

ISSN 2218-7588
E- ISSN 2219-5513
IASJ 0000 0001

DİL

VƏ

ƏDƏBİYYAT

LANGUAGE AND LITERATURE

ЯЗЫК И ЛИТЕРАТУРА

Beynəlxalq elmi – nəzəri jurnal

Elektron versiyası

Электронная версия

1(124)

Jurnal

1993-cü ildən 2 aydan bir çıxır

BAKİ - 2024

REDAKSIYA HEYƏTİ - РЕДАКЦИОННАЯ КОЛЛЕГИЯ

UMUMİ DİLÇİLİK:
ОБЩЕЕ ЯЗЫКОЗНАНИЕ:

Prof. Ə Rəcəbli-məsul redaktor
Prof. N.Məmmədli

ŞƏRQŞÜNASLIQ VƏ İLANİYYAT
ВОСТОКОВЕДЕНИЕ И ТЕОЛОГИЯ:

Prof. R.Rüstəmov-məsul redaktor
Prof. M.Kazımov
Dos. A.Məmmədova

AZƏRBAYCAN DİLÇİLİYİ:
АЗЕРБАЙДЖАНСКОЕ ЯЗЫКОЗНАНИЕ:

Prof. E.Əzizov
Prof. T.Hacıyev
Prof. S.Abdullayeva
Dos. M. Əlizadə
Dos. F. Əlizadə

AZƏRBAYCAN ƏDƏBİYYATI:
АЗЕРБАЙДЖАНСКАЯ ЛИТЕРАТУРА

Dos. E.Məmmədov-məsul redaktor
Dos. Ə.Nəcəfzadə

ƏDƏBİYYAT NƏZƏRİYYƏSİ:
ТЕОРИЯ ЛИТЕРАТУРЫ:

Akad. N.Paşayeva-məsul redaktor
AMEA müx.üzvü, prof.T.Mütəllimov

TÜRKOLOGİYA:
ТЮРКОЛОГИЯ:

Akad. N.Cəfərov – məsul redaktor
Fil.f.dok., dos. N.Hüseynova
Fil.f.dok. R.Bayramov

JURNALİSTİKA:
ЖУРНАЛИСТИКА:

Prof. Q.Məhərrəmli – məsul redaktor

RUS FİLOLOGİYASI:
РУССКАЯ ФИЛОЛОГИЯ:

Prof. Ə.Paşayeva
Prof. L.Əhmədova
Prof. M.Cəfərov
Prof. L. Quliyeva-məsul redaktor

QƏRB FİLOLOGİYASI :
ЗАПАДНАЯ ФИЛОЛОГИЯ:

Prof. N.Vəliyeva-məsul redaktor
Prof. C.Nağıyev
Prof. B.İsmayılov
Dos. E.Fəracullayeva-məsul redaktor
Fil.e.dok., dos. R.Xəlilov

PEDAQOGİKA VƏ PSIXOLOGİYA:

Prof. S.Mirzəyev
Prof. R.Hüseynzadə
Dos.S.Abbasova - məsul redaktor
Dos. L.Ələkbərova

İNSANŞÜNASLIQ
ЧЕЛОВЕКОВЕДЕНИЕ:

RTA müx.üzvü., prof. C.M.Mallaev
Prof. P.Omarova
Prof. M.Seyidova

KİTABŞÜNASLIQ
КНИГОВЕДЕНИЕ:

Prof. X.İsmayılov-məsul redaktor
Dos.M.Məmmədov
Dos. K.Aslan

Baş redaktor: dos. T.Cəfərli. Baş redaktorun müavinləri: prof. L.Əhmədova, fil.f.dok. R.Bayramov

Xarici əlaqələr üzrə müavin: dos. N.Əfəndiyeva. Məsul redaktor: dos. L.Ələkbərova

Məsul katib: Pərvin Eyvazov. Administrator: C.T.Əliyev

Redaksiyanın ünvanı: Bakı AZ1073, Z.Xəlilov23. BDU, Filologiya fakültəsi. Tel. 050 287 10 14

Jurnalın elektron ünvanı: http://philology.bsu.edu.az/az/content/dil_v_dbiiyat_beynlxalq_elminzri_jurnal

<i>DİLÇİLİK – ЯЗЫКОЗНАНИЕ</i>	5-159
G.MƏMMƏDOVA. Müasir ingilis dilində kleft cümlələr və onların növləri.....	5
A.YUNUSOV. Türk dilində reklam mətnlərinin linqvistik xüsusiyyətləri.....	9
S.BAĞIROVA. Müasir İngilis dilində inkar əvəzləklərinin struktur-semantik xüsusiyyətləri.....	13
N.RZAYEVA. İngilis dilinin Avstraliya ləhcəsi və onun başqa variantlardan fərqli xüsusiyyətləri.....	16
L.HÜSEYNOVA. İnformasiya axını dövründə ingilis dilindən Azərbaycan dilinə tərcümə prosesində morfoloji transformasiya	19
S.ABBASOVA. Avşar etnonimi haqqında.....	22
T.NAĞIYEVA. Ərəb-fars dil xüsusiyyətlərinin Azərbaycan dilinin cümlə quruluşuna təsiri.....	25
X.SÜLEYMANOVA. Müasir dilçilikdə ədəbi-bədii diskurs.....	29
F.MƏMMƏDOVA. Leksik alınmalar: əsas anlayışlar və mülahizələr.....	33
N.ƏLİYEVA. İnternet diskursunda ixtisarlər və qısaltmalar.....	39
Y.SÜLEYMANOV. İngilis və Azərbaycan dillərində ismin hal kateqoriyasının funksional və sintaktik təsnifatı.....	42
X.İBRAHİMOVA. Tərcümənin növləri və onların faydaları.....	45
G.NƏSİBOVA. Azərbaycan dilində genetik antonimlər.....	48
S.İSAYEVA. Linqvistik qənaət prinsipində abreviasiyanın rolu.....	52
A.QASIMOVA-MUSTAFAYEVA. Ramiz Rövşənin nəsr dilində morfoloji paralelizm ənənələrinin poetik mənşəri.....	56
S.ƏSGƏROVA. Azərbaycan dilində morfoloji yolla yaranan diplomatik leksika.....	61
N.ADIGÖZƏLOVA. XX əsrin axırı – XXI əsrin əvvəlində dilçiliyin inkişafı haqqında.....	64
Q.RÜSTƏMOVA. Azərbaycan dilinin lüğət tərkibinin zənginləşməsində alınma sözlərin rolu.....	68
R.CƏFƏROV, A.HACIYEVA. Müxtəlif sistemli dillərdə modallıq kateqoriyasının leksik-semantik, struktur xüsusiyyətləri.....	72
A.PAŞAYEVA. XV əsr Azərbaycan ədəbi dilində frazeologizmlərin struktur-semantik xüsusiyyətləri.....	75
R.KARAKOÇ ƏBDUL. Cümləyəməli cümlələrin dialoji mətnin yaranmasında rolu.....	79
A.YUSİFOVA. Nitq mədəniyyətinin ümumi məsələləri və nətiqlik sənətinə tarixi aspektdən baxış.....	83
A.MƏMMƏDOVA. Aciz “Divan”ında sinonim feillər.....	86
V.ABIYEVA, A.SƏFİXANOVA. İngilis dilində hal və vəziyyət bildirən sözlər və onların işlənmə yeri.....	89
F.QURBANZADƏ. İnternet dilçiliyi və insan-kompüter ünsiyyətinə keçid.....	92
N.HƏSƏNOVA. Müasir dilçilikdə sözünlülərin cümlənin formalaşmasında və mənimsənilməsində rolu.....	95
İ.SƏRDAROVA. Dilçilikdə aktant anlayışı.....	98
E.ƏLİYEVA. Semantik sintaksisin bəzi məsələləri.....	101
Y.A.LIYEBVA. Функционирование глаголов несовершенного вида русского языка в связном тексте.....	105
A.KYAZIMOVA. Семантические и структурные особенности антропонимов в произведениях М.А.Булгакова	108
F.NAMAZOVA. Rəsul Rzanın şeirlərində morfoloji üsulla yaranan neologizmlər.....	112
Y.NURİYEV. İngilis dilində inversiya.....	115
N.SEYİDZADƏ. XIX əsrdə Azərbaycanda yaranmış dilçilik əsərləri.....	119
A.NİFTALİYEVA. Alman dilində köhnə və yeni sözlərin spesifik xüsusiyyətləri.....	122
F.RZAYEVA. “Allahın gözəl adları” haqqında bəzi qeydlər.....	126
S.HACIYEVA. Nitqdə omonimlərin rolu.....	131
A.NAMAZOVA. Phonetic and lexicological features of oghuz and kipchak languages.....	135
Ə.MƏMMƏDOVA. Puştu və fars dilinin samitlər sistemi müqayisə müstəvisində.....	138
T.ƏLİYEVA. “Kitabi-Dədə Qorqud” dastanının dilində sait və samit səslərin yaratmış olduğu fonetik hadisələr.....	142
R.ƏSƏDOVA. İngilis dilində davamedici və bitmiş tərz formalarının fərqləndirilməsinə dair fikirlər.....	147
T.ƏSGƏROVA. Türk mənşəli şəkilçilər vasitəsi ilə düzələn ismi və feili söz yaradıcılığı.....	150
L.ƏLİYEVA. İngilis dilində “if” bağlayıcı şərt budaq cümlələrinin qrammatik işlənmə xüsusiyyətləri.....	155
<i>ƏDƏBİYYATŞUNSLIQ-LİTERATUROVƏDƏNİE</i>	160-205
G.ƏLİYEVA. Y.Balasaqunlunun “Qutadğu bilig” əsərinə nəzər.....	160
A.ƏSULOVA. Gi de Mopassan yaradıcılığında “Orlyu”nin yeri.....	164
S.ABYUŞOVA. Пространственно-временной аспект повести А.Платонова «Котлован».....	167
İ.SƏFƏRZADƏ. Roman janrı: müharibə və qadın.....	170
J.NAĞIYEVA. “Kitabi-Dədə Qorqud” dastanında Humay quşu ilə bağlı mifin izləri.....	174
S.ALTAYLI. “Kitabi-Siretin-Nebi”də və göylə bağlı ifadələrdə dini-mifik anlayış.....	177
S.RƏHMANOVA. Məhəmməd Füzuli türkdilli klassik poeziyanın banilərindən biri kimi.....	181
N.ELDAROVA. “Kəmalüddövlə məktubları” əsərində tənqidin mahiyyəti.....	184
M.ASLANLI. Mücadiləyə və qanlı qovğalara səsləyən çağırışlar.....	187
R.MƏMMƏDOVA. Əli Əmirli komediyalarında dövrün bədii-estetik təəcəssümü.....	190
G.SAHANI. Гениальный поэт и мыслитель, корифей мировой литературы – Мухаммед Физули.....	194
İ.ƏHMƏDOVA. Yusif Səmədoğlu yaradıcılığında magik realizm ünsürləri.....	199
T.BAĞIROVA. Sərraf Qasımın ömür yolu.....	203
<i>JURNALİSTİKA-ЖУРНАЛИСТИКА</i>	205-209
S.ƏLİYEVA. XIX əsrin sonu, XX əsrin əvvəllərində mətbuat. Felyeton janrı.....	205
<i>PEDAQOGİKA-PSIXOLOGİYA, ПЕДАГОГИКА-ПСИХОЛОГИЯ</i>	210-295
M.İSMİXANOV, N.İMAMVERDİYEVA. Təlim prosesində müəllimin rolu və peşə səriştələri.....	210
V.ABIYEVA, A.SƏFİXANOVA, A.QADAŞOVA. Müasir ingilis dilində inkarlıq bildirən bağlayıcılar.....	214
E.ASLANZADƏ. İbtidai sinif şagirdlərinin ədəbi tələffüz vərdişlərinin inkişaf etdirilməsi yolları.....	217
A.MƏMMƏDOVA. The importance of teaching pronunciation.....	220
S.ALLAHVERDİYEVA. Keyfiyyətli təhsil və müəllim hazırlığı.....	224
H.MIKAYLOVA. К вопросу о формировании социальной активности личности.....	226
L.MURADOVA. Формирование первичных речевых умений и навыков при обучении второму языку.....	231
L.ALEKPEROVA. К вопросу активизации речевой деятельности обучающихся на втором языке.....	234
T.DJAFARLI. Проблемы методики преподавания второго языка в Азербайджане.....	237
M.MUSAYEVA. Некоторые актуальные вопросы обучения студентов-азербайджанцев русскому языку.....	241
M.ABDULLAYEVA. İbtidai siniflərdə ifadəli oxu bacarıqlarının inkişaf etdirilməsi.....	244
K.VƏLİYEVA. İngilis dili dərslərində interaktiv təlim metodu və innovativ xarakterli üsulların tətbiqi.....	248
S.MUSTAFAYEVA. Azərbaycan dilinin tədrisi məsələləri 1980-ci illərin metodik əsərlərində.....	251
S.SADIQOVA. İbtidai sinif şagirdlərində orfoqrafik vərdişlərin formalaşdırılması.....	255
N.MİRZƏLİYEVA. Xarici dillərin tədrisi prosesində İKT və interaktiv təlim üsullarından istifadə edilməsi qaydaları.....	258
G.KERİMOV, X.TAQİEVA. О принципах отбора дидактического материала при обучении РКИ.....	261

T.MƏHTİYEVƏ. The reading, writing, speaking and listening skills in the english classes	265
L.MİKAYILZADƏ. 1946-1979-cu illər İran ictimai-siyasi həyatında Güney Azərbaycan təhsili və mədəniyyəti	272
M.İSMAYILOVA. Çoxmənalı sözlərin dialoqlarda tətbiqi	276
Д.МУСТАФАЕВА. Вводные слова, сочетания и предложения на занятиях по развитию культуры речи	279
M.HACIYEVƏ. Bədii təsvir vasitələrinin tədrisində istifadə olunan metod, priyom və vasitələr	282
E.SÜLEYMANOV. Təhsil eğitimi öğrencilerinin komşu imajına yönelik görüşleri	285
Г.РАСУЛОВА. Письменная речь как коммуникативная потребность в различных ситуациях	290
F.BAĞIROVA. Xarici dilin tədrisində şifahi nitqin rolu	294
KİTABŞÜNASLIQ-KNİГОВЕДЕНИЕ	296-298
S.ƏLİYEVƏ. Kitabşünalığın inkişafında müstəsna rolu olan alim	296
MƏRUZƏ VƏ MƏQALƏLƏR – ДОКЛАДЫ И СТАТЬИ	299-504
L.ATAMOVA. Mədəniyyətlərarası səriştənin inkişafında yeni texnologiyalar dil öyrənmə vasitəsi kimi	299
A.YUSİFOVA, T.ƏLİZADƏ. Avropa dillərindən Azərbaycan dilinə tərcümədə antroponim və toponim sözlərin transliterasiyası	302
M.ÖZEREN, G.BULUT. Kazak destanlarında kutsal hayvanlar	305
İ.VƏLİYEVƏ, K.HÜSEYNOVA. İngilis dilinin Kanada variantının onomastikasında alınma sözlərin leksik-semantik xüsusiyyətləri.....	310
Ş.HEYDƏROVA, S.HACIYEVƏ. Müasir ingilis dilində kəmiyyət kateqoriyasının leksik-semantik xüsusiyyətləri	313
D.ƏLƏSKƏRLİ. Orta ümumtəhsil məktəblərində orfoqrafiya və orfoepiya təliminin məqsəd, vəzifə və prinsipləri.....	316
F.QƏRƏYEVƏ. Azərbaycan dili sintaksisinin integrativ əsaslı tədris imkanları	318
G.AXUNDOVA. Şagird nailiyyətlərinin qiymətləndirilməsinin əsas xüsusiyyətləri.....	321
G.MƏHƏRRƏMOVA. Müasir Azərbaycan və İngilis dillərində sifətin dərəcələrinin müqayisəli xarakteristikası.....	324
F.ABDULLAYEVƏ. İngilis dilində təsirli və təsirsiz feillərin sadə cümlə tərkibində leksik-semantik xüsusiyyətləri.....	327
Z.ZEYNALOVA, Ə.HÜSEYNOVA. İngilis və Azərbaycan dillərində antonimlərin leksik-semantik və struktur xüsusiyyətləri.....	330
H.YUSİFOV, B. QƏDİMOVA. Azərbaycan dilində inkarlıq konstruksiyaları.....	333
K.TAPDIQOV. Müasir “Azərbaycan dili” dərslərinin didaktik imkanları.....	336
S.AĞALAROVA. Özünüqiymətləndirmə formativ qiymətləndirmənin tərkib elementi kimi.....	339
S.TAĞIZADƏ. Mirzə İbrahimovun “Pərvanə” romanında leksik yolla yaranan onomastik vahidlər.....	342
A.SAFIXANOVA, V.ABIYEVƏ. Innivative changes in the stylistic system of english linguistics.....	345
A.AĞAYEVƏ. Mirzə Ələkbər Sabir yaradıcılığında nidalər.....	348
Z.QƏFƏRLİ. Mustafa Zəririn “Yusif və Züleyxa” poemasında işlənən omonimlər.....	351
G.İSMAYILOVA. İngilis dilinin distant tədrisinin linqvovidaktik məsələləri	354
F.QARAYEVƏ. Azərbaycan dili sintaksisinin integrativ əsaslı tədris imkanları.....	356
S.FƏRZƏLİYEVƏ. Orfoqrafiya termini və orfoqrafik lüğət anlayışı	359
A.İBRAHİMLİ. Alman dilində sintaktik yolla yaranan mürəkkəb sözlər.....	362
S.AĞAMƏMMƏDOVA. Şəxş əvəzlilərinin leksik semantik və morfoloji xüsusiyyətləri	365
Л.ГУЛИЕВА. Изучение темы «Возвратные глаголь» в иностранной аудитории на начальном этапе обучения	368
A.MƏMMƏDOVA. Əbdürrəhīm bəy Haqverdiyev yaradıcılığının bəzi xarakterik cəhətləri	372
İ.KƏRİMOVA. Seçmə və ayrıcı sual cümlələrində nüvə tonlarının işlənməsinə dair	375
Ə.İBRAHİMOVA. Knut Hamsunun “Pan” povestində “mən” problemi.....	378
F.QƏDİMOVA. Konsept linqvistik tədqiqat müstəvisində.....	382
S.AĞAMƏMMƏDOVA. Qeyri-müəyyən əvəzlilər: leksik-semantik və morfoloji xüsusiyyətlər.....	385
И.КУЛИЕВА, М.САДЫХОВА. Методические положения, раскрывающие категорию коммуникативности	388
R.ABIYEVƏ. Azərbaycan ədəbiyyatında allegoriya və janr xüsusiyyətləri	392
N.BAXŞALIYEVƏ. M. Axundzadənin dram əsərlərində tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasındakı mənə əlaqələri.....	395
A.BAYRAMOVA. Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığının öyrədilməsi imkanları.....	398
N.MƏMMƏDOVA. Yusif Vəzir Çəmənəzəminli hekayələrində qadın azadlığı probleminin psixoloji məqamları	401
Ф.ЯГИБЕКОВА. Единство в воспитании: роль семьи, школы и общества в формировании личности	404
C.ASLANOVA. Anarın nəsrində “Altıncı mərtəbə”nin əlçətməz kamilliyi problemi	407
N.QƏDİRLİ. Məhəmməd İqbal yaradıcılığında Şərq və Qərbin gündəmə gətirilən əsas problemləri və həlli yolları.....	410
K.RƏHİMLİ. Cümlə üzvlərinin sintaktik təhlilinin tədrisi	413
A.MƏMMƏDZADƏ. Bədii əsərin ideya-mövzu xüsusiyyətləri və bu xüsusiyyətlərin orta məktəb dərsləklərində təqdimi.....	416
H.MURADOVA. M.Füzuli şeirində Yusif peyğəmbərlə bağlı motivlər (Hədiqətüs-süədə əsəri əsasında	419
Ş.ƏSƏDLİ. Dram əsərlərinin tədrisi və onların bədii-estetik tərbiyədə rolu.....	423
A.ATLIXANLI. Məsud Səəd Salmanın həyat və yaradıcılığı	426
Ş.ƏSƏDLİ. N.Vəzirəvun “Müsbəti-Fəxrəddin” əsərində maarifçilik görüşləri	429
Ş.MƏMİŞOVA. Frazoloji birləşmələrin tədrisində fənlərarası və fəndaxili inteqrasiyadan istifadə.....	432
M.BABAZADƏ. Baş üzvlərin tədrisinə dair	436
M.BABAZADƏ. Zərflərin müqayisəli şəkildə tədrisi yolları.....	440
L.XƏLİLZADƏ. Ərəb dilində siyasi istiarələrin ifadə formaları.....	444
A.ƏLİYEVƏ. Ərəb dilində əsl zərflər haqqında	447
Z.MAYILOV. Linqvopoetikannın dilçilik sistemində yeri və mahiyyəti.....	450
Ə.ZEYNALOVA. Ərəb yazısı və onun xüsusiyyətləri.....	454
S.ASLANOVA. Köhnəmiş sözlərin tədrisi yolları.....	457
R.ABBASLI. İmadəddin Nəsiminin divanında /ab/ fars sözü ilə işlənən tərkiblər.....	460
S.ASLANOVA. Nitqin inkişafında omonim, sinonim və antonimlərin tədrisinin rolu	463
Ş.YUSİFLİ. Farsdilli qaynaqlarda “Şahmat” oyununu və onun leksik fəzası ilə bağlı qeydlər	466
G.TAROYEVA. “Mən bir gecə” nağıllarının təşəkkülü	469
S.SEYİDOVA. Mirzə Şafinin “Kitabi-türki” dərslərində metodiki görüşləri	471
A.MƏMMƏDOVA. Xətib Təbrizinin təqdimatında şeirin qüsurları.....	474
Ş.MƏMMƏDOVA. Xanımna Əlibəylinin poemalarında folklor motivləri.....	478
C.İSMAYILZADƏ. Nizami Gəncəvi və Məhəmməd Füzuli yaradıcılığında "Leyli və Məcnun" mövzusu	483
A.ALCANLOVA, Z.HÜSEYNOVA. İngilis dilində elmi-texniki tərcümənin leksik və qrammatik problemləri	486
Г.БАБАЕВА. Проблема мужского и женского дискурса в свете межкультурной прагматики	489
R.ABIYEVƏ. Q.Zakir təmsillərində allegoriya və tənqid hədəfləri.....	492
P.ГУСЕЙНОВА. Литературный дискурс в контексте гибридизации дискурсивных практик.....	494
A.ABDULLAYEVƏ. Ümumi real məkan bildirən sözlərin linqvokulturologiyası (“Kənd” və “Şəhər” konseptləri).....	499
L.CUMAYEVƏ. Tədris prosesində oxuyub anlamada konseptual inteqrasiyanın rolu	503

Güllü Məmmədova¹

MÜASİR İNGİLİS DİLİNDƏ KLEFT CÜMLƏLƏR VƏ ONLARIN NÖVLƏRİ

Diskursda iştirak edən elementlərdən hansısına daha emfatik etmək, dinləyicinin diqqətinə daha yaxşı çatdırmaq üçün qrammatikada müxtəlif üsullardan istifadə olunur. Məsələn: inversiya vasitəsilə, qüvvətləndirici ədatlar, əmr cümlələrində əvəzlilik və ya köməkçi feildən istifadə etməklə və s. Bu üsullardan biri də kleft cümlələrin vasitəsilə emfatikliyə nail olmaqdır. Digər dilçilik konsepsiyaları kimi, kleft cümlələr də dilçilikdə vaxtaşırı yenidən işlənmiş, müxtəlif nöqtəyi-nəzərdən, məsələn: sintaktik, pragmatik və semantik cəhətdən tədqiq olunmuşdur.

Kleft cümlələri ona görə müvafiq və maraqlı mövzu hesab edib tədqiq etməyə qərar verdik ki, bu mövzu dilçilikdə nisbətən az işlənmiş mövzudur. Kleft cümlələr termininə ilk dəfə N. Xomskinin əsərlərində rast gəlinir, amma əsasən son dövr dilçiləri bu mövzuya diqqət yetirməyə başlamışlar. Bunlardan O. Yesperson, A.Kalud, K.Lambrext və digərlərini misal göstərə bilərik.

İngilis dili kleft tipli cümlələrlə çox zəngindir. Kleft cümlə Azərbaycan dilinə bəzən “bölünmüş cümlə”, bəzən “yarıq cümlə” kimi tərcümə olunur. İngilis dilində kleft cümlə sadə cümlənin bir hissəsini və ya hər hansı bir sözü vurğulamaq üçün cümləni mürəkkəb formaya çevirərək yenidən ifadə etməkdir. Bu tip cümlə quruluşu əsasən *it* əvəzliyi ilə başlayır və cümlə təyin budaq cümləsi ilə davam edir. Belə cümlələr “yalançı mürəkkəb cümlələr” də adlandırılır. Belə mürəkkəb cümlələrdə, cümlələrin biri məhz mənanı qüvvətləndirmək üçün istifadə olunur. Misallara nəzər salaq:

Tom had brought the book.

Those girls had cooked the dinner.

Verilən nümunələrdə sadə cümlələr işlənmişdir. Amma birinci cümlədəki *Tom* və ikinci cümlədəki *those girls* sözlərini daha emfatik etmək, onları oxucunun diqqətinə daha yaxşı çatdırmaq üçün transformasiya vasitəsilə təyin budaq cümləli mürəkkəb cümlələr alınır. Nəticədə isə aşağıdakı kimi cümlələr alınır ki, bunlara da kleft cümlələr deyilir. Adətən belə cümlələr formal *it* əvəzliyi ilə başlayır.

It was Tom who had brought the book.

It was those girls who had cooked the dinner.

İngilis dili qrammatikasında kleft cümlələr o konstruksiyalara deyilir ki, cümlədə hansısa element öz normal vəziyyətindən çıxarılır, ayrıca bir cümlə şəklində verilir ki, bu da cümlənin daha emosional ifadə olunmasına şərait yaradır. İngilis dilində kleft cümlələr *a cleft construction*, *a cleft sentence* və ya *a cleft clause* terminləri adı altında tədqiq olunur.

Kleft cümlələr müxtəlif mətn tiplərində, yəni həm yazılı, həm də şifahi nitqdə işlədilir. Son tədqiqatlar göstərir ki, *it*-kleftlər əsasən yazıda işlədilir, onlar şifahi nitq üçün xarakterik deyil.

XX əsrdə dilçi alim O. Yesperson bu cümlə modellərinə diqqət yetirmişdir. O. Yesperson *it* kleft cümlələrini özünün 1965-ci ildə yazdığı “*Modern English Grammar*” kitabında təsvir etmişdir. Amma bu kitabda o, bu cümlələri kleft cümlələr adlandırmamışdır. Onun sonrakı 1984-cü ildə yazdığı “*Analytic Syntax*” kitabında bu termini işlətməmişdir. O. Yespersona görə belə cümlələr fərqli sintaktik konstruksiyaya deyil, sadə cümlə modellərinin dəyişilmiş formasıdır [10, s. 118].

Kleft cümlələrdən bəhs edərkən dörd suala cavab tapmağa çalışmışıq. Bunlar aşağıdakılardan ibarətdir.

- 1) kleft cümlələr hansı cümlə modellərinə deyilir,
- 2) bu cümlənin komponentləri bir-birinə neçə bağlanır,
- 3) ingilis dilinin geniş tərkibində bu cümlələr hansı funksionu yerinə yetirir,
- 4) ingilis dilində bu cümlələrin işlənmə yeri

Dilçi alim A. Kalud öz əsərində müxtəlif dilçilər, o cümlədən Quirk et al., Sornikola, Lambrext, Huddleston və Pullum, Pavey və Delin və Oberlanderin fikirlərini tədqiq etmişdir. O göstərmişdir ki, bir çox dilçilər kleft terminini işlətməmiş, amma onun dəqiq tərifini verməmişlər [10, s. 59].

İngilis dilində kleft cümlələr müxtəlif yollarla düzəldilir. Kleft cümlələr həm sintaktik, həm də diskurs əlaqəsi baxımından tabelilik əlaqəsi yaradan quruluşa malikdir. Kleft cümlələr diskurs tabeliliyini nümayiş etdirir, çünki kleft cümlələr diskursda iştirak edən elementlərdən asılı olur. Həm *What you need now is a new skirt* həm də *All you need is a little money* cümlələri onları əhatə edən cümlə materialları olmadan başa düşülə bilməz.

Əvvəldə də qeyd etdiyimiz kimi, kleft cümlələr, cümlədə hər hansı üzvün qarşılaşdırılması və ya emfatika məqsədilə işlədilir. Məsələn:

Mr. Brown got to a hotel late in the evening after a long journey.

Göstərilən sadə cümləni kleft cümlələr şəklində aşağıdakı kimi işlətmək olar.

It was Mr.Brown that (who) got to a hotel late in the evening after a long journey.

It was the hotel that Mr.Brown got to late in the evening after a long journey.

When Mr. Brown got to a hotel was late in the evening.

It was late in the evening that Mr.Brown got to a hotel after a long journey.

It was after a long journey that Mr.Brown got to a hotel late in the evening.

Dilçilər arasında mübahisə yaradan məsələlərdən biri də budur ki, kleft cümlələri işlətməklə yeni informasiya

¹ Azərbaycan Dillər Universiteti. gullu.mammad@mail.ru

verilir, yoxsa verilmiş informasiya daha qabarıq vurğulanır, Ümumiyyətlə kleft cümlələrin növləri bir-birindən necə fərqlənir.

Biz verilən hər hansı cümlənin müxtəlif üzvlərini vurğulayaraq müxtəlif növ kleft cümlələr işlədə bilərik. Məsələn, belə bir cümləyə diqqət yetirək:

Ann wrote a letter to John yesterday.

It was *Ann* that (who) wrote the letter to John yesterday.

All the thing that Ann wrote to John is the letter.

What Ann wrote to John was a letter.

It was *John* who (that) Ann wrote the letter to yesterday.

It was *yesterday* that Ann wrote the letter to John.

It was what Ann wrote the letter to John.

Kleft cümlələrin quruluşuna nəzər salsaq görərik ki, it əvəzliyi ilə başlayan kleft cümlələrdə cümlə formal it ilə başlayır, sonra bağlayıcı feil, vurğulanan element və daha sonra isə kleft cümlə işlənir. Qeyd etmək yerinə düşər ki, wh- kleft cümlələrdə və çevrilmiş (reversed) wh-kleftlərdə əvəzlik (it) olmur. Bu tipli cümlələrdə wh-sözün özü kleft cümləni təqdim edir.

Dilçilikdə müzakirə olunan məsələlərdən biri də kleft cümlələrdə işlənən əvəzlik –it-in status məsələsidir. Bəzi alimlər qeyd edirlər ki, bu əvəzlik əlavə edilmiş (expletive), boş və ya sıfır element hesab edilə bilər, hansı ki, pragmatik və semantik cəhətdən fəaliyyətsizdir. Bu yanaşmanı 1977-ci ilə N. Xomski, sonralar isə 2001-ci ildə Lambrecht öz əsərlərində təsdiqləmişlər [10, s. 60]. Misallara nəzər salaq:

1) It seems to me that you're wrong.

2) It is snowing.

3) It was John that I saw.

4) It's not true.

Bu misalların hər birində *it* əvəzliyi semantik mənasına görə müxtəlif məqsədlər üçün işlədilir. Üçüncü cümlədə kleft cümlə yaradan *it* digər cümlələrdə işlənən *it*-dən əsaslı surətdə fərqlənir. Belə ki, birinci və ikinci cümlələrdə işlənən *it* formal *it* olduğu halda, dördüncü cümlədə verilmiş *it* əsas mübtədə, yəni işarə əvəzliyi kimi işlənmiş əvəzlikdir. Qeyd etmək lazımdır ki, kleft cümlələri düzəldən *it* əvəzliyi də formal mübtədə kimi işlədilir.

İt əvəzliyi ilə başlayan bu tipli cümlələrdən danışarkən mübtədə ilə xəbərin uzlaşmasından da danışmaq yerinə düşər, belə ki, *it* ilə başlayan belə kleft cümlələrdə mübtədanın tək və ya cəm olmasından asılı olmayaraq xəbər həmişə üçüncü şəxsin təkində işlədilir. Məsələn:

It was my mother who had cooked the dinner.

It was my students who had made the report much better.

Kleft cümlələrin quruluşundan bəhs edərkən meydana çıxan ikinci mübahisəli məsələ kleft cümlələrin özlərinin statusu məsələsidir. Baxmayaraq ki, çox tədqiqatçılar wh-kleft tipli cümlələri sərbəst təyin budaq cümlələri (free relative clause) hesab edirlər, yenə də dilçilər arasında bu mövzu fikir ayrılığına səbəb olmuşdur. Ənənəvi nöqteyi nəzərdən cümlənin əvvəlində işlənən wh-sözü nisbi (relative) təyin budaq cümlələrini təqdim edir və özünü nisbi təyin budaq cümlələrinin ilk tərkib hissəsi rolunda göstərir. Məsələn: *What you need is a good holiday* cümləsinə diqqət yetirək. Onlar *what you need* cümləsinə sərbəst nisbi təyin budaq cümləsi (free relative clause), həm də kleft cümlə hesab edirlər.

Bu dilçilər belə hesab edirlər ki, baxmayaraq ki, belə təyin budaq cümlələrində anteedent kimi işlənən isim yoxdur, amma belə cümlələr planlaşdırılmamış, şifahi nitq üçün xarakterik olan cümlələrdir.

Digər dilçilər, o cümlədən Miller göstərir ki, hətta şifahi nitqdə işlənən elə cümlələr vardır ki, onlar təyin budaq cümlələrinin təhlilinə uyğun gəlmir.

Beləliklə görmək olur ki, həm yazılı, həm də şifahi nitqdə bir çox belə cümlələr vardır ki, təyin budaq cümlələri üçün nəzərdə tutulan qaydalara uyğun gəlmir.

A.Kalud da ingilis dilində bu tipli cümlələrin 3 növünün olduğunu qeyd edir.

it-cleft, wh-clefts və tərsinə çevrilmiş (reversed) wh-clefts. Bu cümlələrin hər birinin özünəməxsus xüsusiyyətləri olsa da, onlar arasında ümumi xüsusiyyətlər də az deyildir. Məsələn: *That is what you need, This is what I want* və *That is what I thought* tipli cümlələrin bir çox xüsusiyyətləri vardır ki, onlar digər kleft cümlələrinə də aid edilə bilər. Üstəlik bu cümlələri kleft olmayan sadə cümlələr şəklində də işlətmək olar. Məsələn: *I thought that, you need this* və *I want this* və s. kimi.

A. Kalud bu tipli cümlələri *demonstrative* – işarə bildirən kleft cümlələr adlandırmışdır [10, s. 61].

Demonstrative - işarə bildirən kleft cümlələr o cümlələrə deyilir ki, bu cümlələrin əvvəlində işarə əvəzliləri işlənir. Məsələn:

This is my drink bottle you are using.

That was the first thing about her I saw.

İşarə bildirən kleft cümlələrin ayrıca kleft cümlələrin növü kimi hesab edilməsinin bir çox səbəbləri vardır. Onlar işarə bildirən kleft cümlələrin diskursda əhatəsində olan güclü diektik bağlara əsaslanır. Biz kleft cümlələri adətən danışmada işlədirik.

İt ilə başlayan cümlələr kleft cümlələrin ən çox işlədilən formasıdır. İt – dən sonra işlənən informasiya dinləyici üçün vurğulanır, diqqətə çatdırılır. İt ilə başlayan cümlə digər cümlə ilə *that* bağlayıcısı vasitəsilə bağlanır və

artıq başa düşülmüş məlumat *it* ilə başlayan cümlədə verilir.

Qeyri-formal vəziyyətlərdə *that* bağlayıcısı cümlənin tamamlığı olarsa o, düşə də bilər. Wh-kleft cümlələr çox hallarda *what*-la təqdim olunur, amma *why*, *where*, *how* və *s.* ilə işlənən kleft cümlələrə də rast gəlinir. wh-cümlələrdə verilən informasiya əsasən köhnə və ya başa düşülmüş, deyilmiş informasiya olur, halbuki bu cümlələri kleft cümlələr şəklində verməklə yenilənmiş informasiya diqqətə çatdırılır. Məsələn:

Why he has come back is unknown.

Where he will go with his family is a problem.

What she had seen is only their arguing together.

Kleft cümlələr bəzən cümlənin hər hansı üzvünü bağlayıcı xəbər əlavə etməklə dinləyicinin diqqətinə çatdırmaq üçün sadə cümlələrin bölünməsi prosesinin nəticəsi olaraq təsvir edilir. Məsələn:

It was here that she had intended to come and get her new things.

It was the first reference he had made to that subject and now she realized how bad off she was.

It was something that was power in itself.

Bu isə həm danışana və həm də yazana icazə verir ki, cümlənin bəzi elementlərini müxtəlif pozisiyalarda işlədərək, bu elementləri bir daha qabardaraq ifadə edilməsinə şərait yaratsın.

Kleft cümlələrin forma və informasiya vermə quruluşundakı fərqlər onların diskursda necə, yəni hansı məqsədlə və harada, hansı mətn tipində işlənməsi ilə əlaqədardır. Təzadlı məna ifadə edən it-kleft cümlələr yazılı nitqdə birmənalı olaraq informasiyanı vurğulamaq məqsədi güdür. Ümumi funksiyalardan başqa it-kleft cümlələr əvvəlki mətn ilə əlaqə yaratmaq üçün də işlədilir.

Wh-kleft cümlələr isə bir-biri ilə əlaqəsi olub ancaq fərqli olan iki funksiyalarda işlədilir. Bunlardan birincisi diskursu təşkil etmək, əvvəlki informasiyanı dinləyicinin diqqətinə çatdırmaq və başlıca kommunikasiya aktını göstərməkdir. İkincisi isə wh-kleft cümlələr həm davamlı informasiya axınını göstərmək, həm də əksinə informasiya axınının dönüş nöqtəsini yaratmaqdır.

Müasir ingilis dilində yalnız yuxarıda qeyd olunan üç kleft cümlə növləri işlənir, bunlardan başqa müasir ingilis dilində *all-only* kleft cümlələr, *there-kleft* cümlələr, *since-kleft* cümlələr, *if-because-kleft* cümlələr və s. işlədilir [10, s. 70]. Misallara nəzər salaq:

All this boy does is swim and eat.

There's the use of definite article he wants to explain.

It's been forty years since he finished school.

Not that he is stupid. It's simply that he can't explain the use of the definite article.

Elə cümlələr də vardır ki, onlar həm işarə bildirən, həm də wh-kleft cümlələrinə bənzəyirlər. Bütün bunlar müasir ingilis dilində işarə bildirən (demonstrative) kleft cümlələrlə wh-kleft cümlələrin hər ikisinin birlikdə işləndiyi cümlələrdir ki, bu cümlələrə də ikiqat (double) kleft cümlələr deyilir. Bu tipli cümlələrin bir ortaq kleft cümləsi olur. Məsələn:

That's *what you are supposed to do* is a nest.

Bu cümləyə diqqət yetirsək görərik ki, bu cümlə *That's what you're supposed to do* cümləsi *what you're supposed to do is a nest* cümlələrindən ibarətdir. Bu cümlələrin hər ikisi ayrı ayrılıqda kleft cümlələr hesab olunur. Lakin verilən bu bir cümlədə isə onların hər ikisi bir cümlədə verilmişdir və *what you're supposed to do* hər iki cümlənin ortaq kleft cümləsi hesab olunur.

Yuxarıda aparılan qeydləri nəzərə alaraq göstərə bilərik ki, kleft cümlələr müasir ingilis dilinin strukturunda müəyyən yer tutur və onun işlənmə dairəsi də kifayət qədərdir. Digər emfatik vasitələrlə yanaşı kleft cümlələr də nitqimizi daha dolğun, daha qabarıq şəkildə göstərməkdə xüsusi rol oynayır. Bütün bunlara baxmayaraq kleft cümlələr hələ də mübahisəli mövzulardandır və daha geniş tədqiqata ehtiyac duyulur.

İstifadə edilmiş ədəbiyyat

1. Hüseyinzadə M. Müasir Azərbaycan dili. Bakı, 1988.
2. Musayev O. İngilis dilinin qrammatikası. Bakı, 2007.
3. Müasir Azərbaycan dili. III cild, Sintaksis. Bakı, 1981.
4. N.Hajiyeva, Nağil dialoqunda aktual üzvlənmə, Türkologiya N4, Bakı, 2015.
5. Seyidov Y. Azərbaycan dilinin qrammatikası. Sintaksis. Bakı, 2000.
6. Barabash T.A. A Guide to Better Grammar, Moscow, 1975.
7. Blokh M.Y. A Course in Theoretical English Grammar, M., 1983.
8. Calude A. and Miller M. Are Clefts Contagious in Conversation, English language and Linguistics 13, 2010.
9. Calude A. Clefting and Extraposition in English ICAME (International Computer Archive of Modern and Medieval English) Journal, 32, 2008.
10. Calude A. Demonstrative Clefts and Double Cleft Constructions in spoken English, Studia Linguistica; Wiley online library, volume 62, April 2008.
11. Calude A. Cleft Constructions in spoken English; Berlin VDM Verlag, 2009.
12. Ilysh B. History of the English language. Leningrad., 1972.
13. Ilysh B. The Structure of Modern English, Leningrad, 1971.
14. Kaushanskaya V.L., et al A Grammar of the English Language. L., 1973.
15. Khaimovich B.S., Rogovskaya B.I. A Course in English Grammar. M., 1967.
16. Cleft Sentences — What, It and All - English Reservoir
17. <https://www.really-learn-english.com/cleft-sentences.html>
18. <https://dictionary.cambridge.org/grammar/british-grammar/cleft-sentences-it-was-in-june-we-got-married>

Açar sözlər: kleft cümlə, vurğulamaq, çevirmək, müxtəlif vasitələr, konstruksiya

Key words: a cleft sentence, to emphasize, to transform, various means, a construction

Ключевые слова: расщепленное предложение, усилить, превращать, разные средства, конструкция

Cleft sentences in modern english and their types

Summary

In order to make the elements of the sentence much more emphatic, to emphasize the meaning of the sentence various means are used in grammar. One of these ways is using cleft sentences. A cleft sentence is a sentence that we transform the simple sentence into a complex one in order to emphasize a part of a simple sentence or a member of a simple sentence in modern English. There are different types of cleft sentences.

The various differences in form and information structure found among cleft constructions correlate with differences in how and where they are used in the discourse. Cleft sentences are used both in written and in oral speech.

Расчлененные предложения в английском языке и их типы

Резюме

Для того чтобы элементы предложения были намного выразительнее и чтобы подчеркнуть значение предложения, в грамматике употребляются разные средства. Один из этих способов – это употребление расчлененных предложений. Расчлененные предложения – это такие предложения, где простые предложения превращаются в сложные предложения, чтобы выразит часть простого предложения или какой-либо член предложения в современном английском языке. Различают несколько типов расчлененных предложений. Разные отличия по форме и структуре, найденные среди расчлененных конструкций, связаны с тем, где и как они употребляются в дискурсе. Расчлененные предложения употребляются как в письменной, так и в устной речи.

Rəyçi: f.f.d., dos. İ. Nuriyeva

Arif Yunusov²

TÜRK DİLİNDƏ REKLAM MƏTNLƏRİNİN LİŊVİSTİK XÜSUSİYYƏTLƏRİ

Qədim dövrlərdən insan qrupları maddi nemətlər istehsalı ilə məşğul olmuş, əldəetdikləri məhsulun müəyyən qisminin ticarəti ilə məşğul olaraq əlavə gəlir götürməyə çalışmışlar. Bu məqsədlə insanlar reklam üsuluna müraciət etmiş, satmağa çalışdıqları məhsulları müştərilərə sata bilmək üçün müəyyən üsullar düşünüb tapmışlar. Başqa sözlə, reklamı icad etmişlər. Müasir dillə desək, müştəriləri cəlb etmək məqsədi ilə kütləvi informasiya vasitələrində yerləşdirilən mətnlər və ya kliplər reklam adlanır. Hazırkı şəraitdə marketing adlanan ticarət reklamından kənar da düşünülə bilməyən bir fəaliyyət sahəsinə çevrilmişdir(1, 12).

Hər gün mürəkkəbləşən və sürətlə dəyişən ticarət şəraiti, amansız rəqabət, infilyasiya, pandemiya, alıcılıq qabiliyyətinin aşağı düşməsi, işsizlik və bahalıq istehsalçı ilə istehlakçı arasında müxtəlif problemlərin də yaranmasına səbəb olur. İstehlakçını inandırır və əmin etməyə çalışan ticarət firmaları məcburən reklam şirkətlərinin xidmətinə müraciət edir. Belə şəraitdə reklamçılar daha təsirli və nüfuzədalı reklam mətnləri tərtib etməyə çalışırlar. Yəni, reklam mətnlərində həm istehsalçının, həm də istehlakçının mənafeələri müdafiə olunmalıdır. Başqa deyimlə, reklamçılar iki tərəfin yarışmasında hər iki tərəfə qələbə arzulayan refereni xatırladır(2, 5).

Cəsarətlə qeyd etmək olar ki, reklamın tarixi çox qədimlərə aiddir. Qədim Misir, Babil, Yunanıstan və Roma dövrlərinə aid arxeoloji tapıntılar arasında reklam mətnlərinə təsadüf olunması bu fikrin doğruluğunu təsdiqləyir. Dilçilik araşdırmalarında reklamların yaranma tarixi tam olaraq göstərilir. Hazırda Britaniya muzeyində nümayiş etdirilən reklam lövhəsinin miladdan təxminən 3 min il öncəyə aid olduğu güman olunur. Tarixi məxəzlərə görə, Babil, Misir və Yunanıstanda xüsusi bacarığı olan adamlar pul qarşılığında tacirlərin satılıq mallarını uca səsle tərifləyib müştəriləri o malı almağa həvəsləndirmişlər(3, 7).

Yunanıstan və Romada isə kütləvi tədbirlər zamanı, məsələn, qladiator döyüşlərində, teatr tamaşalarında tacirlərin ödədikləri pul müqabilində onların satdıqları mallar barədə məlumatlar elan olunmuş, yol ayrıcılarında və meydanlarda isə həmin məhsullar barədə yazılı lövhələr asılmış. Orta əsrdə İngiltərədə də ticarət reklamlarından geniş istifadə edilmişdir. Hələ mətbəənin olmadığı zamanlarda ingilis tacirləri xüsusi rəssamlara satılacaq məhsulların reklamını hazırlatmış, bu üsulla müştəri toplamağa çalışmışlar(4, 11).

Mətbəənin icadı reklamçılıqda yeni mərhələ açmış və əsl anlamda bu işə güclü təkan vermişdir. Kitab nəşrinin yayıldığı bir dövrdə Londonda yaşayan Vilyam Kekston adlı bir nəşir nəşr etdiyi kitabı reklamedən afişaları kilsələrə yapışdırıb kitab həvəskarlarına həmin kitabı təbliğ etmiş, qısa zamanda böyük ticari qazanc əldə etmişdi. Beləliklə, ticarət reklamının önəmi isbatlanmışdı. Bir müddət sonra məhsulların satışına qəzet və jurnallarla gerçəkləşdirilməyə başlanmışdı. Məsələn, 1612-ci ildən Parisdə, 1665-ci ildən Londonda nəşr olunan qəzetlər ticari məqsədlə reklamlarla çıxırdı. 1961-ci ildən Türkiyədə Mətbuatda elan yerləşdirilməsi haqqında qanunun (Basın İlan Kurumu Kanunu) qüvvəyə minməsi nəticəsində türk reklamçılığında yol açıldı. 1964-cü ildən Türkiyə Radio və Televiziya Şirkəti (TRT) radioda, 1972-ci ildən isə televiziya da reklamlara yaşıl işıq yandırmış və reklamçılıq qarşısında bütün maneələr qaldırılmışdır(5, 22).

Tərəddüdsüz şəkildə qeyd etmək olar ki, reklamların onurğa sütununu reklam mətnləri təşkil edir. Reklamçıların fikrinə görə, reklam mətnləri nə qədər təsirli yazılsa, potensial müştərilərin də diqqətini bir o qədər uğurlu şəkildə cəlb edir.

Elmi-texniki yeniliklərin müşayiətində sürətlə inkişaf edən cəmiyyətlə bərabər dil də dəyişikliklərə məruz qalır. Sırr deyil ki, çağdaş dünyada ticari münasibətlər ön plana çıxdığından reklamçılıq da hal-hazırda dominant mövqedə qərar tutmuşdur. Hər gün dünyada sayısız-hesabsız reklam çarxları hazırlanır, hər şirkət və firma müştəri əldə etmək, öz əmtəəsini satmaq, iqtisadi qazanc əldə etmək uğrunda mübarizə aparır. Sözsüz ki, reklam kliplərinin, reklam logolarının, reklam bukletlərinin ayrılmaz tərkib hissəsi sözlərdir. Reklamlarda mənşə baxımından yerli və cənubi mənşəli sözlər istənilən qədərdir. Bu yazıda müasir türk dilində mövcud reklamların linqvistik xüsusiyyətlərindən bəhs edəcəyik.

Ferdinand de Sössür hələ keçən əsrin əvvəllərində iddia edirdi ki, dilrealığı səslərlə təsəvvür edilən işarələr sistemidir. Başqa sözlə, dil, haqqında bəhs olunan varlığı qrafik işarələr (hərflər) və ya müəyyən qaydada kodlanmış səs dalğaları vasitəsilə beynimizdə göstərmə psixoloji aktdır. Bəzən sözlərlə bərabər stereotip qəliblərin yardımıyla da müəyyən təsəvvürlər yaratmaq mümkündür. Məsələn, yunan əsatirindəki Afrodita dünya dillərində gözəllik, mütənasıblıq, cazibədarlıq mənası qazanmışdır, Pikassonun göyərçin rəsmi sülhün rəmzinə çevrilmişdir. (6, 34).

Müasir dünyanı indi reklamsız təsəvvür etmək mümkün deyil. Reklamların dilini tədqiq etmək bu gün dilçiliyin önəmli məsələlərindən birinə çevrilmişdir. Ədalət naminə qeyd etmək lazımdır ki, reklam mətnlərinin qeyri-adi nitq quruluşuna, alışıq olmadığı ifadə tərzini nəzərə alaraq reklamları şərti mənada publisistik üsluba daxil etmək olar. Çoxsaylı reklam mətnlərinin cüzi bir hissəsinə nəzər salsaq o mətnlərdə həddən ziyadə üslub və ifadə tərzlərini görürük. Məsələn:

1) Müstəqim reklamlar (direk meyl) – poçt vasitəsilə birbaşa göndərilən reklam materialları, məlumat xarakterli sənədlər, buklet və broşurlar.

2) Mətbu reklamlar- reklam olunan əşyaların qəzet və jurnallar vasitəsilə oxuculara tanıtılması.

3) Əyani reklamlar- reklam olunan əşyaların afişa, panno, poster, plakat və stendlər vasitəsilə təqdim olunması.

² BDU, Şərqişnəşq fakültəsi. Türk filologiyası kafedrası. dos. arifyunusov@yahoo.com

4) Ekran reklamları – reklam olunan əşyaların teleekran, kino və slaytlarla tanıtılması.

Reklamlar müasir ticarətin mühərriki hesab olunduğundan onların hazırlanmasına çox vəsait ayrılır və onların tərtibində ciddi şəkildə məşğul olan xüsusi qabiliyyətli yaradıcı insanlar heyəti cəlb edilir(7, 9).

Reklam mətnlərinin məzmunu fərqliliyi ilə diqqəti cəlb edir. Həyatın ən müxtəlif sahələrinə aid materialları satmağa, tanıtmağa, təbliğ etməyə, yaymağa çalışan, dünya bazarında etibarlı işgüzar tərəfdaş tapmağa səy göstərən şirkətlər gecə-gündüz öz mallarını tərifləyən saysız hesabda reklam mətnləri hazırlayırlar. Son zamanlarda tədris müəssisələri, tibbi məntəqələr, turizm mərkəzləri, banklar, səyahət büroları, mehmanxana kompleksləri, fərdi bizneslə məşğul olanlar, incəsənət ustaları da özlərinə müştəri tapmaq üçün cəlbədiçi reklam mətnləri hazırlatmaqdadırlar. Hazırlanan reklam mətnlərinin bir qismi mətbu orqanlar vasitəsilə tirajlanır, potensial müştərilərin düşüncələrinə sosial-əxlaqi təsir göstərir(8, 3).

Bu mənada reklamların qeyri-kommersiya sahəsində, ticarətdə, xüsusən də xarici ticarətdəki rolunu qiymətləndirməmək çox çətindir. Qeyri-kommersiya sahəsinə aid olan reklamlar hər şeydən öncə, insanlarda reklam olunana qarşı xoş ovqat, inam və rəğbət hissi yaratmağı, onun etibarlı gələcəyi barədə ümid oyandırmağı hədəfləyir, hər hansı bir əmtəə haqqında isə konkret heç bir məlumat vermir. Çox vaxt reklam olunanın müəyyən regionda əldə etdiyi uğurlar sadalanır, onun müxtəlif nüfuzlu şirkətlərlə əlaqələri qeyd olunur, haqqında dünyanın müxtəlif guşələrindən xoş rəylər alındığı göstərilir. Bu üsulla reklam olunanın nüfuzu barədə bütün tərəddüdlərin silinməsinə nail olunmağa çalışılır. Məsələn, reklam olunan firmalar özlərinin şanlı və uğurlu keçmişindən, müxtəlif nüfuzlu nəhəng şirkətlərlə işgüzar işbirliyində olduqlarını, bir sıra beynəlxalq sertifikatlara sahib olduqlarını, dövlətlərarası önəmli yarımkarlıqların iştirakçısı olduqlarını, son illərdə daim yüksələn xətlə iqtisadi yüksəlişdə olduqlarını, ən müasir texnoloji avadanlıqlarla təchiz edildiklərini, istehsal etdiklərin məhsulların böyük hissəsinin ixrac olunduğunu, nüfuzlu iqtisadi forumların daimi iştirakçısı olduqlarını xüsusi qeyd edərək öz müştərilərinə, praktik olaraq başqa seçim tanımırırlar. Reklamçılar bu mənada reklamın təbiətinə uyğun (“reklam” sözünün mənası “uca səslə müştəri çağırmaq”dır) hərəkət etməklə öz məqsədlərinə nail olmağa çalışırlar(9, 4).

Bazar uğrunda mübarizə şiddətləndikçə reklamçılar da ümumi axının tempinə uyğun hərəkət etməyə məcbur qalırlar. Sürətli iqtisadi artımın dinamizmi reklam tərtipçilərini, təbii olaraq, istehsalçı və istehlakçı arasında uğurlu moderator olmağa təhrik edir. İlk baxışda qeyri-məhdud imkana sahib kimi görünən reklamçılar da beynəlxalq hüquq normalarına müvafiq çıxış etməlidirlər. Reklamçılar Ümumdünya Ticarət Palatasının 1987-ci ildə Parisdə qəbul etdiyi beynəlxalq kodeksi, eləcə də, mövcud milli məhdudiyətləri mütləq nəzərə almalıdırlar. Əks halda, müxtəlif sanksiyaların, cəzaların, cərimələrin təbii qaçınılmazdır (10, 12).

Reklamların publisistik üsluba aid olduğunu bir daha xatırlatmaq lazımdır. Məlum olduğu kimi, publisistik üslubun iki başlıca məqsədi var- informativlik və təsirlilik. İstər radio və televiziya, istərsə də mətbu orqanlarda yayınlanan reklamların başlıca meyarı lakoniklik və effektivlikdir (11, 29). Reklam mətni çox qısa zaman müddətində müştərinin nəinki diqqətini cəlb etməli, həm də onun inamını qazanmalıdır. Başqa sözlə, xərclənən böyük pullar müqabilində hazırlanan şifahi və yazılı reklam mətnləri müştərinə o dərəcədə aludətməlidir ki, o, başqa firmaya üz tutmasın. Müasir zamanın vaxt problemini də reklamçı şirkətlər nəzərdən qaçırmamağa səy göstərirlər. Məsələn, son zamanlarda Türkiyə gündəmində intensiv olaraq müşahidə edilən bir neçə reklam mətnlərinə nəzər yetirək:

1. Göz kamaştırın beyazlık 2. Beyazın çok daha ötesi 3. Mülteciler yardımlarınıza muhtaç 4. Arayın gelelim 5. “Sabah” alın, sabahınızı kazanın 6. “Eti “ bir Topkek yapsa 7. Tadım -Türkiye’nin tadı tuzu vs.

Yuxarıda nümunə olaraq göstərilən ilk iki reklamda hansısa yuyucu tozun təsirini və digərlərindən çox üstün olduğunu müştərilərə inandırmaq üçün qurulan adlıq cümlələr özünün qeyri-adi mübaliğə üsulu ilə diqqəti cəlb edir. Üçüncü reklam mətni isə insanların hissiyatına yönəlmiş, onlarda mərhəmət hissi oyandırmaq məqsədi daşıyır. Dördüncü reklam mətnində hər hansı şirkət öz müştərilərində arxayınlıq və inam yaratmağı hədəfləmişdir. Beşinci reklam gələcəyə yönəlik planlar qurmağı sevən oxucular üçün düşünülmüşdür. Altıncı və yeddinci reklam mətnləri mətbəx məmulatı həvəskarları auditoriyasına ünvanlanmışdır.

Reklam mətnlərinin ən bariz meyarı onların yığcamlığı və az sözlə çox məna ifadədə bilməkdir (12, 18). Təfərrüatlı cümlələr və uzunçuluq reklam mətnlərinə olan marağı kəskin şəkildə azaldır və müştərinin diqqətini yayındırır. Xüsusən, efir məkanında saniyələrin çox mühüm olması da nəzərə alınmalıdır. Məsələn, bir məşhur avtomobil şirkəti Türkiyədə belə reklam edilir:

1. Birak onlar sana yetişmeye çalışsın. 2. Mükemmellik, senin standartların

Gördüyümüz kimi, reklam mətni qısa və təhrikədiçi sözlərlə ifadə olunmuşdur. Başqa sözlə, yuxarıdakı mətnində publisistik üslubun iki önəmli funksiyası sayılan informativlik və nüfuzedicilik tələbi nəzərə alınmışdır. Birinci mətdə məlum avtomobil markasının digər markalardan daha üstün sürətə və keyfiyyətə malik olması çox böyük ustalıqla müştərinin beyninə yeridilir. Yəni, sən öndə gedirsən, lidərsən, başqaları sənə çatmağa, sənə bənzəməyə cəhd edir. İkinci mətdə isə yenə də məlum marka avtomobilin standartlarının dünya bazarında meyar olması, xarici və daxili görünüşünün bir-birini tamamlayan şəkildə dizayn edilməsi, ən tələbkar müştərinin də zövqünə tam uyğun ölçülərə sahib olması fikri aşılanır.

Teleekranlarda və radio dalğalarında çox qısa zaman içində çox geniş mənanı ehtiva edən bu tipli reklam mətni müştəri tərəfindən rahat qavranılır və onu yormur. Bu tipli lakonik reklam sayəsində hər iki tərəf- həm alıcı, həm də satıcı qazanmış olur. Reklam mətnlərini tərtib edənlər, əlbəttə ki, ətrafda baş verənləri bitərəf mövqedən passiv şəkildə seyr etmir. Onun ümdə məqsədi, fədakar şəkildə çalışıb potensial müştəri reklama olunan məhsula qarşı xüsusi rəğbət və etimad hissi yaratmaq, seçimində çətinlik çəkənlərin inamını qazanıb onların tərəddüdünə son ver-

məkdir. Dolayısıyla, reklam mətnlərinin uğurlu tərtibi, eyni zamanda, reklam şirkətinin gələcək fəaliyyətinə xüsusi stimül yaradır(1, 18).

Reklam çox geniş auditoriyaya ünvanlandığından onun mətni hamı tərəfindən anlaşılan şəkildə olmalıdır. Reklam mətnləndə çətin ifadələrin, mənası çox məhdud sosial qrupa məlum olan terminoloji vahidlərin, vulqarizmin, dialektizmin, jarqonların işlənməsi yolverilməzdir. Digər tərəfdən, reklamlarda loru ifadələrə, həddən artıq sadəliyə də yol vermək olmaz. Türk reklamlarında AIDA prinsipi adlanan dörd təməl tələb var. Bu tələblər ingilis dilindəki hərf düzülüşünə görə aşağıdakı şəkildədir(9, 24).

Diqqət(Attention). Reklam mətnləri mütləq şəkildə müştərinin diqqətini cəlb etməlidir. Əgər reklam başlığı müştərinin diqqətini özünə çəkmirsə, reklam mətninin heç bir önəmi yoxdur.

Maraq (Interest). Reklam müştəridə maraq oyandırmalıdır.

Arzu(Desire). Reklam mətni müştəridə təqdim olunan məhsulu əldə etmək arzusu yaratmalıdır.

Təhrik(Action). Reklam mətni müştərinə rəsmən təşviq etməli, onu yönləndirməlidir. Türkiyədə geniş yayılmış müxtəlif məhsulları tərifləyən məşhur reklamlardan nümunələrə diqqət edək:

1. Simtel yaparsa mükəmmelini yapar. 2. Beko- bir dünya markası. 3. Yabancı değil, Arçelik. 4. Macit, beni otomobillendir. 5. Al götür beni Doğaya. 6. Mitsubishi Canter- ağır taşır, büyük taşır, küçükleri de taşır. 7. Arko krem- ailenizin kremi. 8. Zaman Ege seramik zamanı. 9. Akfa salça - yemeğin hakkı. 10. Emsan-mutfaktaki mutluluk. 11. Bu kraker krak eder. 12. Tat- adı gibi tadı var. 13. Lassa - sendedir her ne varsa. 14. Tempradan daha mükemmeli yine bir Tempradır.

1-ci örnək Simtel şirkətinin öz alıcılarına çoxfunksiyalı, üç il zəmanətli yeni tozsoran modelinin reklamına aiddir. Bu reklam mətnində müştəriyə “Simteldən daha mükəmməl istehsal edən firma tapa bilməyəcəksiniz, əgər bu məhsulu Simtel istehsal edibə, təəddüd etməyinizə, başqa variant düşünməyinizə lüzum yoxdur. Simtel mükəmməllik rəmzidir” fikri aşılır, rəsmən müştəriyə başqa imkan tanımır. Reklam çox lakonik və təhrikedicidir.

2-ci reklam mətni müştəriləri “Beko” markalı televizorları almağa səsləyir. Qüsuruz təsvir, dizayn, səs sisteminə malik olan “Beko” televizorları həm qiymətdə, həm xidmətdə, həm də zəmanətdə müştərilərə bir çox üstünlüklər və asanlıq vəd edirdi. 3-cü reklam mətnində müştərilərə dünya nəhəngləri ilə rəqabət aparan “Arçelik” firmasının istehsal etdiyi soyuducular məsləhət görülür, “Arçelik” firmasının yerli problemləri yaxşı bilməsi və öz məhsullarının hazırlanmasında onları nəzərə alınması ön plana çəkilmiş və müştərilərin milli hissələrinə təsir etməklə onları “Arçelik” soyuducuları almağa çağırmaqdadır. 4-cü reklam mətnində İmar bankının bütün bürokratik maneələri qaldıraraq cüzi faizlə Türkiyə vətəndaşlarına minik avtomobilləri almaları üçün uzun müddətli bank krediti verməsi ön plana çıxarılmışdır. Bu reklam insanları inandırmağa çalışır ki, İmar bankın sayəsində Türkiyədə avtomobilsiz qalan olmayacaq, arzu edən hər kəs, arayışsız, zaminsiz, ancaq bir pasportla İmar banka gəlib müraciət etməklə maşın sahibi ola bilər. 14-cü örnəkdə italyanlara aid Tempra avtomobili reklam olunur, onun az yanacaq yandırması, uyğun qiymətə malik olması, yüksək manevr qabiliyyəti və motorunun sakit işləməsi faktları qabardılaraq müştərilərə təqdim olunur.

Bu reklamlarda publisistik üsluba xas olan emosionallıq, duyğusalıq çalarlıqlarını da görmək mümkündür. Reklamlarda adətən milyonlarla insanı maraqlandıran, düşündürən məsələlər qabardılmağa çalışılır. O tipli reklamlarda quru, sxematik tərz yolverilməzdir. Reklamlarda dəqiqlik, məntiqlik və standartlıq əsas tələblərdəndir. Reklamın adında mütləq informativlik olmalıdır. Reklamın adı mütləq müəyyən məlumat yükü daşmalıdır. Yəni, reklam dərhal müştərilərdə müəyyən fikir oyatmalı və onu yönləndirməlidir.

Son illərdə reklamın yeni sahələri yaranmaqdadır. Xüsusən, internetin sürətli şəkildə həyatımıza müdaxiləsi nəticəsində indi məhsulların youtube, facebook, instaqram və twitter hesablarından reklamı kütləvi hal almışdır. Bu cür reklamçılığın da müəyyən xüsusiyyətləri mövcuddur. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, internet vasitəsilə reklamlarla məşğul olmaq həm daha sürətli, həm də daha operativdir. İnternetdə reklam olunan məhsulları müntəzəm olaraq yeniləmək, daha geniş dinləyici və tamaşaçı auditoriyasına çatdırmaq mümkündür(6, 8).

Nəzərə almaq lazımdır ki, internetdə reklam olunan məhsulu hər bir tamaşaçı özü dəpaylaşaraq onu başqalarına ötürə bilər. Yəni, tamaşaçı aktiv şəkildə özü reklamçı da ola bilər. Texniki tərəqqi nəticəsində indi Viral, Banner, Advergaming tipli reklam variantları günümüzün vazkeçilməz marketinq üsuluna çevrilmişdir. Sosioloji araşdırmalara görə, hal-hazırda 3 milyarda yaxın insan facebook və bir milyardan artıq insan isə instaqram istifadəçisidir. Qəti şəkildə qeyd etmək mümkündür ki, müasir dövrdə internet radio və televiziya verilişlərini inamla ortadan sıxışdırıb çıxartmaqdadır. Sürətli internetin hər saat yenilənən səhifələrində və Google axtarışlarında saysız miqdarda məhsulun reklamına rast gəlmək mümkündür. Davamlı olaraq müştəriləri öz təsirində saxlamağı bacaran internet reklamçılığı klassik reklamları tədricən tarixi kateqoriya halına gətirir. Maraqlıdır ki, internet reklamçılığı da ənənvi reklamlar kimi dörd əsas mərhələdən ibarətdir:

Məhsulun tanınması mərhələsi.

Məhsulun digərlərindən fərqli və üstün cəhətinin göstərilməsi.

Məhsulun internet şərtlərinə uyğunlaşdırılması.

Məhsulun müştərilərə təqdimi.

İnternet reklamlarında potensial müştəri hər hansı bir musiqi əsərini dinlədiyi, bir filmə tamaşa etdiyi və ya nəyi isə oxuduğu zaman qəflətən onun diqqəti bir neçə saniyəyə reklam olunan hər hansı bir məhsula yönəldilir. Başqa sözlə, internet reklamından heç bir müştəriyə qaçış fürsəti yoxdur. 2016-cı ilə qədər youtubedə tamaşaçılara onların istəyi olmadan təqdim olunan məhsulların reklamını beş saniyədən sonra dayandırmaq mümkün idi. Bunlara “in-

stream”, yəni, “veriliş daxili” reklam deyilir. İstehsalçılar reklamçılara reklam olunan məhsula aid reklamın ən azı 30 saniyə baxılması zamanı pul ödəyirlər. Ona görə də, 2016-cı ildən başlayaraq youtubereklamlar “bumper” üsulu ilə nümayiş etdirilir və tamaşaçı nə qədər çalışsa da reklam axımına müdaxilədə bilmir. Başqa sözlə, tamaşaçı məcburən o reklama baxmağa məhkum edilir. Yeri gəlmişkən, hazırda elektron poçtlarda da məhsulların reklamı geniş tətbiq olunmaqdadır. Şərti olaraq onları “gmail” reklamları adlandırmaq mümkündür. Elektron poçtdan istifadədən hər bir şəxs istər-istəməz “gmail” reklamları ilə qarşılaşır, orada reklam olunan məhsulları görür(4, 10).

Reklam mətnlərinin təhlilləri sübut edir ki, türk ədəbi dilində lüzumsuz əcnəbi mənşəli sözlərin getdikcə çoxalmasının səbəblərindən biri dəhər gün yaranan və təəssüf ki, nəzarət edilə bilməyən hədsiz miqdarda reklam mətnləridir. İstehsalçıların artan tələblərinə asan və daha sürətli cavab verə bilmək üçün reklam şirkətləri Avropa dillərində, xüsusən də ingiliscədə olan hazır mətnləri necə gəldi, bəzən də heç tərcümə etmədən teleməkana, internet saytlarına yerləşdirirlər. Nəticədə, “**raylandırma, snikerslen, empoze, angajman, aranjman, egale, konjonktür, marjinal, adapte, absorbe, aborda, ekolayzer, empati, galeta, balsamine, depozito, desen, eşarp, filama, fino, frikik**” tipli saysız-hesabsız alınmalar türk dilindəki öztürkcə kəlmələrin dildən sıxışdırılmasına səbəb olur.

Reklamlar müasir dünyanın, dünya ticarətinin ayrılmaz üzvi bir parçası olsa da o mətnlərin tərtibində son dərəcə diqqətli olmaq, ana dilinin söz varlığını, qrammatik xüsusiyyətlərini ciddi şəkildə qorumaq lazımdır.

İstifadə olunmuş ədəbiyyat

1. Aktaş H., Aktan E., Dijital İletişim Etkisi Uluslararası Akademik Konferansı Bildiri/Kitabı, (1. Basım) İstanbul: İskenderiye Kitap. 2014
2. Alçelik A. Google AdWords, (2. Baskı) İstanbul: Dikeyksen Yayıncılık.2017
3. Çelik M. Google Ads Reklamları (AdWords), www.rekclick.com: 2018
4. <https://www.rekclick.com/google-reklam/>, Erişim Tarihi: 14/02/2019
5. Digatek Sem. Arama Motoru Pazarlaması Nedir? 2017
6. <https://www.digitek.com/semarama-motoru-pazarlamasi-nedir-blog>, Erişim Tarihi: 14/02/2019
7. Edosomwan, S. (The History of Social Media and its Impact on Business. The Journal of Applied Management and Entrepreneurship, Vol.16, No:3. 2011,79-91.
8. Facebook Business. <https://business.facebook.com>. Erişim Tarihi: 01.12.2018
9. Google Ads. <https://ads.google.com>. Erişim Tarihi: 01.12.2018
10. Google Alishveriş Araması, <https://www.google.com> Erişim Tarihi:14/02/2019
11. Google Analytics. <https://analytics.google.com>. Erişim Tarihi: 01.12.2018
12. Пирогова Ю.К., Паршин П.Б. Рекламный текст: семиотика и лингвистика.М.: Междунар. ин-т рекламы, Изд. дом Гребенникова, 2000, 270 с.
13. Ульяновский А. Мифодизайн рекламы. СПб.: Ин-т личности, 1995,300 с.

Açar sözlər: reklam, sponsor, firma, məhsul, fikir, marketing

Ключевые слова: реклама, спонсор, фирма, товар, идея, маркетинг

Keywords: advertising, sponsor, firm, product, idea, marketing

TÜRK DİLİNDƏ REKLAM MƏTNLƏRİNİN LİNGVİSTİK XÜSUSİYYƏTLƏRİ

Xülasə

Reklam, ictimaiyyətin diqqətini müəyyən bir sponsor tərəfindən ödənilən məlumatlar vasitəsilə bir fikrə, məhsula və ya xidmətə yönləndirmə hərəkətidir. Reklam şəxsi olmayan bir təqdimatla fikirlərin, məhsulların və ya xidmətlərin nəzərə çatdırılmasını müəyyən bir sponsor tərəfindən hər hansı bir ödəniş şəklidir. Reklamçılıq birliyinə görə, reklam, bir və ya daha çox insanı məlumatlandırmaq və onlara təsir etmək üçün ödənişli hər hansı bir mesajdır. Reklamın tərifini sadələşdirsək, onu insanlara bir şey haqqında məlumat verməyə, təsir göstərməyə, nəyisə satın almağa və ya sınağa vadar etməyə yönəlmiş pullu rabitə mesajı adlandırmaq olar.

ЛИНГВИСТИЧЕСКИЕ ОСОБЕННОСТИ РЕКЛАМНЫХ ТЕКСТОВ В ТУРЕЦКОМ ЯЗЫКЕ

Резюме

Реклама - это акция привлечения внимания общественности к идее, продукту, товару или услуге посредством объявлений, сделанных конкретным спонсором. Реклама - это любая форма оплаты от указанного спонсора за продвижение идей, товаров или услуг в обезличенном виде. Согласно рекламной ассоциации, реклама - это любое сообщение, которое оплачивается специально с целью информирования и влияния на одного или нескольких людей. Если будем упростить определение рекламы, то это - платное коммуникационное сообщение, направленное на то, чтобы проинформировать людей о чем-либо, повлиять на их, вызвать у них желание на покупку или попробовать чего-либо.

LINGUISTIC FEATURES OF ADVERTISING TEXTS IN THE TURKISH LANGUAGE

Abstract

Advertising is an act of drawing public attention to an idea, product, product or service through advertisements made by a specific sponsor. Advertising is any form of payment from a specified sponsor for the promotion of ideas, goods or services in an impersonal form. According to the advertising association, advertising is any message that is paid specifically for the purpose of informing and influencing one or more people. If we'll simplify the definition of advertising, it is a paid communication message aimed at informing people about something, influencing them, making them want to buy or try something.

Rəyçi: dos. L.Ələkbərova

MÜASİR İNGİLİS DİLİNDƏ İNKAR ƏVƏZLİKLƏRİNİN STRUKTUR-SEMANTİK XÜSUSİYYƏTLƏRİ

Giriş. İngilis dilində inkar əvəzliləri aşağıdakılardır: *no, nobody, no-one, nothing, none, neither*. *No* inkar əvəzliyi qəti inkarlıq bildirir və özündən sonra ismin işlənməsini tələb edir, yəni isimsiz işləyə bilmir. Bu inkar əvəzliyindən sonra həm sayılan həm də sayılmayan isim işləyə bilər, məsələn:

I have no book (books)-Mənim heç kitabım da yoxdur.

I have no money-Mənim heç pulum da yoxdur.

Birinci cümlədən görüldüyü kimi, bu inkar əvəzliyindən sonra həm təkdə, həm də cəmdə ola bilər. **No** inkar əvəzliyindən sonra işlənən ismin qarşısında müəyyən təyinedici söz də işləyə bilər, məsələn: We could find no other house to live in-Biz yaşamaq üçün başqa yer tapa bilmədik. **No** inkar əvəzliyindən sonra nə **of** sözünü, nə **any** qeyri-müəyyən əvəzliyi, nə də artikl işləyir. **No** həm də mübtədanın təyini kimi işləyir və Azərbaycan dilinə **heç bir** kimi tərcümə edilir, məsələn: No telegram has been sent-heç bir telegram göndərilməyib. **No** inkar əvəzliyi **body (one), thing** sözləri ilə birləşərək **nobody (no one)** (heç kim), **nothing** (heç nə) kimi mürəkkəb inkar əvəzliləri və **where** sözü ilə birləşərək **nowhere** (heç yerdə, heç yerə) kimi mürəkkəb inkar zərfi əmələ gətirir, məsələn: Nothing was ready – Heç nə hazır deyildi; Nobody is in the classroom – Sınıf otağında heç kim yoxdur. Tərkibində **nobody, no one, nothing** olan sadə cümlələrdə ikinci inkarlıq işlənmir, xəbər isə təkdə işləyir. Gülsüm Hüseynzadə yazır: “No” inkar əvəzliyinin mürəkkəb formalı əvəzlilər kimi mənsubiyyət bildirən **of** sözünü ilə işlənmir. Lakin **I know no one of that name** (Mən o adda heç kimi tanımıram) tipli cümlələrə də təsadüf edilir. Bu tip cümlələrdə **of** mənsubiyyət bildirmədiyindən onun işlənməsi mümkündür. Müasir danışıq dilində **no** ilə işlənən aşağıdakı birləşmələr mütləqdir, yaddaşımıza həkk olunmalıdır.

No wonder – təacüblü deyil; No comment – şərhə ehtiyac yoxdur

No admittance – giriş qadağandır; No problem (bother) – problem yoxdur

No idea – bilmirəm; No chance – imkan yoxdur (1, s. 66-107).

Əsas hissə. **No** inkar əvəzliyi ilə **not** inkar ədatı arasında aşağıdakı mühim fərqli cəhətlərə fikir verin:

a) **No** inkar əvəzliyi heç bir artiklla işlənmədiyi halda, **not** inkar ədatından sonra sayılan və tək də gələn isim qeyri-müəyyən artiklla işləyir, məsələn:

I have no house = I have not a house – mənim evim yoxdur

b) **No** ilə ismin qarşısında heç bir müəyyənləşdirici söz işlənmədiyi halda, **not** ilə **any, enough, much, many, a few, a little, important**, müəyyən miqdar sayı işləyə bilər, məsələn: I have not any problems – mənim heç bir çətinliyim yoxdur.

There are not three sheep in the yard – həyətdə üç qoyun yoxdur.

I have not a few friends – mənim heç az da olsa dostum yoxdur

Without, impossible və s. bu kimi inkarlıq ifadə edən sözlərdən sonra **some, no** və onların mürəkkəb formaları (**something, somebody, nobody** və s.) işləyir.

I can do it without any help – Mən bunu heç bir kömək olmadan edə bilərəm.

It is impossible to buy anything here – Burada nə isə almaq mümkün deyil.

Könül Tağıyeva: “Əvəzlilik və onun mənə növləri” adlı əsərində öz fikrini belə izah edir: “Bununla belə, **impossible** sözünün işləndiyi sadə cümlələrdə ikinci inkarlıq mümkün deyil, amma **without** sözü ilə isə feili inkarda işlətmək mümkündür. Məs.: I couldn’t do the sum without my friend’s help – Mən hesab məsələsini dostumun köməyi olmadan həll edə bilmədim. **Neither** əvəzliyi iki isimdən heç biri, **no one, no one** kimi mənalarını ifadə edir. Bir sözlə, **no, neither** təyin əvəzliyinin inkarıdır, işlənmə xüsusiyyətləri **neither** təyin əvəzliyi ilə eynidir (2, s. 64-72). **Neither** əvəzliyi iki isimdən heç biri, **no one, no one** kimi mənalarını ifadə edir. Bir sözlə **either** təyin əvəzliyinin inkarıdır. İşlənmə xüsusiyyətləri **either** təyin əvəzliyi ilə eynidir.

Bu inkar əvəzliyi inkarlıq ifadə etdiyindən ondan sonra ikinci inkarlıq işlənmir, məsələn: Neither of these two books is(are) mine – Bu iki kitabdan heç biri mənimki deyil. Neither of the boys (was) were strong – Oğlanlardan heç biri güclü deyil.

Göründüyü kimi, **neither of** sözünü ilə işləndikdə feil həm təkdə, həm cəmdə ola bilər. **None** əvəzliyinin tərcüməsi heç kim, heç bir, heç nə, heç deməkdir. **No**-dan fərqli olaraq, **none** inkar əvəzliyi tək və cəmdə olan, həm sayılan, həm də sayılmayan isimlərin yerində işləyir (yəni özündən sonra isim işlənmir), məsələn: Are there any books on the table? – No there are none. Stolon üstündə (heç bir, hər hansı, bir neçə) kitab varmı? – Xeyir, heç yoxdur. Is there any milk in the fridge? – No, there is none. Soyuducuda süd varmı? – Xeyir, heç nə yoxdur. Cəmil Əliyev “İngilis dilində inkar əvəzliləri” adlı əsərində inkar əvəzliləri haqqında yazır: “**No**-dan fərqli olaraq, **none** sözü **of** sözünü ilə işləyə bilər. Belə halda **of** sözününədən sonra isim cəmdə işlənsə, yəni əgər isim sayılındırsa, feil həm təkdə həm də cəmdə işləyə bilər. Feilin cəmdə işlənməsi daha məqsəduyğundur, məsələn: None of the pupils are ready for the lesson – Şagirdlərdən heç biri dərslə hazır deyil. I can do it without any help-Mən bunu heç bir köməksiz edə bilərəm. It is impossible to buy anything here – Burada nə isə almaq mümkün deyil. Bununla belə, **impossible** sözünün işləndiyi sadə cümlələrdə ikinci inkarlıq mümkün deyil, amma **without** sözü ilə isə feili inkarda işlətmək mümkündür”

³ Azərbaycan Dövlət İqtisad Universiteti “Xarici dillər” kafedrası Filologiya üzrə fəlsəfə doktoru, sevincbagirova@com.ru

(3, s. 14-23). Məsələn: I couldn't do the sum without my friend's help – Mən hesab məsələsini dosdumun köməyi olmadan həll edə bilmədim. Bu inkar əvəzliyi inkarlıq ifadə etdiyindən ondan sonra ikinci inkarlıq işlənir, məsələn: Neither of these two books is(are) mine – Bu iki kitabdan heç biri mənimki deyil. Neither of the boys (was)were strong – Oğlanlardan heç biri güclü deyil.

Göründüyü kimi, neither of sözünü ilə işləndikdə fel həm təkdə, həm cəmdə ola bilər. **None** əvəzliyinin tərcüməsi heç kim, heç bir, heç nə, heç deməkdir. No-

None of the news was joyful – Xəbərlərdən heç biri sevindirici deyildi. None of the news was joyful – Xəbərlərdən heç biri sevindirici deyildi. “Kəmiyyət bildirən birləşmələrdə some, any, all, both, many, much, none, each, either, neither əvəzliliklərindən sonra of sözünü o vaxt işlənə bilər ki, o, müəyyən bir qrup əşya və ya şəxsə aid olsun və belə halda özlərindən sonra şəxs əvəzliyinin obyekt halı, yiyəlik əvəzliyinin absolyut forması, ya da ismin qarşısında the müəyyənlik artıqlı və ya işarə əvəzliyi işlənmiş olsun, məsələn: None of them, neither of ours, most of the students, Each of my books, both of these boys. Bəzi əvəzlik və miqdar bildirən sözlərin xəbərlə münasibətini əks etdirən aşağıdakı cümlələrə nəzər salaq. What is important? – Nə əhəmiyyətlidir? Göründüyü kimi, who da mübtədanın sualıdır (4, s. 113).

What həm də vasitəsiz tamamlığın sualıdır, nəyi? və nə? Mənasını ifadə edir, məsələn: He read the letter again – O məktubu yenidən oxudu. What did he read again? – O, nəyi yenidən oxudu?

Mürəkkəb tamamlığın sualı da what sual əvəzliyinin vasitəsi ilə düzəlir, məsələn: We except them to come here in time – Biz onların buraya vaxtında gəlməsini gözləyirik. What do we except? – Biz nəyi gözləyirik?

Aşağıdakı tip sözlü tamamlığa sual verdikdə (məs.: kimin haqqında?) ingilis dilində about whose işlənmədiyindən, bu mənada həmişə about whom və ya who.. about istifadə edilməlidir, məsələn: About whose are they talking cümləsi düzgün deyil. Bu cümlə belə ifadə olunmalıdır: About whom are they talking? (və ya who are they talking about?) – Onlar kim barədə danışırlar?

Bilirik ki, **whose** əvəzliyindən sonra isim gəlməlidir, çünki o, mənsubiyyət bildirir, məsələn: About whose plan are you speaking? – Siz kimin planı haqqında danışırsınız? What əvəzliyi **nə peşəsində** mənasında, haqqında söhbət gedən şəxsin sənət və peşəsini öyrənmək məqsədilə də işlənir, məsələn: Theodore Dreiser's parent was a small businessman – Teodor Drayzerin valideyni kiçik bir iş adamı idi. What was Theodore Dreiser's parent? – Teodor Drayzerin valideyni nəci idi?

What əvəzliyi hansı? Necə? Mənasında təyinin sualı kimi işlənir və ondan sonra mütləq təyin etdiyi (yəni aid olduğu) isim gəlir, məsələn: A terrible thing happened two days ago – iki gün bundan əvvəl dəhşətli bir hadisə baş verdi. What thing happened two days ago? – İki gün bundan əvvəl necə bir hadisə baş verdi? **What** həm də what kind of, **what sort of, what** types of kimi ifadələr işlənir və təyin etdiyi ismin çeşidini və yaxud əlamətini nəzərdə tutur, məsələn: He has got a car – Onun maşını var. **What** kind of car has he got? – Onun necə maşını var?

What həm də necə, nə cür mənasındada nida cümlələrində işlənir və bu halda isim təkdədirsə, sayılандırsa, onun qarşısında qeyri-müəyyənlik artıqlı işlənir, məsələn: What a fine idea it is! – Bu nə gözəl fikirdir!

Yadda saxlamaq lazımdır ki, which adətən məhdud bir qrupdan olan şəxs və ya əşyadan birini seçmək prinsipi olduqda işlənir, məsələn: He known English, German. – O ingilis , alman dillərini bilir. Which language does he know best? – O hansı dili lap yaxşı bilir? What isə ümumi mənada işlənir və adətən ad bildirir, məsələn: **Which** sual sözü tez-tez of sözü ilə işlənə bilər və ondan sonra adlıq halda olan isim, ya da obyekt halda əvəzlik işlənir. Əgər **which of**-dan sonra isim gəlsə, o, cəmdə olur və ondan əvvəl müəyyənlik artıqlı işlənir və fel təkdə olur, məsələn: Which of the boys plays chess better? – Oğlanlardan (hansı) kim daha yaxşı şahmat oynayır?

Which of- dan sonra yiyəlik və işarə əvəzlilikləri, yiyəlik halda işlənmiş isim varsa, artıqlı işlənir, məsələn: Yuxarıdakı cümlələrdən də göründüyü kimi, which nisbi əvəzlik kimi işləndikdə yalnız cansız isimlərə aid olur.

What cansız isimlərə aid olub ismi xəbərin sualı kimi də işlənir, məsələn: This is a car – Bu, maşındır; What is this? – Bu nədir?

What do I (you) do? – nə edirəm?, nə edirsiniz? və s. mənalarında işlənir və qeyri-müəyyən zaman formalarında istifadə edilir, məsələn: I read interesting books every day – Mən hər gün maraqlı kitablar oxuyuram.

What do I do every day? – Mən hər gün nə edirəm? What do you do? Həm də nəçisiniz?, nə işlə məşğulsunuz- mənalarını ifadə edə bilər, yəni şəxsin peşəsini və nə işlə məşğul olduğunu öyrənmək məqsədi ilə işlənir, məsələn: -what do you do? – Nəçisiniz? I am a doctor – Mən həkiməm. They always come home late – Onlar nə etməli oldular? Who always comes home late? – Kim həmişə evə gec gəlir?

Noticə. Mübtədaya sual verdikdə xəbər adətən 3-cü şəxsin təkində olur. Lakin bununla belə, mübtədaya verilən sual həm də isimlə ifadə olunmuş ismi xəbərlə uzlaşır, yəni who sual əvəzliyi iki və daha artıq şəxsə aid olarsa, xəbər həm də cəmdə ola bilər, məsələn: John and David are good friends – Con və Devid yaxşı dostlardır. Who are good friends? – Kim yaxşı dostlardır?

Lakin who nisbi əvəzlik kimi işləndikdə, onun təyin etdiyi üzvün tək və cəm olmasından asılı olaraq, xəbər həm tək, həm cəm ola bilər, məsələn: We don't know the man who lives here – Biz burada yaşayan adamı tanımırıq. I don't like the men who don't keep their promises – Mən sözünün üstündə durmayan adamları xoşlamıram. Bu qayda həm də which və that nisbi əvəzliliklərinə də aiddir, məsələn: In this story there is something that (which) seems strange to me – Bu mövzuda mənə qəribə görünən nə isə bir şey var. I must take the photographs of the things that (which) interest us – Mən bizi maraqlandıran şeylərin şəklini çəkməliyəm.

Who ad və qohumluq dərəcəsini öyrənmək məqsədilə də işlənir, məsələn:

-who is this girl? – Bu qız kimdir? - she is my niece – Bacımqızıdır.

Whose (kimin?) canlı isimlərə aiddir, cümlədə həmişə təyin etdiyi sözün yanında gəlir,məsələn: I like his dress – mən onun paltarını xoşlayıram.

Whose dress do like? – Mən kimin paltarını xoşlayıram? whose əvəzliyindən sonra gələn ismin qarşısında heç zaman artikl işlənmir.

İstifadə edilmiş ədəbiyyat

1. Hüseynzadə G. İngilis dilində inkar əvəzlilikləri. Bakı: Maarif, 1987, səh: 66-107.
2. Tağıyeva K. Əvəzlik və onun məna növləri. Bakı: Elm, 1995, səh: 64-72.
3. Əliyev C. İngilis dilində inkar əvəzlilikləri- negative pronoun. Bakı: Maarif, 1986, səh: 14-23.
4. İngilis dilindən test toplusu. Tələbə qəbulu üzrə komissiyanın bülleteni. Bakı, 2014, səh:113.

Açar sözlər: inkar əvəzlilikləri, İngilis dili, struktura, semantika, inkişaf

Key words: negative pronouns, English language, structure, semantics, development

Ключевые слова: отрицательные местоимения, английский язык, структура, семантика, развитие

Negative placenames in modern english structural-semantic characteristic

Summary

The negative pronouns in the English language are as follows: no, nobody, no-one, nothing, none, neither. The negative pronoun No means a definite negation and requires the processing of a noun after it, that is, it cannot be used without a noun. After this negative pronoun, both count and non-count nouns can be used. can. . In compounds that indicate quantity, the preposition of can be used after the pronouns some, any, all, both, many, much, none, each, either, neither, if it refers to a certain group of objects or persons, and in such a case, after them, the personal pronoun whether the object case, the absolute form of the possessive pronoun, or the definite article or demonstrative pronoun is used in front of the noun,

Отрицательные местоимения в современном английском языке структурно-семантическая характеристика

Резюме

Отрицательные местоимения в английском языке следующие: нет, никто, никто, ничего, никто, ни один. Отрицательное местоимение No означает определенное отрицание и требует обработки существительного после него, то есть его нельзя употреблять без существительного. После этого отрицательного местоимения могут использоваться как числимые, так и неисчисляемые существительные. душа.

В сложных словах, обозначающих количество, предлог of может употребляться после местоимений некоторые, любой, все, оба, многие, много, никто, каждый, либо, ни, если он относится к определенной группе предметов или лиц, и в таких падеж, после них личное местоимение, независимо от того, стоит ли перед существительным падеж, абсолютная форма притяжательного местоимения или определенный артикль или указательное местоимение,

Rəyçi: filologiya üzrə fəlsəfə doktoru, dosent Nuriyyə Rzayeva

İNGİLİS DİLİNİN AVSTRALIYA LƏHCƏSİ VƏ ONUN BAŞQA VARIANTLARDAN FƏRQLİ XÜSUSİYYƏTLƏRİ

Giriş. *İngilis dilinin avstraliya variantının yaranması tarixi.* Avstraliya Avropalılar tərəfindən kəşf edilmiş axırıncı böyük torpaq sahəsidir. XVII əsrdə Avstraliya qitəsində əhalinin məskunlaşması təsdiq edildikdən sonra ingilis hökuməti bu yeni ərazini mənimsəyərək onu mühacirət yeri kimi istifadə edirdi. Qitəyə ilk köçürülən əhali 1788-ci ildə Yeni Cənubi Uels sahillərində məskunlaşdırılırdı. Beləliklə, ilk dəfə ingilis dili Avstraliyaya XVII əsrin axırlarında, 1788-ci ildə Yeni Cənubi Uels adlanan ştata ilk əhalinin məskunlaşması ilə gəldi. V.Ramson öz əsərində belə yazırdı: “XIX əsrin ortalarında, Avstraliyada qızıl yataqları aşkar olunduqdan sonra buraya gələn sakinlərin sayı sürətlə artmağa başladı. Qızılın aşkar edilməsi Avstriyanın həm ictimai, həm də iqtisadi quruluşunda mühüm dəyişikliklərin baş verməsinə səbəb oldu. Beləliklə, XIX əsrdə Avstraliyada qızılın tapılması bura olan marağı, miqrasiyanı gücləndirdi. Burada məskunlaşan əhalinin 99,5% ingilis, 0,5% italyan, yunan, çin və s. idi. Avropanın bir çox hissələrindən gəlmiş yeni avstraliyalılar adlanan immiqrantların hesabına əhalinin sayı xeyli artdı (1, s. 146-158). Avropalılar Avstraliya qitəsinə gələndə burada yaşayan əhali naməlum dildə danışır. Avstraliyada ingilis dili isə əsasən XIX əsrdə formalaşmağa başladı. Yerlilərlə ingilis mənşəli immiqrantların, habelə alman, italyan, skandinav və s. mənşəli adamların qarşılıqlı ünsiyyəti nəticəsində ölkədə danışılan ingilis dilində xeyli alınma sözlər meydana çıxırdı. Bununla da ədəbi dilin milli variantının ilk ünsürləri formalaşmağa başladı.

Əsas hissə. Bu dövrdə Avstraliyada danışılan ingilis dilinin özünəməxsus olan xüsusiyyətləri meydana çıxdı və Britaniya adalarında danışılan ingilis dilindən fərqlənməyə başladı. Avstraliya tələffüzü haqqında ilk məlumat isə artıq avstraliyalıların ilk nəslinin böyüdüüyü illərə - XIX əsrin 30-cu illərinə təsadüf edir. Mak Berni adlı kollec direktoru Avstraliyada iki cür tələffüzün olduğunu yazmışdır: yaxşı tələffüz (good speech) və “kokni”. Mak Berni “Avstraliyanın bəzi ştatlarında tələffüz fərqi” adlı əsərində qeyd edirdi: “Viktoriya, Tasmaniya, Yeni Cənubi Uels və Kuinslend ştatlarında avstraliyalıların tələffüzünü çox diqqətlə müşahidə edərək “kokni”yə bir sıra xüsusiyyətlər aid etmişdir. Məsələn, sözün sonunda ‘g’ səsinin buraxılması, ‘a’ hərfinin demək olar ki, bəzi sözlərdə [ai] kimi tələffüz edilməsi, ‘o’ hərfinin [ow] kimi tələffüzü, saitlər arasında ‘r’ səsinin meydana çıxması kimi xüsusiyyətlər. Artıq Avstraliyada bəzi ingilis sözlərinin tələffüzü müəyyən qədər “Standart British English”dən fərqlənirdi. Beləliklə, XIX əsrin sonunda ingilis dilinin Avstraliya variantında onu Britaniya ingiliscəsindən fərqləndirən tələffüz fərqləri aydın görünürdü” (2, s. 16). XVIII əsrin axırlarında Avstraliyada dil ilə əlaqədar yaranmış mürəkkəb şəraiti səciyyələndirərək tədqiqatçılar dəfələrlə ingilis dilinin avstraliya variantının “Standart English”dən fərqli olduğunu bildirdilər. Avstraliya variantının “Standart English”dən fərqli olduğunu müəyyən edən amillər içərisində ən mühümü əsas dilin, yəni qitəyə daxil olan dilin müxtəlif tərkibli olmasıdır. Dilin bu müxtəlifliyi ingilis dilinin əsas daşıyıcıları üçün xarakterik olan yerli dialekt və slenqlərin mövcudluğundan asılıdır. Bundan başqa yeni həyat tərzini və ətraf mühitdə ictimai zəruriliyin meydana gəlməsi də ən mühüm amil hesab edilməlidir. “İngilis dilinin Avstraliya variantının fərqli istiqamətdə inkişafını şərtləndirən amillərdən biri ondan ibarətdir ki, burada milli dil daha çox Britanyadan gətirilmiş ayrı-ayrı dialektlərin əsasında formalaşan bir dil idi. Avstraliyaya sürgün olunanların əksəriyyəti İngiltərənin cənubundan və İrlandiyadan idi. Qitədə məskunlaşan əhali əsasən aşağı təbəqədən ibarət olduğuna görə burada yayılan ingilis dili A.Mitçellin fikrincə, fəhlə sinfinin, yəni kasıb, yoxsul və bisavdların dili olmuşdur. Lakin bununla bərabər, qitədə məskunlaşan əhali arasında varlı sınıfların- məmurların, zabıtların, ziyalıların və s. təbəqənin də nümayəndələri az deyildi. Avstraliyaya gətirilən “Standart English” məhz onlar tərəfindən istifadə olunurdu. Koloniyalaşmanın ilk illərində ölkədə orta əsr-həbsxana rejimi hökm sürürdü. Avstraliyanın həmin dövrünü “jail on a large scale” - böyük türmə dövrü adlandırmışdılar. Həmin dövrdə ölkənin maddi və mənəvi vəziyyəti çox aşağı idi, milli ədəbiyyat formalaşmamışdı, əhali təbii fəlakətlərə, vəhşi heyvan və ilanlara qarşı ağır mübarizə dövrünü yaşayırdı. Bu amillər xalqın mədəniyyət və dilinə təsir etməyə bilməzdi” (3, s. 123-136). XIX əsrin 30-cu illərində ölkədə danışılan ingilis dilindən demək olar ki, heç bir mənə yox idi. Yalnız 1812-ci ildə nəşr edilmiş Avstraliya slenqlərinin lüğəti idi. Həmin dövrdə Avstraliya ləhcəsi artıq xeyli slenq və ifadələrlə zənginləşmişdir.

E.C.Ueykfild bu barədə öz fikirlərini belə izah edirdi: “XIX əsrin təhsil görmüş ingilisləri Avstraliya variantının tamamilə “vulqarlaşmış” ingilis dilinə bənzər bir dil hesab edirdilər. Onlar qitədə məskunlaşan əhalinin danışq və tələffüzünə öz mənfi münasibətlərini bildirdilər. Bu baxımından E.C.Ueykfildin münasibəti diqqəti cəlb edir. O yazırdı ki, “aşağı sınıflardan olan adamlar Avstraliyaya özlərinəməxsus bir dil gətirmişlər və düzgün ingilis dili bu koloniyanın dili deyildir və çətin ki olsun”. Lakin 11 ildən sonra E.C.Ueykfildin fikirləri bir qədər dəyişdi. 1840-ci ildə özünün “Sidneydən Məktublar” adlı əsərində yazdığına görə “türmədən tutmuş qubernatorun iqamətgahınadək hər yerdə slenqlərdən geniş istifadə olunur. Əgər ölkənin qanunverici parlamenti yaranarsa, onda belə leksikon tamamilə münasib və “qanuni” şəkil ala bilər” (4, s. 213). D.Von və E.E.Morris bu haqda yazırdılar: “Beləliklə, İngilis dilinin Avstraliya variantının meydana çıxmasında slenqlərin əhəmiyyəti böyük olmuşdur. D.Vonun tərtib etdiyi lüğət belə slenq və arqo layını geniş təmsil etmişdir. Lakin bu lüğət əslində AUE-nin həqiqi vəziyyətini əks etmirdi. Bu lüğətdə yerli əhalinin dilindən götürülmüş sözlərə demək olar ki, rast gəlinmirdi və həmçinin Avstraliyada artıq çox geniş şəkildə istifadə edilən bədii avstralizmlər yox idi. Lüğətdə verilən bəzi leksik vahidlər XIX əsrin ortalarına qədər çox tez-tez işlədilsə belə, onlar kolonistlərin gündəlik nitqinə daxil olmadı və **arqotik** ifadə kimi fəaliyyət göstərməklə

⁴ Azərbaycan Texniki Universiteti “Xarici dillər” kafedrasının dosenti, fil.f.dok

davam edirdi. D.Vonun bu lüğəti Avstraliyada ingilis dilinə həsr edilmiş ilk leksikoqrafik lüğət idi. Həmin lüğətdə öz əksini tapmış avstralizmlərin bir hissəsi sonralar bədii ədəbiyyata da daxil olmağa başladı. Bir çox yazıçılar bu lüğətdə verilən (sözlərdən istifadə edərək öz əsərlərində o dövrün vəziyyətini və yaşayışını təsvir edirdilər” (5, s. 146-178). XIX əsrin axırlarınadək **slenq və arqoları** əks etdirən daha bir neçə lüğət nəşr olunmuşdur. Bir çox lüğətçilərin fikrincə, Avstraliya slenqləri bilavasitə Avstraliya həyat tərzini əks etdirdiyindən onları slenq yox, söz hesab etmək daha doğru olardı.

XIX əsrin 30-cu illərindən başlayaraq Avstraliyada ədəbi dilin, xüsusilə də onun yazılı formasını təsir dairəsi genişlənməyə və ölkədə dövrü mətbuat nəşr olunmağa başlandı. “Waddy” (a club). “Croppy” (consict) kimi sözlər artıq koloniyaların dilindən tədricən aradan çıxaraq ədəbi dilə məxsus sözlərlə əvəz olunmağa başladı. İngilis dilinin Avstraliya variantının formalaşmasında aborijenlərin də dilinin müəyyən təsiri olmuşdur. Aborijenlərin dilindən alınmış sözlər əsasən flora və fauna ilə əlaqədardır. Yerlilərin bir sıra sözləri müissionerlərin hesabat və jurnalları hesabına dildə normalaşmağa başlamışdır. Bu proses 1836-1840-cı illərdə xeyli qüvvədə olmuşdur. Qızılın tapılması, bununla əlaqədar iqtisadiyyatın inkişafı ölkənin içərilərinə miqrasiyanı gücləndirmiş, ictimai-iqtisadi əlaqələri möhkəmləndirmiş və bütün bu proseslər ingilis dilinin Avstraliya variantında öz əksini tapmışdır. Ölkədə inkişaf etməkdə olan təhsil, əhalinin savadlı təbəqəsinin yüksəlməsi ədəbi dilin möhkəmlənməsində böyük rol oynamışdır. Lakin bu, artıq müstəmləkəçilər tərəfindən Avstraliyaya gətirilən ədəbi dil deyildi. Bu, qitədə özünəməxsus mühitdə inkişaf etmiş ədəbi dil idi. Bu ədəbi dilin inkişaf etməsində dialektlərin və müxtəlif leksik vahidlərin böyük rolu olmuşdur. Leksikada baş verən dəyişikliklər iki istiqamətdə gedirdi. Bir tərəfdən sözlərin mənalari və ya sözün özü tamamilə aradan çıxırdı. Məs.: **woods, fields, brook, stream, inn, village, vale, dale** və s. kimi sözlər demək olar ki, tez bir zamanda İngilis dilinin Avstraliya variantında istifadə olunmurdu. Digər tərəfdən isə İngilis dilində az işlənən, ya da qeyri-məlum olan sözlər Avstraliyada xüsusi əhəmiyyət kəsb edirdi və məhsuldar şəkildə istifadəyə daxil olurdu. Məs.: **bush, scrub, creek, township, Billabong, outbark, gully** və həmçinin Avstraliyanın flora və faunasına aid yüzlərlə yeni sözlər dilə daxil olurdu: **koala, kangaroo, dingo, malee, goana, kookaburra** və s. İngilis dilinin Avstraliya variantında istifadə edilən bəzi leksik vahidlərdən bir çox sözlər yaranmışdır. Yəni bu leksik vahidlər sözdüzəltmə meyarı idi. Məs.: “**stock**” sözündən çoxlu sayda sözlər əmələ gəlmişdir: **stock- farm, stockrider, stockman, stockroute** və s. Bu sözlərdən “stockroute” Avstraliya variantında qara malın kəsilmək üçün otlaq rayonlardan aparıldığı marşrutu bildirir. Lakin belə şərait İngiltərə üçün yad olduğuna görə və İngiltərənin tamamilə başqa coğrafi və sosial şəraitə malik olmasına görə söz İngiltərədə öz ilkin mənasında işlədilir. Avstraliya variantının formalaşmasında bir sıra müxtəlif üsullar, məsələn yeni əşya və ya hadisəni ifadə edən mürəkkəb söz düzəltmək kimi üsullardan istifadə edilirdi. O dövrdə yaranmış leksik vahidlər əsasən kənd təsərrüfatı, coğrafi hadisə və obyektin adları ilə əlaqədardır. Bu sahələrdə istifadə olunan sözlərin əksəriyyəti Britaniya ingiliscəsində mövcud deyil, ya da çox nadir hallarda istifadə edilir. Məs.: **carcker, dee, pug, soak** və s. İngilis dilinin Avstraliya variantının inkişafının digər bir mənbəsi Amerika ingiliscəsindən alınmalar olmuşdur. Onları əsasən 2 qrupa bölmək olar: 1) 1850-ci ilədək alınma sözlər; 2) Qızıl tapıldıqdan sonrakı dövrə aid alınma sözlər.

İngilis dilinin Amerika variantından alınmış birinci qrup sözlər, əsasən, əhalinin seyrək yaşadığı məskənlərin quruluşuna aiddir. Məs.: **block, location, section** və s. İkinci qrup qeyd etdiyimiz kimi qızıl tapıldıqdan sonrakı dövrə aid sözlərdir. Məs.: “bushranger, landshark” və s. Bu qrupa daxil olan sözlərin əksəriyyəti mədən sənayesinə aiddir. D.Lake lüğət haqqında belə yazırdı: “Avstraliya ingiliscəsinin inkişafında əlamətdar hadisələrdən biri kimi 1898-ci ildə nəşr olunmuş İngilis dilinin Avstraliya variantının leksikoqrafiyasını əks etdirən E.Morrisin və D.Lakenin lüğətləri olmuşdur. Öz zənginliyi ilə bu leksikoqrafik materiallar ingilis dilinin Avstraliya variantının inkişafında böyük rol oynamışdır” (6). “Avstraliyanın bitki adlarının bir qrupu ölkənin yerli xalqlarının dillərindədir; **brigalow, gidgee, mulga, myall, yarrah** və s. Avropalı gəlmələrin 200 ildən artıq bir müddətdə yerlilərlə əlaqəsi onların dilində əks olunmaya bilməzdi. Bu alınma sözlərin böyük əksəriyyəti məhz Avstraliya realiyaları ilə, o cümlədən də ölkənin zəngin bitki aləmi ilə bağlıdır” (7, s. 23). **Boomerang** - bu, Avstraliyanın yerli əhalisinin qədimdən bəri işlətdiyi məşhur silahın adıdır. Bu silahın əsas xüsusiyyəti ondan ibarətdir ki, o atıldıqdan sonra yenidən atıldığı nöqtəyə qaydır. Həmin sözün aborijenlərin dilindəki **woomera** sözündən olduğu göstərilir. **Cooee (coo-ee) (kui)**. Aborijenlərin meşənin dərinliklərində bir-birini axtararkən çıxardıqları səs. Bu səs onlar arasında öz xalqdan almış ingilislər də işlətdikləri üçün onların dilinə daxil olmuşdur. **Corrobree** - abrogenlərin səs-küylü bayramlarından biri. Bu bayram zamanı dini ayinlər icra olunur və rəqs edirlər. Bu bayramın adı hətta frazeologiyaya daxil olmuşdur: **corroboree water** Avstraliya ingiliscəsində “ucuz şərab” mənasını verir. **Didgeridoo (didgeridu)** - “musiqi borusu”. Aborijenlərin əsas musiqi aləti.

Nəticə. Beləliklə, ingilis dilinin Avstraliya variantının inkişafında aşağıdakı cəhətləri aydın görmək olar: - İngilis dilinin Britaniya variantı ilə XVIII əsrin sonunda Avstraliyaya gətirilən ingilis dili arasında fərqli xüsusiyyətlərin yaranması Avstraliyanın özünəməxsus etnoqrafik və ictimai şəraiti ilə, məskunlaşma dövrünün tarixi xüsusiyyətləri ilə sıx bağlı olmuşdur. İlkin dövrdə Avstraliya variantının meydana çıxmasında linqvistik amillərlə sıx qarşılıqlı əlaqədə olmuş təbii amillərin böyük rolu olmuşdur. Avstraliya variantının formalaşmasında Böyük Britaniyadan gətirilmiş dialektlər, aborijenlərin dillərinin təsiri, həmçinin qeyri-İngilis immiqrantların dilləri böyük əhəmiyyət kəsb etmişdir.

İstifadə edilmiş ədəbiyyat

1. Ramson W. Australian English. Canberra, 1966, p. 146-158.

2. Mark Bem. Avstraliyanın bəzi ştatlarında tələffüz fərqi. Kanberra, 1889, p. 16.
3. Michel A. and Delbridge A. The Pronunciation of English in Australia. Sydney: 1965, p. 123-136.
4. Ueykfilid E.C. The English Language in Australia and New Zealand. London, 1966, p. 213.
5. Von D. and Morris E.E. Australian English. A Dictionary of Australian Words, Phrases and Usages. London, 1898, p. 146-178.
6. Lake D. A Dictionary of Australian Words. Springfield, 1898, p. 248.
7. Jespersen, Otto. Growth and Structure of the English Language. 10th ed. Oxford: Basil Blackwell, p. 23

Açar sözlər: dil, söz, lüğət, dialekt, slenq, tələffüz, qitə, əhali, avstraliya variantı

Key words: language, word, dictionary, dialect, sleng, pronunciation, continent, population, Australian variant

Ключевые слова: язык, слово, словарь, диалект, сленг, произношение, континент, население, австралийский вариант

The Australian dialect of english and its different characteristics from other variants

Summary

English language firstly arrived in Australia at the end of XVIII when the first English colonists settled in this continent. English language in Australia mainly started to develop in XIX century and differed from the English language spoken in British islands in specific features. Local dialects, slangs played an important role in the development of Australian variant of the English language. Settlers of Australia used many dialects and slangs in their speech. As the English language spoken in this continent was considered to be the language of poor and illiterate people, it considerably differed from "Standart English". Aboriginal language, as well, as borrowings from American English had a deficite influence on the development of Australian English.

Австралийский диалект английского языка и его отличия от других вариантов

Резюме

Впервые английский язык в Австралию пришел в конце восемнадцатого века с поселением первых английских колонистов. В основном английский язык в Австралии начал формироваться в девятнадцатом веке и отличался своей особенностью от английского языка Британских островов. Сленги и местные диалекты имели важное значение в формировании австралийского варианта английского языка. Население нижнего уровня, которое поселилось в Австралии, использовало в своей речи много диалектов и жаргонов. В соответствии с этим, английский язык, распространенный на континенте, считался языком бедных и неграмотных и резко отличался от стардартного английского языка. Язык аборигенов, слова, заимствованные из американского английского языка имели определенный эффект в формировании австралийского варианта.

RƏYÇİ: dos. L.Ələkbərova

İNFORMASIYA AXINI DÖVRÜNDƏ İNGİLİS DİLİNDƏN AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏ PROSESİNDƏ MORFOLOJİ TRANSFORMASIYA

Giriş. Məlum olduğu kimi, tərcümə sənəti insan fəaliyyətinin, onun digər yüksək səviyyəli mədəniyyətləri, ədəbiyyatları öyrənməyə can atan ehtiyacının nəticəsi olaraq meydana gəlmişdir. Deməli, tərcümə sənəti ehtiyacdən, tələbatdan yaranmış bir fəndir. Onun tarixi cəmiyyətin tarixi ilə yaşiddir. Bu iş hər bir xalqın bədii, elmi, kütləvi irsinə olan marağından doğub, təkmilləşə-təkmilləşə inkişaf edib formalaşmışdır. Tərcümə tarixi və prosesi mürəkkəb bir inkişafın nəticəsidir. Bu prosesdə informasiyanın ötürülməsi yolları çətin ziqzaqlardan keçir. Bununla belə, bu prosesin terminoloji vahidləri lüğətlərdə lakonik şəkildə izah və təhlil edilmişdir. Tərcümə prosesi dilçilik kateqoriyaları ilə üzvü şəkildə bağlıdır. Tərcümənin bütün növləri araşdırılmış, bu növlər üçün ümumi olan və onun kefiyyətini təmin edən əsas mexanizm dərinədən müəyyənləşdirilmişdir.

Nitq fəaliyyətinin müxtəlif növləri, nitq kommunikasiyası, nitq konsepsiyası, nitq situasiyası, nitq zənciri, nitq həlqəsi, nitq şüuru, nitq aktı və s. nitqin müxtəlif növləri ilə bağlı terminlər tərcüməşünaslıq problemləri ilə əlaqəli və dərinləşdirilmiş şəkildə təhlil olunur. Praktiki tərcümədə ilk növbədə qarşıya məqsəd qoyan tərcüməçilər mətn seçmə ilə bağlı bir sıra məqamlarda diqqət yönəltməsinin zərurətini vurğulamaqla, bunların sırasında tərcümə zamanı yazıya alma metodu, tərcümə metodu, mətnin seqmentasiya metodu, statistik oppozisiya metodu, transformasiya metodu və s. məsələləri dərinədən təhlil etmələrdirlər.

Lüğətlərdə əksinə tərcümə, ümumi tərcümə nəzəriyyəsi, onun başlıca mahiyyəti, mətnin janr spesifikasiyasından asılı olmayaraq tərcümənin ümumi qanunauyğunluqları, onun həyata keçirilmə şəraiti və xüsusiyyətləri, tərcümə təsviri, anlayış aparatı, tərcümə nəzəriyyəsinin xüsusi konseptual bazasının yaradılması, tərcümə nəzəriyyəsinin digər dil və qeyri-dil fənləri ilə əlaqələrinin mövcudluğu, tərcümə modelinin yaradılması, ümumi tərcümə nəzəriyyəsinin universallarını tədqiq etməsi, hərbi xarakterli tərcümə mətnlərinin xüsusiyyətləri, paradiqma, cümlə paradiqması, paradiqmatika, paradiqmatik cərgə, paradiqmatik yuva və s. məsələlər müfəssəl əksini tapmalıdır. “Tərcümə” insanın nitq-dil fəaliyyətinin mürəkkəb növlərindən biridir. Burada, adətən tərcümə prosesinin özü, ya tərcüməçi fəaliyyətinin şifahi-yazılı mətn, deyimin özünün nəticəsi nəzərdə tutulur. Tərcümə öncəsi ikidillik şəraitində baş verir ki, bu prosesdə ən azı iki dil iştirak edir, daha doğrusu, dillərarası stiuasiyada inkişaf edir. Belə olduğu halda, tərcüməni dillər arasında gedən dəyişmə, şifahi və yaxud yazılı mətnin transformasiyası kimi də nəzərdən keçirmək olar ki, dil cəmiyyətin mövcud kommunikativ təbii sistemdirsə, nitq-kamunikasiyası prosesində informasiya ötürülməsində dilin fəaliyyətidirsə, deməli, konkret niqt əsərində onun digər dil vasitələrinin köməyi ilə informasiyanın mahiyyətinin verilməsi prosesi gedir. Buna görə də, tərcümə prosesini həm də ikidillilik şəraitində psixolinqvistik fəaliyyətin mürəkkəb növü kimi nəzərdən keçirmək olar” (1, s. 166-173). Tərcüməyə aşağıdakı kimi tərif vermək bizzə doğru olardı: 1. Tərcümə dil fəaliyyəti növlərindən biri kimi bir dildə deyilmişlərin digər dilin vasitələri ilə yetkin və adekvat şəkildə verilməsidir. Adekvat və yetkin, tam tərcümə əslin məzmun və kefiyyətlərini, onun bütün struktur xüsusiyyətlərini, üslubunu, leksika və qrammatikasını, tərcümə dilində bütün cəhətləri ilə düzgün, dəqiq və tam şəkildə verilməsi nəzərdə tutulur. 2. Tərcümə mətnin (yaxud şifahi nitqin) bir dildən digər dilə keçirilməsi deməkdir. 3. Tərcümə hər hansı mətnin, yaxud şifahi nitqin digər dilin-ikinci bir dilin köməyi ilə verilmə prosesidir. 4. Tərcüməçinin fəaliyyətinin nəticəsi məndir. 5. Tərcümə (tərcümə prosesi) bir dildə deyilmiş fikirlərin (hiss və emosiyaların) digər dilin vasitələri ilə verilməsidir. 6. Hər bir konkret əsərdə olan informasiyanın digər dilin vasitələri ilə verilməsidir.

Q.Bayramov öz əsərində qeyd edir: “Tərcüməçi dil mətninin yenidən kodlaşdırılmasıdır ki, bu zaman onun dil obrazı və üslubi forması yaranır. Bunun nəticəsində tərcümə affirmativ olur və mətnlərarası (metamətn) əlaqə xarakteri kəsb edir. Nəzərə alsaq ki, dillər, üslublar və mədəniyyətlər arasında fərqlər mövcuddur, orjinal zaman hərfi səviyyədə realizə oluna bilməz, yalnız ekvivalentlik (modelləşmə) prinsipi əsasında gərəkləşmişdir. Bu mənada tərcüməçilik fəaliyyəti yaradıcılıq variantı, yaxud eksperimental yaradıcılıq kimi özünü göstərir” (2, s. 215-242). Tərcümə-adaptasiya-poetik mətnin nəsr formasında adaptasiyası-burada mətnin nəinki haqsızlıq oxucu üçün adaptiv uyğunlaşmasının ənənəvi istifadəsində müstəqil tərcümə janrında (sadələşdirmə, ixtisar etmə) poetik mətnin prozatik adaptasiyası, həm də tərcümə mətninin bu üslubun elementləri ilə zənginləşməsi baş verir. Tərcümə -devalvasiya- bu, elə poetik məndir ki, tərcüməçinin qeyri-peşəkarlığı üzündən orjinal haqqında təhrif olunmuş təsəvvür yaranır. Bu isə öz növbəsində tərcümə olunan şairin reputasiyasına mənfi təsir göstərməklə yanaşı, onun mədəniyyətlərarası dialoqunda zəifləməyə səbəb olur. Tərcümə edilmiş orjinal ədəbi əsərin müəllifi ilə tərcümə qəbuledicisi arasında gedən aktdır ki, ədəbi kommunikativ tərcümə olduğunu qəbul edər, yaxud qəbul etməyə bilər. Tərcümə olunma, məndə oxucu gözləməsi kimi realizə olunur və oppozisiyaların çarpazlaşması ilə həyata keçirilir: protomətn-metamətn, aktuallaşma-ekzotizasiya, tarixləşmə, modelləşmə. Tərcümə ekvivalenti-tərcümə nəzəriyyəsinə orjinal mətnin müəyyən vahidinə ekvivalent olan tərcümə mətnin vahidi başa düşülür. Tərcümə hesablayıcı leksikoqrofiya bu, məşinlərin köməyi ilə tərcümənin ehtiyacını ödəmək üçün tezlik lüğətlərinin tərtibi və istifadə olunması ilə məşğul olur.

Tərcümə məktəbi tərcüməçilərin ictimai mövqelərinin ideya estetik orientasiyası əsasında tərcüməçilik metodu və ədəbi savad xarakteri səviyyəsində birləşməsidir. Tərcümə məndə adaptasiya mətnin mövzusunə və onun

⁵ Azərbaycan Tibb Universiteti “Xarici dillər” kafedrasının baş müəllimi kuseynovalala@gmail.com

elementlərinə (personajlarına) aid olan tərcümənin işlənilib hazırlanmasıdır. Buna qəbuledicilərin və qəbul edən mühitin ədəbi-mədəni kommunikativ maraqlarını qoruyan **adaptasiya** da deyilir. F.Veysəlli "Struktur dilçiliyin əsasları" əsərində yazır: "Tərcümə mətnində zaman aspekti bu orjinal tərcümə mətni arasında zaman məsafəsi ilə şərtlənən kommunikativ dəyişiklikdir. Zaman aspekti iki əsas səviyyədə proyeksiyalaşır mətnin maddi substrativ səviyyəsində (qrammatik zaman) və mətnin semiotik funksiyası səviyyəsində (zaman mədəniyyəti fenomeni kimi) baş verir. Tərcümədə isə bu ölçü orjinalın zaman yaxınlaşdırılması, yaxud uzaqlaşması ilə ifadə olunur, bu isə tərcümənin kommunikativ mövqeyindən asılıdır. Orjinal mətnə realizə olunmuş mədəni kod öz intensivliyinə görə üst-üstə düşə bilər, düşməyə də bilər" (3, s. 106). Başqa sözlə, deyim çərçivəsində tərcümənin bir neçə variantı mümkündür. Fikir-nitq fəaliyyəti olmaqla üç ardıcıl mərhələni özündə birləşdirir. İlkin dildə olan ifadələrin fikrini başa düşülməsi, təfəkkürün bir obyektə digərinə qoşulması, tərcümə dilinin vasitələri ilə fikrin ifadəsidir. Buradan belə bir nəticə çıxır ki, tərcümə nitq fəaliyyətindəki digər dörd növə nisbətən şifahi nitq, məruzəyə qulaq asanlar, yazılı nitq və özü-özünə oxuyan nisbətən ikincidir; Tərcümənin hər hansı növü üzrə bacarıq vərdişlərin nitq fəaliyyətinin iki növündən (şifahi nitq, yazılı nitq) və bir dildən başqa dilə keçid təfəkkürünü tərcümənin hər hansı növünü yuxarıda qeyd etdiyim nitq fəaliyyətinin iki növünə bölmək mümkündür. Tərcümə transfamasiyaları- müvafiqliyin üçüncü kateqoriyasıdır ki, burada nitq vahidlərinin mənalarında asılı olan uyğunluğu tərcümənin özü yaradır. Belə olduğu halda, təsviri tərcümə tərcüməçinin köməyinə çatır və məntiqi təfəkkürün konkretləşməsi ilə bağlı, mənanın generalizasiyası, anamatik tərcümə və s. köməyə gələ bilər.

A.Qurbanov "Ümumi dilçilik" kitabında tərcümə haqqında yazır: "Tərcümədə transformasiya - tərcümə zamanı orjinalın dilinin, mövzusunu, uslubunun modifikasiyası, tərcümənin yaradılması şəraitində orjinalın invariant nüvəsidir. Tərcümədə transformasiya müəyyən dərəcədə ekvivalentlik dərəcəsi yaradır, daha doğrusu, burada tərcümənin orjinala yaxınlaşdırılma dərəcəsi nəzərdə tutulur (4, s. 145-177). Tərcüməçilik kompetensiyası tərcümə prosesində mühüm amil olmaqla dərk etmək, reseptiv kompetensiyasını eyni zamanda qısa və düzüst ifadə etmənin daha məhsuldar kompetensiyasını birləşdirir. Başqa sözlə, tərcüməçilik kompetensiyası ilkin mətnin başa düşülmə bacarığını özündə birləşdirir. Beləliklə, terminlərin düzgün başa düşülməsi və tərcüməsi heç də yalnız dili yaxşı bilməklə əlaqədar deyildir, bu həm də xarici və Azərbaycan gerçəkliyində olan realiləri yaxşı bilməkdən irəli gəlir. Tərcümə edərkən həmişə konkret şəraitdə, konkret kontekstdə terminin real mənasını nəzərə almaq lazımdır. Eyni zamanda, cəmdən istifadə edərkən terminin mənasını dəyişmək mümkündür. Beləliklə, terminlərin düzgün başa düşülməsi və tərcüməsi təkcə dili yaxşı bilməklə deyil, həm də xarici və Azərbaycan reallıqlarını yaxşı bilməklə bağlıdır.

İngilis və Azərbaycan dilləri morfoloji qurumuna görə müxtəlif, fərqli dillərdir: ingilis dili flektiv, Azərbaycan dili aqqlütinativ quruluşlu dillərdir. Təbii ki, bu, tərcümə prosesində çətinliklərə səbəb olur. Bu çətinliklər tərcümədə morfoloji transformasiyalar vasitəsilə aradan qaldırılır. Məqalədə tərcümə prosesində artıqlıq, kəmiyyət kateqoriyası və nitq hissələrinin transformasiyası nəzərdən keçirilmişdir.

1. Artiklin transformasiyası. İngilis dilində artıqlıq mövcuddur. Düzdür, bu dildə artıqlıq, məsələn, alman və fransız dillərində olduğu kimi mühüm rol oynamır, lakin, hər halda, bir sıra vəzifələr (funksiyalar), o cümlədən müəyyənlik və qeyri-müəyyənliyi bildirmək vəzifəsini icra edir: ingilis dilində **a** artıqlıq qeyri-müəyyənlik, **the** artıqlıq isə müəyyənlik bildirir. Məsələn: "Give me a book - Mənə kitab ver" deməkdirsə, Azərbaycan dilində artıqlıq yoxdur, lakin Azərbaycan dilində müəyyənlik və qeyri-müəyyənlik anlayışı mövcuddur və ingilis dilindən edilən tərcümələrdə bu nəzərə alınmalıdır.

a) **Qeyri-müəyyənlik artıqlıq.** İngilis dilində qeyri-müəyyənlik anlayışını ifadə etmək üçün **a** artıqlıq işlədilir. Bu artıqlıq ingilis dilində, əsasən, təsnifləyici funksiya yerinə yetirir: o, əşyanın fərdi səciyyəvi xüsusiyyət və əlamətlərindən asılı olmayaraq əşyanın müəyyən əşyalar sinfinə daxil olduğunu göstərir. **Məsələn:** From the anxious depth within her there Bəzən ingilis dilində qeyri-müəyyənlik artıqlıq özünün ilkin **one** – **bir** mənasında işlənilir. Belə məqamda artiklin mənası uyğun lekseman artırılması ilə tərcümə edilir. **Məsələn:** Yet H.Y. (Wells) had not an enemy on earth (Y.B.Shaw) – Lakin Herbertin dünyada heç bir düşməni yox idi. Bəzən qeyri-müəyyənlik artıqlıq söyləmənin semantikasını xeyli dəyişir.

b) **Müəyyənlik artıqlıq.** İngilis dilində müəyyənlik bildirmək üçün **the** artıqlıq işlədilir. Bu artıqlıq məhdudlaşdırıcı funksiya yerinə yetirir. Elmi ədəbiyyatda göstərilir ki, **the** artıqlıq əşyalar sinfindən əşyanı ayırır, onu özünəbənzərlərdən təcrid edir, konkretləşdirir. Bu artıqlıq işarə əvəzliyindən yaranmışdır və bəzən özünün ilkin – işarə əvəzliyi mənasını yerinə yetirir.

2. Nitq hissələrinin transformasiyası. Tərcümədə nitq hissələrinin əvəzlənməsi morfoloji transformasiyanın ən geniş yayılmış növüdür. Nitq hissələrinin bu cür əvəzlənməsi İngilis və Azərbaycan dilinin müxtəlif qrammatik quruluş tipinə aid olması və sözlərin işlənməsi və birləşməsinin müxtəlif normalarda olmasından irəli gəlir. Tərcümədə transformasiya hadisəsi özünü ən çox əvəzliliklərdə göstərir. Məlum olduğu kimi, ingilis dilində üçüncü şəxs təkə əvəzliyin üç tipi vardır, daha doğrusu, əvəzliyin üçüncü şəxs təkində qrammatik cins kateqoriyası mövcuddur: **he, she, it**. Təbii ki, hər üç əvəzlik Azərbaycan dilində **o** əvəzliyi ilə tərcümə edilməlidir. Bundan qaçınmaq üçün Azərbaycan dilinə tərcümədə tez-tez **h** əvəzliyi kişi, oğlan, **she** əvəzliyi isə qız, qadın, arvad isimləri ilə əvəz edilir. **Məsələn:** ... he reproached himself for having sent the back (D.Davin) - ... oğlan qızı geri qaytardığına görə özünü məzəmmət edirdi.

Nəticə. Beləliklə, ingilis dilindən edilən tərcümələrdə əvəzliliklərin isimlə əvəz edilməsi adi haldır və tərcümədə dəqiqləşməyə xeyli dərəcədə kömək edir. **Məsələn:** I look possession of his effects after his death, I ex-

plained. They were done up in a parcel and I was directed to give them to you (S.Maugham) – Onun ölümündən sonra nə qalmışdısa, hamısını mənə verdilər, - mən izah etdim. Məktublar və portsıqar zərfə qoyulmuşdu və zərfin üstündə yazılmışdı: şəxsən ledi Kastellana təqdim edilsin. Bu tərcümədə **they** – **onlar** və **you** – **sən** əvəzlilikləri mətnin kontekstindən çıxış edərək **they** məktublar və portsıqar, **you** isə ledi Kastellan isimləri ilə transformasiya edilmişdir. S. Barxudarov bunun “tərcümə edilən bütün mətn səviyyəsində semantik ekvivalentliyin müəyyənəndirilməsi” adlandırır. İngilis dili mətnlərində sifət köməkçi feillərlə birlikdə **predikative** birləşmə əmələ gətirib cümlənin xəbəri kimi işləndikdə Azərbaycan dilinə feil kimi tərcümə edilir, başqa sözlə desək, feillə əvəzlənir. İngilis və Azərbaycan dillərinin qrammatik quruluşundakı bəzi mühüm fərqləri bilmək və bunları tərcümə zamanı nəzərə almaq lazımdır.

İstifadə edilmiş ədəbiyyat

1. Dilçilik problemləri və mülahizələr. Bakı, 2003, səh: 166-173.
2. Bayramov Q. Tərcümə sənəti. Bakı, 2008, səh: 215-242.
3. Veysəlli F.Y. Struktur dilçiliyin əsasları. I- II, Bakı, 2005, 2008, s. 106.
4. Qurbanov A. Ümumi dilçilik. Bakı, 1989, səh: 145-177.

Açar sözlər: İngilis dili, qrammatika, metodika, tədris, praktika

Ключевые слова: английский язык, грамматика, методика, преподавание, практика

Key words: English language, grammar methods, teaching, practice

Резюме

В статье рассматриваются морфологическая трансформация в процессе перевода с английского на азербайджанский язык в информационной периоде, анализируются трудности перевода и их преодоление а также трансформация артикля и части речи в современном английском языке. При переводе всегда необходимо учитывать реальное значение термина в конкретных условиях, в конкретном контексте. В то же время возможно изменение значения термина при использовании множественного числа.

Summary

During translation, it is always necessary to take into account the real meaning of the term in specific conditions, in a specific context. At the same time, it is possible to change the meaning of the term when using the plural. Thus, the correct understanding and translation of terms is not only related to knowing the language well, it also comes from knowing the realities of foreign and Azerbaijani reality.

Rəyçi: filologiya üzrə fəlsəfə doktoru, dosent Kəmalə Mehdixanlı

Sevda İslam qızı Abbasova⁶
AVŞAR ETNONİMİ HAQQINDA

Mənbələrdə iyirmi dörd ən qədim oğuz tayfa ittifaqına daxil olan böyük türk xalqı kimi göstərilən Avşarların (Abşarlar, Afşarlar, Ovşarlar, Əfşarlar) - tarix səhnəsində görünmə və özünün inkişaf tarixi, habelə yayılma arealları, o cümlədən Türk coğrafiyasında avşarlar: bax bu istiqamətdə mövzusunun nəzərdə tutduğumuz araşdırması avşarların tarixi keçmişi, türk xalqları arasında yeri, mövqeyi, rolu, yaşam tərzii, hazırkı yerləşim mənzərəsi haqqında aydın bilgilərə aparan əlverişli istiqamət, yol olaraq dəyərləndirilməlidir.

Bir türk qövmü olaraq avşarların mənşəyi, ümumən tarixi və adlarının etimologiyası barədə ilk məlumatlara Oğuz dastanı "Oğuznamə"də, Mahmud Kaşqarlı lüğətində, Rəşidəddinin tarixi "Cəmi ət-təvarix"də, Əbdülqazi Bahadır xanın məşhur "Şəcərəyi-Türkman"ında rast gəlinir. Maqaqlıdır ki, afşarların adının lüğəvi mənası da hələ bu ilk araşdırmaçılarından başlayaraq hər bir dövr tədqiqatçılarını düşündürmüşdü. Afşar/Ovşar – bacarıqlı, cəld ovcu deməkdir deyənlər daha çoxdur. (3,33) Anadolu'daki ən güclü Türkmən boyu olduğu və devlet yönətməmiş sayılı boylardan olduğu kayıtlarda yer alan Afşarlar İran Devleti'nin başına Safevilerdən sonra keçən ikinci Türk boyudur. Sonuçta bu Türk boyu geniş bir bölgənin tarixində belirleyici unsur olmuşdur.(5, 32). Azərbaycan dövlətçiliyi tarixində də müstəsna yeri olmuşdur, belə ki, "Afşarlar Safevi devletini kuran 7 Türk kabilesindən biridir" (6, 128). Bu boyun törəmə qolları güclü bəyliklər qura bilmişlər: İraqda – Mosul Atabəyliyi (Zəngilərin qurduğu bəylik), Anadoluda: Karamanoğulları, Gərmiyanoğulları, İncanoğulları, Sarıxanoğulları, Aydınoğulları, Sevindik xan bəyliyi Mərkəzi Osmanlı idarəsi qurulana qədər mövcud olmaqla öz müstəqilliyini saxlamışdılar.

Oğuzların tarixdə rolu və yeri barədə ciddi araşdırmalarıyla məşhur olan professor Faruk Sümər "Afşarlar – İranda höküm sürmüş Bir Türk Hanedanı"adlı böyük məqaləsində Afşarların şöhrətini, tarixdə qoyduqları izlərə işarə ilə yəni, onların hakimiyyəti haqqında yazırdı: Bu hanedan Türk ilim aleminde Afşarlar olaraq tanınıyor. İran kaynaklarında isə Əfşariyyə denilməkdədir. (4, 125); Afşarlar, Oğuz'un öteki torunları Kınıklar və Kayılar gibi devlet kurmuş, büyük hükümdarlar ve sülaleler yetiştirmişlerdir.(6, 337) Yəni, bunlarla bərabər "Karamanoğulları, Akkoyunlular, Aksungurlular, Həzrəmsəhərlər, Özeroğulları, Sırkıntıoğulları, Karsantıoğulları, Küçük Alioğulları və Kozanoğulları gibi, Afşarlardan kurulu ya da onların güclü dəstəyi ilə yaşamış sülalələr də bulunmaqdadır" (6, 337).1742-1746 Osmanlı-İran savaşı olaraq bilinen savaş bir çox hallarda Osmanlı-Afşar Savaşı olaraq da tarixə keçmişdir. Afşarların 1071-ci il Malazgird döyüşündə Anadolunun türk yurdu halına gəlməsində Qayılar, Qınıqlar kimi ilk sıralarda yer aldıklarını göstərən mənbələr mövcuddur. Onlar, türk ulusu içərisində bir boy olduğuna baxmayaraq türk topluluğu arasında afşarların adı çox çəkilir. Afşarlar Oğuzların islamdan öncəki tarixində də əhəmiyyətli rol oynamış boylardan biridir.(3,30)

Afşarlar əsasən köçəri və yarımköçəri, yarıoturaq həyat tərzii keçirmişlərsə də, indi çoxunluqla oturaq həyata keçmişlər. Əhali əsasən heyvandarlıq və əkinçiliklə məşğuldur. 24 Oğuz təşkilatı tayfa ittifaqı sayılan Oğuz-Türkmanlardan olan Avşarlara (Avşarlar//Afşarlar) Abşar //Ovşar) Gündüzlü, Bayat, İmirli/Eymurlu, Qırıxlı, Ustaçlı, İnalı/Aynalı, Alplı, Araşlı, Bekeşli, Əhmədli, Kosa Əhmədli, Sığırılı, Qaralı, Araşlı, Hacı Samlı, Papağlı, Qaraçorlu, Şayibli, Balabanlı, Qarabudağlı və s. tayfalar daxildir(5, 46, 74).

Beləliklə Avşarlar böyük bir xalqa – türk etnosuna mənsub olmaqla, öz mədəniyyətinin, dilinin (dialektinin) xüsusiyyətlərinə görə, Azərbaycan türkləri, Türkmənlər, Anadolu türklərinin subetnik qrupu olaraq qəbul edilir. Güclü Oğuz-Türkman tayfası Avşarlar öz izlərini Türk Dünyası xəritələrində saxlamaqdadır: İranın Azərbaycan torpaqlarındakı, Əfqanıstanda Türk regionlarında - (daha çox Kabil altında), bir sözlə, Əfqanıstanda Cavanşir, Şahsevən, Bayat, Qaşqay, Köçəri, Kəbəri (Kəbirli), Şirvanlı və başqa Azərbaycan tayfa və tirələr sırasında Avşarlar da vardır.(9, 55, 109) Nəydi bunun səbəbi? XVI əsrdə afşarların əcdadları İranın şimal-qərbindən (Cənubi Azərbaycandan) Səfəvilər tərəfindən özbəklərə qarşı dayanmaq üçün Xorasana, ikinci etapda isə Məshədə, Miyaba, Kubeğana köçürülüb yerləşdirilmişdilər. Bəzi uruqları Kabilə və Qəndəhara qədər irəliləmiş, burada Afşarlar ayrı-ayrı yaşayış məntəqələrini ələ keçirərək buranı özlərinə vətən qılmışlar. Avşarlardan böyük bir köçü də müasir Türkiyənin Qızıl İrmək çayı boyunda məskunlaşdırıldı, Qayseri diyarında üstünlük təşkil edirlər. Lakin hazırda onlar güclü assimilyasiya nəticəsində orta Anadolu ləhcəsində danışmadadırlar.

XVIII əsrin 30-cu illərindən başlayaraq Azərbaycanda yenə vəziyyət kəskin şəkildə dəyişmişdi. Ölkə ərazisi Osmanlı İmperiyası ilə Səfəvilər arasında qanlı döyüşlər meydanına çevrilmişdi. Ərazinin bir hissəsi əfqanlar, qərb hissəsi isə osmanlılar tərəfindən tutulduqdan sonra Səfəvilərin hakimiyyəti və dövlətin özünün mövcudluğu üçün ciddi təhlükə yaranmışdı. Bu durumda ölkənin daxili qüvvələrini birləşdirmək və daha ciddi tədbirlərə başlatmaq lazım idi. Dövləti yaxınlaşan labüd təhlükələrdən həmin anda güclü birlik olan Avşarlar, onların soyundan olan Səfəvi sərkərdəsi Nadir şah Afşar həyata keçirdiyi ağıllı tədbirlər nəticəsində qurtaracaqdı. Belə lazımi tədbirlərdən biri, bəlkə də ən önəmlisi ən güclü, qol-budaqlı Qızılbaş topluluqlarından ən seçkin, təşkilatı tayfaları ölkə sınırlarına, mübahisəli ərazilərə köçürmək idi. Elə Əfqanıstandakı türk toplumlarının hazırda özlərini qızılbaş sanmaları bununla bağlıdır.

Türkmənistanın böyük vilayətlərində, Türkiyədə, Azərbaycanda, tarixi Qərbi Azərbaycanda (Ermənistanda), Qırğızistanda, Altay ölkəsindəki Avşar və onunla bağlı soy-nəsil adlarını bildirən yaşayış yer adları həmin ərazilərdə avşarların – bu qədim türk boylarının yaşamasının tarixdən silinməyəcək izləri, faktlarıdır. Cənubi Azərbaycan, eləcə də İranın digər regionlarındakı Afşarlar bəzi istisnalar nəzərə alınmazsa, onların öz dillərinin

⁶ APU Katedra müdliri

təmizliyini türk dillərinin oğuz qolunun cənub qrupunda ayrıca dil kimi dəyərləndirir bə bu dili “azəri dili” adlandırırlar. İndiyədək avşarlar haqqında, istərsə də onların əsas məşğuliyyəti, sənəti barədə yetərinə danışılmamışdır. Afşarlar özlərinin xüsusi xalçaçılıq məktəbi ilə öyünməkdə haqlıdır; Avşar xalçaları əsasən Urmiya ətrafında toxunur. İranda Urmiyaya bir Afşar şəhəri kimi baxıldığı da təsadüfi deyildir. Avşarların iqtisadi yaşamında qoyunçuluq təsərrüfatı ilə bağlı olan toxuculuq sahəsi də təbii ki, önəmli yer tuturdu. Onların toxuculuq məhsullarından kilim, cecim, keçə, çadır, çuval, məfrəş, xurcun, heybə və sairə el-elat arasında yüksək dəyərləndirilirdi. Avşar elinin binə tutub, yaşam başladığı yerlərdə “Avşar” adlı xalça toxunurdu. Avşar xalçaları bütün Şərq köçərilərinin istehsal etdikləri xalçalar arasında ən kefiyyətli və zərifi hesab olunurdu. Tehranda çıxan “Bərrəsi-ye sənət-e fərş dər İran” nəşrinin verdiyi bilgiyə görə, Urmiyada istehsal edilən xalça növləri içərisində “Avşar” (daha çox fars dili tələffüzü ilə “Əfşari” adlanır) adlı xalçalar daha gözəl, daha keyfiyyətli idi. “Avşar” xalçalarının alıcısı çox olduğundan sonralar belə xalçaların istehsalı Azərbaycanda və İranda yayılmağa başlanmışdı (3, 29). Türkiyədə mükəmməl əl sənəti kimi tanınan və “hana” toxuma dəzgahında Afşar kilimləri qədimi üsullarla: yun və təbii rənglərlə, yəni boyaq kökləri ilə kilim ilə bərabər çul, oturacaq üzlükləri, at yəhəralığı, xalı-xalça və s. də toxunurdu. Avşar xalçasının başqa çeşidi də Ağcabədi bölgəsinin Avşar kəndində toxunurdu. Bu növ xalçalar da şan-şöhrət qazanmışdılar. Avşar ulusu həm çöl, həm də el dönəmində tutarlı mədəniyyət örnəkləri yaratmışdır və bu mövzudan müəyyən dərəcədə bəhs olunmuşdusa da məqsədimiz bütün bu cəhətlərə ayrıntılı və ciddi fikir verməkdir.

Oğuz-Türkman tayfası Avşar öz izlərini Türk Dünyası xəritələrində saxlamaqdadır. Xocavənd (Qarabağ) rayonu ərazisində Qaracüq dağı ətəyində tarixi ərazi – Avşar qəbristanlığı var. Düz Qırıxlı Tovuzda kənd, Ucar ray. Alpi kəndi, Əhmədli kəndi (Abşeronda) Ağcabədiyə bağlı Ovşar kəndi, Ermənistanda kənd adı, Türkmənistanda Balkan vilayətinə bağlı kənd, Ləbab vilayətində Ovşarlıq adlanan ərazilər, Qaramanlı – Salyanda kənd adları, Əhmətli Abşeronda, Bayat (Ağcabədi), Uzun Boyat (Şabran) Kemerevsk vilayətində Kuzbasa bağlı kənd), habelə Qırğızistanda geniş yayılmışdır.

Türkiyədə Avşarların yayılma arealı çox genişdir – Ankara ili Balâ ilçesine bağlı mahalle, Afşar (Aksaray, Antalya, Konya Kütahya, Bolu, Kastamonu Bursa, Afyon Karahisar, Muğla, Amasya, Sivas, Aydın, Kahraman Maraş, İsparta Yenişehir, Sarıgöl, Manisa, Dinar ilçesine bağlı Afşar adlı köylər, həmçinin Balıkesirdə Koca Avşar köy adları dediklərimizə sübutdur. Anadolu coğrafiyasında Avşar tayfa birliyini təşkil edən – Gündüzlü (İnəgölə bağlı köy), Gündüzlü (Tekirdağ ilinə bağlı köy), Kırıklı (Adana, Osmaniyyə, Gümüşxana, Ankara), Ustaclı (Samsun), Bayat (Konya, Balıkesir, Afyonkarahisar, Kütahya, Çorumda - Bayat Saray), İnallı (Nevşehir), Karaman (Bartın, Balıkesir, Amasya), Aynalı (Düzce, Kars), Alaplı (Zonquldak), Bekişli (Qaziantep, Uşak), Köseahmet (Erzurum) və s. yerləşim adları bu soyun güclü qollarını əks etdirir. Balkanlardakı Afşar tayfa qollarını təşkil edən Dulkadirli, Karamanlı, Danişmedlü və Bozuluslu oymaqları da üstünlük təşkil edir. Aydınlıq üçün qeyd edək ki, Balkanlar'dakı türk əhalisi içərisində Afşar boyuna mənsub insanlar əksəriyyət təşkil edir. Bu ailələr Karamanoğulları və Dulkadiroğulları bəyliklərinin Osmanlının köç siyasəti üzrə davamlı şəkildə 15-18-ci əsrlər arası köçürmə yoluyla Konya, Karaman, Adana, Mersin, Kahramanmaraş, Qayseri və Sivas torpaqlarından göndərilərək toplu şəkildə yerləşdirilmişlər.

Abşaran//Avşaran yarımadası adı rus tələffüzündə Apşeron şəklinə düşməklə Azərbaycanda böyük bir inzibati ərazini təşkil etməklə bərabər Apşeronkiy polk və Rusiyada bu addan doğan Kazak stanitsası, sonra şəhər adı olaraq da nümunələr yaratmışdır. Tarixinə baxıldıqda Rus ordu sistemində hərbi alayların şəhər adlarına bağlanması I Pyotr çağlarından başlaması məlumdur. 1724-cü ilin noyabr ayında Pyotr alayların daha polk komandiri polkovniklərin adı ilə deyil, onları təmin edən vilayət və şəhərlərin adları ilə adlandırılmasına sərəncam verdi (2, 47: 7,149). Müxtəlif memuar ədəbiyyatlarında, bədi, o cümlədən elmi qaynaqlarda qarşımıza çıxan belə adların sırasında türk yer adlarından doğan alay adları: Axtırskiy polk, Tenginskiy polk, Balaklavski polk, habelə Saratov, İsmayıl, Kremenchuk, Temiryük, Kizlyar, Ak kerman, Buqulma, Çembar, Navahi və s. kimi türk şəhər adları ilə yanaşı Azərbaycanla bağlı Karabağski polk, Zaqatalski, Şirvan polkları ilə bir sırada Apşeronkiy alayı da olmuşdur. Pyotrun 1722-23-cü il Xəzərboyu işğalçılıq yürüşündə iştirak etmiş və Abşeronda (Abşaran) yerləşmiş kazak polkuna verilən bu ad ilə kazak döyüşçüləri Krasnodar vilayətindəki (1794-cü ilə qədər əski adı Kara Su) 1863-cü ildə öz yaşayış yerlərinə bu adı vermişlər. (1, 240-241; 7,82; 10.159). Stanitsa böyüyərək 1947-ci ildə şəhər statusu almışdır. Beləliklə əsl türk torpaqları olan Kuban (Kuman) diyarında da bu yolla Avşar adı yaşamaqdadır.

Əldə etdiyimiz bu faktlar Afşarların yayılma coğrafiyalarını göstərməklə bizim o xəritəni çəkməmiş kömək edir. Biz isə indiyədək araşdırılmamış qalan türk mənşəli Avşar etnonimi adıyla keçən yer adlarının tarix, coğrafiya və dilçilik sintezində ilk dəfə olaraq tədqiq edilməsi işinin vacibliyini çatdırıb yetirmək istəyirik. Avşarların geniş coğrafiyada mövcudluğu faktlarını doğuran tarixi gerçəkləklə, onun siyasi şəraiti və s. ilə bağlı daha geniş məlumatın tamamı ilə yazımızda sizi tanış etməyimiz həmin məqsədlə, istəyimizlə bağlıdır.

Ədəbiyyat:

1. Азаренкова А.С., Бондарь И.Ю., Вёртышева Н.С. Основные административно-территориальные преобразования на Кубани (1793-1985 гг.). — Краснодар: Краснодарское книжное издательство, 1986.
2. Александр Пушкин. История Петра I, Издательство: Родина, Москва, 2021
3. Ənvər Çingizoğlu, Aydın Avşar. Avşarlar, “Şuşa”, Bakı, 2008
4. Faruk Sümer. Afşarlar – İranda höküm sürmüş Bir Türk Hanedanı – Türk Dünyası Araştırmaları dergisi, İstanbul, 1986, №41, s.125-133
5. Faruk Sümer. Oğuzlar. Türkmenler. Ankara Üniversitesi Basım Evi, 1972

6. İbrahim Kafesođlu. Harezmşahlar-Karakoyunlular-Akkoyunlular. "Türk Dünyası El Kitabı" s. 337-350. – Türk Kültürünü Araştırma Enstitüsü. 1992.
7. Minaxanım Təkləli. Rus dilində türk sözləri Nurlar nəşriyyatı, Bakı, 2006
8. Поспелов Е.М. Географические названия Московской области: Топонимический словарь. Профиздат, Москва, 2008
9. Roza Eyvazova. Əfqanıstanda türk mənşəli toponimlər, Elm nəşriyyatı, Bakı, 1995
10. Sadık Bilge. Osmanlı Devleti ve Kafkasya, İstanbul, Ecn yayınları, 2005.

Об этнониме авшары

Резюме

Авшары (абшары, афшары, овшары, ефшары), упоминающиеся в источниках как великий тюркский народ, входящий в двадцать четыре древнейших огузских племенных союза, — появление на исторической сцене и история ее развития, а также в качестве ареалов распространения наша цель, поставленная в нашей исследовательской статье, — описать географию их распространения, которую мы хотели реализовать путем обучения. Авшары принадлежат к большой нации - тюркскому этносу и по особенностям своей культуры, языка (диалекта) считаются субэтнической группой азербайджанских тюрков, туркмен и анатолийских тюрков. Огузо-туркманское племя авшар сохраняет свои следы на картах тюркского мира: Топонимы Авшара и родственные им родовые названия на землях Азербайджана в Иране, Афганистане (под Кабулом), крупных провинциях Туркмении, Турции, Азербайджане, историческом Западном Азербайджане (Армении), Киргизии, стране Алтай, а также названия родов связанные с ним, указывают на существование авшаров - этих древних тюркских родов на тех территориях.- факты, которые не сотрутся из истории.

Ключевые слова: Авшары, тюрк, огуз, племя, Анатолия, туркмен.

About avshar ethnonym

Summary

The Avshars (Abshars, Afshars, Ovshars, Afshars), who are mentioned in the sources as a large Turkic people included in the twenty-four oldest Oghuz tribal alliances — the appearance on the stage of history and the history of its development, as well as the distribution areas, our goal set in our research article is to describe the geography of their distribution. we wanted to implement by learning. Avshars belong to a large nation - Turkic ethnoses, and according to the characteristics of their culture, language (dialect), they are considered as a sub-ethnic group of Azerbaijani Turks, Turkmen, and Anatolian Turks. The Oghuz-Turkman tribe Avshar keeps its traces on the maps of the Turkic World: The place names of the Avshars in the Azerbaijani lands of Iran, in Afghanistan (under Kabul), in the large provinces of Turkmenistan, in Turkey, in Azerbaijan, in historical Western Azerbaijan (Armenia), in the Kyrgyz Republic, in the Altai country, and the names of the clans and lineages related to it, are the residences of the Avshars - these ancient Turkic clans. are facts that will not be erased from history.

Key words: Avshars, Turk, Oghuz, tribe, Anatolia, Turkman

Təranə Nağıyeva⁷
**ƏRƏB-FARS DİL XÜSUSİYYƏTLƏRİNİN AZƏRBAYCAN DİLİNİN
 CÜMLƏ QURULUŞUNA TƏSİRİ**

Cümlənin mənşəyi barədə türkologiyada müxtəlif fikirlər var. N.Z.Hacıyeva və B.A.Serebrennikov türk dillərinin sintaktik quruluşuna dair tarixi-müqayisəli aspektdə yazılmış əsərləri nəzərdən keçirərək, J.Deni, K.Qrenbek və başqalarının fikirləri üzərində dayanmaqla göstərilir ki, tarixi-müqayisəli tədqiqat prosesində türkoloq alimlərin bir qismi ismi və feili cümlələrin bir mənşədən olduğu, cümlənin öndə gələn təyin prinsipi əsasında yarandığı qənaətinə gəlmişlər. Bu nəzəriyyəyə əsasən cümlənin mənşəyindən danışılarkən bütün türk sintaksisinə “təyin-təyinlənən” sistemi kimi baxılır. Nəzəriyyənin müəllifi Mandi o baxışın üzərində dayanmışdır ki, türk dillərinin sintaktik quruluşunun əsasını təyinin öndə yerləşməsi prinsipi təşkil edir. Mandi hər bir sintaktik konstruksiyanın əsas prinsipini təyinedicinin öndə gəlməsində görür: “Türk sintaksisində “mübtədə xəbər”, “obyekt – feil” və s. əlaqələr tam şəkildə “sifət – isim” əlaqəsinə paralel əlaqə kimi özünü göstərir. Mahiyyət etibarilə təyinolunan sözün hansı qrammatik mənə qrupuna aid olması heç bir mənə ifadə etmir, mühüm olan odur ki, tabelilik əlaqəsi var, dayaq baza var və bunlar bir qrup sözlərlə ifadə olunur. (1, 6)

Bu barədə Qəzənfər Kazımov yazır: “Lakin təyin – təyinlənən strukturunda və cümlənin ismi birləşmədən yaranması tezisində sual doğuran məsələ də var: təyin – təyinlənən anlayışı ismi cümlələrə aiddir, bəs feili cümlələr necə yaranmışdır? Bu sualın cavabını axtararkən mən müəllimimin – Ə.Dəmirçizadənin uzaqgörənliyinə bir daha heyrət edirəm. O, zərflik adlı cümlə üzvünü qəbul etmirdi. Deyirdi: mübtədə var, xəbər var, xəbəri tamamlayan tamamlıq var və bir də həmin üzvlərin təyini var. Bəs zərflik nədir? Zərflik nə edir? Zaman zərfliyi xəbərin zaman təyini, yer zərfliyi xəbərin yer təyini, tərz zərfliyi xəbəri tərz etibarilə əlamətləndirən təyindir. Bu cəhəti nəzərə aldıqda təyin təyinlənən - modeli bütün cümlə növlərini əhatə etmiş olur. Cümlənin ismi və feili cümlələrə ayrılması isə sonrakı hadisədir, yəni feilin bir kateqoriya kimi yaranması, şəxslənməsi ilkin həm ad, həm feil kimi işlənən sözlərin tədricən fərqlənməyə başlamasından sonra yaranmışdır. (3, 200)

Türkoloqların fikrincə, türk dillərində **bu at jaksı** cümləsi **bu at jaks at** cümləsindən sonrakı hadisədir, yəni ikinci cümlə forması daha qədimdir.

Tədqiqat apardığımız “Orxon-Yenisey abidələri”-nin, “Kitabi-Dədə Qorqud” dastanının, Nəsiminin, Füzulinin, Xətayinin və sonrakı dövürlərdə yaşayan sənətkarların yaradıcılığında cümlələrin quruluşu, tərkibi və sıralanmasında özünü göstərən xüsusiyyətlər deməyə imkan verir ki, Azərbaycan dilinin cümlə quruluşu uzun bir inkişaf yolu gələrək özünəməxsus milli dil xüsusiyyətlərini qoruyub saxlamaqla yanaşı, həm də ərəb, fars, rus dillərinə məxsus bəzi keyfiyyətləri də özünə qatmışdır.

Həm qədim yazılı abidələrin dilinə, həm də “Kitabi-dədə Qorqud” dastanına nəzər yetirdikdə görürük ki, sadə cümlələr daha çoxdur. Sadə cümlələrin tərkibində işlənən həmcins üzvlərin intonasiya ilə bağlanıb. “Orxon-Yenisey abidələri”-nin dilində həmcins üzvlərin tabesizlik bağlayıcıları ilə bağlanması müşahidə olunmur. *Altun, kümüş, isigiti, kutay bunsız ança birür Tabğaç bodun sabı süçig, ağısı yımşak ermis. Kağan olurip yok, çığay bodunig kop kobartım, çığay bodunig bay kiltım, az bodunig üküş kiltım.*

Göründüyü kimi, birinci cümlə tabesiz mürəkkəb cümlədir və birinci tərkib hissə ilə (*Altun, kümüş, isigiti, kutay bunsız ança birür Tabğaç bodun sabı süçig*) ikinci tərkib hissə (*ağısı yımşak ermis*) intonasiya ilə bağlanmışdır. Eyni zamanda birinci cümlənin tərkibində həmcins üzvlər (*altun, kümüş, isigiti, kutay*) işlənmişdir və onlar da intonasiya ilə bağlanmışdır. İkinci cümlədə işlənən həmcins təyinlər (*yok, çığay*) və həmcins xəbərlər də (*kobartım, bay kiltım, üküş kiltım*) intonasiya ilə bağlanmışdır. “Orxon-Yenisey abidələri”-nin dilində yüzlərlə belə cümlələr göstərmək olar ki, tərkibində işlənən cümlələr və həmcins üzvlərin bağlanmasında heç bir tabesizlik bağlayıcısından istifadə edilməmişdir.

Biz bunu “Oğuznamə”də və M.Kaşğarının “Divan”ında görürük. Yəni bu yazılı abidələrin dilində işlənən tabesiz mürəkkəb cümlələr və həmcins üzvlər tabesiz bağlayıcılarla deyil. İntonasiya ilə bir-birinə bağlanmışdır. Bu isə onu deməyə əsas verir ki, cümlələrdə işlədilən bağlayıcılar sonradan yaranan dil xüsusiyyətləridir və bunların çoxu da müxtəlif tarixi hadisələrlə bağlıdır. Fikrimizi təsdiqləmək üçün deyə bilərik ki, dilimizdə **işlənən və, həm, həm də, amma, lakin, gah, gah da, fəqət, halbuki** və s. tabesizlik bağlayıcıları ərəb-fars mənşəlidir və dilimizə sonradan daxil olmuşdur.

“Kitabi-Dədə Qorqud” dastanında isə vəziyyət bir qədər başqa cürdür. Bu abidənin dilində də əvvəlki yazılı abidələrin dilində olduğu kimi sadə cümlələr çoxluq təşkil edir. Tabesiz mürəkkəb cümlələr daha azdır və o qədər də müxtəlif növlərə malik deyil.

Qədim dövr yazılı abidələrin dilində belə əlamətdar xüsusiyyətlərin olması bir tərəfdən, ümumiyyətlə, dildə mürəkkəbləşmənin dilin inkişafı nəticəsində orta və sonrakı dövrlərə aid olduğunu göstərir. Məsələn, sadə cümlələrin sözləri arasında, həmçinin tabesiz mürəkkəb cümlələrin tərkib hissələrini bağlayan “və” bağlayıcısının işlənməsi ərəblərin Azərbaycana yürüşündən sonra başlanmışdır. Fikrimizi təsdiqləmək üçün deyə bilərik ki, orta q türk yazıları olan “Orxon-Yenisey abidələri”ndə, M.Kaşğarının “Divan”ında, “Oğuznamə”də bu bağlayıcının işlənməsinə aid heç bir nümunə yoxdur. “Kitabi-Dədə Qorqud” dastanında az da olsa, “və”

⁷ APU

bağlayıcısının işləkliyi özünü göstərir: *Qılıc və sügü və çomaq və cəng abtin geydirib tonatdılar. Əmma qızın dərdindən bənizi sarardı. Ya varam, ya varmıyam, ya gələm, ya gəlmüyəm. ... gördi kim, bir dərinin içində toz gah dərilir, gah tağlur.*

Onu da qeyd edək ki, və bağlayıcısının dastanda işlənməsi həmcins üzvlər arasında müşahidə olunur, tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında yox. Lakin dastanda elə cümlələr var ki, orada həmcins üzvlər sadalansa da, onlar arasında nə **və**, nə də başqa bağlayıcıların işlənməsi özünü göstərir. Məsələn, dastanda işlənmiş bir cümləyə diqqət yetirək: *Mənim savaşıdığım, mənim doğuşduğum, mənim çəkşidığım, mənim qılıclaşdığım görgil, ögrəngil!* Bu cümlədə həmcins vasitəsiz tamamlıqlar (*mənim savaşıdığım, mənim doğuşduğum, mənim çəkşidığım, mənim qılıclaşdığım*) tabesizlik bağlayıcılarının iştirakı olmadan əlaqələnmişdir. Bu da deməyə əsas verir ki, "**və**" bağlayıcısının dilimizə gəlişi ərəb dilinin təsiri ilə bağlıdır. Bu bir daha sübut edir ki, dastan yarandığı dövürdən çox-çox sonralar yazıya alınmışdır. Bu xüsusiyyət **həm**, **həm də**, **amma**, **lakin**, **ya**, **ya da**, **gah**, **gah da**, **çünki** və digər bağlayıcılara da aiddir. Deməli, bağlayıcıların sadə və mürəkkəb cümlələrin tərkibində işlənməsi dilimizin milli xüsusiyyətləri ilə bağlı deyil.

XIII əsrdən başlayaraq yazılı ədəbiyyatda həm sadə cümlələrin tərkibində işlənən həmcins üzvlər arasında, həm də tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında tabesizlik bağlayıcılarının geniş şəkildə işlənməsi özünü göstərir. Hətta "**və**" bağlayıcısının "**vü**", "**ü**", "**u**" şəkillərində işlənməsi də özünü göstərir. Bu da, təbii ki, ərəb-fars dillərinə məxsusdur.

Üzünü gördü vü irdi bu gün firdöv-si- əlaya...

Vəqti səadət istəyən tacu kəmərlə tələb qılır. (Nəsimi);

Gül bitdivü lalazar gəldi (Xətai);

Mən kiməm? -bir bikəsti biçarəvü bixaniman...

Oqlü əbrü dilü tən getdi bihəmdilləh (Füzuli)...

Yazılı abidələrin dilində "**və**" bağlayıcısının işlənmə məqamlarından bəhs edən H.Mirzəzadə yazır: "XIX əsrin ortalarına qədər işlənmiş həmcins üzvlü cümlələrdə bir qayda olaraq həmcinsin sayı qədər "**və**" bağlayıcısı işlənmişdir... Orta əsrlərin yazı dilində, demək olar ki, ərəb dili qaydalarına əsasən işlənmişdir. Həmin bağlayıcı cümlə əvvəlində işləndiyi kimi, silsilə təşkil edən sadə cümlələrin arasında, mürəkkəb cümlələrdə də işlənmişdir... müasir dildə bir qayda olaraq həmcinsin miqdarından asılı olmayaraq, yalnız axırıncıdan əvvəl işlənir. (3,305) Müəllifin qeydlərinə onu da əlavə edək ki, müasir ədəbi dilimizdə yalnız "**və**" forması sabitləşmişdir.

Həm, həm də bağlayıcısı. Fars mənşəli bu bağlayıcı müasir ədəbi dilimizdə *həm, həm də, həm də ki* şəklində sabitləşmişdir. Yazılı abidələrimizin dilində isə "**həm, həm**" formasına da rast gəlinir:

Həm yetirən, **həm** yetən, **həm** bitirən, **həm** bitən,

Bay ilə yoxsul bənəm, yolçu ilə yol bənəm (Nəsimi);

Həm dersən sən ki: «Məktəbə var!»

Həm dersən sən ki: «Getmə zinhar!»...

Həm özü fani olur, **həm** laşgəri, **həm** kişvəri (Füzuli).

Gah, gah da bağlayıcısı. Fars mənşəli bu bağlayıcı müasir ədəbi dilimizdə "**gah, gah da, gah da ki**" şəklində işlənir. Yazılı abidələrimizin dilində isə *gah, gahi, gəh, gəhi* şəklində müşahidə olunur:

Bulandı vü daşdı, çayə döndü,

Gah suya vü **gah** həvayə döndü (Xətai);

Gah Bəsrə məqamı, **gah** Bağdad (Füzuli).

Gah şe'r oxuyub, **gahi** rəvayət (Məsəhi);

*Könlümü almaqdan ötrü **gah** bülbül, Ta **gahi** gül* (Q.Təbrizi).

Tabeli mürəkkəb cümləyə gəldikdə isə deyə bilərik ki, belə cümlələr "Orxon-Yenisey abidələri"nin, "Oğuznamə"nin, "Kitabi-Dədə Qorqud" dastanının dilində sadə və tabesiz mürəkkəb cümlələrə nisbətə azlıq təşkil edir. Eyni zamanda tabeli mürəkkəb cümlənin tərkibini təşkil edən sadə cümlələr müasir dövrdə işlənən geniş vasitələrlə deyil, yalnız *kim/ki, -sa/sə* ilə bağlanmışdır. Ə.Dəmirçizadə bu barədə yazır: "Mürəkkəb cümlələr silsiləsində daha çox tabesiz mürəkkəb cümlələr, çox az miqdarda *kim/ki, -sa/sə* ilə bağlanan budaq cümləli tabeli mürəkkəb cümlələr işlənmişdir" (4, 121). Bu bağlanma vasitələri sonrakı dövrlərdə də, bu gün də işləkliyini qorumaqdadır. Lakin qədim yazılı abidələrin dilində işlənən tabeli mürəkkəb cümlələrin tərkibində budaq cümləni baş cümləyə bağlayan vasitələr içində *ona görə ki, onun üçün ki, çünki, əgər, madam ki, indi ki, hərçənd, hərçənd ki* və başqa bağlayıcıların işlənməsi də özünü göstərmir. Bu bağlayıcıların işlənməsi XIII əsrdən başlayır. Doğrudur, "Kitabi-Dədə Qorqud" dastanında **çünki, əgər, hətta** müasir dövrdə işlənməyən **zira** bağlayıcısının işlənməsini görürük. Bunun səbəbi yuxarıda qeyd etdiyimiz kimi ərəblərin Azərbaycana yürüşü ilə bağlıdır və dastanın üzünün yazıya köçürülməsi də məhz bundan sonra baş vermişdir.

Türk dillərindən biri kimi, bizim dilimiz üçün əlamət bildirən sözlərin izafət şəklində təyinləndən sonra işlənməsi xarakterik deyildir. Lakin tarixi inkişaf prosesində qonşu xalqlarla əlaqə və münasibət nəticəsində dilimizə çoxlu izafət birləşmələri - izafət tərkibləri keçmişdir. Təyinedici söz təyinlənenlə birlikdə keçdiyindən belə birləşmələr abidələrimizin dilində aydın seçilir.

İzafət qonşu ərəb və fars dillərinin xarakterik sintaktik quruluş xüsusiyyətlərindəndir: "İsmlərin və ya substantivləşmiş hər bir sözün yiyəlik hal vasitəsilə bir-birinə birləşməsinə izafət və ya uzlaşmayan təyini söz birləşməsi deyilir. Ərəb dilində izafət spesifik xüsusiyyətlərə malik olmaqla bərabər, Azərbaycan dilindəki ikinci

və üçüncü növ təyini söz birləşmələrinə uyğun gəlir". Elə buna görə də bu cür quruluş dilimizin ərəb, fars dilləri ilə sıx bağlı olmadığını daha qədim abidələrimizdə də göstərir.

"Kitabi-Dədə Qorqud"un dilində, demək olar ki, izafət birləşmələrindən istifadə edilməmişdir. *Qılıç çaldı, din açdı şahı-mərdan Əli görkli-* cümləsindəki *şahı-mərdan* tipli tək-tək misallar dastanların dilinə sonralar üzkoçürmə zamanı dinlə bağlı əlavə edilmişdir.

1218-ci ildə Suli Fəqih tərəfindən qələmə alınmış "Yusif və Züleyxa" poemasında da izafət birləşmələri çox seyrək olub, adətən, dini ifadələrdə özünü göstərir. Məsələn, əsərin ilk 30 səhifəsində işlənmiş izafət birləşmələrinin cəmi aşağıdakı misrallardadır:

*Əmir olasan, şah olasan aqibət,
Həm imam-əlqövl, sahibi mərifət.
Çün irəsən övliyə söhbətinə,
Mədəniül-əsrar oldun zatine.
Çün aradan sinbülün getdi tamam,
Qətreyi-dərya bir oldu vəssalam.
Abi-Zəmzəm həqiqün söyləyəsən,
Ol düşi bir-bir əyan eyləyəsən.
Abi-heyvan Yusifin sözləridir.
Misir içində şahı-Kən'an olasız.*

Ümumiyyətlə, XIII əsr, həmçinin XIV əsrin birinci yarısında yazılı abidlərin dilində izafət birləşmələri azlıq təşkil edir. İzafət birləşmələrinin geniş şəkildə istifadəsi XIV əsrin ikinci yarısından başlanır. Hətta Füzulinin əsərlərində izafət birləşmələrinin daha mürəkkəb variantları-üç, dörd, beş komponentli birləşmələr özünü göstərir.

N.Z.Hacıyeva və B.A.Serebrennikov türk dilləri sintaksisinin tarixi tədqiqi əsasında bir sıra nəticələrə gəlmişlər: şərt şəkilçisi ilkin dövrlərdə arzu formasına xidmət etmişdir, **-lar,-lər** şəkilçisi ilkin dövrlərdə cəm şəkilçisi kimi deyil, topluluq, kollektivlik bildirən şəkilçi kimi işlənmişdir; mürəkkəb cümlənin yaranmasının çıxış yolu sadə cümlədənir, ilkin mərhələdə türk dilləri yalnız ardıcıl işlənən bağlayıcı sadə cümləni tanımışdır, şəxsi feil forması feili sifət, feili bağlama və məsdərə çevrilə bilməmişdir, türk dillərində bir vaxtlar indiki zaman formasını bildirən **-ə** şəkilçisi işlənmişdir və s.

Aparığımız müşahidələr deməyə imkan verir ki, cümlə dilin daxili qanunları əsasında formalaşsa da, başqa dillərin təsiri ilə də dəyişə bilər, inkişaf edir, təkmilləşir və ya strukturunda fərqlilik özünü göstərə bilər. Necə ki Azərbaycan dili ərəb, fars dillərinin təsiri nəticəsində bəzi sintaktik imkanlar əldə etmişdir. Bu uzun və vacib bir tədqiqatdır. Gələcəkdə bu mövzunu daha geniş şəkildə araşdıracağıq.

Ədəbiyyat:

1. Н.Гаджиева, А.Серебренников. Сравнительно-историческая грамматике тюркских языков. Синтаксис, Москва, "Наука", 1986, с.6.
2. Kazimov Q. Azərbaycan dilinin tarixi sintaksisi. Bakı, 2019, 608 s.
3. H.Mirzəzadə. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, 1990.
4. Dəmirçizadə. Azərbaycan ədəbi dilinin tarixi. I hissə, Bakı, 1979.
5. E.A.Abbasova. Ərəb dilində izafətin müfəssəl şərh, "Bakı Çap Evi", Bakı, 2012, s.141.

Особенности арабско-фарсидского языка влияние азербайджанского языка на структуру предложения Резюме

Влияние особенностей Арабско-фарсидского языка на структуру предложения Азербайджанского языка. Предложение формируется на основе своих внутренних законов каждого языка. Азербайджанский язык является одним из агглютинативных языков, поэтому падежные окончания и формы отглагольных спряжений играют важную роль в построении предложения: слова изменяются в разных формах и соотносятся, они приводят к правильному образованию предложения в зависимости от цели говорящего к внутренним законам языка относятся модальные отношения, выраженное в предложении, признаки предикативности в сообщении, специфические интонационные особенности в устной речи.

Говоря о внутренних законах языка, модальная связь выраженная в предложением, предикативные показатели в сказуемое и своеобразные характерные интонационные особенности в разговорной речи.

Ведущие наблюдения позволяет сказать, что несмотря на формирование предложения внутренних законов языка, оно может изменяться над влиянием других языков, то есть может развиваться, усовершенствоваться или показывать разновидность структуры.

Исследования, приведенные в «Орхоно-Енисейских памятников», эпоса «Китаби-Дэдэ-Коркут, строение, состав и порядок предложения в творчестве Насими, Фузули, Хатаи и живущие в последующие периоды ремесленников позволяют сказать, что структура предложения Азербайджанского языка совершил длинную путь, сохраняя своеобразные национальные языковые особенности, одновременно усвоил некоторые свойства Арабско-фарсидского языка. Возьмем контекст азербайджанского языка в эпоху синтаксического строя.

Ключевые слова: эволюция, язык, предложение, синтаксическая структура, аффект

**Arabic-persian language characteristics
influence of azerbaijan language on sentence structure**

Summary

The sentence is formed on the basis of the internal laws of each language. As the Azerbaijani language is one of the agglutinative languages, in this language case suffixes and inflectional forms of the verb play an important role in the construction of the sentence: words change and connect in different ways and lead to the proper formation of the sentence depending on the purpose of the speaker. The internal laws of the language include the modal attitude expressed in the sentence, the signs of predicativeness in the predicate, and the specific intonation features of the language in oral speech.

Our observations allow us to say that although the sentence is formed based on the internal laws of the language, it can also change, develop, improve or show differences in its structure due to the influence of other languages.

The structure, composition and arrangement of the sentences in the "Orkhon-Yenisei Monuments", the "Kitabi-Dada Gorgud" epic and in the works of Nasimi, Fuzuli, Khatayi and other artists living in later periods allow us to say that the sentence structure of the Azerbaijani language has a long history. Along with its development, it has preserved its unique national language characteristics, but also added some qualities of Arabic, Persian languages.

Key words: evolution, language, sentence, syntactic structure, influence.

Rəyçi: dos. S.Abbasova

Süleymanova Xatirə Etibar qızı ⁸
MÜASİR DİLÇİLİKDƏ ƏDƏBİ-BƏDİİ DİSKURS

Diskurs mərkəzi mövqeyini söz komponenti təşkil edən bir hadisədir. Hadisə mövcud vəziyyətin fonunda müəyyən dəyişikliklərə əsaslanır. Buna görə də hər hansı bir dəyişiklik zamanla baş verir və bu fikrə əsaslanaraq dəyişikliyin əhəmiyyətli xüsusiyyəti zaman hesab edilir. Beləliklə, diskurs dinamik struktura bənzəyir; bir növ hərəkətdə olan mətni ifadə edir. Bu mənada, hərəkət ideyasının özünəməxsus olması çox əhəmiyyətlidir.

“Diskurs” sözü fransız dilindən alınma olaraq *le discours* sözündən götürülüb. Rus dilçilik elmində nisbətən yaxınlarda, 20-ci əsrin 70-ci illərinin sonlarında istifadə olunmağa başlayıb, baxmayaraq ki, bəzi tədqiqatçılar onun yaranma tarixini çox vaxt İntibah dövrü ilə əlaqələndirirlər, digərləri isə hətta bu terminin V-ci əsrdə meydana gəldiyinə inanırlar və simvolik olaraq latın dilindən (*discursus*) “söhbət” kimi tərcümə edirlər.

Bu gün “diskurs” termininin birmənalı şərhə yoxdur, bu da onun fənlərarası statusu ilə bağlıdır. Fəlsəfədə yaranaraq, diskurskoqnitiv dilçilikdə, mədəniyyətşünaslıqda, semiotikada, linqvokonseptologiyada, məntiqdə, linqvososiologiyada, mətn dilçiliyində, ədəbiyyatşünaslıqda və digər elm sahələrində öz yerini tapmışdır. Diskursun mahiyyətini və aktuallığını qeyd etmək üçün M.L. Makarov etiraf edir ki, “bu gün “diskurs” kateqoriyasının sosial elmlərdəki rolu avronun Avropa iqtisadiyyatındakı roluna bənzəyir.” [6, 11]

Dilçilik elminin mövqeyindən diskurs dil tədqiqatının yeni, deyə bilərik ki, daha mürəkkəb tərəfini nümayiş etdirir, linqvistik tədqiqatın geniş yanaşma və metodlarının axtarışını tələb edir. Diskursun müəyyənləşdirilməsində problem onun qeyri-sabitliyində və təzahürünün dinamik xarakterindədir. “Sözün, ifadənin, cümlənin yalnız statik varlıqlar, sistemin sabit elementləri kimi təhlilində istifadə olunan üsullar, ümumiyyətlə, istifadə üçün yararsız olur” [1, 6]. Bu onu göstərir ki, diskurs ilk növbədə prosesdir, dil isə sistemdir və diskursda müxtəlif dil vahidlərinin təhlili artıq ənənəvi linqvistik tədqiqatları nəzərdə tutmur, əksinə, başqa bir şeyi nəzərdə tutur, çünki diskursun xarakterik xüsusiyyətlərinə malik olan bu vahidlər eyni dərəcədə dinamik olur, konnotativ və assosiativ xüsusiyyətlərə malikdir və semantik qeyri-sabitliyi nümayiş etdirir.

Diskurs tədqiqatlarında təkamül və onun çoxaspektli olması onun çoxsaylı təfsirinə səbəb olmuşdur, lakin bu gün ənənəvi olaraq “diskurs” dedikdə ekstralingvistik - pragmatik, sosial-mədəni, psixoloji və s. amillər ilə bir yerdə əlaqəli bir mətn anlayışı, hadisə aspektində götürülmüş mətn. Yəni sosial kontekst və qarşılıqlı əlaqə diskursun təşkili üçün aparıcı şərtlər kimi görünür. Bu baxımdan ədəbi-bədii diskurs dedikdə biz linqvistik təcəssümü sintez edən bədii ünsiyyət prosesini, daxili və xarici amillər ilə şərtlənən, bədii mətni və yazıçının reallığı subyektiv qiymətləndirilməsi kimi başa düşürük. Qeyd etmək lazımdır ki, bu subyektivliyin mərkəzində eksplisit və ya implisit olaraq “müəyyən münasibətləri, o cümlədən kommunikativ niyyətləri və müraciət olunana estetik təsirin məlum üsullarını rəhbər tutaraq” yazıçının oxucu auditoriyasına koqnitiv yönümlü hərəkəti ehtiva olunur. [3, 484]

Diskursun növlərini fərqləndirmək üçün mətnin pragmatikası, onun təşkili parametrlərinə və janr-üslub xüsusiyyətləri kimi meyarlar, habelə müəllifin bu və ya digər nitqdən istifadə sahəsinə olan istəyi rəhbər tutulur.

Ədəbi-bədii diskursun bütün digər növlərdən əsas fərqləndirici xüsusiyyəti, əsərin müəllifinin təqdim olunan məlumatlara görə əslində heç bir məsuliyyət daşmadığı bədii dünyanın yaradılmasıdır, üstəlik, “onun məlumat mənbələrini təhrif etməsi, onun istinad etdiyi tarixi reallıqlar və baş vermiş digər hadisələr və ya mətnlərlə hər hansı manipulyasiyalar sözün əsl mənasında həqiqəti əks etdirir (halbuki bunu siyasi, qəzet, reklam və s. haqqında demək olmur) və bədii diskursun xüsusi məqsədlərinə xidmət edir.

Ədəbi-bədii diskursun başqa bir xüsusiyyəti onun estetik funksiyasıdır, hansı ki dil vahidlərini tələb olunan formata salaraq, oxucuda müxtəlif hiss və emosiyaları yaradıb, onun reallığa olan mənəvi dəyərlərə əsaslanan münasibətini formalaşdırır. Sənət əsərinin estetikası müəllifin dünyagörüşünün həm şəxsi, həm də sosial mahiyyətini açıqlayaraq, onun yaradıcılıq planının həyata keçirilməsini nəzərdə tutur.

Beləliklə, ədəbi-bədii diskurs oxucunu öz məkanına cəlb edərək onun qarşısında saxta bir dünya açır və yazıçı ilə ünsiyyət qurulur. Qeyd etmək lazımdır ki, linqvistik tədqiqatlarda bədii diskursda müəllif və oxucu müxtəlif mövqelər tutur. Belə ki, yazıçının aparıcı rolunu M. Baxtin, U. But, P. Lubbok, S. Börk kimi alimlər müdafiə etmişlər. Bədii mətnin strukturunda aparıcı yeri oxucunun tutmasını təkid edənlər isə E. Hennequin, A. Beletsky, R. Barth, M. Fuko, V. Eko və Amerika reseptiv tənqid məktəbi olmuşlar [7, 3]. Son illərdə bu məsələ ilə bağlı nəşrlər daha az mübahisəlidir, ünvanlanan və göndərən arasında qarşılıqlı əlaqəyə daha çox diqqət yetirilir və hər hansı birinin roluna üstünlük verilmir. Bundan əlavə, ədəbi-bədii diskurs iştirakçılarının dialoq xarakteri təkcə şəxsi səviyyədə deyil, həm də dünyanı bədii dərk edilməsi ilə reallaşan ekzistensial səviyyədə özünü göstərir.

⁸ Azərbaycan Dillər Universiteti. Filologiya üzrə fəlsəfə doktoru, dosent

Ədəbi-bədii diskursun xüsusiyyətlərini təhlil edərkən diqqətə çatdırılır ki, bu məsələ ilə bağlı tədqiqatlar yalnız bu hadisənin müəyyən aspektlərinə həsr edilmişdir. Məsələn, Frans Kafkanın nəqli diskursu, F.M. Dostoyevskinin müəllif diskursu, M.M. Prişvinin bədii diskursu, M. Tsvetayevanın poetik diskursu; bir sıra əsərlər isə postmodernizm diskursuna həsr edilmişdir. Fikrimizcə, bu təsnifat ədəbi-bədii diskursun pragmatik linqvistik sahəsinin, o cümlədən linqvistik və janr-üslub xüsusiyyətləri ilə birlikdə formal xarakter yaradan fərdi müəllif niyyətlərinin spesifikliyi və hər bir sənət əsərinin semantik unikalığı ilə bağlıdır.

Burada digər diskursların xarakterik xüsusiyyətləri, məsələn, dini və ya ekzistensial diskursun bədii mətnə daxil edildikdə, bədii diskursun mümkün polimorfizmini də qeyd etmək lazımdır. Bununla belə, bədii əsərlərdə süjetlərin, dialoqların və ya digər diskursların personajlarının realizm məsələsiortaya çıxır. Bir tərəfdən, bunlar, məsələn, ekzistensial diskurs şəklində yazılmış real personajlar, onların çıxışları və şəraiti ola bilər; digər tərəfdən isə, bu, müəllifin canlı çıxış, personajlar və ya situasiyaların illüziya yaradan stilizasiya vasitəsidir. İstənilən halda bədii diskursun inklüziv statusu nəzərə alınmaqla reallıqla bağlı təqdimatın həqiqətə uyğunluğu qəti şəkildə tənqid olunmur.

Üstəlik, hər hansı bir əsəri oxucu öz dünyagörüşü prizmasından qavradığında, o əsərdəki hər hansı bir xarakterlə özünü eyniləşdirə bilər və onun üçün yeni reallıq kimi görünən bədii dünyaya tam daxil olmaqla öz aralarında olan məsafəni minimuma endirə bilər. Oxucunun bu mövqeyi ədəbi-bədii diskursun aşağıdakı xüsusiyyəti ilə izah olunur: dil vasitələrindən istifadə edərək qavrayışın xüsusiyyətlərini və nəticələrini (vizual, eşitmə, toxunma, qoxu və ya dad) ifadə edir. [2, 10].

Ədəbi-bədii diskurs mürəkkəb kommunikativ hadisə və onun iştirakçılarının şüurunun, təfəkkürünün və dilinin qarşılıqlı təsirinin nəticəsi olmaqla açıq, sərt olmayan, dinamik və davamlı labial quruluşa malikdir. L.A. Manerkonun fikrinə əsaslanaraq qeyd etmək olar ki, bədii mətnin diskursiv məkanının çoxölçülülüyü mətnin dərk edilməsinin dərin əsas proseslərini, oxucunun bilavasitə əldə etdiyi biliklərlə əsərin müəllifi tərəfindən verilən diskurs məlumatlarının birləşməsinə əhatə edir. [8,113]. Məhz bu mühüt yazıçının və cəmiyyətin mədəni kodlarının müəyyən məkan-zaman əhatəsində əks olunduğu diskursun semiotik məkanını təşkil edir.

Müəllifin niyyətini şifahi ifadə edən müxtəlif linqvistik və konseptual vasitələr ədəbi-bədii diskursun linqvistik quruluşunu müəyyən edir. V.Z. Demyankov situasiya aspektini ön plana çıxararaq hesab edir ki, diskursun elementləri təqdim olunan hadisələr, onların iştirakçıları, icraedici məlumatlar və "qeyri-hadisələr"dir: hadisələri müşayiət edən hallar; hadisələri izah edən fon; tədbir iştirakçılarının qiymətləndirilməsi: diskursu hadisə ilə əlaqələndirən məlumat [9,87].

Bu amillər diskursun dualistik xarakterini təsdiqləyir, hansında ki həm dilin parametrləri, həm də təfəkkür və şüur parametrləri reallaşır. Eyni zamanda, şüur-dil ikiliyi ədəbi-bədii diskursda həm monoloq, həm də dialoq formasında reallaşa bilər. Eyni zamanda, M.N. Kojina, nitq prosesində iştirak edənlərin sayından asılı olmayaraq dilin kommunikativ təbiətini qəbul edərək, qeyd edir ki, "ünsiyyət nitqin bütün formalarında özünü göstərir, ona görə də mahiyyət etibarilə bütün nitq dialoqdur" [5,207].

Ədəbi-bədii nitqin strukturunun mürəkkəbliyi müxtəlif səviyyələrdə linqvistik təhlilə imkan verir: ritmik və intonasiya, leksik, qrammatik, sintaktik, mədəni və milli səciyyəvi dəyərlərin nəzərə alınması baxımından və s. Ən xarakterik əyani vasitələr frazeoloji vahidlərin istifadəsi, funksional sinonimlərin istifadəsi, dil oyunlarının olması, epitetlərin, metaforaların, şifahi ifadələrin istifadəsi hesab edilir.

Açar sözlərdə və anlayışlarda həyata keçirilən semantik və pragmatik komponentlər də nəzərə alınmalıdır. V.Z. Demyankov hesab edir ki, diskurs bəzi dəstəkləyici anlayışlar ətrafında cəmləşərək, yaradıcı üçün ümumi olanlarla müəyyən edilən personajları, obyektləri, şəraiti, vaxtı, hərəkətləri və s.-ni təsvir edən ümumi kontekst yaradır. Ədəbi-bədii nitqdə belə yardımçı anlayışlar ən çox nominal leksemlərlə təmsil olunur: həyat, ölüm, xeyir, şər, sevgi, dostluq, xoşbəxtlik, iman, tanrı və s. Qeyd etmək vacibdir ki, mürəkkəb mental formasıyalar kimi anlayışlar əvvəlcə mətn və diskurs çərçivəsindən kənar, yazıçının şüurunda formalaşır, sonra bədii konsepsiyanın yaradılması zamanı rəşional dərk edərək mətnə şifahi şəkildə ifadə olunur və bununla da onun kommunikativ yönümünü və estetik təsirini müəyyən edir.

Əlbəttə ki, mətn elementlərinin təşkili yazıçının pragmatik münasibətinə əsaslanan müəyyən konstruksiyalarla diktə olunduğundan, bütün bu əlamətlər bir-biri ilə sıx bağlıdır, onların şərhini yalnız ayrı-ayrı dil vahidlərinin məna və əlaqəsini qurmaqla müəyyən etmək olar.

Beləliklə, ədəbi-bədii diskurs iki mahiyyətin vəhdətini təşkil edir: yazıçının linqvistik ünsiyyət prosesini və nəticədə yaranan bədii mətni. Mətn diskursun əsas komponenti kimi linqvistik və dildənkənar hadisələri aktuallaşdırır, yazıçının linqvistik şəxsiyyətinə dil və diskurs vasitəsilə psixi, etnik, sosial və digər komponentlər daxil etməklə dinamik, inkişaf edən bir fenomen kimi təmsil edən fərdi müəllif dominant mənalara əks etdirir.

Son tədqiqatların göstərdiyi kimi, mətn təkcə dil hadisəsi deyil, həm də kodlar və işarələr sistemini həyata keçirən, özü də işarə kimi fəaliyyət göstərən semiotik kateqoriyadır. Bununla belə, Y.Y. Brazgovskayanın qeyd etdiyi kimi, ümumi linqvistik şifahi işarədən fərqli olaraq, ədəbi mətn daha çox fərdi (müəllif), prosessual, immanent və emosional xarakterlə səciyyələnir.

Ədəbi mətnin bütün işarələr dəsti ilə ədəbi-bədii diskursun məhsulu olaraq müəyyən edilməsi, mətnin semiotikasını əvəz edərək, müəyyən edən diskursun özünün semiotikası haqqında sual yaranır. Bədii mətnin bütün səviyyələrində həm dil xüsusiyyətlərinin, həm də mətnin qurulması mexanizmlərinin öyrənilməsinə yanaşmaların sonrakı inkişafını təyin edir.

Burada qeyd etmək lazımdır ki, Qərb dilçiliyi üçün diskurs semiotika problemini deyil və onun ilkin şərtləri yarım əsr bundan əvvəl məşhur fransız semiotik filosofu Roland Bartın “La linguistique du discours” əsərində diskursu translingvistikanın obyektinə – kütləvi kommunikasiya sferasına aid sonsuz folklor və bədii mətnlərin öyrənilməsi ilə məşğul olan semiotikanın bir qolu kimi ayırdığı zaman yaranmışdır.” [10, 580].

Rus dilçiliyinə gəlicə, semiotika hazırda dilçilər tərəfindən uzun müddət “insan həyatının mərkəzi məqamı” kimi qəbul edilən diskurs, xüsusən də ədəbi-bədii diskursun semiotikası hələ də dilçilik elminin platformasında inamlı mövqə qazanmaqdadır.” [9,23].

Ədəbi-bədii diskursun semiotikası mədəniyyətin ən mürəkkəb obyektinə olan bədii ədəbiyyatın öyrənilməsində zəruri hesab olunur və bu mədəni proses real xüsusiyyətlərindən danışmağa imkan verir, konkret ədəbi hadisələrin çoxsaylı şərh faktlarını izah etmək üçün tək cə intuitiv deyil, həm də semiotik cəhətdən yoxlanılır.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI

1. Борбодко В.Г. Принципы формирования дискурса: От психолингвистики к лингвосинергетике [Principles of discourse formation: From psycholinguistics to linguosynergetics]. Moscow, KomKniga, 2006, 288 p.
2. Варламенко И.Г. Перцептивные фразеологизмы в англоязычном художественном дискурсе: автореф. дис. ... канд. филол. наук. – Барнаул, 2017. – 25 с.
3. Гуо Х. Особенности дискурса художественного произведения // Молодой ученый. – 2017. – № 20 (154). – С. 483–486.
4. Демьянков В.З. Когнитивизм, когниция, язык и лингвистическая теория // Язык и структуры представления знаний. – М.: Изд-во ИНИОН РАН, 1992. – С. 39–77.
5. Кожина М.Н. Диалогичность письменной научной речи как проявление социальной сущности языка // Методика и лингвистика. – М.: Наука, 1981. – С. 187–214.
6. Макаров М.Л. Основы теории дискурса. – М.: Гнозис, 2003.
7. Макенко Е. В. Автор и читатель в структуре художественного текста (на материале русской литературы 1990-х – 2010-х гг.): автореф. дис. ... канд. филол. наук. – Новосибирск, 2013. – 19 с.
8. Манерко Л.А. Структуры знаний, представленные в художественном и академическом дискурсах // Вестник Моск. ун-та. – 2013. – Сер. 22. Теория перевода. – С. 100–118.
9. Прохоров Ю.Е. Действительность. Текст. Дискурс: учеб. пособие. – М.: ФЛИНТА, 2021. – 224 с.
10. Barthes R. La linguistique du discours // Sign. Language. Culture. – The Hague, Paris: Mouton, 1970. – P. 580–584.

Açar sözlər: diskurs, mətn, dilçilik, nitq, işarə

Ключевые слова: дискурс, текст, языкознание, речь, знак

Key words: discourse, text, linguistics, speech, sign

РЕЗЮМЕ

Литературно-художественный дискурс в современной лингвистике

В статье обосновывается важность и актуальность изучения дискурса в целом и в литературно-художественном дискурсе, в частности, выдвигаются теоретические вопросы понимания концепта литературно-художественного дискурса в современной лингвистической науке, дается обзор различных научных понятий в области дискурса и текстологии, анализируются результаты предыдущих исследований дискурса, строятся общенаучные основы описания и исследуется структура дискурса.

По результатам анализа научной литературы дается трактовка литературно-художественного дискурса как художественного текста, синтезирующего языковое воплощение самого процесса художественного общения, обусловленного различными внутренними и внешними факторами, а также субъективная оценка реальности писателя. Отмечается, что центром этой субъективности эксплицитно, а чаще имплицитно, является познавательное-направленное воздействие писателя на читательскую аудиторию. Исследование также определяет специфические особенности литературно-художественного дискурса, отличающие его от других видов дискурса, анализирует лингвокогнитивные единицы, составляющие структуру художественного дискурса как представитель культурных кодов писателя и общества в определенном пространственно-временном континууме.

Делается вывод о двойственной природе литературно-художественного дискурса, в котором параметры реализуются как язык, так и авторское мышление и сознание. Выявляются различные типы дискурса как части литературно-художественного дискурса. Теоретическая значимость данной статьи заключается в том, чтобы пролить свет на новые аспекты семиотики дискурса, в углублении представлений о сущности и особенностях литературно-художественного дискурса, способствуя дальнейшему развитию теории художественного текста и дискурса.

SUMMARY

Literary and artistic discourse in modern linguistics

The article confirms the significance and relevance of studying discourse in general and literary and artistic discourse in particular. It also raises theoretical questions about how modern linguistic science should conceptualize literary and artistic discourse, gives a summary of various scientific ideas related to textual criticism and discourse, and evaluates the findings of earlier studies on discourse. Finally, it explores the discourse structure and builds the general scientific foundations of the description.

An interpretation of literary and artistic discourse is provided as an artistic text that synthesizes the linguistic embodiment of the very process of artistic communication, conditioned by various internal and external factors as well as the writer's subjective assessment of reality, based on the findings of the analysis of scientific literature. It is observed that the writer's cognitively directed effect on the readership lies at the core of this subjectivity, both openly and more frequently implicitly. The study also analyzes the linguocognitive units that comprise the structure of artistic discourse as a representative of the writer's and society's cultural codes within a particular space-time continuum, and it ascertains the particular characteristics of literary and artistic discourse that set it apart from other types of discourse.

A conclusion is reached regarding the dual nature of creative and literary discourse, where the boundaries are realized through language and the thoughts and consciousness of the author. Literary and artistic discourse comprises a variety of discourse types. This article's theoretical value lies in its ability to clarify new areas of discourse semiotics, expand on concepts regarding the nature and characteristics of literary and artistic discourse, and advance the theory of artistic text and discourse.

Rəyçi: f.e.d. , dos. Fəridə Məhəmmədəli qızı Allahverdiyeva

Məmmədova Fərəh Əlixan qızı
LEKSİK ALINMALAR: ƏSAS ANLAYIŞLAR VƏ MÜLAHİZƏLƏR

Giriş: Ümumiyyətlə, söz almağın nə üçün lazım olduğu həmişə sual yaradır, çünki bütün dillərin öz ehtiyat və mənbələrindən yeni ifadələr yaratmaq üçün vasitələri var. Bir söz götürmək əvəzinə, insanlar sadəcə yenisini düşünə bilərlər. Əlbəttə ki, dilin niyə başqa bir dildən söz götürdüyü tamamilə aydın məsələ deyil, çünki bəzən mənacə ekvivalent sözlər belə əvvəlcədən mövcud idi. Məsələn, ingilis dilinin köhnə Norveç dilindən *window* "pəncərə" sözünün götürməsinə ehtiyacı yox idi (çünki köhnə ingilis dilində ekvivalent *eaghyrel* sözü var idi).

Beləliklə, müşahidə olunan alınmaları izah etmək və konkret sözlərin alınma ehtimalını qiymətləndirmək asan deyil. İki əsas amili müəyyən etmək olar:

- sosial amillər və münasibətlər (donor dilinin nüfuzu, purist münasibətlər);
- qrammatik amillər (məsələn, feillərin alınması isimlərdən daha çətindir, çünki ümumi isimlərdən fərqli olaraq daha çox qrammatik uyğunlaşmaya ehtiyac duyurlar).

Daha az öyrənilmiş dillərdə və dil ailələrində bu və ya digər sözün alınma və ya doğma söz olub-olmaması, ehtimal olunan mənbəyə aid olması məsələsi bəzən aydın deyil. Çox vaxt iki dil tarixi qohumluğu birmənalı şəkildə sübut edən heyratəmiz leksik oxşarlıq nümayiş etdirir, lakin bu leksik oxşarlıqların ümumi miras və ya alınma prosesinin nəticəsi olub-olmaması mübahisə mövzudur. Bu cür mübahisələrdə, alınma sözlərinin yayılmasının ümumi nümunələri haqqında daha sistemətilik biliklərin gələcəkdə faydalı olacağına ümid edirik.

Beynəlxalq əməkdaşlığın inkişafı, ünsiyyət imkanlarının genişlənməsi xarici sözlərin, həyat tərzinin və adətlərin mənimlənməsinə səbəb oldu. Dil mədəniyyət, cəmiyyət və insan fəaliyyətinin müxtəlif sahələri ilə daim qarşılıqlı əlaqədədir və daim inkişaf edir, mədəni xüsusiyyətlərindən asılı olaraq yeni dil elementlərini itirir və ya qazanır. Xarici dillərin əhəmiyyəti aydındır, çünki onlar qlobal dünyada ünsiyyət vasitəsidir.

Müasir cəmiyyətdə dillər yeni alınmalar hesabına lüğət ehtiyatını genişləndirir və dəyişdirir [13; 9]. Bu leksik alınmaların əksəriyyəti ingilis dilindəndir. Qeyd etmək lazımdır ki, ingilis mənşəli sözlər yalnız müxtəlif sahələrin mütəxəssisləri tərəfindən deyil, həm də ispan dilində danışanların əksəriyyəti tərəfindən geniş istifadə olunur. İngilis terminologiyası bir çox dillərin ayrılmaz hissəsinə çevrilib və sözləri beynəlxalq və tanınmışdır. Digər tərəfdən, ingilis dilinin yayılması sözlərin digər dillərdən ingilis dilinə keçməsinə səbəb oldu. Əsas ünsiyyət vasitəsi kimi istifadə olunan və müxtəlif mədəniyyətlərin və millətlərin nümayəndələri tərəfindən istifadə olunan dil dəyişməz qala bilməzdi [10].

Bu məqalədə ingilis dilində ispan dilindən leksik alınma məsələsinə və onların təsnifatına, habelə alınma səbəblərinə həsr edilmişdir. Məqalədə leksik alınmanın iki əsas səbəbi müzakirə olunur. Hər şeydən əvvəl, peşə sahələrində işləyən leksik alınma terminləri beynəlxalq və insanlar üçün tanınan hala gətirir. Başqa bir səbəb, dildə terminologiyanın olmamasıdır.

"Alınma söz" termininin tərif. Leksik alınma problemi.

Bu məqalədə alınma söz (və ya leksik alınma), dil tarixinin bir nöqtəsində alınma prosesi nəticəsində respipient dilin leksikonuna daxil olan bir söz olaraq təyin olunur. Bu tərif mübahisəli deyil, amma diqqət yetirməli bəzi məqamlar var.

Məsələn, "alınma" termini daha dar mənada da istifadə edilə bilər: "xarici elementlərin danışanların ana dilinə daxil edilməsinə istinad etmək" [12, s. 21], yəni "alınma, götürülmə" ilə sinonim olaraq işlənir. Bu məqalədə "alınma" terminini daha ümumi, geniş mənada istifadə edirik. Bu tərif ənənəvi istifadəyə daha çox uyğundur. Əlbəttə, ingilis dilindəki *borrowing* - "borc alma" termini qəribə bir metaforaya əsaslanır (donor dili öz sözlərini geri alacağını gözləmir), buna görə ingilis dilində *transfer or transference* - "köçürmə" və ya "köçürülmə" [məsələn, 1] kimi terminlər üstünlük təşkil edəcəkdir.

Alınma sözlər doğma sözlərə, yəni dil inkişafının ən erkən mərhələlərinə aid edə biləcəyimiz sözlərə qarşı qoyulur. Ancaq alınma sözün yuxarıdakı tərifini nəzərə alsaq, sözün alınma olduğunu, yəni dil tarixinin müəyyən mərhələsində alındığını heç vaxt istisna edə bilmərik. Beləliklə, doğma sözlərin vəziyyəti həmişə dilin tarixi haqqında bildiklərimizlə əlaqələndirilir.

(Demək olar ki) hər kəs başqa bir xarici dili başa düşdükdə, insanın hansı sözlərdən istifadə etməsinin heç bir əhəmiyyəti yoxdur – hər halda başa düşüləcəkdir.

Bilinqvizm şəraitində söz əvəzediciləri və alınma sözləri necə fərqləndirmək olar? Mücərrəd səviyyədə cavab aydındır: əgər söz danışanın zehni leksikonunun bir hissədirsə, bu alınma sözdür, əks halda bir söz əvəzedicisidir. Ancaq danışanın zehni lüğətinə birbaşa baxa bilmədiyimiz üçün praktikada başqa meyarlardan istifadə etməliyik.

Bütün dil daşıyıcılarının fikrincə (tək fərdin deyil), alınma söz, şərti olaraq, dilin bir hissəsi kimi istifadə edilə bilən bir sözdür. Xüsusilə, kodların dəyişdirilməsinin baş vermədiyi hallarda, məsələn, birdilli insanların nitqində istifadə edilə bilər. Bu, alınma sözlərini söz əvəzedicilərindən ayırmaq üçün ən asan və etibarlı meyardır.

Ancaq tez-tez elə olur ki, bütün cəmiyyət ikidilli olur, beləliklə kodların dəyişdirilməsi həmişə baş verə bilər. Belə bir vəziyyətdə tezlik meyarı faydalı ola bilər: müəyyən anlayışlar tez - tez və ya müntəzəm olaraq başqa bir dildən gələn bir sözlə ifadə olunursa, digər anlayışlar isə daha çox dəyişkənlik göstərsə, birinci qrup alınma sözlər, ikinci qrup isə söz əvəzediciləri hesab edilə bilər [5, s. 191-204].

Sadə dioxotomiya alınma sözləri gəlmə yeni bir anlayışı ifadə edən *mədəni alınmalara* və doğma milli sözün artıq mövcud olduğu mənalara təkrarlayan *əsas alınmalara* bölünür [6, s. 41; 7, bölmə 8.3].

İlk baxışdan mədəni alınmanın izahı çətin deyil və bu cür alınmalara "zəruri alınma sözlər" də deyilir. Ancaq alınma prosesində məcburi bir şey yoxdur.

Minimal mücərrədliyə söykənən idrak üçün, ümumiləşdirici və abstrakt anlayışlar yaratmaq və həmin anlayışları müəyyən mülahizə, hökm, nəticə ilə əlaqələndirmək çətinidir. Lüğət tərkibinin tarixində əsas magistral xətlərdən biri, məhz bir çox konkret adlanmaları yavaş-yavaş hissə-hissə itirərək (unudaraq), mücərrəd, ümumiləşdirici və abstrakt anlayışları leksik vasitələrlə ifadə etməkdir.

Müasir sivilizasiyanın və informasiya proseslərinin qloballığı dillərin leksik özünəməxsusluğunun tarazlaşmasına və əsaslı unifikasiyaya gətirib çıxarır. Müasir dillər hansısa leksik qatın varlığı-yoxluğu ilə deyil, onun yaranması və etnodil örtüyü ilə fərqlənir. Məsələn: kompüter olan yerdə kompüter terminləri vardır, ancaq Britaniya /Amerika ingilis dilində bu terminlər özününküdür, onlar gündəlik lüğətlə sıx bağlıdır, ona görə də məişət düşüncəsinə yaxındır. Vacib terminlərin çoxunun qısa olması təsadüfi deyil: onlar məişət dilindən gəlib və hələ də bu adları daşıyan əşyalar məişətdə işlədilir. Məsələn, *file* (fayl) müxtəlif məişət xırdaşatları ilə birlikdə satılır. Bu içəridən xırda hissələrə bölünmüş, kvitansiyalar, ünvanlar, hesablamalar, reseptlər və s. saxlamaq üçün kiçik plastmas qutudur; *chip* (mikrosxem) talaşa, yonqar, həm də qurudulmuş almanın, qızardılmış kartofun nazik tikələri (çips) deməkdir. *Scanner, to scan* ingiliscə baxmaq, öyrənmək, gözdən keçirmək, bir termin kimi isə leksik analizator, skaner, skan edən mexanizm deməkdir. İspan, rus və başqa dillərdə bu terminlər ingilis dilindən alınmadır.

Bütün dillər yeni anlayışları əks etdirən yeni sözlər yaratmaq üçün kifayət qədər yaradıcı mənbələrə malikdir. Məsələn, *volume, mouse, menu, memory və bookmark* ("səs", "siçan", "menyu", "yaddaş" və "əlfəcin") sözləri son kompüter texnologiyasında olduqca yeni mənalar qazandı və ingilis dilinin burada heç bir alınmaya ehtiyacı yoxdur. Əlbəttə ki, potensial donor dili yoxdur, lakin oxşar mexanizmlər mövcud donorları olan dillər tərəfindən istifadə edilə bilər.

Beləliklə, yeni anlayışlar üçün alınma sözlərinin geniş istifadəsini izah etmək üçün, ehtimal ki, kifayət qədər geniş ikidilli vəziyyətlərdə alınma sözünün istifadəsinin rahatlığına müraciət etmək lazımdır. Alınma prosesə (və onun nəticəsi olan alınma sözlərə) mədəni müqavimat *purizm* adlanır.

Əsas alınmaları izah etmək (mövcud doğma sözləri təkrarlayan və ya əvəz edən alınma sözləri) daha çətinidir. Ana dilində eyni anlayış üçün mükəmməl uyğun bir söz varsa, niyə ana dilində danışanlar başqa bir dildəki sözü istifadə etməlidirlər?

Dil daşıyıcıları özlərini donor dilinin nüfuzu ilə əlaqələndirilmək üçün bu cür yeni sözləri qəbul edirlər. "Purist münasibət" kimi, "prestij/nüfuzun" da müstəqil ölçülməsi çox çətin olan bir amildir və dövrilik təhlükəsi var. Prestij dil dəyişikliyi üçün əsas amildir. Danışq tərzimiz (və ya yazmağımız) yalnız çatdırmaq istədiyimiz fikirlərlə deyil, həm də başqalarına vermək istədiyimiz təəssüratla və əlaqələndirmək istədiyimiz sosial eynilik növü ilə müəyyən edilir. "Mədəni təzyiq" [12, s. 77] və ya (resipiyent dilinin) "həyat qabiliyyəti/canlılıq itkisi" [7, s. 215] kimi digər terminlərə də rast gəlinir, lakin onlar "prestij/nüfuz" terminindən daha qeyri-müəyyəndir.

Əgər söz lüğətə tamamilə yeni bir element kimi daxil edilirsə, bu əsas alınma sayılır; eyni mənaya malik, lakin istifadədən çıxmış söz yeni alınmış söz ilə əvəz olunursa (və ya dildə eyni anlayışı həm doğma, həm də alınma sözlə ifadə etmək mümkündürsə), bu mədəni alınma hesab edilir.

Mədəni və əsas alınmalar arasındakı fərq faydalı olsa da, alınma sözlərin necə təsnif ediləcəyi həmişə aydın deyil. Bütün dillərdə sözlərin ifadə etdiyi leksik mənalar eyni olsaydı, bu sadə olardı.

Alınma sözlərin ümumdünya məlumat bazasında [3] alınma sözlər üçün hadisə və ya anlayışının olub-olmadığını göstərən bir sahə ("Environmental salience" - "ekoloji əhəmiyyət") var. Ümumi nəticə belədir (açıq şəkildə alınan sözlər üçün):

hadisə yalnız kontaktdan sonra mövcuddur: 4471

hadisə kontaktdan əvvəlki mühitdə mövcuddur: 5524

hadisə yoxdur: 240

Məlumat yoxdur / tətbiq edilmir: 2140

Bu rəqəmlər alınma sözlərin çox böyük (bəlkə də təəccüblü dərəcədə böyük) bir hissəsinin əsas alınma sözlər olduğunu göstərir [2, s.49].

Əsas alınma və mədəni alınma söz növlərinin ümumdünya məlumat bazasında paylanması aşağıdakı kimidir:

Alınma sözlər yeni element kimi daxil edilib - 4823

əvəzətmələr - 1667

doğma və alınma sözlərin birlikdə işlənməsi halları - 2542

Məlumat yoxdur 3443 [2, s.49].

Metodoloji əsas

Tədqiqatda ümumi elmi və xüsusi linqvistik metodlardan istifadə etmişdir. İngilis dilinin zənginləşdirilməsində ispan dilinin rolunu göstərmək üçün ispan dilindən ingilis dilinə keçən sözlərin nümunələri və təsnifatı da verilmişdir. Bu məqalədə leksik alınmanın müasir ingilis dilinin və peşə terminologiyasının formalaşmasında necə mühüm rol oynadığını öyrənməyə çalışdıq. Bir çox elmi əsərlər ingilis dilində alınma probleminə həsr edilmişdir. Məsələn, Bou A. A. və Keybel T. ispan alınmalarını ingilis dili tarixinin bir hissəsi olaraq öyrəndilər, lakin onları təsnif etməyə çalışmadılar [4]. F. R. Gonzales öz monoqrafiyasında ispan dilindən alınmış sözlərinin semantikasına diqqət yetirdi,

lakin etimologiyasını öyrənmədi [4]. Beləliklə, bir çox sual hələ də xüsusi araşdırma tələb edir. İnternet resurslarından seçilmiş ispan dilindən ingilis dilinə daxil olmuş 204 vahidi təhlil etdik və onların assimilyasiya dərəcəsinə əsaslanan təsnifat təklif etdik.

İspan dilindən ingilis dilinə daxil olmuş sözlər

İngilis dilinə ispan dilindən daxil olmuş sözlərin öyrənilməsi məsələsi assimilyasiya dərəcəsinə, ingilis dilində ispan sözlərinin semantik və etimoloji xüsusiyyətlərinə təsir edən tarixi proseslərin nəzərdən keçirilməsinə əsaslanır. İspan dilindən alınmış sözləri təhlil edərkən ingilis dilində ispan sözlərinin alınma xronologiyasını, ingilis dili çərçivəsində uyğunlaşmasını izləməyə və bu və ya digər leksik elementin zahiri görünüşünün ilkin mənbəyini öyrənməyə imkan verən müasir internet mənbələrini tapdıq.

Əvvəlcə ispan dilindən ingilis dilinə keçən sözlərin nüfuz etmə tarixini araşdırdıq. Oksford İngilis dili lüğətinin saytında [11] 1150-ci ildən 2010-cu ilə qədər leksik alınmaların hesabına ingilis dilinin leksik tərkibinin formalaşmasını əyani şəkildə nümayiş etdirən "İki dəqiqədə OED" interaktiv xəritəsini tapdıq.

Beləliklə, ispan dilindən ilk leksik alınmalarının XVI əsrə aid olması müəyyən edildi (*fanega, don*). Ehtimal olunur ki, lüğət mübadiləsi İngiltərə və İspaniyanın səlib yürüşlərində birgə iştirakı ilə baş verib. Lakin ispan sözlərinin mənimsənilməsinin zirvəsi XVII əsrdə, Xristofer Kolumbun 1492-ci ildə Amerikanı kəşf etdikdən sonra baş verdi. Bu tarix ispanların Yeni Dünyaya (Amerikaya) köçməsinə və İspaniya ilə İngiltərə də daxil olmaqla Avropa ölkələri arasında iqtisadi əməkdaşlığın möhkəmlənməsinə kömək etdi. Müstəmləkəçi ölkə yalnız mallarını deyil, həm də ticarət (*cargo, embargo*/yük, embarqo), ixrac və idxal (*banana, guava*/banan, quava), təbiət hadisələri (*tornado*) və öz mədəniyyəti və həyat tərzini ilə əlaqəli (*hidalgo*/tarixizm *hidalgo* - İspaniya zadəganı) yeni sözləri ingilis dilinə ötürdü. Vurğulamaq lazımdır ki, bu zaman alınmalar, əsasən, ingilis dilinin Britaniya versiyası və ispan dilinin Kastiliya versiyası arasında baş verirdi. Ancaq artıq XIX əsrdə, interaktiv mənbəyə görə, Amerika ingilis dili ispan dilinin latın amerika versiyalarından leksik elementləri (*Quetzal, Navajo*) mənimsəməyə başladı. Çox güman ki, leksik alınma prosesində iştirak edənlərin dəyişməsi sərhədlərin kəskin genişlənməsi, əhalinin artması və İspaniyanın Florida koloniyası satıldıqdan sonra Amerikanın milli tərkibindəki dəyişikliklər və Meksikanın 1846-1848-ci illərdə Amerika-Meksika müharibəsində məğlub olması ilə əlaqədardır. Bundan əlavə, 1848-ci ildə Kaliforniya qızıl həyacanı başladı və bu, bir çoxu ispan olan mühacirlərin sayının sürətlə artmasına səbəb oldu. Məhz bu dövrdə ispan dilindən müəyyən dərəcədə təsirlənən Amerika jarqonu meydana gəldi. İspan mənşəli jarqon sözlər arasında: *booby*- "səfeh; geridə qalan şagird", *hombre* - "oğlan", *loco* - "dəli". XX əsrə gəldikdə, internet resursu ispan dilinin Meksika versiyasının yeni sözlərin (*Tacos, Chicano, machismo*) ötürülməsində fəal rolunu göstərdi. Bu təsadüfi deyil, çünki 1910-1917-ci illərdəki Meksika inqilabı və 1965-ci il ABŞ immiqrasiya qanunu Meksika əhalisinin mühacirətinə təkan verdi. İnternet mənbəyə görə, ispan sözlərinin alınması 1995-ci ildə dayandırıldı və o vaxtdan bəri müşahidə olunmur.

İspan dilindən ingilis dilinə daxil olmuş 204 alınma sözlər assimilyasiya dərəcəsinə görə təhlil edildi və aşağıdakı qruplara ayrıldı:

1) Qrafik və fonetik səviyyədə tam mənimsənilmiş alınmalar. Bu qrupa aid sözlər azdır və nitqdə yüksək istifadə tezliyi ilə xarakterizə olunur. Belə leksik vahidlərə aşağıdakılar daxildir: *cork* - "tixac; üzgəc"; *canoe* - "kanoe", *barbecue* - "barbekü".

2) Fonetik cəhətdən mənimsənilmiş, lakin orijinal qrafik görünüşünü qoruyan alınmalar. Bu alınmalar ingilis dili üçün səciyyəvi olmayan iki *ll* (*llama*) və *rr* hərfləri (*Chaparral*) və sonluqlarda *-ada* (*Empanada*), *-uda* (*Barracuda*), *-aro* (*Guacharo*), *-ero* (*Caballero*) elementləri ilə fərqlənir.

3) Qrafik olaraq mənimsənilən, lakin tələffüzündə orijinal qalan alınmalar.

Bu qrupa palatallaşdırılmış "n" səsi olan sözlər daxildir, məsələn: *senor, senorita, pina colada*. Bu alınmalarda, yumşaldılmış "ñ" ispan qrafemi assimilyasiya prosesində adi "n" ilə əvəz edilmişdir, lakin fonetik olaraq bu leksik vahidlər ispan variantlarına bənzəyir.

Qrammatik assimilyasiyaya gəldikdə, demək olar ki, bütün ispan dilindən alınmış sözlərinin isim olması və ispan dilində cəm formasının əmələ gəlməsinin ingilis dilindən heç bir fərqi olmadığı üçün diqqətdən kənar qaldı.

Bununla birlikdə, semantik olaraq, ispan dilindən götürülmüş bir çox vahidlər ingilis dilinə uyğunlaşa bilmədi və hələ də İspaniya və Latın Amerikasının ölkələrinin obyektlərini və reallıqlarını ifadə edən ekzotizmlər olaraq qalır. İspan dilindən alınma sözlər müxtəlif tematik yönümlü sözlərdir, buna görə də onları semantik əsasda təsnif etmək üçün bir cəhd etdik:

1) "Ətrafdakı dünya" adlı semantik sahə.

Bu sahə 79 sözdən ibarətdir və digər semantik sahələr arasında ən genişdir. Bu bölməyə "Bitkilər" (*avocado, maize*), "Heyvanlar" (*alpaca* - "alpaka", *cockroach* - "hamamböcəyi"), "təbii hadisələr" (*hurricane* - "qasırğa", *pampero*), "Növlər və maddələr" (*carmine* - "karmin", *zaratite* - "zaratit") leksik-semantik qruplarından olan sözlər daxildir. Lakin bu sözlərin bir çoxu bioloji və coğrafi terminlər olduğu üçün adi dil daşıyıcıları tərəfindən istifadə olunmur və bu səbəbdən yalnız müəyyən peşələrin dar bir dairəsi tərəfindən istifadə olunur.

2) "İspaniya və Latın Amerikasının mədəniyyəti" adlı semantik sahə.

Bu semantik sahəyə "mətbəx" (*burrito, paella*), "Musiqi" (*castanets, guitar*), "rəqs" (*flamenco, salsa*), "oyunlar və ənənələr" (*corrida* - "öküz döyüşü", *rodeo*) mövzusunda 40 söz daxildir.

İspan mədəniyyətinin elementlərinin müasir dünyada getdikcə populyarlaşması səbəbindən bu qrupdan olan alınmalar ingilis dilində ən çox mənimsənilir.

3) "İnsan fəaliyyəti" semantik sahəsi.

Bu bölməyə insan hüquqları fəaliyyəti (*alcalde, infante*), iqtisadiyyat (*peso, real*), hüquq (*garrote, vigilante* - "ayıq"), hərbi işlər (*grenade, guerilla* - "partizan dəstəsi") və ticarət (*contraband* - "qaçaqmalçılıq") fəaliyyətləri ilə əlaqəli 35 ispan dilindən alınmalar daxildir. Ancaq bu sözlərin əksəriyyəti yalnız təmtəraqlı üsluba aid mənbələrdə olan tarixizimlərdir.

4) "Həyat" semantik sahəsi.

Bu semantik sahənin 26 alınma vahidi "kafeterya" (*cafeteria, ranch*), "geyim və tekstil" (*poncho, sombrero*) və "qurğular" (*lasso, machete*) leksik-semantik qruplarına aiddir və aşağı istifadə tezliyi ilə xarakterizə olunur.

5) "insan" semantik sahəsi.

Bu semantik qrup insana subyektiv qiymətləndirmə verən 24 sözdən ibarətdir (*amigo* - dost, *bravado* - cəsur), onu obyektiv fiziki xüsusiyyətlər (*mulatto, sambo*) və sosial vəziyyəti (*majordomo*) baxımından təsvir edir.

Təhlil müxtəlif semantik sahələrinə aid ispan alınmalarının faiz nisbətini müəyyənləşdirdi, ümumi lüğətin 39% - nin "ətraf aləm" semantik sahəsindən sözlər, 20% - i "İspaniya və Latın Amerikasına mədəniyyəti", 18% - i "insan fəaliyyəti", 12% - i "həyat", 11% - i "insan" semantik sahəsindən sözlər təşkil etdi.

Bundan əlavə, tədqiqat zamanı fərziyyə irəli sürüldü ki, ispan dilindən alınma sözlərinin əksəriyyəti dolayı yolla ingilis dilinə daxil oldu (*Oxford English Dictionary*). Bu o deməkdir ki, ispan dili sadəcə bir ötürmə kanalı idi və sözlərin özləri köklərini başqa mənbələrdən götürürlər.

Həqiqətən, *Online Etymology Dictionary* [8] onlayn resursuna müraciət edərkən seçilmiş sözlərin çoxunun etimoloji cəhətdən ispan mənşəli olmadığını gördük. Ancaq daha dəqiq tədqiqat nəticələri üçün başqa bir saytdan da istifadə etdik - *dictionary.com*, bu saytda ingilis sözünün etimologiyası haqqında qısa məlumat əldə etmək olar.

Hər iki internet mənbəyini araşdırdıqdan sonra ispan dilindən olan alınma sözlərinin əksəriyyətinin latın dilindən gəldiyini müəyyən etdik. Beləliklə, bu tipli 31 alınma vahidi tapıldı, bunlar arasında: *armada, indigo, oregano, patio* - "içəri həyat", *plaza* - "bazar meydanı". Bundan əlavə, müsəlman hakimiyyəti dövründə İspaniya ərazisində geniş istifadə olunan ərəb dilindən 9 alınma söz qeyd olundu. Bu dil mənbəyindən gələn sözlərə aşağıdakılar daxildir: *adobe* - "çiy, bişməmiş kərpic", *alfalfa* - "yonca", *lime* - əhəng, cökə ağacı; *merino* - merinos, *tuna* - "ton balığı". Ancaq ümumiyyətlə, bu dillərdən gələn sözlər gündəlik nitqdə populyar deyil və Amerikanın yerli xalqlarının dillərindən və ləhcələrindən götürülmüş sözlərə, əsasən dünyada istifadə olunan bitkiləri ifadə edən sözlərə daha çox üstünlük verilir.

Beləliklə, ingilis dilində ekvivalentlərin olmaması və digər dillərdə geniş yayılmış və istifadə olunan termin və obyektlərin adlandırılması ehtiyacından qaynaqlanan alınma sözlər var. Buna baxmayaraq, sözün müasir cəmiyyətdə populyarlığından qaynaqlanan alınma sözlər var ki, bu da dilin özündə eyni mənalı bir neçə orijinal söz olsa da, onları beynəlmilləl halına gətirir. Başqa bir mübahisəli məsələ assimilyasiya olunmuş alınma sözləridir. Bu sözlər yazılışını, morfolojiyasını dəyişdirir və dilin eyni mənalı yeni sözləri olur. Bu yaradıcılıq dili parlaq edir, eyni zamanda bu sözlər orijinal terminləri əvəz edir. Assimilyasiya prosesi kifayət qədər öyrənilməyib və başqa bir dildən alınmanın səbəbləri barədə dəqiq bir fikir vermək çətindir, çünki dildə bəzən eyni mənaya sahib orijinal sözlər var və ya öz mənbələrindən yeni ifadələr yaratmaq üçün vasitələri var.

Nəticə

Beləliklə, (nüfuzlu) dil daşıyıcıları arasında əhəmiyyətli purizm əhval-ruhiyyəsi yoxdursa, başqa bir mədəniyyətdən götürülmüş yeni anlayışların, donor dilinin daha çox tanınmasından asılı olaraq, alınma sözlər ilə ifadə olunma ehtimalı daha yüksəkdir. Donor dilində danışanların sayı çox azdırsa, yeni anlayışlar üçün yerli neologizmlərdən və mənə dəyişikliklərindən istifadə etmək ehtimalı daha yüksəkdir.

Yeni sözlər dilə daxil olur və bəzən onun ayrılmaz hissəsinə çevrilir. Bu, müxtəlif proseslərin təsiri altında formalaşan aktiv bir dəyişiklikdir. Dillərin zənginləşdirilməsi cəmiyyətin mədəni və mənəvi inkişafının zəruriliyi ilə izah edilə bilər. Alimlər hesab edirlər ki, alınma sözlər yalnız oxşar bir söz olmadıqda dilə daxil edilə bilər. İngilis dili beynəlxalq əməkdaşlığın əsas dili olmasına baxmayaraq ispan dilindən də təsirlənir. Bu, dillər arasındakı sıx əlaqələri göstərir və bu prosesin aktiv olduğunu və hər iki dildə bir çox yeni alınmaların olacağını göstərir.

Bu tədqiqat həm nəzəri, həm də praktik əhəmiyyətə malikdir. Məqalə alınmaların istifadəsi və ingilis dilindəki mənalardan bir çox nümunəsini ehtiva edir. Bəzi xüsusi sözlər alınma prosesinin çox canlı və yaradıcı olduğunu göstərir. Bu məlumatlar alınma proseslərini öyrənən dilçilər, terminologiya ilə əlaqəli mütəxəssisləri üçün maraqlı ola bilər.

İstifadə olunmuş ədəbiyyat

1. Clyne, Michael. Dynamics of language contact. Cambridge: Cambridge University Press. 2003.282p.
2. Haspelmath M., Tadmor U. Loanwords in the World's Languages. Comparative Handbook. Berlin: De Gruyter Mouton, 2009, 1102 p.
3. Haspelmath M., Tadmor U. *World Loanword Database*. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. (Available online at <http://wold.clld.org>, accessed on 02-23-2019).
4. Ismagilova, A., & Palutina, O. Mutual Word Borrowings between the English and the Spanish Languages. *Journal of History Culture and Art Research*, 2017, №6(4), p.571-579.
5. Myers-Scotton, Carol. Duelling languages: Grammatical structure in codeswitching. Oxford: Clarendon. 1993.263 p.
6. Myers-Scotton, Carol. Contact linguistics: Bilingual encounters and grammatical outcomes. Oxford: Oxford University Press. 2002. 342p.
7. Myers-Scotton, Carol. Multiple voices: An introduction to bilingualism. Malden, MA: Blackwell. 2006.457p.

8. Online Etymology Dictionary. 2016. Available from: <http://www.dictionary.com>
9. Palutina, O. G. Conceptual structure of SLAVA/FAME/RÜHM in Russian, American and German consciousness. Journal of Sustainable Development, 2015, №8(5), p.251-254.
10. Takhtarova, S. S. & Shigapova, F. F. (). Changes of connotation in borrowings. Journal of Sustainable Development, 2015, №8(5), p.40-48.
11. The Oxford English Dictionary (OED3). Third edition. 2000–2013. Ed. J. A. Simpson; 2013. Ed. M. Proffitt. Oxford: Clarendon Press. Online at: <http://dictionary.oed.com> or <http://www.oed.com/>, accessed on 06-29-2020
12. Thomason, Sarah Grey & Kaufman, Terence. Language contact, creolization, and genetic linguistics. Berkeley: University of California Press. 1988. 411p. <https://epdf.tips/language-contact-creolization-and-genetic-linguistics.html>
13. Voronina, E. B. & Ismagilova, A. R. The influence of foreign borrowings in business and tourist vocabulary on student's LSP learning. Journal of Organizational Culture, Communications and Conflict, 2016, № 20 (Special Issue), p.32-37.

Açar sözlər: alınmanın əsas və mədəni növləri, ingilis dili, ispan dili, qloballaşma, beynəlxalq əməkdaşlıq, mədəni irs.

Ключевые слова: основные и культурные виды заимствований, английский язык, испанский язык, глобализация, международное сотрудничество, культурное наследие.

Keywords: main and cultural types of borrowings, English, Spanish, globalization, international cooperation, cultural heritage.

Xülasə

Bütün dillər yeni anlayışları əks etdirən yeni sözlər yaratmaq üçün kifayət qədər yaradıcı mənbələrə malikdir. Yeni anlayışlarla birlikdə yeni sözlərin alınması (mədəni alınma) və prestij/nüfuz səbəbindən sözlərin alınması (alınmanın əsas növü) leksik alınmanın iki ən vacib səbəbidir.

İlk baxışdan mədəni alınmanın izahı çətin deyil və bu cür alınmalara "zəruri alınma sözlər" də deyilir. Ancaq alınma prosesində məcburi bir şey yoxdur. Alınma prosesə (və onun nəticəsi olan alınma sözlərə) mədəni müqavimət *purizm* adlanır.

Prestij dil dəyişikliyi üçün əsas amildir. Danışq tərzimiz (və ya yazmağımız) yalnız çatdırmaq istədiyimiz fikirlərlə deyil, həm də başqalarına vermək istədiyimiz təəssüratla və əlaqələndirmək istədiyimiz sosial eynilik növü ilə müəyyən edilir. Məqalədə bilinçsiz şərəitində söz əvəzədiciləri və alınma sözləri fərqləndirmək üçün meyarlar da qeyd edilir.

Məqalə həmçinin ingilis dilində ispan dilindən leksik alınma probleminə həsr edilmişdir. Məqalənin məqsədi ingilis dilində sözlərin alınması prosesində yeni tendensiyaları araşdırmaqdır. İngilis dili dünyanın ən çox danışılan dillərindən biridir və bu dil fərqli millətlərin ana dilidir. İngilis dili digər dillər ilə yanaşı ispan dilindən də sözlər almışdır. Dillərin qarşılıqlı zənginləşdirilməsi dillərin tədrisi prosesini özünəməxsus edir və bu, dillərin beynəlxalq əməkdaşlığın əsas mənbəyi olduğu müasir qloballaşma prosesində vacibdir. Məqalədə bu problemin öyrənilməsinə həsr olunmuş həm nəzəri, həm də praktik materiallar var.

Резюме:

Все языки имеют достаточно творческих ресурсов для создания новых слов, отражающих новые понятия. Заимствование новых слов вместе с новыми понятиями (культурное заимствование) и лексическое заимствование из-за престижа (основной тип заимствования) являются двумя наиболее важными причинами лексического заимствования.

Объяснение культурных заимствований на первый взгляд несложное, и такие приобретения еще называют "необходимыми заимствованными словами". Но в процессе заимствования нет ничего обязательного. Культурное сопротивление процессу заимствования (и заимствованным словам, которые являются его результатом) называется пуризмом.

Пrestиж-ключевой фактор изменения языка. То, как мы говорим (или пишем), определяется не только идеями, которые мы хотим передать, но и впечатлением, которое мы хотим передать другим, и типом социальной идентичности, которую мы хотим передать. В статье также отмечены критерии различения слов-заменителей и заимствованных слов в условиях билингвизма.

Статья также посвящена проблеме лексического заимствования из испанского в английском языке. Цель статьи - изучить новые тенденции в процессе заимствования слов в английском языке. Английский - один из самых распространенных языков в мире, и этот язык является родным для разных народов. Английский заимствовал слова из испанского, а также из других языков. Взаимное обогащение языков делает процесс обучения языкам уникальным, и это важно в современном процессе глобализации, где языки являются основным источником международного сотрудничества. Статья содержит как теоретические, так и практические материалы, посвященные изучению данной проблемы.

Summary

All languages have enough creative resources to create new words that reflect new concepts. Borrowing new words together with new concepts (cultural borrowing) and lexical borrowing due to prestige (the main type of borrowing) are the two most important reasons for lexical borrowing.

The explanation of cultural borrowings is at first glance simple, and such acquisitions are also called "necessary borrowed words". But there is nothing obligatory in the process of borrowing. Cultural resistance to the borrowing process (and the borrowed words that result from it) is called purism.

Prestige is a key factor in language change. The way we speak (or write) is determined not only by the ideas we want to convey, but also by the impression we want to convey to others and the type of social identity we want to convey. The article also notes the criteria for distinguishing between substitute words and borrowed words in the conditions of bilingualism.

The article is also devoted to the problem of lexical borrowing from Spanish in English. The purpose of the article is to study new trends in the process of borrowing words in the English language. English is one of the most widely spoken languages in the world, and this language is native to different peoples. English borrowed words from Spanish, as well as from other languages. The mutual enrichment of languages makes the language learning process unique, and this is important in the modern process of globalization, where languages are the main source of international cooperation. The article contains both theoretical and practical materials devoted to the study of this problem.

RƏYÇİ: dos. L.Ələkbərova

INTERNET DİSKURSUNDA İXTİSARLAR VƏ QISALTMALAR

İnformasiya texnologiyalarının və internetin yaranması və sürətli inkişafı dil mühitində dəyişikliklərə səbəb olmuşdur. İnternet təkcə informasiya mənbəyinə deyil, həm də insanların həyatının bütün sahələri ilə sıx bağlı olan dominant ünsiyyət vasitəsinə çevrilmişdir. Elektron inqilab linqvistik inqilaba səbəb oldu, bu da öz növbəsində yeni şəbəkənin, elektron dilin yaranmasına gətirib çıxartdı [10, s. 238]. Müasir dilçilik internetdə ünsiyyəti və kompüter şəbəkəsində linqvistik ünsiyyətin xüsusiyyətlərini öyrənir. İnnovativ tədqiqat sahəsi yeni bir terminin - internet diskursunun meydana gəlməsini müəyyənləşdirir.

İnternet diskursu onlayn məkanda müxtəlif ünsiyyət vasitələri ilə həyata keçirilən ictimai ünsiyyət formasıdır. A.A.Uşakov internet diskursunu "orijinal kommunikativ janrların" formalaşdığı və inkişaf etdirdiyi xüsusi yeni nitq növü hesab edir. Eyni zamanda qlobal şəbəkədə ünsiyyətin əsas linqvistik xüsusiyyəti yazılı və şifahi nitqin sintezindən ibarətdir [8, s. 170]. Bu eyni xüsusiyyəti E.Ketçam da vurğulayaraq, internet diskursunu "şifahi və yazılı diskursun hibridi" adlandırır [14, s. 36]. E.K.Rusanova görə, internet diskursu çoxşaxəli ünsiyyət növüdür, müxtəlif amillərdən (vəziyyətdən, iştirakçılardan, istifadəçilərdən, ünsiyyətin məqsədlərindən və s.) asılı olaraq alt diskursları əhatə edə bilər: gündəlik, işgüzar, elmi, reklam və s." [7]. E.S.Yurtayeva belə nəticəyə gəlir ki, internet diskurs ümumdünya şəbəkə məkanında ünsiyyət vəziyyətinə düşmüş nitq situasiyasıdır [9, s. 312]. A.N. Qayfullina internet diskursunu "praqmatik, sosial-mədəni, psixoloji amillər, məqsədyönlü sosial fəaliyyət, o cümlədən insanların qarşılıqlı əlaqəsi və onların şüur mexanizmləri - idrak prosesləri ilə birlikdə" mətnin yaradılması prosesi kimi başa düşür [2, s. 7]. İnternet diskursunun ayrıca diskurs növü kimi statusu və yeni ünsiyyət forması onun fəaliyyət mühiti, yeni linqvistik formaları və müasir cəmiyyətin həyatında internetin dominant rolu ilə müəyyən edilən spesifik xüsusiyyətləri ilə təsdiqlənir [6, s. 7]. E.V.Varlamova internet diskursuna belə tərif verir: "İnternet diskurs internet məkanında elektron mətnlərlə verilmiş müasir kütləvi informasiyanın spesifik mühitidir" [1, s. 34]. O.V.Lutovinova isə "virtual diskurs" terminindən istifadə edir. Müəllifə görə, o, kompüter texnikasının köməyi ilə yaranan virtual realıqda ünsiyyətə qər qalmış mətnidir [5, s. 5].

İnternet diskursu termin sosial şəbəkələr, forumlar, bloqlar, çatlar və messengerlər kimi internetdə müxtəlif platformalar vasitəsilə baş verən müzakirələr, fikir mübadiləsi, şərhlər və digər ünsiyyət formaları da daxil olmaqla geniş qarşılıqlı əlaqələri əhatə edir. İnternet diskursunun fərqli xüsusiyyəti müxtəlif üslub ünsürlərinin birləşməsi, danışmada işlənən söz və ifadələrinin, dil oyunlarının ünsürlərinin daxil edilməsi, müxtəlif struktur tipli frazeoloji vahidlərin istifadəsi, təsviri təriflərin bir hissəsi kimi səciyyəvi sözlərin istifadəsi, təsvir olunan hadisənin qiymətləndirilməsini dolayısı ilə əks etdirən konnotativ söz və ifadələrdir [4, s. 59].

Müasir cəmiyyətdə internet müzakirəsi bir neçə səbəbə görə böyük əhəmiyyət kəsb edir: 1. Qlobal ünsiyyət: İnternet dünyanın istənilən yerində insanlar arasında ünsiyyət və məlumat mübadiləsini təmin edir. Bu, qlobal ünsiyyət və müxtəlif fikir mübadiləsi üçün nadir imkandır; 2. İnformasiyanın demokratikləşməsi: İnternet informasiyanın sərbəst mübadiləsi üçün platforma təmin edir. İnsanlar bərabər şərtlərlə öz fikirlərini ifadə edə, biliklərini bölüşə və müzakirələrdə iştirak edə, bununla da informasiyaya çıxışı demokratikləşdirə bilərlər; 3. İctimai rəyin formalaşdırılması: Onlayn diskurs ictimai rəyin formalaşmasında mühüm rol oynayır. Onlayn müzakirə olunan hadisələr ictimai rəyə əhəmiyyətli təsir göstərə və hətta hökumət səviyyəsində qərarların qəbuluna təsir göstərə bilər; 4. İcmaları bir araya gətirmək: İnternet məkandan asılı olmayaraq ortaqlara malik icmalar yaratmağa imkan verir. İnsanlar paylaşma və həmrəyliyi təşviq edən müəyyən mövzular, ideologiyalar və ya məqsədlər ətrafında birləşə bilərlər; 5. Təhsil və özünütəhsil: İnternet söhbəti təhsil materiallarının qiymətli mənbəyi və özünütəhsil imkanındır. İnsanlar aktual problemləri, həssas məsələləri müzakirə edə və təcrübə mübadiləsi apara, bununla da biliklərini artırma bilərlər.

Bütün müsbət cəhətlərlə bərabər, diskurs həm də dezinformasiya və rəqəmsal uçurum kimi problemlərlə üzləşə bilər. İnternet diskursunun dili onu digər ünsiyyət formalarından fərqləndirən bir sıra nadir xüsusiyyətlərə malikdir. Onlayn diskurs dilinin bəzi əsas aspektləri bunlardır:

1. Xüsusi linqvistik xüsusiyyətlər: a) Akronimlər və ixtisarlər: Onlayn diskurs yazılı ünsiyyəti sürətləndirmək üçün ixtisarlardan geniş istifadə edir. Məsələn, "lol" (yüksək səslə gülmək), "BRB" (dərhal geri dönmək) və s.; b) Slenq və yeni sözlər: Onlayn ünsiyyətin dinamik xarakteri nəticəsində xüsusi internet jarqonları və yeni sözlər meydana çıxır. Məsələn, "mem", "troll" və s.; c) İfadələr: İnternet diskurs rəyin emosional tonunu çatdırmaq üçün ifadələrdən fəal şəkildə istifadə edir.

2. İroniya və sarkazm: a) Onlayn diskursda tez-tez istehza və sarkazmdan istifadə olunur. Ancaq yazıda şifahi olmayan işarələrin olmaması səbəbindən bəzən anlaşılmazlıqlar baş verə bilər.

3. Hiperlinklər və memlər: a) Hiperlinklər: Hiperlinklərdən istifadə istifadəçilərə məlumatları asanlıqla paylaşmağa və müzakirələrə kontekst əlavə etməyə imkan verir; b) Memlər: Memlər onlayn diskursun mühüm hissəsidir, icma daxilində tez tanınması mümkün olan davamlı təsvirlər və nümunələr formalaşdırır.

4. Dilin təkamülü: a) İnternet diskursunun dili yeni texnologiyaların, mədəni tendensiyaların və sosial dəyişikliklərin təsiri altında daim inkişaf edir.

5. Həşteqlər: a) Həşteqlərdən istifadə məzmunu təşkil etməyə və ictimai söhbətdə iştirak etməyə kömək edir.

⁹ AMEA Nəsimi adına Dilçilik İnstitutu Kompüter dilçiliyi şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent

6. Təxəllüslər və anonimlik: a) Onlayn diskursda təxəllüslərdən və anonimlikdən istifadə ünsiyyət tərzinə təsir göstərərək insanlara öz fikirlərini daha sərbəst ifadə etməyə və ya əksinə, aqressiv davranmağa imkan verə bilər.

İxtisarlar və jarqon internet diskurs dilinin əsas ünsürləridir, ona sürətli informasiya mübadiləsində orijinallıq və effektivlik verir. Hələ qədim zamanlarda Markus Tullius Tironun Siseronun çıxışlarını qeyd etmək üçün bir növ qısaltmaları hazırladığına inanılır [12]. Mətn mesajlarında, eləcə də Tvitlərdə ixtisarlardan istifadə ilə bağlı bəzi araşdırmalar göstərmişdir ki, mətnin qısaltılması qismən mesajda icazə verilən məhdud sayda simvolla bağlıdır [11]. Onlardan istifadənin məqsədi mesajı tez çatdırmaq və məlumatı gizli saxlamaqdır. Bəzilərinin fikrincə, istifadəçinin qəsdən, qənaət baxımından qısaltmaya əl atdığı qeyd edirlərsə [17], digərləri ifadələrinə emosiya əlavə etmək [13] və ya sosial qrupa üzv olduqlarını göstərmək [16] məqsədi daşıdığı qeyd edirlər. Aşağıdakı nümunələrə nəzər salaq:

İxtisarlar mesajlarda istifadə olunan simvolların sayını azaltmaqla yanaşı, həm də fərqli ünsiyyət kodu yaradır, istifadəçilərə onlayn mühitdə öz fikir və emosiyalarını tez və effektiv şəkildə ifadə etməyə imkan verir. E.N.Qalığina internet məkanında işləyənlərin məqsədi dil vasitələrinə qənaət, müsahiblərin diqqətini cəlb etmək məqsədini güddüyünü önə çəkir [3, s. 12]. İxtisarlar və qısaltmalar internet diskurs dilinin mühüm ünsürüdür, ünsiyyəti zənginləşdirir və onlayn icmaların unikal lüğətini yaradır. Bu linqvistik aspekt məlumat ötürməkdə özünəməxsus dinamikasına və səmərəliliyinə malik olan şəbəkə rabitəsi mədəniyyətinin tərkib hissəsidir. İnternet diskursunda qısaltma və ixtisarları səciyyələndirən bir neçə aspekti nəzərdən keçirək:

1. Vaxta və simvollarla qənaət: - İxtisarların istifadə edilməsinin əsas səbəblərindən biri mətn daxil edərək vaxt və məkana qənaət etməkdir. Onlayn ünsiyyət sürəti və qısalığı ilə səciyyələnir, akronimlər fikirlərin yığcam ifadə vasitəsinə çevrilir; 2. İcma və cəmiyyətə daxil olma: - İxtisarların istifadəsi xüsusi onlayn qrupa və ya icmaya üzvlüyü ifadə etmək üsuludur. Bu, müəyyən bir cəmiyyətin üzvləri üçün başa düşülən bir növ linqvistik kod yaradır; 3. Emosional çalar: - Bəzi ixtisarlar duyğuları ifadə etmək üçün qəbul edilir. Məsələn, "lol" (yüksək səslə gülmək) gülüşü bildirmək üçün, "brb" (bir azdan geri dön) müvəqqəti yoxluğu bildirmək üçün istifadə olunur. Bu qısaltmalar mətni emosional məzmunla zənginləşdirir; 4. İroniya və sarkazm: - İnternetdə ixtisarla istehza və ya sarkazm ifadə etmək üçün istifadə edilə bilər. Məsələn, "asap" (mümkün qədər tez) istehza ilə "mümkün qədər yavaş" (mümkün qədər yavaş) ilə əvəz edilə bilər; 5. Müxtəlif platformaların xüsusiyyətləri: - Fərqli onlayn platformaların cəmiyyətin təbiətinə əsaslanan öz unikal qısaltmaları ola bilər. Məsələn, oyun icmaları oyun terminologiyasına xas qısaltmalardan istifadə edə bilər; 6. Yeni söz və ifadələrin yaradılması: - Onlayn diskurs qısaltmalar vasitəsilə yeni sözlər və ifadələr yarada bilər. Məsələn, "selfie" "avtoportret" abreviaturasından yaranan geniş istifadə olunan bir terminə çevrilmişdir; 7. Dil dinamikasının inkişafı: - İxtisarlar və qısaltmalardan istifadə internet diskursunda yeni linqvistik formaların və dinamikaların yaranmasına və inkişafına kömək edir. Bu proses onlayn mühitin təsiri altında dilin canlı təkamülünü əks etdirir; 8. Tərcümədə çətinliklər: - İxtisarlar tərcümədə çətinliklər yarada bilər, çünki onlar çox vaxt hərfi mənada tərcümə edilməyən mədəni və linqvistik kontekstlərə malikdirlər.

İnternet diskursunda ixtisarlar və qısaltmalar yalnız onlayn icmaların spesifik dilini müəyyən etmir, həm də bu icmaların iştirakçıları üçün aydın təsdiq kodunu formalaşdırır. Bu, onlayn məkanda linqvistik yaradıcılığın və effektiv ünsiyyətin ifadəsidir.

Onlayn diskursda çoxlu sayda ixtisar və qısaltmalar mövcuddur və onların məşhurluğu kontekstdən, icmadan və platformadan asılı olaraq dəyişə bilər. Aşağıda bəzi ümumi qısaltma və ixtisarların siyahısı verilmişdir:

1. LOL: (yüksək səslə güllün); 2. BRB: (mən dərhal qayıdacağam); 3. OMG: (Aman Tanrım); 4. TTYL: (daha sonra danışaq); 5. IMHO: (təvazökar fikrimcə); 6. BTW: (yeri gəlmişkən); 7. IDK: (bilmirəm); 8. FYI: (məlumatınız üçün); 9. ICYMI: (söhbəti qaçırdığımız halda); 10. ROFL: (gülərək yuvarlanmaq); 11. DM: (şəxsi mesaj); 12. TL; DR: (çox uzun; oxumadım) və s.

Bu, sadəcə olaraq kiçik bir seçimdir və internet müzakirəsində fəal şəkildə istifadə olunan bir çox başqa ixtisar və qısaltmalar mövcuddur. Qeyd etmək vacibdir ki, bu ifadələr zaman keçdikcə dəyişə və dəyişdirilə bilər, müxtəlif onlayn icmalarda fərqli mənalara malik ola bilər.

Nəticə etibarilə, demək lazımdır ki, internet ixtisarları dil əhəmiyyətli təsir göstərir, yeni ünsürlər təqdim edir və kommunikativ təcrübələri dəyişir. Bir çox internet qısaltmaları qlobal miqyasda qəbul edilmiş, müəyyən dil ünsürlərinin qloballaşmasına kömək edir. Beləliklə, qısaltmalar onlayn mühitdə universal dilin bir hissəsinə çevrilə bilər. Ümumiyyətlə, internet abreviaturaları rəqəmsal əsrdə dilin təkamülünə töhfə verən dil praktikalarının dəyişdirilməsi üçün aktiv alət rolunu oynayır.

İstifadə edilmiş ədəbiyyat

1. Варлимова Е.В. Особенности германского леворадикального Интернет-дискурса: дисс.канд.фил.наук. Астрахань.2006. 175 с.
2. Гайфуллина А.Н. Гендерные особенности вербализации концепта «мужчина» в интернет-дискурсе: автореф. дисс. ... канд. филол. наук / А.Н. Гайфуллина. – Казань, 2010. – 24 с.
3. Галичкина Е.Н. Специфика компьютерного дискурса на английском и русском языках (на материале жанра компьютерных конференций): автореф. дисс. ... канд. филол. наук. Волгоград, 2001. 21 с.
4. Загоруйко И.Н. Интернет-дискурс в современном коммуникационном пространстве. Вестник КГУ им. Н.А. Некрасова. № 3, 2012. С.56-60.
5. Лутовинова О.В. Лингвокультурологические характеристики виртуального дискурса: автореф. дисс. ... канд. филол. наук. Волгоград.2009. 35 с.
6. Мельникова О.К. К вопросу об определении термина «интернет-дискурс» Казанский вестник молодых ученых Педагогические науки. Теоретические и практические вопросы современной лингвистики. 2018, том 2 № 4 (7) - https://kpfu.ru/portal/docs/F_2282646847.Melnikova.pdf
7. Русанов Е.К. Интернет-дискурс в дискурсивной парадигме /Е.К. Русанов // Гуманитарные юридические исследования. – 2016. – №1. – С.214-217

8. Ушаков А.А. Интернет-дискурс как особый тип речи / А.А. Ушаков // Вестник Адыгейского государственного университета. Серия 2: Филология и искусствоведение. – 2010. – №4. – С.170-174
9. Юртаева Е.С. Характеристики виртуальной языковой личности в коммуникативном пространстве Интернет-дискурса / Е.С. Юртаева // Иностранные языки в контексте межкультурной коммуникации. – 2016. – С.307-312.
10. Chrystal, D. Language and the Internet. - Cambridge University Press, 2004. – 272 p
11. Dabrowka M. Abbreviated English – A typical feature of online communication? Studia Linguistica Universitatis Jagellonicae Cracoviensis 135(34):pp.235-251.DOI:[10.4467/20834624SL.18.022.9316](https://doi.org/10.4467/20834624SL.18.022.9316)
12. Danesi M. Language, society and new media. Sociolinguistics today. New York, London. 2016.
13. Dresner, E., & Herring, S. C. Functions of the non-verbal in CMC: Emoticons and illocutionary force. Communication Theory, 20, 2010. Pp.249-268.
14. Ketcham E. Internet Discourse: The application of discourse analysis to instant messaging communication: Honors Thesis / E. Ketcham. – Northeastern University, USA, 2011. - 39p. – URL: https://repository.library.northeastern.edu/downloads/neu:376918?datastream_id=content
15. Lewis, C., & Fabos, B. Instant messaging, literacies, and social identities. Reading Research Quarterly, 40, 2005, pp.470-501. doi:10.1598/RRQ.40.4.5
16. Taylor, A., and Vincent, J. An SMS history. In L. Hamill & A. Lasen (Eds), Mobile world: Past, present, and future. (pp. 75-91). 2005. New York: Springer.

Açar sözlər: diskurs, ixtisarlər, ünsiyyət vasitələri, sosial şəbəkələr, sosial-mədəni

Ключевые слова: дискурс, аббревиатуры, средства коммуникации, социальные сети, социокультурные

Key words: discourse, abbreviations, means of communication, social networks, socio-cultural

Xülasə

Məqalə internet diskursunda ixtisarlər və onların onlayn icmaların dil təcrübəsinə təsirinin öyrənilməsinə həsr edilmişdir. Müəllif internet kommunikasiyalarında geniş istifadə olunan ixtisarlarnın müxtəlifliyini araşdırır və onların lingvistik, sosial-mədəni və praktiki aspektlərini təhlil edir. Məqalədə məşhur ixtisarlarnın icmalı yer alır, onların sürətli mesajlaşmada funksionallığı təsvir edilir və onlayn icmaların spesifik leksik şəxsiyyətinin formalaşmasında onların rolu vurğulanır. Dil müxtəlifliyi və onlayn mühitlərdə mesajların qavranılması və anlaşılması üçün qısaldılmış sözlərdən istifadənin nəticələri də nəzərdən keçirilir. Təhlil əsasında müəllif ixtisarlarnın internet diskurs dilinin təkamülünə təsiri və rəqəmsal ünsiyyət mədəniyyətinin formalaşmasında rolu haqqında nəticə çıxarır.

Abbreviations and acronyms in Internet discourse

Summary

The article is devoted to the study of abbreviations in internet discourse and their impact on the language experience of online communities. The author examines the variety of abbreviations widely used in Internet communications and analyzes their linguistic, sociocultural, and practical aspects. The article provides an overview of popular abbreviations, describes their functionality in instant messaging, and highlights their role in shaping the specific lexical identity of online communities. The implications of language diversity and the use of acronyms for the perception and understanding of messages in online environments are also considered. Based on the analysis, the author draws conclusions about the impact of abbreviations on the evolution of the Internet discourse language and its role in the formation of digital communication culture.

Аббревиатуры и сокращения в интернет-дискурсе

Резюме

Статья посвящена изучению аббревиатур в интернет-дискурсе и их влиянию на языковой опыт интернет-сообществ. Автор рассматривает разнообразие аббревиатур, широко используемых в интернет-коммуникациях, и анализирует их лингвистический, социокультурный и практический аспекты. В статье дан обзор популярных аббревиатур, описаны их функциональные возможности в сфере обмена мгновенными сообщениями, а также отмечена их роль в формировании специфической лексической идентичности интернет-сообществ. Также рассматриваются последствия языкового разнообразия и использования сокращений для восприятия и понимания сообщений в онлайн-среде. На основе анализа автор делает выводы о влиянии аббревиатур на эволюцию языка интернет-дискурса и ее роли в формировании культуры цифрового общения.

Rayçi: dos. L.Ələkbərova

İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ İSMİN HAL KATEQORİYASININ FUNKSIONAL VƏ SİNTAKTİK TƏSNİFATI

Giriş. Müasir ingilis dilində cəmi iki hal (common, possessive) olduğu halda, müasir Azərbaycan dilində onların sayı altıdır (adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq). Heç şübhəsiz, belə bir kateqoriyanın araşdırılması, genetik cəhətdən qohum olmayan dillərdə onların işlənmə xüsusiyyətlərinin aşkarlanması və ən mühümü hal kateqoriyasının müayisəli tipoloji baxımdan təsdiq edilməsi çox dəyərli ola bilər. Məhz bu baxımdan “Müasir ingilis və Azərbaycan dillərində hal kateqoriyası və onun xüsusiyyətləri” adlı məqaləmiz hər iki dildə bu sahəyə həsr olunmuş elmi ədəbiyyatın araşdırılması, onların saf-çürük edilməsi, bu və ya digər oxşar və ya fərqli cəhətlərin araşdırılması zənnimizcə maraqlı ola bilər.

Müasir ingilis dilində hal kateqoriyasının miqdarı haqqında dilçilər arasında yekdil fikir yoxdur. **T.Doyçbeynin** fikrincə, müasir ingilis dilində dörd hal: adlıq, yiyəlik, yönlük və təsirlik hallar mövcuddur. Bununla yanaşı T.Doyçbeynin fikrincə, hal kateqoriyasının şəkilçi ilə ifadəsi heç də vacib deyildir. Onun fikrinə görə, hal sözün cümlədəki yeri və sözönlüyü vasitəsi ilə ifadə oluna bilər. **C.Veber** T.Doyçbeyindən fərqli olaraq, müasir ingilis dilində beş halın: adlıq, yiyəlik, yönlük, təsirlik və çıxışlıq hallarının mövcud olduğunu qeyd edir. Bundan başqa, C.Veber söz önündən sonra işlədilan sözü “**halsız söz forması**” adlandırır. **H.Suit** hal kateqoriyası probleminə bir qədər başqa rəydan yanaşır. Müxtəlif dillərdə hal kateqoriyası probleminə toxunan müəllif müasir ingilis dilində yalnız bircə halın (inflected case) mövcudluğu fikrini irəli sürmüşdü. O, qeyd edir ki, yalnız bu məqamda biz hal şəkilçisinə rast gəlirik. Şəkilçisiz halı isə A.Suit ümumi hal (common case) adlandırır. **O.Yesperen** öz kitab və məqalələrində dəfələrlə bu problemə toxunmuşdur. O, bu kateqoriyaya sırf morfoloji kateqoriya kimi yanaşır. İngilis dili ilə məşğul olan əksər dilçilər ismin iki halı olduğuna tərəfdar çıxırlar.

1) Ümumi hal (The Common Case); 2) Yiyəlik hal (The Possessive Case)

Bəzi hallarda ümumi halda olan isim “**of, to, by, with**” sözləri ilə işlənərək müəyyən əlaqə yaradır. Bu sözlərin müstəqil mənalara olmadığından dilimizə tərcümə oluna bilmirlər. Bəs müasir ingilis dilində geniş işlənən yiyəlik halın təbiəti necədir? Bu hal, əsasən, əşya və şəxs arasında olan yiyəlik, sahiblik əlaqəsini ifadə edir: **The man’s eyes weren’t particularly searching. You owe your brother’s escape this night.** Müasir ingilis dilində ismin yiyəlik halı isimlərin sonuna ‘s, cəm isimlərin sonuna isə apastrof işarəsi artırmaqla düzəlir. Cəm forması kökdəki saitin dəyişməsi vasitəsi ilə düzəldilən isimlərin yiyəlik hal forması, bu isimlərin tək yaxud cəm olmasından asılı olmayaraq eyni qayda ilə düzəlir. Başqa sözlə desək, isimlərin sonuna ‘s şəkilçisi əlavə olunur: **What’s the matter with men’s cookery?** Sonu “s” hərfi ilə qurtaran isimlərin yiyəlik hal forması iki cür düzəldilə bilər: ya adı qayda üzrə ismin sonuna ‘s şəkilçisi, yaxud ismin sonuna (‘) artırılır: **Charls’ tongue was ready with a dozen alibis.** Eyni bir əşya iki və daha çox şəxsə məxsus olduqda, yiyəlik hal şəkilçisi axırıncı ismə əlavə olunur. Məsələn: **At the moment of Deer Lake, Dave, Mike and Joly’s inflainted eyes widened with pleasure.**

Qeyd etmək lazımdır ki, yiyəlik hal şəkilçisi (‘s) kar samitindən sonra (s) cingiltli samitlərdən və saitlərdən sonra (z), fişiltli samitlərdən sonra isə (iz) tələffüz olunur. Azərbaycan dilindən fərqli olaraq ingilis dilində yiyəlik halın işlənmə miqyası xeyli dardır. İngilis dilində bir qayda olaraq ancaq canlı varlıqları bildiren isimlər yiyəlik halında işlənir. Cansız varlıqları bildiren isimlər isə bir qayda olaraq, yiyəlik halında işlənir. Bu cür isimlərdə sahiblik, mənsubiyyət mənası “**of**” sözləri ilə ifadə olunur.

K.N.Kaçalova və E.E.İzrailiyev qeyd edirlər ki, ingilis dilində iki isim bəzən birinin ardınca ‘s formasını nadir hallarda qəbul edir. Bu halda “of” sözlərindən istifadə olunur. Bəzən bir neçə söz qrupu işləndikdə s sonuncu ismin axırına əlavə olunur. Müasir ingilis dilində yiyəlik hal şəkilçisinin işlənməsi geniş miqyas almışdır. Belə ki, o, yalnız yuxarıda qeyd etdiyimiz kimi canlı varlıqları ifadə edən isimlərə deyil, habelə bəzi cansız varlıqları bildiren isimlərə, mücərrəd isimlərə, hətta bəzi hərflərə artırıla bilər: 1. Zaman bildiren isimlərlə; 2. Fəsillərin, ayların, günlərin adını bildiren isimlərlə; 3. Ölkə və şəhər adları bildiren isimlərlə; 4. The earth, the moon, the sun, ocean, water, gulf, world, wind, city, town, ship, boat, vessel və s. sözlərinə; 5. “today, tomorrow, yesterday” zaman zərflərinə və s.

Bütün yuxarıda qeyd etdiklərimizlə yanaşı **V.L.Kaunşanskaya, E.V.Profkoyeva, Z.K.Raynes, S.Eşskvizskaya və F.Y.Tsirlina** ali məktəb üçün yazdıqları: “**Grammar at the English language**” adlı dərs vəsaitində yiyəlik halın özünü a) müstəqil, b) absolyut olmaqla iki qrupa bölmüşlər. O müstəqil yiyəlik halın “sahiblik” “yiyəlik” ifadə etməsini qeyd etməklə yanaşı, adı çəkilən yarımqrupun keyfiyyət əlaqəsi bildirməsini də xüsusi vurğulayır. Absolyut (mütləq) yiyəlik isə daha çox anafirik şəkildə bəzi yer mənası bildiren sözlərlə işlənir.

Beləliklə müasir ingilis dilində hal kateqoriyası və onun səciyyəvi xüsusiyyətləri haqqda fikirlərimizi tamamlayaraq belə bir ümumiləşdirmə apara bilərik ki, məna etibarlı ilə ad ifadə edən və adlıq halın suallarından birinə cavab olan hal şəkilçisiz isimləri adlıq halda hesab etmək olar. Adlıq halın əsas mənası onun başqa hallarla müqayisəsi zamanı meydana çıxır. Adından da məlum olduğu kimi, yiyəlik halda olan söz-isim yiyəduurma, sahiblik, aid olmaq, yiyələnmə kimi münasibətləri ifadə edir. Elə bu mənalara əsas götürülərək ona “yiyəlik hal” adı verilmişdir.

İsmnin hal kateqoriyası müasir ingilis dilində ciddi mübahisə doğuran məsələlərdən biridir. İsmnin hal kateqoriyasından bəhs edərkən iki ciddi linqvistik problemlə üzləşirik:

1) Müasir ingilis dilində ismin hal kateqoriyası mövcuddurmu?

¹⁰ Bakı Mühəndislik Universiteti “Xarici dillər” kafedrasının dosenti, filologiya elmləri doktoru ysuleymanov@ben.edu.az

2) Əgər müasir ingilis dilində ismin hal kateqoriyası mövcuddursa, onda ingilis dilində ismin neçə halı var?

Ç.Filmor “İngilis dilində ismin hal kateqoriyasının semantik-sintaktik təsnifatı” adlı kitabında bu məsələlər tədqiq olunub. Məhz semantik hal kateqoriyası konsepsiyası 1960-cı illərdə **Ç.Filmor** tərəfindən işlənib hazırlanmışdır. Belə ki, Ç.Filmor ismin hal kateqoriyasının semantik-sintaktik təsnifatını vermişdir. Onun təsnifatına görə, müasir ingilis dilində ismin 6 halı var. Bunlar aşağıdakılardır:

- 1) Agentive case. John opened the door.
- 2) Instrumental case. The key opened the door.
- 3) Dative case. John believed that he would win.
- 4) Facitive case. The key was damaged.
- 5) Locative case. Chicago is windy.
- 6) Objective case. John stole the books (1, s. 45-49).

M.Doyçbeyn, M.Brayant kimi dilçilər tərəfindən irəli sürülən və klassik latın qrammatikasına əsaslanan bu təsnifata görə müasir ingilis dilində ismin beş halı müəyyənləşdirilir: Nominative, genitive, dative, accusative və vocative. Cümlənin mübtədası nominative (adlıq hal), vasitəli tamamlıq dative (yönlük hal), vasitəsiz tamamlıq accusative (təsirlik hal), xitab vocative halda istənilən isimlə ifadə olunur (2, s. 110-112).

Beləliklə, bu təsnifata diqqətlə fikir versək görürük ki, morfoloji əlamətlər qarışıb.

II. İkinci nəzəriyyə sözlü hallar və ya analitik hal kateqoriyası nəzəriyyəsidir. Bu birinci nəzəriyyənin məntiqi davamı olub, klassik latın qrammatikasına əsaslanır.

H.Sweet New English Grammar, Logical and Historical part I (Oxford-1904) adlı əsərində o qeyd edir ki, ismin analitik hal kateqoriyasına malik olması mübahisə doğuran məsələlərdən biridir. Bu da öz növbəsində hal mənası bildirən sözlülərin leksik mənaya malik olub-olmaması ilə sıx bağlıdır (3, s. 41-44).

Bu sahədə də dilçilər arasında fikir ayrılığı var: bəzi dilçilər **H.Suit, O.P.Sunik** belə hesab edirlər ki, sözlüləri leksik mənaya malik deyil digər dilçilər (V.N.Yartseva, -B.S.Xaymoviç, B.İ.Roqovskaya 4, s. 136-138) belə hesab edirlər ki, sözlüləri leksik mənaya malikdir. Məsələyə I qrup dilçilərin dedikləri kimi yanaşsaq, yəni belə hesab etsək ki, sözlülər leksik mənaya malik deyil, o zaman müasir ingilis dilində ismin analitik hal formasına malik olduğunu qəbul edə bilərik.

Lakin II qrup dilçilərin fikri ilə razılaşsaq, yəni belə hesab etsək ki, sözlülər leksik mənaya malikdir, o zaman müasir ingilis dilində ismin analitik hal formasına malik olduğunu demək olmaz. Analitik hal nəzəriyyəsini irəli sürənlərdən biri C.Körm sözlünü ilə birlikdə işlənən ismi- ismin analitik halı hesab edir. Onun fikrincə, “və” for” + isim yönlük halı, “of+isim” yiyəlik halı, “with+isim” instrumental halı göstərir. **C.Körmə** görə müasir ingilis dilində ismin 4 halı var:

- 1) The common case (ismin adlıq halı, şəkilçisiz)
- 2) The genitive case (of+noun)
- 3) The dative case (to+noun)
- 4) The instrumental case (with+noun) (5, s. 58-52).

Qeyd etmək lazımdır ki, bu nəzəriyyə bir sıra dilçilər tərəfindən qeyri məqbul hesab edilir. Belə ki, **B.A.İlyiş** qeyd edir ki, əgər bu nəzəriyyəyə inansaq, onda bütün sözlülər ilə işlənən isimləri ismin analitik halı hesab etmək lazım gələr ki, bu da qeyri-mümkündür (6, s. 88-96).

Üçüncü nəzəriyyə məhdud hal nəzəriyyəsi adlanır. Bu nəzəriyyə H.Suit, O.Yespersen, A.İ.Smirnitski, L.S.Barxudarov, **O.İ.Musayev** və başqaları tərəfindən qəbul edilmişdir. Bu nəzəriyyə ismin iki qrammatik halı: adlıq hal (the common case) və yiyəlik halın (the genitive case) oppozisiyasına əsaslanıb. Oppozisiyanın güclü tərəfi ismin yiyəlik halıdır, çünki onun “s” kimi morfoloji əlaməti var. Oppozisiyanın zəif tərəfi ismin adlıq halıdır, çünki onun heç bir morfoloji əlaməti yoxdur (7, s. 134-139). Qeyd etmək lazımdır ki, ismin hal kateqoriyasının sintaktik əlaqələrin göstəricisi olmaq konsepsiyası prespektiv, qeyri-struktur, struktur-deskriptiv dilçilər tərəfindən də qəbul edilmişdir.

Nəticə. Yuxarıda qeyd olunanları nəzərə alsaq, belə nəticəyə gələ bilərik ki, “s” hissəcik (postposition) ilə morfem arasında bir yer tutur. “of” və “s”-in paralel işlənməsinə gəldikdə isə, aydındır ki “s” yalnız canlıları və bir qisim cansız isimləri bildirən sözlələrlə işlənir. “of” isə əsasən cansız əşyalarla işlənir. Müasir ingilis dilində ismin hal kateqoriyasından bəhs edərkən prof. Musayev qeyd edir ki, “s” şəkilçisi tarixən hal şəkilçisi olmuş, dilin sonrakı inkişafı prosesində onun işlənmə miqyası qismən daralmışdır. Müasir ingilis dilçilərindən olan Ç.Barberin dediyinə və dil faktlarının sübut etdiyinə görə “s” şəkilçisinin işlənmə miqyası müasir ingilis dilində yenidən genişlənməyə başlamışdır. Bu isə o deməkdir ki, “s” şəkilçisi ilə düzələn ismin hal forması onun paradigmatında daha möhkəm qərarlaşmaq üzrədir. Bu da öz növbəsində bizdə belə bir inam yaradır ki, “s” şəkilçisi diaxron planda hal formantı olmuş və müasir dildə də hal formantıdır, hal şəkilçisidir. Mənsubiyyət bildirən yiyəlik halın aşağıdakı semantik mənalara var.

İstifadə edilmiş ədəbiyyat

1. Filmor Ç. İngilis dilində ismin hal kateqoriyasının sem.-sintaktik təsnifatı. Moskva, 1960, s.: 45-49.
2. Nesfield J.C. English Grammar Past and Present L., 1931, page: 110-112.
3. Sweet H. New English Grammar, Logical and Historical part I, Oxford, 1904, page. 41-44.
4. Khaimovich B.S., Rogovskaya B.I. A course English Grammar M, 1967, page: 136-138.
5. Köm C. Müasir İngilis dilində ismin hal kateqoriyasına dair. M, 1978, s. 58-62.
6. İlyiş B. The Structure of Modern English. M, 1974, page: 88-96.

Açar sözlər: söz sırası, ismin hal kateqoriyası, termin, inkişaf, təsnifat

Key words: word order, noun case category, term, development, classification

Ключевые слова: порядок слов, падежная категория существительного, термин, развитие, классификация

Xülasə

Həm ingilis, həm də Azərbaycan dilində **isim** əsas nitq hissələrindən biridir. Onlar dildə olan sözlərin ən mühüm bir qismini təşkil edir. Məlum olduğu kimi, isimlər bizi əhatə edən bütün maddi varlıqların süurumuzdakı mütəlif təzahürlərin adlarını bildirən sözlərdir. Onlar eyni zamanda təkə maddi varlıqlar deyil, bütün mənəvi və abstrakt anlayışların da adlarını bildirir. Hər iki dildə isimləri əhatə edən mühüm kateqoriyalardan biri **hal kateqoriyasıdır**. Başqa sözlə, onlar arasında sintaktik əlaqə vardır. Hər iki dildə hal şəkilçiləri sözlərin lüğəvi mənasına təsir etmir, onlar isimlərdə qrammatik mənanı meydana çıxarır. Əlbəttə ingilis dili **analitik**, Azərbaycan dili **sintetik** dil olduğundan bu dillərdəki hal kateqoriyasının da mövcudluğu, miqdarı, işlənməsi, əlaqəsi, bir sözlə onların səciyyəvi xüsusiyyətləri fərqlidir.

Summary

This article has been dedicated to the category of case of nouns in Modern English. It is known that the category of case in Modern English represents serious linguistic problem. The linguists' opinion differ, firstly, on the occasion of existence of the category of case in Modern English, how many case forms there are in Modern English. All 4 theories suggested by different scholar at different times and concerning the category of case in Modern English have been analysed in this article. It should be noted that the fact that the name has an analytical case category is one of the controversial issues.

Резюме

Данная статья посвящена категории падежа существительных в современном английском языке. Известно, что категория падежа в современном английском языке представляет собой серьезную лингвистическую проблему. Мнения лингвистов расходятся, во-первых, по поводу существования категории падежа в современном английском языке, сколько падежных форм в современном английском языке. Все 4 теории, предложенные разными исследователем в разное время и относительно категории падежа в современном английском языке.

RƏYÇİ: Filologiya üzrə fəlsəfə doktoru, dosent Adilə Zeynalova

TƏRCÜMƏNİN NÖVLƏRİ VƏ ONLARIN FAYDALARI

Şifahi tərcümə yazılı tərcümədən fərqlənir. Onun bir neçə forması var: *sinxron*, *ardıcıl* və s. Onların qısa xülasəsini aşağıda izah edəcəyik.

F.Abdullayeva şifahi tərcümənin növlərini belə izah edir: “*Sinxron tərcümə məxəz nitqlə demək olar ki, eyni zamanda həyata keçirilir. Sinxron tərcüməçi xüsusi texnika ilə təchiz olunmuş kabinetdə oturaraq, qulaqcıqlar vasitəsilə eşitdiyi nitqi həmin anda tərcümə edib mikrafona deyir*” [1, s. 25]. Onun yazdığına görə, dilmanc məxəz nitqi tərcümə edib eyni vaxtda dinləyənlərə çatdırır. Sinxron tərcümə zamanı dilmancdan ən azı iki saat tələb olunur ki, fikrini toplasın və materialı tərcümə etsin.

Ardıcıl tərcümə isə belə izah olunur: “*Dilmanc məruzəçinin söylədiyi müəyyən nitq parçasını əvvəlcə eşidir, məruzə edən susduqdan sonra isə həmin mətni olduğu kimi digər dilə çevirir. Ardıcıl tərcümə zamanı adətən nitq hər 1-5 dəqiqədən bir fasilə edir və həmin mətnin, yaxud hissənin tərcüməsi üçün şərait yaradır*” [1, s. 26].

Ardıcıl tərcüməçi üçün əsas vacib şərtlərdən biri onun qeydgötürmə qabiliyyətidir. Belə ki, detallara baxmadan tam bir paraqrafı olduğu kimi yadda saxlamaq çox çətindir. Digər əsas cəhətlər isə qısamüddətli yaddaş, yaxşı təqdimat qabiliyyəti və inandırma bacarığıdır [2, s. 32].

Şifahi tərcümənin digər növü *görmə tərcüməsi* adlandırılır.

Görmə tərcüməsi digər tərcümə növlərindən çox istifadə olunsa da, xüsusən də böyük konfranslarda tez-tez istifadə olunmasına baxmayaraq, o, ən naməlum şifahi tərcümə növü hesab edilir.

Görünən tərcümədə şifahi tərcüməçi (və ya tərcüməçi) danışan tərəfindən təkrarlanacaq yazılı mətnə malik olur. Aydın ki, yazılı mətn tərcüməçinin şifahi tərcüməni həyata keçirəcəyi dilə tərcümə edilməyəcək. Buna görə də biz vizual tərcümədən danışırıq, çünki tərcüməçi mətni öz beynində tərcümə edərək və şifahi şəkildə çatdırarkən başqa dildə oxumalıdır [6, s. 76]. Buna görə də biz vizual tərcüməni (və ya görmə tərcüməsini) yazılı mətnin şifahi tərcüməsi kimi təyin edə bilərik. Tərcüməçi mətni mənəb dildə oxuyur və onu hədəf dildə şifahi şəkildə təkrarlayır. Şifahi tərcümə işgüzar görüşlərdə, notariat kontorunda və ya işgüzar görüşlərdə çox geniş istifadə olunur.

Şifahi tərcümənin digər növü *səsli tərcümə* kimi qəbul edilir.

Səsli tərcümə avtomatik olaraq tərcüməçi tərəfindən təmin edilən şifahi tərcümə növüdür. Məsələn, “Google Translate” kimi avtomatik tərcümə proqramı belə hesab edilə bilər. Bu proqramlar yalnız mətn yazmağa imkan vermir, həm də deyilən hər şeyi səsli şəkildə tərcümə etməyi bacarır. Qeyd edək ki, mətni səsli şəkildə tərcümə edəcək xüsusi proqramlaşdırılmış tərcüməçi səsləri mövcuddur [8, s. 46].

Şifahi tərcümənin digər variantı *ardıcıl tərcümə* kimi qəbul edilir. Ardıcıl şifahi tərcümə (və ya ardıcıl tərcümə) kifayət qədər kiçik görüşlərdə, danışıqlarda və ya konfranslarda baş verən şifahi tərcümə növüdür. Şifahi tərcümənin bu növündə tərcüməçi danışanın yanında dayanır. Bu zaman danışan şəxs maksimum 5 dəqiqə danışır və bu vaxt tərcüməçi danışanın dediyi hər şeyi tərcümə lövhəsinə yazır. Danışan nitqini bitirdikdən sonra tərcüməçi öz qeydlərinə əsasən danışanın dediklərini başqa dildə təkrarlamağa başlayır.

Məşhur rus sinxronisti və “Sinxron tərcümənin əsasları” kitabının müəllifi C.Çernov dərslərində yazır ki, insan bir dəfəyə 5 söz və ya 9 söz yadda saxlaya bilər. Lakin məsələ bir neçə sözü ardıcıl olaraq yadda saxlamaqda deyil [5, s. 68]. Bu məsələ belə izah olunur ki, nitq parçasını fasiləsiz olaraq dinləyəndə insanın yaddaşı yüklənir və əgər deyilən nitq parçasındakı əsas məqamlar qeydlər şəklində yazıya köçürülüb sonra onlara baxmaqla tərcümə edilirsə, onda mütərcim o qədər də tez yorulmur və işi keyfiyyətlə yerinə yetirir.

Şifahi tərcümə: sinxron tərcümə.

Ardıcıl şifahi tərcümədən fərqli olaraq, sinxron şifahi tərcümə adətən çoxlu sayda iştirakçının iştirak etdiyi böyük konfranslarda həyata keçirilir. Sinxron tərcümədə tərcüməçilər adətən konfrans zalının sonunda yerləşən tərcümə kabinetindən işləyirlər.

Qeyd edək ki, sinxron tərcümənin tarixi XX əsrin ortalarına təsadüf edir. Bu tərcümə növündən ilk dəfə Nyürenberq məhkəməsində istifadə olunmuşdur. O zamandan bəri çox sayda konfranslar keçirilir və iştirakçılar öz dillərində və ya beynəlxalq dillərdən birində çıxışları təxminən eyni zamanda dinləyirlər. Sinxron tərcümə müxtəlif dillərdə danışan çoxsaylı insanların iştirak etdiyi görüşlər, diplomatik danışıqlar, habelə digər proseslər üçün məqsəduyğun və əlverişli sayılır. Bunu onunla izah edirlər ki, sinxron tərcümədə vaxt ikiqat azalır, yəni məruzə ilə onun tərcüməsi eyni vaxtda bitir. Məlumat üçün bildirək ki, sinxron tərcümə daha çox BMT sessiyalarında və beynəlxalq konfranslarda işləndiyi üçün ona çox zaman “konfrans tərcüməsi” də deyilir [1, s. 30].

R.Counz yazır ki, sinxron tərcümə ardıcıl tərcümədən iki fərqli cəhəti ilə fərqlənir: akustika ilə bağlı olan; intellektual səciyyəli olan. Akustika ilə bağlı olan növdə dinləmə və danışma prosesi eyni zamanda baş verir; intellektual səciyyəlidə isə tərcüməçi məruzəçinin fikrini əvvəlcədən eşitməlidir [8, s. 71].

Sinxron tərcüməçinin dinləmə qabiliyyətini, eləcə də qısamüddətli yaddaşını inkişaf etdirmək üçün başlanğıc mərhələdə tələbələrə ana dilində eşitdikləri informasiyanı öz sözlərilə təkrarlamağı tələb edən çalışmalar vermək olar [4, s. 46].

Şifahi tərcümə: uzaqdan tərcümə.

Uzaqdan şifahi tərcümə müxtəlif formatlarda icra edilə bilər. Uzaqdan tərcümə şifahi vizual tərcümə, ardıcıl şifahi tərcümə və ya sinxron şifahi tərcümə ola bilər. Uzaqdan tərcüməni xarakterizə edən onun virtual formatda, yəni

¹¹ Filologiya üzrə fəlsəfə doktoru Bakı Slavyan Universiteti

onlayn şəkildə həyata keçirilməsidir. Bu şifahi tərcümə növü indiyə qədər çox dəstəklənməyib, lakin mövcud sağlamlıq böhranı səbəbindən demək olar ki, bütün tədbirlər uzaqdan keçirilir və tərcümənin bu növü artıq üstünlük qazanmağa başlayır. Hər şey onu göstərir ki, uzaqdan şifahi tərcümə hələ də mövcuddur və şifahi tərcümənin (tərcümə) ən geniş yayılmış formasına çevrilmişdir.

Bundan əlavə, uzaqdan şifahi tərcümə ənənəvi şifahi tərcümə ilə müqayisədə bir çox üstünlüklər təqdim edir. Bu, tərcümə növü dünyanın hər yerindən olan tərcüməçilərlə əlaqə saxlamağa imkan verir ki, bu da fin, Norveç və ya İsveç kimi qeyri-adi dildə şifahi tərcümə xidmətinə ehtiyac olduqda çox praktik olur.

Uzaqdan tərcümə rəqəmsal platformalar vasitəsilə həyata keçirilir. Məsələn, zoom uzaqdan şifahi tərcümələr etməyə hazır olan məşhur platformalardan biridir.

Göründüyü kimi, şifahi tərcüməyə müxtəlif mənalarda verilə bilər. Əsas məsələ odur ki, onun bütün mənalara tərcümə və çoxdillilik ünsiyyətlə bağlıdır. İstənilən halda, bütün versiyalarında şifahi tərcümə daim inkişaf edir və təxəyyülümüzdə meydan oxuyan bütün sahələrdə texniki təkmilləşdirmələr gözləmək olar.

Məlumat üçün bildirək ki, tərcümənin istənilən növündə fərqli anlama şərtləri mövcuddur, yaxud bunu belə də ifadə edə bilərik ki, tərcümə və tərcüməni anlamaq fərqli xarakter daşıyır. Bunda diqqətli olmaq lazımdır. Bu məsələni bir qədər izah edək.

Tərcümə və tərcüməni anlamaq çox vaxt eyni şey kimi başa düşülür, lakin bu səhvdir və fərqli məqsədlərə xidmət edir. Tərcüməni anlamaq bir dildə danışanları dinləmək və onların sözlərini başqa bir dilə tərcümə etməyi ehtiva etdiyi halda, tərcümə yazılı məzmunu bir dildən digər dilə tərcümə etməyə yönəlmişdir. Tərcümə həm də işarə dilinin tərcüməsinə qədər uzana bilər.

Tərcüməni anlamağın iki növü var:

Eyni vaxtda tərcüməni anlama – bu zaman danışan və tərcüməçi demək olar ki, eyni vaxtda danışır;

Ardıcıl anlama – danışan danışmağa başlayan kimi tərcüməçi onun sözlərini tərcümə edir;

Tərcüməni anlamağın, yəni şərh etmənin xüsusi faydaları vardır.

İlk əvvəl o, *tərcüməni anlamağa imkan verir.*

Tərcüməçinin əsas üstünlüklərindən biri onu başa düşməyə imkan verməkdir. Fərdlər müvəqqəti və ya daimi olaraq xarici ölkədə olduqda, onlar ev sahibi ölkənin dilində sərbəst danışa bilməzlər. Xəstəxanalar, məktəblər və ya bank mü sahibləri kimi vəziyyətlərdə dil biliklərinin məhdud olması səbəbindən anlaşılmaqlıqlar baş verə bilər. Tərcüməçilər bu linqvistik boşluqları aradan qaldıraraq, effektiv ünsiyyəti və qarşılıqlı anlaşmanı təmin edirlər. İnsanlar çox vaxt müvəqqəti və ya daimi olaraq və müxtəlif səbəblərdən öz ölkələrindən kənar olurlar. Hətta onlar öz ölkələrinə ayaq basmazdan əvvəl onun dilini öyrənməyə cəhd etsələr belə, bu onların səliss danışdıqları demək deyil. Dil boşluqlarının aradan qaldırılması adətən tərcümə şərhinin son hədəfidir. Tərcümə vasitəsi ilə mesajların ötürülməsi baş verən ünsiyyətə tam qoşulmaq və anlamaq üçün çox vacibdir.

Şəxsin Sosial Şəbəkəsinin Genişləndirilməsi tərcümənin şərhini izah olunur.

Tərcümənin şərhini həm də fərdin sosial və biznes şəbəkəsinin genişlənməsində mühüm rol oynayır. Beynəlxalq görüşlər və tədbirlər müxtəlif dil mənşəli insanları bir araya toplayır və tərcümə xidmətləri effektiv ünsiyyət saxlamağa və anlaşılmaqlıqların qarşısını almağa kömək edir.

Beynəlxalq Səyahətçilər üçün Qlobal Təcrübənin Təkmilləşdirilməsi.

Coğrafi sərhədlər səyahətçilər üçün eyni dili bilməyən insanlarla ünsiyyət mümkün olduqda zəifləməyə başlayır. İstər kimsə istirahət məqsədi ilə səyahət edir, istərsə də dünyanın digər mədəniyyətləri haqqında məlumat əldə etmək üçün səyahət edir, tərcümə xidmətləri ünsiyyəti çox asanlaşdırır. Fərqli dillərdə danışan insanlarla ünsiyyəti asanlaşdırmaqla, səyahətçilər xarici ölkələri daha asan gəzə və fərqli mədəniyyətlərlə əlaqə saxlaya bilərlər.

İndi isə tərcümənin faydalarını sadalayaq.

Müasir multikultural və çoxdillilik dünyası müxtəlif dillərdə danışan və müxtəlif mədəniyyətlərdən gələn insanlar arasında səmərəli və effektiv ünsiyyətdən asılıdır. Bir çox insanlar ingilis dilində danışsalar, dünyanın istənilən yerində ünsiyyət qura biləcəklərini düşünürlər. Effektiv ünsiyyət üçün yalnız ingilis dilini bilmək kifayət deyil. Çünki bir dildə sözlərdən daha çox şey var, mətni bir dildən digərinə effektiv və autentik tərcümə edə bilmək üçün yüksək təcrübəli və bilikli tərcüməçi lazımdır.

Tərcüməçilər üçün iş imkanlarının yaradılması.

Bütün dünyada tərcüməyə tələbat artdıqda, bu da tərcüməçilərə tələbatı artıraraq iş yerləri yaradır. Hələlik ingilis dili Avropa Parlamenti kimi yerlərdə effektiv ünsiyyət üçün istifadə olunan əsas dillərdən biri olduğu üçün hər zaman ingilis dili tərcüməçilərinə tələbat var, çünki bütün Avropa Parlamenti deputatları ingilis dilində təmiz danışa bilərlər.

Alman və fransız dilləri də Avropa Parlamentinin rəsmi dilləridir, buna görə də eyni şeylər tətbiq olunur və əsas sənədlərin alman və fransız dillərindən tərcüməçilər tərəfindən tərcüməsi həyata keçirilir ki, bu əsas dilləri başa düşməyənlər faydalansın [10].

Qeyd edək ki, tərcümədə işarə dili də mühüm rol oynayır. İşarə dili “kar adamların ünsiyyət vasitəsi kimi istifadə etdiyi jest, mimika və əl-qol bədən hərəkətlərindən ibarət işarələr sistemini nəzərdə tutur. Bu işarələr həm kar adamlar, həm də onlarla ünsiyyətdə olan normal eşitmə qabiliyyətli adamlar arasında işləyir [11].

İşarə dili üzrə tərcümə sinxron şəkildə həyata keçirilir və sinxron tərcümənin ənənəvi formasından fərqli olaraq burada tərcüməçinin təcrid olunmuş kabinetdə qulaqcıqlardan və mikrafondan istifadə etmək əvəzinə, eşitmə qabiliyyəti qüsurlu olan auditoriya qarşısında birbaşa fəaliyyət göstərməsi tələb olunur. Bu üsulla tərcümə edənlər

eşitdikləri şifahi nitqə işarə dilinə, işarə dilində ifadə olunanları isə adi nitqə çevirməli olur. İşarə dili üzrə tərcüməçilik mürəkkəb peşə sayılır [12].

Tərcümənin bu növü üzrə çalışanlar müəyyən kurs keçərək orada işarə dili, karların mədəniyyəti, barmaq vasitəsilə hərfləmə, işarə dilinin quruluşu, dilmanlığın əsasları, dilmanlıq və transliterasiya, səsləndirmə və s. kimi fənləri öyrənməlidirlər.

Göründüyü kimi, tərcümə və tərcüməçilik çox peşəkar bir sənətdir. Tərcümənin istənilən növündə tərcüməçidən müəyyən bacarıqlar tələb olunur. Hər bir növdə o, faktları təhlil edib anlamalı, vəziyyətə və danışığa dərhal uyğunlaşmalı, sürətli reaksiyaya, incə fəhmə malik olmalıdır. Tərcüməçi fikrini toplaya bilməli, əsəblərinə hakim olmalı, gözəl səsə və natiqlik vərdişlərinə malik olmalı, düzgün əl yazısı olmalı, yüksək intellektə malik olmalı, nəzakətli və diplomatlıq qabiliyyətilə seçilməlidir.

İstifadə edilmiş ədəbiyyat

1. Abdullayeva F. Peşəkar tərcümənin əsasları. Bakı: UniPrint, 2010, 218 s.
2. Abdullayeva F. Qeyri-dil ünsiyyət vasitələrinin tərcümədə rolu. // Elmi xəbərlər, Bakı: ADU, 2004, №4, s.32-38.
3. Abdullayeva F. Sinxron tərcüməçi hazırlığı təcrübəsindən // Elmi xəbərlər jurnalı, Bakı: ADU, 2006, №7, s.31-34
4. Adachi K. Shadowing // Forum, 1997, vol.35, Number 1, pp.46-47.
5. Chernov G. Inference and anticipation in simultaneous interpreting: a probability- prediction model. USA: John Benjamins Publishing Company, 2014, 268 p.
6. Daniel G. Basic concepts and models for interpreter and translator training. USA: John Benjamin Publishing company, 1995, 278 p.
7. Hendry J.F. A definite study of "Your future in translating and interpreting". USA: Richard Rosen Press, 1969, 210 p.
8. Jones R. Conference interpreting explained. UK: Manchester, 2020, 154 p.
9. <https://berba.com/reasons-benefits-professional-translation/>
10. <https://abroadlink.com/blog/oral-translation>
11. <https://www.translateplus.com/blog/advantages-of-voice-over-translation-services/>
12. <https://abroadlink.com/blog/oral-translation>

Açar sözlər: tərcümə, növ, sinxron, ardıcıl, görmə, səsləndirmə, işarə dili

Key words: translation, type, synchronous, simultaneous, sight, sound, sign language

Ключевые слова: перевод, тип, синхронный, одновременный, зрительный, звук, язык жестов

Types of translation and their benefits

Summary

The article deals with types of translation and their benefits. It mostly touches upon the types of oral translation and analyses their usage of advantages. The differences between the oral translation and the written translation have been explained in the article. The types of oral translation such as synchronous and simultaneous have been highlighted in the article.

Besides, translation and interpreting has also been touched upon in the article.

Any type of translation requires certain skills from the translator. In each type, the translator must analyze and understand the facts, adapt immediately to the situation and conversation, have a quick reaction, and have a subtle understanding.

Виды переводов и их преимущества

Резюме

В статье рассматриваются виды перевода и их преимущества. Основное внимание уделяется видам устного перевода и анализируются их преимущества. В статье объяснены различия между устным переводом и письменным переводом. В статье выделены такие виды устного перевода, как синхронный и синхронный.

Кроме того, в статье также затронуты вопросы письменного и устного перевода.

Любой вид перевода требует от переводчика определенных навыков. В каждом типе переводчик должен анализировать и понимать факты, немедленно адаптироваться к ситуации и разговору, иметь быструю реакцию и тонкое понимание.

Rəyçi: fil.f.d. G.Mustafayeva

AZƏRBAYCAN DİLİNDƏ GENETİK ANTONİMLƏR

Giriş. Azərbaycan dilinə məxsus genetik və tipoloji xarakterli leksik-semantik söz qrupları – omonim, sinonim və antonimlərdir. Leksik-semantik söz qrupları dünyanın bütün dillərində özünəməxsus şəkildə formalaşmışdır. Bu cəhətdən onlar funksionallıq baxımından universal xarakterə malikdir. Həmin söz qruplarının universal xarakteri artıq onların tədqiqində və təhlilində təsviri üsulu arxa plana çəkir, mütəxəssislərin diqqətini məsələnin genetik problemlərinin həllinə yönəldir.

Antonimlər yaranması insan təfəkkürünün ətraf aləmdəki əşya və hadisələrlə bağlı yaranmış əks əlaqə münasibətlərinin canlandırılması tələbatına uyğun şəkildə baş vermişdir. İnsan və ətraf mühit münasibətləri hər an birxətli, birstiqamətli anlayışları əks etdirməmişdir. Ona görə də bütün informasiyalar pozitiv anlayışların mühitində canlanmışdır. İnsan və ətraf mühit münasibətləri daim əksliklərlə və ziddiyyətlərlə baş-başa gəlir. Dil isə bunların ifadəsi üçün müvafiq sözlər formalaşdırır. S.Cəfərov yazır: “Antonim sözlərin dildə yaranmasına səbəb bizi əhatə edən aləmin özünün ziddiyyətli olmasıdır. İnkişafın əsasını təşkil edən bu ziddiyyətlərin dildə ifadəsi antonim sözlərdə özünü göstərir. Ona görə də antonimlər lüğət tərkibinin daha maraqlı bir qismini əhatə edir” [2, s. 35]. H.Həsənov antonimlərin formalaşması və dildəki mövqeyi ilə əlaqədar olaraq yazır:

“Dildə antonimlərin inkişafı və formalaşması onların aid olduqları hadisə və hərəkətlərin ziddiyyətli olması ilə əlaqədardır. Bu ziddiyyət əks mənalı sözlərlə ifadə olunur. Məhz buna görə də onlar antonimlərin meydana gəlməsində əsas amil kimi çıxış edir. Burada insanların həyat təcrübəsi də rol oynayır. İnsanlar həyatlarında maddi aləmdəki əşya və hadisələrin əlamət və keyfiyyətlərini dərk edir, onları bir-birindən fərqləndirir. Antonim sözlərin ifadə etdiyi məfhumlar insanın iş fəaliyyəti, həyat tərz, mənəvi aləmi və onu əhatə edən aləmə qarşı münasibəti ilə bağlıdır” [5, s. 5].

B.Xəlilov da antonimlərin yaranmasını insanın həyat təcrübəsi ilə əlaqədar izah edir. O yazır: “. . .Antonimlər insan cəmiyyəti yarandığı gündən meydana gəlmişdir. Cəmiyyətin üzvləri əhatəsində olduqları mühiti dərk etdikcə, yaxşını pisdən, acını şirindən, istini soyuqdan, dostu düşməndən, işığı qaranlıqdan fərqləndirməyə başlamışlar. Bu cür məfhumların dildə fərqləndirilməsi daha çox tam antonimlər vasitəsi ilə ifadə olunmuşdur” [6, s. 190].

Eyniköklü genetik antonimlər

Eyniköklü genetik antonimlər monosillablar şəklində formalaşmış tərkiblərdən ibarətdir. Eyniköklü genetik antonimlərin müəyyən qismi ilkin omonimlik mərhələsinin məhsulu kimi formalaşmışdır. Belə antonimlər eyni kök modeli üzərində əkslik anlayışı bildirməklə səciyyələnmişdir. Antonimlərin bu qisminin kök modelləri şəkilsizlik mərhələsində müvafiq derivatlarla qaynaq-qarıxdığından onları bərpa etmək çətinləşmişdir. Bununla yanaşı, eyni kök daxilindən omonim kimi formalaşan bəzi antonimlərin izlərini müəyyən etmək mümkün olur. Məsələn, *al-* kökü *alçaq* sözünün tərkibində aşağıdakı mənaları bildirir. *Al-* kökündən, həmçinin *alçaqlıq* mənası üzrə *alçalmaq*, *alçaltmaq*, *alçaldılmaq*, *alçaqdan* kimi sözlər də düzəlmişdir. *Al-* kökü hətta omonim variantlı dil vahidi kimi müstəqil olaraq *aşağı*, *aşağılıq*, *aşağı* hissə mənasında qədim türk lüğətində də qeydə alınmışdır: “Suv qum alıya ılınsar” (Su qum altında isinsə) [9, s. 34]. *Al-* kökü, eyni zamanda, antonim kimi *alp* (hündür, uca, əzəmətli, böyük, qüdrətli) sözünün tərkibində də işlənir: “*Alplar* başı Qazana zərb urdudunya başına dar oldu” [7, s. 18].

Al- kökü kimi *az-* kökü də omonim kimi ilkin informasiya prosesində həm *ucalıq*, *böyüklük*, *əzəmətlilik*, həm də *azlıq* mənasında antonimləşmişdir. *Az-* kökünün *alçaqlıq*, *aşağılıq*, *azlıq* mənası *az adam*, *az pul*, *az mənfəət*, *az qazanc* kimi ifadələrdə daha aydın müşahidə edilir. *Az-* kökünün böyüklük mənası isə *azman* sözündə ifadə olunur. “Azərbaycan dilinin izahlı lüğəti”ndə *azman* sözü belə mənalandırılır: “*Azman*. Çox böyük, çox iri, çox yekə, əzəmətli, heybətli. *Azman* binalar *Azman* qayalar” [1, c. 1, s. 191].

Azərbaycan dilindəki *dinmək* (dillənmək, danışmaq, səslənmək) sözünün kökü olan *din-* tərkibi də ilkin omonimlik təbiətinə görə antonim kimi formalaşmışdır. *Dinmək* sözünün *din-* tərkibi izahlı lüğətdə həm *səslənmək*, *danışmaq*, həm də *sakit olmaq* mənalarında qeydə alınmışdır: *dinmək* (danışmaq, səslənmək, eşidilmək, söz söyləmək) [1, c. 1, s. 640]. *Dinmək* sözünün *din-* tərkibinin həmçinin *susmaq*, *sakit olmaq*, *səssiz olmaq*, *sükutda olmaq* mənası üzrə *dinc –dinməz* [1, c. 1, s. 638], *dinlik* [1, c. 1, s. 639], *dinc* [1, c. 1, s. 640] sözlərində işlənməsinə dair nümunələr verilir. *Dinmək* sözünün sakitləşmək mənası Qərb qrupu dialektlərində “*Qulağımın ağrısı dindi* (sakitləşdi)” müşahidə olunur.

Eyniköklü antonimlər monosillabizm mərhələsində kök tərkibinə müvafiq samit elementlərinin əlavəsi ilə də formalaşmışdır. Antonimlərin bu qisminə ilkin monosillabik köklər müəyyən dərəcədə deformasiyaya uğramış olsa da, müvafiq variantlarda öz izlərini saxlayır. Məsələn, *oğ-* kökünün *oğurluq* mənası *oğru*, *oğurlamaq* kimi derivatlarda ifadə olunur. *Oğ-* kökü isə müstəqil kök kimi işlənmişdir. *Oğ-* kökünə *d-* samitinin əlavəsi ilə *doğ-* kökü formalaşmışdır ki, bu da omonimlik mərhələsində *doğmaq*, *doğulmaq*, *doğramaq*, *doğranmaq* sözləri ilə yanaşı, *doğru* sözünün də tərkibində işlənmişdir. Beləliklə, *oğ-* kökündən formalaşmış *oğru-doğru* sözlərində antonim mənə yaranmışdır. *Oğru-doğru* sözlərinin təhlili ilə əlaqədar M.İ.Yusifov göstərir ki, “*oğru-doğru* sözlərində eyni *ğr* elementləri işlədilsə də, məna bir-birinin əksinədir. Məsələn budur ki, *ğr* (*qr*) elementlərindən kənara çıxan (fleksiyaya uğrayan) *saiti şərti bərpa etdikdə*, həm də *qor kökü alınır*. Bu mənada *qor kökünün* uyğun anlayışını ona u şəkilsiz artırıldıqda müəyyən etmək olur. *Oğru* sözündə o elementi fleksiya yolu ilə kənara çıxmaqla qorumağın əks mənasını

¹² Gəncə Dövlət Universiteti, baş müəllim. Azərbaycan dili kafedrasının dissertantı gulnamsibova6@gmail.com

(*qorunmamağı*) bildirir. O *saitindən əvvəl d əlavə edildikdə isə sözün əks mənası (qorunan) əmələ gəlir*” [8, s. 142-143]. Burada həmçinin qeyd olunur ki, “*d samiti kök elementinin başlanğıcına prefiks kimi əlavə olunduqda inkar mənalı antonim qarşılıqları əmələ gəlir. Məsələn, an (bil) – dan (bilmə), al (irəli, qabaq, alın) dal (arxa, geri), üz (üzül) düz (düziil), in (inlə, səslən) din (dinmə, səslənmə)*” [8, s. 143].

Monosillabizm mərhələsində eyni kökə prefiks xarakterli müvafiq elementlərin əlavəsi ilə digər antonim mənalı sözlərin əmələ gəlməsinə dair faktlar da aşkar edilmişdir. Məsələn, *iz-* kökündən aşkar olanı tapmaq, müşahidə etmək, axartmaq arxasınca düşmək mənasını bildiren *izləmək* sözü düzəlmişdir. *İz-* kökünün əvvəlinə *g* samiti artırıldıqda isə *giz-* kökü formalaşır ki, bu kökdən də aşkarı örtmək mənasında *gizli, gizlin, gizlətmək, gizlənmək* kimi derivatlar formalaşır.

İz – kökündən antonim mənalı *giz-* variantının yaranması ilə əlaqədar olaraq göstərilir ki, bu da eyni kökdən əks mənalı dil vasitələrinin formalaşmasının bir üsulu kimi mövcud olmuşdur [8, s. 115].

Azərbaycan dilində, həmçinin *təmiz, təmizlik, təmizləmək* mənasında *ar-* kökü də mövcuddur. *Ar-* kökünün əsasında təmizləmək mənasında *arıtmaq, arıtlamaq, arınmaq* kimi derivatlar formalaşmışdır. Qədim türk lüğətində *ar-* kökü əsasında düzəlmiş təmiz mənası bildiren *arı* və *arıq* sözləri qeydə alınmışdır: “*Arı- təmizlənmək: Bu er ölməkinçə arımas kırı*” (Bu kişi ölməyincə kırı təmizlənməz); “*Arıq təmiz: Etüzin arıq yunup yanı arıq ton kedip*” (Öz canını təmiz yuyub təzə və təmiz paltar geyinib) [9, s. 56]. *Arı* sözü təmiz mənasında “*Aydan arı, sudan duru*” ifadəsində də işlənir. *Ar-* kökünün əvvəlinə prefiks səciyyəli *q* samiti əlavə olunduqda *qar-* kökü əmələ gəlir ki, omonim xassəli bu kökdən də *ar-* kökü ilə münasibətdə əks mənalı *qarışıq, qarışdırmaq, qarışıqlıq* kimi derivatlar düzəlir. Qədim türk lüğətində *qar-* kökü üzrə formalaşmış *qara* sözünün çirklilik mənası qeyd alınmışdır: “*Tonqa qara yuquldi*” (Paltara çirk yığıldı) [9, s. 449]. Lüğətdə *qar-* kökü əsasında yaranmış *qarışıqlıq, qatışıqlıq* mənasındakı *qarış* sözü də qeydə alınmışdır: “*Negükə qarıştıñ bu işkə öçün*” (Niyə sən bu işə qarışdın) [9, s. 454]. Azərbaycan dilində, həmçinin *tanınmaq, tanımaq, bilinmək* anlayışı üzrə *ad* kökü formalaşmışdır. Bu kökdən *tanınmaq* mənası bildiren *adlanmaq, adlandırmaq, adlı* (-sanlı) kimi derivatlar düzəlmişdir. *Ad* kökünün əvvəlinə prefiks səciyyəli *y* samiti artırılmaqla *yad* kökü yaranmışdır ki, bu da semantik cəhətdən tanınmayan, bilinməyən özgə, başqa, qeyri anlayışlarını bildirir. Azərbaycan dilində, həmçinin başlanğıcda prefiks elementi kimi müvafiq samit elementləri işlənən *yox-çox, öy-* (təriflə) – *söy* (təhqir et) tipli antonimlər də formalaşmışdır. Bu tipli eyni kökdən formalaşmış antonimlər monosillabizm mərhələsinin məhsuludur. Dilin sonrakı inkişaf və təkamül dövrlərində isə eyniköklü sözlər vasitəsilə əksliklərin çoxluğunu ifadə etmək üçün daha yeni derivativ vasitələr formalaşmışdır.

Müxtəlifköklü genetik antonimlər

Müxtəlifköklü genetik antonimlər də, əslində, monosillabizm mərhələsinin məhsulu kimi formalaşmışdır. Müxtəlifköklü genetik antonimlərin formalaşması insan və ətraf mühit münasibətlərinin genişləndiyi elə bir mərhələnin məhsuludur ki, bu mərhələdə artıq təfəkkürün özündə abstraktlaşma prosesi yaranmış olur. İnsan təfəkkürü daha artıq informasiyaları qəbul edir və onları söz emalına çevirir. Bununla da yeni yaranan sözlər ayrı-ayrı yaxınmənalı anlayışları bildirdiyi kimi, əks və zidd mənalı anlayışları da əhatə etməyə qadir olur. Əlbəttə ki, ilkin mərhələyə aid müxtəlifköklü monosillabik elementləri bərpa etmək üçün ciddi etimoloji tədqiqatlar aparılmağa ehtiyac vardır. Lakin ilkin monosillabik köklər kimi formalaşmış antonim sözlərin izləri itməmişdir, onlar ya müstəqil mənalı sözlərdə və ya onların təməlinə yaranmış müvafiq derivatlarda saxlanılır. Məsələn, *din- gün* qarşılıqlaşması üzrə formalaşan antonim cütlüklərində *gün* tərkibi müstəqil mənasını mühafizə edir. *Din* sözü isə müstəqil mənasını uyğun derivatlarda saxlayır. *Diin* kökü əsasında *dinən* sözü formalaşmışdır ki, bu da ötən *gün* mənasındadır. *Dün* sözü qədim türk lüğətində *tün* variantı üzrə *gecə* mənasında qeydə alınmışdır: “*Tün gecə: Tün udusıqm kelmədi*” (Gecə yuxum gəlmədi) [9, s. 633]. *Tün* kökündən qaranlıq mənasında, həmçinin *tünlük* sözü də formalaşmışdır. *Tün* sözü *gün* sözü ilə birlikdə qoşa söz kimi *gecə-gündüz* mənasında klassik ədəbiyyatda da işlənmişdir:

“*Qaşların yayına meyl eyləyəli canü-könül*

Dünü-gün mən bilirəm kim, nə çəkirlər onlar” [4, s. 119].

Azərbaycan dilində formalaşmış *er-gec* antonim cütlüyündə də *gec* sözü özünün mənə müstəqilliyini saxlayır. *Er-* tərkibi isə *ertə, erkən* sözlərində özünün ilkin mənasını əks etdirir. *Er-* tərkibinin səhər tezdən mənası qədim türk lüğətində də qeydə alınmışdır: “*Keçə yattı, ertə turup yundu*” (Gecə yatta səhər durub yuyundu). *En- yox* antonim cütlüyündə *en-* kökü aşağılıq mənasını saxlayır. Bu kökdən düzəlmiş *eniş, endir, endirmək* sözlərində də aşağılıq mənası ifadə edilir. *Yox-* tərkibi isə əks mənada özünün ilkin genetik mənasını müstəqil şəkildə saxlamır. Lakin *yox-* tərkibinin *yoxuş* derivatında həmin kökün ilkin mənasını müşahidə etmək olur. Həmin cütlüyün əsasında *eniş-yoxuş* sözlərində isə onların antonimlik anlayışı özünü bariz şəkildə göstərir.

İr-ger monosillablarında isə tərəflərin heç biri mənə müstəqilliyini mühafizə edə bilmir. Ancaq *ir-* kökü əsasında düzələn *irəli, ger-* kökü əsasında formalaşmış *geri* sözlərində onların antonim qarşılıqlaşmalı ilkin anlayışları mühafizə olunur. Eyni qayda üzrə *ir-xır* köklərinin geneik əkslik anlayışlarını bərpa etmək olur. Məsələn, omonim xarakterli *ir-*kökünə *-i* elementi qoşulduqda *iri* sözü alınır ki, buradan da həmin kökün ilkin mənası aydınlaşır. *İri* sözünün özündən isə *irilik, iriləşmə, irilənmə* kimi sözlər yaranır. *Xır-* kökünə isə *-da* şəkilçisi artırıldıqda *xırda* sözü alınır. Beləliklə, həmin köklərin bazasında *iri-xırda, irili-xırda* kimi antonim derivatları formalaşır. Azərbaycan dilində bu tipli genetik antonim elementlər çoxdur. Lakin onların böyük əksəriyyəti şəkilçilik mərhələsində semantik deqradasiyaya uğradığından həmin söz tiplərini etimoloji yolla bərpa etmək mümkün olur. Məsələn, *aş-yux* kökləri də monosillabik element kimi semantik deqradasiyaya uğramışdır. *Aş-* kökü ilkin informasiya mərhələsində omonim xarakteri üzrə işlənərək ayrı-ayrı semantik xüsusiyyətlər kəsb etmişdir. Həmin kökə *-ağı* tərkibi əlavə edildikdə *aş-*

kökünün aşağılıq mənası müəyyən edilir. *Yux-* kökü isə *-arı* tərkibi ilə birlikdə *yuxarılıq* mənası bildirir. Beləliklə, həmin köklərin bünövrəsində *aşağı-yuxarı* antonim cütlüyü formalaşır. Müxtəlifköklü genetik antonimlərin bir qisminə ilkin monosillabizm özünün informasiya intensivliyinə görə məna müstəqilliyi saxlanılır. Məsələn, *az-çox*, *al-ver*, *get-gəl*, *at-tut*, *tez-gec*, *gir-çix*, *gen-dar*, *sağ-sol*, *var-yox*, *yer-göy*, *üz-düz* kimi antonimləri bunlara nümunə göstərmək olar.

Bu tipli antonimlər əşya və hadisələrin əkslik anlayışlarını intensiv adlandırmaqla dildə qoşa sözlər kimi də formalaşmışdır. Antonim mənalı sözlərin yanaşı işlənərək ənənəvi qayda üzrə qoşa sözlərə çevrilməsi məsələsi K.Ramazanovun Cənub-Qərb qrupu türk dillərində qoşa sözlərə həsr olunmuş dissertasiya işində də geniş şərh edilmişdir [10, s. 14-16]. M.Əlizadənin Azərbaycan dilindəki qoşa sözlərə həsr olunmuş dissertasiyasında da antonim xarakterli qoşa sözlərin mənşəyinə və formalaşmasına dair maraqlı faktlar və mülahizələr vardır. Antonim mənalı qoşa sözlərin yaranması ilə əlaqədar olaraq burada göstərilir: “Əşya və hadisələrin əks cəhətlərini ifadə edən antonimlər qoşalaşarkən tərkib hissələrinin mənalının cəminə bərabər olan ümumi semantikanın daşıyıcılarına çevrilirlər. Bu birləşmələrdə zidd məzmunlu anlayışları bildirən komponentlər ümumi məna yükünün ifadəçisi kimi çıxış edir” [3, s. 9].

Burada göstəriləni kimi, antonim qoşa sözlər ümumi əkslik semantikasına uyğun olaraq bir-birini tamamlayır və ona görə də qoşalaşaraq bir vəhdət yarada bilər. Azərbaycan dilində ilkin genetik omonim cütlərinin təkamüllü nəticəsində ilkin genetik semantikasından uzaqlaşmış əksmənalı tərkiblərə müvafiq şəkilçi elementləri əlavə olunmaqla onların məna bütövlüyü bərpa edilir və onların əsasında da daha yeni antonim cütləri formalaşır. Belə antonim cütlərinin bir qisminə ilkin monosillabik kök ənənələrinin davamı olaraq semantik müstəqillik saxlanıldığı halda, bəzilərinin ilkin mənası onların derivativ variantlarında ifadə olunur. Məsələn, *ayaq-baş*, *isti-soyuq*, *boş-dolu*, *yalan-doğru*, *dal-qabaq*, *ağır-yüngül*, *arıq-kök*, *əyri-düz*, *asta-cəld*, *ölü-diri*, *bütün-para*, *böyük-küçük*, *yazı-pozu*, *dərə-təpə*, *otur-dur*, *yalan-gerçək*, *uzun-qısa*, *uzun-gödək*, *hündür-alçaq*, *isti-soyuq*, *ağ-qara*, *astar-üz*, *yeyin-yavaş*, *eniş-yoxuş* kimi antonim cütləri buna nümunə ola bilər. Bu nümunələrin içərisində *ayaq-baş*, *boş-dolu*, *dal-qabaq*, *arıq-kök*, *əyri-düz*, *ölü-diri*, *yazı-pozu*, *otur-dur*, *ağ-qara*, *astar-üz*, *eniş-yoxuş* cütlərində tərəflərdən biri müstəqil monosillab kimi ilkin mənasını saxlayır, digəri isə öz ilkin mənasını ancaq həmin kökdən törəyən derivatda mühafizə edir.

Bu nümunələrlə müqayisədə *ağır-yüngül*, *asta-cəld*, *bütün-para*, *böyük-küçük*, *dərə-təpə*, *yalan-gerçək*, *uzun-qısa*, *uzun-gödək*, *hündür-alçaq*, *isti-soyuq*, *yeyin-yavaş* antonim cütlərinin monosillabik tərkibləri müstəqil mənalarnı onlardan törəmiş derivatlarda saxlayır. Azərbaycan dilində qoşa söz tərkibi yaradan belə antonim cütlükləri şifahi danışqda, bədii mətnlərdə və təsvirlərdə emosionallıq bildirən vasitələr kimi işlənir.

Nəticə. Antonimlərin mənbəyi monosillabik təmələ malik olsa da, dilin tipoloji inkişaf mərhələlərində onlar təfəkkür qanunlarına uyğun şəkildə təkamül prosesi keçirərək öz ənənələrini düzəltmə formalarda davam etdirmişdir. Bununla yanaşı, monosillab mərhələsindəki elementlər də öz keyfiyyət dərəcəsini itirməmişdir. Belə ki, onlar şəkilçisizlik mərhələsinin məhsulu kimi özlərində başqa dillərlə universallıq münasibətlərini saxlamaqdadır.

Antonimlərin də ilkin mərhələsində əkslik və ziddiyyətlər eyni obyekt, iş və hadisə daxilində dərk edilmişdir. Odur ki, bir söz tərkibi daxilində iki əks və ya zidd anlayışların ifadə olunmasını bildirən antonimlər də formalaşmışdır. Məsələn, *az* sözü müstəqil olaraq aşağılıq anlayışı bildirdiyi kimi *azi*, *azman* tipli derivativ formalarda böyüklük anlayışı da bildirir. Yaxud *al* tərkibi *alçaq* sözlündə aşağılıq mənası bildirdiyi halda, *alp*, *alın* sözlərində yuxarılıq mənasında anlaşılır.

İstifadə edilmiş ədəbiyyat

1. Azərbaycan dilinin izahlı lüğəti: [4 cildə] / – Bakı: Şərq-Qərb, – c. 1. – 2006. – 744 s.
2. Cəfərov, S. Müasir Azərbaycan dili. Leksika: [4 hissəli] / S.Cəfərov. – Bakı: Şərq-Qərb, – h. 2. – 2007. – 192 s.
3. Əlizadə, M.S. Azərbaycan dilində qoşa sözlər və onların linqvistik xüsusiyyətləri: / filologiya üzrə fəlsəfə doktoru dis. avtoreferatı / – Bakı, 2014. – 28 s.
4. Füzuli. Əsərləri: [6 cildə] / Tərt. ed. H.Araslı. – Bakı: Şərq-Qərb, – c. 1. – 2005. – 409 s.
5. Həsənov, H. Azərbaycan dilinin antonimlər lüğəti / H.Həsənov. – Bakı: Şərq-Qərb, – 2007. – 144 s.
6. Xəlilov, B. Müasir Azərbaycan dilinin leksikologiyası / B.Xəlilov. – Bakı: Nurlan, – 2008. – 442 s.
7. “Kitabi-Dədə Qorqud” un izahlı lüğəti / – Bakı: Elm, – 1999. – 204 s.
8. Yusifov, M.İ. Linqvistik tipologiya / M.İ.Yusifov. – Bakı: Elm və təhsil, – 2017. – 184 s.
9. Древнетюркский словарь / – Астана: Гылым баспасы, – 2016, – 760 с.
10. Рамазанов, К.Т. Семантические принципы порядка компонентов парных слов в тюркских языках югозападной группы: / автореферат дисс. ... кандидата филологических наук / – Баку, 1984. – 39 с.

Açar sözlər: Azərbaycan dili, eyniköklülük, müxtəlifköklülük, əksmənalı sözlər, təhlil

Key words: Azerbaijani language, root words, non-root words, words with opposite meanings, analysis

Ключевые слова: Азербайджанский язык, однокоренные слова, разнокорневые слова, слова с противоположным значением, анализ.

Azərbaycan dilində genetik antonimlər

Xülasə

Azərbaycan dilinə məxsus genetik və tipoloji xarakterli leksik-semantik söz qrupları – omonim, sinonim və antonimlərdir. Leksik-semantik söz qrupları dünyanın bütün dillərində özünəməxsus şəkildə formalaşmışdır. Bu cəhətdən onlar funksionallıq baxımdan universal xarakterə malikdir.

Antonimlər yaranması insan təfəkkürünün ətraf aləmdəki əşya və hadisələrlə bağlı yaranmış əks əlaqə münasibətlərinin canlandırılması tələbatına uyğun şəkildə baş vermişdir. İnsan və ətraf mühit münasibətləri hər an

birxətli, biristiqamətli anlayışları əks etdirməmişdir.

Eyniköklü genetik antonimlər monosillablar şəklində formalaşmış tərkiblərdən ibarətdir. Eyniköklü genetik antonimlərin müəyyən qismi ilkin omonimlik mərhələsinin məhsulu kimi formalaşmışdır. Belə antonimlər eyni kök modeli üzərində əkslik anlayışı bildirməklə səciyyələnmişdir. Antonimlərin bu qisminin kök modelləri şəkilçilik mərhələsində müvafiq derivatlarla qaynayıb-qarıxdığından onları bərpa etmək çətinləşmişdir.

Məqalədə *al*, *oğ*, *iz*, *az* morfemlərindən yaranan əksmənalı sözlər və *dün*, *gün*, *er*, *en*, *ir*, *xır*, *aş* və s. müxtəlifköklülük yaradan genetik antonimlər araşdırılıb təhlil olunmuşdur. Məsələn, *az* sözü müstəqil olaraq aşağılıq anlayışı bildirdiyi kimi *azı*, *azman* tipli derivativ formalarda böyüklük anlayışı da bildirir. Yaxud *al* tərkibi *alçaq* sözlündə aşağılıq mənası bildirdiyi halda, *alp*, *alın* sözlərində yuxarılıq mənasında anlaşılır.

Genetic antonyms in the Azerbaijani language

Summary

Genetic and typological lexical-semantic word groups belonging to the Azerbaijani language are homonyms, synonyms and antonyms. Lexico-semantic word groups are formed in a unique way in all languages of the world. In this respect, they are universal in terms of functionality.

The formation of antonyms took place in accordance with the need of the human mind to revive the feedback relations that have arisen in relation to objects and events in the surrounding world. Human and environmental relations have not always reflected unidirectional concepts.

Homogeneous genetic antonyms consist of compounds formed in the form of monosyllables. A certain number of genetic antonyms with the same root were formed as a product of the initial homonymy stage. Such antonyms are characterized by expressing the opposite concept on the same root model. Since the root models of this part of the antonyms were mixed with the corresponding derivatives during the formation stage, it became difficult to restore them.

In the article, words with opposite meanings created from morphemes *al*, *oğ*, *iz*, *az* and genetic antonyms such as *dün*, *gün*, *er*, *en*, *ir*, *xır*, *aş* etc. that create different roots were investigated and analyzed. For example, the word "az" (less) independently conveys the concept of "alçaq" (inferiority), as well as the concept of greatness in derivative forms such as "azı", "azman" (great). Or, while the composition "al" means inferiority in the word "alçaq", it is understood in the sense of superiority in the words "alp" and "alın".

Генетические антонимы в Азербайджанском языке

Резюме

Генетические и типологические лексико-семантические группы слов, принадлежащие азербайджанскому языку, являются омонимами, синонимами и антонимами. Лексико-семантические группы слов образуются уникальным образом во всех языках мира. В этом отношении они универсальны с точки зрения функциональности.

Образование антонимов происходило в соответствии с потребностью человеческого сознания в возрождении обратных отношений, возникших по отношению к предметам и событиям окружающего мира. Отношения человека и окружающей среды не всегда отражали однонаправленные концепции.

Однородные генетические антонимы состоят из соединений, образованных в виде односложных слов. В результате начальной стадии омонимии образовалось определенное количество однокорневых генетических антонимов. Для таких антонимов характерно выражение противоположного понятия по одной и той же корневой модели. Поскольку корневые модели этой части антонимов на этапе формирования были смешаны с соответствующими производными, восстановить их стало затруднительно.

В статье были исследованы и проанализированы слова с противоположным значением, образованные из морфем *al*, *oğ*, *iz*, *az* и таких генетических антонимов, как *dün*, *gün*, *er*, *en*, *ir*, *xır*, *aş* и др., образующих разные корни. Например, слово «аз» (меньше) самостоятельно передает понятие «алчак» (неполноценность), а также понятие величия в производных формах, таких как «ази», «азман» (великий). Или, хотя в слове «алчак» композиция «ал» означает неполноценность, в словах «алп» и «алын» она понимается в смысле превосходства.

RƏYÇİ: dos. E.Vəliyeva

LİŊVİSTİK QƏNAƏT PRİNSİPİNDƏ ABREVIASIYANIN ROLU

Linqvistik qənaət prinsipini həyata keçirərkən istifadə olunan bütün müxtəlif linqvotexniki vasitələrdən ən fəal və ən məhsuldarı abbreviaturadır. O. Yespersen bir dəfə abbreviatura vasitəsi ilə söz əmələ gəlməsinin əhəmiyyəti və yeri haqqında yazırdı: “Abbreviaturalar... heç bir yerdə müasir ingilis dilindəki qədər çox deyil. Onlar həqiqətən də bu mərhələdə ingilis dilinin inkişafının ən xarakterik xüsusiyyətlərindən birini təmsil edirlər” [11, s.550-551].

İxtisar termininin özü bizim tərəfimizdən geniş mənada, orijinal nominativ vahidin formal olaraq sıxıldığı müxtəlif növ abbreviaturaları özündə cəmləşdirən sıxıcı söz əmələ gəlməsinin xüsusi yolu kimi başa düşülür. Abbreviaturanın digər söz əmələ gətirmə üsullarından fərqi ondan ibarətdir ki, ilkin nominativ vahidi azaltmaqla yaradılan abbreviatura verilmiş subyektin (denotativ) yeganə şifahi təyinatı deyil, bir qayda olaraq, formalaşdığı tam prototipi ilə paralel olaraq dildə birgə mövcuddur. Bütün alınma sözlər kimi, abbreviaturalar da ikiqat istinadla - ümumən söz sinifləri üçün səciyyəvi olan reallıq dünyasına istinadla və ikinci dərəcəli nominasiya vahidləri üçün xarakterik olan söz dünyasına istinadla xarakterizə olunur. İxtisarlər və yalnız əşyalar aləminə münasibətdə istinad edən sadə, törəmə olmayan, motivasiyəsiz sözlər arasındakı əsas fərq budur [6, s. 9-10].

Həm tam, həm də bükülmüş formaların eyni istinad münasibətinə malik olması kontekst tərəfindən dəstəklənir və sinonimliyin zəif paylayıcı meyarına, yəni bəzi kontekstlərdə qismən əvəzlənmə şərtinə cavab verir. Bu, referenti və mesajın məzmununu dəyişmir. Bu nominativ vahidlərin hər ikisi struktur və semantik baxımdan uyğunlaşaraq nitqdə semantik dublet kimi fəaliyyət göstərir.

Alınan adın strukturu orijinal vahiddə olan simvolu və ya simvolları və ya simvolların hissələrini təkrarlayır. Yuxarıda deyilənlərlə əlaqədar olaraq sual yarana bilər ki, bu proses dildə balanslaşdırılmış iqtisadiyyatın pozulmasına səbəb olmur. Bu sualın cavabı yalnız birmənalı olaraq mənfi ola bilər, çünki abbreviaturaların əksəriyyəti qısaldılmamış prototiplərindən ya istifadə, ya da üslubi rəngləmə və ya hər ikisi baxımından fərqlənir [12, s.363].

Sıxıcı söz əmələ gətirmə üsullarından tək dildə qənaət məqsədi ilə istifadə olunmur. Bununla yanaşı, parlaqlıq, cəlbədicilik, ifadəlilik arzusu özünü göstərir, yəni aşağıdakı qanunauyğunluq müşahidə olunur: yeni törəmə sözlər ifadəli kimi qəbul edilir; uzun müddət istifadə ənənəsi olan sözlər ifadəlilikdən məhrumdur.

Üstəlik, qeyd edirik ki, insanların müəyyən bir dairəsində, müəyyən bir vəziyyətdə tez-tez istifadə olunan məhz bu sözlər ən çox kəsilməyə məruz qalır ki, qısaldılmış ad ünsiyyətə daha canlılıq və yenilik verir.

Törəmə dilin törəmə vahididir. İki vahid - başlanğıc və nəticə - söz əmələ gəlməsi münasibətindədir. Lakin yeni ad, ilk növbədə, bir sözdən ibarət təyin kimi qurulan yeni leksemdir, yəni həvəsləndirici vahidin uzunluğundan və mürəkkəbliyindən asılı olmayaraq, bir söz çərçivəsində bağlanır. Yeni leksemin tutumu və informativliyi onun ayrılmaz xüsusiyyəti kimi çıxış edir ki, bu da onun parçalanmış vəziyyəti vahid ad şəklində ifadə etmək qabiliyyəti ilə bağlıdır. Adların semantik və formal bölünməsinin aradan qaldırılması dildə çoxsaylı semantik sıxlaşma hallarını birləşdirir və vahid anlayışın vahid təyinatına uyğun gələn zaman dildaxili əlaqələrin, o cümlədən linqvistik vahidlərin forma və məzmunu arasında ümumi tendensiya və linqvistik avtomatizmə töhfə verən qanunauyğunluqdan irəli gəlir.

Bununla əlaqədar, törəmə sözün görüldüyü yerlərdə məlumatın sıxlaşması faktını da qeyd etmək lazımdır. Törəmə təəcüblü dərəcədə tutumlu nominativ əlamətə çevrilir, artıq məlum olanı izah etmək üçün qənaətcil bir yoldur və həmişə həm reallığın bəzi elementinin sadə təyinatı, həm də müəyyən bir dildə danışanların bütün qrupu tərəfindən qəbul edilən bir ifadədir. Bu, törəməni dil sisteminin xüsusi vahidi hesab etməyə imkan verir. Buna görə də demək olar ki, bu hallarda işarələnin təsviri fərqlidir: təfərrüatlı, bir neçə sözdən ibarət ad işarələnin təfərrüatları və xüsusiyyətləri haqqında dəqiq təsvir yaradır. Digər tərəfdən, abbreviatura daha çox bu adın şərti işarə əvəzedicisi kimi qəbul edilir və zehində tam konstruksiyaya çevrilir.

Bir çox hallarda hətta abbreviatura ilə orijinal tam forma arasında mövzu atributunda uyğunsuzluqlar olur. Başqa sözlə desək, abbreviatura prosesi nəticəsində abbreviaturanın öz ixtisar edilməmiş prototipindən semantik yerdəyişmə və hətta tam uzaqlaşması baş verə bilər ki, bundan sonra hər bir vahid dildə öz normalarına uyğun olaraq öz müstəqil həyatını davam etdirə bilər. Bu müddəanın nümunəsi PT (Fiziki Tərbiyə) abbreviaturası ola bilər ki, bu abbreviatura oynaq, parodik yenidən düşünmə ilə Fiziki İşgəncə və ya Çoxlu Problem mənasını qazanır.

Təbii ki, söz ixtisar olunmuş söz kimi tanınır, o vaxta qədər ki, yarandığı dildə tam söz (yaxud dövryyəsi) olsun. Lakin bəzi hallarda abbreviaturanın yaranması üçün əsas rolunu oynamış sözün tam forması dildən tamamilə sıxışdırılır, mövcudluğu dayandırılır və qısaldılmış forma adı ixtisar edilməmiş leksik vahid kimi fəaliyyət göstərməyə başlayır, yeni kök morfemi kimi qəbul edilir. Buna misal olaraq chap (chapman), brendi (konyak) sözlərinin göstərmək olar.

Bəzi alimlərin fikrincə, xüsusilə aktiv, digər Avropa dillərinə nisbətən xeyli güclü, ingilis dilində söz və söz birləşmələrinin azaldılması meylinin təzahürü onun üçün çox xarakterik olan monohecalılığa olan istəyi ilə bağlıdır. Bu xassə getdikcə artan abbreviatura tipli bütün növ neoplazmaların yaranmasının və müasir ingilis dilində geniş yayılmasının ən mühüm daxili səbəblərindən biridir. Başqa sözlə desək, əmələ gəlmənin mümkünlüyü və kök səbəbidir, bütün növ abbreviaturalar AL-in söz yaradıcılığı sistemində immanent olaraq daxil olur.

¹³ Qərbi Kaspi Universiteti. ADU: dissertant E-mail: sisaveva1@gmail.com Telefonu: 050 308 27 83

Dövrümüzdə abbreviatura proseslərinin aktivləşməsi müasir dillərin inkişafı və fəaliyyətini bu və ya digər şəkildə müəyyən edən linqvistik və ekstralingvistik amillərin qarşılıqlı təsirinin xüsusi xarakteri ilə bağlıdır. İxtisarlara belə sürətlə artması sosial həyatımızın ritminin sürətlənməsi ilə səciyyələnən dövrümüzün ruhuna uyğundur.

Qısaldılmış struktur orijinal vahidin qısaldılmış izlərindən ibarətdir. İxtisar izlərinin növünə görə ixtisar edilmiş strukturlar abbro-ilkın, abbromorfemik və abbro-sözlərə bölünür, çünki abbro izlər tam belə olmadan, müxtəlif səviyyəli diskret vahidlərlə struktur və semantik əlaqədə ola bilər. İlkın vahidin tam formalaşmış şifahi komponenti ilə korrelyasiya edən abbro-izə abbro-söz deyilir. Sözüün fraqmentinə uyğun gələn abbro-izə abbromorfemik deyilir. Səs ifadəsi baxımından yalnız ilkın fonemə və ya prototipin hərfinə uyğun gələn abbro-izə abbro-başlangıç deyilir. Abbrotrace anlayışı bizə sözüün ən ümumi mənasında onun vasitəsilə abbreviatura müəyyən etməyə imkan verir. Abbreviatura dedikdə sözüün leksikləşməsindən sonra statusu ilə sıxıcı söz əmələ gəlməsi prosesinin məhsuldar vahidi başa düşülür, morfoloji strukturu onunla sinxron şəkildə mövcud olan tam orijinal vahidə istinad edərək ən azı bir abbro izi ehtiva edir [6, s. 4].

İfadə baxımından söz yaradıcılığı təhlili ixtisar olunmuş köklərin əmələ gəlmə üsuluna görə müəyyən edilmiş bütün struktur növlərinin abbreviaturalarını fərqləndirməyə imkan vermişdir.

Teleskopik (qarışıqlar) istisna olmaqla, abbromorfemik tipli abbreviaturalar (qırpmalar) kəsilməş abbreviaturalar kimi təsnif edilir. Quruluşunu bir istinad abbromorfemik izdən təşkil edən bir sözüün kəsilməş törəmələrinin əmələ gəlmə üsulu abbromorfemik kəsilmə kimi müəyyən edilir.

Dilin leksik-semantik sisteminə onun tamhüquqlu elementləri kimi daxil olduqda, abbromorfemik kəsilməş formalar ana dili danışanların şüurunda sadə, birhəcalı sözlər, kök morfemlər kimi qəbul edilir, adətən istinad sözüünə xüsusi izahat və istinad tələb etmir. Lakin sözüün kəsilməş və tam versiyaları, şübhəsiz ki, ən yaxın linqvistik bağlarla bağlıdır. Semantik məzmunu korrelyasiyadan alaraq, kəsilmə qeyri-rəsmi ünsiyyət tərzinin izini daşıyır. İlkın formadan bu və ya digər kəsilmə arasındakı əsas fərqlərdən biri məhz tətbiq sahəsindədir. Qeyd etmək lazımdır ki, dil sisteminə münasibətdə kəsilməş nəticə vahidi morfem olmadığı kimi kəsilmə hissəsi də morfem deyil. Daha doğrusu, kök morfemlərin məhv edilməsi ilə xarakterizə olunan, nə morfemlərlə, nə də sözlərlə üst-üstə düşməyən, orijinalın ixtiyari hissələri olan söz fraqmentlərinin əmələ gəlməsinə səbəb olan morfoloji abbreviaturadan danışmalıyıq. Odur ki, “kəsmə prosesi söz əmələ gətirmə, prefiksasiya, şəkilçi və sıfır törəmə ilə eyni qrammatik statusa malik deyil və dil sisteminin özü (la langue) ilə əlaqəli deyil, nitqə (la parole) aiddir” (la parole). [12, s.142].

Lakin kəsilməş forma formalaşdıqdan sonra müstəqil leksik vahid kimi fəaliyyət göstərməyə başlayır, bəzən hətta ilkın törəmə vahidi ilə əlaqəsini pozur. Beləliklə, nitqində *vamp* sözü keçən natiqin bu sözüün mənşəyinin *vampir* sözüündən olması barədə zərrə qədər fikri olmaya bilər. *Şalvar* sözüünü işlədən amerikalı bu sözüün *pantaloons* sözüünün kəsilməş forması olduğunu düşünür və s.

Rəsmi əsasda, ilkın vahidin hansı hissəsinin kəsilməsindən asılı olaraq azalmalar dörd növə bölünə bilər; üstəlik, formalaşmış qruplar kəmiyyətə qeyri-bərabərdir:

- 1) Aferez: *telephone – phone, airplane – plane, bicycle – cycle, perfume – fume, autobus – bus, hobo – bove* s.
- 2) Sinxopasiya: *ditto – do, holidays – hols, market – mart, spectacles – specs, circumstances – cirsvə* s.
- 3) Abbromorfemik kəsilmənin ən məhsuldar növü olan apokop: *champion – champ, mathematics – math, laboratory – lab, professor – prof, professional – pro, examination – exam, doctor – doc, demonstration – demo, limousine – limo, Japanese – Jap, chocolate – choc, gymnasium – gymvə* s.

Qısaldılmış formanın tələffüzü adətən bu abbromorfemik izin ilkın formada malik olduğu tələffüzlə uyğun gəlir. Bununla belə, bəzi hallarda qısaldılmış formanın tələffüzü onun yazılışından təsirlənir (bax: brassiere və bra). Bəzi hallarda, kəsilməş formanın orfoqrafiyası prototipdəki tələffüzlə uyğunlaşmaq üçün bir qədər dəyişdirilmişdir. Məsələn: *microphone – mike, double – to dub, television – telly, dividend – divvyvə* s.

- 4) Qarışıq tip, yəni bu növlərin birləşməsindən vahid kəsilməş söz forması əmələ gətirir: *influenza – flu, refrigerator – frig/fridge, detective – tec/dick, perambulator – pramvə* s.

Lakin, bir çox başqalarında olduğu kimi, ingilis dilində də olduqca yaygın bir hadisə, insanların adlarının qısaldılmasıdır. Qısaldılmış adlar arasında, məsələn: *Alexander – Alec (k), Isabella – Bella / Bel, Elisabeth – Betty / Betsey / Betsy / Bessie / Bessy / Bess / Elsie / Liza / Lizzie / Liz, Daniel – Dannie / Dan, Michael – Mike / Micky, Philip – Phil / Pip, Christina / Christine – Christie / Christy / Tina* və s. rast gəlmək olur [5, s. 54].

İxtisar prosesi müəyyən bir abbreviaturanın yaranma mərhələləri ilə ayrılmaz şəkildə bağlıdır. Burada birdəfəlik (aralıq mərhələlərsiz) prosedən və müəyyən sayda addımlardan (törəmə mərhələlərindən) ibarət olan prosedən danışmaq məqsədəuyğundur. Abbroinitial və abbromorfemik abbreviaturalar kimi qısaltmaların struktur növləri birdəfəlik abbreviatura aktının nəticəsidir: *spectacles – specs, popular – pop, nylon – New York (and) London*.

Çoxmərhələli təbiət aşağıda nəzərdən keçirəcəyimiz atributiv birləşmələrə, teleskopik sözlərə, eləcə də şəkilçi ilə tamamlanan kəsilmələrə əsaslanan kəsilmələr şəklində qısaltmaların formalaşması prosesinə xasdır. Lakin bəzi hallarda tək sözüün getdikcə kəsilməş formasının formalaşmasında çoxmərhələ mövcuddur. Məsələn: *Margaret – Margery – Margie – Marge – Maggie – Mag; Lewis – Lewie – Lew; Reginald – Reggie – Reg; Walter – Walt – Wat; William – Willy – Will; advertisement – advert* və s.

Omonimiya əlaqələri də çox vaxt abbreviaturalar əsasında yaranır. Omonimlər iki əsas fərqli qrup şəklində təmsil oluna bilər - bir qrup artıq mövcud tam sözlərlə üst-üstə düşən abbreviaturalardan ibarətdir. Xüsusilə bu omonimlərin çoxu *camp – campaign, art – artillery* kimi qısaltmalara görə yaranır, nəticədə düşərgə - kompaniyanın

abbreviaturası və tam söz düşərgəsi - "camp- düşərgə" və ya art - artilleriya və tam sözün abbreviaturasıdır. Art- incəsənət" üst-üstə düşür. Omonimlərin başqa bir qrupu polisemantik abbreviaturalardır. Müxtəlif çoxhəcalı sözləri ixtisar edərkən onların ilk hissələri üst-üstə düşərək qısaldılmış omonimlər əmələ gətirə bilər. Məsələn: sub < subway/subject/subaltern/ subeditor/subjunctive/submarine/subscription və s. Görünür ki, belə bir vəziyyət ünsiyyət aktını çətinləşdirməlidir, çünki həmsöhbətlər arasında nəinki qeyri-müəyyənlik, həm də nəticədə müzakirə olunan şeyin qarışıqlığı və anlaşılmazlığı var. Bununla belə, işlər fərqlidir. Bu və buna bənzər omonimlər, adətən, müxtəlif kontekstlərdə, situasiyalarda, yəni kommunikasiyanın müxtəlif sahələrində rast gəlinir.

Biz, əsasən, abbreviaturaların əmələ gəlməsinin sırf leksik yollarını nəzərdən keçirdik.

Bununla belə, müasir ingilis dilində söz yaradıcılığının daha bir neçə növü mövcuddur ki, onlar iki dil səviyyəsinin qarşılıqlı təsirinə əsaslanır: leksik və sintaktik. Nəzərə alırıq ki, bir çox hallarda ikinci dərəcəli nominasiyanın ilkin vahidi mürəkkəb sintaktik konstruksiyadır, sıxılmadan keçərək valentlik qabiliyyətlərinin artması şəklində bütün sonrakı nəticələrlə leksik vahid statusu alır, yəni sonrakı sözqurma və fleksiya paradigmalarına daxil olmaq imkanı qazanır. Beləliklə, abbreviatura nümunəsi dil səviyyələrinin inteqrasiyasını aydın şəkildə göstərir. İxtisarlardan yaradılması və işləməsi prosesi hissə-nitq və səviyyə keçidləri ilə müşayiət olunur. Nəticədə, struktur cəhətdən sıxılmış, semantik cəhətdən cəmlənmiş, səylərə qənaət edən bir təhsil alırıq.

İxtisar tipli abbreviaturalar ilkin abbreviaturalara aiddir və onların əmələ gəlmə üsuluna ilkin abbreviatura deyilir. Eyni zamanda, iki və ya daha çox istinad abbroinitial izlərindən ibarət strukturlar mürəkkəb abbreviaturalardır və onların əmələ gəlmə üsulu abbroinitial əlavə kimi müəyyən edilir. İlkin abbreviaturalar özünəməxsus struktura və çoxsəviyyəli törəmə xüsusiyyətlərinə, həmçinin yüksək məhsuldarlığa və istifadə tezliyinə malikdir.

Fonetik quruluşuna uyğun olaraq ilkin abbreviaturalar adətən iki əsas növə bölünür: 1) təsviri ifadələri təşkil edən hərfli əlifba adlarının ardıcılığı kimi tələffüz edilən əlifba qısaltmaları (əlifbalıqlar). Məsələn: BBC, FBI, PC, CD, TV, MP, USA, VIP və s. və 2) adi sözlər kimi orfoepiya qaydalarına uyğun tələffüz edilən səs və ya akrofonik abbreviaturalar (yaxud akronimlərin özləri - xalis abbreviaturalar). Məsələn: radar, lazer, UNO, NATO, YUNESKO və s.

Yuxarıda göstərilən iki struktur tipli ilkin abbreviaturaya əlavə olaraq, qarışıq, daha az məhsuldar olanlar da var: 3) ilkin-morfemik, abbreviatura orijinal vahidin bir və ya bir neçə sözünün bir və ya bir neçə abbro-ilkin izlərini birləşdirdikdə abbromorfemik izlə təmsil olunur. Məsələn: B.Mus (Bachelor of Music-Musiqi üzrə bakalavr), Viper (Very Important Person-Çox Əhəmiyyətli İnsan), Gerbil (Great Education Reform Bill-Böyük Təhsil İslahatı Qanun layihəsi) və s.

Onlar ingilis dili üçün daha az xarakterikdir, lakin ingilis dili üçün xarakterik olan mürəkkəb qısaldılmış sözlər, burada ilkin binomial ifadənin birinci elementi və ya üçlü frazanın birinci və ikinci elementləri abbro-ilkin izlə təmsil olunur. Məsələn: A-bomba (atomic bomb-atom bombası), V-day (Victory Day-Qələbə günü), V.J. day (Victory over Japan Day-Yaponiya üzərində Qələbə Günü), V-E day (Victory in Europe Day-Avropada Qələbə Günü), g-man (government man-hökumət adamı), o-level (ordinary level-adi səviyyə) və s.

Ayrı-ayrılıqda qeyd etmək lazımdır ki, amerika-ingiliscəsində "V" və "X" hərfləri beş dollarlıq və on dollarlıq əskinaları bildirən ifadələri əvəz edə bilər. Güman etmək olar ki, bu yazışmaların təmin edilməsi müəyyən transformasiya qaydaları ilə tənzimlənir. Aydın ki, assosiativ abbreviatura statusunu almamışdan əvvəl ifadə əsaslandırma mərhələsindən keçərək əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır. Başlanğıcda transformasiya çevrilmələri yalnız sintaktik səviyyə ilə məhdudlaşdırılır - "ol" silinir və müəyyən edilmiş azaldılır: *The bill is of ten dollars -Əskinası on dollardır > the bill of ten dollars-on dollarlıq əskinası > the ten dollar bill-on dollarlıq əskinası > a ten dollar bill > a ten-on dollarlıq əskinası > a on.* Məsələn: *He pays by cracking a ten and goes into the parking lot.- O, onluğunu xırdalayaraq ödəyir və dayanacağıya gedir.*

Buna görə də nominallaşdırmanın transformasiyası substantivlərin formalaşması istiqamətində ilk addımdır. Canlı bağlı nitqdə nominativ on dollarlıq əskinası və beş dollarlıq əskinası sıxılma qanunlarına uyğun olaraq əlavə transformasiyalara məruz qalır – müəyyən etmə yolu ilə ifadə olunan elementlər kateqoriyasına, nominativ ifadənin qalan komponenti isə öz semantik və qrammatik xüsusiyyətlərini alır. Beləliklə, qalan komponentin dəyəri dəyişdirilə bilər. Ancaq son addım formanı da dəyişdirməkdir. Latın yazısında 5 və 10 rəqəmləri V və X hərflərinə bənzəyir. Onlar da öz növbəsində "V" və "X" hərflərinin yazılışı ilə üst-üstə düşür. Beləliklə, məsələn, demək mümkündür: *Give him a V wuu I've got three X's.-Ona V verin, yoxsa məndə üç X var.*

İlkin abbreviaturaların bir çoxu gündəlik həyatda o qədər möhkəm qurulmuşdur ki, onlar öz orijinal, əsas ifadələrini demək olar ki, tamamilə əvəz etmişlər, onlar hələ də abbreviaturaların mümkün "deşifrələri" kimi dildə qala bilər. Araşdırmalardan belə qənaətə gəlinir ki, bir çox dil modifikasiyalarının əsasını təşkil edən linqvistik qənaət prinsipi bütün dünya dilçiləri tərəfindən tanınır, universal xarakterə malik olmaqla, dünyanın bütün dillərinə xasdır. Rus və ya ingilis dillərində baş verən bir çox dəyişiklikləri bu xüsusi prinsipin işləməsi ilə izah etmək olar. Dilçilikdə qənaət problemi müasir dilçilərin diqqət mərkəzindədir. Abbreviaturalarda dil resurslarına qənaət funksiyasına xidmət etdiyi üçün ünsiyyət prosesində mühüm rol oynayır.

İstifadə olunmuş ədəbiyyat siyahısı

Azərbaycan dilində

I.Həsənova K.N. Azərbaycan və dünya dilçiliyində qənaət prinsipinin tədqiqi vəziyyəti ilə bağlı bəzi qeydlər. "Linqvistik problemləri" Beynəlxalq Elmi Jurnal, – Bakı, cild 3, №1, 2022, s.71-78 2022

2.Yusifov M.İ. Dil sistemində qənaət (Azərbaycan dili materialları üzrə) filoloq.e.nam.alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya. / M.İ. Yusifov, – Bakı, 1976, –169 s.

Rus dilində

3.БорисовВ.В. Аббревиацияиакронимия. М.: Воениздат, 1972. 320 с.

4.Горшунов Ю. В. Прагматика аббревиатуры: автореф. дисс. ... докт. филол. наук. М., 2000. 32 с

5. Гальперин И.Р. Текст как объект лингвистического исследования: учеб. пособие / И.Р. Гальперин. М.: КомКнига, 2007. 148 с.

6.Кубрякова Е.С. Типы языковых значений. Семантика производного слова. -М.: Наука, 1981. 200 с.

7.Кубрякова Е. С. Словообразование как процесс номинации и его отличительные формальные и содержательные характеристики // Теоретические основы словообразования и вопросы создания сложных лексических единиц: межвузовский сборник научных трудов. Пятигорск: Пятигорский гос. пед. ин-т, 1988. С. 4-22.

8.Лунёва Д.В., Нечепуренко М.Ю. АББРЕВИАТУРА КАК ОДНО ИЗ ВЫРАЗИТЕЛЬНО-ЭКСПРЕССИВНЫХ СРЕДСТВ ЯЗЫКА РУССКОЙ И АНГЛИЙСКОЙ ПРЕССЫ // Международный журнал экспериментального образования. – 2016. – № 5-3. – С. 321-323;

9.Нургалиева Т.Г. Аббревиация как средство экспрессивного словообразования: дисс. ... канд. филол. наук. М., 2010. 240 с. // <http://www.portal-slovo.ru/>

10.URL: <https://expeducation.ru/ru/article/view?id=10022> (дата обращения: 06.10.2023).

İngilis dilində

11.Jespersen O. Growth and Structure of the English Language / O. Jespersen. Lpz: Teubner, 1923.227 p.

12.Marchand H. The Categories and Types of Present-Day English WordFormation. Weisbaden, 1966, 420s.

Açar sözlər: qənaət prinsipi, dilçilik, abreviasiya, ixtisar termini, törəmə sözlər

Ключевые слова: принцип экономии, лингвистика, аббревиатура, сокращенный термин, производные слова.

Key words: the principle of economy, linguistics, abbreviation, abbreviated term, derived words

Səfurə İsayeva

Linqvistik qənaət prinsipində abreviasiyanın rolu

Xülasə

Bu məqalə linqvistik qənaət prinsipində abreviasiyanın rolundan bəhs edir. Bir çox dil modifikasiyalarının əsasını təşkil edən linqvistik qənaət prinsipi bütün dünya dilçiləri tərəfindən tanınır. Universal xarakterə malik olmaqla, dünyanın bütün dillərinə xasdır. Dövrümüzdə abreviatura proseslərinin aktivləşməsi müasir dillərin inkişafı və fəaliyyətini bu və ya digər şəkildə müəyyən edən linqvistik və ekstralinqvistik amillərin qarşılıqlı təsirinin xüsusi xarakteri ilə bağlıdır. İxtisarların belə sürətlə artması sosial həyatımızın ritminin sürətlənməsi ilə səciyyələnən dövrümüzün ruhuna uyğundur. Məqalədə qeyd olunur ki, abreviaturalar dil resurslarına qənaət funksiyasına xidmət etdiyi üçün ünsiyyət prosesində mühüm rol oynayır.

Роль аббревиатуры в принципе языковой экономии.

РЕЗЮМЕ

В данной статье рассматривается роль аббревиатуры в принципе лингвистической экономии. Принцип языковой экономии, лежащий в основе многих языковых модификаций, признан лингвистами всего мира. Имея универсальный характер, он свойственен всем языкам мира. В наше время активизация процессов сокращения связана с особым характером взаимодействия языковых и экстралингвистических факторов, так или иначе определяющих развитие и деятельность современных языков. Столь быстрый рост увольнений соответствует духу нашего времени, характеризующегося ускорением ритма нашей общественной жизни. В статье утверждается, что аббревиатуры играют важную роль в процессе общения, поскольку выполняют функцию экономии языковых ресурсов.

The role of abbreviation in the principle of linguistic economy

Summary

This article discusses the role of abbreviation in the principle of linguistic economy. The principle of linguistic economy, which is the basis of many language modifications, is recognized by linguists all over the world. Having a universal character, it is characteristic of all languages of the world. In our time, the activation of abbreviation processes is related to the special nature of the interaction of linguistic and extralinguistic factors that determine the development and activity of modern languages in one way or another. Such a rapid increase in layoffs is in keeping with the spirit of our time, characterized by the acceleration of the rhythm of our social life. The article states that abbreviations play an important role in the communication process as they serve the function of saving language resources.

Rəyçi: dos. L.Ələkbərova

RAMİZ RÖVŞƏNİN NƏSR DİLİNDƏ MORFOLOJİ PARALELİZM ƏNƏNƏLƏRİNİN
POETİK MƏNZƏRƏSİ

Morfoloji paralelizm məsələsi Azərbaycan dilçiliyində geniş tədqiq olunmamışdır. Ancaq dilin qapalı sistem təşkilini və tərkibini nəzərə aldıqda təsəvvür etmək çətin deyildir ki, məsələn, sintaktik paralelizmin mövcud olduğu sistemdə morfoloji paralelizmin mövcudluğuna istisnasız baxmaq mümkün deyildir. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, dil səviyyələri spiralvari qaydada bir biri ilə daimi əlaqədədir, biri digərindən törəyir, biri digərini tamamlayır. Dil elementlərinə bu baxımdan yanaşdıqda əlbəttə ki, belə bir məntiqi nəticə hasil olur ki, eyni hadisə dil səviyyələrinin hər birində özünəməxsus şəkildə mövcuddur. Başlıca məsələ bu əlaqələrin araşdırılmasından və sistemləşdirilməsindən ibarətdir. Bununla yanaşı etiraf edilməlidir ki, sintaktik paralelizmə dair bir çox tədqiqat işləri aparılmış olsa da fonetik, leksik və eyni zamanda morfoloji paralelizm barədə aparılan araşdırmalar xeyli məhduddur. Buna baxmayaraq dil elementlərinin tədqiqi və təhlili məsələlərinə yenilik gətirilməsi məqsədi ilə aparılan araşdırmalarda morfoloji paralelizmə diqqət yetirilməsini də müşahidə etmək mümkündür. Bu baxımdan gənc tədqiqatçı Gülnəbar Abbasovanın ingilis və Azərbaycan dillərində morfoloji paralelizm məsələsinə həsr olunmuş tədqiqat işi xüsusi bir maraq doğurur. Müəllif hər iki dildə morfoloji paralelizmin səciyyəvi xüsusiyyətlərini araşdıraraq ona istinad edir ki, paralelizm linqvistik bir hadisə kimi universal xarakter daşıyır və bütün dillərdə tipologiyasından asılı olmayaraq morfoloji paralellik mövcuddur. Ancaq onu da qeyd etmək lazımdır ki, məqalədə Azərbaycan dili nümunələri ingilis dili tərcüməsində verildiyi üçün Azərbaycan dilinə məxsus morfoloji paralelizmin əlamətlərini ingilis dilində duymaq çətinlik yaradır. Halbuki müəllif özü də qeyd edir ki, ingilis və Azərbaycan dilləri ayrı-ayrı tipoloji quruluşa malik olduğu üçün onlarda morfoloji paralelizmi nümayiş etdirən şəkilçilərlə bağlı fərqli xüsusiyyətlər vardır [1, s.65; 2, s.115]. Paralelizmə həsr olunmuş tədqiqatlarda daha çox sintaktik paralelizmdən bəhs olunsa da bəzən morfoloji paralelizmin də mövcudluğu barədə fikir söylənilir. Məsələn, “Sintaktik paralelizm ekspressiv sintaksisin fiquru kimi” adlı bir dissertasiya işində sintaktik paralelizmin səciyyəvi xüsusiyyətlərindən bəhs edilərkən cümlədaxili konstruksiyalarda maraq doğuran (raritet səciyyəvi) morfoloji paralelizmin mövcudluğuna da işarə edilir” [10, s.8].

Paralelizm məsələsinin şərhilə əlaqədar bir mənbədə E.S.Kubryakovaya istinadən göstərilir ki, morfoloji paralelizm üslubi fiqurun bir növü kimi cümlədə işlənən morfoloji elementlərin təkrarı yolu ilə formalaşır və emosional-ekspressiv mənə çalarlığı bildirir [3; 8, s.78-90]. Mənbələrdə morfoloji paralelizmin bibliya mətnlərində mövcudluğu barədə də bəhs edilir [5, s.166].

Morfoloji paralelizm də fonetik və leksik paralelizm kimi paralel komponentlər tərkibində formalaşır. Paralel komponentlər tərkibində morfoloji elementlər müvafiq qaydada təkrarlanaraq üslubi rəngənglik yaradır ki, bu da poetizmin ifadəsi üçün başlıca stimula kimi estetik bir mənzərə əmələ gətirir. Bu qayda üzrə morfoloji poetizm, üslubi fiqur kimi dildə ifadə zənginliyi baş verməsinə xidmət edir. Morfoloji paralelizm əlbəttə ki, müasir bədii əsərlərin dili səviyyəsində qapanıb qalmır. Üslubi fiqur kimi morfoloji paralelizmdən qədim yazılı mənbələrdə də informasiyaların intensivləşdirilməsi və eyni zamanda bədiiləşdirilməsi məqamında istifadə edilmişdir. Morfoloji paralelizmin ənənələri özlüyündə zaman-zaman inkişaf edib təkmilləşərək ədəbi-bədii janrların müxtəlif növlərində işlənmişdir. Beləliklə, morfoloji paralelizm üslubi fiqur kimi həm yazılı abidələrin dilində, folklor ədəbiyyatında, eləcə də müasir dövr ədəbiyyatının bir nümunəsi kimi Ramiz Rövşənin nəsr əsərlərində işlədilərək emosionallıq, üslubi rəngənglik və poetiklik yaradır.

Göytürk yazılı abidələrin dilində morfoloji paralelizmlərin işlədilməsi ilə poetiklik yaradılmasının özünəməxsus səciyyəvi cəhətlərinin olduğu müşahidə edilir. Abidələrin dilində morfoloji paralelizm xüsusilə, şühudi keçmiş, nəqli keçmiş, indiki zaman, qeyri-qəti gələcək zaman və şərt şəkilçili paralel komponentlərdə müşahidə edilir. Burada şühudi və nəqli keçmiş zaman formalarının xüsusilə dominantlıq təşkil etdiyi müşahidə olunur. Göytürk yazılı abidələrinin dili üçün səciyyəvi olan morfoloji paralelizmə dair aşağıdakı nümunələri misal göstərmək mümkündür:

a) şühudi keçmiş zaman şəkilçisinin paralelizmi:

“Boz bulut yarıdı, bodun üzə yağdı, Kara bolit yorıdı, kamiğ üzə yağdı, Tariğ bişdi, yaş ot ündi, yilkana, Kişikə edgü boltı, -tir” (Boz bulud yürüdü, xalqın üzərinə yvağdı. Qara bulud yürüdü, hamının üstünə yağdı, taxıl (darı), yetişdi [İrk Bitik abidəsi, 81-82 (II)]*. Bu cümlədə yeddi paralel komponent vardır ki, onların özləri də mənaya və sıralanmaya görə qoşa paralelliklə səciyyələnir: Boz bulut yarıdı, -bodun üzə yağdı; Kara bulut yorıdı, -kamiğ üzə yağdı; Tariğ bişdi – yaş ot ündi- yilkana kişikə edgü boltı.

Şühudi keçmiş şəkilçili bəzi paralel konstruksiyalar isə ardıcılıq üzrə sıralanır:

“Yok çığay bodunıg kop kopardım, çığad bodunıg bay kəltim, az bodunıg üküş kəltim” (Yoxsul xalqı bütünlüklə topladım, yoxsul xalqı varlı etdim, az xalqı çox etdim) [Kül Tiqin abidəsi, Cənub tərəfi, 10].

Bəzi paralel konstruksiyalarda isə paralel konstruksiyaların özləri də daxili paralel kimi işlənir: “İğəri Şantun yazıka təqi sülədim, Talukaya kiçik təqmədim; Birgəri Tokuz Ərsəngə təgi sülədim, Tüpütka kiçik təqmədim” (Şərqə Şandun düziünə təki qoşun çəkdim, dənizə azacıq çatmadım; cənuba Doqquz Ərsənə təki qoşun çəkdim, dənizə azacıq çatmadım) [Kül Tiqin abidəsi, Cənub tərəfi, 3].

¹⁴ Gəncə Dövlət Universiteti. Dissertant ayshenmuellimeqasimova@gmail.com

Burada qoşa paralelizmin səciyyəvi quruluşu ondan ibarətdir ki, hər iki qoşa paralelin birinci tərəfləri şühudi keçmişin təsdiqi, ikinci tərəfi isə inkarı ilə ifadə edilir. Şühudi keçmiş şəkilçisi ilə ifadə olunan morfoloji paralelizmin rəngarəng quruluşu Göytürk abidələrinin həm səciyyəvi və həm də maraqlı tərəflərindən biridir.

b) *nəqli keçmiş zaman şəkilçisinin paralelizmi:*

Kırk artıku yeti yolu süləmiş, yegirmi sünüş sünümüş, Tenri yarıkladık üçün illigik ilsirətmis, kağanlığığ sıratmış, yağığ baz kulmuş, tizligik sökürmiş, başlığığ yüküntürmiş. (Qırx yeddi yol qoşun çəkmiş, iyirmi döyüş döyüşmüş, tanrı yar olduğu üçün ellini hesizləşdirmiş, xaqanlığı xaqansızlaşdırmış, yağını tabe etmiş, dizlini çökdürmüş, başlığını səcdə etdirmiş) [Kül Tiqin abidəsi, Şərq tərəfi, 15].

Buradakı bir cümlədə yeddi paralel komponent ard-arda düzülərək paralel komponentlərin təşkilində iştirak edən nəqli keçmiş şəkilçilərinin təkrarlanması hesabına ahəngdarlıqla səciyyəvənən poetizm yaratmışdır.

Qədim türk yazılı abidələrinin dilində həmçinin bir-birini izləyən qoşa tərkibli paralellərin də işlənməsi səciyyəvi əhəmiyyət kəsb edir:

“Adıqlı tonuzlu art üzə sökuşmuş ermiş. Adığın karnı yırılmış, tonuzun ağzı sınımış-tir” (Ayılı, domuzlu dağ keçidində qarşulanıbmış. Ayının qarnı yırılmış domuzun köpək dişi sınımış deyir) [İrk Bitik abidəsi, 10 (Əlyazma II)]; *“Kiçə yoruk batur erikli sünüşdim. Anta sançdım. Kün kaçmış, tün tirilmiş”*. (*Gecə günəş batanda döyüşdüm. Orada sançdım (döyüşdüm). Gündüz qaçmış(lar), gecə toplaşmış(lar)*). [Moyun Çur abidəsi, Şərq tərəfi, 13].

c) *indiki zaman şəkilçisinin paralelizmi:*

“Yazı konayın, tisər türk bodun, üləsikik anta ayığ kisi ança boşğurur, ermiş. Irak ersər yablak ağı birur, yağuk ersər edgü ağı birur, -tip ança başğurur ermiş”. (*Düzünə (düzəngahda) yerləşdik, desə, türk xalqı, bir hissəni orada pis adamlar eləcə öyrədirmiş: uzaq isə pis hədiyyə verir, yaxın isə yaxşı hədiyyə verir, - deyib eləcə öyrədirmiş*). [Kül Tiqin abidəsi, Cənub tərəfi, 7].

Buradan görüldüyü kimi, indiki zaman şəkilçisinin iştirakı ilə formalaşan paralelizm qoşa tərkib üzrə işlənir. Eyni zamanda, həmin qoşa tərkib şərt şəkilçili variant hesabına canlı ifadə xüsusiyyətinə malik olur.

ç) *qeyri-qəti zamanın inkar formasının paralelizmi:*

“İrçi yanılmaz, bilgə unitmaz, ötükçi yanılmaz” (Bələdçi yanılmaz, müdrik unutmaz, məsləhətçi yanılmaz) [İrk Bitik abidəsi, (Əlyazma III), 9, 10]. Bu cümlədə bir-birini mənaca tamamlayan, emosionallıqla qüvvətləndirən, təkrarlıqla rəngarənglik yaradan və poetikləşdirən üç paralel komponent vardır. Paralel komponentlərin ardıcıl işlənməsi eyni zamanda ritorizm yaratmaq baxımından da maraqlıdır.

d) *şərt şəkilçisinin paralelizmi:*

“Ança sakıntım. Gözdə yaş gəlsər etdi də köñültə sığt gəlsər yantırı sakıntım, katıqtı sakıntım” (Eləcə düşündüm. Gözdən yaş gəlsə, ürəkdən güclü sıtqı gəlsə yanaraq düşündüm, möhkəmcə düşündüm). [Kül Tiqin abidəsi, Şimal tərəfi, 11]. *“Uyuka kalıp bolsar toplağaluk alp ermiş, yinçkə yoğun bolsar üzgəlik alp ermiş” (Nazik qalın olsa toplamaq igidlikdir, incə yoğun olsa üzmək (qoparmaq) igidlikdir)*. [Toynukuk abidəsi, I daş, 13-14].

Bu nümunələrdən görüldüyü kimi qədim türk yazılı abidələrinin dilində morfoloji elementlərin paralel komponentlərdəki iştirakı təsvir edilən hadisələrin bədiiləşdirilərək poetik canlanma yaratması baxımından olduqca diqqətəlayiqdir. Qədim türk yazılı abidələrinin dili üçün səciyyəvi təsvir vasitələri kimi işlənən bu tipli üslubi fiqurlar öz ənənəsini qədim yazılı abidələrin bir nümunəsi olan “Kitabi-DədəQorqud”un dilində, həmçinin, folklor nümunələrində də davam etdirir. Morfoloji paralelizm kimi formalaşmış üslubi fiqurlar hər bir mərhələdə özünəməxsus ifadə forma və variantları ilə zənginləşir və bədi informasiyanın daha canlı ifadə edilməsini şərtləndirir. Müqayisəyə cəlb edilən Ramiz Rövşən nəsrinin ifadə və təhkiyəsində də morfoloji paralelizm yazıçı təxəyyülü və incə müşahidə qabiliyyəti sayəsində formalaşmış rəngarəng nümunələrini müşahidə etmək olur.

“Kitabi Dədə-Qorqud”un dilində morfoloji paralelizmin aşağıdakı kimi növlərinə rast gəlmək olur:

a) *şühudi keçmiş zaman şəkilçisinin paralelizmi:*

Təhkiyə dilində şühudi keçmiş zaman şəkilçisi qədim türk yazılı bədilərinin dilində olduğu kimi “Kitabi- Dədə Qorqud”un təhkiyə dilində də özünün fəallığı ilə diqqəti cəlb edir. Şühudi keçmiş zaman şəkilçisinin fəallığı təkə onunla bağlı deyildir ki, bu şəkilçi keçmiş əid qəti məzmun anlayışı bildirir. Bunu onunla əsaslandırmaq mümkündür ki, təhkiyə dilində bir qayda olaraq bitmiş, qətiyyətli ifadə vasitəsi kimi şühudi keçmiş zamana meyillilik daha çox üstünlük təşkil edir. Şühudi keçmiş zamanda hadisələrin qəti, konkret, dəqiq və istisnasız ifadə imkanları eyni zamanda paralel konstruksiyalara məxsus, poetizmin ifadəsi üçün daha əlverişli imkan yarada bilər. “Kitabi-DədəQorqud”un dilində şühudi keçmiş zamanla ifadə edilən paralel konstruksiyalara aid aşağıdakı nümunələri misal göstərmək olar:

“Qara polad üz qılıçlar kəsən dilini kəsdirəmadi, Qarğı cida oynadanlar ildirəmadi, Qayın oxu atdılar, kar qılamadı” [9, s.128]; *“Altı barmaq dərinliyi zəxm ilişirdi. Qara qanı şorladı, qara sağrı soğmanı dolu qan oldu. Qara başı buñaldı”* [9, s.123]; *“Ağ əllərini ardına bağladılar, qıl sicim boynuma taqdılar, ağ ətindən qara qan çıxınca döydülər”* [9, s.33]; *“Ağ çadır dikdilər, ala xalı döşədilər, ağca qoyun qırdılar, yeddi yilliq al şərab içirdilər”* [9, s.107].

“Kitabi-DədəQorqud”un dilində digər qrammatik şəkilçilərin də paralel komponentlərdə işlənməsi ilə poetizm yaradılmasına rast gəlmək olur. Hər hansı qrammatik şəkilçinin paralel komponentlərdə iştirakı hadisələrin təsvirinə aid situasiyaları çatdırmaq məqamlarından asılı olur. Məsələn, “Kitabi-DədəQorqud”un dilində paralel konstruksiyaların işlədilməsində hadisənin nəqlətmə yolu ilə çatdırılması zamanı nəqli keçmiş zaman şəkilçisinin təşkilədici əhəmiyyəti müşahidə edilir:

“A bəy baba! Dəvəcə böyümüşsən, köşəkcə ağılın yox, tərəcə böyümüşsən, darıca beyinin yox” [9, s.79]; “Gördülər kim, ol yigit kim, baş kəsibdir, qan tökübdür, Baybörə bəyin sağ yanında oturubdur” [9, s.54]; “Aydır: - Nə görəyim, oğlu olan evərmış, qızı olan köçürmüş” [9, s.57].

“Kitabi-DədəQorqud”-un dilində qrammatik kateqoriya elementləri nümunəsində əmr şəklinə və hətta mənsubiyyətə aid qrammatik göstəricilərin işlədilməsinə rast gəlmək mümkündür:

“Təpəgözüün pəri anası gəlib oğlunun barmağına bir üzük keçirdi”. “Oğul, saña ox batmasın, tənini qılıc kəsməsi” - dedi [9, s.126]; “Qında getdin, bəni yalnız qoyub canım yigit! Göz açuban gördüyüm, könül ilə sevdiğim, bir yasdıqda baş qoyduğum!” [9, s.62].

Qrammatik şəkilçilərin iştirakı ilə düzələn paralel konstruksiyalar folklor nümunələrində də işlənərək rəngarəng poetik çalarlıq ifadə edir. Bunların bəzisi nümunələrini atalar sözlərində, həmçinin bünövrəsi şifahi danışiq üslubuna söykənən təhkiyə əsaslı dastan dilində də görmək mümkündür. Ancaq atalar sözləri bünövrəsində formalaşmış paralel konstruksiyalar qrammatik təşkilçilik baxımından digər janrlardan, xüsusilə də dastan təhkiyəsindən fərqlənir. Belə ki, atalar sözlərində daha çox qeyri-qəti gələcək zaman şəkilçisinin, əmr forması elementlərinin, o cümlədən nəqli keçmiş şəkilçinin işlədilməsində üstünlük müşahidə edilirsə, dastan dilində təhkiyənin xarakterinə uyğun qrammatik elementlərin işlədilməsi diqqəti cəlb edir.

Atalar sözlərinə məxsus paralel konstruksiyalara dair özlərinin şəkilçi tərkibinə görə fərqlənən aşağıdakı kimi nümunələri misal göstərmək olar:

a) qeyri-qəti gələcək zaman şəkilçisi ilə:

“Bir vermə, bir də dilər, yatmağa yer də dilər” [4, s.60]; “Adamın üzünə baxarlar, halını xəbər alarlar” [4, s.22]; “Biləyi güclü olan birini yıxar, biliyi güclü olan minini yıxar” [4, s.56]; “Azar batmanna girər, misqalnan çıxar” [4, s.47]; “Azarlı tələsər, armud vaxtında yetişər” [4, s.47];

b) əmr forması elementləri ilə:

“Çağırılan yerə ərinmə, çağırılmayan yerdə görünmə” [4, s.73]; “Birini gör, fikir elə, birini gör, şükür elə” [4, s.61]; “Adımı sənə qoyum, səni yana-yana qoyum” [4, s.80]; “Bağa bax, üzüm olsun, yeməyə üzün olsun” [4, s.48].

c) nəqli keçmiş zaman şəkilçisi ilə: “Biri palçığa batıb, biri yanında yatıb” [4, s.61]; “Babam mənə kor deyib, gəlib-gedənə vur deyib” [4, s.48].

ç) indiki zaman şəkilçisi ilə:

“Bir görpü tapmır, keçə, biri su tapmır, içə” [4, s.61].

Dastanın təhkiyə dilində bundan fərqli olaraq hadisələrin təsviri ilə əlaqədar olaraq müxtəlif şəkilçilərin iştirakı ilə formalaşan morfoloji paralelizmlərdən istifadə edilir. Onu demək lazımdır ki, dastan dilində də bir qayda olaraq şühudi keçmiş şəkilçisinin iştirakı ilə düzələn paralelizmlərin işlənməsi dominantlıq təşkil edir. Dastan dilində işlənən morfoloji paralelizm nümunələrinə dair aşağıdakıları misal göstərmək olar:

a) şühudi keçmiş zaman şəkilçisi ilə:

“Qırat yel kimi əsdi, quş kimi uçdu, gədiklər keçdi, bellər aşdı, yoxuşlar çıxdı, enişlər endi, yerin damarını kəsib bir neçə gündən sonra Təkə Türkmənə çatdı” [6, s.125]; “Dəlilər üç tərəfdən özlərini vurdular dəryəyi-ləşkərə. Sağdan vurdular, soldan çıxdılar, soldan vurdular, sağdan çıxdılar” [6, s.146].

b) qeyri-qəti gələcək zaman şəkilçisi ilə:

“Hər kim Qoşabulağın suyundan içsə aşiq olar. Özünün də səsi elə güclü olar ki, nərəsindən meşədə aslanlar ürəkər, pələnglər tük tökər, quşlar qanad salar, dağlar-daşlar titrəyər, atlar, qatırlar dirnaq tökər” [7, s.57]; “Məscidə qoymazdılar ki, başmaq oğurlayar, Tövləyə qoymazdılar ki, quşun oğurlayar” [7, s.148].

c) şərt forması əlamətinin işlənməsi ilə:

“Küpə girib yeddinci göyə çıxsan, balıq olub dəryaya cumsan yənə də əlimdən qurtara bilməzsən” [7, s.71].

Morfoloji paralelizmin zəngin ənənələri Ramiz Rövşənin nəsr əsərlərində davam etdirilərək təsvir olunan hadisələrin ruhuna, məzmununa, obrazların daxili aləminə aid geniş bir mənzərə yaradır. Yazıçı təsvir olunan obrazların daxili aləminə nüfuz edir, bir şəxsin nümunəsində çox-çox insanların həyata baxışını, məişətini, düşüncəsini ümumiləşdirir. Bütün bunlar isə paralel konstruksiyaların poetikliyi ilə cilalandırılaraq sanki hər tərəfdən görünə bilən qərribə bir stereomənzərə yaradır. Ramiz Rövşənin işlətdiyi çoxcəhətli paralelizmlərdə istər qədim türk yazılı abidələrinə, istərsə də folklor nümunələrinə xas olan poetik təsvir vasitələrinin ən incə məqamları ümumiləşdirilir, hər bir paralel konstruksiya daxilində ənənəvi poetizmin demək olar ki, bütün detalları, hətta bütün zərəcəkləri yaradıcı sənətkar təxəyyülü ilə yeniləşdirilir və zənginləşdirilir. Ramiz Rövşənin nəsr əsərlərində bədii informasiyanın canlı ifadəsi baxımından maraq yaradan aşağıdakı kimi morfoloji paralelizm nümunələri işlənilir:

1) Sintaktik bütöv şəklindəki paralel konstruksiyalarda aparıcı üzv kimi işlənən xəbər hər bir konstruksiyada təkrarlanaraq həm ritm və ahəngdarlıq, həm də məna dolğunluğu və fikir bütövlüyü yaradır: “Həsən kişinin bu dünyada nəyi var idi? Bir kəhər atı var idi. Nəyi yox idi? Arvadı yox idi, uşaqları yox idi” [11, s.460].

2) Paralel konstruksiyalar mürəkkəb sintaktik bütövün müstəqil tərkib üzvü kimi işlənir, hər bir paralel konstruksiyada təkrar olunan aparıcı üzvlərdəki qrammatik bütövün semantik mühitini canlandırır, onun rimitikliyinə rəngarəng çalarlıq gətirir: “O nə dəmdəsgahdı, Allah! O nə vurhavurdu? Tüfəng səsi, dümbək səsi, tar, qaval səsi, zurna-balaban səsi. Qazanlar pısqıldayır, çənələr şaqıldayır. Ona pay, buna pay, o yetimə, bu yetimə, qapıdan keçənə, yoldan ötənə” [11, s.611].

3) Mürəkkəb sintaktik bütöv tərkibindəki paralel konstruksiyalarda aparıcı üzvlər dövrəvi təkrar şəklində işlənir, təsvir olunan hadisənin canlı mənzərəsi yaradılır. Burada şühudi keçmiş zaman şəkilçisi sıralanır: “Qulu çiçək

çıxartdı. Kənddəki neçə-neçə uşaq da çiçək çıxartdı. Qulu tamam sağaldı, heç o çiçəyin izi-tozu da qalmadı. Ancaq kənddəki neçə-neçə uşağın sir-sifətində o çiçəkdən soraq qaldı. Qulumun başı yara tökdü. Kənddəki neçə-neçə uşağın da başı yara tökdü. Qulu tamam sağaldı, heç o yaranın izi-tozu qalmadı. Ancaq kənddəki neçə-neçə uşağın başında o keçəllikdən yara qaldı” [11, s.466].

4) Dövrəvi təkrarlar həm təsdiqdə, həm də inkarda işlədilərək təhkiyəni obrazlaşdırır, ritmikliyən və ahəngdarlığı canlandırır: “*Qayıdanlar qayıtdılar, cammatın da bir parası gözünü yoldan çəkdi. Qayıtmayanlar qayıtmadılar, qalan camaat da yavaş-yavaş başladı inanmağa ki, bu qayıtmayanlar heç bir də qayıtmayacaqlar. Bunlar da gözlərini yoldan çəkдилər*” [11, s.468].

5) Paralel komponentlərdə aparıcı üzv inkarlıqla təkrar olunur. Bu da obrazın daxili aləmindəki sarsıntılar barədəki təəssürlərə dair emosiyaları dəqiqləşdirir və konkretləşdirir: “*Əliş başa düşdü ki, bu kişilər bir də onun tək gözünə dik baxa bilməyəcəklər. Bu arvadlar bir də onun dalınca hürıldaya bilməyəcəklər, bu uşaqlar bir də onu dolaya bilməyəcəklər*” [11, s.518].

6) Paralel komponentlərdə aparıcı xəbərlər sinonim kimi işlədilərək ritmik ardıcılıq yaradır. Burada cəm şəkilçisi ilə şühudi keçmiş zaman şəkilçisi həmahəngliyi təmin edir: “*Fatmanı o pişiklərin əlindən alan tapıldı. Pəh... Güllələr atıldı, ağaclar çatıldı, qoyunlar kəsildi, qazanlar asıldı*” [11, s.611].

7) Paralel komponentlərdə aparıcı mübtədə sinonim kimi işlədilərək ritmik ardıcılıqla poetiklik yaradır. Burada yerlik hal şəkilçisi ilə mənsubiyyət şəkilçisi ritmik ardıcılığı təmin edir: “*Qaçaqqların arasında bir başı əmmaməlisi vardı; çiyində tüfəngi, belində xəncəri, altında atı*” [11, s.621].

8) Paralel komponentlərdə aparıcı müştərək təyinlər sinonim kimi işlədilərək poetiklik yaradır. Burada sifət yarıdan –*damı* şəkilçisi ritmikliyə xidmət edir: “*Əliş sağındakı qohumları bir-bir qucaqlayıb öpürdü. Əlişin solundakı qohumlar bir-bir onu qucaqlayıb öpürdülər, deyirdilər: - qəm yemə, Əliş, iş adam başına gələr*” [11, s.501].

9) Paralel komponentlərdə yönlük hal şəkilçisi ritmik ardıcılıq yaradır: “*Oturmuşdu arabanın içində, baxırdı, böyüyə, kiçiyə; arvada-kışiyə, itə-pişiyə, hamıya baxırdı*” [11, s.599].

10) Paralel komponentlərdə əmr şəkilçisi ardıcılığı poetizm yaradır: “*Ürəyimdə deyirəm, ver, köpəyoğlu, ver göstərim muzdur nə olan şeydir! Alnını elə odlayım ki, tüstüsü təpəndən çıxsın, kəlləni elə partladım ki, beynin qulağımdan pırtdasın*” [11, s.619].

Nümunələrdən və onların qarşılaşdırma yolu ilə təhlilindən görünür ki, qədim mənbələrə məxsus morfoloji paralelizm nümunələri “Kitabi-DədəQorqud”un, o cümlədən folklor mətnlərinin dilində zəngin ənənələrə malik olmuşdur. Ramiz Rövşənin nəsr dilində həmin ənənələr vahid qəlibdə təkrar olunmur, onlar daha yeni ifadə üsulları ilə zənginləşdirilir. Odur ki, Ramiz Rövşənin nəsr dilində hadisə və situasiyaların, insanın daxili düşüncə və duyğularının, təbiət hadisələrinin və cəmiyyətdəki problemlərin canlı bir poetik mənzərəsi yaradılır.

İstifadə edilən ədəbiyyat

1. Abbasova G. Lingvo-poetic properties of suffixes that create morphological parallelism in Azerbaijan and English.//“Узбекистондо-хорижий тиллар” илмий-методик электрон журнал. № 3(22). 2018, с.64-69.
2. Abbasova G. Linguopoetic features of morphological parallelism in Azerbaijan and English Languages. Научный вестник Мирового гуманитарного университета. Сер., Филология, 2018, № 34, Том 1, с. 112-115.
3. Абдулкеримова Камила Артуровна. Паралелизм как прием эмоционального синтаксиса. (На материале англоязычной прозы. Махачкала, 2017: www.bibliofond.ru/view.aspx.
4. Atalar sözü. Bakı, Öndər nəşriyyat, 2004, 264 s. s.60.
5. Десницкий А.С. Характер и функции параллелизма в библейских текстах. Автореф.дис.канд.филол.наук. Москва, 2010, 37 с.
6. “Koroğlu” dastanı. Bakı, Azərbaycan EA nəşriyyatı, 1959, s. 510 s.
7. “Koroğlu” dastanı. Bakı, Lider nəşriyyat, 2005, 552 s.
8. Кубрякова Е.С. О типах морфологической членности квазиморфем и маркерах. // Вопросы языкознания, 1970, № 2, с. 78-90.
9. “Kitabi-Dədə Qorqud”. Öndər nəşriyyat, 2004, s. 376.
10. Новинкова Т.В. Синтаксический параллелизм как фигура экспрессивного синтаксиса. Автореф.дис.канд.филол.наук, Москва, 1992, 21 с.
11. Ramiz R. Nəfəs, Kitablar kitabı. Bakı, Qanun nəşr., 2006, 726 s.

Açar sözlər: *morfologiya, paralelizm, tipologiya, ritm, poetika*

Ключевые слова: *морфология, параллелизм, типология, ритм, поэтика*

Key words: *morphology, parallelism, typology, rhythm, poetics*

Ramiz Rövşənin nəsr dilində morfoloji paralelizm ənənələrinin poetik mənzərəsi

Xülasə

Azərbaycan dilində morfoloji paralelizm və onun vasitəsi ilə baş verən poetizm məsələləri demək olar ki, geniş bir tədqiqat obyektinə kimi təhlil edilməmişdir. Bununla belə, fonetik, leksik və sintaktik paralelizmdə olduğu kimi morfoloji paralelizmin də özünəməxsus ifadə formaları və üsulları mövcuddur. Morfoloji elementlər poetizm yaratmaq baxımından xüsusi bir məna ilə səciyyələnmədiyinə baxmayaraq onların paralel komponentlər tərkibində təkrarlıqla işlədilməsi cümlələrdə, sintaktik bütövlərdə, həmçinin məndə ritorizm, ritm və ahəngdarlıq yaradır. Morfoloji paralelizmə məxsus bu tipli keyfiyyətlər onların vasitəsi ilə poetik bir canlandırma yaradılmasını səciyyələndirir. Morfoloji elementlərin paralel komponentlərdə işlədilməsi prinsip etibarilə müasir olmayıb qədim ənənələrə malik bir təsvir üsulundan ibarətdir. Bu mənada morfoloji elementlərin paralel konstruksiyalar tərkibində işlədilməsinə dair qədim türk mənbələrində, o cümlədən digər yazılı nümunələrdə olduqca zəngin materiallar mövcuddur. Morfoloji paralelizmlər paralel sintaktik konstruksiyalar daxilində işləndiyi üçün onlar funksional baxımdan universal səciyyəlidir və tipologiyasından asılı olmayaraq ayrı-ayrı dillərdə özünəməxsus ifadə vasitələrinə malikdir. Morfoloji paralelizm paralel komponentlərdə bədii informasiyaların canlı ifadəsinə xidmət edir. Eyni zamanda onların vasitəsi ilə

məndə ritm və ahəngdarlıq yaradılır. Bədii məndə üslubi fiqur kimi işlədilən morfoloji paralelizm eyni zamanda poetikliyin təcəssümü kimi səciyyəlidir. Üslubi fiqur səviyyəsindəki morfoloji paralelizmin zəngin ənənələrindən Ramiz Rövşənin nəsr dilində geniş bir poetik mənzərə yaradılması vasitəsi kimi istifadə olunur.

The traditions of morphological parallelism in the prose language of Ramiz Rovshan's poetic landscape

Summary

Morphological parallelism in the Azerbaijani language and the issues of poeticism occurring through it have hardly been analyzed as a broad research object. However, morphological parallelism, like phonetic, lexical and syntactic parallelism, has its own forms and methods of expression. Despite the fact that morphological elements are not characterized by a special meaning in terms of creating poeticism, their repeated use in parallel components creates rhetoric, rhythm and harmony in sentences, syntactic units, as well as in the text. Such qualities of morphological parallelism characterize the creation of a poetic animation through them. The use of morphological elements in parallel components is basically not modern, but a method of description with ancient traditions. In this sense, there are very rich materials on the use of morphological elements in parallel constructions in ancient Turkish sources, including other written examples. Since morphological parallelisms are developed within parallel syntactic constructions, they are functionally universal and have unique means of expression in individual languages, regardless of their typology. Morphological parallelism serves the vivid expression of artistic information in parallel components. At the same time, they create rhythm and harmony in the text. Morphological parallelism, which is used as a stylistic figure in the literary text, is also characterized as an embodiment of poetics. The rich traditions of morphological parallelism at the level of stylistic figures are used as a means of creating a wide poetic landscape in the prose language of Ramiz Rovshan.

Традиции морфологического параллелизма в прозаическом языке Рамиза Ровшана

Резюме

Морфологический параллелизм в азербайджанском языке и возникающие через него вопросы поэтизма вряд ли анализировались как широкий объект исследования. Однако морфологический параллелизм, как и фонетический, лексический и синтаксический параллелизм, имеет свои формы и способы выражения. Несмотря на то, что морфологические элементы не характеризуются особым значением с точки зрения создания поэтизма, их многократное использование в параллельных компонентах создает риторику, ритм и гармонию в предложениях, синтаксических единицах, а также в тексте. Такие качества морфологического параллелизма характеризуют создание посредством них поэтического оживления. Использование морфологических элементов в параллельных компонентах – это в основном не современный, а метод описания с древними традициями. В этом смысле в древнетурецких источниках имеются весьма богатые материалы по употреблению морфологических элементов в параллельных конструкциях, в том числе и в других письменных примерах. Поскольку морфологические параллелизмы развиваются внутри параллельных синтаксических конструкций, они функционально универсальны и обладают уникальными средствами выражения в отдельных языках независимо от их типологии. Морфологический параллелизм служит яркому выражению художественной информации в параллельных компонентах. В то же время они создают в тексте ритм и гармонию. Морфологический параллелизм, используемый в художественном тексте как стилистическая фигура, характеризуется и как воплощение поэтики. Богатые традиции морфологического параллелизма на уровне стилистических фигур используются как средство создания широкого поэтического пейзажа на языке прозы Рамиза Ровшана.

RƏYÇİ: dos. L.Ələjbərova

AZƏRBAYCAN DİLİNDƏ MORFOLOJİ YOLLA YARANAN DİPLOMATİK LEKSİKA

Dövlətimiz müstəqilliyini elan etdiyi gündən beynəlxalq aləmdə öz mövqələrini möhkəmləndirməyə başladı. Azərbaycan dövlətçiliyinin inkişaf etdirilməsi istiqamətində atılan strateji addımlar diplomatik əlaqələrin genişlənməsinə, bu da öz növbəsində ölkənin beynəlxalq arenada nüfuzunun artmasına səbəb oldu. Azərbaycan Respublikasının bir sıra dünya dövlətləri ilə sıx diplomatik əlaqələri mövcuddur. Bu dövlətlər sırasında Amerika, İngiltərə, Almaniya, Fransa, Çin, Misiri və s. sadalamaq olar ki, bu ölkələrin hər birində Azərbaycan səfirlikləri fəaliyyət göstərir. Eyni zamanda dövlət paytaxtında da xarici dövlətlərin səfirlikləri açılıb, gündən-günə də çoxalmağa davam edir.

1992-ci ildən BMT-də Azərbaycan nümayəndəliyi fəaliyyət göstərir və dövlətimiz Millətlər Təşkilatının tamhüquqlu üzvüdür. Həmin ildən də Azərbaycan Respublikası Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinə, İslam konfransı təşkilatına, İqtisadi Əməkdaşlıq Təşkilatına və başqa bir neçə beynəlxalq təşkilatlara qəbul edildi (3, s. 3).

Daim inkişaf edən və durmadan artan beynəlxalq əlaqələr Azərbaycan diplomatik leksikasının yaranmasına və genişlənməsinə şərait yaradır. Digər tərəfdən elmin və texnikanın sürətli inkişafı ilə bağlı güclü informasiya axını da xüsusi vurğulamaq lazımdır ki, bu axın da dilimizin lüğət tərkibinin zənginləşməsində əvəzsiz rol oynayır.

Diplomatiya ilə bağlı terminlərin Azərbaycan dilində ekvivalentinin olmaması bu sahə ilə bağlı yazışmaların aparılmasında çətinliklər doğurur. Əvvəlki illərə nəzər yetirəndə dilimizdə diplomatik yazışmalarla bağlı kifayət qədər boşluqlar olduğunu görürük (1, s. 6). Bu cəhətdən diplomatiya sahəsi ilə bağlı sənədlərin, yazışmaların, terminlərin hərtərəfli və sistemli şəkildə araşdırılması qarşımızda duran mühüm məsələlərdən biridir. Çağdaş dövrdə diplomatik münasibətlərdə dil sərbəstliyi var. Belə ki, hər bir dövlət öz danışıqlarında və yazışmalarında rəsmi dövlət dilindən istifadə edir və zamanın tələbi kimi bu təbii qarşılır. Bu halı dövlətlər arasında bərabərlik prinsipinin gerçəkləşməsi kimi də qiymətləndirmək olar (1, s. 15).

Azərbaycan dilində diplomatik terminologiya həm dilin öz daxili imkanları hesabına, həm də alınma sözlər hesabına formalaşır. Diplomatik terminlər yaranarkən bir çox üsullardan istifadə olunur: leksik-semantik üsul, morfoloji üsul, sintaktik üsul, kalka üsulu, abreviatur üsulu. Leksik-semantik üsul dedikdə sözlərə yeni məna, məzmun yükləmək kimi başa düşülür, yəni sözlərin mənası xüsusiləşir, genişlənərək başqa məna kəsb edir. Sintaktik üsul dedikdə isə iki və daha artıq sözün birləşərək mürəkkəb vahidlər əmələ gətirməsi kimi başa düşülür. Abreviatur isə dil vahidlərinin ümumi məzmununu saxlamaqla daha qısa ifadələr şəklində əvəz etmək üsuludur. Kalka üsulu hərfi tərcümə kimi də başa düşülür, yəni müəyyən dildə olan bir söz digər dilə məxsus sözlərin quruluşu kimi formalaşır. Morfoloji üsul şəkilçilərin köməkliyi ilə yaranan diplomatik terminlərin ən geniş yayılmış üsullarından biridir. Bu üsulla yaranan terminlər həm milli, həm də alınma şəkilçilər hesabına formalaşır. Diplomatiya terminlərinin yaranmasında aşağıdakı milli şəkilçilər fəal iştirak edir: -lik, -lik, -luk, -lük/lıq, luq. Bu şəkilçi adlardan ad və ya sifət düzəldərək mücərrəd mənalı diplomatik terminlər yaradır. Dilimizdə bu şəkilçi vasitəsi ilə əmələ gələn diplomatiya sahəsinə aid terminlər üstünlük təşkil edir. Məsələn: Birlik- Böyük Britaniya imperiyasının dağılması nəticəsində yaranan və 49 ölkənin də daxil olduğu birlikdir (2, s. 171). Bitərəflilik- hər hansısa dövlətin xüsusi beynəlxalq hüquqi statusa malik olmasıdır. İki cür bitərəflilik mövcuddur. Birincisi, müharibə zamanı bitərəflikdir, ikincisi isə daimi bitərəflikdir.

Eksterritoriallıq – toxunulmazlıq hüququ mənasına gəlir, yəni hər hansı bir dövlətdə olan diplomatik şəxslərin həmin ölkənin qanunlarına deyil, ancaq öz ölkəsinin qanunlarına tabe olmasıdır (2, s. 251). İrqiçilik- bu termin bu və ya digər irqə mənsub olan insanların qeyri-bərabərliyidir. Elmi bir əsasa söykənməyən baxışlar bucağıdır. Piratlıq – başqa bir adı da quldurluqdur. Diplomatik termin baxımından beynəlxalq xarakterli cinayət hesab olunur. Qəyyumluq – mənası havadar, hami olub, hər hansısa bir dövlətin xarici əlaqələrinin qurulmasını, öz ərazi bütövlüyünün müdafiəsini başqa bir dövlətə həvalə etməsidir. Səfirlik- diplomatik nümayəndələrin idarə etdiyi diplomatik orqandır. Suverenlik- bir dövlətin öz daxili və xarici siyasət məsələlərində heç bir dövlətdən asılı olmaması. Vasitəçilik- diplomatik terminin mənası beynəlxalq miqyasda olan mübahisələrin sülhlə həll olunması üsullarındandır. Vətəndaşlıq- dövlətlə hüquqi bağlılığı olan fiziki şəxsə deyilir.

-çı, -çi, -çu, -çü – isim düzəldən şəkilçi kimi termin yaradıcılığında geniş istifadə olunur. Məsələn: Məruzəçi – elmi konfransın işi barəsində yığcam, qısa xülasəni təqdim eləyən, hazırlayan insandır. Müşahidəçilər – beynəlxalq konfransların və tipli digər forumların işində məhdud sayda iştirak edən nümayəndələrdir.

-ma, -mə - diplomatik termin yaradıcılığında fərdən isim düzəldən məhsuldar şəkilçilərdən biridir. Məsələn: Hücumətmə - çağdaş beynəlxalq hüququn başlıca formalarındandır. Hər hansı dövlətin ərazi toxunulmazlığına qarşı qüvvə tətbiq etməkdən çəkindirir. Milliləşdirmə - kiməsə məxsus şəxsi, özəl mülkiyyətin dövlət mülkiyyətinə keçməsi vəziyyətidir. Paraflama – bu termin imzalama üsulu mənasına gəlir. Danışığa gələn nümayəndələrin razılaşdığını göstərən ilkin imzalama üsuludur (2, s. 422). Qarşıdurma – dövlətlərarası hərbi münaqişə yaratmaq

¹⁵ AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun dissertantı. seide1990es@icloud.com

təhlükəsidir.

-lı, -li, -lu, -lü – Bu şəkilçi ilə yaranan diplomatik terminlər söz birləşməsi şəklində olur və həmin birləşmənin birinci tərəfi kimi çıxış edir. Məsələn: ikipalatalı, birtərəfli, rütbəli, muzdlu və s.

-ıq, -ik, -uq, -ük – isim və sifət düzəldən məhsullar milli şəkilçidir. Məsələn: Barışq – iki vuruşan tərəf, və ya bir neçə vuruşan tərəflər arasında hərbi əməliyyatların razılaşma yolu ilə müvəqqəti dayandırılmasıdır.

-laşma şəkilçisi dilimizdə az işlənən şəkilçi olsa da, bu şəkilçi ilə əmələ gələn diplomatik terminlər mövcuddur. Məsələn: Anlaşma- hər hansı iki dövlət arasında bir-biri ilə razılığa gələrək saziş bağlamaqdır.

Alınma şəkilçilər hesabına morfoloji yolla yaranan diplomatik terminlər də dilimizdə üstünlük təşkil edir.

-namə Diplomatik termin yaradıcılığında məhsuldar şəkilçilərdən biridir. Məsələn: Bəyannamə - dövlətlərin daxili və xarici siyasətlərinin əsas prinsiplərini bildirən və yaxud konkret məsələyə dair münasibətlərini əks etdirən birtərəfli, ikitərəfli, çoxtərəfli bəyanatdır. Buraxılışnamə - bəzi ölkələrdə hər hansısa diplomatik nümayəndə heyəti akkreditə edildiyi zaman, akkreditə olunduğu Dövlət başçısı akkreditə etmiş olan ölkənin rəhbərinə buraxılışnamə adlandırılan sənədi göndərir. Etimadnamə - ölkə başçısının özünə səfir təyin edərək onu xarici dövlətə akkreditə edən sənəd formasıdır.

-iyyət Bu şəkilçi ilə bağlı da dilimizdə kifayət qədər nümunələr mövcuddur. Məsələn: Fövqəladə vəziyyət – inzibati hüquqi rejim növü olub, xüsusi hüquqi durumdur.

-iya Diplomatik termin yaradıcılığında iştirak edən bu şəkilçi daha çox iş, hal, hərəkət bildirən terminlər yaradır. Məsələn: Demilitarizasiya – müəyyən beynəlxalq sazişlər əsasında hər hansısa bir dövlətə hərbi qüvvələr, eyni zamanda hərbi sənaye yaratmağın qadağan edilməsidir (2, s. 209). Diplomatıya- hər hansısa bir dövlətin xarici siyasətini yürütmək üçün, öz dövlətinin mənafeyini qorumaq adına hökumət başçısının və xarici işlər üzrə orqanların rəsmi formada fəaliyyətidir. Federasiya - hüquqi baxımdan siyasi müstəqilliyi olan bir neçə dövlətin vahid ittifaq formasında birləşməsidir. Oliqarxiya – ölkənin çox kiçik bir hissəsinin hökmranlıq etməsidir.

-izm – bu şəkilçi latın mənşəli olub, diplomatik terminlərə ictimai-siyasi məzmun verir. Belə ki, həmin şəkilçi vasitəsi ilə yaranan diplomatik terminlər elm, məfkurə, quruluş, dünyagörüşü ilə bağlı ictimai-siyasi cərəyanları ifadə edir. Məsələn: İzolyasionizm – bu terminin mənası özünü təcrid siyasətidir. ABŞ-in xarici siyasətiylə bağlı yaranan diplomatik termdir (2, s. 352). Parlamentarizm – dövlət başda parlament olan idarəetmə üsuluyla idarə olunur. Proteksionizm – inkişaf etmiş olan ölkələrdə iqtisadiyyatın inkişafı naminə, xarici bazarların genişləndirilməsi üçün dövlətin keçirmiş olduğu siyasətdir (2, s. 429). Revansizim- təcavüzə uğrayan dövlətin yenidən müharibəyə hazırlıq siyasətidir.

Sadaladığımız morfoloji üsulla yaranan sözlərə nəzər yetirdikdə görürük ki, burada şəkilçilər sona artırılmışdır. Lakin sözün önünə artırılaraq termin yaradan şəkilçilər də kifayət sayda mövcuddur. Həmin şəkilçilərə pro, pre elementlərini nümunə göstərə bilərik. Məsələn: proporsional - həcm, tutum, hissəciklərin tamla düzgün nisbəti, prosedura - istənilən bir işin gedişinin rəsmi şəkildə müəyyən olunmuş qaydaları, preambula - hansısa hüquqi sənədin, müqavilənin izahedici giriş hissəsidir.

Ümumi bir nəzər yetirdikdə görürük ki, diplomatik əlaqələr genişləndikcə dilimizə daxil olan diplomatik terminlərin də sayı gündən- günə artmaqdadır. Bu terminlərin yaranmasında milli və alınma şəkilçilər mühüm rol oynayır.

İstifadə edilmiş ədəbiyyat

1. Cəfərov V.B. Diplomatik yazışma. Bakı: Elm, 1997, 106 s.
2. Diplomatıya Ensiklopedik lüğət. Bakı: Diplomat nəşriyyatı, 2005, 578 s.
3. Sadıxov F. Diplomatıya və diplomatik xidmət. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1993, 115 s.

Açar sözlər: diplomatik leksika, diplomatik termin, morfoloji üsul, milli şəkilçilər, alınma şəkilçilər.

Key words: diplomatic lexicon, diplomatic term, morphological method, national suffixes, derived suffixes.

Ключевые слова: дипломатическая лексика, дипломатический термин, морфологический метод, национальные суффиксы, производные суффиксы.

Xülasə

Çağdaş dövrdə Azərbaycan qırxdörd beynəlxalq və regional təşkilatın üzvüdür. Bundan başqa yüz əlli altı ölkə ilə diplomatik əlaqələr qurmuş, xaricdə iyirmi bir səfirliyi, beş daimi nümayəndəliyi, iki baş konsulluğu, iki fəxi konsulluğu mövcuddur. Bütün bu göstəricilərin diplomatik leksikanın inkişafına təsiri danılmazdır. Məqalədə Azərbaycan Respublikasının genişlənməkdə olan diplomatik əlaqələrindən, həmin əlaqələrin diplomatik termin yaradıcılığına təsirindən bəhs edilmişdir. Diplomatik leksikanın yaranma üsullarına toxunulmuş, hər biri haqqında qısa informasiya verilmişdir. Morfoloji üsulla yaranan qırxa yaxın diplomatik termin araşdırılmış, hər birinin leksik mənaları öyrənilərək geniş təhlilə cəlb olunmuşdur.

Summary

Currently, Azerbaijan is a member of forty-four international and regional organizations. In addition, it has established diplomatic relations with one hundred and fifty-six countries, twenty-one embassies, five permanent representations, two consulates, and two official consulates abroad. The impact of all these indicators on the development

of the diplomatic lexicon is undeniable. The article talks about the expanding diplomatic relations of the Republic of Azerbaijan and the influence of those relations on the creation of diplomatic terms. The methods of formation of the diplomatic lexicon were touched upon, and brief information was given about each of them. About forty diplomatic terms created by the morphological method were investigated, the lexical meanings of each were studied and involved in extensive analysis.

Резюме

В настоящее время Азербайджан является членом сорока четырех международных и региональных организаций. Кроме того, она установила дипломатические отношения со ста пятьдесят шестью странами, имеет двадцать одно посольство, пять постоянных представительств, два консульства и два официальных консульства за рубежом. Влияние всех этих показателей на развитие дипломатического лексикона неоспоримо. В статье говорится о расширении дипломатических отношений Азербайджанской Республики и влиянии этих отношений на создание дипломатических условий. Были затронуты методы формирования дипломатического лексикона и дана краткая информация о каждом из них. Было исследовано около сорока дипломатических терминов, созданных морфологическим методом, изучены и подвергнуты обширному анализу лексические значения каждого.

Rəyçi: F.e.d., prof. Sayalı Allahverdi qızı Sadıqova

XX ƏSRİN AXIRI – XXI ƏSRİN ƏVVƏLİNDƏ DİLÇİLİYİN İNKİŞAFI HAQQINDA

Danılmaz həqiqətdir ki, insanın ilkin nailiyyəti dildir. Dil bəşəriyyətin sahib olduğu ən böyük dəyərdir. Dil tərəqqinin mühərrikidir. Fikirlərimizi ifadə etməkdə, bir-birimizlə ünsiyyətdə olmaqda dil əsas qüvvədir. Dünyada dilin yaranışı və formalaşması haqqında bir çox fikirlər mövcuddur.

“Hələ qədim zamanlarda xalqlar dilin törəmi barədə müxtəlif miflər yaradırdılar. Həmin miflərdə dil Allah vergisi, ya da müdrik bir insanın kəşfi kimi göstərilirdi. Qədim filosoflar bu məsələyə spesifik mövqedən yanaşırdılar. Antik filosofluqda dilin yaranışına iki əks istiqamətli baxış irəli sürülmüşdür. Bəzi filosoflar hesab edirdilər ki, dil təbii olaraq öz-özlüyündə, bədahətən yaranmışdır. Digərləri isə düşünürdülər ki, bu məşhum insanların konkret şərtləşmələri üsulu ilə yaranmışdır” [10, s.3].

Fərqli filosof məktəblərinin nümayəndələri dilin yaranışı barədə müxtəlif fikirlər söyləyib. Qədim Yunanıstanın filosofu Platon hesab edirdi ki, dil təbiətdən gələn vergidir. Antik dünyanın filosofu Demokrit dilin Allah tərəfindən yaradıldığını tam əksinə çıxırdı. O hesab edirdi ki, dil yalnız insanların öz yaradıcılığıdır. Aristotel deyirdi ki, hər bir adlanma yalnız simvoldur.

“Aparıcı dinlərdə də dil əsas faktorların “Allah vergisi” olduğu qeyd olunur. Məsələn, xristianlıqda cəmiyyətin yaranması, onun ictimai təşkili ondan əvvəlki digər dini konsepsiyalarda deyilənlərin müəyyən mənada bənzəridir. Burada da insan, ümumən cəmiyyət, Allahın “obraz və oxşarlığının” daşıyıcısıdır. Belə bir əsaslandırma, bir tərəfdən, dünyada, bəşər cəmiyyətində baş verən hadisələr və proseslərin xüsusilə onlardan irəli gələn tərəqqinin təyinedicinin bilavasitə Allahla bağlı olduğunu və yalnız bundan sonra insanların simasında obrazlı şəkildə təzahür etdiyini təsdiqləyir. Digər tərəfdən, bu cəhət, həmçinin özlüyündə bütün tarixi proseslərin, o cümlədən bəşərin sosial inkişafına neqativ təsir göstərən amillərin də məhz Allahdan irəli gəldiyini təsdiqləmək məcburiyyətində qalır [10, s.4].

Məsələn, dahi roma filosofu Lukresiya dilin yaranmasını məhz cəmiyyətin yaranışı ilə bağlamışdır. Bu fikir aksiom qədər dəqiqdir.

Dil və təfəkkür arasındakı əlaqəni təhlil və tədqiq etmək üçün, xüsusi qeyd etmək lazımdır ki, əksər dilçilər və filosoflar insan təfəkkürünün yalnız dil əsasında həyata keçirilə biləcəyi nöqtəyi-nəzərdən çıxış edir. Bu cərəyanın tərəfdarları onlara xüsusilə vacib görünən bir sıra arqumentlər irəli sürür.

Tamamilə doğrudur ki, “Dil sistemi və dil quruluşu anlayışları dilin daxili quruluşu nəzəriyyəsinin mühüm məsələlərindən biri olub, ümumi dilçiliyin hələl tam həll olunmamış problemlərinə daxildir. Dilin sistem olması dilçilik ənənəsində böyük tarixə malik olsa da, dil quruluşu ilə əlaqədə özünün hamı tərəfindən qəbul olunmuş izahını indiyədək tapmamışdır” [1, s.121-124].

Məlumdur ki, dil təfəkkürlə sıx bağlıdır, baxmayaraq ki, bəzi elm adamlarının, xüsusən də Marristlərin iddia etdiyi kimi, onunla tam üst-üstə düşür. İnsan təfəkkürünün mürəkkəb mahiyyətini onun müxtəlif növlərinin məcmusunda göstərmək və sözdə təfəkkür adlananın rolunu daha dəqiq müəyyən etmək lazımdır. N.Ya.Marrın davamçıları adətən dilçilikdə dilin inkişafının immanent qanunauyğunluqları problemini aradan qaldırmağa çalışırdılar.

Dilin xüsusiyyətləri özlüyündə insan cəmiyyətində baş verən dəyişikliklərdən asılı olmayan nitq əlamətlərinin dəyişməsinin immanent qanunlarını əks etdirir. Dildəki dəyişikliklər, məsələn, assimilyasiya da insan cəmiyyətində baş verən hər hansı dəyişikliklərdən asılı deyil. Ona görə də dilin inkişafının immanent qanunlarının inkarının qətiyyətlə heç bir əsası yoxdur; dillərdə əslində nə baş verdiyini tam başa düşməməyi əks etdirir.

Beləliklə, bu iş ikili diqqət mərkəzindədir. O, bir tərəfdən dilin müəyyən proses və hadisələrini yeni aspektdə tədqiq etmək, digər tərəfdən isə dilçiliyi təəssüf ki, bəzi hallarda hələ də mövcud olan marrizmin qalıqlarından azad etmək istəyini ifadə edir.

Dildə ziddiyyətlərin olması bütün dilçilər tərəfindən qəbul edilir, lakin problemin özü hələ də zəif başa düşülür.

Müasir dünyada qloballaşma şəraitində dil problemləri yeni bir mənə kəsb edir. Dünya birliyinin sosial quruluşundakı dəyişikliklər, intensiv miqrasiya problemləri, dil münaqişələri – bütün bunlar dil proseslərinə təsir göstərir.

Təbii ki, “...dil cəmiyyətin elmi və mədəni həyatının inkişafında da başlıca vasitələrdən biri olmuş və indi də belə bir mühüm vasitə olaraq qalır” [6, s.298].

Tamamilə doğrudur ki, “... dilsiz, danışqsız, ünsiyyətsiz cəmiyyət ola bilmədiyi kimi, cəmiyyət də olmadan dil yarana bilməzdi. Dilin yaranması və inkişafı cəmiyyətin tarixi və inkişafı ilə sıx bağlıdır. Dil fərdi hadisə deyil, yəni onu bir nəfər yaratmayıb. Dil ictimai hadisədir. Bu, o deməkdir ki, dili ayrı-ayrı adamlar yox, cəmiyyət, insanların birliyi yaradıb, formalaşdırıb və inkişaf etdirib. Əmək prosesində və əməklə birlikdə meydana gələn, insanlar arasında ən mühüm ünsiyyət vasitəsi olan dil təfəkkürün elə bir vasitəsidir ki, onunla fikirlərin canı ifadə olunur. Dilsiz, nitqsiz, danışqsız insanlar bir-birilərini dərk edə, anlaya bilməzlər. Dil insanlar arasında qarşılıqlı anlaşma, başqa sözlə, ünsiyyətin ən mühüm, ən ümdə, ən kamil vasitəsidir” [10, s.3].

Bildiyimiz kimi, dil mürəkkəb rabitə sisteminin inkişafı, mənimsənilməsi, saxlanılması və istifadəsindən və insanın bunu işlətmə bacarığından ibarət olan sistemdir. Həyatımızın hər bir sahəsi dil ilə əlaqəlidir, sözsüz ki, dil çox vacib bir sosial məqsəd daşıyır. Dünya sürətlə dəyişir, yenilənir və bu proses hər şeydən əvvəl öz ifadəsini dilin

¹⁶ Gəncə Dövlət Universiteti, dissertant. Adigozelovanububet@gmail.com

leksikasında tapır.

Dilin üç əsas aspektinin – semiotik, qnoseoloji və linqvistik istiqamətlərinin rolunu xüsusi qeyd etmək lazımdır. Dil işarələrinin mənalandırma prosesi insan fəaliyyətinin əks olunma, ümumiləşdirmə, anlayışların və digər təfəkkür formalarının yaranması ilə səciyyələnir. Bəşər dilinin əsas təyinatı – təfəkkürün materiallaşması vasitəsi olmasıdır. Dərketmə prosesi fikirlərdən deyil, ətraf aləmin müşahidələrindən başlanır.

Dil işarələrinin mənalandırma prosesi insan fəaliyyətinin əks olunması, ümumiləşdirilməsi, anlayışların və digər təfəkkür formalarının yaranması ilə səciyyələnir. Lakin bu heç də dilin təfəkkür forması olduğunu sübut etmir. Buradan belə nəticəyə gəlmək olar ki, bəşər dilinin əsas təyinatı təfəkkürün materiallaşması vasitəsi olmasıdır. Dil və təfəkkür arasındakı münasibətləri araşdırarkən, əlbəttə, fikrin dil tərəfindən materiallaşması faktı qeyd olunmalıdır. Dərketmə prosesi fikirlərdən deyil, ətraf aləmin müşahidələrindən başlanır.

Bunu da nəzərə almaq lazımdır ki, təfəkkürün müxtəlif növləri var. Mücərrəd insan təfəkkürü, şifahi anlayışlar, mücərrəd məntiqi təfəkkür, nəzəri təfəkkür, şifahi təfəkkür, instrumental və texniki təfəkkür, elementar praktik təfəkkür. İngilis dilində bunlara “abstract human thinking, avverbial concepts, abstract-logical thinking, theoretical thinking, speech thinking, instrumental and technical thinking, elementary practical thinking” deyilir. Dil təfəkkür formaları ilə sıx bağlıdır və o ətraf aləmin müşahidəsi ilə sıx bağlıdır.

XX əsrin sonu və XXI əsrin əvvəli - bütün elmlərin inkişafı, tərəqqi dövrüdür. XX əsrin ortalarında II dünya müharibəsi dövründə hərbi texnikanın yaranması, yeni kəşflər sanki bütün elmlər üçün bir növ təkan rolunu oynadı. Təbii olaraq, bu tərəqqi dilçilik elminə də təsir etdi.

N.Ç.Vəliyeva “Azərbaycanca – İngiliscə - Rusca İzahlı Kommunikasiya Terminlər Lüğəti”ndə dilin sosial təbiəti haqqında yazır: “*Hələ XVIII-ci əsrdə dilin ictimai təbiəti Fransada D.Didro (1713-1784), J.J.Russo (1712-1778) və A.Meye (1866-1936), Rusiyada isə M.V.Lomonosov (1711-1765) tərəfindən tədqiq edilib. Dilçilikdə fransız sosioloji məktəbinin başçısı sayılan A.Meye fransız filosoflar və sosioloq-pozitivistlər olan O.Kontun (1798-1857) və E.Dürkqeymin (1858-1917) nəzəriyyələrinə əsaslanıb. Bu tədqiqatçılar dildə mövcud olan dəyişiklikləri ictimai səbəblər vasitəsilə izah edib. İsveçrədə və ABŞ-da kommunikasiyanın öyrənilməsində dil vasitəsilə həyata keçirilən müxtəlif sosioloji istiqamətlər formalaşmağa başlayıb. Rusiyada dilin sosioloji tədqiqatları XX əsrin 20-30-cü illərində başlayıb. Tanınmış dilçilər V.V.Vinoqradov (1895-1985), Y.D.Polivanov (1891-1938), B.A.Larin (1893-1964), Q.V.Stepanov (1919-1986), L.P.Yakubinskiy (1892-1945), V.M.Jirmunskiy (1891-1971) və başqaları ünsiyyət vasitəsi kimi dili ictimai münasibətlərinin tarixi-materialistik prinsiplərinin əsasında təhlil edirlər. Onlar fransız məktəbinin (sosiologizmin) dilin sosial funksiyasına sadələşdirilmiş yanaşmanı və N.Y.Marrın (1864-1934) (vulqar sosiologizmin) “dilini yeni öyrənilməsinin” davamçıların “vulqar” yanaşmasını aradan qaldırmağa bacardılar” [11, s.50-51].*

A.A.Axundov yazır: “*Əgər XIX əsrin əsas dilçilik cərəyanı gənc qrammatizm hesab edilirsə, bizim yüzilliyin yeni mühüm dilçilik istiqaməti strukturalizm sayıla bilər. Strukturalizm xalis dilçilik cərəyanı deyildir. “Struktur” termininə bütün elmlərdə rast gəlirik*” [1, s.48].

Bəzən dilçiliyin yeni dövrünü struktur və riyazi dilçiliyin yaranması, çiçəklənməsi dövrü hesab edirlər. Ancaq qeyd etmək lazımdır ki, strukturalizmə yanaşı, ənənəvi dilçilik də inkişaf edir və heç bir məktəbə, yaxud cərəyanı üstünlük vermək düzgün olmazdı. Adətən, dilçilikdə “struktur” anlayışı Ferdinand de Sössürün adı ilə bağlayırlar və strukturalistlər F. Sössürü bu məktəbin banisi kimi sayır, onun fikirlərini davam etdirirlər.

Strukturalizm, bildiyimiz kimi, psixologizm və “Gənc qrammatiklər” cərəyanlarının inkarı nəticəsində yaranmışdır. “Gənc qrammatiklər” dil fakt və hadisələrini ayrı-ayrılıqda tədqiq edir, onların arasında səbəbiyyət əlaqəsi axtarmır və buna fikir vermirdilər. Ona görə də onların tədqiqatı sistem səciyyə daşımırdı, daha doğrusu, onlar dildə sistemliyi görmürdülər. Buna “Gənc qrammatiklər”in atomizmi deyilir.

Strukturalistlər bu atomizmə qarşı çıxır, onlar ən başlıcası isə dildə sistemliyi görür və faktları, hadisələri bir-biri ilə əlaqədə öyrənirdilər. Bu cərəyan dili “özlüyündə və özü üçün” mövcud olan bir hadisə, qapalı struktur hesab edir. Buna görə də dili daxildən tədqiq etmə, dilxarici amillərə etinasızlıq özünü göstərir.

Lakin bu cərəyanın fəlsəfi əsasını “qəştalt psixologiya” və “bihevizizm”, yəni “davranış psixologiyası” təşkil edir. Bundan əlavə, bu cərəyanı məşhur etnoqraf və sosioloq B.Malinovskinin də güclü təsiri olmuşdur. Bu bir daha sübut edir ki, heç bir elm başqa elmlərlə əlaqəsi olmadan öyrənilə bilməz.

Ferdinand de Sössür 1916-cı ildə “Ümumi dilçilik kursu” əsərində öz dörd müddəası ilə (“Dilçiliyin yeganə və həqiqi obyektidir”, “Dil öz xüsusi qaydası olan sistemdir”, “Dil substansiya deyil, formadır”, “Dilin hər vəziyyətində hər şey münasibətlərə əsaslanır”) struktur dilçiliyin dörd əsas təməl daşımı (spesifika, sistem, forma və münasibət) qoydu [9].

Bundan on il sonra 1926-cı ildə çex dilçisi V.Matezius Praqa şəhərində ilk dərnək təşkil etdi. Sonra isə dövrü olaraq “Praqa dilçilik dərnəyinin əsərləri” adlı məcmuə, “Söz və sözsünaslıq” adlı jurnal nəşr edilir [14;15].

1939-cu ildə L.Pos ilk dəfə “strukturalizm” termini işlədir və yeni yaranmaqda olan cərəyan özünə ad tapır: “struktur dilçilik”, yaxud “strukturalizm”. A.M.Qurbanov yazır: “*Strukturalizm dilin formasız yığılma olmadığını, bunun ayrı-ayrı laylardan ibarət quruluşa malik olduğunu öyrədir və bu quruluşun xarakteristikasının verilməsini tələb edir*” [6,s.121].

Cərəyanın əsas məktəbləri bunlardır: Praqa funksional məktəbi, Danimarka qlossematikası və Amerika deskriptiv dilçilik məktəbi. Bu məktəblərin hamısı özü-özlüyündə dil üzərində tədqiqatlar aparmış, hər bir məktəb dilə fərqli yanaşmış və fərqli tədqiq etmişlər.

Amerika deskriptiv dilçilik cərəyanı Avropada yaranan cərəyanlardan dili tədqiqi formasına görə fərqlənsə də, onu bu cərəyanlardan ayırmaq düzgün olmazdı, çünki Amerika dilçiləri də Ferdinand de Sössürün ideyalarını əsas götürürdülər.

“Deskriptiv” sözünün mənası ingiliscə “təsvir” deməkdir. XIX-XX əsrlərdə Amerikada dilçilər missioner fəaliyyətlə əlaqədar hinduların dillərini öyrənmək, onlar üçün əlifba yaratmaq, dini kitabları bu dillərə tərcümə etməklə məşğul idilər. Yerli dillərin yazılı abidələri olmadığı üçün onlar dili aborigen xalqların psixologiyası, etnoqrafiyası, antropologiyası ilə əlaqədə öyrənir və təsvir edirlər.

Bu cərəyanın baniləri F.Boas və L.Blumfeld hesab olunur. F.Boasın 1911-1922-ci illərdə “Handbook of American Indian languages” - “Amerika hindularının dillərinin dərsliyi” əsəri nəşr olunur [3; 13]. Bildiyimiz kimi, o zamana qədər bütün dillər əsasən yunan-latin qrammatikaları üzrə təhlil olunurdu. F.Boas isə bu fikrin əleyhinə çıxır və bildirir ki, hər bir dil öz forma, səs, struktur və məna tipləri əsasında tədqiq olunmalıdır. O, yerli ekzotik dillərin tədqiqində yunan-latin normalarını yararsız sayırdı.

Beləliklə, bu cərəyan 1922-1957-ci illər ərzində Amerikada hakim cərəyan olmuşdur. Bu cərəyanın E.Səpir, B.Uorf, Ç.Hokket, B.Blok, M.Jür, J.Treyjer, Z.Hərris kimi görkəmli nümayəndələri var. Ancaq onlar da yerli dilləri tədqiq metoduna görə ayrılırlar [8; 12; 5; 2; 4].

Ə.Ə.Rəcəbli yazır: “*Deskriptiv dilçilikdə əsasən iki cərəyan vardır. Bunlardan birincisi L.Blumfeldin davamçıları B.Blok, M.Jür, L.Tenyer, Z.Hərris – Yel qrupunu təşkil edirlər. Onlar fonologiya, morfolojiya, sintaksis üzərində iş aparırdılar. Cərəyanın ikinci qrupu isə, E.Sepirin davamçıları, Y.Nayda, K.Payk, Ç.Friz, M.Halli isə - Enn-Arbor qrupunu təşkil edirlər. E.Sepir əsasən dilləri etnoqrafiya və psixologiya ilə əlaqədə öyrənirdi. Onun davamçıları da fonem, morfem, taksemləri öyrənməklə yanaşı tədqiqatlarında psixologiya da geniş yer verirdilər. Ancaq hər iki məktəb də əsas olaraq L.Blumfeldin başçılıq edirdi*” [7, s.21].

Bu cərəyanın nümayəndələri yerli dilləri öyrənmək üçün yeni üsul və metodlar işləyib hazırlayırdılar və bu metodlar elmə çox şey qazanırdı.

Dilçilik elmi psixologiya, tarix, sosiologiya, estetika, etnoqrafiya, təbiətşünaslıq və s. elmlərlə qarşılıqlı öyrənilməyə başlayır, elmdə yeni aspektlər, yeni cərəyanlar, yeni məktəblər, yeni fənnlər meydana gəlir. XX əsrdə diqqəti cəlb edən əsas cərəyanlar – sosioloji cərəyan və strukturalizm cərəyanıdır ki, bunlardan da ən görkəmli yeri strukturalizm tutur.

Doğrudur ki, “*nitq, ünsiyyət, kommunikasiya fəaliyyətinin sosial aspekti ilə bağlı olan dilin kommunikativ funksiyası sosioloji istiqamətin çərçivəsində tədqiq olunub. İctimai kommunikasiyasının digər amili dilin anlamını, ifadə vasitələrinin məqsədyönlü sistemi kimi, əsaslandırılan funksional linqvistikadır. Sosial kommunikasiya üçün ən böyük maraq kommunikasiyanın müxtəlif icimai funksiyaları ilə əlaqələndirilmiş dil vasitələrinin funksional fərqləndirilməsidir. Kommunikativ vəziyyətlərdə dil vasitələrinin variasiyası həyata keçirilir*” [11, s.51].

Beləliklə, qeyd etmək lazımdır ki, XXI əsrdə diqqəti cəlb edən əsas cərəyanlar – sosioloji cərəyan və strukturalizm cərəyanıdır. Hər iki cərəyanın meydana gəlməsində İsveç alimi Ferdinand de Sössürün böyük təsiri olmuşdur.

Sosiologizm cərəyanının iki məktəbi (Jenevrə, Paris), strukturalizm cərəyanının üç əsas məktəbi (Amerika, Praqa, Kopenhagen) vardır.

Dilçiliyin inkişafı tarixində bu məktəblərin hər birinin rolu olmuşdur. Praqa struktur məktəbi fonoloji nəzəriyyəni yaratmışlar, Kopenhagen dilçilik məktəbi dilə ən mürəkkəb semiotik sistem kimi baxmış, Amerika məktəbi isə dilin qrammatik quruluşunun öyrənilməsində böyük uğurlar əldə etmişlər.

Cəmiyyətimiz məhz XXI əsrə qədər basıb və artıq elmlərin məhdud çərçivədə öz əhatəsi daxilində öyrənilməsi prosesini arxada qalıb. Bu gün biz artıq bir çox elmləri, o cümlədən, dili digər sahələrlə sintez şəklində öyrənməklə, araşdırmaqla daha çox bilgilər, nailiyyətlər əldə edə bilirik. Əgər dünən biz dilin qrammatik qaydalarını, dildəki sistemliyi, leksikondakı dissimilyasiya-assimilyasiya və s. halları öyrənməklə kifayətlənib, əldə etdiyimiz nailiyyətlərlə qane olurdusaq, bu gün artıq bu bizə azlıq edir. Hər bir elm sahəsindəki kimi, filologiyada da yeniliklərə ehtiyac duyuruq. Dilin daha hansı imkanlara malik olmasını bütün dolğunluğu ilə öyrənməyə çalışırıq.

İstifadə olunmuş ədəbiyyat

1. Axundov, A.A. Ümumi dilçilik. – Bakı: Maarif, – 1988. – 272 s.
2. Block, B., Trager, G.L. Outline of Linguistic Analysis, Michigan, – 1947. – 90 p.
3. Boas, F. Introduction. Handbook of American Indian Languages. Cambridge: Cambridge University Press, 2013, 570 p. (First edition: 1911-1922. – 83 p.)
4. Harris Z.S. Methods in Structural Linguistics. – Chicago, – 1951. – 384 p.
5. Hockett, Ch.F. A Course in Modern Linguistics. – New York: MacMillan, – 1958. – 621 p.
6. Qurbanov, A.M. Ümumi dilçilik. – Bakı: Maarif, – 1989. 2 cildə, – I c. – 568 s.
7. Rəcəbov, Ə.Ə. Dilçilik tarixi. – Bakı, – 1987. – 541 s.
8. Sapir E. Language: An Introduction to the Study of Speech. – New York: Harcourt, Brace and company. – 2004. (first published in 8 April, 1921). – 125 p.
9. Sössür, de F. Ümumi Dilçilik kursu. – Bakı, – BDU nəşr, – 2003. – 407 s.
10. Vəliyeva, N.Ç. Müxtəlif sistemli dillərdə fəli birləşmələrin tipoloji təhlili. Dərs vəsaiti. – Bakı: Avropa, – 2008. – 862 s.(54 ç.v.)
11. Vəliyeva, N.Ç. İzahlı Azərbaycanca-İngiliscə-Rusca Kommunikasiya Terminlər Lüğəti. – Bakı: Vətənoğlu, – 2018. – 352 s.
12. Whorf, B.L. Language, Thought and Reality. – Boston: MIT Press. – 1956. – 302 p.
13. Блумфилд Л. Язык. – Москва: Прогресс, – 1968. – 607 с.
14. Матезиус, В.О. Язык и стиль. О системном грамматическом анализе. В кн. Пражский лингвистический кружок, – М.: Прогресс, – 1967. – 559 с.
15. Матезиус, В. О необходимости стабильности литературного языка // Матезиус В. Избранные труды по языкознанию / Пер. с чеш. и англ. – Москва: УРСС, – 2010. – 232 с.

Açar sözlər: dil, struktur dilçilik, deskriptiv dilçilik, nitq, ünsiyyət, kommunikasiya.

Key words: language, structural linguistics, descriptive linguistics, speech, intercourse, communication

Ключевые слова: язык, структурная лингвистика, дескриптивная лингвистика, речь, общение, коммуникация.

ON THE DEVELOPMENT OF LINGUISTICS AT THE END OF THE 20TH AND BEGINNING OF THE 21ST CENTURIES

Summary

As it is known, language is the main achievement of man. Language is the greatest value of humanity. Language is the engine of progress. Language is the main force in expressing our thoughts and communicating with each other. There are many ideas in the world about the origin and formation of language.

In order to analyze and study the relationship between language and thinking, it should be noted that most linguists and philosophers proceed from the point of view that human thinking can only be realized on the basis of language. Language is closely related to thinking, although it is not exactly the same thing as some scholars, especially the Marrists, argue. They believe that it is necessary to show the complex nature of human thinking in the totality of its various types and more accurately define the role of so-called thinking. Representatives of structural and descriptive linguistics, as well as their famous works, are discussed in this article, since it is devoted to the study of the development of linguistics at the end of the 20-th and beginning of the 21-st centuries.

О РАЗВИТИИ ЯЗЫКОЗНАНИЯ КОНЦА XX - НАЧАЛА XXI ВЕКОВ

Резюме

Как известно, язык является главным достижением человека. Язык – величайшая ценность человечества. Язык – двигатель прогресса. Язык является основной силой в выражении наших мыслей и общении друг с другом. В мире существует множество представлений о происхождении и формировании языка.

Чтобы проанализировать и изучить взаимосвязь языка и мышления, следует отметить, что большинство лингвистов и философов исходят из точки зрения, что мышление человека может быть реализовано только на основе языка. Язык тесно связан с мышлением, хотя это не совсем то же самое, как утверждают некоторые ученые, особенно марристы. Они считают что, необходимо показать сложную природу человеческого мышления в совокупности различных его видов и точнее определить роль так называемого мышления. Представители структурной и дескриптивной лингвистики, а также их известные труды рассматриваются в данной статье, поскольку она посвящена исследованию развития языкознания конца XX - начала XXI веков.

Rayçi: Professor, filologiya elmlər doktoru N. Ç. Vəliyeva

AZƏRBAYCAN DİLİNİN LÜGƏT TƏRKİBİNİN ZƏNGİNLƏŞMƏSİNDƏ
ALINMA SÖZLƏRİN ROLU

Cəmiyyətin inkişafı, xalqlararası sosial-iqtisadi əlaqələrin genişlənməsi, ictimai-siyasi münasibətlər, elmi-texniki tərəqqi dilin leksik qatına yeni sözlərin gəlməsini zəruri edir. Müxtəlif xalqların həyatında baş verən ictimai, siyasi və mədəni dəyişikliklər öz əksini, ilk növbədə, həmin dilin lüğət tərkibində tapır. Daima inkişaf edən və genişlənən insan bilikləri, ilk növbədə, yeni sözlərdə və ya onların yeni mənalarında möhkəmlənir. Beləliklə, dilin lüğət tərkibi fasiləsiz olaraq yeni sözlərlə zənginləşir. Sözlərin bir dildən digər dilə keçməsi dillərarası qarşılıqlı əlaqənin ən qədim proseslərindən biri hesab edilir. Dillərin müasir inkişafı mərhələsində alınma və kalka yolu ilə söz ehtiyatının zənginləşməsi ən geniş yayılmış üsullardır. Leksik qat dilin ən çevik və dəyişkən qatıdır, çünki məhz leksika obyektiv gerçəkliklə sıx bağlı olduğu üçün lüğət tərkibində baş verən hər bir yenilik məhz leksikada əks olunur. Dilin leksik ehtiyatının zənginliyinə rəğmən, heç bir təbii dil öz leksik vasitələri hesabına dil daşıyıcısının ehtiyaclarını nə ödəyə, nə də inkişaf edə bilər. Müxtəlif dillərdə alınma sözlərin mövcudluğu xalqın başqa xalqlarla təmasda olması, təcrübə mübadiləsi aparması, onların nailiyyətləri ilə zənginləşməsi və özünün də dünya elmi və mədəniyyətinə təsir göstərməsi deməkdir.

Dilin leksik tərkibi, ayrı-ayrı elementləri bir-biri ilə qarşılıqlı asılılıq və qarşılıqlı münasibətdə olan mürəkkəb sistemdir. İstənilən dilin lüğət tərkibi fasiləsiz inkişaf vəziyyətindədir və bunun əsas qanunauyğunluqlarından biri dilin leksik qatının yeni sözlərlə zənginləşməsidir. Dilin lüğət tərkibinin zənginləşməsi isə iki əsas yolla: dilin öz daxili imkanları sayəsində yeni sözlərin müxtəlif üsullarla yaranması və digər dillərdən sözlərin alınması hesabına baş tutur. Sözlərin ayrı-ayrı dillərdə müxtəlif yollarla lüğət tərkibinin zənginləşməsinə təsir göstərir. Bəzi dillərdə sözlərin dilin lüğət tərkibinə həlledici təsir göstərmədiyi halda, digər dillərdə müxtəlif tarixi dövrlərdə alınmış sözlər dilin lüğət tərkibinə elə ciddi təsir göstərmişdir ki, hətta onlar həmin dillərdəki həqiqi sözləri sıxışdırmışdır, çünki sözləmə hər bir dilə xasdır və onun leksik tərkibini ayrılmaz hissəsidir. Canlı dil daim inkişafda olan fenomendir və o, leksik qatındakı izafi və lazımsız olan sözləri kənarlaşdıraraq daima yeni, o cümlədən işlək sözlərlə zənginləşir.

Azərbaycan ədəbi dilinin lüğət tərkibinin doldurulması vasitəsi kimi və yeni hadisələrin adlandırılma vasitəsi, eləcə də mövcud olan adların xarici dillərdən götürülmüş sözlərin hesabına dəyişdirilməsində sözlərin müəyyən yer tutur. Hələ xeyli əvvəllər Kazan dilçilik məktəbinin banisi İ.A. Boduen de Kurtene bununla bağlı yazırdı: “Təmiz, qarışıq olmayan tək bir təbii dil bütövü yoxdur və ola da bilməz” (8, s. 16).

Təbii ki, bu günə qədər dilçilik elmində sözlərin alınması ilə bağlı bir sıra suallara (Sözlərin nədir? Başqa dillərdən sözlərin alınması şərtləndirən əsas səbəblər hansılardır?) kifayət qədər diqqət göstərilmiş və müvafiq cavablar da verilmişdir. Linqvistik ədəbiyyatda sözlərin alınması bir dilin başqa dildən söz, ifadə və ya başqa mənaları mənimsəməsi prosesi, habelə bu prosesin nəticəsi alınma sözün özü kimi təsvir edilir. Məsələn, B.Xəlilovun fikrincə, “dünyada ancaq öz xalis sözlərindən ibarət olan dil yoxdur. Bütün dillər bir-birinə söz vermiş və başqasından söz almışdır. Bu və ya digər dilin başqa dildən aldığı söz dilçilikdə alınma söz deyilir” (5, s. 38).

Dilin leksik tərkibinin zənginləşməsində sözlərin alınması müəyyən mənbələrdən olması fikri birmənalı şəkildə qəbul edilə bilməz və gerçəkliyə uyğun gəlmir, çünki istənilən dilin zənginləşməsində onun daxili sözdüzəltmə imkanlarının payı daha çoxdur. Bununla bağlı N.N. Amosovun fikri maraqlıdır: “dilnin lüğət tərkibinin bütün mərhələlərdə zənginləşməsinin inkişafında aparıcı proses sözdüzəltmədir, yəni mövcud dil materialından yeni sözlərin yaradılmasıdır” (7, s. 29).

Leksik sözlərin alınması ilə bağlı araşdıran tədqiqatçılar bu prosesin məhsuldarlığını dil sisteminin inkişaf meyilləri ilə əlaqələndirirlər.

A.A. Bragina sözlərin alınması sosial tarixi şəraitlə əlaqələndirir. Onun qənaətinə görə, “alınma sözlər yad mənşəli sözlərdir, amma dil bu alınmaları fəal şəkildə mənimsəyərək onu cəmiyyətin tələb etdiyi norma səviyyəsinə yüksəldir. Alınma sözlər qısa zaman ərzində həm bədii üslubun, həm də digər üslubların amilinə çevrilirlər və yaxud da tarixizmlər kimi dilin passiv fonduna keçirlər” (9, s. 159).

Mahiyyətinə görə sözlərin alınması bir dilin başqa bir dildən sözü olduğu kimi qəbul etməsi və işlədilməsidir. Sözlərin alınması, bir qayda olaraq, əşya, predmet, hadisə və s. adlandırılan sözün başqa dildən alınması işlədilməsi hadisəsini özündə əks etdirir.

Yeni predmet və hadisələrin adlandırılması ehtiyacı dilin daxili ehtiyatlarının köməyi ilə həyata keçirilə bilər. Sözlərdən istifadə dilin təzahürüdür. U. Vaynrayxın qeyd etdiyi kimi, “...predmetləri yenidən təsvir etməkdənsə, hazır işarələrdən istifadə etmək həmişə daha asandır” (10, s. 96).

Alınma söz özünəməxsus sistem daxili əlaqələri olan yad dil sisteminin elementidir, buna görə də başqa dildəki sözün götürmək üçün zəruri şərt, söz alan dil sisteminin onu qəbul etməyə hazır olmasıdır.

İstənilən dilin lüğət tərkibi cəmiyyətdə və cəmiyyət daxilində baş verən dəyişikliklərə adekvat və həssaslıqla reaksiya verən dinamik bir hadisədir. Linqvistik tədqiqatlarda dillərin qarşılıqlı təsirinin intensiv şəkildə öyrənilməsi sözlərin alınması prosesinə marağı son illər xeyli gücləndirmişdir. Bu gün dilçilikdə “sözlərin alınması” termininin birmənalı şərhli mövcud deyildir. Dilçilər “sözlərin alınması” anlayışı altında həm dilin lüğət tərkibinin zənginləşdirilməsi prosesini, həm də bu prosesin nəticəsini başa düşürlər.

Beləliklə, sözlərin alınması linqvistik fenomen kimi dilin leksik qatının zənginləşdirən vasitələri arasında özünəməxsus

¹⁷ ADU, filologiya üzrə fəlsəfə doktoru, dosent. r.qatiba@gmail.com

yerini tutur. Dilçilikdə “sözalma” termini çoxmənalıdır. Məsələn, bəzi alimlər “sözalma” və “alınma söz” terminlərini fərqləndirir və “sözalma”-nı “dillərin qarşılıqlı təsiri” kimi təyin etməyi təklif edir, digər müəlliflər isə bu anlayışları eyniləşdirir və bunu əksər hallarda sözlərin başqa dillərdə mənimsənmələri ilə izah edirlər.

Sözalma dedikdə yeni yaranan anlayışları ifadə etmək və mövcud anlayışları bir-birindən fərqləndirmək üçün başqa dillərin lüğət tərkibinə müraciət edilməsi, bir dilin digərindən ayrı-ayrı sözlərin alınma işlədilməsi prosesi başa düşülür.

“Alınma söz” anlayışı mürəkkəb və şərti anlayışdır. Müasir dilçilikdə “alınma söz” anlayışı altında əsasən başa dillərdən alınmış, tarixi tədqiqat aparmadan məlum olan və üslubi məqsədəuyğunluq çalarlığı baxımından mənşə mənsubiyyətinə görə xüsusiyyət təşkil edən söz başa düşülür. Ə.Dəmirçizadənin fikrincə, “buna görə də bu növ sözləri əcnəbi sözlər adlandırırıq ki, beləliklə də, bu termin anlayışı geniş mənada işlədilən “alınma sözlər” anlayışına daxil olmaqla bərabər, daha çox poetikada, üslubiyyatda varvarizm termini ilə ifadə olunan anlayışa yaxın bir mənada işlədilən termin kimi də anlaşılmasın və ondan fərləndirilsin” (3, s. 92).

A.A.Reformatski tədqiqatlarında sözalmanı dillərin qarşılıqlı əlaqəsinin təbii bir prosesi kimi adlandırmışdır. Müəllifin fikrincə, “sözalma prosesi həm ekstralingvistik, həm də daxili lingvistik qaydalarla şərtləndirilmiş mürəkkəb hadisə” kimi şərh etmişdir (11, s. 139).

Dilçilikdə “sözalma” termini adı altında bir dilin digərindən sözü mənimsəməsi, qəbul etməsi anlaşılır. Bu, xarici dildəki leksemin sözalana dilin daşıyıcısının nitqində möhkəmlənməsinin nəticəsi olan uzunmüddətli prosesdir. “Alınma söz” dedikdə bir dilin digər dildən leksik vahidləri mənimsəməsi nəzərdə tutulur. Başqa dillərdən sözlərin alınması ikitərəfli mədəniyyətlərəarası prosesdir, yəni onu bir dildəki hazır vahidlərin sadəcə olaraq başqa bir dilə keçməsi kimi izah etmək düz deyildir. Sözalma həm də həmin leksemlərin respilyent dilin sistemi tərəfindən mənimsənməsi, alınmış sözlərin həmin dilin dildaxili təbəllərinə uyğunlaşması, yeni sistem daxilində formal və semantik baxımdan uyğunlaşması deməkdir. A.Qurbanova görə, “bu və ya digər dilin başqa dildən aldığı sözlərin alınma söz deyilir... Sözlər bir dildən başqasına müxtəlif şərait və zamanlarda, müxtəlif səbəblərdən və bir sıra yollarla keçir” (6, s. 216). H.Həsənov başqa dillərdən alınma sözlərin şifahi və yazılı nitq vasitəsi ilə alındığını qeyd edir. Müəllif alınma sözləyə belə bir tərif verir: “Bir dildən digərinə müxtəlif ünsürlərin: söz, morfem, səs və mənənin keçməsi alınma adlanır” (4, s. 117).

Başqa dildən söz alan dilləri leksik baxımdan kasıb dillər hesab etmək də yanlışdır. Sözalma dillər və mədəniyyətlərəarası prosesi kimi dillərin lüğət tərkibini zənginləşdirməklə xalqların, mədəniyyətlərin bir-birinə inteqrasiyasına münbit zəmin yaradır. “Sözalma” dedikdə, başqa dilə məxsus elementləri, ilk növbədə, sözləri nəzərdə tuturuq, çünki sözalma ən çox dilin leksikdə səviyyəsində baş verir. Sözalma dil əlaqələri və başqa dillərlə qarşılıqlı təsir nəticəsində bir dil cəmiyyətinin təcrübəsinin genişlənməsindən irəli gələn adlandırma (nominasiya) ehtiyaclarının qarşılınması vasitəsidir. Bundan əlavə, sözalma leksik vahidlərin bir dildən digər dilə yerdəyişməsidir ki, bunun da sonunda alınma leksemlərin respilyent dilin sistemində uyğunlaşması baş verir. Daha aktiv sözalma prosesi leksika səviyyəsində baş verir və bu respilyent dildə yeni realilərin, anlayışların və hadisələrin adlandırılması zərurəti ilə şərtlənmişdir.

İstənilən xalqın siyasi, iqtisadi, mədəni aspektlər üzrə inkişafını alınma söz və ifadələr üzərindən izləmək mümkündür. Dünyada elə bir xalq yoxdur ki, onun dili başqa dillərdən alınma sözlərdən tam azad olsun. Hər hansı bir insanın doğma dili, o cümlədən danışığı bu və ya digər şəkildə fərdin ümumi təhsil səviyyəsini əks etdirən alınma sözlərlə zəngindir. Xalqlararası uzunmüddətli siyasi, iqtisadi, hərbi, mədəni əlaqələr mütəmadi olaraq həmin dillərin leksik qatının alınma mənşəli yeni sözlərlə zənginləşməsinə yol açır. Alınma sözləyə müraciət etmək intralingvistik və ekstralingvistik səbəblər kompleksindən qaynaqlanır. Intralingvistik amillərə dildaxili proseslər, ekstralingvistik amillərə isə siyasi, iqtisadi, sosial, mədəni sahələrdəki dil əlaqələri daxildir. Ətraf aləmdə baş verən dəyişikliklər, elmi-texniki tərəqqi, həmçinin ictimai-iqtisadi və mədəni inkişaf dilə öz təsirini açıq şəkildə göstərir. Bizim tanımadığımız predmet və hadisələrin adlandırılması zərurəti başqa dildən sözalmanı zərurətə çevirir. Ekstralingvistik amillər cərgəsində psixoloji, estetik, evfemistik ifadəyə canatma və s. yer alır. Sözalma prosesində tarixi şərait, dini mənsubluq, ölkənin iqtisadi-siyasi vəziyyəti kimi şərtlər əhəmiyyətli rola malikdir.

Sözalmanın xarici səbəbləri arasında dil daşıyıcıları – xalqlar arasında siyasi, iqtisadi-sənaye və mədəni əlaqələrin intensivliyini aid etmək olar. Məlumdur ki, leksika dil səviyyələri arasında xarici təsirlər üçün ən açıq yarım sistem, cəmiyyətin sosial həyatında baş verən dəyişikliklərin əks olunduğu lingvistik sahədir. Sözalmanı şərtləndirən dildaxili səbəblərə gəldikdə aşağıdakı amilləri qeyd etmək olar: a) həqiqi sözün çoxmənalılığının aradan qaldırılması nəticəsində, onun mənə strukturunu sadələşdirmək üçün; b) sözalmanı stimullaşdıran amil respilyent (sözalana) dildə struktur baxımdan analogi söz və ya sözlər qrupu, qavranılan leksik vahidlə struktur baxımdan eynitipli sözlər yaratmaq meyli.

Təbii dillərin leksik tərkibi müəyyən amillərin təsiri altında vaxtaşırı dəyişikliklərə məruz qalır. Dil cəmiyyətin elmi, mədəni həyatının inkişafında baş verən hadisələri leksik qatında əks etdirir. S.Cəfərovun fikrincə, “ictimai-iqtisadi, siyasi əlaqələrin dəyişməsi, elm, texnika və mədəniyyət sahəsində arası kəsilməyən yeniliklərin yaranması ilə əlaqədar dildə yeni sözlər meydana gəlir. Dilin lüğətində daimi bir dəyişmə, artma və zənginləşmə prosesi gedir” (2, s. 63).

Alınma sözlər dilin leksik tərkibinə müəyyən tarixi, siyasi, iqtisadi, mədəni və s. proseslərin nəticəsi kimi daxil olur. Dilin leksik qatındakı dəyişiklik və inkişaf yaranmış daxili və xarici şəraitlə əlaqədardır. Dilin daxili qanunlarına əsaslanaraq, mövcud söz ehtiyatı əsasında yeni sözlərin (rəqəmsal, tozsoran, soyuducu, yetərsay, paltaryuyan və s.)

yanması ilə zənginləşməsi daxili, tarixi-coğrafi, siyasi-iqtisadi proseslər, elm və texnikanın inkişafı, mədəni əlaqələrlə bağlı dillərin qarşılıqlı əlaqələr zəminində zənginləşməsi isə (məsələn, kompüter, sensor, ekran, monitor, fayl, sayt, ayfon) xarici amillərlə izah olunur. Dildə baş verən dəyişikliklər, bir tərəfdən, dilin struktur xüsusiyyətləri (fonetik biçim, qrammatik struktur, lüğət tərkibində olan dəyişikliklər və s.), digər tərəfdən, cəmiyyətin xüsusiyyətləri (coğrafi şərait, dilə lazımı qaydada yiyələnməmək, insanların sosial statusu və s.) ilə əlaqəlidir.

Dillərin leksik qatının zənginləşməsi qloballaşma, elmi-texniki tərəqqi, siyasi-iqtisadi, mədəniyyətlərarası əlaqələr, kütləvi informasiya vasitələri, təhsil və s. kimi ekstralingvistik amillərlə birbaşa bağlıdır. Buna görə də müasir dilçilikdə dilin ekstralingvistik amillərin təsiri altında formalaşan leksik təbəqəsini həm də milli-mədəni leksik təbəqə kimi izah edirlər. Dilin leksik qatı yalnız yeni sözlərin yaranmasına hesabına yox, həm də leksik tərkibdəki mövcud sözlərin yeni məna çalarları qazanması hesabına zənginləşir. Alınma sözlərin dilə daxil olması ayrı-ayrı dillərdə fərqli səbəblərdən - xalqın tarixi, istilalar, dövlətlərarası siyasi-ticari və mədəni əlaqələrdən qaynaqlanır. Ə.Z.Abdullayevin fikrincə, “siyasi amillər dünyada baş verən siyasi proseslər vasitəsi ilə dilə təsir edir və onu zənginləşdirir, çünki siyasət dilin vasitəsi ilə hazırlanır, dilin vasitəsilə həyata keçirilir” (1, s. 26).

Dilin leksik qatının zənginləşməsində mədəniyyətin və mədəni əlaqələrin rolu böyükdür. Məsələn, mədəniyyətlərarası əlaqələr nəticəsində ingilis dilindən Azərbaycan dilinə xeyli sayda yeni sözlərin daxil olmuşdur. Azərbaycan dilində istər məişət danışq dilində, istərsə də mediada xeyli sayda yeni alınmalara rast gəlinir. Məsələn, “animasiya”, “otel”, “komfort”, “monitorinq”, “trening”, “panel”, “kvorum”, “audio-video yazan”, “planşet”, “xarizma”, “spiker” və s.

Hazırda Azərbaycan dilindəki ərəb-fars mənşəli sözlərin Avropa və rus mənşəli sözlərlə əvəz olunması, cəmiyyətin bir çox sahələrinə aid sözlərin dilin leksik qatına daxil olması siyasi proseslərin nəticəsidir. Məsələn, müstəqilliyin əldə edilməsi ilə Azərbaycan dilinə daxil olan “blokada”, “koalisiya”, “tolerantlıq”, “monitorinq”, “plüralizm” və s. sözlər buna misal ola bilər.

Dilin leksik qatının zənginləşməsində mədəniyyətin və mədəni əlaqələrin rolu böyükdür. Məsələn, mədəniyyətlərarası əlaqələr nəticəsində ingilis dilindən Azərbaycan dilinə xeyli sayda yeni sözlərin daxil olmuşdur. Azərbaycan dilində istər məişət danışq dilində, istərsə də mediada xeyli sayda yeni alınmalara rast gəlinir. Məsələn, “animasiya”, “komfort”, “monitorinq”, “trening”, “panel”, “kvorum”, “audio-video yazan”, “planşet”, “xarizma”, “spiker” və s.

Yeni yaranan texnologiyaları adlandırmaq üçün dildə yeni sözlərin yaradılması labüddür. Leksik qatda yeni sözlərin yaranması və ya köhnəlmiş sözlərə yeni ifadə verməklə “canlandırılması” da texnologiyanın inkişafı sayəsində öz əksini tapmışdır. Təsadüfi deyildir ki, bəzi dilçilər texnologiyanın lüğətin zənginləşməsinə səbəb olmaqla yanaşı, onun həm də danışq dilinə təsir etdiyini xüsusi qeyd edirlər. Bununla bağlı M.Mak Krindel yazır: “Texnologiya bizim lüğətimizi zənginləşdirməkdən əlavə, dildən istifadə tərzimizi, özümüzü ifadə tərzimizi və danışqımızı da köklü şəkildə dəyişdi. Gənc nəsil hazırda dil inqilabı dövrünü yaşayır” (12, s. 22). Müəllif texnologiyanın nailiyyətlərini hazırda təbii dilə təsir edən dörd əsas amildən biri kimi təqdim edir. Onun fikrincə, “texnologiya, çoxmədəniyyətlik və qloballaşma müasir dövrdə dilə təsir edən ən başlıca amillərdir” (12, s. 23).

Dildə yeni sözlərin alınmasında internetin də rolu böyükdür. Kompüter texnologiyasının, o cümlədən internetin təsiri ilə Azərbaycan dilində “brauzer”, “sayt”, “kabel televiziya”, “elektron poçt”, “provayder”, “internet”, “online”, “flaş-kart”, “memory” (yaddaş, kompüter yaddaşı), disket və s. kimi yeni sözlər yaranmışdır.

Alınma sözlər daxil olduğu dildəki ekvivalentləri ilə sinonimik cərgə yaratmaqla yanaşı, bəzi hallarda resipiyent dildəki öz ekvivalentini gündəlik istifadədən sıxışdırıb çıxara bilər. Dildaxili və dilxarici amillərlə şərtlənmiş sözləmə prosesi dillərin lüğət tərkibini zənginləşdirməklə xalqların, mədəniyyətlərin bir-birinə inteqrasiyasını təmin edir.

İstifadə edilmiş ədəbiyyat

1. Abdullayev Ə.Z. Dil, siyasət, sosial tərəqqi. Bakı: Azərneşr, 1985, 187 s.
2. Cəfərov S. Müasir Azərbaycan dili. Leksika. Bakı: Şərq-Qərb, 2007, 215 s.
3. Dəmirçizadə Ə. Azərbaycan ədəbi dilinin tarixi. I h. Bakı: Maarif, 1989, 480 s.
4. Həsənov H.Ə. Müasir Azərbaycan dilinin leksikası. Bakı: Maarif, 1988, 306 s.
5. Xəlilov B. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı: Nurlan, 2008, 442 s.
6. Qurbanov A.M. Müasir Azərbaycan ədəbi dili I cild. Bakı: Nurlan, 2003, 449 s.

Rus dilində

7. Амосова Н.Н. Этимологические основы словарного состава современного английского языка. М.: Изд-во лит-ры на иностр. языках, 1956, 218 с.
8. Бодуэн де Куртенэ И.А. Избранные труды по общему языкознанию. М.: Изд. Академии наук СССР, 1963. 391 с.
9. Брагина М.Е. К вопросу о причинах лексического заимствования. Актуальные проблемы лексикологии. Минск: 1970, с. 24-31.
10. Вайнрайх У. Языковые контакты: Состояние и проблемы исследования. Киев: Вища школа, 1979, 263 с.
11. Реформатский А.А. Введение в языковедение. М.: Аспект Пресс, 2005, 536 с.

İngilis dilində

12. Mark, McCrindle. Word up: A lexicon and Guide to Communication in the 21st century. Halstead Press, 2007, 208 p.

Açar sözlər: lüğət tərkibi, alınma sözlər, resipiyent, sözləmə, ekvivalent

Ключевые слова: словарный состав, заимствованные слова, реципиент, заимствование, эквивалент

Key words: vocabulary content, loan words, recipient, borrowings, , equivalent

Резюме

В обогащении лексического состава языка значительную роль играют заимствованные слова. В наше время растущее использование заимствованных слов в медиаязыке, в том числе на телевидении, в

радиопрограммах и т. д. актуализирует изучение этой области.

В статье рассматривается роль заимствованных слов в обогащении словарного состава азербайджанского языка, внутренние и внешние причины заимствования. В исследовании интерпретируются взгляды различных ученых-лингвистов на "заимствование" и "заимствованные слова", анализируются существующие в лингвистике понятия и теоретические представления о теоретических аспектах этих понятий.

Summary

Borrowed words play an important role in enriching the lexical composition of the language. In modern times, the increasing use of loan words in media language, including television and radio programs, etc. actualizes the research of this field.

The article discusses the role of borrowed words in enriching the vocabulary of the Azerbaijani language, internal and external reasons for borrowing. In the study, the opinions of various linguists about "borrowing" and "loan words" are interpreted, and the concepts and theoretical ideas existing in linguistics about the theoretical aspects of these concepts are analyzed.

Rəyçi: filologiya üzrə fəlsəfə doktoru, dosent Fərəh Niftəliyeva

MÜXTƏLİFSİSTEMLİ DİLLƏRDƏ MODALLIQ KATEQORİYASININ LEKSİK-SEMANTİK, STRUKTUR XÜSUSİYYƏTLƏRİ

Giriş. Dildə ən mürəkkəb kateqoriyalardan biri olan modallığa müxtəlif yanaşmalar mövcuddur. Onlardan modallığın söyləmin məzmununun gerçəkliyə olan münasibətinin müxtəlif növlərini, eləcə də söylənən fikrin subyektiv kvalifikasiyasının müxtəlif növlərini bildirməsi nöqtəyi-nəzəri geniş yayılmışdır. Z.Budaqova “Müasir Azərbaycan ədəbi dilində sadə cümlə” adlı kitabında yazır: “Modal obyekt”lərin ümumi semantik əlamətini “danışanın nöqtəyi-nəzəri” hesab edənlər daha çoxdur. Bu baxımdan modallığın müxtəlif (qrammatik, leksik, prosodik) ifadə vasitələrinə malik olan altı tipi göstənilir: 1) danışanın öz söylədiyi fikrin məzmununu reallıq, qeyri-reallıq (hipotetiklik və s.) baxımından qiymətləndirməsi (feilin müxtəlif şəkilləri və zamanları, eləcə də bəzi bağlayıcılar, artıklar və cümlə strukturunun başqa elementləri ilə ifadə olunur); 2) söyləmədə bildirilən situasiyanın onun mümkünlüyü, zəruriliyi və ya lazımlılığı baxımından qiymətləndirilməsi (modal feillər və başqa modal sözlərlə ifadə edilir); 3) danışanın öz söylədiyi fikrin həqiqiliyinə əminlik dərəcəsini qiymətləndirməsi (modal zərflərlə, ara sözləri ilə, eləcə də baş cümləsi budaq cümlədəki fikrin modal şəkildə qiymətləndirilməsini ehtiva edən tabeli mürəkkəb cümlələrlə ifadə edilir); 4) danışanın məqsədi və ya söyləmin kommunikativ funksiyası (Bu əlamətə görə bütünlükdə cümlələr nəqli, sual cümlələrinə, təhrik, təşviq, arzu ifadə edən cümlələrə bölünür). Bu mənalar morfoloji [feilin şəkilləri], sintaktik [cümlə konstruksiyası], prosodik [intonasiya] vasitələrlə ifadə edilir); 5) cümlədə haqqında danışılan əşya, əlamət və hadisələr arasında obyektiv əlaqələrin olmasını - olmamasını əks etdirən təsdiq - inkar mənaları (oppozisiyanın birinci üzvü [təsdiq] nişanlanır, ikinci üzvü qrammatik, sözdüzəldici, leksik və s. vasitələrlə nişanlanır); 6) söyləmin, məzmununun keyfiyyətə və emosional şəkildə qiymətləndirilməsi (Bu, leksik və prosodik vasitələrlə nida cümlələri ilə, eləcə də nidaların köməyi ilə ifadə edilir” (1, s. 112). Bundan başqa, bu mənə ya əsas hissəsində qiymətləndirici modus (modal hissə) olan tabeli mürəkkəb cümlə, ya da tərkibində ara sözü olan konstruksiyalar və ifadələrlə təqdim olunur.

Modallıq kateqoriyası feillərə tətbiq edilir; onun qrammemləri mübtədə və feilin bildirdiyi “F” faktı arasında modal semantik münasibətlər ifadə edirlər. Ə.Cavadov “Modallığa dair bəzi qeyidlər” adlı tədqiqatında qeyd edir: “Semantik baxımdan üç əsas modallığın mövcud olması daha inandırıcıdır - **‘istəmək’**, **‘bilmək, bacarmaq’** və **‘borclu olmaq’** (onların hər üçünün əsasında **‘istəmək’** anlayışı daha aktualdır), ona görə də modallıq kateqoriyası üçdən artıq qrammemdən ibarət olunur:

‘deziderativ’: subyekt F"-də iştirak etmək istəyir;

‘potensialis’: subyekt F"-də iştirak edə bilər;

‘debitativ’: subyekt F"-də iştirak etməlidir, iştirak etməyə borclu- dır (bəzən bu məqsədlə *nesessitiv* terminin də işlədilir) (2, s. 156).

Hind-Avropa dillərində, bir sıra Avstroneziya dillərində müvafiq inanclar ayrıca leksemlərlə - bir sıra qrammatik xüsusiyyətlərə malik olan modal feillərlə ifadə olunur. Hind-Avropa dillərində başqa feillərdən fərqli olaraq, onlar infinitivi bilavasitə - sözlənüsüz və xüsusi artıksız ifadə edirlər (İngilis dilində onların infinitivi və analitik zaman formaları yoxdur). Lakin bəzi dillərdə deziderativ, potensialis və debitativ morfoloji yolla ifadə edilə bilər. Məsələn, macar dilində **potensialis** hər üç zamanda və üç feil formasında (indikativ, imperativ və kondisional) mümkündür. O, İngilis dilindəki **may** və ya Alman dilindəki **dürfen** feilin ifadə etdiyi eyni potensiallıq mənasına malikdir: ‘icazə verdiyinə görə... bilmək, olmaq’, ‘haqqı olmaq’, ‘cürət etmək’.

O.Musayev “İngilis dilinin qrammatikası” adlı kitabında yazır: “Modal sözlər qrupu İngilis dilindən və eləcə də ümumi dilçilikdə yeni məsələ olub, son dövrlərdə qeyd olunmağa başlamışdır. Əlbəttə, müşahidələr göstərir ki, hələ qədim zamanlardan bəri çox mütəxəssislər dildə mövcud nitq hissələrinin əməllərinə uyğun gəlməyən, nitq hissələri təlimdən kənara çıxan söz qrupunun olduğuna işarə etmişlər. Lakin bu qrup sözlərin mahiyyəti, spesifik xüsusiyyətləri haqqındakı yazılar son dövrün məhsuludur. Müasir İngilis dilində modallığı nitqin məzmununun gerçəkliyə münasibətini və danışanın reallıq, mümkünlük, zərurilik, ehtimallıq və s. cəhətdən faktlara və ya hadisələrə münasibətini əks etdirən qrammatik mənaların məcmuu təşkil edir (3, s. 32-45).

Ümumi dilçilik ədəbiyyatında belə bir fikir də formalaşmışdır ki, hər bir cümlədə modallıq öz əksini mütləq tapır. Başqa sözlə, hər bir cümlədə məzmunun bu və ya digər cəhətdən gerçəkliyə münasibəti əks olunur. Modallığın ifadə vasitələri isə hər bir konkret dildə, eləcə də müasir İngilis dilində müxtəlif şəkildə təzahür edir. Cümlə xarici aləmin hadisələri haqqında müəyyən məlumatı verməklə bərabər, danışan bu məlumata münasibətini də bildirir. Müasir İngilis dilində predikativlik, xəbərlilik, cümlə və modallıq haqqında bəzən bir-birinə zidd fikirlər irəli sürülür. Əksər dilçilər belə bir fikri müdafiə edirlər ki, modallıq hər bir cümlənin mühüm əlaməti olub predikativlə üzvü surətdə bağlıdır. Bu fikri müdafiə edən dilçilər predikativliyi cümlənin mahiyyətini təyin edən, müəyyənləşdirən qrammatik kateqoriyaların topluluğu hesab edilir. Zaman və şəxs kateqoriyalarının da onun tərkib hissəsi hesab edirlər. Onların fikrincə, bu kateqoriyalar birlikdə ali və xüsusi bir kateqoriya predikativlik kateqoriyasını yaradır.

Z.Əlizadə isə predikativlik modallığın üzvü əlaqələr olmadığını irəli sürürlər. Xəbərlilik kateqoriyası doğrudan da cümlə üzvü olmaq etibarilə xəbərlə bağlıdır,ancaq xəbəri olan cümlələrə xasdır. Predikativlik isə heç bir cümlə

¹⁸ AzTU “Humanitar fənnlər” kafedrası, filologiya üzrə fəlsəfə doktoru, dosent

¹⁹ AzTU “Xarici dillər” kafedrasının baş müəllimi

üzvü, eləcə də xəbərlə bağlı olmayan bitmiş bir fikri real varlığa aid etmək qabiliyyətdir. Xəbərlilik və predikativlik kateqoriyaları arasındakı münasibət təqribən mübtədə ilə məntiqi subyekt, xəbər obyektı arasındakı münasibət kimidir. Bunlar ancaq belə halda uyğun gələ bilər, ilkin halda uyğun gələ bilər, lakin eyni hadisə olmamalıdır. Predikativlik xəbərlilik kateqoriyasından fərqli olaraq, məntiqi-qrammatik kateqoriyadır (4, s. 82).

Müasir indilis dilində modallıq müxtəlif vasitələrlə, intonasiya, feilin şəkilləri, söz sırası, modal sözlər və s. ilə ifadə oluna bilər.

Müasir dilçilikdə, eləcə də indilis dilində modallıq kateqoriyası və onun müxtəlif vasitələrlə ifadə olunmasına çoxlu tədqiqat işləri həsr olunmuşdur.

Müasir indilis dilində modal sözlər, əsasən, müstəqil mənalı sözlərdən əmələ gəlmişdir. Bu qəbildən olan sözlərin bir hissəsi öz ilkin mənbəyindən tamamilə əlaqəsinin kəsmis, ancaq modal sözlər kimi sabitləşmişdir. Belə modal sözləri miqdar etibarı ilə çox da deyildir. Modal sözlərin bir qrupu isə, dildə ikili xarakterdə olur. Başqa sözlə desək, təcrid olunduğu leksik-qrammatik sözlərlə bir növ qrammatik omonimlik yaradır. Modal sözlər əsas nitq hissələrindən mənənin zəifləməsi nəticəsində təsrid olunur. Mənənin zəifləməsi ilə əlaqədar həmin sözlərin sintatik vəzifəsi də dəyişmiş olur.

Beləliklə, müstəqil leksik mənalı sözlərdən yeni bir kateqoriya modal sözlər təcrid olunur. Bu qəbildən olan sözlər heç bir mənaya malik olmur. Onlar cümlənin müstəqil üzvü ola bilmədiyini kimi eyni zamanda söz birləşməsinə də əsasını sa təşkil edə bilmir. Bu bir onu sübut edir ki, modal sözlər bu yeni söz qrupuna daxil olarkən mənə ilə birlikdə əvvəlki sintatik vəzifələrini də itirir. Modal sözlərin bir qrupu isə, cümlə üzvlərinin bir növ itirəsi nəticəsində meydana çıxır. Bu əsasən cümlələrə aid olub, dialoqlarda tez-tez müşahidə olunur.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, muasir ingilis dilində lügəti mənasını itirərək müxtəlif münasibətlərin ifadəsi kimi çıxış edən hər hansı bir söz modal söz ola bilməz. Çünki bu tip sözlər həm də hökmən ehtimallıq, zərurilik, mümkünlüklə əlaqədar xüsusiyyətləri əks etdirmək qabiliyyətinə (modallıq) də malik olmalıdır. Əks halda, bunları modal sözlər adlandırmaq olmaz. Y.A.Blok yazır: "Real gerçəkliyə heç bir modal münasibət (ehtimallıq, zərurilik və gerçəklik münasibəti) əks etdirməyə, subyektiv emosiyaları bildirən sözlərin modal söz kimi yayılması faktı heç də modallığın təkə subyektiv cəhətini qəbul etmək deyildir. İnsanın subyektiv emosiyalarını, ruhi vəziyyətini, ifadə, meyl və s. hissələrini modallıq kateqoriyası anlayışı ilə bərabərləşdirmək nəticədə qrammatikada psixoloji cərəyanı müdafiə etməyə aparıb çıxarır" (5, s. 75).

Modallıq kateqoriyası heç də insanı hissələrin subyektiv emosional çalarlıqlarının inikasını deyil, nitqin məzmununun reallıq, mümkünlük, ehtimallıq, zərurilik və s. cəhətdən gerçəkliyə münasibətini bildirməyə xidmət edir. Məsələn; 1) "May be they want him up at the head table", Dave said (D.Carter, Fatherless Sons). 2) Happily for Henre Wharton the searching eyes of his captors were examining through a pocket glass the column of infantry that still held its position on the bank of the stream will the remnants of the Hessian lagers were seeking its friendly protection (J.F.Copper The Spy).

R.A.Close qeyd edir ki, "Müasir ingilis dilindəki modal sözlərin cümlədə oynadığı sintatik vəzifəsinə dilçilər müxtəlif cəhətdən yanaşmışlar. Əvəllər ara sözlər kimi səciyyələndirilən bu söz qrupunu əksər tədqiqatçılar cümlədən kənar hesab etmiş, onların kənar edilməsi ilə heç bir məzmun dəyişikliyi yaranmadığını iddia etmişlər. Modal sözlərin cümlədə oynadığı sintatik rola belə bir münasibət bizcə tamamilə səhvdir. Məlum olduğu kimi, modal sözlər cümlədə ifadə etmək üçün leksik bir vahiddir. Onları heç bir vaxt cümlənin ümumi məzmununa əsaslı təsir etmədən kənarlaşdırmaq qeyri mümkündür" (6, s. 14).

Modal sözləri cümlədən kənar etdikdə ən azı real gerçəkliyə modallıq münasibəti aradan qalxır, cümlənin məzmunu dəyişmiş olur. Fikrimiz aşağıdakı cümlələr də sübut edir. Məsələn; 1) May be one of these days up there in Ottawa when the CCF workers and farmers have elected a lot more members to keep me company on Parliament Hill may be sometimes I "II be able to make a big statement too. (D.Carter Fatherless Sons). 2) A twelve month had however passed without his seeing them and the impatient Henry had adopted the disguise we have mentioned and unfortunately arrived on the very that an unknown and rather suspicious guest was an unmate of the house which seldom continued any other than its regular unhabitants. Yuxarıdakı cümlələrin birincisinin tərkibində "maybe" və üçüncüsünün tərkibində "perhars" modal sözlərini çıxartmış olsaq cümlənin məzmunundan "gümanlıq" və "şübhəlik" aradan çıxmış olacaqdır. İkinci cümlənin tərkibi "of course" modal sözündən təcrid edilmiş olsa cümlə sadəcə olaraq müəyyən bir höküm icra etməklə məhdudlaşır heç bir "əminlik" məzmunu meydana çıxmaz. Nəhayət sonuncu cümlədəki "unfortunately" modal sözü işlədilməzsə burada "gerçəklik" münasibəti aradan qalxmış olacaqdır (7, s. 138).

Nəticə. Müasir ingilis dilində modal sözlər heç bir cümlə üzvü ilə sıx surətdə bağlana bilmir. Onlar cümlədə, əsasən, ara söz, bəzən də söz-cümlə vəzifəsində çıxış edir. Hər iki halda onları bu və ya digər cümlə üzvü ilə bağlamaq mümkün deyil. Belə ki, modal sözün yaratdığı mənə təkə bir üzvü ilə məhdudlaşmış qalmır. Modal söz cümlədəki yerindən asılı olmayaraq bütün fikri, cümlədə ifadə olunan hökmə münasibətin meyarı olduğundan onun əks etdirdiyi modallıq nəticə etibarı ilə bütün cümləyə yayılmış olacaqdır. Əlbəttə, modal sözün bu və ya digər sözün yanında işlənilib, onun mənasına daha çox təsir etməsi fikrini inkar etməkdən də çox uzaqdır. Belə ki, modal söz həmin cümlə üzvünün tərkibinə daxil olmur, bəlkə də, A.A.Şaxmatovun termini ilə demiş olsaq "müşayiətediçi" üzv kimi çıxış edir.

İstifadə edilmiş ədəbiyyat

1. Budaqova Z. Müasir Azərbaycan ədəbi dilində sadə cümlə. Bakı, 1963, s. 112
2. Cavadov M. Modallığa dair bəzi qeyidlər. Azərb. xəbərləri № 2, s. 156

3. Musayev O. İngilis dilinin qramatikasi. Bakı, 1978, s. 32-45

4. Əlizadə Z. Müasir Azərbaycan dilində modal sözlər. Bakı: Maarif, 1965, s. 82

5. Blok Y.A. Course in theoretica English Grammar. 1983

6. Clostr R.A. Reference Grammae for students of English. 1979

7. Yespersen O. Essentials of English Grammar Lendww. 1987

Ключевые слова: модальные слова, современный, глаголы, актуал, предложения

Key words: words modals, modern, verb, sentence

Açar sözlər: modal sözlər, müasir, feil, aktual, cümlə

Lexical-semantic structure characteristics of the modality category in languages with different systems

Summary

This article is about the modal words and their characteristics. As well as opinions of researshes about the modal words have been discussed in this article. This article reflects the usage forms of modal verds in the sentence as well. Usage means of modal verbs in every sperific language as well as as their different manifestations in the modern English has been indicated combinations expressions reflecting the modaality have been simply specified as modal words or complex modal words in Azerbaijan laanguage which is different from modern English.

The article deals with the qrammatical cathegory of time in English nd its comparative charactkeristice of cathegory of time in Azerbaijani.

Особенности лексико-семантической структуры категории модальности в языках разной системы

Резюме

Это статья о модальных словах и их характеристиках,А также мнение исследователи по поводу модальных словах овсуждается в этой статье.Эта статья также затрагивает использование форм модальных глаголов в предложение.Использование модальных глаголов в каждом конкретнь языке а также их различные проявление были указаны и щиременном английском языке. Данная статья посвящена синтагматическому анализу глагола выражающих «желание» в современном английском языке. Автор приводит примеры различных лингвистов, которые детально изучили синтагматические отношения глаголов выражающих «желание» и приводит примеры избранных предложений из английской литературы.

Məqaləni nəşrə filologiya üzrə fəlsəfə doktoru, dosent A.Zeynalova tövsiyə etmişdir.

XV ƏSR AZƏRBAYCAN ƏDƏBİ DİLİNDƏ FRAZEOLÖGİZMLƏRİN STRUKTUR-SEMANTİK XÜSUSİYYƏTLƏRİ

Giriş. XV əsr Azərbaycan ədəbi dilində frazeologiyanın leksik-semantik, həm də qrammatik istiqamətdə səciyyəvi xüsusiyyətlərini təhlil edərkən həmin dövr yazılı abidələrin dilindəki fərdi dil üslubundan irəli gələn bir sıra əlamətlərlə rastlaşırıq. Məsələn burasındadır ki, həmin yazılı abidələrin dilində “*frazeoloji vahidlər sistemində ümumxalq dilinin lüğət tərkibi və qrammatik quruluşu məhvərində nitq və təfəkkür vərdisləri, sınaqları nəticəsində formalaşan ən normal; nümunəvi təbəqə kimi*” [3, s. 99-100] baxılmış, ədiblərin frazemlərdən istifadə məqsədi məhz bu qənaət üzərində müəyyənləşmiş, onlardan istifadə imkanları genişləndirmişdir. Fikrimizi daha dəqiq aydınlaşdırmaq üçün XV əsr Azərbaycan ədəbi dilində frazeoloji vahidlərin eyni məqsədə xidmət edən cəhətləri üzərində təhlillər aparacağıq:

1. Yazılı abidələrin dilində fraqmental olaraq “hazır formada” ədəbi dilə gətirilən frazemlərin şəkil və məzmun sabitliyi qorunaraq, yazılı ədəbi dili canlı xalq danışığı dilinin maddi-mənəvi kaloritinə uyğunlaşdırmaq cəhdi kimi səciyyə daşıyır. Məsələn; Kimin yolunda *belüm bağlasam* bərk [XF, s. 179], Əlündən *canə gəldüm*, dad əlündən! [XF, s. 183], *Tükənməz dərd* imiş bildüm dəvayi-əşq için bana [SİG, s. 332], Təriqi-əşqə girənlər *keçüb başdan*, *qədəm qoy* der, Nədir *başdan keçən* desün səlayi-əşq için bana [SİG, s. 332], *Alalı könlümü* verməz bir pəripeykər, nədim? Çün könlül nisbət dilər kim, *canimi* daxi *ala* [SİG, s. 328], Nə qəm gər atəşi-dildin *qara bağrım kəbab olsa* [KTD, s. 40], *Qaşın çatub* məndən öter qılmaz mana pərvanədir [ƏH, s. 303], *Yandı bağrım* xanü vəslindən bu könlüm qisməti [ƏH, s. 328], *Açdı nabati-ləb* dedi kim, *datlu canındır* sənin [ƏH, s. 348], *Başımın üstündə qurban olduğum* [ƏH, s. 337], Göz altında nədən *məskən tutubdur?* [ŞGR, s. 190], Ki, *təmyiz eyləyə qaradan ağı* [ŞGR, 230], *Qapudan taşra uzatma ayağın* [ŞGR, s. 183] və s.

Tədqiqat zamanı bəzən misralarda iki-üç idiomun bir yerdə yanaşı işləndiyini, misranın tamamilə idiomlardan təşkil olunduğunu görürük. Bu da onunla bağlıdır ki, XV əsr Azərbaycan ədəbi dilində bədii-fəlsəfi fikrin formalaşmasında əsas rol oynayan idiomlar sanki şairlərin dilinin zənginliyindən irəli gələrək hər hansı bir məfhumun, bütöv bir fikrin ifadə edilməsində canlı xalq dilinin hikmətdolu söz ehtiyatının “*səfərbər kütləsi*” [3, s. 100] təsirini bağışlayır. Yazılı abidələrin dilində müstəqim məzmunlu söz və söz birləşmələri ilə yanaşı, bu vahidlərin də analitik fəaliyyətinin aktivliyi də müşahidə edilir. Məsələn; *Şəm tək yanmış könlün odlar ağızından düşər* [ƏH, s. 317], *Öz sözümdən dönməzəm* tanı bilir gər *getsə baş* [ƏH, s. 319], *Könlül yüzünü can göziylə gözlə* [ŞGR, s. 169], *Qapudan taşra uzatma ayağın* [ŞGR, s. 183], *Yürəgin qəm odilə dağlamışın* [ŞGR, s. 183], Söz açalımü sözə başlayalım [ŞGR, s. 265], *Başdan ayağə yandı, qalması çayı-dağın* [DÖR, s. 379], *Açdı bizim könlümüzün pasını* [DÖR, s. 270], Kim *səni döndərdi məndin*, *Tanırdan dönmüş* rəqib [KTD, s. 68b], *Alıb könlümü qanım tökdü* ləlin [ƏH, s. 312], *Düşmə zəmnə fikrinin dərdi-səri xəyalinə* [CH, s. 87], *Dögərəm daş ilə köksümçə könlünü itirüb* [K, s. 131] və s.

2. Bəzən frazemlərin xalq dilindən gələn sabitliyi pozulur, ədiblər tərəfindən onlar bədii təfəkkür məhsulu kimi yenidən yaradılır, təzələnərək tərəvətləndirilir. Belə ki, yazılı abidələrin dilində frazemlərin donuq, cansız, qəlbləmiş sxem kimi istifadəsi yanlış hesab edilir və ədəbi-bədii yazı dilində onların tərkib hissələrini hərəkətsiz saxlamağı xalq dilinin enerjisindən sui-istifadə kimi nəzərə alınır. Frazemlərin müstəqim mənalı söz və ifadələrlə həm məntiqi, həm də qrammatik cəhətdən üzvi surətdə əlaqələndirmək lazımdır və bu səbəbdən də abidələrin dilində onların tərkib hissələrinin bir-birindən uzaqlaşaraq yerdəyişməsinə, tez-tez söz əlavəsinə, hətta, şəxsə, mənsubiyyətə görə dəyişmələrinə təsadüf olunur. XV əsr ədəbi dilində leksik-semantik və qrammatik xarakterinə görə belə idiomların əksəriyyəti müasir dilimizdə uyuşma və birləşmə idiomları kimi göstərilir. Məsələn; *Canım yanıb döndü tağə, tən kül olub sovrulmağə*, *Dönə yerim vardan yoğə*, bilsəm nədəndir, bilməzəm!?! [SİG, s. 736], *Eşq özünü tutdurur, darə çəküb asdırır*, *Əli ayax kəsdürür*, anə degüz neylədim [SİG, s. 767], *Ağzıma iman qoyub* bir novcəvanımdır həvəs [KTD, s. 74a], *Ölümün*, der, *əlimdə olacaxdır* [ƏH, s. 310], *Çıxan başına sövdadan ələ girməz xəyal eylər* [SİG, s. 384], *Kəlamın sirrinə gir*, kamil olgil [ŞGR, s. 229], *Könlül qulağını qursan bu səsdə* [ŞGR, s. 233] və s.

Göstərdiyimiz nümunələrdəki frazemlər dilin inkişaf dövrünün XV əsrə qədərki leksik-semantik və qrammatik xarakterini təsəvvürdə canlandırır, həm də dil və ƏHi kimi sərbəstliyini tamamilə itirmədiyini göstərir. Belə ki, “*dönə yerim vardan yoğə*” ifadəsi “*vardan yox olmaq*”; “*canım yanıb döndü tağə*” ifadəsi “*canına od qoymaq*”, “*ürəyinə dağ çəkmək*”; “*tən kül olub sovrulmağə*” ifadəsi “*yanıb kül olmaq*”, “*ağzıma iman qoyub*” ifadəsi “*dinə-imana gəlmək*”; “*yüzümə göz qanıdan güllər düşüb*” ifadəsi “*yanağından qan dammaq*”, “*üzündə güllər açmaq*”; “*ölümün əlimdə olacaxdır*” ifadəsi “*əlimdən xata çıxacaq*”, “*əli qana batmaq*” kimi idiom modelləri əsasında formalaşdığını, törədiyini görürük.

Yeri gəlmişkən qeyd edək ki, XV əsr ədəbi dilində işlədilən bir çox metaforik ifadələr (ibarələr) həm bədii-estetik qidasını, həm də leksik-semantikasını frazeologiyadan almış və bu ifadələrin köməyi ilə misralar arasında nisbətən məntiqi assosiasiya yaranmışdır. Məsələn; *Düşürüb dağlara* eşqün aşınalərdən bəni, *Dəli kimi* xəlf ilə *biganə qıldı* aqibət [SİG, s. 352]. Beytdə “*eşqin məni... dağlara düşürmüş*” poetik ifadəsi obrazlı predikativ ifadəsindən daha çox oxucunu “*xalq arasında dəli*”yə bənzədilən aşıqın aqibəti düşündürür. Çünki oxucu təşbeh, istiarə olan yerdə dərhal oxşar əlamətlər axtarır. Yaxud, *Dolub* şövqü-rüxündən *günəş*, ey *yüzi çırağ*, *Yazıya düşdi*

²⁰ AMEA Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan dili tarixi şöbəsinin aparıcı elmi işçisi, dosent, aynurfamilgizi@gmail.com

yenə baş açuban yalın ayaq [ƏH, s. 321] beytində oxucu “ay üzünün” həvəsindən günaş kimi “dol”duğu mənəvəni görsə də, ancaq ona yenə ikinci misradakı “ayaqyalın, başıaçıq çöllərə düşən” aşıqın vəziyyəti təsir edir. Hər iki nümunənin birinci beytindəki məntiqi bütövlüyünün davamı növbəti misralarda xalq dilindən qaynaqlanan bu ifadələrlə öz həqiqi ifadəsini tapır. Bizcə, belə bir poetik obrazın yaradılması xalq dilindəki “dəli-divanə olmaq”, “çöllərə düşmək”, “ayaqyalın, başıaçıq qaçmaq”, “dəli kimi dağlara çıxmaq”, “dağlara səs salmaq” və s. silsilə frazeolərin poetik impovizasiyası nəticəsində əmələ gəlmişdir.

3. Frazeoloji vahidlər, xüsusən də idiomlar XV əsr ədəbi dili üçün bədiiliklə verilən obrazlılıq mənbəyi, emosionallıq və ekspresivlik ölçüsü (etalon) olmaqla yanaşı, həm də dildə sabitləşmiş düzgün norma göstəricisidir, nümunəsidir. Bu məsələlər üzərində fikrimizi ümumi və qısa formada izah edək.

a) Bütün dövrlərdə olduğu kimi, XV əsr ədəbi dilinin ağırlığını çiyinlərində daşıyan ədiblər öz fərdi üslublarını, şeir dillərini ruhən, həm də poetik ifadə tərzinə görə xalq dilinin daşlaşmış, köhnəlməyən incilərlə - frazeolərlə zənginləşdirərək, bənzətmənin təsirinin daha da güclənməsinə nail olmuşlar. Belə ki, abidələrin dilində bəzi saylar (az, çox, bir, yüz, min, yüküş/öküş), ədatlar, modal sözlər, əvəzlilər (əsasən qeyri-müəyyənlik və topluluq bildirən), ümumi şəxslə cümlələrlə zənginlik müşahidə edilir. Məsələn, bəzi say sözlərinin üslubi funksiyasına görə “xalq mübaligəsi”nin elementinə çevrilməsi: *Bir nəfəsdə yüz bəlasın çəkmədən eşqün, nedim? Çün usanmaz könlüm ondan çəkübən yüz bin bəla* [SİG, 328], *Həmişə düşmənin ömrü kəm olsun, Yüz göz görməsin hərgiz cəhəndə* [XF, 244], *Dutulma yüngüş, gönçə sifət gül kimi açıl* [ƏH, 327], *Bu yana, o yana ögüş əkildik* [ŞGR, 262], *Kişvəri tək olsa yüz aşıq, nə dərdi bar anın, Şəm üçün can versə min pərvanə ni pərvası var* [KTD, 23] və s. nümunələrdən göründüyü kimi yazılı abidələrin dilində *az, çox, köp, bir, yüz, min* abidələrin dilində dəfələrlə işlənsə də, çox az hallarda konkret miqdar bildirir. Əsasən, məzmunca qeyri-müəyyən çoxluq və azlığı ifadə edərək beytlərin əksəriyyətində predikativ formalı frazeolər kimi dərkinə gətirib çıxarır.

XV əsr ədəbi-bədii dilimizdə nidaların köməyi ilə müxtəlif məqamlarda hiss-həyəcanı, emosiyaları əks etdirən frazeoloji vahidlərə də geniş təsadüf olunur. Dilçilik ədəbiyyatında “frazeoloji nidalar” [2, s. 17] adı altında arşdırmaya cəlb edilən bu ifadələr dövrün ədəbi dilinə nüfuz edir və xəlqiliyin aparıcılığına təkən verən ifadələrə çevrilirdi. *“Belə ifadələrdə dəyişməyən əlamət ondan ibarətdir ki, bunlar əsrlərin dərinliklərindən gələrək, qrammatik – struktur dəyişməliyini bu günə qədər mühafizə edə bilmişdir. Yüzdəliklərdən gələn bu ifadələrin qrammatik quruluşu, yəni onların əsasən felin arzu, əmr formasında, nida cümlələri şəklində sabitləşməsi sübut edir ki, bunlar əsrlərlə xalqın şifahi dilində bu formada işlənmiş, belə yaranmış, belə sabitləşmiş və bu gün artıq şablonlaşmış, standart qəliblərə çevrilmişdir”* [6, s.122]. Canlı xalq dilinin ruhunu özündə ehtiva edən, daşlaşmış bu frazeoloji nidalar, əsasən, bütün dövrlərdə sabitliyini qoruyur, alqış və qarğış semantikasından çıxış edərək XV əsr mənbələrinin dilinə də poetik müdaxilə edir. Məsələn;

Alqışlar: *Murad bu sənin ola birin-bin* [DÖR, s. 200], *Gər Tanrı qoysa, ölməz isəm, görsədim sana* [ƏH, s. 276], *Xansı yaydan güc görər, ya Rəb ki, mən qurban ana* [ƏH, s. 277], *Öldür məni-sərgəştəyi, ey mən sana qurban* [ƏH, s. 356], *Həqqi bilən xanda varsa, Həqdən ayrı olmaya* [ƏH, s. 363], *Səndən irəğ sorma nələr gəldi başıma* [ƏH, s. 366], *Rəhmətdən irəğ istər...Yüz şükür, könül şol kərəmi lütfi-kərimə* [ƏH, s. 379], *Gözlərin dövründə, yarəb kim, zəvali bulmasın* [K, s. 5], *İrəx yüzündən, ey ayinərüxsar* [K, s. 31] və s.

Qarğışlar: *Dağlənüb canun kimi bağrın kəbab olsun, rəqib [g, s. 350] Düşsün görün o hala yaman istəyən sana* [ƏH, s. 280], *Çox başımızı ağrıtmə bizə baş gərəkdir* [ƏH, s. 291], *Ey məkr iyəsi, kimsə sənə duymaz alını* [ƏH, s. 385], *Əgər can verməsəm, cana, mana can bolmasın yarəb* [K, s. 7], *Gözüm çıqsın əgər təqsir qılsam* [K, s. 52]. Çün bu təklifdən *aciz qalasan*, Anadəkin ki, *ölməgə gələsin* [ŞGR, 260], *Vücudin külli küll olsun, çürisin* [ŞGR, s. 262], *Yarəb ki, uçursun tanrı anı minarədən* [K, s. 70], *Ağzı sinsin, yarəb, anı kim demiş* [XYZ, s. 56], *Həmişə düşmənin ömrü kəm olsun* [XF, s. 244], *Yazıqlar sanə, ey biçarə aşıq* [XF, s. 211], və s. Göründüyü kimi, emosionallıq yaradan poetik qəliblər, andlar, xoşniyyətli arzular, alqışlar, qarğışlar formaca bəzi fərqlilikləri ilə diqqəti cəlb etsələr də, məzmun etibarilə sabitliyini qorumuşlar.

Bədii üslubun poetik gücünü artıran və ədəbi dilin tarixi inKaf dövründə fəallıq göstərən atalar sözü, zərb-məsəllər, hikmətli sözlər xalq dilindən süzülərək ədəbi dilin frazeoloji qatını daha da zənginləşdirmişdir. *“Frazeologiya təkə idiomlarla məhdudlaşmayıb, həm də atalar sözü və zərb-məsəlləri də öz sistemində birləşdirə bilir. Atalar sözü və zərb-məsəllər frazeologiyanın sistemində xüsusi bir lay təşkil edib bitmiş fikri ifadə edən cümlə şəkilli ifadələrdir”* [4, s.79].

XV əsr ədəbi dilini səciyyələndirən əsas cəhətlərdən biri də ümumxalq danışmaq dilində formalaşmış əxlaqi-didaktik motivlərin şərhinə üstünlük verilməsi, atalar sözləri, zərb-məsəllər, hikmətli-nəsihətamiz aforizmlərdəndən geniş istifadə edilməsidir. Bu meyil *“dövrün ədəbi dilinə məzmun əlvanlığı verir, mənsub olduğu xalqın müdrikliliyini, onun ümumiləşdirmə qabiliyyətinin zənginliyini nümayiş etdirir”* [7, s. 143]. Bəzən üslubi məqamlardan asılı olaraq şairlər bu vəƏHlərlən məharətlə istifadə edərək dillərini daha təsirli, incə və dərin mənalı etmişlər. Nəticədə, *“onların yaradıcılıqla transformasiyası bu frazeoloji vahidlərin təsir qüvvəsini daha da gücləndirir və onlara bir qədər yenilik verir”* [10, s. 70], eyni zamanda, yazılı ədəbi dildə milli leksik vahidlərin intensivliyinin artmasına, ədəbi dilin zənginləşməsinə, sabitləşməsinə müsbət təsir etmişdir. Həmin dövrdə bu vahidlərdən necə istifadə olunduğunu, onların üzərində hansı poetik əməliyyatlar aparıldığını aydın müşahidə etmək üçün nümunələrə müraciət edək: *Hər enişə bir yoxuşdur, bir yoxuşa bir eniş* [K, s. 32], *Bir məsəldür kim, irir divanəyə dağ üstə dağ* [K, s. 36], *Quru bir adü sandur* [ŞGR, s. 291], *Bir eşit, bir görü bir söylə, bir bil* [ŞGR, s. 292], *Nə salırsan quru yerə başını* [ŞGR, s. 297], *Ki bal deyəninin ağzı bal olmaz* [ŞGR, s. 297], *Tavuğ yumurdasından toğmaz ördək, Nə diksən, anı bitirir*

çəgirdəgi [ŞGR, s. 263], *Tolaşiq yollara düşdü tolaşdı* [ŞGR, s. 302], Hər yetən başına daş ilə döğər anun için [K, s. 71], *Başun kəsilməsin dərən, diliin kəs* [SİG, s. 551], *Əgri yolə düşübən doğru yol ilə getməz* [SİG, s. 546], *Karvan qorxulu yerdə səs çıxarmaz* söyləşüb [SİG, s. 351], *Ki yaz bir çiçəklə yazlamaz* heç [DÖR, s.216], *Salub əgri yolu, toğru yola get* [DÖR, s. 216], *Tolu qaba su girməz* necə qoysun [DÖR, s. 213], *Yalanı boynuna daim ilandır* [DÖR, s. 212], *Nə ikən yumşaq ol kim basılan, Nə ikən yavuz ol kim, asılan* [DÖR, s. 169], *Aldanarım hər Kinin söziünə, SİGdürənim elləri kənduzinə* [DÖR, s. 236], *Bir qapu bağlarsa, açar bir dəxi* [XYZ, s. 71], *Gəribəm, ey həbibim, almə ahum*, *Qalur boynundə ölürsəm günahım* [XF, s. 245], *Ki görər nə olsa başda yazı* [XF, s. 225], *Yüzünə düşmənin SİGdürdüğün nə?* [XF, s. 183], *Məsəldir gözə yoq zindan demişlər* [XF, 179] və s.

Nümunələrin sayını kifayət qədər artırmaq olar, bu heç də hamısı demək deyil, XV əsr yazılı abidələrinin dilində müxtəlif mövzuları əhatə edən, seçilmiş hikmətli deyimlərin müəyyən bir hissəsidir. Müasir dövr səsləşmələrlə yanaşı, fərqli cəhətlərə də az və ya çox dərəcədə təsadüf olunur. Marağ üçün bəzi faktlara müraciət edək. Məsələn, müasir dilimizdə *“bir gül ilə bahar olmaz”* atalar sözü həmin dövrdə *“yaz bir çiçəklə yazlamaz”*; *“bir əldə iki qarpız tutmaq olmaz”* və *“yerin qulağı vardır”* atalar sözləri olduğu kimi *“bir əldə iki qarpuz tutmağ olmaz”*, *“yerin qulağı vardır ahəstə söylə söziün”*; *“ağrımayan başa dəsmal bağlamazlar”* atalar sözü *“ağrımaz barmağa əski sarə bilməm”*; *“özü yıxılan ağlamaz”* atalar sözü *“ağlamaz özü düşən”*; *“qurunun yanında yaş da yanar”*, yaxud *“qurunun oduna yaş da yanar”* atalar sözünün *“yanar quru, yananda daxi yaş”*; *“Allah bir qapını bağlayanda digərini açar”* atalar sözünün *“bir qapu bağlarsa, açar bir dəxi”*; *“nə əkərsən, onu bişərsən”* atalar sözü *“əkdüğünü biç deyir”*; *“halva halva deməklə ağız şirin olmaz”* atalar sözü *“bal deyəninin ağız bal olmaz”*; *“Elə et ki, nə şiş yansın, nə kabab”* atalar sözü *“həm kababi göydürür bu atəşi həm şişni”*; *“məzlumun ahını alma, ahəstə-ahəstə çıxar”* xalq deyimi *“Gəribəm, ey həbibim, almə ahum, Qalur boynundə ölürsəm günahım”* və digər nümunələrdə nisbətən forma müxtəlifliyi müşahidə olunsada, məzmun yaxınlığı və paraleliyi ilə semantik sabitliyini qorumuşdur. Beləliklə, XV əsrdə ədəbi-bədii dilimizdə canlı xalq dili xəzinəsindən olan atalar sözlərinə, nəsihətamiz ifadələrə, zərb-məsəllərə daha çox üstünlük verilir, xalqın qismən anladığı dildə yazmağa cəhd edilir, həm də əsas səbəbi ədəbi dilin ümumxalq dilinə daha çox yaxın olmasında, çulğalaşmasında axtarmaq lazımdır.

b) Ədəbi dilimizin tarixində klassik üslubda yazan şairlər öz ana dilinin norma (leksik-semantik, qrammatik) və üslub sistemindəki daxili qanunauyğunluqla möhkəmlənən cəhətlərə əsaslanaraq xalqı istiqaməti yaradıcılıqları boyu mühafizə edir, ədəbi-bədii dilin inKafında milli mövqelərini axıra kimi həyata keçirirlər. Hər hansı bir frazeoloji ifadələrdə söz kütləsinin azlığına baxmayaraq, onların düşündürücü və mənə dolğunluğunun heyrtləndirici olması, *“bir çoxunda elliptik təfəkkür ruhunun hakim olması”* [3, s. 104] ədiblərin ürəyincə olmuş, bu imkanlardan geniş istifadə etmişlər. Bunu XV əsr Azərbaycan ədəbi dilinin frazeologiyası üzərində araşdırmalar zamanı seçilən nümunələrdəki idiomlarının ruhundakı xalqın davranışı, səmimiyyəti, ruhu, məntiqi bir daha göstərir. Məsələn, Kişvərinin dilində *“Hər xanda kim, dəhanun için püstə söz demiş, Qatlanmayıb mən ağzına daş ilə çalmışam”* [K, s. 58] beytində hər yerdə şirin söz söyləyən, xoş-əhval ruhiyyə yaradan, köntülləri xoş edən bir kəsin inandırıcı təsvirindəki məzmunca məcazilik yüksək dərəcədə hiss olunmur. Lakin bu şirinliyə dözməyən digər şəxsin təsviri ikinci misradakı *“ağzına daş ilə çalmaq”* ifadəsi ilə şair yaradıcılığının bədii-məntiqi səbəbi kimi nəzərə çarpır, həm də bu beytdə, əsasən, səsinə kəsmək, danışmağa qoymamaq mənasının dominantı kimi çıxış edir. Yaxud, Gülşəninin dilində *“Ey gözəllər şahı, gəl kim, görəsən gəldi səni, Diləram çün son nəfəsdə yüzünü görüb, verəm canı”* [SİG, II, s. 1010] beytində aşıq üçün sevgilisinin gəlişi, onu görmək istəyi ürəkdən gələn bir gözləntidə mövcud vəziyyətdə realılıqla inandırıcı əks olunur, ikinci misradakı *“son nəfəsdə üzünü görmək”*, *“can vermək”* ifadələrində gözəlin və aşıqın obrazı şair yaradıcılığında məcazlaşmaya zəmin yaradır. Beytdə yardım istəmək, imdad etmək, həsrətdə qalmaq, dərd çəkmək mənaları dominant olsa da, bədii-məntiqi nəticəni sonda tək nəzərə çarpan *“can vermək”* frazeoloji ifadədir. Göründüyü kimi, *“frazoloji vahidlərin semantik bütövlüyü əslində onun qrammatik sərbəstliyini də əlindən alır və bu zaman həmin vahid qrammatik daşlaşmaya məruz qalır”* [8, s. 156], semantik monolitlik, mənə bütövlüyü qorunur, leksikləşmə prosesi baş verir.

c) XV əsr ədəbi dilimizin frazeolozlarının semantik-üslubi özünəməxsusluğu göstərən əsas cəhətlərdən biri frazeoloji birləşmələrin konkretləşdirilməsi, yəni konkret vəziyyətə və şəraitə uyğun işlədilməsidir. Belə ki, ədəbi dildə frazeoloji vahidlərin qrammatik birləşmələr kimi tam hüquqla dərkinin başlıca səbəbi yazılı abidələrin dilində eyni sözün həqiqi və məcazi mənalarının çox vaxt paraleliyidir. Bu zaman söz kontekstə həqiqi mənəsi ilə daxil olub məcazlaşa bilir, yaxud əksinə, idiomlar məcazilikdən həqiqiyə doğru istiqamətlənir. Bir sözün mənasına uyğun olaraq bir neçə sözün qruplaşması, mənaca neytrallaşması hadisəsi nəticəsində yaranan dil faktları (idiomlar) məcazlaşmaya xidmət etsə də, onların dildə necə və hansı məqsədlə yarandığını, bədii-tarixi, estetik funksiyasını izah edir, təfəkkürdə təkamülü izləyir, mövcud vəziyyətlə əlaqələndirir.

Göründüyü kimi, sərbəst söz birləşmələrinin sabitləşməsi mərhələsində bəzi komponentlər ilkin formadakı mənə bağlılığını saxlamaqla yeni əmələ gələn frazeologizmin daxili formasında qorunmuş olur, lakin daxili forma sonrakı mərhələlərdə tədricən itərək yeni mənə əmələ gətirən semantik bütövə - hazır şəkildə mövcud olan sabit dil vahidinə çevrilir. R.N.Popovun fikrincə, *“frazoloji vahidlərin əmələ gəlməsi əvvəllər sərbəst olmuş söz birləşmələrinin semantik quruluşunun dəyişməsi deməkdir. Bu zaman leksemlərin əvvəlki mənaları ölür və yaranan frazeoloji vahidin yeni mənəsində əriyir”* [11, s. 73] Sözsüz ki, *“frazoloji vahidin komponentlərinin “semantik boşalmaları”, öz mənalarından məhrum olmaları heç də onların məzmunuz, “quru” ibarət olduğunu deməyə əsas vermir”* [8, s. 124]. Yeni qazanılan semantik yük frazeoloji birləşmənin bütövlükdə daşdığı mənəylə ya tam üst-üstə düşür, ya da çox yaxın olur.

Nəticə. Bu dövrün yazılı abidələri əsas verir ki, onların dilinin semantik-üslubi şəkildə araşdırılması ancaq bədii dilin təhlil edilməsi, öyrənilməsi kimi dəyərləndirilməsin, həm də yüksək ədəbi pilləyə ucalmış ümumxalq dilinə aid hissələrin, fikirlərin əks olunmasına xidmət edən, canlı danışıq dilinin dərinliyindən ədəbi dilin zirvəsinə uçan, canlı təbəqənin bütün imkanlarını açaraq obrazlı sistemin örnəyinə çevrilən vasitələr kimi qəbul edilsin. Dilimizin inkişaf tarixində, xüsusən XV əsr ədəbi dilimizdə klassik üslubda frazemlərə xüsusi əhəmiyyət verilməsi həmin dövrün canlı xalq dilinin ədəbi dil çərçivəsində bədiiləşməsinə, ədəbi dilinin isə xalqiləşməsinə güclü təkan vermişdir.

İXTİSARLAR

- CH* – Cahansah Həqiqi. Şeirələr. Bakı: Şərç-Qərb, 2006, 152 s.
DÖR – Musayeva A. Dədə Ömər Rövşəni əlyazmaları üzərində araşdırmalar. I c., Bakı: Nurlan, 2003, 476 s.
ƏT – Nağısoylu M. Əhmədi Təbrizi və “Əsrnamə” tərcüməsi [tekstoloji-filoloji araşdırma, mətnin transfoneliterasiyası]. Bakı: Nurlan, 2012.
ƏH – Paşalı Aidə. Əfşəhəddin Hidayət və “Divan”ı. Bakı: Nurlan, 2011.
K – Kişvəri. Əsərləri, Bakı: Yazıçı, 1984.
KTD - Kişvəri. Türk Divanı (Avtoqraf nüsxə). Bakı: Nurlan, 2010, 50 s.
ŞGR – Nağısoylu M. Şirazinin “Gülşəni-raz” tərcüməsi (filoloji-tekstoloji araşdırma, mətnin transfoneliterasiyası). Bakı: Elm və təhsil, 2011, 377 s.
ŞİG - Musabəyli A. Şeyx İbrahim Gülşəni Bərdəi və türk divanı, II cild, Bakı: Elm və təhsil, 2012, 611 s.
XF - Musabəyli A. Türkiyədə yaranan Azərbaycan ədəbiyyatı və Xəlilinin “Firqənamə”si, Bakı: Nurlan, 2010, 380s.
XTYZ – Xətai Təbrizi “Yusif və Züleyxa” (elmi tənqidi mətni və transfoneliterasiyası). Bakı: Nurlan, 2004, 298 s.

İstifadə edilmiş ədəbiyyat

1. Abdullayeva Q.A. XVII əsr Azərbaycan ədəbi dilinin fonetik və leksik norma demokratizmi. Bakı: Elm və Təhsil, 2019, 384s.
2. Abdullayeva X.A. XIV əsr Azərbaycan ədəbi dilində ərəb mənşəli sözlərin cəmlənməsi (Q.Bürhanəddinin dili əsasında) / Azərbaycanşünaslığın aktual problemləri (Ümummilli lider Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş VI Beynəlxalq elmi konfransın materialları (05-07 may, Bakı). Bakı: Mütərcim, 2015, s.18-22.
3. Əlizadə S. Füzuli dilində frazeologiyanın mövqeyi və əhəmiyyəti. Füzulinin dili, Bakı: Elm, 1997, 254 s.
4. Əlizadə Z. Azərbaycan atalar sözlərinin həyatı. Bakı: Yazıçı, 1985, 245 s.
5. Məhərrəmov R. Mirzə Ələkbər Sabirin söz dünyası, Bakı: Nurlan, 2007, 324 s.
6. Mehdiyeva S.H. Füzulinin dilində frazeoloji ifadələr. Füzulinin dili (Məqalələr). Bakı: Elm, 1997, s.122.
7. Mehdiyeva S. H. Bayatıdan dastana. Bakı: Elm, 2010, 279 s. s.143
8. Mirzəliyeva M. Türk dillərinin frazeologiyası. I cild, bakı, Nurlan, 2009, 220 s.
9. Murtuzayev S.N. M.F.Axundov komediyalarının dil və üslub xüsusiyyətləri (frazeoloji material əsasında). Bakı: Azərəşr, 1962, 114 s.
10. Житенева Л.И. Фразеологизмы – средство газетной выразительности. «Русская речь», 1984, № 5, с.69-72
11. Попов Р.Н. О формировании целостного значения в структуре фразеологических единиц. – Тезиси докладов республиканской научной конференции на тему: «Актуальные проблемы лексикологии и фразеологии». Баку, 1976, с.71-73.

Key words: literary language, XV century, phraseologism, structural-semantic, stylistic possibility

Ключевые слова: литературный язык, XV век, фразеологизм, структурно-семантика, стилистическая возможность

Structural-semantic features of phraseologisms in the Azerbaijani literary language of the 15th century

Summary

The lexical-semantic and grammatical features of phraseology in the Azerbaijan literary language of the 15th century were analyzed and a number of features arising from the individual language style in the language of the written monuments of that period were drawn into consideration in this article.

It was characterized as a risk to coincide the written literary language to the material and moral calorit of the living folk spoken language, preserving the stability of the mood and content of the phrases that are brought to the literary language in a fragmentary form in the language of the written monuments. In the samples of the literary and artistic language of that period, the rebirth of idioms by treating them as an indicator of stability from the vernacular, as well as gaining stylistic possibilities as a product of artistic thinking have been attracted to attention.

Структурно-семантические особенности фразеологизмов Азербайджанского литературного языка XV века

Резюме

В статье проанализированы лексико-семантические и грамматические особенности фразеологии азербайджанского литературного языка XV века и учтен ряд особенностей, возникающих из индивидуального языкового стиля в языке письменных памятников этого периода.

Он характеризовался как риск приравнять письменную литературную речь к материально-нравственному калорию живой народной разговорной речи, сохранив в языке устойчивость настроения и содержания словосочетаний, привнесенных в литературный язык в фрагментарной форме. В образцах литературно-художественного языка этого периода обращается внимание на возрождение фразеологизмов путем трактовки их как показателя устойчивости от просторечия, а также обретение стилистических возможностей как продукта художественного мышления.

Rəyçi: f.e.d., prof. Sevil Mehdiyeva. Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi

CÜTTƏRKİBLİ CÜMLƏLƏRİN DİALOJİ MƏTNİN YARANMASINDA ROLU

Dialoji nitq ünsiyyətin daha canlı formasıdır. Güman etmək olar ki, dialoq nitqinin ən qədim forması ən sadə xəbəri başqalarına çatdırmağa xidmət edən işarə səciyyəli replikadır. Bununla yanaşı, replika şəklində dialoq nitqi onun sosiallığının funksiya və strukturunu müəyyənləşdirən ən sadə formadır. Dialoq nitqinin inkişaf etmiş və mövzu baxımdan istiqamətləndirilən növü sosiallığın funksiya və strukturunun mahiyyətə fərqləndiyi söhbətdir. Söhbət qarşısında psixoloji səciyyəli və geniş sosial idraki əhəmiyyətli vəzifələr qoyula bilər. Bütün bunlar söhbət şəklində dialoq nitqinin ictimai funksiya və quruluşunu genişləndirir və mürəkkəbləşdirir.

Sadə cümlənin strukturu onun formal tərəfidir, modelləşməsidir. Sadə cümlə mürəkkəb linqvistik hadisə kimi öyrənilir. Həmin forma və vahid, onun məzmun və mahiyyətinin böyük elmi-nəzəri əhəmiyyətə malik olduğunu göstərir.

Sadə cümlənin qrammatik və semantik strukturu ayrıca funksionallaşır. Bu dialektik prinsip mürəkkəb dil işarəsinin forma və məzmununun bir-biri ilə qarşılıqlı əlaqəsidir.

Dialoqda sadə cümlə kommunikativ vahid kimi də fəaliyyət göstərir. Azərbaycan dilinin faktik materialları əsasında dialoqun sadə cümlələrinin strukturu leksik-semantik, morfoloji və sintaktik-funksional planda öyrənilmişdir. Məsələn, türk dilinin sadə cümlələrinin göstərilən əlamətləri A.N.Baskakov tərəfindən tədqiq edilmişdir. Dialoqa məxsus cümlənin iki struktur tipi- cüttərkibli və təkərkibli cümlələrin türk dilindəki xüsusiyyətləri, modallıq və cümlə, cümlə üzvlərinin ifadə imkanları və s. araşdırılmışdır [1, s. 73].

A.N.Baskakov türk dilinin dialoq cümlələrini struktur-semantik planda, iki səviyyədə - morfoloji və sintaktik səviyyələrdə öyrənmişdir. Mürəkkəb cümlə problemi türk dillərində komponentlərin təsnifi ilə sıx şəkildə bağlıdır, müəyyənləşdirilmiş, dəqiqləşdirilmiş budaq cümlələrin ölçüləri ilə əlaqədardır. Mürəkkəb cümlə bu alimin tədqiqatında maksimal sintaktik vahid kimi araşdırılıb. Mürəkkəb cümlənin semantik-struktur aspektləri, örtülü və açıq tərəfləri, çevik və qeyri-elastik cəhətləri, cümlənin parataksisi və hipotaksis xüsusiyyətləri fərqləndirilmişdir [3, s. 125].

Dialoqda minimal və genişlənmiş strukturlu cümlələrdən istifadə olunur.

1. Minimal struktura makik cümlələr: Sona xanım. Bəs sən qabağına çıxan olmadı? Heydər bəy. *Niyə olmadı?* Kursivlə verilmiş ikinci sual cümləsi minimal quruluşa malikdir.

2. Genişlənmiş struktura makik cümlələr: Nargilə. Bu həyatın bizim üzümüzə nə vaxt gülməyinə inanmıram [4, s. 61]

Türk dillərindən biri kimi müasir Azərbaycan dilinin dialoq nitqinə məxsus sadə cümlələr aktant və determinantlardan asılı olaraq müxtəlif struktur tiplərə bölünür. Bu tip sadə cümlə strukturun inkişaf gedişinə nəzər salaraq:

1) yarımçıq- model - Səlim, məni ora apararsan?- Hara?-Ora...o qadının yanına

2) Bütöv- model: Usta apardı.

Genişləndirilmiş- model Qarının elə bil çicəyi çırtladı [5, s. 83]. Sən mənim ilkimdən. Sən onun yadigarısan. Səni təzə mənzildə təbrik edirik [8, s. 112].

3) Çevrilmiş model: Dəmir çəpərlərdən dar pillələrlə çaya tərəf endi [9, s. 85]

Dialoqun istənilən məqamında cümlənin müxtəlif komponentlərinin düşümlü mümkündür. Belə ki, nitq fikrin ifadəsi üçün bir o qədər də vacib olmayan üzvlərin ixtisarı kimi güclü nəzəriyyəyə malikdir. Dialoqda danışanın məqsədindən asılı olaraq, funksional-struktur nöqtəyi nəzərindən müxtəlif tip sual cümlələri işlədilir. Onların bir qismi sırf yeni informasiya əldə etmək, bir qismi fikri tamamlamaq, dəqiqləşdirmək məqsədi güdürsə, digər bir qismi isə sadəcə olaraq, üslubi məqamda təkrar sual xarakteri daşıyır. Yeni informasiya əldə etməyə xidmət edən sual cümlələri dialoqun əsas özəyini, təməlini təşkil edir. Dialoji qısaltma (kəsmə):- Qulaq as, gör nə deyirəm. Mən səndən gizləmişəm. *Bu uzun illərdə bir neçə sirri* [10, s. 56].

Sadə cümlənin baş üzvlərin iştirakına görə iki tipi vardır - c ü t t ə r k i b l i və t ə k t ə r k i b l i cümlələr. Cüttərkibli sadə cümlələr baş üzvlərin və ya baş üzvlə yanaşı ona aid tərkiblərin iştirak etdiyi sintaktik vahidlərdir. Təkərkibli sadə cümlələr isə baş üzvlərdən biri və ona aid olan tərkiblərin iştirak etdiyi sintaktik modeldir.

Müasir Azərbaycan dilinin dialoqlarında cüttərkibli sadə cümlənin bir neçə quruluş tipləri fərqləndirilir: müxtəsər cümlələr, geniş cümlələr, bütöv cümlə, yarımçıq cümlə.

Dialoqda müxtəsər və geniş cümlələr baş və ikinci dərəcəli üzvlərin iştirakına və bunlar arasında olan qarşılıqlı əlaqəyə görə təsnif edilirsə, bütöv və yarımçıq cümlələr quruluş tamamlığına görə növlərə bölünür. Əgər müəyyən quruluşa malik olan cümlə tipinin bütün üzvləri yerindədirsə, onda cümlə cüttərkibli hesab edilir.

Bəzi üzvləri buraxılmış, lakin bərpə oluna bilən cüttərkibli cümlə növü isə yarımçıq cümlə adlanır.

Dialoqun xəbərə görə müəyyənləşən cüttərkibli cümləsi: *Köhnə əkinçiyəm- kənd adamıyam* [12, s. 91].

Cüttərkibli cümlələr müxtəsər və geniş olur.

Dialoqun müxtəsər sadə cümlələri

Mübtəda və xəbər əsasında əmələ gələn müxtəsər cümlələrdə genişləndirici – determinant üzvlərin olmaması başlıca sintaktik əlamətdir. Bu cür cümlələrin mübtəda və xəbəri leksik yolla – müstəqil sözlə ifadə olunan mübtəda

²¹ Bakı Dövlət Universitetinin doktorantı. Raghayeva@mail.ru

məntiqi subyektə, xəbər isə predikata uyğun gəlir. Müxtəsər cümlənin mübtədə və xəbəri Azərbaycan dilində həm adlarla, həm də fellərlə ifadə olunur.

a) mübtədəsi isimlə, xəbəri fellə ifadə olunan müxtəsər cümlə və yaxud M_i+X_f modifikasiyası. Məs.: Kərəməli diksindi [11, s. 14].

b) Mübtədə və xəbəri isimlə ifadə olunan müxtəsər cümlə və yaxud M_n+X_n modifikasiyası. Məs.: Murad əsəbləşdi [11, s. 26].

c) Mübtədəsi əvəzliliklə xəbəri fellə ifadə olunan müxtəsər cümlə və yaxud $M_ə+X_f$ modifikasiyası. Məs.: O gəldi.

ç) Mübtədəsi əvəzliliklə, xəbəri isimlə ifadə olunan müxtəsər cümlə və yaxud $M_ə+X_i$ modifikasiyası. Məs.: Mən mühəndisəm.

Belə cümlələrdə sintaktik üsul predikativliyin əsas vasitəsi kimi çıxış edir. Bu cümlələrin xəbəri morfoloji əlamətsiz, yəni sıfır əlaməti ilə ifadə olunur.

e) Mübtədəsi isimlə, xəbəri sifətlə ifadə olunan müxtəsər cümlə yaxud M_i-X_s modifikasiyası. Məs.: Ulduz gözəldir.

Göründüyü kimi, -dır, -dir, -dur, -dür xəbərlik şəkilçisi təkcə Azərbaycan dilində müxtəsər cümlənin adla ifadə olunmuş xəbərində işlənir.

Müxtəsər cümlələr geniş baş üzvlərdən də ibarət olur. Baş üzvlər təyini söz birləşmələri və tərkiblərlə ifadə edilir. Azərbaycan dilində müxtəsər cümlələrin mübtədə və xəbəri söz birləşmələrindən ibarət olur. Bu cəhətə görə də qohum dillərin sintaktik quruluşu uyğunluq təşkil edir. Məs.: Xidmətçinin dizləri qatlandı.

Cüttərkibli cümlənin bu növü Azərbaycan dilində məsdər və feli sifət tərkibləri ilə də ifadə olunur. Məs.: Pəncərədən baxan bacımdır.

Beləliklə, müxtəsər cüttərkibli sadə cümlələr sintaktik quruluş baxımından oxşarlıq təşkil edir, bu tip monopredikativ vahidlərin birinci tərəfi leksik yolla ifadə olunur.

Dialog şəraitində cüttərkibli cümlənin mübtədəsi xəbərin şəxs əlamətinə görə müəyyənləşən tipi də geniş yayılmışdır.

Cüttərkibli cümlələrdə baş üzvlərin iştirakı vacibdir. Lakin dilçilikdə belə bir fikir vardır ki, mübtədəsi I və II şəxslərin tək və cəmində olan cüttərkibli cümlələrdə mübtədə üslubla bağlı buraxıla da bilər. Bu zaman buraxılmış baş üzv cümlənin məzmununa və xəbərə əsasən müəyyənləşir. Bəzi dilçilər cüttərkibli cümlənin formal xarakterik əlamətlərini (baş üzvlərin hökmən iştirakının vacibliyini nəzərə alır) və cümlədə mübtədənin olmamasına əsaslanaraq bu cür cümlələri təkərkibli növə daxil edirlər.

Lakin dilçilikdə belə bir fikir də vardır ki, mübtədəsi şəxs şəkilçisi ilə müəyyənləşən cümlələr təkərkibli cümlələrə ancaq formal cəhətdən, yəni mübtədənin iştirak etməsinə görə oxşayır. Məs.: Mələyin başına gələnəri indi eşitdim.

Bu cümlələrin mən şəxs əvəzliyi ilə ifadə olunmuş mübtədələri buraxıldığına baxmayaraq cüttərkibli bütöv cümlələrdir.

Çünki buraxılmış mübtədə cümlənin xəbərinə görə müəyyənləşir. Buraxılmış mübtədəni isə asanlıqla əvvəlki yerinə bərpa etmək olar. Dialogun cüttərkibli sadə cümlələrin üzvlərinin sıralanmasında müəyyən fərqli xüsusiyyətlər nəzərə çarpır. Belə ki, dialogun cüttərkibli cümlələrdə əvvəl, xəbər sonra gəlir; məs.: Zərnigar xanım bunların heç birini görmürdü [6, s. 123].

Nümunələrdən göründüyü kimi, cüttərkibli cümlələrdə mübtədə qrupu əvvəl, xəbər qrupu isə sonra gəlir.

Cüttərkibli cümlələrdə söz sırası fərqli xüsusiyyətlərə malikdir. Dialogun cüttərkibli geniş cümlələrdə xəbər əvvəl, mübtədə sonra, daha sonra isə xəbərə aid ikinci dərəcəli üzvlər gəlir.

Dialogun cüttərkibli cümlələrində genişləndirici tamamlıq və zərfliyin inversiyasına daha çox təsadüf olunur. Cüttərkibli cümlələrdə bu cür sıralanma Azərbaycan danışıq dili üçün də səciyyəvidir.

Cüttərkibli cümlələr "mübtədə + xəbər", "mübtədə qrupu + xəbər qrupu" quruluşlu polielementli tiptən ibarətdir. "Cüttərkibli sadə jümlələr öz mənasına görə təfəkkür aktı kimi məlum, konkret təfəkkür və nitq əşyasını həmin təfəkkür və nitq aktı üçün səciyyəvi olan hər hansı ümumiləşdirici dinamik əlamətlə mücərrəd qarşılaşdırma yolu ilə öz strukturunda adekvat olaraq predikasiya ifadə edir.

Məs.: Adamlar sıxlaşdılar. Zabitlə dilmancı bir - birinin üzünə baxdılar. Dilmanc zabitin ürəyindən keçənləri duydu [7, s. 68].

Dialogun cüttərkibli cümlənin müxtəlif struktur tipləri mövjuddur: m ü x t ə s ə r v ə g e n i ş ; t ə s d i q v ə i n k a r cümlələr.

Dialog şəraitində işlənən cüttərkibli cümlələrin tərkibində şəxs əvəzlilikləri ilə ifadə olunmuş mübtədə ya işlənir və ya buraxılır. Bu cür cümlələrin buraxılmış mübtədəsinin hansı şəxs əvəzliyindən ibarət olması xəbərdəki şəxs göstəricisinə görə müəyyənləşir. Bunları təkərkibli və cüttərkibli hesab edən dilçilər var. Ümumiyyətlə, tarixən danışıqda, eləcə də dialogda ilk olaraq cüttərkibli cümlələr mövcud olmuş, yəni cümlədə hər iki baş üzv iştirak etmiş, təkərkibli quruluş tarixən şəxslə cümlələrdən bu və ya başqa səbəbə görə cümlənin baş üzvlərindən birinin düşməsi nəticəsində mümkün olmuşdur.

Biz belə cümlələri dialog mətnləri üzrə təhlil edərək cüttərkibli hesab edirik, ona görə ki, mübtədəsi şəxs şəkilçisi ilə müəyyənləşən cümlələr təkərkibli cümlələrə ancaq formal-struktur baxımından, yəni mübtədənin yoxluğuna görə eyniyyət təşkil edir.

İstifadə edilmiş ədəbiyyat

1. Adilov M., Verdiyeva Z., Ağayeva F. İzahlı dilçilik terminləri lüğəti. Bakı: Elm və təhsil, 2020, 656 s.
2. Budaqova Z.İ. Müasir Azərbaycan ədəbi dilində sadə cümlə. Bakı: Azərb. SSR EA-nın nəşriyyatı, 1963, 114 s.
3. Cavadov Ə. Tətkərkibli cümlə. Azərbaycan dilinin sintaksisinə dair tədqiqlər. Bakı, 1963, 283 s.
4. Cavadov Ə.M. Tətkərkibli cümlələrdə sözlərin sırası. Müasir Azərbaycan dili. III, sintaksis, Bakı: Elm, 1981, 215 s.
5. Halliday M.A. Language as code and language as behaviour: A systemic-functional interpretation of the nature and ontogenesis of dialogue. Vol.: Language as semiotic. L 4 Dover (N.H.), Pinter, 1984. 236 s.
6. İsmayılova M. Müxtəlif sistemli dillərdə dialoqların struktur-semantik xüsusiyyətləri (Azərbaycan və ingilis dillərinin materialları əsasında). Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı, Bakı, 2017, 33 s.
7. Kazımov İsmayıl. Sadə cümlə sintaksisi. Bakı, 2021, 264 s.
8. Kazımov Q. Seçilmiş əsərləri. 10 cildə, 5 cild, Bakı: Nurlan, 2008, 321 s.
9. Kazımov Q.Ş. Müasir Azərbaycan dili. Sintaksis. Bakı: Ünsiyyət, 2000, 496 s.
10. Kazımov Qəzənfər. Azərbaycan dilinin tarixi sintaksisi. Bakı: Elm, 2019, 608 s.
11. Mir Cəlal Seçilmiş əsərləri, Bakı: Şərq-Qərb, 2005, 383 s.
12. Müasir Azərbaycan dili. Sintaksis, 3 cild, Bakı: Şərq-Qərb, 2007, 422 s.

Açar sözlər: Cümlə, cümlə üzvləri, mətn, dialoq, konstruksiya

Key words: Sentence, sentence members, text, dialog, construction

Ключевые слова: предложение, члены предложения текст диалог строительство

Karakoç Ruqiyyə

Cütkərkibli cümlələrin dialoji mətnin yaranmasında rolu

Xülasə

Danışq sintaksisinin elmi-praktik əsaslarını öyrənmək üçün dialoji şəraiti, bu fonda özünə yer etmiş yarımqıç, elliptik və bütöv strukturu nəzərdən keçirmək müsbət nəticələr əldə etməyə imkan yaradır. Dialoq nitqin əsasını təşkil edən sintaktik vahiddir. Ona görə də dialoqun özünəməxsus sintaktik xüsusiyyətləri mövcuddur. Bu nitq parçasında hər bir dilin spesifik struktur-semantik prosesləri baş verir. İnsan düşündüklərini bu nitq vasitəsilə də ifadə edir. Dilin dialoji formasında bir deyil, bir neçə, iki, üç və s. şəxs iştirak edir. Onlar gah dinləyici, gah da natiq olaraq növbələşirlər. Bundan əlavə, danışanların hər birinin nitqi özündən əvvəlkinin nitqi ilə bağlıdır.

Dialoji nitq şifahi nitqin müxtəlif çalarlarına və ümumilikdə danışq nitqinə aiddir. Onda xüsusi, əvvəlcədən hazırlanmış nitq və bir sıra hazır frazaların olmaması monoloji nitqdən fərqləndirilən amillərdən biridir. Bu isə onunla bağlıdır ki, dialoji nitqdə partnerin nitq prosesində nə deyəcəyi əvvəlcədən məlum deyil və sərbəst, lakonik vasitələrlə nitqi zənginləşdirməyə imkan verir. Bununla bərabər, əvvəlki dialoji nitq geniş şəkildə digər əlamətləri ilə fərqlənir, yəni şifahi dilin ekspressivlik və emosionallıq elementləri ilə səciyyələnir.

Dialoqun cütkərkibli cümlələrində əksərən mübtəda məntiqi subyektdə, xəbər isə məntiqi predikata uyğun gəlir. Belə cümlələrin modifikasiyalarının strukturunun müxtəlifliyi cümlənin təşkiədicə komponentlərinin leksik-qrammatik əlamətləri ilə şərtlənir. Bu cür cümlələrin quruluşundakı müxtəliflik kəmiyyət və keyfiyyət xarakteri daşıyır.

The role of compound sentences in creating dialogic text

Summary

In order to study the scientific-practical foundations of conversational syntax, it is possible to obtain positive results by considering the dialogic conditions, the incomplete, elliptical and complete structure that is embedded in this background. Dialogue is a syntactic unit that forms the basis of speech. Therefore, dialogue has its own syntactic features. Specific structural-semantic processes of each language take place in this part of speech. A person expresses what he thinks through this speech. In the dialogic form of the language, not one, but several, two, three, etc. person is involved. Sometimes they take turns as listeners and sometimes as speakers. In addition, the speech of each of the speakers is connected with the speech of the previous one.

Dialogic speech refers to various shades of oral speech and conversational speech in general. The absence of special, pre-prepared speech and a set of ready-made phrases is one of the factors that distinguish it from monologue speech. This is due to the fact that in dialogical speech it is not known in advance what the partner will say in the speech process, and it allows to enrich the speech with free, laconic means. At the same time, earlier dialogic speech is widely distinguished by other features, that is, it is characterized by elements of expressiveness and emotionality of oral language.

In the two-part sentences of the dialogue, the message usually corresponds to the logical subject, and the message corresponds to the logical predicate. The diversity of the structure of the modifications of such sentences is determined by the lexical-grammatical characteristics of the constituent components of the sentence. The diversity in the structure of such sentences is quantitative and qualitative.

Роль сложных предложений в создании текста

Резюме

Для изучения научно-практических основ разговорного синтаксиса можно получить положительные результаты, рассматривая диалогические условия, незавершенную, эллиптическую и полную структуру, заложенную в этом фоне. Диалог – это синтаксическая единица, составляющая основу речи. Поэтому диалог имеет свои синтаксические особенности. В этой части речи происходят специфические структурно-

семантические процессы каждого языка. Через эту речь человек выражает то, что думает. В диалогической форме языка не один, а несколько, два, три и т. д. участвует человек. Иногда они по очереди выступают в роли слушателей, иногда в качестве ораторов. При этом речь каждого из говорящих связана с речью предыдущего.

Диалогическая речь относится к различным оттенкам устной речи и разговорной речи в целом. Отсутствие специальной, заранее подготовленной речи и набора готовых фраз является одним из факторов, отличающих ее от монологической речи. Это связано с тем, что в диалогической речи заранее неизвестно, что будет говорить партнер в речевом процессе, и это позволяет обогатить речь свободными, лаконичными средствами. В то же время ранняя диалогическая речь широко отличается и другими особенностями, то есть характеризуется элементами выразительности и эмоциональности устной речи. В двусоставных предложениях диалога сообщению обычно соответствует логическое подлежащее, а сообщению — логическое сказуемое. Разнообразие структуры модификаций таких предложений определяется лексико-грамматическими характеристиками составляющих компонентов предложения. Разнообразие структуры таких предложений бывает количественным и качественным.

RƏYÇİ: *dos. S.Abbasova*

İTQ MƏDƏNİYYƏTİNİN ÜMUMİ MƏSƏLƏLƏRİ VƏ NATIQLIK SƏNƏTİNƏ
TARİXİ ASPEKTDƏN BAXIŞ

Giriş. Bizim hal-hazırda hər bir vətəndaşdan daha artıq ictimai fəallıq tələb olunan bir zamanda şifahi canlı nitqin nə qədər böyük əhəmiyyətə malik olduğunu sübut etmək artıqdır. Siyasi mövzuda məruzə ilə çıxış edən təbliğatçılar, öz istehsalatında iş keyfiyyətini yüksəltmək istəyən təsərrüfat rəhbərləri yaxud gənclərimiz vətəni sevmək ruhunda tərbiyə olunmasına böyük və şərəfli vəzifələri həyata keçirən müəllimlərimiz və təbliğatçılarımız inandırıcı və ilhamlandırıcı nitqə yiyələnmişdirlər.

İctimaiyyətin təbliğatçıları: müəllim, dilçi və ədəbiyyatşünasların nitq mədəniyyətinə, xüsusən şifahi nitqə olan rəğbət və marağı da elə bu tələbə görə ortaya çıxmışdır. Biz gənclərimizin nitqindəki nöqsanlardan, onların dilinin kasıblığından tez-tez şikayətlənirik; şikayətlənirik ki, bizim mühazirəçi və məruzəçilərimiz, bir çox halda solğun və yeknəsəq danışır və onların nitqi səliqəli, canlı, cəlbedici və obrazlı olmur. Hətta minlərlə dinləyici və tamaşaçı qarşısında radio və televiziya ilə çıxış edən bəzi natiqlərin dilindəki cümlə və üslub xətalrı bir yana dursun, müəyyən sözlərin tələffüzündə də təhriflərə yol verilir. Məsələn, onlar: sima əvəzinə Sima, məhsul əvəzinə məsul, mərhum əvəzinə məhrum və s. deyirlər. Şifahi nitq mədəniyyətinin yaxşılaşmasına verilən əhəmiyyətə baxmayaraq, hələlik bu sahədə arzu edilən ciddi bir tərəqqi o qədər də hiss olunmur. Bunun səbəbi nədir.

Şifahi nitq mədəniyyətinin inkişafına mane olan başlıca səbəblərdən biri, orta məktəbdə dil və ədəbiyyat məşğələlərinin düzgün qurulmamasıdır. Dil-ədəbiyyat müəllimləri arasında uzun illərdən bəri qərribə bir ənənə yaradılmışdır. Bu ənənəyə görə, şagirdlərin nitq inkişafına, onların yazılı nitqinin inkişafı kimi, yazılı işdə və inşalardakı çalışmaları kimi baxılır. Bunun nəticəsidir ki, şagirdlər tələb və onların kamal dərəcəsini ölçən ilk meyar öz fikirlərini yazılı şəkildə idarə etməyi bacarmaları hesab olunur. Burada şifahi nitq vərdişləri o qədər də nəzərə alınmır.

Doğrudur, 5-8-ci siniflərdə adətən, oxunmuş əsərlərin şifahi surətdə söylənilməsi, yuxarı siniflərdə isə ədəbi mövzularda məruzə etməkdən istifadə olunur. Lakin bu nağıl etmələr çox yeknəsəq və şablon bir şəkil alır və dinləyicilərdə maraq yaratmadığından az təsirli olur; məruzələlər gəlincə deməliyik ki, bu hamı üçün müəssər olan bir iş deyil və bunun öhdəsindən çox vaxt istedadlı və bacarıqlı şagirdlər də gələ bilmirlər. Ali məktəblərdə, həmçinin dil müəllimləri çox vaxt qrammatik qayda və orfoqrafik vərdişləri tələbələrə mənimsətməklə öz vəzifələrini yerinə yetirmiş hesab edirlər; onlar bütün bu işləri üslubiyyat məşğələləri ilə, şifahi nitqin üslubiyyatı ilə əlaqələndirə bilmirlər.

Başqa fənn müəllimlərinə gəlincə, onlar tələbələrin öz sahələrinə dair, yalnız möhkəm və sisteməlik bilik tələb etməklə kifayətlənir, onların nə haqda danışması ilə maraqlanırlar, nə cür danışmasına isə qətiyyətlə fikir vermirlər. Nəticədə tələbələrdə nitqə səliqəsiz və məsuliyyətsiz yanaşmaq vərdişi əmələ gəlməyə başlayır, onlar özlərinə tələbkərliliklə yanaşırlar.

Əsas hissə. Azərbaycanda qədim dövrlərdən başlayaraq XIX əsrin ikinci yarısına qədər inkişaf edən-ədə gələn çıxmış natiqlik məharəti, əsasən, mollaxana və mədrəsələrdə müəllimlik edən şəxslərin nitqləri ilə bağlı olmuşdur. Bundan başqa həmin dövrdə məscid minbərlərindən dini mövhumatı təbliğ edən ruhanilər də natiqlik məsələsinə müəyyən təsir göstərmişlər.

Lakin XIX əsrin ikinci yarısından Azərbaycanda natiqlik məharətinin yeni və rəngarəng növləri meydana çıxmağa başlamışdır. Bura hər şeydən əvvəl, inqilabı azadlıq hərəkatının inkişafı ilə paralel gedən cıyasi natiqlik daxildir. Bundan sonra ortaya xüsusi bir natiqlik növü də çıxır ki, bu da məhkəmə salonlarında edilən çıxışlara aiddir: buna da məhkəmə natiqliyi adını vermək olar. Bunlardan başqa müxtəlif münasibətlərə bir çox ailələrdə təşkil olunmuş qonaqlıqlarda, toy məclislərində söylənilən və getdikcə inkişaf edib yayılan müxtəlif növ natiqləri də bunlara əlavə etmək olar.

Azərbaycanda tarixən ibtidai məktəblər sayılan mollaxanalarda bəzi mütərəqqi müəllimlər (müdərrislər) uşaqların nitqini zənginləşdirmək, onları bədii söz ustası kimi yetişdirmək üçün müəyyən üsullardan istifadə edirdilər. Şeir demək yarışı aparılır və bu cür məşğələlərdə uşaqlar şairlərin əsərlərindən parçalar əzbərləməyə, bədii söz demək ustalılıqlarına yiyələnməyə, kütlə qarşısında çıxış etməyə həvəslənir və onlar gözəl nitqdə verilən ilk tələblərə yiyələnirlər. Adətən, valideynlər öz uşaqlarını belə müəllimlərin (müdərrislərin) yanında oxutmağa çalışırdılar.

Mollaxana tipli məktəblərin bəzində ədəbiyyatı və üslubiyyatı yaxşı bilən və eyni zamanda dövrünün tanınmış müəllimləri olan şəxslər, öz şagirdlərinin nitqlərini zənginləşdirməyə diqqət edirdilər. Onlar çox zaman həmin məqsədlə böyük söz ustalarından: Məhəmməd Füzuli, Şeyx Sədi, Firdövsə və bunlar kimi görkəmli yazıçıların yüksək sənət əsərlərinin mütəailəsinə və bir çox hallarda şeirin əzbərlənməsinə xüsusi əhəmiyyət verirdilər. Onlar Leyli və Məcnun, Gülistan, Bustan, Yusif və Züleyxa, və s. bu kimi bədii əsərlərdən dərs vəsaiti kimi istifadə edirdilər. Natiqlik sənəti dilin zənginliyinin göstəricisi və mədəniyyətin qiymətli vasitələrindən biridir.

Böyük yazıçı A.P.Çexov vaxtilə bu xüsusda danışarkən demişdir ki, “Natiqlik sənətinə etinasız yanaşan adamlar, özlərini insana müəssər ola biləcək ən ali və nəci bə bir zövqdən məhrum edirlər” (1, s. 126). L.N.Tolstoy natiqliyi “Sözü ürəyin çırpıntısından doğan bir qığılcımdır” demişdir. V.V.Mayakovski isə sözü “İnsan qüdrətinin sərkərdəsi” adlandırmışdır. M.Qorki bu xüsusda danışarkən qeyd etmişdir ki, “Dilin təmizliyi, mənə dəqiqliyi və onun kəskinliyi uğrunda mübarizə, mədəniyyət silahı uğrunda aparılan mübarizədir. Bu silah nə qədər kəskin olsa və

²² Azərbaycan Tibb Universiteti “Azərbaycan dili” kafedrasının baş müəllimi. h.arifa@gmail.com

nə qədər düzgün istiqamətdə olsa, bir o qədər qiyməti olar” (2, s. 48-56).

Azərbaycanda görkəmli söz ustaları həmişə nitq mədəniyyətini inkişaf etdirməyə, yığcam və təsirli danışmağa, nitqdə işlənən sözlərin saflığına və yerli- yerində deyilməsinə və s. bu kimi tələblərin gözlənilməsinə, bir sözlə kütləvi nitqin səviyyəsinin yüksəltməyə xüsusi diqqət yetirmişlər. Düzgün, səliqə və mənalı sözün (nitqin) dünyada ən qiymətli bir amil olması, həmçinin, qıca, lakin kəsərli və təsirli danışmaq, danışarkən sözləri məharətlə seçib işlətmək barədə dahi şairimiz Nizami Gəncəvinin şeirlərində irəli sürdüyü fikirləri əsas götürmək zəruridir.

Mütəfəkkir şairimiz M.Füzulinin şeirlərində irəli sürdüyü fikirləri şərh etmək istəsək, təxminən belə deməliyik: Söz (yəni nitq) beynin sirrini xalqa izhar edir, bildirir. O elə bir sirdir ki, o, hər an yoxdan var olur. Sözə (nitqə) sidq ilə (ürəklə) əhəmiyyət verir. Nitqin qədr və qiymətini artıran (onu qiymətləndirən) hər adam, eyni zamanda öz qədr və qiymətini də artırmış olar: çünki söz nə qədər dəyərli olsa, bir o qədər əhlinin (yəni, onu öz danışığında işlədən) qiymətini və hörmətini artırır. Söz, sirlər xəzinəsinin xəzinəsidir: mirvarini sapa düzülən kimi, o da hər an minlərcə sirlə gövhərləri (yəni, dəyərli, məzmunlu, mənalı və hakimanə fikirləri) bir-birinin ardınca zərif tellərə düzür. Göründüyü kimi böyük Füzuli hələ 400 il bundan qabaq sözün (nitqin) məzmununa yüksək qiymət və əhəmiyyət vermiş, ona ən qiymətli və əhəmiyyət vermiş, onu ən qiymətli daş-qaşla, mirvari və inci ilə bir sırada qoymuşdur.

Bizim klassik ədəbiyyatımızı, mədəniyyət tariximizi tədqiq edirkən, nitq mədəniyyətinin əhəmiyyətinə dair vaxtilə bir çox orijinal fikirlər söylənmiş şəxsiyyətlərin mulahizələrinə təsadüf edirik. Məsələn, görkəmli şair Qövsi Təbrizi də söz haqqında öz fikirlərini yüksək səviyyədə izah etmişdir.

İstedadları şair və müəllim Əbdulxaliq Qafarzadə Cənnəti “Söz” adlı şeirində sözü yerli-yerində işlətmək, doğru danışmaq, sözün xəncərdən də kəsərli bir silah olmasını xüsusi bir ustalıqla təsvir etmişdir (3, s. 24).

Azərbaycanda natiqlərin bir hissəsi çıxış etmək üçün özlərinə tribuna, yaxud xitabət kürsüsü tapmaqda müəyyən çətinliklərə rast gəlirlər. Onlar universitet tribunalarında çıxış etmək imkanına malik olmadıqlarından, öz məharətlərini yazdıqları məqalə və kitablarda göstərməyə səy edirdilər. Onların əsərlərində bir tərəfdən kitab və mətbuat dilinin, o biri tərəfdən isə ifşaedici şifahi natiqlik məharətinin ahəngini və qüvvətli təsirini aydın hiss etmək olar.

Beləliklə, nitq mədəniyyəti və natiqlik məharəti o vaxt mükəmməl ola bilər ki, istər Asiyada, istərsə Avropada insan ağı əbədi həbsdən o vaxt tamamilə qurtaracaq ki, fikirlərdə nağıl deyil, düzgün səliqə nitq hakimi-mütləq olacaqdır. Natiqlər bir sıra mühüm məsələlərə dair mətbuat səhifələrində çıxış edib, xüsusi bir natiqlik məharəti ilə çox ciddi fikirlər irəli sürəcəklər.

Məlumdur ki, alimlərimizdən biri də Firidun bəy Köçərli olmuşdur. O, 1898-ci ildən başlayaraq Qafqaz qəzeti, sonralar “Tərəqqi”, “Kaspi” qəzeti, “Molla Nəsrəddin” jurnalı və s. mətbuat səhifələrində məktəb, maarif, əlifba, Azərbaycan dilinin saflığı, onun bir sıra zərərli təsirlərdən mühafizə olunması kimi aktual məsələlərə dair məharətlə çıxışlar etmiş və dərin məzmunlu və ifşaedici məqalələr yazıb nəşr etdirmişdir. F.Köçərli Azərbaycan dilinin saflığından danışarkən yazırdı: “Ərəb və fars kəlmə və ibarələrinin şövq və həvəsində olub ehtiyac olmadığı halda onları ana dilinə qatıb qarışdırmaq bizim əqidəmizcə böyük səhvdir”. Bir halda ki, ana dilində əşyanın özünün məxsusi adı var və ana dili ilə bu mənanı bəyan etmək və söyləmək mümkün olur, vacib deyil ki, mollaqlıqla onu izhar etmək iddiasına düşüb kəlamı qəliz ibarələrlə və çətin anlayışlarla onu ərəb və fars sözləri ilə doldurub əsil mənanı daha da dərinə calmaq və qəliz ibarələrlə ifadə edək. Vətəndaşlarımız yazılmış bəzi siyasi, ədəbi və fənni məqalələrini oxuyanlar anlamayıb məyus olurlar və qəzetləri oxumaqdan imtina edirlər (4, s. 31).

Dil nə qədər açıq, sadə olsa bir o qədər gözəl, göyçək və məqbul olar. Əlbəttə, dilimizə qarışıb türkləşmiş (*azəriləşmiş* - A.A.) fayda, zərər, xeyir, dost, düşmən və bunlar kimi həddən ziyadə istemal olunan ərəbi və farsı sözlərin bəzində bizim iradımız yoxdur...! F.Köçərli Azərbaycan dilini, onun sadəliyi və təmizliyini korlayanlara qarşı kəskin çıxışlar edərək “Molla Nəsrəddin” jurnalında çox dərin və məzmunlu məqalələr çap etdirmişdir. Xalqını sevən, onun mənavi dirliyinə çalışan, tərəqqisi yolunda əmək sərf edən yazıçılarımızdan çox-çox təvəqqi edirik ki, dillərini asanlaşdırsınlar, ana dilindən uzaq düşməsinlər, fikirlərini açıq, sadə dildə yazsınlar, ta ki, onların yazdıqlarını oxuyan anlacın, düşünsün və ayılsın...”!

1905-ci il inqilabından sonra qabaqcıl maarifpərvər alimlər, müəllim və metodistlər ərəb, fars ibarələri ilə dilimizi qəlizləşdirənlərə qarşı mətbuat səhifələrində çıxış edib, ciddi gözəl nümunəsini göstərmişlər. Əlibəy Hüseynzadənin 1909-cu ildə “Tərəqqi” qəzetinin 13-23-cü nömrələrindəki çıxışı ilə əlaqədar olaraq, açılan qızğın müzakirə və fikir mübadiləsində görmək olar. Burada Əlibəy Hüseynzadəyə ilk kəskin cavabı müəllim Faiq Həmənzadə vermişdir. Zaman keçdikcə, Azərbaycan dilində mühazirə oxumaq, elmi mövzularda məruzə etmək və ya nitq söyləmək üçün müəyyən şərait yarandı. Hər şeydən əvvəl, 1920-ci ildə, Azərbaycanda Sövet hakimiyyəti qurulduqdan sonra, Bakıda Universitet təsis edildi və burada professorlar, ali məktəb müəllimləri Azərbaycan dilində mühazirə oxumağa imkan tapdılar. Bundan sonra tədricən, universitetin kafedrlərində öz natiqlik məharətləri ilə ictimaiyyətin rəğbətini qazanan alim-müəllimlər yetirməyə başladı.

Belələrinə misal olmaq üçün vaxtilə universitetdə pedaqogika və psixologiya fənləri üzrə böyük bir məharətə mühazirə oxuyan professor Həmid bəy Şaxtaxtinskini, dilçilik fənninə dair mühazirələri ilə hamının diqqətini, ədəbiyyatşünaslıq üzrə dərin məzmunu çıxışları ilə tələbələrin rəğbətini qazanmış professor Əli Nazimi, Qərb ədəbiyyatına dair xüsusi bir məharətlə oxuduğu mühazirələri ilə tanınmış professor Əli Sultanlı, Mikayıl Rəfilini və başqa alimlərimizi göstərmək olar.

Yuxarıda adları çəkilən professorlar həqiqətən gözəl müəllim və məharətli natiq idilər. Bu alimlər böyük bir

üstad kimi, gələcəkdə müəllim və elmi işçi olacaq tələbələrə natiqlik və elmi işçi olacaq tələbələrə natiqlik istedadı və məharətinin gözəl xüsusiyyətlərini aşılayırdılar. Tələbələr onlardan ana dilində səliqə, aydın və təmiz, eyni zamanda yığcam və təsirli danışmaq bacarıqlarını öyrənirdilər.

İstifadə edilmiş ədəbiyyat

1. Çexov A.P. Seçilmiş əsərləri. Bakı: Şərqi-Qərbi, 456 s.
2. Максим Горкий. Мой спутник. Саратов: Наука, 1894, стр: 48-56
3. Əbdulxaliq Qafarzadə Sənəti "Söz" adlı şeiri. Bakı: Maarif, səh: 24
4. Fındun bəy Köçəri. Seçilmiş əsərləri. Bakı, 1898, "Molla Nəsrəddin" jür. 31.

Açar sözlər: nitq mədəniyyəti, natiqlik sənəti, şifahi nitq, inkişaf, termin

Ключевые слова: речевая культура, речевое искусство, устная речь, развитие, термин

Key words: speech culture, speech art, oral speech, development, term

General issues of speech culture and the art of speech from the historical aspect

Summary

Since the second half of the 19th century, proverbs of speech culture in Azerbaijan were used by progressive and thinking people of that time as a weapon of struggle against old customs and traditions, religious superstitions and spirituality. The art of speech is an indicator of the richness of the language and one of the powerful tools of culture. Великий писатель А.П.Чехов, speaking on this topic, said that people who neglect the art of public speaking deprive themselves of the highest and noblest pleasure possible for a person.

Общие вопросы культуры речи и искусства речи в историческом аспекте

Резюме

Со второй половины XIX века пословицы речевой культуры в Азербайджане использовались прогрессивными и думающими людьми того времени как оружие борьбы со старыми обычаями и традициями, религиозными суевериями и духовностью. Искусство речи – показатель богатства языка и один из мощных инструментов культуры. Великий писатель А.П.Чехов, говоря на эту тему, говорил, что люди, пренебрегающие искусством публичного выступления, лишают себя самого высокого и благородного удовольствия, которое возможно для человека.

Rəyçi: filologiya üzrə fəlsəfə doktoru, dosent Adilə Zeynalova

ACİZ “DİVAN”INDA SİNONİM FEİLLƏR

Dilçilikdə leksik-semantik sistemi təşkil edən sözlər, eləcə də həmin sözlərin ifadə etdiyi mənalar bir-birilə qarşılıqlı əlaqədədir. Sözlər arasındakı qarşılıqlı əlaqə leksik-semantik əlaqənin strukturunu müəyyən edir. Hər bir dilin leksik-semantik strukturu üç anlayışla müəyyən edilir: leksik mənə, leksik-semantik qrup, leksik semantik mənə (4, s.111).

Danılmaz faktdır ki, sinonim ifadələr bütün dillərdə mövcuddur. Lakin bu dillərdə həmin sinonimlərin quruluşu, sayı və inkişafı eyni olmamışdır. Sinonimlərin öyrənilməsində mütəlif meyarlar əsas götürülmüşdür. Ümumiyyətlə sinonimlər mətnə mənə çalarlarındakı fərqin daha rahat çatdırılmasına xidmət edir. Dilçilikdə qəbul edilmiş fikrə əsasən deyə bilərik ki, sinonimlər semantik cəhətdən bir-birinə yaxın olan və müxtəlif fonetik tərkibə malik olan leksik tərkiblərdir. Dildə sinonimlərin əsas funksiyası ayrı-ayrı anlayışların mənə incəliklərini göstərmək, sözlərin təsir gücünü artırmasına, fikrin daha dəqiq və rəngarəng çatdırılmasına xidmət edir. Dildə sinonimlərin yaranması və lüğət tərkibində yer alması, onların müxtəlif üslubi funksiyaları təmin edən amilləri araşdırarkən ilk növbədə dilin öz daxili imkanları nəzərə alınır. Bununla bərabər dildə sinonimliyin yaranmasında başqa dillərdən alınan leksik vahidlərin rolunu inkar etmək olmaz.

Tarixi kateqoriya olan sinonimlər ədəbi dilin bütün inkişaf dövrlərində daima dəyişmiş, sinonim cərgələrə daxil olan müəyyən sözlər arxaikləşərək öz sinonimliyi itirmişdir. Ədəbi dilin inkişaf dövrlərində söz yaradıcılığı sinonim cərgələrin tərkibi sayılan ərəb və fars sözləri və sözlərin çoxmənalılığı hesabına daha da zənginləşmişdir.

Dilimizdə işlənən bütün sinonimlər mənə və üslubca fərqlənirlər. Hər bir sinonim müəyyən mənə çalarlıqlarına malikdir. Bəzi sözlər eyni məfhumu ifadə edir, bəziləri isə eyni məfhumları deyil, bir-birinə yaxın mənəni bildirir. Məsələn: hicran-fəraq, qış-zimistan, yaz-bəhar və.s kimi sinonimlər eyni məfhumu ifadə etdiyi halda bad-meh-yel kimi sinonimlər bir-birinə yaxın mənələri ifadə edir.

Sözlərin sinonimliyi müəyyənləşdirərkən onlar arasındakı edən assosiativ əlaqəyə də fikir vermək lazımdır. “Leksik-semantik söz qruplarını tədqiq V. Koduxovun fikrincə sinonim sözlər elə sözlərdir ki, bunlar öz leksik mənələrində nə isə ümumi cəhətə malik olurlar. Bu ümumi cəhət məhz onun nəticəsidir ki, sinonimlər eyni əşyanı, eyni bir hadisəni, yaxın mənələri ifadə edir” (5, s.6).

Sinonimlərin səciyyəvi xüsusiyyəti ümumi bir mənəni müxtəlif incə çalarlıqlarla ifadə etməsindədir. Sinonimlər danışan və yazana sözləri seçmək, öz subyektiv münasibətlərini ifadə etmək imkanı verir. Hər bir sinonimin arxasında spesifik mənə çalarlığı olan üslubi rəngarənglik durur. Belə ki, sinonimlər emosional mənə çalarlığı ifadə etmək üçün bizim şifahi və yazılı nitqimizdə böyük əhəmiyyətə malikdir. Xüsusilə “bədi əsərlərdə bir-birindən uzaq olan, müxtəlif üslublara aid ifadələr sinonim kimi işləyə bilər, bunları bir-birinə yaxınlaşdıran məqam ədibin fərdi üslubudur. Sənətkar poetik, arxaik, jarqon, sadə danışmaq dili, eləcə də başqa dillərdən alınma sözləri bir sinonimik qrupda işləmək imkanına malikdir. Sinonimlər üçün əsas olan məcazlaşdırma, çoxmənalılıq, söz birləşmələri, dialekt və arxaik sözlərdən ədiblər daha çox istifadə edirlər. Məhz bu cəhətlər sinonim söz və cərgələrin bədi dildə genişlənməsi və zənginləşməsinə təmin edir” (3, s.105).

Sinonimlərin semantik xarakteri onların bədi ədəbiyyatda təhlilini, konkret bir şairin üslubundakı təsnifini də fərqləndirir. “Leksik sinonimlər və semantik cərgədə birləşən sözlər, əsasən, bir ümumi mənəni bildirən eyni mənəli sözlər olur. Lakin bir sinonimik cərgədə elə sinonimlər birləşir ki, bunlar adi halda nəinki sinonim deyil, hətta çox vaxt uzaq mənəli sözlərdir. Kontekstdə isə bu sözlər şairin vermək istədiyi bir məzmunun ifadəsində birləşir və ümumi mənəni müxtəlif şəkildə aydınlaşdırmağa xidmət edir. Buna görə də sinonim cərgələrə daxil olan sözlərin bir hissəsi mütləq, digər hissəsi nisbi olur” (1, s.102).

Bədi əsərlərdə zəngin söz yaradıcılığı potensialına malik və semantik tutumuna malik olan sinonimləri fərqləndirmək, fikrin ifadəsi üçün daha münasib olanı seçmək yazardan böyük üslubi bacarıq, üslubi vərdiş tələb edir. Sinonimlik üslubiyyatın əsasını təşkil edən amillərdən sayılır.

Əsərlərdə bədilik xüsusiyyəti sözlərin düzgün seçilməsi, mənə və üslub tələbinə uyğun dil vahidlərinin istifadə edilməsi ilə səciyyələnir. Bu məsələ sırf sinonimlik bağlı olan bir məsələdir. Belə ki, sinonim cərgəyə daxil olan ifadələrin düzgün seçilərək istifadə olunması vacib məsələlərdəndir.

Acizin poetik dilində sinonimlərin çox maraqlı işlənmə situasiyaları mövcuddur. Tədqiqatə cəlb etdiyimiz Aciz divanının leksik-semantik tərkibini araşdırarkən görürük ki, əsərdə işlənən sinonimlər əsasən adlar (isim, sifət), feillər və digər nitq hissələrilə ifadə olunmuşdur. Acizin eyni sinonim cərgəyə daxil olan sözlər arasında incə mənə fərqlərini duyması, onların üslubi məqamından asılı olaraq yerli-yerində işlənməsi onun məharətli şair olmasından xəbər verir.

Aciz divanında leksik-semantik söz qruplarını və onların xüsusiyyətlərini aydın təsvir etmək üçün əsərdə müxtəlif üslubi boyalarla istifadə olunan dil vahidlərindən olan sinonim feillər haqqında qısa məlumat vermək istərdik.

1. Nəzarə etmək (نظره ایتمک)-baxmaq-görmək-nəzər qılmaq (نظر قیلماق).

Dəxi, Aciz, əl götür dərgahi-Bari-İzədə,
Bu şəhənşahi-cəhanə qıl nəzər, ey kirdigar!

²³ AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, filologiya üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi aynurmemmedli81@mail.ru

(2, v.139b).

Eylərdi həvəs *görməgə* rüxsarini hər kəs,
Ol sərv-i-güləndamü səmənsinə qoyar bəs(2, v.40a)

Türki-məstin hər qıya *baxmaq* ilə Əfrasiyab,
Zöhrəsin çək eyləyüb, İranü Turandan keçər
(2, v.6a).

2. Əşk axıtmaq(أشک آخیتماق)-ağlamaq
Qan qoyar qarnına həm lə`li-Bədəxşan ondan,
Axudub əşkilə əbri-xüruşan fəryad
(2, v.75a).

Getsən, o qədər *ağlaram* aləm ola dərya,
Axər olusan qər q o dəryayə, yavaşı get!
(2, v.10a).

3.İnanmaq-bavər etmək(بأور ایتمک)
Məcnun ilə Fərhadı deyirlər, mən *inanmam*,
Düşməbdür olar kuhü biyabanə mənim tək
(2, v.17a).

Boynundan onun silsileyi-zülfi götürsün,
Bavər eləmə bu dili-divanə qayıtsun
(2, v.20b).

4. Gizlətmək-pünhan etmək (پنهان ایتمک)-nihan etmək (نهان ایتمک)
Gər tiğ niyamından əgər rəzmdə çəksün,
Gizlər özünü əbrdə ol bərqi-şərriz
(2, v.53a).

Gəhi görrəm alub mişkin rəsən çahi-zənəxdanə,
Gəhi abi-bəqanı zülməti-zülfi edər *pünhan*
(2, v.111a).

Bihəmdüllah bu gün bu əsrdə niruyi-ədlindən,
Nə pənbə atəşi-suzanı qoynunda *nihan* eylər
(2, v. 52b).

5.Yanmaq-od tutmaq
Ey Şam!Zülfi-Zeynəbə baxdın utanmadın,
Vey şəm` ,sən Səkinəyə baxdıqca *yanmadın?*
(2, v.155a)

Od tutdu pərlərim bu zəman mahi-gülüzar,
Salmış məni nə növ ilə gör narə tellərin
(2, v. 27b)

6.Nisar etmək(نثار ایتمک)- dağıtmaq-səpmək
Nisar oldı güvhər barani-əbri-növbəhari tək,
Nəmayan rə`dü bərq oldı zəminü asıman içrə
(2, v.127a).

Nə *səpərsən* bu qədər xali-siyəhdən danə,
Nə qurarsan bu qədər mürği-dili-zarimə dam
(2, v.18a).

Əl endi zülfə vursun sünbülü-tər,
Dağıtdı mah üzünə əqdi-əxtər
(2, v.143a).

7. Ərz etmək(عرض)- demək-dil açmaq
Desəm sünbül mənimlə ağlaşdurdur *ərz edəm* reyhan,
Böylə rahat dəxi tapmaz dili-biçareyi-məftun
(2, v.117a).

Dil açub susəni-azadə gəlüb göftarə:

“Hanı reyhandə şüürü hanı sünbüldə kəmal?”(2, v. 59b).

Aciz bu sinonim feillərdən başqa mətndə yaratmaq-xəlq etmək; öpmək-busə almaq; keçmək-übur etmək; mürüvvət etmək-insaf etmək; bulmaq-tapmaq; yürümək-getmək; etmək-qılmaq və s. kimi feili sinonim cərgələrdən istifadə etmişdir.

Nəticə

Beləliklə,yuxarıda deyilənləri ümumiləşdirərək bu nəticəyə gəlmək olur ki, Cənubi Azərbaycan şairi olan Məhəmməd Xəlifə Aciz öz əsərində feillərin iştirakı ilə yaranan sinonim cərgələrdən istifadə etməklə əsərdə təsirlilik və ekspressiv-emosionallığın artırılmasına çalışmışdır.

Bundan başqa araşdırma zamanı bəlli olmuşdur ki, Aciz“Divan”ında işlənmiş feili sinonimlər əsasən bir feilin danışığ dilindəki variantı və ya arxaikləşmiş forması və ya bir feilin ona yaxın olan frazeoloji ifadə ilə paralel şəkildə işlənməsi yolu ilə düzəlmişdir. Divanda rast gəldiyimiz bir sıra feillər Aciz dövrü üçün xarakterik olsada, hal-hazırda həmin feillər arxaikləşmiş və yalnız dialekt və şivələrdə işlənməkdədir.

ƏDƏBİYYAT

1. Cavadova M. (1977). Şah İsmayıl Xətayinin leksikası. Bakı: Elm, 216 s.
2. Məhəmməd Xəlifə, A. (XIXəsr). Divan. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar fondu, D-286/10263, 161s.
3. Məhərrəmov R. (2012). XV-XVI əsrlər Azərbaycan dili: Leksika. Söz yaradıcılığı, Bakı: Elm və təhsil, 224 s.
4. Nəzərova A. (2017). Azərbaycan dilində fəlsəfi terminlərinin leksik-semantik xüsusiyyətləri. Bakı:Elm və təhsil,176 s.
5. Кодухов В. И. (1955). Лексико-семантические группы слов. Ленинград, 28 стр

Açar sözlər: Aciz, “Divan”, sinonim feillər, dilçilik

Ключевые слова: Аджиз, «Диван», синонимичные глаголы, лингвистика,

Keywords: Ajiz, “Divan”, synonymous verbs, linguistics

Xülasə:

Azərbaycan ədəbi dili zəngin sinonimlər sisteminə malikdir. Lakin bu zənginləşmə birdən birə olmamışdır. Bir çox sinonimlər Azərbaycan dilinə müxtəlif səbəblərlə, xüsusən üslubi ehtiyaclarla əlaqədar yol tapmışdır. Beləki ərəb və fars sözlərinin dilimizdəki sözlərlə bərabər mübarizəsi həmin sinonim sözlərin dilimizə daxil olmasına rəvac vermişdir.

Əsərlərdə sinonimlərin düzgün seçilməsi və yerli-yerində işlədilməsi şair və ədiblərin canlı xalq dilinə bələd olmasını göstərən başlıca amillərdən biri sayılır. Aciz “Divan”ında işlənən sinonim sözlər XIX əsr Azərbaycan ədəbi dilinin lüğət tərkibində yer alan leksik vahidlər haqqında təəssürat yaratmağa imkan verir.

Bu baxımdan Aciz özünün divanında sinonim feillərini məharətlə işlədərək milli leksikanın bütün imkanlarından istifadə etməyə çalışmışdır.

Синонимичные глаголы в «Диван» е Аджиза

Резюме:

Азербайджанский литературный язык имеет богатую систему синонимов. Однако это обогащение произошло не внезапно. Многие синонимы попали в азербайджанский язык по разным причинам, в первую очередь из-за стилистических потребностей. Таким образом, борьба арабских и персидских слов со словами нашего языка позволила этим словам-синонимам войти в наш язык.

Правильный подбор и локальное употребление синонимов в произведениях считается одним из главных факторов, показывающих знакомство поэтов и писателей с живым просторечием. Синонимы, использованные в «Диван»е Аджиза, позволяют создать впечатление о лексических единицах, вошедших в словарь литературного языка XIX века.

В этом плане Аджиз старался использовать все возможности национального лексикона, умело употребляя на своем диване синонимичные глаголы.

Synonymous verbs in Ajiz's "Divan

Summary:

Azerbaijani literary language has a rich system of synonyms. However, this enrichment did not happen suddenly. Many synonyms found their way into the Azerbaijani language for various reasons, especially due to stylistic needs. Thus, the struggle of Arabic and Persian words with the words in our language allowed those synonymous words to enter our language.

Correct selection and local use of synonyms in the works is considered one of the main factors that show that poets and writers are familiar with the living vernacular. The synonyms used in Ajiz's "Divan" allow us to create an impression of the lexical units included in the vocabulary of the literary language of the 19th century.

In this regard, Ajiz tried to use all the possibilities of the national lexicon by skillfully using synonymous verbs in his divan.

Rəyçi: filologiya üzrə elmlər doktoru Nəsim Göyüşov

İNGİLİS DİLİNDƏ HAL VƏ VƏZİYYƏT BİLDİRƏN SÖZLƏR VƏ ONLARIN
İŞLƏNMƏ YERİ

İngilis dilində vəziyyət sözlərinin müstəqil bir nitq hissələrinə ayırmaq məsələsi önə çəkilmir. Həm ənənəvi həm də strukturun istiqamətində fəaliyyət göstərən və ingilis dilini tədqiq edən xarici dilçilər bu sözləri ya zərf ya da sifətin tərkibində nəzərdən keçirir. Dilçilərin nöqtəyi nəzərinə görə up, down, on, in və s. vəziyyət kateqoriyasına aiddir. Digər nöqtəyi nəzərən tərəfdarları məsələyə ciddi yanaşır və belə hesab edir ki, bu sözlər də digər nitq hissələri kimi üç xüsusiyyətə görə müəyyən edilir. Onların ümumiləşdirmə qrammatik mənası kimi vəziyyət yəni hal kateqoriyası kimi çıxış edir. Morfoloji göstəricisi olan – a prefiksi üçün semantik funksiya kimi predikativ üzv funksiyası səciyyəvidir (alim, asleep, awake, aware). Həm morfoloji həm də funksional xüsusiyyətlərini nəzərə alaraq vəziyyət sözlərinin tədqiqinə xarici ədəbiyyata da rast gəlinir. Müasir ingilis dilində ismin hal kateqoriyası morfoloji ifadə baxımına görə çox zəif hesab olunur. Struktur dilçilik məktəbinin dilçilərinin nöqtəyi-nəzəri də ənənəvi dilçilərin konsepsiyasına uyğun gəlir. Vəziyyət bildirən sözlərdə bəzi dəyişikliyi də qeyd etmək olar. Məs, the boy was asleep cümləsində asleep sözünü sifət kimi qəbul etsə bilmərik. Burada the boy was very asleep kimi işlədə bilmərik. Dilçilər bu sözlərin morfoloji qeyri-dəyişikliyin istifadə edərək onları ayrıca nitq hissələrinə aid etməzlər. Vəziyyət sözlərinin ardıcıl və semantik izahına ingilis dili lüğətlərində rast gəlinmir, burada bu sözlər ya zərf ya da sifət kimi verilir. İngilis dilinin qrammatikasının təsiri ilə bu sözləri tədqiq edən qrammatistlər vəziyyət bildirən sözləri müstəqil nitq hissəsi kimi götürmüşlər (1, səh.14-15).

Müasir ingilis dilində dilçilərin əksəriyyəti vəziyyət bildirən sözləri semantik, morfoloji və sintaktik xarakteristikaya malik olan müstəqil nitq hissəsi kimi götürülür.

İngilis dilçiliyində vəziyyət kateqoriyasının semantik təsnifatının ilk təcrübəsidir və bu da məsələ öz həllini hələ ki tapmamışdır. Uzlaşma əlaqəsi söz birləşməsinin komponentləri arasında sintaktik əlaqələrin elə növüdür ki, tabe söz tabeədiçi sözlə eyni morfoloji formada olur. Uzlaşma hər iki komponent arasında cinsə və cəmiyyətə görə olur. Müasir ingilis dilində cins kateqoriyasına görə uzlaşma əlaqəsi ancaq birinci komponenti say və this that işinə əvəzliliklərdən biri ikinci komponenti isə isim olan söz birləşmələrində müşahidə edilir. Yəni tabeədiçi söz təkdədirsə tabe söz təkdə, cəmdədirsə cəmdə uzlaşır. This book bu kitab, these books – bu kitablar. Nümunələrdən də göründüyü kimi birinci birləşmədə tabeədiçi söz mövqeyində olan book-kitab sözü tək formada olduğu üçün tabe olan söz this – bu işarə əvəzliyi də tək formada. Tabeədiçi sözün tabe sözün müəyyən formada işlədilməsini tələb etdiyi əlaqəyə idarə əlaqəsi deyilir. Bu ingilis dilində ən rast gəlinən əlaqədir. İngilis dilində şəxs əvəzliliklərinin fərdən və sözlüklərdən sonra obyekt halında işlədilməsini idarə əlaqəsinə misal göstərmək olar. To visit us – bizə baş çəkmək, with me – mənimlə. Qrammatik – morfoloji kateqoriyaların çox zəif olduğu ingilis dilində həm söz birləşmələri, həm də cümlələr arasındakı qrammatik əlaqələr əsasən söz sırası ilə ifadə edilir. Müasir ingilis dilində söz sırasının sabitlik və sərbəstlik məsələsi ismin qrammatik kateqoriyaları xüsusən ismin hal kateqoriyası ilə sıx sürətdə bağlıdır. İsmi hal kateqoriyası zəif olan yaxud heç olmayan dillərdə söz sırası sabitləşmək məcburiyyətində qalır, ismin hal kateqoriyasının funksiyasının daşılmalı olur. Sözlər arasındakı qrammatik əlaqələri ifadə edir.

İngilis dilində vəziyyət bildirən sözlər isə onları digər nitq hissələrindən fərqləndirən semantik, sintaktik və morfoloji xüsusiyyətlərinə malik olmalıdırlar. Bu sözlər xüsusi morfoloji göstəriciyə malikdir, onlara –a ünsürünün köməyiylə düzəlir, vəziyyət leksik olaraq digər nitq hissələri ilə ifadə olunma bilər, ingilis dilində verilən kateqoriya morfoloji və sintaktik xüsusiyyətlərə malikdir (2, səh.5-7). Vəziyyət bildirən sözlərin mənasına gəlinə bu kateqoriyalarda dildə geniş yayılmış sabit söz qrupu mövcuddur, ablaze, afire, afraid, ahead və s. Sabit söz predikatlar müxtəlif xarakterik vəziyyəti ifadə edir, məs. afraid, agape, ashamed – şəxsin psixi vəziyyətini alive, awake, asleep – şəxsin fiziki vəziyyətini afoot, ahead fəaliyyət hərəkət vəziyyətini alight, afire, ablaze isə predmetin fiziki vəziyyətini göstərir. Qeyri- sabit söz predikativlik iki qrupa ayırmaq olar:

1. Sabit söz – predikativlərə sinonimlik sözlər;
2. Sabit söz predikativlərlə ifadə olunmayan sözlər.

Birinci qrupa aid olan sözlər mənaya görə yaxın olur. Sabit söz predikativlərlə ifadə olunan psixi vəziyyəti göstərmək üçün qeyri-sabit söz predikativlərlə ifadə olunur. Morfoloji strukturuna görə vəziyyət bildirən sözləri üç qrupa bölmək olar: 1) morfoloji üzvlənmən (afire, abloat və s.). Bu daha məhsuldar növdür, burada –a prefiksi önə çıxır, isim, fel və sifət əsasında malikdir. Morfoloji saxta üzvlənmən (aslope, alone). Bu sözlər xüsusi inkişafa malikdir, onların müasir forması morfemlərin ekspansiyasının nəticəsidir. Onlar fərdən əmələ gələrək və onunla əlaqəsini tam kəsərək spz-predikativlər cəhətlərini əldə edən sözlərdir. Morfoloji üzvlənməyən (aware, agog, a loof). Müasir ingilis dilində söz – predikativlər sintaktik funksiyalarda işlənir. Tərkibi ismi xəbərin predikativ növü tərkibi ismi xəbərin obyekt predikativ üzvü xüsusiləşməmiş təyin xüsusiləşmiş təyin. Tərkibi üsmi xəbərin predikativ üzvü funksiyasında vəziyyət bildirən sözlər köməkçi fellərlə uyğunlaşır. Məs., Rely on me for breakfast but you'll be asleep then he became aware of a figure in a light suit. She dropped asleep feeling rather sorry for herself.

Müasir ingilis dilində ismə xas olan əsas qrammatik kateqoriyalardan biri də hal kateqoriyasıdır. Aydın ki, ismin hal kateqoriyası, başqa sözlə hal formaları cümlədə və ya söz birləşməsində işlənən digər sözlərlə isim arasında mövcud olan qrammatik əlaqələrin təzahürünü və onların ifadə vasitəsidir. Müasir ingilis dili üçün xarakterik olan

²⁴ Azərbaycan Tibb Universiteti. asefixanova@gmail.com

analitikdən özünü isimdə daha qabarıq şəkildə biruzə verir. Azərbaycan dilindən fərqli olaraq ingilis dilində ismin yalnız iki halı vardır: ümumi və xüsusi hal. Müasir ingilis dilində ismin ümumi halda olduunu bildiren xüsusi çəkilişi yoxdur. Bu halda ismi morfoloji baxımdan səciyyələndirən formal əlamət onun şəkilçisizliyi hesab edilə bilər (3, səh.21-22).

Azərbaycan dilindən fərqli olaraq ingilis dilində köməkçi fellər mövcuddur. They are afraid of him Emily. Was asleep and snoring. Birinci qrup hal bildiren fellər: to get, to grow, to become, to remain və s. Üçüncü qrup köməkçi fellərə modal felləri aid to slem, to appear fellərini göstərmək olar. İngilis dilinin müasir inkişaf dövründə vəziyyət kateqoriyası modal fellərin tərkibində geniş yayılmışdır. Onun sintaktik funksiyalarının genişlənməsi modal fellərin hesabına baş verir. Hərəkət obyektinin vəziyyəti söz-predikativlə verilir. She kept hiç aloof. Angry and aghast. She never turns away yeni nitq hissəsi alma prosesində müxtəlif sintaktik funksiyalarda işlənən söz-predikativlik cümlənin digər üzvləri ilə sintaktik əlaqələr qurmaq qabiliyyətinə malikdir. Əvvəlcə onların vəziyyətin mənbəyini göstərən sözlü tamamlıq, sonra vəziyyətin keyfiyyət və halını göstərən zərflilərlə əlaqəyə girmək qabiliyyəti inkişaf etdi. Müasir ingilis dilində elə söz birləşmələri var ki, nitq prosesində formalaşır, dildə hansı vəziyyətdə olur. İngilis dili analitik dil olduğu üçün söz birləşmələrində olduğu kimi cümlədə də söz sırası çox böyük əhəmiyyətə malikdir.

Müasir Azərbaycan dilindən fərqli olaraq müasir ingilis dilində söz sırası sabitdir. Cümlədə söz sırasının sabitlik, yaxud sərbəstlik dərəcəsi həmin dilin, qrammatik, morfoloji quruluşundan asılıdır. Dildə morfoloji quruluş nə qədər zəngin olsa söz sırası, hal kateqoriyası, yiyəlik hal kateqoriyası bir o qədər də sərbəst olar. Morfoloji quruluş zəif olduqda isə söz sırası sabit olur. Sintaktik əlaqənin söz sırası ilə ifadə edilməsi bəzilərinə görə bu dil də danışmağın asanlıq təmin edən bağlaca səbəbdır. Söz birləşmələri ən azı iki əsas nitq hissəsindən ibarət olub hissələrinə bölünə bilən vahid bir məfhum bildirir. Cümlənin yaranmasında istifadə edilən söz birləşmələri dilin morfoloji – qrammatik strukturundan asılı olaraq yanaşma uzlaşma iarə əlaqələri ilə bir-birinə bağlanır. Sintaktik əlaqələrin müxtəlif dillərdə işlənmə miqyası təsadüfi olmayıb, hər bir konkret dilin morfoloji quruluşu ilə şərtlənir. Zəngin morfoloji quruluşa malik olan dillərdə söz birləşmələrinin komponentləri arasında uzlaşma və idarə əlaqələri morfoloji quruluşu zəngin olmayan fellərdə isə, əsasən yanaşma əlaqəsi işlənilir. İngilis dilində ismin yiyəlik halı əsasən şəxs və ya arasında mövcud olan yiyəlik, sahiblik əlaqəsi ifadə edir. Bu və ya digər əşyanın kimə məxsus olduunu bildirir, məsələn, they boy's name, the worker's tools the doctors advice. Müasir ingilis dilində ismin yiyəlik halı tək işləmələrdə `səm isimlərdə isə “`” vasitəsilə düzəldilir, the girl's mother the girls' mother. Azərbaycan dilindəki altı hal kateqoriyası ingilis dilində cəmi iki hal kateqoriyası ilə fərqi qeyd etmək olar: ümumi və yiyəlik halı qeyd etmək olar. Ümumi hal Azərbaycan dilindəki adlıq hala bərabərdir. Demək olar ki, Azərbaycan dilində olduğu kimi ingilis dilində də heç bir morfoloji göstəricisi yoxdur. Hər iki hal cümlədə əsasən dörd mövqedə işlənilir. She is a doctor (bu cümlədə ismin xəbər ad hissəsi kimi işlənilir). A stone bridge was destroyed (təyin). Qeyd etmək lazımdır ki, müasir ingilis dilində söz birləşmələri və cümlədə sözlər arasında sintaktik – qrammatik əlaqələr köməkçi fellər, sözlümləri, artıqlar və digər vasitələrlə ifadə edilir. Bu analitik vasitələrin əksəriyyətinin Azərbaycan dilində birbaşa qarşılığı olmadı üçün onları düzgün ifadə etmək bəzən çətin olur. Qeyd etmək lazımdır ki, semantik xüsusiyyətlərinə görə bu iki dil arasında özünəməxsus fərqləri vardır. Ümumən qeyd etmək lazımdır ki, əksər tədqiqatlarda ayrı-ayrı sözlərə, söz birləşmələrinə cümlələrə müxtəlif məna verən köməkçi nitq hissəsi məhz bu prinsip əsasında qruplaşa bilər (4, səh.29-31). Sözlü tamamlıq funksiyasında She felt rather ashaned of her impulsine action... his fresh – coloured face was alive with delight. Vəziyyət bildiren sözlər müxtəlif zərflik funksiyasında işlənən, məsələn “some interruktion was afoot to thvart his wise wreling. Söz –predikativlər hərəkətin halını bildiren zərflik mənasında ... she leaves him and runs lishly down to the drawing room, her whole being happily astir. Dərəcə bildiren zərflik funksiyasında I way quite alone in the world. Qüvvələndirici zərflik funksiyasında: the two pairs of eyes looked into each other for a moment, singullarly alike in a certain invent expression. Dilin inkişafı prosesində sözlərin bəzilərin digər nitq hissələrinin cəhətlərini əldə etmişlər, məsələn, abroad, ahead, alone (zərflik) söz – predikativ bağlayıcı funksiyasında işlənilir. Vəziyyət kateqoriyaları sözlər, söz – predikativlərin iştirak etdiyi sintaktik funksiyasında sifət, feli sifət II kimi sinonimlərə malikdir. Sifət və feli sifət II tərəfindən vəziyyətin ifadəsi çıxsin fiziki və psixi vəziyyəti ilə məsələn, unwell, ill, sick və s. sözlərlə müqayisə edə bilərik, şəxsin fiziki vəziyyətinə işarə edən, angry, sorry, glad, happy, anxious sözləri ilə məhdudlaşır. Nəticə etibarilə qeyd etmək lazımdır ki, müasir ingilis dilində vəziyyət kateqoriyası, yiyəlik kateqoriyası kimi yeni semantik və funksional tərkiblə zənginləşmişdir. Hər iki kateqoriyanın ingilis dilində özünəməxsus yeri vardır. Onların bəzilərinin işlənmə yerləri fərqli şəkildə qeyd olunur. Vəziyyət kateqoriyasında müxtəlif semantik qruplara aid olan leksemlər meydana gəlmişdir. Məs., agape, adream, aglow və s. Onlar sintaktik funksiyalarını da artırmışlar. Yiyəlik hal və ümumi halda işlənən sözlərin fərqlilikləri də məqalədə öz əksini tapmışdır. Vəziyyət bildiren sözlərin isə yeni leksimlərlə zənginləşməsi göstərilmişdir, bu da onların məhsuldarlığından xəbər verir.

ƏDƏBİYYAT

1. Бархударов Л.С. «Так называемой категории состояния». Иностранные языки в школе. Москва, 1968.
2. Oruc Musayev. “İngilis dilinin qrammatikası”. 1983, Bakı.
3. Blakh M.Y. “A course of theoretical English Grammer”, 2000.
4. Иванова И.Л., Бурлакова К.Б., Почепцов И.Т. «Теоретическая грамматика английского языка». Москва, 1981.

Açar sözlər: predikat, hal, kateqoriya, müqayisə, leksik-semantik, formalaşma.

Key words: word category, predicatem, lexico-grammatical, formation.

Ключевые слова: слово, предикат, формирование, сравнение, лексико-грамматический.

XÜLASƏ

Müasir ingilis dilinin qrammatik-morfoloji strukturu üçün xarakterik cəhət ona xas olan analitizmdir. İngilis dilində sintetik formaların nəzərəcarpacaq dərəcədə az olması bəzən belə təəssürat yaradır ki, bu dilin qrammatikasını mənimsəmək daha asandır. Müasir ingilis dilinin qrammatikasında kateqoriyalar ismin yiyəlik halında və sözlərinin vasitəsilə göstərilir. Azərbaycan dilində isə bu altı kateqoriyalar vasitəsilə əmələ gəlir. İngilis dilində həm müəyyən, həm də qeyri-müəyyən təsirlik hala müvafiq olaraq təsirlik hala müvafiq olaraq təsirli feldən sonra ümumi halda işlənən işini göstərmək olar. Ümumiyyətlə, dil onun təbiəti və funksuyaları, daxili strukturu və funksionallaşmasının qanunauyğunluqları haqqında elmdir. Dil təfəkkürün bütün növlərinin aləti və vasitəsidir. Dil vahidləri məntiqi təfəkkür vahidləri ilə söz anlayışla cümlə sözlərilə bilavasitə bağlıdır. Dilin əsasını onun qrammatik tərkibi təşkil edir. Qrammatik tərkibin vacib komponenti isə yeni nitq hissələrinin əmələ gəlməsidir. Belə bir nitq hissələrindən biri vəziyyət sözləri və söz birləşmələridir. Bu sözlər özləri də xüsusi kateqoriya kimi orta ingilis dili dövründə meydana gəlmişdir. Orta ingilis dili dövründə öz təşəkkülümü tapmır hal və vəziyyət kateqoriyaları sözlərinin inkişafı müasir dövrdə də davam edir.

SUMMARY

Category of case and situation in english and their place of development

Each language has its own grammatical categories, but many meaning essential to human expence turn out to be port of the grammatical categories of a wery number of languages. To the able to be cousidered a grammatical category, a set of values must have at least two properties categoricity and obligation. Hpwever the first of all it is nessary to define the concept of grammatical category. A category can only be a set of values whose elements exclude each other, i.e. they cannot simultaneously characterize the same object. Not all language category, however, can be considered grammatical. Case is a grammatical inflectional category of a noun that express different types of syntactic relations if a noun to another word to other elements of a syntactic construction. There are two approaches to the analysis of the category of case: formal and semantic. Words of statives category are investigated in this article. The author shows the different views to this problem. Some of the linguists try to give it as separate part of speech but spme try to give it in the context of adjective or adverb. The semantic, mpphological and functional features one considered here. Word of statives category enriched with semantic and functional content in Modern English language. They also increased their syntactic functions. There are many new lexis in this category, yt shows us that it became productive.

Ст.преп.Абыева Валида

Преп.Сафиханова Афат

**КАТЕГОРИИ ПАДЕЖ И СОСТОЯНИЯ НА АНГЛИЙСКОМ ЯЗЫКЕ И МЕСТО ИХ РАЗВИТИЯ
РЕЗЮМЕ**

Группа статей о грамматических категориях английского языка, число, род, степень, наклонение. Число – это грамматическая категория форм существительных местоимения и глаголов, которые используются в зависимости от того или иногда количества задействованных субъектов (единственное или множественное число. Подлежащее и глагол всегда должны быть согласованны в числе. Род как грамматическая категория отсутствует, то есть в предложении части речи не изменяют от категории рода. Притяжательный падеж используется для выражения принадлежности. Превосходная степень – это форма прилагательного или наречия, показывающая, что степень признака определяет предмет. Слова категории состояния исследуется в этой статье. Автор показывает разные взгляды на эту проблему. Некоторые лингвисты пытаются определить эти слова, как отдельную части речи, но некоторые пытаются изучить их в составе прилагательного или наречия. Семантические морфологические и функциональные характеристики рассматриваются здесь. Слова категории состояния обогащен семантическим и функциональным содержанием в современном английском языке. Они также увеличил синтаксическим функций. Есть много новых лексем в этой категории, это показывает нам, что он стал продуктивным.

Rəyçi: prof. Məmmədova Z.Ş.

İNTERNET DİLÇİLİYİ VƏ İNSAN-KOMPÜTER ÜNSİYYƏTİNƏ KEÇİD

Yeni texnologiya istər yazılı, istərsə də danışiq dilinə həmişə böyük təsir göstərib. Çapın gəlişi ilə yazı sistemində müəyyən tərəqqi hiss olundu, yəni çapın meydana çıxması qrafik ifadənin yeni ölçüsünü yaratdı, təzadların yeni diapazonunu asanlaşdırdı və müasir formada on minlərlə şriflə məşğul olan yeni bir sahə, tipografiya böyüməsi yaradıldı. Çap həm də söz aralığı, sətir qırma, durğu işarələri, böyük hərflər və orfoqrafiya konvensiyalarına əhəmiyyətli təsir göstərmişdir. Çox keçmədi ki, qrafik konvensiyaların yeni dəstləri kitablar, dövrü nəşrlər, qəzetlər, reklamlar və s. kimi qrafik ifadənin fərqli sahələrində rast gəlinən dil növləri kimi standartlaşdırıldı [1, s. 611].

On doqquzuncu əsrdən bəri diapazon yenidən artdı, hər bir yeni vizual telekommunikasiya texnologiyası - teleqraf, yazı makinası, mətn prosessoru, dilin müəyyən elementlərini ifadə edən və digərlərini sıxışdıran qrafik mühiti təzahür etdirdi. Dil müxtəlifliyinin fərqli xüsusiyyətləri bir neçə növdən ibarətdir. Onlardan bəzilərini belə qeyd edə bilərik: 1) qrafik xüsusiyyətləri: fərqli tipografiya, səhifə dizaynı, interval, illüstrasiyaların istifadəsi və s. kimi amillərlə müəyyən edilən yazı dilinin ümumi təqdimatı və təşkili. Məsələn, qəzetlərdə ingilis dilinin müxtəlifliyi əsasən bu səviyyədə müəyyən edilir: başlıqlar, bölmələr və s. kimi anlayışlar.

2) Orfoqrafik xüsusiyyətlər: ayrı-ayrı dilin yazı sistemi, əlifbadan fərqli olaraq, böyük hərflər, orfoqrafiya, durğu işarələri və vurğunun ifadə üsulları kimi amillərlə müəyyən edilir. Məsələn, Amerikan və Britaniya ingilis dili variantlarında çoxlu orfoqrafiya fərqləri (colour-color) ilə fərqlənir və s.

3) Qrammatik xüsusiyyətlər: sintaksis və morfologiyanın bir çox imkanları, cümlə quruluşunun fərqli istifadəsi, söz sırası və söz fleksiyası kimi amillərlə müəyyən edilir. Məsələn, dini ingilis dili qeyri-adi vokativ konstruksiyadan və ikinci şəxs təkdə əvəzlilər çoxluğundan istifadə edir (*O God, who knows; thou, thee, thine* və s.).

4) Leksik xüsusiyyətlər: müxtəliflik daxilində fərqli istifadə olunan sözlər və idiomlar toplusu baxımından təyin olunan dilin lüğəti. Məsələn: hüquqi ingilis dilində *heretofore, easement, və alleged* kimi ifadələr, eləcə də *signed sealed və delivered* kimi ifadələr və *ex post facto* kimi Latın ifadələri istifadə olunur.

5) Diskurs xüsusiyyətləri: mətnin ardıcılığı, aktuallığı, paraqraf quruluşu və fikirlərin məntiqi irəliləməsi kimi amillərlə müəyyən edilən struktur təşkili. Məsələn: elmi ingilis dilində bir jurnal məqaləsi adətən abstrakt, giriş, metodologiya, nəticələr, müzakirə və nəticə daxil olmaqla sabit bölmə ardıcılığından ibarətdir [2, s. 6].

İnternet elektron, qlobal və interaktiv mühitdir və bu xassələrin hər birinin internet dilində öz işlənmə xüsusiyyətləri və nəticələri var. Ən əsas təsir bu vasitənin elektron xarakterindən irəli gəlir. Aydın ki, istifadəçinin kommunikativ seçimləri internetə çıxış əldə etmək üçün lazım olan avadanlığın təbiəti ilə məhdudlaşır. Beləliklə, klaviaturadakı simvollar toplusu məhsuldar linqvistik imkanları (göndərə bilən məlumatın növü) müəyyən edir və ekranın ölçüsü və konfigurasiyası qəbul edici linqvistik imkanları (görünə bilən məlumatın növü) müəyyən edir [3, s. 78]. Həm göndərən, həm də qəbul edən internet program təminatının və onları birləşdirən aparatın xüsusiyyətləri ilə əlavə olaraq linqvistik cəhətdən məhdudlaşdırılır. Müvafiq olaraq, bu vasitənin müəyyən ənənəvi dil fəaliyyətləri var, digərləri isə ümumiyyətlə idarə edilə bilməz. Elektron mühitin başqa heç bir mühitin əldə edə bilməyəcəyi müəyyən linqvistik fəaliyyətləri var.

Müxtəlif məhdudiyətlərin və asanlaşdırmaların nə olduğunu bilmək vacibdir. Müəyyən edilmiş ünsiyyət aksioması istifadəçilərin seçdikləri mühitin güclü tərəflərini və məhdudiyətlərini, onu tabe olan istifadə və nəzərdə tutulan məqsədlərlə bağlı məlumatları əhatə edir. İnsanların internetdən böyük gözləntiləri var və müəyyən edilmiş istifadəçilər, yəqin ki, məqsədlərinə çatmaq üçün ondan necə istifadə edilməli olduğuna dair güclü hisslər keçirirlər. Ancaq bu, düz münasibət deyil. Bildiyimiz kimi, ingilis dili onlayn aparıcı dildir; internetdəki məlumatların təxminən 80%-i ingilis dilindədir. Heç kim ingilis dilinin internetdə olan vacib və əhəmiyyətli yerini inkar edə bilməz.

D.Kristal ilk dəfə “Dil və İnternet” (2001) kitabında İnternet dilini “Netspeak” ilə əvəz etdi. Doğrudur, əksər insanlar onu təsadüfi olaraq E-dil adlandırmağa üstünlük verirlər. Dar mənada bəlkə də belə adlandırmaq ola bilər, lakin geniş mənada ingilis dili Netspeak şəbəkə ilə əlaqəli dilə aiddir.

P.Dourish yazır ki, netspeak və ya internet dili “yazılı nitqdır” [4, s. 90]. D.Kristal yazır ki, “elektron diskurs çox vaxt sanki oxunan yazıdır, yəni danışılır” [2, s. 27].

Yeni yaranmış dil olaraq Netspeak ingilis dilinin bir hissəsi hesab olunur. Sənədlərin yazılması zamanı işlədilən ingilis dili üçün netspeak-də müəyyən formalar var: abbreviatura, birləşmə (mürəkkəb sözlərin yaranması) və s. [5, s. 62]. İxtisar ümumi sözdür, internet dünyasında Netspeak yaratmaq üçün ən geniş yayılmış üsuldur, xüsusən də texniki sözlər sahəsində. Bu məqalədə abbreviatura kimi iki kateqoriyaya təsnif edilir:

1) *İnizializm*: inizializm sözləri başa düşməyi asanlaşdırır və sözlərin tanınması və fərqləndirilməsi sürətini artırır.

BBS	bulletin board system	bülleten lövhəsi sistemi
AI	artificial intelligence	süni intellekt
NOYB	none of your business	Sənin işin deyil
VC	Very good	Çox yaxşı
TYVM	thank you very much	çox sağ olun

²⁵ Azərbaycan Dillər Universiteti. Filologiya üzrə fəlsəfə doktoru

TIA	thanks in advance	əvvəlcədən təşəkkürlər
EOM	end of message	mesajın sonu
PM	pardon me	bağışlayın
CPU	central processing unit	Mərkəzi prosessor
UK	United Kingdom	Böyük Britaniya

2) *Mürəkkəbləşmə*: İki növ mürəkkəbləşmə var. Biri iki sözü orijinal forması ilə birləşdirmə: “chat” və “room” müvafiq olaraq iki müstəqil sözdür. İki sözü birləşdirərək və mürəkkəb “söhbət otağı” sözü yaranır. Digər nümunələr: *online, webmaster, download, login, backup, keyboard, hypertext, hyperlink* və s.

Digər növ qarışdırılmadır (blending):

medical + care → medicare; communication + satellite → comsat

net + citizen → netizen; web + economics → webnomics

3) *Omonim* sözlər: Netspeak sözləri yaratmaq üçün ən ümumi və aktiv üsuldür. Bu, tələffüz və yazılış baxımından eyni və ya oxşar, lakin mənaca fərqli olan sözlərə aiddir. İngilis Netspeak dilində bir sıra ümumi sözlər bəzi yeni və genişləndirilmiş və ya metaforik mənalar qazanır. Omonim sözlər netspeak-də maraqlıdır və eyni zamanda internetdə müəyyən şeyləri təsvir etmək üçün uyğundur və insanlar bu sözlərin yeni mənalarını asanlıqla tanıya bilərlər. Məsələn, *firewall* əvvəlcə binanın daxilində yanğının yayılmasını, istiliyi və struktur çöküşünü məhdudlaşdırmaq üçün nəzərdə tutulmuş maneəyə aiddir, lakin kiber dünyada *firewall* kompüter şəbəkələri arasında icazəsiz və ya arzuolunmaz kommunikasiyaların qarşısını almaq üçün nəzərdə tutulmuş texnoloji maneədir. Reallıqda hacker (haker) bir şeyi kobud və ya qeyri-bərabər istifadə edən insanlara aiddir, lakin Netspeak-də *haker* kompüter sistemlərindən istifadədə bacarıqlı, çox vaxt şəxsi kompüter sistemlərinə qeyri-qanuni giriş əldə edən şəxs deməkdir. *Bug (taxtabiti, parazit; cücü)* təbiətdə bir böcəkdir və onun yeni mənası kompüter sistemindəki səhv və ya problemdir. Başqa bir misal *Geek* sözüdür, bu, iyrenc hərəkətlər edən karnaval ifaçısı və ya qeyri-adi və ya qəribə şəxsiyyətə malik bir insan deməkdir, lakin Netspeak-də böyük kompüter qabiliyyəti olan bir insana aiddir [6, s. 267].

İnternet linqvistik ünsiyyətin yeni vasitəsi hesab edilir. O, özündə iki ənənəvi sahəni, nitqi və yazını birləşdirir. Onları yeni bir şəkildə sintez edir və onlara fərqli xüsusiyyətlər əlavə edir.

İnsan-kompüter qarşılıqlı əlaqəsi kompüter texnologiyalarının dizaynına və xüsusən də insanlar (istifadəçilər) və kompüterlər arasında qarşılıqlı əlaqəyə diqqət yetirən çoxsahəli bir tədqiqat sahəsidir [6, s. 268]. İKÜ əvvəlcə kompüterlərlə məşğul olsa da, sonradan informasiya texnologiyaları dizaynının demək olar ki, bütün formalarını əhatə etmək üçün genişləndi. Tədqiqat sahəsi olaraq insan-kompüter qarşılıqlı əlaqəsi kompüter elmləri, davranış elmləri, dizayn, media tədqiqatları və bir sıra digər tədqiqat sahələrinin kəsişməsində yerləşir. Bu termin Stuart K. C, Allen N. və Thomas P. Moran tərəfindən 1983-cü ildə nəşr olunan “The Psychology of Human-Computer Interaction” (İnsan-Kompüter Qarşılıqlı Əlaqəsinin Psixologiyası) kitabı ilə məşhurlaşdı. Onun ilk istifadəsi 1975-ci ildə Carlisle tərəfindən olmuşdur. Termin, xüsusi və məhdud istifadəsi olan digər vasitələrdən fərqli olaraq, kompüterlərin çox vaxt istifadəçi ilə kompüter arasında açıq dialoqu ehtiva edən bir çox istifadəyə malik olduğunu çatdırmaq üçün nəzərdə tutulmuşdur [7]. Dialoq anlayışı insan-kompüter qarşılıqlı əlaqəsini insan-insan qarşılıqlı əlaqəsinə bənzədir və o, bu sahədə nəzəri mülahizələr üçün çox vacib olan analoqdur.

İnsanlar kompüterlərlə bir çox şəkildə qarşılıqlı əlaqə qurur və ikisi arasındakı interfeys bu qarşılıqlı əlaqəni asanlaşdırmaq üçün çox vacibdir. İKƏ bəzən insan-maşın qarşılıqlı əlaqəsi (İMƏ) və ya kompüter-insan qarşılıqlı əlaqəsi (KİƏ) adlandırılır. Desktop proqramları, internet brauzerləri, əl kompüterləri və kompüter köşkləri günümüzün geniş yayılmış qrafik istifadəçi interfeyslərindən istifadə edir [8, s. 14]. Səsli istifadəçi interfeysləri nitqin tanınması və sintezi sistemləri üçün istifadə olunur və yaranan multimodal və qrafik istifadəçi interfeysləri insanlara digər interfeys paradimaları ilə əldə edilə bilməyəcək şəkildə təcəssüm olunmuş xarakter agentləri ilə əlaqə saxlamağa imkan verir. İnsan-kompüter qarşılıqlı əlaqəsi sahəsindəki artım qarşılıqlı əlaqənin keyfiyyətinin artmasına səbəb olur və bir çox yeni tədqiqat sahələri ilə nəticələnir. Bu zaman müntəzəm interfeyslərin layihələndirilməsi əvəzinə, müxtəlif tədqiqat sahələri modallıq üzərində multimodallıq, komanda/fəaliyyətə əsaslananlar üzərində ağıllı adaptiv interfeyslər və passiv interfeyslər üzərində aktiv interfeyslər anlayışlarına diqqət yetirilir.

Hesablama Maşınları Assosiasiyası insan-kompüter qarşılıqlı əlaqəsini “insan istifadəsi üçün interaktiv hesablama sistemlərinin dizaynı, qiymətləndirilməsi və tətbiqi ilə və onları əhatə edən əsas hadisələrin öyrənilməsi ilə məşğul olan bir intizam” olaraq təyin edir [9, s. 30]. İKƏ-nin əsas aspekti istifadəçi məmnuniyyətidir:

“İnsan-kompüter qarşılıqlı əlaqəsi insanı və maşını ünsiyyətdə öyrəndiyinə görə, o, həm maşın, həm də insan tərəfdən biliklərin dəstəklənməsindən irəli gəlir. Maşın tərəfində kompüter qrafikası, əməliyyat sistemləri, proqramlaşdırma dilləri və inkişaf mühitlərindəki texnikalar aktualdır. İnsan tərəfində ünsiyyət nəzəriyyəsi, qrafik və sənaye dizaynı fənləri, dilçilik, sosial elmlər, koqnitiv psixologiya, sosial psixologiya və kompüter istifadəçisinin məmnunluğu kimi insan amilləri aktualdır. Buraya mühəndislik və dizayn metodları da daxildir” [10, s. 74].

İnsan-kompüter interfeysi insan istifadəçisi ilə kompüter arasındakı əlaqə nöqtəsi kimi təsvir edilə bilər. İnsan və kompüter arasında məlumat axını qarşılıqlı əlaqə halqası kimi müəyyən edilir. Qarşılıqlı əlaqə dövrəsinin bir neçə aspekti var və onları aşağıdakı kimi müəyyən etmək olar [11, s. 18]:

Vizual Əsaslı:	Vizual əsaslı insan-kompüter qarşılıqlılığı, ehtimal ki, insan-kompüter qarşılıqlılığının ən geniş yayılmış tədqiqat sahəsidir.
Audio-əsaslı:	Kompüter və insan arasında audio-əsaslı qarşılıqlı əlaqə İKƏ

	sistemlərinin digər mühüm sahəsidir. Bu sahə müxtəlif səs signalları ilə əldə edilən məlumatları əhatə edir.
Tapşırıq mühiti:	İstifadəçinin üzərinə qoyulan şərtlər və məqsədləri ehtiva edir.
Maşın mühiti:	Kompüter olan sahələri əhatə edir, məsələn, kollec tələbələrinin işlətdikləri noutbuklar və s.
Interfeys sahələri:	Bu insanlar və kompüterlərin özləri ilə əlaqəli prosesləri, üst-üstə düşən sahələr isə yalnız onların qarşılıqlı əlaqəsi ilə bağlı prosesləri əhatə edir.

Kompüterləşdirilmiş rabitə ölkənin digər yerlərində və hətta dünyada insanların bir-birilə ünsiyyətinə imkan yaradır.

Tarixdə ingilis dilində sadəlik tendensiyası var. Hazırda kiber dünyada ingilis dilinin sadəliyi tendensiyası özünü göstərir. Netspeak-in qısa forması və digər sadə qrammatikası insanlar tərəfindən getdikcə daha çox qəbul edilir. Yeni doğulmuş bir dil olaraq Netspeak ingilis dilinin bir hissəsidir və onu öyrənməyə dəyər. Artıq yeni Netspeak dünyasında insan-insan ünsiyyəti, insan-kompüter ünsiyyətinə sürətli keçid əldə edir.

İnsan-kompüter qarşılıqlı ünsiyyəti kompüter dizaynı və istifadəçi təcrübəsinə diqqət yetirən çoxsahəli bir sahədir. O, üç sahəni ehtiva edir: istifadəçi, kompüter və qarşılıqlı əlaqə. İnsan-kompüter əlaqəsinin erkən tarixindən ekspertlər dilçiliyin bu sahəyə əsaslı təsiri olduğunu etiraf etdilər. Əgər İKÜ-nin məqsədlərindən biri istifadə edilə bilən sistemlər istehsal etməkdirsə, o zaman dilçiliyin də veb interfeysi və veb istifadəsində rolu var və bu sahə hazırda çox diqqət cəlb edir.

İstifadə edilmiş ədəbiyyat

- 1) Carlisle J. H. Evaluating the impact of office automation on top management communication. Proceedings of the National Computer Conference and Exposition, 1976, pp. 611–616.
- 2) David C. Language and the Internet. Cambridge: Cambridge University Press, 2001, 271 p.
- 3) Suchman L. *Plans and Situated Action. The Problem of Human-Machine Communication*. New York, Cambridge: Cambridge University Press, 2015, 278 p.
- 4) Dourish P. *Where the Action Is: The Foundations of Embodied Interaction*. Cambridge, MA: MIT Press, 2001, 190 p.
- 5) Hewett B., et al. *ACM SIGCHI Curricula for Human-Computer Interaction*. Cambridge: Association for Computing Machinery, 2014, 162 p.
- 6) Gurcan F. et al. *Mapping Human-Computer Interaction Research Themes and Trends from Its Existence to Today: A Topic Modeling-Based Review of past 60 Years*. *International Journal of Human-Computer Interaction*. 37 (3): p.267–280.
- 7) Ergoweb. *What is Cognitive Ergonomics?* Ergoweb.com. Archived from the original on September 28, 2011. Retrieved August 29, 2011.
- 8) David C. *The English language*. Cambridge: Cambridge University Press, 2001, 312 p.
- 9) Liu H. *The Internet Language*. Beijing: China Broadcasting and Television Press, 2002, 230 p.
- 10) Lu C. On the Features and Causes of the Internet English. *Journal of Hubei Automotive Industries Institute*, vol.16, pp. 74-76, 2002.
- 11) John B. New and original combinations. *English Today*, vol.2, pp. 18-21, 2006.

Açar sözlər: insan, kompüter, ünsiyyət, internet, şəbəkə, dil

Key words: human, computer, communication, internet, network, language

Ключевые слова: человек, компьютер, общение, интернет, сеть, язык

Internet linguistics and the transition to human-computer communication

Summary

The article deals with internet linguistics and the transition to human-computer communication. It firstly gives some information about the new technology and its importance. It states that new technology has always had a great impact on both written and spoken language.

Then the Netspeak is touched upon in the article. As a new language variant, Netspeak has been a part of English, and plays a more and more significant role in modern communication. Therefore, the study of English Netspeak has a great practical significance in the age of Internet.

The article also focuses on human-computer interaction. Human-computer interaction is a multidisciplinary field of study that focuses on the design of computer technologies and, in particular, the interaction between humans (users) and computers. Although HCI initially dealt with computers, it later expanded to include almost all forms of information technology design and their users.

Интернет-лингвистика и переход к человеко-компьютерному общению

Резюме

В статье речь идет об интернет-лингвистике и переходе к общению человека с компьютером. Во-первых, он дает некоторую информацию о новой технологии и ее важности. В нем говорится, что новые технологии всегда оказывали большое влияние как на письменную, так и на устную речь.

Далее в статье затрагивается нетспик. Netspeak, являющийся новым языковым вариантом, стал частью английского языка и играет все более важную роль в современном общении. Поэтому изучение английского нетспика имеет большое практическое значение в эпоху Интернета.

В статье также уделено внимание взаимодействию человека и компьютера. Взаимодействие человека и компьютера — это междисциплинарная область исследований, которая фокусируется на разработке компьютерных технологий и, в частности, на взаимодействии между людьми (пользователями) и компьютерами. Хотя первоначально HCI занимался компьютерами, позже он расширился и включил почти все формы проектирования информационных технологий и их пользователей.

MÜASİR DİLÇİLİKDƏ SÖZÖNLƏRİN CÜMLƏNİN FORMALAŞMASINDA VƏ MƏNİMSƏNİLMƏSİNDƏ ROLU

1. Giriş. Funksional yanaşmanın tərəfdarları hesab edirlər ki, dil vahidinin mənası onun anlayış və ya referentlə əlaqəsi ilə deyil, yalnız onun digər dil vahidlərinə münasibəti ilə öyrənilə bilər. Bunu çox sadə şəkildə belə göstərmək olar: biz bilirik ki, məsələn, “move” və “movement” sözlərinin mənası nitqdə fərqli funksiya göstərdiyi üçün fərqlidir. Bu sözlərin işlədildiyi kontekstləri müqayisə etdikdə onların başqa sözlərə münasibətdə fərqli mövqelər tutduqlarını görmək olar [1]. Müasir ingilis dilində sözönləri qapalı leksik kateqoriyaya aid olan sözlər kimi dəyərləndirilir. Baxmayaraq ki, sözünü ismi birləşmədən əvvəl gələn və məkan münasibətlərini ifadə edən yeganə sözdür, sözünü sinfi bu məhdud anlayışdan daha çoxunu özündə birləşdirir. Sözününün tamamlayıcı qəbul edib-etməməsinə, sözününün hansı növ tamamlayıcı qəbul etməsinə, tamamlayıcının sözününün hansı tərəfində olmasına, sözününün bir və ya bir neçə sözdən ibarət olmasına görə növlərə bölmək olar. İsmi birləşmədən ibarət tamamlıq qəbul edən sözünü təsirli, etməyənlər isə təsirsiz sözünü adlanır.

Müasir ingilis dilində sözönlərinin quruluş baxımından 5 növü mövcuddur: sadə, düzəltmə, mürəkkəb, feili sifətdən ibarət və birləşmə kimi işlənən sözönləri.

2. Mövzu ilə bağlı müzakirələr

Sözünü nitq hissəsinin tərfi məsələsinə nəzər yetirək. Belə ki, bu dil hadisəsinə müxtəlif təriflər verilmişdir. L.S.Barxudarov, D.A.Ştelling sözünü nitq hissəsini bu cür xarakterizə edir:

“Sözönləri predmetə münasibət bildirən köməkçi sözlərdir. Cüm-lədə sözünü bir qayda olaraq ismə və ya isimləşmiş əvəzliyə, həmçinin isim əlamətini qoruyub saxlayan substantiv mənşəli feili formaya, yəni cerunda olan münasibəti bildirir” [2, s. 249].

N.A.Kobrina, E.A.Korneyeva, M.E.Ossovskaya, K.A.Quzeyeva isə sözönlərini aşağıdakı kimi tərif etmişlər: “Sözünü öz mənasına görə iki əsas söz arasında əlaqəni ifadə edən köməkçi sözdür. Onun semantik əhəmiyyəti isə, müxtəlif sözönlərinin bir və eyni sözlə işləndikdə üzə çıxır [3, s. 160].

Sözünü köməkçi nitq hissələrindən biri olaraq Hind-Avropa dillərinə (rus, fransız, alman, italyan, ispan və s.) xas olan dil vahididir. Bu nitq hissə-sinin bir çox dillərdə mütəxəssislər tərəfindən tədqiq olunmuş, öyrənilmiş olmasına baxmayaraq, sözönlərlə bağlı bəzi həllini gözləyən məsələlərin hələ də mövcudluğunu qeyd etmək lazımdır.

Elmi-nəzəri ədəbiyyata əsasən, aparılan araşdırmalar göstərmişdir ki, ümumiyyətlə götürdükdə, sözönləri ilə əlaqədar dilçilikdə aşağıdakı məsələlər tam öz həllini tapmamışdır: sözönlərinin nominativ mənasının olub-olmaması, sözönlərinin sözlər və ya cümlələr arasında mövcud olan əlaqə və münasibətləri ifadə etməsi, sözönlərinin morfoloji quruluşuna görə növ bölgüsü, sözönlərinin cümlədə mövqeyi, sözönlərinin mənaca növ bölgüsü. Bu məsələlər arasında ən nəzərəçarpanı, sözönlərinin nominativ və ya leksik mənaya malik olub-olmaması məsələsidir və dilçilikdə bu barədə tədqiqatçılar arasında fikir ayrılığı mövcuddur. Daha bir tədqiq ediləsi aspekt isə bəzi sözönlərinin yeni zamanda bir neçə sözünü növü kimi çıxış etməsidir.

Bəzi dilçilər sözönlərinin nominativ mənadan məhrum olaraq, yalnız qrammatik mənaya malik olduğunu, bəzi mütəxəssislər isə onların qrammatik mənə ilə yanaşı həm də leksik mənaya malik olduğunu qeyd edirlər.

H.Suit sözönlərinə aid olan “Form-words” terminini işlətməmişdir. Onun fikrincə **the, is** kimi sözlər formaca sərbəst işlənsələr də, mənaca sərbəst deyillər [4, s. 22]. O, bu cür sözləri “*Form Words*” (forma və ya formal sözlər) adlandırır. Lakin H.Suit elə buradaca “*Form-Words*”-ün bir növünün də olduğunu göstərir və qeyd edir ki, əgər “*Form Words*” (forma və ya formal sözlər) tamamilə mənadan məhrumdursa, onda biz onları “*Empty words*” (boş sözlər) adlandırma bilirik” [4, s. 22]. Müəllif, “*Empty words*” dedikdə leksik mənaya malik olmayan və sərbəst işlənə bilən sözlər qrupunu nəzərdə tutması başa düşülür.

Sözönlərinin nominativ mənaya malik olmasına gəldikdə isə, H.Suit öz təsnifatında bu haqda ümumi fikir söyləmiş, sözönlərinin “yalnız özü-nəməxsus leksik mənaya” malik olduğunu bildirmişdir.

C.S.Nesfild sözünü belə tərif vermişdir: “Əgər hər hansı bir söz iki əvəzlik və ya əşya arasında bəzi əlaqələr ifadə edirsə, həmin söz sözünü adlanır” [5, s. 2]. C.S.Nesfild, bu tərifdə sözönlərinin qrammatik əlaqə ifadə etmək funksiyasının olduğunu vurğulamış, lakin o, da sözönlərinin nominativ mənaya malik olması məsələsinə toxunmamış, onların sadəcə məkan və zamana görə qruplaşdırıldığını qeyd etmişdir.

R.Kverk, S.Qrinbaum sözönlərinin qrammatik əlaqə yaratdığını göstərmiş, lakin onların leksik mənası haqda isə fikir söyləməmişlər və sözünü aşağıdakı kimi səciyyələndirmişlər: “Ən ümumi sözlərlə ifadə etsək, sözünü iki varlıq və ya obyekt arasındakı əlaqəni bildirir ki, onlardan da biri sözönlü tamamlıq vasitəsilə ifadə olunur” [6, s. 134].

İngilis dilçisi U.Kobetin müəllifi olduğu kitabda sözünüyə verdiyi tərif isə aşağıdakı kimidir. Qeyd edək ki, o, sözönlərinin yalnız mövqə baxımından tərifini vermiş, lakin onların hər hansı bir mənə daşması haqda fikir söyləməmişdir

Sözünü iki latın sözünün – “**pre**” və “**position**” sözlərinin birləş-məsindən yaranmışdır ki, bu da “**öndə**” və “**yer**” mənalarını ifadə edir. Bu ad bu qəbildən olan sözlərə ona görə verilmişdir ki, onlar əksər hallarda isim və

²⁶ Azərbaycan Dillər Universiteti, Bakı, Azərbaycan Elektron poçt ünvanı: nushabe_haqverdi@yahoo.com

əvəzlikdən öndə dayanır” [7, s. 16].

R.Cəkobs sözününü bu cür xarakterizə etmişdir: “Belə bir maraqlı fakt da mövcuddur ki, bütün ismi ifadələr öz strukturlarının dərinliyində özləri il işlənən (əlaqəli) sözlərinə malikdirlər, hətta baxmayaraq ki, onlar tez-tez səthi strukturda – üzdə (ilk baxışda) işlən-mirlər. Məsələn: “*The army destroyed the fortress – Ordu qalanı dağıtdı*” cümləsində sözünü yoxdur. Lakin cümlə transformasiya edildikdə aşağıdakı şəkli alır” [8, s. 136].

The army's destruction of the fortress – Ordunun qalanı dağıtması

Buradan belə başa düşülür ki, sözünü özündən əvvəl və sonra gələn sözlərlə bilavasitə əlaqəlidir və onun daşdığı mənə da birgə işləndiyi bu sözlərlə bağlıdır.

Qərb dilçiləri əsasən sözlərinin leksik mənaya malik olması barədə fikirlər söyləməmişlər, əksinə onlar sözlərinin dildə qrammatik mənə ifadə etdiyini bildirmişlər. Azərbaycan dilçiliyində də sözləri haqda müəyyən fikirlər mövcuddur. İngilis dilində mövcud olan sözlərdən bəhs edən dilçilərdən biri O.Musayev isə özünün müəllifi olduğu kitabda sözünü aşağıdakı kimi xarakterizə edərək yazmışdır:

“Müasir ingilis dilində ismin hal kateqoriyası morfoloji baxımdan çox zəif olduğundan cümlədə isim (yaxud əvəzlik) ilə digər nitq hissələri arasında mövcud olan qrammatik əlaqələr müxtəlif sözləri vasitəsilə ifadə edilir. **The name of the boy** birləşməsində **name** və **boy** isimləri arasında mövcud olan qrammatik əlaqə (mən-subiyyət əlaqəsi) “*of*” sözünü vasitəsilə ifadə edilmişdir” [9, s. 317].

Onu da qeyd edək ki, O.Musayev sözlərinin leksik mənasının olmadığını, onların yalnız qrammatik mənaya malik olduğunu deyir [9, s. 325].

Digər dilçi İ.Rüstəmli yazır ki, “cümlədə qrammatik cəhətdən bir-birindən asılı olan sözlər arasında əlaqə sözləri vasitəsilə ifadə olunur. Sözünü özündən sonra gələn isim (əvəzlik) ilə birlikdə müəyyən bir mənə ifadə edir. O, yalnız qoşulduğu söz və ya birləşmələrlə birlikdə cümlə üzvünün tərkibinə daxil olur və cümlə üzvünün ayrılmaz bir hissəsini təşkil edir. Sözləri hər hansı bir ismə və ya ismin yerində işlənən sözə aid olub onunla başqa sözlər arasında sintaktik əlaqə yaradır. Sözlərinin mənası, onların aid olduğu əsas sözün leksik və qrammatik mənası ilə bağlı olur” [10, s. 4]. Digər mütəxəssis E.Hacıyev isə sözlərinin leksik mənaya malik olmasını qəbul edir [11, s. 126].

After behaving as badly as possible all day, she came fondling to make it at night. – Bütün günü özünü mümkün qədər pis aparıqdan sonra, o, bunu gecə etmək üçün nəvaziş göstərə-göstərə gəldi.

Two o'clock of a morning before some dance or party he and Celia and the gang would come to Fatty's ... – Hansısa rəqs və ya qonaqlıqdan əvvəl səhər saat 2-də, o və Selia və banda Fətigilə fəldi. Müəllif bu misallardakı sözlərinin zaman əlaqəsi yaratdığını qeyd etmişdir [11, s. 126].

Azərbaycan dilçiliyində də sözlərinin həm leksik, həm də qrammatik mənaya malik olması haqda fikirlər haçalanır. O.Musayevin fikirləri, yəni, sözlərinin leksik mənaya yox, qrammatik mənaya malik olması və qrammatik funksiya daşması fikri daha çox qəbul edilən fikirdir.

Rus dilçilərinə gəldikdə qeyd etmək lazımdır ki, onların da fikirlərində eyniyyət yoxdur. Bu müəlliflərdən bəziləri belə hesab edir ki, söz-lərinin özünəməxsus leksik mənası vardır və bu mənə hətta söz birləşməsi və cümlədən kənar da özünü büruzə verir. Qeyd etmək lazımdır ki, onların bir qismi sözlərinin özünəməxsus leksik mənasının olduğunu, digər qismi isə onların leksik mənasının olmadığını hesab edirlər. B.İlyişin fikrincə, sözləri təkcə sözlər arasında mövcud olan qrammatik mənəni ifadə etməyə xidmət etmir, onlar həm də müəyyən mənəni yaradılmasına və ya ifadə edilməsinə xidmət edir [12, s. 138].

“*He will come before dinner*” (O, nahardan əvvəl gələcək) və “*He will come after dinner*” (O, nahardan sonra gələcək) cümlələrini nümunə kimi gətirərək yazır ki, bu cümlələrdə before və after sözləri bir tərəfdən, təkcə **he will come**, digər tərəfdən **dinner** sözləri arasında qrammatik əlaqəni ifadə etmir, həm də prosesin baş verdiyi zamanın çalarını yaradır.

Sözlərinə dair geniş tədqiqat aparmış rus dilçisi B.N.Aksenonun isə sözünə dair fikirləri aşağıdakı kimidir: Başqa sözlə, sözünü əsrlər boyu mövcud olan əsas qrammatik əlaqələri ifadə edən sözlərdir” [13, s. 20].

Digər tanınmış rus dilçisi V.V.Burlakova sözlərinin özünəməxsus leksik mənasının olması fikrini dəstəkləyərək yazır:

“Sözləri heç də leksik mənası olmayan sözlər deyildir, onların bağlayıcı funksiyası ilə yanaşı, müstəqil semantik məzmunu da vardır” [14, s. 93].

Y.A.Reyman, N.B.Uşpenskaya və İ.B.Borkovskaya sözünün söz-lər arasında əlaqə ifadə etdiyini bildirirlər. Onlar həm də, sözlərinin müxtəlif münasibətlər ifadə etdikləri üçün çox rəngarəng və çoxtərəfli olmasını göstərirlər [15, s. 5]”.

3. Nəticə. Sözlərin sadə səslər toplusundan fərqi sözlərin mənə kəsb etməsidir. Sözlərin mənəni obyektiv olaraq mövcud reallığı əks etdirir. Lakin mənə təkcə sözlərin reallıq obyektləri ilə (yəni əşyalar, hadisələr, əlamətlər, hərəkətlər) əlaqəsi ilə deyil, həm də sözlərin konkret dil sistemindəki yeri ilə müəyyən edilir. Dildə sözlər arasında əlaqə yaratmaq funksiyası sözlərin üzərinə düşür. Müasir ingilis dilində sözləri köməkçi nitq hissələrindən biri hesab olunur.

Müasir ingilis dilində ismin hal kateqoriyası morfoloji baxımdan zəifdir. Odur ki, cümlədə isim ilə digər nitq hissələri arasında əlaqə yaratmaq üçün sözlərdən istifadə olunur. Müasir ingilis dilində sözlərin morfoloji quruluşuna və ifadə etdikləri qrammatik mənələrə görə təsnif etmək olur.

Sözlərin əsas nitq hissələrini fərqləndirən cəhətlər sırasına onların (əsas nitq hissələrinin) sözdüzəldici ünsürlərə, qrammatik kateqoriyaya malik olması və hər hansı bir cümlə üzvü kimi işlənməsi daxildir. Sözlərdə isə

belə xüsusiyyətlər yoxdur.

İstifadə edilmiş ədəbiyyat

- 1) https://en.wikipedia.org/wiki/Preposition_and_postposition
- 2) Бархударов Л.С., Штеллинг Д.А. Грамматика английского языка. Москва: Высшая школа, 1965, 432 с.
- 3) Kobrina N.A., Komeyeva E.A., Ossovskaya M.E. et al. An English Grammar-Morphology. Moscow: Просвещение, 1985, 288 p.
- 4) Sweet H.A. New English Grammar, Logical and Historical. Part I. Oxford, Oxford University Press, 1892, 225 p.
- 5) Nesfield J.C. Outline of English Grammar. London: MAXMILLAN & CO., 1918, p. 239.
- 6) Quirk R., Greenbaum S., Leech G. A University Grammar of English. Moscow: Высшая школа, 1982, p. 392.
- 7) Cobbett W. A Grammar of the English language. Oxford: Oxford University Press, 1984, p. 179.
- 8) Jacobs R.A., Rosenbaum P.S. English Transformational Grammar. Waltham, Massachusetts, Toronto: USA, 1968, p. 294.
- 9) Musayev O. İngilis dilinin qrammatikası. Bakı: Qismət, 2007, 587 s.
- 10) Rustamli I. I'm the Preposition – Learn me and I shall help you to speak good English. Bakı: Zaman, 1999, p. 284.
- 11) Hacıyev E.İ. Müasir İngilis və Azərbaycan dillərində köməkçi nitq hissələrinin funksional-semantik xüsusiyyətləri. Bakı: Mütərcim, 2006, 268 s.
- 12) Ильиш Б. История английского языка. М.: Высшая школа, 1968, 420 с.
- 13) Аксененко Б.Н. Предлоги Английского Языка. М.: Издательство литературы на иностранных языках, 1956, 318 с.
- 14) Бурлакова В.В. К вопросу о лексическом значении предлогов. Ленинград, 1971, 156 с.
- 15) Рейман Е.А. Английские предлоги - значения и функция. Ленинград: Наука, 1982, 241 с.

Açar sözləri: sözlüləri, funksional, məna, ismi münasibət, əlaqə, cümlə

Key words: prepositions, functional, meaning, noun relation, relationship, sentence

Ключевые слова: предлоги, функция, значение, отношение существительного, отношение, предложение

Xülasə

Məqalədə müasir dilçilikdə sözlülərin cümlənin formalaşmasında və mənimsənilməsində rolu araşdırılır. Dildə sözlər arasında əlaqə yaratmaq funksiyası sözlülərin üzərinə düşür. Müasir ingilis dilində sözlüləri qapalı leksik kateqoriyaya aid olan sözlər kimi dəyərləndirilir. İngilis dilində bu nitq hissəsi bəzən *prepositions*, bəzən də *adpositions* adlandırılırlar. Onlar sözlülü birləşmələrin aparıcı (baş) elementi kimi funksiya göstərir və əsasən də ismi birləşmələrin tərkibində işlənir. Semantik baxımdan sözlüləri əsasən zaman və məkan anlayışları ifadə edir, morfoloji baxımdan isə onlar əsasən infleksiya qəbul etməyən sadə formada olur.

The role of prepositions in sentence formation and acceptance in modern linguistics

Summary

The article deals with the role of prepositions in sentence formation and acceptance in modern linguistics. The function of creating a connection between words in the language falls on prepositions. Prepositions in modern English are valued as words belonging to a closed lexical category. In English, these parts of speech are sometimes called *prepositions* and sometimes *adpositions*. They function as the leading (head) element of preverbal compounds and are mainly used in noun compounds. From the semantic point of view, prepositions mainly express concepts of time and space, and from the morphological point of view, they are mostly in the simple form that does not accept inflection.

Роль предлогов в образовании и принятии предложений в современной лингвистике

Резюме

В статье рассматривается роль предлогов в образовании и принятии предложений в современном языкознании. На предлоги ложится функция создания связи между словами в языке. Предлоги в современном английском языке оцениваются как слова, относящиеся к закрытой лексической категории. В английском языке эти части речи иногда называются предлогами, а иногда и приставками. Они выполняют функцию ведущего (головного) элемента в предвербальных сложных словах и употребляются главным образом в составных словах существительных. С семантической точки зрения предлоги выражают главным образом понятия времени и пространства, а с морфологической - преимущественно в простой форме, не допускающей словоизменения.

RƏYÇİ: dos. L.Ələkbərova

İradə Nadir qızı Sərdarova²⁷
DİLÇİLİKDƏ AKTANT ANLAYIŞI

Akant termini ilk dəfə L.Tesnie`re-nin əsərində sintaktik cəhətdən əsas feildən birbaşa asılı olan nominalların əsas sintaktik rollarını ifadə etmək üçün təqdim edilmişdir: mübtədə, vasitəli tamamlıq və vasitəsiz tamamlıq. Burada təklif olunan şey L.Tesnie`re-nin ideyalarının inkişafı, işlənməsi və ən əsası ümumiləşdirilməsidir [1, s. 102].

“Tərkib hissəsi dedikdə nə başa düşülür?” indi onu izah edək.

İngilis dilinin qrammatikasında mübtədanın tərkib hissəsi daha böyük bir cümlənin, ifadənin və ya bəndin linqvistik hissəsi hesab olunur [2, s. 92]. Məsələn, cümləni təşkil edən bütün söz və söz birləşmələri həmin cümlənin tərkib hissəsidir. Tərkib morfem, söz, ifadə və ya cümlə ola bilər. Cümlə təhlili mübtədanı və ya xəbəri və ya digər müxtəlif hissələri müəyyənləşdirir, bu proses cümlənin tərkib hissələrinin təhlili kimi tanınır.

Qrammatikada tərkib hissələri:

- Qrammatikada tərkib hissələri cümlənin, ifadənin və ya bəndin struktur hissələrini müəyyən edir.

- Tərkib ifadələr, sözlər və ya morfemlər ola bilər.

- Tez Təsis Təhlili (Immediate Constituent Analysis) komponentləri müəyyən etmək üçün bir yoldur.

- Təhlildən verilmiş cümlənin strukturunu müəyyən etmək, onun alt qatdakı mənasını tapmaq və mənasını ifadə etməyin alternativ yollarını araşdırmaq üçün istifadə oluna bilər.

Hər cümlənin (və hər bir ifadənin və bəndin) tərkib hissələri var. Yəni, hər bir cümlə cümləni mənalı etmək üçün birlikdə işləyən başqa şeylərin hissələrindən ibarətdir. Məsələn, “*My dog Aristotle bit the postal carrier on the ankle*”, burada tərkib hissəsi mübtədadır, o ismi birləşmədən ibarətdir (Noun Phrase) (*my dog Aristotle*) və xəbər feili birləşmədən (Verb phrase) (*bit the postal carrier on the ankle*) ibarətdir.

İndi isə “İngilis dilində *aktant* nədir?” sualını izah edək.

L. Tesnière aktant belə izah edir: “(valentlik qrammatikasında) cümlənin əsas nitq hissəsinin agenti kimi fəaliyyət göstərən ifadə” [3, s. 106].

Qeyd edək ki, aktant termini müxtəlif yerlərdə işlənilə bilər. Məsələn, narrativdə (əsərlərin dilində, dilçilikdə və s.). Bu terminin hər iki sahədə istifadəsini, mənasını izah edək.

Narrativ nəzəriyyəsində semiotik povest təhlilinin aktantial modelindəki aktant, hekayənin irəliləməsində müxtəlif personajların rollarını təsvir edir. B. Latour yazır: “[Aktor-narrativ nəzəriyyəsində] “aktyor” semiotik tərifdir, aktant, yəni başqaları tərəfindən fəaliyyət göstərən bir şeydir. Bu, nə fərdi aktyorların, nə də ümumiyyətlə insanların xüsusi motivasiyasını ehtiva etmir. Aktant hərfi mənada hər hansı bir hərəkət ola bilər, bir şərtlə ki, bir hərəkətin mənbəyi olsun [4, s. 125].

Semiotika üzrə professor A.C.Qreymas 1966-cı ildə aktantial modelin yaradılması ilə məşhurlaşdı [4, s. 196]. Bu model hekayə danışarkən adətən yerinə yetirilən struktur rolları ortaya qoyur. Məsələn, qəhrəman, yaramaz (qəhrəmanın rəqibi), obyekt (araşdırma), köməkçi (qəhrəman) və s. Bu rolların hər biri hekayənin ayrılmaz tərkib hissəsini yerinə yetirir. Hər bir aktyorun aktantı olmadan hekayə natamam ola bilər. Beləliklə, “aktant” sadəcə hekayədəki bir personaj deyil, povesti ifadə edən ayrılmaz struktur elementidir.

Povestlərdə *aktant* həm də *yaramazla qoşalaşmış qəhrəman*, *əjdaha öldürən qılıncla qoşalaşmış əjdaha*, *rəqiblə qoşalaşmış köməkçi kimi ikili müxalifət cütləşməsi* kimi də təsvir edilə bilər. Buna görə də aktantial əlaqələr povest daxilində aradan qaldırılmalı olan problemlərin yaranmasında, kontrastın təmin edilməsində və ya hekayə daxilində antaqonist qüvvənin müəyyən edilməsində inanılmaz dərəcədə faydalıdır. Bununla belə, eyni personaj eyni vaxtda hekayədəki fərqli hərəkət, hadisə və ya epizod ardıcılığı ilə bağlı fərqli bir aktyora (və ya narahatlıq tərzinə) malik ola bilər. Buna görə də, onu personajın arxetipi kimi hekayədəki ardıcıl rolundan ayırmaq lazımdır. Hər bir situasiyanı hekayənin minimum müstəqil vahidi hesab etmək üçün aktant anlayışı narratologiyanın strukturizmində vacibdir. Aktanlar hekayənin əsas “müxalifət” strukturunda ümumi roluna görə birdən çox personajın funksiyasında da çıxış edə bilər. Bir sözlə, aktanların işlədildiyi povestin dərin strukturunu hekayənin səthi məzmunundan daha yüksək səviyyədə onun məzmununu yaradır və müəyyənləşdirir [5, s. 75].

1969-cu ildə Culia K. da Qreymasın aktantial modeli ilə povestlərdəki vəziyyətlərin dinamik inkişafını anlamağa çalışdı. O fikirləşdi ki, subyekt və obyekt mövqə mübadiləsi apara bilər, buna uyğun olaraq tərəfdar və rəqib də mövqə mübadiləsi apara bilər. Bundan əlavə, subyekt və obyekt cütü bəzən tərəfdar və rəqib cütü ilə öz mövqeyini dəyişir. Bununla belə, müəyyən bir zamanda povestdə çoxlu üst-üstə düşən vəziyyətlər var. Bütün povest strukturunda mövcud olan üst-üstə düşən vəziyyətlərlə mübarizə aparmaq üçün o, potensial aktant sürüşmələrini “dəyişiklik” deyil, “çevrilmə” adlandırdı [6, s.10]. Bunu A.C.Qreymasın öz transformasiya modeli, başqa bir narratoloji çərçivə ilə qarışdırmaq olmaz.

Müstəqil olaraq rus folklorunu tədqiq edən Vladimir Propp “7 akt sferası”nı da təqdim etmişdir:

- 1) Aggressor (Təcavüzkar);
- 2) Donor (Donor);
- 3) Auxiliary (Köməkçi);
- 4) Princess and the father (Şahzadə və ata);
- 5) Committer (Komissar);

²⁷ Azərbaycan Dillər Universiteti. Filologiya üzrə fəlsəfə doktoru, dosent

6) Hero (Qəhrəman);

7) Bogus hero (Saxta qəhrəman) [7, s. 95];

Bununla belə, bunlar hekayədəki şəxsin tipləri deyil, daha çox davranış nümunələridir: eyni adam bəzən bir “sfera”, bəzən də başqa bir “sfera” kimi çıxış edə bilər.

Aktant dilçilikdə. Dilçi L.Tesnière, feilin funksiyasını asılılıq qrammatikasında ön vacib hesab etdi və feili müşayiət edən müxtəlif tərkibli “aktant” terminini icad etdi: “əsas aktant”, nominativ hal; “ikinci aktant”, yiyəlik hal; “üçüncü aktant”, dativ hal;

Bu aktant anlayışı arqument anlayışına bənzəyir.

A.C.Qraymas aktantları 3 cüt “Modulyasiya” olaraq yenidən təyin etdi:

1. The Actant-Subject and the Actant-Object of Action (Aktant-mübtəda və aktant- tamamlıq);
2. The Actant-Sender and the Actant-Receiver of Information (aktant – məlumatı göndərən və aktant- məlumatı qəbul edən);
3. The Actant-Supporter and the Actant-Oppositionist of Volition (aktant-dəstəkçi) və aktant - İradə müxalifəçisi) [4, s. 20].

Aaktant başqaları tərəfindən hərəkət edən və ya fəaliyyət göstərən bir məfhumdur. Bu, nə fərdi icraçıların, nə də ümumilikdə insanların motivasiyasını nəzərdə tutmur. Fəaliyyətin mənbəyi olması şərtilə, aktant sözün həqiqi mənasında hər hansı bir şey ola bilər.

Məqalədə üç növ aktant səciyyələndirilir: semantik, dərin-sintaktik və səthi-sintaktik.

Akant asılı sintaktik arqumentlə eynidir, yəni predikatın valentliyi üçün tələb olunan isim ifadəsidir (və ya digər istinad tərkib hissəsi).

Dilçilikdə agent isim (latınca nomen agentis) hərəkəti bildirən başqa sözdən törəmiş və həmin hərəkəti edən varlığı müəyyən edən sözdür [8]. Məsələn, driver (sürücü) - drive (sürmək) feilindən yaranan isim agentidir (yəni məhsuldar sözdür).

Altmışıncı illərdə A.C.Qreyms V.Propp nəzəriyyələrinə əsaslanan aktantial modeli təklif etdi. Aktiv model nəzəri cəhətdən istənilən real və ya tematik hərəkəti təhlil etmək üçün istifadə oluna bilərdi. Aktiv modeldə hərəkət altı komponentə bölünə bilər ki, bunlara aktantlar deyilir. Aktantial təhlil təsvir olunan hərəkətin hər bir elementini müxtəlif aktantial siniflərə təyin etməkdən ibarətdir.

Altı aktant üç müxalifətə bölünür, hər biri təsvirin oxunu təşkil edir:

İstək oxu: (1) mübtəda / (2) tamamlıq. Mübtəda tamamlığa yönəldilmiş şeydir. Mübtəda tamamlıq arasında qurulan əlaqə *qovşaq* (junction) adlanır və daha sonra *bağlanma* (conjunction) (məsələn, *The Prince wants the Princess*) və ya *ayırılma* (disjunction) (məsələn, *A murderer succeeds in getting rid of his victim's body*) kimi təsnif edilə bilər.

Güc oxu: (3) köməkçi / (4) rəqib. Köməkçi mübtəda və tamamlıq arasında istənilən əlaqənin əldə edilməsinə kömək edir; rəqib də buna mane olur (məsələn, *The sword, the horse, courage, and the wise man help the Prince; the witch, the dragon, the far-off castle, and fear hinder him*).

Ötürmə oxu (A.C.Qraymasa görə bilik oxu): (5) göndərən / (6) qəbuledən. Göndərən mübtəda və tamamlıq arasında qovşağın yaradılmasını tələb edən elementdir (məsələn, Kral Şahzadədən Şahzadəni xilas etməyi xahiş edir). Qəbuledici, axtarışın aparıldığı elementdir. Sadələşdirmək üçün gələn qəbuledicini (və ya müsbət qəbuledicini) mübtəda və tamamlıq (məsələn, Kral, krallıq, Şahzadə və s.) Göndərən elementlər çox vaxt qəbuledici elementlərdir [4, s. 30].

Adətən, yuxarıdakı tərifdə törəmə morfolojiyasında özünə ciddi məna qazanır, yəni törəmə leksemi (morfoloji təhlilin mücərrəd vahidi) giriş kimi qəbul edir və yeni leksem əmələ gətirir. Bununla belə, morfemlərin törəmə morfemlərə və fleksiya bölməsi ümumiyyətlə sadə nəzəri sual deyil və müxtəlif müəlliflər təsnifatın ümumi nəzəri prinsipləri, eləcə də morfemlərin faktiki təsnifatı ilə bağlı müxtəlif qərarlar qəbul edə bilərlər və onlara istənilən dilin qrammatikasında rast gəlmək olur.

İstifadə edilmiş ədəbiyyat

- 1) Tesnière L. Elements of Structural Syntax. Trans. Timothy Osborne & Sylvain Kahane. Amsterdam: John Benjamins, 2015, 698 p.
- 2) Hawkes T. Structuralism and Semiotics. Berkeley: University of California Press, 1977, 192 p.
- 3) Tesnière L. Actants, Actors, and Figures, in *On Meaning: Selected Writings in Semiotic Theory*. Trans. Paul J. Perron & Frank H. Collins. Minneapolis: University of Minnesota Press, 1987, pp. 106–20
- 4) Greimas A. J. Structural Semantics: An Attempt at a Method. Trans. Daniele McDowell, Ronald Schleifer, & Alan Velie. Lincoln, Nebraska: University of Nebraska Press, 1983, 325 p.
- 5) Julia K. *Le texte du roman: approche sémiologique d'une structure discursive transformationnelle*. The Hague: Mouton, 1970, 275 p.
- 6) Georges P. *The thirty-six dramatic situations*. Trans. Lucille Ray. Franklin, Ohio: James Knapp Reeve, 1921, 210 p.
- 7) Vladimir P. Morphology of the folktale, 2nd rev'd edn. Trans. Laurence Scott. Austin: University of Texas Press, 1968 (repr. 2005), 195 p.
- 8) <https://www.collinsdictionary.com/dictionary/english/actant>

Açar sözlər: aktant, nitq hissələri, isim, mübtəda, xəbər, cümlə

Key words: actant, parts of speech, noun, subject, information, sentence

Ключевые слова: актант, части речи, существительное, подлежащее, информация, предложение

Xülasə

Məqalədə A.C.Qraymas tərəfindən hazırlanmış aktantial model müzakirə olunur. A.C.Qraymas, hərəkəti altı aspektə və ya aktantlara bölməyi təklif edir: mübtəda; məlumatı göndərən; məlumatı qəbul edən; köməkçi sözlər (sehrli qılınc, at, Şahzadənin cəsarəti və s.); rəqib (opponent) (cadugər, əjdaha, Şahzadənin yorğunluğu və ya terror

şübhəsi).

Bu modeldə hərəkət belə yerinə yetirilir:

- 1) Subject - what wants or does not want to be joined to (the Prince);
- 2) An object (the rescued Princess, for example);
- 3) The sender (for example, the King) is what instigates the action;
- 4) The (4) receiver (for example, the King, the Princess, the Prince) is what benefits from it;
- 5) A helper (for example, the magic sword, the horse, the Prince's courage) helps to accomplish the action;
- 6) An opponent (the witch, the dragon, the Prince's fatigue or a suspicion of terror) hinders it.

Aktant anlayışı (çox vaxt argument, constituent və s. kimi də istinad edilir) dilçilik nəzəriyyəsi üçün mühüm əhəmiyyət kəsb edir və lingvistik tədqiqatlarda heç də az əhəmiyyət kəsb etmir. Bununla belə, bu anlayış hələ də aydın deyil və çox tədqiq olunmamışdır. Aktant anlayışı çox vaxt çətdirici olur: aktantlar barədə olan anlayışlar və istifadə edilən terminlər qeyri-müəyyəndir, eyni anlayışlar müxtəlif terminlərlə təyin olunur və eyni termin müxtəlif anlayışlar üçün istifadə olunur. Bu məqalənin məqsədi bu sahəyə aid olan qaydaları nəzərdən keçirmək: lazımı fərqləri göstərmək, əsas anlayışlar üçün təriflər vermək və terminologiyani dəqiq müəyyən etməkdir.

The concept of actant in linguistics

Summary

The actantial model developed by A.J.Greimas is discussed in the article. A.J.Grimmas suggests dividing action into six aspects or actants: subject; the sender of the information; the receiver of information; auxiliary words (magic sword, horse, Prince's courage, etc.); opponent (witch, dragon, Prince's Fatigue or terrorist suspicion).

The action is performed as following in this model:

- 1) Subject - what wants or does not want to be joined to (the Prince);
- 2) An object (the rescued Princess, for example);
- 3) The sender (for example, the King) is what instigates the action;
- 4) The (4) receiver (for example, the King, the Princess, the Prince) is what benefits from it;
- 5) A helper (for example, the magic sword, the horse, the Prince's courage) helps to accomplish the action;
- 6) An opponent (the witch, the dragon, the Prince's fatigue or a suspicion of terror) hinders it.

The concept of actant (often referred to as argument, constituent, etc.) is important for linguistic theory and is no less important in linguistic research. However, this concept is still unclear and not much researched. The concept of actants is often confusing: the definitions and terms used for actants are vague, the same concepts are defined by different terms, and the same term is used for different concepts. The purpose of this article is to review the rules relevant to this field: to show the necessary distinctions, to provide definitions for key concepts and to define the terminology clearly.

Понятие актанта в лингвистике

Резюме

В статье обсуждается актантная модель, разработанная А.Ж.Греймасом. А.Ж.Греймас предлагает разделить действие на шесть аспектов или актант: субъект; отправитель информации; получатель информации; вспомогательные слова (волшебный меч, лошадь, храбрость Принца и т.д.); оппонент (ведьма, дракон, усталость Принца или подозрение терроризма).

Действие выполняется в модели как следующее:

- 1) Субъект (желает или не желает примкнуть к девятому Принцу);
- 2) Объект (спасённая Принцесса, например);
- 3) Отправитель (например, Король) провоцирует действие;
- 4) Получатель (например, Король, Принцесса, Принц) выигрывает от этого;
- 5) Помощник (например, волшебный меч, лошадь, храбрость Принца) помогает завершить действие;
- 6) Оппонент (ведьма, дракон, усталость Принца или подозрение теракта) мешает этому.

Концепт актанта (часто соотносится с аргументом, компонентом и т.д.) важен для лингвистической теории и также немаловажен в лингвистических исследованиях. Однако этот концепт всё ещё не ясен и недостаточно исследован. Концепт актант часто неоднозначный: определения и термины, используемые для актант неясные, одни и те же концепты определяются разными терминами и один и тот же термин используется для разных концептов. Цель этой статьи дать обзор правил, относящихся к этой области: показать важные различия, предоставить определения ключевым концептам и ясно определить терминологию.

RƏYÇİ: dos. E.Vəliyeva

SEMANTİK SINTAKSISİN BƏZİ MƏSƏLƏLƏRİ

Giriş. Müasir dilçilikdə sintaksisin konseptual bazası haqqında fikir müxtəlifliyi mövcuddur. Bir çox dilçilər sintaksisin obyektini, predmeti, aspektləri və s. kimi məsələlərdə fikirlərini ümumiləşdirərək prinsipcə iki sintaksisin olduğu ideyasını irəli sürmüşlər: “dar” və “geniş” sintaksis. Appolloni Diskolanın dövründən indiyədək mövcud olan ənənəvi sintaksis qrammatikanın bir hissəsi və ya sintaksis + morfolojiya kimi qəbul edilir. Onun predmetini cümlənin - söyləmin qrammatik strukturu, vahidini isə qrammatik mənalar (kateqoriyalarla), cümlənin komponentləri, sadə, mürəkkəb tabeli, mürəkkəb tabelsiz və s. cümlələrin təsnifatı təşkil edir [5, s. 86].

Sintaksisin ikinci “geniş” (semantik sintaksis) sintaksis adlanan növü isə sintaksisin qeyri-klassik növü olub, əlaqəli nitqin (coherent speech) dil xüsusiyyətlərindən bəhs edir. Nitqin mənalılığını, kommunikativ effektivliyini, əlaqəliliyini təmin edən qaydalar kompleks üç mürəkkəb mexanizmdən ibarətdir:

1. söyləmin təsiri və qiymətləndirilməsinə cavabdeh olan düzgün dərkətmə (təfəkkür) qanun və normaları;
2. insanların kommunikativ davranış qanun və normaları (bu zaman danışan (adresant) dediyi nitqin dinləyən (adresat) tərəfindən anlaşılmasında maraqlıdır);
3. dil qanunları (informasiyanın formalaşdırılması, ifadəsini təmin edən qanunlar).

Semantik sintaksis əlavə semantik komponentlə işlənən törəmə sintaksisin inkişaf etmiş sahələrindən biridir. Hal qrammatikası, interpretativ semantika, koqnitiv qrammatika, prototiplər semantikasından sonra semantik sintaksis semantik rolların təfsirində aralıq mövqə tutur. Cümlə üzvləri arasında onların icra etdikləri “tamamlıq”, “zərflik” kimi funksional-semantik funksiyalardan başqa, agent və pasient kimi semantik-rol mənaları vardır. Cümlə üzvləri arasında mövcud olan semantik rollar cümlənin tədqiqinin semantik obyektlərinə daxildir. Bu məqalədə biz semantik sintaksis, onun tədqiqat obyektini, məqsədi və işlənmə halları kimi məsələlərə aydınlıq gətirməyə çalışacağıq.

Əsas hissə. Geniş sintaksis dilçilikdə eyni zamanda semantik sintaksis də adlanır. Semantik sintaksisin əsas vahidini söyləmin - əlaqəli nitqin minimal fraqmenti təşkil edir. Semantik sintaksis söyləmin vahid məzmununu, intonasiya-qrafik, leksik və qrammatik formalaşması ilə əlaqədardır.

Məlumdur ki, danışq dilində söyləmin vahid məzmunundan savayı, para-linqvistik vasitələrdən, yəni “bədən dili”ndən – jestlərdən, mimikalardan və əşyavi-situativ realiyalardan da istifadə edilir. Söyləmin obraz-konsepti və subyektiv-qiymətləndirilməsi semantik sintaksisin obyektini təşkil edir. Əgər ənənəvi sintak-sisdə söz birləşmələri və cümlələrdə komponentlər arasındakı sırf qrammatik mü-nasibətlər, əlaqələr tədqiq edilsə, semantik sintaksisin tədqiqat sahəsi daha geniş-dir. Sintaksisin bu tipində komponentlər arasındakı qrammatik münasibət və əlaqələrdən başqa, semantik rollar, sözlərin ifadə etdikləri mənaların effektivliyi, obraz-konseptlərin qiymətləndirilməsi, deyilən söyləmlərə münasibət kimi məsələlər tədqiq edilir. Bu məqalədə biz semantik sintaksisin tədqiqat obyektlərindən biri olan cümlədə sözlər arasında olan semantik rollar məsələsinə aydınlıq gətirməyə çalışacağıq.

Dilçilik ədəbiyyatında semantik rol termini müxtəlif mənalarda işlənir: semantik aktantlar, semantik hallar və ya dərin hallar. Dərin hallar termini ilk dəfə 1960-cı illərdə amerikalı dilçi Ç. Filmor tərəfindən işlənmişdir. Lakin sonralar bir çox dilçilər tərəfindən işlənərək təkmilləşdirilmişdir [4]. Ç. Filmora görə, semantik hal dedikdə, predikatla aktant arasındakı semantik əlaqələr nəzərdə tutulur. Predikat – hərəkət və ya vəziyyəti bildirən sözdür və o, bu hərəkət və ya vəziyyəti daşıyan obyektini bildirir. Dilçilər tərəfindən qeyd edilən vacib semantik rollar bunlardır: agent (*agent məlumatı ötürən deməkdir*), pasient, eksperenser, stimulyer, instrument, resipient, faktitiv, lokativ. Ç. Filmor predikat və arqument arasında 6 dərin (semantik) halı göstərən funksional əlaqənin mövcud olduğunu qeyd etmişdir:

1. Agentiv, agens (Agentive);
2. Instrumentalis, instrumentativ (instrumental);
3. Dativ (Dative);
4. Locative (Locative);
5. Faktitiv, nəticə bildirən (Factitive);
6. Obyektiv, obyekt (objective): [4, s. 373].

Beləliklə, Ç. Filmor cümlə komponentləri arasında yuxarıda qeyd edilən 6 hala əsasən əsas semantik rolu fərqləndirmişdir:

Agent (latın dilində “agens” fəaliyyət göstərən, partisipant) vəziyyət üzərində nəzarəti həyata keçirən, hadisənin təşəbbüskarıdır. Agent, əsas etibarilə cümlənin üst strukturunda mübtədə və ya sözlüklü tamamlıqla ifadə edilir. Məsələn, *He watched me gravely.* - ‘O, mənə ciddi şəkildə baxdı.’// *I was watched by him gravely.* - ‘Mən onun tərəfindən ciddi şəkildə baxıldım.’ [11, s. 54].

Birinci cümlədə agent cümlənin mübtədası (he), ikinci cümlədə isə agent cümlənin sözlüklü vasitəli tamamlığı (by him) ilə ifadə edilmişdir. Agentin cümlədə rolu müxtəlifdir. Belə ki, agentin hərəkəti obyektin əmələ gəlməsinə səbəb olduğu halda, onun agentliyi kauzativ və permissiv tipli ola bilər. Məsələn:

- a) *John lost the game.* ‘Con oyunu uduzdu.’ [11, s. 65].
- b) *John lost the way.* ‘Con yolu azdı.’ [11, s. 34].

Yuxarıdakı cümlələri müqayisə etsək, görə bilərik ki, birinci cümlədə canlı obyektin fəaliyyəti nəticəsində

²⁸ Azərbaycan Dillər Universitetinin baş müəllimi, elmirahaliyeva@yahoo.com

başqa bir hərəkət baş verir. Başqa sözlə, agentin fəaliyyəti kausativdir; ikinci cümlədə isə, agent - permissiv hansısa hərəkətin baş verməsinə şərait yaradır. İngilis dilində agent kausativliyi yaradan feillərə nümunə olaraq *to lower* “əndirmək”, *to raise* “qaldırmaq”, *to lift* “qaldırmaq”, *to drag* “sürükləmək”, *to pull* “çəkmək”, *to push* “itələmək”, *to break* “sındırmaq”, *to open* “açmaq”, *to keep* “saxlamaq” və s. kimi feilləri göstərmək olar. Qeyd etmək lazımdır ki, yuxarıda adları çəkilən feillərin demək olar ki, hamısı təsirli feillərdir. Məsələn,

a) *He broke the glass.* - ‘O, şüşəni (stəkani) sındırdı’ [11, s. 18].

b) *He pushed the box.* - ‘O, qutunu itələdi’ [11, s. 74].

Agent - permissiv feillərinə misal olaraq *to release* “azad etmək”, *to teach* “öyrətmək”, *to show* “göstərmək”, *to invite* “dəvət etmək” kimi feilləri göstərə bilərik.

Pasient latın dilində “*patiens*” sözündən götürülüb, mənası əziyyət çəkən, təsirin və ya hərəkətin yönəldiyi iştirakçı deməkdir. Pasient hərəkətin obyektini bildirir. Patient həm canlı, həm də cansız obyektləri bildirən obyektlərlə ifadə edilə bilər. Məsələn,

1) *Al bit his hand.* “El əlini dişlədi.”

2) *The yard was not overlooked.* “Həyəət diqqətdən kənar qalmadı.”

Birinci cümlədə pasient canlı obyektlə ifadə edildiyi halda, ikinci cümlədə cansız obyektlə ifadə edilmişdir [6, s. 348].

Faktiviv. Hələ ənənəvi qrammatikada O. Yespersen *The boy dug the ground* “Oğlan torpağı qazdı.” və *The boy dug the hole* “Oğlan quyu (dəlik) qazdı.” cümlələri arasında fərq olduğunu qeyd edirdi. Birinci halda, tamamlıqla ifadə edilmiş obyekt hərəkətə məruz qalır, ikinci halda isə, obyekt hərəkətin nəticəsi hesab edilir. Beləliklə, faktitiv dillə obyektivləşən, hərəkətin nəticəsini bildirən semantik roldur [3, s. 39].

Obyektin fiziki vəziyyətinin dəyişməsinə səbəb olan partisipiant (iştirakçı) instrument adlanır. Bu zaman hərəkətin və ya fiziki dəyişmənin bilərəkdən dəyişilməsi nəzərdə tutulur. Məsələn,

Alice opened the door with a key - “Alisa qapını açarla açdı.”

Bəzi hallarda obyekt özü mübtədə funksiyasında çıxış edə bilər, məsələn, *A stone broke the window* - “Daş pəncərəni sındırdı.”

Bəzi hallarda isə, agent və instrument (mübtədə və ya işi icra edən) cümlədə işlədilmir və patient (tamamlıq) mübtədə kimi çıxış edir, məsələn, *The window broke* - “Pəncərə sındı.” *The door opened* - “Qapı açıldı.”

Lokativ (latın dilində “*locus*” yer, yerli deməkdir) hərəkət iştirakçılarının yerini bildirir. İngilis dilində hərəkətin icra yerini bildirmək üçün müxtəlif vasitələr vardır: bu həm sözünlü ifadələrlə (*in, on, at, from, to, out of, through, under, over* və s.), həm də müxtəlif zərflilərlə ifadə edilə bilər.

Bir feillə hərəkətin icra yerini bildirmək üçün müxtəlif sözünlülərin işlənməsi bir daha onu sübut edir ki, rol semantikasi müxtəlifdir. Digər tərəfdən, onların hamısının hərəkətin icra yerini bildirmələri birləşdirir.

Statik məkan oriyentasiyasına malik olan feillər (*to stand* “durmaq”, *to stay* “dayanmaq”, *to lie* “uzanmaq”, *to be* “olmaq” və s.) öz rol strukturlarında lokativə malikdirlər. məsələn, *to lie* “uzanmaq” feilinə baxaq. *He lay on the grass* - “O, otun üstündə uzandı.”

Lokativ cümlədə yer zərfliyi funksiyasında işlənir. Bəzən isə, lokativ cümlənin mübtədəsi olur, məsələn,

1) *It is snowy in Siberia.* - “Sibirdə qar yağır.”

2) *Siberia is snowy.* - “Sibir qarlıdır.” [4, s. 376].

Nümunədən də göründüyü kimi, birinci cümlədə lokativ yer zərfliyi, ikinci cümlədə isə, mübtədə funksiyasında işlənmişdir.

Dinamik məkan oriyentasiyasına malik olan feillər (*to go* “getmək”, *to move* “hərəkət etmək”, *to run* “qaçmaq”, *to creep* “sürünmək”, *to fall* “yıxılmaq”, *to roll* “yuvarlanmaq”) məkanın başlanğıc, tranzit və son nöqtəsini bildirə bilər.

Məsələn. *To reach, to arrive* “gəlib çatmaq” məkanın son nöqtəsini, *to leave, to depart* “tərk etmək, ayrılmaq” başlanğıc nöqtəsini bildirir. Bəzi feillərdə isə tranzit məkan ifadə edilir. məsələn,

1) *An apple fell from the tree to the ground.* “Alma ağacdan yerə düşdü.”

2) *An apple fell from the tree.* “Alma ağacdan düşdü.”

3) *An apple fell to the ground.* “Alma yerə düşdü.”

4) *An apple fell.* “Alma düşdü.” [5, s. 90].

Bu cümlələrin hər biri müxtəlif məlumatlar verir. Birinci cümlədə tranzit məkan (*from the tree to the ground*), ikinci cümlədə hərəkətin başlanğıc nöqtəsi (*from the tree*), üçüncü cümlədə hərəkətin son nöqtəsi (*to the ground*) sözünlü ismi birləşmə vasitəsilə ifadə edilmişdir.

Feilin rol strukturu, cümlənin semantik konfigurasiyası və cümlənin struktur sxemi arasındakı münasibət aşağıdakı şəkildə xarakterizə edilə bilər. Feilin rol quruluşu feilin semantikasi ilə təyin olunan tam rollar toplusudur. Feilin rollar quruluşu ilə hərəkətin mənası semantik konfigurasiya təşkil edir. Feilin bir rol strukturu ilə birdən çox semantik konfigurasiya əlaqələndirilə bilər. Beləliklə, birdən çox cümlə strukturu müəyyən semantik konfigurasiya ilə əlaqələndirilə bilər. Məsələn, *to cut* “kəsmək” feili ilə cümlənin semantik konfigurasiyası:

a) *The glazier cuts glass with a diamond.* “Şüşəçi almazla şüşə kəsir.”

b) *The glazier cuts glass.* “Şüşəçi şüşə kəsir.”

c) *A diamond cuts glass.* “Almaz şüşə kəsir.”

a) cümləsinin strukturu: agent → pasient → instrument

b) cümləsinin strukturu: agent → pasient

c) cümləsinin strukturu: instrument → pasient

Cümlənin xəbərini məlum növdən məchul növə çevirərkən altı müxtəlif cümlə modeli yaranacaqdır. Yuxarıda adları qeyd edilən rollardan başqa, eksperiens (təcrübə edən – daxili hissiyatına təsir edilən partisipiant), stimul (təsir mənbəyi olan, vəziyyətin iştirakçısına təsir edən), resepiant (hər hansı fəaliyyət nəticəsində nəşə əldə edən partisipiant), elementativ (təbii fəlakət nəticəsində baş verən hərəkət) kimi rollar da müəyyənləşir.

Lakin qeyd etmək lazımdır ki, semantik sintaksisin ümumi təsnifatını təyin etmək hələ mümkün olmamışdır.

Feilin sözdüzəldici xüsusiyyətləri feilin semantikasına müxtəlif rolların daxil edilməsini şərtləndirir. Məsələn, *to gild* feilinin “qızıla qərğ emək” mənası vardır. Bununla belə, bu feil iki mənanı: “örtmək” və “qızıl” mənalərini özündə birləşdirir. Bu iki məna birləşərək *to coat with gold* “qızıla örtmək” şəklində işlənir. *To ice, to powder, to silver* feilləri haqqında da eyni fikri söyləmək olar. Bu feillərin mürəkkəb semantik strukturu təkcə onların sözdüzəldici xüsusiyyətləri ilə əlaqədar deyildir. Bu eyni zamanda həmin feillərin cümlədə hansı rollarla reallaşması ilə bilavasitə əlaqədardır. *To coat* feili üç rol əhatə edən struktura malikdir.

Agent → pasient → material *They coated the spire with gold.* “Onlar binanın damını qızıla örtüblər.”

Agent → pasient *They coated the spire.* “Onlar binanın damını örtüblər”.

Material → pasient *Gold coated the spire.* “Qızıl binanın damını örtübdür”.

Sözün semantik strukturunun minimallaşdırılması dedikdə, cümlənin semantik rolunun sözün semantik quruluşunun komponenti səviyyəsinə keçməsi nəzərdə tutulur. Rolun təkrarlanması bir şərtlə mümkün olur ki, ismi birləşmə fərqli xüsusiyyətlərə malik obyektin xüsusiyyətləri haqqında informativ məlumatları özündə ehtiva etsin. Məsələn, *They glided the spire with the gold specially processed for this purpose.* “Onlar bu məqsədlə düzəlmiş şilləri qızıla üzəyirdilər.

Minimallaşdırma hadisəsi bütün dillərə xas olsa da, onun ifadə tərzini müxtəlifdir. Bir dildə asanlıqla minimallaşdırılan dil hadisəsi başqa bir dildə çətin minimallaşdırıla bilər.

Nəticə. Beləliklə, rol qrammatikası (hal qrammatikası) cümlənin semantikasının semantik valentliklər sistemi kimi əsas feilin mənalılarının işləndiyi rollarla əlaqələri vasitəsilə təsvir etmək metodudur. Ənənəvi sintaksisin obyektini söz birləşməsi-cümlə-söyləm, predmetini isə söz birləşmələri- cümlələr arasında olan qrammatik münasibətlər təşkil edirsə, semantik sintaksisin tədqiqat obyektini daha geniş olub, sözlərin cümlədə icra etdiyi sintaktik funksiyadan savayı, sözlər arasında olan semantik rollar, sözlərin ifadə etdikləri mənalıların effektivliyi, obraz-konseptlərin qiymətləndirilməsi, deyilən sözlərlərə münasibət kimi məsələləri əhatə edir.

İstifadə edilmiş ədəbiyyat

1. Abdullayev, K. (2016), Azərbaycan dili sintaksisinin nəzəri problemləri, Bakı.
2. Veysəlli, F.Y. (2008), Struktur dilçiliyin əsasları, Studia Philologica, II, Morfemika. Sintaqmatika, Bakı: Mütərcim, 310 s.
3. Есперсен, О. (2011), Философия грамматики / О. Есперсен. – Москва: издательство иностранной литературы, 285 с.
4. Филлмор, Ч. (1981), Дело о падеже /Пер. с англ. //Новое в зарубежной лингвистике: Лингвистическая семантика. М.: Прогресс, Вып.10, с. 369-495.
5. Фоменко, Ю.В., (2000), Одиноца, М.П. Дискуссия о семантическом синтаксисе, Вестник Омского университета, № 3, стр.86-92
6. Фурер, О.В. (2004), Семантические представления агентивных глаголов и их дериватов в категориях теории фреймов/Вестник Самара гос. Экон. Самара: №1, с. 348-352
7. Чейф, У.Л. (1975), Значение и структура языка. М.: Прогресс, 432 с.
8. Chomsky, N. (2000) Minimalist inquiries, Martin R. Step: Essays on Minimalist Syntax in Honor of Howard Lasnik, MIT Press, 89-155 pp.
9. Chomsky, N. (1993). A Minimalist program for linguistic theory: Hale K. Keyser S. I/ The view from building: Essays in linguistics in Honor Sylvain Bromberger, MIT Press, 1-52.
10. Collins, C. (2001). Economy conditions in syntax. The Handbook of Contemporary Syntactic Theory, Oxford University Press, 45061 pp.
11. Maughan W.S., 1985, Theatre, M.: Vyssaya Skola, 222 pp.

Açar sözlər: söyləm, agent, pasient, resepiant, obyekt

Ключевые слова: высказывание, агент, пациент, реципиент, объект

Key words: statement, agent, patient, recipient, object

Xülasə

Təqdim olunan məqalə semantik sintaksisin bəzi məsələlərinin tədqiqinə həsr edilmişdir. Semantik sintaksis əlaqəli nitqin dil xüsusiyyətlərindən bəhs edir. Semantik sintaksis əlavə semantik komponentlə işlənən törəmə sintaksisin inkişaf etmiş sahələrindən biri kimi, hal qrammatikası, interpretativ semantika, koqnitiv qrammatika, prototiplər semantikasından sonra semantik rolların təfsirində aralıq mövqə tutur. Bu məqalədə biz semantik sintaksis, onun tədqiqat obyektini, məqsədi və işlənmə halları kimi məsələlərə aydınlıq gətirməyə çalışmışıq.

Некоторые вопросы семантического синтаксиса

Резюме

Данная статья посвящена изучению некоторых вопросов семантического синтаксиса. Семантический синтаксис занимается лингвистическими особенностями родственной речи. Семантический синтаксис, как одна из продвинутых областей порождающего синтаксиса, трактуемая с дополнительным семантическим компонентом, занимает промежуточное положение в интерпретации семантических ролей после падежной грамматики, интерпретационной семантики, когнитивной грамматики, семантики

прототипов. В данной статье мы постарались прояснить такие вопросы, как семантический синтаксис, объект его исследования, цель и случаи развития.

Some questions of semantic syntax

Summary

The presented article is devoted to the study of some issues of semantic syntax. Semantic syntax deals with linguistic features of coherent speech. Semantic syntax, as one of the advanced fields of generative syntax, which is treated with an additional semantic component, occupies an intermediate position in the interpretation of semantic roles after case grammar, interpretive semantics, cognitive grammar, semantics of prototypes. In this article, we have tried to clarify issues such as semantic syntax, its research object, purpose, and cases of development.

Rəyçi: f.f.d., dos. M.Qocayeva

ФУНКЦИОНИРОВАНИЕ ГЛАГОЛОВ НЕСОВЕРШЕННОГО ВИДА РУССКОГО ЯЗЫКА В СВЯЗНОМ ТЕКСТЕ

В настоящее время функционально-грамматическое исследование языковых явлений проводится при учете взаимодействия грамматической формы, лексического значения и контекста. Основное направление анализа языковых единиц в функциональной грамматике по принципу «от функций к средствам (от семантики к форме)» отражают реальные процессы порождения речевого высказывания, в котором грамматически оформленной внутренней речи и артикуляционно-внешней предшествует семантический этап – блоки смыслов. Описание функционирования грамматических единиц осуществляется в пределах системы функционально-семантических полей [1, с. 28-30]. Идея и принципы функциональной грамматики используются при создании практических грамматик, предназначенных для активного усвоения русского языка как иностранного. Методика изучения видовых форм глагола в условиях контекста и ситуации [2, с. 105; 7, с. 19] является необходимым условием при обучении учащихся-азербайджанцев правильному употреблению видов, но на продвинутом этапе обучения возникает необходимость обучать употреблению видов на материале компонентов текста и целостных текстов. Проблема текста является актуальной и в методике преподавания русского языка как иностранного, и в лингвистике. В основе исследования функционирования видов в тексте или в его фрагментах лежит контекстологический анализ видовых функций.

Особое внимание уделяется изучению конкретно-процессного типа функционирования глаголов несовершенного вида (далее НСВ), являющегося основным для несовершенного вида, так как процессность является доминантой его семантического содержания. В самом названии конкретно-процессной функции раскрываются два основных признака: процессность и конкретность. Процессность является основой семантического содержания НСВ и предполагает «обозначение действия или состояния, зафиксированного в один из моментов (периодов) его протекания или длительности» [1, с. 184]. Конкретность действия определяется ситуацией, которая отражена в тексте высказывания, происходящей в конкретное время, в конкретном месте, с участием конкретного лица, наблюдающего конкретные действия и состояния. Признак наблюдаемости – «перцептивность» – является необходимым при анализе процессных ситуаций. Наблюдение может осуществляться действующим лицом непосредственно и эксплицитно выражаться, например, глаголами *смотрел, видел* и др., может выражаться и имплицитно (условно), с точки зрения автора. Важнейшим элементом процессности, который помогает выявить контекст, является динамичность действия. «Динамика процесса в момент (период) его фиксации заключается в передаче переходов от одного состояния в осуществлении процесса к другому (более позднему)» [1, с. 186].

Выделение типов аспектуально значимых целостных фрагментов текста, где реализуется конкретно-процессная функция глаголов НСВ, требует набора определенных признаков, характерных для данного типа употребления. Но типизация аспектуально значимых текстов может быть только относительной ввиду сложности и многообразия аспектуальных связей внутри текста, смены ситуаций, влияющих на аспектуальную характеристику текста. Выделяются фрагменты текста, содержащие локализованную во времени и пространстве ситуацию, включающую ряд действий и состояний, связанных друг с другом в единое целое. Рассмотрим примеры: *Она (Настена) подходила к будке по вечеру, когда солнце уже спускалось за Ангару, точно в тот западающий на горизонте прогал, где лежало Андреевское. Полреки было покрыто тенью, светлой еще и легкой, но течение там казалось много сильнее и туже, чем на повешенной половине. А на солнце вода ярко, слепя глаза, играла блестками, словно отвлекаясь, кружась и задерживаясь в движении... Под яром лежал еще лед – колючий, дырявый и грязный, от него, пробив в песке и камнях дорожки, струились ручейки. По берегу носились суетливые, быстрые и вертявые, с длинными острыми хвостами птички, которых там, где росла Настена, называют трясогузками, а здесь – пливками...*

Со свистом проносились над головой Настены стрижи, остро нахло, забывая дыхание, сыростью; лениво чавкала слабая, изнутри себя беруцая волна, потому что в воздухе было тихо, смиренно; издали, с верхнего мыса Покосного острова, доносился шум воды (В.Распутин. «Живи и помни»).

Ситуация здесь определяется как единичная и конкретная, локализованная во времени: конкретность места – *к будке*, конкретность времени – *по вечеру, когда солнце уже спускалось за Ангару*. Экспозиция перцептивности выражена имплицитно: *Настена подходила*, и дальше раскрывается картина, наблюдаемая Настеной. Описываемую ситуацию можно определить как процессную, так, как уже в контексте первого предложения раскрываются важнейшие признаки процессности: неограниченность глагольных действий пределом (*подходила, спускалось, лежало*), динамичность, т.е. протекание действия во времени от прошлого и будущему. Статальная разновидность конкретно-процессной функции, выраженная глаголом *лежало*, также не лишена признака динамичности, так как в данной ситуации субъектом зафиксирован определенный период времени, вмещающий в себя определенную (срединную) фазу процесса. Реализация перцептивности начинается с глаголов *спускалось* и *лежало* – конкретно-процессный тип употребления, акциональный оттенок в первом случае и статальный во втором.

²⁹ Бакинский славянский университет

В дальнейшем конкретность ситуации сохраняется, и глагол *казалось* в фиксируемый период времени выступает в конкретно-процессной функции с модальным оттенком, но процессность ослабляется, так как течение реки могло казаться сильнее не только в фиксируемый период, но и всегда. Та же конкретно-процессная функция реализуется в контексте следующего предложения при помощи глагола *играла*. Но процессность усиливается за счет дополнительных актуализаторов, уточняющих, как именно протекает процесс, в роли которых выступают деепричастия *отвлекаясь, кружась, задерживаясь*. Действия, выраженные перечисленными деепричастиями, сами имеют оттенок процессности и происходит одновременно с основным в данном контекста действием *играла*. В дальнейшем контексте при сохранении конкретной ситуации в реализации признака перцептивности участвуют процессные глаголы: *лежал* (статальный оттенок длительной разновидности); *струились, носились, проносились, пахло, чавкала, доносился* (акциональный оттенок). С точки зрения наблюдателя, в роли которого одновременно выступают и субъект наблюдения (Настена), и сам автор, рассматриваемые действия происходят одновременно и образуют процессный ряд. Но не все глаголы выступают в чисто конкретно-процессной функции. *Носились, проносились, чавкала* – действия повторяющиеся, их функцию можно определить как не ограниченно-кратную, но конкретность наблюдаемой ситуации, процессность, реализуемая во всем фрагменте текста, позволяют отнести эти глаголы к «периферийной области процессности» [5, с. 70].

В тексте имеется глагол *росла* в конкретно-процессном типе его употребления (... *которых, там, где росла Настена...*), но действие данного глагола отнесено к прошлому и не реализуется в рассматриваемой ситуации. Глагол *называют* лишен признака процессности, его функцию можно определить как обобщенно-фактическую. В конкретно-процессной функции употреблены глаголы *пахло* (*остро пахло, забывая дыхание, сыростью*) и *доносился* (*издали, с верхнего мыса Покосного острова, доносился шум воды*). В обоих случаях ситуация единична и конкретна, действие не ограничено пределом, присутствует признак динамичности, связанный в данном, зафиксированном наблюдателем, периоде с признаком перцептивности, реализованным не только через зрительное восприятие, но и через слуховое *доносился*, осязание *пахло*. Таким образом, в данном фрагменте текста реализация признака перцептивности происходит за счет глаголов НСВ, выступающих в основном в конкретно-процессном типе их употребления. Анализ следующего фрагмента подтверждает высказанные ранее предположения о преимущественном употреблении глаголов НСВ в конкретно-процессной функции в типе текста, характеризующегося определенными признаками. *Из окна квартиры Колтунова лился желтый свет, падал на землю, показывал в темноте штабель шпал и тонкий ствол тополя. Сквозь кисею, натянутую в рамке окна, я видел Колтунова: он сидел за столом в ночном белье, облокотясь, согнувшись, запустив пальцы в рыжие волосы. Его острый небритый подбородок судорожно вздрагивал, и на книгу, лежащую между локтями, капали слезы, – при свете лампы было хорошо видно, как они падали одна за другою, – мне казалось, что я слышу мокрые удары о бумагу. Нехорошо видеть человека, когда он плачет...* (М.Горький. Книга).

Так же, как в предыдущем тексте, ситуация единичного действия раскрывается в контексте первого предложения: дается конкретное описание места (*под окном квартиры Колтунова*) и времени (*в темноте - поздний вечер*) наблюдения. Реализация перцептивности начинается с первого предложения, хотя период фиксации процесса выражен имплицитно. Эксплицитно выраженный признак перцептивности проявляется в контексте второго предложения: *я видел*.

В реализации функции процессности участвуют глаголы *лился* и *падал* (конкретно-процессный тип употребления). В лексическом значении глагола *лился* заложено значение процессности. В функционировании данного глагола проявляются и аспектуальные признаки процессности: неограниченность действия пределом, внутренняя динамичность протекания процесса. Данные аспектуальные признаки реализуются и в процессной функции глагола *падал*, действие которого происходит одновременно с действием глагола *лился*. В дальнейшем контексте в реализации признака перцептивности участвует глагол НСВ конкретно-процессного типа употребления *сидел* (статальный оттенок); в глаголах *вздрагивал, капали* и *падали* реализуется неповторяемость действия, а также процессность, состоящая из цепи отдельных актов, связанных в единый процесс. Функцию данных глаголов можно определить как конкретно-процессную. Нереальность дальнейшего действия *...мне казалось, что я слышу мокрые удары о бумагу* не исключает употребления глагола *казалось* в конкретно-процессной функции. На основании проведенного анализа определяется комплекс признаков, характеризующих следующий тип фрагмента текста: «Это – фрагмент, содержащий локализованную во времени и пространстве процессную ситуацию, включающую ряд действий и состояний, связанных друг с другом в единое целое» [6, с. 148]. Для выделенного типа фрагмента характерны следующие признаки: 1) конкретность места и времени; 2) перцептивность (наличие наблюдателя), связывающая наблюдаемые действия и состояния в единое целое; 3) преимущественное употребление глаголов несовершенного вида в конкретно-процессной функции; 4) одновременность действий и состояний, выраженных глаголами НСВ; 5) Неограниченность действий и состояний пределом. При некоторой методической интерпретации понятие аспектуально значимого фрагмента текста может быть использовано в практике преподавания глагольного вида в азербайджанской аудитории. Традиционная методика обучения – противопоставление видовых функций совершенного и несовершенного видов в определенных временах и наклонениях – в подобных случаях недостаточно эффективна. Особенно это касается обучения употреблению видов в мо-

нологической речи. Основой обучения могут служить типовые фрагменты, в которых представлены глаголы совершенного и несовершенного видов в определенных функциях. Предлагаемый подход позволяет реализовать в обучении принцип от смысла к форме. Определив семантическую доминанту фрагмента как процессную, учащиеся смогут выбрать соответствующую видовую форму, т. е. глаголы НСВ в конкретно-процессной функции.

ЛИТЕРАТУРА

1. Бондарко А.В. Вид и время русского глагола (значение и употребление). Москва: Просвещение, 1971, 239 с.
2. Бондарко А.В. Грамматическая категория и контекст. Ленинград: Наука, 1971, 114 с.
3. Гиясбейли М.А., Магеррамова М.Т., Шахбазова А.Э. Учмися говорит по-русски. Русский язык как иностранный. Баку, 2008, 251 с.
4. Зарубина Н.Д. Текст: лингвистический и методический аспекты. Москва: Русский язык, 1981, 112 с.
5. Кожанова Н.И. Структурно-семантические особенности современной устной разговорной речи в практике обучения русскому языку как иностранному // Современные проблемы лингвистики и методики преподавания русского языка в вузе и школе. Воронеж, 2008. Вып. 5. с. 65-72.
6. Мамедов Н.Ш. Текст и языковая коммуникация. Баку, 2019, с. 252 с.
7. Рассудова О.П. Употребление видов глагола в русском языке. Москва: МГУ, 1968, 140 с.

Key words: *Russian as a foreign language, verb, imperfect aspect, connected text, context, situation, concreteness, process, dynamics of action*

Ключевые слова: *русский язык как иностранный, глагол, несовершенный вид, связный текст, контекст, ситуация, конкретность, процессность, динамика действия*

Açar sözlər: *rus dili xarici dil kimi, feil, bitməmiş tərz, əlaqəli mətn, kontekst, situasiya, konkretlik, proseslik, hərəkətin dinamikliyi*

RUS DİLİNİN BİTMƏMİŞ TƏRZ FEİLLƏRİNİN ƏLAQƏLİ MƏTNDƏ İŞLƏNİLMƏSİ XÜLASƏ

Məqalədə rus dilini xarici dil kimi öyrədərkən əlaqəli mətndə feilin bitməmiş tərzinin funksiyalarının realizə edilməsi nəzərdən keçirilir. Kontekst və situasiya şəraitində feilin tərz formalarının düzgün işlədilməsi azərbaycanlı tələbələrin rus dilində nitqinin formalaşmasının vacib şərtidir. Feilin tərz formalarının əlaqəli mətnin materialı əsasında öyrədilməsi xüsusi maraq kəsb edir. Feilin bitməmiş tərz formasının əsas funksiyası konkret-proses funksiyasıdır. Proseslik feilin bitməmiş tərz formasının əsas semantik məzmunudur və onun müəyyən bir anda həyata keçməsi və ya davam etməsinin qeyd olunduğunu bildirir. Hərəkətin konkretliyi konkret zamanda, konkret yerdə, konkret şəxsin iştirakı ilə baş verən və mətndə əks olunan situasiya ilə müəyyən edilir. Konteksti müəyyən etməyə kömək edən hərəkətin dinamikliyi prosesliyin vacib elementidir.

FUNCTIONING OF RUSSIAN IMPERFECTIVE VERBS IN CONNECTED TEXT SUMMARY

The article discusses the implementation of the function of imperfective verbs in a connected text when teaching Russian as a foreign language. The methodology for studying aspectual forms of a verb in the context and situation is a necessary condition for teaching Azerbaijani students the correct use of aspects. Particularly interesting is teaching the use of verb aspects using the material of a connected text. The main thing for imperfective verbs is the concrete process function. Processivity is the basis of the semantic content of the imperfect form and involves the designation of an action or state recorded at one of the moments of its occurrence or duration. The specificity of the action is determined by the situation which is reflected in the text occurring at a specific time, in a specific place with the participation of a specific person.

Rəyçi: prof. T.H.Məmmədova

СЕМАНТИЧЕСКИЕ И СТРУКТУРНЫЕ ОСОБЕННОСТИ АНТРОПОНИМОВ В ПРОИЗВЕДЕНИЯХ М.А.БУЛГАКОВА

Термины, относящиеся к собственным именам, представляют собой не только лингвистические, но и культурные аспекты, внося сложности в понимание. На семантическом уровне их основная функция заключается в идентификации сущности или концепции. Однако существует важное разграничение: собственные имена могут не только обозначать, но и нести смысл, обладая коннотациями и актуализируя контекстуальные значения.

Когда речь идет о литературных собственных именах, происходит сложный процесс преобразования. Этот процесс начинается с транслитерации, пройдя через лексическую и/или семантическую эквивалентность, и заканчивается адаптацией и созданием новых имен и эргонимов в соответствии с требованиями, ожиданиями и различными намерениями перевода, которые могут быть психологическими, семантическими, культурными или идеологическими.

В контексте личных имен в литературе, в отличие от социальной функции, имя литературного персонажа выполняет двойную роль – оно не только является меткой для личности, но также отражает характер. Это имя не может быть произвольным, так как идентичность персонажа прежде всего находит свое выражение в этом "эмблематическом" обозначении. Именно поэтому имена литературных персонажей становятся прототипами, созданными воображением писателя. Они несут эмблематический характер, формируя образ персонажа через свою символичность. Творческий путь Михаила Булгакова, кажется, пронизан тем же уникальным сочетанием сатиры, фантастики и трагизма, что и его литературное наследие. В его произведениях использование лексики с особой значимостью имеет семантический мотивационный характер. В течение своей жизни писатель занимался различными стилями и литературными жанрами, включая фантастику, которая нашла свое выражение не только в научно-популярных произведениях, но и в тех, где поднимаются социальные проблемы, как, например, в "Дьяволиаде" (1923). Символика его произведений богата, и фантастические мотивы тесно связаны с социальной реальностью, в которой существовал сам Булгаков (На, Ли, 2015).

При анализе работ Булгакова, следует уделить внимание на оценку передачи советизмов - ключевых лингвистических элементов, резонирующих с культурно, исторически и социально обусловленными терминами, характерными для советской речи 1930-х годов. Эти лингвистические элементы, вплетенные в ткань эпохи Булгакова, были введены в русский язык через дискурс революции и коммунистического режима. Они охватывают различные аспекты советской жизни, такие как профессии, институты, пропагандистские лозунги и др. Кроме того, советизмы включают в себя старые слова и выражения, подвергшиеся семантическим трансформациям. Служа выразительными метками советской эпохи, они играют важную роль в повествовании Булгакова, иллюстрируя метаморфозы и манипуляции литературным русским языком властями.

Семантические советизмы – слова, приобретшие новые значения.

Лексико-словообразовательные советизмы – новообразования (например, агитработа, рабфак).

Стилистические советизмы – стереотипы, созданные для формирования или подчеркивания особого стиля (пример - ленинец).

Уникальная советская ономастика – персональные имена (к примеру, хрущёвка).

События, описанные в данном рассказе, развиваются в 1921 году, периоде, охарактеризованном как "начало НЭПа и завершение военного коммунизма". Противоречивые аспекты этого времени, такие как "неудачи в работе нового государственного аппарата – бюрократический хаос и разногласия, служебные недоразумения, отсутствие интереса в офисной среде" (Менглинова 1985: 128), становятся центральной темой, затронутой в "Дьяволиаде". М.А.Булгаков, прибегая к реалистическому гротеску, не только изображает эти феномены, но также предпринимает их аналитическое исследование.

Таким образом, творчество Булгакова становится мозаикой, в которой переплетаются реальные события, научные идеи и фантастические элементы, что делает его произведения уникальными в своем роде и предоставляет читателям глубокие и перспективные анализы современности.

В литературных произведениях "Дьяволиада" и "Роковые яйца" (1924), описанный мир представляет собой крайне неустойчивую и галлюцинозную реальность. В этом хаотичном контексте смешиваются элементы юмора, иронии, сарказма и драматизма, образуя замысловатую композицию. Булгаков мастерски чередует или переплетает эти стилистические приемы, а фантастические элементы настолько тесно переплетаются с реальностью, что она воспринимается сквозь призму особого, смелого восприятия.

В "Роковых яйцах" безумный профессор создает "луч жизни" в виде светового луча, который, по несчастному стечению обстоятельств, погружает мир в научно-фантастический кошмар, населенный гигантскими страусами и огромными рептилиями. В "Дьяволиаде" среднестатистический чиновник архива оказывается запутанным в лабиринтах бюрократического кошмара, наподобие сюжетной линии кафковской

³⁰ Магистрантка кафедры Русского Языкознания, Филологического факультета

повести. Оба персонажа объединены активной борьбой с хаосом системы, с окружающей средой, которая, медленно, но неотвратимо, разрушает любую форму идентичности.

В произведениях Михаила Булгакова происходит глубокий психологический переживания автора, его страхи и неврозы, а также его борьба или бессилие перед террором, маскированным в захватывающей фантастической литературе. Антитоталитарное настроение выражается в появлении гротеска и фантастики в его произведениях, что проявляется даже в выборе имен для персонажей.

Дьявольская эпопея, описанная в данном тексте, объединяет впечатляющее множество имен, создавая созвездие значений, присущих особенной обстановке России 1930-х годов, с выраженными апокалиптическими чертами, взятыми из евангельского повествования. Персонаж Рокк в романе "Роковые яйца" М.А. Булгакова предстает перед читателем как многогранный образ, который пригоден для глубокого семантического анализа. С первого взгляда, выбор имени "Рокк" предположительно свидетельствует о крепости, неуклонности, подчеркивая мощь и устойчивость данного персонажа.

Человеческая сущность и имя персонажа Рокк из рассказа "Роковые яйца" акцентируют иронию судьбы каждого индивида, попавшего в дьявольскую машину большевизма. На русском языке "рок" означает "судьба, фатум". Двойная буква "к" подчеркивает неотвратимую силу слепой судьбы. Будучи обладателем необычайной силы, прозаический Рокк ставит под угрозу не только свою личную судьбу, но и целую страну, грозя ей полнейшим исчезновением. В литературном произведении "Дьяволиада" выдающуюся роль играет персонаж по имени Кальсонер. Название этого персонажа происходит от слова "кальсоны", трактуемого как "нижнее белье". Загадочность сюжета вращается вокруг этого наименования: чиновник Коротков неверно понял указание Кальсонера, принимая его подпись за метафору "кальсоны". Неоспоримым доказательством подобного толкования служит тот факт, что русская версия - "Kalsoner" – идеально подчеркивает советскую бюрократию, олицетворенную в этом лицемере, у которого единственным документом, подтверждающим его личность, являются характерные элементы военной одежды.

В том же рассказе зрителям представляется еще одна загадочная личность – Ян Собесский. Булгаков присваивает этому персонажу имя полководца и короля Польши Яна Собеского (1629-1696), внедряя иронию в отношении привычного использования сокращений в годы после революции. Собес – это социальное обеспечение (социальное страхование), и таким образом, автор остроумно комментирует социальные трансформации, происходившие в послереволюционном обществе. Тот же персонаж заявляет: "Я уже подал заявление об утверждении моей новой фамилии – Соцвосский. Это гораздо красивее и не так опасно". И это имя также комментируется: "От аббревиатуры соцвос – социальное воспитание".

В соответствии с теми же ироническими намерениями, Михаил Булгаков наделяет своего персонажа именем Генриетта Потаповна Персимфанс. В сноске к произведению приводится разъяснение, что курьезное имя Персимфанс скрывает в себе "сокращенное образованное выражение для Первый симфонический ансамбль - первый симфонический ансамбль без дирижера; существовал в период с 1922 по 1923 год".

В романе "Дьяволиада" имена персонажей, такие как Кальсонер и Ян Собесский, применяются с целью формирования иронии и сатиры. Кальсонер, с его экзотическим звучанием, ассоциируется с бюрократическим абсурдом. Что касается Яна Собесского, его имя, возможно, уводит к реальным историческим фигурам или событиям, внедряя в персонажа многозначность и глубокий характер.

Через новеллу "Собачье сердце" (1925) остро высказывается критика коммунизма и стремления коммунистов создать "нового человека". В начале текста появляется главный герой, бродячий изможденный псин: "– *Куть, куть, куть! Шарик, а шарик... «Шарик» она назвала его... Какой он к черту «Шарик»? Шарик – это значит круглый, упитанный, глупый, овсянку жрёт, сын знатных родителей, а он лохматый, долговязый и рваный, шляпка поджарая, бездомный пёс*". Когда после операции собака превращается в гуманоидное существо - пролетария, чья философия жизни звучит как: "Нет смысла учиться читать, когда запах мяса чувствуешь на расстоянии", он требует иметь имя, как у любого человека, и документ, становясь Полиграф Полиграфович Шариков. Так, за экспериментом, в котором объектом служит собака Шарик, скрывается стремление человека найти эликсир молодости. Прототипом научного события, открывающего неожиданные перспективы, является одно из многочисленных открытий в области медицины начала века – гипотеза "омоложения человека", о которой много писалось в прессе того времени, порождая многочисленные предположения и слухи, близкие к области фантастики. В данном отрывке Шарик предстает как кодирующий элемент, обретая особую значимость в своем статусе часто употребляемого имени для собак в русской культуре. За своим именем Шариков, в реалиях российской повседневности, несет коннотации, оформляющие уникальные смысловые оттенки в контексте данного литературного произведения.

В романе "Собачье сердце" имя главного героя, Шариков, обладает глубоким смыслом, который тщательно отражает процесс метаморфозы персонажа от собачьего состояния к человеческому. Применение антропонима "Шариков" может вызывать ассоциации с округлой и полной формой, умело контрастируя с исходным обликом персонажа - собачьим. Это наименование персонажа становится, таким образом, символом внутренних перемен, не только визуально оформляя изменения в его внешности, но и транслируя важные аспекты внутреннего процесса преобразования.

Автобиографизм в ономастиконе М.А. Булгакова выступает в качестве средства ономастического криптографирования реального имени, внедренного в текст автора. В данном контексте рассматриваются методы введения имен, обладающих не только наименовательной функцией, но и способных вызывать комический эффект, выполняя при этом характеризующую роль.

Список использованной литературы

1. Булгаков М.А. Роковые яйца. 2019, [интернет-ресурс]: https://www.booksite.ru/fulltext/bul/gak/ov/bulgakov_m/rokovie_yaiza/2.htm
2. Булгаков М. А. Собачье сердце. Издательство · АСТ, Серия · Эксклюзивная классика, 2019, 352 с. [интернет-ресурс]: https://www.booksite.ru/fulltext/bul/gak/ov/bulgakov_m/sobachie_serdce/4.htm#:~:text=%D0%92%D0%BE%D1%82%2C%20%D0%B4%D0%BE%D0%BA%D1%82%D0%BE%D1%80%2C%20%D1%87%D1%82%D0%BE%20%D0%BF%D0%BE%2D%2D%20%D0%A0%D1%8F%D0%B2%D0%BA%D0%BD%D1%83%D0%BB%20%D0%A4%D0%B8%D0%BB%D0%B8%D0%BF%D0%BF%20%D0%A4%D0%B8%D0%BB%D0%B8%D0%BF%D0%BE%D0%B2%D0%B8%D1%87.
3. Горбаневский М.В. Ономастика в художественной литературе: Филологические этюды / М.В. Горбаневский. – Москва: Российский университет дружбы народов (РУДН), 1988. – 88 с.
4. Кольшова Н.Ю. Ономастика в повестях М.Булгакова «Собачье Сердце» и «Роковые яйца»//Уральский филологический вестник. 2015. №5. с.174-181
5. Менглинова, Л.Б. (1985): Принцип сатирического обобщения в повести М.Булгакова «Дьяволиада». в: Художественное творчество и литературный процесс. Вып. 7. Томск: Издательство Томского университета. Стр. 127-142.
6. На, Ли (2015): Миф о Москве в «Московской трилогии» М.А. Булгакова («Дьяволиада», «Роковые яйца», «Собачье сердце»). Диссертация. <https://docplayer.ru/38381128-Moskovskiy-gosudarstvennyy-universitet-imeni-m-v-lomonosova-filologicheskij-fakultet-li-na-mif-o-moskve-v-moskovskoy-trilogii-m-a.html>.
7. Соколов Б.В. Булгаковская энциклопедия/Б.В. Соколов. – М.: Локид; Миф,1997, 593 с.
8. Этимологический словарь (сост. М.Р. Фасмер,1964-1973)// URL: <http://rus-yaz.niv.ru/doc/etymological-dictionary/index.htm>

Ключевые слова: Антропонимы, Михаил Афанасьевич Булгаков, семантика, советизмы, ономастикон Булгакова, «Дьяволиада», «Роковые яйца», «Собачье Сердце».

Key words: Anthroponyms, Mikhail Afanasyevich Bulgakov, semantics, sovietisms, Bulgakov's onomasticon, «Diabolad», «The Fatal Eggs», «Heart of a Dog».

Açar sözlər: Antroponimlər, Mixail Afanasyeviç Bulqakov, semantika, sovetizmlər, Bulqakovun onomastikonu, «Şeytanlıqlar», «Ölümcül Yumurtalar», «İt ürəyi».

Резюме

Данная статья исследует семантические и структурные особенности антропонимов в произведениях М.А.Булгакова, сосредотачиваясь на романах "Дьяволиада", "Роковые яйца" и "Собачье сердце". Автор анализирует использование имен персонажей в контексте произведений, выявляя их значения, символическую значимость и влияние на структуру текста. Исследование позволяет более глубоко понять методы создания образов и художественную стратегию Булгакова, раскрывая связь между антропонимами и основными темами и мотивами его произведений. В результате работы представляется новый взгляд на творчество выдающегося русского писателя и его приемы художественного выражения. Для более глубокого анализа, в статье рассматриваются конкретные антропонимы, такие как Рокк, Кальсоньер и Шурик, которые являются ключевыми персонажами в произведениях. Исследование позволяет раскрыть не только лексическую значимость этих имен, но и их роль в формировании образов и сюжетных линий. Сосредотачиваясь на семантической глубине антропонимов, авторы выявляют их символическое значение, связанное с идеологическими и философскими концепциями автора. Кроме того, анализируется эволюция данных персонажей через различные произведения, позволяя проследить изменения их ролей и значения в художественной вселенной Булгакова.

Summary

This article explores the semantic and structural features of anthroponyms in the works of M.A.Bulgakov, focusing on the novels "The Master and Margarita," "The Fatal Eggs," and "Heart of a Dog." The author analyzes the use of character names within the context of the works, revealing their meanings, symbolic significance, and influence on the text's structure. The study allows for a deeper understanding of Bulgakov's methods of creating characters and artistic strategy, uncovering the connection between anthroponyms and the main themes and motifs of his works. As a result of the study, a new perspective on the creativity of the outstanding Russian writer and his techniques of artistic expression is presented. For a more in-depth analysis, specific anthroponyms are examined in the article, such as Rokk, Kallsoner, and Shurik, who are key characters in the works. The research not only reveals the lexical significance of these names but also their role in shaping characters and plotlines. By focusing on the semantic depth of anthroponyms, the authors uncover their symbolic significance related to the author's ideological and philosophical concepts. Furthermore, the evolution of these characters across various works is analyzed, allowing for tracking changes in their roles and meanings within Bulgakov's artistic universe.

Xülasə

Bu məqalə M.A.Bulqakovun əsərlərində antroponimlərin semantik və struktur xüsusiyyətlərini "Şeytan" romanları, "Qəddar Təhlükəsizlik" və "İn qarşısı" mərkəzdə olmaqla araşdırır. Müəllif əsərlərin məzmunu əsasında personaj adlarının istifadəsini təhlil edir, onların mənasını, simvolik əhəmiyyətini və mətnin strukturunu müəyyənləşdirir. Tədqiqat Bulqakovun təsvir yaratma metodlarını və sənətkarlıq strategiyasını daha dərin anlamağa

kömək edir, antroponimlər və onun əsərlərinin əsas mövzuları və motivləri arasındakı əlaqəni açaraq. İşin nəticəsində müasir Rus yazıçısının yaradıcılığı və sənət ifadəsi üsulları ilə bağlı yeni bir nəzəriyyə ortaya qoyulur. Daha dərin təhlil üçün məqalədə Rokk, Kallsoner və Shurik kimi konkret antroponimlər də müzakirə edilir ki, onlar əsərlərdə əsas personajlardır. Tədqiqat bu adların ləksik mənalarını deyil, onların obrazların və plot xətlərinin formalaşmasındakı rolunu açıq çıxarır. Antroponimlərin semantik dərinliyində mərkəzlənərək, müəlliflər onların müəllifin ideoloji və fəlsəfi konsepsiyaları ilə əlaqələndirdiyi simvolik mənasını üzə çıxarır. Bundan əlavə, müxtəlif əsərlər arasında bu personajların evolyusiyası təhlil edilir, onların rollarının və mənasının Bulqakovun sənət universumunda dəyişikliklərini izləmək imkanı verir.

Rəyçi: prof. L.Əhmədova

RƏSUL RZANIN ŞEİRLƏRİNDƏ MORFOLOJİ ÜSULLA YARANAN NEOLOGİZMLƏR

Dil ictimai hadisə olduğu üçün ictimai-iqtisadi, siyasi əlaqələrin dəyişməsi, elm, mədəniyyət və texnikanın inkişafını özündə əks etdirir. Bununla əlaqədar olaraq da, daima köhnə ilə yeni arasında rəqabət gedir. Belə ki, köhnəlmiş məfhumlar sıradan çıxır, onların yerini yeni-yeni məfhumlar tutur. Cəmiyyətdə baş verən bu dəyişikliklər də öz əksini dilin leksikasında, lüğət tərkibində tapır. Bu baxımdan dilimizin lüğət tərkibini işlədilmə dərəcəsinə görə iki yerə bölmək olar: a) aktiv söz ehtiyatı, b) passiv söz ehtiyatı [2, s. 249]. Azərbaycan ədəbi dilində danışan hər bir şəxsin dilində, nitqində işlədilən sözlər, yəni həm yenilik çalarından, həm də köhnəlik çalarından məhrum olan sözlər lüğət tərkibinin aktiv ehtiyatına daxildir. Həmçinin, bunların əksinə olaraq köhnəlmiş və ümumi xalq dilində istifadə olunmayan yeni sözlər isə passiv leksikaya daxildir. Birinci qrupa daxil olan sözlərə – ümumişlək, danışq, lorı, dialektizmlər, peşə-sənət, termin söz qrupları daxildir. İkinci qrupa köhnəlmiş və neologizmlər daxildir.

“Dildə müəyyən mənalı vahid kimi əmələ gəlmiş, yeni əşya və hadisələri adlandıran, öz yeniliyini və təzəliyini hiss etdirən və hələ dilin aktiv leksikasına daxil olmamış sözlərə neologizmlər deyilir” [2, s. 266]. Neologizmləri istifadə dairəsinə görə ümumi və xüsusi-fərdi neologizmlər olaraq bölürlər. Bədii yaradıcılıq zamanı sənətkarlar, yazıçılar ancaq ümumxalq dilində işlənən sözlərlə kifayətlənmirlər. Eyni zamanda yazıçılar bu və ya digər məzmunu, çatdırmaq istədiyi mətləbi oxuculara daha təsirli çatdırmaq üçün, hadisələri daha ekspressiya ilə təsvir etmək üçün, üslubi məqsəddən asılı olaraq yeni-yeni sözlər, ifadələr yaratmalı olurlar. Üslubi tələbatla bağlı əlaqədar meydana gələn bu cür yeni söz və ifadələr dilçilik ədəbiyyatında üslubi neologizmlər adlanır. Bunlar müxtəlif yazıçılar tərəfindən məqsədəuyğun yaradılan, oxucularda olduqca təsirli situasiyalar, hiss-həyəcanlar əmələ gətirən fərdi neologizmlərdir. Üslubi neologizmlər yazıçıların dilində xüsusi mövqeyə malikdir.

Rəsul Rza bütün yaradıcılığı boyu yeniliyə can atan, çeynənmiş söz və ifadələri təkrar etməyən, poeziyasını zənginləşdirən sənətkarlardan biri olmuşdur. Bu baxımdan Rəsul Rzanın yaradıcılığını yaxından izlədikdə görürük ki, onun yaratdığı üslubi neologizmlər dilimizin öz milli varlığı və qanunauyğunluqları əsasında yaradılmışdır. Rəsul Rzanın dilindəki üslubi neologizmlər onun fərdi üslubunun leksik mənzərəsi kimi səciyyəli [3, s. 161]. O, fikrini oxuculara orijinal-ekspressiv şəkildə çatdırmaq üçün həmişə yeni vasitələrdən istifadə etmişdir.

Dilçilik ədəbiyyatında qeyd olunur ki, üslubi neologizmlər üç yolla əmələ gəlir: semantik, morfoloji və sintaktik. Semantik yolla əmələ gələn üslubi neologizmlərə sənətkar və yazıçıların dilində nadir hallarda rast gəlinir. Semantik yolla əmələ gəlmə yolunda neologizmlər fonetik tərkibini olduğu kimi saxlayaraq, mənasının dəyişməsi, yeni məna kəsb etməsi yoludur. Ümumiyyətlə, söz yaradıcılığının ən fəal və ən məhsuldar üsulu morfoloji yolla söz yaradıcılığıdır. Rəsul Rza bu üsuldən istifadə edərkən həm dilimizin məhsuldar şəkilçilərindən, həm də qeyri – məhsuldar şəkilçilərindən istifadə etmişdir. Bunlarla R.Rza özünəməxsus leksik neologizmlər yaratmışdır. Məhsuldar və qeyri – məhsuldar şəkilçi anlayışı Rəsul Rza üçün şərti məna daşıyır. Bu baxımdan qeyd etmək olar ki, o, ədəbi dildəki qeyri – məhsuldar olan şəkilçiləri öz yaradıcılığında fəal şəkildə işlətməmişdir. Apardığımız tədqiqatlara əsasən Rəsul Rzanın söz yaradıcılığında ən çox aşağıdakı şəkilçilərin işlədilməsinə rast gəlmək mümkündür:

– *Daş* şəkilçisi. Azərbaycan dilində bir formada işlənən, qeyri – məhsuldar olan şəkilçilərdəndir. Bu şəkilçi isimlərə qoşularaq şəriklik bildirən substantiv isimlər əmələ gətirir [1, s. 77]. Rəsul Rzanın diqqətini birgəlik, şəriklik mənalı çəkdiyi üçündür ki, o, yaradıcılığında ona xüsusi yer verirdi. Rəsul Rza bu şəkilçiyə humanist mövqeyinə görə meyl edirdi. Şairin poeziya yaradıcılığında –*daş* şəkilçisi olduqca məhsuldar bir şəkilçidir. Azərbaycan ədəbi dilində olmayan bu şəkilçi vasitəsilə *işdaş*, *iclasdaş*, *patrondaş*, *əsrdaş*, *dünyadaş*, *zamandaş* və s. kimi neologizmlər yaratmışdır. Bu neologizmləri hər dəfə bu və ya digər mətlərdə işlətməmiş, onları səciyyələndirmişdir. Şair bu neologizmlər vasitəsilə fikrini oxucuya daha obrazlı, daha təsirli şəkildə çatdırmışdır. R.Rzanın –*daş* şəkilçisindən poeziyasında geniş istifadə etməsinin başlıca səbəblərindən biri də dilə, sözə qənaət meyli ilə sıx bağlıdır. Belə ki, şair *sinif yoldaşı* sözünün əvəzinə *sinifdaş*, *silah yoldaşı* sözünün əvəzinə *silahdaş*, *dünya yoldaşı* sözünün əvəzinə *dünyadaş* işlətməmişdir. Bununla da Rəsul Rza yeni, fərdi sözlər yaratmaqla asan yol tutmamış, fikrini daha konkret, daha yığcam ifadə etmişdir.

Əziz vətəndaşım, *əsrdaşım*,
xoş qayıtdın doğma elə [5, s. 111].
Nə üzə görə sənə dost dedim,
nə yarım ömür
iclasdaş olduğumuza görə [4, s. 357].

Qeyd etdiyimiz nümunələrdə *əsrdaş*, *iclasdaş* neologizmləri “*yoldaş*” mənasında işlənmişdir. *Əsrdaş* sözü *əsr yoldaşı*, *iclasdaş* sözü *iclas yoldaşı* mənasındadır. Həmin bu ifadələr şeirin təsirliliyini, ifadəliliyini daha da artırır.

Rəsul Rza novator bir sənətkar olduğu üçün o, daima estetik həqiqəti dərk edib, anlayır və yuxarıda qeyd etdiyimiz kimi həmişə yığcamlığı reallaşdırır:

Bəs deyilmi,
zamandaş, *dünyadaş*?! [5, s. 152].

Şairin yaradıcılığından gətirdiyimiz –*daş* şəkilçili sözlər müxtəlif zamanlarda, müxtəlif şeirlərdə dönə-dönə işlənmişdir. Və heç zaman da dili ağırlaşdırmır, təkrar kimi görünür.

³¹ Bakı Dövlət Universiteti Azərbaycan dilçiliyi kafedrasının magistrantı. E-mail: fidannamazova09@mail.ru

–çi, –ci, –cu, –cü şəkilçisi. Rəsul Rzanın yaradıcılığında bu şəkilçilərlə işlənən neologizmlər olduqca məhsuldardır. Şair –çi... şəkilçisinin mənasından üslubi məqsəduyğun şəkildə istifadə edir, sözlərə qoşulan bu şəkilçi peşə – sənət və ya yaxud da nominativ ictimai – siyasi mənanın ifadəsinə yönəldilir və yaranan sözə yalnız R.Rzanın dilində rast gəlinir:

Nə böyük səadətdir

nəğməçi olmaq; insanları insanlaşdıran

köklərlə, xallarla könuüllərə dolmaq [5, s. 35].

Bundan başqa “*Qonşu paxıl olmasa, bağ çəpəri neyləyir*” şeirində də “*sığalçı*” neologizmin yaratmışdır. Yaxud da həmin şəkilçi vasitəsilə şair kinayə, istehza kimi çalarların ifadəsində də bundan istifadə edir. Bu baxımdan Rəsul Rzanın “*Bəzi-bəzi*” *azarı*” olduqca məşhurdur:

Adlarını çəkmirəm belə *bəziçilərin*

bir-bir yeri gələndə?

Bu *bəzi-bəziçilər* bir deyil, iki deyil... [5, s. 202]

Bundan əlavə, R. Rza “*Bir infarktin tarixçəsi*” şeirində insanın ölümü ilə bağlı həkimin dediklərilə razılaşmayaraq, onun əxlaqi-mənəvi səbəblərini axtarmışdır. Həmin bu şeirində Rəsul Rza oxucuya fikrini daha aydın şəkildə çatdırmaq üçün “*səbəbkar*” sözünün əvəzinə “*səbəbçi*” sözünü işlətməmişdir.

Məsələ burasındadır ki, Rəsul Rzanın sovet dövrüylə əlaqədar yaratdığı bir sıra üslubi neologizmlər də vardır ki, onlar artıq leksik vahid kimi bu günkü dövrdə arxaıqlaşmışdır. Lakin həmin sözlər Rəsul Rzanın dilindəki söz yaradıcılığının məhsuludur. Bu qrupa daxil olan sözlərə nümunə: *yubileyçi, leninçi, əməkçi, sergeyeviçi və s.* neologizmləri daxildir. Bunlardan başqa, *anonimçi, şerçi, şirçi, ilkçi, mənçi* və s. kimi sözlər Rəsul Rzanın dilində işlənmişdir. Bu şəkilçi vasitəsilə demək olar ki, şair yaradıcılığında istədiyinə nail olmuşdur. Gətirdiyimiz nümunələrdə *şerçi və ilkçi* neologizmləri diqqəti çəkir. Dilimizdə “*şair*” sözü olduğu halda, “*şerçi*” sözünə, “*birinci*” sözü olduğu halda “*ilkçi*” sözünə bəlkə də ehtiyac yox idi. Lakin Rəsul Rza bu sözlərdən istifadə edərək sözlərin təbii səslənməsinə nail olmuş, fərdi poetik dilini zənginləşdirmişdir.

Arxana, önünə nəzər sal bir an,

görərsən, nə *ilkçi*, nə sonuncusan [4, s. 309].

“*Birinci*” sözü ilə “*sonuncu*” sözünün mənalı arasındakı ziddiyyət, “*ilkçi*” və “*sonuncu*” sözləri arasındakı ziddiyyətdən daha qabarıq şəkildə nəzərə çarpır. Əlbəttə, nümunələr gətirilən sözlərlə kifayətlənmir, lakin həmin bu şəkilçi ilə üslub maneələri haqqında bu nümunələr də müəyyən qədər təsəvvür yaratmağa imkan yaradır.

–xana şəkilçisi. Bu şəkilçi haqqında dilçilik ədəbiyyatlarında qeyd olunur ki, fars dilində ev mənasında işlədilir. Bu isə dilimizdə *xana* formasında şəkilçiləşərək məkan, ev, bina mənasında substantiv isimlər əmələ gətirir. Doğrudur, –xana şəkilçisi Rəsul Rzanın dilində o qədər də fəal işləkliyə malik olmasa da, bu şəkilçi ilə düzələn bir sıra neologizmlərlə rastlaşmaq mümkündür. Şair belə hallarda daha çox mücərrəd mənalı isimlər əmələ gətirmişdir. Rəsul Rzanın poeziyasında *ziilmətxanalar, qafiyəxana, qəzetxana* kimi neologizmlərin işlədilməsinə şahid oluruq.

Neyləyim, əzizim?

Gözlərimi yumub,

qulaqlarımı tıxayım,

bu *insanxanada* [5, s. 146]?

“*İnsanxana*” deyildikdə insana qarşı gözəl hisslər, estetik duyğular oyandırmaq cəhətlərindən bir qədər uzaqlaşır. Belə ki, şairin müqəddəs tutduğu *insan* bir qədər öz müqəddəsliyini itirmiş olur. “*İnsanxana*” deyildikdə “*dünya*”, “*yer kürəsi*” mənalılarında işlənmişdir.

Yazıçı hər zaman çalışmalıdır ki, onun fərdi leksikasında işlətdiyi söz, ifadələr oxucuların rəğbətini qazansın, hətta müəyyən məqamlarda xalqın ünsiyyətinə keçsin, dilin lüğət tərkibinin zənginləşməsi üçün başlıca rol oynasın. Rəsul Rzanın poeziyası, yaradıcılığı belədir, daima oxucu leksik zənginliyinə, poetik gücünə görə onun dilini sevir və ondan faydalanır.

İstifadə edilmiş ədəbiyyat

1. Cəfərov S. Azərbaycan dilində söz yaradıcılığı. Bakı, 1960, 178 s.
2. Həsənov H.Ə Mütəəsir Azərbaycan dilinin leksikası, Bakı: Nurlan, 2005, 452 s.
3. Məmmədova N.H. Rəsul Rza və sərbəst şeirin dili məsələsi. Bakı, 2004, 262 s.
4. Rəsul Rza. Seçilmiş əsərlər, I cild. Bakı: Azərəşr, 2002, 457 s.
5. Rəsul Rza. Seçilmiş əsərlər, II cild. Bakı: Azərəşr, 2002, 463 s.

Açar sözlər: Rəsul Rza, poeziya, neologizm, morfoloji üsul, şəkilçi

Key words: Rasul Reza, poetry, stylistic neologism, morphological method, suffix

Ключевые слова: Расул Реза, поэзия, стилистический неологизм, морфологический метод, суффикс

Rəsul Rzanın dilində üslubi neologizmlər

Xülasə

Azərbaycan dilinin lüğət tərkibi rəngarəngdir. Dil ictimai hadisə olduğu üçün ictimai-iqtisadi, siyasi əlaqələrin dəyişməsi, elm, mədəniyyət və texnikanın inkişafını özündə əks etdirir. Bununla əlaqədar olaraq da, daima köhnə ilə yeni arasında rəqabət gedir. Belə ki, köhnəmiş məfhumlar sıradan çıxır, onların yerini yeni-yeni məfhumlar tutur. Bütün bu dəyişikliklər də öz əksini dilin leksikasında tapır. Bu baxımdan da dilin lüğət tərkibinə daxil olan leksik vahidlər işlənmə dərəcəsinə görə aktiv və passiv leksika olmaqla iki yerə ayrılırlar. Aktiv leksikaya ümumişlək,

termin söz qrupları, danışq, loru və dialektizm söz qrupları daxildir. Passiv leksikaya isə neologizmlər və köhnəlmiş sözlər daxildir. Neologizmlərin xüsusi işlənmə məqamları vardır ki, bunların üslubi rəngarəngliyi Rəsul Rzanın yaradıcılığında özünü göstərir. Belə ki, Rəsul Rza fikrini oxucuya daha aydın, obrazlı çatdırmaq üçün poeziyasında yeni vasitələrdən, sözlərdən istifadə etmişdir. Rəsul Rza yaradıcılığında morfoloji yolla əmələ gələn neologizmlərdən daha çox istifadə etmişdir. Bu nöqtəyi nəzərdən, o, həm məhsuldar, həm də qeyri-məhsuldar şəkilçilərdən geniş şəkildə işlədərək poeziyasına xələl gətirmədən çatdırmaq istədiyi fikri daha obrazlı, poetik şəkildə oxuculara çatdırmışdır. Rəsul Rza həm morfoloji üsuldan, həm də sintaktik üsuldan istifadə edərək poeziyasını zənginləşdirmişdir. Morfoloji üsulla yaranan neologizmlərin hər biri Rəsul Rzanın yaradıcılığının ekspressivliyinə, ifadəliliyinə, yığcamlığına, bir sözlə, dilinin estetikasına xidmət göstərir.

Stylistic neologisms in Rasul Rza's language

Summary

The vocabulary of the Azerbaijani language is colorful. Since language is a social event, it reflects the change of socio-economic, political relations, the development of science, culture and technology. In this regard, there is always a competition between the old and the new. So, outdated concepts are being replaced by new concepts. All these changes are reflected in the lexicon of the language. From this point of view, the lexical units included in the vocabulary of the language are divided into active and passive lexicon according to the degree of development. The active lexicon includes generalization, term word groups, conversational, idiomatic and dialectic word groups. Passive vocabulary includes neologisms and obsolete words. Neologisms have special development points, the stylistic diversity of which is manifested in Rasul Rza's work. Thus, Rasul Reza used new tools and words in his poetry to convey his thoughts to the reader more clearly and figuratively. Rasul Rza used more morphologically formed neologisms in his works. Considering this point of view, he used a wide range of both productive and non-productive suffixes to convey the idea he wanted to convey to the readers in a more figurative and poetic way without harming his poetry. Rasul Reza enriched his poetry by using both the morphological method and the syntactic method. Each of the neologisms created by these two methods serves the expressiveness, expressivity, conciseness of Rasul Rza's creativity, in short, the aesthetics of his language.

Стилистические неологизмы в языке Расула Рзана

Резюме

Лексика азербайджанского языка красочна. Поскольку язык является социальным явлением, он отражает изменение социально-экономических, политических отношений, развитие науки, культуры и техники. В связи с этим всегда существует конкуренция между старым и новым. Таким образом, устаревшие концепции заменяются новыми. Все эти изменения отражены в лексике языка. С этой точки зрения лексические единицы, входящие в словарный запас языка, по степени развития делятся на активную и пассивную лексику. Активный словарный запас включает в себя обобщающие, терминологические группы слов, разговорные, идиоматические и диалектические группы слов. Пассивная лексика включает неологизмы и устаревшие слова. Неологизмы имеют особые точки развития, стилистическое разнообразие которых проявляется в творчестве Расула Рзы. Таким образом, Расул Реза использовал в своей поэзии новые средства и слова, чтобы более четко и образно передать свои мысли читателю. Расул Рза использовал в своих произведениях более морфологически оформленные неологизмы. Учитывая эту точку зрения, он использовал широкий спектр как продуктивных, так и непродуктивных суффиксов, чтобы более образно и поэтически передать идею, которую он хотел донести до читателей, не нанося вреда своей поэзии. Расул Реза обогатил свою поэзию, используя как морфологический, так и синтаксический метод. Каждый из неологизмов, созданных этими двумя методами, служит выразительности, экспрессивности, лаконичности творчества Расула Рзы, словом, эстетике его языка.

Rəyçi: Filologiya elmləri namizədi, dosent İsmayıl Məmmədov

Yaşar Alim oğlu Nuriyev³²
İNGİLİS DİLİNDƏ İNVERSIYA

İngilis dilində inversiya vurğu yaratmaq, dramatikliyi qabartmaq və ya rəsmilik üçün işlədilir. Feilin mübtədadan əvvəl keçməsi, yaxud zərfliyin cümlənin əvvəlinə yerləşdirilməsi *inversiya* kimi qəbul edilir.

R.Nordquist inversiya barədə yazır: “İngilis dilində inversiya normal söz sırasının dəyişdirilməsi hesab edilir. Xüsusilə də feilin mübtədadan əvvəl keçməsi inversiya kimi müəyyən edilir. Inversiya üçün ritorikada adətən hiperbaton terminindən istifadə olunur. Inversiyanın bu növü *üslubi* və ya *lokativ* inversiya adlanır” [1, s. 6].

İstənilən dildə söz sırası mühüm əhəmiyyət kəsb edir. Hər bir dildə sözlərin müəyyən edilmiş ardıcılıqla düzülməsi, yəni cümlə əmələ gətirəcək tərzdə düzülməsi *söz sırası* adlanır. Müasir ingilis dilində söz sırası supraseqment vahidlərdən biri hesab olunur. Supraseqment vahidlər ayrılıqda mövcud olmur, onlar seqment vahidlərlə reallaşır, onlar üzərində fəaliyyət göstərir və müxtəlif funksiyalar ifadə edir [2, s. 146].

Ünsiyyət prosesində ən çox istifadə olunan vahidlərdən biri cümlədir. Cümlə ünsiyyətin qurulmasına xidmət edir. Ünsiyyət zamanı işlədilən cümlələrdə müxtəlif fikirlər ifadə olunur. Həmin fikirlərdə fərqli cümlələr işlədilir, cümlələr müxtəlif həcmli, müxtəlif tərkibli ola bilər.

Ünsiyyətdə işlədilən cümlələr ünsiyyətin tərkibindən asılı olaraq, həmçinin qrammatik quruluşlarına görə müxtəlif cür ola bilər. Həm ünsiyyətdə icra etdikləri məqsədlərinə görə, həm də cümlələrdə əks olunan qrammatik quruluşlarına görə cümlələr müxtəlif qruplara bölünür.

Ünsiyyətdəki məqsədlərinə görə, cümlələrin bölgüsünü belə verə bilərik:

1) Nəqli cümlə; 2) sual cümlələri; 3) əmr cümləsi; 4) nida cümləsi [3, s. 356].

Bu cümlələrin hər birinin öz quruluşu, söz sırası vardır. Onlardan bəzilərini nəzərdən keçirək.

Nəqli cümlənin tərifini belə verə bilərik: “Hər hansı bir məlumatı vermək üçün işlədiyimiz cümlə növü nəqli cümlədir” [4, s.156]. Nümunələrə baxaq:

1) *My grandfather seemed to think the items had some importance beyond the gold* [5, s. 132]. (*Babam görünür elə düşündü ki, əşyaların qızıldan daha çox əhəmiyyəti var*).

2) *The only reason it's never been examined any closer was that the original map was missing* [5, s. 132]. (*Onun heç vaxt daha dərinə araşdırılmamasının yeganə səbəbi orijinal xəritənin olmaması idi*).

O.Musayev yazır ki, müasir ingilis dilində cümlənin baş üzvləri mübtəda+xəbər ardıcılığı ilə düzülür, yəni cümlənin əvvəlində mübtəda, ondan sonra isə xəbər gəlir [6, s. 356]. Məsələn:

Sam and Remi (subject) left (predicate) before dawn the following morning. [5, s. 51] (*Sem və Remi ertəsi gün səhər yola düşdülər*).

Hər hansı bir məlumatı öyrənmək, yaxud nəyisə bilmək üçün işlədiyimiz cümlələrə *sual cümlələri* deyilir [7, s. 90].

Müasir ingilis dilində sual cümlələrinin aşağıdakı növləri vardır: 1) ümumi suallar; 2) xüsusi suallar; 3) alternativ suallar; 4) discantiv suallar. Nümunələrlə həmin sual növlərini və onlardakı söz sırasını nəzərdən keçirək:

Ümumi sual:

1) *Did the driver take them through the countryside?* (*Sürücü onları kəndin arası ilə apardı?*) söz sırası: [köməkçi feil+mübtəda+xəbər?]

2) *Did he and Remi get out, joining Durin and Zakaria at the edge of the roadway?* [5, s. 33] (*O və Remi yolun kənarında Durin və Zəkəriyyəyə qoşularaq çıxdılar?*) söz sırası: [köməkçi feil+mübtəda+xəbər?]

Xüsusi sual:

1) *Who beamed as though he had worn a great victory?* (*Kim böyük bir qələbə qazanmış kimi işıq saçdı?*) söz sırası: [sual əvəzliyi+xəbər]

Alternativ sual:

Did Remi survey the area or the hillside? (*Remi ərazini, yoxsa təpənin yamacını tədqiq etdi?*) söz sırası: [köməkçi feil+mübtəda.....or?]

Did he glance at Zakaria, or at Remi? (*O, Zəkəriyyəyə baxdı, yoxsa Remiyə?*) söz sırası: [köməkçi feil+mübtəda.....or?]

Discantiv sual:

This is a big kitchen, isn't it? [5, s. 377] (*Bu böyük mətbəxdir, elə deyilmi?*)

söz sırası: [mübtəda+xəbər....., taq?]

One of the things that Roberta soon found was that her intuitive notions in regard to all this were not without speedy substantiation, didn't she? [5, s. 381] (*Robertanın tezliklə öyrəndiyi şeylərdən biri də o idi ki, bütün bunlarla bağlı onun intuitiv anlayışları tez bir şəkildə əsaslandırılır, elə deyilmi?*)

söz sırası: [mübtəda+xəbər....., taq?]

Hər hansı bir hərəkətin icrası üçün (əmr, xahiş və s.) işlədilən cümləyə *əmr cümləsi* deyilir.

Nümunəyə baxaq:

Try that again later [5, s. 159]. *Bunu bir qədər sonra yenidən yoxlayın*.

Məlum olduğu kimi, istənilən dildə söz sırasının sabitlik və sərbəstlik dərəcəsi həmin dilin qrammatik, morfoloji quruluşundan asılı olur. Belə ki, dilin morfoloji quruluşu nə qədər zəngin olarsa, həmin dilin söz sırası da o

³² Filologiya üzrə fəlsəfə doktoru. Azərbaycan Dillər Universiteti

qədər sərbəst olur.

İngilis dilində söz sırası sabitdir. Bu da onu göstərir ki, biz müxtəlif üzvlərin yerini istədiyimiz kimi dəyişə bilmərik, xüsusilə də mübtədə ilə tamamlığın. Bir nümunəyə baxaq:

Mr. Bark sent a new girl with a message to the doctor. (Cənab Bərk həkimə yeni qızla mesaj göndərdi).

Bü nümunədə *Mr. Bark* mübtədədir və *a new girl* vasitəsiz tamamlıqdır. Bunlar morfoloji cəhətdən bir-birindən fərqlənmir, onları fərqləndirən əsas əlamət cümlədəki mövqeyidir, yəni mübtədə cümlənin əvvəlində, xəbərdən əvvəl, tamamlıq isə xəbərdən sonra işlənir. Bu nümunədə sözlər arasında yerdəyişmə etsək, o zaman cümlənin mənası dəyişəcəkdir. Cümlə daxilində sözlərin yerinin dəyişməsi isə çox zaman məna dəyişikliyinə, səhv anlaşılmaya aparıb çıxara bilər.

D.Yunusov yazır ki, söz sırasının standart qaydadan kənara çıxmasına *inversiya* və ya *inversiyalı söz sırası* deyilir [9, s. 147].

Emosional nitqdə cümlənin üzvlərinin, xüsusilə cümlənin baş üzvlərinin yerinin dəyişməsi zamanı inversiya müşahidə etmək olar. İnversiya zamanı xəbərin bəzən bir hissəsi əvvələ keçir, bəzənsə xəbər tam şəkildə mübtədadan əvvələ keçə bilər. Bu vəziyyəti nitq hissələri arasında da müşahidə etmək olur. Məsələn, zərf və ya zərf birləşmələri də müəyyən vəziyyətlərdə cümlənin əvvəlində yerləşdirilə bilər.

C.Liç və J.Svartvik ingilis dilində iki növ inversiyanı irəli sürürlər [10, s. 140]:

1) mübtədə-xəbər inversiyası; xəbər-mübtədə inversiyası. Məsələn:

The tears came down her cheeks. (Göz yaşları onun yanaqlarından aşağı axdı).

İnversiya: Came down the tears her cheeks.

2) mübtədə-operator inversiyası. Məsələn:

He has never seen me so angry. (O, mənə heç vaxt belə qəzəbli görməmişdi).

İnversiya: Never has he seen me so angry.

I never saw him so angry. (Mən heç onu belə qəzəbli görməmişəm).

İnversiya: Never did I see him so angry.

Hazırda müasir ingilis dilində iki növ inversiya fərqləndirilir:

1) qrammatik inversiya; 2) üslubi (stilistik) inversiya.

Qrammatik inversiya əsasən qrammatik qaydalarla düzələn inversiyanı əhatə edir.

Üslubi inversiyada cümlənin tərz, ifadə forması dəyişir; bu inversiyada əsas diqqət cümlədə, yaxud mətndə stilistik effekt əldə etməyə yönəlir.

İngilis dilində inversiya müxtəlif səbəblərdən işlədilir. Həmin səbəbləri aşağıdakı kimi müəyyən edə bilərik:

1. Sual cümlələrində mütləq inversiya müşahidə olunur. Məsələn:

Normal cümlə: He is tired. Bu nümunədə ardicilliq belədir: Mübtədə+bağlayıcı feil +xəbərin bir hissəsi, yəni predikativ.

Sualda: Is he tired? Bu nümunədə xəbərin bir hissəsi mübtədadan əvvələ keçir və inversiya yaranır.

2. İngilis dilində bir sıra zaman formalarında inversiya zamanı köməkçi feil sadəcə mübtədadan əvvələ keçir [8, s. 90].

Məsələn: He has written the letter. – Has he written the letter?

He has just returned from London. – Has he just returned from London?

They are moving to a new flat. – Are they moving to a new flat?

İndi isə inversiya müşahidə olunan zaman formalarını təqdim edək:

1) *The present continuous tense form:*

Am I reading the same book?

Are you moving to a new flat?

2) *The past continuous tense form:*

Was he speaking to the dean when I saw you?

Were they speaking to their parents when we saw them in the yard?

3) *The present perfect tense form:*

Have they arrived from work yet?

Has he already arrived from the museum?

4) *The present perfect continuous tense form:*

Has she been living in this flat for some years?

Have they been living in this house since last year?

5) *The past perfect tense form:*

Had you already gone to the theatre by this time yesterday?

6) *The past perfect tense form:*

Had they been discussing this problem for some minutes by this time yesterday?

7) *Future indefinite tense form:*

Will they go to the theatre tomorrow?

8) *The future continuous tense form:*

Will they be teaching English by this time tomorrow?

9) *The future perfect tense form:*

Will they have already gone to their home by this time tomorrow?

10) *The future perfect continuous tense form:*

Will she have been teaching English for 2 years by this time the next year?

Modal feillərin sual formasında da inversiya müşahidə olunur:

Must they go home?

Can you help them? və s.

Inversiya çox sual cümlələrində müşahidə olunur, lakin inversiya digər hallarda da işlədilir.

Müasir ingilis dilində inversiya aşağıdakı vəziyyətlərdə işlədilər [6, s. 79]:

1) *Zərf və zərflik birləşməsini cümlənin əvvəlinə keçirdikdə. Bu cümləyə, yaxud şifahi nitqə emfatiklik qatmaq məqsədilə edilir. Birləşmənin cümlənin əvvəlinə keçməsi cümləni daha həyəcanlı, təəccüblü və qeyri-adi edir. Nümunələrə baxaq:*

Normal cümlə: I have seldom seen such beautiful women. (Mən belə gözəl qadınları nadir hallarda görürəm).

Inversiya: Seldom have I seen such beautiful women.

Seldom zərfini cümlənin əvvəlinə keçirməklə inversiya yaradıb cümlənin mənasını daha güclü edirik.

Bədii məndən nümunələrə baxaq:

It took about twenty minutes. Sergei drove while Sam, gun in hand, kept an eye on the side mirror and on every car they passed. They pulled up to an ivy-covered gabled house on a cobbled road finally. A brick walk led to Miron's front door, which he unlocked, allowing them in. He leaned his brass-headed cane against wall after locking the door behind them, he leaned his brass-headed cane against wall, and then took off his glove, scarf, and hat and left the room slowly [5, s. 131]. (O, təxminən iyirmi dəqiqə çəkdi. Əlində tapança olan Sem yan güzgülərə və onların keçdikləri hər bir avtomobilə göz dikərkən, Sergey avtomobili idarə edirdi. Nəhayət, daş döşənmiş bir yolda sarmaşığıla örtülmüş bir ev çatdılar. Kərpic yolu Mironun qabaq qapısına aparırdı, o, qapını açdı və onları içəri buraxdı. O, qapını arxadan bağladıqdan sonra mis başlı dəyənəyini divara söykədi, mis başlı dəyənəyini divara söykədi, sonra yavaş-yavaş əlcəyini, şərfini və papağını çıxarıb otaqdan çıxdı).

İndi inversiya yaradaq:

It took about twenty minutes. Sergei drove while Sam, gun in hand, kept an eye on the side mirror and on every car they passed. Finally, they pulled up to an ivy-covered gabled house on a cobbled road. In a brick walk led to Miron's front door, which he unlocked, allowing them. After locking the door behind them, slowly he leaned his brass-headed cane against wall, and then took off his glove, scarf, and hat and left the room [5, s. 131].

Göründüyü kimi, məndə zərf və zərflik birləşmələrinin yerini dəyişməklə mənin mənasını daha güclü edir, emfatikliyi artırmaqla mənanı daha ifadəli edə bilirik.

Tədqiq edilən mövzudakı araşdırmalar aşağıdakı nəticələrə gəlməyə imkan verir:

- 1) Müasir ingilis dilində söz sırası tarixi kateqoriyadır.
- 2) Dildə sözlərin sırası sabit və sərbəst ola bilər. İngilis dilində söz sırası sabitdir, çünki ingilis dilində mübtədə və xəbərin yeri sabit olur, yəni müəyyən qayda olmasa, biz onların (mübtədə və xəbərin) yerini dəyişə bilmərik.
- 3) İngilis dilində söz sırasının hər hansı bir qaydadan kənara çıxması inversiya kimi qəbul edilir.
- 4) Bəzi hallarda inversiya geniş istifadə oluna bilər. Bu o zaman olur ki, emosional nitqdə cümlənin baş üzvlərinin yeri dəyişir.
- 5) İngilis dilində inversiyanın bir neçə növü müəyyən edilmişdir:
 - 1) mübtədə-xəbər inversiyası; xəbər-mübtədə inversiyası;
 - 2) mübtədə-operator inversiyası.
 Növbəti növ isə:
- 6) qrammatik inversiya; üslubi (stilistik) inversiya.

Qrammatik inversiya əsasən qrammatik qaydalarla düzələn inversiyanı əhatə edir.

Üslubi inversiyada cümlənin tərz, ifadə forması dəyişir; bu inversiyada əsas diqqət cümlədə, yaxud məndə stilistik effekt əldə etməyə yönəlir.

İstifadə edilmiş ədəbiyyat

- 1) Nordquist R. Crossing Boundaries: Studies in English Language, Literature, and Culture in a Global Environment New Edition. Oxford: Oxford University Press, 2010, 154 p.
- 2) Hüseynov A.R. İngilis dilinin nəzəri qrammatikası üzrə mühazirələr toplusu. Bakı: Mütərcim, 2015, 376 s.
- 3) Musayev O.İ. İngilis dilinin qrammatikası. Bakı: Qismət, 1997, 608 s.
- 4) Каушанская, В.Л., Ковнер Р.Л., Кожевникова О.Н. и др. Грамматика английского языка (на англ. языке). Л.: Просвещение, 1973, 319 с.
- 5) Cussler C. The Romanov Ransom. USA: Penguin books, 2018, 407 p.
- 6) Musayev, O.İ. İngilis və Azərbaycan dili cümlələrində sözlərin sırası. Bakı: Azərtədrisnəşr, 1960, 81 s.
- 7) Swan M. Practical English Usage. Oxford: Oxford University Press, 2006, 658 p.
- 8) Musayev, O.İ. İngilis və Azərbaycan dili cümlələrində sözlərin sırası. Bakı: Azərtədrisnəşr, 1960, 81 s.
- 9) Yunosov D. Müqayisəli tipologiya. Bakı: Mütərcim, 2012, 180 s.
- 10) Leech G., and J. Svartvik. A Communicative Grammar of English. Longman: University of Oxford, 2002, 747 p.
- 11) Ganshina M.A., Vasilevskaya N.M. English Grammar. M.: Higher School Publishing House, 1964, 325 p.
- 12) Hawkins J.A. Parsing Theory of Word Order Universals. UK: Oxford University Press, 1990, 379 p.

Açar sözlər: cümlə, söz sırası, inversiya, üslub, feil, mübtədə

Key words: sentence, word order, inversion, style, verb, subject

Ключевые слова: предложение, порядок слов, инверсия, стиль, глагол, подлежащее

Inversion in english

Summary

The article deals with inversion in English. It states that in English, inversion is used for emphasis, drama, or formality. Moving the verb from the subject to the beginning or placing the adverb at the beginning of the sentence is considered to be an inversion. In English, inversion is used for a variety of reasons and the reasons have been analyzed in the article. The conclusion covers the facts that have been touched upon in the article.

Инверсия в английском языке

Резюме

В статье рассматривается инверсия в английском языке. В нем говорится, что в английском языке инверсия используется для акцентирования, драматизма или формальности. Перенос глагола из подлежащего в начало или размещение наречия в начале предложения считается инверсией. В английском языке инверсия используется по разным причинам и причины проанализированы в статье. Заключение охватывает факты, которые были затронуты в статье.

Rəyçi: dos.L.Ələkbərova

XIX ƏSRDƏ AZƏRBAYCANDA YARANMIŞ DİLÇİLİK ƏSƏRLƏRİ

XIX əsrin sonu, Azərbaycan xalqının tarixində mürəkkəb ictimai-siyasi və mədəni hadisələrlə zəngin olmuşdur. Bu dövrdə xalqın savadlanması, mədəni tərəqqinin irəliləməsi uğrunda mübarizə genişlənməyə başlamışdı. Bu dövr “milli özünüdərk keyfiyyətə yeni mərhələsidir – kapitalist münasibətlərinin inkişafı, milli burjuaziyanın yetişməsi, onun ideoloqlarının meydana çıxması, nəhayət, etnomədəni mərkəz kimi Bakının mövqeyinin yüksəlməsi milli mənlük şüurunun formalaşdırır”.

Əlbəttə, bu “milli özünüdərk”, “milli mənlük şüurun formalaşması” son dərəcə əzablı, mürəkkəb proseslərlə müşayiət olunurdu. O zaman Azərbaycanı özündə müstəmləkə kimi saxlamış çarizm ölkənin ucqarlarında yaşayan xalq kütlələrinin maariflənməsi işinə, həmçinin elmin inkişafına xüsusi ilə ciddi maneə törədirdi. Xəzinənin Azərbaycanda maarifin ehtiyaclarına sərf etdiyi xərclər yenə də cüzi bir məbləği təşkil edirdi. Azərbaycanda maarifin ehtiyaclarına ildə adam başına orta hesabla ən çoxu 64 qəpik pul xərclənirdi. Çar hökumətinin təzyiqi ilə mədəniyyət və elmdə olan mütərəqqi təşəbbüslərin qarşısı hər vasitə ilə alınır. Əsasən məscid, yaxud kiçik binalarda yerləşən məktəblərin hər birində ondan yüzə qədər uşaq təhsil alırdı, tədris pullu idi. Xüsusi ruhani məktəbləri – mədrəsələr də var idi. Onlar ancaq məscidlərin nəzdində təşkil olunurdu. “Deyilən tədris müəssisələrini açmaqda Çar hökumətinin əsas məqsədi yerli inzibati idarələrdə müstəmləkə siyasətini yürütməkdə ona kömək edə biləcək tərcüməçilər, mirzələr, bir sözlə, etibarlı milli kadrlar yetişdirmək idi”. Bununla yanaşı, Azərbaycan dilində yazılmış müəyyən dərsliklər, lüğətlər, elmin müxtəlif sahələrinə aid yazılmış əsərlər kəmiyyət və keyfiyyətə xalqın istəklərini tam şəkildə ödəyə bilmirdi. Belə bir vəziyyətlə ciddi mübarizə aparan qabaqcıl ziyalılar çox çətinliklə də olsa, dövrün tələbinə uyğun yeni tipli məktəblərin açılmasına və Azərbaycan dilində dərsliklərin, elm əsərlərinin yaradılmasına çalışırdılar. Savadlanma işinin, elmin xalq arasında yayılmasına xüsusilə fəallıq göstərən H.Zərdabi, M.Mahmudbəyov, M.Şaxtaxtinski, S.M.Qənizadə, R.Əfəndiyev, N.Nərimanov kimi işıqlı təfəkkür sahibləri müntəzəm olaraq mətbuatda çıxış edir, elmin müxtəlif sahələrinə aid dərsliklər yazır, yeni yaradılan dünyəvi məktəblərdə Azərbaycan dilində bir sıra elmlərin tədrisi ilə məşğul olurdular. XIX əsrin sonunda çap edilən qəzet və jurnallar, yeni dərs kitablarında müxtəlif məlumatlar verilir. Qəzet və jurnal səhifələrində dövrün tələbinə uyğun dərsliklər və elmi əsərlərin yazılmasına ehtiyac olduğu da göstərilirdi.

Azərbaycan dilçiliyi tarixində XIX əsrin ortalarında başlayan dövrü haqlı olaraq dilçiliyimizin dirçəliş dövrü kimi qiymətləndirirlər. Əvvəlki dövrlərdə ayrı-ayrı şairlərin, ziyalıların dil haqqında fikirləri bədii, poetik şəkildə deyilmiş söyləmələr bir qədər elmi, sistemli dilçilik mülahizələri ilə əvəz olunmağa başlayır. Şimali Azərbaycanda, ümumiyyətlə, elmin tərkib hissəsi kimi dilçilik də inkişaf edir. Həm də dilçilik başqa elm sahələrinə nisbətən diqqəti xüsusilə cəlb edir.

Azərbaycan dilçilik elminin məhz XIX əsrin ikinci yarısında təşəkkül tapmasını bir sıra obyektiv səbəbləri vardır. Şimali Azərbaycan Çar Rusiyası tərəfindən işğalından sonra yerli əhalinin idarə olunmasında bir sıra çətinliklər meydana çıxmışdı. Müstəmləkəçilik siyasətinin həyata keçirilməsi üçün yerli əhalinin dilini bilən mütərcimlərə kəskin ehtiyac əmələ gəlmişdi.

Bu məqsədlə, ilk növbədə rus məktəbləri təşkil olunmağa başladı. “Tiflis hərbi qubernatoru, general-adyutant Sipyağın 1827-ci ildə Zaqafqaziyanın bir sıra şəhərlərində, o cümlədən, Nuxada, Qazax distansiyasında, Şamaxı, Şuşa, Bakı və Qubada qəza məktəbləri açmaq fikrini irəli sürdü.

Çox keçmədi ki, ilk rus məktəbləri təşkil olunmağa başladı. 1830-cu ildə Şuşada, 1831-ci ildə Nuxada, 1832-ci ildə Bakıda, 1833-cü ildə Gəncədə, 1837-ci ildə Şamaxıda və Naxçıvanda rəsmi dövlət məktəbləri yaradıldı. Lakin bu məktəblərdə Azərbaycan (türk) dilinin tədrisi bir sıra çətinliklərlə qarşılaşdı: bu, ilk növbədə, Azərbaycan dilinin tədrisinə aid münasib dərsliklərin, dərs vəsaitlərinin olmaması ilə bağlı idi. Məktəb şəbəkəsini genişləndirmək, ana dili qaydalarının yaxşı öyrənilməsinə proqramlaşdırmaq, əlifba təlimindəki ciddi nöqsan və çətinlikləri aradan qaldırmaq, münasib dərs vəsaiti hazırlamaq məqsədi ilə maarifpərvər Azərbaycan ziyalıları müvafiq layihələr düzəldilər, dərs kitabları yazdılar, əməli-təcrübə nümunə göstərdilər.

Tiflisdə, Qoridə və Azərbaycanda açılmış dövlət məktəblərində Azərbaycan dilinin tədris olunması ana dilində müvafiq dərsliklərin, dərs vəsaitlərinin yaradılması zərurətini meydana çıxartdı. Bu məqsədlə həm qabaqcıl ziyalılar A.Bakıxanov, M.F.Axundov, M.Ş.Vəzəh, həm də bu məktəblərdə dərs deyən xadimlər – Tiflis gimnaziyasının Azərbaycan dili müəllimi H.Y.Şahnəzarov, Şamaxı qəza məktəbinin smotritel M.İ.Saracov, Bakı və Tiflis qəza məktəblərinin Azərbaycan dili müəllimi İ.Haqqverdiyev, tərcüməçi kadrla hazırlamaq üçün qrammatika yazmış T.Makarov və başqaları ilk əlifba və qrammatika kitablarını yaratmışlar.

Bütün bu dərslik və dərs vəsaitləri ilə yanaşı Azərbaycanda dilçilik elmi sahəsində bir-birinin ardınca qiymətli tədqiqat əsərləri meydana çıxmağa başladı. Bu dövrün dilçilik tədqiqatları haqqında professor T.Hacıyevin maraqlı müşahidələri diqqəti cəlb edir: “Azərbaycan dilçilik əsərlərinin yaranmasında komponentlərin (müəllif; tədqiq olunan dil; əsərin yazıldığı il) iştirakı baxımından maraqlı təkamül prosesi görünür – birkomponentli millilikdən üçkomponentliyə, tam milliliyə doğru inkişaf gedir; əvvəlcə müəllif azərbaycanlıdır – özgə dil haqqında və özgə dildə yazır (A.Bakıxanovun fars dili haqqında farsca əsəri); sonra müəllif azərbaycanlıdır, Azərbaycan dili öyrənilir, ancaq başqa dildə yazılır (M.Kazımbəyovun, M.Vəzirovun ana dili haqqında rusca əsərləri); üçüncü mərhələ də müəllif də azərbaycanlıdır, tədqiq olun da Azərbaycan dilidir, əsər də ana dilində yazılır (M.Əvşarın, N.Nərimanovun ana dilinin

³³ BDU f.e.n. dosent “İngilis dili” kafedrası

qrammatik quruluşu haqqında Azərbaycanca əsərləri). Hər üç halda müəllifin azərbaycanlı olması əsərin Azərbaycan ictimai-elmi mühiti ilə milli Azərbaycan təfəkkürü ilə əlaqəsini şərtləndirir”.

Azərbaycan dilçiliyinin XIX əsr dövrünün daha bir neçə cəhətlə də xarakterizə etmək olar. Bu dövrdə dilçilik elminin tədqiqat istiqamətləri, rəngarəngliyi, eləcə də yaradılmış əsərləri növləri də müxtəlif olmuşdur. Elə müəlliflərin maraq dairəsi və əsərlərin çeşidi də bunu aydın şəkildə göstərir. Məhz bu rəngarəngliyi nəzərə alaraq XIX əsrdə yaranmış dilçilik əsərlərini aşağıdakı kimi qruplaşdırmaq olar:

1. **Azərbaycanlı müəlliflərin ana dilində yazdıqları əsərlər.** Bu əsərlərin sırasına aşağıdakıları daxil etmək olar: Şaxtaxtinski M. Təkmilləşmiş müsəlman əlifbası. Tiflis, 1879; Nərimanov N. Müsəlmanlar üçün müəllimsiz rus dilini öyrənməkdən ötrü olan asan kitabça. Bakı, 1899; Nərimanov N. Müəllimsiz türk dilini öyrənməkdən ötrü ruslar üçün asan kitabça; Nəriman N.

Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəvhi. Bakı, 1899; Qənizadə S. Rusiya məmləkətində ticarət və dadistatı olan şəxslərdən ötrü rus dilinin dilmancıdır. Bakı, 1895; Əfəndiyev R. Uşaq bağçası. İstanbul, 1898.

2. **Azərbaycanlı müəlliflərin yaddilli müəlliflərlə ana dilinə aid şərikli əsərləri.**

Bu sıraya aşağıdakı əsərləri daxil etmək olar: Çernyayev A. və Vəlibəyov S. Vətən dili. Azərbaycan dilində təlimi-ifaət və inşa və imla məşğuliyyəti üçün kitabçadır. Tiflis, 1888; V. Azeh M. Ş. Qriqoryev İ. İ. Kitabı-türki (Татарская хрестоматия азербайджанского наречия), Tiflis-Təbriz, 1855; Cəlal Əfəndi və Pomortsev N. K. Müəllimi-lisani-rusi. 3 cildə. Tiflis, 1889.

3. **Azərbaycanlı müəlliflərin başqa dildə yazdıqları əsərlər.**

a) azərbaycanlı müəlliflərin yad dildə Azərbaycan dilinə yazdıqları əsərlər;

Казембек М.А. Грамматика турецко-татарского языка. Казань, 1839; Казембек М.А. Общая грамматика турецко-татарского языка. 2-ое изд. Казань, 1846; Казембек М.А. Учебное пособие для временного курса турецкого языка. Санкт-Петербург, 1854; Везиров М.А. Учебник татарско-азербайджанского наречия. Санкт-Петербург, 1861; Нариманов Н. самоучитель татарского языка для русских. Баку, 1899; Əfşar M. M. Fənni-sərifi-türki; Axundov M. M. Sərifi-türki. Tiflis, 1896;

b) azərbaycanlı müəlliflərin yad dildə özgə dilinə aid yazdıqları əsərlər: Bakıxanov A. Qanuni-Qüdsi. Zəbani-farsi baıştiqaq və elali-kəlimatei-ərəbiyyə. Tiflis, 1831; Bürhan Məhəmməd Hüseyn Təbrizi. Bürani-qate, lüğəti-farsiyyə və bəxri əz lüğəti-türkiyə və bəzi əz-lüğəti-pəhləvi və kinaiyti-fars. Bombay, 1887; Həsən ibn Mehdi. Vətən dili. Mübtədi şagirdlərə altı aydın qabaqyazıb oxumaq öyrədən, sövti üzrə təlim olunan əlifbayi-cədidə müştəmil bir kitabçadır. Təbriz, 1894; Vəlibəyov Səfərəli bəy. Üsuli-cədid. Lisani fars. Tiflis, 1899; Vəlibəyov Səfərəli bəy. Lisani fars. bərayi-farsiamuzan təlif şüdəst. Bakı, 1897.

4. **Başqa millətdən olan müəlliflərin yazdıqları əsərlər:**

a) onların Azərbaycan dilində yazdıqları əsərlər: Çernyayevski A. O. Vətən dili. Müəllimlər üçün təriqi-svt ilə təmir tapmış müsəlman əlifbasının səyaqi-təlimini göstərən risalədir. Tiflis, 1881; Çernyayevski A. O. Vətən dili. Tiflis, 1888; Çernyayevski A. O. Vətən dili. Tiflis, 1899; Demantsev N. Yazı nümunələri (əlifba). Tiflis.

b) *bu müəlliflərin başqa dildə (əsasən rusca) Azərbaycan dilinə aid yazdıqları əsərlər:* Родионов И. Татарский букварь. Санкт-Петербург, 1856; Макаров Т. татарская грамматика кафказского наречия. Тифлис, 1848; Будагов Л. Турецко-татарский букварь. Тифлис, 1844; Будагов Л. Практическое руководство турецко-татарско-азербайджанского наречия. Москва, 1857.

c) başqa millətdən olan müəlliflərin “bilavasitə və yalnız Azərbaycan dili ilə bağlı olmasa da, XIX əsr dünya şərqşünaslığının qiymətli əsərləri kimi, Azərbaycanın da elmi-mütərəqqi inkişafına müəyyən təsir göstərmiş” əsərləri.

Yeri düşmüşkən, bu axırıncı bölgüyə aid əsərlər (söhbət L. Z. Budaqovun “ Практическое руководство турецко-татарско-азербайджанского наречия” (M. 1857) yenə onun 1869 və 1871-ci illərdə Sankt-Peterburqda nəşr edilmiş ikicildlik “ сравнительный словарь турецко-татарских наречий, со включением употребительнейших слов арабских и персидских, и с переводом на русский язык“ adlı irihəcmli – 1225 səhifəlik əsərlərindən və V. Radlovun “Опыт словаря тюркских наречий” (С. Петербург, 1893-1911) adlı lüğətdən gedir) Azərbaycan dilçilik elminin inkişafına, şübhəsiz, təsir göstərmişdir. Lakin təkcə bu mülahizənin üstündə dayanıb qalmaq, faktı birtərəfli qiymətləndirmək kimi olardı. Bu mülahizənin ikinci tərəfini, yəni əks-təsirini də nəzərə alaraq elmi ədalət prinsipi öz yerini tapır. Bu mənada professor T. Hacıyevin gəldiyi qənaətlər son dərəcə haqlı və qiymətlidir: “Əslində bu əsərlərin aranmasında vasitəli şəkildə Azərbaycan elmi də iştirak edir. V. V. Bartoldun sözlərini xatırlayaq: “Öz mülahizələri ilə Senkovski və Kazım bəy rus şərqşünaslığını yaratdılar; sonrakı nəsillər rus şərqşünaslarının; təxminən hamısı bu iki alimdən birinin ya şagird, ya da onların şagirdlərinin şagirdidir”.

Ədəbiyyat

1. История лингвистических учений (материалы к курсу лекций) М. 1968. с.3
2. М.А. Кондрашев. История лингвистических учений. М., 1979, с. 5
3. В.Я. Ярцева. Развитие национального литературного английского языка. М. 1969, с. 87
4. М.Ш. Ширалиев. Вопросы азербайджанского языка. Баку. 1989, с. 118.

Açar sözlər: Mədəni hadisələr, xalqın savadlanması, elmdə olan mütərəqqi təşəbbüslər, milli kadrlar, tədris müəssisələri.

Ключевые слова: Культурные события, просвещение народа, национальные кадры, учебные заведения, прогрессивные инициативы в науке.

SUMMARY

In the given article we see the development of the linguistics ideas in Azerbaijan in the XIX century.

In the given article we see the list of authors who wrote books for developing language and linguistics in Azerbaijan. Here by the author we learn about Azeri writers who wrote books in Azeri. We also learn about foreign authors who wrote for Azerbaijan.

By the author is shown the branches of development in the field of Culture, Literature, Science, Linguistics and Publishing in Azerbaijan in the XIX century.

And these ways of development, integration played a great role in the political life of Azerbaijan of the XIX century.

At the beginning of the XIX century an important event happened in the history of Azerbaijan people the admission of Azerbaijan into the Russian Empire, which strengthened western tendencies both in culture and literature.

As many cultural people of the world, the XIX century period of Azerbaijan is characterized as the time of quick progress the insistent.

Movement to humanist ideals, the time of firs serious step towards grounding of power of brain.

RƏYÇİ: dos. L. Ələkbərova

ALMAN DİLİNDƏ KÖHNƏ VƏ YENİ SÖZLƏRİN SPESİFİK XÜSUSİYYƏTLƏRİ

Giriş. Mövzunun aktuallığı: Bir neçə avropa dili kimi müasir dövrdə də alman dili dünya dillərindən biri kimi ən çox öyrənilən xarici dildir. Lakin bugünümüzdə alman dili çoxları tərəfindən “çətin” hətta “kobud” dil kimi dəyərləndirilir. Bunu hər şeydən əvvəl onun tələffüzü ilə əlaqələndirirlər. Belə ki, dildə çoxlu samitlər olduğundan sözlər də çox uzun olur və nəticədə tələffüz çətinləşir. Hər bir dilin ədəbiyyatı onun bədii dilini formalaşdırır və zənginləşməsinə səbəb olur. Bu cür bədii dil isə ədəbi dil adlanır. Ədəbi dil kütləvi xarakter daşayır. Yəni bu dil hamı tərəfindən anlaşılan, hamının dil ünsiyyəti üçün yararlıdır. Əlbəttə ki, ədəbi dilin lüğət tərkibi istər şifahi xalq ədəbiyyatından, istərsə də yazılı ədəbiyyatda ümumxalq dilinin zəngin söz xəzinəsindən seçilir. Ədəbi dil hər şeydən əvvəl dialektlərə qarşı qoyulur. Ədəbi dil də gündəlik danışq dili kimi səs sistemi fonetik, leksik və qrammatik normalar əsasında tənzimlənir. Fonetik norma onun səs tərkibinə, ahəng qanununa, heca və vurğusuna, leksik normalar sözlərin incəlik, zəriflik cəhətdən daha geniş mənə da işlənməsi, daha asan dərk olunması ilə ədəbi dilə gətirilməsinə xidmət edir. Qrammatik mənə dilin daha axıcı olmasına xidmət edir, yəni şəkilçilərin ardıcılığı, sözlərin sıralanması, qrammatik kateqoriyaların işlənməsi ilə bağlı qaydalardır.

Tədqiqatın elmi yeniliyi: Alman dilinin tarixi əsrlərdən bəri bir çox dilçilərin diqqət mərkəzində olmuş və araşdırılmışdır. Tədqiqatın elmi yeniliyi alman dilində istifadə olunan köhnə və yeni sözlərin spesifik xüsusiyyətlərini araşdırmaq, müxtəlif dövrlərdə yazılmış söz, cümlə və mətnləri bir-birilə müqayisə etməklə linqvistik təhlilini verməkdir.

Əsas hissə. Alman dili uzun tarixi yol keçmişdir və bu müddət ərzində bir çox şivələrlə birlikdə inkişaf edib, orta yazı formasına nail olmuş, qonşu dillərdən çox şey götürərək müstəqilliyini qoruyub saxlamış və genişləndirmişdir. Əlbəttə bugün alman dili güclü bir dildir. Cəmiyyətin dili daim dəyişir. Helviq belə hesab edir ki, “dil daim dəyişikliyə məruz qalır – yeni sözlər yaranır, köhnələr isə yox olur” [3, s. 1]. Bu cür dəyişmələr dilin lüğət tərkibində özünü göstərir. Lüğətin öyrənilməsi və onun araşdırılması ilə məşğul olan dilçilik sahəsi leksikologiyadır. Leksikologiya yunan sözü “lexikos” -lüğət və “logos” -təlim sözlərindən əmələ gəlmişdir. Digər dillərdə olduğu kimi alman dilində də leksikologiya dil nəzəriyyəsinin ən gənc sahələrindən biri kimi hesab edilir. Bu sahə müstəqil dilçilik sahəsi kimi yalnız müasir dövrdə inkişaf etmiş olsa da, əvvəlki illərdə də müxtəlif dilçilər tərəfindən onun inkişafını müəyyən edən bir çox tədqiqatlar aparılmışdır. Alman dilçiliyində sözlərin lüğət tərkibinin təhlilinə həsr olunmuş xüsusi sahənin meydana gəlməsi 19-20-ci əsrlərə təsadüf edir. Belə ki, bu əsrlərdə artıq bir neçə əsərlər hazırlanmışdır. Bir sıra leksikoloji aspektləri ümumiləşdirən ilk əsərlərdən biri H.Hirt tərəfindən yazılmış əsərdir - Yeni yuxarı alman dilinin etimologiyası” (Etymologie der neuhochdeutschen Sprache) əsəridir. Müəllif bu əsərində alman lüğətinin və onun zənginləşdirilməsinin etimoloji cəhətdən ətraflı təsvirini verir”. Hər bir dilin tarixində arxaizm adlanan, artıq istifadə olunmayan sözlər və neologizm adlanan yeni sözlərin meydana çıxmasını şərtləndirən lüğətlər mövcuddur. Arxaizmlər müəyyən müddət ərzində nitqdə istifadə olunan sözlərdir. Müxtəlif dövrlərdə istifadə olunan bir neçə arxaizmə nəzər salmaq və müasir alman dilində hansı sözlər əvəzlənməsini araşdırmaq:

- ✓ *Minne* (12-15 – ci əsrlər) – die Liebe – sevgi, məhəbbət
- ✓ *Maid* (təxminən 14-16 – ci əsrlər) – junge Frau – gənc xanım
- ✓ *Barbier* (18-20 - ci əsrlər) – der Friseur – bərbər
- ✓ *Backfisch* (18-20 - ci əsrlər) – das Mädchen – qız
- ✓ *Buhle* (15-19 – ci əsrlər) – der Geliebte – sevgili, aşiq
- ✓ *Das Gestade* – die Küste – dəniz kənarı, sahil
- ✓ *Das Gewand* – das Kleid – paltar, geyim
- ✓ *Die Muhme* – die Tante – xala, bibi
- ✓ *Der Born* - die Quelle – bulaq, çeşmə
- ✓ *Das Geziefer* – das Ungeziefer – zərərli həşərat

Bu sadalanan sözlərdən əsas 12 və 15 – ci əsrlər arasında istifadə olunan *Minne* sözü diqqət çəkir. O zamanlar alman “Cəngavər Ədəbiyyatı” çiçəklənmə dövründə idi və “*Minnesang*”, yəni *məhəbbət mahnıları/sevgi balladaları* yazılırdı. *Minnesang* yazanlar və ifa edənlər *Minnesänger* kimi tanınırdı. *Minnesänger* sözü Türkiyədə, xüsusilə Anadoluda *aşık*, ana dilimizdə isə *ozan* və *aşıq* kəlmələrinin qarşılığıdır. Müasir dövrdə də *Minnesang* (sevgi balladaları) oxucular tərəfindən həvəslə oxunur. Tək bir mahnı isə *Minnelied* (məhəbbət/sevgi mahnısı) adlanırdı. 12 – ci əsrdə tapılmış, müəllifi naməlum olan *Minnelied* (məhəbbət/sevgi mahnısı) nümunəsini müasir alman və müasir ingilis dili ilə müqayisəli şəkildə türk və azərbaycan dilinə tərcümə etməklə təhlil edək:

Orta yüksək alman dilində

Dû bist mîn, ich bin dîn:

des solt dû gewis sîn.

dû bist beslozen in mînem herzen.

verlor ist das slüzzelîn: [1]

Mahnı 4 misra bir bənddən ibarətdir. Qafiyə isə aaba şəklindədir. Mahnı nümunəsindən də göründüyü kimi orta yüksək alman dili və müasir alman dili arasında müəyyən fərqlər vardır. Müasir alman dilində *mein, dein, sein* (

Müasir alman dilində

Du bist mein, ich bin dein:

des(sen) sollst du gewiss sein.

Du bist verschlossen in meinem Herzen.

Verloren ist das Schlüsselein:

³⁴ Bakı Dövlət Universiteti və Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi, aynuniftaliyeva3103@gmail.com

mənim, sənin, onun. kişi cinsində) sözləri orta yüksək alman dilində *mîn, dîn, sîn* şəklindədir. Orta yüksək alman dilində [ɪ] [-ei] diftonqu ilə əvəzlənmişdir. [û] səsi [u], yəni qısa “u” səsi ilə əvəzlənib, [dû] – [du]. *Sollen* modal feili orta yüksək alman dilində II şəxsin təkində *solt, gewiss* (şübhəsiz) orta yüksək alman dilində *gewis, verschlossen* (bağlanmaq) orta yüksək alman dilində *beslozzen, Verloren* (itirmək) orta yüksək alman dilində *verlor, Schlüsselein* (açar) orta yüksək alman dilində *slüzzelin* deməkdir.

Müasir ingilis dilində

You are mine, I am yours,
Thereof you may be certain.
You're locked away within my heart.
Lost is the key
And you must ever be therein!

Türk dilində

Sen benimsin, ben senin
Bundan emin olabilirsiniz.
Kilitlendin kalbimde
Kayıp anahtardır
Ve sen durmadan orada olmalısın!

Azərbaycan dilində

Sən mənimsən, mən sənin
Bundan əmin ola bilərsiniz
Qapanmışan (bağlanmışan) qəlbimin içinə
İtirilmiş açardır
Və sən həmişə orada olmalısın!

Bütün dillərdə olduğu kimi alman dilində də yeni hadisələri, faktları və obyektləri adlandırmaq üçün yeni vahidlər kimi görünən yeni sözlərə neologizm deyilir. 21-ci əsrdə Alman dili necə inkişaf edib və hansı səviyyədə genişləniş? Bu sualın cavabını əlbəttə neologizmlərlə verə bilərik. Dilin lüğət tərkibinin zənginləşməsi yeni sözlərin əmələ gəlməsi neologizmlərlə bağlıdır. Neologizmlərin əksəriyyəti başqa dillərdən dilə keçən alimna sözlər və ya qarışıq birləşmələrdir. Neologizmlərin əmələgəlməsini internet aləminin inkişafı ilə əlaqələndirmək olar. Neologizmlərin də müxtəlif növləri var:

1. *Neuwörter* (yeni sözlər) - əvvəllər mövcud olmayan bütün sözlər yeni sözlərdir.
2. *Neue Kombination* (yeni birləşmə) - əvvəl mövcud olan iki söz birləşir və yeni söz əmələ gətirir. Bu yolla yaranan sözlər də neologizmlərdir. Nümunə üçün *Gendersternchen* (gender ulduzu)sözünü göstərə bilərik. *Gender* (gender) və *sternchen* (ulduz) sözlərinin birləşməsindən əmələ gəlib.
3. *Neubedeutungen* (yeni mənalar) – bəzən elə olur ki, mövcud olan sözlər yeni mənə qazanır və bu sözlər də artıq neologizm hesab olunur. Nümunə üçün *Troll* sözünə diqqət edək. *Troll* artıq yalnız mifik məxluqa deyil, eyni zamanda davranışı ilə başqalarını bezdirən internet istifadəçisinə deyilir.

Müasir dövrdə bir çox müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm, texnologiya, mədəniyyət, idman və digər sahələrdə neologizmlər üstünlük təşkil edir. Bütün bunları nəzərə alsaq, qeyd edə bilərik ki, neologizmlərin təhlili və tədqiqi çox vacib amillərdən biridir, çünki neologizmlərin əmələgəlməsi dilçilərə dildə olan dəyişmələri və lüğətdəki dəyişikliklər haqqında məlumat verir. Aşağıdakı neologizmlərin linqvistik təhlilinə baxaq:

1. Reklam da alıcıların diqqətini məhsula cəlb etmək üçün üslub vasitəsi kimi neologizmlərdən istifadə olunur: [1]

- **Frischekick** – *təravət zərbəsi* deməkdir, əsasən saqqız reklamlarında istifadə olunur.
 - **Knusperleichter** – incə vaflidən hazırlanmış *yüngül, xırtıldayan yemək* mənasında, şokolad çubuğu reklamlarında istifadə olunur.
 - **Tiefenwirksame** – *dərin təmizləmə* mənasındadır, kosmetik reklamlar da istifadə olunur.
2. Cəmiyyət və Siyasət də istifadə olunan neologizmlər:
- **Islamophobie** – müsəlmanlara qarşı düşmən münasibətin ifadəsi.
 - **Brexit** – Böyük Britaniyanın Avropa ittifaqından çıxmasının qısa forması.
 - **Entschleunigung** – inkişafın, fəaliyyətin məqsədyönlü şəkildə yavaşlaması və s.
3. Texnologiyanın sürətli inkişafı ilə əlaqədar internet sahəsində yeni sözlər yaranır:
- **Datenautobahn** - böyük həcmdə məlumatların ötürülməsi üçün xətt və ya şəbəkə.
 - **Cyberkriminalität** – internetdə törədilən bütün cinayətlər.
 - **Maus** – həm heyvan, həm də kompüter siçanı üçün təyinat.
 - **Surfen** – idmanın bir növü, həmçinin internetdə təsadüfi və ya məqsədyönlü məlumat axtarışı.
4. Gənclər arasında formalaşan yeni sözlər. Müasir dövrdə gənclər arasında çox vaxt ingilis dilinin təsiri ilə yeni sözlər yaranır.
- **Ehrenmann/- frau** – *hörmətli kişi/ hörmətli xanım* deməkdir, sözünə etibar edilə bilən, xüsusilə xeyirxah bir iş görən şəxs.
 - **Chillen** – *rahatlamaq* mənasındadır.
 - **Tindern** – tanış olmaq üçün proqramı.
 - **Tanken** – spirtli içki içmək.
- Bəzi sözlər vardır ki, uzun müddət alman dilində istifadə olunub, lakin hal-hazırda danışqda istifadə olunmur. Belə sözlər müəyyən ərazilərdə istifadə edilərsə və biz bunu eşitmiş olsaq, o zaman yeni söz kimi dəyərləndirə bilərik, halbuki, bu cür sözlər arxaizmdir. Aşağıdakı sözlər yeni söz kimi görünən arxaizmlərdir:
- **Oheim** – der Onkel (əmi/dayı) sözünün könəlmiş forması.

- **Base** – der Cousin/die Cousine (əmi/dayı/bibi/xala uşaqları) sözünün köhnəlmiş forması.
- **Zögling** – internatda, uşaq evində böyüyən kimsə.
- **Velo** – das Fahrrad (velosiped) sözünün köhnəlmiş forması.

Neologizmlər yalnız lüğətdəki dəyişikliklərdən ibarət deyil, eyni zamanda insanların sosial həyatı, komputer, formal dil, yəni internet aləmi, mədəniyyət, siyasət, elm və s. haqqında dolğun informasiya verir. Bəs o zaman insanlar neologizmləri tanıya bilərmə? Bu suala Teubert neologizmi daha yaxşı tanımağa kömək edən yeddi meyarı vurğulayaraq cavab verir. Teubert aşağıdakı meyarları qeyd edir: [3, s. 8]

- ✓ Şəxsi adlar və yer adları neologizm deyil.
- ✓ Neologizmləri müəyyən etmək üçün lüğətlərə etibar etmək olmaz. Bəzi sözlər əvvəllər lüğətlərdə yox idi. Lüğətlərdə neologizmlərin olmaması heç də həmişə yeni sözün neologizm adlandırılması üçün arqument deyil.
- ✓ Biz sözü neologizm adlandırmaq üçün hər bir yeni söz bir müddət (Teubertə görə ən azı bir il) müxtəlif mətnlərdə işlədilməlidir.
- ✓ Yeni söz tez-tez müxtəlif mətn növlərində istifadə edilməlidir.
- ✓ Biz yalnız bu cür törəmələri və birləşmələri mənası müntəzəm olaraq alınmayan neologizmlər arasında sayırıq.
- ✓ Yazı xətası və ya səhv çaplar neologizm ola bilməz.
- ✓ Neologizmlərin axtarışında yalnız sözlərə diqqət yetirilir, müxtəlif söz formaları nəzərə alınmır.

Söz potensial vahid kimi dil, mətn elementi və yenilənmiş simvol kimi nitq vahididir. Sözün fonetik və morfoloji formalaşmasında ümumi xüsusiyyətlərlə yanaşı, müəyyən milli xüsusiyyətlər də vardır. Alman dilçiliyində sözün fonetik formalaşması üçün aşağıdakı xüsusiyyətlər xarakterikdir [2, s. 12]

- Alman dilindəki sözlərin fonetik forması birləşmə yolu ilə müəyyən edilir və 40-a yaxın fonemin alternativ sıralanması.
- Alman dilində söz morfoloji cəhətdən bağlı vurğuya malikdir. Sadə sözlərlə desək, birinci heca adətən vurğulanır. 'Erde (yer)', 'Acker (sahə)'. Eyni hal be-, er-, ent-, ge-, ver-, zer- prefiks birləşmələri istisna olmaqla törəmə sözlər: 'langsam (yaşas), lesbar (oxunaqlı), 'möglich (mümkün), 'Mannschaft (komanda), aber: be' sprechen (müzakirə etmək), er 'zählen (demək, nəql etmək), zer 'reißen (parça-parça etmək), Ver 'fall (çürümə, çökmə).
- Alınma və müəkkəb sözlərə xarakterik əsas və köməkçi vurğuların olmasıdır: 'Mann'schaft (komanda), Schreibma'schine (yazı makinası), Arbeits'tisch (iş masası).

Dilimiz çox zəngin olsa da, bəzi hissələri və məfhumları təsvir etmək kifayət etmir. Dilimizdə başqa dillərdə olan amma türkcə və azərbaycanca qarşılığı olmayan sözlər vardır. Bu sözlərin çoxunu bilirik, lakin təsvir edə bilmədiyimiz hissələri ifadə edən sözlərdir. Belə sözlərin çoxu alman mənşəli sözlərdir. Bu sözlər aşağıdakılardır:

- Torschlusspanik – Zamanın tez və nəzarətimizdən kənar keçməsi hissi və nəyəse yetişə bilməyəcəyimiz narahatlığı deməkdir. Tor – qapı, schluss – bağlamaq deməkdir, yəni “qapı bağlanmaq paniyi”.
- Verschlimmbesserung – Yaxşı bir şey etmək və ya bir şeyi düzəltməyə çalışarkən onu daha da pisləndirməyə səbəb olmaq, işləri daha da çıxılmaz vəziyyətə salmaqdır.
- Schnapsidee – Həqiqətdə məntiqsiz hesab edilən bir fikrin, sərxoş olduqda hər hansısa məna kəsb etməsinə və ya sonradan peşmanlığa səbəb olacaq çılğın, irrasional düşüncələrə aiddir.
- Sonntagsleerung – Tətilin, xoş şeylərin sona çatması səbəbindən yaşanan sıxıntı və narahatlıqdır. Bazar depressiyası.
- Weltschmerz – Almanca “dünya” mənasına gələn “Welt” sözü ilə, “Schmerz” – “ağrı” sözlərinin birləşməsindən əmələ gələn depressiv kəlimədir. Başqa dillərə tərcüməsi mümkün olmayan “Gənc Verterin iztirabları” kimi sanki bütün dünyanın ağırlığını çiyinlərində daşımaq.
- Zweisamkeit – “Einsamkeit” – tənhalıq sözündən yaranan bu söz, bir-birinə uyğun gələn iki insanın birlikdə olmasına, iki insanın bütün ola bilməsinə və ya iki nəfərin tənhalıq və səmimi vəziyyətinə deyilir.
- Schadenfreude – “Schade” – pis, kədərli və “freude” – sevinc, xoşbəxtlik sözlərinin birləşməsindən yaranan bu söz başqasının dərdinə sevinmək mənasındadır. [4]

Nəticə. Hər dildə artıq istifadə edilməyən köhnəlmiş sözlər mövcuddur. Belə sözlər köhnəlsə də bəzi yerli əhalinin dilində hələ də istifadə olunmaqdadır. Bu isə dilin zənginliyindən xəbər verir. Çünki artıq istifadə olunmayan sözlərə biz ədəbiyyatın ilkin mərhələsində, yəni şifahi ədəbiyyatda rast gəlirik bu isə bizim dilimizin zənginləşməsinə gətirib çıxarır. Bununla yanaşı xalaqlar, millətlər inkişaf etdikcə dil də inkişaf edir və yeni sözlər yaranır. Bu sözlərin yaranması müasir dövrimizdə internetin inkişafı ilə əlaqədardır. Belə ki, dünya dillərindən ən çox istifadə edilən ingilis dilinə məxsus olan sözlər internet vasitəsilə digər dillərə təsir edir və nəticədə də həmin dil də neologiz, yəni yeni söz yaradır. Bu neologizmlərin bəziləri müəyyən müddət ərzində dil də başqa mənada istifadə olunan sözlərdir ki, bu cür sözlər sonralar yeni mənalarla dildə formalaşır və ümumişlək sözə çevrilib. Neologizmlər gənclər arasında daha çox işlənir. Dillərin bu şəkildə yayılması və inkişafı bizim danışq dilimizə olduqca müsbət təsir edir və bunun nəticəsində biz danışqda təkrar sözlərə yol vermirik.

İstifadə edilmiş ədəbiyyat

Kitab:

1. Archaismus – Wikipedia <https://de.wikipedia.org> › wiki
2. Lexikalische Archaismen und ihre Verwendung in Presstexten des heutigen Deutsch. Göttingen – 2006.
3. Neologismen in der Deutschen Gegenwartssprache by Lesya Nedyba Dennis. Tuscaloosa,Alabama , 2013.

İnternet resursu:

4. Türkçe'de Olmayan Ama Çok Şey Anlatan 15 Almanca Kelime.<https://universkop.com> › turkc...

Açar sözlər: dil, lüğət tərkibi, arxaizm, neologizm, formal dil

Key words: language, dictionary, archaism, neologism, formal language

Ключевые слова: язык, словарь, архаизм, неологизм, формальный язык

Alman dilində köhnə və yeni sözlərin spesifik xüsusiyyətləri

Xülasə

Məqalə "Alman dilində köhnə və yeni sözlərin spesifik xüsusiyyətləri" mövzusu, "Giriş", "Əsas hissə", "Nəticə" və "İstifadə edilmiş ədəbiyyatdan ibarətdir. "Giriş" dilçilik məsələlərini xarakterizə edən ümumi nəzəri məsələləri, mövzunun aktuallığını və tədqiqatın elmi yeniliyini əhatə edir.

Məqalədə alman dilində artıq istifadə olunmayan köhnə sözlərin elmi metodik əsaslarla müasir alman dili ilə müqayisəli şəkildə linqvistik təhlili verilib. Alman dilinə yeni sözlərin necə gəlməsindən və aktuallığından bəhs edilir. Linqvistik təhlil zamanı orfoqrafik qaydalara diqqət edilmişdi. Eyni zamanda alman dilində köhnə sözlərin bəzi ərazilərdə yeni mənələrdə işlənməsi qeyd edilmişdi. Formal dil, yəni internetin dilə necə təsir etməsi haqqında sözlərin spesifik xüsusiyyətləri araşdırılmışdı. İnternet vasitəsilə dilə daxil olan yeni sözlər, yəni neologizmlər artıq müstəqil şəkildə aktiv söz ehtiyatında istifadə olunmasına diqqət edilmişdi. Dilimizdə başqa dillərdə olan amma türkçə və azərbaycanca qarşılığı olmayan sözlər vardır. Bu sözlərin çoxunu bilirik, lakin təsvir edə bilmədiyimiz hissləri ifadə edən sözlər də vardır. Belə sözlərin çoxu alman mənşəli sözlərdir. Bu sözlərin dilimizdə hansı hissləri ifadə etdiyi vurğulanmışdı.

Specific features of old and new words in German

Summary

The article "Specific features of old and new words in German" consists of "Introduction", "Main part", "Conclusion" and "References". "Introduction" covers the general theoretical issues characterizing the issues of linguistics, that is, the relevance of the topic, the scientific novelty of the research.

In the article, a comparative linguistic analysis of old words that are no longer used in German language with the modern German language was given on scientific methodical basis. How new words come to the German language and their relevance is discussed. During the linguistic analysis, attention was paid to orthographic rules. At the same time, it was noted that old words in German were used in new meanings in some areas. Formal language, that is, the specific characteristics of words about how the Internet affects language, was investigated. New words that entered the language through the Internet, that is, neologisms, were already independently used in the active vocabulary. There are words in our language that are in other languages but have no equivalent in Turkish or Azerbaijani. Most of these words we know, but there are words that express feelings that we cannot describe. Most of such words are of Germanic origin. It was emphasized what feelings these words express in our language.

Особенности старых и новых слов в немецком языке

Резюме

Статья «Особенности старых и новых слов в немецком языке» состоит из «Введения», «Основной части», «Заключения» и «Литературы». «Введение» освещает общетеоретические вопросы, характеризующие проблемы языкознания, то есть актуальность темы, научную новизну исследования.

В статье на научной методической основе дан сопоставительный лингвистический анализ старых слов, которые уже не употребляются в немецком языке, с современным немецким языком. Обсуждается, как новые слова приходят в немецкий язык и их актуальность. В ходе лингвистического анализа внимание было обращено на орфографические правила. При этом было отмечено, что в некоторых сферах старые слова в немецком языке используются в новых значениях. Был исследован формальный язык, то есть конкретные характеристики слов о том, как Интернет влияет на язык. Новые слова, попавшие в язык через Интернет, то есть неологизмы, уже самостоятельно употреблялись в активном словаре. В нашем языке есть слова, которые есть в других языках, но не имеют эквивалента ни в турецком, ни в азербайджанском языке. Большую часть этих слов мы знаем, но есть слова, выражающие чувства, которые мы не можем описать. Большинство таких слов имеют германское происхождение. Было подчеркнуто, какие чувства выражают эти слова в нашем языке.

Rəyçi: dos. L.Ələkbərova

“ALLAHIN GÖZƏL ADLARI” HAQQINDA BƏZİ QEYDLƏR

Məlumdur ki, islamdan əvvəlki dövrdə ərəblərin tapındığı bir çox allahları və bütləri olmuşdur. Bunlardan Kəbədəki bütlərin sayı ilin günlərinə bərabərdir – deyə fikir sürənlər var. Havazin və sakif qəbiləsinin Allahı al-lat və ya İlat, al-Uzza və Manat Allahın qızları hesab olunmuş, lakin Quran bunun əleyhinə çıxmış və bunların “yalnız sizin və atalarınızın verdiyi adlar olmuşdur” deyə, iddia edir. Əl-Uzza Məkkənin civarında yerləşən xəvazin qəbiləsinin, Manat Yasrib qəbilələri aus və xəzrəcin səcdə etdikləri Allahlar olmuşdur.

İslamın yaranması ilə bu Allahlara inanc tədricən aradan çıxmış və yeganə tanrı Kureyşi qəbiləsinin tapındığı “Lah” və onun artiklli variantı “Allah” olmuşdur. Digər Allahların adları isə, bu adın epitetlərinə çevrilmişdir. Məsələn, “Rəhman” sözü öncələr başqa bir qəbilənin Allahının adı olmuş, sonra Allah sözü ilə işlənərək, ona aid edilmişdir.

Quranda təsadüf edilən Allahın 99 adı, onun müxtəlif xüsusiyyətlərini ifadə edən, əsasən, sifət mənşəli definisiyalardır. Bunların bir çoxu فَعِيل formasında, bəziləri ismi-fail, bəziləri ismi-məful formasındadır. Bu adlardan ikisi izafət tərkibi şəklindədir: نوالجلال və مالك الملك, qalanlar müxtəlif feil bəzlərindən düzələn sözlərdir. Məsələn: المتكبر (V bab), المصور (II b), المعز (IV b); المجيب (IV b), المقتر (II b) və s.

Bir neçə ad فَعَال formasındadır ki, bu da şiddətləndirmə, xüsusiyyətin gücləndirilmiş varinatını bildirir. Məsələn, جَبَّار (qüdrətli); الغفار (bağışlayan), الوهاب (hədiyyə verən), الرزاق (paylayan, ruzi verən) və s. Bir çoxu I babın ismi-fail formasına müvafiqdir. Məsələn, الخالق (ölçən, yaradan), الخافض (azaldan; alçaldan), الرافع (yüksəldən), الواسع (əhatə edən) və s.

Müsəlman ölkələrində bu adlardan geniş istifadə olunur. Azərbaycanda da, xüsusilə, keçmiş dövrlərdə bu adlar oğlan uşaqlarına verildirdi. Lakin ərəblərdə belə adlar mütləq عَد sözü ilə izafət tərkibi təşkil edərək, istifadə edilir. Məsələn, عبد الرحيم yox, لطيف yox, عبد اللطيف və s. Bu da həmin sözlərin Allaha aid olduğu üçün onlardan əvvəl عَد yəni “qul” sözünün işlənməsini tələb edir, yəni islama görə Allaha aid xüsusiyyətləri bildirən sözlərin birbaşa insana verilməsi yasaqdır. Belə adlar “Allahın qulu” mənasını ifadə etməli olduğundan müstəqil işlənmə bilməz.

Aşağıda biz الاسماء الحسنى “gözəl adların”, yəni Allahın 99 gözəl adının azərbaycanca qarşılığını veririk.

ƏL-ƏSMƏ'U-L-HUSNƏ Gözəl adlar

1. 'Ər-Rəhman (الرحمان) – rəhimli
2. 'Ər-Rəhim (الرحيم) – rəhimli...
3. 'Əl-Məlik (المالك) – car
4. 'Əl-Kuddüs (القدوس) – müqəddəs
5. 'Əs-Sələm (السلام) – sülhsevər
6. 'Əl-Mu`min (المؤمن) – qoruyan, inam verən
7. 'Əl-Muhəymin (المهيمن) – qoruyucu, hami, xilaskar
8. 'Əl-‘Aziz (العزیز) – qüdrətli, qalib
9. 'Əl-Cabbar (الجبار) – qüdrətli, məğlubedilməz
10. 'Əl-Mutəkəbbir (المتكبر) – üstün
11. 'Əl-Xəliq (الخالق) – ölçən, memar
12. 'Əl-Bəri` (البارئ) – yaradan, tikən
13. 'Əl-Musavvir (المصور) – şəkilverən, heykəltəraş
14. 'Əl-Ğəffār (الغفار) – yazığı gələn, (günahları gizlədən)
15. 'Əl-Kəhhār (القهار) – hökmdar
16. 'Əl-Vəhhāb (الوهاب) – hədiyyə verən, (sədəqə verən)
17. 'Ər-Rəzzāq (الرزاق) – paylayan
18. 'Əl-Fəttāh (الفتاح) – açan, (şərh edən)
19. 'Əl-Alīm (العليم) – hər şeyi bilən
20. 'Əl-Ğəbbid (القابض) – azaldan (məhdudlaşdırən)
21. 'Əl-Bāsīt (الباسط) – çoxaldan (bölüşdürən)
22. 'Əl-Xəfīd (الخافض) – alçaldan, azaldan
23. 'Ər-Rāfi` (الرافع) – yüksəldən
24. 'Əl-Mu`izz (المعز) – gücləndirən (yüksəldən)
25. 'Əl-Muzıll (المدلل) – zəiflədən, devirən
26. 'Əs-Səmi` (السميع) – hər şeyi eşidən
27. 'Əl-Bəşīr (البصير) – hər şeyi görən
28. 'Əl-Hakam (الحكم) – Hakim, (hökm verən)
29. 'Əl-‘Adl (العدل) – ən ədalətli, (düzgün hökm verən)
30. 'Əl-Laṭīf (اللطيف) – hər şeyi sezən (anlayan)
31. 'Əl-Xəbīr (الخبير) – bilici (hər şeyi bilən)

³⁵ Bakı Dövlət Universiteti

32. 'Əl-Halīm (الحليم) – sakit
33. 'Əl-'Azīm (العظيم) – möhtəşəm
34. 'Əl-Qafūr (الغفور) – bağışlayan, (əfv edən)
35. 'Əş-Şəkūr (الشكور) – mükafatlandırın
36. 'Əl-'Alī (العلي) – uca
37. 'Əl-Kəbīr (الكبير) – böyük
38. 'Əl-Hafīz (الحفيظ) – qoruyan, saxlayan
39. 'Əl-Mukīt (المقيت) – dəstəkləyən, təmin edən
40. 'Əl-Hasīb (الحسيب) – kafi olan
41. 'Əl-Cəlīl (الجليل) - əzəmətli
42. 'Əl-Kərīm (الكريم) – mərhəmətli
43. 'Ər-Raqīb (الراقيب) – göz qoyan, təqib edən
44. 'Əl-Mucīb (المجيب) – kara gələn, qayğıkeş
45. 'Əl-Vāsi' (الواسع) – hər şeyi əhatə edən (hər yerdə olan)
46. 'Əl-Hakīm (الحكيم) – müdrik
47. 'Əl-Vadūd (الودود) – sevən
48. 'Əl-Məcīd (المجيد) – şərəfli
49. 'Əl-Bə'is (الباعث) – dirildən, ayıldan
50. 'Əş-Şəhīd (الشهيد) – şahidlik edən
51. 'Əl-Həqq (الحق) – həqiqi
52. 'Əl-Vakīl (الوكيل) – vəkil, etibar edilən
53. 'Əl-Qavi (القوي) – qüdrətli
54. 'Əl-Mətin (المتين) – sarsılmaz
55. 'Əl-Vālī (الولي) – dost (həmməslək)
56. 'Əl-Həmid (الحميد) – təriflənən
57. 'Əl-Muhsī (المحصى) – nəzərə alan
58. 'Əl-Mubdī (المبدي) - əsasını qoyan (yenilikçi)
59. 'Əl-Mu'īd (المعيد) – qaytaran (bərpa edən)
60. 'Əl-Muhyī (المحيي) – dirildən, həyat verən
61. 'Əl-Mumīt (المميت) – öldürən (yatırdan)
62. 'Əl-Hayyu (الحي) – yaşayan, diri (ayıq qalan)
63. 'Əl-Qayyūm (القيوم) – müstəqil
64. 'Əl-Vācid (الواجد) – zəngin (mövcud)
65. 'Əl-Məcīd (الماجد) - ən şərəfli
66. 'Əl-Vāhid (الواحد) – tək (bircə)
67. 'Əl-Əhəd (الاحد) – bircə, tək
68. 'Əs-Şaməd (الصمد) – daimi, dəyişməz
69. 'Əl-Qādir (القادر) – qüdrətli
70. 'Əl-Muqtədir (المقتدر) – qüdrətli
71. 'Əl-Muqəddir (المقدر) – yaxınlaşdırın, (irəli çəkən)
72. 'Əl-Mu'axxir (المؤخر) – uzaqlaşdırın, (kənara çəkən)
73. 'Əl-Avval (الأول) – ilk, əvvəlinci
74. 'Əl-Əxir (الأخر) – sonuncu
75. 'Əz-Zāhir (الظاهر) – aydın, (anlaşılan)
76. 'Əl-Bātin (الباطن) – gizli, sirlı
77. 'Əl-Vālī (الوالي) – hami, hakim
78. 'Əl-Muta'əli (المتعالى) – dərkədiməz, yüksəldilən
79. 'Əl-Bərru (البر) – mərhəmətli, xeyirxah
80. 'Ət-Təvvāb (التواب) – tövbə etdirən, qəbul edən
81. 'Əl-Muntəqim (المنتقم) – cəzalandırın (intiqaam alan)
82. 'Əl-'Afuvvu (العفو) - əff edən, günahkardan xilas edən
83. 'Ər-Raūf (الرؤوف) – acıyan, rəhmi gələn
84. 'Məlīku-l-mulk (مالك الملك) – çarlığın çarı
85. 'Zu-l-Cəlāl va-l-'İkrām (ذو الجلال و الإكرام) - əzəmət və xeyirxahlıq sahibi
86. 'Əl-Musqıt (المسقط) - ədalətli
87. 'Əl-Cāmi' (الجامع) – birləşdirən (bir yerə toplayan)
88. 'Əl-Gənī (الغنى) – imkanlı, zəngin
89. 'Əl-Muğnī (المغنى) – zənginləşdirən
90. 'Əl-Məni' (المانع) – məhdudlaşdırın (qabağını alan)
91. 'Əd-Dārr (الضار) – yıxan
92. 'Ən-Nəfi' (النافع) – xeyriyyəçi

93. 'Ən-Nūr (النور) – işıqlandıran, nurlandıran
94. 'Əl-Hədi (الهادي) – aparıcı (yönləndirən)
95. 'Əl-Bədi' (البيدع) – Yaradan
96. 'Əl-Bāqı (الباقي) - əbədi
97. 'Əl-Vəriş (الوارث) – varis
98. 'Ər-Raşid (الرشيد) – düzgün, (ağıllı)
99. 'Əş-Şabūr (الصبور) – səbrli

Əlavə

Quran surələrinin adlarının tərcüməsi

1. الفاتحة – açan
2. البقرة – inək
3. آل عمران – imran ailəsi
4. النساء – qadınlar
5. المائدة – masa
6. الانعام – mal-qara
7. الاعراف – maneələr
8. الانفال – qazanclar
9. التوبة – töbə
10. يونس – Yunis
11. هود – Hud
12. يوسف – Yusif
13. الرعد – göy gurultusu
14. ابراهيم – İbrahim
15. الحجر - əl-hicr
16. النحل – arılar
17. الاسراء – gecə seyri
18. الكهف – mağara
19. مريم – Məryəm
20. طه – Taha
21. الانبياء – Peyğəmbərlər
22. الحج - Həcc
23. المؤمنون – möminlər
24. النور – işıq
25. الفرقان – fərqləndirmə
26. الشعراء – şairlər
27. النمل – qarışqalar
28. القصص – hekayə
29. العنكبوت – hörümçək
30. الروم – rumlular
31. لقمان – Loğman (qədim müdrik adam)
32. السجدة – səcdə, sitayiş
33. الاحزاب – dəstələr
34. سبأ – Səba (Yəmənün şərqi qədim dövlət)
35. فاطر – Yaradan
36. يسين – Ya Sin
37. الصفات – cərgədə duranlar
38. ص – Sad
39. الزمر – zümrələr
40. غاض – bağışlayan
41. فصلت – izah olundu
42. الشورى – Şura (məsləhət)
43. الزخرف – bər-bəzəklər
44. الدخان – tüstü
45. الجاسية – diz çökmüşlər
46. الاحقاق – qumlar
47. محمد – Məhəmməd
48. الفتح – Qələbə
49. الحجرات – otaqlar
50. ق – Qaf
51. الزاريات – dağdanlar
52. الطور – dağ

53. الفحم – ulduz
54. القمر – ay
55. الرحمان – rəhmli
56. الواقعة – düşən
57. الحديد – dəmir
58. المجادله – mücadilə edən (mübahisə edən)
59. الحشر – yığıncaq
60. الممتحنة – imtahan edilən
61. الصف – sıralar
62. الجمعة – Cümə (cümə namazı günü)
63. المنافقون – riyakarlar
64. التغابن – aldanma
65. الطلاق – boşanma
66. التحريم – qadağan
67. الملك – hakimiyyət
68. القلم – qələm (yazı çubuğu)
69. الحاقة – qarşısıalınmaz (qiyamət)
70. المعارج – pillələr
71. نوح – Nuh
72. الجن – Cinlər
73. المزمّل – bürünmüş
74. المنحر – bükülmüş
75. القيامة – qiyamət
76. الانسان – insan
77. المرسلات – göndərilənlər
78. النبأ – xəbər
79. النازعات – qoparanlar (can alanlar)
80. عبس – qaşqabağını tökdü
81. الكوير – burma
82. الانفطار – sındırma, parçalama
83. المطققين – çəkidiə aldadanlar
84. الانشقاق – parçalanma
85. البروج – ulduz bürcləri
86. الطارق – gecə yolçusu
87. الاعلى – ən yüksək
88. العاشية – örtən
89. الفجر – dan yeri
90. البلد – şəhər
91. الشمس – günəş
92. الليل – gecə
93. الضحى – səhər
94. الشرح – açma
95. التين – tut ağacı
96. العلق – laxta
97. القدر – qədər
98. البيه – aydın dəlil
99. الزلزل – zəlzələ
100. العاديات – çapanlar
101. القارعة – böyük fəlakət
102. الكاثر – çoxaltma
103. العصر – vaxt
104. الهمزة – pisləyən, qeybətçi
105. الفيل – fil
106. قريش – qureyş
107. الماعون – sədəqə
108. الكوثر – bol
109. الكافرون – kafirlər
110. النصر – yardım
111. المسد – palma lifləri
112. الاخلاص – paklanma
113. الفلق – sübh

114. الناس – insanlar

İstifadə edilmiş ədəbiyyat

1. قرآن الكريم
2. М.АЗАР «Арабский язык». Изд. АСТ. Москва, 2022 г.
3. Х.К.Баранов. «Арабско-русский словарь». Изд. «Русский язык». Москва, 1989 г.
4. A.Baydavi. “Baydavi kommentari in Coranum”. Ed.Fleycher Lipsag, 1846.

Açar sözlər: Allahın adları, Quran surələri

Ключевые слова: Имена Аллаха, суры Корана

Key words: Names of Allah, Koran`s sura

Xülasə

Məqalədə Allahın 99 adı haqqında, onların yaranması, işlənməsi haqqında qısa məlumat və Azərbaycan dilinə tərcüməsi verilmişdir. Əlavə olaraq Quran surələrinin adları və tərcüməsi də daxil edilmişdir.

Аннотация

В статье проводятся 99 прекрасный имен Аллаха, сообщается об их возникновении и употреблении, дается перевод этих имен а также, в качестве приложение, перевод 114 названия сур Корана на Азербайджанский язык.

Summary

The article presents 99 beautiful names of God, discusses their origins and usage, provides translations of these names, and as an appendix, translates 114 surah titles of the Quran into Azerbaijani.

RƏYÇİ: dos. N.Əfəndiyeva

Sürəyyə Qəzənfər qızı Hacıyeva³⁶
NİTQDƏ OMONİMLƏRİN ROLU

Nitqimizdə omonim sözlər mühüm yer tutaraq linqvistik hadisə kimi dilin öz səs tərkibinə görə müəyyən inkişaf dövrlərində oxşarlıqları olan mənaca müxtəlif sözlərdir. Bu hadisə bir dilə aid deyil, bütün dillərə xas olan xüsusiyyətdir. Hər bir xalqın nitqində işlənən omonimlərin özünəxas xüsusiyyətləri mövcuddur. “Bu, həm müxtəlif və həm də eyni sistemli dillərə şamil olunur. Türk dillərinə gəldikdə isə, hər bir türk dilinin omonimlər sistemi vardır. Lakin onlar tam eynilik təşkil etmir. Türk dillərinin nəşr olunmuş lügətlərini bir-biri ilə müqayisə etsək, omonimlərdə olan fərqi aydın müşahidə etmək mümkündür” [1].

Omonim sözü yunanca *olub*, *oxşar*(*homos*), *ad*(*onuma*)deməkdir. Omonimlərin tədqiqi üçün dilin leksik sistemində olan sözlərin semantik münasibətləri müəyyən olunmalıdır. Çünki çoxmənalı sözlər də, omonimlər kimi eyni səs tərkibinə malik *olub*, müxtəlif mənalar ifadə edir. Halbuki, çoxmənalı sözlərlə omonimlər formaca bir-birinə yaxın olsa da, onların arasında ciddi fərq vardır. “Anlayışlar ərsəyə gəldikdə, həmin anlayışları adlandırmaq zəruri hala çevrilir və hər bir anlayış üçün yeni söz yaratmaq və bu cür sözləri yadda saxlamaq insanlar üçün mürəkkəb bir məsələyə çevrilmişdi. Bu səbəbdən dolayı, yeni mənalara dair anlayışların köhnə sözlərlə ifadə olunması hadisəsini müşahidə edə bilərik. Ona görə də, əksər sözlərin birdən artıq mənası olur. Məhz, “nitqdə söz hər dəfə mənalarının birində çıxış edir. Mətn sözün mənasını müəyyənləşdirir və dəqiqləşdirir” [7, s. 141].

Çoxmənalı sözlərdə mənaların sayından asılı olmayaraq, bunlardan biri və ya bir neçəsi, onun nominativ mənasını təşkil edir. Yəni, çoxmənalı sözlərdə əsas yeri onun bir və ya bir neçə mənası tutur və bu mənalar sözün həqiqi mənasını ifadə edir. Həqiqi mənaların ətrafında olan ikinci dərəcəli mənalar isə sözün məcazi mənaya keçməsi ilə bağlıdır. Çünki, məcazi mənənin mövcudluğu nominativ mənasız mümkün deyil [8].

Sözün mənaları arasında assosiativ əlaqəni, aralıq cəhətləri hiss mümkün olduqda, həmin söz çoxmənalı, bu, mümkün olmayanda isə omonim olur. Çoxmənalı sözün leksik-semantik variantı əlaqədar mənəni itirdiyi zaman həmin sözün müvafiq vahidi omonimə çevrilir. Məna əlaqəsi sözün mənaca ayrılması, əlaqənin qurulması, itməsi ilə müəyyən edilir. Bu sözlərin hüdudu dəyişkən olduğundan çoxmənalı sözlərdən törəyən omonim sözlər məna əlaqəsinin izlərini müəyyən müddətdə özündə saxlayır [9].

Çoxmənalılığın əksi olan tək-mənalılıq sözlərin bir məna ifadə etməsi imkanına malikdirsə, çoxmənalılığın sözün bir neçə mənada işlənmə bilməsi kimi başa düşmək lazımdır. Sözü çoxmənalılığın müəyyən mətn daxilində meydana çıxır. “Çünki söz təklikdə işləndikdə onun bütün məna çalarlığının kompleksini ifadə edən mücərrəd bir formadan, səs kompleksindən başqa bir şey deyildir” [2, s. 19].

“Omonimləri çoxmənalı sözlərdən fərqləndirərkən onların söz yaradıcılığında iştirakına fikir vermək lazımdır. Omonim sözlər başqa sözlərin yaranmasında baza rolunu oynayır(4). Digər tərəfdən çoxmənalı sözün mənalarından biri sözün mənalar sistemindən ayrılıb, müstəqil bir söz kimi də çıxış edə bilər. Bu zaman köhnə sözlər çevrilir. Dildə bu prosesə çoxmənalı sözlərin **omonimləşməsi hadisəsi** deyilir.

Çoxmənalı sözdən əmələ gələn omonim söz öz leksik və qrammatik mənalarına görə törəndiyi sözdən fərqlənir, differensiallaşır. Bunun üçün uzun inkişaf prosesi lazım gəlir. “Çoxmənalı sözlərin əsas və törəmə mənaları arasındakı əlaqə o qədər zəifləyir ki, onu hiss etmək olmur, əlaqə pozulur, mənaca motivləşmə gedir. Bu, omonimlərin yaranması ilə nəticələnir. Omonim söz əsas sözlə məna əlaqəsini itirərək öz növbəsində törəmə mənaların yığılması yolu ilə öz məna həcmi zənginləşdirir” [9].

Bir sıra tədqiqatçılar omonim və çoxmənalı sözlərə morfoloji üsulu tətbiq etməklə, onları bir-birindən ayırmağı təklif edirlər. Eyni sözdüzdəici şəkilçilərin qoşulması ilə yaranan sözlər çoxmənalılıq, müxtəlif sözdüzdəici şəkilçilərin qoşulması ilə düzələn sözlər isə omonimlik bildirir. Məsələn, “al” sözü, qırmızı rəng mənasında və almaq felinin əmr formasında: Gəlin – gəlin olmazmı, **Al**-yaşılı salmazmı, Gəlini evdən qovanın, Evi viran olmazmı. Yaxud, Allahım, Allahım, comərd Allahım, Allah, müxənnətə möhtac eyləmə. Ya ver qismətimi, ya **al** canımı, Allah, müxənnətə möhtac eyləmə. Digər bir nümunədə, Əzizim gözəl ayaz, Göy üzü gözəl ayaz. Əlinə qələmi **al**, Gözəli gözəl yaz.

Nümunələrdən görüldüyü kimi, istər sifət, istərsə də fel anlamında işlənən sözdən yeni mənalı törəmə sözlər düzəltmək olur ki, burada da həm çoxmənalılıq, həm də omonimlik yaranır.

Omonim və çoxmənalı sözləri, tədqiqatçılar leksik üsul tətbiq etməklə də, ayırırlar. Belə ki, müəyyən məna bildirən sözü sinonimləri ilə tutuşdururlar. Əgər bu sözlər həmin mənaya sinonim olarsa çoxmənalı, sinonim olmazsa omonim olur. Məsələn, **yel** sözünə mətn daxilində nəzər salaq:

1. Deyirlər, on ildən sonra ulduzların toqquşması nəticəsində “Ayəti-xüsfin” əmələ gələcək, **yel** və su tufanı qopacaq, hamı qırılacaq (M.İsmayılov).

2. Ailəsi bir sahibkarın zirzəmisində yaşadığından uşaqların hamısı **yel** azarına tutulmuşdu. (H.Mehdi)

Başqa nümunələrə nəzər salaq: Əsmə zülfülərim **yellərə** qarşı, Bülbül fəqan edər güllərə qarşı. Gəl məni ağılatma illərə qarşı, Ürəkdə yaralar türü-türüdür. Və ya, İnsan var ki, acı dikən, İnsan var ki, gülə bənzər.

İnsan var ki, yerli qaya, İnsan var ki, **yelə** bənzər. (Bayatılar Ulduz Mürşüdovanın “Rəşid bəy Əfəndizadə və folklor” və Maarifə Hacıyevanın “Türk aşığı” əsərlərindən götürülmüşdür.)

Birinci misalda **yel** sözü “**bir tərəfə axın edən hava cərəyanı**”, ikinci misalda “**revmatizm xəstəliyi**”

³⁶ Bakı Dövlət Universiteti. e-mail: haciyeva.78s@mail.ru

mənasındadır. Birinci **yel** sözünə **külək**, ikinciyə isə **revmatizm** sözü sinonim olur. Beləliklə, eyni cür ifadə olunan bu sözlər müxtəlif anlayışları bildirdikləri üçün omonim sözlərdir. Hər iki üsul omonimlərin müəyyənləşdirilməsində tamamilə özünü doğruldur. Qeyd edək ki, omonimlərin əmələ gəlmə prosesi yeni hadisə deyildir. O, tarixi kateqoriyadır və bütün dillərə xas olan bir hadisədir. Hər bir dilin tərkibinin zənginləşməsində omonimlərin xüsusi rolu olmuşdur. Bu proses qədim dövrlərdən mövcud olmuş və bu günə kimi də davam edir. Folklor nümunələrinə nəzər saldıqda aydın olur ki, şeirdə axıcılıq, əlvanlıq, və nəhayət, cinas yaratmaq xatirinə omonim sözdən istifadə olunmuşdur. Məsələn: Mən aşıqəm bir **ay** var, Bir ülkər var bir **Ay** var. Gündə gördüyüm cananı, Görməmişəm bir **ay** var.

Göstərilən nümunədən aydın olur ki, ikinci misrada **Ay “planet, göy cismi”**, birinci və dördüncü misralarda isə **“ilin bölündüyü on iki hissədən hər biri”** nəzərdə tutulur. Göründüyü kimi, bu şeir parçasından cinas yaratmaq məqsədilə omonimlərdən başqa bir şey kimi izah etmək doğru olmazdı.

Bununla belə bəzi tədqiqatçılar omonimləri cinaslarla eyniləşdirmiş, onları cinas kimi izah etmişlər [2, s. 33]. Omonimləri ayrıca bir leksik vahid kimi müəyyən etmək üçün H.Həsənovun onlara verdiyi tərif daha dolğun və əhatəlidir. O yazır: “Omonimlər formaca, tələffüzçə və qrafik cəhətdən eyni, mənaca bir-birindən fərqlənən, mənə ümumiliyi və aralarında assosiativ əlavə hiss olunmayan, eyni və müxtəlif mənşəli, eyni və müxtəlif nitq hissələrinə aid sözlərdir” [7, s. 7].

Qeyd etdik ki, omonimlər tarixi kateqoriya olub, ta qədim dövrlərdən mövcud olmuşdur. Zaman keçdikcə dilin lüğət tərkibilə bərabər, omonimlər də dəymiş, inkişaf etmiş, təkmilləşmiş və xeyli artmışdır. Bir tərəfdən yeni məfhumların əmələ gəlməsi ilə əlaqədar yeni ifadə vasitələrinin yaranması, digər tərəfdən sözlərin mənalarının dəyişilməsi (daralması və ya genişlənməsi) omonimlərin dildə artmasına təsir göstərmişdir. Bundan başqa müxtəlif dillərin bir-biri ilə qarşılıqlı əlaqəsi də omonimlərin artmasında, yaranmasında mühüm rol oynamışdır. Bu baxımdan da omonimləri iki qrupa bölmək olar:

1) Yalnız Türk (Azərbaycan) dili sözlərindən ibarət olan omonimlər. Məsələn:

Üz, isim qrammatik kateqoriyasına aid olub, **sifət**, **“bəniz”** anlamında: Səməd hasarın dibində şırıldaayan krana yaxınlaşdı, ovcunu su ilə doldurub **üzünə** çırpdı (İ.Hüseynov). Öz adım Xəlildir, köyümüz Hama, Öyərım gözəlım söylərim demə. Qaracaoglandır ləğəbim, amma, Ağ bəyaz qar kimi **üzüm** var mənım.

Üz – üzmək feilin əmr forması şəklində; Yelkən yuxarı tərəfə üzdükcə, Fəxrəddin də oradakılarla söhbət edirdi (M.S.Ordubadı). Mən QədİRəm, çəmənleri gəzərəm, Çiçəklərin ən gözəlın **üzərəm**. Nə qaşadır, nə gözəldir. Meylim gözəl **üzədir**. Daima solmaz, tazədir, Bu bizim gülüstanımız.

Gül - Çiçək anlamında: Çıxdım bu aləmi seyran eylədim, Açılmış baharın **gülü** dağların. Sökülmüş bəndləri cuşu yenilməz, Çağlayıban axar seli dağların. Nə dilərsən haqdan dilə, bələdçi ol doğru yola, Bülbül aşıq olmuş **gülə**, ötər Allah deyə-deyə.

Gülmək feilin əmr formasında: Gül gözəl, bil gözəl, Sən mənimsən, mən sənın. Girit dəftərləri irsal olundu, Haki izzətinə bilə padişahım. Cümlə düşmənlərin bağı dəlindi, Sən gül kimi açıl, **gül** padişahım (Cabbarzadə)

2) Alınma sözlər hesabına yaranan omonimlər. Dilimizdə işlənən omonimlərin müəyyən hissəsi alınma sözlərin payına düşür. Zəruri ehtiyacdən doğan tələbatə görə dilimizə daxil olan belə sözlər, bir tərəfdən dilimizin lüğət tərkibinin zənginləşməsinə səbəb olan amillərdən biri kimi özünü göstərir; digər tərəfdən də omonim sözlər kimi işlədilir. Məsələn: Evimizə su çəkdiilər, **qaz** çəkdiilər. İsinmədik istisinə. Kor olduq tüstüsünə (Ə.Kərim). Digər nümunəyə diqqət edər: Dövlət dumasını tutmaq istərkən, Uçurdum qolumdan, baz əldən getdi. Cəhd edib ardınca düşmək istədim, Hazır durna ilə **qaz** əldən getdi.

Başqa dillərdən keçən alınma sözləri keçdiyi dildə müəyyən dəyişikliyə məruz qalıb-qalmamasına görə iki yerə bölmək olar: 1. Heç bir dəyişikliyə məruz qalmayan, əslində olduğu kimi işlədilən omonimlər. 2. Fonetik və ya qrammatik dəyişiklik edilməklə işlədilən omonimlər.

Qeyd edək ki, belə sözlər keçdiyi dildə həm dilə daxil olan vaxt, həm də sonralar, tədricən fonetik və ya sözdüzəltmə xüsusiyyətinə məruz qalaraq omonimləşə bilər.

Alınma omonimləri mənşəyi etibarilə əsasən üç yerə ayırmaq olar:

1) Ərəb mənşəli omonimlər; 2) Fars mənşəli omonimlər; 3) Müxtəlif mənşəli, qarışıq tipli omonimlər. Ərəb mənşəli omonimlər: Bəhs (mübahisə) – bəhs (əsərin bir hissəsi). Bina (ev) – bina (özül) – bina (əvvəlcə, əvvəldən). Aləm (kainat) – aləm (çoşlu, xeyli) – aləm (çoş maraqlı). Fars mənşəli omonimlər: Bazar (alış-veriş yeri, ticarət mərkəzi) – bazar (istirahət günü). Zər (qızıl anlamında) – zər (nərdə oyun daşı). Bəhrə (keçmişdə kəndlilərdən alınan natural vergi) – bəhrə (məhsul, meyvə). Müxtəlif mənşəli, qarışıq tipli omonimlər: Bal (Azərbaycan (türk), şirin maddə) – bal (farsca, qanad) – bal (fransız dilində rəqs gecəsi) – bal (fransızca dərəcə). Bar (farsca məhsul) – bar (ingiliscə qəlyanaltı). Dad (farsca, fəryad, fəğan) – dad (Azərbaycan (türk) xarici duyğu növlərindən biri – tam).

Omonimlərin əmələgəlmə yolları. Omonimlərin əmələgəlmə yolları, əsasən üç şəkildə qruplaşdırılır. Biz yalnız leksik yolla əmələ gələn omonimləri omonim kimi qəbul edirik. Bu yolla əmələ gələn omonimlərin çağdaş ədəbi dilimizin lüğət tərkibinin zənginləşməsində müəyyən rolu vardır. Şifahi xalq ədəbiyyatı nümunələrinə nəzər saldıqda omonimlərin qədimliyini, lüğət tərkibini zənginləşdirməsi prosesinin şahidi olur. Məsələn: Gözlərim **yaş** iləndir, Ömürüm yaş iləndir, Uzaq yollar möhnəti, Yaxşı yoldaş iləndir.

Göründüyü kimi, misalın birinci misrasında işlənən **“yaş”** sözü, **“göz yaşı”** mənasında, ikinci misrasında isə **“vaxt, zaman (il)”** mənasında işlənmişdir. Burada **yaş** (göz yaşı) – **yaş** (il) omonim cərgələrin üzvlərinin faktik

tərkipləri eynidir, eyni şəkildə tələffüz olunur. Hər ikisi bir nitq hissəsinə - ismə aiddir və yazılışlarına görə də fərqlənirlər. Onlar bir-birindən yalnız mətndəki mənalarına görə seçilirlər.

Beləliklə, “fonetik tərkibli, qrammatik məna və formaları eyni, ismi mənaları müxtəlif olan omonimlər leksik omonimlər adlanır” (5, s. 26). Buları da nitq hissələrinə görə, əsasən dörd yerə ayırmaq olar: isim, sifət və feil xüsusiyyətlərini daşıyıb bu kateqoriyalara daxil olanlar, eləcə də qarışıq tipli leksik omonimlər. Məsələn: İsimlərdən ibarət leksik omonimlər: Əzizim yanar **dağlar**, Od düşüb yanar **dağlar**, O gözlərə deyir ki, Baxsın bu yana **dağlar**. Yaxud, Yenə çuşa gəldi bu dərdli ürək. Sinəmi **dağladı** o qanlı fələk. Bəxtin verdiyinə şükür etmək gərək, Könül çx istərkən az əldən getdi. Başqa bir nümunədə, Aşıq Ömər gəldi isə, Haqq inayət qıldı isə, Fərhad dağı dəldi isə, Mən qoyam **dağı dağ** üstə.

Nümunələrdə **dağ** sözü həm nominativ “yerin dik, yamaçlı hissəsi” anlamında, həm də “qəm, kədər, qaynar, qaynamış” mənalarında işlənir. Bu kimi nümunələri istənilən qədər artırmaq mümkün isə də buna ehtiyac görmədik. Sifətlərdən ibarət omonim sözlər: Ömrüm, günüm olub **qara**, Səni axtara-axtara.

Gəlib çıxmışam gör hara, Səni axtara-axtara. Mən insanı **ağ** günlərə səsləyən, Hər könüldə bir tərənə bəsləyən, Aydan arı diləklərlə bağliyam, Elə bağlı, ürəklərlə bağliyam. (Rəfiq Zəka).

I. Fəllərdən ibarət omonim sözlər: Pir sultanım nə **yatarsın**, Qurmuş çarxını dönərsin, Nə qnarsın, nə köçərsi, Qalan dünya deyilmisin. Tellinin əri ölmüşdür və ya bir cinayət yapmış da, həbsxanada **yatur** (C.Hüseyn). Yolun yarısında birdən-birə motor **yatdı**. (H.Mehdi).

II. Qarışıq tipli leksik omonimlər. Belə omonimlərin üzvləri müxtəlif nitq hissələrindən ibarət olur: Libas əndama yaraşır, Əndam uyur libasına.

Ələsgər məcnun olub,
Düşüb Leyli sevdasına.
Sailəm, bir saya **sal**,
Üz döndərmə, barı, gözəl.
Mən aşıqəm Salyana,
Dara zülfün **sal** yana,
Necəsən. Bir ah çəkim,
Çay quruyub, sal yana.
Yaz gəlib də beş ayları doğunca,
Açılmış bağların gülləri gözəl.
Yaxdı məni Fatimənin nəzəri,
Zülfüfdən ayrılmış telləri gözəl.

Allahı seversən, katib, belə **yaz**, Gecə-gündüz şaha eylərəm niyaz. (Aşıq Ələsgər)

Nümunələrdən göründüyü kimi, leksik omonimlər həm eyni, həm də müxtəlif nitq hissələrinə aid olan leksik vahidlərdə özünü göstərir. Qeyd edim ki, rus dilində omonimlər eyni nitq hissəsindən düzələ bilir. Bu fərqli xüsusiyyət də Azərbaycan, ümumiyyətlə, türk dillərinin (ləhcələrinin) zənginliyinə dəlalət edir.

Araşdırıcılardan bəziləri sintaktik səviyyədə omonimliyin olmamasını, digər qrup dilçi-alimlər isə hətta ayrı-ayrı cümlələrinə belə omonimliyindən söhbət açirlar.

Böyük rus dilçiləri L.A.Bulaxvski və V.V.Vinoqradov belə fikrə gəlmişlər ki, sintaktik səviyyədə omonimlik ola bilməz və bacardıqca bu ifadədən qaçmaq lazımdır [6, s. 4].

Qeyd etmək lazımdır ki, sintaktik yolla yaranan omonimliyin xüsusi tədqiqata ehtiyacı vardır. Bizim fikrimizcə, Azərbaycan dilçiliyində bu məsələ bu günədək həll edilməmişdir. H.Həsənov tədqiqat əsərində bu üsulla yaranan omonimləri əsasən yanaşma əlaqəsilə cərgə əmələ gətirməsini qeyd edərək bir sıra misallarla fikrini izah edir. Tədqiqatçı qeyd edir ki, **aypara** (bir-iki günlük ay), **aypara** (qadın bəzəyi) sintaktik yolla yaranan omonimlərdir (5, s. 22). Bizim fikrimizcə, burada omonimlik yoxdur. Çünki, qadın bəzəyi kimi işlədilən **aypara** fuquru elə **aypara** (bir-iki günlük ay) şəklindədir və bunlar arasında semantik əlaqə qurulmamışdır. Bu baxımdan da yanaşma əlaqəsi əsasında cərgə əmələ gətirən sintaktik omonimlər mübahisə doğurur. Tədqiqatçının mürəkkəb ixtisarlardan ibarət sintaktik yolla yaranan omonimlərdən bəhs etməsinə gəldikdə isə deyə bilərik ki, ümumiyyətlə, ixtisarlara türk dillərinə xas xüsusiyyət deyil və bu barədə söhbət belə gedə bilməz. Təsədüfi deyildir ki, Azərbaycan dilində bəzən qeyri-elmi ixtisarlara da təsadüf olunur. Digər tərəfdən isə bu tipli ixtisarlara mətnə anlaşılmazlıq yaradır. Məsələn, “AXC bildirmişdir ki.....” ifadəsində söhbətin Azərbaycan Xalq Cəbhəsindən yoxsa Azərbaycan Xalq Cümhuriyyətindən getməsi məlum olmur. Belə ifadələrin sayını istənilən qədər artırmaq olar.

Söz birləşmələrinin omonimliyinə gəldikdə isə hörmətli professorumuz Həsərət Həsənova görə məcazi mənada işlədilən söz birləşmələri müstəqim mənalı söz birləşmələri ilə sintaktik səviyyədə omonimlik yaradır [5, s. 22-23].

Qeyd edək ki, bunu da sintaktik yolla yaranan omonimlər kimi qeyd etmək mübahisəli görünür. Sintaktik omonimliyin meyarı omonim söz birləşməsinə uyğun gəlmədiyindən, biz söz birləşmələrinin omonimliyinə qəbul etmirik. Belə olduğu təqdirdə omonim cümlələrdən söhbət açmaq qeyri-mümkündür.

Başqa dillərdən fərqli olaraq Azərbaycan dilində omonimlərin bir qismi nitq hissələrinin bir-birinə keçməsi hesabına əmələ gəlir. Bu proses qanunauyğun bir hadisədir. İsimlərin atributivləşməsi, adverbiallaşması və sifətlərin substantivləşməsi nəticəsində dilimizdə külli miqdarda leksik-qrammatik omonimlər yaranmışdır.

Göründüyü kimi, omonimlər dilin leksik və qrammatik xüsusiyyətlərini özündə birləşdirən, səs tərkiblərinə görə müəyyən oxşarlığı olan, müxtəlif anamlı sözlər olub, dilçiliyin mürəkkəb problemlərindədir.

İstifadə edilmiş ədəbiyyat

1. Müasir Azərbaycan dili. I cild. Bakı, 1978.
2. Tağızadə A., Xocayev X.S. Müxtəşər üslubiyat, orta məktəb üçün. Bakı: Azərəşr, tədris-pedoqoji şöbəsi, 1933.
3. Həsənov H. Müasir Azərbaycan dilinin leksikası. BDU nəşri, Bakı, 2001, s. 58
4. Xəlilov B. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı, 2008, s.164
5. Həsənov H. Müasir Azərbaycan ədəbi dilinin omonimlər lüğəti. Bakı, 1981.
6. Vиноградов В. Об омонимак и смежных явлениях. «Voprosi jazykoznanija». №1 Moskva, 1960.
7. <https://aem.az/index.php?newsid=793>.
8. <http://82.194.16.162:8080/xmlui/bitstream/handle/>
9. <https://azkurs.org/5-coxmenallgn-yaranma-yollar.html?page>

Açar sözlər: Omonimlər, omonimlərin mənşəyi, leksik omonimlər, ixtisarlarm omonimliyi, sintaktik yolla yaranan omonimlər

Ключевые слова: Омонимы, происхождение омонимов, лексические омонимы, омонимы сокращений, синтаксически образованные омонимы

Key words: Homonyms, origin of homonyms, lexical homonyms, homonyms of abbreviations, syntactically formed homonyms

Nitqdə omonimlərin rolu

Xülasə

Omonim və çoxmənalı sözləri, tədqiqatçılar leksik üsul tətbiq etməklə də, ayırırlar. Belə ki, müəyyən mənə bildirən sözü sinonimləri ilə tutuşdururlar. Əgər bu sözlər həmin mənaya sinonim olarsa çoxmənalı, sinonim olmazsa omonim olur.

Omonimlər tarixi kateqoriya olub, ta qədim dövrlərdən mövcud olmuşdur. Zaman keçdikcə dilin lüğət tərkibilə bərabər, omonimlər də dəymiş, inkişaf etmiş, təkmilləşmiş və xeyli artmışdır. Bir tərəfdən yeni məfhumların əmələ gəlməsi ilə əlaqədar yeni ifadə vasitələrinin yaranması, digər tərəfdən sözlərin mənalarının dəyişilməsi omonimlərin dildə artmasına təsir göstərmişdir. Dilimizdə işlənən omonimlərin müəyyən hissəsi alınma sözlərin payına düşür. Zəruri ehtiyacdan doğan təlabata görə dilimizə daxil olan belə sözlər, bir tərəfdən dilimizin lüğət tərkibinin zənginləşməsinə səbəb olan amillərdən biri kimi özünü göstərir; digər tərəfdən də omonim sözlər kimi işlədilir.

Omonimlərin əmələgəlmə yolları, əsasən üç şəkildə qruplaşdırılır. Biz yalnız leksik yolla əmələ gələn omonimləri omonim kimi qəbul edirik.

Роль омонимов в речи

Резюме

Для отличия омонимов от многозначных слов используются разные методы. Ряд исследователей предлагают различать их, применяя морфологический метод к омонимам и многозначным словам. Слова, образованные добавлением одних и тех же суффиксов, указывают на многозначность, а слова, образованные разными суффиксами указывают на омонимию. Омонимы являются исторической категорией и существуют с древнейших времен. С течением времени вместе с словарным запасом языка формировались и развивались, совершенствовались и значительно увеличивались и омонимы. С одной стороны, появление новых средств выражения вследствие образования новых понятий, с другой стороны, изменение значений слов повлияло на увеличение количество омонимов в языке. Определенная часть омонимов, используемых в азербайджанском языке, относится к заимствованным словам. Такие слова, вошедшие в словарь азербайджанского языка из – за необходимости, с одной стороны, выступают одним из факторов, приводящих к обогащению словарного запаса нашего языка; с другой стороны, они используются как омонимы. Способы образования омонимов в основном группируются по трем направлениям. Омонимами мы считаем только лексически образованные слова.

The role of homonyms in speech

Summary

Homonyms are a historical category and have existed since ancient times. Over time, along with the vocabulary of the language, homonyms were formed, developed, improved and significantly increased. On the one hand, the emergence of new means of expression due to the formation of new concepts, on the other hand, changes in the meanings of words influenced the increase in homonyms in the language. A certain part of homonyms used in our language refers to borrowed words. Such words, which entered our language at the request arising from necessary necessity, on the one hand, act as one of the factors leading to the enrichment of the vocabulary of our language; on the other hand, they are used as homonyms. The methods of forming homonyms are mainly grouped into three ways. We consider only lexically formed homonyms to be homonyms.

Rəyçi: prof. R.Həbibli

PHONETIC AND LEXICOLOGICAL FEATURES OF OGHUZ AND KIPCHAK LANGUAGES

Actuality. It is not a new perspective for the world of science that languages from the same root have common important issues and similarities in terms of phonetics, morphology, lexicology and syntaxis.

Scientific innovation. This feature proves that these languages came from the same root and the same foundation centuries ago. In addition to these similarities, each branch has also developed its own unique qualities. In our paper, we will discuss the important phonetic and lexicological features of the Oghuz and Kipchak groups.

Introduction. N.A.Baskakov, in his work titled "Classification of Turkic Languages" [1], showed that words starting with the fluent consonant #y at the beginning of the word in Oghuz languages are written with the voiced consonant #j in the Kipchak languages, and the voiceless consonant ş# at the end of the word in the Oghuz languages is written with s# in the Kipchak group, and these features are called He emphasized that the language groups mentioned above have phonetic features. If the Kipchak group preserved the q# k# sounds at the end of the word without voice, the Oghuz languages made them voiced and turned them into g# ğ#. These features we have mentioned are considered important features of the language group.

With the increase in research in recent years, the phonetic characteristics of Oghuz and Kipchak languages have become clear and it has been determined that these differences are many.

In answer to the question of what are the important phonetic differences between the language groups of the Oghuz and Kipchak groups, it is possible to show, first of all, with a few examples that the voiceless consonant s# in the Kipchak languages at the end of monosyllabic words is said with the voiceless consonant ş# in the Oghuz group. For example; In the Kipchak group, bas (the moving part on the upper or front part of the human or animal body), bes (the number after four, the name of the number five), tas (the hard type and large or small part of the mountain), tis (the chewing or chewing part of the human or animal). bone member arranged in order in the mouth, which is broken off by biting), tes (drilling, opening a hole, digging a hole), tus (next to an object and a second object), tus (dream), qas (hair growing on the eyelid), qus (beings with various body structures, winged, beaked, two-legged, mostly flying), urus (war, conflict), ıdis (items used in our daily lives to put various objects, food and drink - qap (sack), qalta (pocket).), Ayakbak (kapkaçak) etc.) [2] In Oghuz languages – ap(çuval), qalta(cep), ayaktabak(kapkaçak) vs [2] Oghuz languages – baş, beş, taş, tiş, teş, tuş, tüş, kuş, kaç, uruş, ıdış and etc.

In addition, the suffixes that end in the consonant s in the Kipchak group completely end in the consonant ş in the Oghuz group (mıs~miş, ıs~ış, das~daş, etc.).

Is the s sound in the Kipchak group older or the ş sound in the Oghuz group? In addition, no specific answer has been found in Turkology to the question of how this difference emerged. Professor B. Sagındıkoğlu discussed this issue in his monograph titled "Etymological foundations in the development of Kazakh language lexicology" published in 1994 and opened an important page in the scientific world.

The s consonant in the Kipchak group consists of ts affricate, and the ş consonant in the Oghuz group consists of three (tş) affricate consonants. It is possible to show the solution as follows: ts> (ts)-s; ç>(tş)ç>ç [3, 25-50 p.]. When we consider it phonetically, ɟ is the affricate consonant.

The consonant tc (ç) consists of the organic combination of t and ş sounds. During historical development, the first consonant t lost its strength, so it gradually melted and was replaced by the sounds s and ş.

In ancient times, the vowel consonants t, s, ş were used only as a single sound in the process of establishing organic connections among themselves. The author explained this feature and named it as a derived affricate consonant. Nowadays, these three different sounds were once heard only as one voice.

The commonality of the t sound in the consonants ts, tş, and the easy transition between the sounds s, ş, have led to this.

The concept of donkey in the Kazakh language; Tsetsek in Tungus – Manchu languages; Flower in Turkic languages. The division of this word into two structures, which is used in only one structure and corresponds to only one lexicological concept, probably dates back to the oldest Altai period. These examples may be evidence that the root of the affricate consonant ts, tş is the same. "şişek" in Kazakh language

It is obvious that its structure emerges from the "flower" structure in Turkish languages: çiçek-şişek. It seems clear that the t sound in these consonants has disappeared. So, s –ts (ts) affricate consonant is the natural continuation and heir of ş- tş (tş) affricate consonant. The formation of the affricate consonants ts, tş from the same root divided the Altai languages into two. As a remnant of these consonants, the consonant s survives in northeastern languages and the consonant ş in southwestern languages. In addition, the famous Turcologist G. Kiyekbayev also defended the same opinion. [4, 15-6.].

One of the important phonetic features of the Oghuz group and the Kipchak group is y~j. For example; In the Kazakh language of the Kipchak group, jaz (season after spring) jas (time, number of years indicating the season of life of people, animals, etc.), jol (road on which people, animals, cars walk repeatedly), jil (twelve-month time, season), gel (sometimes hard, sometimes slow blowing air), jır (general name of a work of poetry), jılkı (single-hoofed

³⁷ PhD student of ASPU, of the Department of Modern Azerbaijani Language, Azerbaijan. E-Posta: aynamaz@mail.ru

animal used for transportation), jılan (reptile, vertebrate animal), jaksı (liked, beautiful), jaman (bad, disliked), jalgız (single, plain), jarık (bright, hur), summer, age, road, year, wind, yoke, snake, yaksı, yaman, yalgız, yaruk etc. in Oghuz languages.

Debates about the origin of the y~j harmony have been discussed in the field of Turcology for hundreds of years. If Turcologists, led by V.V.Radlov and V. A. Bogoroditskiy, argued that the y consonant was the basic root; G.I.Turcologists, led by Ramsted, defended the affricate dj as the base root. But researchers in both directions have their own

They could not get what they advocated approved by the field of Turkology. B. Sagındıkoğlu carried out special research in this direction and solved the problem for which no solution could be found. The wool consonant, which is thought to be the basic origin, is just an epithetized sound. For example; We encountered in the works of the middle century

The words "write", "say", "blackened", "sargardı" in Kazakh language. From these examples, we see that the vowels z and r are replaced by the consonant y, and that they remain intact. The same thing happened in the content of the old affricate consonant. As an example, concepts such as tyakşı (good), tyat (yacht), tyol (road), tyeti (seven), tyer (place), tyıl (year), tyok (nothing) preserved in Altai languages can be evidence. To explain, the consonant ş in the content of the consonant ç (tş) melted and was slowly replaced by the epigraph sound. As a result, ty double voice came to life. It is like this; tş> ty. ts (ts), - ç (tş) consonants, also

The t sound in front of the other consonants formed here has dissolved over time, so the y epinthesis consonant remained plain. Thus, the level of development of the above concepts depends on the dynamic law of the form: cakşı> tyakşı >yakşı, çol >tyol>yol, çeti >tyeti>yeti, çer>tyer>yer, year>tyear>year etc. Thus, in the word-initial #y fluent consonant in the Oghuz group, the ş consonant in the three affricate consonants remained weak and was replaced by the y fluent consonant. We can also clarify that it was formed on the basis of the loss of the t consonant in the affricate content.

The j sound in the Kipchak language group is also derived from three affricates. However, it followed different paths during its development. The consonant Ç (tş) becomes voiced first. ç (tş)> dj. Over time, the d voiced consonant in front of the affricate disappeared. It is as follows: tş > dj > j. Thus, the words #y at the beginning of the word in the Oghuz group and #j in the Kipchak group were said only with the consonant ç (tş) in the old period. It is impossible for changes like this to occur in a short time. Thus, the separation of Oghuz and Kipchak groups from each other dates back to ancient times.

One of the important phonetic differences between the Oghuz and Kipchak groups is that the suffixes ending in q, k sounds in the Kipchak group are generally voiced in the Oghuz group. In Kipchak groups, this sound has always been preserved silently. Among these, the frequently used suffixes are: -luğ/-lüğ/-lig. To give examples from the work "Kutadgu Bilig": Telim kalgu ermas tirilig küni Uzun bargu ermas uluğluğ üni for example); Negü ter equalgüil yaglıg person Yağı birla uruşu tükamış age n kişi – не деп айтады, тығда); Death without perception defects тардығ жанын алады). Examples in the work «Atabet-ül Nakayık»: Könilig tonın key mavi put egirlig (‘ығырлығты тастап шындықтығ тонын ки); His blood, his blood, his bar, his personality, his uniqueness ба?). It is possible to see that the words tirig+lig, ulug+lug, yağı+lig, jan+lig, köni+lig, egir+lig, kşi+lig, which we give examples in the works, become sonorous as soon as a suffix is added.

-uğ/-üğ,-iğ/-ig suffix. To give an example from the mentioned works: Karında törümüş thick ögrat+ig yagiz yer kat ketar ay tetig in the following section); Eligka uış+ig bol-boldı könli büt+ün (КІШІЛІ толып, елбасыға Талхан болды); Cleft duniya hundred esünsa es+üğ Men utru barayın n); Tar+ig was made (тары орылып алынды). All of these words were said in the old Kipchak language as ögrat+ık, uış+ık, Eş+ük, tar+ık, and were not voiced.

This suffix has entered many roots and become stereotypes. For example:, kud+ug (кұдық), kap+ug (қақта, есік), çer+ig (әскер), tar+ig (астық), yıl+ig (жілік), sak+ig (сағым), tar+ug (қызмет), öt+üg (өтініш, тілек), yaz+ug (жазық), tus+ug (түсім), öl+üg (өлім), tat+ig (дәм).

It would also be useful to include the old suffixes -lağ/-lag, ag/-eg, g, ğ in the same group. Thus, the voiced form at the end of the word belongs to the Oghuz groups, and the voiceless form belongs to the Kipchak groups.

An important feature in terms of phonetics is that the consonants ğ, g, q, k are preserved in the middle of words in Oghuz groups and are dropped in Kipchak groups. For example; gır ~ ayır, ağı ~ avruv, agu ~ u, bagla ~ bayla, bugday~biday, egin ~yin, igna ~ine, oğrı ~urı, oğlan ~ulan, toğrı ~tuvra, yığla ~ jıla, küyagü ~küyev, ogul~ ul, ögren~üyren etc. Apart from these, the words spoken with labial consonants in the second and third syllables in the Oghuz groups appear with completely flat vowels in the Kipchak groups. For example: aguz ~ aviz, agur ~ avır etc. The vowel u in the first syllable in Old Turkic is u (o) in Kipchak groups; There are many differences in Oghuz groups, such as changing to o. (tuu ~tog, ulan ~ oğlan)

The fact that the words expressing only one concept are said separately in the Oghuz groups and in the Kipchak groups and are different from each other shows that these languages have undergone changes in the very old period. For example; The concepts of kurtga, Kırınça, Yıldırım, kapug, kurt, dudag, ekstük, intestine, kandü, onion, implicit, tomorrow, evdaş, sokal, yoghurt, şakış, çerik, Kamug, kadaş in the Oghuz group are kari, kumırska, nayz-agay, esik, It is said as böri, erin, naşar, İş, Öz, Juva, Jasırın, Erten, Ayel, Avruv, Ayran, Oy, Soldier, Barsha, Tuvis. It is possible to determine the number of such words thanks to special research.

Some lexicological concepts in the Oghuz group do not exist in other Turkish dialects. It is possible to see events like this in other language groups as well. There are also concepts that belong only to the Kipchak group. Sagındıkoğlu made special research on this subject and compared the dictionaries of Turkish dialects. Therefore, he explained that some words in the works are only available in one language and not in other languages, so that concept is expressed differently. According to the researcher, words found in Oghuz groups: alın (мандай), bağırsak (ış), kendü (өз), köлке (көлеңке), örtüklü (жасырын), sogan (жуа), utan (үялу), çog (көп), karınça (кұмырсқа), kurt (бөрі), yarin (ертең), yıldırım (найзағай) vs. Aksine bu kelimeler ise sadece Kıpçak grubunda bulunmaktadır: basın (басыну), baklan (бағлан), bakır (жез), bayacı (баяғы), bolmaçı (болмашы), entik (ентігу), em (ем), erik (ерігу), en (ену), enra (еңіре), irkil (іркілу), yimen (имену), күн (күн), kerі (кері), süngi (сүңгі), çık (шык), sal (салы), tansuk (таңсык), ты (тыю), tabran (тебірен), talrı (талпыну), tanırка (таңырқау), tun (түну), үрк (үрку), kavrut (қауырт) [5, 44-45 s.].

Although these concepts do not occur in the Oghuz, Karluk-Uyghur languages, they are present in the Kipchak groups and also in the Kazakh language.

The result. The phonetic and lexicological features we have mentioned above are not changes of three or four thousand years. It may take thousands of years for such change to occur. It is possible that the separation and classification of the Oghuz, Kipchak and Karluk-Uyghur languages coincided with the first period of the Old Altai period. In language research, it is necessary to classify similarities as well as differences very well. One of the important duties of Turkologists is to determine each language by researching its specific features.

References

1. Baskakov N. A. "Bvedeniye v izuceniye turkskih iazikov". Moscow, 1962.
2. "Kazakh tilin's words of encouragement. 1-10 tomдар/ Jalpi redaksiyasın baskargan A.Y. Yskakov. – Almatı: Gylym, 1974-1986.
3. Sagındıkoğlu. B. "History of the Kazakh til." Kazakh University Baspa, Almaty, 2011
4. Kiyekbaev. DJ G. "Bvedeniye v uralo-altaiskiye iazikozmaniye" Ufa, 1972.
5. Sagındıkoğlu. B. "Altyn Orda jazba eskertkisherinin tili". Kazakh University Baspa, Almaty, 2006.

Key words: Oghuz, Kipchak, dialect, phonetics, lexicon, feature

Açar sözlər: Oğuz, Qıpçaq, dialect, fonetika, leksika, xüsusiyyət

Ключевые слова: огузы, кыпчаки, диалект, фонетика, лексика, особенность

Summary

The fact that languages from the same root have common important problems and similarities in terms of phonetics, morphology, lexicology and syntax is not a new perspective for the world of science. This feature proves that these languages originated from the same root and the same foundation centuries ago. In addition to these similarities, each branch has its own characteristics. In our article, we will talk about the important phonetic and lexicological features of the Oghuz and Kipchak groups. The above-mentioned phonetic and lexicological features are not changes of three or four thousand years. Such a change may take thousands of years to occur. It is possible that the separation and classification of the Oghuz, Kipchak and Karluk-Uyghur languages coincided with the first period of the Old Altai period. In the study of language, it is necessary to classify the differences as well as the similarities very well. One of the important tasks of Turkologists is to identify the unique characteristics of each language.

Oğuz və qıpçaq dillərinin fonetik və leksikoloji xüsusiyyətləri

Xülasə

Eyni kökdən olan dillərin fonetika, morfologiya, leksikologiya və sintaksis baxımından ümumi əhəmiyyətli problemləri və oxşarlıqları olması elm dünyası üçün yeni perspektiv deyil. Bu xüsusiyyət sübut edir ki, bu dillər əsrlər əvvəl eyni kökdən və eyni təməldən yaranmışdır. Bu oxşarlıqlarla yanaşı, hər bir qolun özünəməxsus xüsusiyyətləri də formalaşmışdır. Məqələmizdə oğuz və qıpçaq qruplarının mühüm fonetik və leksikoloji xüsusiyyətlərindən bəhs edəcəyik. Yuxarıda qeyd etdiyimiz fonetik və leksikoloji xüsusiyyətlər üç-dörd min ilin dəyişməsi deyil. Belə bir dəyişikliyin baş verməsi üçün minlərlə il lazım ola bilər. Oğuz, qıpçaq və karluk-uyğur dillərinin ayrılması və təsnifatının Köhnə Altay dövrünün birinci dövrünə təsadüf etməsi mümkündür. Dil tədqiqində oxşarlıqlarla yanaşı, fərqləri də çox yaxşı təsnif etmək lazımdır. Türkoqların mühüm vəzifələrindən biri də hər bir dilin özünəməxsus xüsusiyyətlərini tədqiq edərək müəyyən etməkdir.

Фонетико-лексикологическая характеристика огузского и кипчакского языков

Резюме

Тот факт, что языки одного корня имеют общие важные проблемы и сходства с точки зрения фонетики, морфологии, лексикологии и синтаксиса, не является новой перспективой для мира науки. Эта особенность доказывает, что эти языки произошли от одного корня и одной основы много веков назад. Помимо этих сходств, каждая ветвь имеет свои особенности. В нашей статье мы поговорим о важных фонетических и лексикологических особенностях огузской и кипчакской групп. Вышеупомянутые фонетические и лексикологические особенности не являются изменениями трех-четырёх тысяч лет. Для того, чтобы такое изменение могло произойти, могут потребоваться тысячи лет. Возможно, разделение и классификация огузского, кипчакского и карлуко-уйгурского языков совпали с первым периодом древнеалтайского периода. При изучении языка необходимо очень хорошо классифицировать как различия, так и сходства. Одной из важных задач тюркологов является выявление уникальных особенностей каждого языка.

RƏYÇİ: dos. L.Ələkbərova

PUŞTU VƏ FARS DİLİNİN SAMİTLƏR SİSTEMİ MÜQAYİSƏ MÜSTƏVİSİNDƏ

Giriş. İki və daha artıq dilin qrammatik quruluş və leksik tərkibində ümumi cəhətlər nəzərə çarpırsa, deməli bu dillər genetik cəhətdən qohum dillərdir və onlar bir ümumi mənbədən şerti olaraq “kök dil” adlanan bir ümumi dildən törəmişdir. Araşdırma obyektimiz Hind-Avropa dilləri ailəsinin İran qrupuna aid fars və puştu dillərinin samit səsləridir.

Samitlər ingilis dilində - /consonants/; rus dilində - /согласные/; fars dilində - /həmxanəha/; puştu dilində - /samet/ adlanır. “Ümumi şəkildə danışq cihazında mərkəzləşməsi ilə səciyyəolənən, saitlə yanaşı gəldikdə heca nüvəsi əmələ gətirməyən səslərə deyilir” [4, s.183]

Danışq aktının üzvlənməsi zamanı ciyərlərdən səs tellərinə daxil olan hava cərəyanı xaric olarkən öz yolunda müxtəlif maneələrə rast gəlir. Bu maneələr isə danışq cihazının müxtəlif üzvləri vasitəsilə yadadır. Bunun nəticəsində ciyərlərdən gələn hava cərəyanı bu orqanlarda maneələrə təsadüf etdikcə və onları dəf etdikcə öz əvvəlki gücünü nəzərə çarpacaq dərəcədə azaldır. Bu zaman hava cərəyanı səs tellərindən başlayaraq, keçdiyi yolda ayrı-ayrı danışq üzvlərinin bir-birinə yaxınlaşması, dar keçidin yadılması, sədd yadılması, yaxud böyük bir maneənin olmaması nəticəsində müxtəlif dillərin müxtəlif samitlərini əmələ gətirir.

Əsas araşdırma: Hind-Avropa dillərinin İran dilləri qrupuna mənsub olan puştu dili [puştunların](#) ana dili kimi əsasən bütün cənub və cənub-şərqi [Əfqanıstanda](#), şimal-qərbi və qərbi Pakistanda yayılmışdır. [Dari dili](#) ilə birlikdə [Əfqanıstanda](#) rəsmi dövlət dilidir. Leksik fonduna hind, fars, ərəb, türk, monqol, Avropa dillərindən külli miqdarda söz və tərkiblər daxil olmuşdur. “Çoxsaylı ləhcə və şivələri əsasən iki dialektə birləşir: şərqi və ya pişəvər-Cəlalabad və qərbi və ya Qəndəhar dialekti [2 ; 6]. Yazıda ərəb əlifbasından istifadə edilir. Ərəb əlifbasının mövcud hərflərinə dillərinə uyğun müxtəlif hərflər, diakritik işarələr artırmaqla əlifbalarının qrafik nümunələrini xeyli zənginləşdirmişlər. İlk yazılı abidə nümunələri XIII-XIV əsrlərə aiddir.

Puştu və fars dilinin samit səsləri saylarına görə bir-birindən kəskin fərqlənirlər. Fars dilində 23 samit; 6 monofonq sait və 1 diftonq olduğu halda, puştu dilində 30 samit; 9 sait; 7 monofonq sait səs mövcuddur. Beləliklə, fars dilinin hərfləri cəmi 30 qrafik nümunə şəklində təsbit olunursa, puştu dilindəki hərflərin ümumi sayı 46-dır. Bu da əsasən puştunların tələffüzündə monofonq, diftonqların çox olması, eləcə də sait və samitlərin bir çoxunun burunlaşması (*ing.: nasal vowel; nasal consonant*) və bu dilin xüsusi samitlərinin mövcudluğunun nəticəsidir.

Qeyd edək ki, həm fars, həm də puştu dilinin samitlərinin xüsusiyyətlərini müəyyənləşdirmək məqsədilə mütəxəssislər arasında aşağıda verilən prinsiplər ümumi qayda kimi qəbul edilir:

I prinsip. Səs tellərinin iştirakına görə

II prinsip. Danışq üzvlərinin iştirakı və fəal üzvə görə

III prinsip. Maneənin növü və dəf edilməsi üsuluna görə

Məqalənin həcmi nəzərə alaraq hər iki dilin samit səslərinin formalaşmasında yalnız səs tellərinin iştirakını araşdırmağı qarşımıza məqsəd qoyaraq davamını gələcək tədqiqatların öhdəsinə buraxdıq.

Səs tellərinin iştirakına görə hər iki dilin samitlərinin tədqiqi**I Samitlərin cingiltili səslənmə (vakdar; voiced) xüsusiyyəti**

Fars və puştu dili səslərinin çoxu əmələ gəldiyi anda səs tellərindən, qırtlaqdan keçən hava axını onları (hər iki orqanı) titrədir və bu zaman cingiltili səslər yaranır. Başqa bir qrup səslərin yaranmasında isə səs telləri titrəmir. Birinci qrup səsləri cingiltili, ikinci qrup səsləri isə kar səslər adlandırılır. Fars dilinin cingiltili samitləri : /b/, /m/, /v/, /d/, /z/, /N/, /n/, /ž/, /j/, /y/, /g/ /q/- sadaladığımız 12 fonemdən ibarətdir.

Puştu dilinin cingiltili samitlərinin sayı 18 olmaqla aşağıdakı samit səsləri əhatə edir: /b/, /dz/, /dj/, /d/, /d/, /z/, /p/, /p/, /j/, /j. /, /q/, /q/, /N/, /m/, /n/, /n/, /v/, /y/.

Avazlılıq hər iki dilin səsləri üçün fərqləndirici və qarşılaşdırıcı (*təmayozdəhənde; opposite or distinctive*) əhəmiyyət kəsb edir. Səslərin bu xüsusiyyəti əmələgəlmə yeri (*məhəll-e toulid; place of articulation*) və əmələgəlmə üsuluna (*nəhve-ye toulid; manner of articulation*) görə bir-birinə oxşar olan səslər üçün xarakterikdir. Lakin qeyd edilməlidir ki, fars və puştu dillərinin bütün səslərini cingiltili və kar səslər kimi cüt-cüt qarşılaşdırmaq mümkün deyildir. Fars dilində /m, n, l, r, y/ samit fonemlərinin kar qarşılığı yoxdur. Fars dilinə müvafiq olaraq puştu dilindəki /m/, /n/, /n/, /N/, /r/, /r./ kimi sonor samitlərin də qarşılaşdırıla biləcək kar cütliyü mövcud deyildir. Bundan əlavə hər iki dilin kar, nəfəsli /h/ samitinin də cingiltili qarşılığı mövcud deyildir. Danışq aktı zamanı cingiltili samitlər heç də həmişə öz cingiltillik xüsusiyyətlərini sona qədər qoruya bilmirlər. Bəzən cingiltili samitin söz daxilində yerləşdiyi fonetik şərait, pozisiya və qonşuluğundakı səslərin distributiv təsirləri nəticəsində bu səslər öz cingiltillik xarakterinin bir hissəsini, bəzi hallarda isə hamısını itirir və karlaşmış (devoiced) şəkllə düşürlər. Məsələn, (səbt) sözündəki /b/ cingiltili samiti hər iki dildə kar /t/ samitinin təsiri ilə cingiltillik xüsusiyyətinin bir hissəsini itirərək özünün kar variantı /p/-ya oxşar bir şəkildə tələffüz edilir.

Lakin sonralar dəqiq tədqiqat nəticəsində görəcəyik ki, cingiltili samitlərin cingiltili olması onların yerindən, fonetik şəraitindən asılı olur. Samitlərin cingiltili və kar terminləri altında iki qrupa bölünməsi bütün fonetistlər tərəfindən qəbul edilsə də bunların özü də şərtdir. Çünki müxtəlif adamların tələffüzündən söz daxilindəki yerindən hansı səslərlə yanaşı gəlməsindən, distributiv xüsusiyyətindən asılı olaraq samitlərin cingiltilliyi özünü müxtəlif

³⁸ BDU. Dos.

şəkildə nümayiş etdirir.

Cingiltili samitlərdə küy və sonorluq xüsusiyyətləri:

Hər iki dilin (fars və puştu) cingiltili samit səslərinin xarakterindəki küyün və tonun üstünlüyünə görə daha bir bölgü aparmaq mümkündür: Fars dili samitləri:

a) Küylü samitlər: /b/, /p/, /d/, /z/, /s/, /j/ və s.

b) Sonor samitlər: /m/, /n/, /l/, /r/, /y/.

Puştu dilinin samitləri:

a) Küylü samitlər: /b/, /dz/, /dj/, /d/, /d./, /z/, /p/, /p./, /j/ və s.

b) Sonor samitlər: /m/, /n/, /n./, /l/, /r/, /r./, /y/.

Sonor samitlər də hansı rezonatorada əmələ gəlmələrinə görə ağız və burun sonorlarına bölünür. Nitq səslərinin formalaşmasında 2 əsas rezonator, ağız və burun boşluğunun mühüm rolu olduğu məlumdur. Damaq pərdəsi, dilçək aşağı düşərək ağız boşluğunun yolunu kəsədikdə bronxlardan gələn hava ağız boşluğuna deyil, burun boşluğuna gedir və buradan keçib, xaricə çıxır. Fars dilinin burun sonorları /m/, /n/ samitləridir.

Əgər damaq pərdəsi yuxarı qalxıb burun boşluğunun yolunu kəsərsə, nəticədə səs axını ağız rezonatoruna daxil olar. Bu zaman fars dili ağız səsləri olan sonorlardan /l/, /r/, /y/ və küylü samitlərinin hamısı formalaşar.

Fars dili ilə müqayisədə puştu dilinin sonor samitləri /r/ və /n/ samitlərinin burunda tələffüz edilməsi nəticəsində bu dilin sonorları sayca daha çoxdur. Fars dilində beş, puştu dilində isə yeddi sonor samit mövcuddur.

II Samitlərin kar səslənmə (bivak; voiceless) xüsusiyyəti

İkinci qrupa, başqa sözlə kar samitlər qrupuna fars dilinin 11 samit fonemi : /t/, /p/, /f/, /s/, /ç/, /ş/, /k/, /q/, /h/, /x/, /ʔ/- aiddir.

Puştu dilinin 12 kar samit fonemi isə aşağıdakılardır: / p/, /t/, /t./, /s/, /t./, / ç /, / ş /, / ş./, /f/, /k/, /x/, /h/ .

Hər iki dilin kar samitlərini nəfəslilik (*придыхательные; aspirate; nəfəsli*) baxımından da özlərinə məxsus xarakter sərgiləyirlər. Qeyd edək ki, ümumiyyətlə, /p/, /t/, /k/ samitləri hər iki dildə adətən vurğulu saitdən əvvəl və mütləq sonluqda nəfəsli tələffüz olunurlar. Bu samitlərin bir hissəsi isə nəfəssiz samitlər adlanır. Əlbəttə, bu bir fonetik istilah olaraq dilçilik ədəbiyyatında qəbul olunmuşdur. Məlumdur ki, nəfəs olmasa heç bir səs tələffüz edilə bilməz. Birinci qrup samitlərinə nisbətən burada sadəcə nəfəsin rolu bir qədər az hiss olunur. Samitlərin bu qrupu bir çox dünya dillərində vardır və dilçilik termini kimi (*rus dilində: непридыхательные; ingilis dilində: unaspirated; azərbaycan dilində: nəfəssiz samit*) adlanır. “Bu samitlərə bəzən imploziv samitlər də deyirlər. Bunların nəfəssiz tələffüz olunduğunu yaqın etmək üçün bir parça kağız parçasını dodaqlara yaxınlaşdıraraq həmin səsləri tələffüz etmək kifayətdir. Kağız parçası sərt şəkildə dodaqlardan aralanmazsa, deməli onlar nəfəssiz tələffüz olunurlar” [21] .

III Fars və puştu dilinin samitlərini nəfəsli və nəfəssizlik xüsusiyyətləri

Hər iki dilin samit səslərini formalaşmasında nəfəsin nə dərəcədə iştirakı baxımından da iki qrupa bölmək olar:

a) Fars dilinin nəfəsli samitləri: /p/, /f/, /t/, /s/, /ç/, /ş/, /k/, /x/, /h/.

b) Fars dilinin nəfəssiz samitləri: /b/, /d/, /q/, /ğ/, /ʔ/, /v/ və s.

a) Puştu dilinin nəfəsli samitləri: / p/, /t./, /s/, /t./, / ç /, / ş /, / ş./, /f/, /x/, /k/, /h/.

b) Puştu dilinin nəfəssiz samitləri: / b/, /d./, /q/, /j /, /ʔ/, /k/ və s.

Araşdırmalar göstərir ki, müəyyən şərait və fonetik pozisiyaya uyğun olaraq öz cingiltili xüsusiyyətini itirmiş samit bütün əlamətlərinə görə tam şəkildə kar qarşılığı ilə əvəzlənir. Burada səslərin cingiltili, kar, küylü, tonlu olması üçün onu bu əlamətlərə görə formalaşdırən başqa fiziki, fizioloji xüsusiyyətlər də əsasdır. Kar samitlərin formalaşmasında cingiltili samitlər və saitlərdən fərqli olaraq səsi əmələ gətirən hava cərəyanında küyün şiddətinin, davamlılığın, nəfəsliliyin də əhəmiyyəti böyükdür. Kar samitlərin tələffüzündə hava cərəyanı səs tellərini titrətmədən, başqa sözlə gücünü, qüvvəsini itirmədən ağız boşluğuna daxil olur. Sonra ağızda fəal və qeyri-fəal danışıq üzvləri tərəfindən yaranmış maneəni qüvvətlə dəf edərək müvafiq kar samiti formalaşdırır. Belə ki, novlu, kar /s/ samitinə sərf olunan enerji onun cingiltili qarşılığı /z/- ya sərf olunan enerjiddən xeyli dərəcədə güclü olur. Bildiyimiz kimi, cingiltili /z/- nin tələffüzündə hava cərəyanının gücü bir qədər zəifləmiş olur (ona görə ki, bu təzyiğin bir hissəsi səs tellərini titrəyişə gətirməyə sərf olunur). Məhz buna görə də fars dilinin kar samitlərini sərt (*səxt; tense, fortis*), cingiltili samitlərini isə yumşaq (nərm; lax, lenis) adlandırırlar.

Kar samitlər cingiltili samitlərlə müqayisədə özlərini daha davamlı və uzun kəmiyyətdə (*kəşəş; length*) nümayiş etdirirlər. Ossiloqraf lentlərində bizim təcrübəmizdə /sereşk/ və /zereh/ sözlərindəki /s/ və /z/ kar, cingiltili cütlüyünü davamlılıqlarına görə qarşılaşdırsa, kar samitdə $t_{zaman} = 120$ msan; cingiltili samitdə isə bu rəqəm cəmi 65 msan. təşkil etmişdir. Kar samitlərin formalaşmasının daha bir xüsusiyyəti isə onların cingiltili samitlərə və saitlərə nisbətən nəfəsli (*dəməşi; aspiration*) olmalarıdır. Bu xüsusiyyət adətən kipləşən-partlayışlı (*enfecari; plosive*) samitlərə xasdır. Onların tələffüzü zamanı maneənin arxasında toplanmış hava cərəyanının səsə çevrildiyi anda sanki əsas səslə yanaşı tələffüzdə kiçik bir /^h/səsi də eşidilir. Bu zaman kar samit nəfəsli (dəmide; aspirated) olur. Fonetik transkripsiyada samitlərin bu xüsusiyyəti kar samitlərin sağ tərəfində yuxarıda qoyulmuş kiçik bir “h” səsi ilə işarə edilir: /p^h/ /k^h/ və s.

Fars və puştu dili samitlərinin tədqiqinə araşdırmaçıların yanaşması.

Qeyd etmək lazımdır ki, puştu dilinə nisbətən, fars dili daha çox tədqiqatçılar tərəfindən araşdırma obyektinə olmuşdur

Şərqsünaslardan N. H. Hatəmi [6], V. S. Rastorquyeva [17], İ. K. Ovçinnikova [16]

İ. Kramski [8] fars dilində 22 samit fonem - /b/, /p/, /t/, /d/, /k/, /q/, /m/, /n/, /ç/, /j/, /f/, /v/, /s/, /z/, /y/, /x/, /ğ/, /ž/, /š/, /l/, /r/ olduğunu; Y.A. Rubinçik [18], eləcə də fars dilçilərindən P.N. Xanləri [8], M. Şəriət [20], Ə.Həqşenas [7], Y. Səməreh [22], M. Müşkəddini [14] 23 samit fonem, L. Jirkov [9] və bir çox Avropa alimləri fars dilində 24 samit fonem olduğunu qeyd edirlər. Araşdırmalardan aydın olmuşdur ki, fars dilində 22 samit fonem olduğunu qəbul edənlər “ع” və “ء” – nin verdiyi /r/- ni nəzərə almamışlar. Bu dildə 24 samitin olduğunu iddia edənlər isə “ع” və “ق” samitlərinin verdiyi səsi müxtəlif fonem hesab etmişlər.

P. N. Xanləri fars dili samitlərini 3 prinsipə: a) maneənin dərəcəsinə ; b) səs tellərinin iştirakına; b) maneənin dəf edilməsinə görə bölmüşdür [8, s. 31]. Y.Səməreh fars dili samitlərinin ümumi xüsusiyyətlərindən danışıraq, onların bölgüsündə iki prinsipi: 1. maneənin əmələ gəlməsi və dəf edilməsi üsulunu; 2. samitlərin əmələ gəlməsində səs tellərinin iştirakını əsas götürmüşdür [22, s. 27]

Puştu dilinə gəldikcə bu dil bir növ fars dilinin yeni dövrü, Dəri ilə müəyyən yaxınlığı olsa da fonetik, morfoloji, sintaksisdə baş verən inversiya baxımından xeyli dərəcədə fərqli olması ilə hind dilinə yaxınlığı aydın şəkildə hiss edilir.

Puştu dilinin əsas tədqiqatçılarından olan [N. B. Dvoryankov [5], K. A. Lebedev [11], İ. Y. Novqorodova [15], M. Mərhun [12] , bu dilin səsləri haqqında demək olar ki bir-birindən cüzi və əsas məsələyə təsir edə bilməyəcək dərəcədə fikir bildirmişlər. Onların əsas fikir ayrılıqları qrafik nümunələrin transkripsiyası haqqındadır. Fikrimizcə bunu dəqiqləşdirmək üçün geniş eksperiment işləri aparılmalıdır.

Biz tədqiqatımızda puştu dilindəki mövcud səslərinin transkripsiyasını latın qrafikası ilə verdik. Xarici tədqiqatçılar da latın və Beynəlxalq transkripsiyadan istifadə edirlər. Lakin qeyd edilməlidir ki, puştu dili tədqiqatçıları arasında rus araşdırmaçılarına daha çox rast gəldiyindən paralel olaraq kiril əlifbasına uyğunlaşdırılmış transkripsiyadan da istifadə olunur. Hətta bir çox səslərin rus dilinin səslərinə uyğun olduğuna əmin olan araşdırmaçılar da vardır. Onlardan biri K. A. Lebedevin aşağıdakı qeydi maraqlıdır: « В языке пушту тридцать согласных звуков. Половина из них, а именно: /б/, /п/, /т/, /с/, /з/, /ц/, /ч/, /г/, /л/, /р/, /м/, /н/, /ф/, /й/ по своим артикуляциям почти не отличаются от подобных им в русском языке.» [11, s.14]

Bu sadalanan məsələlərə aydınlıq gətirmək tədqiqatımızın əsas məqsədi olmuşdur. Fars dilinə aid araşdırmalar Sank-Peterburq Dövlət Universitetinin Rus dili kafedrasının Fonetika laboratoriyasında dörd iranlı tələbənin diktoruğu ilə, ən müasir aparatlardan istifadə etməklə yerinə yetirilmişdir. 3600 söz və tərkibdən tərtib olunmuş proqramlar oxunduqdan sonra 102 tipli 8 şleyfli ossilloqraf aparatında, SZÇ tipli spektometrə, “Görünən titq” nümunələri və s.-də analiz və təhlil edilmişdir. Tədqiqatdan aydın olmuşdur ki: - fars dilinin fonetik quruluşunda 23 əsas samit fonem, samitlərin distribusiyasından asılı olaraq, hər birinin bir neçə allafonu da mövcuddur. Tədqiqat işində hər bir fonemin distributiv xüsusiyyəti, variativliyi, allafonları, omofon yaratma xüsusiyyəti, bir sözlə akustik və fonoloji təhlili aparılmışdır

Nəticə:

- Fars dili əsasən İran ərazisində farsların işlətdiyi dildir. Bu dil İran İslam Respublikasının rəsmi dövlət dilidir.
- Hind-Avropa dillərinin İran dilləri qrupuna mənsub olan puştu dili [puştuunların](#) ana dili kimi əsasən bütün cənub və cənub-şərqi [Əfqanıstanda](#), şimal-qərbi və qərbi Pakistanda yayılmışdır.
- Səs tellərinin iştirakına görə hər iki dilin samitləri ən ümdə, vaciv xüsusiyyətlərinə görə bölgüyə cəlb edilmişdir.
- Fars dilinin fonetik quruluşunun mühüm bir hissəni təşkil edən konsonantların /samitlərin/ təkcə bölgüsü, növü, keyfiyyəti deyil, hətta sayı haqqında da mütəxəssislər arasında fikir ayrılığı mövcuddur.
- Fars dilində 23 samit, 1 diftonq və 6 monofonq sait olmaqla cəmi 30 qrafik nümunə və onların qarşılığı səs mövcuddur.
- Puştu dilində 30 samit, 7 diftonq və 9 monofonq sait olmaqla 46 qrafik nümunə və qarşılığı olan səs vardır.

İstifadə olunmuş ədəbiyyat

1. Асланов М. Г. Афганско-русский словарь, (Пушту), Москва:1966
2. Бертельс Е. Э., Строй языка пушту. Ленинград: 1936
3. David Cristal, A Dictionary of Linguistics and Phonetics, Fifth edition, USA, Oxford: 2003
4. Dilçilik Ensiklopediyası, F.Veysəllinin redaktorluğu ilə, II cild, “Mütərcim”, Bakı: 2008
5. Дворянков Н. А., Язык пушту, Москва: 1960
6. Натəmi N. Z. Müasir fars dilinin fonetikasi haqqında bəzi qeydlər, ADU “Elmi əsərləri”, 11, Bakı: 1955
7. Həqşenas Ə. M. Avaşenası, moəssese-ye enteşarat-e agah, Tehran: 1386
8. Xanləri P. N. Vezn-e şer-e farsı, əz enteşarat-e daneşqah-e Tehran, Tehran: 1333
9. Жирков Л, Персидский язык, Москва: 1927
10. Kramsky L., A study in the phonology of Modern Persian, Archive Oriental, X1,1, 1939
11. Лебедев К.А., Грамматика языка пушту, Москва: 1970
12. Mahmud Mərhun, بيليد پښتو بياموزيم /beyayid poštu beyamizim/, Əfqanistan Kabul: 1390
13. Muhammad Kamal Khan, Pashto Phonology an evaluation of the Relationship between Sullable Struchere and Word Order, Cambridge Scholars Publishing: 2020
14. Müşkəddini Məhdi, Saxt-e avai-ye zəban, enteşarat-e daneşqah-e Ferdousi, Məşhəd: 1375
15. Новгородова И. Ю., Учебник языка пушту (вводный курс), Москва: 2001
16. Овчинникова И. К., Учебник персидского языка, Москва: 1966
17. Расторгуева В. С. Краткий очерк грамматики персидского языка, прил. к словарю Б.В. Миллера «Персидско-русский словарь», Москва: 1960
18. Рубинчик Ю.А. Современный персидский язык, Москва: 1960
19. Стальская И. П., Учебное пособие, «Вводный курс», Москва: 1984
20. Şəriət Məhəmməd Cəvad, Dəstur-e zəban-e farsı, Tehran:1370
21. Veysəlov F., Alman dilinin fonetikasi, Bakı:1980
22. Yədollah S. Avaşenası-ye zəban-e farsı, virayəş-e dovvom, Tehran: 1378

Резюме

В данной статье исследуются некоторые консонанты персидского языка и пушту. Персидском языке 30 звуков, из них 23 согласных, 1 дифтонг, 6 гласных звуков. А в пушту 46 звуков, из них 30 согласных, 7 дифтонг, 9 гласных звуков. Наши исследования были проведены в фонетической лаборатории Кафедры русского языка Санкт-Петербургского Государственного Университета. Дикторами были четыре студента иранцы. В исследовании была использована современнейшая аппаратура. После чтения различных программ, составленных из 3600 слов и словосочетаний, были анализированы в образцах аппарата восьми шлейфного осциллографа типа 102 и спектрографом СЗЧ и «Видимой речью».

Ключевые слова: Индоевропейские языки, персидский язык, язык пушту, согласные

Summary

Research shows that Pashto has 46 letters, including 30 consonants, 7 diphthongs, and 9 monophthong vowels.

Persian language has 23 consonants, 1 diphthong, 6 monophthong vowels.

This article deals consonant is of Persian language. The investigations were carried out at the phonetics lab of the department of Russian language of S. Petersburg University with the participation and pronunciations of four Iranian students using the contemporary apparatus. After reading programmes consisting of 3600 words and structure at oscillograph apparatus with 102 types and 8 chutes, at spectrometry with SZC type “visual speech examples” they were dialyzed and investigated as well.

Key words: The Indo-European language, Persian language, Pashto language, consonants

Rəyçi: f.ü.e.d. Şəfəq Əlibəyli

Tərən Əliş qızı Əliyeva³⁹
“KITABI-DƏDƏ QORQUD” DASTANININ DİLİNDƏ SAİT VƏ SAMİT SƏSLƏRİN
YARATMIŞ OLDUĞU FONETİK HADİSƏLƏR

Dilimizin tarixi köklərini özündə əks elətdirən bir çox abidələrimiz vardır ki, həmin abidələrin dilində səs sisteminin yaratmış olduğu bir çox fonetik hadisələr diqqətimizi cəlb edir. Hər bir qədim dilin fonetik imkanlarını müəyyənləşdirmək çətin olduğu kimi Azərbaycan dilinin də ilk təşəkkül dövrünə aid fonetik xüsusiyyətlərini müəyyən etmək heç də asan deyil. Çünki ümumxalq Azərbaycan dilinin yazı vasitəsi ərəb əlifbası olmuş və ilk sənədlər ərəb əlifbası ilə yazılmışdır. Bu əlifba isə Azərbaycan dilinin spesifik xüsusiyyətlərini özündə tam şəkildə əks etdirə bilməmişdir. Dilimizin fonetik keyfiyyətini tamamilən əhatə edə bilməyən bu əlifbada səslərin xüsusən də saitlərin ifadə olunması və yaxud saitləri ifadə etmək üçün xüsusi qrafik yazı işarələrindən istifadə olunmaması bir çox abidələrimizi, o cümlədən, Kitabı-Dədə Qorqud dastanının fonetik tərkibini müəyyən etməkdə çətinliklər törədir. Dastanda bəzi hərəkəldən istifadə etmişlər, lakin bu hal müntəzəm və davamlı olmadığı kimi, bu hərəkələrin fonetik vəzifəsi də dəqiq və sabit olmamışdır. Buna görə də belə sənədlərə əsaslanıb, bu və ya digər dilin fonetik tərkibini, onun və qaydalarını dürtüst surətdə müəyyənləşdirmək, əlbəttə çox çətinlikdir. Bundan başqa dilin fonetik keçmişini təyin etmək üçün mühüm mənbələrdən sayılan şivələrdə tamamilən tədqiq edilməmişdir. Lakin buna baxmayaraq bir sıra mənbələrə xüsusən M.Kaşğarın “Divanında”, “Kitabi-Dədə Qorqud”a İbn Mühənnə lüğətinə və bu kimi XI-XIV əsrlərdə yaradılmış, yazılmış başqa sənədlərə, müasir şivələrdən öyrəndiklərimizə əsaslanaraq ilk təşəkkül dövründə ümumxalq Azərbaycan dilinin xüsusən bu dilin ilk abidələrindən olan, “Kitabi-Dədə Qorqud” dilinin əsas fonetik tərkibini, fonetik qanunlarını və bəzi fonetik hadisələrini təqribən müəyyənləşdirmək mümkündür. Belə bir cəhəti xüsusi olaraq qeyd etməliyik ki, səslərin keyfiyyəti və məxrəci haqqında deyə bildiklərimiz daha çox təqribən və təxminidir. Burada hərflərin ümumən hansı səsə əlaməti kimi əsrlərdən bəri qəbul edilib işlədilməsinə və bəzi fonetik hadisənin məxrəc və şəraitində müraciət edilmişdir.

“Kitabi-Dədə Qorqud”un sabit fonetik quruluşu mövcuddur. Burada müxtəlif türk tayfa dillərinin xüsusiyyətlərində bu və ya digər dərəcədə müəyyən qaydaya uyğun əks olunmuşdur.

Ərəb əlifbasında sait səsləri işarə etmək üçün əsasən 3 hərfdən, yəni ʾ(əlif), ۋ(vav), ۃ(ye) hərflərindən istifadə edilmişdir. Bu qrafik yazı işarələrlə yanaşı şərti əlamətlərdən, hərəkəldən də istifadə etmək nəticəsində dildə olan saitlərin hamısını nisbətən düzgün işarə etmək imkanı yaranmışdır. Ərəb əlifbasından istifadə edən xalqlar kimi Azərbaycanlılarda saitləri ifadə etmək üçün həm bu üç hərfdən həm də hərflərin ya üstünə ya altına qoyulan hərəkəldən istifadə etmişlər.

Lakin hər zaman hərəkə qoymaq yazı işini çətinləşdirdiyindən, xüsusən öz ana dilində yazan adam əksər halda hərəkəldən istifadə etməmiş, sözlər məlum olduğundan hərəkiz də düzgün tələffüz edilə biləcəyini nəzərə alaraq, sözləri daha çox samitlər tərkibinə görə və ərəb imlası əsasında müvafiq olaraq hərəkəsiz yazmışdır (4.73). Beləliklə, (mövcud sənədlərdə) “Kitabi-Dədə Qorqud”da sözlərin yazılışı demək olar ki, sabit və vahid olmamışdır.

“Kitabi-Dədə Qorqud”un dilinin saitlər diferensial fərq xüsusiyyətləri ilə təzahür edir: “Kitabi-Dədə Qorqud”un dilində saitlər müəyyən hərflərlə, hərəkəllərlə işarə edilmişdir.

1. **“A”** saiti əksərən əlif hərfi ilə ata, ana, alub və.s bəzən əlif hərfinin üstünə mədd(˘) işarəsi qoyularaq ʾا-ata və s. Bəzən əsasən ortada və sonda, bəzən samitlərdən sonra tələffüz edilməli olan “a” saiti özündən əvvəl işlənən samitin üzərinə qoyulan (ərəbcə fəthə, farsca zəbər) sütun adlanan hərəkə (˘) ilə işarə edilmişdir. Məsələn: **sakin** sözü ortasında samitdən sonra və ya samitdən əvvəl olan a saiti bir çox halda heç bir işarə ilə göstərilməmişdir. Məsələn: **qarşu, urdular**.

2. **“Ə”** saiti əsasən sözün (başında), əvvəlində sadəcə əliflə “Ərdəm”, “Əcəm” bəzən sütunlu əliflə ər-آ ərđəm, əlmə bəzən isə əsasən söz ortasında və söz sonunda vav hərfi əlamətlərlə dügmə, dəre, dədə, dəvə bəzən samitlərin üzərinə qoyulan sütun ilə dədəm, gəlub, kəsəyimmə işarə edilmişdir. Bəzən isə sözün tərkibində olan samitlər yazılmış və tələffüzü lazım olan Ə saiti heç bir işarə ilə göstərilməmişdir. Məsələn: gərəkmez, sənun, bən, gərək.

3. **“E”** saiti bəzən sadəcə əliflə ev, el, etdu bəzən sütunlu əlif ʾ, hərfi tərkibi ilə ersun, edidə, bəzən isə sadəcə ʾ hərfi ilə və yaxud sütunlu və ya astunlu e ilə yazılmışdır. Belumuz, verdu, gercək, yerumuzdən və s.

Bir çox hallarda isə e saiti heç bir əlamətlərlə yazılmamışdır. Yeddi, yemezdi, keşiş və s.

4. **“İ”** saiti bəzən təkcə əliflə, iki-۱-۱, imdi bəzən əlif tərkibi ilə iç, incə, bəzəndə sətiralı mədd işarəsi qoyulmuş bəzən isə heç bir əlamətlə yazılmamışdır dilək, bir və s.

5. **“O”, “Ö”, “U”, “Ü”** kimi dodaqlanan saitlərin hamısı üçün demək olar ki, əsasən eyni hərflərdən və eyni hərəkəldən istifadə edilmişdir.

1) **Əlif və vav birləşmələri.**

اول-ol, اوت-ot və s.

2) **Yalnız vav hərfi ilə:**

قوج-۱-۱

3) **Samitlər üstünə qoyulan ötrə(ərəbcə zəmmə,farsca keş)adlanan hərəkə ilə.**

³⁹ ADPU-nun Ağcabədi filiali, Azərbaycan .b/m.,tarlanaliyeva65@gmail.com

Bəzən digər saitlər kimi bu saithlərdə heç bir işarə ilə yazılmamışdır. “ı” saiti bəzən ı xüsusi işarə ilə bəzən samitin altında sutun hərəkəsi qoyaraq işarə edildiyi halda bəzən yazıda heç bir əlamətlə göstərilməmişdir.

Qeyd etmək lazımdır ki, bu saithlərin işlənilmə məqamlarında əsasən müasir Azərbaycan dilində olduğu kimidir. Yəni a, ə, o, ü saithləri söziün əvvəlində, ortasında sonunda və I, II, III hecalarda işlənmişdir.

Qara əvran qopdu Dəpəgöz,
Ərş yüzündə çevirdim, almadım Basat!
Qara qaplan qopdu Dəpəgöz
Qara-qaru dağlarda çevirdim almadım Basat!

Belə bir fikir qeyd etmək lazımdır ki, müasir Azərbaycan dilində işlənilən **ıldırım, ilən, iraq** kimi sözlər işlənilmişdir ki, bunların heca tərkibini nəzərə aldıqda, ahəng qanununa əsasən bu növ sözlərin başında **ı** deyil **ı** saithinin işlənilmiş olmasını güman etmək olar və buna bənzər hallar inididə şivələrdə nəzərə çarpır lakin bir çox şivələrdə belə sözlərin əvvəlində **ı** səsinin işlənilməsi ümumiləşmiş və ədəbi dildədə sabitləşmişdir.

“Kitabi-Dədə Qorqud” dastanları dilinin əsası olan ümumxalq Azərbaycan dilində başlanğıcda bu sait səs **24** samit səs olmuşdur.

Belə bir cəhəti qeyd etmək lazımdır ki, “Kitabi-Dədə Qorqud” dastanını dilində **j, f, h** səslərinin müstəqil fonem halında varlığı bir qədər şübhəlidir. Bu səslər ola bilsinki, sövqi, təqlid sözlərində rüşeym hakkında olmuş, sonralar alınma sözlərlə dirçələrək tam fonem ola bilmiş səslərdir.

“Kitabi-Dədə Qorqud” dastanındakı sözləri diqqətlə yoxladıqda məlum olmuşdur ki, burada işlənmiş sözlərin bir qismi, xüsusən ərəb və fars dillərindən alınma, keçmə sözlərdir. Hətta bəzi samitlər xüsusən **q, v, h, f, x, l, p, z, c** samitləri ancaq alınma sözlərin əvvəlində işlənilmişdir. Bu samitlərlə başlanan sözlərin əvvəlində işlənilmiş belə samitlərlə başlanan Azərbaycan dilinin öz sözləri çox məhdud miqdarda işlənilmişdir ki, bunların əksəriyyəti təqlid əsasında formalaşmış sözlərdir.

Daha konkret olaraq aşağıdakı faktları nəzərdən keçirək:

Z, p, ı - ilə başlanan sözlərin hamısı fars mənşəlidir.

F - ilə başlanan **17** sözdən ancaq **2** -si,

V - ilə başlanan **18** sözdən **5** -i,

C - ilə başlayan **30** sözdən **5** -i,

H -ilə başlanan **38** sözdən ancaq **4** -ü,

X -ilə başlanan **20** sözdən ancaq **2** -si,

Ğ -ilə başlayan **17** sözdən yalnız **1** -i,

Türk dili xüsusən Azərbaycan mənşəli sözlərdir. Məhz belə faktları nəzərə aldıqda aydın olur ki, Azərbaycan dilində belə samitlərin işlənmə məqamları bir qədər məhdud olmuş hətta ilk dövrlərdə Azərbaycan dilində **h, f, j** fonemləri olmamışdır.

“Kitabi-Dədə Qorqud” dastanının fonetik quruluşundakı normalılığı müəyyən edən əlamətlərdən biri ahəng qanunudur. Abidənin dilində ahəng qanunu prinsip etibarilə gözlənilir.

I. Qalın saithlərin ahəngi.

Dastanın dilində işlənən qalın saithlərin ahəngi aşağıdakı kimi təsnif edilir:

1. Qalın damaq saithlərinin ahəngi,

Salxım-salxım dan yelləri əsdikcə,
Saqqalı boz az torağay ötdükcə,
Saqqalı uzun tat kişi azan çəkəndə,
Bədəvi atlar yiyəsini görüb kişnədikdə.

2. Qalın dodaq saithlərinin ahəngi:

Ururun üstündə çox **vuruşdular,**
Lakin **çoxluq qorxudur**

3. Ümumiyyətlə qalın saithlərin ahəngi:

Bəri gəl, **ağam Qazan,**
Qalxub yerimdən,
Bədəvi **atımı saxlayırdım** bugün üçün.

II. İncə saithlərin ahəngi:

1) İncə damaq saithlərinin ahəngi:

Səndən yaxşı allah **bizə** oğul **verməz,**
Versə belə sənin yerini tuta bilməz.

2) İncə dodaq saithlərin ahəngi:

Bir gün **körpünün** yanında obanın bir **bölük** camaatı çadır qurmuşdu.

3) Həm dodaq, həm də damaq incə saithlərin ahəngi:

O, gün igid bəy ərənlər **dönə-dönə** savaşdı.

Dastanın dilində sinharmonizmin (saithlərin ahəngi) pozulması hərşeydən əvvəl kök və şəkilçinin fonetikasındakı müəyyən xüsusiyyətlərlə bağlıdır.

Əlbəttə sithormanizmin pozulması dedikdə ancaq, dodaq və damaq ahənginin pozulması nəzərdə tutulmur. Qeyd etməliyə ki, nəinki “Kitabi-Dədə Qorqud” dastanında ümumiyyətlə ərəb əlifbası ilə yazılan sənədlərdə və dildə bəhs edən məxsusi kitablarda Azərbaycan dilindəki fonetik uyuşmalar tam şəkildə əks etdirilməmişdir. Hətta, Mahmud Kaşğari, İbn Mühənnə və bir sıra ərəb dilçiliyinə müraciət edən dilçilər fonetik uyuşmaları mühim hadisə hesab etmişlər (2.61). “Kitabi-Dədə Qorqud” dastanının dilində fonetik uyuşmaların-saitlərin, saitlərlə, samitlərin samitlərlə uyuşması hadisələrinin təzahürü xüsusən konkret şəkildə daha çox nəzərə çarpır. Dastanın dilindəki fonetik uyuşmalar, aşağıdakı kimi xarakterizə edilir.

1) **Saitlərlə samitlərin uyuşması.** Dastanın dilində həm sözün tərkibindəki saitlər və samitlər, həm də sözə bitişik yazılan şəkildəki samitlər sözün tərkibindəki saitlərlə uyuşmuşdur. Məs: “boyun”, “qarı” sözlərinə şəkildə artırıldıqda (-cıq -cuq şəkildə artırılır) “boyuncuq”, “qarıcıq”.

Dastanın dilində arxa sıra saitlər **a, l, o, u**, arxa sıra samitlər ilə **q, d, ğ, x** samitlər uyuşaraq işlənir. Ön sıra saitlərlə, ön sıra samitlər uyuşur.

Oğul, oğul ay **oğul!** Ortacım oğul!

Qarşu yatan qara dağım yüksəyi oğul.

M. Kaşğari fonetik uyuşmanı belə izah edir:

- 1) “Ğ” dolğun, imaləsiz fellərə əlavə edilir, “k” isə bunun əksinə olan fellərə daxil edilir.
- 2) İmaməli və kafli kəlmələrdə həmin mənada “k” hərfi “q” hərfini əvəz edir.
- 3) Xəff isimlərdə və kafli fellərdə “ğ” əvəzinə “g” işlənir (2.87).

“Kitabi-Dədə Qorqud” da işlənən -dıq, -duq, -ğil, -ğul, -lıq, -luq şəkildələri ilə eyni mənada -dik, -dük, -gil, -gül, -lük, -lik, -rək şəkildələrinin işlənməsi fonetik uyuşma ilə əlaqədardır. Bütün bunlar onu göstərir ki, “Kitabi-Dədə Qorqud” un dilində də müasir Azərbaycan dilində olduğu kimi saitlərlə samitlərin uyuşmasına təsadüf olunur.

Saitlərin uyuşması.

Dastanın dilində saitlərin uyuşması da özünü bir qanun kimi göstərir.

Dastanda bəzi istisnaları nəzərə almasaq, demək olar ki, bir sıra şəkildələri həmişə yəni həm qalın, həm də incə hecalı sözlərə birləşdikdə ancaq, bir şəkildə yazılmışdır. Məs: Şühudi və nəqli keçmiş zaman şəkildələri, təsirlilik, yerlik, çıxışlıq hal şəkildələri, cəm şəkildəsi, əmr şəkildəsi, II şəxs tək və cəm şəxs sonluğu, feli bağlama bir cür yazılmışdır.

Salqım-salqım dan yerləri əsdigində,
Saqqallı bozaç turğay sayradıqda,
Bədəvi atlar issin görb orqadıqda,
Saqqalı uzun tat ərki bunladıqda,
Ağlı, qaralı seçilən çağdı.

2) **Samitlərin uyuşması.**

Dastanda samitlərin uyuşmasını əks etdirən nümunələr son dərəcə məhdud miqdardadır. Türk dillərinin ən qədim abidələrində samitlərin uyuşmasının müxtəlif təzahür formalarına rast gəlinir. Samitlərin uyuşması “Kitabi-Dədə Qorqud” da öz əksini tapmışdır. Dastanın dilində bu uyuşma daha çox özünü feldən sifət düzəldən -ğun, -gun şəkildəsində müşahidə edirik. Dastanda “az”, “qır” fellərindən sifət düzəltmək üçün sözün sonundakı “q” və “r” səslərinin tələbinə uyğun olaraq şəkildə “ğ” səsilə formalaşmış və “azğun”, “qırğın” sözləri düzəldilmişdir.

Xan babamın qatına öncə bən varayım,

Ağır xəzinə, bol şəşgər alayım,

Azğın dili kafirə bən varayım.

“Kitabi-Dədə Qorqud” dastanının dilində fonetik cəhətdən diqqəti cəlb edən xüsusiyyətlərdən biridə fonetik hadisələrin mövcudluğudur. Dastanın dilində baş verən fonetik hadisələr dastanın aid olduğu dövrün dil xüsusiyyətlərini özündə əks etdirir. Dastanın dilində mövcud olan fonetik hadisələr aşağıdakı kimi xarakterizə olunur:

Azərbaycan dilinin fonetik hadisələrindən olan samit səslərin söz daxilində keyfiyyətini dəyişməsi, yəni cingiltilmə hadisəsi “Kitabi-Dədə Qorqud” un dilində öz əksini tapmışdır. Dastanın dilində müasir Azərbaycan dilində olduğu kimi “q”, “t”, “k” samitləri arasına düşdükdə cingiltili qarşılıqlarına çevrilmiş.

“t” --- “d”

Yigit --- yigidin

Get --- gedüb

Boynunun bədəvi atlar gedirsə, mənimki gedir,

İçində sənində mindiyin varsa, **igid**, de mənə.

Qızıl tağlı uca evlər **gedirsə**, mənimki gedir,

İçində sənində otağın varsa, **igid** söylə mənə.

- 1) “q”---“ğ”

Ayaq --- ayağ

Qazan aydır: **Ayağına** ət tuşağın ürün!

Yaxud: **Aydılı** görklü suyun sovgulmuşdu çoxladı.

- 2) “k”---“g”

“Kitabi-Dədə Qorqud” da ancaq “k” ifadə edən yazı işarəsindən istifadə edilmişdir və buna görə də bunun “k” yaxud “g” oxunması şərtidir.

Vardug---varduğum,

Barmaq---barmaqım

Qalquban, Selcan xatun dürdüğında,
Yelisi qara Qazılıq atın bindiğində
Babamin ağ-ban eşiginə düşdiğində.

Yaxud: **Qonuğu** gəlməyən qara evlər yığılsu yeg.

Yaxud: Atam-anam verdiği,
Göz açıban gördüğim,
Könül verib sevdiğim.

“Kitabi-Dədə Qorqud” dastanının dilində müşahidə olunan fonetik hadisələrdən biridə səs artımı (proteza) hadisəsidir. Müasir Azərbaycan dilində olduğu kimi eyni hecada qoşa səs gəldikdə bir protetik sait deyilən səs əlavə olunur.

Yaxud: Bir yigidin qara dağ yumrusunca malı olsa,
Könlin yuca tutan ərdə dövlət olmaz.

Yaxud: Boyu uzun Burla xatun bunu eşitdi **yürəgiylə** casnına odlar düşdü.

Dastanın dilində mövcud olan fonetik hadisələrdən biridə **səs düşümü** (ellizya) hadisəsidir. Dastanın dilində mövcud olan bu hadisə bəzən qeyri-təbii görünsədə müəyyən tarixi dövrlərdə baş vermiş sonralar isə şifahi ədəbi dil nümunələrində, o cümlədən “Kitabi-Dədə Qorqud” dastanında öz əksini tapmışdır.

Yüzi dönməz qılıcum ələ aldum,
Məhəmmədin dini eşqinə qılınc urdum.

Yaxud: Həm ağlın gəldi **gevi** Aruza muştladı.

Yaxud: Qalquban yerindən **durı** gəldin,
Yelisi qarı Qazılıq atın bütün bindim.

Dastanda müşahidə etdiyimiz fonetik hadisələrdən birində **səslərin yerdəyişməsi** (metateza) baş verir. Sözüün tərkib hissələri olan səslər bəzi hallarda yerini dəyişir. Əvəz etdiyi səsin yerinə keçir.

Böylə **dügəc** xanım ol namərdlərin igirmisi cıya gəldi. Böylə **etgəc** qalın ağız arxası.

“Kitabi-Dədə Qorqud” fonetik normativliyi ilə yanaşı poetik imkanlarının genişliyi ilə də diqqəti cəlb edir və heç şübhəsiz, abidələrin janr tipologiyası əsas götürülür.

Dastanın poetik normativliyi qədim türk şerinin başlıca əlaməti olan asonans və alliterasiya keyfiyyəti yeni poeziyanın ritm və əlamətlərindən ancaq və ancaq biri idi.

Asonans poetik-stilistik keyfiyyət kimi türk mənşəli dillərin fonetikasındakı ahəng qanunu normativliyinə dayanır, yəni dilin özündə həmin poetik-stilistik keyfiyyəti daimləşdirən potensial mövcuddur.

Dastanın asonansı funksionallıq səviyyəsini müəyyənləşdirmək üçün nümunəyə diqqət yetirək.

Əbrisinə bənzər sənin yəlicigin,
İki qoca qardaşı bənzər sənin qulacığın
Əri muradına yetirər sənin arxacığın
At deməzəm sənə, dardaş deyərəm, qardaşımdan yeg.

Gətirdiyimiz nümunədən aydın olur ki, nümunədə incə və qalın saitlər bərabər şəkildə işlənmişdir. Mətinə işlənən **58** saiddən cəmi **5**-i dodaq saıtidir, qalan **53** saıt isə damaq saıtidir.

Dastanın dilində qalın saitlərin asonansı daha çox özünü göstərir.

Atlar sabah sapa yerdə dikiləndə ağ-ban evli,
Atlaslı yapılanda, göy sayıranda,
Tavla-tavla çəkiləndə şahboz atlu,
Çağırılan dad verəndə yol cavus (1.45)

“Kitabi-Dədə Qorqud”da alliterasiyanın poetik imkanları daha genişdir. Bir faktı qeyd etməliyik ki, dastanın dilində samit səslər eyni dərəcədə təkrar olunmur.

Məsələn:

Yalançı oğlu yalançıgın acığı tutdu aydır.

Y-l-n-c-ğ-l-y-l-n-c-ğ-n-c-ğ-t-t-d-y-d-r

Qarşudakı qarlı dağlar,
Qaruyubdur, otu bitməz
Qan-qadalı irmaqlar,
Quruyubdur-suyu gəlməz.
Qoruyubdur qulun verməz
Qızıl-qızıl dəvələr də,
Qarıyıbdır, köşək verməz. (1.47)

Gətirdiyimiz nümunədə “q” səsinin alliterasiyası müşahidə olunur. Qeyd etmək lazımdır ki, dastanın təkrarlar sistemi səs səviyyəsi ilə qurtarmır, söz səviyyəsini də əhatə edir.

Tövlə-tövlə atların,
Qatar-qatar dəvələrin
Gətirmişdir bizimdir.

Yaxud:

Oğul, oğul, ay oğul
Bilirsənmi nələr oldu

Gətirdiyimiz nümunələrdən bir daha aydın olur ki, "Kitabi-Dədə Qorqud" dastanının fonetik imkanları geniş olmuşdur.

İstifadə olunan ədəbiyyat:

1. "Kitabi-Dədə Qorqud". Bakı, 1988.
2. D.Dəmirçizadə "Kitabi-Dədə Qorqud" dastanlarının dili. Bakı, 1958.
3. D.Dəmirçizadə "Azərbaycan ədəbi dili tarixi". Bakı, 1979.
4. Ş.Cəmçidov "Kitabi-Dədə Qorqud". Bakı, 1998.
5. Ə.Dəmirçizadə "Azərbaycan ədəbi dili" I hissə. Bakı, 1979.
6. E.Əlibəyazadə "Kitabi-Dədə Qorqud". Bakı 1999.
7. B.Abdullayev "Kitabi-Dədə Qorqud"un poetikası. Bakı, 1999.

Açar sözlər: Kitabi-Dədə Qorqud, fonetika, sait, samit, fonetik uyuşma, fonetik hadisə, saitlərin ahəngi

Xülasə:

Ümumtürk mədəniyyətinin məhsulu olan "Kitabi-Dədə Qorqud" dastanı zəngin dil xüsusiyyətlərinə malik olan qədim abidələrimizdən biridir. Dastan zəngin dil xüsusiyyətlərinə malikdir. Dastanın fonetik imkanlarına nəzər saldıqda aydın olur ki, istər səs tərkibinə görə, istərsə də səslərin yaratmış olduğu fonetik hadisələr dilimizin nə qədər zəngin olduğunu bir daha göstərir. Dastanın dilində fonetik uyuşmanın həm saitlər, həm də samitlər arasında baş verməsi türk dillərinə xas olan bir xüsusiyyətdir. Dastanın fonetik xüsusiyyətləri dəfələrlə tədqiq edilib öyrənilmişdir. Aparılan tədqiqatlar dastanın fonetik imkanlarının nə qədər geniş olduğunu göstərdi.

Summary:

The "Kitabi-Dədə Qorqud" saga, which is a product of the All-Turkic culture, is one of our ancient monuments with rich language characteristics. The epic has rich language features. When we look at the phonetic possibilities of the epic, it becomes clear that either due to the sound composition or the phonetic phenomena created by the sounds, it once again shows how rich our language is. In the language of Dastan, the occurrence of phonetic confusion between both vowels and consonants is a characteristic of Turkish languages. The phonetic features of the epic have been repeatedly studied and studied. The conducted studies have shown how wide the phonetic possibilities of the epic are.

RƏYÇİ: dos. E.Vəliyeva

İNGİLİS DİLİNDƏ DAVAMEDİCİ VƏ BİTMİŞ TƏRZ FORMALARININ FƏRQLƏNDİRİLMƏSİNƏ DAİR FİKİRLƏR

Müasir ingilis dilində feilin zaman formaları vasitəsilə hərəkətin əsas dörd tərzdə (qeyri-müəyyən, davamedici, bitmiş, bitmiş-davamedici) icra edildiyinə bir çox ədəbiyyatda rast gəlsəkdə, tərz adətən bitmiş və bitməmiş olmaqla ikili formada müzakirə olunur. Amma əslində qeyd etdiyimiz dörd növün üçündə aspektualıq var. Yalnız qeyri -müəyyən növdür ki, onu sırf zaman kateqoriyası hesab etmək lazımdır. Tərzi müzakirə edərkən başa düşmək vacibdir ki, bitmiş tərz və bitməmiş tərz arasındakı fərqlilik nə situasiyalar arasında, nə də danışanın obyektiv olaraq təqdim etdiyi fərq deyil. Eyni danışan eyni vəziyyətə bir dəfə bitmiş fonla, sonra bitməmiş və ya heç bir şəkildə öz-özünə ziddiyyət yaratmadan müraciət etməsi tamamilə mümkündür. Bəzən iddia edilir ki, bitmiş formalar qısa müddətli vəziyyətləri, bitməmiş formalar isə uzun müddətli vəziyyətləri göstərir. Eyni şəkildə, bitmiş forma konkret müddət ilə bir vəziyyəti təsvir etməklə kifayətlənməyərək, müxtəlif dövrlərdə baş vermiş hərəkətləri təsvir edə bilər. Bu fikri həm də bitməmiş formaya aid edə bilərik.

Bitmiş tərz hərəkəti hər hansı həyata keçirilmə anında, müəyyən hədlə məhdudlaşmış şəkildə, bitməmiş tərz hərəkəti gedişində, onun həddini, hüdudunu çatdırmadan, bildirir. Bu bölgü bütövlükdə bütün dillərə şamil edilə bilər. Bitmiş və bitməmiş formaların hər biri bir-biri ilə əlaqəsi olmayan bir sıra mənalar daşımaqla yanaşı, bəzən hər birinin ziddiyyətli xüsusiyyətlərdən ibarət olduğunu da qeyd edirlər. Bir sıra dilçilər tərzin bu və ya digər növləri haqqında müxtəlif fikirlər irəli sürmüşdür.

Bernard Komri öz əsərində müxtəlif dillər üçün bitmiş və bitməmiş tərzlər üçün təriflər vermişdir. Forsayt (1970) və Veyd (1992) öz əsərlərində rus dili üçün oxşar kateqoriyaları müəyyən etmişdir. Aşağıdakı xüsusiyyətlər həm Komri, həm də Forsayt tərəfindən bitmiş tərzlə əlaqəli olaraq müəyyən edilmişdir:

“*Vəziyyət heç bir nəzəri öhdəliyi olmayan hərəkətə, hadisəyə və ya vəziyyətə ümumi mənada istinad etmək üçün istifadə olunur:*

- *tamamlanmış bir hərəkəti göstərmək üçün (son nöqtəyə vurğu ilə)*
- *vəziyyətin nəticəsini, yəni bir vəziyyətin uğurla başa çatmasını göstərmək üçün*
- *punktual və ya anlıq vəziyyətləri göstərmək üçün (bu fikir intuisiyadan irəli gəlir ki, birbaşa ifadəsi yoxdur“)*
- *qısa müddətli vəziyyətləri göstərmək üçün (uzun müddətli vəziyyətlərdən daha çox)*
- *situasiyanın başlanğıcını və ya daxil olmasını göstərmək üçün“* (1, səh. 16)

Dilçilikdə feil tərzləri haqqında N.Smith bir sıra fikirlər irəli sürmüşdür. Dilçi İngilis dilində bitmiş tərzdən zaman kimi bəhs edir və bu konstruksiyanı öz əsərində geniş müzakirə etmişdir. Bitmiş konstruksiya əhəmiyyətli tərz xüsusiyyətlərini özündə birləşdirir və tez-tez istinad edilən zaman forması kimi nəzərə alınır. Dilçi, bitmiş tərzin müxtəlif xüsusiyyətlərini təsvir edir və Reynbaxa istinadən bildirir ki, bitmiş tərz ifadə edən cümlələr cümlənin vaxtından əvvəlki vəziyyəti müəyyən edir:

“Davamedici tərz keçmiş, indiki, gələcək zamanların hər birində iştirak edə bilər və 3 şəkildə fəaliyyət göstərir:

- keçmiş davamedici tərz
- indiki davamedici tərz
- gələcək davamedici tərz

Keçmiş davamedici tərz keçmişdə davam edən hadisələri çox vaxt digər hadisələrlə əlaqəli şəkildə ifadə edir. İndiki davamedici tərz hələ də davam edən hadisələri ifadə edir.

Gələcək davamedici tərz müəyyən müddət davam etməsi proqnozlaşdırılan hadisələri bildirir.” O.Körmə əsasən isə feil tərzlərinin davam etdiyini bildiren tərz forması *durative aspect* adlanır. (6, s. 137)

Professor Frank Brisardın əsas maraq dairəsinə də müxtəlif dillərdə zaman-tərz-modallıq, qrammatik konstruksiyalar və praqmatika arasındakı interfeys, qrammatikanın idrak və “konstruktiv” nəzəriyyələri daxildir. Bu səbəbdən də dilçinin feil tərzləri haqqında fikirlərinə çox rast gəlirik.

Frank Brisard zaman və tərz anlayışı haqqında öz məqaləsində qeyd etmişdir: “Mən İngilis feil paradigmasına xüsusi diqqət yetirməklə, Koqnitiv Qrammatikada zamanın və tərzin semantik təhlilinin əsasını təşkil edən nəzəri ilkin şərtlərin icmalını təklif edirəm. Həm bitmiş formalar ilə davamedici formalar arasında sistematik təzad baxımından, həm də müvafiq olaraq davamedici və bitmiş konstruksiyanın ingilis dilində istifadələri ilə bağlı Koqnitiv Qrammatikada qrammatik tərzin işlənməsinə xüsusi diqqət yetirilir. Təklif olunur ki, zaman-tərz markerləri əsasən danışan-konseptuallaşdırıcı tərəfdən modal narahatlıqlara istinad edir və onların çatdırdığı temporal (və modal) mənalar ümumi epistemik sxemin nümunələri kimi təhlil edilməlidir. Nəticə etibarlı ilə, zamanın və tərzlərin işarələnməsinin hərtərəfli semantik təhlili ideal olaraq, semantik xəritə şəklində istifadə kontekstləri ilə qarşılıqlı əlaqədə yaranan məna növlərinin işlənməsi, hər hansı bir konstruksiya üçün belə əsas sxematik mənənin yaradılması ilə məşğul olmalıdır.”(2, s. 210)

⁴⁰ BDU, Ümumi dilçilik kafedrasının dissertantı

A.İ.Smirnitski hesab edir ki, ingilis dilində tərz kateqoriyası iki növ olur: 1) qeyri-müəyyən növ – indiki zamanda sıfır morfemi və –es üçüncü şəxsin təkli, keçmiş zamanda - ed morfemi və ya saillərin dəyişməsi forması ilə, gələcək zamanda will +V və hərəkətin özünün baş tutması faktının özünü bildirən və 2) davamedici tərz – müvafiq zaman formasında to be feili və –ing *I am going, I am doing* və s. ilə təmsil olunur. (8, s.105)

İngilis dilində bir sıra dilçilər davamedici (Continuous) qrupunda yalnız tərz mənalının ifadə edildiyi fikrini irəli sürmüşdür. Onlar bu qrupda aşağıdakı formaları qeyd edirlər:

- “genişləndirilmiş” Expanded,
- davamedici (Durative),
- davamlı (Continuous),
- “proqressiv” (Progressive)

Qeyd etdiyimiz formalar hərəkətin getmə üsulunu çatdırır, onu proses kimi xarakterizə edir. B.A.İlyişin fikrincə keçmiş, indiki və gələcək zamanlar möhkəm qərarlaşmış və heç kimin şübhə etmədiyi zaman kateqoriyasıdır. O, buraya bitmiş formaları daxil etmir. Bitmiş formaları zaman kateqoriyasına daxil etsə indiki bitmiş, keçmiş bitmiş və gələcək bitmiş formaların hər birinin iki müxtəlif zamanın birləşməsindən, indiki bitmiş – indiki və bitmiş, keçmiş bitmiş – keçmiş və bitmiş, gələcək bitmiş – gələcək və bitmiş zamanın birləşməsindən ibarət olacağını qeyd etmişdir. (4, s.91)

Tərz kateqoriyası uzun onilliklər ərzində dilçilikdə müzakirə edilmişdir. Biz burada yalnız bitmiş və davamedici formalar haqqında bir sıra dilçilərin fikirlərini müqayisə etmişik. Dilçilərin əksəriyyəti bir məsələdə yekdildirlər. Onların bir çoxu davamedici formada yalnız tərz xüsusiyyətlərinin olduğunu bildirirlər. Bitmiş formalarda tərz xüsusiyyətlərinin olması isə mübahisəlidir. Tərz dedikdə, iş, hal və hərəkətin davam etməsi, tamamlanması və ya müddəti göstərməsi ilə bağlı zamanına, icra edildiyi vaxtına aiddir. Keçmiş, indiki və gələcək zamanların hər birinin davamedici və bitmiş cəhətləri həm zaman, həm də təzrlə bağlıdır. Tərz hər hansı bir hərəkətin davam etməsi, tamamlanması vaxtına aiddir. Bu səbəbdən tərz zaman kateqoriyasının tərkib hissəsi kimi qəbul etməliyik. Bir çox dillərdə zamanın işlənməsindən asılı olmayaraq tərz mərkəzi kateqoriyadır və zaman kimi müxtəlif zaman mənalını ifadə etmək üçün istifadə olunur. Tərz hadisə ilə bağlı zaman quruluşunu ifadə edərkən hadisənin özü zamanla əlaqədardır. Bu o deməkdir ki, iş, hal və vəziyyət zamanın və tərzin işlənmə dərəcəsinə görə dəyişir və hərəkətin başladığını, tamamlandığını, davam etdiyini göstərir. Davamedici və bitmiş formaların indiki, keçmiş və gələcək zamanları var və onlar məzmun və struktur cəhətdən tamamilə fərqlənirlər. Avropa dilçilərin bir çoxu bitmiş və davamedici formaları zaman forması kimi nəzərdən keçirirlər, amma rus mütəxəssisləri onları ya tərz, ya da tərz-zaman formaları hesab edirlər. Bitmiş və davamedici formaların hər birində aspektualıq vardırki, bu səbəbdən bu formalar tərz mənası daşıyan formalar hesab etmək olar.

Ədəbiyyat:

1. Bernard C. Aspect. Cambridge University Press, 1998. 142 s.
2. Brisard F. An account of English tense and aspect in cognitive grammar, June 2013, 235 s, Oxford scholarship online article series.
3. Cəfərova B. İngilis və Azərbaycan dillərində feilin zamanlar sistemi. Bakı, 2004. 156 s.
4. İlyiş B. The Structure of Modern English. Ленинград, Издательство «Просвещение», 1971, 366 s.
5. Kobrina N.A., Komeyeva E.A., Ossovskaya M.I., Quzeyeva K.A. An English Grammar. Syntax. M., Higher school publishing house, 1986. 210 s.
6. Musayev O. İngilis dilinin qrammatikası. Bakı, Qismət, 2007. 608 s.
7. Rəcəbova R. Azərbaycan dilində feilin təzrləri. Elm və təhsil, Bakı, 2013.
8. Смирницкий, А.И. Синтаксис английского языка / А.И. Смирницкий. – Москва: Либроком, – 2009. 288 s.
9. Yunusov D. Müəqiyəli tipologiya, Bakı-Mütərcim, 2012.

Açar sözlər: tərz kateqoriyası, feillər, davamedici, bitmiş, zaman, zaman kateqoriyası

Key words: the category of aspect, verbs, continuous, perfect, tense, the category of tense

Ключевые слова: категория вида, глаголы, непрерывные, совершенный, время, категория времени

Резюме

Мысли о различии длительных и совершенных видовых форм в английском языке

Категория вида обсуждается в лингвистике уже многие десятилетия. Здесь мы лишь сопоставили мнения ряда лингвистов о совершенной и непрерывной формах. Большинство лингвистов сходятся во мнении по одному вопросу. Многие из них утверждают, что непрерывная форма имеет лишь стилистические особенности. Наличие стилистических особенностей в готовых формах является дискуссионным. Когда мы говорим «стиль», имеется в виду время, когда работа, ситуация и действие продолжают, завершаются или выполняются. Прошедшее, настоящее и будущее время имеют продолжительные и прошедшие аспекты, связанные как со временем, так и с образом. Аспект относится к продолжительности какого-либо действия, моменту его завершения. По этой причине нам следует рассматривать аспект как часть категории времени. Во многих языках аспект является центральной категорией независимо от трактовки времени и используется для выражения различных временных значений, например времени. Хотя аспект выражает временную структуру события, само событие связано со временем. Это значит, что случай, случай и ситуация изменяются по степени развития времени и способа и обозначают начало, завершение и продолжение действия. Продолжительная и совершенная формы имеют настоящее, прошедшее и будущее время и совершенно различны по содержанию и структуре. Многие европейские лингвисты рассматривают совершенные и длительные

ные формы как времена, но российские специалисты считают их либо видовыми, либо напряженно-видовыми формами. В каждой из законченных и непрерывных форм присутствует аспектуальность, поэтому эти формы можно рассматривать как формы со смыслом аспекта.

Summary

Thoughts on the distinction between continuous and perfect aspect forms in English

The category of aspect has been discussed in linguistics for many decades. Here we have only compared the opinions of a number of linguists about the perfect and continuous forms. Most linguists agree on one issue. Many of them state that the continuous form has only stylistic features. The presence of stylistic features in the finished forms is debatable. When we say style, it refers to the time when the work, situation and action are continued, completed or performed. The past, present, and future tenses each have continuous and past aspects related to both tense and manner. Aspect refers to the duration of any action, the time of its completion. For this reason, we should consider aspect as a part of the category of tense. In many languages, aspect is a central category regardless of the treatment of tense, and is used to express a variety of temporal meanings, such as tense. While aspect expresses the temporal structure of an event, the event itself is related to tense. This means that case, case and situation change according to the degree of development of time and manner and indicate the beginning, completion and continuation of the action. The continuous and perfect forms have present, past and future tenses, and they are completely different in content and structure. Many European linguists consider the perfect and continuous forms as tenses, but Russian specialists consider them either aspect or tense-aspect forms. There is aspectuality in each of the finished and continuous forms, so these forms can be considered as forms with a sense of aspect.

RƏYÇİ: dos. L.Ələkbərova

Türkan Əsgərova⁴¹
**TÜRK MƏNŞƏLİ ŞƏKİLÇİLƏR VASİTƏSİ İLƏ DÜZƏLƏN İSMİ VƏ FEİLİ
 SÖZ YARADICILIĞI**

Araşdırma zamanı morfoloji yolla söz yaradıcılığının mənzərəsinə “Şühadənəm”dən verilmiş aşağıdakı mətnə nəzər salaq: Oğlanlar haman ki bu sözləri eşitdilər, əyağdən düşüb h u ş s i z yatdılar. Öyyuhal-qazi bu nə xəbər idi d i l s u z. O sizi Mədinəyə y e t ü r s ü n. Belələrinə *b a ğ l a t d i*. İraqeyn dərvazəsinin d i ş x a r i s i n d a b i r karvan var imiş və Məkkəyə varurlar. Bunları apar və k a r v a n l u l a r d a n bir kişi tap ki, səlah sirəti andan zahir ola. Əsəd həm ol q ə r a n g u l u (qaranlıqlı) gecədə anları götürüb İraqeyn dərvazəsindən d i ş x a r i a p a r d i. Qəzadən həm ol səatdə karvan köşmüş idilər və karvanun q a r a l ı ğ ı irəğdən g ö z ü k ü r idi (Şühəd. XVI. 358).

Kursivlə verilmiş bu mətnə 9 söz törəmişdir. Amma bu səhifədə olan mürəkkəb sözləri seçmədik.

Qeyd edə bilərik ki, əksər abidələrin dilində *-çit⁴*, *-liq⁴* şəkilçiləri ilə isim düzəldilmişdir.

-çit⁴ şəkilçisi. Həmin şəkilçi ilə “*insan*” məfhumu ifadə edən sözlər (həmin işi görənlər şəxs, müəyyən siyasi və sosial ideya və məfkurənin davamçısı bir şeyə meyil göstərən, əsasın mənası ilə əlaqədar olan durumda müvəqəti olanı bildirən isim) yaradılır. “Hər hansı bir işdə fəaliyyət göstərəninin adı *-çi* (kişi) ilədir” (*Kononov A.N.*). O dövrdə *pinəçi*, *damgaçı*, *qoyçu* (qoyunçu), *dəmirçi*, *dəmirçi bəki*, *qapıçı* və s. sözlər, göründüyü kimi, insan peşəsi, fəaliyyətini əks etdirir.

-çit⁴: bəki- gözətçi mənasında (Nə kim *bəki* qulun var idi, qırmış (*DƏH.XIII. 82*), *avçı* (Varıb dağda bulur *avşı* yigitlər (*DƏH. XIII.74*); Andan sonra Qeys bin Mənbe *avçı* əslan kimi və dağlı qəplən tək meydanə qədəm basub, bir rəcəz bünyad eylədi kim, mə'nisi budur. (*Şühəd. XVI.249 a*); Əlqissə, çün xəlqün dili Züleyxanun irzində uzandı və hər tərəfdən mələmət qapısı anun yüzünə açıldı, *dəmirçiyi* çağırub dedi: (*Şühəd. XVI.38 b*); Bəs *dəmirçi* zəncir və bəndi düzədü b gətürdi və Yusifün əlinə və əyağınə qoydu. (*Şühəd. XVI.39a*); *Dəmirçi* Pirə Camal dedi kim, Şeyx Səfiəddin bir qatla Şeyx Zahidün hüzurinə varmağ əzm eylədi kim, dəstbusinə müşərrəfolsun. (*Şəfi.XVI.96*)

Bu şəkilçi “əgər” şərt başlayıcısına artırılaraq arxaik forma yaratmışdır: Əgərçi nəqd idi vəchi (*Bürhan. XIV. 32*); G ə r ç i formasında da müşahidə olunur: Gərçi qəza durur anun eşqi bu dəlü könjülə. (*Bürhan. XIV. 32*)

-liq şəkilçisi: Tarixən həmin morfoloji göstəriçi ilə mücərrəd semantikaya malik isimlər (predmetin çox miqdarda toplandığı yeri bildirən isimlər, kökün bildirdiyi məna ilə əlaqədar olan əşyaların adlarını bildirən isimlər; məşğuliyyət, peşə və vəziyyət bildirən isimlər; xüsusiyyət, keyfiyyət kimi mücərrəd anlayışlar bildirən isimlər və s.) yaradılmışdır. məs: *ərlək*, *aşlıq*: Hər bir kişi dünyada *ərlək dən* edər də,va (*Bürhan. XIV. 30*); *aşlıq*,

-liq⁴ şəkilçisi. Bu şəkilçi ilə konkret və mücərrəd məzmunlu isimlər yaradılmışdır. Şəkilçi dövrün abidələrinin dilində *liğ* şəklində *dustliğ* (dostluq), *heyrtlilic* (*heyrtlilik*), *günilik* (paxıllıq, qısqanclıq, həsəd)

Və müqərrərdür ki, məhəbbət qədərincə mihnət yetər və bəla *dustliğ* mərtəbəsində nazil olur. Hər kim *dustliğ* yolunda özgülərdən ilərürdür, qamu kimsədən artuğ nəsibi mihnət ilə qəm və qayğudur. (*Şühəd. XVI. 1 a*); Hər yerdə ki, məhəbbət binasını qoyubdurlar, mihnətdən bir qapu anə açubdurlar. Və hər meydanə ki, *dustliğ* ələmi durğuzubdurlar, bəlalər qoşunu anə mü-lazim eyləyübdürlər. (*Şühəd. XVI. 1 a*); *heyrtlilic* (*heyrtlilik*): Yə qub öz uşağlarına bədrəqəlik eyləyə, hər kim ol halı görər idi, *heyrtlilic* dənjizində qalub, təəccüb edər idi və işün həqiqətindən bixəbər idi. (*Şühəd. XVI.25 b*); Müslimə yariliğ qılmadıñız, ta zarilik ilən şəhid eylədilər. (*Şühəd.XVI.217 a*); Ey İmam Hüseyin, hər ki səndən e'raz eyləyə və sa-ña yariliğ etməyə, anun cəhandə hiç nəsibi yoxdur. Ey İmam Hüseyin, hər ki səndən e'raz eyləyə və sa-ña yariliğ etməyə, anun cəhandə hiç nəsibi yoxdur. (*Şühəd. XVI.166 a*); *günilik* (paxıllıq, qısqanclıq, həsəd) Yusifi yerə urdılar ki, sənün gəvdəñ yükini xaçanədək çəkəlim və *günilik* şərbəti xaçanədək içəlim?! (*Şühəd. XVI.27b*); Qərdaşlarınun həsəd tozu mundan ötrü könjül güzgülərinə qonmuş idi və günilik rəqəmi köküsləri lövhinə nəqş olmuş idi, ta ol vəqt ki, Yusif (ə) düşdə gördi ki, Gün ilə Ay on bir yulduz ilən gögdən enüb anə səcdə eylədilər. (*Şühəd.XVI.25 a*); İmdi bir böyüklilic eylə və *kiçililicimə* rəhm et (*Şühəd. XVI. 28b*); Ey Səhl, Zülçələlun böyüklilic həqqi için ki, bir qətrə ki, məniüm fərzəndi-dilbəndüm müsibətinə tökdün, zəyə olmaz və ol ağlamağ ki, bu gün səndən zahir oldı... (*Şühəd. XVI.23b*) eyilik, kindarlıq, bahadırılıq, bəzirganlıq Bahadırılıq yolunda key bəlasır (*DƏH.XIII. 16*); Bəzirganlıq çərinin nə işidir? (*DƏH.XIII.29*)

-lik⁴ şəkilçisi ilə sifət də düzəlir, amma qeyri-məhsuldardır. “*Yazlıq*, *donluq*” sözlərini misal gətirmək olar. Digər nümunə: Ya Fatimə, bu vəqie *kiçililicdə* və *yigitlikdə* olmayacaqdur, bəl-kə bir gün olacaqdur ki, nə mən olam və nə sən və nə atası Əli və nə qərdaşı Həsən. (*Şühəd. XVI. 301*):

Feil düzəldən şəkilçilər vasitəsilə söz yaradılığ

Qıpçaq elementli *-ğan* şəkilçisi:

Şol quş ki, t u t ğ a n quşu azad qılır.

Sanma ki, dünyada ol azad a ad qılır (*Bürhan.XIV. 19*);

-ğan bu dövrdə də söz yaradıcılığı vasitəsi olaraq çıxış etmişdir. Orxon abidələrinin dilində *-ğan* Kapağan, (şəxs adı), tabışğan (dovşan), korğan (qala), yarğan (hərbi rütbə) adlarına əmələ gətirmişdir. (*I. 170-173*)

-ğu, *-gü* şəkilçisi: *urunğu* (döyüşçü), *bilgi*, *cağı* (dəryaz), *karangu* (qaranlıq), *karagu* (qarovul) və s. Həmin şəkilçili sözlərdə vacibliq, mümkünlük xüsusiyyəti vardır.

V.Məmmədov yazır ki, “*Dastani-Əhməd Hərəmi*” poemasının tarixilik baxımdan diqqəti çəkən leksik şəkilçilər sistemi bu qədim məsnəvinin derivotoloji fondu əsasında dövrün söz yaradıcılığı prosesi barədə müəyyən

⁴¹ Azərbaycan Milli Elmlər Akademiyası, Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dili tarixi şöbəsi, filologiya üzrə fəlsəfə doktoru, dosent

təsəvvür əldə etməyə imkan verir” .(2-71)

Lakin qeyd edə bilərik ki, Azərbaycan dilinin qədim morfoloji quruluşunu meydana çıxarmaqdan ötrü abidələrin mətnləri kifayət edir.

-*laq*²: çəpəlaq (şapalaq): Qərdaşlarının hər birisinə ki varur idi, bir *çəpəlaq* anuñ yüzünə urar idi və hər kimünj ətəginə yapışur idi, yaqəsini dutub iragə salur idi. (*Şühad.XVI.28 b*); Əmma Yə'qub xanda idi kim, öz əziz fərzəndini görə idi, yeri-məkdən əyağı qabarub, *çəpəlaqdən* yüzi ufanmış. (*Şühad.XVI.29 a*); Ruil anuñ sözinə iltifat etməyüb yüzünə bir *çəpəlaq* urdı ki, bən əfşə yaprağı tək qarardı. (*Şühad.XVI.28 b*);

-*ça*, -*çə* şəkilçisi: külçə, yelçə və s.

-*çiq*² şəkilçisi: qolçiq, sançiq və s.

-*cığaz*⁴ şəkilçisi: qızcıgaz, uşaqcıgaz və s.

-*ciləy* şəkilçisi: *sənciləyin* (sənin kimi)

Dəhri-zaman içində heç bulmadı kimsə bir dəxi, *Sənciləyin*, bu lütf ilə dəhri-zamanmısan, nəsen? (*Nəsimi.XIV.I.166*); Aləmdə bu gun *sənciləyin* yar kimin var? Gər var desən, yox deməzəm, var, kimin var? (*Nəsimi.XIV.I. 193*); Dəxi ayıtdı: “Ya əxəl-ərəb, sizün çəriñüzdə dəxi *sənciləyin* fəsihül-lisan və cəriyyül-qəlb ki, sənün kibi gərimindən qorqmaz kişilər varmıdır?”-dedi. (*Fütüh. XIV. 250b*); Bunları dəxi *sənciləyin* dinlərindən usandurmayasın”, -dedilər. Rumas durub şəhrə girdi. (*Fütüh. XIV. 23 a*);

Sənciləyin müqtədadan yüz heyf və sən kimi imamdan yüz dərig. (*Şühad.XVI.136 b*)

-*an*, -*ən* şəkilçisi:

Varıb qız *donamb* gəldi oturdu. (DƏH.XIII. 42); *Nagahan* düşdə görər ki, on qurt Yusifi atası qucağından qapdılar (*Şühad.XVI. 75*); *Donanurdu* ol işə qəz gəlirdi (DƏH:42);

-*ma*, -*mə* şəkilçisi:

Dildar ilə xoş ol və zəmanəyə qalmaqıl,

Dutma hesaba hər nə ki, piri-xərəf qıla. (*Bürhan. XIV. 42*)

Bəqası yox bu cəhanun fənada dutma məqam,

Tur İmdi, saqi, tolu ver əlümə camı müdam. (*Bürhan. XIV. 135*)

Rəhmanı dəxi unutmıyaydun,

Bir gəz nəfəsi-yəmani görsən. (*Bürhan. XIV. 129*); Ey validə, sən haman xeyir-duadan unutm”, -dedi. (*Bürhan. XIV. 318b*); Ya Rəsulullah, andan bunu umaram ki, Qiyamət günü mənüm əlümi duta və məni unutmaya. (*Şühad.XVI. 148*)

-*ma*, -*mə* şəkilçisi ilə feil vasitəsilə sifət də əmələ gəlmişdir. Məs.: örmə saçlı, burma qoçlar və s.

-*qu* şəkilçisi: Bu vaqianünj qorxu-sımdən uyqudən oyandı, sordı kim, Yusif xandadır? .(*Şühad.XVI. 26 b*)

-*dur* şəkilçisi: Bu zəifənünj bağırı hicran odi ilə yandurməyəsən. (*Şühad. XVI. 27 a*); Ey Tanrınuñ Nəbisi, gögdən bir ildurum çaqub bağınunj bi-tün yemişlü ağacları yandurdu. (*Şühad. XVI. 45 a*)

-*sız*⁴ şəkilçisi:

Məgər bu kişilər xırsızımı ola,

Anıñ için düşüb gedər bu yola? (DƏH.XIII. 29);

Cəvahir mədəni gəncə sataşdı, Dirəksüz bir güllü gülzara düşdi. (DƏH.XIII. 86)

Bu cəfakar-lar Fərat suyiniñ qırağında itləri sirab edüb, imamət bişənünj aslanza-dələrə su verməyüb, *susizliğdən* cigərləri yandurur idilər. (*Şühad. XVI. 29a*); Sən sunuñ susizligisən və biz qanun *susizligiüz* (*Şühad.XVI. 29a*); Və ol məhəldə *susizliğdən* Yusifünj ağzı və dili və əngəgi lələtək atəşbar olmuş idi və göziniñ hədəqəsi suyə dəgmiş nərgis kimi *taqətsiz* olub ahü naləyə düşdi. (*Şühad. XVI. 29a*)

-*la*² şəkilçisi: Bu şəkilçi az məhsuldardır. Zərf olaraq *tañla*, *dañla* sözlərinin tərkibində rast gəlik. Sabah, səhəri, dan yeri ağararkən, gün doğarkən anlamını verir. Həmin şəkilçi *ol*, *elə* köməkçi feliləri ilə qohumdur:

Səfər əzminə belünj *bağladun*, yol üsnə durmuşdur, Gözüm yaşı ki, yoluñ *bağlaya*, getmə Xuday üçün. (*Şühad. XVI. 25b*); Ey Yusif, əgər müyəssər ola idi, seni çignüm ilən götürüb aparurdum və götürürdüm, əmma atan zəif və *qocalayıbdır* və sənünj didarunja müntəzir. (*Şühad.XVI. 26 b*); Kim bilir kim, *dañla* başımıza nə yazubdurlar və halümüz ağacı təqdır əli ilən hanğı vadidə əkübdürlər? (*Şühad.XVI.26 a*); *Dañlası* həm ol cəməət həm ol məhəl-də cəm' oldılar və mən anlar ilən bilə idim. (*Şühad.XVI.55 b*); *Dañlası* Şeyx Səfiəddin bu hekayəti şəhərin daruğasına ərz etdi. (*ŞSəfi.XVI.92*); *Dañlası* bostançı bağçaya vardı, bağçanı eylə saf-pak gördi kim, sağma idün kim, hərgiz munda nəstə bitməyübdür. (*ŞSəfi.XVI.98*); Ya Bin Rəsulullah, sənünj *eşqünlə* din mə'rəkəsinə gəldük və həm ol şərt ilən axirət meydaninə vardük. (*Şühad. XVI.277a*); Sənünj *məhrünlə* toprağə girərəm, Sənünj *eşqünlə* toprafdan çıxarm (*Şühad.XVI.26 b*); Qəza öz işini *işlədi* və qədər Yusifünj fəraqi ilən köñlümüzdən tütün çıxardı. (*Şühad.XVI.27a*);

Nagah həzrət Şeyxün (q.s.) qeyrət nəzəri *işlədi* və Hüdyənün gözi görməz olub kor oldı və özgülər anuñ əlini dutub gəzdürürlərdi. (*ŞSəfi.XVI.290*); Bir qəra əqrəb Tanrı buyruğindən ol məl'unuñ ərəklik alətini *dişlədi*. (*Şühad.XVI.222a*); Bəs, İmam Hüseyin (ə) səcdəyi-şükr əda qılub baş götürdü və qatı avaz ilən *əylə* ki iki ləşkər eşitdilər, dedi: (*Şühad.XVI.221b*); Qaçar ilən anja yoluxub bir cidə ənsəsənə *əylə* yetürdü ki, cidənünj cəbri anuñ köksindən çıqdı. (*Şühad.XVI.231b*); Bu çağ ki Yezidünj köşkində idilər, bir gecə bu qız düşdə gördi ki, atası anı qucağlayubdur. (*Şühad.XVI.328b*); Yə'qub hiç hanğisinə iltifat etməyüb, Yusifi *qucağlayub*, yüzini anuñ yüzünə qoydı. (*Şühad.XVI.26b*). Ol dəxi həzrət Şeyxi *qucağlayub*, ol başmağlı əli həzrət Şeyxün arxasına apardı. (*ŞSəfi.XVI.673*);

-*lan*² şəkilçisi:

Zinhar, zinhar ki, gecə yazıda *əglənməyəsən* və atanuñ köñli çəhrəsi fəraq dımağı ilən məcruh eyləməyəsən. (*Şühad.XVI.26 a*); Ol qədr *əgləndi* ki, əvvəlki səcdə əda qıldı. (*Şühad.XVI.134 a*); Mən dedim: Ol

Siyahkəmərdə *əgləndi*. (*Şühəd.XVI.134 b*); Şeyxün peyğamı Pəhləvan Məhəmmədə yetürmək üçün *əgləndi*. (*ŞSəfi.XVI.590*):

-laş² şəkilçisi: söyləş, xəbərleş, ögləş (məsləhətləşmək): Atası gördi kim, Yusif ilə *söyləşməkdə* idi. (*Şühəd.XVI.27a*);

-t, -ət şəkilçisi. Məs.: *gözə+t, tona+t, arı+t və s.*

İmən olalı yenə gözündən müşəwəşəm,

Qurtar, bəgüm, bu əmnü amandan bəni gözət. (*Bürhan.XIV.107*);

Belün ilə tənüm sanasın saç qılı durur,

Ayağun öpərem ki, miyandan bəni gözət. (*Bürhan.XIV.107*);

İraquñ əhlidən əsla vəfa gözətmij siz,

Ki, kufi adəmidə yoxdurur vəfa hərgiz. (*Şühəd.XVI.202 a*)

İmam Hüseyin (ə.) anı çağırdı və ağzından və dodağlarından toprağ *arıtdı* və həzrət Rəsulullahın üzüğü anuñ ağzına qoydı, ta əmdi və susizliğı təskin tapdı. (*Şühəd.XVI.282 a*); Şeyx İbrahim buyurdu ki, bu panbuğ məzrəəsi zəğəl xəşakından *arıt* və yaramaz bitmişləri qopar. (*ŞSəfi. XVI.516*); Amma həman kim üzük anuñ barmağından aldı və köljü təxti nəfsin həvasından *arıtdı* və təxti öz təsərrüfinə çəkdi və İblisi sürdü, xudaypərəst oldı. (*ŞSəfi. XVI.359*)

-sa, -sə şəkilçisi: su+sa, qərib+sə.

-al, -əl (l) şəkilçisi: *yucal, buñal*

-da şəkilçisi:

Müştəri oldu Zühəl *sevdasına* zülfeyninün,

Dedüm otur aşağa eşqində bir keyvanism. (*Bürhan.XVI, 148*); Saçun *sevdasına* düşdüm dəlüyəm, Bana şimdən geri sən tutmağıl dəq. (*Bürhan.XVI, 199*);

Yə qubuñ köñlindən gidərələr və Yusifün *sevdası* atasınuñ başından bərtərəf eyləyələr. (*Şühəd.XVI.25 a*); Köksimün qəmkədəsinün sakini sənün vüsəluñ *sevdası* olacəqdür. (*Şühəd.XVI.26 b*); Həman anı görincə *sevdası* odı köñlümdə savdı. (*ŞSəfi.XVI.665*);

-asi şəkilçisi: Və *geyasilərdən* bir pələs ilən qənaət eyləyüb, yeməklərdən bir quru əkməgi bəgənmiş idi. (*Şühəd.XVI.46b*); İmam Hüseyinün qanə bulaşmış *geyasilərin* baxərəm, köñlüm xərab olur?. (*Şühəd.XVI.49 a*); Həzrət Şeyx Zahidün əlində tövbə qıldı və anlarıñ kisvətin geyüb, öz *geyasiləri* bıraxdı. (*ŞSəfi. XVI. 74*); Çün anlar ötdilər, həzrət Şeyx *geyasini* suya qoyub yudı. (*ŞSəfi. XVI. 63*);

-gə şəkilçisi:

Qatılığ çağında anuñ *kölgəsində* tapdılar,

Canı tapşurmağda susızlar kimi abi-həyat. (*ŞSəfi.XVI.243*)

Eylə şahun *kölgəsində* eymənüz afatdən,

Hər kim anı sığınur, qalır həmişə sağəsən. (*ŞSəfi.XVI.564*)

Bir yerdə cida-muñ küpi batdurdum və qalxanum anı asub, *kölgəsində* oturdum. (*Şühəd.XVI.128 a*); Bir zəmandan sonra qayıdub, təharət alınmış ol qalxanun *kölgəsində* oturdu. (*Şühəd.XVI.128 a*);

Bəni sana sayma əgər səndən *özgə*,

Dəxi bir yasağa dəxi hiç yasandum. (*Bürhan.XIV.214*); Eşqindən *özgəyə* bən yüzümü sürməyəyüm,

Ay yüzündən *özgə* xubi görəyüm, görməyəyüm. (*Bürhan.XIV.230*); Tañrınuñ yolında mö'mini ki, hərgiz vahid mə'buddən *özgə* bir pərəstis eyləməz. (*Şühəd.XVI.133b*); Ya Rəsulullah, kimsə səndən *özgə* gög ilən yerün zinəti olası ola? (*Şühəd.XVI.156b*); Dəxi dedim, *özgə* məclisdə izhar edəyim. (*ŞSəfi.XVI.567*)

Piranəsər başümni itlərünə çəkübən,

Qapüñdə ağ səqqalum *süpiürgə* eyləyübən. (*Şühəd.XVI.254a*);

Müxəddəratı-əfayif kim, anlərün eşqinə

Beheştlər varı saçlarını *süpiürgə* qılürlər. (*Şühəd.XVI.304 b*); Hala sən varub öz çarəni bul kim, dünyadan böylə çıxasan kim, *süpiürgə* ilən gövdəni yığışduralar. (*ŞSəfi.XVI.186*); Neçə gündən sonra böylə vəqə oldı ki, ə'zaları ayru-ayru bir-birindən töküldü və *süpiürgə* ilən süpiürüb kürək ilən cəm etdilər və tabut içinə salub yerün altına gömdürdilər. (*ŞSəfi.XVI.186*);

-li⁴ şəkilçisi: Bu şəkilçi əsasən sifət yaratsa da, isim əmələ gətirmə xüsusiyyətinə də malikdir. Həmin göstərişi məkan adlarına (xüsusi və ümumi isimlərə) qoşulub şəxsin haradan olduğunu bildirən isim formalaşdırır.

Məs.: bağdadlı, sofulu:

Can ləbünün qanma dilər ki, qana-qana qan,

Necə sən *qanlı* yürəgümün qanına qanasın. (*Bürhan.XVI. 452*)

-li⁴ şəkilçisi ilə əlamət və keyfiyyətin şəxsə aid keyfiyyətləri ifadə olunur:

Qumaş düzdü Kırmda *dürlü*, əlvən, Nə *dürlü* hiylə edər ol nətəvan. (*DƏH.XIII.38*);

Həzaran *dürlü* əndişə edirdi, Müdam fikri həramiyə gedərdi. (*DƏH.XIII.49*); Bu dərdə dəva köñlüm isdəməz anuñçün ki, Bulmuşdur anuñ dərdin yüz *dürlü* dəva ilə. (*Bürhan.XIV.631*) Yürəgi qan edübən gözünü oxır köñlüm, Bu nə *türlü* çin olur ki, qana gəlməz, nə deyüm? (*Bürhan.XIV.601*); Ey Nəsimi, *dürlü-dürlü* dərdlər ol canındadır, Bir eşik yastana gör kim, dərdinə dərman bitər. (*Nəsimi.XIV.II. 22*); Mövc ilə, eşq ilə canım *dürlü-dürlü* dür saçar, Bu giransız eşq ilə dəryayi-ümman gəlmişəm. (*Nəsimi.XIV.II. 24*); Qana dönsün bü köñül, ya Rəb, aparmış səbrimi, Arizu eylər o hər dəm başça *dürlü* dilruba. (*Füzuli.XVI. III, 182*); Bəsləməkdən gözü hər *dürlü* ciyər qanı ilə, Təkcə seyri-güli-rüxsari-nigar idi qərz. (*Füzuli.XVI. III, 231*); Çün uşağları malı ilən varı həlak olub getdi, neçə *türlü* sayrılığ və bəla anı yüz qoydılar. (*Şühəd.XVI.45a*); Yezid çaxır içər və *dürlü-dürlü* yaman əməllər andan zahir olur. (*Şühəd.XVI.160 b*); Və ol qeyrətdən bu zəhmətə uğrayubəm və hal ol kim yüz minə yaxın xəlifələr ilə müridlərim var idi və hər yandan *dürlü-*

diirlü nemətlər gətürüb təqərib edərildilər. (ŞSəfi.XVI.332); Dedilər gəldi bir kişi *əbalı*, Durur qapuda bilməziz nə halı? (DƏH.XIII. 76); Güləndam aydır: ey şöhrəti-afaq, Əgər *suclu* isəm sən tanrıya bax. (DƏH.XIII. 62):

-*siz*^f şəkilçisi: Həm bu, həm də yuxarıdakı şəkilçi sözün leksik məzmununa aid əlamət, keyfiyyət və mənsubiyyətin varlığını və ya yoxluğunu ifadə edir. Fonetik variantları danışq dilinə uyğundur. Bu uyğunluq oguz qrupu türk dillərində də indi də müşahidə olunur. Belə ki, “bu şəkilçinin ilk samiti assimilyasiyaya uğrayıb qaqaüz dilində “n”, türkmən dilində “r” səsinə çevrildiyindən həmin dillərdə *-ni, -ni, -nu, -nü* və *-ri, -ri* variantları da vardır. Məs.: qarri, bişimni, kannı və s. İraq yerə səni verir olursam, Bənə (bir) dərdürür *sənsiz* olursam. (DƏH.XIII.51); Nə'im edən cahimi sənün ilə, Cahim edər bana *sənsiz* nə'im. (Bürhan.XIV.35); Canü cahanı *sənsiz* neylər mühübbi-sadiq, Ey aşiqin həyatı, həm canü həm cahansan. (Nəsimi.XIV. II, 74); Düşmüşəm bir şalə *sənsiz* natəvanü zar olub Kim, əcəl yanımdan ayrılmaz mana qəmxar olub. (Kişvəri.XV.16)

– Ey ata, hərgiz olmasun ki, *sənsizin* bu dünyada qalam. (Şühəd.XVI.280 b);

Vida'ünj, ey oğul, qılmək çətin işdür maña, billah,

Əgər *sənsiz* həyat abı içəm, nişdür maña, billah. (Şühəd.XVI. 27b); *Vəfasız* dünyanın mehrin gedir könlündən, aldanma, Ki, dünya əhlinə hərgiz müti' olmaz dedim uş bil. (Nəsimi.XIV. II, 106); Gərçi atasıdır cəfa aşiqə şol *vəfasızın*,

Can ilə istər, ey könjül, aşiq anıj atasını. (Nəsimi.XIV. II, 47);

Vəh ki, bir namehriban dildarı sevdim aqibət, Munca gəzdüm, bir *vəfasız* yarı sevdim aqibət. (Kişvəri.XV.18); Çün sənünlən mülaqat eyləyəm, anların *vəfasızlığı* və düşmənliyi ilə cəfaları qulluğündə ərz edəyəm. (Şühəd.XVI. 161b): (3 -25)

-*ağ* şəkilçisi: Hər ağacə ki, yaxınlaşur idilər, ol ağac anlardan *irağ* olur idi. (Şühəd.XVI. 6b); Və iza vəqə'ət bəliyyətin fəstəizu billah” – əgər bir bələdə qalasan və afiyət səndən *irağ* ola. (Şühəd. XVI .26b); Könjül kəndüyə qullab ilən götürdi saçı, *İrağa* atmağ için qaşı yaya saldı bəni. (Bürhan. XIV.28); Nigara, necə ki, *irağ* isən bini ana dur, – Ki, sən nəradə olursan yönümüz ol yanadır.(Bürhan. XIV.136); Ey həqdən *irağ* olan əzazil, Gər div degilsən, adəmi bil!(Nəsimi. XIV.252); Və necə kimsə öz yürəkparəsi için qayğulu olmasun, ç *uşağ* bir üzvdür ata ilə ananın ə'zalərindən və çün üzv andan kəsilə, külli qəm və məlal baqi ə'zayə yetər. (Şühəd. XVI .74b); Aya hiç *uşağ* bəylə aləmdə var ola ki, bizüz? *Şühəd. XVI .106 a)*

-*ş, -aş* şəkilçisi: Şu rəsmə kim, qılırdı ahü əfğan, Gözündən *yaş* yerinə dökülür qan. (DƏH.XIII.66); Yox xəyalı dəmbədəm gözlərimin sarayına, Ab kimi rəvan gəlür, *yaş* kimi rəvan gedür. (Nəsimi. XIV. II, 131); Ziyadoğlınun gözündən ixtiyarsız *yaş* axdı və məclis əhli hər kim anı gördi, ağlamağə düşdi. (Şühəd.XVI. 194b); Nagah oyanub gözlərindən *yaş* axar idi. (Şühəd.XVI. 208 a); Zehi dövlət bu göz buldı iki şah, *Günəş* qoynuna girdi ol yüzü mah. (DƏH.XIII.86); Ta bilələr ki, az imiş aləmə feyzin, ey *günəş*, Yerdəvü gökdə göstərər mehri-rüxün ziyasını. (Nəsimi.XIV. II, 47); Bəli, bu surət ilən ol müxəddəratı aparməg anlarə ihanət səbəbi idi, zira kim ol iffət və təharət məsturələri-nünj başlarına *gün+aş* hərgiz qonmamış idi. (Şühəd.XVI. 305a); Ey yalan düşlərin iyəsi, ol *Günəş* ilən Aydan ki sağa səcdə eylədilər, mədəd istəgil, ta gəvrünjə yetələr. (Şühəd.XVI. 28a);

-*ar*² şəkilçisi: Əmma fərzəndləri ata nəzərində Yusifi bir-birindən *qapar* idilər.(Şühəd.XVI. 28a); Yusifi can kipi *sevar* idilər, Bir-birindən anı *qapar* idilər. (Şühəd.XVI. 28a); Tərk edübən bilülərin ə m c ə k *əmər* dəgülmüşdür. (Bürhan.XIV. 32);

-*cək, -çək* şəkilçisi: Feildən isim düzəlir. Tərk edübən bilülərin ə m c ə k *əmər* dəgülmüşdür. (Bürhan.XIV. 32); Xatununun əvvəlki ərindən bir qızı var idi və bu qız bəqayət *gögcək* idi və xatun özi qarib, qızını istər idi kim, öz ərinə verə. (Şühəd.XVI. 49 b);

-*k* şəkilçisi: Qədim yazılı abidələrin morfoloji quruluşunda *-k, kiçi*, böyü feillərinə artırılaraq düzəlmə sifət əmələ gətirmişdir. Məs.: Gözüm yüzündə mö'ciz nəsnə gördi Ki, qılmış *kiçi* barmax bədr ayı şəq. (Bürhan.XIV.199); Qomadı hicrün yürogümdə rəməq, *Kiçi* barmağun qılalı ayı şəq. (Bürhan. XIV.593) və.s.

-*gə* şəkilçisi qeyri-məhsuldardır: İmam Hüseynün nahəqq qanı için əylə dərd-lüdü ki, ağlamağdan *özgə* hiç dəvası yoq və dustların köküsləri bu fikrdən əylə yarəlüdür ki, nalədən *özgə* hiç şəfası yoq. (Şühəd.XVI.51b);

-*ik*^f şəkilçisi: İmam Hüseyni şəhid etdi-lər, gög ağladı və hər günbatan çağı bu şəfəq qızılığı ki, məğrib tərəfində *gözükür*, ol gündən bərlü *gözükdi*. (Şühəd.XVI.71a); Kərbələdə-kilərin geyəsileri qamu qanlı oldı və neçə gün anların gözinə gög bağlamış qan kimi *gözükür* idi. (Şühəd.XVI.71a)

-*man, -mən* şəkilçisi: *yayman, qocaman, iyermen* (adam), *karaman, quduman* (quduz adam) və s.

Dövrün abidələrinin dilində düzəlmə zərflərin ən qədim formasına rast gəlirik. İndiki dilimiz üçün arxaikləşmiş *-ın*⁴: yazın, güzün (yazın atlanur- ilxı yazda at olur. *Küz kəligi yayın bəlgülüğ-* payızın gəlişi yaydan bəllidir. (MK, “Divan”)

Digər daşlaşmış zərf düzəldən *-qa, -ru, -qaru, -aru* şəkilçili sözlər obyekt seçdiyimiz mətnlərin dilində çoxdur. Məs.: *tıxaru, yokarı, taşra, tışra, dışxarı* və s.

Nümunə: Dəm olmadımı dəmindən ki, bir dəm ola aña, Neçə-neçə qapudan *taşra* həlqeyi-dər ola. (Bürhan. XIV.22); Yürəgümi yanban açə idüm için, *Taşra* düşə qorxaram andağı əsrarı-çşq. (Bürhan. XIV.57); Bəs, çün məni yuyub qüsl və kəfəni edəsiz, həm bilə cənazə üstündə bu ev içində qəbrün qırağında qoyunız və varınız *dışxarı* çıxınız. (Şühəd.XVI.80b)

Nəticə. Soz yaradıcılığı dilçiliyin müstəqil bölməsidir, özünün xüsusi tədqiqat predmeti ilə fərqlənir. Bu predmet soz yaradıcılığı strukturu və soz yaradıcılığının düzəlmə mənasından ibarətdir. Soz yaradıcılığı strukturu adı altında sozun düzəlmə vasitələri, üzvlənən, motivləşən və formant hissəsi dərk edilir. Soz yaradıcılığı strukturunun

tərkib hissələri arasında determinasiya münasibəti mövcuddur. Bu münasibəti qarşılıqlı konkretləşdirmə şəkilçi ilə düzəltmə əsası konkretləşdirir, kök və əsas, öz növbəsində, morfoloji göstəricilər vasitəsilə konkretləşir.

İstifadə edilmiş ədəbiyyat

1. Əhmədova A. Orxon abidələrinin dilində söz yaradıcılığı. Bakı: Elm və təhsil, 2023, 304 s.
2. Məmmədov V. "Dastani-Əhməd Hərəmi" poemasının dili və üslubu. Bakı: Sabah, 2001, 132 s.
3. Oğuz qrupu türk dillərinin müqayisəli qrammatikası. II hissə, morfolojiya, Bakı: Elm, 1986, 132 s.

MƏNBƏLƏR:

1. Dastani-Əhməd Hərəmi. Bak: Şərq-Qərb, 2004, 118 s.
2. Qazi Bühranəddin. "Divan". Bakı: Azərneşr, 1988, 726 s.
3. İmadəddin Nəsimi. Seçilmiş əsələri: II cild. Bakı: Lider. 2004, 377 s.
4. Kışvəri. Əsərləri. Bakı: Şərq-qərb, 2004, 175 s.
5. Şeyx Safi təzkirəsi ("Səfvətis-səfa"nın XVI əsr türk tərcüməsi). Bakı: Nurlan, 2006, 932 s.
6. Şühədanamə. Bakı: Elm, 2019, 681+334 s.
7. Fütuhüş-Şam (Şamın fəthi). Mətnin transfoneliterasiyası. Bakı, 2021, 673 s.

Açar sözlər: morfoloji, ismi, feili, etimologiya, inkişaf

Key words: morphological, noun, verb, etymology, development

Ключевые слова: морфология, существительное, глагол, этимология, развитие

Xülasə

Söz yaradıcılığı dilçiliyin müstəqil bölməsidir, xüsusi tədqiqat predmeti kimi özünəməxsusluğu ilə fərqlənir. Bu predmet yeni yaranmış sözün strukturundan və onun semantikasından ibarətdir. Yeni yaranmış sözün strukturu dedikdə - onu düzəldən (meydana gətirən) vasitələrlə bərabər, onun üçlü fəzavi quruluşunu təşkil edən üzvləri, motivləri və formant hissələri də dərk edilir. Söz yaradıcılığı strukturunun tərkib hissələri arasında determinasiya münasibəti mövcuddur. Bu münasibəti qarşılıqlı konkretləşdirmə müəyyən edir - yəni şəkilçi ilə yeni söz düzəltmə əsası konkretləşdirir, kök və əsas isə, öz növbəsində, morfoloji göstəricilər vasitəsilə konkretləşir.

Söz yaradıcılığı sözün strukturunu yaratmaqla bərabər, düzəltmə sözün leksik mənasını da müəyyənləşdirir. Həmin mənanı formant və motivator kimi iki hissə ilə ifadə olunan leksik-struktur məna adlandırmaq olar ki, o da, kateqoriyal məna qismində çıxış edir. Bunu, öz növbəsində, kateqoriyal - söz yaradıcılığı adlandırmaq da olar. Struktur-leksik məna və kateqoriyal söz yaradıcılığı arasında adətən keçid məna sırası olur. Məna kateqorialara yaxınlaşır, bir qədər mücərrəd, bir qədər isə konkret məna formalaşır.

Azerbaijani literary language: word formation and phonetics, structure of the meaning of lexical and morphological word formation (based on materials of the XIII-XVI centuries)

Summary

Word creation, while creating the structure of the word, also determines the lexical meaning of the word. The lexical-structural meaning expressed by two components, the formant and the motivator, can be called lexical-structural meaning, which, in turn, falls under the category of categorical meaning. This, in turn, can be called categorical word creation. There is usually a transition in meaning between structural-lexical meaning and categorical word creation. Meaning approaches categories, becoming somewhat abstract and somewhat concrete.

Research shows that word historical development changes both formally and semantically. The semantic structure of the first word becomes terminal, and the binary semantics of the word, created later, is understood as its binary meaning feature. Current studies also suggest that when we talk about word creation, the formation of new words is aimed at the internal and external changes in the structure of words in the language's vocabulary.

Азербайджанский литературный язык: словообразование и фонетика, структура значения лексического и морфологического словообразования (на материалах XIII-XVI веков)

Резюме

Высокая или низкая продуктивность словообразовательных формантов измеряется их способностью в современную эпоху создавать меньше или больше слов, способностью добавлять к различному содержанию слова, способностью создавать различные смысловые оттенки». Обилие «арабо-персидских» слов в языке письменных памятников свидетельствует о том, что многие сложные слова, происходящие из этих языков, не выполняли функцию самостоятельных слов, а выполняли функцию морфологических показателей (формантов). Например, *-заде, -дар, -баз, -кеи, -дан, -кар* и т. д.

Необходимые морфологические показатели при создании новых слов в основном сохранили свои следы, сохранили свое значение и не утратили своего значения в выбранный период. Большинство обнаруженных сегодня формантов современного азербайджанского языка сохраняют свою актуальность и жизнеспособность. Сравнение приведенных нами случаев показывает, что деятельность словообразовательных средств понижает исторические эпохи. Другими словами, историческое развитие сделало эти инструменты более динамичными и активными.

RƏYÇİ: dos. S.Abbasova

İNGİLİS DİLİNDƏ “IF” BAĞLAYICILI ŞƏRT BUDAQ CÜMLƏLƏRİNİN
QRAMMATİK İŞLƏNMƏ XÜSUSİYYƏTLƏRİ

Məlumdur ki, insanlararası ünsiyyətin yaranması prosesi mürəkkəb sintaktik bütövlərin dildə qrammatik və kommunikativ cəhətdən aktual üzvlənməsi ilə baş verir. Burada əsas fikri çatdırmaq istəyən şəxsin praqmatik olaraq intensiyası, hansı məlumatı dominant olaraq resipientə ötürməsi önəm daşıyır. Danışan şəxsin məqsədi seçiləcək cümləni semantik və struktur cəhətdən formalaşdırır. Alt strukturda formalaşmış cümlə üst strukturda morfofonemik olaraq səslənməklə ünsiyyət vasitəsinə çevrilir. Dil işarələrinin məzmunu praqmatik olaraq kontekstdə açılmaqla dinləyicini ünsiyyətə təhrik edir. Hər bir cümlə quruluşundan və ifadə etdiyi məzmunundan asılı olmayaraq xəbər yükü daşıyır, predikativlik ifadə edir. K.Abdullayev Benvenistə istinadən yazır: “*Cümlənin predikativliyi ilə müqayisədə onun digər əlamətləri kölgədə qalır*” [1, s. 47]. Məsələn, ingilis dilində şərt budaq cümləli tabeli mürəkkəb cümlələr (the Conditional clauses) həm quruluş, həm işlənmə diapozonuna görə dildə xüsusi olaraq diqqəti cəlb edir. İngilis dilində “if” bağlayıcısı ilə mübtədə, xəbər, tamamlıq budaq cümlələri də təqdim olunur. Lakin onların işlənmə məxrəci dar xarakterli olduğu halda, şərt budaq cümləsində bu özünü geniş şəkildə göstərir. Çünki ingilis dilində şərt budaq cümləsinin bir neçə növü işlədilməkdədir.

Şərt budaq cümləsi mürəkkəb sintaktik bütöv kimi, yaranmış fikri mürəkkəb ortamlarda izah edir. Belə ki, budaq cümlə baş cümlədəki hərəkətin icrasını müəyyən şərtə bağlayır. Qeyd olunan şərtin reallığa münasibəti cəhətdən şərt budaq cümlələrinin müxtəlif növləri təsnif olunmuşdur. M.Svon, R.A.Klouz, R.Quirk, S.Qrinbaum və başqa alimlər ingilis dilində baş cümlədə icra olunacaq hərəkətin hansı şərtlər daxilində yerinə yetirilməsi, o şərtlərin məzmunu, reallığa münasibəti cəhətdən şərt budaq cümləsinin fərqli növlərini təsnif etmişlər.

İngilis dilində “if” bağlayıcısı ilə təqdim olunan şərt budaq cümlələrinin ifadə məzmunu, icra olunacaq hərəkətin nəzərdə tutulmuş şərtin reallığı və ya qeyri-reallığı nə dərəcədə əks etdirməsi cəhətdən aşağıdakı növləri qeyd olunur:

1. Sıfır morfemlə ifadə olunan və ya neytral şərt budaq cümləsi – Zero or Neutral Conditional clause;
2. Real şərt budaq cümləsi – Real Conditional clause;
3. Qeyri-real şərt budaq cümləsi - Unreal Conditional clause;
4. Problemlili şərt budaq cümləsi – Problematic Conditional clause;
5. Qarışıq tip şərt budaq cümləsi – Mixed Type of Conditional clause [9, s. 141].

Şərt budaq cümləli tabeli mürəkkəb cümlə iki hissədən – baş cümlədən (*the principal clause*) və baş cümlədə icra olunacaq hərəkətin icrasını müəyyən şərtə bağlayan budaq cümlədən (*the subordinate clause*) ibarətdir. Mürəkkəb cümlənin tarixən inkişafı insan təfəkkürünün daha sonrakı dövrlərinə aid olub insanların çoxşaxəli, mürəkkəb hərəkətləri dil vasitələri ilə ifadə etmə ehtiyaclarından qaynaqlanmışdır. Bununla bağlı Q.Ş.Kazimov belə yazır: “*Mürəkkəb cümlə iki və daha artıq sadə cümlənin mənə və qrammatik cəhətdən birləşməsi nəticəsində əmələ gələn sintaktik vahiddir*” [3, s. 280]. İnsan təfəkkürü əvvəlcə obyektiv aləmin sadə hadisələrini qavrayaraq sadə cümlələr vasitəsilə ifadə etmişdir. Daim dəyişən, inkişaf edən insan təfəkkürü təkamülün sonrakı irəliləyən zamanlarında daha mürəkkəb hərəkətləri zamana, səbəbə, tərzə, şərtə görə ifadə etməyə başlamışdır. Beləliklə, budaq cümlənin müxtəlif növləri əmələ gəlmişdir ki, bunlardan biri də şərt budaq cümləsidir.

Qeyd olunduğu kimi, şərt budaq cümləsi baş cümlənin xəbərinin icra edəcəyi hərəkəti müəyyən şərtə bağlayır. Şərt budaq cümləli tabeli mürəkkəb cümlənin tərəfləri arasındakı mənə və qrammatik əlaqələr fikrin formalaşması və ifadə məzmununun reallaşması üçün vacib olan sintaktik konstruksiyalardır. Cümlədə hərəkətin icrasında aparıcı mövqə baş cümləyə aid olsa da, icra olunacaq hərəkətin hansı şərtlər daxilində yerinə yetirilməsi budaq cümləyə aiddir. Azərbaycan dilindən fərqli olaraq ingilis dilində baş və budaq cümlənin yeri sabit deyildir. Onlardan hər hansı biri həm əvvəldə, həm də ikinci planda işləyə bilər. “*Cümlənin istənilən üzvü cümlədə birinci və ya ikinci yerdə görünə bilər*” [2, s. 112]. Məsələn, *If I meet him, I'll tell him about our meeting – Onunla görüşsəm, iclas haqqında ona deyəcəyəm. I'll tell him about our meeting if I meet him.*

Cümlənin ikinci variantında baş və budaq cümlələrin yeri ingilis dilində dəyişsə də, bu cümlənin mənasına xələl gətirmir, lakin Azərbaycan dilində cümlənin məzmunu dil normasına uyğun gəlmir – *Ona iclas haqqında deyəcəyəm onu görsəm* modeli üslubi cəhətdən dilimizə yad görünür.

Bəzən şərt budaq cümləsi baş cümlədən vergüillə ayrılır. Vergül işarəsinin işlədilməsində diqqətli olmaq lazımdır. Çünki ingilis və Azərbaycan dillərində şərt budaq cümləli tabeli mürəkkəb cümlələrdə vergüllərin qoyulması qaydaları fərqlidir. Əgər Azərbaycan dilində adət etdiyimiz kimi cümlənin bir hissəsi digərindən həmişə vergüillə ayrılırsa, ingilis dilində aşağıdakı qaydalara rayət olunmalıdır:

- əgər tabeli mürəkkəb cümlə şərt budaq cümləsi ilə başlayarsa, vergül istifadə olunur;
- tabeli mürəkkəb cümlə baş cümlə ilə başlayanda vergüldən istifadə edilmir. Məsələn, *If he accepts our invitation, we shall go to the party together – Əgər o, dəvətimizi qəbul etsə, məclisə birlikdə gedəcəyik. We shall solve the problem if time allows – Zaman imkan verərsə, biz məsələni birlikdə həll edəcəyik.*

Cədvəl 1. İngilis dilində “if” bağlayıcısının işləndiyi şərt budaq cümlələrinin növləri:

Nö	Cümlə növü	Vəziyyət	Nəticə	Nə vaxt istifadə etməli
----	------------	----------	--------	-------------------------

⁴² Azərbaycan Dillər Universiteti, doktorant Azərbaycan Dövlət Pedaqoji Universiteti, müəllim gocayeva.lamiye@mail.ru

1	Zero Conditional	If + Present Simple	Present Simple	Daimi faktlar: If the sun goes down, it gets dark.
2	First Conditional	If + Present Simple	Future Simple	Gələcəkdə mümkün vəziyyət: If Tim doesn't hurry up, he will miss the flight.
3	Second Conditional	If + Past Simple	Present Subjunctive Mood should/would + Infinitive	Gələcəkdə və ya indiki qeyri-real vəziyyət: If Nelly were more supportive, we would become best friends.
4	Third Conditional	If + Past Perfect	Should/would have + V3	Keçmişdəki qeyri-real vəziyyət: If you had studied harder, you would have passed the exam.
5	Mixed Conditional	If + Past Simple	Should/would have + V3	Keçmişdəki qeyri-real bir vəziyyət, indiki zaman üçün etibarlı bir şərt: If I were clever enough, I would't have done this.
		If + Past Perfect	Present Subjunctive Mood Should/would Indefinite Infinitive	Keçmişə aid şərtlə indiki və ya gələcəyə aid qeyri-real vəziyyət və ya əksinə: If I had studied harder at college, I would earn more money now. If he were not talented he wouldn't have written such interesting stories.

1) Zero Type of Conditional clause – Neytral tip şərt budaq cümləsi. Bu tip şərt budaq cümlələri bu növdən olan cümlələrin ən sadə modeli hesab olunur. Bu cür cümlələrdə hər zaman baş verən və ya hamıya məlum olan ümumbəşəri hadisələr, adət, vərdiş halını almış hərəkətlər ifadə olunur, məsələn, elmi həqiqətlər, təbiət hadisələri, faktlar, aksiomalar, həmçinin tövsiyələr və ya məsləhətlər bu tip şərt budaq cümləsi ilə ifadə oluna bilər. Onlar real, gerçək faktları ifadə edirlər. Bir qayda olaraq, cümlənin hər iki hissəsində indiki zamanın qeyri-müəyyən formasından istifadə edilir (lakin istisnalar da var). Cümlənin budaq cümlə işlənən hissəsində *if* və *when* (və ya hətta *every time*) bağlayıcılarından istifadə etmək olar ki, bu zaman cümlənin məna məzmunu dəyişmir [5, s. 98]:

• **If (when) + Present Simple + Present Simple**

When (if / every time) the sun goes down, it gets dark – Hər nə vaxt gün batarsa (batanda), hava qaranlıqlaşır. If (when / every time) I wake up too early, I feel awful – Əgər (hər dəfə) yuxudan erkən oyanarımsa, özümü çox pis hiss edirəm.

Əgər budaq cümlədəki hərəkət davamlı prosesi bildirərsə, o zaman bu cümlədə indiki davamedici zaman forması, nəticə ifadə edən hərəkəti bildirərsə, indiki bitmiş zaman forması işlədilir. Məsələn:

• **If (when) + Present Continuous + Present Simple**

If you're running a marathon, you need to drink plenty of water – Marafonda qaçırsansa, xeyli su içməyə ehtiyacın olur.

• **If (when) + Present Perfect + Present Simple**

If I have heard an alarm clock, I know it's time to get up – Zəngli saatın səsinə eşitmiş olsam, bilirəm ki, yataqdan qalxmağın vaxtıdır.

Neytral tip şərt budaq cümləsinin baş cümləsində modal feillər işlənilir: *should, must, can, may* və s. Eyni zamanda, baş cümlə əmr cümləsi modelində ola bilər:

• **If (when) + Present Simple / Continuous / Perfect + Imperative Mood / Modal Verb**

If you're running a marathon, you should drink plenty of water – Əgər marafonda qaçırsansa, sən gərək çoxlu su içəsən. If you're running a marathon, drink plenty of water – Marafonda qaçırsansa, çoxlu su iç.

Beləliklə, neytral tip şərt budaq cümləsinə xas olan əsas əlamət odur ki, bu tabeli mürəkkəb cümlədə baş və budaq cümlələr real fakta, elmi həqiqətə istinad olunaraq işləndiklərinə görə hər iki cümlədə indiki sadə zaman forması işlədilir [6, s. 274].

2) First Type of Conditional clause – Birinci növ şərt budaq cümləsi. Bu növ şərt budaq cümləsi gələcəkdə icra olunacaq hərəkətin şərtini bildirir. Gələcəyə aid olan hərəkət baş cümlə ilə ifadə olunur və hər zaman gələcək zaman formasında işlədilir. Şərt budaq cümləsində isə indiki qeyri-müəyyən zaman forması işlədilir. Bu növ tabeli mürəkkəb cümlədə real hərəkətlər ifadə olunur, baş və budaq cümlələrin bildirdiyi hərəkət gələcək zamana aid olsa da, dilin daxili qrammatik norması pozulmasın deyə, gələcək zaman forması yalnız baş cümlədə işlədilir [4, s.132]:

• **If + Present Simple + Future Simple**

If Tom doesn't hurry up, he will miss the flight – Əgər Tom tələsməyə, uçuşa gecikəcək.

İngilis dilində baş və budaq cümlələrin işlənmə yeri sərbəst olduğuna görə verilmiş cümləni bu variantda da ifadə etmək olar: *Tom will miss the flight if he doesn't hurry up.*

Şərt budaq cümləsinin bu növündə *if* bağlayıcısını *when* bağlayıcısı əvəz etdikdə şərt budaq cümləsinin zaman

budaq cümləsi əvəz etmiş olur. Bu zaman cümlənin quruluşunda heç bir dəyişiklik olmasa da, məzmununda dəyişiklik baş verir. Belə ki, zaman budaq cümləsi hərəkətin gələcəkdə baş vermə ehtimalını daha da qətiləşdirir. Məsələn, nümunələrə müraciət edək:

• **When + Present Simple + Future Simple**

If I see Ann, I will show her my new business plan – Annanı görsəm, yeni iş planımı ona göstərəcəyəm. When I see Ann, I will show her my new business plan – Annanı görəndə yeni iş planımı ona göstərəcəyəm.

Neytral şərt budaq cümləsində olduğu kimi, birinci növ şərt budaq cümləsində indiki davamedici zaman forması işlədilə bilər:

• **If + Present Continuous + Future Simple**

If my father is sleeping, I will not wake him up – Əgər atam yatırsa, mən onu yuxudan ayıltmayacağam.

Birinci növ şərt budaq cümləsinin baş cümləsində modal feillər, əmr cümləsi işlədilə bilər və bütün cümlə modelləri hərəkəti gələcəyə aid edir:

• **If + Present Simple / Continuous + Modal Verb & Infinitive**

• **If + Present Simple / Continuous + Imperative Mood**

If you see Ann, you should show her your business plan – Annanı görsən gərək ona iş planını göstərəsən. If you see Ann, show her your business plan – Annanı görsən, iş planını ona göstər. If your father is sleeping, you must not wake him up – Əgər atan yatırsa, sən onu oyatmamalısan. If your father is sleeping, don't wake him up – Əgər atan yatırsa, onu oyatma.

3) Second Type of Conditional Clause – İkinci növ şərt budaq cümləsi. Şərt budaq cümləsinin bu növü danışq anında real olmayan, lakin danışan şəxs tərəfindən arzu edilən hərəkətləri bildirmək üçün işlədilir. Arzu olunan hərəkət indiki və ya gələcək zamana aid olsa da, feil forması budaq cümlədə keçmiş qeyri-müəyyən zaman formasında, baş cümlədə isə keçmiş nəzərən gələcək qeyri-müəyyən zaman formasında olmaqla *should/would* köməkçi feilləri və əsas məna daşıyan feilin indiki qeyri-müəyyən və ya davamedici zaman formalarında olan məsdəri ilə ifadə olunur [8, s. 273]. Şərt budaq cümləsinin bu növü hərəkətin icrasının yalnız arzulandığını bildirdiyinə və hərəkəti indiyə və gələcəyə aid etdiyinə görə ingilis dilində *the Unreal Conditional Clause – qeyri-real şərt budaq cümləsi* adlanır. Bu tip cümlələr ingilis dilində arzu şəklinə aid olunaraq öyrənilir. İngilis dilində arzu şəkli *the Subjunctive Mood* adlanır. Hərəkət indiki və gələcək zamana aid olduğundan və həyata keçib reallaşma faktı bir arzu olduğundan bu tip cümlələr *Subjunctive I* termini adı altında tədqiq olunur. Məsələn,

• **If + Past Simple + Subjunctive Mood I**

If I lived in Barcelona, I would have a good time almost all year long – Barselonada yaşasaydım, il boyu vaxtımı yaxşı keçirərdim. If Natalie were more attentive, we would become best friends – Natali daha diqqətli olsaydı, biz yaxşı dost olardıq.

Nümunələr göstərir ki, burada danışan şəxs tərəfindən hərəkətlər arzulandır, onlar real olaraq hazırda yerinə yetirilmir. Bu tip şərt budaq cümləsinin dildə ən çox işlədilən forması *If I were you (in your place)* modelində olan budaq cümlələrdir. Bu növ şərt budaq cümləsi dilimizə “*Sənin yerində olsaydım*” kimi tərcümə olunur. Məsələn,

• **If I were you + I should/would**

If I were you, I would travel more – Sənin yerində olsaydım, çox səyahət edərdim. If I were in your place I should learn some foreign languages – Sənin yerində olsaydım, bir neçə xarici dil öyrənərdim

Bəzən cümlədə *if* bağlayıcısı atılır və köməkçi feil cümlədə ön keçməklə qrammatik inversiya yaranır. Bu, cümlənin məna gücünü, ifadəliliyini daha da artırır. Məsələn, *Were he alive everything would be quite different now – O, sağ olsaydı hər şey tamam başqa cür olardı.*

Şərt budaq cümləsinin bu növündə baş cümlədə modal feillər işlədilməklə arzulanan qeyri-real hərəkətlərə münasibəti ifadə edirlər:

• **If + Past Simple + Modal Verb & Infinitive**

If you were more organized, you could earn more money – Sən məsuliyətli olsaydın, daha çox pul qazanardın. If she heard these words, she might be satisfied – O, bu sözləri eşitsəydi, yaqın ki, məmnun qalardı.

4) Third type of Conditional Clause – Üçüncü növ şərt budaq cümləsi. Şərt budaq cümləsinin üçüncü növü arzulanan hərəkəti keçmiş zamana aid edir. Baş və budaq cümlələrdə ifadə olunan hərəkət artıq keçmiş zamanla bağlı olduğundan onun gerçəkləşməsi qeyri-mümkündür. Bu cür cümlələrdə əldən verilmiş fürsətə görə danışan şəxs peşmançılıq hissini ifadə edir.

Struktur olaraq üçüncü növ şərt budaq cümləsi bu tip cümlələrin bütün növlərinin ən mürəkkəbidir. Çünki qeyri-real şərt budaq cümləsində feilin keçmiş bitmiş zaman forması, baş cümlədə isə *should/would* analitik formaları və məsdərin bitmiş və ya bitib davamedən forması işlədilməklə arzu olunan hərəkətin bir daha reallaşmayacağı ifadə edirlər [7, s. 105]. Məsələn,

• **If + Past Perfect + would + have + V3**

You would have passed the exam if you had studied harder – Sən çox çalışsaydın, imtahanı keçmiş olardın. (Çox çalışmayıb və imtahanı kəşilib). If you had taken the umbrella, the rain wouldn't have spoiled your new dress – Sən çətir götürmüş olsaydın, yağış sənin təzə paltarını korlamazdı. (Çətir götürmədiyindən yağış onun yeni paltarını korlayıb).

Verilmiş cümlə nümunələrində hərəkət keçmiş zamanda arzu olunmayacaq formada icra olunduğundan onların bir daha yenidən arzu olunacaq şəkildə gerçəkləşməsi mümkünsüzdür. Ona görə də, cümlələrdə feillərin

keçmiş bitmiş zaman formaları işlədilmişdir.

Şərt budaq cümləsinin bu növündə də *if* bağlayıcısını cümlədə ixtisar edib *had* köməkçi feilini cümlənin əvvəlinə keçirməklə qrammatik inversiya yaratmaq mümkündür ki, bu da, cümlənin təsir gücünü artırır. Məsələn, *Had you studied harder, you would have passed the exam – Gərgin çalışmış olsaydın, imtahandan keçmiş olardın.*

Bəzən cümlənin məzmunundan asılı olaraq baş cümlədə *should/would* köməkçi feilləri əvəzinə *could, should, might, must* modal feillərdən istifadə olunur. Bu modal feillərdən sonra məsdərin keçmiş bitmiş zaman forması işlədilir. Məsələn,

• **If + Past Perfect + Modal Verb + have + V3**

If you had wanted to pass the exam, you should have studied harder – Əgər istəsəydin ki, imtahandan keçəydin, sən gərək çox çalışsaydın. If they had tried in time day and night, they could have won the game – Əgər onlar vaxtında gecə-gündüz çalışmış olsaydılar, oyunu uda bilərdilər.

5) Mixed Conditional Clause – Qarışıq tip şərt budaq cümləsi. Bu növ şərt budaq cümləsində cümlənin məna yükü ilə bağlı heç bir problem yaranmır. Burada diqqəti cəlb edən odur ki, baş cümlə ilə budaq cümlə arasında zaman uyğunsuzluğu vardır. Bu tərs mütənəsiblikdən asılı olaraq şərt budaq cümləsinin iki növ qarışıq tipi fərqləndirilir: birinci və ikinci növ qarışıq tip şərt budaq cümlələri.

Birinci növ qarışıq tip şərt budaq cümləsində budaq cümlə hərəkəti keçmişə aid etdiyi halda, baş cümlədə hərəkət indiki zamana aid olur. Bu tip mürəkkəb cümlədə şəkil kateqoriyası belə sıralanır:

Budaq cümlədə keçmiş bitmiş zaman (the Past Perfect Subjunctive Mood) + Baş cümlədə indiki zaman şərt şəkli (the Present Conditional). Bu cümlələrdə də hərəkət yalnız arzulanır, reallaşmır. Məsələn,

• **If + Past Perfect + the Present Conditional Mood**

If I had studied harder at college, I would earn more money now – Kollecdə çox çalışmış olsaydım, indi xeyli pul qazanardım. If you had invited him yesterday, he would be here now – Sən onu dünən dəvət etmiş olsaydın, o, indi burada olardı.

İkinci növ qarışıq tip şərt budaq cümləsi hərəkəti indiki zamana aid edir və budaq cümlədə feilin keçmiş qeyri-müəyyən zaman forması başqa sözlə the Past Subjunctive Mood forması işlədilir. Bu tip cümlədə də zaman uzlaşması pozulduğundan baş cümlədə feilin bitmiş zaman analitik forması işlədilir, başqa sözlə, the Past Conditional forması işlədilir:

• **If + Past Simple + would + have + V3**

If they were better players, their team would have scored more yesterday – Əgər onlar yaxşı oyunçu olsaydılar, dünən onların komandası daha çox xal qazanmış olardı. If she were absent-minded, she wouldn't have learned such a long poem – Əgər o, huşsuz olsaydı, belə uzun şeiri əzbər öyrənməzdi.

Hərəkətin reallaşmasına mane olan müəyyən problemlərin olması öz əksini problemləli hərəkətləri ifadə edən şərt budaq cümləsində tapır. Bu cümlənin özəl xüsusiyyəti odur ki, budaq cümlədə bütün şəxslərdə ya *should* köməkçi feili, ya da feilin ilkin forması heç bir dəyişikliyə uğramadan işlədilir. Problemləli hərəkətləri ifadə edən şərt budaq cümləsi (*the Problematic Conditional Clause*) Azərbaycan dilinə *işdir, işdir əgər, hərəgah, birdən* və s. bağlayıcıları vasitəsilə tərcümə olunur. Məsələn, *If you see (should see) him, give my best wishes to him – İşdir onu görsən, ona mənim salamlarımı çatdır. If he come (should come), tell him to wait for me – İşdir əgər o, gəlsə, de ki, məni gözləsin.*

Göründüyü kimi, ingilis dilində şərt budaq cümləsinin qrammatik işlənmə xüsusiyyətləri rəngarəngdir. Belə ki, şərt budaq cümləli tabeli mürəkkəb cümlələr hərəkətin icrasını həm real, həm də qeyri-real faktlara bağlamaqla bu budaq cümlə növünün geniş bir sistemini yaradırlar. İngilis dili analitik dil olduğundan onlar dildə analitik söz morfemlər hesabına düzəlir. Lakin Azərbaycan dili fərqli genezisə malik dil olduğundan bu tip şərt budaq cümlələri Azərbaycan dilində şəkilçi morfemlər hesabına düzəlir və çox zaman Azərbaycan dilinə tərcümə zamanı çətinlik yaradır. Bu isə onu qeyd etməyə əsas verir ki, hər bir dildə müxtəlif qrammatik mənalara həmin dilin daxili quruluşuna, tipoloji xüsusiyyətlərinə uyğun olaraq qanunauyğun surətdə formalaşır.

İstifadə edilmiş ədəbiyyat

1. Abdullayev, K.M., Məmmədov, A.Y., Musayev, M.M. və başqaları. Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər. – Bakı: Mütərcim, - 2012. – 608 s.
2. Hacıyev, E.İ. Müasir ingilis dilində bəzi bağlayıcıların işlənmə xüsusiyyətləri // Xəbərlər, Bakı: ADPU, 2006, №1, s. 111-116.
3. Kazımov, Q.Ş. Müasir Azərbaycan dili. Morfologiya. Bakı: Nurlan, 2010, 400 s.
4. Türksevər, Oruc (Musayev). İngilis dilinin qrammatikası. Bakı: Qismət, 2007. 608 s.
5. Azar, B.Sch. Understanding and Using English Grammar. Second Edition. Cambridge University Press, 1996. 376 p.
6. Close, R.A. A Reference Grammar for Students of English. Moscow, Prosveshcheniye 1979, 352 p.
7. Greenbaum, S. Oxford English Grammar. Oxford University Press, 1996. 652 p.
8. Quirk, R., Greenbaum, S., Leech, G., Svartvik, J. A Comprehensive Grammar of the English Language. Index by David Crystal. Longman, London and New York 1987. 1779 p.
9. Swan, M. Practical English Usage. Moscow, Vysşaja Şkola, 1984. 552 p.

Açar sözlər: baş cümlə, budaq cümlə, tabesizlik bağlayıcıları, tabelilik bağlayıcıları, real şərt budaq cümləsi, qeyri-real şərt budaq cümləsi

Ключевые слова: главное предложение, придаточное предложение, неподчинительные союзы, подчинительные союзы, реальное условное предложение, нереальное условное предложение

Key words: the principal clause, the subordinate clause, coordinating conjunctions, subordinating conjunctions, real conditional clause, unreal conditional clause

Xülasə

Məlumdur ki, bağlayıcılar köməkçi nitq hissəsi kimi cümlədə sözlər və cümlələr arasında əlaqə yaratmağa xidmət edirlər. Onların cümlədəki mövqeyinə və işlənmə xüsusiyyətlərinə görə tabelilik və tabelsizlik əlaqəsi yaradan növləri fərqləndirilir. Tabelsiz bağlayıcılar müstəqil, bərabər hüquqlu cümlələr arasında əlaqə yaratdıqları halda, tabelilik bağlayıcıları məna və qrammatik cəhətdən baş cümlədən asılı olan budaq cümlələri baş cümləyə bağlayır. Müasir ingilis dilində budaq cümlənin müxtəlif növləri vardır və hər bir budaq cümlə növü baş cümlənin bir üzvü vəzifəsində işlədilir. Belə budaq cümlələrdən biri də, şərt budaq cümləsidir. Təqdim olunan məqalədə "if" bağlayıcı şərt budaq cümlələri, onların növləri, işlənmə xüsusiyyətləri və Azərbaycan dilində qarşılığı haqqında məlumat verilmiş, qeyd olunan nəzəri fikirlər cümlə nümunələri üzərində izah olunmuş və onlara müstəqil fikir bildirilmişdir.

О грамматической особенности условных придаточных предложений с союзом «if» в английском языке

Резюме

Известно, что союзы служат для создания связи между словами и предложениями в предложении как вспомогательная часть речи. В зависимости от их положения в предложении и особенностей обработки выделяют типы, создающие отношения подчинения и подчинения. В то время как неподчинительные союзы создают связь между независимыми, равными предложениями, подчинительные союзы соединяют с главным предложением ветвящиеся предложения, которые семантически и грамматически зависят от главного предложения.

В современном английском языке существуют различные типы придаточной предложений, и каждый тип предложения используется в качестве члена главного предложения. Одним из таких предложений является условное предложение. В представленной статье дается информация об условных ветвящихся предложениях с союзом *if*, их видах, особенностях развития и их эквивалентах на азербайджанском языке, на примерах предложений поясняются упомянутые теоретические идеи, а также выражается независимое мнение.

Grammatical features of processing conditional clauses with conjunction "if" in english

Summary

It is known that conjunctions serve to create connections between words and clauses in a sentence as a structural part of speech. Depending on their position in the sentence and the processing characteristics, types are distinguished that create relationships of coordination and subordination. While non-subordinating conjunctions create connections between independent, equal clauses, subordinating conjunctions connect subordinate clauses to the principal clause that are semantically and grammatically dependent on the main clause.

There are different types of subordinate clauses in Modern English, and each type of sentence is used as a member of a main clause. One such sentence is a conditional subordinate clause. The presented article provides information about the conditional clause with the conjunction "if", their types, development features and their equivalents in the Azerbaijani language, the mentioned theoretical ideas are explained using example sentences, and an independent opinion is expressed to them.

RƏYÇİ: *dos. L.Ələkbərova*

Gülgün Şükür qızı Əliyeva¹
Y. BALASAQUNLUNUN "QUTADĞU BİLİĞ"
ƏSƏRİNƏ NƏZƏR

Türk xalqları ədəbiyyatının "Şahnamə"si kimi tanınan Y.Balasaqunlunun "Qutadğu-bilig" əsəri fikir, düşüncə, ədalət tarixinin zənginləşdirən ən qiymətli mənəviyyat abidələrindən biridir. Türk xalqları arasında meydana gələn ən məşhur kitablar Mahmud Kaşğarının "Divanü-lügat-ü-Türk", Yusif Xas Hacibin "Qutadğu bilig", Əhməd Yüknəkinin "Atabətül-həqayıq" və Xoca Əhməd Yəsəvinin "Divani - hikmət" əsərləridir.

Böyük türk şairi Yusif Xas Hacibin "Qutadğu bilig" poeması özünəməxsus bir yer tutur. Orta türk dövrünün ilk böyük mənzum əsəri olan "Qutadğu bilig", əhəmə etdiyi məsələlər, qarşıya qoyduğu və həll etməyə çalışdığı problemlər baxımından çox aktualdır. Çünki o, yer üzündə həyatın var oluşundan bəri insanları düşündürən əbədi və əzəli bir suala cavab tapmağa çalışır: xoşbəxtlik nədir və onu əldə etməyin yolları hansılardır?

"Qutadğu bilig" insan və xoşbəxtlik haqqında elmdir. Bu mənada poemanın müəllifi Yusif Xas Hacib dünya ədəbiyyatı tarixində humanizmin əsasını qoyan ilk sahiblərindən, əsər isə bu problemə həsr olunmuş ilk bədii əsərlərdən biridir. Bu poema həm öz zamanında, həm də sonrakı dövrlərdə məşhur əsər olmuş, insanları xoşbəxtliyə çatmasının yollarını göstərmişdir. Əsər çox şöhrət qazanmış, soraqı dünyaya səs salmışdır. Çin, Maçın, İran, Turan ellərində məşhur olan bu əsəri müxtəlif adlarla adlandırmışlar: çinlilər "Mülkün ədəbi", maçinlilər "Məmləkətin aynası", şərqlilər "Əmirlərin zinəti", iranlılar "Türkün Şahnaməsi", türklər isə "Xoşbəxtliyə aparən elm" yani "Qutadğu-bilig" deyirdilər. Şair özü bu barədə yazır:

Maçın alimləri, Çin həkimləri,
 Onun heyranıdır haçandan bəri.
 Dolaş Türküstanı, Məşriqi çox-çox,
 Cahanda bu qədər ülvi kitab yox [2, 16].

Hacib bu əsəri türkcədə yazmış və belə bir əsərin türklərə məxsus olması ilə öyünmüşdür. Poema türk ruhu ilə bəslənmiş, və əsas ideyanın özü də türk ideyasıdır. Qutlu olmaq, yəni bilik vasitə ilə xoşbəxtlik tapmaqdan söhbət açılır. Əsərdə bütün qəhrəmanlar türklərdir. "Qutadğu bilig" eyni zamanda insanı mənəvi kamilliyə, əməyə səsləyən, ona elm və bilik öyrədən, dəyərli məsləhətlər, ağıllı tövsiyyələr, ibrətli öyüdlər, təcürbi nəsihətlər verən çox faydalı bir didaktik əsərdir.

Azərbaycan ədəbiyyatşünaslığında bu əsəri tam və hərtərəfli şəkildə tədqiq edən Ramiz Əskər qeyd edir ki, Yusif Balasaqunlunun həyatı barədə məlumatlar yalnız "Qutadğu bilig" əsərindən əldə etmək olar. Poemaya biri nəsrə, digəri nəzimlə yazılmış iki müqəddimədə və kitabın axıncı üç babında müəllif haqqında kiçik eynamlar mövcuddur [6, 23].

Qeyd edək ki, Yusif Xas Hacibin, Buğra Xanın, Balasaqun və Kaşqar şəhərlərinin adları da ilk dəfə poemanın mənsur müqəddiməsində göstərilir. Poemanın yazarı Yusif Balasaqunlu öz doğma şəhərindən Qaraxanilər dövlətinin mərkəzi Kaşğara gəlir, və yazısını hökmdar Tabqaç Buğra xana təqdim edir. Hökmdar əsər ilə tanış olandan sonra onu sarayın Xas adamı bilib hacib təyin edir. Yusif Balasaqunlu çox gözəl təhsil almış, o zaman bilinən bütün elmləri dərinləndirən öyrənmiş, həyatın incəliklərini mənimsəmişdir. O, ərəb, fars dillərini sərbəst bilir, Fərabinin, İbn Sinanın, Birününin, antik yunan, hind və Çin yazarlarının əsərləri ilə tanış olmuşdur. Əsərin orijinalı əldə yoxdur, ancaq köçürülmüş üç əlyazma nüsxəsi elm aləminə mövcuddur: Vyana (Herat), Qahirə və Fərqanə (Nəməncan) nüsxələridir. Kitabın dili xan dili Kaşqar-Xaqaniyyə şivəsi ilə yazılmışdır. Poemanın adı bir çox fikirlər irəli sürür. Müəllif özü də, bu adı nədən seçdiyini belə söyləyir:

Kitaba "Qutadğu bilig" adını verdim,
 Oxuyanı uğurlasın, əlindən tutsun.
 Sözümlü söylədim, kitabı yazdım,
 Bu kitab uzanıb hər iki dünyanı tutan əldir.
 İnsan hər iki dünyanı ağılla tutsa,
 Xoşbəxt olar, bu sözümlü gərəkdir [6, 47].

Bu misralardan aydın olur ki, müəllifin istəyi insanları qutlu etmək, hər iki dünyada xoşbəxt görmək, uğur tapmağın yollarını anlatmaqdır. Y.Balasaqunlu poemasında xalq hikmətlərindən yerində istifadə etmiş və əxlaqi-didaktik bir əsər yaratmışdır. Əsər siyasi, fəlsəfi, hüquqi, dini, etik və s. düşüncələr ilə zəngindir. Bu əziz kitab dörd ulu və ağır təməl üstündə bina tutmuşdur. Birincisi ədalət, ikincisi dövlət, üçüncüsü ağıl, dördüncüsü isə qənaətdir. Müəllif bunların hərəsinə türkcə birer ad vermişdir. Ədalətə Gündoğdu Elik adını verərək, onu padşah mərtəbəsinə tutmuşdur. Dövlətə Aydoldu adını verib, vəzir məqamına qoymuşdur. Ağıllı Öyüdülmüş adlandırıb vəzirin oğlu və qənaətə Odqurmuş adını verib, vəzirin qardaşı hesab etmişdir [6, 15]. "Qutadğu bilig" Tanrıya dua ilə başlayır. Sonra peyğəmbərin və ilk dörd xəlifənin mədh, sonra da yaz fəslinin təsviri və Buğra xanın tərifı gəlir. Ardınca yeddi ulduz, on iki bürc və elm, bilik və dildən danışılır. Ondan sonra ənənəyə uyğun olaraq "şövkətli, zəfərli, mədədli, həqiqət və din dayağı" Tabqaç Ulu Buğra Qara Xanın mədh olunması, onun dövlətin dayağı, millətin tacı olması vurğulanır. Şair dövlətin rəmzi saydığı Gündoğdunu təqdim edərkən onun əməli saleh, dürüst, ağıllı, savadlı, düşməne amansız, doğru siyasət yeridən el başçısı olduğunu göstərir. Bu keyfiyyətlərə görə Tanrı ona hökmdarlıq və var-dövlət qismət etmişdir.

¹ Filologiya üzrə fəlsəfə doktoru, dosent Bakı Dövlət Universiteti, Türkologiya kafedrası

Əgər bu xoşbəxtliyi Tanrı ona qismət edibsə, o da xalqa qarşı mərhəmətli və xoşrəftar olmalıdır:

Kimin ki, başından aşır dövləti,

O gərək yürütsün xalq siyasəti [2, 53].

Əsərdə Gündoğdu ədalətli hökmdar kimi hər yerə səs salır. Sarayda yaşayan Küsəmişin köməyiylə Xas Hacibin yanına Aydoldu adında biri gəlir. O, hökmdarın yanında qalıb ona bütün qəlbi, əzmi ilə xidmət etmək niyyətində olduğunu bildirir. Aydoldu ilə söhbətdən razı qalan hökmdar onu özünə vəzir təyin edir. Aydoldu öz biliyi ilə uzun müddət sarayda yaşamış, hökmdara xidmət etmiş və sonra onun razılığı ilə vətənə qayıdır. Əsərdə olan qəhrəmanlar arasında dövlət və cəmiyyət quruculuğunun fərqli problemlərinə aid söhbətlər, fikirlər söylənir. Gündoğdu ağıllı məsləhətləri dinləyir və düzgün qərarlar alır.

Şairin saray təcrübəsindən aldığı qənaətə görə, dövlət sirlərini yalnız iki adam bilir: vəzir və katib. Katibin gözəl xətti və yazı üslubu olmalıdır, çünki, o başqa dövlətlərlə yazışmalar aparır. Katibin köməkçisi alimlərdir. Hər kimsə olursa olsun, dost və ya düşmənə məktub yazmaq gərəkirsə və yazmaqda çətinlik varsa alimin köməyindən, onun biliyindən istifadə etmək gərəyi duyulur:

Üç mərdə güvənib bizim Elbəyi,

Təzələr aləmi, gülər diləyi.

Elm ilə aparar siyasətini,

Əql ilə göstərər məharətini

Qılınc fəth eyləyər özgə ölkəni,

Qələm kəşf eyləyər qızıl mədəni [2, 178].

Şair məsnəvidə bir çox vəzifələrdən söz açır, hər vəzifənin də öz tələbatını, qayda-qanunlarını göstərir. Vəzifəyə seçilmək əsas şərt deyil, əsas olan vəzifədə qalmaq və yüksəlmək, saraydakı çəkişmələrdən uzaq olmaq, dövlət başçısının gözündən düşməməkdir. Saray çox mürəkkəb və ziddiyyətli yerdir, hər adam orada baş çıxara bilməz. Ağıllı və qabiliyyətli adamların çox zaman saray çəkişmələrinin qurbanı olduğunu, işdən çıxarıldığını, həbs olunduğunu, hətta öldürüldüyünü tarixi qaynaqlardan görə bilirik. Sarayda hamı məhrəban, ədalətli olmur, paxıl, qərəzli, xəbərçi, ağıla gəlməyən bir səbəb tapıb kiminsə evini yıxan adamlar da sarayda həmişə olub. Hacib saray adamlarını yaxşı tanıdığından bu məsələyə də münasibətini bildirib. Sarayda vəzifə tutan adamın bir qulağı kar, bir gözü kor olmalıdır. Hacib özü nə qədər ehtiyatla davransa da saray bədxahlarının tələsinə düşdüyünü etiraf edir:

Çox bəlaya saldı öz dilim məni,

Başım kəsilməmiş kəsin dilimi [2, 33].

Əsərin baş qəhrəmanı hökmdar Gündoğdudur. Bu qəhrəmanın adı simvolikdir yəni “doğan günəş” mənasındadır. Müəllifin fikrincə, günəş yer üzünü necə aydınladır, isidir, bütün canlılara həyat verir, ölkədəki insanlar da hökmdardan nur alırlar. Poemanın hökmdarı ölkədə qanunun, ədalətin keşiyində durur və hər işi uğurla nəticələnir. Qədim türklər günəşi və ayı müqəddəs hesab edirdilər. Bu barədə “Oğuz” dastanında da məlumat vardır. Oğuz xaqanın iki oğlunun adları Gün xan və Ay xan idi. Bu mənada Gündoğdu qədim türk inamlarının davamı kimi də qəbul etmək olar. Gündoğdu ədalətli hökmdardır, onun ölkəsində nizam və qanun hökm sürür, xalqı xoşbəxtdir. Onun hökmü hamıya qarşı eyni dərəcədədir. Günəş sabit olaraq yer üzünə eyni səviyyədə işıq saçır, hökmdarın da qanunu hamıya qarşı eynidir:

İşdə hökmüm qəti, ədalətim çox,

Bəymidir, qulmudur, mənə dəxli yox.

Mən də Günəş kimi yox olmam, varam,

Hamıya eyni cür işıq saçaram [2, 69].

Y.Balasağunlu əsərində ideal vəzir obrazını Ögdülmüşün timsalında davam edir. Vəzir Aydoldu oğlu Ögdülmüşə nəsihət verərək Gündoğdu kimi ədalətli olmağı tövsiyyə edir. Xüsusən, dövlət işlərində ədalətli olmaq birinci şərtidir:

Dünyaya hökmran olmaq istəsən,

Haqqı, ədaləti əldən vermə sən [2, 122].

Sonra Ögdülmüş atasının yerinə keçir və onun işlərini üzərinə alır. Ata ilə oğul arasında bəzi fərqlər var. Ögdülmüş qutu deyil biliyi təmsil edir. Qutla bilik bir-birini tamamlayır və qut bilik sayəsində qutadğu səviyyəsinə yüksəlir. Ögdülmüşün adı da maraqlıdır. “Oğ” qədim türkcə ağıl, zəka, “öğə” isə ağıllı, zəkali deməkdir [1, 352-355].

Əsərdə əsas mövzulardan biri bilikdir. Müəllif bilik ilə ağıl ayıraraq göstərir ki, biliyə ağıl əlavə olmazsa, o biliyin əhəmiyyəti olmaz. Bilik olsa, ağıl olmazsa, o bilik insana fayda verməz. Y.Balasağunlu biliyə əxlaqi dəyər verir və bunları söyləyir: “Bilgi və ağıl insan üçün bir əyləkdir, əyləci olan pis işlərə yönəlməz”. Sənətkar biliyin zəhmətlə əldə edildiyini söyləyir. Və hər bir insan uşaqlıqdan biliyə yiyəyənəməlidir ki, öz ağılı və zəkası ilə irəli getməyi əldə edə bilsin. Yusif biliyin insanı heyvandan ayıran bir cəhətdir deyərək yazır: “Ya bilgi al, insan ol, özünü yüksəlt, ya da heyvan adını al insanlardan uzaqlaş”.

Əsərdə həm də ordudan söz açılır. Ölkənin qüdrəti vəzirin və ordunun əlindədir. Hacib bu fikri əsərində tez-tez vurğulayır:

Ögdülmüş söylədi – Xoşbəxt Elbaş,ı,

Bu iki sənəti duy yaxşı-yaxşı

Sərkərdə - bir aləm, vəzir - bir aləm,

Biri qılınc tutur, o biri qələm.

Xalqın cilovunu iki əl tutur,

İkisi bir olsa, nur üstünə nur! [2, 161]

Ölkənin rifahı və sabitliyi üçün ordunun qüdrəti əsas şərtidir. Hacib əsərində bunu diqqətə çəkmişdir. Burada ordunun təşkili, ordu başçısının mübarizliyi və qorxmazlığı onun da düzgün siyasətlə idarə olunduğunu göstərir. Ordu başçısı düşməyə qarşı amansız, xalqına qarşı fədakar olmalı, bütün hiylələri bilən, hər cür vəziyyətdən baş çıxaran olmalıdır:

Cəngdə şir biləkli, aslan ürəkli,
Mərd gərək... gözündə düşmənin şəkli...
Donuz tək hücumlu, qurd gibi cəsur,
Öküüz tək qisasçıl, ayıtək fəndgir.
Qızıl tülkü tək usta, hiyləgər,
Bir qara nərgəbi kinli, hünərvər.
Ala qarğa gibi ayıq-sayıq sən,
Qaya quzğunutək uzağı görən.
Cəsarətdə arslan, cəldlikdə qaplan,
Gecələr ana tək uyğusuz qalan... [2, 155]

Poemada ən ziddiyətli və ən çətin obraz Odqurmuşdur. O, fani dünyadan, həyatın neymətlərindən əl çəkib tək-tənha bir mağarada qalan bir zahiddir. O, Oğdölmüşün yaxın qohumudur, Səid Başərinin fikrincə, böyük qardaşıdır. Bu qəhrəmanın əsas işi ibadət və gecə-gündüz dua etməkdir. Ot kökü yeyir və yağış suyu içərək yaşayır. Bu bir sufi obrazdır. Sufinin qəlbi pak, nəfsi təmiz olmalıdır. Odqurmuşun bir istəyi var, o da tanrıya qovuşmaq:

Məni tanrı dilədi əvvəlcə sevərək,
İndi mən də çırpınaraq onu dilər oldum.

Odqurmuş poemada qənaəti və aqibəti təmsil edir. Və bu da o deməkdir ki, qənaət dünya malında gözü olmamağı, aqibət isə həyatın sonu, axirəti ifadə edir. Odqurmuşun adı da simvolikdir. "Odqurmuş" sözü oyanmış, "odqurmaq" sözü isə düşüncə və fikir sonunda xəyal aləmindən oyanmaq mənasındadır.

Bələliklə, "Qutadğu-biligi" həm dövlətnamə, həm siyasətnamə, həm əxlaqnamə, Yusif Balasağunlu isə təcrübəli dövlət xadimi, istedadlı şair və dahi filosofdur. XI əsr mütəfəkkiri Yusif Xas Hacibin əsəri türk dövlətçiliyinin idarəçilik strukturunu öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir. Dövlətdə dünyəvi məsələlərlə yanaşı dinə də yer ayrılmalıdır deyər fikirlər söyləmişdir. Bu əsər türk xalqlarının ana kitabıdır, əsər bu gün də aktuallığını saxlayır və xoşbəxtliyin qızıl açarı kimi dəyərinə qoruyur.

İstifadə edilmiş ədəbiyyat

- 1) Arat R.R. Kutadqu Bilig. I mətin, İstanbul, III. İndks. 1979, s. 352-355
- 2) Balasağunlu Y. "Qutadgu-bilik" 2003. Bakı: Gənclik 2003, s. 16, 33, 53, 69, 122, 155, 161, 178
- 3) Cəlilova A. Yusif Xas Hacibin "Qutadgu-Bilik" əsərində türk dövlət modeli. Bakı, 2020
- 4) Mirişli E. Türkünstan qəzeti №13, 2019, 23-29 aprel, s. 22
- 5) Nərimanoğlu K.V. "Qutadgu-bilik" Xoşbəxtliyə aparan elm. Bakı, 1994
- 6) Ramiz Əskər. Qutadgu bilig. Bakı: Elm, 2003, s. 23

Açar sözlər: poema, xoşbəxtlik, bilik, ədalət, ağıl, qənaət

Key words: the poem happiness knowledge justice mind savings

Ключевые слова: поэма, счастье, знание, ум, сбережения

Взгляд на произведение Ю.Баласагуни «Кутадгу Билиг»

Резюме

Поэма Юсуфа Баласагуни «Кутадгу Билиг» — значительное явление в мировой культуре. Она является одним из выдающихся литературных памятников в культурном наследии тюркских народов. Ю. Баласагуни был поэтом, ученым, мыслителем и общественным деятелем. В «Кутадгу билиг» разрабатываются общеполитические, социальные, юридические, политические, этические и эстетические проблемы. Ю.Баласагуни пытается найти ответ на вечный вопрос, волнующий людей с самого начала жизни на земле: что такое счастье и каковы способы его получить?

Особое внимание своих современников Юсуф обращает на то, что познание невозможно без знания: чтобы глубже познать мир, необходимо систематически пополнять свое образование и знания.

По мнению поэта, правитель должен быть справедливым при соблюдении законов, в решении вопросов управления обществом. Главный герой поэмы правитель Кюнтогду является символом справедливости. Только когда глава государства действует справедливо, на основе закона, утверждает Юсуф, возникает идеальное государство. Мыслитель считает, что справедливый властелин должен быть просвещенным, мудрым, он должен обладать разумом, знаниями и рассудком. Он призывал правителей управлять государством, опираясь на успехи науки, просвещения и т.д.

Ю.Баласагуни исследовал общечеловеческие, нравственные принципы, которые не потеряли своего значения и сегодня. Наследие мыслителя оказало большое влияние на дальнейшее развитие культуры тюркских народов.

A look at the work of Y.Balasaguni "Kutadgu bilig"

Summary

Yusuf Balasaguni's poem "Kutadgu Bilig" is a significant phenomenon in world culture. It is one of the outstanding literary monuments in the cultural heritage of the Turkic peoples. Y. Balasaguni was a poet, scientist, thinker and public figure. In "Kutadgu bilig" general philosophical, social, legal, political, ethical and aesthetic problems are developed. Y. Balasaguni is trying to find an answer to the eternal question that has worried people since the very beginning of life on earth: what is happiness and what are the ways to get it?

Yusuf draws special attention of his contemporaries to the fact that knowledge is impossible without knowledge: in order to understand the world more deeply, it is necessary to systematically replenish one's education and knowledge.

According to the poet, a ruler must be fair in observing laws and in resolving issues of managing society. The main character of the poem, the ruler of Kuntogdu, is a symbol of justice. Only when the head of state acts fairly, on the basis of the law, Yusuf argues, does an ideal state arise. The thinker believes that a just ruler must be enlightened, wise, he must have intelligence, knowledge and reason. He called on rulers to govern the state based on the successes of science, education, etc.

Y.Balasaguni explored universal, moral principles that have not lost their significance today. The legacy of the thinker had a great influence on the further development of the culture of the Turkic peoples.

RƏYÇİ: dos. E.Vəliyeva

Aynaz Rəsulova¹

GI DE MOPASSAN YARADICILIĞINDA "ORLYA" NIN YERİ

"Mən ədəbi həyata meteor kimi girdim və ildırım kimi oradan yox olacağam".

Guy de Mopassan

Gi de Mopassan məşhur fransız yazıçısıdır, onun əsərləri Fransanın əsl ədəbi xəzinəsidir. Əsərində yazıçı hər bir qəhrəmanın həyatına xas olan psixoloji məqamlar prizmasından insanın şəxsiyyətini açmağa çalışıb. Mopassan öz hekayə və povestlərində onu əhatə edən dünyanın bütün gözəlliklərini çatdırır, eyni zamanda ona da xas olan pisliklərə malik olduğunu vurğulayırdı.

13 yaşında semiariyada oxuyan zaman Guy ilk şeirlərini yazıb, özünü sınayır:

*"Həyat qaranlıq qılıncın arxasında köpüklü cığırdır,
Ya da qayanın yetişdirdiyi kövrək anemon,
Günəşli qumda qaçan quşun kölgəsi,
Uzaqlarda boğulan dənizçinin boş çağırışı.
Həyat yersiz bir şüa ilə işıqlanan bir dumandır,
Dua üçün bizə verilən yeganə andır."*

Gi de Mopassan seminariyadan sonra Qay Ruen Liseyinə ritorika sinfinə daxil olur. O, şeir yazmağa davam edir və bir gün onu kurort Etretat şəhərindən gələn və bir qadın kimi onun marağına səbəb olan parisli qadına təqdim edirlər.

Onu qeyd edək ki, bu Mopassanın bütün sonrakı həyatında, daha doğrusu, qadınlara münasibətində iz qoyan bir hadisə kimi baş verdi. Belə ki, Gi de Mopassan axşam həmin qadının yanına gələndə qadının onun şeirlərini oxuduğunu və onlara güldüyünü eşidir. Gənc Gi de Mopassan bu təhqiri heç vaxt unuda bilmir. Başqa qadınlarla da rəftarında həmin əzabları bağışlamadı. Daha sonra Mopassanın həkimlərindən biri, doktor Çarlz Ladam yazığının qadınlara münasibətini "erkən travma", gəncin ruhunu sarsıdan ciddi məyusluq kimi izah etmişdi.

Yazığının ən diqqət çəkən əsərlərindən biri də "Orlya"dır. "Orlya" hekayəsi Gi de Mopassanın mistisizm və psixologizmlə hərtərəfli hopdurulmuş hekayəsidir. Hekayədə baş qəhrəman Orlyanın faciəvi həyatında bəhs edilir.

Əsərdəki təsvir belədir: adi bir Fransa vətəndaşının evində izah olunmaz hadisələr baş verməyə başlayır. Sahib müəmmalı hadisələrin səbəbini öyrənmək üçün uğursuz cəhdlər edir.

Gündəlik şəkildə yazılan povestin baş qəhrəmanı - aristokrat, subay və burjuadır. Povestin baş qəhrəmanı öz fikirlərini bölüşür, o, əziyyət çəkir.

Bu əziyyət onlar o, "möhtəşəm üç dirəkli" Braziliya gəmisini görəndə və mexaniki olaraq ona əl yelləyərək gəmidə olan fəvqəltəbii bir şeyi evinə dəvət edəndə başlayır.

Ətrafında "Orlya" adlandırdığı bir şeyin varlığını hiss edir. "Orlya"nın verdiyi işgəncə tezliklə nəticələr verir: əsərin qəhrəmanı "şiddətli qızdırmadan" əziyyət çəkir və yuxusu pozulur. O, kabuslardan oyanır, tərləyir, kiminsə onu seyr etdiyini, "sinəsinin üstündə oturduğunu" hiss edir.

Əsər boyu "Orlya" onun zehninə sahib çıxdığı bir vaxtda baş qəhrəmanın dəliliyi, daha doğrusu, yadlaşma hissi sorğulanır. Başlanğıcda dastançı özü içmədiyi bir stəkan suyu boş tapdıqdan sonra dəli olub-olmadığını düşünür. Tezliklə anlayır ki, ağılı başındadır və ətrafdakı reallıqdan xəbərdardır. "Orlya"nın varlığı getdikcə daha dözülməz olur: onu "baxır... baxır... idarə edir".

Povestin baş qəhrəman Orlyadır. Povestin baş qəhrəmanı Orlya Sena çayının sahilinə gəzməyə gedərkən həyatının hər gününü şəxsi gündəliyinə yazmaq qərarına gəlir. Bu anda o, əsl xoşbəxtliyi yaşayır: çayın sakit dalğaları, may təbiəti - bütün bunlar onun daxili aləmini dəyişir [1].

Gənc oğlan baxışlarını çay boyunca üzən Braziliya gəmisinə çevirir, onun əzəməti ətrafındakı dünyanı daha da dəyişir.

Lakin bir neçə gündən sonra onun xoş əhval-ruhiyyəsi əhval-ruhiyyəsi əsəbi vəziyyətə keçir. Hekayənin baş qəhrəmanı Orlya bu yaxınlarda ona rahatlıq və istilik verən şeylərdən qıcıqlanır. Bu depressiya bir neçə gün ərzində qızdırma ilə müşayiət olunur.

Xəstəyə çağırılan həkim xəstədə heç bir narahatedici əlamət aşkar etmir. Həkim getdikdən sonra baş qəhrəman qapalı vəziyyətdə olanda onun üçün daha asanlaşdığını başa düşür, digər insanlarla ünsiyyətini məhdudlaşdırır.

O, narahatedici yuxulardan əziyyət çəkməyə başlayır: naməlum şəxs onun yatağına gəlir və onu boğmağa çalışır. Səhər baş qəhrəman gecələr bir damcı su içməsə də, səhərə yaxın su qrafının boş olduğunu görür.

Bu fakt ona ilkin olaraq vəziyyətinin səbəbini təhlil etməyə imkan verir, gənc adam yuxuda gəzintidən əziyyət çəkdiyini düşünür və bu onun halsızlığının və kabuslarının səbəblərini gizlədir. Hökmünün doğruluğuna əmin olmaq üçün gənc gecə qrafinini bağlayır, lakin səhər görür ki, mantar yerdədir və içində su yoxdur. Baş qəhrəman Paris salonunda hipnoz seansları təşkil edən əmisi oğlundan kömək istəməyə qərar verir.

Seanslarda ona məlum oldu ki, gənc onun yanında bir növ açılmamış sirr hiss edir, lakin duyğuları və dünyanı qavrayışı qeyri-kamil olduğundan onu tanıya bilmir.

Evə qayıdan gənc başa düşür ki, getdikcə pisləşir; depressiyasına halüsinasiyalar əlavə olunur: ona elə gəlir ki, kiminsə görünməz əli gül kolundan çiçəklər qoparıb, sonra yox olur [1].

Qəhrəman gecələrin birində yenə yanında başqa bir dünya qüvvəsinin olduğunu hiss edir və uzun müddət ona əzab verən çağırılmamış qonaqla tanış olmaq qərarına gəlir. Məxluqla həvəslə əlaqə qurur və ona Orlya deməyi əmr edir.

Bir neçə gün sonra gənc bir qəzet yazısına rast gəlir ki, Braziliyanın San-Paulu şəhərinin sakinləri qaranlıq, görünməz bir qüvvə tərəfindən təqib olunduqlarını iddia edərək kütləvi şəkildə dəli olurlar. Bu qüvvədə gəncə işgəncə verən Oreli tanıyır.

Baş qəhrəman əmindir ki, Orlya məhz onun yanına may ayının birində gəzintidə gördüyü gəmidən gəlib. Mistik təqiblərdən xilas olmağa çalışan gənc qulluqçuları ilə birlikdə evini yandırır [1].

Bir dəqiqə sakitləşən baş qəhrəman Orlyanın evlə birlikdə öldüyünü başa düşür. Amma bu gücün yer oduna tab gətirə bilməyəcəyi barədə qəfil fikir qəhrəmanı intihara sövq edir.

Göründüyü kimi, Gi de Mopassanın əsərlərində obrazların psixoloji durumunun, psixologiyasının və mənəviyyatının açılmasında daxili fikirlərdən gen-bol istifadə olunub. Onun Orlya povestinin timsalında daxili monoloqlardan necə yerli-yerində istifadə olunması heyrətamizdir. Qeyd edək ki, yazıçının hədəfi obrazın psixologiyasını anlamaqda, onun mənəvi dünyasına daha yaxından bələd olmaqda oxucularına yardım etmək olub. Mopassan qəhrəmanını təkcə bioloji varlıq kimi görmürdü, onun qəhrəmanı hər şeydən əvvəl psixoloji varlıq idi. Odur ki, psixoloji təhlil Gi de Mopassanın roman və novellalarının əhəmiyyətli bir hissəsini təşkil edib. "Psixologizm, ilk növbədə, bədii-estetik dəyərə malikdir, müəllifin aksiologiyasının, dünyagörüşünün göstəricisidir. insanın daxili aləmi ədəbi nöqtəyi-nəzərdən özünəməxsus şəkildə şərh edilir və qiymətini alır"[2]. Psixoloji əsəri "daxildəki insanın" və ya insanın iç dünyasının hekayəti də adlandırmaq olar. Psixologizm bədii texnikasında obrazın mənəviyyatının və psixologiyasının açılmasına nail olmaqda müəllifə yardımçı olan ən münasib üsullardan biri daxili monoloqlardır, yəni obrazın özünün-özünə ünvanladığı və ya özünə xitabən səsləndirdiyi, beynindən keçirdiyi fikirlərdir. Oxucu qəhrəmanın daxili dünyasını bir çox hallarda "xarici" nitq ilə deyil, daxili monoloqun vasitəsilə kəşf də bilir. Obrazın hisslərinin və düşüncələrinin ifadəsi olan daxili monoloqu şifahi nitqin səssiz növü kimi də dəyərləndirmək olar. Eyni zamanda şüur axını adlandırılan bu nitq formasının personajın ən intim düşüncələrini, duyğularını və hətta öləri hisslərini oxucuya açır. Elə buna görədir ki, qəhrəmanın xarakterinin açılmasında hiss və təəssüratların, şüurlu və şüursuz olanların bir-biri ilə çulğalaşdığı daxili monoloqun rolu əvəzsizdir. Müəllif personajın psixoloji portretini təfərrüatı ilə göstərmək üçün belə bir üsuldən yararlanır. Qəhrəmanın ruhi aləmindəki yaşantıların, xatirələrin canlandığı daxili monoloq vasitəsi ilə onun psixikası və iç dünyası haqqında aydın təsəvvür yaranır. Daxili monoloq hər hansı bir insanın özünü sakitləşdirmək, təsəlli vermək, davranışını dəyərləndirmək vasitəsi ola bilir. Ağır psixoloji durumlarda insan düşdüyü vəziyyəti dəyərləndirərək ondan çıxış yolu aramaq üçün ürəyində özü ilə danışır. "Daxili monoloqunu", "daxili nitqini" və ya "daxili sözlərini" izlədiyimiz təhkiyyəçi personajı öyrənərkən görürük ki, "hər bir halda söhbət birinci şəxsdən gedir"[4]. Daxili monoloq qəhrəmanın nitqinin üslubi və psixoloji xüsusiyyətlərinin özündə daşıyan bir çıxışdır.

Ədəbiyyat:

- Виктория Лебедева. Короткий век великого ги де мопассана: от рождения в средневековом замке до смерти в сумасшедшем доме. <https://dzen.ru/a/ZNDXuJ6kWGjMa3bj>
- Ю.И.Данилин. Мопассан-романист (предисловие к романам "жизнь" и "Милый друг"). <https://ocr.krossw.ru/html/mopassan/>
- 2.Польщак А.Л.ПСИХОЛОГИЗМ У ТВОРЧОСТИ Ф. МОПАССА. http://ebooks.grsu.by/psychologism_lit/5-poetika-psikhologizma-
- <https://nado5.ru/e-book/mopassan-orlya>
- Du monologue intérieur ala sous-conversation éditions a.-g. Nizet 3bis place de la Sorbonne Paris 1978.
- Gi de Mopassan. Seçilmiş əsərləri, Şərq-Qərb, Bakı, 2010. səh.221

Gi de Mopassan yaradıcılığında "Orlya"nın yeri

Xülasə

Yaradıcılığının əsas mövzu hədəfi 1870-ci illər Fransa-Prussiya müharibəsi hesab edilən Henri Rene Albert Gi de Mopassan "kiçik hekayələr nəhəngi" adı ilə bərabər, "altı kiçik roman böyüyü!" deyiminin də daşıyıcısıdır.

Müasirləri onun "ənənəvi Fransa"da bu dərəcədə seçkinlik və qəribəliklərinin bir ucunu da "anlaşılmazlıqlar və ipə-sapa yatmazlıqlar mücəssəməsi" Qustav de Mopassanın ailəsində dünyaya gəlməsinə bağlayırmışlar. Ailəsindən başqa "hər şeydə-hər sahədə ustad" kimi tanınan Qustav nəhayətdə bu ailəni atıb getmiş və Gi qardaşı Hreve ilə anasının himayəsində ağlasığmaz çətinliklər yaşamalı olmuşdu. Xoşbəxtliqdan, bu ana Ginin gələcək aləmi üçün özlü obrazı olub; klassik ədəbiyyat maraqlısı olan bu qadın Mopassanın bioloji həyatına dayaq, psixoloji-filoloji aləminə mayak rolu oynayır.

Aşar sözlər: Gi de Mopassan, yazıçı, Orlya, hekayə, baş qəhrəman

Place of "Orly" in the genius of Guy de Maupassant

Summary

Henri Rene Albert Guy de Maupassant, whose main subject is the Franco-Prussian War of the 1870s, has been called "a giant of little stories" and "six great little novels!" is also the bearer of the saying.

One of the ends of his elitism and oddities in "traditional France" was explained by his contemporaries that he was born into the family of Gustave de Maupassant, "the embodiment of misunderstandings and sleepless nights."

Apart from his family, Gustav, reputed to be “a master in everything, in every field,” finally left this family and was forced to endure unimaginable difficulties under the tutelage of his brother Greve and his mother. Fortunately, this mother became the basis of the future world of Gi; This woman, interested in classical literature, plays the role of support for Maupassant's biological life and a beacon for his psychological and philological world.

One of the writer's most remarkable works is “Orlya”. This story is a story by Guy de Maupassant, thoroughly imbued with mysticism and psychologism. The story tells about the tragic life of the main character Orly.

Key words: Guy de Maupassant, writer, Orlya, story, main character.

Место «Орли» в творчестве Ги де Мопассана

Резюме

Анри Рене Альберт Ги де Мопассан, главным предметом творчества которого считается франко-прусская война 1870-х годов, называют «гигантом маленьких рассказов» и «шестью большими маленькими романами!» также является носителем поговорки.

Одним из концов его элитарности и странностей в «традиционной Франции» современники объясняли то, что он родился в семье Гюстава де Мопассана, «воплощения недоразумений и бессонных ночей». Помимо своей семьи, Густав, слывший «мастером во всем, в каждой области», окончательно покинул эту семью и вынужден был испытывать невообразимые трудности под опекой брата Греве и матери. К счастью, эта мать стала основой будущего мира Ги; Эта женщина, интересующаяся классической литературой, играет роль опоры биологической жизни Мопассана и маяка для его психологического и филологического мира.

Одно из самых замечательных произведений писателя – «Орля». Эта повесть — рассказ Ги де Мопассана, насквозь пронизанный мистикой и psychologism. История повествует о трагической жизни главной героини Орли.

Ключевые слова: Ги де Мопассан, писатель, Орля, рассказ, главный герой.

RƏYÇİ: dos. L.Ələkbərova

Севиндж Алимовсум гызы Абушова²
**ПРОСТРАНСТВЕННО-ВРЕМЕННОЙ АСПЕКТ ПОВЕСТИ
 А.ПЛАТОНОВА «КОТЛОВАН»**

Дата работы над рукописью «Котлована» проставлены самим автором - декабрь 1929 - апрель 1930 года. Такая хронологическая точность далеко не случайна: именно на этот период приходится пик коллективизации. Точные даты недвусмысленно указывают на конкретные исторические события. «Котлован» создается даже не по горячим следам - он пишется практически с натуры: хронологическая дистанция между изображаемыми событиями и повествованием отсутствует.

Замысел «Котлована» относится к осени 1929 г. Платонов всю зиму и весну 1930 г. работает над повестью. В самом тексте, не упоминаются даже названия месяцев - отсчет времени ведется по временам года («в начале осени», «пустыннось осени»). Более точно сориентироваться во времени позволяют конкретные детали. Начинается действие в самом конце лета 1929 года («в день тридцатилетия личной жизни» Вощева стояла жара, но уже начали опадать листья с деревьев), а заканчивается в первых числах марта 1930 года (активист получает директиву, написанную «по мотивам» статьи Сталина «Головокружение от успехов» от 2 марта 1930 г.).

Недопустимо «контрреволюционные» антитезы в повести «Котлован» вновь будут пронизывать все повествование: «личная жизнь» и «общий темп труда», «задумавшийся» герой - строители «будущего неподвижного счастья». О публикации такого произведения не могло быть и речи. Впервые повесть была издана только в 1987 году («Новый мир», 1987, No 6). Ясно и внятно изложив свои сомнения в новом мироустройстве, Платонов обратил на себя внимание высших инстанций.

События, происходящие в «Котловане», можно представить как реализацию грандиозного плана социалистического строительства. В городе строительство «будущего неподвижного счастья» связано с возведением единого общепролетарского дома, «куда войдет на поселение весь местный класс пролетариата». В деревне строительство социализма состоит в создании колхозов и ликвидации кулачества как класса». «Котлован», таким образом, захватывает обе важнейшие сферы социальных преобразований конца 1929 - начала 1930-х гг.-индустриализацию и коллективизацию:

Быстро меняющиеся сцены оптимистического труда противоречат самой сути платоновского видения мира - медленного и вдумчивого. Пестрая мозаика фактов и отвлеченные обобщения в равной мере чужды Платонову.

Сюжет повести достаточно «стандартен»: практически любое литературное произведение, в котором затрагивается тема коллективизации, не обходится без сцены раскулачивания и расставания середняков со своим скотом и имуществом, без гибели партийных активистов, без «одного дня победившего колхоза». Однако в платоновском повествовании «обязательная программа» сюжета коллективизации изначально оказывается в совершенно ином контексте. «Котлован» открывается видом на дорогу: «Вощев... вышел наружу, чтобы на воздухе лучше понять свое будущее. Но воздух был пуст, неподвижные деревья бережно держали жару в листьях, и скучно лежала пыль на дороге...». Герой А.Платонова - странник, отправляющийся на поиски истины и смысла всеобщего существования. В «Котловане» дорога становится отправным пунктом сюжета: вышедший с «небольшого механического завода» Вощев «очутился в пространстве», и безвестная дорога привела его к котловану общепролетарского дома. Этот будущий дом становится пространственным и смысловым центром произведения. Дороги организуют пространство, в котором разворачиваются события повести (4).

Однако внутреннее движение времени в «Котловане» крайне не однородно. Внутренние часы «Котлована» то останавливаются, то лихорадочно ускоряют ход. В повести один день может быть выписан по минутам и заполнен множеством эпизодов, но при этом почти полгода сливаются в один монотонно тянущийся день, лишенный каких-либо событий.

Время в «Котловане», однако может «оборачиваться» пространством. Ось времени может заменять пространственные координаты: «Его пеший путь лежал среди лета» - говорится о дороге, по которой идет Вощев.

Если временные рамки повествования в «Котловане» четко обозначены, то пространство регулярно теряет сколько-нибудь определенные очертания.

Котлован, в котором должен быть заложен фундамент общепролетарского дома, начинает расползаться в пространстве, захватывая овраг и все глубже уходя в землю. Котлован постоянно расползается вдаль и уходит в глубь; вначале он захватывает овраг, потом партийная администрация требует его расширения в четыре раза, а Пашкин, «дабы угодить наверняка и забежать вперед главной линии», приказывает увеличить котлован уже в шесть раз. Не случайно в финале повести появится и характерное уточнение - «пропасть котлована», которую можно рыть до бесконечности.

Герои повести обитают в мире, лишенном пространственных ориентиров: землекопы и крестьяне «расходятся в окрестность» или уходят «внутрь города». Город, в котором строится общепролетарский дом,

² Бакинский славянский университет

и деревня, в которой идет раскулачивание, вообще не имеют названий. Единственное название имеет колхоз, имени «Генеральной Линии». В классической литературе маршрут героя может пролегать по реальным улицам реальных городов. Но если у человека, прочитавшего «Котлован» спросить, как дойти от котлована к бараку землекопов или как дойти до города, в котором строится общепролетарский дом, он вряд ли сможет ответить.

Рассмотрим, например разговор Вощева с шоссейным надзирателем:

«Далеко здесь до другого какого-нибудь города?» - спрашивает Вощев.

Обратим внимание, на принцип ориентации в пространстве - «какого-нибудь», «другого» - это противоречит всем привычным нормам. В пространстве, обычно человек движется «от - к», и у этого движения обязательно есть направление.

У А.Платонова все построено иначе, в его мире направления отсутствуют: герой идет «куда-то» (или ему вообще «некуда идти»), и идти для него - важнее, чем дойти. Мучительное преодоление «трудного пространства» лишает платоновского героя дорожных впечатлений. «Трудное пространство» оказывается трудным не само по себе - таким оно воспринимается платоновским героем. Персонажи «Котлована» беспрерывно куда-то перемещаются, но «Вощев ушел в одну открытую дорогу». Цель этого пути - не достижение заранее определенного пункта, а поиск «душевного смысла» всеобщего существования и истины, без которой «стыдно жить» - вот «маршрут» платоновского героя.

Платоновским синонимом к понятию «пространство» становится «неизвестное место» («из неизвестного места подул ветер»).

В отличие от времени, которое обретает у Платонова пространственные координаты, само пространство дематериализуется. Место у Платонова заменяется понятием - а само понятие «пространство» становится метафорой мира идей (1, 171).

Кроме того, нельзя отрицать, что путешествие во времени в крепкий узел завязывает новые социальные отношения. Здесь находится центр пересечения исторического времени и реальности. Познав ушедшие вглубь веков связи, можно выгодно оставить в стороне отжившие принципы, а общественные отношения строить уже на новом фундаменте. Так, сложное и причудливое сочетание настоящего и прошлого пластов в прозе А.Платонова ориентировало человека его времени на завоевание новых рубежей. Но кроме пространственно-временных отношений, немаловажную роль в прозе Платонова сыграли такие неологизмы, как «сверхвременное», «посттерриториальное» и «надместное» и др. Как приверженец гиперболизации в творчестве, созерцатель необычных образов, он любил порою опуститься в самые будничные и спокойные области человеческого сознания, в рабочую среду. Метаморфозы «переброски» тем и идей, естественно, не замедлили сказаться и на стилиевой манере письма.

Завершая данный аспект, приходим к заключению, что характерный принцип конструирования философской системы, в которой определённую роль сыграла пространственно-временная организация, подвел раннего А.П.Платонова к созданию модели мира, воссоединяющей историю и реальность. Первое понятие вообще связано у него с чем-то внеземным, космическим (2, 28). Правда, сегодня мы не имеем права не признать, что эта философская система оказывается иллюзорной, несколько надуманной, не всегда отвечающей реалиям послереволюционных лет. Но следует отметить, что человек, преодолевая свою историческую судьбу, приближается к счастливому мигу вечности. Пространственно-временная организация художественного мира А.П.Платонова в семантико-стилистическом отношении характеризуется более высокой степенью, а именно, выходом в космос. Причём, это стало вполне приемлемой стилистической формой раннего Платонова. Так, текст одного из очерков (1921 г.), вводит нас в необычную атмосферу социального бытия.

Соответствующим образом он оформлен и в стилистическом отношении. Так, в одной из работ Платонов сосредотачивает главное внимание на ярких природных красках. Зримо представляется, как писатель словно бы сам бродит в ночи, среди «бесконечных пространств», таких далеких, с тёмными деревнями, под ясными звёздами над головой. Вокруг мутная, смертельная мгла. Сердце автора замирает в состоянии полной любви и безмятежности. В то же время оно наполнено жалостливыми чувствами, потому как некого ему любить. Все мёртво и тихо в отдалении. И думает писатель о бесконечности. А от «вздоха в просторе буквально разрывается сердце, от взгляда в этот провал меж звёзд ты словно бы становишься бессмертным» [3, 587].

Пространственно-временная организация «Котлована» антиномична. Рамки повести раздвигаются в глубину времени и в необъятное пространство космоса. Пространственно-временная организация повести подчинена главной художественной задаче писателя – не описанию конкретного исторического события, а философскому обобщению эпохальных преобразований.

Разобрав прозаический стиль А.П.Платонова в пространственно-временном аспекте, мы также приходим к выводу, что некоторые события, выражаемые писателем в форме, скажем, глаголов, чаще всего были соотнесены с историческим действием. Они существуют в реальной действительности вне зависимости от высказывания субъекта или самого высказывания, объектом которого они являются. Иными словами, они независимы от непосредственного акта речи и, естественно, подчиняются закономерностям реального времени и пространства.

Литература

1. Левин Ю.И. От синтаксиса к смыслу и дальше (о «Котловане» А.Платонова). Доклады на всесоюзной научной конференции «Стилистика и поэтика». Звенигород, ноябрь, 1981 // Вопросы языкознания, 1991, № 1, с. 170-173.
2. Павловский А.И. Яма: О художественно-философской концепции А.Платонова «Котлован» // Русская литература, 1991, № 1, с. 21-41.
3. Платонов Андрей. Избранные произведения. М.: Экономика, 1983, 878 с.
4. Платонов Андрей. Котлован. Анализ текста. Основное содержание. Сочинения. М.: Художественная литература, 2001, 214 с.
5. Тарланов З. «Котлован»: история без конца // Север, 1990, № 5, с. 152-160.

Ключевые слова: Платонов, повесть, время, пространство, повествование.

Açar sözlər: Platonov, hekayə, vaxt, məkan, nəqlətmə.

Keywords: Platonov, novella, time, space, narrative.

A. Platonovun "Kotlovan" əsərinin zaman-məkan aspekti

Xülasə

"Kotlovan"ın zaman-məkan təşkili antonimikdir. Hekayənin çərçivəsi zamanın dərinliyinə və kosmosun geniş məkanına yayılır. Hekayənin məkan-müvəqqəti təşkili yazıçının əsas bədii vəzifəsinə – müəyyən bir tarixi hadisənin təsvirinə deyil, epoxal dəyişikliklərin fəlsəfi ümumiləşdirilməsinə tabedir. A. Platonovun nəsr üslubunu məkan-zaman baxımından təhlil edərək, yazıçının feil şəklində ifadə etdiyi bəzi hadisələrin ən çox tarixi hərəkətlə əlaqəli olduğu qənaətinə gəlirik. Mövzunun ifadəsindən və ya obyektli olduqları ifadənin özündən asılı olmayaraq reallıqda mövcuddurlar. Başqa sözlə, onlar birbaşa nitq aktından müstəqildirlər və təbii olaraq real vaxt və məkan qanunlarına tabe olurlar.

The time-space aspect of Platonov's "Kotlovan"

Summary

The spatial-temporal organization of the "Kotlovan" is antinomic. The framework of the story is being pushed into the depths of time and into the vast space of space. The spatial-temporal organization of the story is subordinated to the main artistic task of the writer – not the description of a specific historical event, but the philosophical generalization of epochal transformations. Having analyzed the prose style of A. P. Platonov in the space-time aspect, we also come to the conclusion that some events expressed by the writer in the form of, say, verbs, were most often correlated with historical action. They exist in reality, regardless of the utterance of the subject or the utterance itself, the object of which they are. In other words, they are independent of the direct act of speech and, naturally, obey the laws of real time and space.

Rəyçi: prof. R.M. Novruzov

İlahə Rəşad qızı Səfərzadə³

ROMAN JANRI: MÜHARİBƏ VƏ QADIN

(Şərif Ağayarı "Arzulardan sonrakı şəhər" əsəri əsasında)

Giriş. Qadınların tarixən müxtəlif müharibə və münaqişələrdə oynadığı rolun, tarixi kataklizmlər zamanı üzləşdikləri çətinliklərin, yaşadıkları travmaların və mübarizələrin geniş şəkildə qələmə alındığı bədii əsərlərə istər dünya, istərsə də Azərbaycan ədəbiyyatında çox sayda örnək gətirmək mümkündür. Bu mövzu müharibələrin qadınların həyatına necə təsir etməsi, gender dinamikasındakı dəyişikliklər və qadınların çətin həyat şərtlərinə necə reaksiya verməsi kimi bir çox mühüm meyarları ehtiva edir.

Ədəbiyyatda müharibə mövzusunun tarixi qədimdir. Xalqların tarixində baş verən müharibələr ədəbiyyata da təsirsiz qalmamışdır. Hələ tarixin ilkin çağlarında yaradılmış ədəbi nümunələrdə savaş motivi ilə rastlaşırıq. Şifahi xalq ədəbiyyatında isə dastanlar, demək olar ki, müharibə motivi üzərində qurulmuşdur. Azərbaycan epik təfəkküründə qadın qanlı döyüşlərdə belə kişinin yanında, kişi döyüşə gedəndə isə qadın onun arxasının dayağıdır. Siyasi təməllərə dayanan qeyri-insani müharibə ilə humanizmin ön planda olduğu ədəbiyyat tarix boyu bir-birini müşayiət etmiş, bu təmas zəminində "müharibə ədəbiyyatı" anlayışı formalaşmışdır. Müharibə ədəbiyyatının təsnifatı [5, s. 101], eləcə də müharibə döyüşündə yazılan əsərlər ilə müharibədən sonra yazılan əsərlərdə mövzuya yanaşma fərqləri ədəbiyyatşünaslığın gündəliyində olan məsələlərdəndir [3, s. 220].

Müharibə ədəbiyyatında yaradılan qadın obrazları ya onların fədakarlığının tərənnümü, ya da çəkdikləri ağır və əzabların təsviri ilə səciyyələnir. Dünya ədəbiyyatı təcrübəsində qadın xarakterləri, əsasən, güclü və dözümlü, azad, vətənsəvər, fədakar, mübariz insanlar kimi təqdim edilir.

"XX əsrin 70-ci illərində humanitar elmlərdə "qadın mövzusu"na maraq xeyli artmışdı. Bu da onunla izah olunmuşdu ki, XX əsrin ikinci yarısında feminizm hərəkatında bir sıra dəyişikliklər baş verdi, nəticədə cinslərin, münasibətlərin nəzəri təhlil zərurəti meydana gəldi" [7, s. 7].

Azərbaycan romanlarında qadın obrazları müharibənin kölgəsində zamanın gedişatına müqavimət göstərən, öz əzizlərini qorumağa çalışan güclü şəxsiyyətlər kimi təqdim edilmişdir. Qarabağ savaşına həsr olunmuş romanlarda qadınlar tək-cə fərdi faciələri ilə deyil, həm də sosial transformasiyalarla üzləşirlər. Müharibənin sərt reallıqları ilə üzləşən azərbaycanlı qadınlar romanlarda çox vaxt müharibədən sonrakı cəmiyyətdə öz rollarını yenidən müəyyənləşdirməyə çalışan güclü və dözümlü fərdlər kimi görünür. Qadın obrazlarının yaşadığı mənəvi ağrılar və itkilər müharibənin bəşəriyyətə dərin təsirlərini anlamağa kömək edir. Azərbaycan yazıçıları qadın probleminə diqqət yetirməklə müharibənin iç üzünü oxucuya daha təsirli çatdırırlar.

"Arzulardan sonrakı şəhər"də qadın

Müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Şərif Ağayarı yaradıcılığında dövrün ictimai mənzərəsinin təsviri xüsusi yer tutur və bu təsvirlərdə müəllif uydurması ilə real həyat gerçəklikləri bir-birini tamamlayır. Yazıçının, əsərlərində müharibə və onun nəticələrinə geniş yer verməsinin səbəblərindən biri doğulub boya-başa çatdığı Laçın rayonunun uzun illər düşmən işğalı altında qalması, işğalla üzləşmiş xalqın acı taleyini yazıçının öz ömründə yaşamasıdır. Onun əsərlərinin əksəriyyətinin mövzusu Qarabağ, müharibənin törətdiyi fəsadlar, qaçqın və köçkünlərin acınacaqlı həyat tərzi və doğma torpaqlara qayıtmaq arzusu təşkil edir [9].

Şərif Ağayarı "Arzulardan sonrakı şəhər" romanının mərkəzində müharibənin nəticəsi olaraq indiki zamana yadlaşma, özgələşmə problemi dayanır. Yazıçı əsərdə göstərir ki, itirilən sadəcə torpaq deyil, torpaqla birlikdə yaşayan və ölən insanların həyatlarıdır. Romanda yadlaşmanın gətirdiyi konflikt gerçəkliklə xəyal dünyası arasında baş verir. Əsərin baş qəhrəmanı *"hər vəchlə arzularına əks olan, qəddar və amansız gerçəklikdən qurtulmağa çalışaraq xəyallarına sığınır"* [6, s. 85]. Romanda hadisələr iki zamanda təqdim edilir: biri, Həsənin dilindən anlaşılan hazırkı dövr, ikincisi isə Misirdəki Maanis adlı qulun dilindən nəql olunan min illər əvvəl baş vermiş hadisələrin zamanı. Müəllif iki fərqli zaman yaradaraq azadlıq idealının insan təxəyyülündə dəyişmədiyi fikrini irəli sürür.

Əsər nənəsindən başqa heç kəsi olmayan Həsənin yuxusunda çəhrayı atları görməsi ilə başlayır. Həyatda ona əziz olan insanların, demək olar ki, hamısını itirmiş nənə nəvəsinin ruhi vəziyyətinə görə narahat olub onu psixoloqun yanına gətirir. Nənənin özünün də ruhi vəziyyətini normal məntiqlə izah etmək çətindir: o, nəvəsini özünün bir parçası kimi görür. Həsən də bunun fərqindədir: *"Sizə bir sirr açım: Nənəm mənimlə bədəninin bir parçası kimi rəftar edirdi. Mən qulağımı qaşığıyanda da onun iradəsi ilə etməli idim. Bir yerim ağrıyanda məndən artıq ufuldayırdı. Eyni qayda xəyal dünyama da aid idi. O, tarakan kimi qulağımdan beynimə girib nə düşündüyümü bilmək istəyirdi. Dünyada ən zəhləsi gedən şey, şübhəsiz ki, çəhrayı atlar idi. İmkan olsa, onları beynimin içində qılıncla doğrayar, qanını xəyalımdakı yaşıl təpəliklərə tökərdi. Gücü çatmasa, bir qutu boya alıb hamısının rəngini dəyişərdi. Ona görə yox ki, o atlar mənə əzab verirdi. Ona görə ki, o atları nənəmin icazəsi olmadan düşünür; başımdan çıxara bilmirdim"* [1, s. 155].

"Həsənin qeyd etdiyi çəhrayı atlar romanın süjet xəttinin düzümündə əsas yerlərdən birini tutur. Əsərin əvvəlində ağzı bağlanmış atların təsvirini verməklə müəllif torpaqlarımızın işğal altında olmasına eyham vurur. Çəhrayı atların Həsənin anasının ölümündən sonra onun yuxusuna girməsi isə Ana obrazını itirilən torpaq anlamında qavramağa imkan verir" [2].

Nənə nəvənin gözündə xarici görünüşünə görə çirkin olsa da (müəllif nəvəsinin dili ilə onun çirkinliyini

³ Bakı Dövlət Universitetinin doktorantı. mail: ilaha.safarzadeh@gmail.com

detallarına qədər təsvir edir), nənənin xarici görkəmi ilə daxili aləmi təzad halındadır. Kənardan baxana çirkin və qaba görünən nənənin kövrək qəlbi var, kənardan güclü görünməyə çalışır, içi isə özünü yandırır, öz zavallılığının fərqiçindədir.

Romandakı nənə xətti ilə bağlı paralelliklər aparən ədəbiyyatşünas Məti Osmanoglu “Mənim nəğməkar bibim”, “Saz”, “Tütək səsi” kimi nümunələrdə də müharibə illərinin yetim uşağı və onu himayə edən yaşlı insan tandeminin olduğunu vurğulayaraq bütün bu assosiasiyaların fonunda Şərif Ağayarın nəvə-nənə hekayəsinin, bütövlükdə romanın tamamilə orijinal olduğunu qeyd edib [4].

Nənə və nəvə doğma yurddan qovulmuşlar. Hər gün başlarının üstündən, yanlarından mərmilərin uçduğu məkanda yaşamaq qorxulu olduğu üçün nisbətən sakit bölgədə uzaq qohumlarının evinə yerləşmişlər. Nənə öz nəvəsini burada məktəbə göndərir, onun qayğısına qalır, təlim-təربiyəsi ilə məşğul olur. İstəyir ki, nəvəsi dərslərini yaxşı oxusun, ağıllı olsun, onun sözündən çıxmasın. Əsər boyu nəvənin məktəb macəralarının şahidi olur. Həsən uşaq olsa da, nənə qadınliq instiktindən irəli gələn duyğu ilə ona arxalanır. Bazarda satıcı qadınla dalaşib, yeniləndə nəvəsini görür, ona sığınib ağlayır. Bu, şəfqətə və qayğıya daha çox ehtiyacı olan qız uşağının öz atasına olan münasibətinə bənzəyir.

“Əsər döyüş səhnələrindən uzaq olsa da, müharibənin yaratdığı fəsadları oxucuya dəqiqliyi ilə təqdim edir” [8]. Ölkədə həmin dövrdə hökm sürən xaos, boşluq qadınların timsalında daha aydın cizgilərlə nəzərə çatdırılır. “Nənənin təxmininə görə ayaqlarını rahatca o halqalara keçirən oğru binanın çardağından sallanıb, pəncərədən içəri keçəcək, çəhrayı atlı xalçanı və 300 manatı götürüb aparacaqdı. Biz pulu poçtdan alanda, xalçanı həyata düşürüb təmizləyəndə görmüşdük. Üstəlik, yiyəsiz, kimsəsiz olduğumuzu hamı bilirdi. Kim kimədi! Bu saat it yiyəsini tanımur. Nə milisə etibar var, nə əsgərə. Pula-xalçaya görə lap bizi öldürə də bilərdilər” [1, s. 61]. Bu sətirələrdə müharibənin başsız qoyduğu, ərsiz, oğulsuz qalan, başının üstündə kişi olmayan qadının sosial statusuna, düşdüğü şəraitdəki acizliyinə diqqət çəkilir.

Müharibə dövründə bütün cəmiyyət, eləcə də qadınlar iqtisadi çətinliklərlə üzləşirlər ki, bu da qadınların üzərinə düşən işin ağırlaşmasına, ailə daxilindəki ənənəvi normaların dəyişməsinə səbəb ola bilər. Əsərdəki nənə nəvəsinin maddi ehtiyaclarını qarşılamaq üçün əlindən gələni edir. Bununla belə, onlar bəzən günlərlə evdə yeməyə heç nə tapmırlar və nənə bunun mənəvi ağırlığı altında əzilir.

Müharibə şəraiti qadınları sosial statusunu dəyişməyə məcbur edir, onlar ictimai-siyasi proseslərə müqavimət göstərməli, ictimai dəyişiklik və ədalət uğrunda mübarizədə fəal iştirak etməli olurlar. Nənəni nəvəsi ilə yaşadıkları evdən çıxarmaq istədikləri zaman onun içində yığılmış enerji üzə vurur: “bizi oradan gavurlar qovalayır, buradan da siz? İmam haqqı od vurub yandıraram buraları!” [1, s. 98]. Nənənin bu sözləri müharibənin iç üzünü, onun insanların, xüsusən də yurdsuz-yuvasız qalmış qadınların acınacaqlı halını çılpaqlığı ilə göstərir.

Şərif Ağayar romanda nəvəsi ilə yalnız qalmış yaşlı qadının həyat mübarizəsini ikili planda təqdim edir. Birinci planda nənə yaşamaq naminə savaşı, nəvəsini böyütmək əzmində olan qadındır, ikinci planda isə onun davranışları və danışıqları kənardan baxana kobud görünür. Ətrafdakı yad mühit, insanlar arasında müharibənin şiddətləndirdiyi soyuqluq nənəni də yurd-yuvaya laqeydləşdirir:

- Deyirəm, görən, gavurlar biz tərəfləri də alıblar, yoxsa, yox?
- Nəyinə lazımdı? Heç kim yoxdu oralarda.
- Oraları alsalar, biz də qaçqın sayılarıq, hökumətdən çörək pulu alarıq.
- İstəyirsən, alınsın, bizə çörək pulu versinlər?
- İstəmirəm, əgər alınıbsa, haqqımızı alaq deyirəm” [1, s. 217].

Romandakı əsas xarakter – nənə müharibənin qəddarlaşdırdığı mühitdə öz mənəvi gücünü və müqavimətini itirmir. Ayaq üstə dayanmağın zəruriliyini hiss edir: “Nənənin növbədəki basırıqda yıxılmasından yaman qorxurdum. Hər dəfə çörək almağa təkidlə özü gedirdi. Deyirdi, sən üzüyümsəqsən, bacarmırsan. Nənəm çörək növbəsində əziləndə elə cikkə çəkirdi ki, adamlar dik atırdı” [1, s. 216].

Öz keçmişindən, həyat təcrübəsindən gələn qəliblərlə yaşamağa nənənin haqqı var, bununla belə, o, vəziyyətə uyğunlaşmaq, yaranmış vəziyyətdə yeni dəyərlər sistemini qəbul etmək məcburiyyətindədir. Məsələn, nənə üçün qəhrəmanlıq savaşımaq yox, qardaşı Mirzəmmədin meyiti qoyub qaçmamasıdır. Nənə obrazının təzadlarla dolu mürəkkəb psixoloji dünyasını nəvəsi hamıdan yaxşı açır: “Nənəmdir, vəssalam. Əyri dişli, donqar belli, çör-çöp saçlı, cır səslı, zəhlətökən nənəm. Mənim sevinli ifritəm! Miss 154-üm!” [1, s. 43].

Bu həm də sosial-siyasi problemlərin, işğal faktorunun, yurdsuzluğun ağı və acılarının təsviri baxımından mükəmməl ədəbi priyomdur. “Arzulardan sonrakı şəhər” romanının mövzusu müharibə olsa da, burada azadlıq və özgələşmə probleminin bədi həlli müəllifin diqqət mərkəzindədir. Həsən obrazı sonacən “özgələşmə” də, təzadlı şəxsiyyətə malik nənə daxilində özgələşmə psixologiyası ilə mübarizə aparır. Bu mübarizə müharibə dövrünün nənəsinin bir fərd və bədi obraz kimi orijinallığını şərtləndirir.

Nəticə. Müasir Azərbaycan ədəbiyyatında müharibə mövzusunun ayrıca yeri var. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu mövzu ilə bağlı bir çox əsərlər qələmə alınmış, həmin əsərlər əsasında filmlər çəkilmişdir. Birinci Qarabağ müharibəsi Azərbaycan torpaqlarının işğalı ilə nəticələndiyi üçün ədəbiyyatda daha çox bu məğlubiyyətin gətirdiyi ağı-acıların təsviri ön planda olmuş, intiqam çağırışları əsas motiv kimi üzə çıxmışdır.

Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanında da müharibənin gətirdiyi fəlakət, azadlıq ideali və özgələşmə problemlərinin bədi həlli əsas götürülmüşdür. Romandakı nənə obrazı bir çox xüsusiyyətlərinə görə müharibənin didərgin saldığı qadınların ümumiləşmiş obrazı səciyyəsi daşıyır. Yazıçı diqqəti bu obrazın zahiri ilə

daxilindəki təzad əsasında “kişisizləşmiş” cəmiyyətdə qadının qoruyucu vəzifəsini öz üzərinə götürməsinə yönəlmiş, nəvənin “sevimli ifritə” kimi səciyyələndirdiyi şəxsiyyət fenomeni yaratmışdır. Qeyri-tipik müharibə qadını olan nəvə daxilinə nüfuz etməyə can atan “özgə” ilə mübarizə aparır, özgüləşməyə müqavimət göstərməyə çalışır. Nəvə müharibənin qarşısını almağa acizdir, bu onun iradəsindən kənardadır, lakin gücü çatdığıncə müharibənin faciələrinə canını sipər edir.

O da vurğulanmalıdır ki, Azərbaycan ordusunun 44 günlük Vətən Müharibəsində əldə etdiyi zəfər, torpaqlarımızın işğaldan azad olunması ədəbiyyatın qarşısında da yeni üfüqlər açır, ən mühümü isə ədəbiyyatın “məğlubiyyət kompleksindən” təmizlənməsinə şərait yaradır.

İstifadə edilmiş ədəbiyyat

1. Ağayar Ş. Arzulardan sonrakı şəhər. Bakı: Qanun. 2017, 232 s.
2. Akimova E. Yuxu ilə reallığın qovuşduğu məkan: Arzulardan sonrakı şəhər [Elektron Resurs] URL: <https://edebyyatqazeti.az/news/edebi-tenqid/444-yuxu-ile-realligin-qovusdugu-mekan-arzulardan-sonrakı-seher>
3. Auerbach E. “Edebiyat və Harp”. İÜ Üniuersite Konferansları (1940-1941), İstanbul: İÜ Edebiyat Fakültesi Neşriyatı, 1941.
4. Cəfəri A. Klassik bütələri sındıran roman [Elektron Resurs] URL: <https://kulis.az/xeber/edebi-tenqid/xeber-17971>
5. Duman H. Savaş Edebiyatı. Türk Dili və Edebiyatı Dergisi, Cilt: 58, Sayı: 1, 2018, s. 99-110.
6. Hasanova, L. (2023). “Güncel Azərbaycan Romanı: Gelişmə Eğilimleri ve Perspektifler (2000’li Yılların Romanları Temel Alınarak)” Recep Tayyip Erdoğan Üniversitesi Fen Edebiyat Fakültesi Türk Dili ve Edebiyatı Dergisi, 4/2: 82-95.
7. Qafarova S. Gender və Filologiya. Dərs vəsaiti. Bakı: Mütərcim, 2009. 144 s.
8. Rəşid S. Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanı haqqında [Elektron Resurs] URL: <https://mustaqil.az/s/C9%99rif-agayarın-arzulardan-sonrakı-s%C9%99h%C9%99haqqında-s%C9%99fa-r%C9%99sid-yazır/>
9. Səlifova H. Şərif Ağayarın Qarabağ mövzusunda yazılmış hekayələri [Elektron Resurs]. <https://dibace.net/dunyadan/s/C9%99rif-agayarın-qarabağ-movzusunda-yazılmış-hekay%C9%99ri-serif-agayarın-karabağ-hakkındakı-hikayeleri/>

Açar sözlər: Müharibə, qadın, Şərif Ağayar, Arzulardan sonrakı şəhər, xarakter, nəsr, roman

Key words: War, women, Sharif Aghayar, The City after Dreams, character, prose, novel

Ключевые слова: Война, женщина, Шариф Агаяр, «Город после снов», персонаж, проза, роман

Xülasə

Bədii əsərdə qadın obrazlarına müəllif yanaşması müasir dövr ədəbiyyat araşdırmalarında tədqiqatçıların üzərində xüsusi dayandığı məsələlərdəndir. Bu tendensiyanın geniş vüsət almasında sosial-siyasi səbəblərlə yanaşı, ədəbiyyatsünaslıqda gender amilinə diqqətin artmasının da böyük rolu vardır. Ədəbiyyatda müharibə mövzuna isə, demək olar, bütün dövrlərdə müraciət edilmişdir. Müharibə böyük siyasi çalxantını, ictimai qarışıqlığı və bəşəri ədalətsizliyi özündə birləşdirən qeyri-insani akt olaraq toplumlarda böyük izlər buraxır. Həmçinin mənəvi böhranları da öz bərabərində gətirir. Ədəbiyyat müharibə zamanı və müharibədən sonra rast gəlinən əxlaqi ziddiyyətləri, vicdanın səsinə və etik dəyərləri mühakimə edir. Uzun illər işğal altında qalan Azərbaycan da bu ağrıları yaşamış, müharibə və müharibənin insanların həyatına vurduğu yaralar ədəbiyyatın baş mövzularından birinə çevrilmişdir.

Ədəbiyyatımızda müharibə mövzusunda yazılan əsərlər arasında Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” əsəri diqqət çəkməkdədir. Əsərin qadın qəhrəmanı müharibənin qanlı üzünü daha təsirli boyalarla əks etdirmək baxımından seçilir. Nəvə obrazı bütün mənfi və müsbət xüsusiyyətləri ilə ədəbiyyatımızda sevilən obrazlar sırasındadır.

Novel genre: war and women (Based on Sharif Aghayar’s “The City after Dreams”)

Summary

The author’s approach to the female characters depicted in the work of art has become an issue that researchers focus on in modern literature studies. In addition to the socio-political reasons, the increasing attention to the gender factor in literary studies has a great role in the expansion of this tendency. The theme of war has been addressed in literature in almost all periods. War, as an inhumane act that combines great political upheaval, social chaos and human injustice, leaves great traces in societies. It also brings spiritual crises. Literature judges the moral contradictions, the voice of conscience and the ethical values encountered during and after the war. Azerbaijan, which has been under occupation for many years, also experienced these pains, and the war and the wounds inflicted by war on people’s lives have become one of the main topics of literature.

Among the works written on the subject of war in our literature, Sharif Aghayar’s “The City After Dreams” draws attention. The female hero of the work stands out in terms of reflecting the bloody face of the war with more effective colors. The character of grandmother is among the favorite characters in our literature with all its positive and negative features.

Романный жанр: война и женщина (по мотивам произведения Шарифа Агаяра «Город после снов»)

Резюме

Авторский подход к изображенным в произведении женским персонажам стал проблемой, на которую обращают внимание исследователи в современном литературоведении. Помимо социально-политических причин, большую роль в расширении этой тенденции играет возрастающее внимание к гендерному фактору в литературоведении. Тема войны поднималась в литературе практически во все

периоды. Война, как бесчеловечный акт, сочетающий в себе большие политические потрясения, социальный хаос и человеческую несправедливость, оставляет в обществе огромные следы. Война также приносит духовные кризисы. Литература судит о моральных противоречиях, голосе совести и этических ценностях, с которыми столкнулись во время и после войны. Азербайджан, находящийся в течение многих лет под оккупацией, также испытал эти боли, а война и раны, нанесенные войной жизни людей, стали одной из главных тем литературы.

Среди произведений, написанных на тему войны в нашей литературе, обращает на себя внимание произведение Шарифа Агаяра «Город после снов». Женщина-герой произведения выделяется тем, что более эффектными красками отражает кровавый лик войны. Образ бабушки со всеми его отрицательными и положительными чертами является одним из любимых образов в нашей литературе.

RƏYÇİ: dos. S.Abbasova

Jalə Xəlil qızı Nağıyeva ⁴

“KİTABİ-DƏDƏ QORQUD” DASTANINDA HUMAY QUŞU İLƏ BAĞLI MİFİN İZLƏRİ

Giriş. Qədim türk mifoloji mətnləri içərisində Humay quşu mifoloji obrazına rast gəlirik. Bu quşu fonetik və poetik olaraq Umay Ana mifoloji obrazı ilə əlaqələndirirlər. Humay və ya Umay mifoloji Ulu Ana kompleksində mühüm yer tutan başlıca fiqur olmasına baxmayaraq, təəssüf ki, onunla bağlı inanclar bütöv mifoloji mətnlər kimi tam toplanmamışdır. Bütöv bir mifik süjet, bir mif mətni olmasa da, “Kitabi Dədə Qorqud”da da Umay Ananın izlərinə təsadüf edirik. Dastanın girişində Dədə Qorqudun təsvir etdiyi qadınların soyunun Umay ilə bağlılığını qeyd etmək olar. Məqalədə Umay Ana obrazının izləri araşdırılır.

Əsas hissə. Cənnət quşu olaraq adlandırılan, gözlə görünməyəcək qədər yüksəkliklərdə uçan, davamlı olaraq uçan ayaqsız əfsanəvi quş kimi bilinən Humay türklərin qədim mifoloji mətnlərində, eləcə də folklorunda yer almışdır. Türk inancına görə, quş Göy Tanrının himayəsində olan bir varlıqdır. Buna görə də bəzi quşlar müqəddəs hesab olunmuş, insanlara uğur gətirən, xeyri təmsil edən varlıq kimi qəbul olunmuşdur. Məlumdur ki, şamanizmdə ölən insanın ruhu quş kimi təsəvvür olunur. Yaxud yeni doğulmuşlara verilən ruh quş cildində olur. “Məlikməmmədin nağılı”ndakı divin canının şüşədəki göyərçin olması da bu düşüncənin izləri ola bilər. Bu keyfiyyət türklərdə quşların onqon hesab olunması ilə əlaqəli görünür. Lakin B. Uslu quş kultunun türklər üçün əhəmiyyətli olmasını onların nəinki bir totem və ya onqon hesab olunmaları ilə izah edir, əksinə bu fikrə zidd bir aspektdən yanaşır. Tədqiqatçı bu cəhəti türk boylarının hər birinin bir quşu öz rəmzi olaraq tanınması ilə əlaqələndirir: “*Türk mifologiyasında quşlar totem olaraq yer almır. 24 Oğuz boyu arasında hər dördü üçün bir quşun onqon hesab olunmasında monqolların təsiri duyulur. Çünki monqollar ailədə ana haqqının hakim olduğu, totemlərə inam bəsləyən xalq idilər. İstər Rəşidəddinin əsərlərində, istərsə də Əbülqazi Bahadır Xanın “Şəcəreyi – Tərakimə” əsərində onqon olaraq göstərilən quşlar, əslində, Oğuz boylarının totem olaraq qəbul etdiyi varlıqlar yox, hər boyun digərlərindən fərqlənməsini və tanınmasını təmin edən rəmzlərdir*” (8, s. 21).

İstər bir totem və ya onqon, istərsə də bir rəmz olmasından asılı olmayaraq quş kultu türklər üçün, həqiqətən də, əhəmiyyətli yerə malik olmuşdur. Müəllif quş kultunu hər nə qədər totem kimi qəbul etməsə də, şaman dualarından, digər türk inanclarından aydın olur ki, tək Tanrıya – Göy Tanrıya inanan türklər yeri gəldikcə quşlardan ya birbaşa kömək istəmiş, ya da quşlar vasitəsilə Tanrıdan yardım istəmişlər. Umay, yaxud digər adları ilə Humay, Kumay, Hüma obrazları da bu quşlar sırasında olduqca mühüm yer tutur. Humayın bu adları ilə bağlı fikirlər də müxtəlifdir. Bəzi tədqiqatçılar Humayı əsas götürərək digər variantların fonetik dəyişiklik nəticəsində yarandığı qənaətinə gəlirlər, bəziləri isə bunları fərqli funksiyaları olan, lakin kökdə bir-birinə bağlı olan quşlar kimi qiymətləndirirlər. Biz bu tədqiqatda Humay morfemini əsas götürərək bu quşla bağlı mif və əfsanələrin mövzu və məzmun dairəsi üstündə duracağıq.

Qeyd etmək lazımdır ki, Humayla bağlı inanclar bu gün də istər Azərbaycanda, istər digər Türk xalqları arasında yaşamaqdadır. Birinci fəsildə qeyd etdiyimiz “*başına dövlət quşu qonmaq*” ifadəsi bunlara nümunə ola bilər. Burada nəzərdə tutulan quş “Dövlət quşu” yaxud Hüma adlandırılmışdır. Bahəddin Ögel “Türk mitolojisi” adlı kitabının birinci hissəsində Hüma quşunu Humayla eyniləşdirmiş və bu fikirləri yazmışdır: “*Humay və ya Hüma quşu peyğəmbərin hədislərində və islami ədəbiyyatlarda qeyd olunan bir quş – Cənnət quşudur. İslamiyyətdə və Ön Asiya nağıllarında Simurq quşu ilə qarışdırılan bu quş Qaf və ya Elbrus dağlarında deyil, Cənnətdə oturarmış. Bəzən uçaraq göyün yeddi qat üstünə çıxar, fəlaklər, bürclər arasında dolaşar, hətta Tanrıya qədər gedib çatarmış*” (4, s. 109).

Bütün bu fikirlər Humay və Hüma quşlarını eyniləşdirməyə imkan verir. Bu sitatdan da aydın olur ki, Hüma quşunun da Umay(Humay) kimi Tanrıya çata bildiyinə inanılmışdır. Bu quşun cənnətdə oturması düşüncəsi isə çox güman ki, islam dininin təsiri ilə yaranmışdır. Zamanla quşun adında yaranan variantlaşmalar kimi, funksiyalarında da dəyişikliklərin yaranması qeyri-adi görünür. M.Təhmasib isə Hüma(Humay) quşu ilə bağlı bunları qeyd edir: “*Bu quşun kölgəsi bəxtiyarlıq və səadət rəmzidir. Onun kölgəsi kimin başı üzərinə düşərsə, o, dünyada mütləq ən bəxtiyar adam olur. Bunun nəticəsi olaraq bu quşun ikinci xüsusiyyəti meydana gəlmişdir. O, kimin başına qonarsa, həməm adam padşah, yəni dövlət, hökumət başçısı olur*” (7, s. 11).

Sağlam keçən doğumdan sonra bu gün də bəzi ailələrin qurban, sədəqə verməsi, yaxud ehtiyacı olanları doyurmaq, müxtəlif niyyətlər etməklə minnətdarlığı ifadə etmək və s. rituallar həyata keçirməsi Umay quşu ilə bağlı inanclardan geriyə qalanlar ola bilər. Belə ki, şamanist türklər də uğurlu keçən doğumdan sonra Umay ene üçün qanlı (at, qoyun kimi heyvanları qurban kəsərlərmiş) və qansız (oda yağ atmaq, şərab səpmək və s. qurbanlar qansız qurban hesab olunur) qurbanlar verərlərmiş.

Humayla bağlı əksər inanclar onun qoruyucu dişi bir ruh olması ilə əlaqədardır. Bu inam bu gün də özünü qoruyub saxlamışdır. “*Teleut qadınları da doğum zamanı onları qoruyan ruhların varlığına inanırlar. Onların adətən ernegender ya da enekələr adlandırdığı bu ruhlar ölmüş nənə və babalarının ruhlarıdır. Qədimdə bu ruhlara qoyun da qurban edilərmiş. Uşağın dünyaya gəlişi Sibir xalqlarında böyük bir şənliklə qeyd olunur*” (8, s. 120).

Humay quşu ilə bağlı başqa bir inam isə Ural ətrafı türklərin mifologiyasında öz yerini almışdır. Bahəddin Usludan tərcümə etdiyimiz həmin mifin qısa məzmununu belədir: “*Ural ətrafında yaşayan türklərin inancına görə, Göy Tanrısı olan Samravın iki arvadı varmış. Bunlardan biri Günəş, digəri isə Ay Anadır. Samravın bu həyat yoldaşlarının hərəsindən bir qızı dünyaya gəlir. Günəş Anadan doğulan qızı Humay (Umay), Ay Anadan doğulan qızı isə*

⁴ Bakı Dövlət Universitetinin doktorantı jalaxhalilova@yahoo.com

Aylulu(Ayluh) adlandırılmışdır” (8, s. 298-299).

Bu mətndə maraqlı cəhət Umayın Tanrı Samravın Günəşdən olan qızı olmasıdır. Türklərin Umayı bəzi mənbələrdə uzun sarı saçlı, ağ geyimli təsvir etmələri ilə bu məzmun əlaqəli görünür. Bəzi mənbələrdə isə Umay buyuzları olan bir inək kimi təsvir olunmuşdur. Yaxud tədqiqatın əvvəlində qeyd etdiyimiz kimi yanında bir yırtıcı, qucağında bir uşaq olan, bəzən öz taxtında əyləşən bir qadın kimi... Bu an bizi maraqlandıran Umayın Günəşlə müqayisəsidir. Bu haqda prof. Mirəli Seyidovun fikirləri də dediklərimizə işıq tutur. Tədqiqatçı “Qam-şaman və onun qaynaqlarına ümumi bir baxış” adlı kitabında “Ağ oğlan” əfsanəsinin variantlarından biri haqda bu fikirləri qeyd edir: “*Ağ oğlan əfsanəsinin bir variantında qadının saçları ətrafa işıq saçır: Görünür ki, bəzi türk xalqları Umayı qızıl, sarı saçlı təsvir etməklə onun Günəşlə olan bağlılığını nəzərə çatdırmaq istəmişlər*” (6, s. 106).

Bu sitatdan da göründüyü kimi müəllif əfsanədəki qadın obrazının Umayla bu və ya digər dərəcədə bağlılığı olması qənaətinədir. Müəllif “Üç bacının nağılı”ndan gətirdiyi kiçik süjetlə fikrini ciddi anlamda əsaslandırmışdır. Bu nağılda üç bacıdan böyüyünün səhər tezdən “Sübhi-Sadiq”dən kömək istəməsini nəzərə çatdıraraq, bu obrazın da Günəşlə, dolay yolla Umayla bağlılığı olması qənaətinə varır.

Humay və ya Umay mifoloji Ulu Ana kompleksində mühüm yer tutan başlıca fiqur olmasına baxmayaraq, təəssüf ki, onunla bağlı inanclar bütöv mifoloji mətnlər kimi tam toplanmamışdır. Bu gün bizə Umayla bağlı məlum olan mif mətnləri və şaman dualarının əksəriyyəti keçən əsrdə rus və Avropa tədqiqatçıları tərəfindən toplanmış, türkcəyə və dilimizə tərcümə olunmuş mətnlərdir. Həmin tədqiqatçılar sırasında Verbitski, V.Radlov, G.Potanın, Ç.Vəlixanov, V.Propp, A.Losev, S.Tokarev və başqalarının adlarını qeyd edə bilərik. Bu gün bizə məlum olan əksər mif mətnləri məhz bu tədqiqatçıların araşdırma və toplanmaları sayəsində əlimizdədir. Bununla belə, Humay quşu ilə bağlı orijinal bir mif mətninə Azad Nəbiyevin “Azərbaycan xalq ədəbiyyatı” adlı kitabının birinci hissəsində rast gəlirik. Məlum olur ki, müəllif bu mətni 1983-cü ildə Dərbənddə Əfruz xanım Durdiyeva adlı bir qadınlardan dinləyərək yazıya köçürmüşdür.

Bütöv bir mifik süjet, bir mif mətni olmasa da, “Kitabi Dədə Qorqud”da da Umay Ananın izlərinə təsadüf edirik. Dastanın girişində Dədə Qorqud qadınların dörd cür olduğunu vurğulayır. Birini soy solduran, birini toy dolduran, birini evin dayağı, birini isə bayağı adlandırır (5, s. 22). Bu qadınlardan biri – Dədəm Qorqudun evin dayağı adlandırdığı qadın yenə onun öz deyimi ilə Fatimə, Ayşə soyundan gəlir. Bəzi mənbələrdə görürük ki, Umay anaya aid görüşlər islamiyyətdən sonra Hz. Fatiməyə də aid edilmişdir. Məsələn, bu haqda Elif Ersoy məqaləsində yazır: “*Mifik mənada Fatimə başında tac, bir kraliça kimi təsvir olunur. Necə ki, Məryəm anaya Cənnətin kraliçası deyilmişdir; eynilə Məhəmməd Mustafə də Fatimənin cənnət qadınlarının əfəndisi olduğunu söyləmişdir. Atası Məhəmməd ona həm də “Ümmü Əbiha”, yəni “atasının Anası” ləqəbini vermişdir. Məhəmmədin soyu “Kövsər” olaraq bilinən Fatimədən davam edir və gah bərəkət, gah şəfa üçün “Fatimənin əli”ndən kömək istəyərlərmiş*” (2, s. 12).

Bu keyfiyyətlər göstərir ki, həqiqətən də Ulu Ana kultu və ya Umayla Hz. Fatimə arasında bağlılıq vardır. Yəni Dədə Qorqudun Fatimə soyundan hesab etiyi həmin qadınlar bir növ elə Umay ananın davamçıları, onun müsbət keyfiyyətlərinin daşıyıcıları kimi səciyyələndirilə bilər. “Salur Qazanın evinin yağmalandığı boy”da Uruzun dilindən anasına deyilən “Ana haqqı – Tanrı haqqı” ifadəsi də göstərir ki, analıq haqqı və Tanrı haqqı bir-birinə bərabər tutulmuşdur. Bu isə bizə təqdim etdiyimiz mif mətnlərində olduğu kimi, Umay ananın lap başlanğıcdan Tanrı ilə birlikdə olması, Tanrının izni ilə insanlara kömək etməsi və s. süjetləri xatırlatdı. Bəlkə də bu nümunədə Ana haqqının Tanrı haqqına bərabər tutulması məhz həmin inanclardan qalan izlər olaraq dastanda özünə yer etmişdir.

“Kitabi Dədə Qorqud”da “Umay ananın izlərini görürük”, – deyə biləcəyimiz başqa bir boy isə “Basatın Təpəgözü öldürdüyü boy”dur. Həmin boyda Basatın özünü Təpəgözə necə tanıtmasına diqqət edək:

Atam adın sorar olsan, – Qaba ağac!

Anam adın deyərsən, – Xaqan aslan!

Mənim adım sorarsan, – Aruz oğlu Basatdır! (3, s. 132).

Nümunədən göründüyü kimi Basat atasının adını “Qaba ağac”, – deyə təqdim edir. Bizə elə gəlir ki, Basatın işlətdiyi bu ad elə “Qayın ağacı”na işarədir. Bu fikrimizi belə əsaslandırma bilərik ki, elə bu nümunənin sonuncu misrasında Basat öz adını “Aruz oğlu” deyə təqdim edir. Yəni atasının həm Qaba ağac, həm də Aruz olduğunu söyləmiş olur. Bu, bizə görə, türklərin Qayın ağacı ilə bağlı mifik düşüncələrinin təsiri kimi boyda özünü qoruyub-saxlamışdır. “Çağdaş folklor: problemlər, perspektivlər” adlı kitabda bu haqda yazılmışdır: “*Aruz qocanın oğlu Basatı qoruyub-qollayan və ona analıq edən Xaqan aslan Ulu Ananın heyvani bir fiquru olaraq dəyərləndirilə bilər. Hələ uşaqlıqdan ana bildiyi aslan tərəfindən Təbiət ananın vəhşi meydanında böyüyən basat Təpəgöz kimi bir demonun qarşısına çıxma cəsarətinə sahibdir*” (1, s. 89).

Nəticə. Deməli, burada qeyd olunan Xaqan aslanı Umay, Qaba ağacı isə Həyat ağacının zamanla dəyişilib, təhrif olunmuş və öz əslindən uzaqlaşmış bir fiquru olaraq təsvir etsək, həmçinin bu boyda onların adlarının yanaşı xatırlanmasını da nəzərə alsaq, boyda Umay ana ilə bağlı inancların az da olsa, özünə yer etməsi qənaətinə gələ bilərik. Həm adlarının fonetik yaxınlığını, həm də görünüşcə bənzərliklərini nəzərə alaraq onların Umayın transformasiyaya uğrayaraq zaman içində dəyişilmiş variantları olaraq Humay quşu ilə bağlı mifin “Kitabi-Dədə Qorqud” dastanındakı izini görə bilərik.

İstifadə edilmiş ədəbiyyat

1. Çağdaş folklor: problemlər, perspektivlər. Bakı: Elm və təhsil, 2015, 232 s.
2. Ersoy E. Ana Tanrıça Kültü. Anadolu Aydınlanma Vakfı. 2012. 10 s.

3. İslamzadə K. Dastan yaradıcılığında cəngavər qadınlar. Bakı: Elm və təhsil, 2019, 203 s.
4. Kayabaşı O. A. Türk Mitolojisinin Kutsal Dişisi: Umay. International Journal of Eurasia Social Sciences, 2016, Vol: 7, Issue: 22, səh. 220-228.
5. Kitabı-Dədə Qorqud. Əsil və sadələşdirilmiş mətnlər. Bakı: Öndər, 2004, 376 s.
6. Seyidov M. Qam-şaman və onun qaynaqlarına ümumi baxış. Bakı: Gənclik, 1994, 232 s.
7. Təhmasib M. "Əfsanəvi quşlar": "Vətən uğrunda" jurnalı, 1945, N= 5, s. 11).
8. Uslu B. Türk mitolojisi. İstanbul: Kamer yayımları, 2016, 360 s.

Açar sözlər: Humay, Umay ana, mif, folklor, Dədə Qorqud

Ключевые слова: Хумай, Мать Умай, миф, фольклор, Деде Горгуд.

Key words: Humay, Goddess Mother Umay, myth, folklore, Dede Gorgud.

“Kitabi-Dədə Qorqud” dastanında humay quşu ilə bağlı mifin izləri

Xülasə

Qədim türk mifoloji mətnləri içərisində Humay quşu mifoloji obrazına rast gəlirik. Bu quşu fonetik və poetik olaraq Umay Ana mifoloji obrazı ilə əlaqələndirirlər. Humay quşu - türk mifologiyasında tez-tez cənnət quşu olaraq adlandırılır. Gözlə görünməyəcək qədər yüksəkliklərdə, heç vaxt yerə toxunmadan davamlı uçan, bəzi mənbələrdə ayaqlarının olmadığı bildirilən əfsanəvi quş olaraq əks olunur. Mifoloji inanclara görə, başına qonduğu insana xoşbəxtlik gətirəcəyinə inanılan bəxt quşu və ya taleh quşu adı ilə də tanınır. Buna başqa sözlə cənnət quşu, səadət quşu, huma və ya humay deyilir. Bu quş xoşbəxtlik, səadət, müvəffəqiyyətin rəmzidir. Elə ona görə də o, dövlət və səadət quşu adlandırılır.

Humay və ya Umay mifoloji Ulu Ana kompleksində mühüm yer tutan başlıca fiqur olmasına baxmayaraq, təəssüf ki, onunla bağlı inanclar bütöv mifoloji mətnlər kimi tam toplanmamışdır. Bütöv bir mifik süjet, bir mif mətni olmasa da, “Kitabi Dədə Qorqud”da da Umay Ananın izlərinə təsadüf edirik. Dastanın girişində Dədə Qorqudun təsvir etdiyi qadınların soyunun Umay ilə bağlılığını qeyd etmək olar. Məqalədə Umay Ana obrazının izləri araşdırılır. Bu izlər nümunələr şəklində verilir, təhlilə cəlb olunur.

Следы мифа о птице хумай в эпосе «Китаби-Деде Горгуд»

РЕЗЮМЕ

В мифологических текстах древних тюрков упоминается образ мифической птицы Хумай. Фонетически и поэтически эта птица отождествляется с мифическим образом Матери Умай. Птицу Хумай в тюркской мифологии часто называют райской. Ее изображают как легендарную птицу, которая, согласно некоторым источникам, не имеет ног и непрерывно летает на невидимой для человека высоте, не касаясь земли. Согласно другим мифическим представлениям, она также известна как птица удачи или судьбы, которая, как полагают, приносит счастье тем людям, на голову которых она садится. Таким образом, она зовется райской птицей, птицей счастья, хума или хумай. Эта птица – символ счастья и успеха. Именно поэтому ее часто называют птицей богатства и счастья.

Несмотря на то, что Хумай или Умай является центральной фигурой комплекса мифов о Великой Матери, к сожалению, связанные с ней верования не были собраны в виде полных мифологических текстов. Хотя здесь отсутствует цельный мифический сюжет и следовательно – мифический текст, тем не менее, следы мифа о Матери Умай мы встречаем также в «Китаби-Деде Горгуд». Можно отметить, что родословная женщин, описанная Деде Горгудом во вступительной части эпоса, имеет отношение к Умай. В статье исследуются следы образа Матери Умай. Эти факты приводятся в виде примеров и привлекаются к анализу.

Traces of the myth about the bird humay in the epic “Kitabi-Dede Gorgud”

Summary

The mythological texts of the ancient Turks mention the image of the mythical bird Humay. Phonetically and poetically, this bird is identified with the mythical image of Goddess Mother Umay. The Humay bird in Turkic mythology is often called the bird of Paradise. It is depicted as a legendary bird, which, according to some sources, has no legs and continuously flies at an invisible height for humans, without touching the ground. According to other mythical beliefs, it is also known as the Bird of Luck or Destiny, which is believed to bring happiness to those people on whose heads it lands. Thus, it is called the Bird of Paradise, the Bird of Happiness, Huma or Humay. This bird is a symbol of happiness and success. That is why it is often called the Bird of Wealth and Happiness.

In spite of Humay or Umay is the central figure of the Great Mother myth complex, unfortunately the beliefs associated with her have not been collected into complete mythological texts. Although there is no integral mythical plot and, therefore, a mythical text, nevertheless, we also find traces of the myth about Mother Umay in “Kitabi-Dede Gorgud”. It may be noted that the genealogy of women described by Dede Gorgud in the introductory part of the epic is related to Umay. The article deal with the traces of the image of Mother Umay. These facts are given in the form of examples and are involved in analysis.

RƏYÇİ: dos. E.Vəliyeva

Seyfəddin Altaylı⁵
**“KİTABI-SİRETÜN-NEBİ”DƏ VƏ GÖYLƏ BAĞLI İFADƏLƏRDƏ
 DİNİ-MİFİK ANLAYIŞ**

Giriş. Türklərin yaratdığı “Bozqır Mədəniyyəti”nin dünyada başqa bir oxşarı yoxdur. Bu mədəniyyətdə göylərin yüksəkliyinə inam türkə azadlıq, onun altında müstəqil yaşama arzusu, kainatın təsəvvür edilə bilməz nəhəngliyi ilə onu yaradanın qüdrətini ulviliyini aşılamişdir (16. s. 223). Oturaq yaşayan insanların dar çərçivəli dünyasına qarşı yerdən yerə, iqlimdən-iqlimə keçib minlərlə heyvanı yaratdığı bir nizam daxilində saxlayıb çoxaltmaq, istehsalçı bozqır iqtisadiyyatına sahib olmaq (16. s. 222), təbiətin hər əzab-əziyyətinə sinə gərib onunla mübarizə apararaq ona qalib gəlmək türk millətinə hər bir çətinliyin öhdəsindən gələn və saat dəqiqliyində işləyən bir sosial nizam yaratmaq duyğusunu bəxş etmişdir. Bunlarla birlikdə göylərin sərhəddini təyin etməyin və yerin dərinliklərini dərk etməyin mümkünsüzlüyü psixologiyasını da diktə edərək onun inanc fəlsəfəsində öz əksini tapmışdır.

İzzəddin Həsənoğlu XIII yüzildə Xorasanın İsfərayin mahalında dünyaya gəlmiş və Azərbaycan türkcəsində şeir yazan ilk şairdir. Onun indiyə kimi cəmiyi üç Türkcə şeiri məlum idi, ancaq 2009-cu ildə bir dostum vasitəsilə “Kitabı-Sirətün-Nəbi” adlı 367 vərəqlik əlyazma məsnəvisi tapıldı və o ildən başlayaraq əsər üstündə işləyib ərsəyə gətirərək Türkiyədə çap etdirdim. Həmin əsərdə dilə gətirilən müəyyən deyimlər (idiomatik ifadələr) mifologiya ilə bağlıdır. Məqalədə həmin mövzu üstündə dayanılmışdır.

İzzəddin Həsənoğlunu Azərbaycan şairi kimi ilk dəfə qeyd edən Fuad Köprülü olmuşdur (17, s. 77). Deyilə bilər ki, bütün araşdırmaçılar Həsənoğlunun üç Türkcə, iki Farsca şeirinin olduğunu yazmışlar (23, s. 140; 4, s. 20). Məşhur təzkirəçi Dövlətsah Səmərqəndi onun İsfərayində dünyaya gəldiyini, Şeyx Camalüddin Əhməd Zakirin müridi olduğunu qeyd etmişdir (10, s. 275). Onun ilk müəyyən edilən şeiri “Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər” misrası ilə başlayan qəzəlini Qıpçaq şairi Seyfi Sarayı Misirdə Fars şairi Sədinin “Gülüstən” adlı əsərini Türkcəyə tərcümə etdiyi zaman tərcümənin axırına əlavə etmiş bu şeir günümüzdə kimi gəlib çatmışdır.

Həsənoğlunun “Kitabı-sirətün-nəbi” adlı məsnəvisi hz. Məhəmmədin həyatı, mübarizələri və hz. Əli cənglərinə həsr edilmişdir. Həmin məsnəvidə göylə bağlı ifadələr də yer tutmuşdur. Göy, türk millətinin mifoloji inamında vahid görünməklə yanaşı çoxluğun da rəmzi olmuşdur (22, s. 83). “Əhməd Hərami Dastanı”nda bu inam, “Nə var Tanrı bir isə, iş ikidir” (3, s. 48) şəklində vurğulanmışdır. Səmanın bütöv olması ilə Tanrının tək olması arasında sınımaz bir əlaqə olduğundan türklər göyü müqəddəs saymışdır. Göy türklərin “Göytəngri” dedikləri Yaradıcının məkanındır (2, s. 35). Türk kosmoqoniyasında “Tanrı” eyni zamanda “göy” anlamına da gəlmişdir (15, s. 36). Orxon abidəsində “Tanrı kimi Tanrıdan olmuş Türk Bilgə xaqan” (24, s. 44) şəklində həmin mənaya işarət edilmişdir. Türklərin mavi rəngə önəm vermələrinin, o rəngdəki bozqurdu özlərinə rəmz seçmələrinin səbəbi də bu düşüncədən bəhrələnmişdir. Gündoğan tərəf həmişə babalarımız tərəfindən digər yönərdən daha üstün tutulmuş, evlərin, otağ adlanan çadırların qapısı daim gündoğana açılmış, mavi rəng bu yönün rəmzi kimi təyin edilmişdir (14, s. 105). Əfsanəvi Hun hökmdarı Tanrıqut Baqatur (Metə xaqan) xaqan bu inamdan hərəkət edərək ordusunu dörd əsas yönə görə ayırmış və şərqdəki əsgərlərinin atları daim boz rəngdə olmuşdur (18, s. 406).

Quranda “Təriq” surəsinin 1-ci ayəsində Allah “Göyə və तरीقه and olsun” (8, s. 590); “Şəms” surəsinin 5-ci ayəsində “Göyə və onu yaradana and olsun” (8, s. 594) şəklində and içmişdir. Göytanı dininə inanan əcdadlarımızın mifik anlayışındakı göyə yanaşma ilə Quran ayələri üst-üstə düşməkdədir. Bu səbəblə Azərbaycanda “göyə”, “onun ucalığına” and içilir (6, s. 1313). Azərbaycan türkcəsində “başı ərşə çatmaq”, “başı göyə dəymək”, “başı uca olmaq”, “başı ucalmaq” şəklindəki deyimlər və “başın uca olsun”, “başın ərşə çatsın” (5, s. 94/95) şəklindəki alqışlar da qədim türk inamının Azərbaycanda davam etdirilən nümunələridir.

Bəqərə surəsinin 164-cü ayətində Tanrı belə buyurmuşdur: Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfinə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində, (Allahın hikmət və qüdrətinə dəlalət edən) əlamətlər vardır (9, s. 40). Əski Türklər göyü dairəvi bir çadıra oxşatmış (12, s. 292), dünyanın isə dördkünc olduğuna inanmışdır. Həmin inam və anlayış Azərbaycan xalqı arasında “dünyanın dörd bir küncü” (5, s. 199) şəklində ifadə edilməkdədir.

Köl Tigin abidəsinin şərq üzündə “Üstdə mavi göy, altıda qara yer yaradıldığında ikisinin arasında insan oğlu yaradılmışdır” (24, s. 25) şəklindəki ifadə ilə Quranın “Nəhl” surəsinin 52-ci ayəsində “Göylərdə və yerdə nə varsa, hamısı Onundur!” (9, s. 226); “Bəqərə” surəsinin 117-ci ayəsində “Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur.” (9, s. 20) buyruqları arasında oxşarlıq vardır. Türkün mifik inamı ilə İslam dininə görə, Tanrının olduğu məkan əlçatmazdır, “Kitabı Dədə Qorqud”da Dəli Domrul bu həqiqəti “Ucalardan ucasan, kimsə bilməz necəsən?!” (13, s. 137), şəklində ifadə etmişdir. İzzəddin Həsənoğlu da göyü və yeri Tanrının yaratdığını aşağıdakı beyitdə vurğulamışdır.

Gögi-yiri ‘adəmdən bî-gümān
 Göglü-gögsüz kim getirmişdir ‘eyān 75 (7, s.119).

⁵ Filologiya üzrə fəlsəfə doktoru, dosent

Türk millətinin qədim inamına görə xaqanlar Tanrının dünyadakı kölgəsi olmuş onlara hökmranlıq qutu da Göy tərəfindən verilmişdir. Bu səbəblə türklərin dövlətçilik anlayışında hökmranlıq daim ilahi mənşəli olmuşdur (26, s. 48). Bu inam Bilgə xaqan abidəsinin quzey üzündə bu səbəblə “Tanrı lütfkar, mənim də taleim olduğundan xaqan oldum” (24, s. 47) şəklində dilə gətirilmişdir. Bundan başa düşülür ki, qədim çağlarda türk millətinin xaqanını Göytanı təyin edirmiş. Xaqan seçilən şəxs keçənin və ya xalqın üstündə oturdulub göyə qaldırılaraq onun Tanrının kölgəsi olduğu vurğulanıb bir növ ululanmış (25, s. 107). Xaqan da ona hökmranlıq qutunu Tanrı verdiyinə, Onun yerdəki kölgəsi olduğuna görə özünü daim adil olmaq məcburiyyətində hiss etmişdir. Belə hərəkət etmədiyi vaxt qurultay yığışb onu taxtından salmış və hökmdarlığı layiq olana vermişdir. Altay Türkləri bir atalar sözündə “Teñride Kудay, telekeydekaan” (Göydə Tanrı, yerdə xaqan) (11, s. 112) şəklində bu anlayışı dilə gətirmişdir. Azərbaycanda birinə insafli olması üçün “toyuq-toyuqdur su içir bir də dönüb Allaha (göyə) baxır” (5, s. 508) deyilir. Bu ifadə vurğulanan mifik inamın və anlayışın əsrimizdəki mirasıdır. Azərbaycanda kəndin başçısına kəndxuda, məcazi mənada kəndin tanrısı deyilməsi bu inam və düşüncəni vurğulanmasından özgə heç nə deyildir. Həsənoğlu da həmin inam və anlayışı məsnəvisində dilə gətirmişdir.

Gög qodı quluñ adını ol zaman
Həm qaravaş adı bir oldı haman 83 (7, s. 119)

.....

Gög atamız yer anamızdır yəqin
Ol ikinüñ oğlıyuz biz üş həmin 89 (7, s.120)

Bəqərə surəsi 107-ci ayədə Tanrı, “Məgər sən bilmirsən ki, göylərin və yerin səltənəti (hökmranlığı) ancaq Allaha məxsusdur və sizin Allahdan başqa bir dostunuz və yardımçınız yoxdur?!” (9, s. 18); yenə həmin surənin 117-ci ayində “Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman, ona (o işə) yalnız: "Ol !" -deyər, o da (fövrən) olar” (9, s. 20) deyər buyurmuşdur. İzzəddin Həsənoğlu da məsnəvidə həmin anlayışı,

“Qamu xalqı yaradan Xaliq oldur
Qamuya rizq virən Raziq oldur” 10202 (7 s.731) şəklində dilə gətirmişdir.

Keçmiş vaxtlarda ölüm babalarımızın dilində “uçmaq” kimi dilə gətirilmişdir. Azərbaycanda bu səbəblə ölənlər üçün “ruhu bacadan uçdu” ifadəsi işlədilir. Bu da ölənin şəxsin Tanrıya yaxın olduğunu və Tanrının onu öz yanına qanadlandıraraq apardığına işarət edir. Mifik çağlarda insanı vahiməyə salan hadisələr Tanrının qəzəbi kimi yozumlanmışdır. Azərbaycanda da belə hallarda “göy guruldadı, yer titrədi”, “göy (göy-yer) titrəyir” (5, s. 251) şəklində dilə gətirilən ifadələr vahimədən xəbər verir. “Göylərə baş qaldırmaq=Şərəfli bir ömür sürmək” (6, s. 1315) ifadəsi də bir kəsin Tanrının istədiyi yolda yeridiyinə işarət edir. Həsənoğlu da bu anlayışı aşağıdakı beytdə dilə gətirmişdir:

“Vücutindən ev ici cənnət oldı
Bu uçmaq şahı ol Rizvanə bənzər” 442 (7, s. 144).

XV yüzildə vəfat etmiş Ələvi ozanı Həsən Dədə “Yerlərin göklərin binasını düzən” (20, s. 148) deyib hər bir şeyi Tanrının nizamladığına işarət etmişdir. Azərbaycan Türkləri “Göyə üz çevirmək=Tanrıya yalvarmaq” (5, s. 251); “Tanrının yerə tökülsün=Göy başına uçsun” (5, s. 496); “Tanrısına şillaq (təpik) atmaq=Yaxşılığa qarşı pislik eləmək; əlindəkinin qiymətini bilməmək” (5, s. 496); “Tanrı törpüsü dəyməmək=Həddən artıq kobud olmaq” (5, s. 495); “Tanrı deyəni demir=El razılaşanla razılaşmır; rüsvayın biridir” (5, s. 495) kimi idiomatik ifadələrlə dilə gətirərək nizamsızlıqla bağlı ifadələri gətirir. İzzəddin Həsənoğlu da Tanrının kainatı yaratmasının əsl məqsədinin özüne səcdə edilməsini arzuladığını aşağıdakı beytlərlə vurğulamışdır.

“İşbu aləm Tanrının bir qövlidir
Qullığında bəndəsi yoqsuludur” 74 (7, s. 119).

Ural-Altay bölgəsində yaşayan türk xalqlarının qamları Tanrı adına qurban kəsildiyində bir çadır quraraq özüne yardımcı olacaq ruhları səsləmək məqsədilə qavalını çalıb ruhları qavalının içinə doldurur. Qaval ağırlaşb o götürə bilməyəcək həddə çatanda qam durub çadırın ortasına sancılmış qayın ağacının ətrafında fırlanmağa başlayır (21, s. 255). Dikilmiş həmin dirək qamın Tanrının dərghasına yüksələ biləcəyi nərdivandır. Qam onun ətrafında fırlanıb özünü Tanrı qatına yüksəldən dirəyə hörmətini bildirir. Azərbaycanda da bu inam “Başına dolanmaq; Başına dönmək=Özünü ona fəda etmək; çox sevmək, əzizləmək” (5, s. 96) kimi ifadələrlə dilə gətirilir.

Ulu babalarımızın inamına görə də göyün müəyyən qatları vardır. Şərq türklərinə görə göy doqquz mərtəbəlidir, ancaq qərb türklərinin inamına görə isə yeddi qatdan ibarətdir (28, s. 55-56). Azərbaycandakı mifik anlayışa görə də, göy yeddi təbəqədən ibarətdir (1, s. 26). Türkiyədə yaşayan Taxtaçı Türkmənlərinin inamına görə Tanrı göyün yeddinci qatında və bir pərdə arxasında əyləşmişdir. Möminin surəsinin 17-ci ayəsində “And olsun ki, Biz sizin üstünüzdə yeddi yol (göy) yaratdıq. Biz (onların altındakı) məxluqatdan da xəbərsiz deyilik. (Onları qoruyub saxlayır, nə etdiklərini bilirlik).” (9, s. 301). 18-ci ayəsində isə “Yeddi göyün Rəbbi və ərşin Rəbbi kimdir? - deyər sor” (8, s. 346); Mülk surəsinin 3-cü ayəsində “Yeddi göyü (bir-birinin üstündə) qat-qat yaradan da Odur. (Ey insan!) Sən Rəhmanın yaratdığına heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq (çatdaq, nöqsan) görə bilərsənmi?!” (9, s. 565) -deyilib. İşarət edilən ayətlər də göstərir ki, müqəddəs kitabımız Quran da göylərin yeddi qatdan ibarət olduğuna işarət etmişdir.

İzzəddin Həsənoğlunun “Kitabi-sirətin-nəbi” adlı məsnəvisində

“Yedi göglər qamu nur ilə töldi
Təbəssüm itdi çün lütfilə güldi”

445 (7, s. 144) deyərək göylərin yeddi qatı olduğunu vurğulamışdır. Göylə bağlı ifadələr “Sirətin Nəbi”nin bir çox yerdə öz əksini tapmışdır:

“Haq düzəldən yerlər ilə gögləri
Düzmədi bir ancilayın sərvəri” 1492 (7, s. 210)
“Yidi göglərdə aduñ Sıddıq ola
Haq saña Rizvanımı ruzi qıla” 2249 (7, s. 257)
“Durmadıq andan dəxi olduq rəvan

Cünkü dördüncü gögə irdik haman” 2961 (7, s. 300)

“Yüridik cün oradan dəxi gittik

Ol altıncı gögə bir dəmdə yetdik” 3129 (7, s. 310) deyərək dilə gətirilən beytlərdə Həsənoğlu həmin anlayışı vurğulamış və Quranda da buyrulduğu kimi göylərin yeddi təbəqədən olduğunu vurğulamışdır. Həsənoğlunun yazdığı bu misralar İslam dini ilə səsleşsə də onlar Türk millətinin mifik çağlardan bəri malik olduğu səmavi xarakterli inamını əks etdirmişdir. Deməli, mifik çağlarda, İslam dininin gəlməsindən minlərlə il qabaq ulu babalarımızın Tanrını göylərdə təsəvvür etmələri və ona tapınmaları, göyü yeddi təbəqə olaraq bilmələri onların tarix boyu səmavi dinə inandıqlarını da sübut etmiş olur -Şərq türklərinə görə göy doqquz təbəqədir. Yunus Əmrə də aşağıdakı beytində, “Ümmi bənəm Yunus bənəm dokuz atam dördtür anam Eşk odına düşüp yanam sud u ziyan nəmədür bənüm” deyərək göylərin doqquz təbəqə və təbiətdə olan hava, torpaq, su, atəş kimi dörd ünsürü vurğulamışdır. Ancaq bu qatlar deşilə bilər.

Anadoluda şiddətli yağış yağdığında “göy dəliniR” (27, s. 1395) deyilməkdədir. Azərbaycanda isə belə anlarda “göyün qamı cırılib” deyirlər. Anadoluda boyu çox uzun olanlara “göyə mərdivən dayamış” (27, s. 1393), əlçatmaz yerlərə çıxanlara “göyə mərdivən kurar”, Azərbaycanda da çox ucaboy adama “Tanrıya pay aparır” ifadələrini işlədirlər ki, bunlar da həmin anlayışı əks etdirməkdədir.

Nəticə. Göy, türk millətinin mifik təfəkkür tarixində xüsusi yerə malikdir. Babalarımız Tanrının əlçatmaz göylərdə olduğunu fikirləşmiş, göyü həm Tanrının məkanı kimi qəbul etmiş, həm də göyün onu təmsil etdiyinə inanmışdır. Bu düşüncənin müəyyən türk xalqının anlayışında da eynilə yaşadığı nümunələrlə əks etdirilmişdir. Kaşqarlı Mahmud “Divani-Lügəti-Türk” adlı əsərinin üçüncü cildinin 377-ci səhifəsində bu əsərini hazırlayarkən Oğuzların yaşadıkları yerlərdə dolanarkən onların əlini göyə açır “Təñri” deyərək səslənməsini yadırgamış və “Yerə bə-tası kafirlər göyə Təñri deyir” deyərək tənqid etmişdir. Kaşqarlı müsəlman idi, ancaq Oğuzlar isə hələlik Tanrıçılıq inamında idi, yəni müsəlman deyildi. Uzaq Sibirdən Anadoluya, uğurların yaşadığı Şərqi Türkiyədən Azərbaycana kimi olan coğrafiyalarda yaşayan hər bir türk xalqının dilində göy xüsusi anlama malikdir. Güneyli-qüzeyli Azərbaycan türkləri də göylə bağlı mifik anlayışlarını alqışlarında, qarqışlarında və deyim deyilən idiomatik ifadələrində bugün də davam etdirir.

İstifadə edilmiş ədəbiyyat

1. Acal, Arif – Bəydili Calal. Əsətlər, Əfsanə və Rəvayətlər. Bakı: Şərq-Qərb, 2005
2. Acalov Arif. Azərbaycan Mifoloji Mətnləri. Bakı: Elm, 1988
3. Akaydın, Həli, Ahmet Harami Destanı, Tercüman, 1001 Temel Eser, İstanbul, 1972, 185 s.
4. Akpınar, Yavuz, Azeri Edebiyatı Araştırmaları, İstanbul: Dergâh, 1994, 512 s.
5. Altaylı, Seyfettin, Azərbaycan Türkçesi Deyimler Sözlüğü. Ankara: Prestij, 2005
6. Altaylı, Seyfettin, Azərbaycan Türkçesi Sözlüğü, C. I, Ankara: TDK, 2018
7. Altaylı, 2023, Kitâb-ı Siretü'n-Nebi, Ankara: Altınordu Yayınları, 934 s.
8. Ateş, Süleyman, Kur'an-ı Kerim ve Yüce Meali. Ankara: Kılıç, 2007, 604 s.
9. Bünyadov, Ziya - Məmmədəliyev, Vasif, Quran Tərcüməsi, Bakı: 1992, 1113 s.
10. Devletşah-II, 1977, Devletşah Tezkiresi, İstanbul: Tercüman Yayınları, 167 s.
11. Dilek, İbrahim, Altay Türklərinin Ata Sözləri, Türk Dünyası Dil və Edebiyat Dergisi, TDK
12. Eliade, Mircea, Şamanizm (Çev.: İsmet Birkən), Ankara: İmge, 1999, 560 s.
13. Gökyay, Orhan Şaik, Dede Korkut Hikâyeleri. İstanbul: Kabaıcı, 2006, 229 s.
14. Gömeç, Saadetin, Kök Türk Tarihi, Türksöy Yayınları, Ankara, 1997, 188 s.
15. Günay, Ünver - Güngör, Harun, Başlangıçtan Günümüze Türklerin Dini Tarihi, Ankara: Ocak, 1997, 406 s.
16. Kafesoğlu, İ. Türk Milli Kültürü. İstanbul: Ötüken, 17. basım, 1998, 466 s.
17. Mengi, Mine, Eski Türk Edebiyatı Tarihi, 2015, Ankara: Akçağ, 433 s.
18. Ögel, Bahaeddin, Büyük Hun İmparatorluğu Tarihi, C. I, Ankara: Kültür Bakanlığı Yayınları, 1981, 642 s.
19. Ögel, Bahaeddin, Türk Mitolojisi, C. I, Ankara: TTK Yayınları, 1989, 644 s.
20. Ögel, Bahaeddin, Türk Mitolojisi, C. II, Ankara: TTK Yayınları, 2010, 778 s.
21. Radloff, W, Sibiryadan Seçmeler, (çev.: A, Temir). İstanbul: Kültür Bakanlığı Yayınları, 1976, 408 s.
22. Roux, Jean-Paul, Türklerin ve Moğolların Eski Dini, İstanbul: İşaret Yayınları, (çev.: A.Kazancıgil), s. 312
23. Şentürk, Ahmet Atilla - Kartal, Ahmet, Eski Türk Edebiyatı Tarihi, İstanbul: Dergâh Yayınları, 2014, 640 s.
24. Tekin, Talat, Orhon Yazıtları. Ankara: TDK Yayınları, 2006, 200 s.
25. Togan, Zeki Velidi, Umumi Türk Tarihine Giriş. İstanbul: İsmail Akgün Matbaası, 1946, 486 s.
26. Turan, Osman, Türk Cihan Hakimiyeti Mevkuresi Tarihi. İstanbul: Boğaziçi Yayınları, 1995, 347 s.
27. Türkçe Sözlük, Ankara: TDK yayınları, 2011, 2244 s.
28. Yörükən, Yusuf Ziya, Şamanizm, Ankara: Yol Yayınları, 2005, 221 s.

Açar sözlər: Mif, deyimlər, göy, təbiət, Tanrı, Türk
Key words: Myth, idioms, sky, nature, god, Turkish

Ключевые слова: Миф, поговорки, небо, природа, Бог, Тюрк

Xülasə

İnsanlığın ilkin inamı mifik çağlardan başlamışdır. Xüsusilə təbiətdə hər fəsildə müşahidə olunan dəyişiklik, günəşin hər gün bir yerdən çıxıb əks yerdə batması, gecənin düşməsi, göydən xəlbirdən tökülürçəsinə suyun ələnməsi, dolunun, insanı üşüdən qarın yağması, təbiəti alt-üst edən tufan, zəlzələ, gecələr dünyanı bürüyən qaranlıq, qaranlıqları işığa qərç edən ay və uzaqlardan göz qırpan ulduzlar insanların şüurunda bütün bunların gizli bir qüvvə tərəfindən yaradıldığı inamını meydana gətirmişdir. Əlbəttə, bu inamın kökündə o qüvvəyə duyulan qorxunun yaratdığı hörmət də dayanmışdır. Hər bir xalq özünəməxsus bir inam sistemi və Tanrı anlayışı yaratmışdır. Bu anlayış özünü türklərdə səmavi xarakterdə, bəzi xalqlarda isə büt şəklində göstərmişdir. Bu cür inanclarda Tanrı ilə insan arasında bir əlaqə qaynağının olması və bu inamın yayılması dildən asılı olmuşdur. İnam sisteminin dil içində kök salmış ünsürlərindən ən ömənliyi deyimlər olmuşdur. İdiomatik ifadələr bir anlayışı çatdırmaq, onu üzə çıxarmaq üçün xüsusi şəkildə yaradılmış ifadə qəliblərdir. Ancaq bu qəliblər Türk millətinin inanc fəlsəfəsinin ən dərin qatlarını və mifik anlayışının izlərini də özündə hiş etmişdir. Mifin dünyanı dərk etmə sistemi, mifologiyanın da onu öyrənən elm olduğu məlumdur. Məhz buna görə də mifologiya insanın ruh dünyasını simvollarla dilə gətirən güzgüyə oxşadılmışdır. Türk mifologiyasının əsas ilham qaynağı Tanrı, onu təcəssüm etdirən ünsürlərin başında da göy yer tutur. Türk millətinin göylə bağlı anlayışı mifik çağlardan tutmuş onun dilində və ədəbiyyatında da öz əksini tapmışdır. Bu məqalədə Azərbaycan Türkcəsində və bəzi Türk xalqlarında göylə bağlı ifadələri, qədim əsərlərdə dilə gətirilən göylə bağlı anlayışları, inamları çatdırmağa çalışacağıq.

Summary

The first belief in humanity began in mythological ages. Especially the reason of the seasonal changes in nature, the sunrise and the sunset, formation of night, rain, hail, snow, flood, earthquake, the moon and the stars covering the darkness of the night are created the belief in human mind, all these were created by a hidden force. But on the basis of this belief, there is an admiration for that force created by fear. Every nation has created an unique belief system and a belief in God. This belief has shown itself in some societies (Turks) as divine religion and in some societies as idols. In such beliefs it is largely dependent on language, that establish a bond between god and human and the spread of that belief. The most prominent components of the belief system are phrases, rooted in the language. Phrases are a form of expression specially designed to convey and describe a concept. But these patterns carry the deepest layers of the Turkish religion philosophy and the traces of our mythology. As is known that myth is a system of understanding the world and mythology is a science that learns it. That is why mythology is a mirror that symbolized the human spirit with symbols. The main source of inspiration for Turkish mythology is God and the sky is at the beginning of the elements that embody God. Turkish people understanding of the sky has been found in his language and literature from the mythical ages. We will try to convey the phrases about sky related to the Azerbaijani Turkish language in this notice and beliefs, understandings about sky in old literary works.

Резюме

Первоначальная вера человечества началась с мифических эпох. Особенно изменения, наблюдаемые в природе в каждое время года: солнце, каждый день встающее из одного места и заходящее в другом месте, наступление ночи, льющая с неба вода, град, снег, от которого людям становится холодно, бури, сбивающие с толку природу, землетрясения, поздняя Тьма, охватившая весь мир, заходящая луна, освещающая тьму и мерцающие издали звезды, создали в сознании людей веру в то, что все это создано скрытой силой. Конечно, в основе этой веры лежит уважение, вызванное страхом перед этой силой. Каждая нация создала свою собственную систему верований и концепцию Бога. Это понятие имеет у тюрков небесный характер, а у некоторых народов оно проявлялось в виде идола. Существование источника общения между Богом и человеком, заключающегося в таких верованиях, и распространение этого верования зависели от языка. Идиомы являются наиболее важными элементами системы убеждений, укорененных в языке. Идиоматические выражения – это выражения, созданные особым образом для передачи понятия и раскрытия его. Однако эти образцы сохранили глубочайшие пласты мировоззрения тюркского народа и следы мифологической концепции. Известно, что миф – это система понимания мира, а мифология – наука, его изучающая. Именно по этой причине мифология уподобляется зеркалу, выражающему с помощью символов духовный мир человека. Главным источником вдохновения в тюркской мифологии является Бог, а небо является вершиной олицетворяющих его стихий. Понимание неба тюркской нацией нашло отражение в ее языке и литературе с мифических времен. В этой статье мы попытаемся передать выражения о небе у азербайджанских тюрков и некоторых тюркских народов, представления о небе, выраженные в древних произведениях.

RƏYÇİ: dos. E.Vəliyeva

Suqra Teymur qızı Rəhmanova ⁶

MƏHƏMMƏD FÜZULİ TÜRKDİLLİ KLASSİK POEZİYANIN BANİLƏRİNDƏN BİRİ KİMİ

Çoxşaxəli elmi-fəlsəfi biliyə və dərin bədii yaradıcılıq istedadına malik, dünya ədəbiyyatı tarixində türk dilində qələmə alınan qəzəl, qəsidə və s. kimi klassik poetik ədəbi nümunələrinin müəllifi, bu sahədə ən yüksək zirvəni fəth etmiş ustad sənətkar və mütəfəkkir şairlərdən biri hesab edilən Məhəmməd Süleyman oğlu Füzuli 1494-cü ildə Bağdad yaxınlığındakı Kərbəla qəsəbəsində XV əsrin axırlarında İraqa köç etmiş azərbaycanlı ailəsində dünyaya göz açmışdır. O öz yaradıcılığı ilə Xaqani, Nizami, Rumi, Nəsimi, Yunus Əmrə, Nəvai, Xətai kimi ölməz şeir-sənət adamlarının və bədii-fəlsəfi fikir ustadlarının klassik şeir yaradıcılığı rekordunu təzələmiş və bütün müsəlman və Şərq xalqlarının ədəbiyyatı tarixində klassik Azərbaycan-türk poeziyasının tacı kimi tanınmışdır.

Professor Samət Əlizadənin sözləri ilə desək, “hələ heç kim Şərqi üç möhtəşəm dilində (türk, fars və ərəb) divanlar bağlayaraq Füzuli kimi mükəmməl əsərlər yarada bilməmişdir; heç kimin qələmi mənsub olduğu dövrün ədəbi aləmindəki bütün əlvan forma və janrların sınağına məruz qalarkən Füzuli qələmi kimi gözəl və cilalı nümunələr yaratmamışdır; “qəlb şairi” kimi tanınan şairimiz qədər heç kim oxucu ürəyinə hakim kəsilməmişdir; ikinci elə bir şair tapmaq çətindir ki, onun yaratdığı ədəbi məktəb qədər sirayətəddici olsun və öz davamçılarını çıxılmaz təsir dairəsində saxlamaq iqtidarında olsun; orijinal və təkrarsız üslub sahibi olan Füzuli kimi heç kəs ədəbi yaradıcılıq qarşısında müxtəlif dövrlərin (ictimai quruluşların) və zamanların sınağından uğurla çıxıb bilmək keyfiyyətini elmi-tarixi və mənəvi dəyər şərti kimi irəli sürməmiş və öz yaratdığı əsərlərlə bu şərti dolğun şəkildə doğrultmaq mümkün olduğunu sübuta yetirməmişdir: fars və ərəb dillərində də yazmaqla və bu dillərdən bəhrələnməklə yanaşı, ədəbi dilimizi tarixən heç kəs Füzuli kimi həmin dillərin hegemonluğundan xilas edə bilməmişdir; nəhayət, çox az şairə müəssər olar ki, mənəviyyatı, qəlbi və ruhu hər misrasından görünsün və əzəli məhəbbətdən, səmimiyyətdən yığılmış ədəbi şəxsiyyəti yaradıcılığında və üslubunda Füzulidəki qədər bütün əzəməti və aydınlığı ilə həkk olunsun!.. Füzulini Azərbaycan ədəbi dili tarixində klassik şeir üslubunda yazan yeganə şair hesab etmək olar ki, ana dilinin leksik-qrammatik və üslubi sistemindəki xalqı istiqaməti, daxili qanunauyğunluqlarla sabitləşən cəhətləri əsas götürüb, yaradıcılıq boyu mühafizə və inkişaf etdirmiş, ədəbi-bədii dil sahəsindəki məramını axıradək əməli olaraq həyata keçirmişdir. Şairin belə bir yol seçməsi öz şeir dilini ən əsas profillərdə xalq dilinə yaxınlaşdırmaqdan irəli gəlmişdir. Başqa cür ola da bilməzdi, çünki Füzuli üçün “dilin dühası... yazıçılardan daha ağıllıdır” (3, s. 24).

Bir çox tarixi mənbələrdə şairin mükəmməl təhsil alması, zəmanəsinin əksər elmlərini dərinləndirərək öyrənməsi və dərin biliyinə görə onun “mövlana” adlandırılması barədə məlumatlar verilməkdədir. Erkən yaşlarından “Füzuli” təxəllüsü ilə əsərlər yazmağa başlayan bu dahi sənətkar şairliklə yanaşı dini ocaqlarda da xidmət etmiş, müasirləri tərəfindən əsasən İmam Hüseyn aşiqi kimi tanınmışdır. Onun Azərbaycan türkcəsində qələmə aldığı “Hədiqətüs-süəda” və fars dilindən tərcümə etdiyi “Hədisi-ərbəin” (“Qırx hədis) əsərləri də məhz şairin geniş dini savadının olmasının bariz nümunələridir. Bundan başqa o, Səfəvi və Osmanlı hökmdarları tərəfindən yüksək hörmətlə qarşılanmış, lakin saray şairi olmaqdan uzaq durmuşdur. O dövrün mühüm mənbələrindən sayılan təzkirələrdə şairin həyatı haqqında müfəssəl məlumatlar verilməsə də, onu şəxsən tanıyan, onunla həmsöhbət olan müasiri Əhdi Bağdadi özünün “Gülşəni-şüəra” adlı təzkirəsində şairi bilik və mərifətdə kamil, dərinmənalı, yeni məzmunlu fikir söyləməkdə misilsiz bir sənətkar kimi təqdim etmişdir. Təzkirəçi, həmçinin onun xoşxasiyyət, şirinsöhbət bir insan, böyük hörmət sahibi və alim kimi tanıdığını da qeyd etmişdir.

Məhəmməd Füzuli özündən sonra çox böyük və qiymətli ədəbi-bədii irs qoyub getmişdir. Onun əsərlərindən Azərbaycan türkcəsində qələmə aldığı “Divan”ı, “Leyli və Məcnun”, “Bəngü badə”, “Söhbətül-əsmar” adlı poemaları, “Hədiqətüs-süəda” və “Şikayətnamə” adlı nəsr əsərləri, fars dilində “Divan”ı, ana dilində, farsca və ərəbcə yazılmış qəsidələrdən ibarət “Divan”ı, fars dilində yazdığı “Həft cam” poeması, “Rindü Zahid”, “Səhhət və Məraz” adlı nəsr əsərləri, ərəb dilində “Mətləül-ətiqad” adlı elmi-fəlsəfi əsəri və başqa əsərlərinin adlarını qeyd etmək olar. Ədəbiyyat aləmində daha çox lirik şair kimi tanınan və sevilən Füzuli klassik şeirin qəzəl, qəsidə, mürəbbə, müxəmməs, müsəddəs, təxmis, qitə, rübai və s. janrlarına müraciət etmiş və bu klassik ədəbi-bədii janrların hər birində ümumbəşəri əhəmiyyətə malik dəyərli əsərlər yaratmışdır.

Bütün Şərq ədəbiyyatı tarixində ilk dəfə “Leyli və Məcnun” əsərini ilk qələmə alan dahi Azərbaycan şairi Nizami Gəncəvi olsa da, bütün müsəlman Şərqi bu mövzuda qələmə alınan əsərlərin zirvə nöqtəsini məhz Məhəmməd Füzulinin 1537-ci ildə qələmə aldığı “Leyli və Məcnun” əsəri təşkil etmişdir. Poemada şair bir sıra münasibətlər kompleksi yaratmışdır ki, onlar da psixoloji-mənəvi aləmdə baş verən ziddiyyətlərin təcəssümüdür. Həmin cəhət poemada Məcnun surətində ifadəsini tapmışdır. Füzuli qəhrəmanı hiss adamıdır. O, dünyaya göz açdığı ilk anlardan həyatla qarşı-qarşıya durur, gələcəkdə keçirəcəyi faciəli günləri üçün ağlayır. Elə ilk günlərdən Füzuli qəhrəmanı ictimai mühitlə uyğunlaşa bilmir, onun həssas daxili aləmi belə həyat tərzilə təzadda olur. Hakim ictimai normalarla mənəvi mübarizəyə girişən Füzuli qəhrəmanı eşqi və sədaqəti həqiqi amal, kamal və qəhrəmanlıq səviyyəsinə qaldırmışdır. Füzulinin ideal qəhrəmanı bədii bir obraz kimi diqqətəlayiq cəhətlərə malikdir. Məcnun surətində bədii ümumiləşmədən daha çox fərdi cizgilər vardır. Füzuli dövrün mühüm ictimai hadisələrinə Məcnun obrazı ilə əlaqədar epizodlarda geniş şəkildə toxunmuşdur. Füzulinin yaratdığı Məcnun obrazı şairin müasiri kimi qarşımızda canlanır. Müəllif Məcnun surətini dövrünün canlı xarakteri səviyyəsinə qaldırmışdır, çoxcəhətli həyat dramı məhz bu surət vasitəsilə əks olunmuşdur. Böyük sənətkar müasiri olduğu cəmiyyətin bütün ziddiyyətlərini bu

⁶ BDU-nun “Türkooloji araşdırmalar” ETL-in elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

obraz vasitəsi ilə əks etdirməyə, ictimai mühitin qüsurlarına münasibətini bildirməyə çalışmışdır.

“Leyli və Məcnun” əsərindən başqa şairin digər üç poeması alleqorik səciyyəli olub müxtəlif mövzularda yazılsa da, ideya baxımından bir sıra oxşar cəhətlərə malikdir. Belə ki, bu əsərlərdə mənasız müharibələr və insan qırğınları (“Bəngü Badə”), şöhrətpərəstlik, mənəmlilik (“Söhbətül-əsmar”), cəmiyyətdə, ictimai quruluşda müşahidə edilən eyiblər (“Həft cam”) kəskin tənqid edilmişdir.

Bundan başqa, Yaxın Şərq ədəbiyyatında klassik nəsrin böyük ustadı hesab edilən Məhəmməd Füzulinin “Şikayətnamə” adlı nəsr əsəri çox böyük ictimai məzmunu və bədii dəyəri ilə seçilir. Ana dilində qələmə alınan “Hədiqətüs-süada” adlı tərcümə əsərində isə Kərbəla müsibəti, İmam Hüseyinin və tərəfdarlarının məşəqqətli həyatı, fəaliyyəti, məhrumiyyətləri əks olunmuşdur. Fars dilində yazılmış “Rindü Zahid” əsərinin ideya-məzmununun əsasında insan, həyat haqqında fərqli baxışların qarşılaşması, mübahisəsi dayanır. “Səhhət və Mərəz” alleqorik əsərində isə müəllifin elmi, dini-fəlsəfi və sufi-panteist görüşləri vəhdət şəklində ifadəsini tapmışdır. Füzulinin fars “Divan”ında qitələr hissəsi xüsusi əhəmiyyətə malikdir. Şairin qezəllərində üstüörtülü, eyhamla irəli sürdüyü fikirlər qitələrdə açıq şəkildə ifadə olunmuşdur. O, burada əxlaqi-tərbiyəvi əhəmiyyəti olan məsələlərdən açıq danışmış, xüsusən hakim təbəqəyə olan münasibətini aydın ifadə edərək, özünün yoxsullar şairi olduğunu göstərmişdir. Qitələrinin birində şair dövrünün ayrı-ayrı təbəqələrini çox məharətlə səciyyələndirir.

Füzuli ədəbiyyat tarixində mahir tərcüməçi kimi də tanınmışdır. Tərcümələri arasında “Hədəsi-ərbəin” (“Qırx hədis”) önəmli yer tutur. Fars-tacik şairi Əbdürrəhman Caminin eyniadlı əsərini ana dilinə tərcümə etməklə şair türkdilli oxucuların bu məşhur əsərdən faydalanmaları, zövq almaları məqsədini güdmüşdür.

Füzuli irsində klassik şərq poeziyasına xas məqlub ilə qədim türk -Azərbaycan xalq şeirinə məxsus alliterasiya bir vəhdətdə çıxış etdiyindən çox zaman bunları fərqləndirmək asan olmur. Ulu sənətkarımızın üslubunu bir də bu cəhət fərqləndirir. İki müxtəlif poetik sistemin imtizacından Füzuli poetikası doğmuşdur. Turkün boyuk oğlu Şərqin dahisinə cevrilmişdir. Müxtəlif dillərin zəngin leksikasına dərinlən bələd olan ustad ucun şeirdə yüksək dərəcədə ahəngdarlıq yaratmaq bir o qədər də cətin olmamışdır. Qədimlərdən bəri türk yazılı şeiri ucun məqlub səciyyəvi olmamışdı və türk sozləri bu mövqedə imtahandan keçirilməmişdi. İlk dəfə məhz boyuk Füzuli əsl türk sozlərinə əsaslanmaqla da məqbul prinsipi əsasında şeirlər yazmaq numunəsi vermişdir. Azərbaycan sozlərinin də əvvəlindən, ortasından, sonundan bir hərfi (səsi) atmaq, əlavə etmək, əvəz etmək və s. yolu ilə bənzər vahidləri eyni sintaxsda işlətmək və bununla da ahəngdarlıq əldə etmək mümkün imiş. Nəzərə alınsın ki, ərəb və ya fars sozlərindən şeirdə məqlub duzəldilməsinin tarixi qədimdir və Şərq şairlərində geniş yayılmışdır.

Professor Musa Adilovun bu haqda fikirləri çox mühüm əhəmiyyət kəsb edir: “Ulu Fuzulimizin sərrast gozu ana dilimizin daxili mahiyyətində bərqərar olan şeiriyyəti əla görürdü. Xalq dilinin kulli miqdarda ifadələrində: atalar sozlərində, idiomatik ifadələrdə, frazeoloji birləşmələrdə məqlubun müxtəlif novlərinə xas bədiiilik usulları vardır ki, bunlar elə ozluyundə şairanələyi ilə fərqlənir. Bunları klassik poetik ədəbiyyata gətirməklə vətənpərvər sənətkar eyni zamanda bir necə uğur əldə etmiş olurdu: həm ana dilinə xidmət göstərir, onun poetik vüsətini əməli olaraq aşkarlayıb uzə çıxarır, həm də hazır bədii ifadəlilik vasitələri əldə etmiş olurdu. Komponentləri məqlub səciyyəsi təşkil edən ifadələr Füzuli irsində buna görə belə geniş yer tutur (1, s. 44-45).

Məhəmməd Füzuli yaradıcılığı xüsusilə də XX yüzillikdə Türkiyədə, Azərbaycanda, eləcə də başqa ölkələrdə Füzulinin həyat və yaradıcılığı, dili və üslubu haqqında onlarca tədqiqat əsəri yazılmışdır. M.F.Köprülü, Ə.Qaraxan, Ə.Tərhan, H.Arashlı, Y.Bertels, Ə.Gölpınarlı, Mir Cəlal, M.Quluzadə, M.C.Cəfərov, Ə.Cəfər, V.M.Qocatürk, H.Mazıoğlu, Ə.Dəmirçizadə, H.Mirzəzadə, Ə.Mirəhmədov, F.Qasımzadə, M.Adilov, T.Hacıyev, A.Vəfalı, Ə.Səfərli, S.Əliyev, A.Rüstəmov, V.Feyzullayeva və başqalarının kitabları, məqalələri bu gün də elmi dəyərini saxlamaqdadır.

Füzuli göstərir ki, əmək, zəhmət xilqətin özündədir. Varlıq özü əmək deməkdir. “Mən varlıqlara idrak və hissiyyat gözü ilə baxaraq, təfəkkür və düşüncə addımları ilə onları seyr edərək gördüm ki, hər hansı cinsə aid olan növ, hər hansı növə aid olan sinif, hər hansı sinfə aid olan fərd və hər hansı fərdə aid olan bir üzv istər iradə ilə, istərsə iradəsiz olaraq, mütləq bir işlə məşğuldur. Buna görə də fəaliyyətsizlik və laqeydlikdən çəkinərək, ömrümü qəflətdə korlamaqdan saqındım və işlərdən birini seçdim ki, onunla qismətim və bacarığım qədər bilik kəsb edəm... Beləliklə, mən sozləri nəzmə çəkmək yoluna düşdüm”, – deyir. Bu sozlərdən aydındır ki, Füzuli fəaliyyətsizliyi, laqeydliyi İnsanı korlayan qəflət adlandırır, onu müəyyən bir işdə çalışmağa, həyata fəal münasibət bəsləməyə çağırır.

Füzuli şeirdə bədii tənəsübü gözləyərək əski şərqə və nəgmə ənənələrinə sadıq qalır. Ayrı-ayrı beytlərdə həm qafiyə sozlər xüsusi bir poetik harmoniya yaradır. Şair ahəngdar söz düzümünü, həm qafiyə və həm vəzn ifadələri səcli nəsrində də qoruyub saxlayaraq nəsrin poetikasına yeni bir gözəllik gətirir, nəsr ilə şerin vəhdətinə çalışır. Füzuli anadilli ədəbiyyatımızda orta əsrlərin, daha doğrusu, İntibah dövrünün yetişdirdiyi ən böyük sənətkardır. Füzulidən bəhs edən əksər tədqiqatçılar, tarixçi və təzkirəçilər onu bütün türkdilli ədəbiyyatın ən böyük nümayəndəsi kimi tanımış və təqdim etmişlər. Özündən əvvəlki Şərq mədəniyyətinin ən yaxşı ənənələri əsasında tərbiyələnen sənətkar özündən sonrakı ədəbiyyata güclü təsir göstərmişdir. Əsrlər boyunca şairlər Füzulini ötmək yox, ona yaxınlaşmaqla fəxr etmişlər. Qövsi, Məsihi, Saib, Nəbatı, Seyyid Əzim Şirvani, Vaqif, Vidadi, Əlağa Vahid Füzulini ustad kimi qəbul etmiş, ondan öyrənmişlər. Füzuli təkcə “nazimi-ustad” yox, həm də şairi-ustaddır (4, s. 22).

Beləliklə, müəyyənlanmış xalq dili əsasında doqquz əsrlik yazı yolu keçmiş Azərbaycan türkcəsini hazır olan tarixi-siyasi, iqtisadi və mədəni şəraitdə M.Füzuli milli ədəbi dil kimi gerçəkləşdirdi. Dilçilikdəki məlum qəliblə desək: M.Füzuli Azərbaycan milli ədəbi dilinin banisidir. Bu o deməkdir ki, M.Füzuli dilinin qrammatik quruluşu və əsas lüğət fondu Azərbaycan-türk millətinin (bu, eynən Azərbaycan xalqı deməkdir) dilinin əsasıdır və müasir milli Azərbaycan ədəbi dilinə uyğundur. Bu halda Füzuli dilinin müasir azərbaycanlılara nə dərəcədə aydın olub-olmaması

meyar deyil. Əsas odur ki, bu gün dilimizdə mövcud olan elə sözdəyişdirici (qrammatik) şəkilçi yoxdur ki, Füzulidə olmamış olsun; bugünkü söz birləşməsi növləri – təyini söz birləşmələri, feli sifət, feli bağlama, məsdər tərkibləri, sadə və mürəkkəb cümlə tipləri onun dilində var. Füzuli dilindəki frazeoloji birləşmələrin, atalar sözləri və məsəllərin hamısı müasir Azərbaycan dilində yaşayır və işlənir. Eləcə də məhz bu əsasdır ki, Füzuli dövrü Azərbaycan dilinin əsas lüğət fondu bu gün qalır. Fərq lüğət tərkibindədir. Lüğət tərkibi baxımından tarixi, siyasi, mədəni şəraitlə bağlı olaraq hər əsr özündən əvvəlkindən fərqlənir (bu, təbiidir və bütün dünya dillərinə aiddir). Bu gün müasir Azərbaycan türkcəsində ünsiyyətdə qalan, işlənən elə ərəb, fars sözləri yoxdur ki, bunlar Füzuli dilində işlənməmiş olsun.

Akademik Tofiq Hacıyevin sözləri də bu baxımdan çox mühüm əhəmiyyət kəsb edir: “Füzuli üslubi diferensiasiya anlayışını yaratdı və Azərbaycan ədəbi dilini leksik və qrammatik baxımdan bütün üslubi imkanlarla təmin etdi – müvafiq mədəni şərait istənilən funksional üslubu işə sala bilərdi. Yəni Avropa elmində milli ədəbi dil deyilən səviyyəni Azərbaycan türkcəsi üçün Füzuli hazırladı” (2, s. 21-26).

İstifadə edilmiş ədəbiyyat

1. Adilov M.İ. Məhəmməd Fuzulinin üslubu və poetik dili. Azərbaycan dilində. Muəllimlər və tələbələr ucun vəsait. 680 s.
2. Hacıyev T. Azərbaycan milli ədəbi dili məsələsinə bir baxış. Bakı Universiteti xəbərləri, Humanitar elmlər seriyası № 3, 2009.
3. Məhəmməd Füzuli. Əsərləri. Altı cildə. I cild. Bakı: Şərq-Qərb, 2005, 400 s.
4. Məhəmməd Füzuli. Əsərləri. Altı cildə. VI cild. Bakı: Şərq-Qərb, 2005, 384 s.

Açar sözlər: Məhəmməd Füzuli, türkdilli xalqlar, klassik ədəbiyyat, qəzəl, poeziya.

Key words: Muhammad Fuzuli, Turkic-speaking peoples, classical literature, ghazal, poetry.

Ключевые слова: Мухаммад Физули, тюркоязычные народы, классическая литература, газель, поэзия.

Məhəmməd Füzuli türkdilli klassik poeziyanın banilərindən biri kimi

Xülasə

Məhəmməd Füzuli tanınmış Azərbaycan şairlərindən biridir. O, həm Azərbaycan, həm də ümumtürk xalqlarının ədəbiyyatında qəzəl ustası kimi tanınır. Onun Azərbaycan ədəbiyyatı tarixində böyük xidmətləri vardır. O, ilk dəfə ana dilində “Leyli və Məcnun” əsərini yazmışdır. Onun ana dilində qələmə aldığı qəzəl, qəsidə və s. kimi klassik ədəbi janrlı əsərləri bütün türkdilli xalqların, xüsusilə osmanlı türklərinin klassik yazılı ədəbiyyatının inkişafına mühüm töhvələr vermişdir. Onun əsərləri bu gün də öz əhəmiyyətini və aktuallığını qoruyub saxlayır.

Muhammad Fuzuli as one of the founder of the classical Turkish-speaking poetry

Summary

Muhammad Fuzuli is one of the famous Azerbaijani poets. He is known as a master of ghazals in the literature of both Azerbaijani and all-Turkic nations. He has great maintenances in the history of Azerbaijani literature. He wrote “Leyli and Majnun” in the native language for the first time. His classic literary works such as ghazals, odes, etc. written in the native language made important contributions to the development of the classical written literature of all Turkic-speaking peoples, especially the Ottoman Turks. His works still retain their significance and relevance.

Мухаммад Физули как один из основоположников классической тюркоязычная поэзия

Резюме

Мухаммад Физули – один из известных азербайджанских поэтов. Он известен как мастер газелей в литературе как азербайджанских, так и общетюркских народов. Он имеет большой вклад в историю азербайджанской литературы. Он впервые написал “Лейли и Меджнун” на родном языке. Его классические литературные произведения, такие как газели, оды и т. д., написанные на родном языке, внесли важный вклад в развитие классической письменной литературы всех тюркоязычных народов, особенно тюрк-османов. Его произведения до сих пор сохраняют свою значительность и актуальность.

RƏYÇİ: dos. N.Əfəndiyeva

Nazənin Cavanşir qızı Eldarova ⁷

“KƏMALÜDDÖVLƏ MƏKTUBLARI” ƏSƏRİNDƏ TƏNQİDİN MAHIYYƏTİ

Giriş. Azərbaycan ədəbiyyatının ən önəmli simalarından biri Mirzə Fətəli Axunzadədir. “Maarifçi realizm cərəyanının nümayəndəsi olan Mirzə Fətəli Axunzadə öz əsərlərində cəhaləti, din adamlarını, despotizmi və s. tənqid etmişdir. Elə buna görə də, bu fikri söyləmək heç də yalnız olmaz ki, maarifçi realist əsərlərdə tənqid tənqidi realist əsərlərdən daha kəskindir” [1, s. 85]. Müəllif tənqidi realist əsərdə hadisələrin eybini və qüsurluğunu açaraq nümayiş etdirir, oxucuya hansı dəhşətli vəziyyətin içərisində olduğunu göstərir, lakin yaxşı və ya pis, hərəkətlərin səhv və ya doğru olması haqqında tənqidi fikir, demək olar ki, bildirmir, qərarı oxucuya buraxır. Lakin maarifçi realist müəllif hadisələrə öz tənqidi münasibətini açıq şəkildə göstərir və insanları cəhalət yuxusundan oyanmağa çağırır, insanları, mühiti tənqidlə islah etməyə çalışır.

Bunu Mirzə Fətəli Axunzadənin dramlarında, o cümlədən “Kəmalüddövlə məktubları” əsərində də görmək mümkündür. “1865-ci ildə yazılmış bədii-fəlsəfi traktat Mirzə Fətəli Axunzadənin yazdığı ən mühüm tənqid mahiyyətli əsəri sayılır. Hind şahzadəsi Kəmalüddövlə ilə fars şahzadəsi Cəlalüddövlənin yazışması süjetin əsasını təşkil edir” [2, s. 45-48].

Əsas hissə. Mirzə Fətəli Axunzadə bədii əsərləri (komediyaları, povest və şeirləri) ilə yanaşı “Kəmalüddövlə məktubları” adlı fəlsəfi traktatın da müəllifidir. M.F.Axunzadə öz dünyagörüşünün tərkib hissəsi olan “Kəmalüddövlə məktubları” fəlsəfi əsərinə ömrünün 25 ilini sərf etmiş, bədii əsərlərindəki fikirlərini bu əsərdə daha da genişləndirərək, elmi dəlillərlə əsaslandırılmış, mövcud quruluşun ədalətsizliyi, xalqın çəkdiyi əzab, əziyyət, zülm və haqsızlıqları tənqid etmişdir. Mirzə Fətəli Axunzadənin “Kəmalüddövlə məktubları” əsərində despotizmi tənqid edir. Birinci məktubunda yazır ki, despotluq rejimi və ruhanilərin dini fanatizmi İrani zəiflədib. “Dini fanatizmi tənqid edərkən Axunzadə başqa dinləri islamdan üstün tutmur. O, elə bir dünyagörüşünə, inanca üstünlük verir ki, onun vasitəsilə, öz ağılı ilə insan bu dünyada xoşbəxtliyə çatsın, cənnət-cəhənnəm qorxusu ilə yaşamasın” [3, s. 12].

Kəmalüddövlə ilk məktubunda yazır ki, o İngiltərə, Amerika və Avropanı gəzib gəlir İrana. O öz həmməzhəblərinin halına yanır, düşünür ki, İran əvvəllər çox yaxşı vəziyyətdə idi, əhali çox xoşbəxt idi. Və o pis olur ki, o səadət, şövkət gedib, bu işdə ərəbləri günahkar bilir. O deyir: “Əhali nadandır və sivilizasyonu-cahandan bixəbərdir”. Hesab edir ki, despotluq rejimi və ruhanilərin dini fanatizmi İrani zəiflədib. Ancaq yazır ki, elə hesab etməsin ki, o hansısa məzhəbi islamdan üstün tutur. O həmin dini üstün tutur ki, onun vasitəsilə insan bu dünyada xoşbəxtliyə çatsın. “İrənlilərin nə dərəcədə fanatik olduqlarına misallar gətirir, bunlara özü də təəccüblənir” [4, s. 36-39]. O İranda tacirlərin sərmayəsiz, kəndlilərin yoxsul, dövlət xəzinəsinin boş olduğundan və qanunların olmadığından şikayətlənir. Kəmalüddövlə ən çox ona yanır ki, xalq bu bəlalardan əzabını dərk etmir. O münəccimlərin şaha yaltaqlıq üçün təqvimlərin başına yazdığı sözləri qəbul edə bilmir, çünki şah o sözlərə layiq deyil, çünki o əzəmət sahibi deyil, o nə ədalət, vətənpərvərlik qaydalarından xəbərdardır, nə də ölkəsini köçərilərdən qoruya bilir. Maarifin necə aşağı səviyyədə olmasından danışır, söz açıq ki, “Uşaqlar molla yanında çubuq və fələqqə ilə tərbiyə edilir və belə uşaqdan gələcəkdə əxlaq, mərifət gözləmək olmaz. Vilayətin içində elmsiz və dünyadan xəbərsiz şahzadələrin oturması, onların xalq ilə ən alçaq formada rəftarı, xalqın onların hər sözünə “bəli” deməsi ona toxunur. Onlar nə xalqı düşmənlərdən qoruyur, nə xalqa şəfəxana, mədrəsələr açır, nə də ticarətə rəvnəq verirlər. O, Cəmalüddövləyə deyir ki, əgər o da İrandan xali olmasaydı, bu eybləri onun üzünə deməzdi. O bilir ki, İran nəşeyi-azadlıq və hüquqi-insaniyyətdən bixəbərdir, ona görə də despot zülmündən nicat tapa bilməz” [5, s. 69]. Düşünür ki, İranın məzhəbi ona liberal olmağa mane olur. Əsas da ona əsəbiləşir ki, İranda heç kəs şərhlətən üləma və avamın qorxusundan heç nəyi deyə bilmir. Vəhşi və barbar tayfaların cəza tədbirlərinin İranda müşahidə olunması, ancaq Avropada bunun tamamilə qadağan olunmasını sivilizasyonla əlaqələndirir.

Mirzə Fətəli Axunzadə bu əsərində dünyada yunan millətinin tarixinin Şərqi ölkələrinin tarixindən daha üstün qəbul edildiyini yazır və bunu şərqilərin öz tarixlərinə laqeydliyi, tarixi yaxşı yazıb qorunmamaları ilə əlaqələndirir. Bunun səbəbini isə İran şahlarının kitablarının günümüzə qədər gəlib çatmamasında görürdü. O, İrana müraciət ilə öz etirazını bildirirdi ki, “Sənin oğulların nəsihət olsun deyə, sənin keçmiş əzəmətinin yazılı abidələrini belə mühafizə etməmişlər; sənin keçmiş şöhrətini biz başqalarından, sənin əzəmətinin indiyə qədər yeganə şahidi olan qədim yunan tarixlərindən öyrənirik; çünki Yunanıstan sənin möhtərəm, qocaman tarixini qədim dünyanın başqa xalqlarına nisbətən daha yaxşı öyrənmişdir” [6, s. 26].

Mirzə Fətəli Axunzadə “Kəmalüddövlə məktubları” əsərində əhalinin yalançılığını tənqid edir. O deyir ki, ərəb tayfasının yalan quraşdırmaqda və İrənlilərin yalana inanmaqda misli-bərabəri yoxdur.

Bundan başqa müəllif, yəni bizim tanıyıb-bildiyimiz, Mirzə Fətəli Axunzadə Kəmalüddövləni çox zaman kənara çəkib mətnə birbaşa öz fikirlərini, öz qayğılarını gətirir. “İkinci məktubun əvvəlində Kəmalüddövlə Cəmalüddövlənin heyrdən tüklərini biz-biz edəcək Molla Sadığın mövzə söhbətinə keçməzdən əvvəl təəssüflə bildirir ki, bu qələmə aldığı mətləblərin heç bir faydası olmayacaq. Bunun səbəbləri çoxdur: ən birincisi, İran xalqı ona ərəblərdən qalan (barbarlardan deyir Axunzadə) əlifbanın qəlizliyi ucubətindən oxumağa qadir deyil, bunun da bir çarəsi var ki, o da əlifbanı dəyişməkdir” [7, s. 89-92]. İkincisi, əlifbanı dəyişməyə mane olan iki məzhəb arasında dini təəssüblər aradan qaldırılmalıdır, amma vaxtilə Nadir şah buna cəhd göstərdikdə, yəni şüurlə sünniliyi birləşdirmək niyyətini bildirən kimi həm səltənətinə, həm də həyatını bada verdi. Üçüncüsü, despota xalqın qəflətdə

⁷ Bakı Dövlət Universitetinin magistrantı. nazenineldarova@gmail.com

olmağı sərf edir, amma əslində o bu əminliyində yanılır, çünki belə boşluqdan istifadə edərək bir gün Bab kimi bir məzhəb ixtiraçısı meydana çıxıb xalqı öz tərəfinə çəkə bilər. Digər sadalanan səbəblər də birbaşa və dolayısı ilə xalqın savadsızlığı ilə bağlıdır, savadsızlığın səbəbi isə bilavasitə əlifbanın qəlizliyindən irəli gəlir. “Əlifba qəlizliyindən narazı olan Mirzə Fətəli Axundzadə özü əlifba yazır və onu Osmanlı dövlətinə təqdim edir, lakin Osmanlılar onu qəbul etmir, geri çevirir” [8, s. 137].

Mirzə Fətəli Axundzadə düşündür ki, məgər savadsızlıq yalnız əlifbanın qəlizliyi ucbatından baş verirmi? Məgər yazıb-oxumağı bacaran adamlar savadsız ola bilməzmi? Savad sözü yəqin ki, oxumaq bacarığı yox, nəyi oxumaq və oxuduğunu necə anlamaq mənasında işləyə bilər. Onda niyə əlifba məsələsi bu qədər qabardılır. Uşaq əlifbanı öyrənməyə başlayandan dörd həftə yox, bir il, ya iki il sonra qəzet, kitab oxusa, savadlı ola bilməz məgər?

Axundovşünasların qənaətinə görə, “Kəmalüddövlə məktubları”nda Volter ironiyasının və sarkazmının izləri aydın görünür. Dinə, dini sxolastikaya qarşı bu qədər kəskin, barışmaz münasibət XIX əsr müsəlman cəmiyyətində təhlükəli hadisə idi. Hardasa ateizm düşüncəsi ilə barışma fransız maarifçilik mühitindən fərqli olaraq, Şərqi (Azərbaycan) mühiti üçün qutsal obrazlara və kitablara qarşı belə açıq müxalifət qorxulu idi. Y.Qarayev bu haqda yazır: “Dini risalələrdə Peyğəmbərin həyatındakı ayrı-ayrı epizodlara verilən şərhələrə Kəmalüd-dövlənin təfsirləri realist parodiyalar təsiri bağışlayır və islam müqəddəslərinin Volter tərəfindən dramaturgiyada yaradılan satirik surətini (Volterin “Məhəmməd” əsəri) M.F.Axundov bədii publisistikada, pamfletdə yaradır”.

1854-cü ildə Axundzadə “Əlifbeyi-cədid” adlı məqaləsini yazdı və ərəb qrafikasını latın qrafikası əsasında təkmilləşdirmək məsələsini irəli sürdü. O, 1865-ci ildə “Kəmalüddövlə məktubları”nı yazır və bu əsərdə cəmiyyəti və dini yaxşılaşdırmaq, inkişaf etdirmək baxımından öz baxışlarını, fəlsəfi görüşlərini izah edir. ““Risaleyi-irad” (“Tənqid risaləsi”) əsəri müasirləri olan tarixçilərin tarix yazmaq metodlarına qarşı yazıçının harayı, tənqidi görüşləridir” [9, s. 48]. Axundzadənin “Kritika”sı misli görünməmiş, İran ədəbiyyatında əsl tənqidin əsasını qoyan və poeziyanın tənqidinə həsr olunan “Kritika” 1866-cı ildə yazılmışdır. Mirzə Fətəli Axundzadənin cəmiyyət, fəlsəfə və ədəbiyyat barədə düşüncələri, baxışları onun Tiflis arxivində saxlanan bir çox başqa məqalələrində, fars və türkcə yazılmış şeirlərində və məktublarında da öz əksini tapır.

Axundzadənin realist baxışlarına rus ədəbi mühitinin təsiri ilə bərabər, alimlər onun dünyagörüşünə təsir edən başqa bir məxəzdən də söz açırlar. Bu qənaətə görə Axundzadənin realizmi onun fəlsəfi baxışlarının təcəssümüdür (inikasıdır). Ş.Mirzəyeva bu münasibətlə yazır ki, Axundzadənin sənət və gerçəklik anlamı arasındakı qarşılıqlı əlaqə barədə fikirləri onun materialist fəlsəfi görüşlərinin ümumi məzmunu çərçivəsində başa düşülməlidir.

Axundzadəyə görə, gerçəklik maddi varlıq olub öz mövcudluğu üçün heç bir xarici qüvvə tələb etmir. O, gerçəkliyi obyektiv varlığın bədii inikası kimi qəbul edir. Onun fikrincə təbiət və ictimai həyat adlanan obyektiv aləm sənətdə öz həqiqi yerini tapmalıdır. Mirzəyeva sözüünə davam edərək qeyd edir ki, mübaligəsiz demək olar ki, Axundzadənin realizmi tarixi bəsitədir, gələcəyi görmədir.

O, gerçəkliyin sənətdə inikasını, onun gələcək dəyişmə və inkişafı baxımından tədqiq edir. “Bəyan edəndə ki, “Gülüstan”ın vaxtı keçib, o heç də demək istəmir ki, bu sənət abidəsi öz gözəlliyini və estetik gücünü itirib. Yazıçı sadəcə olaraq göstərir ki, tarixi gerçəklik dəyişib” [10, s. 45].

Mirzə Fətəli Axundzadənin (1812-1878) maarifçi-realist görüşləri Azərbaycan ədəbiyyatının sonrakı inkişafında müstəsna rol oynayaraq, Azərbaycan ədəbiyyatında çağdaş Qərb ədəbiyyatı janrlarının: dram, roman, hekayə, novella, povest, poema və s. oturmaşına güclü təsir göstərmişdir. Onun 1850-1855-ci illər arasında yaratdığı altı dram əsəri özündən sonra Yaxın və Orta Şərqi ədəbiyyatlarında ədəbi maarifçi-realist görüşlər formalaşdırmışdır. Bütövlükdə Azərbaycan ədəbiyyatını xarakterizə edən dərin etik başlanğıc, humanizm, ədalətsevərlik, səmimiyyət və doğruluq motivləri Axundzadə yaradıcılığında davam və inkişaf etdirilərək gələcək nəsillərə tövsiyə edilir.

“M.F.Axundzadə maarifçilik və realist baxışlarını 1860-cı ildə yazmış olduğu “Kəmalüddövlə məktubları” fəlsəfi traktatında geniş şəkildə əks etdirmişdir. Əsərdən aydın olur ki, şahzadələr ölkələrində hökm sürən ağır vəziyyətlə barışa bilmir, ölkələrinin mədəni geriliyinə acıyır, düşmüş olduqları fəlakətlərdən xilas olmaq üçün yollar axtarırlar” [11, s. 14]. M.F.Axundzadə öz əsəri üçün iki şahzadə (Kəmalüddövlə və Cəlalüddövlə timsalında) obrazı düşünərək onların öz ölkələrində hökm sürən ədalətsizlikləri aradan qaldırmaq məqamında təsvir edərək artıq dünya maarifçilərinin ümumbəşəri prinsiplərindən çıxış edirdi. Həmçinin əsərdə dini dünyagörüşün tənqidi məsələsi deməyə əsas verir ki, bu əsər maarifçilik ideyalarına dərinləndirən bələd olan bir müəllifin qələmindən çıxmışdır.

“Kəmalüddövlə məktubları”nı oxuyarkən ilk sətirlərdən insanın üzünü həyacan bürüyür və bu əsəri yazmaqla müəllifin yaşadığı dövr üçün necə cəsəətli olduğu aydınlaşır. M.F.Axundzadə və ondan sonrakı M.Ə.Sabirə qədər milli şüurumuzun oyanmasında “Kəmalüddövlə məktubları” qədər xidmət göstərən ikinci bir əsər yoxdur. Təsədüfi deyildir ki, bu əsəri “Azərbaycan maarifçiliyin manifesti” adlandırırlar.

Nəticə. Nəticədə, müasirlik, elmilik baxımından, Avropadakı mənada tənqid klassik İran ədəbiyyatında tamamilə yoxdur. Tənqidi realizmin sələfi hesab edilə biləcək nə varsa, möhkəm inandırıcı meyardan məhrum olduğuna görə diqqəti cəlb etmir. Estetikadan, vəzn və qafiyədən söz açan qədim İran kitablarında poetikaya müraciət qeyri-müəyyən olduğundan elmi dəyər kəsb etmir.

İranda tənqidin əsasını M.F.Axundzadə qoymuşdur. Nəsr və poeziyaya həsr olunmuş “Kəmalüddövlə məktubları” və başqa məqalələri ilə o, qəti şəkildə ənənəvi mühakimələrin mənəşəsindən azad olaraq Avropa mütəfəkkirləri və rus inqilabçı demokratlarının tənqidi fikirlərinin təsiri altında xırdaçılıqlarla, boş iradlarla məşğul olan tənqidi elmi və həqiqi meyara əsaslanan tənqidlə əvəz etdi. O dövr realist mühitin təsiri altında Axundzadə ilk

dəfə olaraq əsərin ictimai məzmununa lazımı diqqət yetirmiş, mövzunun ədəbi dəyərini açıqlamışdır.

Axundzadə İranda yazıçı və şairlərin ictimai məsuliyyəti məsələsini də birinci olaraq irəli sürmüşdür. Bu cəhətdən Axundzadə çox irəli gedərək ədəbiyyatı insanların mənəviyyatı və əxlaqının dəyişməsində bir alət hesab etmişdir. Axundzadə öz dövrünün adlı-sanlı müəlliflərinin və eləcə də klassik ədəbiyyat korifeylərinin əsərlərini əsaslı surətdə tənqid süzgecindən keçirmişdir.

Onun analizi ciddi xətalardan xali olmasa da, cəsarəti sonrakı nəsillər tənqidçiləri klassik ədəbi məxəzləri analiz edib qiymətləndirməyə ruhlandırmışdır.

İstifadə edilmiş ədəbiyyat

1. Araslı H. Azərbaycan ədəbiyyatı: tarixi və problemləri. Bakı, 1998, 732 s.
2. Axundov M.F. Məqalələr məcmuəsi. Bakı: Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı, 2019, 502 s.
3. Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 2019, 107 s.
4. Cahani Q. Azərbaycan ədəbiyyatında Nizami ənənələri. Bakı, 1979, 203s.
5. Cavad Heyət. Azərbaycan ədəbiyyatına bir baxış. Bakı, 1980, 565 s.
6. Əliqızı A. Güney Azərbaycan ədəbiyyatı. Bakı, 2018, 206 s.
7. Nərimanov Nəriman. Seçilmiş əsərləri. Bakı: Lider, 2019, 251 s.
8. Qarayev Y. Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər (iki min ili tamamlayan iki yüz il). Bakı: Elm, 2020, 740 s.
9. Qasımzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı: Maarif, 2018, 488 s.
10. Qənizadə Sultan Məcid. Seçilmiş əsərləri. Bakı: Avrasiya Press, 2022, 199 s.
11. Rəfil M. M.F. Axundov (monoqrafiya) Bakı: Azəməşr, 1957, 317 s.

Key words: realist, critical thoughts, dramaturgy, enlightened realism, literary meetings, work

Ключевые слова: реалист, критическая мысль, драматургия, просвещенный реализм, литературные собрания, творчество

The essence of criticism in "The letters of Kemaluddovla"

Summary

In the article, M.F.Akhundzadeh's views on the function of criticism, its wide distribution in Europe, its role in the literary process, and its beneficial effect on the development of artistic development are analyzed. Mirza Fatali Akhundzade, the founder of Azerbaijani dramaturgy, realistic artistic prose, literary criticism, and materialist aesthetics, also knew Arabic-Persian languages perfectly, wrote poems in Azerbaijani and Persian languages, and wrote articles with deep philosophical content. M.F., who worked as a translator in the Caucasus Viceroyalty for a long time. Akhundzade translated scientific and official works from Russian into Persian, or vice versa from Persian into Russian. It is known that Mirza Fatali considered freedom of opinion to be one of the main conditions for the development of criticism and to have a rational influence on the literary process, and he wrote: "If there is freedom of opinion, the benefit of criticism will be that eventually, due to the clash of different opinions and opinions, truth will take its place and culture will progress will appear in the world".

Azerbaijani enlightened realism is characterized by the prominence of satire in literature and society. As it is known, even though there are satirical moments in Azerbaijani classical poetry, satire could not go beyond being an element in romantic literature. However, with the advent of enlightenment in the 19th century and the emergence of critical views against obsolescence, ignorance, and backwardness, the position of satire in literature expanded and strengthened. In fact, although the 19th century was a period of enlightened realism in the history of Azerbaijani literature, the ideas of enlightenment were also reflected in the non-realist literature of this stage.

Суть критики в «Письмах Кемалуддовль»

Резюме

В статье анализируются взгляды М.Ф.Ахундзаде на функцию критики, ее широкое распространение в Европе, ее роль в литературном процессе, ее благотворное влияние на развитие художественного развития. Мирза Фатали Ахундзаде, основоположник азербайджанской драматургии, реалистической художественной прозы, литературной критики и материалистической эстетики, также в совершенстве владел арабо-персидскими языками, писал стихи на азербайджанском и персидском языках, писал статьи с глубоким философским содержанием. М.Ф., долгое время работавший переводчиком в Кавказском наместничестве. Ахундзаде переводил научные и официальные произведения с русского на персидский или наоборот с персидского на русский. Известно, что Мирза Фатали считал свободу мнений одним из главных условий развития критики и оказывающим разумное влияние на литературный процесс, и писал: «Если будет свобода мнений, то польза от критики будет быть то, что в конце концов, благодаря столкновению разных мнений и мнений, истина займет свое место и в мире появится культура, прогресс».

Азербайджанский просвещенный реализм характеризуется преобладанием сатиры в литературе и обществе. Как известно, хотя в азербайджанской классической поэзии и присутствуют сатирические моменты, сатира не могла выйти за рамки элемента романтической литературы. Однако с приходом Просвещения в 19 в. и появлением критических взглядов против устаревания, невежества и отсталости позиции сатиры в литературе расширились и укрепились. Фактически, хотя XIX век был периодом просвещенного реализма в истории азербайджанской литературы, идеи просветительства нашли свое отражение и в нереалистической литературе этого этапа.

Rəyçi Prof. Tahirə Məmməd

Mobil Aslanlı Huntürk⁸

MÜCADİLƏYƏ VƏ QANLI QOVĞALARA SƏSLƏYƏN ÇAĞIRIŞLAR

Böyük yazarımız professor Mir Cəlal əsərlərində bu gün bizə qənim kəsilən rusları almanların əbədi işğalından azad etmək yolunda canını fəda vermiş Azərbaycanın sarsılmaz mətin, sarsılmaz fiziki qüdrətə, yüksək hərbi bilik, bacarıq və vərdislərə malik cəsur və fədakar döyüşçülərimizin qəhrəmanlıq rəşadətini önə çəkir. O öz əsərlərində xalqımızın İsrəfil Məmmədov, Həzi Aslanov, Mehdi Hüseynzadə, Qafur Məmmədov, Cəmil Əhmədov kimi neçə-neçə məğrur və əzmkar alp ərənlərimizin əfsanəvi qəhrəmanlıqlarını böyük ilhamla tərənnüm etmişdir. Türkün bu yenilməz igidlərinin əfsanəvi şücaətini ədibin istər “Böy”, “Bostan oğrusu”, “Gözün aydın”, “Vətən hekayələri”, “Həyat hekayələri”, “Sadə hekayələr”, istərsə də XX əsrin ortalarından sonra qələmə aldığı “Təzə şəhər”, “Yolumuz hayandır”, “Dağlar dilə gəldi”, “Boy”, “Açıq kitab” və sair kimi əsərlərində qismən də olsa, fiziki hazırlıq, fiziki tərbiyə, cismani sağlamlıq və sağlam həyat tərzini kimi məsələlərlə əlaqələndirir. Fədakarlığın, rəşadətə bədii-fəlsəfi obrazını tərənnüm edən istedadlı ədibimiz əsərlərində döyüşçülərin ruhuna, qəlbinə, xarakterinə igidlik, məğrurluq, qəhrəmanlıq və mərdanəlik kimi yüksək iradi-əxlaqi hisslər aşılayırdı.

Beləliklə, tarixi dövrlərin elmi-pedaqoji fikir daşıyıcıları olan bu kimi ədəbi əsərlərin tədqiqat predmetlərində göstərilir ki, Azərbaycanda tarixi kontekstdə hərbi-fiziki tərbiyə fasiləsiz xarakter daşımışdır: insanlarımız uşaq, gənclik, cavanlıq və ahillıq yaş mərhələlərində idmanın gimnastika, güləş, qılınç oynatmaq, at çapmaq, ox atmaq, nizə atmaq, atıcılıq və s. kimi növləri ilə məşğul olmuşlar.

Yazıcının ədəbi-pedaqoji yaradıcılığından aydın görünür ki, həyatda xoşbəxt yaşamaq istəyi ilə yaşayan insan, həm də sağlam can istəmiş, həm də onu ən böyük sərvət saymışdır. Odur ki, fiziki tərbiyə məqsədyönlü və həyati tələbata çevrilməlidir.

Məlum həqiqətdir ki, hər bir bəşər övladı yüksək mənəviyyata, əməksevər, humanist əməllərə malik vətəndaş olmaqla bərabər, habelə bir sıra fiziki və hərbi təlimlərə də yiyələnmişdir. Torpaq və Vətənin qorunub saxlanması bugünkü uşaq və gənclərimizin fiziki və hərbi təlimə nə dərəcədə bağlılığından çox asılıdır. Qətiyyənlə unutmamaq olmaz ki, sağlamlıq insanın yalnız şəxsi firavanlığı üçün deyil, başqa cəhətləri üçün də əhəmiyyətlidir. Yəni, adam fiziki cəhətdən sağlam, fəal və davamlı olarsa, heç şübhəsiz ki, o, quruculuq işlərində, özünün və Vətəninin müdafiə edilməsində, yaxşı və ağır günlərində bir o qədər yaxından iştirak edər, yararlı bir varlığa çevrilər. Bu gün dünyada artıq “İdman ölkəsi” kimi Azərbaycanın öz övladlarının əqli, mənəvi və fiziki kamillik səviyyəsi ilə öyünməyə haqqı çatır. Danılmaz həqiqətdir ki, bütün tarix boyu bəşəriyyətin qarşısında duran ən mühüm vəzifə, onun əqli, mənəvi və fiziki kamillik problemləridir. Hazırkı dövrdə Azərbaycan gəncliyinin əqli və mənəvi acığı, fiziki və hərbi təlim məşğələlərinə güclü və arzuolunan meyli, sağlam və fəal həyat tərzini keçirilmələri yabançı millətlərdə qibtə hissləri yaradır.

Məhz belə bir şüurlu davranış, dərin məslək, əqidə sirdaşlığı ölkə gənclərimizin əqli və hərbi-fiziki qüdrətləri sayəsində erməniləri 44 günlük savaşa tarimar edib, viran qoymasına gətirib çıxardı. Çünki bəşəriyyətə böyük mədəniyyət gətirən bu cocuqların ərən uluları, dünyanı məqribdən-məşriqə fəth edən söz və qılınç bahadirları olan babaları tarixdə böyük qəhrəmanlıq səhifələri yazmışlar. Əgər ruslar öz Pyotru, almanlar Bismarkı, yunanlar İskəndəri, fransızlar Napoleonu, italyanlar Sezari ilə öyünmüşdürlərsə, biz türklər isə Mete, Atilla, Sultan Mehmet, Çingiz xan, Batı xan, Alp Arslan, Sultan Süleyman, Cahan şah Həqiqi, Uzun Həsən, Şah İsmayıl, Sultan Yavuz, Əmir Teymur, Toxtamış, İldırım Bəyazid, Nadir şah Əfşar, ikinci minilliyin ən böyük tarixi şəxsiyyəti Mustafa Kamal Atatürk kimi neçə-neçə fövqəlbəşər söz və qılınç bahadirları ilə fəxr edə bilərik. Odur ki, türklər tarix boyu övladlarını fiziki və hərbi hazırlıq baxımından yetkin, kamil, özünü və vətəni layiqincə qoruya biləcək gümrah və xoş əhval-ruhiyyədə görmək, arzusu ilə yaşamış, bu yolda bütün fiziki, hərbi vasitə və imkanlardan lazımcına bəhrələnməyi çox önəmli saymışlar.

Tarixən aparılan çoxsaylı tibbi-psixoloji təcrübələr, habelə elmi-pedaqoji və fizioloji tədqiqatlar sübut etmişdir ki, qəhrəmanlığı yaradan ən mühüm amillər bilavasitə və bilvasitə insanın fiziki hazırlığı, fiziki mədəniyyəti, iradi-cismani yetkinliyi və cismani qüdrətidir.

70 il SSRİ adlı qurumun tərkibində Almaniya kimi qüdrətli bir dövlətlə savaş zamanı həmin qanlı olayın cəng savaşları, dünyanın çoxsaylı yazarları tərəfindən dönə-dönə qələmə alınmışdır. Belə cəfəkeş tədqiqatçılarımızdan biri də istedadlı ədibimiz, görkəmli pedaqoq və alim, uzun illər Bakı Dövlət Universitetinin kafedra müdiri, dekanı olmuş professor Mir Cəlal Paşayevdir. Ədibin qanlı qovğa və çarpışmalar ruhunda qələmə alınmış «Bir gəncin manifesti» adlı məşhur romanında bu əsərin baş qəhrəmanı Mərdan, habelə onun məslək və amal yoldaşları Yaqub, Usta Rəhim, Yəhya, Mövlan kişi qorxmaz, mübariz, fiziki yetkinlik səviyyəsinə qalxmış üsyankar insanlardır. Yazıcının «Dirilən adam» əsərindəki Qiyas, Sultan Əli, Qumru, Məşədi İslam, Məşədi Cahangir və başqaları da həyat uğrunda mübarizədə yenilməzliyi, qovğa və çarpışmalarda göstərdikləri qətiyyətlilik, inadkarlıq və fədakarlıqlarının mühüm bir atributu onların fiziki kamilliyi və dəyanətləri ilə səciyyələnir. Əsərdə uzaq kənddən gələn yeniyetmə Mərdanın gələcək mübarizə yolunda ağır məşəqqətlərə sinə gərməsində, istiqlalın əzablı və dolanbac yollarından mərdliklə keçməsində, fiziki-iradi keyfiyyətlərinin də mühüm rol oynadığı aydın olur. Dözülməz izzət və məşəqqətlərə tab gətirmək, ən təhlükəli tapşırıqların icrası zamanı özünü qətiyyətli və mətanətli aparmaqda mətin iradi möhkəmlik və əzmkarlıq kara gəlir.

⁸ BDU

İstedadlı nasirin Böyük Vətən müharibəsi illərində Azərbaycan ziyalılarının məğrurluluğundan, mərdanəliyindən və rəşadətindən bəhs edən «Yaşadlarım» romanında həmin dövrə məxsus mürəkkəb hadisələri, gərgin psixoloji situasiyaları yazıçı özünəməxsus bir orijinalıqla oxucusuna çatdırır. Ədibin fiziki kamillik zirvəsinə ucalmış qəhrəmanları, qürur və ləyaqətilə fərqlənən məğrur, əzmkar və namuslu insanlardır. Əsərdə Kərimzadə, Nəriman, Səlim kimi türk övladlarının həyat uğrunda apardıqları fədakarlıq, mətinlik, fiziki hünər, iradi-mənəvi keyfiyyətlər, fiziki məziyyətlər onların bədii portretini daha da dolğunlaşdırır.

Yüksək pedaqoji əxlaqı və səriştəsilə nümunə olan cəvakeş maarif xadimi, xalqın övladlarının yalnız əqli inkişafı, saflığı və mənəvi sağlamlığı qayğısına qalmayıb, həm də onların vətənsəvrlik ruhunda tərbiyə olunmasını, millətin, torpağın müdafiəsi üçün cəsur igidlərtək yetişməsinə mühüm hal sayırdı. Böyük yazıçımız bu şərəfli vəzifənin reallaşmasında yeniyetmə və gənclərin cismani sağlamlığı və fiziki aktivliyinə daha çox önəm verirdi. Ədibin fikrincə, gümrəh vücudlu, sağlam bədənli şəxslər iri cüssəyə, mütənasib fiziki görkəmə malik cürətli şəxslər kimi formalaşır ki, onlar da gələcək fəaliyyətlərində daha böyük xarüqələr yaratmaq imkanına sahib olurlar. Millətin balalarının sağlam nəsil tək təşəkkül tapması işində ailə ilə yanaşı məktəbin, ictimaiyyətin birgə fəaliyyətinin səmərəliliyini xüsusi şəkildə vurğulayan ədib, özünün «Vicdan əzabı» adlı hekayəsində yazır: «Mənim vəzifəm ana qucağından sağlam aldığım balaları üç-dörd ilə böyütdükdən sonra sağlam və onları fiziki cəhətdən yetkin, davamlı övladlartək tərbiyə edib məktəbə təhvil verməkdir. Məktəb də eyni həkimliyi etməlidir. Şagirdləri yalnız fikircə deyil, bədəncə də sağlam yetirib yuxarılara – texnikumlara, institutlara təhvil verməkdir. Eyni borcu ali məktəblər də gözəl ödəsələr, gənclərimiz xəstəlikdən uzaq olurlar. Xəstələnməməyi təmin etmək isə ən yaxşı müalicə üsuludur» (4, 326-327). Akademik Məmməd Arif bu barədə haqlı olaraq yazırdı ki, yazıçı vətən yolunda həlak olan qəhrəmanın daxili aləmini, psixoloji halını oxucuya göstərməli- dir, oxucu canlı insanı bütün tamlığı ilə öz qarşısında görməlidir.

Sovet döyüşçüsünün gözəl bir xüsusiyyəti yüksək mənada insanpərvərlikdir. Onun hər bir qəhrəmanlığında biz yüksək mənəvi cəhəti görməliyik. Yazıçı, döyüşçünün rəşadətini, cismani qüdrətini, fədakarlığını hər şeydən əvvəl onun qəl-bində oxumalıdır (2, 342). Mir Cəlalin xüsusilə yaşadığımız Sovet dönəmindəki, həm də Vətən müharibəsindən əvvəlki hadisələri hekayələrində yüngül bir yumor, təbii və həyatı bir romantika kimi təsvir etməsi əsas bir xüsusiyyət kimi nəzərə çarpırdı. Öz novellalarında bu istedadlı nasir o vaxtkı sovet həyatının yeni insanlarını, sosialist cəmiyyətinin romantikasını da verməyə çalışırdı. Mir Cəlalin romantikası özünəməxsus idi, bu romantika bir növ məişət romantikası idi. Ədib sovet ailələrindəki yeni ünsürləri, yeni psixoloji xüsusiyyətləri müşahidə edir və «Nənələrin hünərini», «Badamların ləzzətini» yazıb göstərirdi.

O vaxtlar sülh zamanı idi. Xəyanətlə Sovet ölkəsinin torpağına soxulmuş, xoşbəxt həyatımızı quduzcasına pozmağa, xanimanımızı dağıtmağa, toyumuzu yasa, sevincimizi müsibətə çevirmək istəyən faşizmə qarşı Vətən müharibəsi elan edildikdən sonra, bütün yazıçılarımızla birlikdə fenomen zəka sahibi istedadlı ədibimiz Mir Cəlalin da qələmi öz istiqamət və kəskinliyini dəyişirdi.

Müharibənin ilk günündən onun hekayələri sovet xalqının azğın düşməne qarşı dərin kin və qəzəbini ifadə etməyə başlamışdır. Əlbəttə, əvvəlki xüsusiyyətlər yenə də Mir Cəlalin hekayələrində yaşamaqdadır, eyni məişət romantikasını və bəzən hətta yüngül yumoru yenə də bu hekayələrdə hiss edirik, lakin bu hekayə- lərdə yeni bir xüsusiyyət də vardır. Bu xüsusiyyət qəzəb hissinin, əsas xətt olaraq bütün hekayələrdən keçməsidir. Bu coşqun qəzəb və hiddət yazıçının bir sıra hekayələrinin əsas pafosunu, əsas ruhunu təşkil edir (4, 352).

Mir Cəlalin igidlik və qəhrəmanlıq motivləri üzərində köklənmiş «Anaların üsyanı», «Şərbət», «Qardaş qanı» hekayələrini həyəcansız oxumaq mümkün deyildir. Bu həyəcana səbəb, yalnız bu hekayələrdə təsvir edilən hadisələr deyildir. Həyəcanın əsl səbəbi yazıçının bizə göstərdiyi böyük qəlblı insanlar: analar, atalar, bacılar və qardaşlardır. Bu, öz dağılmış və yandırılmış evlərinin, söndürülmüş ocaqlarının, öldürülmüş körpələrinin, öz ismətlərinin, şərəf və namuslarının qisasını almaq üçün üsyan etmiş anaların həyəcanıdır. Bu həyəcanı ədib belə təsvir edir: «Dünyada birinci və axırıncı dəfə olaraq anaların müqəddəs qiyamı başlanırdı... Analar indi müsəlləh və qəzəbli bir ordu kimi əl-ələ, səs-səsə verirdilər. Kəndli qadın əlində alakeş, kürək, toxa kəlirdi. Fəhlə qadın yumruğunu düyümləyərək bayraq kimi qaldırırdı. Müəllimə kitabını silaha dəyişir, yazanlar qələmini süngüyə çevirirdi. Dəniz kimi dalğalanan, vulkan kimi coşan bu hərəkət getdikcə böyüyür, böyüdükcə sürətlə irəliyə doğru yeri yirdi. Əli yalınlar yerdən daş götürür, ağac alır, ümumi düşməne, insanlığın düşməninə, faşist başkəsənlərə qarşı yüyü-rürdü» (5, 8).

Ədibin bizə bir neçə sözlə tanış etdiyi adamlar, bütün bu qoca arıçı ostepenkolar, körpəsini itirmiş müsibətli mariyalar, cəbhədəki minlərlə oğulları üçün köynək tikən analar, bütün bu Mərcan nənələr, Havva xalalar bizə yaxın və doğmadır. Mir Cəlalin bircə canlı təsviri bizim təsəvvürümüzdə min rəng çalaraq zənginləşir, qənaətlə söylənməmiş bir sözü Vətən məhəbbəti ilə çırpınan ürəyimizdən xəbər verir. Biz inanırıq ki, 21 işli qızını cəbhəyə göndərən və 14 yaşlı oğlunu traktora oturdan Ukrayna kəndlisi Ostepenko faşist quldurlara qarşı məhz belə bir qəzəb və nifrət hiss edə bilər. Əsərdə oxuyuruq: «...Saodatlar kişini öz otağına gətirdilər. Ərzaq istədilər, bal istədilər. Ostepenko onların dilini bilmirdi, bilmək də istəmirdi... Rəngi qızarmış, gözləri dəhşətlər görür kimi böyümüşdü. Bəbəklərində bu saat qorxulu tufanlar baş verəcəyini bildirən şimşəklər oynayırdı... İndi Ostepenko öz arı pətəklərini adi bir əmlak kimi düşünmürdü. Onlar öz həyatından, ailəsindən, əziz oğluna və qızına olan məhəbbətindən, keçirdiyi uzun, dinc gənclik həyatından qopan qılgıncılar, yaxşı güzərandan qalan şirin xəyallar, xoşbəxt bir xaniman bağında bitən əlvan çiçəklər kimi görünürdü» (5, 86-87).

Biz inanırıq ki, bu qoca arıçı, gözlərini isti qan damlaları ilə dolduran həyəcan və qəzəbi ancaq bal kəsən

bıçağı həyasız faşist soldatının ürəyinə sancmaqla sön-dürə bilər.

Ədibin Vətən müharibəsi ilə əlaqədar olan hekayələrində həyatı, şəraiti və insanları müfəssəl təsvir etmir, çünki kiçik hekayələrdə bu, lazım da deyildir. Lakin bu hekayələrdən aldığımız təsir dolğundur, çünki Mir Cəlal bizə canlı həyatın bir parçasını göstərsə də, onu həm də şox yüksək sənətkarlıqla göstərir. O, təsvir etdiyi insan xarakterlərinə uyğun olaraq şəraiti də iki-üç sözlə oxucunun gözləri qarşısında canlandırır. Müharibə cəbhəsini öz gözləri ilə görüb yaxından müşahidə etməməsinə baxmayaraq, onun dəhşətlərini oxucuya hiss etdirir: «Toplar nərildəyir, pulemyotlar tələsir, təkər səsləri dəmirçi bazarını xatırladır. Göy, yer bir-birinə qarşıb, üfüqləri kəşif və bulanıq bir hava örtmüşdür. Adam çox eşidir, az görür. Güman edirsən ki, sənin sağında, solunda, arxanda, qarşında, başın üstündə və ayağın altında, hətta qəlbində, beynində alovlanan çarpışmaları, bütün bu gurultu və dəhşətləri müəyyən bir pərdə örtmüşdür» (5, 352-353).

Vətən müharibəsi xalq müharibəsidir. Faşizm bəlasına qarşı müharibədə bütün xalq: qoca, cavan, qadın, kişi, uşaq, böyük — hamı iştirak edir. Cəbhə ilə cəbhə arxası arasında möhkəm bir əlaqə, böyük yaxınlıq, bir ümumilik vardır. Daha doğrusu, bunların hər ikisi vahid böyük bir xalq cəbhəsidir (2, 354).

Biz bu həqiqəti yazıcının hər bir hekayəsində hiss edirik, cəbhə arxasındakı ataların, anaların, bacıların bütün hissi, fikri cəbhədəkilərlə məşğuldur; onlara ruh vermək, arxa durmaq, kömək etməklə məşğuldur. Cəbhə arxasındakılarla cəbhədəkilər bir həyat yaşayırlar. Hər ikisinin yalnız bir məqsədi vardır: alçaq düşməni tezliklə darmadağın etmək. Hər kəs bacardığı qədər bu məqsədə kömək edir. Mərcan nənə əlindən heç bir şey gəlmədikdə faşist cəlladlarına nifrən etməklə ürəyini soyudur: «Dinc və gözəl şəhərə, səadətli gün keçirən ailələrə, mehriban camaata, analara, övladlara baxır; canavar kimi gecə qaranlığında basqın edən faşistləri xatırlayır, ürəyində deyirdi: ay gələn yolların kəsilsin, ay uçan qanadın qırılsın, gözün kor olsun, niyə qoymursan, niyə xalqı dinc qoymursan?...» (5, 110).

Həmin Mərcan nənə qarğış və nifrənlə kifayətlənmir, yanğın düşmüş bucaqlardan birini aşkara çıxarıb, yanğının tez söndürülməsində iştirak etdikdə qarı sevinir, xeyirli bir işlə Vətən müdafiəsinə yardım etməsi ilə fəxr edir.

Mir Cəlalin hekayələrində cəbhə arxasının təsviri əsas yeri tutur. Buna görədir ki, onun əsas qəhrəmanları da qadınlardır, analardır. Oğul qəlbə ilə, övlad hissi ilə, qızıl əsgər xəyalı ilə qırılmaz tellərlə bağlı olan bu anaların arzu və istəklərində, sevinc və kədərlərində, təmiz, mehriban xeyir-dualarında faşizmə qarşı qəhrəmancasına mübarizə aparən şanlı qızıl əsgərlərin simasını aydın görmək olur. Bu analar, bir ana olaraq faşizmə nifrətdən başlayır, bir vətənpərvər qadın olaraq, faşizmi darmadağın etmək üçün fəal mübarizəyə qoşulmaq dərəcəsinə qədər yüksəlirlər. Böyük ədibin qələmə aldığı «Ananın köynəyi» adlı hekayədəki ana belə fədakar analardandır. O, cəbhə üçün, qızıl əsgərlər üçün köynək tikir və bu köynəklərdən birisi oğlu Tahirə çatacaq deyə köynəklərin hamısının döşünə xüsusi nişan qoyurdu. Onun oğlu bir deyildi, min idi. Oğlu cəbhədən ona yazmışdı: «Biz hamımız öz anamızın köynəyini geymişik» (5, 216).

Hekayədə təqdim edilən Havva xala kimi cəsur və hünərvər analar daha gözüaçıq olmağa, hətta ən hiyləgər diversantları belə ifşa etməyə çalışırlar.

Ədibin təsvir etdiyi xalq qəhrəmanları azman bədənli, heybətli görkəmləri olan, qədd-qamətli, enlikürəkli, polad sinəli, möhkəm əzali, əyilməz dizli, burulmaz biləkli, qulac qolları, bükülməz yaraşlıq ərənlərdir. Bu boy-buxun və fiziki qüdrət sahibləri güclü, davamlı, cəld, mətin iradəyə malik əzmkar və məğrur pəhləvanlardır.

Bu danılmaz bir həqiqətdir ki, türk alp ərənləri tarixən fiziki mədəniyyət elementlərini dərindən mənimsəyən, yəni qılinc döyüşündən, ox atmaqdan, nizə süzdürməkdən, gürz oynatmaqdan, at səyritməkdən, min bir fənd və çeviklik tələb edən gərgin güləş yarışlarından hünərlə çıxan bahadırlardır. Həmin intəhasız fiziki əzəmətə malik bahadırlar cismani sağlamlıq mücəssəməsi olmaqla yanaşı, həm də ağıllı, səbatlı, etibarlı, xeyirxah və sadə qəlbli xalq qəhrəmanlarıdır.

Beləliklə, böyük ədibimizin müharibə mövzusunda həsr etdiyi biri-birindən oxunaqlı olan sanballı əsərlərində Azərbaycan oğullarının həmin qanlı müharibədə göstərdikləri hünər və cəsarətlərini, yenilməz fədakarlıqlarını alovlu bir vətənpərvər yazar kimi çox məharətlə işıqlandırmışdır. İstedadlı ədibimizin həmin dövr üçün xalqımızda ruh yüksəkliyi yaradan, onları igidlik və qəhrəmanlıq göstərməyə sövq edən ibrətamiz fikirləri bu gün dəyərlı bir sərvət kimi bizim üçün çox gərəklidir. Biz çox uzun illər düşmən tapdağında qalmış, yağılara əsir düşmüş doğma torpaqlarımızın, əzəli və əbədi gözəl Qarabağımızın işğaldan azad olunmasında nəinki Vətən oğullarının, həm qız və gəlinlərimizin göstərdikləri misilsiz şücaətinin əksini Mir Cəlal kimi böyük qələm sahiblərinin yaradıcılığında görürük.

Ədəbiyyat

1. Aslanlı M.İ. Azərbaycan ədəbi və ictimai-pedaqoji fikrində fiziki tərbiyə məsələləri. Bakı: Azərneşr, 2008.
2. Dadaşzadə M.A. Ədəbi-tənqidi məqalələr. Bakı: Azərneşr, 1957.
3. «Kitabi-Dədə Qorqud»-da fiziki tərbiyə mədəniyyəti. Bakı: Füyuzat, 2015.
4. Mir Cəlal. Əsərləri, 5 cildə, I c., Bakı: Aqiloğlu, 2013.
5. Mir Cəlal. Əsərləri, 5 cildə, II c., Bakı: Aqiloğlu, 2013.
6. Paşayev M.Ə., Hüseynov F.S. XIX əsr Azərbaycan ədəbiyyatı. Bakı: Maarif, 1982.
7. Paşayev M.Ə. Seçilmiş əsərləri, 4 cildə, I c., Bakı: Azərneşr, 1967.

RƏYÇİ: dos.S.Abbasova

Məmmədova Ruqiyə Bəhrəm q.⁹

ƏLİ ƏMİRLİ KOMEDİYALARINDA DÖVRÜN BƏDİİ-ESTETİK TƏCƏSSÜMÜ

Azərbaycan Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı sosializmin kapitalizmlə əvəz olunduğu, Azərbaycanın müstəqillik qazandığı birdövrə təsadüf etdiyi üçün ədəbiyyatda bir çox yeniliklərlə özünü göstərmişdir. Ədəbiyyatımıza yeni məzmun, yeni mövzu, fərqli üslub-ideya, yeni janrlar, yeni qəhrəmanlar gəlmişdir. Müasir dövrdə də dramaturgiyada ən çox yazılan əsərlər komediya janrında olmuş, dramaturqlar dövrün problemlərini, qüsurlarını, mühüm məsələləri bu janr daxilində təsvir etmişlər. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Əli Əmirli Azərbaycan dramaturgiyasına, Azərbaycan komediyasına öz adını qızıl hərflərlə yazdırmışdır. Sənətkar dramaturji yaradıcılığına 1990-cı illərdən başlamış, “Bala, bəla sözündəndir?”, “Varlı qadın”, “Onun iki qabırğası”, “Köhnə ev”, “Kişi və qadın” kimi komediyalarla ədəbiyyatımızı, dramaturgiyamızı daha da zənginləşdirmiş, pyesləri ölkəmizin əksər teatrlarında uğurla tamaşaya qoyulmuş, müstəqillik dövrü səhnəmizin inkişafında mühüm rol oynamışdır.

Əli Əmirlinin istedadlı yazıçı, görkəmli dramaturq kimi yetişməsinə, bir-birindən dəyərli pyeslər ərsəyə gətirməsinə yaşadığı dövrün keçid dövrünə təsadüf etməsi, Sovet dövrünün insanların psixologiyasında qoyduğu izlər, müstəqillik dövrünün özüylə bərabər gətirdiyi abhava çox təsir etmişdir. Tanınmış teatrşünas Aydın Talıbzadə Əli Əmirli haqqında yazdığı məqaləsində Əli Əmirlinin istedadlı bir dramaturq kimi tanınmasında dövr faktorunu xüsusi ilə qeyd etmişdir: “Əli Əmirli dramaturq eləyən Azərbaycanın müstəqilliyi, meydana səslənən “azadlıq nitqləri”, azərbaycanlıların küçələrə dağılmış passionar enerjisi, Qarabağın içində və çölündə gerçəkləşmiş siyasi-diplomatik oyunlar və onların Bakı əks-sədası, bu oyunlar ucbatından qırıla-qırıla, qaça-qaça, köçə-köçə şəhərə çatıb öz xoşbəxtliyi soracağında vurnuxan adı zavallı insanların sərgüzəştləri olub” [4, səh.778].

Əli Əmirli dramaturgiyası mövzu baxımından çox rəngarəng olmuş, müasir dövrdə önəmli olan hər bir məsələyə toxunmuş, oxucunu, tamaşaçını narahat edən mühüm problemləri qələmə almışdır. Onun əsərlərində ictimai-siyasi, ümummilli, ailə-məişət, sosial və s. məsələlər, müstəqillik dövrünün bütün çatışmazlıqları təsvir olunmuşdur. Yazıçının bəzi komediyalarının mövzusu istər dünən, istər bu gün, istərsə də gələcək üçün aktual olan məsələlərdir. Sənətkarın “Bala, bəla sözündəndir?” pyesində hadisələr müasir zamanda cərəyan etsə də, hər bir dövrdə cəmiyyətimizi narahat edən məsələlər burada öz əksini tapmışdır. Bütün hadisələr bir ailə daxilində göstərsə də əslində buradakı problem ümummilli, olduqca vacib bir məsələdir. Əsərdə hadisələr oğullarını əsgərlikdən yayındırmaq üçün hər yola əl atan ailənin, hətta bu ailənin təmsalında bəzi üzdənirəq ailələrin düşdüyü komik vəziyyəti komediya şəklində ərsəyə gətirir. Ata İzzət Nəfisli və ana İzzət Nəfisli əsgərliyə göndərməmək üçün övladlarının birinə dəlilik kağızı alsalar da, digərini vətənə xidmətdən yayındırmaq üçün çarə tapmaqda aciz vəziyyətdə qalırlar. Əslində yazıçının kişi və qadın obrazına eyni ad verməsi əsərdə baş verəcək hadisələrdən xəbər verir. Sənətkar əsərdə ata İzzət Nəfislinin çağırış gəldiyi zaman verdiyi reaksiyanı elə gözəl şəkildə təsvir edir ki, insanın gözünün qarşısında bugünkü gündə də oğullarını əsgərliyə göndərməmək üçün min cür hiyləyə əl atan İzzət Nəfisliyə canlanır. “Ata. “Vay dünya, görün çatlasın sənin... Mənim evimə mənim oğluma, İzzət Nəfislinin qapısına povestka göndərirlər. Guya mən silesaram, şoferəm, injenerəm, nə bilim müəlliməm? Bu nətəər hökumətdi, nətəər prezidentdi, ə? Nə böyük tanıyırlar, nə kiçik sayırlar” [2, səh. 89].

Vəzifəsi, pulu heç bir işə yaramayan İzzət Nəfislinin oğulu Cəmilə əsgərlikdən yayındırmaq üçün fikirləşdikləri yol isə olduqca gülünc, absurd bir yoldur. Onlar Cəmiləni göndərməmək üçün ağıllı insanın xəyalına gətirmədiyi, axırıncı yola əl ataraq onu qız kimi qələmə verməkdən belə çəkinmirlər. Çünki İzzət Nəfisli kimi vəzifə düşkünü insanlar üçün vətən, millət, namus, qeyrət, təmiz ad heç bir əhəmiyyət kəsb etmir. “Ata. Düşmənin gülləsinə tuş gəlməkdənsə, sən kimi arvad olmaq yaxşıdır. Vremenni şeydi də... müharibə ömürlük deyil ki, bunun qurtaran vaxtı olacaq da. Lap lazım gəlsə, qızgılı da başa salırıq. Bir də kim gələcək? İndi bir beş-on gün arvad paltarını geyməklə dönüb qız olacaq? Ana. Adə, səni deyir də. Papan istəyir ki, sən dönüb qız olasan, arvad paltarını geyib otursan evdə” [2, səh. 93]. Bu əsl azərbaycanlı ailəsi üçün biyabırçılıq, faciə idi. Bu yalnız bir ailənin deyil, bütöv bir cəmiyyətin faciəsi idi. Çox təəssüf ki, cəmiyyətimiz bu faciə ilə nəinki 1993-cü ildə birinci Qarabağ müharibəsi zaman qarşı-qarşıya idi, eləcə də çox yaxın keçmişdə 2020-ci il ikinci Qarabağ müharibəsində də buna oxşar hallara təsadüf olundu.

Azərbaycan Respublikasının müstəqillik qazanması, Sovet hakimiyyətinin devrilməsi, sosializmin kapitalizmlə əvəz olunması insanların istər sosial-iqtisadi vəziyyətinə, istərsə də psixoloji durumuna, fikir və düşüncələrinə təsirsiz ötürməmişdir. Təbii ki, bu məsələlər vətəninə, xalqını, xalqının övladlarını sevən, onun taleyini düşünən heç bir vətəndaşın diqqətindən yayına bilməzdi. Cəmiyyətimizdə baş verən bu dəyişikliklərə, əlbəttə ki, ədəbiyyat sahəsindəki heç bir sənətkar biganə qalmamış, xüsusi ilə də dramaturqlar bu məsələlərə daha həssas yanaşmışlar. Digər dramaturqlar kimi Əli Əmirli komediyalarında da bu məsələlər istər əsərlərin mövzu və ideyasında, istərsə də obrazların mənaviyyatlarında, düşüncələrində, hərəkət və danışıqlarında özünü göstərir. Yazıçının “Köhnə ev” komediyası da bu qəbildən olan əsərlərdəndir.

Əsərin əsas qəhrəmanı əvvəlki mövqeyi zəifləmiş, hörmətdən düşmüş socialist əməyi qəhrəmanı, neftçi Qüdrət Qurbanoviç sosializm tərəfdarı, yeni dövrlə barışa bilməyən bir obraz kimi təsvir olunur. Yazıçı bu obrazın nitqi ilə socialist insanın narahatlığını, keçmiş günlərin o dövr insanında yaratdığı xoş xatirələri qələmə alır. Qüdrət

⁹ Bakı Slavyan Universiteti (doktorant). yye.ehmedova@bk.ru

Qurbanoviç: “ Bəlkə sən deyəsən, nə qonaqlıqdı bu? Sosializmdi? Bəlkə kommunizmdi, xəbərimiz yoxdu? Bilmirsiz ki, millət qırılır acıdan? Qurtardı ey o günlər, hamı arxayınıydı hökumətə, qurtardı, yeyib qurtardılar. Bəlkə xəzinə tapmışınız? Dillənin də! Yoxsa cavab verməyə sözüünüz yoxdu? Axı bilmək olmur bayram hansıdır, matəm hansıdır? Çox vaxt üst-üstə düşür...” [2, səh. 314]. Qüdrət Qurbanoviçin bu nitqindən onun keçmiş günlər üçün necə darıxdığı, yeni dövrün çətinliklərinin onu necə qorxuya salması, narahat olması açıq-aşkar görünür.

Köhnə dövrlə yeni dövrün digər qütbündə, ziddiyyətin digər tərəfində isə pul üçün hər cür hiyləyə, yalana üz tutan, yüksək vəzifələrə çatmaq üçün dəridən-qabıqdan çıxan biznesmen Sahib durur. Pyesdə Qüdrət Qurbanoviçin qızı yeni dövrlə barışa bilməyən, yeni həyatı, yeni evi ilə barışa bilməyən, SSRİ xalq artisti, dünyanın əlli iki ölkəsini gəzmiş Zara xanım, onun keçmiş sevgilisi Kamran, Kamranın yüngül əxlaqlı arvadı Bəcək, Zəhranın qızı, yeni dövrün nəbzini tutmağı bacara bilən Cana kimi obrazlar iştirak edir. Komediya əsas hadisələr isə əsərin əvvəlindən hazırlıq görülən qonaqlıq vaxtı baş verir. Yazıçı bu qonaqlıqda zidd tərəfləri, mövqeləri qarşılaşdırır. Yazıçı Kamran və onun yüngül əxlaqlı həyat yoldaşı Bəcəyin simasında bu qəbildən olan insanların daxil olduğu təbəqənin mədəniyyəti ilə kütləvi mədəniyyəti qarşılaşdırır. Bu qarşılaşmada keçid dövrü üçün xas olan kütləvi mədəniyyət qalib gəlir, Zəhra Sahibdən evin qarşılığında aldığı pul ilə Bəcəyi öz ölkəsinə göndərərək keçmişini, Kamranı geri qaytarır. Əli Əmirli Bəcəyin bu aqibəti ilə ölkəsində sanki bu mədəniyyətə yer olmadığını göstərir.

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında simvoldan istifadə olunması əsas xarakterik xüsusiyyətlərdəndir. Əli Əmirlinin “Köhnə ev” pyesində də ev əslində simvolik xarakter daşıyır. Əli Əmirli dövrün ziddiyyətli hadisələrini insanlara çatdırmaq, yeni dövrdə mənəvi dəyərlərin pul, maddiyyət qarşısında tənəzzülə uğramasını köhnə evdən istifadə edərək göstərmişdir. Köhnə evin sahibi Qüdrət kişinin evini vermək istəməməsi, evinin satıldığını eşitdikə verdiyi reaksiyalar köhnə nəslin öz mənəvi dəyərlərinə necə sahib çıxdığını, bu dəyərlərin onlar üçün nə qədər müqəddəs olduğunu göstərir. Lakin sonda Qüdrət kişinin evdən rəhmətə getmiş həyat yoldaşının şəklini də götürüb getməsi, köhnə evi tərk edib yeni evə köçməsi insanların istəyib-istəməməyinə baxmayaraq yeni dövrün yetişdiyindən xəbər verirdi. Müasir dövrün nəbzini tutmağı bacaran Əli Əmirli dramaturgiyasında ailə-məişət münasibətləri, ailəçi məsələlər, ailə daxilindəki real problemlər əsas mövzulardan olmuşdur. Yazıçı belə əsərlərində baş verən hadisələri bir ailə daxilində təsvir etsə də, əslində bu hadisələrin fonunda cəmiyyətdəki bir sıra taleyüklü problemlərə toxunmuşdur. Ümumiyyətlə Əli Əmirli komediyalarının bir neçəsi ailənin özülünü təşkil edən arvad-kəşi münasibətlərinə, bu münasibətlərdəki boşluqların mahiyyətindəki əsas problemləri üzə çıxarmağa həsr olunmuşdur. Dramaturq onları qarşı-qarşıya qoyaraq adətən kişiləri zavallı, aciz, yazıq, köməksiz bir obraz kimi göstərmişdir. Onun belə bir yola əl atması da təsadüfi deyildir. O, bununla problemin özülünə, kişiləri bu vəziyyətə salan keçid dövrünə, onları ailələri qarşısında məyus edən maddi sıxıntılara, pulsuzluğa işarə etmişdir. Əli Əmirlinin insanlar tərəfindən çox sevilən, teatrlarda tez-tez yer alan “Varlı qadın” komediyası da bir ailə daxilində baş verən hadisələrdən bəhs edir. Əsərdə pul üçün ata-anasından keçən övlad, ərindən imtina edən arvad, arvadının başqa kəşi ilə ailə qurmasına belə razı olan ərin yer aldığı bir ailə təsvir olunur. Bu insanlar üçün namus, qeyrət, sədaqət sevgi yalnız puldan ibarətdir.

Əsərin birinci hissəsində ailə maddi sıxıntılar içində qıvrınır, pulsuzluq, parasızlıq qarşısında aciz durumda qalır, hətta vəziyyət o qədər acınacaqlı hal alır ki, ər və arvad intihar həddinə qədər gəlib çatır. Lakin bir anda, bir xəbərlə vəziyyət tamamilə dəyişir, hadisələr başqa istiqamətdə inkişaf edir. Həvvə Zərlińskiyə Almaniyadakı qohumu tərəfindən miras qaldığı, milyon dollara sahib olduğu aşkara çıxır. Əsərin əvvəlində kasıblıqdan daim şikayət edən, ərini şikayətləri ilə təhqir edən, dişsiz, döşsüz axsaq Həvvə Zərliński birdən-birə zərli-zibalı, kosmetikalı, xaricən gözəlləşsə də daxili aləmi daha da çirkinləşən Yeva Zərlińskiyə çevrilir. Onun üçün elə də əhəmiyyət kəsb etməyən ailə münasibətləri, sevgi-sayqı, sədaqət kimi hislər tamamilə dəyərini itirir. O, universitetdə işləyən, doktorluq müdafiə edən, ailəsini dolandırmağa gücü çatmayan, buna görə də daim ailəsi tərəfindən alçaldılan əri Sarı Qarayevi evdən qovmağa belə hazırdır. Ailənin bir anda varlanmasının əldaxili münasibətlərə təsiri ilə yanaşı, cəmiyyətin də ailəyə qarşı münasibətini dəyişdirir. Əvvəl dilənçi tərəfindən belə sayılmayan, bəyənilməyən ailə bir anda ölkənin gündəminə çevrilir. Yazıçı obrazların danışığından elə göstərir ki, hətta Respublika iqtisadiyyatı da Almaniyadan gələn pullardan aslıdır. Dramaturq bununla keçid dövründə ölkədə maddi durumun nə qədər acınacaqlı olduğunu, pulun hər kəs üçün önəmini göstərir. Ədəbiyyatşünas Aydın Talıbzadə bu haqda yazır: “Komediyanın əməl partiturasının mərkəzində isə Cənab Pul dayanır. Cənab Pul pyesin dünyasını və personajlarını başqalaşdırır, əvvəlki xarakterləri pozub əvəzinə yenilərini yazır, münasibətlər modusunu tamam fərqli bir dalğaya kökləyir. Pul üstündə o bundan, bu ondan imtina etməyə hazırdır, insanlığı tapdalamağa hazırdır, keçmişini unutmağa hazırdır, min cür sərgüzəşt və oyunlara qatılmağa hazırdır” [4, səh. 778]. Lakin ailənin bu sevinci sona qədər davam etmir, onlar yenidən çətin sınaq qarşısında qalır, ailə milyonlara sahib olmaq üçün Yeva Zərliński Zərliński nəslindən olan cılız, balaca bir kəşi ilə evlənməlidir. Lakin bu şərt belə Yeva Zərliński öz fikrindən belə döndərmir, çünki ona ailədən də, sevgidən də önəmli puldur. Beləliklə, biz bu qadının necə mənəviyyatdan kənar, pul düşkünü bir obraz olduğunu bir daha görürük. Dövrün aciz vəziyyətə saldığı Sarı Qarayevə isə lap yazığımız gəlir. Əsərin sonunda onun Zərliński nəsindən olduğunun ortaya çıxması hadisələri şirin finala çatdırsa da sonda Həvvə Zərliński nəsindən gəlmiş xəbəri vəziyyəti müşkül hala salaraq obrazlarda çəşqinlik yaradır, tamaşaçıları isə surətlərin taleyi ilə bağlı intizarda saxlayır. Əsərdə Sarı Qarayevin Zərliński nəsindən olması ilə hadisələrin sonlanması keçid dövrü olmasına baxmayaraq sosrealizm dramaturgiyasının əlamətlərinin hələ də mövcudluğundan xəbər verir. Çünki qlobal ziddiyyətləri, sosial-siyasi, iqtisadi problemləri həll etmədən hadisələri xoşbəxt sonluqla bitirmək məhz bu dövr dramaturgiyaya məxsus xüsusiyyətlərdən idi. Yazıçı “Bala başa bəla” pyesində olduğu kimi “Varlı qadın” əsərində də jurnalistlərin baş verənlərə hay-

küylə yanaşması, insanların şəxsi həyatına hörmətsizcə müdaxilə edərək olanları sensasiyaya çevirməsi kimi hadisələri təsvir etməklə komediya bir hərəkətilik, canlılıq gətirsə də, mənim fikrimcə, bir tərəfdən də hər işə qarışan, insanların şəxsi həyatına hörmətlə yanaşmayan bəzi müxbirlərə bu səhnələrdə tənqidi yanaşır. Ailədən olmayan, lakin tənqid hədəfinə tuş gələn digər bir obraz isə sırtıq, yalançı, yaltaq dilənçi obrazıdır. Dramaturq bu obraz vasitəsi ilə isə qaçqınlıq statusundan istifadə edən, özünü yazıq, dilənçi kimi göstərən, istədiyini almadıqda isə insanların başına kül ələyən adi bir tipajdır.

Əli Əmirlinin komediyalarındakı bütün qadınlar Həvva Zərinski kimi acgöz, pul düşkün, mənəviyyatsız deyil. “Kişi və Qadın” pyesinin Emması Həvva Zərinskidən fərqli olaraq əsl sevginin, sayqının nə olduğunu bilən, öz ailəsi üçün, ailəsinin dağılmaması üçün ərinin xəyanətinə belə göz yumar, yoldaşının ona qarşı etdiyi haqsızlıqlara, xəyanətlərə baxmayaraq ona qarşı sadıq, dürüst qalan obrazdır. Sənətkar bu obrazın simasında əsl Azərbaycan qadınınun obrazını unumiləşdirmişdir. Onun həyat yoldaşı Əvəz isə xəyanətkar, mənəviyyatdan kənar, arvadını pul, əyləncə, gəzmək üçün öz müdiri ilə tanış edən şərəfsiz bir insandır. Əgər “Varlı qadın”da Sarı Qarayevə oxucunun, tamaşaçının yazığı gəlirdisə artıq bu əsərdə Əvəz nifrət obyektinə çevrilir. Komediya onunla zidd mövqedə isə öz arvadını, əsl məhəbbətlə sevən, bir an onu unutmayan, ölümünü qəbullana bilməyən Cəmil surəti dayanır. Əli

Əmirli özünün sevgi haqqında fikirlərini, düşüncələrini Emma və Cəmilin dialoqlarında əks etdirir. “Cəmil: Nə danışsınız Emma? Mən o uşaqları, sizə “ana” deyib əl uzadan körpələri görəndə sarsıldım. Biz necə mənasız, əhəmiyyətsiz bir ömür yaşayırdıq. Pul yığmaqdan, qızılın cingiltisindən ləzzət almışdıq, amma mən həqiqi ləzzəti o ianəni verəndə duydum. Demə əsl səadət o körpələrə dayaq durmaqda imiş. Onları sevmək bacarığıdır xobəxtlik. Emma. Məhəbbətsiz insan boşdur, Cəmil bəy, mənasızdır. Biz bilə-bilə bu böyük sözü bəsitləşdiririk. Elə bilir ki, məhəbbət kişinin qadına, qadının kişiye olan sevgisidir. Əsl məhəbbət mərhəmətdədir” [2, səh. 457]. Dramaturq Emma və Cəmilin bu dialoqları ilə öz oxucusuna əsl sevginin kişi qadın məhəbbətindən ibarət bəsit bir şey olmadığını, əsl səadətin, sevginin, xoşbəxtliyin sən sevginə, qayğına ehtiyacı olan kimsəsiz insanlara, körpələrə mərhəmət etməklə olduğunu göstərir. Yazıçı Emmanı əsərin sonunda bir obraz kimi daha da yüksəklərə qaldırır, oxucunun gözündə daha da sevimli, ideal bir obraza çevirir. Emma aciz bir obraz kimi görünərsə də əsərin sonlarına yaxın dramaturq onu öz sözünü deməyi bacaran, ərindən səhvlərinə görə hamiləlik yalanı ilə qisas almağı bacaran, xəyanəti bağışlamayan məğrur, qürurlu bir surət kimi təsvir edir.

Komediyanın finalında yazıçı Emmanı iki seçim qarşısında qoyur: özünü bu həyatdan köçmüş bir qadının yerinə qoyub ömür boyu onun kölgəsi kim yaşamaq, yoxsa on beş il yaşanan xəyanətlərin bir ömür davam etməsinə gözmü yummalı? Təbii ki biz əsərdə bu suala cavab tapmasaq da Emma kimi bir qadının iki seçimin heç biri ilə razılaşmıyacağına güman edirik. Əli Əmirli pyeslərində insanların əsl üzünü açmağı, onları elə öz danışları ilə vurmağı, pisi pis, yaxşını yaxşı kimi göstərməyi, bunu oxucuya, tamaşaçıya çatdırmağı bacaran bir sənətkardır

Ədəbiyyat

1. Dadaşov A. “Müasir Azərbaycan dramaturgiyası”. Bakı, “Elm və Təhsil”, 2012, 304 səh.
2. Əmirli Ə. 15 pyes. Bakı, “Öndər nəşriyyat”, 2006, 568 səh.
3. “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı”. 2cildə. 1cild. Bakı, “Elm və təhsil”, 2016, 800 səh.
4. “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı”. 2cildə. 1cild. Bakı, “Elm və təhsil”, 2016, 1088 səh.
5. Səfiyev A. Komediya və həyat. Bakı, Yazıçı, 1983, 200 səh.

Açar sözlər: dramaturgiya, komediya, ədəbiyyat, yazıçı, simvol.

Ключевые слова: драматургия, комедия, литература, писатель, символ.

Key words: dramaturgy, comedy, literature, writer, symbol.

Художественно-эстетическое воплощение эпохи в комедиях Али Амирли.

Резюме

В статье исследуются художественно-эстетическое воплощение периода Независимости в комедиях Али Амирли и проблемы современной эпохи. Для исследования этих вопросов были рецензированы некоторые комедии Али Амирли по их сюжетным и содержательным характеристикам. Социально-экономические и политические проблемы, возникшие в период независимости, анализируются на основе произведений Али Амирли «Бала-бала от слова», «Богатая женщина», «Старый дом», «Мужчина и женщина».

Независимость Азербайджанской Республики, свержение Советской власти, замена социализма капитализмом не оказали влияния на социально-экономические и психологические условия, идеи и мысли людей. Конечно, эти вопросы не могли ускользнуть от внимания любого гражданина, который любит свою страну, народ, детей своего народа, думает о его судьбе. Конечно, ни один художник в области литературы не остался равнодушным к этим переменам в нашем обществе, особенно чувствительными к этим вопросам были драматурги. В комедиях Али Амирли, как и других драматургов, эти вопросы проявляются в темах и идеях произведений, а также в нравах, мыслях, действиях и разговорах персонажей.

Таким образом, на основе каждой упомянутой в статье комедии были проведены исследования по указанным вопросам. Проанализированы роль и место азербайджанской комедии в нашей литературе периода независимости

Artistic and aesthetic embodiment of the period in Ali Amirli's comedies

Summary

In the article, the artistic aesthetic embodiment of the Independence period in Ali Amirli's comedies and the problems of the modern era are explored. Some of Ali Amirli's comedies were reviewed based on their subject and content characteristics in order to explore these issues. The socio-economic and political problems during the period of independence are analyzed on the basis of Ali Amirli's works such as "Rich woman", "Old house", "Man and woman". The independence of the Republic of Azerbaijan, the overthrow of the Soviet government, and the replacement of socialism with capitalism left an impact on people's socio-economic and psychological conditions, ideas and thoughts. Of course, these issues could not escape the attention of any citizen who loves his country, people, children of his people, and thinks about their fate. Of course, no artist in the field of literature remained indifferent to these changes in our society, especially playwrights were more sensitive to these matters. In the comedies of Ali Amirli, like other playwrights, these issues are manifested in the themes and ideas of the works, as well as in the morals, thoughts, actions and conversations of the characters.

Thus, on the basis of each comedy mentioned in the article, researches were conducted on the mentioned in the article, researches were conducted on the mentioned issues. The role and position of Azerbaijani comedy in our literature during the period of independence was analyzed.

RƏYÇİ: dos. E.Vəliyeva

Санани Гюлер Мовсум гызы¹⁰
**ГЕНИАЛЬНЫЙ ПОЭТ И МЫСЛИТЕЛЬ, КОРИФЕЙ МИРОВОЙ
 ЛИТЕРАТУРЫ – МУХАММЕД ФИЗУЛИ**

Мухаммед Физули родился в начале XVI века в Кербале, недалеко от Багдада. Отец его переселился из Азербайджана в Ирак, был муфтием - религиозным главой – в местечке Хилла. Физули получил отличное образование по тому времени. Он знал кроме азербайджанского, и персидский, и арабский языки. Физули основательно изучил математику, астрономию, медицину, логику. Изучив многие восточные науки, Физули был крупным учёным того времени. Он знал труды древнегреческих философов Геракла, Аристотеля, Пифагора, Плагона.

Физули синтезировал культуру мусульманского и христианского мира, он был одним из передовых людей XVI века. Физули никогда не выезжал за пределы Багдада, одного из богатых и культурных городов того времени, но был всегда поэтом своего родного азербайджанского народа. Он посвятил всю свою жизнь поэзии. Физули оставил будущему поколению ряд крупных произведений и научных трудов на азербайджанском, арабском и фарсидском языках.

Физули остаётся гордостью и славой азербайджанского народа, одним из крупнейших представителей мировой поэзии. Творчество Физули оказало большое влияние на дальнейшее развитие азербайджанской и всей восточной литературы. В XVI веке расцветает азербайджанская поэзия, освобождаясь от арабско-иранского влияния. Значение этого языка ещё более повысилось при Шах Исмаиле Хагаи. Это всё создавало условия для большого развития азербайджанской поэзии.

Творчество великого азербайджанского поэта Физули богато и многогранно. Великий мастер ещё в молодые годы обратил на себя внимание. Он создал произведения на языках мусульманского Востока, во всех литературных жанрах средневековья.

Творчество Физули широко представлено во многочисленных лирических стихах, аллегорических поэмах, научно-популярных сочинениях и прозаических произведениях.

Сам поэт во вступлении к поэме «Лейли и Меджнун» так расценивает своё творчество:

Мой разум овладел
 словесным царством,
 Я властвую над этим
 государством.
 Когда начну я пение
 касыд,
 Мой сокол в выси
 горные летит.
 Газель иной раз мне
 дарит забвеньё.
 И месневи нередко я пою –
 Из моря чистый жемчуг достаю.
 На языках людей,
 любимых мною,
 Я сочиняю с легкою
 душою ...

В беспросветные годы феодального средневековья, когда средство связи находились в примитивном состоянии, стихи Физули облетели разные страны Востока, переходили из рук в руки и заучивались наизусть. В результате его произведения приобрели широкую популярность далеко за пределами его родины – среди уйгур в Китае, узбеков и таджиков в Средней Азии, в Турции, Болгарии, Иране, Египте и во многих других странах.

Когда Физули обрёл славу мастера поэзии, его произведения стали читаться с любовью не только в той среде, в которой он жил и творил, но и далеко за пределами, на всём Ближнем Востоке, в частности, в тех странах, где азербайджанский язык был понятен.

Пока тобою я пленён, в
 тоску закован я,
 хочу, чтобы никто другой
 не получил тебя.
 Любовью к чистому вину
 наполнена душа.
 О, неужели слёз поток не
 умолил тебя.
 О, Физули, твой чёрный рок
 к тебе благоволит –

¹⁰ BDU Rus dili kafedrası

неутомимую тоской он
одарил тебя.

Сила поэтических творений Физули, привлекла к себе внимание современных поэтов ценителей изящной словесности.

Начиная с середины XVI века все тескиролисцы сообщают сведения, приводят образцы его стихов и восхваляют их.

Одним из таких тескирописцев является Лятифи из Кастамону (умер в 1582 году). Он пишет: «Физули Багдади – один из признанных поэтов того времени. Он обладает пленительной манерой изложения, близкой к манере Навои, с изумительным стилем стихотворства. В манере изложения он – зачинатель, а в способе сочинению – изобретатель».

Эти строки имеют историческую и научную ценность. Из этих строк можно сделать вывод, что произведения Физули пользовались большой популярностью в Малой Азии. Вместе с тем османские литературоведы ещё тогда рассматривали Физули как основателя своеобразного направления в искусстве, новой школы в поэзии, которая отличалась своей оригинальностью.

Очень интересен тот факт, что Лятифи отличает Физули, по языку и стилю, от малоазиатских поэтов. Лятифи подчеркивает близость манеры и стиля Физули к Навои, говоря, что он обладает пленительной манерой изложения, близкой к манере Навои.

Эту оценку Лятифи, также повторяет современник и земляк Физули – АхдыБагдади. Он писал: «Мевлана Физули – и – Багдади – совершеннейший муж, достигший зрелости в тончайших познаниях и превосходнейший эрудит, он жизнерадостный и приятный собеседник, бесподобный речист, он душа современника и сливки эпохи ... Истина такова, что он в манере изложения – изобретатель, а в способе мышления – зачинатель».

Физули – автор 16 произведений на азербайджанском, персидском и арабском языках. Большое количество поэтических произведений – газели, крупнейшее – поэма «Лейли и Меджнун» на азербайджанском языке, которая считается вершиной творчества поэта.

Собхатуль – асмар («Спор плодов») и «Бенгвебаде» («Опиум вино») являлись первыми ласточками поэтического творчества поэта.

В произведении «Бенгвебаде» Физули предостерегает здоровых, которые в поисках убежища от зла и неприятностей могли бы обратиться к опиуму. Такой призыв отстаивает право человека на земное счастье.

Аллегорический ряд образов и сравнений представлены и в его произведениях, как «Саххатвемерез» («Здоровье и болезнь») и «РиндуЗахид» («Гуляка и отшельник»). Произведение «РиндуЗахид» подвергает уничтожающей критике религию как таковую.

Вино ты осуждаешь, -я
пью, о проповедник!
Любовь ты проклинаешь
мою, о проповедник!
Мы бросим ради рая и
чашу, и подругу, -
Но что нам предлагаешь в
раю, о проповедник!

Следы влияния Физули заметны в современной азербайджанской музыке. Начиная с XVII века некоторые стихи поэта перекладываются на музыкальный лад и исполняются ашугами на сазе. Влияние произведений Физули прослеживается и в творчестве азербайджанских ханенде (певцов), которые используют некоторые части стихов поэта в мугаме.

Вершиной творчества Физули считается его лирико-эпическая поэма «Лейли и Меджнун». Продолжая и обновляя традиции своих предшественников, поэт создал оригинальную поэму, тесно связанную с азербайджанским устно-поэтическим творчеством. В отличии от Низами, Физули вставил в поэму газели, мораббы и монаджкаты, которые гармонично вписываются в повествование и в то же время остаются самостоятельными.

Сын властелина племени Амира Кейс (что значит по-арабски «мерило таланта») влюбляется в Лейли, девочку с которой учится. Любовь детей взаимна. Однако классово- религиозные порядки общества враждебны его идеалам, в глазах окружающей среды он – «меджнун» (одержимый). Кейс изнемогает от любви:

Итак тот пленник страсти
очень скоро
В глазах людей стал
знаменьем позора
Меджнуном стали Кейса
звать тогда,
И сделала его иным беда.

Любовь Кейса к прекрасной Лейли не находит понимания её семьи, встречает суровое осуждение

общественного круга. Кейс презирает общество, где господствует гнёт и несправедливость, покидает его и ищет утешение в природе:

Гонимый людскою злобою
великой,
Избрал себе он образ жизни
дикий . . .
Непостоянным он наш мир
нашёл
Именье отдал и ничто
нашёл.

Лейли – дочь богатого феодала, так же одинока и несчастна, как Меджнун:

О, небосвод, презрев меня, ты
совершаешь произвол,
Я роз просила у тебя, шипов
насыпал ты в подол . . .
Ты не позволил, чтобы я
погибла, верная любви
Мою ты верность, часть
мою, как жерновами
размолот.

Несмотря на усилие мистических мотивов, в конце поэмы Физули показал истинно человеческую любовь. В этом раскрывается сила романтической и жизненно правдивой поэзии Физули.

Певец любви и красоты, волшебник слова, гениальный поэт и мыслитель, один из корифеев мировой литературы Мухаммед Физули, воспевал как реально-земную, так и божественно-священную любовь.

Древние мудрецы утверждали, что каждый из нас только в настоящей любви становится Человеком. Искренне любящий человек способен на красивые, благородные поступки, понимать и воспринимать адекватно других людей и самого себя.

Я жизнью жертвовал не
раз, но счастья не нашёл.
Молил пощады, но в тебе
участья не нашёл.

Утратил всё, чем обладал,
стал нищим, - но и тут
бальзама нежности твоей в
напасти не нашёл.

О, если бы я рассказал, как
мучился тогда:
несчастный раб вошёл в
чертог, но власти не нашёл.

Я, как ничтожный муравей,
карабкался и полз,
Но Соломона – мудреца в
несчастье не нашёл.

Я – Физули, простой бедняк.
Красавица, прощай!
Я в бурю гибнувший челнок,
Я снасти не нашёл.

Мухаммед Физули, непревзойденный в азербайджанской литературе мастер лирической поэзии. Его перу принадлежат большая лирико-эпическая поэма «Лейли и Меджнун», аллегорические поэмы. «Опиум и вино», «Спор плодов», «Семь чашек», «Тело и болезнь», «Друг сердечный», сатирическое послание «Книга жалоб», философско-дидактические трактаты. «Восхождение убеждений», «Сад блаженных», «Срок хадисов (притч)» представляют собой совершенные образцы указанных литературных жанров. Поэт создал бессмертные творения во всех поэтических формах лирического жанра того времени: газель, касыде, мустазад, мураббе, мухаммас, рубаи и т.д.

К любой на свете цели что
Нас ведёт? – Любовь!
Кто гения приводит к

мирам высот? – Любовь!
 Любовь – желанный
 жемчуг сокровишницы
 мира.
 Сны всяких опьянений что
 нам даёт? – Любовь!

Газели Физули – жемчужины его лирики, а стихотворное сказание о любви «Лейли и Меджнун» - венец его поэзии.

Лирика Физули воспринимается как многоцветная художественная панорама, где выражены переживания художника, его поиски идеальной красоты человека, совершенной и божественной гармонии души.

Собрание произведений (куллият) Физули начало составляться ещё при его жизни. Серьёзное изучение поэтического наследия и биографии Физули началось в конце XIX века.

Австрийский историк – востоковед, исследователь и переводчик восточных литератур Иозеф фон Хаммер – Пургшталь; британский ориенталист Элиас Гибб; российский востоковед – тюрколог Василий Смирнов; британский писатель – востоковед Эдвард Гранвиль Браун; российский историк – востоковед Агафангел Крымский и другие высоко оценивали творчество Физули, превозносили оригинальность и искренность поэта и выражали своё преклонение перед его гением.

Ещё в XIX веке Сеид Азим Ширвани, испытавший в своём творчестве могучее влияние Физули, поместил в своём тезкире лучшие образцы его произведений. Он с глубокой любовью отзывается о Физули, как о своём наставнике.

Первые обширные сведения о творчестве Физули в XX веке даны литературоведом Абдуллою Суром. Анализируя газели поэта, он приходит к следующему заключению: «Не только в газельной литературе, не только в ту эпоху, но и в наше время не появился ещё поэт, который сумел бы достойным образом подражать Физули. Он – старец изысканности».

Другой азербайджанский исследователь Фиридун-бек Кочарли, определив самобытность Физули, указывает, что «он был возвышенным и пронизательным поэтом и подобного ему не было ни до него, и в его время, и в поэзии никто не был его наставником, и ничьё произведение из великих писателей он не избирал себе за образец». Кочарли указывает на важнейшую особенность произведений Физули, которые заключаются в том, что в них гармонически сочетаются «чистые, неподдельные и естественные чувства».

Азербайджанский поэт и педагог Абдулла Шаиг писал, что Физули был феноменом не только одной своей эпохи, он влияет и на последующие века.

Профессор Азербайджанского Государственного Университета Бекир Чобанзаде писал, что в статье, посвященной творчеству Физули утверждая, что любовь поэта жизненна и реальна, выступил против тех, кто связывал его наследие с суфизмом.

Основоположник азербайджанской драматургии Дж. Джаббарлы в своих выступлениях высоко расценивал творчество Физули, в частности его лирику. В других статьях, Дж. Джаббарлы писал: «Физули вывел азербайджанскую литературу из арабско-персидских водоворотов, и в пустоте, окружавшей её со всех четырёх сторон, взвалил на свои могучие плечи вновь рожденную литературу, победоносно поднимая её до небывалых высот, предложил своей эпохе. И сегодня произведения Физули, написанные четыре века тому назад, могут шествовать в первых рядах литературы всего мира».

Я верности всегда хотел,
 Но всюду ложь и гнёт я видел.
 Куда я только не глядел –
 Повсюду зла оплот я видел.

Я сетовал, на жизнь свою,
 просил бальзама для неё,
 Но та, что мне помочь должна,
 Сама едва живёт я видел.

Душа моя скорбна – никто
 печаль изгладить не сумел.
 Мой друг о верности твердит –
 Он яд мне в душу льёт – я видел.

Ручей хотел я ухватить –
 Он увернулся от меня.
 Я верил зеркалу – и что ж?
 Оно безбожно лжёт – я видел.

О, Физули, ты мне прости,

Что на людей я не смотрю:
Всё зло на свете от людей,
Ему потерян счёт – я видел.

Литература

1. Хаким Г. – Сто газелей Физули. Вышка, 2005 г.
2. Фейзумаева В. «Я свеча в глухой ночи разлука...», Бакинский рабочий, 1995 г.
3. Кафаров В. – Гений Востока. К500 – летию М. Физули. Бакинец – 1994 г.
4. Араслы Г.Т. – Великий азербайджанский поэт. М. «Знание». 1958 г.
5. Журнал – «Известие» АН Азерб. Республики. Баку. 1958 г. О Физули.

Резюме

Творчество Физули оказало большее влияние на дальнейшее развитие азербайджанской и всей восточной литературы. В XVI веке расцветает азербайджанская поэзия, освобождаясь от арабско – иранского влияния. Значение этого языка ещё более повысилось при Шах Исмаиле Хатаи. Это всё создавало условия для большого развития азербайджанской поэзии.

Когда средства связи находились в примитивном состоянии, стихи Физули облетели разные страны Востока, переходили из рук в руки и заучивались наизусть.

Ключевые слова: передовой, за пределы, поколение, зрелость, собеседник.

Xülasə

Füzuli yaradıcılığının Azərbaycan və bütün Şərqi ədəbiyyatının gələcək inkişafına böyük təsiri olmuşdur. XVI əsrdə Azərbaycan poeziyası ərəb-iran təsirindən qurtularaq çiçəkləndi. Şah İsmayıl Xətai dövründə bu dilin əhəmiyyəti daha da artdı. Bütün bunlar Azərbaycan poeziyasının böyük inkişafına şərait yaratdı.

Ünsiyyət vasitələri ibtidai vəziyyətdə olanda Füzulinin şeirləri Şərqi müxtəlif ölkələrində dolanır, əzbər öyrənilirdi.

Açar sözlər: qabaqcıl, kənarında, nəsil, yetkinlik, həmsöhbət.

Annotation

Fuzuli's work had a great influence on the further development of Azerbaijani and all Eastern literature, In the 16 th century, Azerbaijani poetry flourished, freeing itself from Arab-Iranian influence.

The importance of this language increased even more under Shah Ismail Khatai. All this created conditions for the great development of Azerbaijani poetry.

When the means of communication were in a primitive state? Fuzuli's poems flew around different countries of the East, passed from hand to hand and memorized.

Key words: advanced, beyond, generation, maturity, interlocutor.

RƏYÇİ: dos? L. Ələkbərova

İlahə Şahin qızı Əhmədova¹¹

YUSİF SƏMƏDOĞLU YARADICILIGINDA MAGİK REALİZM ÜNSÜRLƏRİ

Dünyada magik realizm bir bədii prinsip kimi XX əsrin əvvəllərində, ideologiyalara və sosial strukturlara qarşı adi formalist etirazın qeyri-adekvatlığını dərk edən, hakim kodekslər çərçivəsindən kənarında dünya haqqında vahid konsepsiyayı bərpa etməyə çalışan yazıçıların modernist və avanqard qrupların böyük və ziddiyyətli axınından tədricən çıxmağa başlaması ilə yarandı. Bu mifopoetik düşüncə formasının Azərbaycan ədəbiyyatındakı iştirakı isə eyni yüzilliyin ikinci yarısına təsadüf edir.

Magik realizm fenomeninin özü və onun Azərbaycan ədəbiyyatında bədii metod kimi hansı cərəyana aid olması ilə bağlı mübahisəli məqamlar mövcuddur. Professor Nizaməddin Şəmsizadə formalist ədəbi cərəyanlar sırasında modernizm və postmodernizm qollarının analizi zamanı magik realizmin ən güclü nümayəndələrindən biri hesab olunan Qabriel Qarsia Markesin də adını “bu və ya başqa tərzdə modernizmin təsiri ilə yazan” [8, s. 401] yazıçılardan biri kimi qeyd edir və bildirir: “Azərbaycanda mükəmməl bir bədii-fəlsəfi cərəyan kimi modernizm olmadığı kimi, postmodernizm də mövcud deyil. Tək-tək nümunələr öz bədii səviyyəsinə görə Avropanı təqliddən uzağa gedə bilmir” [8, s. 403]. Rəhim Əliyev isə yerli ədəbiyyatdakı labüd müvafiq vəziyyətlə bağlı şərh verməyə belə, yazır: “Əslində, mifdən, rəməzdən, alleqorik obrazdan realist əsərlərdə, xüsusilə poeziyada istifadə həmişə olmuşdur, ona görə Cənubi Amerikada Jorj Amadu, Qabriel Markes kimi yazıçıların əsərlərində özünü göstərən magik realizmi simvolizm elementlərindən istifadənin milli bir ədəbiyyatda üzə çıxması kimi qiymətləndirmək olar” [1, s. 51]. Beləliklə, bir daha sübut olunur ki, sözügedən mövzu ətrafında ciddi fikir ayrılıqları var.

Azərbaycan nəsrinin özünəməxsus dəst-xətti olan nümayəndələrindən biri Yusif Səmədoğludur. Onun yaradıcılığını təşkil edən əsərlər say etibarilə çox olmasa belə, Azərbaycan ədəbiyyatında tutduqları yer olduqca vacibdir. Bu vacibliyyət həmin nəsr nümunələrinin yerli ədəbiyyata gətirdikləri yeniliklərdən, qeyri-standart üslubundan qaynaqlanır. Sözsüz ki, nəsr nümunələrindən əlahiddə onun kinematoqrafiya sahəsindəki novator təşəbbüsləri, daim diqqətləri üstünə çəkməyi bacaran və Azərbaycan tamaşaçısını adət edilənlərdən başqa da ekran işlərinin varlığı ilə tanış edən qiymətli əsərləri qətiyyənlə kölgədə buraxıla bilməz.

Bir xalqın kök-yaddaşında sehrlili, mistik inanclarla, mifik atributlarla dolu əfsanələri, əfsunlu obyekt-subyektlərlə, sətiraltı gizlin hadisələrlə dolu nağılları yoxdursa, onun müasir ədəbiyyatında magik realizm çalarları axtarmaq bihudə olar. Sırr deyil ki, yerli folklor bəhs edilən tərzdə sehrlili-mistik xalq ədəbiyyatı nümunələri ilə zəngindir. Milli təfəkkür qatlarının yeni tendensiyalara müvafiq şəkildə təzahür etdiyi müasir yerli ədəbiyyatdakı magik realizm meyilləri də məhz bu səbəbdən qaynaqlanmaqdadır. “Yusif Səmədoğlunun yaradıcılıq nümunələri az olsa da, onun Azərbaycan ədəbiyyatında silinməz iz buraxması, Xalq yazıçısı və böyük nəsr ustası adlandırılmasının səbəbi nədir?” sualının cavabı da, hər şeydən əlavə, çox yəqin ki, məhz onun yazı tərzini, əsərlərindəki özünəməxsus magik üslubla əlaqədardır.

Dünya ədəbiyyatının magik realizm nümayəndələrinin əksəriyyətinin həyat hekayələrində öz qələm işləri ilə müəyyən uyğunluqlar, paralelləşmələr olur. Qərribə bir şəkildə, qələmə aldıkları əsərlərdə realizmlə yanaşı sehrlili, ovsunlu ab-hava ehtiva edən müəlliflərin şəxsi həyatlarına da həmin magik toxunuşların sirayət etdiyinə X.L.Borxes, Q.Q.Markes, M.A.Asturias, X.Rulfo, X.Kortasarın təmsalında bir çox yazıçıda rast gəlirik. Yusif Səmədoğlunun adı da bu siyahıya əlavə oluna bilər. Belə ki, yazıçının xarakterindəki rəngarənglik, dünyaya baxış bucağının qeyri-adiliyi birbaşa əsərlərinin ideya-məzmununa yansımış, həmin yazılar da öz növbəsində sanki bir növ müəllifin öz ömür yoluna istiqamət vermişdir.

Məsələn, magik realizmi dünya oxucusuna ən çox tanıdan və sevdirenlərdən biri, eyni adlı cərəyanın nəhənglərindən sayılan, Latın Amerika ədəbiyyatının dördüncü Nobel mükafatçısı (Kolumbiya, 1982), şöhrətli yazıçı Qabriel Qarsia Markesdir (*Ondan öncə bu mükafata layiq görülmüş üç latın amerikalı yazıçı: Qabriella Mistral (Çili, 1945), Migel Anxel Asturias (Qvatemala, 1967), Pablo Nebula (Çili, 1971) olmuşdur*). Markes ilə Yusif Səmədoğlunun şəxsi fəaliyyətləri arasındakı oxşarlıqlara nəzər salarkən hər iki yazıçının publisistika ilə illərlə ciddi şəkildə məşğul olmaları, mətbu orqanlarda əhəmiyyətli vəzifələrdə çalışmaları, hər ikisinin də kinematoqrafiya ilə yaxından həşir-nəşirliyi, rejissorluq, ssenari müəllifliyi sahəsində özlərini sübut etmələri, hətta hər ikisinin də diktatura rejiminə ciddi narazılıqları, əks-inqilabi çıxışları ilə məşhurluqları və s. kimi faktları sadalamaq olar. Hər nə qədər, bəzi ədəbiyyatçıların fikrincə, Yusif Səmədoğlunun “Qətl günü” romanı M.A.Bulqakovun məşhur “Master və Marqarita” romanı ilə uyğunlaşdırılıb müqayisə edilərsə də, təqzibedilməzdir ki, Azərbaycanın XX əsr ədəbiyyatında “ədəbi zəlzələ” effekti yaratmış yazıçının dünya ədəbiyyatında eyni ajiotaja səbəb olan ən müvafiq oxşarı və ideya, tərz baxımından ən uyğun ekvivalenti Qabriel Qarsia Markes və onun dəst-xəttidir. Əsərlərində bütöv bir topluluğun problemləri, əskik, qüsurlu və ya zəif cəhətlərini bir neçə cümlə ilə, sadə, anlayışlı, lakin mükəmməl və hər təbəqənin nümayəndəsinə özünəməxsus şəkildə təsir edəcək formada çatdıran sözügedən iki yazıçı oxucunun yaddaşına həkk olunmağı asanlıqla bacarır. Görünüşcə belə təəccüblü şəkildə bir-birinə bənzəyən bu iki unikal insanın hətta ölüm səbəbləri də oxşardır. Təəccüb yaradan ən özəl məqam isə demək olar ki, bütöv qələm nümunələrində ölüm faktorunu önə çıxaran hər iki yazıçının son əsərlərinin – Markesin “*Avqusta qədər*” və Səmədoğlunun “*Deyilənlər gəldi başa*” romanı – məhz ölümlərindən sonra oxucuya təqdim edilməsidir. Təəssüf ki, 87 il ömür sürən əvəzolunmaz Qabriel Qarsiya Markesdən fərqli olaraq, Azərbaycanın dəyərlili nasiri Yusif Səmədoğlu 63 yaşını belə

¹¹ Bakı Dövlət Universiteti. Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid ixtisası üzrə doktorant. akhmadovailaha@gmail.com

tamamlaya bilmədən vəfat etmişdir.

İlk hekayəsi “Qanlı çörəy”i hələ doqquz-onuncu siniflərdə qələmə almış yazıçı öz yaradıcılığına xeyli müddət məhz elə bu janr ilə davam etmişdir. “220 №-li otaq”, “Yaddan çıxmış sözlər” kimi konkret yazıçı mövqeyinin sərgiləndiyi bir neçə nümunə istisna olmaqla, əksər hekayələrin özünəməxsus cəhəti əsərin sonunda məntiqi nöqtənin qoyulmaması, nəticə çıxarmaq məqamının oxucunun öhdəsinə buraxılmasıdır. Sanki bu cür mənə yüklü hekayələrin ləbüd nəticəsi kimi ortaya çıxan iki romanın süjet xəttinin çoxşaxəliyi və mövzu baxımdan zənginliyi, mürəkkəbliyi gözlənilən olur.

Yusif Səmədoğlunun ölümündən dərhal sonra, 1999-cu ildə işıq üzü görən “Deyilənlər gəldi başa. Hekayələr və romanlar” kitabı onun ailə üzvləri, dostları, həmkarları, qələm yoldaşları və sözsüz ki, sadıq oxucuları üçün xüsusi dəyərə malikdir. Qardaşı Vaqif Səmədoğlunun və ən yaxın dostlarından biri Anarın ön sözləri ilə başlayan kitabın əsas əhəmiyyəti burada sərlövhə ilə eyni adı daşıyan və təəssüf ki, mərhum yazıçının tamamlaya bilmədiyi son romanının da yer almasıdır. “220№-li otaq”, “Qalaktika”, “Astana” kimi içərisində müxtəlif hekayələr toplanmış başlıqlarla yanaşı və məşhur “Qətl günü”dən savayı, yeni roman kimi ilk dəfə oxucunun ixtiyarına verilmiş “Deyilənlər gəldi başa”nın “Sarı hamam” adlanan birinci hissəsi tam olaraq yekunlaşsa da, “Luksor” adlı ikinci hissə isə yarımçıq qalmışdır.

“Deyilənlər gəldi başa” romanı Azərbaycan bədii nəsrində magik realizmin diqqətəlayiq nümunələrindən biridir. Birinci hissə sayılan “Sarı hamam”da əsas qəhrəman hesab edilən, danışmaq və eşitmək qabiliyyətindən məhrum, yaşının neçə olduğu, ümumiyyətlə kim olduğu, haradan, nə vaxt gəldiyi bilinməyən, bütünlükdə bir müəmmadan ibarət olan Səməndər romana magik ab-hava gətirir. Daha da maraqlısı budur ki, o özü belə keçmiş haqqında heç nə bilmir; qapı-bacada fəhləlik edən, kənd camaatının xeyrində-şərində hara buyurursa, qaçan, insanları eşitməsə belə, hər sözü dodaqdan oxumağı bacaran, fəqir bir insan olan Səməndər ancaq son bir neçə ilini xatırlayır. Lakin gecələr, səfil daxmasında özü ilə təkbətək qalanda onun həyatının əsl mistik hissəsi başlayır: gündüzlər adı bir küyü belə eşitməyən Səməndər gecə çökən kimi qulaqbatırıcı səslərdən əziyyət çəkir. Bu, milli folklorda da mövcud olan, “hal anası” adlandırılan mifik bir obrazın səsi, çağırışları, bəzən nəğməsi, bəzənsə nalələridir.

“Hal anası”, “hal nənəsi” qədim xalq inanclarında hamilə və ya yenicə körpə dünyaya gətirmiş qadınlar üçün təhlükəli hesab edilən qorxulu personajdır. Azərbaycan bədii ədəbiyyatının daha bir magik realizm nümunəsi hesab edilən Mövlud Süleymanlının “Köç” romanında da eyni adlı mifik obraza rast gəlirik. Lakin “Köç”dəki hal anası məhz yerli folklorda bəhs edilən formadadır; onun funksiyası yalnız ikicanlı qadınların kabusuna çevrilməkdir. “Deyilənlər gəldi başa” romanında isə Sarı hamamı özünə məskən etdiyi deyilən hal anası daha üstün güclərə sahibdir; o, təkcə qadınların yox, ətrafdakı bir çox insanın taleyinə qənim kəsilir, onları özündən asılı vəziyyətə salır və birinci hissənin sonunda hamını sanki məşhərə çəkir.

Romanda Sarı hamamın özü də mistik bir yer kimi göstərilir. Səməndərin yuxularına haram qatan hal anasının təhdid dolu səsi hər gecə məhz oradan gəlir: “Dünyanın nə ağ günündən, nə qara günündən doymadı insan. Özü öz rişəsini kəsdi, özü öz məzarını qazdı... Laylasını da untdu, yasinini də. Haram süd əmmişlərin sayı həşəratların sayına çatdı, insan nə xeyrinə vəfa qıldı, nə şərinə...” [6, s. 286].

Anarın “Dost sözü” deyər adlandırdığı, kitabın giriş məqaləsində qeyd edildiyinə əsasən məlum olur ki, onun Yusif Səmədoğlu ilə qədim və sehrli şəhər Dərbəndə olan səfərində ziyarət etdikləri “Qırqlar qəbiristanlığı” adlanan yer və oranın mistik rəvayətinin yazıçıda buraxdığı qeyri-adi təsir qüvvəsi “Deyilənlər gəldi başa” romanının ilk hissəsinin sonuna daha bir güclü magik realizm çalarının həkk edilməsi ilə nəticələnib [6, s. 9]. “Atam, biz özümüzü Qırqlar məzarlığında basdırdıq, cəsədimizi torpağa tapşırıdık. Ruhumuz geri qayıdır, hələ döyüşməliyik...” [6, s. 333].

Bütün bu mistik detallar, əfsunlu məzmun ilə yanaşı, xüsusən Cavadov adlı obrazın həyatı və fəaliyyəti ilə bağlı məqamlarda bəzən açıq-aydın, bəzənsə sətiraltı verilmiş realist ismarışlar, psixoloji-siyasi məsələlər romanın süjet xəttində paralelləşib birləşərək gözəl bir magik realizm nümunəsini ortaya çıxarır.

Təyyar Salamoğlunun qeyd etdiyi kimi: “Bilirik ki, ümumiyyətlə, "təmiz", "saf" üslub yoxdur. Sırf epik, sırf lirik və ya şərti-metaforik üslubda yazılmış əsərə nümunə axtarmaq sadələşmələrdir. Bu və ya digər üslub tipində yazılmış romanlarda başqa üslublardan gəlmə məqamlar həmişə olur” [4, s. 324]. Professorun sözügedən romanlara gətirdiyi nümunələr arasında “Qətl günü”nin də adına rast gəlirik. Bu əsər janr etibarilə tarixi-psixoloji roman kimi qeydə alınır. Burada süjet üç xəttlə paralelləşir və demək olar ki, hər üç istiqamətdə magik realizm çalarları gözə çarpar. Üç fərqli dövrdəki – Məhəmməd şah Qacar hökmranlığı; 1937-ci illərin repressiyası və əlli il sonrası – gərginlik, hərc-mərclik, hər üç dövrdə insanların özünəxas daxili təlatümləri, cavab tapa bilmədikləri həyatı suallar qarşısındakı çarəsizlikləri bəzi mistik toxunuşlarla əfsunlu ab-havaya bürünür. T.Salamoğlunun “Müasir Azərbaycan romanının poetikası” kitabında vurğuladığı kimi: “Müxtəlif dövrlərin yaxın səciyyəli hadisələrini bir romanda cəmləşdirmək müəllifə (yəni Yusif Səmədoğluna – İ.Ə.) həyat haqqındakı düşüncələrini, fəlsəfi qənaətlərini təkzibedilməz dəlillərlə əsaslandırmaq istəyindən irəli gəlir” [5, s. 34]. “Baba Kaha” deyilən yer və onun qeyri-adi toxunulmazlığı, roman boyunca zaman-zaman üzə çıxan Ölüm, Canavar və Yuxu kimi sehrli-ovsunlu məfhumlar, Kirlikir adlı tayı-bərabəri olmayan məxluq və s. məqamlar bu romana həmçinin sehrli gerçəklik meyilləri qatır. Lakin mübahisəolunmazdır ki, “Qətl günü”nü sırf magik realizm nümunəsi hesab etmək bir o qədər də professional yanaşma olmaz. Çünki “Deyilənlər gəldi başa” ilə müqayisədə bu romanda tarixi aspekt, psixoloji, siyasi yanaşma daha qabarıq, magik detallar isə ikincidərəcəli mövqedədir.

Göründüyü kimi, 2014-cü ildə “XX əsrin ən yaxşı Azərbaycan romanı” nominasiyasına layiq görülən “Qətl günü” romanında özünü az-az, gizli-gizli büruzə verməyə başlayan magik realizm çalarları “Deyilənlər gəldi başa”

əsərində oxuculara artıq açıq-aşkar şəkildə təqdim edilmişdir. Sözügedən romanlara analitik yanaşmadan sonra, yazıcının qələmə aldığı hekayələr arasında ən çox magik realizm işartıları olanına nəzər salaıq.

“Astana” adlı hekayə magik realizm axtarıqlarında xüsusilə diqqəti cəlb edir. Yazıcının əksər əsərlərində mistik, özündə sehrlı, müəmmalı sirləri gizlədən məfhum kimi daim önə çıxan ölüm faktoru bu hekayənin elə epıqrafından etibarən (“*Ölüm var ölümdü, ölüm də var zülümdü*”) oxucunu özünə çəkir [6, s. 89]. Bir növ məşhur argentinalı magik realizm yazarı Xulio Kortasarın az qala fantastik dərəcəyə çatan həddən-ziyadə mistik hekayələri və ya Xuan Rulfonun insan beynini alt-üst edən “Pedro Paramo” romanı kimi “Astana”da da bir çox maraqlı detal vardır. “Həmin anda – gecəydimi, səhərdimi, gündüzdümü, bilmirdi – həmin anda gözlərinin işartısından irəli düşən işıq dairəsində öz növbəsini gözləyən nizə viyılı ilə havanı yarıb harasa uzağa süzdü, həmin anda Bakının müsəlman qəbiristanlığında bir qarı elə ufuldadı ki, o biri meyitlər də eşitdi” hekayənin sonuna yaxın qeyd olunan bu əfsunlu cümlə elə bir reallıqla yazılıb ki, sanki həmin ufuldu hətta oxucunun öz qulaqlarında əks-səda verir [6, s. 99-100]. “Torpaq insan sidiyindən və qanından yumşalıb xəşil olmuşdu” cümləsindəki mübaligə qarışıq təhkiyə isə bizə Qabriel Qarsiya Markesin “Yüz ilin tənhalığı” romanında təsvir etdiyi “düz dörd il, on bir ay, iki gün” kəsmək bilməyən yağışdan sonra üzə çıxan vəziyyətin təsvir olunduğu cümləsini xatırladır: “Havada o qədər nəmişlik vardı ki, balıqlar rahatca açıq qapıdan girib, otaqlarda üzərək açıq pəncərədən üzüb gedə bilirdilər” [2, s. 356-357].

Azərbaycan bədii nəsrində hələ XX əsrin ortalarından etibarən magik realizm nümunələrinə rast gəlinməsi, əslində, qeyri-adi, fəvqəl bir ədəbi hadisə hesab olunmamalıdır. Xalqın şüuraltı yaddaşında özünəməxsus yer tutmuş mistik obrazlı, xəyali varlıqlar, həmçinin müəyyən inanclara əsasən insan taleyinə müsbət və ya mənfi təsir edə biləcək sehrlı yerlər daim olmuş, yerli əhali müxtəlif niyyətlər və məqsədlərlə əlaqədar sözügedən obyekt-subyektlərə bəzən pənah aparmış, bəzənsə onlardan qorxmış, hətta nifrət etmişlər. Köklərində atəşpərənstliyə inam, yüzlərlə nağıl, dastan, əfsanə olan, folklorunun və açıq ədəbiyyatının zənginliyi ilə fərqlənən bir xalqın irəliləyən dövrlərdə də cürbəcür insanüstü varlıqlara, gündəlik həyat hadisələrinin gedişatını öncədən müəyyənləşdirib, hətta onları istənilən mənada dəyişdirə biləcək qüvvələrin mövcudluğuna inanması, sözügedən məfhumlara bəzən hətta sitayiş edilməsi labüd sosial-ictimai gedişətdir.

Yusif Səmədoğlu yaradıcılığı Azərbaycan bədii nəsrində xüsusilə milli magik realizm nümunəsi baxımından olduqca dəyərlidir. “...Y.Səmədoğlunun mövzuya münasibətində cəmiyyətin bütün qatlarını görə, onu dərinləndirən adam dayanır. Hiss edirsən ki, bu adam ictimai qatların hamısını yaşayıb, həyatından keçirib” [3, s. 172]. Yazıcının Azərbaycan ədəbiyyat tarixinə bir çox dünya şöhrətli həmkarlarının mistik məzmunlu əsərləri ilə rahatlıqla müqayisə oluna biləcək əsərlər töhfə etdiyi cəsarətlə vurğulana bilər.

İstifadə edilmiş ədəbiyyat

1. Əliyev R. Ədəbiyyat nəzəriyyəsi. Bakı: Mütərcim, 2008, 360 s.
2. Markes Qabriel Qarsia. Yüz ilin tənhalığı. – Bakı: Qanun, 2011, 468 s.
3. Məmmədov A. Sözüümüz eşidilənədək. Bakı: Yazıçı, 1988, 248 s.
4. Salamoğlu T. Ən yeni Azərbaycan ədəbiyyatı məsələləri. Bakı: BQU, 2008, 554 s.
5. Salamoğlu T. Müasir Azərbaycan romanının poetikası (XX əsrin 80-ci illəri). Monoqrafiya. Bakı: Elm, 2005, 280 s.
6. Səmədoğlu Y. gəldi başa. Hekayələr və romanlar. – Bakı: “XXI”-YENİ NƏŞRLƏR EVİ, 1999, 344 s.
7. Səmədoğlu Y. Seçilmiş əsərlər. – Bakı: Şərq-Qərb, 2005, 320 s.
8. Şəmsizadə N. Ədəbiyyat nəzəriyyəsi: (Dərslük). Bakı: Proqres, 2012, 434 s.
9. Гутнин А.А. Магический реализм в контексте литературы и искусства XX века (Феномен и некоторые пути его осмысления). Москва, 1998. 117 с.

Açar sözlər: Azərbaycan nəsr, Yusif Səmədoğlu, magik realizm, bədii nəsr, roman, ədəbi təhlil

Key words: Azerbaijani prose, Yusif Samadoglu, magical realism, fiction prose, novel, literary analysis

Ключевые слова: Азербайджанская проза, Юсиф Самедоглу, магический реализм, художественная проза, роман, литературный анализ

Yusif Səmədoğlu yaradıcılığında magik realizm ünsürləri

Xülasə

Dünya ədəbiyyatında son yüz ildə formalaşmış məşhurlaşan, həm yazıçılar, həm də oxucular tərəfindən tez-tez müraciət olunan mövzulardan biri magik realizmdir. Milli ədəbiyyat tarixində hələ ki tam olaraq bir “cərəyan” şəklində formalaşmasa belə, bu ədəbi metod xüsusilə də yeni və müasir milli bədii nəsrə bir çox yazıçıların diqqətini cəlb edib. Milli magik realizm nümunələrinin sayı çoxaldıqca, sözsüz ki, həmin əsərlərin ədəbi təhlili və onlara elmi nöqteyi-nəzərdən yanaşma zərurəti də aktuallaşır.

Azərbaycan bədii nəsrində magik realizm istiqamətli əsərləri sadalayarkən Yusif Səmədoğlunun “Qətl günü” və “Deyilənlər gəldi başa” romanları ağıla gələn ilk sərlövhlərdən olur. Bu iki roman yazılarkən yazıcının janr etibarilə magik realizm haqqında hansı dərəcədə məlumatlı olması, romanları bu istiqamətdə məqsədlə şəkildə yazıb-yazmaması və ümumiyyətlə, sözügedən əsərlərin əsl magik realizm nümunəsi hesab edilib-edilməməsi məqalənin araşdırma obyektidir.

Elements of magical realism in the work of Yusif Samadoglu

Summary

Magical realism is one of the genres that has been formed and popularized in world literature in the last hundred years and is often used by both writers and readers. Even if it has not yet been fully formed as a "trend" in our literary history, this literary method has attracted the attention of many writers, especially in our new and modern fic-

tion. As the number of examples of national magical realism increases, it goes without saying that the need to approach these works from a scientific point of view and their literary analysis is increasing.

When listing the works of magical realism in Azerbaijani literary prose, Yusif Samadoglu's "The Day of Murder" and "Deyilenler Geldi Basha" are among the first titles that come to mind. When writing these two novels, to what extent the writer was aware of magical realism as a genre, whether he wrote novels purposefully in this direction, and in general, whether the works in question are considered true examples of magical realism, is the object of the article's investigation.

Элементы магического реализма в творчестве Юсифа Самедоглу

Резюме

Магический реализм – одна из тем, сформировавшаяся и популяризовавшаяся в мировой литературе за последние сто лет и часто обращающаяся как к писателям, так и к читателям. Хотя оно еще не вполне оформилось как «направление» в нашей литературной истории, это литературный метод привлекло внимание многих писателей, особенно в нашей новой и современной художественной литературе. По мере увеличения количества примеров национального магического реализма, само собой разумеется, возрастает необходимость подхода к этим произведениям с научной точки зрения, к их литературному анализу.

При перечислении произведений магического реализма в азербайджанской литературной прозе одними из первых на ум приходят произведения Юсифа Самедоглу «День убийства» и «Дейиленлер гелди баша». Объект исследования статьи - в какой степени писатель осознавал магический реализм как жанр при написании этих двух романов, писал ли он романы целенаправленно в этом направлении и считаются ли рассматриваемые произведения подлинными образцами Магического реализма.

RƏYCI: dos. E.Vəliyeva

Bağirova Tahirə Əbil qızı¹²
SƏRRAF QASIMIN ÖMÜR YOLU

**Aşıq, bura Nuh çıxan,
 Qədim adı "Nuhçıxan".
 Nuh babama bağlı ad,
 Olub indi "Naxçıvan".
 Sərraf Qasım.**

Çağdaş Naxçıvan Aşıq məktəbinin banisi unudulmaz və istedadlı el sənətkarı, söz sərrafi Sərraf Qasım əlinə qələm, sinəsinə saz aldığı ilk vaxtlardan etibarən həyatının sonunadək xalqa, vətənə məhəbbət duyğusu ilə yazdı, yaratdı.

Xalqımızın qədim tarixi ilə bağlı olan, əsrlər keçdikcə müasirliyə qovuşan aşıq sənəti folklorumuzun təsdiqidir. Dərin məzmunlu, zəngin sənət növü kimi formalaşan aşıq yaradıcılığı Naxçıvanda ta qədimdən inkişaf edib, saz və söz yaradıcılığı sahəsində aşıq sənətinə misilsiz töhfələr verib. Azərbaycan şairi, çağdaş Naxçıvan aşıq məktəbinin banisi Sərraf Qasım Şahbuz aşıq mühitinin uzun illər ərzində saz həvəskarlarına aşıq-saz sənətinin sirlərini öyrədib. Rüstəmli Sərraf Qasım Əyyub oğlu 31 dekabr 1939-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Aşağı Qışlaq kəndində anadan olmuşdur. Orta təhsili öz doğma kəndində alan Sərraf Qasım, 1962-1967-ci illərdə Gəncədə yerləşən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda tam ali təhsili alaraq, zootexnika ixtisası üzrə alimlik dərəcəsi əldə etmişdir. Uşaqlıqdan saza, sözə həvəs göstərən Sərraf Qasım, Gəncədə təhsil aldığı dövrdə orada müxtəlif sənət adamlarından və ustadlardan öz rəsmi ixtisası ilə yanaşı, həm saz-söz sənətini, həm də elmi, ədəbi, dini və ictimai bilikləri dərinlən öyrənmişdir. Gəncə mühiti Sərraf Qasımın savadlı bir alim və saz-söz sənətkarı kimi yetişməsinə səbəb olmuşdur.

Sərraf Qasım tələbəlik illərindən aşıq şeirləri və dastanlar yazmağa başlamış, tanınmış Azərbaycan aşıqlarından olan Məzahir Daşqın, Mikayıl Azaflı, Aşıq İmran, Aşıq Əkbər, Aşıq Hüseyn Saraclı, Aşıq Kamandar, Aşıq Ədalət Nəsimov, Aşıq Mayis Gəncəli və s. kimi bir çox aşıqlarla yaradıcılıq əlaqələri quraraq, onların bəziləri ilə yaxından dostluq etmişdir. Sərraf Qasım gənc yaşlarından şeirləri bu kimi aşıqlar tərəfindən bütün ölkədə bir çox el məclislərində səsləndirməyə başlamış və onun bir şair kimi tanınmağına səbəb olmuşdur. İlk şeirlərini "Qışlaqlı" təxəllüsü ilə yazmağa başlayan Sərraf Qasım aşıq və şeir məclislərinin birində görkəmli aşıq və şair Məzahir Daşqının məsləhəti əsasında tətənəli bir mərasimdə öz təxəllüsünü dəyişərək, "Sərraf" (Sərraf Qasım) təxəllüsünü qəbul etmişdir.

Sərraf Qasım eyni zamanda həm peşəkar şair, həm də ustad aşıq və haqq aşığı olmuşdur. Bir çox aşıqlardan fərqli olaraq, Sərraf Qasımın aşıqlıq etməsi, əsasən aşıq-saz sənətini öyrənib, təmənnəsiz olaraq bu sənəti başqalarına öyrətməsindən və təbliğ etməsindən ibarət olmuşdur. Sərraf Qasım Sovet dövründə Şahbuz rayonunda müxtəlif iş yerlərində öz ixtisasına uyğun işlərdə rəsmi əmək fəaliyyəti ilə məşğul olmuş, lakin bununla da yanaşı o, ədəbi fəaliyyətini də davam etdirmiş, eyni zamanda Naxçıvan mühitində könüllü şəkildə aşıq-saz sənətini təbliğ etməyə, bu sənəti başqalarına öyrətməyə başlamış və nəticədə bu sahədə çox əhəmiyyətli və genişmiqyaslı səmərəli xidmətlər göstərmişdir.

Sərraf Qasımın doğma kənd evi, Sovet dövründə Naxçıvanda dövlət məktəblərində saz sənətinin tədrisinin qadağan olunduğu bir dövrdə böyük bir aşıq məktəbi kimi tanınmağa başlamışdır.

Ustad aşıq və şairlərdən dərs alan, aşıq sənətinin bütün sirlərinə vaqif olan və öz yaradıcılıq fəaliyyəti ilə Azərbaycan aşıq məktəbinin inkişafına əvəzsiz töhfələr verən Sərraf Qasım, XX əsrin ikinci yarısında Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı və aşıq sənətinin inkişafına ən zəngin töhfələr verən misilsiz bir şəxs olduğuna, o cümlədən Naxçıvan mühitində könüllü olaraq öz sazı və sözü ilə aşıq sənətinin geniş şəkildə təbliği və tədrisi sahəsində mühüm xidmətlər göstərdiyinə, Naxçıvan aşıqlarının böyük bir hissəsini Azərbaycanın digər bölgələrindən alıb gətirdiyi sazlarla təmin etdiyinə, Naxçıvanda ilk dəfə rəsmi saz məktəblərinin yaranmasının səbəbkarı olduğuna və çox sayda aşıq və saz müəllimi yetişdirdiyinə görə tədqiqatçı folklorşünas və ədəbiyyatşünas alimlər tərəfindən Çağdaş Naxçıvan aşıq məktəbinin banisi adlandırılmışdır.

1960-cı illərdən etibarən saz-söz sənətini dərinlən öyrənməyə başlamış Sərraf Qasım hər dəfə Naxçıvana öz el-obasına gələndə saz həvəskarlarının, bu sənəti öyrənmək istəyənləri evində başına toplayaraq, öz biliklərini onlara da öyrədərdi və onun bu 'sahədə gördüyü işlər getdikcə daha geniş vüsət alardı.

Sərraf Qasımdan əvvəl və onunla eyni dövrdə də Naxçıvanda bir çox istedadlı qocaman və yaradıcı aşıqlar olub. Onların da bu sahədə bir çox önəmli xidmətləri və bir çox şøyirdləri olub. Lakin aşıq-saz sənətinin təbliğ və tədris olunması sahəsində Sərraf Qasımın gördüyü işlərin həcmi onların gördüyü işlərdən bir neçə dəfə artıq və daha çox olub və Naxçıvan zonasında böyük bir aşıq məktəbinin yaranması ilə nəticələnib. Ən əsası isə Sovet dövründə Naxçıvanda demək olar ki, heç bir yerdə və həmçinin dövlət təhsil müəssisələrində saz fənni keçirilməyib, hətta qəti şəkildə qadağan olunmuşdu. Ancaq buna baxmayaraq Sərraf Qasım aşıqlıq sənətini Naxçıvanda yaymaq və həvəskarları öyrətmək

¹² AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, fil.f.d., dosent

fikirinə düşmüşdü. Məhz buna görə də Naxçıvanda bu sənəti öyrənmək istəyən şəxslər Sərraf Qasım kimi ustadlara müraciət edərdilər. Saz sənətini öyrənmək istiyənlər və yaşından asılı olmayaraq bu sənəti öyrənmək istəyənlər Naxçıvanın ayrı-ayrı bölgələrindən olsalar da, yolları uzaq olsa da, saz ifaçılığını və bu sənətin sirlərini dərinlən öyrənmək üçün Şahbuz rayonunun Aşağı Qışlaq kəndinə Sərraf Qasımın evinə üz tutardılar. Sərraf Qasım isə hər zaman olduğu kimi təmənnəsiz olaraq onlara bu sənədi öyrədər və heç vaxt ona üz tutanları qapısından naümid qaytarmazdı.

Sərraf Qasımın qapısı hər zaman pənah gətirən adamınüzünə açıq idi, o, hətta imkan daxilində bu şəxslərə saz alıb verərdi. Zaman keçdikcə bu insanların sayı da artır və bununla da Sərraf Qasımın yaratdığı aşiq-saz məktəbinin təməli Sərraf Qasımın yaşadığı onun doğma kənd evində qoyulmuşdur.

Beləliklə də saz sənətini öyrənməklə yanaşı, Naxçıvan mühitində öz sazı və sözü ilə aşiq sənətinin geniş təbliği ilə məşğul olan Sərraf Qasımın doğma kənd evi çağdaş Naxçıvanın ən böyük aşiq-saz məktəbi kimi tanınır. Sərraf Qasımın xalq arasında tanınmış bir şair olması isə onun belə bir məktəb yaratmasında daha çox hörmət və uğur qazanması ilə nəticələnir.

Sərraf Qasımın dəstəyi və səbəbkarlığı və onun bəzi yetirmələrinin ciddi səyləri nəticəsində 1992-ci ildən etibarən Naxçıvan zonasında dövlət təhsil müəssisələrinin tərkibində ilk rəsmi saz məktəbləri (saz şöbələri) yaradılmışdır.

Sərraf Qasımın çoxsaylı tanınmış, ustad aşiq və müəllim səviyyəsinə çatmış yetirmələri olmuş və onlar, yeni yaranan bu saz məktəblərində müəllim işləmişlər. Hazırda Naxçıvanda fəaliyyət göstərən aşıqların və saz müəllimlərinin böyük əksəriyyəti, təməli Sərraf Qasım tərəfindən bu qeyri-rəsmi aşiq-saz məktəblərinin yetirmələridilər.

Qeyri-rəsmi və könüllü şəkildə saz sənətini öyrətməyə üstünlük verən Sərraf Qasım, Şahbuz rayonunun mədəniyyət rəhbərliyinin israrı ilə 1996-cı ildə rayonun Kolanı Uşaq Musiqi Məktəbinin tərkibində yaranan saz məktəbində (saz şöbəsində) bir saz müəllimi kimi işə götürülmüş və bundan sonra o, öz ənənəsinə uyğun olaraq, Kolanı saz məktəbində qeydiyyatda olan şagirdlərə öz evində yaratdığı məktəbdə rəsmi surətdə saz sənətini tədris etməyə başlamışdır. Bununla da uzun illər ərzində qeyri-rəsmi şəkildə saz sənətinin tədrisi ilə məşğul olan Sərraf Qasım, artıq bir rəsmi saz müəllimi kimi öz evində yaratdığı Saz Məktəbində dərs keçməyə başlamışdır.

Sərraf Qasımın yaratdığı bu məktəbdə uğur qazanması üçün ən böyük maddi və mənəvi dəstək verən şəxs, qardaşı Aşiq Müslüm olmuşdur. Yaşca Sərraf Qasımdan böyük olan Aşiq Müslüm Rüstəmov, hələ saz sənətini öyrənməzdən əvvəl gözəl bir tar ifaçısı və tarzən olmuşdur. Sərraf Qasım Saz Məktəbi yaratdıqda isə Aşiq Müslüm tarla vidalaşaraq, saz sənətini öyrənməyə maraq göstərmişdir. O, aşiq-saz sənətinin bütün incəliklərini qardaşı Sərraf Qasımdan öyrənərək, ustad aşiq səviyyəsinə çatmış bir sənətkar kimi saz sənətini öyrənmək üçün qardaşının yaratdığı bu məktəbə üz tutan şəxslərin bir qisminə bu sənəti öyrətmişdir.

Sərraf Qasım bir çox hallarda gündüzlər vaxtı olmadığına görə axşamlar və gecələr vaxtını buna sərf edərdi. Gecələr səhərə kimi saz sədələri Sərraf Qasımın evindən eşidilərdi.

Sərraf Qasım heç bir maddi-maraq güdmədən və yalnız milli dəyərlərimizdən olan aşiq-saz sənətinin yaşadılması məqsədilə öz biliklərini şeyirdlərinə və sənət yoldaşlarına öyrətməyə çalışırdı. Sərraf Qasım hər zaman şeyirdlərinə, tələbələrinə deyərdi ki, "sizin mənə verəcəyiniz haqq və bəxşiş o ola bilər ki, siz də gedib öz bölgənizdə, ətrafınızda kimlərə bu sənəti öyrədəsiniz və onlara da tapşırırsınız ki, onlar da bu sənəti başqalarına öyrətsinlər, yalnız o zaman siz mənə haqqınızı vermiş olarsınız.

Sərraf Qasımın ustad aşiq səviyyəsinə çatan və saz müəllimi kimi fəaliyyət göstərən bir çox yetirməsi olmuş, onların hamısı saz sənətinin sirlərini Sərraf Qasımdan öyrənərək, ustadının istədiyi kimi bu sənəti başqalarına öyrətməklə məşğul olmuşlar. Sərraf Qasımın həmin tanınmış yetirmələrindən mərhum Vahid müəllim Qurbanov – (rəsmi Naxçıvan Muxtar Respublikasının ilk rəsmi saz müəllimi), mərhum Aşiq Müslüm Rüstəmov – (tanınmış Naxçıvanlı ustad aşiq), mərhum aşiq Abdulla Fətəliyev – (tanınmış Naxçıvanlı ustad aşiq), Aşiq və şair Çərkəz Fətəliyev – (Əməkdar müəllim), Aşiq Zülal Məmmədov – (tanınmış Naxçıvanlı ustad aşiq), Aşiq Aydın Cəfərov – (tanınmış Naxçıvanlı ustad aşiq), Teymur müəllim Hüseyinov – (Kolanı Saz Məktəbinin ilk müəllimi), Aşiq İxtiyar Seyidov – (tanınmış Naxçıvanlı saz bənd və saz müəllimi), Aşiq Zahir Hüseyinov – (Kolanı Saz Məktəbinin digər bir müəllimi), Aşiq Əli – (Kolanı Saz Məktəbinin daha bir müəllimi) və bunlar kimi bir çox başqa aşiq və müəllimlərin adını xüsusilə çəkmək mümkündür.

Sərraf Qasımın hal-hazırda peşəkar aşiq səviyyəsinə çatan və Naxçıvan mühitində aşiq yaradıcılığının inkişafına böyük əmək sərf edən Aşiq Tural Bağirov (Aşiq Abdullanın yetirməsi), Aşiq Şirin Şirinzadə (Aşiq Zülal və Aşiq İxtiyarın yetirməsi), və bunlar kimi bir çox digər aşiq və saz müəllimlərinin adlarını da xüsusilə vurğulamaq lazımdır.

Uzun illər ərzində Naxçıvan mühitində aşiq-saz sənətinin könüllü şəkildə təbliği və tədrisi ilə məşğul olan Sərraf Qasım, eyni zamanda bu sənətin dövlət tərəfindən dəstəklənməsi və saz fənninin dövlət təhsil müəssisələrində tədris olunması istiqamətində böyük səylər göstərmişdir.

Nəhayət 1992-ci ildə Naxçıvan zonasında dövlət təhsil müəssisələrinin tərkibində (Şahbuz

rayonundan başlayaraq) ilk rəsmi saz məktəbləri (saz şöbələri) yaradılmışdır.

Sərraf Qasım Azərbaycanın klassik aşiq-şair məktəblərinin layiqli bir davamçısı kimi öz dövründə yaşamış şairlər içərisində məzmun və forma baxımından klassik poeziya ənənələrindən ən geniş və ən məhərətli şəkildə istifadə edən, həcm baxımından isə ən zəngin dastan yaradıcılığına, cığalı şeirlər yaradıcılığına və mərsiyə yaradıcılığına malik şairlərdən biri olmuşdur. Xalq-aşiq şerinin bütün incəliklərinə dərinədən bələd olan Sərraf Qasım, aşiq poeziyasının əksər formalarında şeirlər qələmə almışdır. Müxtəlif növ bayatı, qoşma, cığalı qoşma, gəraylı, təcnis, cığalı təcnis, müxəmməs, cığalı müxəmməs, müsəddəs, müstəzad, divani, ayaqlı divani və dodaqdəyməzlər, eləcə də dördlük, beşlik, yeddilik, onikilik, ondördlük, onbeşlik, onyeddiyə kimi müxtəlif heca növlü şeirlər Sərraf Qasımın zəngin yaradıcılıq yolundan xəbər verir.

Sərraf Qasım çox sadə və təvazökar bir insan, gününü, güzəranını el içində keçirən bir el sənətkarı olmuşdur. Sərraf Qasım öz dövründə Naxçıvan ədəbi mühitinin görkəmli bir nümayəndəsi kimi Azərbaycanın müxtəlif bölgə aşıqları ilə ən geniş yaradıcılıq əlaqələrinə malik olan bir şəxs kimi tanınmışdır. Tədqiqatçıların qənaətinə görə həmin dövrdə Naxçıvanlı aşiq və şairlər arasında Sərraf Qasım qədər başqa şairlər və aşıqlarla deyişmələri, şeirləşmələri olan, dastanlar yaradan ikinci bir şəxs olmamışdır.

Sərraf Qasım ömrünü öz yaradıcılığı ilə yanaşı, əsasən xeyirxah işlər görmək və dini ibadət və ayinlərini yerinə yetirmək kimi bəyənilən məşğuliyyətlərə həsr etmişdir. Sərraf Qasım 9 fevral 2018-ci il tarixdə 78 yaşında öz doğma kənd evində sübh namazını qılıb, bir surə Quran oxuduqdan sonra ürək infarktı keçirərək, dünyasını dəyişmişdir. Sərraf Qasım elə həmin gün Şahbuz rayonunun Aşağı Qışlaq kənd qəbiristanlığında dəfn olunmuşdur.

Ədəbiyyat

1. Səfərov Y. "Naxçıvan aşiq-ədəbi mühiti". - Bakı, 2009, səh., 10-17
2. Səfərov Y. "Əsərləri", - Naxçıvan aşiq mühiti, - 11 cild. - Naxçıvan-2017, səh., 58-81.
3. İsmayılov H. Aşiq yaradıcılığı : mənşəyi və inkişaf mərhələləri. - Bakı, Elm, 2002, səh., 314
4. Qasımlı M. "Ozan-aşiq sənəti". - Bakı, Uğur, 2011, 304 s.
5. Güntac Şahməmmədli. "Saz-söz sənətimizin 80 yaşlı Sərrafi". - Nuhçıxan, 2019.
6. Naxçıvan folkloru. - Bakı "Sabah", 1994, səh., 309-326.

Xülasə

Zəngin sənət növü olan aşiq yaradıcılığı Naxçıvanda ta qədimdən formalaşmış inkişaf edib. Naxçıvan aşiq mühiti saz və söz yaradıcılığı sahəsində aşiq sənətinə qiymətli töhfələr verib.

Məqalədə Sərraf Qasımın ömür yolu araşdırılmışdır. Naxçıvan aşiq mühitinin banisi Sərraf Qasım saz həvəskarlarına aşiq-saz sənətinin sirlərini öyrədib. Sərraf Qasım aşiq poeziyasının müxtəlif janrlarında dəyərli əsərlər müəllifi kimi şöhrətlənib. Araşdırmalardan məlum olub ki, Naxçıvan aşiq və şairləri arasında Sərraf Qasım şairlər və aşıqlarla deyişmələri və şeirləşmələri olan, dastanlar yaradan ikinci bir şəxs olmamışdır.

Açar sözlər: *Aşiq, saz, Sərraf Qasım, ömür yolu*

Образ жизни Саррафа Гасима

Богатый вид искусства творчество ашуга формировалось и развивалось в Нахичеване с древних времен. Среда ашуга Нахичевана внесла ценный вклад в искусство ашуга в области саза и его творчества. В статье рассматривается жизнь Саррафа Гасима. Сарраф Гасим, основатель Нахичеванской среды, научил любителей искусства секретам ашуг – саза.

Сарраф Гасим прославился как автор ценных произведений в различных жанрах ашугской поэзии. Исследования показали, что среди Нахичеванских ашугов и поэтов не было другого человека который вел ашугских диалоги и стихи другим поэтами создавал эпосы чем Сарраф Гасим.

Ключевые слова: *Ашук, saz, Сарраф Гасим, образ жизни*

The life path of Sarraf Gasim

Summary

A rich art form, ashig creativity has been formed and developed in Nakhchivan since ancient times. The environment of Nakhchivan ashug has given valuable gifts to the art of ashug in the field of saz creation. The article examines the life of Sarraf Gasim. Sarraf Gasim, the founder of the Nakhchivan ashug environment, taught the secrets of the art of ashug-saz to saz lovers. Sarraf Gasim gained fame as the author of valuable works in various genres of love poetry. According to our research, among Nakhchivan ashig and poets, there was no other person who had dialogues and poems with other poets and ashig and created epics than Sarraf Gasim.

Keywords: *Ashik, saz, Sarraf Gasim, exchange, life path.*

RƏYÇİ : dos. L. Ələkbərova

Əliyeva Simuzər Əliyulla qızı

XIX ƏSRİN SONU, XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ MƏTBUAT. FELYETON JANRI

Azərbaycan ədəbiyyatının inkişaf tarixində XIX əsrin sonu, XX əsrin əvvəlləri xüsusi bir mərhələdir. Ümumiyyətlə, ədəbiyyatın keçib gəldiyi yol bütün tarixi dövrlərdə zənginləşmələrlə, yeni-yeni istedadların ədəbiyyata gəlişi və ədəbi meyil, axımların spesifik mündəricəsi ilə diqqət önünə gəlir. On doqquzuncu yüzillikdən başlayan yeniləşmə tendensiyası, ictimai-siyasi proseslər müstəvisində özünü göstərən hərəkətilik bütünlükdə ədəbiyyatın ümumi axarına da köklü şəkildə istiqamət vermişdir. Daha doğrusu, ədəbiyyat bu prosesdə funksional mənzərəsi ilə bütün prosesi içərisindən keçirmişdi. Bütün bunlar timsalında tarixi axarın dinamik mənzərəsində funksional rol oynayan ədəbiyyatın konkret bir dönməni, XIX əsrin sonu, XX əsrin əvvəllərini mətbuat və felyeton janrı kontekstində təhlilə gətirilmişdir.

Təbliğət, təşviqat, mühitin problemlərini geniş auditoriyaya çatdırmaq imkanları ilə diqqəti cəlb edən bu forma, eyni zamanda zəngin yaradıcı sferanın üslub müəyyənliliyində özünəməxsusluğunu aşkarlamaq üçün müstəsna fakta çevrilir. C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Qəmküsar, Ü.Hacıbəyov, N.Vəzirov və s. kimi böyük simalar bu axarda heç bir zaman və mühittə müqayisə olunmayacaq tarix yazdılar. Azərbaycan ədəbiyyatının sonrakı dövrləri bütün olanları ilə bir istiqamətdə həmin dövrə borcludur. Daha doğrusu, üslub, forma, fikrin ifadəliliyinin çeşidli imkanları, mətbuatın funksional rolu və s. baxımından bir yaddaş, tarix kimi diqqət önünə gəlir. Bunların isə tamliqla universitet auditoriyalarına aşılması, tədrisə gətirilməsi müstəsna əhəmiyyət kəsb edir.

Azərbaycan ədəbiyyatında felyeton janrının qədim və maraqlı inkişaf tarixi vardır. Azərbaycanda dövrü mətbuatın intişarı ilə əlaqədar olaraq felyeton janrı ictimai şüurun ən yığcam və parlaq bədii ifadəsini, həm də həyat həqiqətlərinin səciyyəvi sahələrinin öz vaxtında inikası üçün lazımı şərait yaratmışdır.

Ədəbiyyat və mətbuatımızın tarixində H.Zərdabi, N.Vəzirov, C.Məmmədqulu-zadə, N.Nərimanov, Ü.Hacıbəyli, H.İ.Qasimov, Ə.Qəmküsar və bir çox başqalarının fəaliyyətini onların felyeton yaradıcılığından təcrid edilmiş şəkildə öyrənmək, tədqiq etmək qeyri-mümkündür.

Bizdə bədii ədəbiyyat sözün əsl mənasında dövrü-mətbuata “Əkinçi” qəzetinin nəşri ilə gəlir. “Əkinçi” qəzeti ədəbiyyat və ümumən sənət aləmində formalizm əleyhinə geniş miqyasda mübarizə aparmışdır. Bunun ən yaxşı nümunəsini qəzetin səhifələrində dini mərsiyə ədəbiyyatının xalqın tərəqqisi üçün qətiyyətlə yaramadığını, hətta zərərli olduğunu ardıcıl tənqiddə görə bilərik. Digər tərəfdən “Əkinçi” o zamankı şəraitdə satiranın üstünlüyünü özü üçün proqram kimi qəbul etmişdi. Bu xüsusiyyət eyni zamanda felyeton janrının coşğun inkişafı üçün zəmin yaradırdı.

H.Zərdabi yazırdı “Hər bir vilayətin qəzetəsi gerek ol vilayətin aynası olsun”. “Əkinçi” qəzetində bədii əsərlərə, o cümlədən felyetona xüsusi yer verməyin ciddi əhəmiyyətini görən Nəcəf bəy Vəzirov əvvəlcədən yazırdı. “Əkinçi”də ədəbi şöbə açmaq faydası və vacibdir. Çünki bizim ifrat adətlərə görə pıçiltını eşitmirlər, onların qançı ilə oyatmaq, “Əkinçi”də felyetona yer vermək pis olmazdı”.

“Əkinçi”nin görkəmli mühərrirlərindən biri olan Əsgərbəy Adıgözəlov Goranı Nəcəf bəy Vəzirovun bu diqqətəlayiq fikri ilə tamamilə şərik olmuşdur”.

Bütün bu səylər və təkliflər eləcə də H.Zərdabinin bədii ədəbiyyata verdiyi fəvqəladə əhəmiyyət “Əkinçi” səhifələrində gözəl nəticə verdi. Felyeton janrı ədəbiyyatımıza məhz realist ənənələr əsasında gəldi.

Felyeton janrı Q.Zakir, M.F.Axundzadə, S.Ə.Şirvani və başqa realist sənətkarların XIX əsr ədəbiyyatımızda satiranı qüvvətləndirmək səylərinin qanunauyğun nəticəsi idi.

XIX əsr Azərbaycan ədəbiyyatı satiranı yüksək pilləyə qaldırarkən birinci növbədə həyatımızda baş verən oyanışdan, yeniliklərdən qidalanırdı. Felyeton janrının ciddi bədii-tərbiyyəvi əhəmiyyəti, təsiri haqqında hələ inqilabdan əvvəl belə çox maraqlı fikirlər söylənirdi.

N.Nərimanov Azərbaycanda siyasi publisistikanın o cümlədən felyeton janrının görkəmli nümayəndəsidir. O, inqilabdan əvvəl publisistikanın bütün növlərinə, o cümlədən felyeton janrına fəvqəladə dərəcədə yüksək qiymət verirdi. Xüsusilə, 1905-ci il inqilabi şəraitdə siyasi felyetonların böyük əhəmiyyətini müşahidə edən N.Nərimanov yazmışdı.

“Felyeton-ömürlərini bu dünyada zövq-səfa ilə keçirənlərə, bu dünya nə olacağını “dürüst” anlayanlara “məndən sonra Nuhun tufanı olsun” deyənlərə, nəfslərini əqillərinə qul edənlərə, insanıyyəti dövlətdə, xoşbəxtliyi pulda görənlərə, qeyrəti namus yerinə işlədənlərə, öz nadanlığının səbəbinə özgəsini nadan hesab edənlərə, əqli gödək olub kinayəni anlamayanlara, cəfəngiyyət yazıb adını mühərrik qoyanlara və qeyri-qeyri bu qisim hərflərə felyeton lazımdır və bəlkə vacibdir”.

Bu fikir XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan xalqının ən görkəmli ədəbiyyat və ümumən ictimai fikir sahəsində fəaliyyət göstərən xadimlərinin yaradıcılığında özünüüməyiş etdirdi.

“Əkinçi” qəzeti ətrafında tədqiqat apararı müəlliflər haqlı olaraq satirik tənqidi və felyetonçuluğu qəzetin ən səciyyəvi bir xüsusiyyəti sayırdılar. Felyeton janrının satirik üslubunu yadda saxlamaq üçün görkəmli Azərbaycan ədəbiyyatşünasları prof. Mir Cəlal Paşayev, prof. M.Cəfərovun, akad. Arif Dadaşzadənin, prof. F.Qasımzadənin, filoloji elmlər doktorları K.Məmmədovun, K.Talibzadə, N.Axundov və başqa mütəxəssislərin XX əsr Azərbaycan ədəbiyyatına dair monoqrafik tədqiqatlarında satirik ədəbiyyatımızın, o cümlədən felyeton janrının bir sıra prinsiplərini məsələləri araşdırılmışdır.

Diqqətəlayiq bir hadisədir ki, indi də Azərbaycan ədəbiyyatında satira probleminə həsr edilmiş yeni-yeni

tədqiqat işləri yazılır. Bu əsərlərdə felyeton janrı tədqiq və təhlil edilmir. Ümumiyyətlə, nəsrə satira problemi daha çox tədqiq edilən bir sahədir. Bu sahədəki tədqiqatlarda felyeton janrının mənşəyinə, yaranma tarixinə və s. əhəmiyyətli yer verilir. Felyeton janrının mənşəyi haqqında elmi ədəbiyyatda bir çox maraqlı bəzən də bir-birinə zidd olan mülahizələr vardır. Bu mülahizələr içərisində görkəmli rus alim və felyetonistlərdən B.Tamaşevskinin, D.Zaqlovaskinin fikirləri diqqətimizi xüsusilə cəlb etməkdədir.

B.Tamaşevskinin tədqiqatına görə felyeton sözü ilk dəfə Fransada işlənmişdir və 1800-cü ildə Parisdə çıxan “De dibat” (mübahisə/ qəzetində həmin söz əsl məzmununu ifadə edirdi. Məşhur felyetonçu D.Zaslovaskinin “Felyetonun mənşəyi və yolları” əsəri uzun bir müddət, - müəyyən məhdudiyətə baxmayaraq, bu janrın tarixi mənbələrini və onun istedadlı xadimlərini təhlil edib qiymətləndirən bir əsər olmuşdur.

O, məsələyə doğru olaraq tarixi yanaşır və felyetonistlərin tarixən xidmətlərini qiymətləndirir. Nümunə üçün D.Zaslovski məşhur fransız yazıçı-felyetonisti Anri Roşoforun xidməti haqqında yazır: “Onun felyetonlarının tənqid hədəfi III Napolyon hakimiyyəti dövründə mövcud ictimai əxlaq normaları idi. O, çox ciddi yazsa da, yazıları ciddi qəbul edilirdi. Onunla bir əsr, qadın qüvvə kimi hesablaşırdılar”.

Bu fikir özü-özlüyündə felyetonun çox mübariz bir janr olduğunu göstərir. Azərbaycan tədqiqatçıları yalnız satirik ədəbiyyatımızda felyetonun inkişafı yolları ilə deyil, onun janr xüsusiyyətləri ilə də maraqlanırlar. Qeyd etmək lazımdır ki, felyeton/fransız sözü olub əslində - Fenilleton – vərəqə mənasını ifadə edir / ədəbi bir janr kimi XVIII əsr fransız mətbuatında geniş ölçüdə yayılmışdır. Dünya ədəbiyyatında felyeton həm satirik tənqid üçün, həm də yumor üçün lazımi imkan yaratmışdır. Felyetonun bir ədəbi və mətbuat janrı olaraq imkanı olduqca genişdir. Azərbaycanın müstəqillik qazandığı dövrdən əvvəlki zamanlar da, yəni sovet dövründə ədəbiyyatımızda felyetonla maraqlanan, bu janrdan istifadə edən ədəbiyyatşünaslarımız olmuşdur, indi də var. Məs: Yusif Yusifovun “Azərbaycanda felyeton janrının inkişafı” əsərində müəllif 20-30-cu illərin məhsulu olan felyetonları təhlil edib, araşdırmışdır. Sərqdə Azərbaycan felyetonlarının seçdiyi inkişaf yolu, felyetonçuluğun nəzəri məsələlərini və inqilabaqədərki Azərbaycan felyetonundan qısa xülasə verilir. Burada felyetonların mövzu dairəsinin həyat uğrunda mübarizə din və xürafat əleyhinə, sinfi düşmən və bürokratizmə qarşı mübarizəni, qadın azadlığı və yeni məişət uğrunda fəal yaradıcılıq əməliyyatları

Məşhur felyetonçu D.Zaslovaskinin “Felyetonun mənşəyi və yolları” əsəri uzun bir müddət, - müəyyən məhdudiyətə baxmayaraq, bu janrın tarixi mənbələrini və onun istedadlı xadimlərini təhlil edib qiymətləndirən bir əsər olmuşdur.

O, məsələyə doğru olaraq tarixi yanaşır və felyetonistlərin tarixən xidmətlərini qiymətləndirir. Nümunə üçün D.Zaslovski məşhur fransız yazıçı-felyetonisti Anri Roşoforun xidməti haqqında yazır: “Onun felyetonlarının tənqid hədəfi III Napolyon hakimiyyəti dövründə mövcud ictimai əxlaq normaları idi. O, çox ciddi yazsa da, yazıları ciddi qəbul edilirdi. Onunla bir əsr, qadın qüvvə kimi hesablaşırdılar”.

Bu fikir özü-özlüyündə felyetonun çox mübariz bir janr olduğunu göstərir. Azərbaycan tədqiqatçıları yalnız satirik ədəbiyyatımızda felyetonun inkişafı yolları ilə deyil, onun janr xüsusiyyətləri ilə də maraqlanırlar. Qeyd etmək lazımdır ki, felyeton/fransız sözü olub əslində - Fenilleton – vərəqə mənasını ifadə edir / ədəbi bir janr kimi XVIII əsr fransız mətbuatında geniş ölçüdə yayılmışdır. Dünya ədəbiyyatında felyeton həm satirik tənqid üçün, həm də yumor üçün lazımi imkan yaratmışdır. Felyetonun bir ədəbi və mətbuat janrı olaraq imkanı olduqca genişdir. Azərbaycanın müstəqillik qazandığı dövrdən əvvəlki zamanlar da, yəni sovet dövründə ədəbiyyatımızda felyetonla maraqlanan, bu janrdan istifadə edən ədəbiyyatşünaslarımız olmuşdur, indi də var. Məs: Yusif Yusifovun “Azərbaycanda felyeton janrının inkişafı” əsərində müəllif 20-30-cu illərin məhsulu olan felyetonları təhlil edib, araşdırmışdır. Sərqdə Azərbaycan felyetonlarının seçdiyi inkişaf yolu, felyetonçuluğun nəzəri məsələlərini və inqilabaqədərki Azərbaycan felyetonundan qısa xülasə verilir. Burada felyetonların mövzu dairəsinin həyat uğrunda mübarizə din və xürafat əleyhinə, sinfi düşmən və bürokratizmə qarşı mübarizəni, qadın azadlığı və yeni məişət uğrunda fəal yaradıcılıq əməliyyatları təhlil edilmişdir. Müəllif 1930-41-ci illərdə Azərbaycan felyetonunun bədii xüsusiyyətlərini ayrıca bir fəsildə tədqiq etmişdir. Felyeton janrının xüsusiyyətləri, felyetonda satirik obraz, dil və bədii təsvir vasitələri ənənələrə münasibət məsələlərinə ayrıca diqqət verilir. Y.Yusifovun bu monoqrafiyası Azərbaycan felyetonu ilə bağlı ilk tədqiqatlardandır. Bu dövrdə klassik ədəbiyyatın inqilaba qədərki ənənələrinə sadıq qalaraq yazıb-yaradan felyetonçular ilə yanaşı bir çox gənc, istedadlı felyetonistlər də yetişmişdir. Onlar C.Məmmədquluzadə, M.S.Ordubadi, Ə.Nəzmi və s. təcrübəli yazıçılarla bir sırada yazmış və onlardan sonra da janrın nüfuzunu qaldırmışlar. C.Cabbarlı, Əvəz Sadıx, Q.Məmmədli, C.Gözəlov, M.Əlizadə, S.Abbasov və bir çox başqa müəlliflərin müxtəlif illərdə yazdıqları felyetonlar məhz ədəbiyyat və mətbuat tariximizin qanunauyğun inkişafı ilə həmahəng səslənən əsərlərdir.

Məlumdur ki, felyetonların böyük bir qismi nəzmən yazılmışdır. Ona görə də felyeton janrının tədqiqi məsələləri bizi yaxından maraqlandırır. Hər bir felyetonun ideya-bədii qiyməti onun həyat həqiqətinə sədaqətli olması, satirik obrazın doğruluğudur. Bədii ədəbiyyatın başqa janrlarında olduğu kimi felyetonda da satirik obraz tamamilə fərdiləşdirilmiş, özünəməxsus səciyyəvi xüsusiyyətlərə malik olmalıdır. Satirik obrazın həyatiliyi, aktuallığı və təsiri məhz onun doğru və düzgünlüyü ilə sıxı surətdə əlaqədardır.

XIX əsr Azərbaycan dövrü mətbuatında dərc edilmiş satirik əsərlərin, o cümlədən felyetonların əsas ideya istiqamətini maarifçilik məsələləri təşkil etmişdir.

XIX əsr Azərbaycan mətbuatında “Kəşkül”ün bədii ədəbiyyat və ədəbiyyatşünaslıq məsələlərinə geniş yer verməsi onun fəal iştirakçıları F.Köçərli, H.Zərdabi, S.Ə.Şirvani, S.M.Qənizadə, Rəşidbəy Axundov, A.Şirvanzadə, A.Çernayevski, Gülməhəmməd Kəngərli, C.Ünsizadə kimi yazıçı və mühərrirlərinin fəaliyyəti ilə sıx surətdə bağlı olmuşdur. Burada bədii ədəbiyyatın şeir, nəsr və dramaturgiya, ədəbi tənqid kimi müxtəlif janrlarından o cümlədən felyetonlardan da geniş istifadə edilmişdir. Ədəbi irs məsələlərinə əhəmiyyətli yer verən “Kəşkül”də Məhəmməd Füzuli, Abbasqulu ağa Bakıxanov, S.Ə.Şirvani, M.F.Axundzadə Viktor Hüqo, A.S.Puşkin, M.Y.Lermontov, Saltıkoru Şedrin, Turqenov və bir çox başqa yazıçılar haqda yazılar və onlardan bəzi tərcümələr çap edilirdi”.

“Kəşkül”də felyetonların bir çoxunu C.Ünsizadə yazmış və qəzetdə “Lətaib”, “Sual-cavab” və başqa başlıqlar altında dərc olunmuşdur.

Bu materiallar felyeton janrının tarixi inkişafının Azərbaycandakı vəziyyətini aydınlaşdırmağa kömək edir. Felyeton janrı bizim zamanımızda artıq bütün dünya mətbuatı və ədəbiyyatında ən geniş ölçüdə inkişaf tapmışdır. Dövri mətbuatın arası kəsilmədən genişlənməsi də felyeton janrı üçün əlverişli bir şərait yaratmışdır.

Azərbaycan felyetonundan bəhs edərkən məhz onu 1875-ci ildən nəşrə başlayan ilk Azərbaycan qəzeti “Əkinçi”nin varlığından əsl mənada təşəkkül tapdığını qeyd etmək zəruridir. “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-rus” və odan sonrakı Azərbaycan mətbuatının səhifələrini felyetonsuz təsvirə gətirmək qeyri-mümkündür.

Qeyd etmək lazımdır ki, uzun bir müddət Avropa, rus, eləcə də Azərbaycan dövrü mətbuatında felyeton səhifəaltı materiallar mənasında başa düşülmüşdür. Bu materiallar məzmun etibarilə müxtəlif idi. Bədii əsərlər, elmi məqalələr, publisist yazılar “Felyeton başlığı” altında dərc edilirdi.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. “Əkinçi” 1875, № 11, 18 dekabr
2. Azərb.SSR. EAPƏ. H.Zərdabinin arxiv, №3, inv. 151 /5666/
3. Zeynalov A.P. “Kəşkül” də bədii ədəbiyyat, Bakı, 1962
4. “Həyat” qəzeti, 1905, № 51.

XÜLASƏ

Son dövrlərdə ədəbi-mədəni prosesdə “yenilik”, “elmilik” və s. adlarla yerli-yersiz xarici dillərə məxsus termin və ifadələrin Azərbaycan mühitinə daşınması halları baş alıb gedir. Hətta bəzi qruplar buna bəraət də qazandırır və bu belə də olmalıdır mövqeyindən çıxış edirlər. Azərbaycan elmi ictimaiyyətinin folklorşünaslarının bir çox tədqiqatları və bu məqalə dilin zənginliyi və ifadəlilik baxımından (eləcə də tədqiqatçılıq) deyilənlərə ən tutarlı cavabdır. Belə bir meyil araşdırmanın aparıldığı dövrdə də bir istiqamət olaraq özünü göstərir. H.Zərdabi, Ü.Hacıbəyov, C.Məmməd-quluzadə, F.Köçərli, R.Əfəndiyev, S.S.Axundov, N.Nərimanov və s. kimi ziyalılar fikir və mülahizələri, yaradıcılığı buna nümunədir. Bütün bunlar mühitin üzərində tale yüklü məsələ kimi dayanırdı. Mətbuat səhifələrində gedən yazılar bütünlükdə məzmunu, mövzu istiqamətlərinin müxtəlifliyi baxımından qalaqlanmış problemlərin çözümünə hesablanmışdı. H.Zərdabi, S.Ə.Şirvani, N.Vəzirov, C.Məmməd-quluzadə, A.Səhhət, M.Ə.Sabir, Ö.F.Nemanzadə, M.Şahtaxtı, İ.Qaspralı, N.Nərimanov, Ü.Hacıbəyli, C.Ünsizadə, Ə.Qəmküsar, C.Cabbarlı və s. onlarla, yüzlərlə şəxslər təmsalında gedən proses sifəti reallığı dərkədən, problemin həlli istəyindən öz qaynağını götürürdü. Bu şəxslərin hər birisi gördüyü böyük işlərlə sonrakı zamanlar üçün gediləcək yolun nəzəri konsepsiyasını işlədilər. Milli mücadilə müstəvisində həm də nümunəyə çevrildilər. Məqalədə çağdaş mərhələ bütün kontekstlərdə tarixi-mədəni, ictimai-siyasi proseslərə yeni müstəvidə baxışı və milli mücadilə tarixinin hansı dövrlərdən keçməsinə gənc nəsə çatdırmağı ən ümdə məsələ kimi qarşıya qoyur. Xalqın yaxın tarixini, ədəbiyyatın ümumi mənzərəsində baş verən proseslərin nəzlərlə əhatələnməsini aydınlaşdırmaq baxımından bu cür tədqiqatların aparılmasına indi daha çox ehtiyac vardır.

Açar sözlər: ədəbiyyat, satira, müasir, səhnə, mətbuat, nəşr, tədqiqat, ehtiyac, nəsəl, dövr.

РЕЗЮМЕ

В последнее время «новаторство», «научное» в литературно-культурном процессе и так далее. термин, принадлежащий к иностранным языкам без локалитета с названиями и имеют место случаи передачи в азербайджанскую среду. Даже некоторые группы оправдывают это и занимают позицию, что так и должно быть. Многие исследуя фольклористами научного сообщества Азербайджана богатство языка этой статьи и по выразительности (как и по исследовательской работе) это наиболее связанный ответ на то, что было сказано. Такая наклон проявляется как направление в период исследования. Идеи, мнения и творчество таких интеллектуалов, как Х.Зардаби, У.Гаджи-беков, Ч.Мамедгулузаде, Ф.Кочарли, Р.Эфендиев, С.С.Ахундов, Н.Нариманов и так далее является примером этого. Все эти вещи стояли на окружающем обществе словно волею судьбы. Все содержание статей, опубликованных на страницах прессы, с точки зрения разнообразия предметных областей, он был создан для решения заранее поставленных задач. Х. Зардаби, С.А. Ширвани, Н. Вазиров, Ч. Мамедгулузаде, А.Саххат, М.А.Сабир, О.Ф.Неманзаде, М.Шахтахтли, И.Гаспрали, Н.Нариманов, У.Гаджибейли, Ч.Унсизаде, А.Гамкусар, Ч.Джаббарлы и другие, а также процесс в присутствии десятков или сотен людей, основано на понимании реальности, его источником является желание решения проблемы. Каждый из этих людей разработал теоретическую концепцию того, как собирается в следующий раз совершить великие дела. Они также стали примером на уровне национальной борьбы. Современный этап во всех контекстах: историческом, культурном, новый уровень понимания общественно-политических процессов и периодов истории национальной борьбы, донесение ее до подрастающего поколения, является

важнейшей проблемой статьи. Существует большая потребность в таких исследованиях для выяснения процессов, происходящих на этапе истории литературы новейшего времени.

Ключевые слова: литература, сатира, современный, этап, пресса, издание, исследование, потребность, поколение, эпоха.

SUMMARY

Recently, “innovation”, “scientific” in the literary and cultural process and etc. terms belonging to foreign languages, without locality with names and there are cases of transfer to the Azerbaijani environment. Even, some groups justify this and take the position, that it should be so. Many exploring by folklorists of the scientific community of Azerbaijan and the richness of the language of this article and in terms of expressiveness (as well as, in research) this is the most coherent response to what, was said. This incline manifests itself, as a direction during the period of research. Ideas, opinions and creativity of such intellectuals as H. Zardabi, U. Hajibeyov, Ch. Mammadguluzade, F. Kocharli, R. Efendiyev, S. S. Akhundov, N. Narimanov and so on, are examples of this. All these things stood on the surrounding society, as if by fate. All contents of articles published on the pages of the press, from the point of view of the subject areas diversity, it was designed to solve preempted problems. H. Zardabi, S. A. Shirvani, N. Vazirov, Ch. Mammadguluzade, A. Sahhat, M. A. Sabir, O. F. Nemanzade, M. Shakhtakhti, I. Gasprali, N. Narimanov, U. Hajibeyli, Ch. Unsi-zade, A. Gamkusar, Ch. Jabbarli others, and the process in the presence of tens or hundreds of people, is based on understanding of reality, it took its source from the desire solving of problem. Each of these people developed a theoretical concept of, how going to the next time, through the great deeds, they accomplished. They also became an example at the national struggle level. The modern stage in all contexts: historical, cultural, a new level of insight into social and political processes, and periods in the history of national struggle, which that conveying it to the younger generation, is the most important problem in the article. There is a great need for such exploring to clarify the processes occurring of the stage literary history of recent time.

Key words: literature, satire, modern, stage, press, publication, research, need, generation, era.

RƏYÇİ: dos. L. Ələkbərova

Məcid İsmixanov, Nəzakət İmamverdiyeva ¹

TƏLİM PROSESİNDƏ MÜƏLLİMİN ROLU VƏ PEŞƏ SƏRİŞTƏLƏRİ

Gənc nəslin təlim-tərbiyəsində, şəxsiyyət kimi yetişməsində müəllim çox böyük rol oynayır. Cəmiyyətin, millətin gələcəyi, müəyyən mənada, müəllimin əlindədir. Millət məktəbdən, müəllimdən başlanır. Deyirlər ki, bir milləti məhv etmək üçün onun müəlliminin və həkiminin savadsız olması kifayətdir: biri onu mənəvi cəhətdən, digəri isə fiziki cəhətdən şikəst edəcəkdir. Bu hal müəllim kadrlarının hazırlığına xüsusi diqqət yetirməyi tələb edir.

Müəllim cəmiyyətdə aparıcı qüvvədir. O, yaşlı nəslin təcrübəsini gənc nəsə verir. Görkəmli şəxsiyyətlər müəllimin əməyinə yüksək qiymət vermiş, müəllimi günəşə, bağbana, mühəndisə, heykəltəraşa, sərkərdəyə, həkimə bənzətmişlər. Çünki o, günəş kimi insanlığa mənəvi həyat verir; bağban kimi uşaq və gənclərə daim qayğı göstərir; mühəndis kimi insan qəlbinin layihəsini cızır; heykəltəraş kimi gənc qəlbi və ağı cıralayır; sərkərdə kimi cahilliyə, vəhşiliyə, şərə qarşı amansız mübarizə aparır; həkim kimi millətin mənəvi sağlamlığı keşiyində durur.

Bütün dövrlərdə insanın mənəvi və zehni inkişafında həlledici rol oynayan müəllim əməyi yüksək qiymətləndirilmişdir. Ümummilli Liderimiz Heydər Əliyev müəllim əməyini, müəllim şəxsiyyətinə, onun cəmiyyətdəki roluna yüksək dəyər verərək demişdir: “Müəllim adı dünyada ən yüksək addır. Şəxsən mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Çünki hər birimizə təhsil, bilik verən, bu səviyyəyə qaldıran məktəbdir və məktəbdə təhsil verən müəllimdir” [1, s.406]. Ulu öndər müəllimin işini ən şərəfli iş adlandırır və deyirdi: “Müəllim vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətənpərvər vətəndaşlar hazırlayır. Şübhəsiz ki, birinci növbədə müəllim özü bu xüsusiyyətlərə malik olmalıdır, daim özünü təkmilləşdirməlidir”. Heydər Əliyev göstərirdi ki, özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır. Çünki müəllimlər xalqın biliklənməsinin, təhsilin inkişaf etməsinin və nəhayət xalqın elminin inkişaf etməsinin əsasını qoyanlardır. Şərəfli müəllim adını qazanan gənclərə Ümummilli Lider bu şərəfli adı həmişə, ömürlərinin axırına qədər daşımağı tövsiyə edirdi. O deyirdi: “Öz üzərində işləməyən müəllim yaxşı müəllim ola bilməz” [4, s.24].

Heydər Əliyev gənclərimizin milli-mənəvi dəyərlər ruhunda, azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyəsində müəllimin rolunu yüksək qiymətləndirməyi tövsiyə edirdi. O deyirdi: “Ümumbəşəri dəyərlər, Azərbaycan xalqının milli-mənəvi dəyərləri hər bir gənc tərəfindən mənimsənilməlidir. Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir. Milli ənənələrimizi, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz” [1, s.457].

Ulu öndər Azərbaycan müəllimlərinin VI qurultayındakı nitqində (18 may 1978-ci il) bu məsələdən bəhs edərək demişdir: “Məktəbdə insanın mənəvi keyfiyyətlərinin əsası qoyulur, onun baxışları, arzu və istəkləri formalaşır, onun rəhbər tutduğu mənəvi meyarlar müəyyənləşir. Məktəb bu işdə çox mühüm rol oynayır. Müəllimin mənəvi-əxlaqi siması, ideya inamı, baxışlarının sabitliyi, hərəkətlərinin ardıcılığı, maraq dairəsinin genişliyi, səmimiyyəti və vicdanlılığı qüdrətli tərbiyə amilidir [1, s.104].

Şərqi görkəmli filosof və mütəfəkkirləri - N.Gəncəvi, N.Tusi və b. da müəllim əməyinə yüksək qiymət vermişlər. Dünya şöhrətli N.Gəncəvi poemalarında Aristotel, Munzir və digər ağıllı, bilikli, müdrik müəllim obrazları yaratmış, onların təhsil və tərbiyə sənətini yüksək qiymətləndirmişdir. Görkəmli Azərbaycan filosofu, əxlaq nəzəriyyəçisi N.Tusi müəllim əməyinə ən şərəfli əmək kimi dəyər vermiş, onu valideyn əməyindən də üstün tutmuşdur. “Əxlaqi-Nasiri” əsərində böyük filosof Aristotelin tələbəsi olmuş İsgəndərlə bağlı belə bir müsahibəni xatırladır. İskəndərdən soruşmuşlar: «Atanı çox sevirsen, yoxsa müəllimini?». Dedi: “Müəllimimi. Atam mənə fani dünyaya gətirmiş, müəllimim isə mənə ədəbiyyat bəxş etmişdir”. N.Tusi yazır: “Bu dünyadakı mövcudatın ən şərəflisi olan insanı kamilliyə çatdırmaq məqsədini güdən sənət dünya sənətlərinin ən şərəflisi olmalıdır”.

Müəllim əməyi digər mütəfəkkirlər, maarifçi və pedaqoqlar tərəfindən də öz yüksək qiymətini almışdır (H.B. Zərdabi, N.Nərimanov, U.Hacıbəyli, S.Qənizadə və b.). Onların fikrincə, müəllim gənc nəslin təlim-tərbiyəsində, həyata hazırlanmasında əvəzsiz rol oynayır. İnsan öz əməyi ilə təbiəti dəyişdirirsə, müəllim insanın özünü dəyişdirir.

Cəmiyyətdə olduğu kimi, məktəbdə də müəllim böyük qüvvədir. Gənc nəslin bilik və tərbiyə səviyyəsi, ağılının və qəlbinin formalaşması, ilk növbədə, müəllimdən, onun peşə-ixtisas və vətəndaşlıq keyfiyyətlərindən asılıdır.

Müəllimin pedaqoji prosesdə rolu ilə bağlı pedaqogika tarixində müxtəlif baxışlar, yanaşmalar vardır. Tarix boyu cəmiyyətin inkişafı və təhsil sisteminin dəyişməsi ilə bağlı müəllimə olan yanaşmalar da dəyişmişdir. Müxtəlif dövrlərdə meydana çıxan fəlsəfi-pedaqoji cərəyanlar təlimdə müəllim və şagirdin rolu, statusu, onlar arasında münasibətlərlə əlaqədar bir- birindən fərqli, bəzən zidd mövqedə olmuşlar. Herbartın adı ilə bağlı olan təhsil sisteminə müəllim fəal, şagird isə passiv rol oynayırdı. Bu sistemin inkarı kimi meydana çıxan praqmatizm cərəyanı (C.Dyui və b.) şagirdi təlim prosesinin mərkəzinə keçirir, müəllimə isə yardımçı yer ayırırdı: müəllimin öyrədici rolu məhdudlaşır; o, təlimdə təşkilatçı, məsləhətçi, köməkçi kimi çıxış edirdi. XIX əsrin sonlarında meydana gələn ekzistensializm və progressivizm cərəyanları da bu mövqedə olmuşlar: onlar müəllimi aparıcı fiqur kimi yox, köməkçi kimi qəbul edir, onun avtoritar rəhbərlik üslubuna qarşı çıxır, uşaqlara sərbəstlik verməyi tələb edirdilər. Progressivizm cərəyanı nümayəndələri (K.Kilpatrik və b.) müəllimin avtoritar rəhbərlik üslubunu demokratiya və əməkdaşlıqla əvəz etməyi tələb edirdilər.

Təhsilə, müəllim-şagird münasibətlərinə yeni yanaşma humanizm (latınca «insanlıq») fəlsəfi-pedaqoji cərəyanın yaranması ilə (XX əsrin 40-cı illərində) daha geniş vüsət aldı. Bu cərəyanın nümayəndələri (A.Maslou,

¹ BDU, Pedaqogika kafedrası. m.ismixanov@mail.ru naza52@mail.ru

K.Rocers) təhsil sisteminin humanistləşdirilməsi ideyasından çıxış edərək müəllim-şagird münasibətlərini humanist, demokratik əsasda qurmağı, çətinlikləri aradan qaldırmaqda uşağa kömək göstərməyi, təlimdə uşaq üçün rahatlıq mühiti yaratmağı, qorxu və təzyiqli sevgi, qayğı və xeyirxahlıqla əvəz etməyi vacib sayırdı.

Rocers yaratdığı yeni təlim modelini «şəxsiyyətyönlü təlim modeli» adlandırır. Bu modeldə müəllim fasilitator kimi şagirdlərə qayğı göstərir, çətinlikləri aradan qaldırmaqda kömək edir, təlimi gərginləşdirməyə yox, asanlaşdırmağa, hər kəs üçün rahatlıq mühiti, uğur mühiti yaratmağa çalışır.

Müasir dövrdə müəllimin fəaliyyətinə, pedaqoji prosesdəki yeri və roluna dair yeni baxışlar daha geniş miqyas alır. Hazırda bununla bağlı müxtəlif terminlərdən istifadə olunur;

- müəllim-fasilitator (təlimi asanlaşdırın, bələdçi);
- müəllim-məsləhətçi (counsellor-çətinlik zamanı məsləhət verən);
- müəllim-mentor (öyüd-nəsihət, istiqamət verən);
- müəllim-köməkçi (helper-çətin anlarda kömək edən);
- müəllim-kouç (repetitor);
- müəllim-menecer (idarə edən, rəhbərlik edən) və s.

Hazırda fasilitator və mentor terminlərindən daha çox istifadə olunur.

Müəllim-fasilitator təlimdə bələdçi kimi çıxış edir; o, təlim prosesini istiqamətləndirir, çətinlik çəkənlərə yol göstərir, əlverişli mənəvi-psixoloji mühit yaradır. Bu mühitdə şagirdlər bir- birilə ünsiyyətə girir, dialoq və əməkdaşlıq şəraitində işləyirlər.

Müəllim-fasilitator təlim iştirakçıları arasında münasibətləri müəllim-şagird, şagird-şagird prinsipi əsasında qurur, onları fəallaşdırır, təşkilati və idarəetmə işlərinə cəlb edir. Nəticədə təlim prosesinin səmərə və kefiyyətinin yüksəldilməsi üçün əlverişli şərait yaranır. Eyni zamanda şagirdlərin şəxsiyyət kimi inkişafını stimullaşdırın təlim və tərbiyə mühiti formalaşır.

Müəllim-mentor da hazırda geniş tətbiq olunur. "Mentor" sözü yunan mifologiyasından götürülmüş, öyüd-nəsihət vermək, istiqamətləndirmək mənasında işlənir. Pedaqoji ədəbiyyatda mentorluq üçün müəyyən səciyyəvi cəhətlər göstərilmişdir: mentor savadlı və səriştəli olmaqla dərsləri müşahidə edir, müəllimlə müntəzəm əlaqə saxlayır, şagirdin təlim səviyyəsi ilə bağlı lazımı məlumatlar əldə edir, şagirdə təlim çətinliklərini aradan qaldırmaqda kömək göstərir, ona dəstək olur. Mentorlar təlimlə yanaşı şagirdin digər ehtiyaclarının qarşılınmasında (məsələn, təhsilin növbəti pilləsinə hazırlığında) yardımçı, bələdçi rolunu oynaya bilər.

Təlim prosesində müəllimin köməyi, bir qayda olaraq, şagirdin inkişafına yardımçı olmaqda özünü göstərir. Lakin şagird təlimdə irəlilədikcə, inkişaf etdikcə müəllimin ona köməyi də tədricən azalır. Mövcud pedaqoji ədəbiyyatda (D.Vud, C.Bruner və b.) bu hal skaffolding, yəni "sönən kömək" («müvəqqəti dirək») kimi xarakterizə olunur. Şagirdin təlimdə bilik səviyyəsi artdıqca müəllimin ona köməyi də azalır; şagirdə müstəqil, fəal qüvvə kimi hərəkət etmək, başqa sözlə, onu təlimdə stimullaşdırmaq imkanı verilir.

Göründüyü kimi, təlim prosesində müəllimə olan baxış və yanaşmalar dəyişmiş, hazırda müəllimin rolu və məsuliyyəti, ona olan tələblər də artmışdır.

Müəllimə verilən müasir tələblər sırasında pedaqoji səriştələrə yiyələnmək mühüm əhəmiyyət kəsb edir. Hər bir peşədə olduğu kimi, pedaqoji peşədə də işin müvəffəqiyyəti insanın həmin peşə sahəsində vacib olan səriştələrə (kompetensiyalara) necə yiyələnməsindən çox asılıdır. Kompetensiya (ing. competence – bacarıq, səriştə mənasını verir) və ya səriştə - əldə olunmuş bilik və bacarıqları praktik fəaliyyətdə səmərəli tətbiq etmək qabiliyyətidir. O, insanın qazandığı bilik və bacarıqların konkret fəaliyyət nəticəsinə çevrilməsini təmin edir. Səriştəli müəllim təlim-tərbiyə işini yüksək səviyyədə yerinə yetirir, öz fəaliyyətini elmi əsasda quraraq səmərəli nəticələr əldə edir [5, s.115]. Bəs, müəllim pedaqoji peşə fəaliyyətində hansı səriştələrə yiyələnməlidir?

Səriştələrin təsnifatı baxımından Avropa Birliyinin 2006-cı ildə qəbul etdiyi "Ömür boyu təhsil üçün baza kompetensiyaları" tövsiyə sənədində müəyyənləşdirilən səriştələr hər bir insan üçün zəruri olan ən mühüm bacarıq və keyfiyyətləri əhatə edir. Onlar aşağıdakılardan ibarətdir:

- ana dilində ünsiyyətlə bağlı səriştələr;
- xarici dillərdə ünsiyyətlə bağlı səriştələr;
- riyazi və texniki səriştələr;
- İKT ilə bağlı səriştələr;
- öyrənməyi öyrənməklə bağlı səriştələr;
- sosial inkişaf və vətəndaşlıqla bağlı səriştələr;
- mədəni dəyərlərin dərk və çoxmədəniyyətli cəmiyyətdə yaşayışla bağlı səriştələr.

Göstərilən baza səriştələri təhsil-tərbiyə işinə peşəkarlıqla yanaşmanın həyata keçirilməsinin əsasını təşkil edir. Baza səriştələri [3, s.334] dedikdə, hər bir fərdin öz şəxsi potensialını və inkişafını reallaşdırması, cəmiyyətə sosial adaptasiyası və fəal vətəndaşlıq mövqeyini həyata keçirməsi üçün zəruri olan biliklərə, bacarıq və münasibətlərə, keyfiyyətlərə yiyələnməsi başa düşülür.

Göstərilən ümumi səriştələrlə yanaşı pedaqoji fəaliyyətdə digər xüsusi səriştələrə də yiyələnmək vacibdir: idarəetmə səriştəsi (məqsəd qoyuluşu, təhlil, planlaşdırma, işin təşkili, korreksiya, diaqnostika, proqnozlaşdırma, qiymətləndirmə mexanizminin tətbiqi, nəzarət, monitoring); tədrisin (dərslərin və dərsləndirici işlərin) planlaşdırılması və həyata keçirilməsi; şagirdlərə həyatı bacarıqların aşılınması; uşaq kollektivinin təşkili və s.

Müasir dövrdə həm müəllim, həm də şagirdlər üçün vacib olan səriştələr içərisində kompüter savadlılığı, İKT-

dən istifadə xüsusi yer tutur. Bu da özlüyündə digər səriştələrin formalaşmasına kömək göstərir. İKT-nin müntəzəm və məqsədyönlü tətbiqi sayəsində şagirdlərdə informasiya və kommunikasiya ilə bağlı bir çox səriştələrin formalaşması üçün əlverişli şərait yaranır. İnformasiya səriştələri sırasında aşağıdakı bacarıq və qabiliyyətlər mühüm yer tutur:

- informasiya ehtiyacının dərk olunması;
- informasiyaların aşkara çıxarılmasını layihələşdirmək bacarığı;
- informasiyaları toplamaq və onlardan məqsədyönlü istifadə etmək bacarığı;
- müxtəlif mənbələrdən alınmış informasiyaları müqayisə etmək və dəyərləndirmək bacarığı;
- informasiyaları tətbiq etmək və ötürmək bacarığı;
- informasiyaları sistemləşdirmək və bu əsasda yeni informasiyalar, biliklər əldə etmək bacarığı və s.

Kommunikasiya səriştələri isə bir sıra bacarıq və keyfiyyətləri əhatə edir:

- məqsədə çatmaq üçün birgə iş bacarığı;
- başqalarını dinləmək və onların fikirlərinə hörmətlə yanaşmaq bacarığı;
- birgə fəaliyyətdə şəxsi məsuliyyəti dərk etmək bacarığı;
- tolerantlıq (dözümlülük) bacarığı;
- başqalarının fikirlərinə plüralistik yanaşma bacarığı;
- tabelik şəraitində səmərəli işləmək bacarığı;
- başqalarına inam, etibar, etimad göstərmək bacarığı və s.

Texnoloji səriştələrin, yaradıcılıq qabiliyyətinin inkişafı ilə bağlı səriştələr sırasına aşağıdakılar daxildir:

- problemi dərk etmək bacarığı;
- suallar qoymaq bacarığı;
- fərziyyələrin irəli sürülməsi bacarığı;
- ümumiləşdirmə, müqayisə və sistemləşdirmə bacarıqları;
- təhlil və tərkib (analiz-sintez) bacarığı;
- nəticə çıxarma və yekunlaşdırma bacarıqları;
- öyrənilən materialların strukturlaşdırılması bacarığı;
- öz fikrini və ideyasını izah, isbat və müdafiə etmək bacarığı;
- tənqidi, məntiqi və yaradıcı təfəkkür bacarığı;
- təcrübə və eksperiment qoymaq bacarığı;
- özünənəzarət və özünüqiymətləndirmə bacarıqları və s.

Göründüyü kimi, İKT-nin sistemli tətbiqi ilə şagirdlərdə bir çox informasiya, kommunikasiya və texnoloji səriştələri formalaşdırmaq üçün geniş imkanlar açır. Əsas məsələ - müəllimlərin özlərinin göstərilən səriştələrə yiyələnməsi və onların şagirdlərdə formalaşdırılması üçün təlimdə əlverişli şəraitin yaradılmasını, məktəbdə informasiya-kommunikasiya mühitinin formalaşdırılmasını təmin etməkdən ibarətdir. Bu səriştələrin, eləcə də şagird nailiyyətlərinin diaqnostikası, qiymətləndirilməsi, monitorinq və proqnozlaşdırılmasında İKT-nin imkanlarından yararlanmaq, gənc nəsli informasiya cəmiyyətində yaşamağa və fəaliyyət göstərməyə hazırlamaq istiqamətində sistemli və məqsədyönlü təhsil-tərbiyə və təşkilatçılıq işi aparmaq lazımdır.

Təhsil səriştəli yanaşma hazırda mühüm bir prinsip kimi qəbul edilir [3] və təlim prosesinin səmərə və keyfiyyətinin yüksəldilməsi baxımından əsas göstərici hesab olunur. Bu prinsip dünya təhsil sisteminin yeniləşdirilməsinin əsas strateji istiqamətlərindən birini təşkil edir.

Ədəbiyyat

1. Heydər Əliyev. Təhsil millətin gələcəyidir. Bakı, Təhsil, 2002
2. Əlizadə Ə.Ə., Əlizadə H.Ə. Yeni pedaqoji təfəkkür. B., 2008
3. İbrahimov F., Hüseynzadə R. Pedaqogika. I c., B., 2013
4. İlyasov M. Müəllimin pedaqoji ustalığı. B., 2013
5. İsmixanov M., Bayramov H. Pedaqogika. B., 2022
6. Mehrabov A. Müasir təhsilin konseptual problemləri. B., 2010
7. Paşayev Ə., Rüstəmov F. Pedaqogika (yeni kurs). B., 2002

Açar sözlər: təlim, müəllimin təlim prosesində rolu, peşə səriştələri

Ключевые слова: обучение, роль учителя в процессе обучения, профессиональные компетенции

Key words: training, teacher's role in the training process, the professional competencies of teacher

Təlim prosesində müəllimin rolu və peşə səriştələri

Xülasə

Məqalədə müəllimin təlim prosesində rolu və peşə səriştələri öz əksini tapmışdır. Müəlliflər pedaqoji-psixoloji tədqiqatların təhlili və ümumiləşdirilməsi əsasında müəllimin təlim prosesində roluna dair görkəmli şəxsiyyətlərin fikirlərini açıqlamış, peşə səriştələrinin növlərini və tətbiqi mexanizmini nəzərdən keçirmişlər.

Роль и профессиональные компетенции учителя в процессе обучения

Резюме

В статье рассматриваются вопросы роли и профессиональные компетенции учителя в процессе обучения. Авторы на основе анализа и обобщения педагого-психологических исследований излагают роль учителя

ля в процессе обучения, а также выявляют виды и механизмы применения профессиональных компетенций.

The teacher's role and professional competencies in the training process

Summary

This article presents the role and professional competencies of teacher in the training process. The authors reviewed the great personalities who told the thoughts and ideas related to the role of teacher in the training process and also the types of teacher's professional competence and application mechanism based on the analysis of pedagogical and psychological research .

RƏYÇİ: dos. S.Abbasova

MÜASİR İNGİLİS DİLİNDƏ İNKARLIQ BİLDİRƏN BAĞLAYICILAR VƏ ONLARIN İŞLƏNMƏ QAYDALARI

İngilis dilinin qrammatikasında əsas mövzulardan biri də inkarlıq bildirən bağlayıcının əvəzliləridir. Hər bir dilin özünəməxsus inkarlıq ifadə etmək üçün müəyyən ifadə vasitələri vardır. Dilçilikdə məlumdur ki, dildə inkarlıq qrammatik-leksik kateqoriya kimi işlənir. İnkarlıq özü də leksik qrammatik, o cümlədən sintaktik yolla öz ifadəsini tapır. Həm də sintaktik kateqoriya ayrı-ayrı sözlər deyil, cümlələri ifadə etdiyindən onun oppozisiyası olan təsdiq variantı da mövcuddur. Leksik materiallarda inkar dilin müxtəlif səviyyələrində həm qrammatik, həm də fonetik səviyyələrdə qeyd alınır. Məlumdur ki, ingilis dilində inkarlığın leksik və qrammatik ifadə vasitələri arasında kəskin fərq yoxdur. İngilis dilində inkarlıq ifadə edən prefikslərə “not” inkar hissəciyi arasında o qədər güclü bir fərq yoxdur. My friend doesn't like eating vegetables. My friend dislikes eating vegetables. Deməkdir ki, bu cümlələrin hər ikisi eyni mənanı verir. İngilis dili mətnlərində inkarlığın təsdiqi mətnə işlənmiş inkarlıq vasitələrinin kəmiyyət və keyfiyyət təhlili onu göstərir ki, ən geniş şəkildə işlədilən “not” inkar vasitəsidir. Bu vahid həm ümumi, həm də xüsusi inkarlıq ifadə edir. İngilis dilində onların növü 5 deyil, çünki inkar əvəzliyi və zərfliyi inkarlıq bildirən sözlərdən ibarət olduğunu qeyd etmək olar. He must understand her. He dislikes her behavior. İnkarlıq bildirən bağlayıcılar da fərqli semantik çalarlara malikdirlər. Bəzi dilçilər vurğulayırlar ki, fəlsəfə inkar-inkar qanunu mövcuddur. Bu da onu göstərir ki, inkar burada daha geniş bir tərzdə dərk etmə qabiliyyətinə malikdir (1, səh. 7-8). İstər normativ qrammatika çərçivəsində, istərsə də konkret kontekst səviyyəsində ingilis dilində olan “neither” bağlayıcısı “nor” ilə işlədikən qrammatik cəhətdən cümlə üzvlərini və yaxud cümlənin özünü inkarlıq kateqoriyasında işlənməsini izah edir. İnkarlıq ifadə edən cümlələr və ya bağlayıcılar özləri də fərqli semantik çalarlıq ifadə edirlər. İngilis dili tək inkarlıq dilin və neither – nor – inkar bağlayıcıları işlədilən cümlələrdə başqa bir inkar sözü işlədikənsə, artıq bu zaman neither – nor bağlayıcısı ilə əvəzlənməlidir. Burada başqa struktur işlənmə bilməz. Nobody went to the village either her husband or her children. Burada mürəkkəb strukturlu inkar əvəzliyi olan “nobody” əvəzliyi ümumi inkarlıq ifadə etdiyinə görə “neither – nor” inkar bağlayıcısının təsdiq formalarından (either – or)-dan istifadə olunur. Azərbaycan dilində isə bir cümlədə üç inkarlıq bildirən sözdən istifadə oluna bilər. Bu da Azərbaycan dilinin qrammatikasına tam uyğun gəlir. Dilçilikdə ingilis dilində substansivləşmə hadisəsi mövcuddur. Məsələn, poor (pis, kasıb), the poor (kasıblar). İngilis dilindəki neither bağlayıcısı müstəqil işlənmə bilər, substantivləşir və burada mübtəda funksiyasında çıxış edir. Neither of the sisters has never been abroad for two hours neither spoke. Neither told us about it. Bu cümlələrdə Azərbaycan dilində neither inkarlıq sözü hər kəs kimi tərcümə edilir. Ümumiyyətlə, inkarlıqda müəyyənlik və qeyri-müəyyənlik arasındakı semantik-intaktik əlaqələri nəzərə almadan inkarlıq semantikasının struktur formalarını aşkara çıxarmaq qeyri-mümkündür. Bu münasibətləri geniş tədqiq edən xüsusi araşdırmaların olmaması hal-hazırda da bir çox sualların cavabsız qalmasına səbəb olmuşdur. Qeyd etmək lazımdır ki, inkarlıq strukturunda ingilis və Azərbaycan dillərində bəzi fərqlər mövcuddur. No one saw him. Heç kəs onu görmədi. Bu kimi nümunələrdə bir inkarlığın reallaşması kimi hallara rast gəlirik.

İnkarlıq və təsdiq və inkar cümlələr arasında something-nothing, somewhere-nowhere, somebody-nobody, both “and-neither, nor” too-either və s. mənə çalarları özünü göstərir. Qeyd etmək lazımdır ki, bu cür transformasiyalarda təsdiq-inkar paralelliyi pozulduqda “not”, “nothing”, “nobody”, “never” və s. kimi ümumiləşdirici neqatorlar ilkin leksik-semantik mənalarnı itirərək emosional qüvvələndiriciliyə çevrilirlər. I did so as Jack had thought, go to the supermarket. I did not as Bill had thought go to the supermarket. Bu nümunələrdə aydın olur ki, “not” inkarlıq konstituenti emosional qüvvələndirici kimi cümlədə semantik struktur formasını pozmuşdur. Cümlələr üzərində müşahidələri davam etdirsək belə qənaətə gəlmək olar ki, qeyri-müəyyən əvəzlik və zərflər olan əvəzlik və bağlayıcılar işlənmədiyi cümlədə “not” qrammatik ədatının cümlədə çıxışı inkarlığın reallaşması ilə nəticələnir. He did not at first answer (2, səh. 33-35). Substantivləşmə nəticəsində inkarlıq əvəzliyi “neither” təsdiq cümlələri ayrılıqda işləndiyi zaman inkar edir və ingilis dilində xəbəri təsdiqdə olan cümlələr istisnasız olaraq inkarda verilir və belə hesab edirik ki, “nobody” – “none” inkar əvəzliyinin şaquli mikrosahəsinin xüsusiyyətidir. Başqa bir cəhət “neither” “nor” bağlayıcısı işlədilən cümlələrdə xəbər təsdiqdə verilir, əgər cümlə “nobody” “none” və bu kimi sözlərlə başlayırsa o zaman “neither” “nor”-un təsdiq variantı olan “either” “or”-dan istifadə olunsada belə xəbər inkarda olur. İnkar-təsdiq qarşılaşdırılmasının dilçilikdə həm qrammatik, kateqoriya həm də inkarlıq vasitələri kimi tətbiq edilməsini qeyd etmək lazımdır. Azərbaycan dilində inkarlıq kateqoriyasından bəhs edildikdə onun felin təsdiq və inkar formalarının üz-üzə dayanması fonunda müəyyənlişməsi kateqoriyasının yeganə formal göstərici olması qeyd olunur. İngilis dilində də bu xüsusiyyətləri ifadə edən müxtəlif vasitələr mövcuddur. Onlardan bəziləri haqqında məqalədə qeyd edilmişdir. Həm lüksikada, həm qrammatikada ifadə vasitələrinə qrammatik-leksik sahə kimi yanaşılması mühüm yer tutur. Onu da qeyd etmək lazımdır ki, bir qayda olaraq ayrı-ayrı dil səviyyələrinə aid ifadə formaları sahənin şaquli strukturunu, semantik əlamətlərə görə fərqlənmələr isə sahənin üfiqi strukturu kimi tədqiq olunur. Elmi nəzəri mənbələrdə funksional-semantik inkarlıq mikrosahəsi predekativ inkarlıq, qeyri-predekativ inkarlıq, ümumi-xüsusi inkarlıq, tematik-tematik kimi qeyd olunur. Bunlar da terminlər altında ümumiləşdirilir. Sadə komponentlərin funksional xüsusiyyətləri və məhz göstərilən çərçivələrdə və səviyyələrdə tətbiq olunur və həmin bu sistemdə təsdiqlilik-inkarlıq sahəsinə təyin edilir. Elmi-nəzəri araşdırmalar və dil faktorları nəzərdən keçirərkən belə

² asefixanova@gmail.com Azərbaycan Tibb Universiteti

çənaətə gəlmək olar ki, bütün dil səviyyələrində inkarlıq semantikasını həm eksplisit, həm də implisit vasitələr ilə ifadə olunur. O cümlədən inkarlıq bağlayıcılarının özünəməxsus yeri vardır ki, bu da onların leksik-qrammatik baxımdan qiymətləndirilir. Bu bağlayıcılar kontekst daxilində məsələnin mahiyyətinin dətən qatlarına nüfuz etmək qabiliyyətində olurlar. Məsələn, *what are you going to do* – *nothing-answered. No, you can't make it* inkarlığın ardıcılıqla göstərilməsini qeyd edir. *You take some of my money. "oh, no"*. Biz burada qısa inkar cavabını qeyd edirik. Qeyd etmək lazımdır ki, inkarlıq əvəzliliklərinə və inkar zərflərinə müxtəlif nitq hissələrinin tərkibində rast gəlsək də, ümumiləşdirmə əlamətləri bir sırada birləşdirmək imkanını aradan qaldırmır. İnkər sözlər insan şüurunda müəyyən əlaqələrdə işlədilər ayrıca bir kateqoriyanı – bir söz kateqoriyasını təşkil edir. Bu baxımdan inkar əvəzliliklərini də, inkar bağlayıcıları da, həmçinin inkar zərflərini də leksik-qrammatik vasitələrini hesab etmək olar daha məqsədəuyğundur. Demək olar ki bunlar sözlərdə ümumiləşdirmə nöqtəyi-nəzərdən onlar eyni səviyyəvi xüsusiyyətə malikdirlər. İngilis dilində olan inkar bağlayıcıları kimi inkar əvəzlilikləri (*no, none, no one, nobody, nothing*) və inkar zərfləri (*never, nowhere, no how*) kontekst daxilində işlədikdə başqa inkarlıq elementlərindən fərqli oraq şaquli inkarlıq sahələrini daha qüvvətli edir və hesab edirik ki, bu da bir başa koqnisiya ilə bağlıdır, çünki *"not"* inkar hissəciyi hansısa sözlə birləşərək və yaxud hansısa sözdən əvvəl gələrək nəyisə sadəcə inkar edirsə, inkarlıq ifadə edən sözlər dildə daha dərin qata nüfuz edir. Bu zaman onlar sərbəst şəkildə işlədilərək bütöv bir məsələni tam çəti şəkildə inkar edir. Məsələn, *no friend here permitted to accompany him beyond the other gate*. Bu *"no"* inkar əvəzliyi cümlənin əvəzliyi cümlənin əvvəlində gəldikdə özündən sonrakı ismi təyin edir, lakin semantik cəhətdən bir qayda olaraq təsdiq cümləni inkara çevirir. Bu da bütöv cümlənin ümumi şəkildə inkar olması deməkdir. Belə hallarda *"no"* əlbəttə *"not"* ədatını qeyri müəyyən artiklə işlədilməsidir və *"not"* formasına bərabərdir. *"no"* əvəzliyini güclü olmasını mahiyyətini daha aydın üzə çıxarmaq üçün həmin cümləni, konteksti Azərbaycan dilinə çevirsək, onun şaquli inkarlıq sahəsinin də tam mahiyyətini göstərə bilərik. *No woman was ever near to her mate than I am. NO mother could have a better son* (3, səh 21-23).

İnkərliq kateqoriyalarına aid nümunələrinin sayını daha da artırmaq olar. Qeyd etmək lazımdır ki, *"no"* inkar əvəzliyi təyin etdiyi isimdən əvvəl gəldiyi üçün bütün cümləni inkara çevirir. Burada başqa bir cəhəti də vurğulamaq lazımdır ki, Azərbaycan dilində tərcümədə *"no"* əvəzliyinin qarşılığı olan *"heç bir"* inkar vasitə işlədilmişdir ki, məhz bu da cümləni bütövlükdə inkara çevrilməsinə yox, sadəcə olaraq mənanın qüvvətlənməsinə xidmət edir. *No pictures, no body, no scene, no person, no space to work – just the four bare walls and silence. Which he would be shut into at night by the thick door*. Bu cümlədə *"no"* inkar əvəzliyi həmçinin üzlərlə cümlədə işlədilib təkrarlandıqda sanki onun təsir dairəsi getdikcə zəifləyir və sadəcə Azərbaycan dilində *"yox"* kimi tərcümə edilir. Dilçilər öz qeydlərində birbaşa variantlardan istifadə etmirlər. Burada həmçinin üzlərdə *"no"* inkar əvəzliyinin işlənməsinə tam şamil etmək olar, çünki qeyd etdiyiniz göstərilən cümlələrdə bütöv cümləni tam şəkildə inkar edən söz burada sadəcə *"yox"* kimi işlədilir, qətilik, dərinlik görünür və bu halda heç bir vəddə əvvəlki cümlələrdə olan şaquli inkarlıq sahəsinə görmək olmur və bütövlükdə cümlənin inkarlığı deyil, yalnız *"no"* inkar əvəzliyinin təyin etdiyi obyektlərin sadəcə yoxluğu inkarlığı başa düşülür. Təsdiqlik – inkarlıq kateqoriyasını araşdırarkən bir çox tədqiqatçılar tərəfindən inkar cümlələrinin ilkin təsdiq cümlələrdə alınması fikrinin irəli sürüldüyünə rast gəlinir. Hər bir inkar cümləni formal olaraq təsdiq cümləyə istinad vermək mümkündür. Bir çox dilçilər inkarı təsdiq cümlə formalarının variantı pozitiv çıxış formanın transformu hesab edirlər. Müxtəlif tipoloji quruluşlu dillərin təsdiqlik-inkarlıq kateqoriyası üzərində aparılan araşdırmalara əsasən demək olar ki, təsdiq cümlələrdən inkar cümlənin alınması prosesi əsasən iki istiqamətdə gedir: 1) inkar cümlə ya fakultativ struktur üsünlərin (inkarlıq konsistentlərinin) təsdiq cümləyə əlavə edilməsi; 2) təsdiq cümlənin müqabil koordinativ distributiv komponentini cümlədən çıxarmaqla.

- 1) He has absolutely refused to pay it
- 2) She plays both the piano and sings. She neither plays the piano nor sings.

İnkər cümlələrə səthi struktur metodu ilə yanaşılması onların ifadə müxtəlifliyini daha aydın müşahidə etməyə imkan vermir. Bir çox inkar qarşılığı olmayan təsdiq cümlə təsdiq qarşılığı olmayan inkar cümlə mövcudluğunu ələ alaraq qeyd etmək lazımdır ki, Avropa dillərinin materialı əsasında tətbiq olunan bu tədqiqat metodu bütün təsdiq inkar münasibətlərini əhatə edə bilmir ki, buna da nida cümlələrini, kommunikativ xarakterli frazeoloji birləşmələri misal göstərmək olar. *What sort of a fortress it is. My dear girl, what is your name, by the way?* Bütün dillərdə olduğu kimi ingilis dilində səthi strukturda hər bit inkarlıq əlaməti ilə reallaşan cümlənin məzmununu bir çox hallarda *it is not true that. I don't believe* quruluşları ilə ifadə olunur. (4 səh. 5-6). Buradan belə bir nəticəyə gələ bilərik ki, ingilis dilində ismə təhkim olunan *"not"* inkar hissəciyi cümlə daxilində heç də həmişə isimlərlə birləşmə bilmədiyi və belə vəziyyətlərdə daha dominant *"not"* ədat ilə əvəzlənə bilər. Buna görə də *"no"* inkar əvəzliyi ingilis dilinin inkarlıq sahəsində *"not"* inkar ədatından sonra ikinci yeri tutur. İstisnasız olaraq bütün söz növləri ilə əlaqələnən mühərrik *"not"* ədatından fərqli olaraq *"no"* yalnız isimlərlə birləşir. Müasir ingilis dilində inkarlıq sahəsində *"not"* inkar ədatının *"no"* inkar əvəzliyindən üstünlüyü onun stukturu sərbəstliyi ilə mütəhərrikliyi ilə izah etmək olar. Burada bir məqalə həmcində bütün inkar bağlayıcı və əvəzlilikləri tam əhatə edilmişdir. İnkərliq reallaşmasının əsas semantik şərtlərini araşdırarkən belə nəticəyə gəlmək olar ki, inkarlaşmanın mərkəzində daha çox müəyyənlik ifadə edən semantika olunur. Bunun ingilis dilinin inkarlıq sahəsindəki *"not"* konstituentinin aparıcı mövqeyi bir daha təsdiq edir.

ƏDƏBİYYAT

1. Chomsky N. "Negation in English", London, 1970.
2. Орлова М.Н. О лингвистической сущности отрицания и типах отрицательных предложений. 1973.
3. Abdullayev S. Müasir ingilis və Azərbaycan dillərində inkarlıq kateqoriyası. Bakı, 1998.

XÜLASƏ

Dilçilikdən məlumdur ki, inkarlığın işlənməsində hər bir dilin özünəməxsus qaydaları mövcuddur. Bu qaydalar özünü qrammatik və leksik kateqoriyalarda özünü əks etdirir. Başqa bir cəhəti isə onun sintaktik kateqoriyanı ayrı-ayrı sözlər və ifadələr deyil, cümlələri ifadə etdiyindən onun oppozisiyasını göstərir. Bu məqalədə ingilis dilində inkarlıq problemi bu dildə inkarlığı ifadə edən inkar bağlayıcılarının və nıkar əvəzləklərin işlənmə yerini göstərir. Müasir ingilis dilində inkarlıq kateqoriyasının öyrənilməsi dilçiliyin vacib sahələrindən biridir. Dilin unversal kateqoriyası kimi kateqoriyanı inkar dilin müxtəlif səviyyələrində leksik və ya qrammatik və leksik səviyyələrdə qeyd olunur. ingilis dilində inkarlığın baş verməsində leksik vahidlər kimi (mis və dis) “not” işlədir. Bu inkar hissəcikləri arasında fərq elə də güclü deyildir. Inkarlıqda müəyyənlik və qeyri-müəyyənlik orasındakı semantik-sintaktik əlaqələr inkarlıq semantikasının struktur formasını təyin edir. Bəzi tədqiqatçılar yalnız olaraq dünya dillərinin polineqativ və mononeqativ quruluşunu inkarlığın reallaşma onların inkarlıq səviyyəsi ilə əlaqələndirirlər. Inkarlıq vasitələrinin reallaşması daha doğrusu, təsdiq cümlələrində işlənməsi strukturun dəyişikliyi göstərir. Müasir ingilis dilinin inkarlıq vasitələri sistemində dominant mövqə tutan “not” inkar ədatı müəyyənlik əlamətinə malikdir. Bu əlamət reallaşma şərtlərinə görə “no” əvəzliyinin işlənməli olduğunu göstərə bilər. Bu məqalədə istər ingilis, istərsə də Azərbaycan dilində inkarlığı ifadə edən inkarlıq vasitələri əlaqəli şəkildə göstərilmişdir.

Açar sözlər: inkarlıq, kateqoriya, inkar bağlayıcıları, leksika.

NEGATION CONFUNCTIONS IN MODERN ENGLISH AND THEIR USAGE RULES

Summary

Meaning of negation in English the process of discussing the agreement. The agreement was washed series of difficult negations. This article is dedicated to the problem in negation in English and microfield negative confunctions and pronouns and their role. Studying of the of negation in modern English is one the most active topics of modern linguistics. It is also known that in the linguistic literatures each language has its own certain means of expression of negations. It is also known that in the linguistics each language has its own certain means of expression of negation in the realization of negation and negation is grammatical and lexical category in each language. It also reflects it self in syntactic way. An other aspect is that the syntactic category has its own affirmative variant that it is opposition of it. Because it refers to sentence, a specific word or phrase. Negation category is mentioned at different level of language at lexical level at grammatical and phonetic level. It was mentioned that there is not sharp difference between lexical and grammatical means of negation. But in many cases there is also not strong variety between prefixes (mis, dis) “not” particle and their role in lexis 2 grammatical forms. In this article we can see the differences between English and Azerbaijani negation phrases.

Key words: negative confunction, category.

СОВРЕМЕННЫЕ АНГЛИЙСКИЕ СОЮЗЫ ОТРИЦАНИЯ И ИХ ИСПОЛЬЗОВАНИЕ РЕЗЮМЕ

Основным средством выражения отрицания в английском языке является отрицательная частица “not”. Она ставится после первого вспомогательного глагола или после модального глагола. В отличие от азербайджанского языка, где в предложении может быть несколько отрицаний. В английском языке возможно только одно отрицание. Эта статья посвящена проблеме отрицания в современном английском языке, проблемам частиц и местоимения, выражающих отрицание в этом языке. Их роли выражении отрицательности и анализу их в семантическом контексте. Изучение категории отрицания в современном английском языке является одним из самых актуальных тем раннего языкознания. Их литературы – посвященной языковедению. Известно, что в выражении отрицания в каждом языке имеются свои специфические определенные средства выражения отрицания, а также в каждом языке отрицание является грамматическим и лексическим категориям. Категория отрицания проявляет себя в том числе и синтаксическим путем. Другая особенность состоит в том, что ввиду того, что синтаксическую категорию характеризуют не отдельные слова и выражения. Категории отрицания как универсальная языка проявляя себя в различных уровнях языкового отрицания лексическим, грамматическим и фонетическим уровнях. В этой статье также отмечается возникновение отрицания английского языка. Между выражающим отрицанием в английском языке префиксы “mis”, “dis”, “un” и частицами отрицания “not” также не существует особой разницы. Особая доминирующая частица “not” также не существует особо подчеркивается в статье.

Ключевые слова: отрицание, категория, текст, союз.

Rəyçi : prof. Məmmədova Z.Ş.

İBTİDAİ SINIF ŞAĞİRLƏRİNİN ƏDƏBİ TƏLƏFFÜZ VƏRDIŞLƏRİNİN İNKİŞAF ETDİRİLMƏSİ YOLLARI

Ədəbi tələffüz qaydalarının öyrədilməsi üzrə işin müntəzəm şəkildə həyata keçirilməsi vacibdir. Birinci sinifdən başlayaraq bu qaydalar şagirdlərə mənimsədilir. Ədəbi tələffüzün təkmilləşdirilməsi təlim proqramının sonrakı mərhələlərində daha da genişləndirilir.

Birinci sinif uşaqlarının bir çoxu təhsil almaq üçün yetərli qədər söz ehtiyatına sahib olsalar da, onların nitqlərində qüsurlar olur. Belə ki, danışarkən sözləri sonadək tələffüz etmir, səslərin bəzilərini buraxır, bir səsi başqası ilə əvəz edir (*rəndə-yəndə*), səslərin yerini dəyişir (*yarpaq-yapraq*), eləcə də yerli şivələrdən (*baba-boba, ver-vər*) istifadə edirlər. Uşaqların bəzilərinin nitqində pəltəklilik, kəkələmə kimi hallar da müşahidə edilə bilər. Bu cür nöqsanlar uşaqların biliklərə yiyələnmək və fikirlərini ifadə etmək qabiliyyətinə mane olur. Ona görə də həmin çatışmazlıqları vaxtında müəyyənləşdirmək son dərəcə vacibdir [3, s.221].

Ədəbi dilin saflığı əsasən onun tələffüz qaydalarına riayət edilməsindən asılıdır. Tələffüzün aydınlığı fikrin dinləyiciyə effektiv çatdırılmasına və dəqiq başa düşülməsinə imkan verir. Tələffüz geniş mənada, dilimizin ümumi standartlarına uyğun danışmaq aktına aiddir. Bu mənada tələffüzə ədəbi tələffüz, dialekt tələffüzü, məhəlli tələffüz və adi danışq tələffüzü daxildir. Bu ifadə məhdud mənada “ədəbi tələffüz” kontekstində xüsusi olaraq istifadə olunur. Ədəbi tələffüz ədəbi dil standartlarına, həmçinin sözlərin və hətta fonetik elementlərin tələffüz qaydalarına riayət etməyi tələb edir. Bu qaydaların məcmusuna ortoepik normalar deyilir [4, s.7].

Ədəbi tələffüz vərdişlərinin formalaşdırılması zamanı müvafiq orfoepik normalara (sözlərin, qrammatik formaların və sintaktik quruluşların tələffüzünə) əməl edilməli, həmçinin buna əlavə olaraq, nitqin tonu və surəti, vurğu, ritmik bölgü, fasilə, diksiya, intonasiya üzrə ardıcıl işlər aparılmalıdır.

Şagirdlərin orfoepiya və orfoqrafiya qaydalarına yiyələnməsi, onlara ədəbi dil normalarının əsas prinsiplərini dərk etməyə imkan verir ki, bu da onların nitq qabiliyyətlərini yaxşılaşdırmaq üçün çox vacibdir. Yazının dəqiqliyi və orfoqrafiya standartlarını gözləmək qabiliyyəti savadlılığın göstəriciləridir.

“Azərbaycan dili”nin ibtidai siniflərdə fənn kimi tədrisi şagirdlərə söz ehtiyatlarını genişləndirmək, əsas qrammatik qaydaları mənimsəmək və tətbiq etmək, düzgün ədəbi tələffüz standartlarını, o cümlədən də, oxu bacarıqlarını və nitq mədəniyyətini inkişaf etdirmək imkanı verir. N.B.Cəfərova yazır ki: “İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi zamanı həll edilməli olan mühüm problemlər var. Bu da, onun tədris dili olması ilə bağlıdır” [2, s.207].

Ümumiyyətlə, ibtidai siniflərdə Azərbaycan dili fənni üzrə tədris uşaqların dil bacarıqlarını inkişaf etdirməyə kömək edir. Uşaqlar bu mərhələdə dil strukturlarını, sözləri düzgün şəkildə istifadə etməyi öyrənir, onların ana dilinin qrammatik qaydaları ilə bağlı bilikləri kifayət qədər sürətli şəkildə formalaşmağa başlayır. Bu səbəbdən də bütün dərslərdə nitqin inkişafına xüsusi diqqət yetirilməsi əsas tutulur. Çünki nitq bacarığının inkişafı uşaqların sosial, akademik və şəxsi sahələrdə müvəffəqiyyətlərini təmin edir. Bu, müxtəlif dərslərdə uğur qazanmağa kömək edir.

Hər dərslərin, xüsusən də dil dərslərinin nitq bacarıqlarının inkişafına uyğun təşkil edilən tədqiqat, analitik və ünsiyyət bacarıqlarının inkişafına kömək edir. Buna buna nail olmağa kömək edən bir neçə məqama nəzər yetirək:

1. Ünsiyyət bacarıqlarını inkişaf etdirir: Şagirdlərə öz fikirlərini müstəqil ifadə etmək və digər şagirdlərlə mübahisə etmək imkanı verilməlidir. Şagirdlərin bir-biri ilə daha sıx əlaqə qura bilməsi üçün qrup fəaliyyətləri və sosial tədbirlər təşkil edilməlidir.

2. Müstəqil düşünmə bacarıqlarının inkişafı: Şagirdlərə öz fikirlərini formalaşdırmaq və müstəqil düşünmək, fikirlərini ifadə etməsi üçün imkanlar yaradılmalıdır.

Bunun üçün danışq bacarıqlarının inkişafına təkan verən ədəbi materiallar və mətnlər təqdim edilməlidir. Həmçinin, şagirdlərə müstəqil oxu və təhlil tapşırıqları da verilməlidir.

4. Tədqiqat bacarıqlarının təkmilləşdirilməsi: Şagirdlər müstəqil tədqiqat və araşdırma fəaliyyətləri ilə məşğul olmağa həvəsləndirilməlidir. Belə ki, müstəqil layihələr və tədqiqat tapşırıqları vasitəsilə şagirdlər öyrənilən materialı daha yaxşı başa düşməlidirlər.

5. Əməkdaşlıq və qrup işi bacarıqlarını təkmilləşdirmək üçün: Qrup fəaliyyətləri və layihələr vasitəsilə şagirdlər arasında ünsiyyət və əməkdaşlıq inkişaf etdirilməlidir. Bu səbəbdən qrup daxilində fikir mübadiləsi aparmaq və layihələr üzrə əməkdaşlıq təşkil edilməlidir.

Bu fəaliyyətlər nitq bacarıqlarını və ədəbi tələffüz vərdişlərini inkişaf etdirmək üçün dərslərin qurulmasına kömək edəcək və şagirdlərə həm müstəqil, həm də qrup şəklində yeni bilikləri əldə etmək, ifadə etmək, təhlil etmək və effektiv ünsiyyət qurmaq imkanı verəcək.

İbtidai siniflərdə Azərbaycan dili tədrisinin əsas məqsədi nitq bacarıqlarının və nitq mədəniyyətinin inkişafına xüsusi diqqət yetirməklə şagirdlərin dünyagörüşünü və idrak qabiliyyətlərini genişləndirməkdir. Kamil nitqi səciyyələndirən mühüm elementlər: aydınlıq, canlılıq, lakoniklik, saflıq, dəqiqlik, zənginlik, sadəlik,

³ APU

uyğunluq, effektiv ünsiyyət, ifadəlilik, məntiqi uyğunluq, konkretlik, səlislik, harmoniya və səmimiyyətdir. Bütün bunlara aid bacarıqların təməli ibtidai siniflərdə qoyulur [3, s.4].

İbtidai siniflərdə Azərbaycan dili fənninin əsas məqsədi şagirdlərə oxu və yazı bacarıqlarını aşılamaqla bərabər, oxuduqları və dinlədikləri haqqında öz fikirlərini ifadə etmək, adət-ənənələrimiz, mədəniyyətimiz, tariximiz, dilimiz barəsində məlumat əldə etmək və onların şifahi ünsiyyətini inkişaf etdirmək imkanı verməkdir.

İbtidai siniflərdə Azərbaycan dili ilə bağlı dərslər iki aspekt üzrə həyata keçirilir.

I və II siniflərdə şagirdlər əlifba ilə tanış olur, oxu və yazı bacarıqlarını inkişaf etdirirlər. Bu siniflərdə şagirdlərin dəqiq, sürətli, səlis və ifadəli oxu bacarıqlarına xüsusi diqqət yetirilir. Əlifbanın mənimsənilməsinin ilk mərhələlərindən başlayaraq şagirdlərə tədricən izah edilməlidir ki, hər zaman nitq səsləri yazıda müvafiq hərflərlə işarə olunmur, çünki dilimizdəki səslərin və hərflərin bir-birinə uyğun gəlmədiyi – sözlərin yazıldığı kimi tələffüz edilmədiyi və ya tələffüz edildiyi kimi yazılmadığı məqamlar da var.

Birinci sinifdən başlayaraq, Azərbaycan dilinin öyrənilməsində ədəbi tələffüzün əsas normalarının praktiki tədrisini təmin etmək çox vacibdir. Bundan əlavə, bütün digər siniflərdə və sinifdən kənar fəaliyyətlərdə şagirdlərin tələffüzünü yaxından izləmək vacibdir.

Üçüncü və dördüncü siniflərin Azərbaycan dili dərslərində müəllimlər şagirdlərdə Azərbaycan dilinin dövlət dili olması, estetik keyfiyyətləri və cəlbədiciliyi haqqında təsəvvür formalaşdırırlar. Təcrübəli müəllimlər ibtidai sinif şagirdlərinin şeir əzbərləməyə və söyləməyə güclü meylinin olduğunu nəzərə alaraq, poeziya nümunələri öyrədərkən bu cəhətə xüsusi diqqət yetirirlər. Çünki Azərbaycan dilinin cazibədarlığı, ahəngi şeirlərdə xüsusilə aydın görünür. Müəllimlər uşaqların bu istəyindən faydalanaraq tez-tez səhnəciklər, disputlar, müsabiqələr və s. müxtəlif tədbirlər təşkil etməlidirlər. Bu fəaliyyət növləri şagirdlərin ədəbi tələffüz vərdişlərini inkişaf etdirmək üçün fürsət yaradır.

İbtidai siniflərdə şagirdlərin müxtəlif mətnləri asanlıqla və süurlu oxumaq, yazılı və şifahi formada yaradıcı və səmərəli ünsiyyət qurmaq qabiliyyətinə sahib olmaları vacibdir. Bu səbəbdən, Azərbaycan dili bir fənn kimi mühüm təhsil əhəmiyyətinə malikdir [1, s.39]. Şagirdlər Azərbaycan dilini öyrənməklə milli mədəniyyətimiz və onun təmsil etdiyi mənəvi zənginlik haqqında təsəvvür əldə edirlər. Onların mənəvi dəyərləri yüksəlir, gözəl insani keyfiyyətləri inkişaf edir və Azərbaycan dilindən istifadə edərək digər sahələr üzrə biliklərini artırırlar.

Azərbaycan dilinin və ədəbi tələffüz normalarının mənimsənilməsi prosesi ailə kontekstində başlayır. Uşaq məktəbə gedəndə artıq ana dili vasitəsilə ətraf aləm haqqında müəyyən təsəvvürlərə sahib olur. Bu proses söz ehtiyatını genişləndirir, obyektlər və hadisələr haqqında düşüncəsini formalaşdırır və digər insanların ifadələrini anlamaq imkanı verir. Məktəbdə bu iş metodik, ardıcıl və strukturlaşdırılmış bir yanaşma ilə həyata keçirilir. Məhz bu səbəbdən də Azərbaycan dilinin dilinin öyrənilməsi Milli Kurikulum proqramında xüsusi yer tutur [4, s.8].

Hər hansı bir fənnin optimal tədrisi üçün müəllim nəzəri əsaslar və əlaqəli elmi sahələri ilə bağlı dərin biliklərə sahib olmalıdır. Azərbaycan dilinin tədrisinə yanaşma, onunla sıx əlaqəli olan elmi mənbələrdən bəhrələnməyi tələb edir. Müəllimin rolu hər bir şagirdin gizli qabiliyyətlərini açmaq və onlardan millətin gələcək tərəqqisinə töhfə verən şəxsiyyətlər yetişdirməkdir. Dəqiq ədəbi tələffüzə sahib olan və dil hadisələrini dərinləndirən dərək edən müəllim, şübhəsiz ki, şagirdlərin şifahi ünsiyyət və idrak qabiliyyətlərini inkişafına güclü təsir göstərə bilər. Müəllim əvvəlcə öyrədəcəyi mətni diqqətlə nəzərdən keçirməli, mətnin təqdim edilməsi zamanı diqqət ediləcək məqamları müəyyənləşdirərək oxu modelini qurmalı, daha sonra mətni ədəbi tələffüz normalarına uyğun olaraq səsləndirməli və bununla da şagirdlərə düzgün tələffüz nümunəsi verməlidir. Daha sonra müxtəlif metodlardan, iş növlərindən istifadə edərək mətnin oxusu və nəql edilməsi zamanı şagirdlərin tələffüzündə əlverişli nəticələr əldə etməyə çalışmalıdır.

Dil fərdlərin tələblərinə əsaslanan ünsiyyət və fikir mübadiləsi vasitəsi kimi xidmət edir. “Materialları oxumaq üçün istifadə olunan metodologiyayı əhatə edən leksik-orfoqrafiya və ortoepik tədqiqat aspektinə diqqət yetirməliyik. Konkret olaraq, şagirdlərin şifahi nitq bacarıqlarına diqqət yetirməli və səslərin, sözlərin və cümlələrin düzgün ədəbi tələffüzünə öyrədildiklərindən əmin olmalıyıq. Bundan əlavə, şagirdlər təqdim olunan mətni dəqiq və uyğun intonasiya ilə oxumağı bacarmalıdırlar” [5, s.49].

Ədəbi tələffüzün düzgün şəkildə öyrənilməsi, təlimin keyfiyyətinin yüksəldilməsinə və uşaqların təfəkkürünün inkişafına təkan verir. Uşaqların ədəbi tələffüzü doğru şəkildə mənimsəməsi, onların dil bacarıqlarını daha sürətli və effektiv şəkildə inkişaf etdirməsinə imkan verir. Ədəbi tələffüz, bədii oxu materiallarının mənimsənilməsini asanlaşdırır. Düzgün tələffüz, sözlərin və cümlələrin düzgün şəkildə ifadə edilməsini və anlaşılmasını təmin edir. Bu, uşaqların oxuma bacarığı və mətnləri anlama qabiliyyətlərini artırmağa kömək edir.

Müəllimin ifadəli nitqi təlim prosesində ədəbi tələffüzün formalaşması və inkişaf etdirilməsi üçün əsaslı bir rol oynayır. İfadəli nitq bədii, obrazlı ifadələrin mənasını daha çox və daha dərin anlamağa və öz fikirlərini daha effektiv şəkildə ifadə etməyə kömək edir.

Nitq texnikasının inkişaf etdirilməsi müəllimin təlim üsulları və kommunikasiya bacarıqlarının səviyyəsini yüksəltməyə kömək edir. Bədii qiraət ustalarının nümunələri şagirdlərə bədii ifadələr və obrazlı dil istifadə etmənin əhəmiyyətini öyrədir. Bədii qiraət şagirdlərə öz fikirlərini daha təsirli şəkildə ifadə etməyi öyrədir. Təlimin texniki vasitələrindən, İKT-dən istifadə etmək isə şagirdlər üçün ədəbi tələffüzün daha maraqlı və interaktiv bir şəkildə öyrənilməsinə yardım edir. İKT vasitələri, interaktiv təlim metodları, audio və video

materiallar, vebinarlar və təlim proqramları kimi təcrübələr şagirdlərin ədəbi tələffüz vərdişlərinin formalaşmasına və inkişafına daha effektiv şəkildə şərait yaratmağa kömək edir, şagirdləri dil və nitq bilikləri sahəsində daha bacarıqlı edir.

Ədəbi tələffüz vərdişlərinin inkişafında sadəcə orfoepik qaydaların və tələffüz normativlərinin mənimsədilməsinin nəzərdə tutulması şagirdlərin yalnız formal qaydaları öyrənmələrinə səbəb ola bilər. Müasir təlimdə ədəbi tələffüz vərdişlərinin inkişaf etdirilməsində müəyyən bir dəyişikliyə, yeni yanaşmaya ehtiyac var. Şagirdlərə dilin formal normativlərini öyrətməkdən əlavə olaraq, onlara dilin, ifadənin zənginliyini, obrazları qiymətləndirməyi öyrətmək vacibdir.

Ədəbi tələffüz üzərində iş daha geniş mövzuları əhatə edir. Buraya orfoepiya ilə birlikdə, həm də intonasiya (nitq sürəti və tonu, ritmik bölgülər, fasilə, vurğu, səsin tembri, gücü, diksiya, melodiya) daxil edilir. Azərbaycan dili dərslərində, eləcə də sinifdən kənar ünsiyyətdə intonasiya, intonasiyanın, fasilələrin və cümlələrin ritmik seqmentləşdirilməsinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilməlidir. Cümlələrin intonasiyasının, fasilələrinin və ritmik bölgüsünün öyrənilməsi yalnız sintaktik hissənin tədrisi zamanı başlayır, həm nəzəri, həm də praktik aspektləri əhatə edir. Cümlələrin intonasiyası natiqin niyyətlərini birbaşa başa düşməyi asanlaşdırır. Eyni sözləri ehtiva edən bir ifadə, danışanın niyyətindən asılı olaraq ya sorğu intonasiyası, ya da adi intonasiya ilə tələffüz edilə bilər. Natiq hər hansı bir cavab almağa çalışırsa, ifadəni sual tonu ilə ifadə edir.

İbtidai sinif şagirdlərinə məqsəd və intonasiyaya əsaslanan cümlə növlərini öyrədən müəllim yalnız tərifi verməməli, əksinə sual və ya həyəcan ifadəsindəki incə fərqlərini mənimsətməlidir. Bu, şagirdlərə dilimizin rəngarəng vasitələrindən istifadə etməyə imkan verəcək. Azərbaycan dilində sual cümləsi təkcə sual intonasiyası ilə deyil, həm də sual əvəzlilikləri və sual ədatları ilə ifadə edilə bilər. Nida və əmr cümlələrinin də ifadəsi üsulları fərqlidir. Sadə praktik yol bütün bunları uşaqlara effektiv şəkildə çatdırmaq üçün kifayət deyil. Bu mövzuların tədrisini apararkən məşhur yaradıcı bədii qiraət ustalarının səs yazılarını təhlil etmək daha məqsədəuyğun olardı.

Vurğuya həsr edilmiş dərslərdə şagirdlərə öyrədilməlidir ki, vurğu sözün mənasını dəyişə bilər. Bununla birlikdə onlara vurğu qəbul etməyən nitq vahidləri barədə məlumat vermək vacibdir. Belə olduqda nəzərdə tutulan sözləri müvafiq vurğu ilə dəqiq tələffüz etmək üçün bir əsas yaradılır.

Dördüncü sinifdə sintaksisin tədrisilə bağlı olaraq məntiqi vurğu barəsində təlimat verilir. Danışanın məqsədinin müəyyən olunmasında məntiqi vurğunun yüksək rolu var. Məntiqi vurğunu müzakirə edərkən müəllim həyəcanlı vurğu barədə də məlumat verməlidir. Şagirdlərə ədəbi tələffüz vərdişlərini mənimsətmək və inkişaf etdirmək üçün mütəmadi olaraq işlər aparılmalıdır. Qısa müddət ərzində şagirdlərin ədəbi tələffüz vərdişlərinə yiyələnmələri mümkün deyil. Bu iş sinifdəki bütün şagirdlərlə birlikdə və xarakterik çalışmaların həlli vasitəsi ilə aparılmalıdır.

Məktəb təcrübəsindən aydın olur ki, şagirdləri təkcə çoxlu oxutmaq və danışdırmaq kifayət deyil. Onlar bədii mətnləri şərti işarələr ilə qeyd etməyi və düzgün işarələrinin işlənmə yerlərini dəqiq bilməlidirlər. Ümumiyyətlə, ibtidai siniflər üçün "Azərbaycan dili" dərslərinə daxil edilmiş bədii və elmi-kütləvi mətnlər ədəbi tələffüz vərdişlərinin inkişaf etdirilməsi üçün geniş imkanlara sahibdir.

Ədəbiyyat:

1. Abdullayev N.Ə. "Ədəbi tələffüz təliminin metodikası". Bakı: Maarif, 1986, 162 s.
2. Cəfərova N.B. "Oxu təliminin metodikası". Bakı-2023, ADPU, 308 s.
3. Cəfərova N.B. "İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikası". I hissə. (Dərslük). Bakı-2016, ADPU, 403 s.
4. Nəbiyeva Şəlalə, Ana dili tədrisi metodikasının aktual problemləri (Metodik vəsait/ Bakı ADPU, 2010, 127 s.
5. Qurbanov V.T. Ədəbi tələffüz vərdişlərinin aşılmasına dair, "Azərbaycan dili və Ədəbiyyatın tədrisi" jurnalı, 2000, №1, s.49-.

İbtidai sinif şagirdlərinin ədəbi tələffüz vərdişlərinin inkişaf etdirilməsi yolları

Xülasə

Məqalədə ibtidai siniflərdə ədəbi tələffüz vərdişlərinin inkişaf etdirilməsi yollarından bəhs edilmişdir. Ədəbi tələffüz normalarının öyrədilməsi üçün xüsusi bir sistem və müntəzəm bir təlim proqramı çox vacibdir. Bu, dilin düzgün şəkildə istifadə edilməsinin təmin edilməsi üçün əhəmiyyətli bir addımdır. Ədəbi tələffüzə yiyələnmə, fərdin özünü doğru şəkildə ifadə etməsinə, dil bacarıqlarını yaxşılaşdırmağa və başqa insanlarla daha effektiv şəkildə kommunikasiya qurmağa kömək edir. İbtidai siniflər şagirdləri üçün maraqlı və əyləncəli təlim metodları tətbiq etməklə onların ədəbi tələffüz bacarıqlarını inkişaf etdirmək mümkündür.

Açar sözlər: ibtidai sinif, şagird, müəllim, ədəbi tələffüz, üsul.

Пути развития литературных произносительных навыков у учащихся начальных классов

Резюме

В статье говорится о путях развития навыков литературного произношения в начальных классах. Для обучения нормам литературного произношения очень важна специальная система и регулярная программа обучения. Это важный шаг в обеспечении правильного использования языка. Владение литературным произношением, помогает человеку правильно выражать мысли, совершенствовать языковые навыки и эффективнее общаться с другими людьми. Развить навыки литературного произношения у учащихся начальных классов можно, применяя интересные и увлекательные методы обучения.

Ключевые слова: начальная школа, ученик, учитель, литературное произношение, метод.

Ways to develop literary pronunciation habits of primary class students

Summary

The article talks about the ways of developing literary pronunciation habits in primary classes. A special system and a regular training program are very important for teaching literary pronunciation norms. This is an important step in ensuring that the language is used correctly. A good study of literary pronunciation helps an individual to express himself correctly, improve language skills and communicate more effectively with other people. It is possible to develop literary pronunciation skills for primary school students by applying interesting and fun learning methods.

Keywords: elementary school, student, teacher, literary pronunciation, method.

Rətçi: dosş E.Vəliyeva

Aynur Məmməd qızı Məmmədova ⁴

THE IMPORTANCE OF TEACHING PRONUNCIATION

Pronunciation is an integrated and integral part of language learning. It consists of elements much wider than sounds of consonants and vowels. It includes the elements of rhythm and intonation, which support the communicative process. That is to say, anyone who wants to gain communicative competence has to study pronunciation.

Pronunciation refers to the production of sounds that we use to make meaning. It includes attention to the particular sounds of a language (segments), aspects of speech beyond the level of the individual sound, such as intonation, phrasing, stress, timing, rhythm (prosodic aspects), how the voice is projected (voice quality) and, in its broadest definition, attention to gestures and expressions closely related to the way we speak a language.

Pronouncing sounds involves both our minds and our bodies. When you learn new sounds, you need to learn to move the muscles of your mouth in new ways and change the pronunciation habits you've built up all through your life. This isn't easy because our brains developed a phonological filter that lets us hear the sounds of our own language very efficiently but "filters out" and ignores unfamiliar, unnecessary sounds. When students hear new sounds, it is difficult to identify or understand them - we're still hearing through the filter of our first language. To pronounce a new language well, we need to learn to hear again. We have to remove the filter that is hiding some of those new sounds so that our brains can hear, accept, analyze, and get ready to imitate them.

But unfortunately, many learners ignore pronunciation in language learning. A large number of teachers also ignore it. However, the reasons for this negligence vary greatly. Almost all learners of English claim that they do not need to study pronunciation. Many of them are convinced that it is simply a waste of time. They just want to communicate in English and, as long as they are understood, little else matters. It is obvious that the main purpose of teaching and learning any foreign language is to enable students to communicate in the target language. If this is the case, the meaning of the word 'communication' is worth explaining. In brief, it means to understand and be understood. Unfortunately, numerous teachers are not aware of the importance of pronunciation. In the first place, they emphasize the role of grammar and vocabulary learning in the acquisition of a foreign language. The overwhelming majority of English language teachers help students become competent above all in listening and reading. Secondly, many of them think that pronunciation study is too difficult and worse, boring for young learners. Besides, teachers complain about the lack of high quality and suitable teaching and learning materials and about the lack of time to practise pronunciation.

Pronunciation is one of the most difficult aspects of English to acquire and the target of comfortable intelligibility. It is the most important and significant problem that non-native English speakers must face when studying English that can lead to positive or negative impression, misunderstanding and any kind of ineffective communication. Correct pronunciation is a measure of success and an indicator of communicative competence.

Why is Teaching Pronunciation Important:

- Both research and anecdotal evidence suggest that the 'assimilation' argument is fallacious. Without help, students simply don't just pick up good pronunciation - even if they have a native-speaker teacher.
- There are many national and regional accents, they are not a barrier to communication if they are common to most speakers in a particular region or country. However, once speakers move outside of their community, even native English speakers may find a regional accent is a barrier to communication - and may modify certain elements of their speech in order to function effectively in environments with more diverse accents and dialects. In terms of choosing which variety to teach, later in this article, we will look at some principles we hope will help.
- If you use a communicative approach to language learning and teaching, pronunciation is arguably even more important - particularly if poor pronunciation interferes with comprehension. Also, as with all other error corrections, remedial work on pronunciation does not have to be done on the spot but can be re-visited after an activity has finished, or at the end of the lesson.
- If you are a teacher of English and your knowledge in this area is sketchy, then this is something you need to work on. Not just as a matter of professional development, but as a matter of personal pride. You wouldn't just not teach conditionals if you didn't fully understand their structure and function - you would go away

⁴ Filologiya üzrə fəlsəfə doktoru. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti. aynur252@mail.ru

and learn enough to be able to teach them. You become a better teacher as you build your knowledge and skills - and your confidence will also grow with your knowledge.

- In almost all circumstances, even teachers who have not grown up speaking English as a First Language will have a much better grasp of pronunciation than their students. Exceptionally, teachers may have a student in a class who has grown up in an English-speaking country or who has English-speaking parents. If so, great – use this student to help model the language for other learners.

Other than making students' spoken language more comprehensible, there are a number of other reasons why teaching pronunciation is important:

- Better pronunciation will help students become more confident in speaking the language.
- Learning about pronunciation will help students' listening comprehension.
- Whether or not it should, it will positively affect other speakers' perception of the student's language ability.

Challenges in English Pronunciation: Learning English as a second language can present several challenges, particularly when it comes to pronunciation. Some of the common pronunciation challenges that students may face include:

Phonemic awareness: English has a wide range of phonemes, or distinctive sounds, that may not exist in the students' native language. This can make it difficult for them to distinguish between similar sounds, leading to mispronunciations. For example, the difference between /f/ and /v/ in words

like "leaf" and "leave" may be difficult to hear and reproduce for some students.

Stress and intonation: English words are often stressed on certain syllables, and the intonation patterns of sentences can convey different meanings. Students may struggle with placing stress on the correct syllable or using the appropriate intonation, which can affect their overall comprehension and fluency.

Silent letters: English words often have silent letters that are not pronounced, such as the "k" in "knight" or the "h" in "hour". These silent letters can be confusing for students, as they may not be used to encountering them in their native language.

Regional variations: English is spoken in different accents and dialects around the world, and students may find it challenging to understand and reproduce the pronunciation of certain words or phrases used in different regions.

Three Big Barriers to Good English Pronunciation: Anxiety, learned helplessness and cultural identity are the three biggest barriers to students' successful adoption of a second language. Not every student will have all of these problems, but it is a sure thing that all of them will have at least one of these problems to a greater or lesser extent. As English teachers we have to find ways to bring these problems to our students' attention in non-threatening ways, as well as suggest tools and strategies for dealing with them.

Anxiety is a fairly straightforward problem to discover. Students who feel a lot of anxiety in speaking are generally well aware of the situation and they know that it is impeding their progress. The impact on pronunciation specifically can be seen in their unwillingness to experiment with sounds, a general lack of fluency that makes it hard to blend sounds correctly, and poor control of the sentential elements of pronunciation, such as intonation and syllable stress. The best remedy for anxiety is highly structured, low-pressure practice. In other words – games.

Jazz chants, handclap rhymes, reader's theatre, and dialog practice from textbooks can all be helpful. Structure and repetition reduce the pressure on the students and allow them to focus on pronunciation and intonation. Classroom rituals, like starting the lesson with a set greeting and reading aloud a letter from the teacher are also excellent ways to integrate pronunciation practice into the rest of the lesson while reducing stress for the student. rote phrases, drilled for correct pronunciation, will eventually be internalized and the correct pronunciation will improve overall pronunciation.

Learned helplessness is much harder to bring to a student's attention, and may be difficult for the teacher to recognize. The term "learned helplessness" comes from psychology and refers to the reaction people and animals have to a hopeless situation. Basically, after trying something several times and consistently being unable to get a positive result, we shutdown. We stop trying. If students are getting negative feedback on their English skills, especially pronunciation, and if they try to improve but feel they haven't, then they stop trying. You might think they are being lazy, but in fact they simply don't believe they can improve. They have already given up.

Luckily, once it is recognized, the fix is pretty easy: stay positive, praise frequently and specifically and periodically tape students speaking so that they can hear the difference after a few months. If you can coax even a little progress out of a student, then tell the student exactly what they just did right (For example: The difference between your short /a/ and short /e/ were really clear that time! Let's do it again!). Tape the students reading or reciting a passage at the beginning of the year, then tape the same passage every couple of months. Play the tapes for you student and let them hear how much they have improved over the course of a few months. They will probably impress themselves, and you!

Finally, the question of *cultural identity* has to be dealt with. Students that don't want to be assimilated into an English speaking society aren't going to give up the things that mark them as different. An accent is a clear message about one's roots and history, and many people may be unwilling to completely give it up. As teachers, we need to ensure that students' can be easily understood by others, but we don't have to strive for some hypothetical Standard English pronunciation. In fact, we should highlight for our class that after a certain point, accents don't matter much at all.

Teacher's Roles in Teaching Pronunciation: There are several roles of the teacher in pronunciation teaching. The teacher is responsible for:

1) *Helping learners hear sounds.* The teacher needs to provide help for learners to perceive sounds. Learners are affected by their native language, thus teachers need to check whether they hear sounds that belong to appropriate categories and help them to develop new categories if necessary.

2) *Providing Feedback.* After both activities above are conducted, the teacher needs to tell the learners how they are doing. The learners often do not know whether they are right. Thus, the teacher needs to give information about their performance.

3) *Pointing out what is going on.* Teacher needs to tell the learners what to pay attention to and what to work on. Learners sometime may miss something important when they speak. For example, they may use inappropriate stress. It can lead to misunderstanding since it can have different meaning.

4) *Establishing priorities.* Learners may know what features are different from their native but do not know how important it is. Learners may notice that their pronunciation is not like the way English people do it, and they try to change this but their effort is misplaced since the feature they want to improve is not essential for intelligible speech. Teachers need to make learners focus on something important for them.

5) *Devising activities.* Teacher needs to design pronunciation activity which is helpful and can make improvement. Teacher also needs to suit which is the most appropriate activity for the learners.

6) *Assesing progress.* This is to give information to the learners how they are doing. It is important to tell learners about their progress.

What makes an effective pronunciation teacher? When we talk about effective and reflective teaching of pronunciation, we are talking about teachers' practices in regard to students (*effective teaching*) and in regard to themselves (*reflective teaching*). Effective teaching depends on teachers understanding what makes learners more intelligible, why pronunciation is important to intelligibility, and how students' pronunciation skills can improve. Reflective teaching means that teachers look critically at their own teaching; they question and evaluate their own beliefs about pronunciation teaching and purposefully work to incorporate systematic reflection into their practice for more successful future teaching.

REFERENCES:

1. Yosep KusumaWibawa. Improving students' pronunciation through role plays. 2014.
2. Lambert, R.D., & Fred, B.F. The loss of language skills. Rowley, M.A: Newbury House.
3. John M. Levis and Shannon McCrocklin. Reflective and effective teaching of pronunciation, 2018.
4. Jeremy Harmer. How to teach English. Pearson Education Limited 2007.
5. www.americantesol.com. The Hows and Whys of Teaching Pronunciation.

Summary:

Pronunciation is a critical component of learning English. It is the basis for forming and understanding spoken words, and it helps to differentiate one word from another.

We need to teach pronunciation. There is a big difference between a ship and a sheep and a pear and a bear! When teaching any language as a foreign or second language, our first goal for our students is basic communication, and that can't happen if no one can understand what they are saying.

Knowing how to teach pronunciation is an essential skill for any language teacher. However, English language teachers often report feeling uncertain about or inadequate in teaching pronunciation. Rarely do teachers say they feel inadequate teaching grammar or other language features or skills. But pronunciation is different. This is why it is especially important to consider what makes an effective pronunciation teacher.

Having good pronunciation skills is essential for successful communication, particularly for non-native English speakers. It also helps non-native English speakers understand what native English speakers are saying. This is important for following conversations and for developing vocabulary. Knowing the basics of English pronunciation makes it easier to recognize and remember new words and phrases.

Finally, good pronunciation is important for making a good impression. It can help to demonstrate one's competence in the language, and it can help to boost one's confidence when speaking English.

Key words: pronunciation, language learning, teaching, communication, teacher, learner, ignore, sound.

Важность обучения произношению Резюме

Произношение является важнейшим компонентом изучения английского языка. Это основа формирования и понимания произносимых слов, а также помогает отличать одно слово от другого.

Нам нужно научить произношению. Есть большая разница между кораблем и овцой, грушей и медведем! При обучении любому языку, как иностранному, так и второму, нашей первой целью для наших студентов является базовое общение, а этого не может быть, если никто не может понять, что они говорят.

Умение учить произношению является важным навыком для любого учителя языка. Однако преподаватели английского языка часто сообщают, что чувствуют себя неуверенно или неадекватно в обучении произношению. Учителя редко говорят, что чувствуют себя неадекватными при обучении грамматике или дру-

гим языковым особенностям или навыкам. Но произношение другое. Вот почему особенно важно учитывать, что делает учителя произношения эффективным.

Хорошие навыки произношения необходимы для успешного общения, особенно для тех, для кого английский язык не является родным. Это также помогает носителям английского языка понять, что говорят носители английского языка. Это важно для поддержания разговора и для развития словарного запаса. Знание основ английского произношения облегчает распознавание и запоминание новых слов и фраз.

Наконец, хорошее произношение важно для того, чтобы произвести хорошее впечатление. Это может помочь продемонстрировать свою компетентность в языке и повысить уверенность при разговоре по-английски.

Ключевые слова: произношение, изучение языка, обучение, общение, учитель, обучающийся, игнор, звук.

Ключевые слова: произношение, изучение языка, обучение, общение, учитель, обучающийся, игнор, звук.

Düzgün tələffüz vərdişlərinin aşılmasının vacibliyi

Xülasə:

İngilis dilinin tədrisində tələbələrə düzgün tələffüz vərdişlərinin aşılması vacibdir. Tələffüz sözlərin formalaşması və başa düşülməsi üçün əsasdır və bir sözü digərindən fərqləndirməyə kömək edir.

Biz düzgün tələffüz vərdişlərini öyrətməliyik. Sözünlənlənlş tələffüz edilməsi anlaşılmalzığa səbəb olur. Hər hansı bir dili xarici və ya ikinci dil kimi öyrədərkən əsas məqsəd tələbələrə ünsiyyət qurmaqda kömək etməkdir. Şifahi nitqin inkişafı məhz düzgün tələffüz vərdişlərinin inkişaf etdirilməsi ilə birbaşa bağlıdır.

Tələffüzü necə aşılamaq hər bir dil müəllimi üçün vacibdir. Bununla belə, ingilis dili müəllimləri əksər hallarda tələffüzü öyrətməkdə qeyri-müəyyənlik ifadə edirlər. Bu hal bəzən qrammatika və ya digər dil bacarıqlarının öyrədilməsi zamanı da baş verir. Lakin tələffüz vərdişləri fərqlidir.

Düzgün tələffüz vərdişlərinə sahib olmaq çox vacibdir, xüsusilə də ana dili ingilis dili olmayanlar üçün. Eyni zamanda, düzgün tələffüz danışıq və söz ehtiyatını inkişaf etdirmək üçün də çox vacibdir. İngilis dilində tələffüzün əsaslarını bilmək yeni sözləri və ifadələri tanımağı və yadda saxlamağı asanlaşdırır.

Düzgün tələffüz vərdişi yaxşı təəssürat yaratmaq üçün vacibdir və ingilis dilində danışarkən özünə inamı artırmağa kömək edir.

Açar sözlər: tələffüz, dilin öyrənilməsi, tədris, ünsiyyət, müəllim, öyrənən, məhəl qoymamaq, səs.

Rəyçi: dos. L.Ələkbərova

KEYFİYYƏTLİ TƏHSİL VƏ MÜƏLLİM HAZIRLIĞI

Keyfiyyətli təhsil güclü dövlət, inkişaf etmiş cəmiyyət deməkdir. Təhsildə keyfiyyətin yüksəldilməsi üçün bütün dövrlərdə müxtəlif nəzəriyyələrdən, metodlardan istifadə edilmiş, eksperimentlər aparılmışdır. Yeni mülahizələr irəli sürülmüş, yeni konsepsiyalar yaradılmışdır, lakin təhsil elə bir sahədir ki, orada inqilab etmək və ya sərəncam verməklə nəyə nail olmaq mümkün deyildir. Son illər Respublikamızda təhsil sahəsində bir sıra mühüm işlər görülmüşdür. Yeni təhsil konsepsiyası hazırlanmış, üçpilləli ali təhsil sistemində keçilmiş, təhsilin məzmununda dünya standartlarına müvafiq yeniliklər aparılmış və aparılmaqdadır.

Bu gün Respublikamızda yüksək mənəviyyətə, əxlaqa malik olan, Vətənimizə, xalqımıza, öz soykökünə, millətinə, dilinə, dininə bağlı olan əsl vətəndaşların, gənc nəslin hazırlanmasına ciddi ehtiyac vardır. Bu ehtiyacın ödənilməsində məktəbin və müəllimlərin üzərinə daha çox məsuliyyət düşür.

Müəllim kimdir? Müəllim gələcəyin memarı və qurucusudur. Qədim Yunan filosoflarından tutmuş bu günə qədər müəllim haqqında çox dəyərli fikirlər söylənmiş, onu günəşə, bağbana bənzətmişlər, bəşəriyyətin müəllimsiz keçinə bilməyəcəyini söyləmişlər, çünki müəllim məsələsi millətin ölüm-dirim məsələsidir. Ulu öndər özünün bütün müvəffəqiyyətlərini ona dərs deyən müəllimləri ilə əlaqələndirərək deyirdi: “Əgər müəllim olmasa heç birimiz cəmiyyətdə tutduğumuz yeri tuta bilməz və fəaliyyət göstərə bilmərik”.

Göründüyü kimi dahi şəxsiyyət H.Əliyev müəllim peşəsinin bütün peşələrdən daha önəmli və şərəfli olduğunu və özünün bütün uğurlu fəaliyyətinin əsasında müəllim əməyinin durduğunu göstərirdi. Müəllimlərini həmişə böyük hörmət və ehtiramla xatırlayan Ulu Öndər ölkənin inkişafında gənc nəslin milli ruhda tərbiyəsində müəllimlərin rolunu xüsusi vurğulayaraq deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”.

Müəllim pedaqoji prosesdə aparıcı qüvvədir. Belə ki, o, yaşlı nəslin əldə etmiş olduğu zəngin təcrübəni gənc nəsle verərək, onları müstəqil həyata hazırlayır. Belə bir fikir mövcuddur ki, bir milləti məhv etmək üçün onun müəlliminin və həkiminin savadsız olması kifayətdir. Biri milləti mənəvi cəhətdən, digəri isə fiziki cəhətdən şikəst edəcəkdir. Bu baxımdan bu gün müəllim kadrlarının hazırlanması təhsilin qarşısında duran ən mühüm vəzifələrdən biri və birincisidir. Belə ki, müəllim təkcə bilik verən, tərbiyəçi deyil, o, həm də biliklərin istiqamətləndiricisi, biliyə gedən yolun bələdçisidir. M.İlyasov “Müasir təhsil: ənənədən informasiyaya” kitabında yazır: “Müasir müəllim – informasiya verəndir, bələdçidir, məsləhətçidir, tərbiyəçidir, təşkilatçıdır, rəhbərdir, liderdir, maarifçidir, nəzarətçidir, təlimçidir, tənqidçidir, hakimdir, ekspertdir, qiymətləndiricidir, aktyordur, natiqdir, təbliğatçidir, müşahidəçidir, tədqiqatçıdır, psixoterapevtir, psixoloqdur, nəhayət yoldaşdır, dostdur, dəstək verəndir və s.”.

Göründüyü kimi müasir təhsil, onun mahiyyəti və məzmunu müəllimin daha yaradıcı, dərin biliyə və çevik təfəkkürə malik olmasını tələb edir. Bu müəllimlər isə ali təhsil ocaqlarında və universitetlərdə hazırlanır. Təhsilin məzmununun yeniləşməsi, tədris planları və proqramlarının müasir tələblər səviyyəsində işlənməsi, tələblərin vaxt büdcəsinin normallaşdırılması, ixtisas hazırlığının dərinləşdirilməsi sahəsində nəzərə cərpacaq irəliləyişlər olmuşdur.

Müstəqil Azərbaycan Respublikası 2005-ci ildən Boloniya prosesinə qoşulmuşdur. Bu prosesin əhəmiyyətindən bəhs edən cənab İlham Əliyev çıxışlarının birində deyir: “2001-ci ildən etibarən Azərbaycan Respublikasının Avropa Şurasına üzv olması ölkəmizin Avropa məkanına inteqrasiyasını sürətləndirmişdir. Bu proseslərin tərkib hissəsi kimi Azərbaycan Respublikası Avropa ölkəsinin təhsil nazirləri tərəfindən qəbul edilmiş Boloniya deklarasiyasını imzalamaqla Respublikanın ali təhsil müəssisələrinin Avropa təhsil sistemində inteqrasiyası yolu da mühüm addımdır”.

Ölkə prezidentinin bu çıxışı təhsil üzrə dövlət proqramının həyata keçirilməsi, təhsil sisteminin təkmilləşdirilməsi, idarəetmə, təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsinə, dünya təcrübəsinin öyrənilib tətbiq edilməsinə şərait yaratdı.

Göründüyü kimi müasir təhsilin mahiyyəti və məzmunu müəllimin daha yaradıcı, çevik təfəkkürə və dərin biliyə malik olmasını bir vəzifə kimi qarşıya qoyur. “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda (2013) deyilir: “Müəllim amili təhsilalanın öyrənilməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici rol oynayır. Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən çox asılıdır. Müəllimin bu keyfiyyətləri ilə təhsilalanların nailiyyətləri arasında sıx korrelyasiya mövcuddur”. Göründüyü kimi burada xüsusi vurğulanan akademik bacarıqlar, tədris təcrübəsi və peşəkarlıq səviyyəsi ifadələri müasir müəllimi xarakterizə etməklə yanaşı, həm də onun modelini qurmağa əsas verir.

Uzun illərdə universitetin ayrı-ayrı fakültələrində müəllim qruplarında Pedaqogika fənnini tədris edirəm. Müəllimlik peşəsi, onun mahiyyəti, necə çətin və şərəfli olması ilə bağlı fikirlərimi tələbələrə bölürəm. Müəllimin əsas qayəsi bu peşənin çətinliklərinə dözmək, öz ömrünü şam tək əridib, gənc nəslin ömür yolunu işıqlandırmaqdır. Tələbələrə sual verdikdə ki, gələcək müəllim kimi özünüzü necə görürsünüz? Cavablar müxtəlifdir. Bəzi tələbələr bu peşəni sevdiklərini, bu haqda gələcək xoş arzularını söylədikləri halda, bəzən əksər tələbələr müəllim olmaq istəmədiklərini çəkinmədən etiraf edirlər. Buradan belə bir sual yaranır: müəllimlik peşəsini sevməyən, onun çətinliklərinə hazır olmayan bu tələbələr gələcəkdə necə müəllim ola bilər? N.Tusi yazırdı: “Kimin nəyə qabiliyyəti

⁵ BDU-nun Pedaqogika kafedrasının dosenti, Əməkdar müəllim

varsa, onunla məşğul olsa, tez nəticə verər, böyük sənətkar olar, əks təqdirdə zəhmət hədəf gedər, ömür puç olar”.

Müəllim olmaq üçün ik növbədə bu peşəni sevmək, yüksək əxlaqi keyfiyyətlərə malik olmaq, nəzəri bilik, səbr, təmkin, ünsiyyət yaratmaq, öyrətmək qabiliyyəti və s. vacibdir. Uzun illərin təcrübəsi və müşahidələrim əsasında deyə bilərəm ki, əsl müəllim olmaq üçün müəllim doğulmaq vacibdir. Elə bir müəllim ki, o, təkcə öyrətmir, ondan öyrənmək istəyirlər, o, bilik mənbəyi, bilik qaynağıdır.

Mənim müəllim M.İlyasov “Müəllim peşəkarlığı və pedaqoji səriştəliliyin müasir problemləri” kitabında yazır: “Cəmiyyətimizdə təhsilin və tərbiyənin funksiyası getdikcə artır. İndi təkcə ali təhsil alıb, diplomlu olmaq hər şeyi həll etmir. Bacarıq, səriştə, öz irsini yaxşı bilmək, çevik ağıl nümayiş etdirmək, rəqabət qabiliyyətli olmaq, yeni texnologiyalara yiyələnmək kimi keyfiyyətlər önə çıxır. Buna görə də müasir ali pedaqoji təhsil müəssisələri müəllim hazırlığında cəmiyyətin artan tələblərinə cavab verə biləcək belə kadrların hazırlanmasına diqqəti artırmalıdır. Kadrların hazırlıq istiqaməti onların peşə, ixtisas və mənəvi hazırlıq səviyyələrinin əlaqələndirilərək praktik müəllim hazırlığına yönəldilməlidir. Bunun üçün ali pedaqoji təhsil müəssisələrində aşağıdakı bir sıra istiqamətlərdə fəaliyyətin reallaşması olduqca əhəmiyyətlidir: tələbələrin peşə və ixtisas hazırlığının Avropa təhsil standartlarına uyğunlaşdırılması; pedaqogika və psixologiya fənlərinin tədrisinin təkmilləşdirilməsi, pedaqogika və psixologiya fənlərindən elmi-tədqiqat işlərinin gücləndirilməsi; pedaqogika fənni üzrə təhsil səviyyələri arasında varisliyin gözlənilməsi; tələbələrin pedaqoji təcrübəsinə ayrılan vaxtın artırılması və təcrübəyə rəhbərliyin tapşırılması”.

Göründüyü kimi müəllim hazırlığı bu günün ən aktual, ən vacib problemlərindəndir. Bir məsələni unutmamaq olmaz ki, bütün yollar müəllimlərin öz ixtisasını, peşəsini sevməsindən, öz üzərində daim çalışmasından çox asılıdır. Bümənada “Təhsil əsri” olan XXI əsrdə bu günün məktəbinə yüksək, elmi-nəzəri və pedaqoji-psixoloji hazırlığı olan, öz məsuliyyətini dərk edən, yaradıcı, yeni fikirli, yeni texnologiyalara yiyələnən, öz peşəsinin vurğunu olan, gələcəyimiz olan uşaqları sevən, qayğısına qalın müəllimlər lazımdır. Qeyd olunduğu kimi bu müəllimlər isə ali təhsil ocaqlarında, universitetlərdə hazırlanırlar.

Müəllim bütün ömrü boyu öyrənməli, öz üzərində çalışmalı, yeniliklərlə tanış olmalı, öz fəaliyyətlərində bunları nəzərə almalıdır. Tələbələr müəllimlik peşəsi ilə bağlı pedaqogika dərslərində nəzəri bilikləri mənimsəyir. Pedaqoji təcrübə müddətində məktəbdə aparılan tədbirlərdə, dərslərdə iştirak etməklə yanaşı həm də işin icraçısı, aparıcısı və təşkilatçısı kimi çıxış edir. Çünki, bu günün tələbələri gələcək müəllim kimi şəxsi keyfiyyətləri, qabiliyyətləri pedaqoji təcrübədə qazanır, müəllim kimi formalaşır. Onlar pedaqoji təcrübə müddətində pedaqogikadan öyrəndiklərini, nəzəri biliklərini müəllim kimi tətbiq etmək imkanı qazanır, müəllimlik peşəsinin sirlərinə yiyələnirlər. Bu da onların bir müəllim kimi formalaşmalarına təkan verir. Qeyd etdiyimiz kimi müəllimlik asan iş deyil, yaradıcı işdir, belə ki, o, hazır göstəriş və reseptlə işləyə bilməz. Bir neçə il bundan əvvəl kafedrada amerikalı bir akademiklə görüş keçirildi. Onu dinlədikdən sonra suallarla ona müraciətlər oldu. Mən belə bir sual verdim: Siz müəllim seçərkən hansı kriteriyamı əsas götürürsünüz? Cavab belə oldu: ilk növbədə onun ağılı və əxlaqını, mənəvi keyfiyyətlərini.

Bu gün təhsildə bir çox islahatlar keçirilir. Müəllimlərin imtahanla işə qəbulu da bu qəbildəndir. Müəllim bilikli ola bilər, yüksək bal toplaya bilər, ancaq onun şagirdlərə öz peşəsinə olan münasibətini necə müəyyənləşdirmək olar. Əlbəttə, bu müəllimlər müsahibədən də keçirlər. Müsahibə aparın müəllimlər təcrübəli, bu sahədə səriştəsi olan şəxslərin olması vacibdir. Bütün bunlarla yanaşı xüsusi kursların, seminarların təşkil olunması müəllim hazırlığına müsbət təsir göstərə bilər.

Ədəbiyyat siyahısı

1. Təhsil Qanunu. Bakı, 2009
2. Təhsilin inkişafı üzrə Dövlət Strategiyası. Bakı, 2013
3. M.İlyasov “Müəllim peşəkarlığı və pedaqoji səriştəliliyinin müasir problemləri”. Bakı, 2018
4. L.Qasımova, R.Mahmudova. Pedaqogika, Bakı, 2021

Açar sözlər: təhsil, müəllim hazırlığı, şəxsiyyət, tələbə

Xülasə

Məqalədə müasir təhsilin keyfiyyətinin yüksəldilməsində müəllimin üzərinə düşən vəzifələr göstərilərək qeyd olunur ki, bu gün öz məsuliyyətini dərk edən, yaradıcı, yeni fikirli, yeni texnologiyalara yiyələnən, öz peşəsini və uşaqları sevən, zəngin mənəviyyətə malik müəllimlər lazımdır.

Bu gün Azərbaycan Respublikasında təhsilin dünya təhsilinə inteqrasiya olunduğu bir dövrdə keyfiyyətli təhsil, milli və ümumbəşəri dəyərlərə yiyələnən gənc nəsillərin formalaşdırılması, yeni pedaqoji təfəkkürə yiyələnən müəllim kadrlarının hazırlanması qarşıda duran əsas vəzifələrdəndir.

RƏYÇİ: dos. E.Vəliyeva

Нармина Эльдар гызы Микаилова⁶

К ВОПРОСУ О ФОРМИРОВАНИИ СОЦИАЛЬНОЙ АКТИВНОСТИ ЛИЧНОСТИ

Проблема личности является одной из наиболее сложных в современной науке. Она требует постижения внутреннего, духовного мира человека. Основным, определяющим свойством личности является ее деятельность. Формирование личности, ее деятельности происходит на основе способностей, составляющих ядро индивидуальности, а дальнейшее развитие – на основе культуры. Английский философ Д.Г.Лоуренс подчеркивал связь человека со Вселенной, космосом, природой, о которой писали еще в античности, определяя идеал гармонической личности.

Основной характеристикой личности является ее социальная деятельность, в процессе которой раскрываются ее духовные качества, субъективные способности и индивидуальная культура. Личность как социокультурное качество есть высшая степень развития индивидуальности, это «человек человечества» и «человек с большой буквы» (М.Горький), цель человеческого развития. Если индивидуальностью рождаются, то личностью становятся. Согласно научному пониманию, личность есть «интегральное понятие, характеризующее человека в качестве объекта и субъекта био-социологических отношений и объединяющее в нем общечеловеческое, социально-специфическое и индивидуально-неповторимое [12, с. 117]. Существует точка зрения, согласно которой «личность есть относительно поздний продукт общественно-исторического и онтогенетического развития человека» [11, с. 21]. Важной стороной характеристики личности являются социально-экономическая среда и общественно-исторические условия.

От характеристики личности, характера социальных связей между отдельными личностями, зависит характер самого общества, направления и особенности его развития. Общество, основанное на индивидуализме, подавляет развитие личности, является агрессивным, подавляющим все талантливое, своеобразное. Индивидуализм является причиной отчуждения, способствует перерождению интеллигенции, порождает эгоистический нигилизм. Г.В.Плеханов писал о мещанстве своего времени, чьи потуги на «антимещанство» носят иллюзорный характер, будучи на деле отмеченными такими бесплодными чертами, как «плоскость содержания и безличность духа» [13, с. 545].

Постижение духовности личности упирается в потребность знать культуру своего народа. «Много надо трудиться человеку, чтобы познать самого себя, чтобы, изучив законы и свойства своей природы, жить на свете в соответствии с ними и неукоснительно избегать того, что нарушает природу и вредит ей» [14, с. 114]. Д.Г.Лоуренс писал, что стремление «быть собой и быть лучше» есть путь к развитию от индивидуальности к личности.

Современное общество испытывает нужду в ярких личностях и талантливых индивидуальностях, в человеческом факторе, в антивизации роли социальной активности личности, направленной на развитие и совершенствование всех сфер общественной жизни, и прежде всего его социально-экономического развития. Поэтому проблема личности и ее социальной активности в современном обществе приобретает все большую актуальность. В основе успешного развития общества находится не только знание законов развития общества, но и развитие человеческой индивидуальности как субъекта преобразования целесообразной деятельности. Целью успешного общества является преобразование общественной жизни, развитие социально-экономических отношений и межличностных связей, развитие индивидуальности к личности.

И.Кант, отмечая роль самосознания в развитии личности, писал, что личность – «это то, что человек сам делает из себя». Существует диалектическая взаимообусловленность между личностью и обществом: формированию личности способствует общественная система, в то же время характеристику общественной системы определяют сами люди. История развития общества определяется историей индивидуального и личностного развития людей, социальная деятельность которых определяет характер развития общества.

Отмечая особенности развития постиндустриального общества, Д.Белл подчеркивал роль и значение в нем личностного фактора: «... постиндустриальное общество является обрабатывающим; здесь обмен информацией и знаниями происходит в основном при помощи телекоммуникации и компьютеров, критерии их разграничения лежат в сфере отношений человека с природой, машинами и другими людьми». Оно (общество) представляет собой «взаимодействие человека с человеком», или «игры между людьми» [1, с. 661]. Если индустриальное общество основано на машинной технологии, то постиндустриальное общество формируется под воздействием технологии индустриальной. И если капитал и труд – главные структурные элементы индустриального социума, то информация и знание – основа общества постиндустриального» [1, с. CLi]. Гуманитарная область доминирует в постиндустриальном обществе: это образование, социальное обслуживание, здравоохранение, услуги технических специалистов и профессионалов и т.д. «Центральным пунктом становится характер новых отношений, проявляющийся во взаимодействии или общении, в диалоге личностей, начиная от раздражения клиента у кассы авиабилетов и заканчивая ласковым или грубым ответом преподавателя студенту. Тот факт, что люди (в общественном производстве) сегодня общаются с другими людьми, а не взаимодействуют с машинами, является фундаментальной характеристикой труда в постиндустриальном обществе» [1, с. 220]. На первый план выдвигаются потребности и интересы людей.

⁶ К.ф.н., доцент кафедры философии Бакинского государственного университета. mikailoval2@yahoo.com

В современной науке существует тенденция создания целостного научного учения о человеке в единстве его умственного и нравственного развития, его природы и общественных свойств, проблема человека не ограничивается лишь социологией личности. Происходит синтез таких сторон изучения человека, как онтологическая, гносеологическая, психологическая, естественнонаучная, которые в единстве составляют единое философское учение о человеке. В познании человека необходимо соединение также общественно-исторических и естественнонаучных дисциплин. Человек в современной науке как объект познания выступает как вид *Homo sapiens* и индивид, индивидуальность, личность и субъект деятельности, а также как человечество в его историческом развитии. Необходимо философское обобщение разнообразных научных знаний о человеке и создание общей теории человекознания в целях решения комплексных проблем общественного развития. Основой такого обобщения должна стать философия, так как только философия в состоянии осветить проблему человека в целом, раскрыть его сущность и закономерности его бытия.

В целом, по проблеме личности можно выделить таких авторов, как П.С.Гуревич («Философская антропология», Москва, 2001), А.Д.Александров («Творческая сущность человека», СПб, 1993), А.М.Бекерев («Социальные «стандарты» человека» / Общество и человек: путь самоопределения. СПб, 1994), В.С.Барулин («Философско-социальная антропология», М., 1994), В.Н.Елисеев («Человек в целостной концепции развития общества» // Общество и человек: пути самоопределения. Вып. I, СПб, 1994) и т.д.

Формирование личности как субъекта деятельности рассматривается в системе исторического времени. Зельцер А. отмечает, что возрастная изменчивость индивидов одного и того же хронологического и биологического возраста, но относящихся к разным поколениям, обусловлена социально-историческими, а не только биологическими (генотипическими) причинами [5, с. 199-200].

Существует зависимость механизмов развития личности от исторического времени, в силу чего историческое время стало параметром общественного развития. Личность как субъект познания и различных видов деятельности формируется в масштабах исторического времени. При этом учитываются современное для данной эпохи состояние науки, искусства, тип цивилизации и исторически сложившиеся виды деятельности. На формирование социальной активности личности оказывают влияние системы общественных отношений в определенных обстоятельствах, поступки и действия самого человека. В то же время человек не является пассивным продуктом общественной среды. Его собственное поведение и трудовая деятельность направлены на создание и изменение обстоятельств, образование собственной среды развития и общественных связей.

Формирование и развитие социальной активности личности имеет фазный характер в зависимости от смены видов деятельности самой личности, что составляет структурную характеристику личности как субъекта деятельности. Можно выделить такие основные фазы становления личности, как экономическое положение, гражданский, семейный статус, смена среды развития и коммуникаций, конфликтные ситуации, успехи, неудачи и т.д.

Определение личности как субъекта общественного развития связано с характеристикой его как объекта общественного развития. В этом состоит конкретно-историческая сущность личности как продукта своей эпохи и общественно-исторических событий. В своем конкретно-историческом качестве личность характеризуется глубиной осознания и переживания исторического времени, накладывающего отпечаток на его сознание. Таким образом, изучение личности составляют исторический, социально-психологический и социальный ее аспекты.

На формирование социальной активности личности влияют также те или иные ситуации, образ жизни как комплекс взаимодействующих обстоятельств (производственных, политических, социально-психологических, правовых и т.д.), которые во взаимодействии с человеком образуют социальную ситуацию формирования личности.

Существует духовная связь личности с современностью, с социальными событиями своего времени. Принадлежность к поколению, способ взаимодействия поколений, система воспитания в данном обществе также являются факторами формирования личности как социального субъекта. Существует такой фактор, как статус родителей, который может быть более или менее устойчивым. Но с началом собственной трудовой деятельности формируется свой статус личности, который может отличаться от прежнего статуса.

Как отмечает С.Н.Тимашев, «статус есть позиция в определенной схеме, это просто собрание прав и обязанностей» [15, с. 505].

И.С.Кон объединяет понятия статуса личности и позиции личности: «Социальное положение (позиция) индивида – его место в определенной конкретной социальной структуре. В силу сложности общественных отношений каждый индивид занимает множество позиций (учитель – профессиональная позиция, отец – семейная, партгруппы – общественно-политическая), различающихся по своему значению, определенности и другим признакам [8, с. 23]. В содержание понятия «статус» входят экономическое, политико-правовое положение личности, принадлежность к макро- и микроколлективам, профессиональная характеристика, уровень образования, национальная, религиозная принадлежность личности. Изучение статуса личности необходимо в связи с определением ее социальных ролей, форм социальной активности, для осознания своей общности с другими людьми, поскольку социально-исторические общности являются субъектами общественных отношений. «Возникновение и существование социальных общностей определяющим образом

влияет на отношения между отдельными людьми, увеличивает объем (число) их связей, обогащает содержание человека как системы (совокупности) общественных отношений. Человек и его связи оказываются более многогранными, он становится фокусом отношений различного уровня общности и качества» [4, с. 117]. В конечном счете, осознание статуса находит отражение в деятельности, в практическом отношении к жизни, в формировании личности как субъекта деятельности, формирует определенные формы поведения, роли личности. Позиция личности выражает деятельную сторону статуса. Формирование позиции превращает личность в субъекта деятельности. В содержание позиции входят система отношений личности, установок, мотивов деятельности, целей деятельности и ценностей, формирующих цели. Совокупность данных компонентов позиции формирует определенные роли, выполняемые в конкретных социальных ситуациях. В связи с вышесказанным формируется многозначность понятия личности. «С одной стороны, оно обозначает конкретного индивида (лицо) как субъекта деятельности в единстве его индивидуальных свойств (единичное) и его социальных ролей (общее). С другой стороны, личность понимается как социальное свойство индивида, как совокупность интегрированных в нем социально значимых черт, образовавшихся в процессе прямого и косвенного взаимодействия данного лица с другими людьми и делающих его, в свою очередь, субъектом труда, общения и познания» [8, с. 7].

Поскольку деятельность возможно осуществить лишь в системе социальных связей, личность как субъект деятельности обязана подчиняться целому ряду прав и обязанностей, присущих данному обществу, она также выполняет те или иные функции и роли. Характеристика личности во многом определяется присвоением ею материальных и духовных ценностей и связей. О значении материальных ценностей писал теоретик прагматизма Джеремс У., он отмечал, что материальные приобретения расширяют личность безгранично, а потеря ее доводит личность до социальной гибели и деградации [3].

Престиж, популярность и позиции личности во многом определяют ее активность, часто независимо от личных свойств личности и ее вклада в развитие общества. В зависимости от формы использования этих привилегий формируется активность личности. Однако настоящая ценность личности определяется ее творческим потенциалом, тем, какой творческий вклад она вносит в развитие данного общества. Способность к творческой деятельности формируется в процессе интериоризации и проявляется как результат экстериоризации, которая во многом зависит также от личностных свойств субъекта, формируемых в процессе социализации.

Данные процессы (экстериоризации и социализации) способствуют повышению уровня социальной активности субъекта и развитию его творческих возможностей, а значит играют значительную роль в определении положения личности в обществе, поскольку основной характеристикой субъекта является совокупность форм деятельности и мера их продуктивности.

Перечисляя характеристики личности, необходимо отметить, что личность – это прежде всего представитель определенного класса, экономической, политической и правовой сферы общества, она обладает духовным содержанием, является современницей своей эпохи, имеет национальную, расовую, религиозную принадлежность, является частью группы, коллектива, общества. Через микросреду личность взаимодействует с обществом, существует взаимодействие между отдельной личностью и социальными группами, в которые входит данная личность.

Как отмечает Е.С.Кузьмин, существует взаимосвязь между личностью, макросредой и микросредой [10, с. 128], и это является важным фактором социального развития личности в современном обществе. В то же время личность нельзя рассматривать как совокупность социальных процессов, она обладает набором личностных качеств и имеет определенную структуру. Необходимо отметить роль ценностных ориентаций в духовном развитии личности, определяющих социальную деятельность личности, основой которой является целепологание. Целепологание, в свою очередь, основывается на ценностях, нормах и идеалах. А.М.Коршунов пишет: «Ценность есть положительная значимость или функция тех или иных явлений в системе общественно-исторической деятельности человека ... Явления, играющие отрицательную роль в общественном развитии, могут интерпретироваться как отрицательные значимости. ... Ценностным является все то, что включено в общественный прогресс, служит ему» [9, с. 107-108]. В.И.Кириллов пишет, что если утилитарные, прагматические ценности определяют цели деятельности, то духовные ценности – ее смысл [16, с. 243-245]. Формой отражения ценностей являются ценностные ориентации. «Ценностные ориентации – это отношения личности к социальным ценностям, выступающим в качестве регуляторов ее поведения. Совокупность типичных ценностных ориентаций, свойственных какой-либо социальной группе, называются социальным характером» [7, с. 121]. Высшие ценности – это идеалы. «Идеал – идеальный образ, определяющий способ мышления и деятельности человека или общественного класса. Формирование природных предметов сообразно идеалу представляет собой специфически человеческую форму жизнедеятельности, ибо предполагает специальное создание образа цели деятельности до ее фактического осуществления» [6, с. 202].

В современном обществе происходит переоценка ценностей, меняются наши представления о критериях прогресса, о средствах решения проблем и т.д. Динамика развития общественного сознания привела к отказу от стереотипов прошлого. «Проблема построения современности, исходя из нее самой, возникает в сознании ...» [2, с. 235]. Н.А.Царева пишет «Постмодернизм совершает переворот в сфере сознания челове-

ка, для более глубокого понимания сущности реального и своего «я» [17].

Современное постмодернистское общество характеризуется таким сознанием, когда в хаосе и беспорядке усматривается многообразие возможностей и альтернатив, а нестабильность социальных процессов воспринимается как условие ее жизнеспособности и подготовленности к будущему. Такая трансформация сознания выражается в изменении культурных, религиозных норм, мировоззрений людей на всех уровнях общественной жизни и ведет к более активному формированию социальной активности личности.

Таким образом, проблема социальной активности личности находится в основе развития всех социальных процессов современности. Роль личности в обществе объясняется ее общественной природой, так как все проблемы общественного развития отражаются в конкретных потребностях, целях, интересах каждой личности.

В то же время в основе социальной активности личности находится целый комплекс индивидуальных факторов. В этом качестве личность выступает как активная движущая сила общества. Поэтому при рассмотрении проблемы социальной активности личности необходимо учитывать тот факт, что личность обладает духовностью, имеет собственное содержание, которое определяет своеобразие и уникальность общественной жизни. Особенность общественно-исторического развития состоит в том, что в экстремальных и революционных ситуациях роль личности как движущей силы развития общества раскрывается более многообразно.

Список литературы

1. Белл Д. Грядущее постиндустриальное общество. Опыт социального прогнозирования. М., Политиздат, 1999, 417 с.
2. Грицанов А.А. Модерн. // Постмодернизм. Энциклопедия. М.: Книжный дом, 2001, 658 с.
3. Джемс У. Психология. СПб., 1910, 412 с.
4. Дроздов А.В. Человек и общественные отношения. Л., ЛГУ, 1966, 124 с.
5. Ильенков Э.В. Идеал. // Философский энциклопедический словарь. М., Советская энциклопедия, 1989, 837 с.
6. Зельцер А. Причины и формы проявления ускоренного роста детей. М., Медицина, 1968, 182 с.
7. Кармин А., Бернацкий Г.Г. Лекции по философии. Екатеринбург, 1992, 815 с.
8. Кон И.С. Социология личности. М., Политиздат, 1996, 382 с.
9. Коршунов А.М. Диалектика субъекта и объекта в познании. М., Академический проект, 2006, 278 с.
10. Кузьмин Е.С. Основы социальной психологии. Л., ЛГУ, 1997, 173 с.
11. Леонтьев А.Н. Индивид и личность. М., Политиздат, 1992, 257 с.
12. Падьгин С.Б. Социальная психология как наука. Л., ЛГУ, 1999, 312 с.
13. Плеханов Г.В. Эстетика и социология искусства: В 2 т. Т. I. М., Наука, 1998, 517 с.
14. Сакович К. Трактат о душе. // Философские науки. 1986. №6. С. 112-128.
15. Тимашев С.Н. Развитие социологии права и ее сфера. // Беккер Г., Босков А. Современная социологическая теория. М.: И.А., 1988, 318 с.
16. Философия. Ч. II. Основные проблемы философии. // Под ред. Кириллова. М., ФАИР-ПРЕСС, 2017, 534 с.
17. Царева Н.А. К оценке постмодернизма в современной российской философии. // Электронное научное издание «Аналитика культурологии». №1(7), 2007.

Ключевые слова: социальная деятельность, духовные качества, ситуация, образ жизни, статус, социальные общности, позиция, престиж, идеалы, ценности, ценностные ориентации

Açar sözlər: sosial fəaliyyət, mənəvi keyfiyyətlər, vəziyyət, həyat tərzı, status, sosial icmalar, mövqə, prestij, ideallar, dəyərlər, dəyər istiqamətləri

Key words: social activity, spiritual qualities, situation, lifestyle, status, social communities, position, prestige, ideals, values, value orientations

Şəxsiyyətin sosial fəaliyyətinin formalaşması məsələsinə dair

Xülasə

Şəxsiyyət problemi müasir elmdə ən aktual problemlərdən biridir və insanın mənəvi dünyasını dərk etməyi tələb edir. Şəxsiyyətin əsas xüsusiyyəti onun fəaliyyətidir. Cəmiyyətin özünün xarakteri, onun inkişaf istiqamətləri və xüsusiyyətləri fərdin xüsusiyyətlərindən asılıdır. Müasir cəmiyyət ictimai həyatın bütün sahələrinin inkişafına yönəlmiş şəxsiyyətin sosial aktuallığı rolunu aktivləşdirməlidir.

Fərdlə cəmiyyət arasında dialektik qarşılıqlı əlaqə mövcuddur: sosial sistem fərdin formalaşmasına kömək edir, eyni zamanda sosial sistemin xüsusiyyətlərini insanların özləri müəyyən edir.

Postindustrial cəmiyyətdə şəxsi amilin rolu və əhəmiyyəti artır, humanitar sahə üstünlük təşkil etməyə başlayır. Mərkəzi nöqtə fərdlər arasında ünsiyyət və dialoqda özünü göstərən yeni münasibətlərin xarakteridir. İnsan haqqında vahid elmi doktrinaya ehtiyac var. Bu baxımdan insan haqqında müxtəlif elmi bilikləri ümumiləşdirmək və ictimai inkişafın mürəkkəb problemlərini həll etmək üçün insan biliklərinin ümumi nəzəriyyəsinə yaratmaq lazımdır. Belə bir ümumiləşdirmənin əsasını fəlsəfə təşkil etməlidir.

Şəxsiyyətin inkişaf mexanizmlərinin tarixi zamandan, ictimai münasibətlər sistemindən və insanın özünün hərəkətlərindən asılılığı var. Şəxsiyyətin sosial inkişafın subyektı kimi müəyyən edilməsi onun sosial inkişafın obyektı kimi səciyyələndirilməsi ilə bağlıdır. Şəxsiyyətin sosial fəaliyyətinin formalaşması qarşılıqlı əlaqədə sosial vəziyyəti təşkil edən konkret vəziyyətlərdən və həyat tərzindən asılıdır. Fərdlə müasirlik arasında, dövrünün ictimai hadisələri ilə mənəvi bağlılıq var. Şəxsin statusunun formalaşmasının başlanğıcı onun əmək fəaliyyəti ilə bağlıdır. Statusun dərk edilməsi fəaliyyətdə, şəxsiyyətin fəaliyyət subyektı kimi formalaşmasında özünü göstərir. Şəxsiyyətin fəaliyyəti həm də nüfuz, populyarlıq, mövqə kimi amillərlə müəyyən edilir. Halbuki fərdin əsl dəyəri onun mənəviy-

yatına, yaradıcı potensialına görə müəyyənləşir. Şəxsiyyətin mənəvi inkişafında dəyərlərin, idealların və dəyər oriyentasiyalarının rolunu qeyd etmək lazımdır. Yuxarıda sadalanan amilləri nəzərə alaraq deyə bilərik ki, şəxsiyyət çox dəyərli anlayışdır. Öz fərdi və sosial xüsusiyyətləri kompleksində cəmiyyətin fəal hərəkətverici qüvvəsidir.

On the issue of the formation of social activity of the individual

Summary

The problem of personality is one of the most pressing in modern science and requires comprehension of the spiritual world of man. The main property of a personality is its activity. The character of society itself, the directions and features of its development depend on the characteristics of the individual. Modern society needs to activate the role of social relevance of the individual, aimed at the development of all spheres of public life.

There is a dialectical interdependence between the individual and society: the social system contributes to the formation of the individual, while at the same time the characteristics of the social system are determined by the people themselves.

In a post-industrial society, the role and importance of the personal factor increases, and the humanitarian field begins to dominate. The central point is the nature of the new relationship, manifested in communication and dialogue between individuals. There is a need for a holistic scientific doctrine of man. In this regard, it is necessary to generalize various scientific knowledge about man and create a general theory of human knowledge in order to solve complex problems of social development. The basis of such a generalization should be philosophy.

There is a dependence of the mechanisms of personality development on historical time, the system of social relations, and the actions of the person himself. The definition of an individual as a subject of social development is associated with his characterization as objects of social development. The formation of an individual's social activity depends on specific situations and lifestyles, which in interaction form a social situation. There is a spiritual connection between the individual and modernity, with the social events of his time. The beginning of the formation of an individual's status is associated with her work activity. Awareness of status is reflected in activity, in the formation of personality as a subject of activity. The activity of an individual is also determined by such factors as prestige, popularity and position. However, the real value of an individual is determined by his spirituality and creative potential. It is necessary to note the role of values, ideals and value orientations in the spiritual development of the individual. Taking into account the above factors, we can say that personality is a multi-valued concept. In the complex of its individual and social characteristics, it is an active driving force of society.

RƏYÇİ: dos. S.Abbasova

Лала Мурадова ⁷

ФОРМИРОВАНИЕ ПЕРВИЧНЫХ РЕЧЕВЫХ УМЕНИЙ И НАВЫКОВ ПРИ ОБУЧЕНИИ ВТОРОМУ ЯЗЫКУ

Правильный выбор учебного материала обеспечивает эффективность процесса обучения, его коммуникативную направленность, активное использование всех видов речевой деятельности, углубленное изучение языка. Исходя из этого, большое значение имеет опора на речевую практику студентов, учет национальной культуры, правильная организация работы, формирование восприятия обучающихся.

Классификация методов обучения представляет собой сложный процесс, Без применения соответствующих методов невозможно реализовать спланированные преподавателем цели и задачи обучения своему предмету. Выбор методов и приемов, которые наиболее полно соответствовали бы поставленным целям – это сложная проблема.

Цель заключается в исследовании развития различных методов и приемов в зарубежной и отечественной методике, с последующей выработкой современной методики. Для достижения поставленной цели решить следующие задачи:

- изучить и обобщить имеющиеся в методике обучения исследования по данной проблеме.
- раскрыть сущность методов и приемов обучения.
- выявить наиболее эффективные.
- разработать комплекс упражнений на основе данных методов.
- доказать эффективность данных методов и приемов.

Основными задачами обучения иностранному языку на современном этапе являются формирование иноязычной коммуникативной компетенции, обучение свободному реагированию в иноязычной среде и адекватному реагированию в различных ситуациях общения. Решению этих задач способствуют коммуникативно-деятельный подход, применение которого обеспечивает изучение иностранного языка в комплексе всех его функций.

В соответствии с этим подходом обучение максимально приближено к реальному общению, где и ученик- равноправные речевые партнеры.

Основной чертой коммуникативно-деятельностного подхода является переход от социальных контактов к ситуациям общения. Ситуации могут быть реальными, условными, воображаемыми или сказочными. Главное, они должны соответствовать возрастным и психологическим особенностям учащихся. Использование ролевых игр, драматизация и импровизация в процессе обучения говорению развивает не только интеллект, но и эмоциональную среду обучающегося. Рассуждая, они выражают собственное отношение к ситуации, соглашаются или опровергают мнение учителя или другого собеседника, используя различные речевые клише. Эффективность усвоения иностранного языка повышается, если учащийся «пропускает ситуацию через себя», придавая ей личностный характер. Ситуации для обсуждения можно подать при помощи наглядных средств, которые отражают определенное место и время действия, помогают сделать ее статичной или динамичной, представить действующих лиц, добавить новых персонажей.

Коммуникативно-деятельностный подход к обучению иностранным языком ориентирован на опыт, мировоззрение, интересы и чувства учащихся, содержание занятия базируется на обсуждении актуальных жизненных проблем, а не на использовании готовых тем или текстов.

Определив содержание занятия, преподавателю следует обдумать, на какие части разбить занятие, какие виды работы использовать в каждой части, как связать новые знания с ранее усвоенными, на каких упражнениях и заданиях закрепить новый материал, какое дать домашнее задание.

В соответствии с типом занятия педагог продумывает построение его, чередование непосредственной работы с каждой группой. Он должен спланировать занятие так, чтобы правильно рассчитать время на каждый этап занятия и не допустить потери учебного времени. Особенно тщательно разрабатывается самостоятельная работа студентов, которая способствует лучшему усвоению материала, формированию умений и навыков и вместе с тем является логическим продолжением непосредственной работы преподавателя.

Важным видом работы наряду с подбором нужного материала является организация и проведение внеаудиторной работы с иноязычными студентами, активизация самостоятельной деятельности студентов обусловлены новизной и своеобразием форм внеаудиторных форм работы. В условиях к неязыковой аудитории целесообразно придерживаться ситуативно-тематического принципа внеаудиторных занятий, предусматривающего определение темы и ситуации с учетом особенностей обучения второму языку. Важно, чтобы на таких занятиях студентам предлагался материал, в котором языковые факты органически вписывались в экстралингвистические условия,

⁷ BDU. Rus dili kafedrası .Baş müəllim.

отражающие наиболее типичные жизненные ситуации.

Ситуативно-тематические занятия более всего способствуют реализации мыслительных речевых потребностей обучающихся, так как строятся не только в соответствии с программой практического русского языка, но и в соответствии с комплексным планом идейно-воспитательной работы со студентами.

Комплексный план идейно-воспитательной работы предусматривает воспитание студентов в духе патриотизма, любви к родине. Все это обуславливает необходимость введения в учебный план проведение массовых форм внеаудиторной работы, таких как тематические вечера, экскурсии по местам боевой славы, культпоходы, знакомство с достопримечательностями своего города, встречи с поэтами, писателями, художниками, участие на юбилейных вечерах, праздниках. Такие мероприятия являются эффективным средством развития речи, они способствуют также развитию эстетического вкуса студентов, мобилизуют их возможности и положительно влияют на взаимоотношения в коллективе.

Следует обратить внимание студентов на примеры употребления безэквивалентной лексики, невербальные средства общения, разбирать случаи употребления лексико-фразеологической сочетаемости, акцентировать внимание на различных социолингвистических коннотациях, связанных с иной культурой обычаями, традициями и т.д.

Экстралингвистическая среда, свойственная занятиям вне аудитории эффективно выявляет языковые возможности учащихся, что оставляет глубокие следы в памяти.

В условиях общения, в естественной речевой ситуации смысл высказывания раскрывается лучше всего, когда понятия языкового знака и предмета сопрягаются, происходит прямое соотношение словесных образов с действительностью, что сокращает путь к коммуникации.

Коллективные формы работы имеют большую перспективу, как отмечает проф.А.А.Леонтьев, речевая работа эффективна в том случае, когда коллективу предлагается совместная деятельность, которая для всех является интересной и лично значимой, имеет общественную ценность, осмысленную внеучебную цель, допускает распределение функций в соответствии с индивидуальностью отдельных учащихся.

Из вышеуказанного следует, что наиболее эффективными для овладения иноязычной лексикой будут не упражнения, направленные на механическое воспроизведение материала, а игровые ситуации, работа с партнером, заданий на поиск ошибок, сравнения и сопоставления, подключающие не только память, но и логику, умение мыслить аналитически и образно.

При обучении говорению важно учитывать соотношение монолога, диалога, (этикетного характера, диалога- вопроса, диалога- побуждения и действию, диалога-обмена мнениями, информацией).

При обучении монологической речи принято использовать прием «путь сверху» (исходной единицей обучения является законченный текст), либо «путь снизу» (исходным является предложения, отражающие элементарные высказывания).

«Путь сверху» осуществляется через разнообразные пересказы исходного текста, творческую переработку материала, тогда исходный текст полностью перестраивается.

Работе над текстом, как правило, предшествуют занятия в парах, ответы на вопросы и заполнение таблиц. «Путь сверху» предполагает развертывание высказывания от элементарной единицы-предложения к законченному монологу, где внимание уделяется речевым клише и опорам, чем тщательнее они перерабатываются, тем качественнее будет подготовленный монолог. Опора носит индивидуальный характер. Способные учащиеся пользуются минимальными опорами, более слабые -развернутыми (высказывание в связи с темой или ситуацией, описание картины, выражение своего отношения).

На продвинутом этапе обучения популярны дискуссионные игры, где учащийся выбирает удобную для себя роль и высказывается от имени выбранного персонажа.

Содержанием таких дискуссий может быть любая проблема из реальной жизни. Следует учитывать психологические особенности общения на иностранном языке. Право выбора партнера по общению должно оставаться за учащимся, иначе запланированная учителем работа может не состояться. Работая в группах, учащиеся проявляют речевую активность, самостоятельность, помогая друг-другу, корректируют высказывания собеседника.

В результате снимается психологический барьер перед языковой ошибкой, усиливается учебная мотивация, создается комфортная среда, воспитывается взаимоуважение.

Одним из важных видов работы при обучении не родному языку является перевод.

Существуют различные взгляды на целесообразность использования перевода в процессе обучения второму языку.

Широко распространено мнение, что увлечение переводом мешает овладению языком, особенно начинающим изучать языке. Такое мнение основано на неконтрольном (стихийном) переводе, когда учащиеся без предварительной подготовки при переводе обязательно пользуются си-

стемой родного языка.

Управляемый перевод состоит в устранении этих «стихийных» соответствий. Перевод рассматривается и с психологической т.д., как бы сопоставление двух языков и выражение одной мысли разными языковыми средствами.

Целесообразно всегда прибегать к переводу при сообщении нового материала, особенно когда есть существенные различия между родным и изучаемым языком.

Для правильного и целенаправленного пользования переводом необходимо знать, какие виды упражнений имеются по переводу, а типы упражнений по переводу выделяются на основе следующих видов перевода: 1) перевод с неродного языка на родной; 2) перевод с родного языка на неродной; 3) двусторонний перевод (обратный перевод).

Перевод с неродного языка на родной используется в начальной стадии обучения, носит аналитический характер. Положительной стороной такого перевода является экономия времени: быстрое понимание значения слов; является как бы упражнением для усвоения лексического и грамматического материала, наряду с этим пользование таким видом перевода может наскучить, мешать восприятию оригинала.

Перевод на неродной язык имеет синтетический характер и проводится в период повышения уровня овладения вторым языком. О таком виде перевода, т.е. с родного языка на изучаемый говорится в статье Г.Н.Лежновой «Использование перевода в методических целях».

Автор отмечает, что перевод с родного языка на неродной является методическим приемом нормализации сознательного применения правил. Этот вид перевода очень эффективен как средство предупреждения ошибок, но и его надо применять наряду с другими видами упражнений. «Перевод на русский язык помогает при передаче значения фразеологизмов, способствует выработке умений понимать сложные предложения, однако такой перевод может принести вред, если его включать в систему упражнений ежедневно».

Зарубежные методисты пользу перевода на родной язык видят, во-первых, в том, что учащиеся при переводе ищут аналогичное выражение мыслей на неродном языке; во-вторых, обращают внимание на сходные черты и различия между родным и изучаемым языком.

Упражнения по переводу на родной язык предусматривают разные цели.

а) перевод отдельных сочетаний и изолированных предложений; б) адекватный перевод связного текста на изучаемый язык; в этом виде перевода учащиеся привыкают употреблять языковые средства в условиях, близких к говорению, но тем не менее внимание обучающегося сосредоточивается на средствах изучаемого языка и их соотношении с родным языком; в) перевод связного текста с родного языка, как контроль усвоения языковых норм и средств; г) диктант-перевод как речевое упражнение. Преподаватель диктует, студенты на русском языке записывают текст; д) свободный перевод отдельных предложений или связного текста на родном языке студентов как речевое упражнение; з) двусторонний перевод (обратный)-это перевод отдельных предложений или связного текста с русского языка на родной, а потом на русский. Этот вид перевода предупреждает ошибки, способствует более глубокому запоминанию материала. Достоинством такого перевода является, прежде всего, то, что он приводит к постоянному сопоставлению родного и изучаемого языка.

Основным недостатком является излишнее пользование переводом, ибо в этом случае это тормозит развитие мышления на изучаемом языке. Не следует забывать, что перевод -один из видов многочисленных упражнений. Использование всех методов и приемов, о которых говорилось в настоящей работе, закладывает основу правильного и грамотного общения, т.е. культуры речи. Культура речи -это правильно, точно выразительна излагать свои мысли средствами языка, говорить логично, образно, доступно, пользоваться красотой, богатством изучаемого языка для передачи своих мыслей и чувств. культура речи заключается не только в умении избегать ошибок в речи, но и в стремлении постоянно обогащать свой словарный запас, в умении слушать и понимать собеседника, уважать его точку зрения, способности подбирать нужные слова в каждой конкретной ситуации общения. Один из самых важных показателей, характеризующих человека-речь. От нашей манеры общения зависит то впечатление, которое мы производим на окружающих. Таким образом, культура общения складывается из умения слушать собеседника, речевого этикета, а также соблюдения правил хорошего тона.

Следование правилам делового этикета -залог вашего успеха во всех начинаниях. Один из главных постулатов выглядит так: пунктуальность, сдержанность, тактичность, вежливость.

Культура речи- показатель общей культуры.

Rəyçi: dos. T.Əliyev

Алекперова Лейла
**К ВОПРОСУ АКТИВИЗАЦИИ РЕЧЕВОЙ ДЕЯТЕЛЬНОСТИ ОБУЧАЮЩИХСЯ
 НА ВТОРОМ ЯЗЫКЕ**

Проблема активности личности в обучении как ведущий фактор достижения целей обучения, общего развития личности требует принципиального осмысления важнейших элементов обучения (содержания, форм, методов) и утверждает в мысли, что стратегическим направлением активизации обучения является не увеличение объема передаваемой информации, не усиление и увеличение числа контрольных мероприятий, а создание дидактических и психологических условий осмысленности учения, включения в него учащегося на уровне не только интеллектуальной, но личностной и социальной активности.

Уровень проявления активности обучающегося в обучении второму языку обуславливается основной его логикой, а также уровнем развития учебной мотивации, определяющей во многом не только уровень познавательной активности человека, но и своеобразии его личности.

В соответствии с традиционной логикой обучения, включающей такие этапы, как первичное ознакомление с материалом, или его восприятие в широком смысле слова; его осмысление; специальную работу по его закреплению и, наконец, овладение материалом, т.е. трансформацию его в практическую деятельность.

Выделяют 3 уровня активности: 1) Активность воспроизведения — характеризуется стремлением обучающегося понять, запомнить, воспроизвести знания, овладеть способами применения по образцу. 2) Активность интерпретации — связана со стремлением обучающегося постичь смысл изучаемого, установить связи, овладеть способами применения знаний в измененных условиях.

Творческая активность — предполагает устремленность обучающегося к теоретическому осмыслению знаний, самостоятельный поиск решения проблем, интенсивное проявление познавательных интересов.

Теоретический анализ указанной проблемы, передовой педагогический опыт убеждают, что наиболее конструктивным решением является создание таких психолого-педагогических условий в обучении, в которых обучаемый может занять активную личностную позицию, в наиболее полной мере выразить себя как субъект учебной деятельности, свое индивидуальное «Я». Все сказанное выше выводит на понятие «активное обучение».

А. Вербицкий интерпретирует сущность этого понятия следующим образом: активное обучение знаменует собой переход от преимущественно регламентирующих, алгоритмизированных, программированных форм и методов организации дидактического процесса к развивающим, проблемным, исследовательским, поисковым, обеспечивающим рождение познавательных мотивов и интересов, условий для творчества в обучении.

М. Новик выделяет следующие отличительные особенности активного обучения: 1) принудительная активизация мышления, когда обучаемый вынужден быть активным независимо от его желания; 2) достаточно длительное время вовлечения обучаемых в учебный процесс, поскольку их активность должна быть не кратковременной и эпизодической, а в значительной степени устойчивой и длительной (т.е. в течение всего занятия); 3) самостоятельная творческая выработка решений, повышенная степень мотивации и эмоциональности обучаемых.

Постоянное взаимодействие обучаемых и преподавателя с помощью прямых и обратных связей.

Активные методы обучения второму языку — это методы, которые побуждают учащихся к активной мыслительной и практической деятельности в процессе овладения учебным материалом. Активное обучение предполагает использование такой системы методов, которая направлена главным образом не на изложение преподавателем готовых знаний, их запоминание и воспроизведение, а на самостоятельное овладение обучающимися знаниями и умениями в процессе активной мыслительной и практической деятельности.

Особенности активных методов обучения состоят в том, что в их основе заложено побуждение к практической и мыслительной деятельности, без которой нет движения вперед в овладении знаниями.

Появление и развитие активных методов обусловлено тем, что перед обучением встали новые задачи: не только дать обучающимся знания, но и обеспечить формирование и развитие познавательных интересов и способностей, творческого мышления, умений и навыков самостоятельного умственного труда. Возникновение новых задач обусловлено бурным развитием информации. Если раньше знания, полученные в школе, техникуме, вузе, могли служить человеку долго, иногда в течение всей его трудовой жизни, то в век информационного бума их необходимо постоянно обновлять, что может быть достигнуто главным образом путем самообразования, а это требует от человека знания иностранных языков.

Познавательная активность на втором языке означает интеллектуально-эмоциональный отклик на процесс познания, стремление обучающегося к получению иноязычной информации.

Под познавательной самостоятельностью принято понимать стремление и умение самостоятельно мыслить, способность ориентироваться в новой языковой ситуации

Важнейшим средством активизации личности в обучении второму языку выступают активные методы обучения

Активизация обучения осуществляется через установление прямых и обратных связей между преподавателем и обучаемыми.

Можно выделить следующие активные методы обучения второму языку: 1) Проблемное обучение — такая форма, в которой процесс обучения обучающихся приближается к поисковой, исследовательской деятельности. Успешность проблемного обучения обеспечивается совместными усилиями преподавателя и обучаемых. Основная задача преподавателя — не столько передать информацию на втором языке, сколько приучить обучающихся применению полученных знаний в нужной языковой среде. В сотрудничестве с преподавателем обучающиеся «открывают» для себя новые знания, постигают теоретические особенности отдельной науки.

Логика проблемного обучения принципиально отлична от логики информационного обучения. Если в информационном обучении содержание вносится как известный, подлежащий лишь запоминанию материал, то при проблемном обучении новое знание вводится как неизвестное для обучающихся. Функция обучающихся — не просто переработать информацию, а активно включиться в активную речевую коммуникацию на втором языке.

Основной дидактический прием «включения» мышления обучающихся при проблемном обучении — создание проблемной ситуации, имеющей форму познавательной задачи на втором языке.

Познавательные задачи на втором языке должны быть доступны по своей трудности для обучающихся, они должны учитывать языковые возможности обучаемых. Каково же дидактическое построение проблемного обучения? Главный ее метод, — логически стройное устное изложение на втором языке, точно и глубоко освещающее основные положения темы. Учебная проблема и система соподчиненных подпроблем, составленных преподавателем, «вписываются» в логику изложения. С помощью соответствующих методических приемов (постановка проблемных и информационных вопросов, выдвижение гипотез, их подтверждение или опровержение, анализ ситуации и др.) преподаватель побуждает обучающихся к совместному размышлению.

Важнейшая роль в проблемном обучении принадлежит общению диалогического типа. Чем выше степень диалогичности обучения, тем ближе она к проблемной, и наоборот, монологическое изложение приближает обучение к информационной форме.

Таким образом, при проблемном обучении базовыми являются следующие два важнейших элемента: 1) система познавательных задач, отражающих основное содержание темы; 2) общение диалогического типа, предметом которого является вводимый преподавателем языковой материал.

Один из наиболее эффективных и распространенных методов организации речевой активности на втором языке обучающихся — это метод анализа конкретных языковых ситуаций, что развивает способность к анализу нерафинированных жизненных и производственных задач. Сталкиваясь с конкретной языковой ситуацией, обучаемый должен определить: есть ли в ней проблема, в чем она состоит, определить свое отношение к ситуации.

Разыгрывание ролей — игровой метод активного обучения второму языку, характеризующийся следующими основными признаками: 1) наличие задачи и проблемы и распределение ролей между участниками их решения. Например, с помощью метода разыгрывания ролей может быть имитировано производственное совещание; 2) взаимодействие участников игрового занятия, обычно посредством проведения дискуссии на втором языке. Каждый из участников может в процессе обсуждения соглашаться или не соглашаться с мнением других участников; 3) ввод педагогом в процессе занятия корректирующих условий. Так, преподаватель может прервать обсуждение и сообщить некоторые новые сведения, которые нужно учесть при решении коммуникативной задачи, направить обсуждение в другое русло, и т.д.; 4) оценка результатов обсуждения и подведение итогов преподавателем.

Другой метод активизации речевой деятельности обучающихся — **Семинар-дискуссия** образуется как процесс диалогического общения участников, в ходе которого происходит формирование практического опыта совместного участия в обсуждении и разрешении теоретических и практических проблем.

На семинаре-дискуссии обучающиеся учатся точно выражать свои мысли в докладах и выступлениях, активно отстаивать свою точку зрения, аргументировано возражать, опровергать ошибочную позицию одноклассника. В такой работе обучающийся получает возможность построения собственной деятельности, что и обуславливает высокий уровень его интеллектуальной и личностной активности, включенности в процесс учебного познания.

Необходимым условием развертывания продуктивной дискуссии являются личные знания, которые приобретаются обучающимися на предыдущих занятиях, в процессе самостоятельной работы. Успешность семинара-дискуссии во многом зависит и от умения преподавателя его организовать. Так, семинар-дискуссия может содержать элементы «мозгового штурма» и деловой игры.

В первом случае участники стремятся выдвинуть как можно больше идей, не подвергая их критике, а потом выделяются главные, обсуждаются и развиваются, оцениваются возможности их доказательства или опровержения. В другом случае семинар-дискуссия получает своего рода ролевую «инструментовку», отражающую реальные позиции людей, участвующих в научных или иных дискуссиях. Можно ввести, например, роли ведущего, оппонента или рецензента, логика, психолога, эксперта и т.д., в зависимости от того, какой материал обсуждается и какие дидактические цели ставит преподаватель перед семинарским

занятием. Если обучающийся назначается на роль ведущего семинара-дискуссии, он получает все полномочия преподавателя по организации дискуссии: поручает кому-то из обучающихся сделать доклад по теме семинара, руководит ходом обсуждения, следит за аргументированностью доказательств или опровержений, точностью использования понятий и терминов, корректностью отношений в процессе общения, и т.д.

Оппонент или рецензент: воспроизводит процедуру оппонирования, принятую в среде исследователей. Он должен не только воспроизвести основную позицию докладчика, продемонстрировав тем самым ее понимание, найти уязвимые места или ошибки, но и предложить свой собственный вариант решения.

Логик выявляет противоречия и логические ошибки в рассуждениях докладчика или оппонента, уточняет определения понятий, анализирует ход доказательств и опровержений, правомерность выдвижения гипотезы, и т.д.

Эксперт оценивает продуктивность всей дискуссии, правомерность выдвинутых гипотез и предложений, сделанных выводов высказывает мнение о вкладе того или иного участника дискуссии в нахождение общего решения, дает характеристику того, как шло обучение участников дискуссии, и т.д.

Преподаватель может ввести в дискуссию любую ролевую позицию, если это оправдано целями и содержанием семинара. Целесообразно вводить не одну, а две парные роли (два логика, два эксперта), с тем, чтобы большее число студентов получили соответствующий опыт.

Но особая роль принадлежит, конечно, преподавателю. Он должен организовать такую подготовительную работу, которая обеспечит активное участие в дискуссии каждого обучающегося. Он определяет проблему и отдельные подпроблемы, которые будут рассматриваться на семинаре; подбирает основную и дополнительную литературу для докладчиков и выступающих; распределяет функции и формы участия студентов в коллективной работе; готовит студентов к роли оппонента, логика; руководит всей работой семинара; подводит итоги состоявшейся дискуссии.

Во время семинара-дискуссии преподаватель задает вопросы, делает отдельные замечания, уточняет основные положения доклада студента, фиксирует противоречия в рассуждениях.

На таких занятиях необходим доверительный тон общения с обучающимися, заинтересованность в высказываемых суждениях, демократичность, принципиальность в требованиях. Нельзя подавлять своим авторитетом инициативу обучающихся, необходимо создать условия интеллектуальной раскованности, использовать приемы преодоления барьеров общения, реализовывать, в конечном счете, педагогику сотрудничества.

Использованная литература

1. Бадмаев Б.Ц. Психология и методика ускоренного обучения. - М.: ГЕОТАР Медиа, 2007. - 272 с.
2. Безрукова В.С. Педагогика. Проективная педагогика. - М.: Мысль, 2009. - 318 с.
3. Вербицкий А.А. Активное обучение в высшей школе. - М: Велби, 2007. - 480 с.
4. Давыдов В.В. Проблемы развивающего обучения. - М.: Академический проект, 2007. - 231 с.

XÜLASƏ

Məqalədə tələbələrin ikinci dildə nitq aktivliyi bağlı məqsəllərdən danışılır və intensiv təlimin bəzi məsələləri araşdırılır. Qeyd olunur ki, ikinci dildə nitqin aktivliyi tələbələrin bu dildə kommunikasiya qoşulmalarından asılıdır. Məqalədə ikinci dildə nitqin aktivləşdirilməsi ilə əlaqədar bəzi metodların təhlili verilir.

Açar sözlər: nitq, metod, tələbə.

Резюме

В статье рассматриваются некоторые вопросы активизации речевой деятельности студентов на втором языке, анализируются принципы интенсивного обучения, предлагаются методы активизации речевой деятельности студентов на втором языке.

Ключевые слова: речь, методы, студенты

Summary

The paper discusses some issues of strengthening the voice activity of students in a second language, are analyzed principles intensive training methods offered activate voice activity of students in a second language.

Keywords: speech, methods, students

Рецензент доц. Т.Алиев

Таир Джафарли

**ПРОБЛЕМЫ МЕТОДИКИ ПРЕПОДАВАНИЯ ВТОРОГО ЯЗЫКА
В АЗЕРБАЙДЖАНЕ**

Методика преподавания иностранных языков, применяемая в условиях азербайджанской школы, не отвечает основным требованиям психолингвистики формирования второго языка, и в то же время противоречит ее канонам. Такая методика не активизирует речевую деятельность учащихся и приводит к пассивному владению ими языкового материала.

Признаками пассивного владения языком является то, что учащиеся или студенты понимают иностранную речь, читают, переводят на родной язык, а говорить на данном языке не могут. Анализируя причины данного положения вещей в азербайджанской лингводидактике, можно прийти к выводу о том, что в результате обучения языкам преподаватели или учителя добываются пассивного владения языками. Отсутствие коммуникативной среды, т.е. условие для применения полученных знаний или же для подключения обучающихся в активно-речевую коммуникацию, создает определенные тормозящие факторы, приводящие к пассивному владению языками. Понятие пассивное и активное владение языками определенным образом связано с психолингвистикой формирования второго языка. относится к ее категориям.

В азербайджанской лингводидактике не рассматривались вопросы, связанные с типами владения языками, т.е. понятия активного и пассивного владения языками. Действительно, в лингводидактической литературе часто употребляются понятие «активизация речевой деятельности обучающихся», однако для ее осуществления в условиях азербайджанской школы необходимо изменить направленность всей традиционной методики, не позволяющей создавать в процессе обучения языкам условия для применения полученных знаний в устно-речевой коммуникации. Иными словами, в процессе обучения происходит только усвоение содержания урока, а для организации обратной связи, т.е. тотальная проверка усвоения всеми содержания урока, не хватает учебного времени.

Соответствие учебного времени содержанию урока является одной из актуальных проблем современной лингводидактики, требующей четкого программирования и моделирования усвоения языковой информации и ее применения. В данном случае имеется в виду предварительное прогнозирование сроков и возможностей обучающихся групп по усвоению определенного количества языкового материала, предусмотренного программой обучения.

Практика показывает, что типовые программы по тому или иному языку, применяемые в условиях азербайджанской школы, не выдерживают данной критики. Даже программы, разработанные для применения в условиях азербайджанской школы, не дают основания считать, что в результате изучения тем данной программы обучающиеся будут говорить на том или ином языке. Следовательно, исходя из этого принципа можно сказать, что в языковых программах не предопределяется результативность процесса обучения, т.е. составители не уверены в том, что, изучив темы данной программы, у обучающихся вырабатываются навыки активно-речевой коммуникации.

В современной лингводидактике вопросы результативности программ рассматриваются в тесной связи с психолингвистическими возможностями обучающихся, предопределяется результативность и уровень речи в процессе владения программным материалом, методы и приемы организации полного усвоения содержания урока и его применения в активно-речевой коммуникации. Следует сказать, что современная лингводидактика требует с научной точки зрения обоснованности той или иной программы, прогнозирования с позиции психолингвистики, психологии обучающейся группы, программирования и статистики. Отсюда и широко распространенное понятие индивидуализация процесса обучения.

Индивидуализация процесса обучения предусматривает создание благоприятные условия для каждого обучающегося, для ускорения процесса усвоения ими языковой информации. Естественно, этот принцип противоречит классово-групповой системе и предлагает совсем другие способы и типы обучения.

Индивидуализация процесса обучения требует научного подхода к организации учебного процесса, учета языковых особенностей учащихся, возрастной психологии, отрицательного влияния родного языка, создания коммуникативной грамматики и словарного состава для конкретной профессиональной группы (имеется в виду студенты), прогнозирования предлагаемого программного материала и т.п.

Основным в индивидуализации процесса обучения является то, что в первый план вводится понятие интенсификации процесса обучения или же ускоренное обучение второму языку.

Сами эти понятия отражают стремление методистов и практиков к созданию новых приемов и методов обучения, отличающихся от традиционных. Это еще раз доказывает правоту мнений о постоянном стремлении данного направления к совершенствованию процесса обучения.

Совершенствование процесса обучения языкам, широко употребляемое понятие во всех бумагах и выступлениях работников Министерства Образования республики, а также методистов высших школ, должно раскрывать основные направления реформирования обучения языкам. Однако реальные шаги в этом направлении не принимаются, например, необоснованно сократились учебные часы по русскому языку в высших учебных заведениях республики, и это производилось под соусом реформирования. Если раньше в учебном плане русскому языку отводилось 450 часов, то в данное время на этот предмет в государ-

ственных вузах выделено - 90 часов. При этом требования к результативности и объему программного материала не изменились: в вузовских программах не сократилась тематика и объем обучаемой информации, полное осуществление которых не возможно количеством отведенных часов для их осуществления.

Реформирование не должно означать необоснованное сокращение учебного времени, отведенного для осуществления программного материала, а улучшение качества обучения и применение новой лингводидактической технологии, обоснованной на закономерностях современной лингводидактики, психолингвистики, программирования, моделирования и т.п.

Реформирование обучающейся системы производится в связи с возникновением новой технологии и методики ее применения, а также переоборудованием классов и аудиторий новыми типами ТСО, АВСО, компьютерной техникой и т.п. Однако в нашей республике реформирование носит скорее разрушительный, а не созидательный характер. С какой целью и для чего производятся изменения в системе обучения, сокращение часов, отведенные на преподавание языков, не выдерживает никакой критики.

Совершенствование процесса обучения возможно и необходимо, если происходит технологическая реформа в обучающей системе, что позволяет сократить сроки обучения и увеличивает пропускную способность обучающейся группы. Анализ состояния преподавания иностранных языков в азербайджанской школе показывает, что реформы, производимые в ней, не связаны с технологическими изменениями в обучающейся системе. Для действительного реформирования или совершенствования обучающейся системы необходима разработка научно-обоснованной методики преподавания языков и применения новой технологии. В связи с этим особую актуальность приобретает понятие «пропускная способность группы» и точное определение или же прогнозирование сроков обучения. Это очень важно, т.к. сокращение сроков обучения путем повышения качества преподавания и усвоения позволяет говорить об ускоренном обучении языкам.

Ускоренное обучение языкам рассматривается в современной лингводидактике, как достижение обучающимися за краткие сроки активно-речевых навыков на изучаемом языке. Современные методисты говорят о минимальных сроках обучения языкам, что в какой-то мере связано с применением обучающей и компьютерной техники. Однако методика применения такой техники должно опереться на определенные научные принципы, которые позволяют в полной мере прогнозировать и моделировать результативность занятий по языкам.

Усиление коммуникативной направленности языковых занятий должно рассматриваться в тесной связи с речевыми потребностями обучающихся на иностранном языке. Учет речевых потребностей обучающихся, прежде всего, должен отражать сферу коммуникативной деятельности обучающихся, т.е. тематику занятий необходимо связывать со специальностью обучающихся, что позволяет активизировать их речевую коммуникацию на материале изученной темы.

В этой связи в мировой лингводидактической практике получил широкое распространение страноведческий подход к процессу обучению, учитывающий лексическую направленность активно-речевой коммуникации на втором языке, т.е. автоматизирующий речевую деятельность обучающихся на материале активного словаря. Активизацию процесса обучения языкам нельзя рассматривать без учета закономерностей формирования второго языка, использование которых может дать методистам ясное представление о результативности проведенного занятия или вообще всего курса обучения.

Систематизация и прогнозирование этапов обучения позволяют в полной мере конкретизировать сроки обучения и делать выводы о состоянии владения обучающимися вторым языком, т.е. лишь в этом случае можем говорить об управляемом обучении. Управляемое обучение, сам термин не удачен с точки зрения лингводидактики, т.к. в любом случае преподаватель иностранного языка управляет процессом обучения. Однако в традиционной системе обучения преподаватель, соблюдая каноны урока, не предопределяет результативность и не управляет умственной деятельностью студентов или учащихся. Управление обучением следует рассматривать как управление умственной деятельностью обучающихся, что возлагает на этот термин больше понятия, чем в первом случае.

Управление умственной деятельностью - теория, разработанная П.Я.Гальпериным и принятая во многих развитых странах мира, где преподавание иностранных языков ведется на основе четкого программирования, прогнозирования и комплексного моделирования, - предусматривает различные методы и приемы, применение которых всегда ведет к одинаковым и стабильным результатам.

Понятие «стабильные результаты» отражает правоту применения того или иного метода и в научном отношении его обоснованность. Управление умственной деятельностью как раз имеет в виду сложное комбинирование различных психолингвистических приемов и их применение для достижения конкретной учебной цели.

Управление умственной деятельностью обучающихся исключает необоснованности лингводидактического материала, т.е. программный материал заранее проходит сложный психолингвистический анализ, определяющий сроки и мотивы обучения.

Мотивация лингводидактического материала или же мотивация обучения является одним из основных принципов, определяющих задачи и результативности учебного процесса.

Мотивированное обучение - это прежде всего стимулирование речевой деятельности обучающихся, психологическое воздействие на процесс формирования у них умственных действий. Мотивация лингводидактического материала понятие широко и раскрытие ее сущности не входит в задачу данной работы, однако следует сказать, что это немаловажный фактор в решении задач, связанных с ускоренным обучением языкам.

В Программах по иностранному языку, применяемых в азербайджанской школе, не отражены принципы мотивации, а также обоснованность лингводидактического материала.

Следовательно, соблюдая старые традиции, азербайджанская лингводидактика по сути отстает в своем развитии, и это отставание настолько существенно, приходится говорить о необходимости полного реформирования системы обучения иностранным языкам.

Нельзя также не соглашаться тем, что применение в некоторых учебных заведениях и вузах различных европейских или американских систем обучения позволяет реформировать систему преподавания иностранных языков. Для применения вышеуказанных систем необходимо разработать новую систему обучения иностранным языкам, обоснованную на достижениях современной лингводидактики, психолингвистики, программирования и моделирования иными словами разработать методику, включающую комплексный подход к процессу обучения, коренным образом отличающуюся от традиционной, с одной стороны, и переоснащение классов и аудиторий новой технологией, с другой стороны.

Современная лингводидактика в отличие от традиционной методики преподавания языков стремится максимально использовать учебное время для активизации речевой деятельности. С этой позиции широкое распространение получило понятие пропускная способность обучающейся группы. В данное понятие вложены определенные принципы, которые предопределяют результативность занятия, поэтому конкретизируется уровень усвоения понятием минимальное, среднее и максимальное усвоение.

Пропускная способность включает в себя сложный психолингвистический анализ состояния речи и способности обучающейся группы. Сюда входит анализ языковой способности того или иного обучающегося, тренировка памяти по сохранению иноязычной информации, ее воспроизведение, объем данной информации и т.п. Иными словами, в результате такого анализа преподаватель определяет количественную и качественную сторону вводимой информации. Понятие интенсификация процесса обучения иностранным языкам отражает стремление общества достижения стабильных результатов в преподавании иностранных языков. А это возможно лишь путем комплексного подхода к процессу обучения языкам и решения технологических задач, связанных с внедрением различных обучающих систем и оборудования, что требует совсем иной системы организации учебного процесса, т.е. новой методики преподавания языкам, отражающей потребности азербайджанской школы. Наши методисты и преподаватели ведут занятия по установившейся традиционной методике, такой же как для русской или английской школы. В этих методиках же не отражены тормозящие обучение явления, которые существенным образом влияют на речевую коммуникацию обучающихся. Вне поля зрения остается отрицательное влияние родного языка, тормозящее процесс формирования второго языка.

Механизм формирования второго языка нельзя рассматривать только в психологическом аспекте. К данной проблеме необходим комплексный подход, который должен охватить все научные отрасли, рассматривающие процесс формирования второго языка. Сюда относятся психология памяти, психолингвистика, программирование, информатика и др.

Формирование второго языка - сложный психолингвистический процесс, отражающий лингвоповеденческий характер деятельности обучающихся, имеющий непосредственное отношение к его памяти.

Участие памяти в формировании второго языка неоспоримо. Однако использование закономерностей памяти в процессе обучения остается желать лучшего. Еще на древнем Востоке педагоги при выборе ученика, а выбор тогда осуществлялся по строгим правилам определения способности восприятия, обращали внимание на «зейн», т.е. на умение ученика сохранять в памяти определенное количество информации, услышанной от педагога.

Роль памяти в обучении языкам велика, т.к. современная лингводидактика рассматривает конечной целью процесса обучения второму языку накопление информации в долговременной памяти. Поэтому начиная с 50-х годов в американской, а затем европейской лингводидактике серьезно стали подходить к проблеме организации усвоения путем активного воздействия на память обучающихся. Техническое обеспечение классов и аудиторий позволили американцам впервые осуществлять в классово-групповой системе обучения индивидуальный подход к каждому обучающемуся, создающий все условия для проявления ему своих возможностей.

Таким образом, возникло программированное обучение, основанное на научном подходе к процессу обучения с точки зрения психологии памяти и использования ее закономерностей.

Программированное обучение в Советском Союзе не применялось по одной причине, что для индивидуализации процесса обучения не создавались обучающие машины или же не обеспечивались школы и вузы. Поэтому если программирование и применялось, то это носил экспериментальный характер или же эпизодический.

Для программированного обучения существенное значение имеет создание обучающих программ, предопределяющих результативность процесса обучения. Проблемы программированного обучения, обучающих программ, методики из создания, разработки принципов обучающих программ, научно-теоретического обеспечения данной методики и решения многих других вопросов азербайджанской лингводидактики являются одним из направлений реформирования азербайджанской школы.

С этой позиции применение психолингвистических, научно-обоснованных теорий формирования второго языка может стать основными принципами создания обучающих программ.

Психолингвистика формирования второго языка рассматривается нами как научное направление, изучающее закономерности языкового поведения обучающихся при изучении неродного языка.

Азербайджанская лингводидактика не опирается на научно-обоснованные методы и приемы обучения и работает на основе принципов, воспринятых из русской школы и по классово-групповой системе, что исключает индивидуализацию процесса обучения.

Психолингвистическое обеспечение реформирования обучения иностранному языку имеет существенное значение для создания новых обучающих систем и программ, моделирования занятий и понимания сути, происходящих изменений в речи и поведении обучающихся. С другой стороны принципы индивидуализации обучения языкам требуют создания таких условий, при которых тот или иной обучающийся может в полной мере проявлять свои возможности и способности в процессе обучения второму языку. Предварительное прогнозирование лингводидактического материала, предусмотренного для полного усвоения, требует разработки принципов алгоритмизации процесса обучения.

Алгоритмизация процесса обучения- понятие, перенятое из программирования обучения или вообще программирования, представляет собой последовательное обязательное действие для достижения конкретной цели. Для создания алгоритмов процесса обучения в данном случае необходимо знать закономерности формирования второго языка, что позволяет устранять тормозящие усвоение явления и ускорять процесс обучения и сокращать его сроки. Поэтому в алгоритмизации процесса обучения существенное значение имеет психология языкового поведения обучающихся. Алгоритмы - это системное обеспечение обучения, как вы знаете, в системе не существует лишних и ненужных элементов.

Алгоритмизация процесса обучения позволит азербайджанским методистам создать различные программы, предварительно обеспечивающие результативность обучения. Мы стремимся, чтобы обучение языкам был управляемым процессом, что тесным образом связано с алгоритмизацией. Управляемый процесс понимается нами как способ достижения учебной цели путем последовательного выполнения определенных действий как со стороны преподавателя, так и ученика или студента. Организация и применение таких действий и их совершенствование должны научно обосноваться и объясниться, что устранит ошибки, допущенные в процессе обучения иностранным языкам.

Литература

1. Гальперин П.Я. Введение в психологию. – М.: Книжный дом «Университет», 1999
2. Леонтьев А.А. Функции и формы речи //Основы теории речевой деятельности. М., 1974.
3. Леонтьев А.А. Слово в речевой деятельности. М., 1965.
4. Психология билингвизма //Сб. научных трудов. Вып. 260. (Отв. редактор И.А.Зимняя). М., 1986.
5. Савельева Э.Н. Индивидуально-психологические особенности овладения иностранным языком в ролевой игре: Автореф. канд. дис. М., 1991.
6. Слобин Д., Дж. Грин. Психолингвистика. М., 1976.
7. Теплов Б.М. Проблемы индивидуальных различий. М., 1961.

Ключевые слова: Психолингвистика, лингводидактика, методика

Xülasə

Məqalədə Azərbaycan linqvodidaktikasında ikinci dilin öyrənilməsi ilə bağlı ortaya çıxan bəzi problemlərdən danışılır. Qeyd edilir ki, dilin tədrisi ilə bağlı aparılan islahatlar elmi nailiyyətlərə əsaslanmalıdır və yeni metodikanın tətbiqi özünü göstərməlidir.

RƏYÇİ: dos.L.Ələkbərova

Масимова Земфира⁸

НЕКОТОРЫЕ АКТУЛЬНЫЕ ВОПРОСЫ ОБУЧЕНИЯ СТУДЕНТОВ-АЗЕРБАЙДЖАНЦЕВ РУССКОМУ ЯЗЫКУ

Обучение русскому языку в вузах Азербайджана не начинается с нулевого этапа: большинство поступающих в эти вузы уже изучали русский язык в средней школе. Поэтому количество времени, предусмотренного вузовскими учебными планами для изучения русского языка, сравнительно невелико (в пределах от 90-120 часов). Во всех вузах республики имеются программы и учебные пособия, составленные коллективами преподавателей русского языка. Однако некоторые вопросы, связанные с организацией и определением содержания обучения в вузе остаются нераскрытыми. К их числу можно отнести: а) соотношение, взаимосвязь видов речевой деятельности, выделение среди них главных и второстепенных видов; б) обучение различным аспектам языка — особенно грамматике и лексике — с учетом специфики преподавания русского языка в азербайджанской аудитории; в) требования к построению системы упражнений, направленной на формирование и развитие навыков и умений, которые обеспечивают нужный уровень активного и пассивного владения языковым материалом.

Анализ коммуникативных потребностей показывает, что для них особенно актуальным представляется умение полно и точно извлекать нужную информацию из письменных источников, общаться на русском языке в пределах определенного круга тем и ситуаций, непосредственно связанных с повседневной профессиональной деятельностью будущих специалистов. Таким образом, цели обучения русскому языку в азербайджанских вузах можно характеризовать как рецептивно-продуктивные с установкой на чтение. Из наиболее распространенных его видов — изучающее, ознакомительное, просмотровое (поисковое) — обучающиеся особо остро ощущают потребность в изучающем чтении, предполагающем глубокое проникновение в текст, а также в ознакомительном чтении, требующем общего охвата содержания. Как показал анализ коммуникативных потребностей учащихся вузов, изучающему чтению должна отводиться ведущая роль. Особенности обучения русскому языку студентов-азербайджанцев обуславливают необходимость выделения в курсе русского языка двух основных этапов: начального и основного. Такое деление обусловлено следующими факторами: а) значительное ограничение учебного времени *на начальном* этапе, представляется весьма актуальным и нужным.

Как известно, при овладении иноязычной речью особую роль играет изучение ее грамматического строя. Вся информация, содержащаяся в письменном тексте, передается исключительно средствами языка, в первую очередь лексическими и грамматическими единицами. Процесс извлечения информации из текста на иностранном языке предполагает владение студентами языковыми средствами, используемыми носителями данного языка для передачи своих мыслей в письменном виде.

Процесс овладения языковыми средствами русского языка требует от студентов-азербайджанцев систематической тренировки. Поэтому мы считаем, что к работе над обучением чтению следует приступать уже на начальном этапе. При этом особое внимание необходимо уделять обучению грамматической стороне чтения как основного вида речевой деятельности для студентов-азербайджанцев.

Обучение грамматической стороне чтения предполагает: а) понимание различного рода так называемых межфразовых отношений; б) определение значений слов, словосочетаний на основе структурных особенностей их состава; в) адекватное становление различных механизмов, участвующих в процессе извлечения информации, например языковая догадка, антиципация и т. д.; г) выработку автоматизированных действий по использованию (узнаванию) языковых (грамматических) средств на основе их формальных отличительных признаков; д) опору на положительное воздействие явлений и механизмов, полностью или частично совпадающих в языковой системе иностранного и родного языков, или преодоление интерференции. Процесс обучения грамматической стороне чтения в описанных условиях включает в себе определенные трудности. Эти трудности, на наш взгляд, связаны с вопросами тренировки грамматического материала и формирования речевых и языковых автоматизмов (автоматизированные действия) по использованию (сличение и различение) изучаемых грамматических явлений русского языка на начальном этапе обучения.

Экспериментально доказано, что по окончании курса русского языка у студентов недостаточно отработаны некоторые навыки и умения чтения. Как правило, студенты не умеют правильно ориентироваться в структурных особенностях русского предложения. Навыки узнавания морфологических и синтаксических особенностей слов, словосочетаний и предложений требуют более высокого уровня знаний. Низкий уровень владения грамматическим материалом значительно затрудняет преодоление языковых трудностей, появляющихся как результат интерференции.

Интерференция (отрицательный перенос речевых и языковых явлений с родного языка на иностранный) обусловлена степенью расхождения или сходства изучаемых явлений иностранного языка с подобными явлениями родного. Интерференция может влиять и на процесс становления речевых и языковых автоматизмов, подлежащих формированию при обучении иностранному языку. Отсюда следует, что одной из ос-

⁸ BDU. Rus dili kafedrası .Baş müəllim.

новых практических задач курса русского языка в азербайджанских вузах является предупреждение и преодоление интерферирующего влияния устойчивых автоматизмов, действующих в родном языке студентов.

В результате анализа типичных для студентов- азербайджанцев грамматических ошибок, влияющих на понимание содержания текста, обнаружено, что автоматизированные действия, свойственные процессу извлечения информации в азербайджанском языке, оказывают значительное интерферирующее воздействие на подобные недостаточно развитые механизмы чтения на русском языке (как, например, языковая догадка и антиципация). Нередко при чтении текста студенты не различают словообразовательные элементы слов и словосочетаний, поэтому они не могут определить значения новых лексических единиц, опираясь на изученные словообразовательные модели. Дистантное расположение главных членов предложения, употребление обособленных членов и причастных конструкций в русском языке вызывают затруднения у обучающихся, что свидетельствует о необработанности нужных автоматизмов. Таким образом, можно отметить следующее.

1.Трудности, испытываемые азербайджанскими студентами в процессе извлечения информации из текста, обусловлены: отсутствием или недостаточным уровнем развитости рецептивных автоматизированных грамматических действий по узнаванию языковых средств на основе их формально выраженных отличительных признаков;

2.интерферирующим влиянием характерных для зрелого чтения на родном языке частично сходных автоматизмов.

3.Работа над формированием и развитием навыков и умений чтения и, в особенности, грамматических навыков должна проводиться уже на начальном этапе обучения. 3. В условиях азербайджанской школы обучение грамматической стороне чтения призвано стать важным организующим элементом методики обучения этому речевому умению на начальном этапе.

По данным психологии обучения иностранным языкам, чтение как деятельность возможно благодаря развитию умения читать. Это умение включает в качестве творческих компонентов становление определенных автоматизированных действий-навыков, в том числе грамматических (морфологические и синтаксические). Навыки и умения вырабатываются в результате тренировки. Их формирование и развитие возможны лишь в процессе длительного и систематического упражнения в данном виде речевой деятельности в процессе постепенного овладения ею.

Большое значение при обучении основам чтения имеет владение изучающим чтением. Особенностью извлечения информации при изучающем чтении является умение учащихся понимать сложные в языковом плане предложения. Такое требование предполагает минимальный уровень автоматизированности действий по сличению и различению сходных языковых (грамматических) явлений в изучаемом языке и частично сходных языковых явлений в родном и иностранном языках.

Несомненную роль грамматического аспекта изучающего чтения подтверждают случаи интуитивного восприятия грамматической информации в предложении. Студенты, как правило, сталкиваются с трудностями, заставляющими их переключать свое внимание — до данного момента осуществляемое произвольно — со смыслового содержания читаемого на грамматические формы непонятых слов, словосочетаний, частей предложений. Такие случаи наиболее часто наблюдаются на начальном этапе обучения, когда основные базисные навыки и умения, обеспечивающие владение языковым материалом, еще недостаточно сформированы. Вышеуказанные трудности при извлечении информации заметно усугубляются в связи с особенностями грамматических явлений русского языка, полностью отсутствующих в грамматической системе испанского языка или частично представленных в ней. К таким явлениям можно отнести следующие:

а)различный характер языковой системы русского и испанского языков (флективный характер всей системы русского языка в отличие от системы азербайджанского языка);

б)сложность видовременной системы русского глагола, не имеющей полных соответствий в ряде языков, в том числе и в азербайджанском;

в)специфика словосочетания слов и предложений в обоих языках и т. д.

Изучающее чтение, представляя собой речевое умение, возможно, на наш взгляд, благодаря наличию и функционированию определенных речевых (синтетических) и языковых (аналитических) действий. Из них по назначению и психолингвистической природе выделяются действия, обеспечивающие процесс узнавания словообразований и формоизменений, а также расположения слов и словосочетаний в предложении или его частях. Как рецептивная речевая деятельность изучающее чтение характеризуется произвольностью / произвольностью восприятия грамматической информации, содержащейся в читаемом тексте.

Произвольность восприятия (полное отсутствие сознательного внимания на языковую форму выражения) обеспечивается определенного рода рецептивно-речевыми грамматическими автоматизмами. Их функционирование позволяет читающему воспринимать формальную сторону чтения, т. е. грамматическую информацию текста, и смысловое содержание читаемого в единстве. Произвольное восприятие грамматической информации текста пред предполагает, в нашем представлении, отсутствие какой-либо дешифровки грамматических знаков. Произвольное восприятие грамматической информации, т. е. восприятие, основанное на дискурсивно-аналитическом процессе понимания грамматической информации текста, возможно как результат функционирования другого характера рецептивных грамматических действий. Поскольку эти

действия направлены на декодирование смысловой информации текста с опорой на дискурсивно-аналитический процесс понимания грамматически значимых показателей или признаков используемых языковых средств, их можно характеризовать как рецептивно-языковые грамматические автоматизмы.

Рецептивно-языковые грамматические автоматизмы формируются и развиваются на основе полученных ранее знаний языковой системы изучаемого языка, усвоение которых происходит путем систематизации и обобщения закономерностей изученных грамматических явлений (главным образом в виде правил-инструкций) и постепенного накопления индивидуального читательского опыта.

Однако при обучении изучающему чтению следует иметь в виду, что одного знания правил недостаточно. Необходимо также формировать и развивать у учащихся автоматизмы по использованию этих правил и восстановлению на их основе смысловых отношений на разных уровнях языкового выражения письменного текста: между отдельными словами в предложении, между частями сложных предложений и между отдельными предложениями текста. При обучении русскому языку студентов-азербайджанцев выработка подобных автоматизмов приобретает особое практическое значение. Обычно развитие и совершенствование умения чтения на родном языке достигаются в результате: а) изучения грамматических основ родного языка; б) постоянного чтения литературы разных стилей и жанров. Для того чтобы умение чтения достигло совершенства, требуется систематическая практика. Грамматические основы родного языка усваиваются в школе. Они активизируются в результате повседневного речевого устного и письменного общения. Однако при обучении иностранному языку в специфических языковых условиях (отсутствие языковой среды, лимитированное количество учебного времени, нулевой уровень подготовки, незначительный лингвистический опыт, недостаточная концентрация учебного времени в период обучения ит.д.) возможностей для адекватной выработки рецептивно-речевых и языковых грамматических автоматизмов чтения путем лишь одного способа—систематической практики в чтении как деятельности—видимо, нет. Наиболее целесообразным подходом к решению вопроса о формировании и развитии названных автоматизмов нам представляется обучение грамматической стороне изучающего чтения и формирование и развитие основного знакомительного чтения на начальном этапе обучения (т. е. студенты нужно учить не только беспереводному, синтетическому чтению, но чтению с элементами анализа).

В условиях обучения студентов-азербайджанцев невозможно развивать до степени совершенства навыки и умения, обеспечивающие произвольное восприятие и понимание грамматической информации текста. Это обстоятельство указывает на необходимость вооружать студентов рецептивно-речевыми и рецептивно-языковыми грамматическими автоматизмами, обеспечивающими минимальный уровень произвольного и произвольного восприятия и понимания грамматической информации, содержащейся в тексте. Такой подход к данной проблеме будет способствовать развитию у будущих специалистов умения самостоятельного обращения с различными источниками информации (книги, журналы, техническая документация и т. д.). Итак, в процессе извлечения нужной информации и при необходимости понимать сложные грамматические явления неродного языка учащиеся могут использовать те или другие отработанные автоматизмы. Исходя из вышеизложенного, можно сделать следующие выводы:

1. Коммуникативные потребности азербайджанских вузов в практическом владении русским языком определяют необходимость выработки у них умения максимально полно и точно извлекать полезную информацию из текстов по специальности с помощью словаря. Поэтому при обучении чтению как основному виду речевой деятельности изучающему чтению целесообразно отводить ведущую роль.

2. Специфика условий обучения русскому языку в кубинских вузах указывает на необходимость развивать навыки и умения чтения уже на начальном этапе, акцентируя при этом внимание на овладении учащимися основами изучающего и ознакомительного видов чтения.

3. Трудности, испытываемые обучающимися в процессе извлечения смысловой информации из текста, вызваны, главным образом, отсутствием или недостаточным уровнем развития рецептивных грамматических автоматизмов по узнаванию грамматических средств, используемых для языкового оформления письменного текста, а также интерференцией. Изучающее чтение предполагает становление разных по своему назначению и характеру рецептивных грамматических автоматизмов (автоматизированные грамматические действия). Одни автоматизмы «обеспечивают произвольное восприятие и понимание грамматической информации текста, другие — произвольное (сознательное, с элементами анализа) восприятие и понимание грамматической информации на основе дискурсивно-аналитического процесса узнавания грамматических средств по их формально выраженным отличительным признакам.

5. При обучении основам изучающего чтения особую роль играет работа над грамматическим аспектом. Обучение грамматической стороне изучающего чтения предполагает формирование рецептивных грамматических автоматизмов, функционирование которых делает возможным произвольное/произвольное восприятие и понимание грамматической информации, содержащейся в письменном тексте. В процессе извлечения информации при изучающем чтении, видимо, преобладает функционирование автоматизмов, обеспечивающих произвольное восприятие и понимание грамматической информации письменного текста.

Abdullayeva Mahirə Mölud qızı¹

İBTİDAI SİNİFLƏRDƏ İFADƏLİ ÖXU BACARIQLARININ İNKİŞAF ETDİRİLMƏSİ

Şagirdlərdə düzgün, ifadəli oxu vərdişlərinin aşılması onların estetik tərbiyəsinin, ümumi mədəni inkişafının əsas cəhətlərindən birini təşkil edir. Ona görə də məktəblərimizdə bu məsələyə ciddi diqqət yetirilməsi Azərbaycan dili müəllimlərinin qarşısında qoyulan ən mühüm vəzifələrdən biri hesab edilir.

“Bilirik ki, oxu bacarığının inkişaf etdirilməsi təhsilin və qiymətləndirmənin ən vacib komponentlərindən biridir. Yeni Azərbaycan dili dərsliklərində oxu üzrə standartları reallaşdırmaq üçün bədii və elmi-kütləvi mətnlər verilmişdir”(5,s.11).

Onu da qeyd etmək ki, şagirdlərdə ifadəli oxu vərdişlərinin formalaşdırılması yalnız ədəbiyyat dərsləri ilə məhdudlaşdırılmır, eyni zamanda digər fənnlərin, eləcə də Azərbaycan dili məşğələlərində də diqqət yetirmək (mətnin oxunması və dərslərin nağıl edilməsi zamanı) tələb olunur: ifadəli oxunun bir sıra şərtləri qrammatikadan keçilən müvafiq mövzularla əlaqədar olaraq öyrədilir.

Bu məqalədə ifadəli oxu metodikasının yalnız konkret bir məsələsindən, ifadəli oxunun əsas şərtlərindən bəhs etmək nəzərdə tutulmuşdur. Bu şərtləri iki qismə bölmək olar: 1) texniki şərtlər – buraya şifahi nitqin eşitmə, səslənmə ilə əlaqədar olan texniki cəhətləri (diksiya, ədəbi tələffüz, tənəffüz və səs) daxildir; 2) məntiqi və bədii şərtlər – buraya isə əsərin hər bir cümləsindəki mənə, hiss və duyğuları, ehtirası ifadə edən vasitələrdən istifadə şərtləri kimi məsələlər daxildir.

Oxu üçün oxucunun cümlədə məntiqi vurğunun yeri haqqında bir sıra zəruri qaydaları bilməsi lazımdır. Bunları təxminən aşağıdakı şəkildə qruplaşdırmaq olar:

- Sadə cümlədə mübtədə və ya xəbər məntiqi vurğu qəbul edir. Oxucunun rəyindən asılı olaraq bunların biri (mübtədə və xəbər) mütləq məntiqi vurğu qəbul edir. Eyni vaxtda mübtədə, həm də xəbər vurğulu ola bilməz.
- Cümlədə ziddiyyət mənası bildirən sözlər, daha doğrusu, qarşılaşdırılan sözlər vurğu qəbul etməlidir. Məsələn: O konfrans barədə yox, orada edəcəyi çıxış barədə düşünürdü.
- Cümlədə yeni məfhum vurğu qəbul etməlidir. Məsələn: tutaq ki, bir neçə nəfər xəstənin yanında oturub həkimin gəlməsini səbirsizliklə gözləyir. Bu zaman bir nəfər həkimin gəlməsini xəbər verir. O gəldi. Bu cümlədə gəlmək sözü hökmən vurğu altında deyilməlidir.
- Müqayicə edilən sözlər vurğulu deyilməlidir. Məsələn: Taxıl talaları dəniz kimi dalğalanırdı.
- Nida cümlədə həmişə vurğu qəbul edir.
- Cümlədə təkrar və məntiqi fasilələrlə ayrılan xitablar məntiqi vurğu qəbul edir.

Maraqlıdır ki, xitablar cümlənin əvvəlində və axırında həmişə vurğulu olur. Cümlə ortasında isə həm vurğulu, həm də vurğusuz ola bilər.

“Müəllim oxu zamanı baş verə biləcək səhvləri nəzərə almalı və onların aradan qaldırılması, eləcə də şagirdlərlə səssiz oxu bacarığının formalaşdırılması istiqamətində iş geniş yer verməlidir (1.s.14).

Nitqin mənasının dinləyici üçün aydın, dəqiq olması məntiqi vurğudan aslıdır. Yerində işlənməyən, yəni yeri dəyişilən vurğu cümlənin mənasının təkrar olunmasına gətirib çıxarır. Cümlədə vurğunun yeri aşağıdakı şəkildə dəyişə bilər. Siz məktəbin bağında ağac əkdiniz? Siz məktəbin bağında ağac əkdiniz? Siz məktəbin bağında ağac əkdiniz? Siz məktəbin bağında ağac əkdiniz? Məntiqi vurğu ibtidai siniflərdə ədəbi əsərlərin ifadəli oxusunda xüsusi əhəmiyyət kəsb edir.

Oxu zamanı bəzən məntiqi fasilənin gözlənilməsi çətin olduğundan müəllimin fikri tez-tez təhrif olunur. İbtidai sinif şagirdləri, adətən, şeirin ilk iki misrasını xüsusi ahənglə, nəغمəyə salaraq oxuyur sonra axıradək hər bənddəki ilk iki misra həmin ahənglə davam edir. Bəzən oxu prosesində şagirdlər nəfəs alma prosesində fasilələrin yerini düzgün müəyyənləşdirmir, lazım olmayan yerdə fasiləyə yol verirlər. Fasilənin yerinə düşməməsi oxunun ifadəliliyini aşağı salır, mənanın başqa cür anlaşılmasına şərait yaradır.

Belə hesab etmək doğru olmaz ki, məntiqi vurğu həmişə səsin tonunun yüksəlməsilə ifadə olunur. Bir çox hallarda, əksinə, üzərinə vurğu düşən söz aşağı tonla, aşağı intonasiya ilə tələffüz edilir. Məsələn: N.Xəzrinin belə bir şeirini nəzərdən keçirək:

Ellərə car çəkən payızın səsi,
Düzlərdə sərt əsən küləklərdədir.
Mehriban baharın isti nəfəsi
Ancaq ürəklərdə, ürəklərdədir (2, s.72).

Burada **car** (çəkən), **sərt** (əsən) və **ancaq** sözləri güclü vurğu ilə oxunduğu halda, ürəklərdə, ürəklərdədir sözlərini aşağıdan, az qala pıçılı ilə tələffüz etmək lazımdır.

Əyər məntiqi vurğulu söz və ya sözlərin düzgünlüyü müəyyənləşdirilsə, onlarda tələffüzün düzgünlüyü qorunarsa, fasiləyə düzgün əməl edilərsə, oxuda keyfiyyətin yüksəldiyi müşahidə edilir. Mətnə həmcins üzvlü cümlələrdə sadalanan sözlərin vurğu ilə fərqləndirilməsi vacibdir. Məsələn: Ən qısa zamanda testləri, sualları, çalışmaları yerinə yetirən şagird qalib olacaq. “Oxunun keyfiyyəti şagirdlərin oxu vərdişlərinə necə yiyələnmələrindən aslıdır (4, s.224).

Nitqimizdə bəzi qüvvələndirici sözlər vardır ki, mətnin oxusu zamanı müəllimin diqqəti həmin sözlərin şagirdlər tərəfindən oxunmasına yönəldilməsidir. Bu zaman şagirdlərin xüsusi vurğu ilə deyilən sözləri müəyyənləşdirə bilməsi üçün izah vermək lazımdır. Belə ki,

- Sənin fikrin nədir?
- Ancaq xaricdə təhsil almaq arzusundayam. Hətta atamla bu barədə uzun-uzadı danışmışam. Mənim fikrimlə yalnız anam razılaşmır.

Ancaq, hətta, yalnız sözləri yüvvətləndirilən sözün əvvəlində gəlir. İfadəliliyə oxunan mətnin rəvanlığı, ritmi, melodikası və s. daxildir. Oxunun rəvanlığı danışq nitqinin şifahi nitqin rəvanlığına yaxın olmalıdırsa, sürətli və ya asta oxu, yersiz fasilələrə yol verilməsi oxunun məzmununun dərk olunmasını çətinləşdirir. İbtidai sinif Azərbaycan dili dərslində mətnə aid şəkillər oxunun sürətini artırır və yaxud azaldır? Beləki, III sinif dərslində R.Rzanın “Yallı rəqsi” şeirinə çəkilmiş şəkildə bir qadın rəqs prosesində təsvir olunmuşdur və rəqsin tempinə uyğun olaraq o ritmik oxunmalıdır:

Daşlarda bir şəkil var
Yallı gedir adamlar
Yada düşür gör nələr
Ən çətin zamanda da
İnsan qülüb-oynamış (2,s.192).

Bu parçanı asta oxumaq olmaz. Dərsləkdəki “Qələm” şeiri isə nisbətən asta sürətlə oxunmalıdır:

Müəllimin qələmi
İnci düzdü vərəqdə.

Baxın həmin qələmdən

Aldı o gün Şəfəq də (2, s.33).

Göründüyü kimi şeirlərin oxunmasında ritmin gözlənilməsi daha vacibdir. Ümumiyyətlə, oxu zamanı şeirin məzmunundan asılı olaraq sürət seçilir. Məsələn, Tofiq Bayramın elə həmin dərsləkdəki şeiri çox aşağı sürətlə oxunur:

Çörəyi əlimlə didərdim hərdən,
Elə ki, yeməkdən gözüm doyardı,
Anam tikələri götürüb yerdən,
Öpüb gözlərinin üstə qoyardı (2, s.80).

Bu misrada ifadə olunan insan həyatının əsasını təşkil edən, bəşərin əvəzolunmaz neməti olan çörəyə məhəbbət hissi, şairin kövrək uşaqlıq xatirəsi yavaş sürətlə verilir. “Qatar” şeirinin oxusunun rəvanlığı asta sürətlə uyğun gəlir və onu belə oxusu mümkün deyil: Qatar gəlir uzaqdan, Tak-tak, tak-tak, tak-tak-tak...(2, s.206).

İntonasiya geniş anlayışdır və bura vurğu, fasilə, sürət, ritm daxildir. İntonasiya oxunan mətnin məzmun çalarlığıdır. İntonasiyaya söz və ifadələri, qrammatik cəhətdən ardıcıl gələn cümlələri məzmun və formaca bir-birinə calaşdırır, formalaşmış fikri ifadə edir.

I-IV sinif Azərbaycan dili dərsləklərindəki materialların bir qismi sən və oynaq ritm tələb edirsə, digər qismi ağır, həzn bir ahəng tələb edir. Oxu materialının məzmununun mahiyyətinin, məqsədinin, oradakı hissələrin, duyğuların, başqa sözlə, ruhi incəliklərinə qədər meydana çıxmasına şərait yaradır. Oxu prosesində nəfəs, səs, diksiya və s. kimi texniki cəhətlər də nəzərə alınmalıdır. Şagirdlər oxu prosesində mətndəki rollara uyğun səslərini dəyişmək bacarığı da qazanırlar. İbtidai sinif şagirdlərinin ədəbi tələffüz qaydalarını gözləməsindən, oxunun temp və tembrindən asılı olaraq intonasiya rəngarəngliyi meydana çıxır. Bu zaman müəllimin vəzifələrindən biri şagirdlərə oxu materialının məzmun və formasına uyğun intonasiya variantları, məntiqi vurğuya əməl etmək bacarığı aşılamaqdan ibarətdir.

Bədii əsərləri iftixar, məhəbbət, təəssüf, həyəcan, nəsihət, peçmançılıq, qorxu və s. duyğuları ifadə edən tonda oxuya bilməsi üçün şagirdlərlə intonasiya üzrə iş aparmaq lazımdır. Oxunun hissələri ifadə etməsində oxuyanın (yəni şagirdin) rolu böyükdür, oxu zamanı adı çəkdiyimiz hissələri yarada bilməsə, dinləyiciyə çatdıra bilməz. Məsələn, II sinifdə Ə.Cəmilin “Vətən” şeirində ana yurdun gözəlliklərinə həsr olunmuş parça sevgi və iftixar hissi ilə oxunmalıdır. Həmçinin, IV sinifdə Əli Kaminin “Əsgər marşı”, B.Vahabzadənin “Azərbaycan- Türkiyə şeiri də bu hissələrlə oxunmalıdır. Məsələn:

Vətən məni yetişdirib bu ellərə yolladı,
Bu torpağa qurban deyib Allaha ismarladı.
“Boş oturma, çalış, - dedi, - xidmət etlə Vətənə.
Südüm sənə halal olmaz, sən baş əysən düşməne (3, s.47).

Bir millətlik, iki dövlət,
Eyni arzu, eyni niyyət.
Hər ikisi cümhuriyyət –

Azərbaycan – Türkiyə (3, s.45) və s.

Sonuncu şeirin xüsusilə son iki misrası oxunarkən bir heyranlıq hissi səsin tonunda ifadə olunmalıdır.

Təmsillərin oxunması, personajın hansı tonla səslənməsi diqqətdə saxlanmalıdır. Canavar qəzəbli, dovşan qorxaq olduğu üçün onlara aid sözlər də oxunarkən bu hissi qabartmaq, tülkünün isə hiyləgərliyini, yaltaqlığını əks etdirmək lazımdır. Əlbəttə ki, müəllimin nümunəvi oxusu şagirdlərə bu mənada dəstək ola bilər. Lakin bununla kifayətlənməməli, şagirdlərin diqqətini aktyor, fiktör və bədii qiraət ustalarının nitqinə də yönəltmək lazımdır.

Şeirlərdə, ya da mətnlərdə işlədilən məcazları, onların mənalarını şagirdlər çox zaman izah edə bilmirlər. Bu baxımdan oxu mətnləri ilə iş zamanı, oxu dərslərində lüğət üzrə iş də xüsusi yer verilməlidir. Şagirdlər həqiqi və

məcəzi mənalı sözlərin mənalarını bəzən qarışdırırlar. Məsələn: “həyat gözəldir”, “yarpaqlar pıçıldasır”, “ulduzlar axır” və s. kimi ifadələrin həqiqi və ya məcazi mənada olduğunu müəyyənləşdirməkdə bəzən çətinlik çəkirlər.

Ədəbi əsərlərin oxunmasından əlavə, verilmiş sözlərin məzmunca izahı vacibdir. İbtidai siniflərdin dərslərlərində mətnlər, şeirlər və atalar sözləri, bayatılar, tapmacalar, nağıllar, vardır. Oxuyub izah etməyə ehtiyac varmı? Elə mətnlər də var ki, adi fikirlər də emosional verilir. Məsələn şagird Z.Cabbarzadənin “Kəndimiz” şeirindəki fikirləri başa düşməkdə çətinlik çəkə bilər:

Səhər üfüqlərdən,
Qızıl günəş boylanır.
Əks edir bulaqlarda,
Sular alışıb-yanır (3,s.206).

Şeirdəki sözlər şagirdə tanış gəlmir, suların alışıb-yanmasına da inanmır, odur ki, burada müəllimin şərhli mütləqdir, o, uşaqları səhərlər üfucə baxmağı məsləhət görə bilər. Səhərin gözəlliyini, necə açılmasını, havanın işıqlanmasını, günəşin üfucdən boylanmasını, şeirdəki kimi desək “bax”masını və onun şüalarının bulağın üzərinə düşərək sanki suyu alışıb-yandırmasını, hətta hansı rəngə çaldığını belə şagirdlərin gözü önündə canlandırmaq da olar. Əyər şagirdlərdən çoxu bunu görməmişlərsə, onlara adi havada günəş çıxarkən qabda su qoyub, müşahidə etməyi tövsiyyə də oluna bilər. Əsərlərin oxunması zamanı əyani vəsaitdən istifadə edilməsi onun estetik gücünü xeyli qüvvətləndirir və dərslin maraqlı keçməsinə təmin edir. İbtidai sinif müəllimləri imkan daxilində əyani vasitələrdən də istifadə etməlidir. Məsələn, II sinifdə “Qədim xalça” mətni üzərində iş aparılarkən müəllimin sinifə qədim və ya onun təsvirini əks etdirən bir şəkil gətirməsi uşaqlarda bu naxış növü haqqında əyani təsəvvür yaradılmasına gözəl şərait yaratmış olur.

Nitqdə obrazlılığın yaradılması, şagirdin lüğət ehtiyatının zənginləşdirilməsini, dəqiq, yerində ondan işlədilməsini təmin edə bilər ki, bunun da oxu üçün müstəsna əhəmiyyəti vardır. Aydın ki, şagird ifadəli şəkildə oxunacaq ədəbi materialı duymalı, hadisələri ruhən yaşamalıdır. Mətnə mənasını bilmədiyi sözlər olars, şagird onu ifadəli şəkildə oxuya bilmir. Oxu daxilində bədii mətnlərin ideyasının dərk olunması müəllimin qəhrəmanı oxuculara necə təqdim etdiyini müəllim şagirdlərin diqqətinə çatdırır. O, obrazlı söz və ifadələri şagirdlərə adi sözlər kimi deyil, mətn daxilində qazandığı emosional- məcazi mənada çatdırılmalı, onlarda poetik dilə maraq oyatmalıdır.

Ümumiyyətlə, obrazlı sözlər, obrazlı ifadələr üzərində iş prosesində şagirdlər bənzətmə, müqayisə, təzad, mübaligə, metonimiya, alleqoriya, simvol kimi məcaz növləri, həmçinin bədii təyin, bədii nida, bədii sual və s. ilə tanış olurlar.

İstifadə olunmuş ədəbiyyat

1. Qurbanov V. Oxu və nitq inkişafı təlimi”, “Müəllim”, Bakı, 2021, 125 s.
2. İsmayılov R., Abdullayeva S., Cəfərova D., Qasımova X. Ümumtəhsil məktəblərinin III sinfi üçün dərslük, Altun Kitab, Bakı, 2018, 198 s.
3. İsmayılov R., Abdullayeva S., Cəfərova D., Qasımova X. Ümumtəhsil məktəblərinin IV sinfi üçün dərslük, Altun Kitab, Bakı, 2018, 208 s.
4. Nəbiyeva S., Abdullayeva G., Kərimova A. İbtidai siniflərdə ana dilinin tədrisi metodikası fənnindən mühazirələr, “Elm”, Bakı, 2015, 518 s.
5. Paşayeva P., Abbasova S. Azərbaycan dili tədrisinin aktual problemləri, Bakı, 2021, ADPU, 157 s.

X Ü L A S Ə

Məqalədə oxunun aktual problemləri işıqlandırılmış və ibtidai siniflərdə ifadəli oxunun sintaksis elementlərinin tədrisi zamanı aşılınması yolları nümunələr əsasında şərh olunmuşdur. Burada əsasən III-IV sinif “Azərbaycan dili” dərsləklərində verilmiş oxu materiallarından istifadə edilmiş, şeirlərin ifadəli oxunması üzrə nümunələr verilmişdir. İfadəli oxunun şagirdlərdə bacarıqlara çevrilməsinin yolları açıqlanmış, onun uşaqlarda inkişaf etdirilməsinin və formalaşdırılmasının əhəmiyyəti qabardılmışdır.

Açar sözlər: *Şagird, müəllim, ifadəli oxu, vurğu, intonasiya, dərslük*

РАЗВИТИЕ НАВЫКОВ ВЫРАЗИТЕЛЬНОГО ЧТЕНИЯ В НАЧАЛЬНЫХ КЛАССАХ

Р е з ю м е

В статье освещены актуальные проблемы чтения и на примерах объяснены способы привития выразительного чтения в начальных классах при обучении синтаксическим элементам. Здесь в основном использовались материалы для чтения, данные в учебниках III-IV классов «Азербайджанский язык», приводились примеры выразительного чтения стихотворений. Объясняются способы превращения у учащихся выразительного чтения в навыки, подчеркивается важность его развития и формирования у детей.

Ключевые слова: *ученик, учитель, выразительное чтение, удаление, учебник*

DEVELOPMENT OF EXPRESSIVE READING SKILLS IN PRIMARY CLASSES

Summary

In the article, the actual problems of reading are covered and the methods of inculcating expressive reading in primary classes when teaching syntactic elements are explained with examples. Here, the reading materials given in the textbooks of the III-IV classes "Azerbaijani language" were mainly used, and examples of expressive reading of poems were given. Methods of transforming expressive reading into skills in students are explained, the importance of its development and formation in children is emphasized.

Key words: *pupils, teacher, expressive reading, deletion, lesson.*

RƏYÇİ: dos. Eşvəliyeva

İNGİLİS DİLİ DƏRSLƏRİNDƏ İNTERAKTİV TƏLİM METODU VƏ İNNİOVATİV XARAKTERLİ ÜSULLARIN TƏTBİQİ

Giriş. Hazırda digər sahələrdə olduğu kimi təhsil sistemində də əsaslı islahatlar aparılır, təhsilin humanistləşdirilməsi, demokratikləşdirilməsi və inkişaf etmiş dünya dövlətlərinin təhsil sistemində inteqrasiyası istiqamətində işlər görülür. Bu gün təhsildə başlıca istiqamət onun şəxsiyyətyönümlü olması, subyektin subyektə münasibəti üzərində qurulması ilə bağlıdır.

Ali keyfiyyətlərə malik insanların yetişdirilməsi gənc nəsələləri, nə üçün və necə öyrətməyi, mexaniki həfizəyə deyil, nəzəri (tənqidi) təfəkkürə istinad etməyi və idraki fəallığın yüksəldilməsini tələb edir. Dərsin təşkili zamanı müəllimin yaxşı bir model olması, tələbələrə isti münasibət yaratması motivasiyanı artırır. Auditohiyanın nizamlı, rahat olması, İngilis dilindən mövzuya uyğun giriş, dərsin fərdiləşmiş olması tələbələrin dərsə, mövzuya motivasiyasının artmasına səbəb ola bilən amillərdəndir. Burada qeyd etmək lazımdır ki, İngilis dili dərslərində fasilitator vəzifəsini yerinə yetirən müəllim hər bir tələbəyə şəxsiyyət kimi yanaşmalı, onlarla səmimi münasibət yaratmalıdır. Müasir İngilis dili dərslərində interaktiv təlimin müəllimdən tələbi odur ki, onun təqdim etdiyi təlim metodları və vasitələri dövrün tələbləri ilə uyğunlaşsın, daha doğrusu, demokratik olsun. Demokratik yanaşma zamanı dil öyrənənlər öz fikirlərini sərbəst bildirir, oxuduqlarını və ya eşitdiklərini bölüşməyə həvəslil olurlar, söhbətə tez qoşulurlar, qrup dairəsində aparılan müzakirələrdə daha fəal olmağa çalışırlar. Müasir universitet tələbəsi təkcə bu və ya digər sahədə ixtisaslaşmış kadr kimi formalaşmamalı, o həm də, ünsiyyətə hazır olmalı və müxtəlif insanlarla ünsiyyət qurmaq, komanda tərkibində işləyə bilmək, ətrafdakılara motivasiya verə bilmək kimi tamamilə yeni sosial bacarıqlara yiyələnəlidir. Məhz bu baxımdan ədəbi xəzinə əlçatan olmalıdır. Qloballaşma prosesinin labüdlüyünü və bu prosesə inteqrasiyanın qaçılmaz olduğunu nəzərə alaraq, elm və təhsil sahələrinin qloballaşma proseslərinə adaptasiyası dildə onun təmin olunmasını şərtləndirən amillər sırasına daxil olmuşdur. İlk öncə ona görə ki, məhz bu sahələrdə, İngilis dili dərslərində təkcə yeni bilik və texnologiyalar deyil, həm də insanın fikirlərinin ifadəsinin bu və ya digər formaların yeni mexanizmi və üsulları da gündəmdə olmalıdır.

Əsas hissə: Qloballaşma prosesi bir çox sahələrdə olduğu kimi təhsil, elm, elmi tədqiqat sahəsində də özünü biruzə verir. Bu da qeyd olunan sahələr qarşısında müəyyən vəzifələr və tələblər qoyur. Məhz bu baxımdan ölkəmizdə təhsilə, tədrisə və mütəxəssis hazırlığına münasibətlər də dəyişir.

Xüsusilə son illərdə Azərbaycanda milli təhsil sisteminin inkişafı, təkmilləşdirilməsi, humanistləşdirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Təbii ki, bu orta və ali məktəblərdə də zəruri dəyişiklərlə müşahidə olunur. Lakin burada problem və çətinliklər də qaçılmaz olur. Belə ki, məzmun cəhətdən müstəqil iş daha çox müəllim tərəfindən qoyulan tapşırıqların yerinə yetirilməsinə yönəlir. Planlaşdırma və qərar qəbul etmə imkanlarının mərhələli açılışı, müvafiq bilik və bacarıqların mənimsənilməsi şüurlu münasibətlərin yaranmasına səbəb olur. Bu işlər fonunda tədris prosesində fəal iştirak etmək imkanı yaranır. Bu zaman tələbədə tədqiqatçı mövqeyi formalaşır və o özünün müstəqil kəşfinin dərk etmə subyektini rolunu oynayır. Metodiki nöqtəyindən müstəqil iş planlaşdırmanın fərdi keyfiyyətlərinə yiyələnəninin ilkin mərhələsi kimi çıxış edir. Bu həm də interaktiv metoddan istifadə edərək materialların mənimsənilməsi mərhələsi kimi də dəyərləndirilir.

Materialların mənimsənilməsində mərhələli təlimlər, metod və vasitələrin rəngarəngliyi, uğurlu fəaliyyət, müəyyən müsbət nəticə əldə etdikdən sonra sevinc hissləri və digər amillər uzunmüddətli və şəbəkə formasında əldə olunan biliklərin əsas məğzini təşkil edir. Sosial sferada bu işlər fərdin sosial mühitdəki mövqeyini möhkəmləndirir. Tələbə qoyulan tapşırıqla mümkün qədər daha dərindən tanış olmaq istəyi və problem yarandıqda birbaşa müəllimə deyil, əvvəlcə öz tələbə yoldaşına müraciət etmək arzusu bu işlərin ayrılmaz hissəsidir. təlim şagird və tələbə təfəkkürünün yardımı ilə qazanılmış, qazanılmaqda olan və qazanılacaq yeni biliklərin bütövlüyü deməkdir. İnteraktiv təlim yaradıcı, səciyyəvi əməliyyat təlimidir. Bu təlimdə tələbələr öz daxili duyğu və idrak səviyyələrində çıxış etməklə, bilikləri üzərində apardıqları məntiqi əməliyyat nəticəsində yeni bilik qazanaraq yaradıcı olurlar. İnniotiv yaradıcılıq həm fərdi, həm də kooperativ (yəni birgə fəaliyyət) xarakter daşıyır.

Qeyd etmək lazımdır ki, İnteraktiv təlimində fərd öz şəxsi dərkəninə nəticəsini, cəmiyyətin əvvəlcədən əldə etdiyi təcrübələrlə əlaqələndirməyə və əsaslandırmağa çalışaraq yeni bilik qazanır. Bu təlim fəlsəfi hissədən tama, yaxud da tamdan hissəyə çıxmağa, tələbələrin əldə olunmuş bilikləri ilə yeni qazanılacaq biliklərin birləşməsinə, qovuşmasına əsaslanır. Bu da öz növbəsində tələbə innoativ biliyinin tamlıq sxemini yaradır. Təfəkkür əməliyyatları üzərində qurulan məntiqi bilik strukturları ilə təmasda olan hər bir tələbə idraki verilən biliklə qarşılıqlı əlaqəyə girərək, öz strukturlarının məntiqi əsaslarını qurur (1, s. 202).

Məntiqi düşüncəyə sahib olan hər bir tələbə düzgün düşünməyə, əsaslı nəticəyə gəlməyə, bir nəticədən o biri nəticəyə çıxma vərdişinə yiyələnmiş olurlar.

İnteraktiv təlimin mahiyyəti ondan ibarətdir ki, o tələbəni özünü inkişaf yoluna salır, ona təlimdən və sosial mühitdən qazandığı bilikləri öyrəndiyi və öyrənəcəyi biliklərlə birləşdirməyə, əsaslandırmağa və özü üçün yeni, yüksək formalı bilik qazanmağa şərait yaradır. Çağdaş dünyamızda hər bir fərdin innoativ- yaradıcı olması, öz bacarığından çıxış edərək yeni fikir, yeni ideya yaradıb, onu həyata tətbiq etməyi bacarmalı, önəmli və dəyərli olması vacibdir.

⁹ Azərbaycan Dövlət Dəniz Akademiyası. kvelieva64@gmail.com

İnteraktiv təlimin iki əsas məqsədi vardır:

- 1) Tələbənin əxlaqını saflaşdırmaq;
- 2) Öz-özünü inkişaf etdirərək bilik qazanmaq.

B.Kumaravadiveliyə görə bu biliyin yolu qazanılmış bilikdən, vərdisdən keçərək yeni yaradılan biliyə istiqamətlənir. İnteraktiv təlim fəaliyyəti strukturu – dərs zamanı müəllim tərəfindən tələbələr üçün seçilən fərdi və yaxud kooperativ təlim fəaliyyətidir. Komandalara bölünmüş tələbələr təlim fəaliyyətlərini cütlükdə və komandada “müzakirə”, “dəyirmi masa”, “əqli hücum”, “rollar üzrə oyun”, “açın, tapın”, “səhvi tapın”, “telefon” və s. strukturlarda aparırlar. Hər bir fəaliyyət strukturu tələbələrdə bir neçə sosial bacarıq və vərdişlərin yaradılmasına xidmət edir. İnteraktiv təlim prosesində iştirak edən hər bir tələbə məntiqi üsulla bilik qazanmaqla, həm də tərbiyəvi cəhətdən sosial mühitin əxlaqına uyğun olaraq özünü aparmaq vərdişinə yiyələnir (2, s. 537-560).

Hazırda elmi-texniki tərəqqinin inkişafı təbii olaraq təlimdə texniki vasitələrin tətbiqinə ciddi zərurət və geniş imkan yaratmışdır. Təhsilin informatlaşması-təhsilin keyfiyyətini yüksəltmək məqsədilə İKT-nin intensiv tətbiqinə əsaslanır, təhsildə mövcud vəziyyətin dəyişməsinə, onun yeniləşməsinə, bütövlükdə təhsilin məzmun və forma etibarilə texnoloji baxımdan innovativ xarakter almasına xidmət edir. Müasir informasiya cəmiyyətində tələbə lazımı məlumatı axtarmaq, seçmək, təhlil etmək, yeni informasiya yaratmaq, bu əsasda mövqe formalaşdırmaq, qərar qəbul etmək və qərarı həyata keçirmək kimi sərişlələrə yiyələnməlidir. İndi hər bir müəllimin vəzifəsi təhsilçilərə İngilis dilini öyrətmək, onlara yardımçı olmaq, bələdçi (fasilitator) rolunda çıxış etmək, informasiya mənbələri ilə tələbə arasında vasitəçi funksiyasını yerinə yetirməkdir. Unutmaq olmaz ki, təlimin yeni texnoloji proseslə aparılmasında müəllim təşəbbüskarlığı və fərdi nümunəviliyi, problemə yaradıcı yanaşması ən vacib şərtlərdəndir.

B.Kumaravadiveli qeyd edir ki, Müəllim öz təşəbbüsü və qənaətlərini aktiv tərəfin-təhsilçilərin fikri və fəaliyyətləri ilə birləşdirdikdə, başqa sözlə, düzgün ümumiləşdirilmə apardıqda, tədrisi interaktiv (birgəfəaliyyət, əməkdaşlıq, qarşılıqlı kollektiv iş) səmtə istiqamətləndirdikdə təlimin texnoloji səmərəsi daha üstün olur. Texnoloji prosesə sistem halında yanaşmaqda həm təhsilçilərin idrakının formalaşmasına, fəaliyyət çevrəsinin genişlənməsinə, həm də müəllim novatorluğunun məkan və zaman daxilində yeni keyfiyyətlərlə görünməsinə əlverişli şərait yaradılmış olur (3, s. 276).

Pedaqoji təhsilin informatlaşması istiqamətində aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

1. Müəllim hazırlığında İKT-nin, yeni təlim üsulları və texnologiyaların tətbiqi;
2. Pedaqoji ixtisaslar üzrə təhsilçilərin biliyinin cari və yekun qiymətləndirilməsi üzrə yeni üsulların, texnologiyaların, İKT vasitələrinin tətbiqi;
3. Pedaqoji təhsil müəssisələrində distant təhsil formasının tətbiqi.;
4. Pedaqoji təhsil müəssisələrinin kompüterləşdirilməsi, elektron təhsilin həyata keçirilməsi.

İnnovasiyalardan istifadə müasir təhsil sistemində beynəlxalq standartları səciyyələndirir. E-vasitələrdən istifadə üçün ilk növbədə müəllim İKT-yə dair biliklərə malik olmalı və onlardan istifadə edə bilməlidir. Müasir dərsi şərtləndirən əsas cəhətlərdən ən əsası dilöyrənənlərin fəallığıdır ki, bu zaman interaktiv (fəal) təlim metodlarından istifadə etmək məqsədə çatmaqda əsas vasitəyə çevrilir. Bu metodlar fonunda iş formaları müəyyənləşdirilir:

1. fərdi, 2. cütlərə, 3. böyük və kiçik qruplarla iş.

Nəticə. Beləliklə, müasir İngilis dili dərslərində haqqında bəhs etdiyimiz, interaktiv metoddan istifadə edərək innotiv-yaradıcı üsulların həyata keçirilməsi, bütün bu məsələlər bir-biri ilə sıx əlaqədə olub, biri digərini tamamlayır. Bunların əsasında isə təlim nəticələri, məzmun standartları, təlim strategiyaları dayanır.

İstifadə edilmiş ədəbiyyat

1. Krashen S.D. Principles and Practice in Second Language Acquisition. Pergamon Press Inc. 1982, 202 p.
2. Kumaravadiveli B. Towards a postmethod pedagogy. Quarterly, 2001. p.537-560
3. Kumaravadiveli B. Understanding Language Teaching. From Method to Postmethod. London. Tylor&Francais e-Library, 2008, 276 p.

Ключевые слова: стратегия, устная речь, конкурс, английский язык, семантика.

Açar sözlər: strategiya, şifahi nitq, kontekst, İngilis dili, semantika

Key words: strategi, oral speech, contest, english, semantic

The use of interactive learning methods and innovative methods in English lessons

Summary

The article deals with the effective ways of organizing and conducting modern English lessons and working out effective ways of listening skills. Today the main goal of teaching and learning foreign languages in the global world is developing language learners` ability to use the target language for communication. The process of teaching English should be based on the communicative – functional approach to teaching languages. The whole process of teaching oral speech should be goal-oriented systematic. It will make the process of teaching oral speech more effective. The article is devoted to the audio and video materials in modern methodology. While analyzing great attention was given to the facts taken from the literature. One of the important goals of the article is to detect and find out the reasons of literature.

Использование интерактивных методов обучения и инновационных методов обучения на уроках английского языка

Резюме

В данной статье рассматриваются вопросы эффективные пути организации и проведения современных

английские уроки. Здесь говорится о необходимости внесения радикальных изменений в существующую систему обучения устной речи на иностранным языке. Процесс обучения английскому языку в целом и процесс обучения устной речи должен базироваться на коммуникативно – функциональном принципе. Обучение устной речи должно носить целенаправленный, системный, поэтапный характер, что будет содействовать повышению эффективности данного процесса. Одной из основных целей изучения языка является обладание умением эффективно общаться на изучаемом языке.

Məqaləni filologiya üzrə fəlsəfə doktoru, dosent Rəfiq Cəfərov tövsiyə etmişdir.

**AZƏRBAYCAN DİLİNİN TƏDRİSİ MƏSƏLƏLƏRİ 1980-ci İLLƏRİN
METODİK ƏSƏRLƏRİNDƏ**

Azərbaycan dilinin tədrisi metodikası bir elm kimi formalaşmağa başladığı ilk gündən Azərbaycan dilçiliyinin şöbələrinə daxil olan, fonetika, leksika, morfolojiya, sintaksis və digər bölmələrə aid mövzuların tədrisinin təşkili istiqamətində aparılmalı olan metodik işlərin təşkili və tətbiqi məsələsini bir vəzifə kimi qarşıya qoydu.

Bir tərəfdən dilçiliyimizin şöbələrinin tədrisi üzrə tədqiqatlar aparən metodist alimlər hazırlanması istiqamətində iş aparılır, digər tərəfdən də metodika sahəsində sistemli olaraq elmi-metodik əsərlər yazılıb çap edilirdi. Bunlar da tədris sisteminin düzgün qurulmasında özünü xüsusi şəkildə göstərirdi. Bu mənada da, həmin prosesin bugünkü aspektdən araşdırılması xüsusi əhəmiyyət kəsb edir.

Ümumiyyətlə, əsrin ortalarında metodiki görüşlərin genişləndirilməsi, bu sahəyə diqqətin artırılması, eyni zamanda da, Azərbaycan dili təlimini həyata keçirmək üçün hazırlanan dərsliklər, eləcə də, həm təlimin təşkilinə, həm də müəllimlərə kömək məqsədilə yazılan metodik vəsaitlərin, dərsliklərin, dilçiliyin müxtəlif bölmələrinin tədrisinə həsr olunan əsərlərin yaranması Azərbaycan dilinin bir fənn kimi tədrisinin səmərəli təşkilinə səbəb oldu (3).

Məktəb dərsliklərinə Azərbaycan dilinin qrammatikası üzrə daxil edilən mövzu-lara baxdıqda, burada da dilçi alim və metodistlərin Azərbaycan dili təlimində yararlı ola biləcək bütün məqamları nəzərə almış və tədris zamanı qarşıya çıxan problemləri aradan qaldırmağa maksimum dərəcədə kömək edə biləcək dərslik və metodik vəsaitlər hazırlamışlar. Həmin dilçi alimlərdən professorlar Ə.Dəmirçizadə, M.Şirəliyev, M.Hüseyinzadə, S.Cəfərov, dosentlər Ə.Şərif, A.Tağızadə, İ.Həsənov və digərlərinin bu sahədəki xidmətləri xüsusi şəkildə qeyd edilməlidir. Bu alimlər illərlə çalışaraq, Azərbaycan dilinin qrammatikası dərsliklərini yazmış, elmi qrammatikadan məktəb qrammatikası hazırlamış, eyni zamanda da, dilçiliyin şöbələrinin tədrisini sistemləşdirən proqramların qaydaya salınmasında da xüsusi olaraq iştirak etmişlər. Müəlliflərin fərqli zamanlarda hazırladıqları dərsliklər məktəblərimizdə illərlə istifadə olunmuş. Həmin dərsliklər və metodik əsərlərdən bəzilərdən hal-hazırda da istifadə olunur (1, s. 325).

Şagirdlərin ana dili təlimini mənimsəməsində həmin dövrdə yazılmış yeni tipli dərslik və metodik vəsaitlər əsaslı rol oynamışdır. Sözsüz ki, təlim prosesinə xidmət edən dərsliklər metodik vəsaitlərlə birlikdə, həm də müəllimin fəaliyyətinə istiqamət verərək böyük əhəmiyyətə malik olur (4).

Metodika sahəsində bu dövrə məxsus inkişaf təlimi ana dilində olan məktəblərdə ana dilinin tədrisi ilə yanaşı, təlimi qeyri-Azərbaycan dilli olan məktəbləri də əhatə edirdi.

Kəçən əsrin ortalarından başlanan yumşalma mərhələsi dil siyasətində tam de-mokratlaşmaya gətirib çıxarmasa da, liberallaşmanı yaratmış oldu. Bu özünü Azərbaycan dilinin tədrisi metodikası ilə yanaşı dilçilik tədqiqatlarının genişlənməsində və yeni dilçilərin yetişməsində özünü büruzə verdi. XX əsrin 60-70-ci illərindən dilçiliyimiz təkrarən türkologiyanın birinci sıralarında durmağa başlayır. Bunun səbəbi bir çox sə-nətkarlarımızın, dilçilərimizin dilçiliyin müxtəlif sahələrində apardıqları araşdırmalar idi. Fonetika sahəsində Ə.Dəmirçizadənin, leksika sahəsində S.Cəfərov və Ə.Orucovun, dialektologiya sahəsində M.Şirəliyev, A.Vəliyev və M.İslamovun, qrammatika sahəsində M.Hüseyinzadə, Z.Budaqova və Ə.Abdullayevin araşdırmaları təqdirəlayiqdir. Həmçinin bu dövrlərdə ali məktəblər üçün kitab və dərsliklər də hazırlanmışdır. Ələlxüsus da, XX əsrin altmışıncı illərindən başlayaraq, bədii dilimizdə üslubi rəngə-rənglik, xəlqiləşmə, dil yenilikçiliyi geniş şəkildə yayılmışdır. Üslublardan bədii-pub-lisistik üslub inkişaf etmiş, elmi üslubda irəliləyişlər özünü göstərmişdir. Dilçiliyimizdə olan bütün bu irəliləyişlərlə bərabər, əsas dövlət idarələrində, yenə də rus dilinin yeri olduğu kimi qalırdı.

80-ci illərdə Azərbaycan xalqının həyatında baş verən dəyişikliklər digər sahələrdə olduğu kimi dil quruculuğu sahəsində də özünü göstərməyə başladı. Dilimizin sosial funksiyasının genişlənməsi ədəbi dilimizin daha da inkişaf etməsinə şərait yaradırdı. "Bu, həm də yazılı ədəbi dilin inkişaf sürətinin artması, xüsusən onun ümumxalq danışığı dili əsasında zənginləşməsi və təkmilləşməsi üçün əlverişlik imkan və şərait yaradır.." (11, s. 128-129).

Görkəmli metodist alim, professor Məhəmməd Həsənov dil təliminin ümumi-daktik, pedaqoji və psixoloji problemləri üzrə tədqiqatları ilə yanaşı, həm də Azərbaycan dilinin tədrisi metodikası üzrə apardığı araşdırmalarını bütün yaradıcılığı boyu davam etdirmişdir.

Alimin apardığı tədqiqatların nəticəsi kimi ərsəyə gələn, "V-VIII siniflərdə Azərbaycan dilinin tədrisi təcrübəsindən", "Azərbaycan dilinin tədrisi" I, II hissələr, "Dürğu işarələrinin işlədilməsi qaydaları", "Sintaksisin tədrisində qarşıya çıxan çətinliklər və onların aradan qaldırılması yolları", "Qrammatikanın (morfolojiyanın) tədrisi prosesində orfoqrafiya üzrə aparılan işlər" adlı əsərlərində qaldırdığı problemlər və onların həlli yollarının göstərilməsi istiqamətindəki elmi-metodik fikirləri 1980-ci illərdə qələmə aldığı "Azərbaycan dili tədrisinin metodikası" dərsliyi, "Azərbaycan dili sintaksisinin tədrisində qarşıya çıxan çətinliklər" və sonrakı illərdə qələmə aldığı "Azərbaycan dili dürğu işarələrinin tədrisinə dair", "Sintaktik əlaqələrin tədrisi", "Fonetikanın tədrisinə dair" (10) və digər metodik əsərlərində də öz əksini tapmışdır.

Xüsusən də, görkəmli alim Ana dili tədrisinin ümumi məsələləsinə həsr olunan 1985-ci ildə ərsəyə gətirilən "Azərbaycan dili tədrisinin metodikası" əsərini Kənan Mikaylova birlikdə hazırlamışdır. Əsərin "Azərbaycan dili tədrisinin metodikası bir elm kimi" adlanan I fəslə yeddi bölmədən ibarətdir:

1. Azərbaycan dili təliminin məqsəd və vəzifələri;

¹⁰ Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru

2. Azərbaycan dili tədrisi metodikasının predmeti;
3. Metodika elminin inkişaf xüsusiyyətləri;
4. Metodika elminin tədqiqat üsulları;
5. Azərbaycan dili tədrisi metodikasının başqa elmlərlə əlaqəsi;
6. Azərbaycan dili təliminin qanunları və prinsipləri;
7. Azərbaycan dilinin tədrisi tarixinə dair.

Kitabın bu fəsilində metodikanın pedaqoji elmlər sırasına daxil olan bir elm kimi məqsəd və vəzifələrini izah edən alim, Ana dili təliminin qanunlarının elmi-metodik ədəbiyyatda rus və Azərbaycan metodistlərinin müxtəlif şəkildə olan izahlarını nəzər-dən keçirərək, dil təlimində dörd, “1. Ana dilini təfəkkürlə dilin vəhdəti və mübarizəsi zəminində mənimsətmək qanunu; 2. Ədəbi dilin qrammatik normalarını şagirdlərin nitq təcrübəsi zəminində mənimsətmək qanunu; 3. Dilin və nitqin bütün komponent-lərinin əlaqəli surətdə öyrədilməsi qanunu; 4. Dil təlimində anlayışların qarışması, uyğunlaşması və qarşılaşmasına əsaslanmaq qanunu”na əsaslanmağı daha düzgün sayır və onlar haqqında bəzi şərhlər verir (8, s. 65-67). Digər, yəni II fəslə “Azərbaycan dili tədrisi metodikasının ümumi məsələləri” adlandıran müəlliflər, bu hissədə Azərbaycan dili tədrisinin psixoloji-didaktik əsasları, Azərbaycan dili tədrisində istifadə olunan təlim üsul, priyom və vasitələr, Azərbaycan dilinin müxtəlif bölmələ-rinin əlaqəli tədrisi kimi bir sıra metodiki məsələləri nəzərdən keçirir və əlaqəli ədəbiyyatlara əsaslanaraq həmin fikirləri ardıcıl şəkildə təhlil edirlər (8, s. 82-112).

Professor Məhəmməd Həsənov həm 1980-ci illərdə “Azərbaycan dili tədrisinin metodikası” dərsliyi, “Azərbaycan dili sintaksisinin tədrisində qarşıya çıxan çətinliklər”, “Problemlə təlim Azərbaycan dili dərslərinin səmərəliliyini artıran vasitələrdən biridir”, həm də sonrakı illərdə qələmə aldığı “Azərbaycan dili durğu işarələrinin tədrisinə dair”, “Sintaktik əlaqələrin tədrisi”, “Fonetikanın tədrisinə dair” (10) və digər metodik əsərlərində dilçiliyin şöbələrinə daxil olan mövzuların tədrisi ilə yanaşı, təlimin təşkili prosesinin ümumi məsələlərinə də toxunmuşdur. Professor 1987-ci ildə yazdığı “Azərbaycan dili sintaksisinin tədrisində qarşıya çıxan çətinliklər” adlı metodik əsəri üç fəslə bölərək aşağıdakı kimi sistemləşdirmişdir: 1. Sintaksis tədrisinin ümumi məsələləri; 2. Söz birləşmələri tədrisinin linqvistik-metodik əsasları; 3. Cümlə tədrisinin linqvistik-metodik əsaslar (7, s. 201, 249, 275).

Vəsaitin həmin fəsillərində sintaksis tədrisinin psixoloji-didaktik əsasları, Azərbaycan dilinin digər bölmələri ilə əlaqəli tədrisi, söz birləşmələri, sadə, mürəkkəb cümlə və növlərinin tədrisi kimi mühüm məsələləri nəzərdən keçirilərək, həmin mövzuların tədrisi zamanı qarşıya çıxan çətinliklər təhlil edilir və onların təlimində istifadə ediləcək üsul, priyom və vasitələr göstərilir.

Azərbaycan dilçiliyi şöbələrinin təlimində qrammatikanın bölmələrinin əlaqəli tədrisinin qaçılmaz olduğunu fikrini əsas götürən alim M.Həsənov hər əvvəlki bölmənin təlimində digər bölmələr üçün təməlin qoyulmalı olduğunu, fikrin ifadəsi zamanı düzgün ifadələrin seçilməsinə dair praktik vərdişlərin öyrədilməsinin zəruriliyini və, nitqdə üslubi qüsurların müəyyənəndirilərək başvermə səbəblərinin tapılmasının vacibliyini xüsusi şəkildə vurğulayır.

Alimin gəldiyi qənaət belədir ki, ana dili dərslərini təşkili zamanı təlim və tərbiyə mütləq şəkildə vəhdətdə götürməli, tədris işinin planlaşdırılması dəqiq olmalı, şagird-lərin idrak fəaliyyətinin stimullaşdırılması, idrak müstəqilliyinin inkişaf etdirilməsi və didaktik məqsədə riayət olunması vacib xüsusiyyət kimi diqqətdə saxlanılmalıdır.

“Problemlə təlim Azərbaycan dili dərslərinin səmərəliliyini artıran vasitələrdən biridir” adlı metodik əsərlərində müəllif təhsil alanların yaradıcılıq və axtarış imkanları təmin edə biləcək problem situasiyanın dərs prosesində yaradılmasının mühüm əhəmiyyətindən bəhs edir (9, s. 203-210). Bu əsər onu deməyə imkan verir ki, müasir metodikada dərslin “motivasiya” mərhələsində mövzunun müəyyənəndirilməsi məqsəd-dilə yaradılan problemlə situasiya, hələ 1980-ci illərdə metodist alim tərəfindən izah edilmiş, hətta Azərbaycan dili fənni üzrə tədris edilən mövzulara da tətbiq edilmişdir. Alim Ə.Əfəndizadənin də 1980-ci illərdə də elmi-metodik fəaliyyətini davam etdirərək, dövrün tələblərinə uyğun ana dili təliminin təşkili və aparılmasında böyük faydası olan “Orta məktəbdə imla” 1983-cü ildə, 1984-cü ildə “V-VII siniflərdə orfoqrafik səhvlər və onlara qarşı mübarizə yolları” (6), 1988-ci ildə “Azərbaycan dili təliminin metodları və onların təkmilləşdirilməsi haqqında». 1989-cu ildə isə “Orfoqrafiya-orfoepiya lüğəti” kimi dəyərli metodik əsərlərini yazmışdır.

Ümumiyyətlə, Azərbaycan dili təlimi və bu sahədə olub, həllini gözləyən problemlər metodist alim Əziz Əfəndizadənin maraq dairəsində olmuşdur. Bu səbəbdəndir ki, metodistin Azərbaycan dilinin təlimi istiqamətindəki fikir və mülahizələri bu gün də öz əhəmiyyətini qoruyub saxlamaqdadır. Hal-hazırda ümumtəhsil səviyyəsi üzrə fənlərin tədrisində tətbiq edilən fəndaxili əlaqənin yaradılmasının təlimi əhəmiyyəti haqqındakı fikirlərə alim 80-ci illərdə yazdığı əsərlərində aydınlıq gətirmişdir. Müəllifin məsələyə yanaşması belədir ki, orta təhsil səviyyəsində Azərbaycan dili fənni üzrə sistemə kursun bölmələri biri-digərindən təcrid edilmiş şəkildə tədris olunmur. Təlim prosesində bir mövzunun digər mövzularla əlaqələndirilməsinə mühüm bir tələb, yəni metodik prinsip kimi yanaşılmalıdır. Məsələn, fonetika bölməsinə aid bir mövzu tədris edilirsə, həmin prosesdə orfoepiya, orfoqrafiya, leksika, ehtiyac yaranarsa, hətta, qrammatika, üslubiyyat, durğu işarələri üzrə də müəyyən işlərin aparılması vacib bir məqsəd kimi qarşıya çıxır (5, s. 4).

1980-ci ildə tədris məsələlərini özündə əks etdirən yeni bir əsər, professor Həsən Balıyevin “Orta məktəblərdə Azərbaycan dilinin tədrisi metodikası” kitabı çapdan çıxır. Kitabda Azərbaycan dili tədrisi metodikasının tədqiqat obyektinin izahından başlayan müəllif dilçiliyimizin şöbələrinin tədrisində istifadə edilən metod, üsul və vasitələrin tətbiqi məsələlərinə də toxunmuşdur. Dərsləkdə fonetika, leksika, morfologiya və sintaksis bölmələrinə daxil olan

mövzuların tədrisi yolları göstərilməklə yanaşı, həmin bölmələrin tədrisi zamanı niq inkişafı üzrə də aparılan işlər haqqındakı elmi-metodiki izahları da öz əksini tapır. Kitabda həm də mənimsədilən eimi metodiki biliklərin möhkəmləndirilməsi məqsədilə tapşırıq və çalışmalar da təqdim edilir ki, həmin tapşırıqlardan həm müəllimlik ixtisası üzrə təhsil alan tələbələr öyrəndiləri biliklərin bacarıqlara çevrilməsində yararlı ola bilər, həm də orta təhsil pilləsində Azərbaycan dili fənnini tədris edən müəllimlər bəhrələyə bilərlər.

Ümumilikdə, metodist alim Həsən Balyevin Azərbaycan dili tədrisi metodikası elminin inkişafında xidmətləri çox olmuşdur. Alimin morfolojiya, sintaksis təliminə, nitq üslublarına aid yazdığı elmi fikirləri ilə yanaşı, Azərbaycan dili təlimini geniş və əhatəli şəkildə özündə əks etdirən Azərbaycan dilinin tədrisi metodikası dərsliliyi və həmin sahəyə aid tədris proqramları da təqdirəlayiqdir.

Alimin “Azərbaycan dilindən yoxlayıcı proqramlar”, dil tədrisinin ümumi məsələlərini əhatə edən, 80-ci illərdə çap olunan “Azərbaycan dili və onun tədrisi metodi-kasından plan; ədəbiyyat və metodik göstərişlər”, “Təlim-tərbiyə pedaqoji təcrübənin təşkili və keçirilməsinə dair metodik göstərişlər”, “Azərbaycan dilinin tədrisi metodikası” kimi dərslilik və metodik vasitələr təlimin inkişafına təkan vermişdir. Bütün çətinliklərə baxmayaraq, öncə 1960-cı illərdə, ardınca isə 1970-80-ci illərdə bir birinin ardınca Azərbaycan dilçiliyində olduğu kimi, təlimində də elmi əsaslara söykənən, tədrisini düzgün və səmərəli şəkildə təşkil edəcək dəyərli metodik əsərlər, vasitələr və göstərişlər yazılaraq, bu sahədəki uğuru təmin etmiş oldu.

Buradan belə bir nəticəyə gəlmək olur ki, 1980-ci illərdə yazılmış metodik əsərlərdə Azərbaycan dilinin tədrisi ilə bağlı müxtəlif problemlərə toxunulur və onların həlli yolları izah edilir, dilin dərk edilməsi, öyrədilməsi, sevdirməsi üsulları, dilin öyrədilməsində ailə və məktəb mühitlərinin rolu, dilçiliyin şöbələrinə aid kitablarının yazılmasındakı əsas elmi-metodik cəhətlər izah olunur.

Metodist alimlərdən M.Həsənov, Ə.Əfəndizadə, H.Balyev və digərlərinin əsərlərində dilçiliyin fonetika, morfolojiya, sintaksis bölmələrinə daxil olan mövzuların tədrisindəki çətinliklər, nitq inkişafı üzrə aparılması nəzərdə tutulan işlər və onların həlli yollarının göstərilməsi haqqındakı elmi-metodik fikir və mülahifələr öz əksini tapır.

İstifadə edilmiş ədəbiyyat

1. Abdullayev A.S. Azərbaycan dilinin tədrisi tarixindən. Bakı: Maarif, 1966, 335 s.
2. Balyev H.B. Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası. Bakı: Maarif, 1988, 285
3. Balyev H. B. Balyev A.H. Azərbaycan dilinin tədrisi metodikası. Bakı: Qismət, 2014, 384 s.
4. Cəfərova N.B. İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikası. I c., Dərslilik, Bakı: ADPU, 2016, 403 s.
5. Əfəndizadə Ə. Azərbaycan dili təliminin metodları və onların təkmilləşdirilməsi haqqında. “Azərbaycan dili və Ədəbiyyatı tədrisi” jurnalı. Bakı: 1988, № 1.
6. Əfəndizadə Ə. V-VII siniflərdə orfoqrafik səhvlər və onlara qarşı mübarizə yolları. Bakı: Bilik, 1984, 69 s.
7. Həsənov M.S. Azərbaycan dili sintaksisinin tədrisində qarşıya çıxan çətinliklər. Seçilmiş əsərləri, III c. Bakı: ADPU, 2013, s.201-354
8. Həsənov M.S. Azərbaycan dili tədrisinin metodikası. Seçilmiş əsərləri, II c., Bakı: ADPU, 2012, s. 54-163
9. Həsənov M.S. “Problemlə təlim Azərbaycan dili dərslərinin səmərəliliyini artıran vasitələrdən biridir”. Seçilmiş əsərləri, II c., Bakı: ADPU, 2012, s. 203-210
10. Həsənov M.S. Seçilmiş əsərləri, I c., Bakı: Elm və təhsil, 2010, 430 s.
11. Məmmədova A.G. Azərbaycan dilinin tədrisi tarixi. Bakı: Mürəcim, 2015, 324 s.

Açar sözlər: Azərbaycan dili, tədris, metodika, əsər, təlim prosesi

Key words: Azerbaijani language, teaching, methodology, work, learning process

Ключевые слова: Азербайджанский язык, преподавание, методика, работа, учебный процесс

Xülasə

Məqalədə, aktual mövzulardan biri olan 80-ci illərdə yazılmış metodik əsərlərdə Azərbaycan dili, dilçiliyin şöbələrinin tədrisi ilə bağlı müxtəlif problemlərə toxunulur və onların həlli yolları izah edilir. Dilin dərk edilməsi, öyrədilməsi, sevdirməsi üsulları, dilin öyrədilməsində ailə və məktəb mühitlərinin rolu, dilçiliyin şöbələrinə aid mövzuları əhatə edən dərsliliklərin yazılmasındakı əsas elmi – metodik cəhətlər kimi məsələlərdən bəhs olunur.

Həm də məqalədə, görkəmli metodist alimlər, professor M.Həsənovun “Problemlə təlim Azərbaycan dili dərslərinin səmərəliliyini artıran vasitələrdən biridir”, “Azərbaycan dili tədrisinin metodikası”, “Azərbaycan dili sintaksisinin tədrisində qarşıya çıxan çətinliklər”, Ə.Əfəndizadənin “Orta məktəbdə imla”, “V-VII siniflərdə orfoqrafik səhvlər və onlara qarşı mübarizə yolları”, “Azərbaycan dili təliminin metodları və onların təkmilləşdirilməsi haqqında”, H.Balyevin “Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası” və digər alimlərin bu kimi metodik əsərlərindəki Azərbaycan dilinin, dilçiliyin şöbələrinin tədrisi istiqamətindəki metodik fikirlər nəzərdən keçirilir. Bununla da, metodik əsərlərdə Azərbaycan dilinin tədrisi metodikasının elmi əsasları, onun əlaqədə olduğu elm sahələri haqqındakı məlumatlar və orfoqrafiya, qrammatika (morfolojiya və sintaksis), nitq inkişafı istiqamətində aparılacaq işlər üzrə yazdıqları metodik fikirlər xüsusi şəkildə vurğulanır.

Вопросы преподавания Азербайджанского языка в методических работах 80-х годов

Резюме

В статье, одной из актуальных тем которой являются методические работы, написанные в 80-х годах, затрагиваются различные проблемы, связанные с преподаванием азербайджанского языка, разделов языкознания, и объясняются пути их решения, рассматриваются такие вопросы, как методы понимания, обучения, симпатии к языку, роль семьи и школьной среды в обучении языку, основные научно – методические аспекты при написании учебников, охватывающих темы, относящиеся к разделам языкознания упоминается.

А также в статье выдающиеся ученые-методисты, профессор М.Гасанова “Пробное обучение является одним из средств повышения эффективности уроков азербайджанского языка”, “Методика преподавания Азербайджанского языка”, “Трудности, возникающие при обучении синтаксису Азербайджанского языка”, А.Эфендизаде “Орфография в средней школе”, “Орфографические ошибки в V-VII классах и способы борьбы с ними”, “О методах обучения Азербайджанскому языку и их совершенствовании”, Х.Балиева “Азербайджанский язык в методических работах методика преподавания Азербайджанского языка в средней школе” и других ученых, рассматриваются методические идеи по направлению обучения кафедра языкознания.

Таким образом, в методических работах особое внимание уделяется научным основам методики преподавания азербайджанского языка, сведениям о смежных с ним областях науки и методическим идеям, изложенным в работах по орфографии, грамматике (морфологии и синтаксису), развитию речи.

Issues of teaching the Azerbaijani language in methodological works of the 80s

Summary

The article, one of the current topics of which is methodological works written in the 80s, touches on various problems related to the teaching of the Azerbaijani language, branches of linguistics, and explains ways to solve them; issues such as methods of understanding, teaching, sympathy for language, the role of the family and school environment in language teaching, the main scientific and methodological aspects when writing textbooks covering topics related to the sections of linguistics are mentioned.

And also in the article, outstanding scientist-methodologists, Professor M. Hasanova “Trial training is one of the means of increasing the effectiveness of Azerbaijani language lessons”, “Methodology of teaching the Azerbaijani language”, “Difficulties arising when teaching the syntax of the Azerbaijani language”, A.Efendizade “Spelling in secondary school”, “Spelling errors in grades V-VII and ways to deal with them”, “On methods of teaching the Azerbaijani language and their improvement”, H.Balioeva “Azerbaijani language in methodological Works methods of teaching the Azerbaijani language” in secondary school and others scientists, methodological ideas in the direction of training of the Department of Linguistics are considered.

Thus, in methodological works, special attention is paid to the scientific foundations of the methodology of teaching the Azerbaijani language, information about related fields of science and methodological ideas set out in works on spelling, grammar (morphology and syntax), and speech development.

RƏYÇİ: dos. E.Vəliyeva

**İBTİDAİ SİNİF ŞAĞİRDlərİN DƏ ORFOQRAFİK VƏRDİŞLƏRİN
FORMALAŞDIRILMASI**

Orfoqrafik vərdişlərin formalaşdırılması kifayət qədər uzun bir prosesdir və orfoqrafik qaydaların daha dolğun öyrənilməsi üçün daimi metodlar tələb olunur. İbtidai məktəb şagirdlərində orfoqrafik bacarıqların inkişafı məsələləri elmi ədəbiyyatda kifayət qədər araşdırılmamış və çətin vəzifələrdən biri olaraq qalır. Azərbaycan dilinin orfoqrafiyasının ilk növbədə, tətbiqi aspektdə öyrənilməsinə daha çox diqqət yetirildiyi üçün orfoqrafik vərdişlərin formalaşdırılmasının ümumi sistemi xüsusi yer tutur. Öz növbəsində, burada ən mühüm rol ibtidai siniflərə aiddir, çünki düzgün yazı savadının əsasları məhz bu andan qoyulur, burada uşaqlar ilk olaraq “düzgün nitq”, “ədəbi dil norması” anlayışları ilə qarşılaşırlar.

Orfoqrafiya sözlərin yazılışını təyin edən və mühüm funksiyanı yerinə yetirən qaydalar və ənənələr toplusudur.

Orfoqrafiya sisteminin məzmunu orfoqrafik prinsiplərdə təcəssüm olunur. Məhz bu prinsip savadlı yazmağı öyrənmək prosesinin əsasını təşkil edir.

Məktəbdə Azərbaycan dilinin tədrisinin ən mühüm vəzifələrindən biri orfoqrafik savadın formalaşdırılmasıdır. Onun əhəmiyyəti iki əsas müddə ilə bağlıdır:

– orfoqrafik savad insanın ümumi dil mədəniyyətinin tərkib hissəsidir və yazılı ünsiyyətdə fikirlərin və qarşılıqlı anlaşmanın düzgün ifadəsini təmin edir;

– ədəbi dilin yazılı forması ilə danışmaq forması arasındakı əsas fərq.

Azərbaycan dilinin nəzəri tədris materialı öyrənilməklə yanaşı, məktəblilər üçün hər gün praktikada istifadə edilməli olan bu biliklər böyük həcminə görə bir çox hallarda bəzi çətinliklər də yaradır. Tədris materialının həcmi aşağıdakı sənədlər sistemi ilə müəyyən edilir:

– rəsmi proqram;

– onun əsasında tərtib edilmiş Azərbaycan dili məktəb dərsləkləri.

Tədris materialını mənimsəyərkən şagirdlər orfoqrafiya nümunələrini müəyyənləşdirməyi, onların müəyyənedici xüsusiyyətlərini tapmağı və öyrəndikləri əsasında bu və ya digər orfoqrafik qaydaları tətbiq etməyi bacarmalıdırlar. Bununla belə, bir qaydanın dəqiq tətbiqi ilə mənimsənilməsində tez-tez uyğunsuzluqlar da baş verə bilər. Tədris praktikasından məlumdur ki, sinifdə həmişə qaydanı bilməsinə baxmayaraq, müxtəlif səbəblərdən praktikada tətbiq edə bilməyən şagirdlər də olur. Odur ki, həm alim, həm də pedaqoq-müəllim nümayəndələri ilə təmsil olunan elmi ictimaiyyət çoxlu sayda şagird tərəfindən tam mənimsənilməsinə nail olmaq üçün orfoqrafik vərdişlərin formalaşdırılması və inkişafı üzərində iş prosesinin təşkilində yeni, daha səmərəli yanaşmalar tətbiq etməyə çalışmalıdır.

Tədqiqatçılar A.Paşayev, V.P.Kanakina, L.A.Nikitina, T.G.Ramzaeva, N.Cəfərova və başqaları orfoqrafiyanın öyrədilməsinin nəticələrinin fərdin orfoqrafik qaydaları müəyyən etmək bacarığının nə dərəcədə inkişaf etməsindən asılı olduğunu vurğulayırlar. Onların fikrincə, orfoqrafik səhvlərin əsas səbəbi müvafiq bacarıqların, vərdişlərin olmamasıdır.

Beləliklə, orfoqrafik savad problemi Azərbaycan dilinin tədrisində ən mühüm problemlərdən biridir. Orfoqrafik vərdişlərin inkişafı xüsusi əhəmiyyət kəsb edir ki, bu bacarıqlar qrammatik biliklərdən mənalı istifadəyə, eləcə də şagirdlərin fəal zehni fəaliyyətini əhatə edən orfoqrafik qaydaların tətbiqinə əsaslanmalıdır. Mövzunun aktuallığı onunla bağlıdır ki, aşağı siniflərdə Azərbaycan dilində orfoqrafik bilik, bacarıq və vərdişlərin inkişaf etdirilməsi təhsil sisteminin ən vacib məsələlərindəndir, çünki düzgün, səriştəli yazı insan fikirlərinin ifadəsinin düzgünlüyünü təmin edir, yazılı ünsiyyətdə insanların qarşılıqlı anlaşmasını, fərdin ümumi və dil mədəniyyətini formalaşdırır.

Şagirdlərdə orfoqrafiya ilə bağlı möhkəm vərdişlər yaratmağın vacib məsələlərdən biri olduğunu qeyd edən N.Cəfərova yazır: “Azərbaycan dilinin öyrənilməsi şagirdlərin ünsiyyət imkanlarını genişləndirir, onlarda düşünmə, öyrənmə və danışma bacarıqlarını formalaşdırır. Nəticədə Azərbaycan dili düşünmə, öyrənmə, danışma vasitəsinə çevrilir” [3, s. 9].

Şagirdlərin savadlı olması məktəbdə Azərbaycan dilinin tədrisinin əsas məqsədi və təəssüf ki, onun ən ciddi probleimidir. Orfoqrafik savad həmişə insanın ümumi dil mədəniyyətinin və şagirdlərin dil səriştəsinin mühüm tərkib hissəsidir.

Dilçiliyin inkişafı və xüsusən də fonologiya bölməsinin yaranması Azərbaycan orfoqrafiyasının nəzəriyyəsi və praktikasında yeni mərhələni müəyyənləşdirdi. Fonemik anlayış nöqtəyi-nəzərindən orfoqrafik bacarıq sözdə hər bir səs qiymətləndirmək, yəni onun hansı mövqedə yerləşdiyini ayırd etmək bacarığıdır. Azərbaycan orfoqrafiyasının ümumi qaydaları fonemik prinsiplərdən irəli gəlir:

– Kökündə eynicinsli qoşa və müxtəlifcinsli sait işlənən alınma sözlər qoşa saitlə yazılır;

– Təkhecalı sözlərin sonunda qoşa samitin hər ikisi yazılır: fənn, haqq, hiss, xətt, küll, rədd, sirt, zənn, zidd və

s.;

– Son səs [x] kimi tələffüz olunan çoxhecalı Azərbaycan mənşəli sözlər k hərfi ilə yazılır: bilək, birlik, külək,

¹¹ BDU-nun Qazax filialının Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının baş müəllimi

ürək, üzərlik, üzük və s. Bu qəbildən olan sözlərə saitlə başlanan şəkilçi qoşulduqda k-y əvəzlənməsi baş verir: biləyi, birliyəmiz, ürəyim, üzüyün və s. [1, s. 13].

Yazının fonetik (yalnız səsə əsaslanan) prinsipi sözlərin hərflərinin səsə tam uyğun gəldiyi və ya mümkün qədər yaxın olduğu bir vəziyyətdə məqbuldur. Məsələn, son səsi [t], bəzən də [d] kimi tələffüz olunan bir və ya ikihecalı milli mənşəli sözlər d hərfləri ilə yazılır: *qanad, kənd, qənd* və s. Belə sözlərə samitlə başlanan şəkilçi qoşulduqda tələffüzdə [d-t] baş verir. İbtidai sinif şagirdlərinə standart tələffüzdə təbii olan səsi dinləmək, yazmaq və tələffüz səsinə uyğun olanı yazılı işarədə göstərməyi öyrətmək kifayətdir. R.Babayeva bu haqda yazır: “Əlifba təlimi dövründən tədrisən şagirdlərə başa salmaq lazımdır ki, nitqdə olan bütün səsləri yazıda eynilə vermək mümkün deyil, çünki bəzən dilimizdəki səslər hərflərlə uyğun gəlmir. Bu səbəbdən də sözləri həmişə yazıldığı kimi tələffüz etmək və tələffüz edildiyi kimi yazmaq olmaz” [2, s. 96].

Vərdislər insanın bu və ya digər məqsədyönlü fəaliyyətinə nail olmaq bacarığıdır. Nitq bacarığının xüsusi növü isə orfoqrafik vərdislərdir. Orfoqrafik vərdis yazılı nitqin mürəkkəb vərdisdir. Bu vərdis uzunmüddətli məşq vasitəsilə yaradılır və daha sadə vərdis və bacarıqlara əsaslanır, məsələn:

- yazı vərdis;
- sözü fonetik cəhətdən təhlil etmək bacarığı;
- orfoqramı müvafiq qaydaya uyğunlaşdırmaq bacarığı.

Orfoqrafik vərdislərin formalaşdırılmasında xüsusi rol ibtidai siniflərə aiddir. Ona görə də müəllim kiçik yaşlı şagirdlərə biliklərini vərdislərə çevirməyi öyrətməlidir. Şagird başa düşməlidir ki, bilikdən, məşğələlərdən, hər bir orfoqrafik prinsiplərdən xəbərdar olmaqla, qaydalara uyğun hərəkət etməklə orfoqrafik vərdislərə yiyələnə bilər.

Orfoqrafik vərdislər yalnız məqsədyönlü fəaliyyət prosesində, xüsusən də məşqlər prosesində formalaşır. İbtidai siniflərdə müxtəlif orfoqrafik bacarıqların formalaşdırılması istiqamətində işlər aparılır. Bacarıq və vərdislər də bilik kimi inkişaf edir və zənginləşir.

Azərbaycan dili dərsləri zamanı kiçik məktəblilərdə orfoqrafik vərdislərin formalaşdırılmasını bir neçə mərhələləri əhatə edir.

Birinci mərhələ – məktəblilər nitqin sözlərdən, sözlərin hərflərdən və səslərdən ibarət olduğunu başa düşdükləri və öyrəndikləri mərhələdir. Burada əsas olan məqam odur ki, bu hecalar və səslər seçimidir. İbtidai sinif şagirdi nitqin müxtəlif səslərinin qrafik olaraq təyin olunduğunu başa düşür. Aydın ki, səslərin özlüyündə heç bir mənası yoxdur. Lakin, bir-birindən fərqlənsə də, şifahi nitqdə sözlər bir-biri ilə əlaqəli olduqda sözdə məna daşıyır. Bu mərhələdə ibtidai sinif şagirdləri tədrisən əksər sözlərin yazılışının tələffüzlə eyni olmadığını anlayırlar. Sözlərin səs tərkibini yazılışla müqayisə etməklə şagird hərfdəki elementlərin, sözdəki hərflərin tərkibinə şübhə etmədən, fonetik yazıdan istifadə edərək hərfləri yazmaq bacarığına yiyələnir [5].

Savadlı yazının formalaşdırılmasının digər mərhələsi müəyyən dərəcədə yazıb-oxumağı öyrənmə dövrünə təsadüf edir. Müxtəlif orfoqramlar üzərində iş aparılır:

- qoşa samitlər,
- tələffüz olunmayan samitlər,
- vurğusuz saitlər və s.

Orfoqrafik vərdislərin formalaşdırılmasının növbəti mərhələsində şagirdlər Azərbaycan orfoqrafiyasının müxtəlif normalarını da mənimsəyirlər:

- Azərbaycan dilinin lüğət tərkibindəki Azərbaycan mənşəli sözləri, əsasən, tələffüz edildiyi kimi yazmaq;
- Kökündə eynicinsli qoşa və müxtəlifcinsli sait işlənən alınma sözləri qoşa saitlə yazmaq;
- Tərkibində mənaca bir-birinə yaxın və ya əks anlayışları bildirən sözləri defislə yazmaq;
- Ad, soyad bildirən sözlərin birinci hərfini böyük yazmaq;
- Təkhəcalı sözlərin sonunda qoşa samitin hər ikisini yazmaq [1].

Orfoqrafik vərdislərin formalaşdırılmasında müəyyən məşqlər, tapşırıqlar, metodlar və s. tətbiq edilir. Məsələn, leksik-orfoqrafik məşqlər. Bu tapşırıqlar orfoqrafik olaraq verilmiş sözün semantikasını üzərində işi təmin edir. Leksik-orfoqrafik məşqlərə lüğətlərlə işləmə də daxildir, burada məktəblilər nəinki sözün orfoqrafiyasına baxa bilər, həm də onun mənasını aydınlaşdırmağa bilər ki, bu da şagirdin lüğətini zənginləşdirir və aktivləşdirir.

Şagirdlərin orfoqrafik və orfoepik vərdislərinin inkişaf etdirilməsini təkcə fonetikanın tədrisi ilə məhdudlaşdırmaq olmaz. Bu proses orta məktəbi qurtarıncaya qədər davam etdirilməlidir. Müəllim hər bir mövzunun spesifik xüsusiyyətlərini nəzərə almaqla yazılışla deyiliş arasında fərq olan söz qrupları haqqında şagirdlərə məlumat verməli və bu məlumatlara aid müxtəlif tədqiqatlar təşkil etməlidir [4, s. 71].

Orfoqrafik vərdislərin formalaşdırılmasında yaradıcı yazılı işlər də xüsusi yer tutur. Bunlara yazılı ifadələr və esseləri aid etmək olar. Şagirdin nitqinin formalaşdırılması, leksikonun genişləndirilməsi və ardıcıl yazılı nitq bacarıqlarının inkişaf etdirilməsi üçün müəyyən bir vəzifə müəyyənləşdirirlər. Tədqiqatlar və esselər, adətən orfoqrafiya mövzusunun öyrənilməsinin son mərhələsində, məktəblilər müxtəlif qaydaları öyrəndikdə və artıq onlardan istifadə etmək imkanı əldə etdikdə aparılır.

Orfoqrafik vərdislərin inkişafı üzərində işləyərkən müasir təhsil texnologiyalarından, məsələn, tədrisin tədqiqat metodu, kompüter tədris texnologiyaları, keys metodu, oyun texnikalarının texnologiyası və s. istifadə etmək olar.

Beləliklə, şagirdlərdə davamlı savadlı yazı bacarıqlarının inkişaf etdirmək üçün həm də xüsusi metodoloji texnikanın təhsil, tərbiyə və inkişaf təlimi ilə əlaqəsini tanımaq və həyata keçirmək lazımdır. Şagirdin şəxsiyyətinin

hərtərəfli inkişafı üçün şərait yaratmaq lazımdır. Orfoqrafik vərdişlərin formalaşdırılması üzrə işin nəticələri, artıq məlum üsullarla yanaşı, bu işdə təsvir etdiyimiz yeni, lakin daha təsirli üsullardan istifadə edilərsə bir o qədər nəzərə çarpacaq olacaq. Başqa sözlə, artıq ibtidai siniflərdə müxtəlif orfoqrafik tapşırıqlar vasitəsilə məktəblilərin savadının inkişafı üçün əsas olan ilkin orfoqrafik vərdişlərinin formalaşdırılması, inkişafı zəruri və tamamilə mümkündür.

İstifadə edilmiş ədəbiyyat

1. Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, 2021
2. Babayeva R. İbtidai sinifdə ədəbi tələffüz üzrə işin təşkili. Elmi iş. s. 96-99
3. Cəfərova N. İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikası. I hissə Bakı, 2016
4. Paşayev A. Azərbaycan dili və ədəbiyyatı tədrisinin bəzi problemləri. Metodiki vəsait. Bakı, 2012
5. Моисеев А.И. Русский язык: Фонетика. Морфология. Орфография. Москва: Просвещение, 2005

Açar sözlər: orfoqrafiya, orfoqrafik vərdişlər, ibtidai sinif şagirdləri, savadlı yazı

Ключевые слова: орфография, орфографические навыки, учащиеся младших классов, грамотное письмо

Key words: orthography, orthography skills, primary school students, competent writing

Xülasə

Orfoqrafiya dedikdə, dilimizin ümumi normalarına uyğun yazmaq nəzərdə tutulur. Dildə sözlərin düzgün yazılışı orfoqrafiya qaydalarına əməl olunmasını tələb edir. Məqalədə ibtidai sinif şagirdlərinin orfoqrafik vərdişlərinin inkişafı tədqiq edilir. İbtidai siniflərdə Azərbaycan dilində orfoqrafik bilik, bacarıq və vərdişlərin inkişaf etdirilməsi təhsil sisteminin ən vacib vəzifəsinə çevrilir, çünki səlis, səriştəli yazı fikirlərin ifadəsinin düzgünlüyünü təmin edir, yazılı ünsiyyədə insanların qarşılıqlı anlaşması, fərdin ümumi və dil mədəniyyətini formalaşdırır.

Развитие орфографических навыков у учащихся начальных классов

Резюме

Орфография означает письмо по общим нормам нашего языка. Правильное написание слов на языке требует соблюдения правил правописания. В статье рассматривается развитие орфографических навыков у учащихся младших классов. Развитие орфографических знаний, умений и навыков на азербайджанском языке в начальных классах становится важнейшей задачей системы образования, поскольку грамотное письмо обеспечивает правильность выражения мыслей, взаимопонимание людей в письменном общении, формирует общую и языковую культуру личности.

Development of spelling skills in primary school students

Summary

Spelling means writing according to the general norms of our language. Correct spelling of words in a language requires adherence to spelling rules. The article examines the development of spelling skills in primary school students. The development of spelling knowledge, skills and abilities in the Azerbaijani language in primary school becomes the most important task of the education system, since free, competent writing ensures the correct expression of thoughts, mutual understanding of people in written communication, and forms the general and linguistic culture of the individual.

RƏYÇİ: dos. L.Ələkbərova

XARİCİ DİLLƏRİN TƏDRİSİ PROSESİNDƏ İKT VƏ İNTERAKTİV TƏLİM ÜSULLARINDAN İSTİFADƏ EDİLMƏSİ QAYDALARI

Giriş. Müstəqillik yollarında inamla addımlayan Azərbaycan bütün sahələrdə olduğu kimi təhsil sistemində də əsaslı dəyişikliklər aparmışdır: yeni hüquqi-təşkilati baza yaradılmış, yeni tipli təhsil ocaqları formalaşmış, təhsilin təşkili prinsipləri dəyişilmiş, təlim-tərbiyə prosesində milli-mənəvi dəyərlərin, təbiət, cəmiyyət, insan haqqında biliklərin ümumbəşərilik mahiyyətində qavranılmasına yol açılmışdır. Dövlətin strateji məqsədlərinə xidmət vəzifəsini yerinə yetirən təhsil təkcə dövlətin deyil, bütün xalqın, humanitar qurum və təşkilatların, bütün cəmiyyətin işi olmuşdur. Milli təhsil inkişafı onun forma və məzmunca təkmilləşdirilməsinə, bu sahədə yeni ideyaların təcrübədə tətbiqinə geniş imkanlar açmışdır. İqtisadi və ictimai inkişaf dövründə yaşayan Azərbaycanın həyata keçirilməli olduğu mühüm məsələlərin həlli yüksək hazırlıqlı mütəxəssislər, ixtisaslı fəhlələr hərtərəfli inkişaf etmiş gənclər yetişməsinə tələb edir. Bu hər bir pedaqoji işçidən, müəllimdən öz fəaliyyətinə məsuliyyətlə yanaşmağı tələb edir. Təhsil islahatı tələbələrə yeni pedaqoji təfəkkürə cavab verən müasir dərslərin keçirilməsini əsas məqsəd kimi qarşıya qoyur.

B.Cəfərova qeyd edir: “Müstəqil Respublikamızın beynəlxalq əlaqələrinin genişləndiyi indiki dövrdə xarici dillərə praktik yiyələnmək ehtiyacı sürətlə artır, onun mədəni tərəqqiyə kömək edən əhəmiyyətli vasitə olması həqiqətə çevrilir. Azərbaycan Texniki Universitetində tələbələrə xarici dildə, əsasən ingilis dilində oxumağı, yazmağı, danışmağı öyrətməklə yanaşı, dili öyrədilən xalqların mədəniyyəti ilə tanış olub faydalanmağa, praktik vəzifələrə yiyələnməsinə zəmin yaratmışdır” (1, s. 114-118).

Məhz buna görə də xarici dillərin tədrisində keyfiyyət dəyişiklikləri ictimai tələbatla çevrilmişdir. Xarici dillərin tədrisi bir çox çətinliklərin, problemlərin aradan qaldırılmasını tələb edir. Xarici dili tədris edən müəllim dilin proqram səviyyəsində öyrədilməsi ilə kifayətlənməməli, həm də tələbələrin ümummədəni səviyyəsinin artmasına çalışmalıdır. Onlarda öyrəndiyi dilə maraq oyatmalıdır. Əlbəttə, bütün bunlara nail olmaq üçün müəllim tədris etdiyi fənni, onun tədrisi metodikasını dərinlən bilməli, pedaqoji ustalığa yiyələnməli, öz işinə sədaqətlə yanaşmalıdır.

Əsas hissə: Müasir dövrdə ingilis dilinin geniş vüsət alması təsadüfi deyildir. Azərbaycan müstəqillik qazandıqdan sonra beynəlxalq əlaqələrin genişlənməsi, investorların ölkəmizə axını, eyni zamanda ölkə vətəndaşlarının sərbəst olaraq dünya ölkələrinə təhsil almağa getmələri və s. bu marağın artmasına səbəb olmuşdur. Bunlardan da belə qənaətə gəlmək olar ki, ingilis dilinin öyrənilməsi vacibdir.

G.İmamquliyeva öz əsərində yazır: “İnformasiya axınının artdığı bir zamanda elm və texnikanın inkişafında yeni zirvələrin fəth edilməsində, təhsilin inkişafında kompyuterləşmənin əhəmiyyəti böyükdür. XXI əsr informasiyalaşmış cəmiyyət əsri olduğundan hər kəsin informatika və informasiya texnologiyaları sahəsində müəyyən bilik, bacarıq və vərdislər sisteminə malik olması vacibdir. Təhsildə İKT yalnız öyrənmə obyektinə və tədris vasitəsinə kimi deyil, elmi tədqiqatlarda, pedaqoji araşdırmalarda, təlim texnologiyalarında yeniliklərlə tanış olmaq üçün və təhsilin idarə olunmasında bir vasitə kimi istifadə olunur” (2, s. 236-241). Müasir dövrdə ingilis dilinin tədrisində də yeni texnologiyaların tətbiqi olduqca aktual və vacib bir məsələdir. Məhz bu dilin öyrədilməsi üçün əsas şərtlərdən biri ingilis dilini öyrənənlərin dildən kommunikativ məqsədlərlə istifadə etmək qabiliyyətinə yiyələnməsidir. Onu da qeyd etmək lazımdır ki, ingilis dilinin tədrisində informasiya-kommunikasiya texnologiyalarından olduqca geniş şəkildə istifadə etmək vacibdir.

N.Seyidzadə fikrini belə izah edir: “İngilis dilinin tədrisində müasir texnologiyalardan istifadə edilməsi tələbələrə bu dilin öyrənilməsinə cəlb etməklə öyrənilən dilə maraq oyatmaqda mühüm rol oynaya bilər. Hazırda Azərbaycanda təhsilin kompyuterləşmə səviyyəsi kifayət qədər yüksək olmasa da, ölkəmizin təhsil müəssisələrində kompyuterləşdirmə sahəsində müəyyən fəaliyyət həyata keçirilməkdədir. Bu gün ali məktəb tələbələrinin böyük əksəriyyəti kompyuterlərdən istifadə edir. Təhsildə kompyuter texnologiyalarından istifadənin inkişafını gücləndirmək istiqamətində də müəyyən işlər həyata keçirilir. Bununla bərabər, orta və ali məktəb müəllimlərinin əsas və internet biliklərinə yiyələnmələri və digər kompyuter bacarıqlarını artırmaları üçün məşğələlərin keçirilməsinin olduqca vacib olmasını qeyd etmək lazımdır” (3, s. 165-176).

Apardığımız müşahidələr göstərir ki, daim artan gücü və imkanları ilə multimediyaya və kommunikasiya vasitəsinə çevrilən müasir kompyuter, hazırda dil öyrənən gənclərə aşağıdakıları yerinə yetirməyə imkan verir: multimediyaya sənədlərini yaratmaq, redaktə etmək və bunu dünya üzrə yaymaq; dünyanın istənilən yerində insanlara bərabər asanlıqla ünsiyyətdə olmaq, multimediyaya proqramları vasitəsilə internet saytına qoşulmaqla başqalarının dərslərini izləmək və onlayn şəkildə müəllim və tələbələrlə ünsiyyətdə olmaq. İngilis dilinin tədrisi 3 əsas problemi əhatə edir: a) tədrisin məqsədi; b) təlimin məzmunu, c) və yeni məqsədə çatmaq üçün tədris olunmalı məsələlər. İngilis dilini öyrənən şəxslər üçün yeni texnologiyanın tətbiq edilməsi həmin dildə onun əsas kommunikativ funksiyasından istifadə etməyə daha geniş imkanlar açır. İngilis dilinin tədrisi ilə müasir texnologiyalardan istifadə proseslərini yüksək dərəcədə əlaqələndirmək məqsədə uyğundur. İngilis dilinin tədrisində video filmlərdən və rəqəmli video disklərdən (DVD) istifadəyə də üstünlük vermək lazımdır. aşılayır. Müasir texnologiyaların köməyi ilə yazı vərdişlərinin formalaşdırılması prosesi intensivləşir və həmin prosesin daha da effektiv olmasını təmin edilir. Bu zaman yazı vərdişlərinin formalaşdırılması prosesinə müsbət təsir göstərən elektron çap avtomatı (word processor), proqram

¹² Azərbaycan Dövlət İqtisad Universiteti “Xarici dillər” kafedrasının müəllimi mirzaliyevanigar903@gmail.com

təchizatı sistemində söz bankı stimullaşdırıcı proqramlar, proseslər və informasiya çıxışına malik proqramlar kimi texnologiyalardan istifadə məqsədə uyğundur. Bizim Texniki Universitetdə keçirilən xarici dil dərslərində kompyuter texnologiyalarından istifadə etmək daha yaxşı nəticələrə gətirib çıxarır.

Beləliklə, xarici dillərin tədrisi prosesində müasir informasiya texnologiyalardan istifadə edilməsi daha keyfiyyətli dil təliminə şərait yaradır.

Xarici dillərin tədrisində verilmiş materialların dinləyiciyə çatdırılması üçün müxtəlif metod və priyomlardan istifadə olunur. Dilin tədrisinin ən çətin özəlliklərindən və xüsusiyyətlərindən biri tədris olunan materialın auditoriyanın ana dilində qarşılığının olmamasıdır. Belə çətinliklər ingilis dilinin tədrisi zamanı da qarşıya çıxır. Kembriç Universitetinin professoru Ur.Renny bu haqda qeyd edir: “Dil tədrisinin ən problematik aspektlərindən biri də qrammatik materialın auditoriyaya çatdırılması və onun qavranılması prosesidir. Bu sahədə bir çox tədqiqatlar aparılmış və mühüm elmi nəticələr əldə edilərək praktikaya tətbiq olunmuş, amma bu sahədə bir sıra çətinliklər hələ də öz aktuallığını saxlamaqdadır. Araşdırma apardığımız məqalədə də qrammatikanın tədrisinin ən innoyativ və müasir tətbiqi üsulu haqqında ümumiləşdirmə-hansı növ tədris prosesləri tətbiq etmək və praktiki əhəmiyyətə malikdir (4, s. 135). Kembriç Universitetinin başqa bir professoru Jak Riçard yazır: “Bəzi qrammatik materialların öyrəldiyi dildə paralelləri olduğu üçün onlara yiyələnmək və qavramaq asand həyata keçir. Lakin, bir sıra qrammatik materiallar vardır ki, onların paralelləri qarşı dildə olmadığı habelə, çətin olduqları üçün tədrisində bu və ya digər formada çətinliklər qarşıya çıxır. Onların bəziləri sadə qrammatik struktur olsa da, lakin onların öyrənilməsi və işlənmə yerini (müəyyən və qeyri-müəyyən artıklar kimi) müəyyən etmək çətinlik yaradır” (5, s.18).

Qrammatikada bəlli bir qrammatik struktur tədris edərək, biz tələbələrə kifayət qədər müxtəlif, lakin əlaqəsi olan materiallar vasitəsilə qarşıya qoyulan tapşırığı yerinə yetirməyə çalışırıq. İngilis dili linqvistlərinə görə, dörd əsas metod ingilis dilinin qrammatikasının tədrisində nəzərə alınmalıdır. 1) Təqdimat, 2) İzolyasiya və izahat, 3) Praktika, 4) Test.

Ənənəvi təcrübədə biz qrammatikanın tədrisi prosesində, qrammatik struktur materialını auditoriyaya təqdim etməklə başlayırıq. Təqdimatın məqsəd və vəzifəsi strukturun auditoriya iştirakçılarının qavramasına nail olmaqdan ibarətdir. Qrammatik material asand və tez qavranıldığı halda isə, təqdimat mətni bir və ya iki cümlədən artıq olmaya bilər.

Xarici dilin öyrənilməsi prosesində ikinci metod haqqında tədqiqatçı alim Vilyam Laytlvud öz məqaləsində yazır: “İzolyasiya və izahat” adlanan ikinci metod isə qrammatik kontekstin təqdimat prosesindən sonra qrammatik məsələlərin özünün üstündə dayanmaq zərurətini ehtiva edir. Bu zaman onların necə səslənməsi və qarşılıqları, onların anlamı, işlənmə dərəcəsi və yeri və tətbiq olma qaydaları üzərində iş aparılmalıdır. Burada əsas məqsəd dinləyicilərin və öyrənənlərin strukturun müxtəlif aspektlərini başa düşməsidir. Bəzi dərslərdə dinləyicilərə ana dillərində müəyyən məsələlərin izahını, tərcüməsini və ümumiləşdirilməsi verilə bilər” (6, s. 126-139).

Qeyd etmək lazımdır ki, C.D.Krachenin interaktiv təlimində fərd öz şəxsi dərkinin nəticəsini, cəmiyyətin əvvəlcədən əldə etdiyi təcrübələrlə əlaqələndirməyə və əsaslandırmağa çalışaraq yeni bilik qazanır. Bu təlim fəlsəfəsi hissədən tama, yaxud da tamdan hissəyə çıxmağa, tələbələrin əldə olunmuş bilikləri ilə yeni qazanılacaq biliklərin birləşməsinə, qovuşmasına əsaslanır. Bu da öz növbəsində tələbə innoativ biliyinin tamlıq sxemini yaradır. Təfəkkür əməliyyatları üzərində qurulan məntiqi bilik strukturları ilə təmasda olan hər bir tələbə idrakı verilən biliklə əlaqəyə girərək, öz strukturlarının əsaslarını qurur (7, s. 202).

İnteraktiv təlimin mahiyyəti ondan ibarətdir ki, o tələbəni özünü inkişaf yoluna salır, ona təlimdən və sosial mühitdən qazandığı bilikləri öyrəndiyi və öyrənəcəyi biliklərlə birləşdirməyə, əsaslandırmağa və özü üçün yeni, yüksək formalı bilik qazanmağa şərait yaradır. Çağdaş dünyamızda hər bir fərdin innoativ-yaradıcı olması, öz bacarığından çıxış edərək yeni fikir, yeni ideya yaradıb, onu həyata tətbiq etməyi bacarmalı, önəmli və dəyərli olması vacibdir.

İnteraktiv təlimin iki əsas məqsədi vardır:

- 1) Tələbənin əxlaqını saflaşdırmaq;
- 2) Öz-özünü inkişaf etdirərək bilik qazanmaq.

Nəticə. Beləliklə, bu məqalədə müvafiq ingilis dilinin qrammatikasının tədris texnikalarının geniş çeşidlərinin ümumi xarakteristikası araşdırılmışdır. Tədris prosesini planlaşdırmadan öncə, tədrisinə start verəcəyimiz mövzunun nədən ibarət olduğunu aydınlaşdırmalıyıq. Tədris etdiyimiz qrammatika başlığı altında hansı tapşırıqlar və mənalər gizlənmişdir və strukturun öyrənilməsinə nələr aid edilməlidir kimi məsələlər tədrisin başlanmasından öncə öyrənilməlidir. Praktiki metoda görə, bu mərhələ müxtəlif ev tapşırıqlarının yerinə yetirilməsindən ibarətdir. Bu proses qısa yaddaşa həkk olunmuş materialların yaddaşa transferdə böyük rol oynayır.

İstifadə edilmiş ədəbiyyat

1. Cəfərova B.C. English. Bakı: Maarif, 2009, səh: 114-118.
2. İmamquliyeva G.F. Müasir xarici dil dərslərində mətnlə bağlı vasitələrin istifadə yolları. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri, 2005, s. 236-241.
3. Seyidzadə N.B. İngilis dili, Bakı: Elm, 1998, səh: 165-176.
4. Renny Ur. Qrammatik materialın problematik aspektləri. Paris, 1887, p. 135.
5. Jak Riçard. İngilis dilində qrammatik materialın paralelləri. London, p. 18.
6. Vilyam Laytlvud. İzolyasiya və izahat. Kembriç Universiteti, p. 126-139.
7. Krashen S.D. Principles and Practicein Second Language Acquisition. Pergamon Press Inc. 1982, 202 p.

Key words: English language, methodology, development, Azerbaijani language, comparison

Açar sözlər: İngilis dili, metodika, inkişaf, Azərbaycan dili, müqayisə

Ключевые слова: английский язык, методика, развитие, азербайджанский язык, сравнение

İkt и интерактивное обучение в преподавании иностранного языка

Резюме

В этой статье нашло место обучения новой технологии английского языка в высших учебных заведениях в настоящее время, применение инфомационно-коммуникационной технологии, методы обучения подготовки и техники для достижения полезной цели обучения иностранных языков и т.д. С помощью современных технологий процесс формирования навыков письма интенсифицируется и становится еще более эффективным. В это время в системе программного обеспечения целесообразно использовать такие технологии, как электронная печатная машина (текстовый процессор), программы-стимулирующие банки слов, процессоры и программы с доступом к информации, которые положительно влияют на процесс формирования навыков письма.

İctand interactive learning in the process of teaching foreign languages rules for using methods

Summary

The employment of the new techniques and information-communication technologies in higher educational systems, the training problems, the new methods and devices of productive ways of teaching the language issues at present have been mentioned in this article. With the help of modern technologies, the process of forming writing skills intensifies and becomes even more effective. At this time, in the software system, it is expedient to use such technologies as an electronic typewriter (word processor), programs that stimulate word banks, processors and programs with access to information that positively affect the process of forming writing skills.

Rəyçi: Filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Bağırova

**О ПРИНЦИПАХ ОТБОРА ДИДАКТИЧЕСКОГО МАТЕРИАЛА ПРИ ОБУЧЕНИИ
РКИ АЗЕРБАЙДЖАНОЯЗЫЧНОЙ СТУДЕНЧЕСКОЙ АУДИТОРИИ**

Обучение русскому языку как иностранному (РКИ) – процесс многогранный и динамичный, сопровождающийся существенными изменениями, совершенством методики и внедрением новинок технологии. Однако во всех случаях роль книги остаётся неизменной, поскольку учебник является первейшим и обязательным для студентов источником изучения дисциплины.

На современном этапе развития азербайджанского общества русский язык выступает немаловажным фактором в политической, экономической и культурной жизни страны, в приобщении азербайджанцев к богатствам русской и мировой науки, литературы и культуры. В связи с этим в Азербайджане придаётся большое значение отбору дидактического материала в процессе обучения азербайджаноязычной студенческой аудитории русскому языку.

Содержание обучения любому предмету определяется отбором материала (теоретического и практического) и его методической организацией. Отбор теоретического материала диктуется программой обучения, на основе которой создаются учебники и учебно-методические комплексы. Дидактический (языковой) материал, используемый на уроках РКИ, представляет собой слова, словосочетания, предложения, тексты и должен включать методическую и этнокультурологическую составляющие с целью формирования языковой компетентности иноязычного студента.

Отличительной особенностью компетентностного подхода к обучению РКИ является текстоориентированность, то есть широкое использование художественного и иного текста как дидактического материала. Дидактический материал в широком смысле – это весь дополнительный учебный материал, применяемый преподавателем в методических целях для самостоятельной работы или демонстрируемые преподавателем карточки, таблицы, тесты, алгоритмы, справочные материалы, инструкции, памятки, карты, планы с различными заданиями и др.

В узкоспециальном смысле (в частности, в методике преподавания РКИ) дидактический материал – это «языковые, речевые примеры-факты, подобранные или специально написанные методистами и преподавателями и отвечающие задачам воспитания иноязычных учащихся и обучения их русскому языку как иностранному. Дидактический материал иллюстрирует все программные темы вузовского курса русского языка как иностранного, благодаря чему обеспечивается формирование лингвистических, коммуникативных и культуроведческих знаний и навыков» [6, с. 123].

Е.И. Пассов, подробно проанализировав принципы отбора и организации дидактического материала в процессе обучения РКИ, выделял следующие:

1. аспектный, в соответствии с которым материал отбирается по аспектам языка (фонетическому, лексическому, грамматическому);
2. структурный, который обращает внимание на структурные элементы языка;
3. трансформационный;
4. структурно-функциональный (речевые модели и образцы);
5. ситуативно-тематический, который обеспечивает развитие речевых умений.

В соответствии с последним определяются ситуации обучения, которые задают темы общения и необходимый языковой и речевой материалы [7, с. 106].

Г.А. Китайгородская предлагает реализовать отбор и группировку дидактического материала вокруг «смыслоречевых ситуаций», говоря о необходимости создания каталога ситуаций [3, с. 81]. В итоге речевая ситуация у нее становится «единицей организации дидактического материала» на уроках РКИ.

Речевые ситуации общения реализуются в текстах, имеющих, таким образом, огромное значение при коммуникативном подходе к обучению. Кроме того, тексты, как художественные, так и публицистические, представляют собой источники культурологической информации. Важной задачей методики преподавания РКИ становится эффективный отбор текстового содержания. Необходимо определить его принципы, чтобы сам текст стал дидактическим материалом.

Н. П. Шульгина отмечает, что отбор дидактического материала в обучении РКИ должен быть основан на общедидактических принципах, таксономии целей и основных требованиях к разработке дидактического материала для личностно-ориентированного обучения.

Основные составляющие принципов отбора дидактического материала, используемого на уроках РКИ, включают такие параметры, как согласованность с системой изучаемого материала, соответствие лексико-грамматической теме, современность, новизна, интересность, познавательность, типичность, информативность, доступность.

В методике преподавания РКИ выделяют два основных вида дидактического материала: текстовый и нетекстовый, в том числе морфемный, словный, фразеологический, словосочетательный, фразовый. Нетекстовый дидактический материал это слова, словосочетания, фразы, которые преподаватель применяет

для формирования языковых и правописных умений. Текстовый дидактический материал— это образцовые тексты русской словесности [11, с. 124].

На современном этапе обучения одним из основных требований к занятию по РКИ является «привлечение на урок хороших, образцовых текстов» [5, с. 226]. Подобными считаются тексты, доступные для понимания иноязычной аудитории (в нашем случае азербайджаноязычной студенческой аудитории), насыщенные грамматическими трудностями, позволяющими решать с их помощью задачи урока, безупречные в литературном отношении и отражающие реалии настоящего времени. Среди принципов их отбора выделяются языковой и познавательный-содержательный. Первый из них предполагает отбор в зависимости от насыщенности текста активизируемыми языковыми явлениями, а второй – от внеязыкового содержания.

Таким образом, текстовый дидактический материал должен учитывать интересы, познавательные возможности и потребности студентов. Дидактический материал также должен служить коммуникативно-развивающим задачам: «возбуждать интерес учащихся, способствовать формированию у них желания и мотивации для дальнейшего изучения языка, создавать культурологический фон, содействовать психологическому, интеллектуальному и нравственному становлению личности студента» [12, с. 127].

В современной методике преподавания РКИ текстовый дидактический материал отбирается по разработанным учёными и методистами определённым принципам. В частности, И. Д. Морозова отмечает, что тексты должны отвечать общедидактическим принципам и быть разными по типу, жанру и стилю речи, должны помогать в реализации межпредметных связей [1, с. 72]. Т. М. Пахнова в тексте главным считает его содержание, способность «оказать эстетическое воздействие, вызвать отклик у читателя, воспитать хороший вкус» [9, с. 62].

В последнее время особую важность приобретает принцип культурологической соотнесенности содержания текстов. Это значит, что высшим принципом отбора дидактического материала становится степень значимости материала для приобщения к культуре: именно тексты способны образовать особое культурное пространство. Выбор дидактического материала диктуется языковым материалом, его содержанием, эстетической значимостью для реализации задач обучения, которыми на современном этапе становятся не только практическое овладение языковой системой, но также формирование и воспитание личности обучаемого, его духовного мира и интеллектуального развития.

Именно текстам принадлежит особая роль в воспитании у обучаемых чувства языка, внимательного, вдумчивого отношения к слову. Поэтому так важно, чтобы отобранный дидактический материал отличался информационной новизной, доступностью формы, способностью вызывать познавательный интерес у иноязычной аудитории. «Используемые в процессе обучения тексты должны отражать этнокультурологическую специфику мировоззрения автора, т.е. быть этнически маркированными текстами, позволяющими понять мировосприятие и мироощущение человека, создавшего текст, помогающими проникнуть в национальную культуру говорящего (пишущего)» [10, с. 160].

Однако, в более поздних работах Т.М. Пахнова отмечает, что одного содержания недостаточно для реализации поставленной задачи, необходимы и другие принципы при отборе текстов как дидактического материала. К ним исследователь относит эмоциональное звучание текста, формирование мироощущения, возможность осуществлять изучение языковых явлений на основе анализируемых текстов. Таким образом, исследователь рассматривает текст одновременно как дидактический учебный материал и как речевую среду, как компонент культуры [9, с. 114].

В своих работах Н.А. Ипполитова также делает вывод о том, что текст играет важнейшую роль в процессе обучения русскому языку, так как позволяет «слить воедино два направления в изучении русского языка: познание системы языка и познание норм и правил общения, речевого поведения в различных жизненных ситуациях» [2, с. 4].

Т. В. Золина выделяет два принципа:

- 1) учёт грамматики как фактора отбора художественных текстов (грамматика текста передает форму подачи текстового содержания читателю, а не бессмысловое содержание);
- 2) психологических особенностей студентов.

Каждый выбранный текст должен обладать следующими характеристиками:

- 1) «самостоятельной микротемой;
- 2) логической законченностью;
- 3) содержанием, позволяющим подобрать творческое задание учащимся;
- 4) включать фоновые знания для последующих текстов;
- 5) включать не только те грамматические категории, которые изучаются <...>, но и обороты речи, на которые преподаватель считает нужным обратить внимание студента;
- 6) учитывать не только материал, необходимый для изучения, но и отвечать интересам современного студента <...>;
- 7) должен быть связан по тематике частично или полностью с другими текстами, образуя вместе с ними единый «интертекст»» [1, с. 74].

В методике преподавания русского языка как иностранного отбор текстового дидактического материала подчиняется многим из указанных принципов, но каждый исследователь и преподаватель

формулирует систему критериев и правил отбора по-своему. К примеру, на первый план часто выдвигаются аутентичность, доступность в информационном и языковом плане, актуальность, проблемность, эмоциональность.

Таким образом, прежде чем приступить к анализу разбора принципов отбора дидактического материала в процессе обучения РКИ азербайджано-язычной студенческой аудитории, следует обратить внимание на высказывание Л. В. Щербы: «Мы должны признать раз и навсегда, что родной язык учащихся участвует в наших уроках иностранного языка, как бы не хотели его изгнать, то вполне естественно попытаться сделать из родного языка не врага, а друга и помощника» [13, с. 317].

На наш взгляд, в условиях смешанного билингвизма необходимо учитывать все описанные выше принципы отбора текстов для изучения РКИ. В процессе обучения РКИ в азербайджаноязычной студенческой аудитории считаем наиболее общими и важными следующие принципы и критерии отбора текстового дидактического материала:

1. Коммуникативный принцип (слово должно изучаться в структуре текста, оно является его важным компонентом, используемым в речи в соответствии с целями и условиями общения);
2. Содержательный принцип: а) актуальность для учащихся (тематика, жанр, стиль и др.); б) соответствие задачам нравственного и идейного воспитания;
3. Принцип учёта учебной трудности в соответствии с программой (насыщенность орфограммами и пунктограммами, лексический состав и др.);
4. Принцип межпредметной интеграции;
5. Принцип системности и тематического единства (тексты должны быть тематически взаимосвязаны);
6. Принцип перспективного обучения трудным разделам вузовского курса русского языка;
7. Культурологический принцип;
8. Этнокультурный принцип, требующий учёта национально-регионального компонента, в том числе через включение текстов знаменитых писателей и поэтов, учёных и публицистов, композиторов и художников (в русском переводе), а также текстов, отражающих современные реалии, общее в культурах русского и азербайджанского народов, их культурные и исторические связи.

Приведенный перечень принципов не является исчерпывающим. Предлагаемая система отбора текстов не является полной, так как нами представлены только основные принципы, но они позволяют производить отбор текстов для занятий и домашнего изучения.

Рассмотрим следующий текст, подобранный для занятия по РКИ:

Лев Николаевич Толстой

(1828 – 1910)

«Граф Лев Николаевич Толстой родился 28 августа 1828 года в имении своего отца в Ясной Поляне. Детство и отрочество прошли в Ясной Поляне, в большой семье. Мать его умерла, когда ему было 2 года, отец – когда ему было 9 лет. Дальнейшим воспитанием мальчика занималась тётя.

В 1844 году Толстой поступил в Казанский университет, где сначала изучал восточные языки, а потом право. Не завершив учебу, он возвращается в Ясную Поляну, где пытается стать полезным своим крестьянам. Дневниковые записи тех лет свидетельствуют о раздумьях будущего писателя о смысле жизни, о нравственности, о морали.

В 1851 году он уезжает на Кавказ и добровольно вступает в армию.

В 1852 году он написал свою первую повесть «Детство», которая имела большой успех. Толстой прослужил на Кавказе три года, потом перевёлся в Севастополь, а вскоре оставил военную службу. Самое известное произведение Л.Н.Толстого – роман-эпопея «Война и мир». Основная тема этого романа – Отечественная война 1812 года. Толстой создал широкое полотно жизни как русского дворянства, так и русского крестьянства в период освободительной войны против агрессии Наполеона.

Л.Н.Толстой – автор многих произведений, таких как «Анна Каренина», «Воскресение», «Живой труп», «Крейцера соната» и других, которые создали ему заслуженную славу одного из величайших творцов русской литературы.

Л.Н.Толстой был также замечательным учителем. В Ясной Поляне он открыл школу для крестьянских детей и написал учебники «Арифметика», «Азбука», сказки, *четыре «Книги для чтения»*.

Л.Н. Толстой умер в 1910 году. Его творчество сыграло огромную роль в развитии русской литературы»[8, с. 225].

Данный текст соответствует основным принципам отбора текстового дидактического материала, используемого на уроках РКИ, который рассчитан на азербайджаноязычную студенческую аудиторию. Например, он может быть использован при повторении таких пройденных тем, как «Личные местоимения», «Единственное и множественное число имён прилагательных», «Прошедшее время глагола». Текст взят из учебника «Русский язык»(авторы: А.М.Пашаева, Л.М.Гулиева), используемого преподавателями кафедры русского языка гуманитарных факультетов Бакинского государственного университета на занятиях со студентами азербайджанских групп. В тексте есть слова, отражающие реалии региона; например, название родного имени Л.Толстого (Ясная Поляна), региональные топонимы –

Кавказ (этнокультурный принцип), есть упоминания названия фундаментальных произведений Л.Толстого, ставших достоянием русской культуры и литературы (культурологический принцип).

Анализ принципов отбора текстового дидактического материала для обучения РКИв азербайджаноязычной студенческой аудитории показал, что они должны соответствовать лишь основным, а не всем принципам одновременно, что зависит от целей и содержания уроков.

Таким образом, процесс обучения РКИв азербайджаноязычной студенческой аудитории необходимо тесно связывать с изучением материальной и духовной культуры народа – носителя языка. Поэтому для обучения важно выбирать содержание дидактического материала на основе «концептов» – основных единиц ментальности. Ментальность – это способ видения мира, уровень общественного сознания, это «миросозерцание в категориях и формах родного языка, соединяющее интеллектуальные, духовные и волевые качества национального характера в типичных его проявлениях» [4, с. 108]. Ментальные представления народа шлифуются, превращаются в коллективный опыт и откладываются в языке. Именно в языке оформляется концептуальный опыт мира, а человек понимается нами как носитель определенной национальной ментальности, наиболее ярким отражением которой являются фразеологизмы и пословицы. Культура входит в ментальный мир человека в виде концептов – «как бы ступков культуры в сознании человека» [11, с. 6]. Непонимание иноязычных констант культуры ведет к неудачам в коммуникации. Не видя смысла, стоящего за словом, не осознавая специфики того или иного концепта либо представления, относящегося к определенной культуре, обучающийся не способен не только постичь чужую культуру, но и сохранить свою самобытность.

ЛИТЕРАТУРА

1. Зотина Т. В. Комплексная работа с текстом при подготовке к изложению: дисс. канд. пед. наук. Москва, 2007, 241 с.
2. Ипполитова Н.А. Текст в системе изучения русского языка. Москва: Флинта, 1998, 176 с.
3. Китайгородская Г.А. Методические основы интенсивного обучения иностранному языку. Москва: Высшая школа, 1986, 104 с.
4. Колесов В.В. Отражение русской ментальности в слове // Человек в зеркале наук. Ленинград, 1991, с. 90-138.
5. Львов М.Р., Горецкий В.Г., Сосновская О.В. Методика преподавания русского языка. Москва: Академия, 2007, 464 с.
6. Острикова Т. А. Научно-методическое описание дидактического материала. //Русский язык в школе. 2007, № 5, с. 123-127.
7. Пашаева А.М., Гулиева Л.М. Русский язык: учебник для гуманитарных факультетов. Баку: Азернешр. 2018. 236 с.
8. Пассов Е.И. Основы методики обучения иностранному языку. Москва: Русский язык, 1989, 276 с.
9. Пахнова Т.М. Русский язык. Комплексная работа с текстом: дидактические материалы. Москва: Айрис-пресс, 2006, 224 с.
10. Просвирина И.В. Лингводидактический аспект толерантной речевой коммуникации. Оренбург: ГОУ, 2006, 247 с.
11. Степанов Ю.С. Константы. Словарь русской культуры. Опыт исследования. Москва: Язык русской культуры, 1997, 824 с.
12. Шульгина Н. П. Работа с текстом как средство осуществления личностно-ориентированного подхода при обучении русскому языку: дисс. канд. пед. наук. Москва, 2002, 279 с.
13. Щерба Л. В. Языковая система и речевая деятельность. Ленинград: Наука, 1974, 428 с.

Ключевые слова: РКИ, дидактический материал, культурология, ментальность.

Açar sözlər: rus dilinin xarici dil kimi tədrisi, didaktik material, mədəniyyətşünaslıq, mentalitet (zehniyyət).

Keywords: teaching Russian as a foreign language, didactic material, culturology, mentality.

РЕЗЮМЕ

На основе анализа и обобщения концепций известных лингвистов и методистов и в результате собственного практического опыта мы приходим к выводу, что наиболее важными принципами и критериями отбора дидактического текстового материала при обучении РКИ азербайджанских студентов следует считать следующие: 1. коммуникативность; 2. содержательность; 3. учет программных требований по уровню сложности; 4. межпредметная интеграция; 5. системность тематического единства; 6. перспективность обучения; 7. культурологический и этнокультурные принципы.

XÜLASƏ

Məqalədə ali təhsil məktəblərinin Azərbaycan dilli qruplarında rus dilinin xarici dil kimi tədrisi zamanı linqvoölkəşünaslıq xarakteri daşıyan didaktikmaterialların seçilməsi prinsipləri araşdırılır. Məşhur dilçilərin, metodistlərin konsepsiyalarını və müəlliflərin xüsusi təcrübəsini təhlil edib ümumiləşdirərək belə nəticəyə qərar ki, Azərbaycan dilli tələbələrinə rus dilinin tədrisi zamanı didaktik mətn materiallarının seçilməsinin ən vacib prinsipləri və meyarlarından aşağıdakıları hesab etmək məqsədə uyğundur: 1. kommunikativlik; 2. dərin məzmunə malik olması; 3. mürəkkəbliyin səviyyəsinə uyğun proqram tələblərinin nəzərə alınması; 4. fənlərəarası inteqrasiya; 5. məzmun vəhdətinin sistemliyi; 6. təhsilin perspektivliyi; 7. mədəniyyətşünaslıq və etnomədəni prinsiplər.

SUMMARY

Based on the analysis and generalization of the concepts of well-known linguists and methodologists and as a result of our own practical experience, we come to the conclusion that the most important principles and criteria for selecting didactic text material for teaching Russian as a foreign language to Azerbaijani students should be considered the following: 1. communication, 2. content; 3. taking into account the program requirements for the level of complexity; 4. intersubject integration; 5. systematic thematic unity; 6. the prospects of learning; 7. cultural and ethnocultural principles.

RƏYÇİ: dos. L.Ələkbərova

T. Mehtiyeva¹⁴

**INTEGRATION OF THE READING, WRITING, SPEAKING AND LISTENING SKILLS
IN THE ENGLISH CLASSES**

Sometimes, our people here call communicative method as “western methodology”. It is because the communicative way of teaching differs greatly from our traditional way of teaching which is based on the grammar translation method. Some teachers in our country might believe that there is no need for a new teaching methodology. The point is that there have been many changes in the social, political and economic life in Azerbaijan since the country gained its independence. Education can't be unaffected by these changes. The English language has become more accessible, creating a demand for communication in what many people perceive to be the world's language of democracy, freedom and business. I think we, teachers, should respond to this demand by using new methods in teaching English. Today's students differ greatly from the students of my generation. Now students are eager to learn how to use the language they are taught. When I was a student I needn't use English for communicative purposes. We students used to learn English only for academic purposes. But the direction in English teaching is changing with the developing needs of my country. English is now mostly used to communicate with other people through the skills of speaking, listening, reading and writing. In the job market of Azerbaijan students are expected to communicate in English after finishing school or graduating from the university.

All these needs made me work on classroom activities that are mainly based on the communicative method. I have not only used these activities in my classes successfully, but I also shared them with my colleagues who have found them useful for their English classes. Here are some comments from my fellow teachers:

- I have used the book “O. Henry's American Scenes” in the “Home Reading” classes. I used to ask students either to retell the text or to translate it. Now it is easy for me to check students' understanding by asking students to do “Understanding Main Idea” and “Close Reading” activities.
- I use another book in the “Home Reading” classes. But I think I learned a lot from these activities. They showed me how much a teacher can do by creating activities for the different reading material.
- I use articles from English newspapers to teach my lessons. After getting acquainted with the activities for the book “O. Henry's American Scenes” I developed similar speaking activities for my “Newspaper Material” classes. I have to say that students became more motivated. They prefer to discuss the issue rather than to retell newspaper article.

Some of my fellow teachers told that they had failed to use writing activities in their classes. They told that their students had difficulties in responding to what the author said in the certain paragraph or in the whole story. I explained to them that they should have prepared students for these activities. First, teachers should get students involved in open discussion asking them questions such as: “What do you think about this paragraph or story?” or “Can you relate yourself to the situation described in the story?” Only after such preparation can students response to what the author says either in the paragraph or in the story. Having students to listen to each others' writing also helps them to do this task successfully.

These activities are suitable for both university and high school students. I introduced these activities to high school teachers in one of my recent workshops. I recommended them to develop their own activities for the texts included in their school textbooks using my activities as models. After creating activities, some of them responded that the ones they had created provided good opportunities for students to use English in the class. There were no pair or group work activities in their textbooks. The activities they developed in the workshop required a lot of pair work and group work. Ultimately, students became more motivated to express themselves in English participating in the activities their teachers planned for them.

The activities I have included in this thesis are not equally difficult. Some of them are challenging whereas others might seem very simple and easy. The reason for this is that I wanted these activities to be useful to both high school and university teachers

Though there are several types of activities for each story, this doesn't mean the teacher who is going to use the stories activities has to go through all of them. The teacher can use them selectively depending on the aim of the lesson and also depending on the level, interest and size of the class. As I have mentioned, these activities are for the Home Reading lessons so students have to read the stories at home. But it is also possible to have the students read the stories in class.

The procedure for working with each story is as follows:

Before students read:

- Students look up the key words in their dictionary and learn them.
- They write a sentence for each word in their copy-books. The teacher can either check them orally (a student reads the sentences while the teacher and the other students listen and correct the incorrect sentences) or he/she can collect the copy-books and check them depending on the aim of the lesson.

¹⁴ Bakı Dövlət Universiteti Baş müəllim

- Students are asked to think about the topic related to the story they are going to read. They will be asked to speak about it either with their partner or in a small group in the class.

After students read:

A+B: Understanding the Main Ideas and Close Reading

Students get ready for these exercises at home. These check-up exercises are a quick method of ascertaining whether students have read and comprehended the story. Teachers can use them in any way that they think will benefit the students.

- Teachers can check students' understanding through a game. The student or group of the students answering the most questions will have a higher score and will win the game.

C. Speaking (Discussion, Role Play)

- Teachers arrange the class into small groups. The time is set for the group work. If there are several discussion questions and role-plays, each group can have a different one.
- When the time is up, each group is called on to present to the rest of the class. Each member should participate in a group presentation.

D+E: Vocabulary Practice and Writing

- I understood that it was my mistake. As she was a new student in this group it was difficult for her to read her writing in which she wrote her feelings about the issue before the whole class. She was Teachers can assign both these exercise as home work or class work.
- It can be interesting for the students to listen to each others' writings so teachers can ask students to read their writings aloud in front of the class. But they should inform students about it ahead of time.

Once my student refused to read her writing. She said that she didn't know she would have to read it before the students. afraid of being ridiculed. She needed time to feel herself a part of the group. The teacher should remember that a relaxed and friendly atmosphere is essential in using these activities. I introduce the communicative activities for the story "Last Leaf" by O.Henry.

Before you read:

- Look up the words in bold in your dictionary.
- Use the new words in your own sentences.
- Tell your partner who is your favorite painter and what paintings you like best.

After you read:

A. Understanding the Main

Answer the following questions with complete sentences.

- Why did painters come to live to Greenwich Village?
- Why did Sue and Johnsy live together?
- What was Johnsy's great wish?
- Why was Johnsy counting the leaves falling from the tree against her window?
- What did Behrman love to talk about?
- What made Johnsy believe that she would live?
- Why didn't the last leaf on the wall move when the wind was blowing?

Close Reading

If the sentence is true, write "T" next to it. If it is not true, write "F" for False. If the sentence is false, change it and make it true.

- Painters paid a lot of money for the rooms in Greenwich Village.
- Sue and Johnsy both were from California.
- Johnsy caught Pneumonia in early spring.
- Johnsy was sleeping while Sue was painting.
- Old Behrman was a painter who was Sue and Johnsy's neighbour.
- The last leaf didn't fell.
- The last leaf on the wall was Behrman's great masterpiece.

C. Speaking, Discussion

- Why does the author consider Behrman's last work to be his masterpiece?
- Rehearse the following dialogues with your partner:
The doctor and Sue
Sue and Johnsy
Behrman and Sue
- What can you say about Sue's attitude to men regarding her answer to the doctor's question "Is there anything worth being troubled about? A man?"
- "She has a chance if she wants to live". Do you agree with the doctor's statement?
Do you know any person who could fight against his serious illness only because he wanted to love?

Vocabulary Practice

For each space in the sentence below, choose the best word from the following list. You may need to change the form of the word.

D. Writing

1. Complete Sue's letter to her mother:

Dear mum, I have already recovered. I am grateful to Johnsy for her care and also to Behrman ...

2. Choose the paragraph in the story that you liked best. What do you think about this paragraph?

3. Give a character sketch of Behrman.

4. Write a story to illustrate the proverb "A friend in need is a friend indeed"

I always give students writing assignments for each story they read. The most frequent type of assignment was is either a paragraph or a brief opinion essay on a question from the story. These writing activities are mostly focused on improving students' ability to expressing their thoughts fluently. This is why students know their grammar or spelling mistakes will not greatly affect their grades. They concentrate their thoughts on the content of the written assignments. Depending on the aim of the lesson I have students to work on their mistakes too. But mainly I pay attention to the content of their writing. I encourage them to use their imagination in writing. Studying the 4 skills in a course at the School for International Training during the summer of 2004, I learned how important it is to integrate reading and writing. I taught students how to respond to reading material through witting. It was challenging for them. But little by little they got used to write their ideas on the stories.

Reading my students' writings I saw how they improved their abilities to analyze and interpret the stories, to understand the writer's points of views on certain issues and also their ability to give character sketches of the different characters in the stories. It was interesting to see how they could relate the stories to their lives and speak about their own personal experiences. I think O. Henry's stories are not only an effective language teaching tool, but also an effective tool for teaching about real life. Reading these stories students learn life with its beauties and difficulties.

Good stories are ageless. Different generations can enjoy reading these stories so can my students. Here are some excerpts from my students' writings. These are followed by excerpts from students' feedback on the different activities that I use in the "Home-Reading" lessons.

Two Thanksgiving Gentleman

- This story is about the love to the Motherland. The Old Gentleman loves his country. He believes that he is helping his country to build a great American tradition. He is not alone. People like Stuff Pete are also the parts of this tradition. After reading this story I asked myself: "Have I done anything to keep our traditions?" To day we have lost some of our traditions. We know about them only by the help of the films and books. I think the younger generation should learn traditions from us not from the films and books. **Vusala**
- First I want to say that I learned about Thanksgiving day from this story. Reading about this day I got interested in it. So I found out that it is celebrated on the last Thursday in November in the USA. Family members gather for reunion at their parents' house. All thanks together for the good things that they have. Foods eaten at the first thanksgiving have become traditional. Turkey, corn, pumpkins and cranberry sauce are symbols which represent the first Thanksgiving. **Dunya**
- I think it is good and kind of the rich people to feed poor ones. It is amazing how this day is similar with our Day of Sacrifice when everybody kills a lamb or cow and share the meat with the people who can't afford it. But I think they shouldn't satisfy with doing it only on the Thanksgiving Day or on the Day of Sacrifice. Rich people should think about the people who can hardly survive. **Leyla**

The Count and the Wedding Quest

- Lies can be different. We shouldn't hurl reproaches at Miss Convey for her lie. This lie made her and Andy happy. They found their love. In the end she told the truth not to lose her love. I think the truth made both of them even happier. **Arzu**
- I can't justify Maggie's lie. I can't believe the love beginning with a lie. If I were Andy, I would never believe the woman who told a lie at the beginning of the acquaintance with a man. **Elchin**
- I really loved Andy. He behaved like a real gentleman. Though he knew that the picture she was carrying belonged to his friend not to any Count, he didn't embarrass her. He waited until she would tell the truth. He believed her, he knew that she would tell the truth sooner or later. I wonder how many young men can behave like Andy. **Pervin**

Transients in Arcadia

- To feel like rich people, to rest, to dress and to eat like them even few days a year can be a wonderful experience. You can have a hard and boring life but if you know that you will change all these for some period then you will have a stimulus to live. Isn't it wonderful! I think O. Henry prompts us, readers, how to enjoy the life. **Nermin**
- Reading it I think about our people. Most people in Azerbaijan always worry about the future of their children so they save money to provide a good life for them. In fact, they don't live for themselves, they don't enjoy the life. But the life is given to people only once and we should live it so that not to regret about the things we haven't experienced in our life. I think people who read this story will think how to make their life more interesting. **Reyhan**

Last Leaf

- This is the most interesting and impressive story I have ever read. I think the main idea of the story is true friendship. Sue could only recover because she had true friends like Johnsy and Behrman. Every person

should have a friend. It can be difficult to live in life if you don't have a friend. In order to have a friend whom you can rely, you yourself should be a reliable person. **Anara**

- O. Henry calls the last leaf, which old Behrman draw on the wall, his masterpiece. I think masterpieces are the works of art that look like the real things so much that sometimes it is impossible to differentiate them. Last leaf was really masterpiece because Sue couldn't differentiate it from the real leaf. **Nijat**
- I think O. Henry wants people to be optimistic about their diseases. When I read it I realized how important it was to be a strong person and to believe that you would recover from any disease. It is also a sin to wait for your own death. Only God decides when a person will die. **Ruslan**

After Twenty Years

- I can't understand people like Jimmy. His old friend kept his word and returned to see him. They grew together like two brothers. How could Jimmy send another cop to arrest Bob? Why didn't he tell anything to his friend. At least he might have told that he had been glad to see him but as Bob was a criminal and he was a cop he had to arrest him. If I were Bob I would never forgive Jimmy. **Shahin**
- Jimmy was right to send a cop to arrest Bob. Bob is a criminal and it is a duty of any cop to arrest criminals even they are friends. I'd like our policemen to be like Jimmy. Unfortunately we don't have a lot of policemen who would be always devoted to his duty. **Tarana**
- Bob is an interesting character. I can't see him as a negative hero. Though he is a criminal I, a reader, don't want his arrest. It is because O. Henry has sympathy to him. When we see he is a true friend and he speaks very good words about his friend we don't think much that he is a criminal. For me he is just a good friend who kept his word and came to see his old friend. **Islam**

Hearts and Crosses

- It is an interesting story. Reading the title I thought this story was about two young people who loved each other but couldn't be together. But I failed in predicting. I'd like to write what I think about Santa. She should have understood her husband. If her family were more important for her than her business, she would not decide everything alone. She would ask Webb to participate in her work. This way she would show her husband that she couldn't do without his help. If she really loved her husband, Webb would not suffer thinking that he was not a man in his family. **Afsana**
- I think Webb was not right leaving home now. He should have thought about it before getting married to the woman who was much richer than him. Even now if the men marry to women richer than them, they can't be "men" in their family. The last word will be always hers. She will decide everything in the family. **Azer**
- Santa loved Webb. She proved her love several ways. But Webb wanted more. Both these people are very proud and it causes some problems in their family. At the result Webb leaves home. It was Santa who made an attempt to protect her love and her family. Though she was a proud person like Webb she sent her sign to Webb to show him that she loved him and wanted him to return to his family. I think O. Henry calls women to protect their love and family making the first step. **Aynure**

Feedback on the Activities

- As for activities, I like mostly rehearsing dialogues. I still remember how wonderfully Mirvari (Jimmy) and Aygun (Bob) performed a role play. The task was "Jimmy visits Bob in prison" (After Twenty Years). They performed it so naturally that we forgot that we were in the class. I thought they both could have made good actress. **Nezrin**
- Well, I think I don't like vocabulary activities. They are boring and it is very easy to do these exercises. I like when we are asked to write questions addressing to different characters in the book. It is very challenging to be (to act) the characters of the book and answer all these questions. We try to think like the heroes, understand them well to answer our peers' questions. These activities help us to know our peers very closely as well. **Aysel**
- I think there is no need for activities like "Understanding the Main Idea" and "Close Reading". Fortunately, we spend very little time on these activities. I found writing activities very useful. They are challenging. First, I didn't know what to write. I had difficulty expressing my thoughts on paper. Listening to my friends' writing I understood how to do it. These activities helped me to organize my thoughts and put them on the paper.

Ramila

- I love discussion and debates. We don't only improve our fluency through these activities but also we get to know each other very closely. Most times the debates we began in the English classes continue all day. I mean we continue speaking and arguing about this topic during breaks. The difference is that we do it in our language after the classes. **Behruz**
- I like letter writing activities. It is very interesting to listen to my friends' letters and see how they have created their letters. Though the situation is the same but the letters are very different. It is because we all are different. We can learn who thinks the same way by listening to the letters written by different students. **Vusala**

My experiences using short stories in my classes with my students have led me to the conclusion that one can teach different language aspects and skills through short stories. I think they are a convenient resource for teaching a foreign language. I don't want to deny the role of the textbooks in teaching languages. However, there are some advantages to using short stories in English classes.

- Textbooks might be old. In this case they will not reflect new ways of teaching English language. Good teachers always improve their teaching skills and become more qualified in their fields. They learn a lot of new methods and techniques, so they need to apply them to their teaching. From this perspective short stories can be a good teaching tool for them. They can shape their lessons using this tool for different language purposes. They can develop different grammar, vocabulary and phonetic activities through stories. They can also teach reading, writing, speaking and listening using short stories in their classes.
- Textbooks give everything ready made to teachers to use to teach their lessons. Teachers don't use much of their ready made own creativity to shape their lessons. They teach what textbooks impose on them, whereas using short stories gives teachers back their independence in designing their lessons.
- Textbooks don't reflect what teachers know about their students' needs and interests. Teachers can choose stories or books of stories according to the needs, interests and levels of their students.
- Not all the textbooks contain communicative activities to enable students to use the language independently. Using stories teachers can develop a lot of communicative activities for their classes.
- Short stories are wonderful means to integrate different skills in one lesson.
- Using stories can provide a good opportunity for students to get acquainted not only with the works of English and American writers but also with the works of the writers from other countries who use English.
- A good atmosphere in the class will be enhanced by using stories as a teaching means in the English lessons. When discussing different issues from the stories, or giving the character sketches of the heroes and heroines, students speak about their feelings, likes and dislikes. Students can speak from the heart if they trust each other, if there is mutual understanding in the class. Teachers need to create a friendly atmosphere in the class before asking students to speak about their personal feelings.
- Reading these stories student will learn a lot about the values of the culture of the English speaking countries.

Developing these activities I focused mostly on the communicative approach. I think that the main aim of learning a foreign language is to learn to communicate in that language. This is the reason I have included more speaking activities such as acting dialogues, role plays, discussions, debates into this thesis. By means of these activities I can get my students involved to converse spontaneously. Oral forms of language communication are listening comprehension and conversation, which are opposite to academic reading and writing. Some methodologists did not pay much attention to listening and abilities to start conversational intercourse. Exercises for developing listening comprehension can be the following:

1. Listen and fill in.
 2. Listen and continue.
- Listening of some text can be broken off at the most interesting point. Then students must continue in oral or written form.
3. Listen and check. These exercises reacquire special attention to the details and logic.
 4. Listen and find.
- Students are given maps. In course of listening, they must mark the places where the action takes place, or where murder happened, etc.
5. A dynasty.
- Students are given a scheme of a family tree with empty places for grandparents, mother, father, sister, etc. One student is standing in front of the class and speaking about his family. Other students listen and fill in the family tree.
6. Listen and find differences. Students must find differences between the texts they will hear.
 7. Listen and make a summary. The text is read twice. At first time, students only listen while the second time, they make a summary or a plan.

Natural conversation forces adjustment of a listener to a produce but talk and perception are mutually connected. Conversational acoustical contact must be a stimulus for a student's and a teacher's work. In the communicative class, it is necessary to support students' motivation showing their failures, success and progress. For that, the teacher can repeat some exercises, which guarantee success in advance, and then to proceed to more complicated exercises. The teacher must take into account the freedom in the frame of communicative abilities known to the students.

A conversation should teach the students how to use colloquial language at the most normative, optimum level. Students active participating at class conversations is essential if the class is the only place to communicate. Relevant and actual material is used in real life situations which are not fixed but can vary to different directions. Imitation starts from listening. As a rule, students have a lot of listening but they do not speak. The teacher must provoke them with a help of a situation, game or discussion. Primary stages of colloquial language take a course in imitating, retelling the plot.

Very often conversation goes smoothly when students have significant vocabulary, logical and grammar structures, and trust that they will be understood. But conversation must start at the very beginning of the learning process and expand according to the lexico-grammatical abilities.

If the student is afraid of talking there will be any communication. He must join students of similar abilities and create positive conditions to developing conversation. Conversational skills must be developed step by step. A teacher must prepare students for conversations. At first, situation can be discussed in Lithuanian. Making contact with problem is stimulus and that will determine student's position. Now discussion can take place in groups in English. Structuralists

claim that constant practice conversational exercises solve all problems. It does a lot but not all. Amount of conversational hours not always develop communicative abilities. Communicative approach is not interested in producing forms and sentences in their sterile correctness. Communicative method does not reject studies of grammar and sentence structure. Subordinate clauses, pronouns, comparative forms, etc. are studied, but communicative method supposes finding situations of a free contact in the course of studying the forms where rules are used practically. Structuralist dialogues and other exercises are abstract and directed towards strengthening the material. That leads towards students' disability to react to an immediate change of the situation. In other words, the strategic level colloquial language of structuralists is a primitive from the point of view of the communicative direction, but not from the language knowledge. In a structural lesson, students must correctly react to grammatical forms. At these lessons, as admitted by R. Scott, focus is shifted from the correct usage of forms to the active selection of instantly reacquired expressions of a communicative character. Such students will care about correct usage for communicative purposes.

Communicative method determines purposes of oral conversation spontaneously, without preliminary preparation. A student has to define purposes of conversation at the very beginning or even in the course of it. Defining of conversational purposes is dictated by need to transmit some information or emotional state. The grammatical aspect has a secondary role if it does not confuse understanding and conveying the purpose of the conversation. Grammatical and phonetic correctness is developed not before the speech but in its course.

Structural principle determines strict grammatical laws by which topics are defined. These schemes are applied only in defined conditions. Structural idea persuades strict rules of communication and look after every mistake. In structural class, student first thinks how to say, and only then what to say.

In a communicative class the main idea of pedagogical strategy is playing a definite role, and then producing a speech is defined by situation. This means that forms are used in their grammatical correctness but this correctness is not the main task. If grammatical forms prevail in the class the student is willing to say something but he only emphasizes definite grammatical form which is required by the teacher.

Reading perceives written in its logical forms. It means reading reproduces what is written. Written language differs from colloquial one. That is why a teacher has to choose such extracts for reading that the interaction "writing - reading" would not be difficult or disorientating the student. Reading techniques are both "silent reading" and "loud reading". Reading aloud is not the aim itself but a tool. It helps putting the right stress, improving the correct intonation. A weak student cannot as well as others students but he would not read at all alone. Taking into account arguments against loud reading, the teacher must choose a suitable material for loud reading. That can be newspaper news, short report, etc. Reading aloud, the student prepares himself to speaking because he accustoms to the audience which listens to him. Before students read aloud, the teacher can give some pre-reading exercises.

After students got acquainted to the text, it is time to read aloud. Reading is a cognitive form of perception through printed word. It is an individual form. Taking into account communicative principles, in every case teacher has to explain why he reads the text. Students have to be motivated. Stimulation of reading develops a habit of reading in studying language and gives positive emotions. The teacher must pay attention to a context or a text and choose such a text which corresponds to the age and interest of students.

Reading must be purposeful when the student looks for the answer to the question which can be logical, which requires thinking about what is read. That can be filling up charts, plans or diagrams. That can be continuing the text. If we need to consolidate some grammatical structure, we can give some extract where the student has to insert the required grammatical forms and understand the plot, as well. Not only understanding is important in reading. Every reading leads to some logical conclusions and emotional impressions. Every reading enriches the vocabulary. The teacher must connect what is read with the students' personal experience and personal emotional impressions. It can be a topic for discussions in the class.

In developing writing skills, as well as in listening, reading and speaking skills, first of all it is necessary to pay attention to communicative purpose and then to the communicative technique. Structuralists and audiolinguists under the influence of the American immigration took into account the needs of immigrants and emphasised oral forms of communication and reading, but left writing at the last stage of learning. Today, writing is necessary no matter whether we use a pen or a computer.

At the beginning, Teachers teach only oral language forms. But elementary students are willing to write and show their works to parents. Writing is such a visual category which motivates the learning process, creates the feeling of progress. On the other hand, there is a category of students who does not like writing because it takes a lot of time, requires attention.

Teacher must take all into account and look at writing very carefully and define the place of writing in teaching process. Writing develops a special type of logical thinking which focuses thoughts on the main ideas.

In conclusion I'd like to mention that this thesis is based on my years of experience using short stories as a teaching tool in the EFL classes. I hope the readers will benefit from the activities developed for "O. Henry's American Scenes".

Bibliography

1. Alexander, L. *Practice and Progress*. Longman, 1980.
2. Cooper, D. *Philosophy and the Nature of Language*. London, 1973.
3. "Teach English" (1981) Doff, A Cambridge University Press
4. English Language Teaching 2001 Jeremy Harmer, Longman

Xülasə

Bu məqalə tələbələrə ingilis dilinin hər 4 aspektinin, dinləmə, danışma, oxu və yazma bacarıqlarının kommunikativ metoddan istifadə etməklə öyrədilməsindən bəhs edir. Kommunikativ metod dərslərin daha maraqlı, şən və dinamik keçilməsi üçün çox əlverişli şərait yaratmaqla tələbələrin dilin öyrənilməsi üçün motivasiyasını gücləndirir.

РЕЗЮМЕ

Эта статья посвящена обучению студентов всем четырём аспектам английского языка, а именно навыкам слушания, говорения, чтения и писания посредством коммуникативного метода. Коммуникативный метод создаёт очень благоприятную возможность для того, чтобы уроки проводились интереснее, веселее, динамичнее и более содержательно, и тем самым усиливает мотивацию у студентов для изучения языка.

Rəyçi: *Bəylər Hacıyev İslamxan oğlu*
Filologiya üzrə fəlsəfə doktoru, dosent

1946-1979-CU İLLƏR İRAN İCTİMAİ - SİYASİ HƏYATINDA GÜNEY AZƏRBAYCAN TƏHSİLİ VƏ MƏDƏNİYYƏTİ SAHƏSİNDƏ OLAN PROBLEMLƏRƏ ƏDƏBİ YANAŞMA

Giriş. Mədəniyyətin elm, ədəbiyyat və incəsənət kimi sahələri İran hakim dairələrinin göstərişi ilə fars sovinizmi ruhunda yeni nəslin tərbiyəsi və hazırlanması işinə xidmət edirdi. Mədəniyyətin bu sahələrində qeyri-fars xalqlara (ən çox azərbaycanlılara) öz ana dillərinə nəinki mütərəqqi və demokratik, hətta mürtəcə məzmunlu əsərlər belə yaratmağa imkan verilmirdi.

1945-1946-cı illər milli-azadlıq və demokratik hərəkatlarının yatırılmasından sonra Azərbaycan və kürd xalqlarının İran hakim dairələri tərəfindən daha geniş miqyasda həyata keçirilən assimilyasiya siyasəti farslarla yanaşı iki ən böyük millətlərdən biri olan azərbaycanlılara qarşı yönəldilmişdi. Buna görə də 1945- 1946-cı illər hərəkatından 1978-1979-cu illər İran inqilabına qədərki dövr ərzində hakim dairələrin Azərbaycan təhsili və mədəniyyəti sahəsindəki siyasətini mövcud faktlar əsasında izləmək və bu siyasətin zərərli nəticələrini göstərmək İranda azərbaycanlıların öz milli hüquqları uğrunda mübarizəsinin düyün nöqtələrini açmaq cəhətdən əhəmiyyətlidir.

Onu da qeyd etmək lazımdır ki, ikinci dünya müharibəsindən bu günə qədər bütün İranda elm və mədəniyyət sahəsindəki diqqətəlayiq və yaddaqalan ən demokratik və perspektiv işlər Azərbaycan Milli hökumətinə məxsusdur.

1945-ci ilin dekabrından 1946-cı ilin dekabrınadək Azərbaycanda xalq hakimiyyəti dövründə bu milli ərəzidə Azərbaycan Demokratik Partiyasının rəhbərliyi altında mədəniyyət və elm sahəsində bir sıra islahatlar həyata keçirildi: 1946-cı ilin 6 yanvar tarixli qərarına əsasən, Azərbaycan dili bu milli əyalətin rəsmi dili elan edildi və bu dildə 3800-ə qədər savadsızlığı ləğv etmə kursu açıldı, kəndlərdə iki mindən çox, şəhərlərdə isə beş yüzə yaxın ibtidai və orta məktəb açıldı, müxtəlif sahələr üzrə kadrların hazırlanması üçün kurslar təşkil edildi, Təbrizdə universitet yaradıldı, Azərbaycan dilində əlliyyə qədər müxtəlif adda qəzet və jurnallar, bədii əsərlər, dərsliklər nəşr edildi.

Milli demokratik hərəkatın süqutunda sonra elm və mədəniyyət sahəsində qəbul edilmiş və uğurla həyata keçirilən bütün qərar və qanunlar ləğv edildi, yenidən və çox sərt qaydalar hökm sürməyə başladı [3, s. 152]. Azərbaycan dilindən istifadə dairəsi məhdudlaşdırıldı, bu dildə çıxmış kitablar yandırıldı, Təbriz Universiteti və teatri bağlandı, milli dildə olan hər bir şeyə qadağa qoyuldu. Mental dəyərlər dar çərçivəyə salındı.

Əsas hissə. 1949-cu ildə İran elm və maarif nazirliyinin yeritdiyi siyasət nəticəsində azərbaycanlılar yaşayan ərəzilərdə elm, təhsil və mədəniyyət sahəsində fars dili mövqeyinin möhkəmləndirilməsi və genişləndirilməsi haqqında xüsusi rəsmi göstərişlər verilmişdi [15]. Bu göstərişlər əsasında Azərbaycannın Təbriz, Ərdəbil, Urmiya kimi şəhərlərində elm, təhsil, mədəniyyət sahələrini əhatə edən bir sıra islahatlar keçiriləcəkdi: uşaq bağçaları tikilməli, həmin uşaq bağçaları üçün tərbiyəçilər hazırlanmalı, Təbriz Universiteti açılmalı, "Tərbiyyət" kitabxanası təmir edilməli, ibtidai məktəb müəllimləri hazırlayan texnikumların təkmilləşdirilməsi və maddi cəhətdən təmin edilməsi və sair. Bunların həyata keçirilməsi üçün təhsil idarəsinə əlavə olaraq müəyyən məbləğ ayrıldı. Amma qəbul edilən qanunlar kağız üzərində qaldı, ayrılan maddi vəsait maarif işçilərinə yox, tamam başqa məqsədlər üçün istifadə olundu. Yeni məktəb binası tikilmək bəhanəsi ilə Ərdəbil şəhərində Səfəvilər hakimiyyəti dövrünün əvvəllərinə aid olan Azərbaycanın tarixi abidəsi olan "Şəhidgah" uçulub dağıldı. Əhalinin etirazına qarşı isə şəhər maarif rəisi İsmayıl Dibac belə cavab vermişdi: "Tehranın əmridir, icra olunub, iş qurtarıb" [5].

Digər tərəfdən isə elm və mədəniyyətin inkişafı haqqında verilən qanun və göstərişlərdən hakim dairələr Azərbaycanda həyata keçirdikləri mürtəcə farslaşdırma siyasətini zahiri cəhətdən bir pərdə "örtüyü" kimi istifadə edirdilər.

1948-ci ilin sonunda "Azərbaycan" qəzeti İran mərkəzi hökumətinin Azərbaycan maarif sistemində gördüyü "işlərdən" və farslaşdırma siyasətinin törətdiyi fəsadlardan danışaraq yazırdı: "Tehranın ...fars maarif nazirliyinin göstərişi ilə azərbaycanlı müəllimləri yığışdırıb, onların yerinə ən mürtəcə fars müəllimlərini təyin edirlər, nəticədə Azərbaycannın yerli, savadlı müəllimləri məcbur qalaraq küçələrdə ərizə, məktub yazmaqla ...məşğul olurdular. Tehran mürtəcələri... Azərbaycan idarələrində azərbaycanlıları təmizlədikləri kimi məktəblərdən də yerli müəllimləri təmizləyib uzaqlaşdırırdılar... Tehran hökuməti Milli hökumət tərəfindən yaranmış bütün elm ocaqlarını vəhşicəsinə yırıb dağıtdığı kimi, müəllimlərin də çoxunu öldürdü, həbsə saldı, sürgün etdi. Yerdə qalan yerli müəllimləri isə müəllimlik hüququndan məhrum etdi" [6].

60-cı illər islahatlarına qədərki dövrdə mədəniyyətin əsas qollarından olan təhsilin aşağı səviyyədə olmasının, maarif sisteminin çox məhdud sayda əhali kütləsini əhatə etməsinin əsas səbəblərindən biri də dərs vəsaitlərinin, müəllimlərin, məktəblərin azlığı, dərs proqramlarının ağırlığı və s., həmçinin icbari və pulsuz təhsil haqqında olan uzun-uzadı söhbətlərə baxmayaraq təhsilin pullu olması idi. Bu səbəbdən də çoxsaylı zəhmətkeş və kasıb uşaqları istər-istəməz məktəblərdən uzaqda qalırdı. Məktəblərdə hər ay müxtəlif bəhanələrlə - "qeydiyyat pulu", "marka pulu" və s. - adı altında uşaqlardan alınan məbləğlərdən əlavə, orta məktəbin aşağı sinif, texniki peşə məktəbi və 12-ci sinif imtahanlarında da müvafiq olaraq 300, 400, 500 riyal məbləğində pul alınır [4]. Buna görə də monarxiya quruluşunun etibarlı dayağı olacaq gələcək nəslin tərbiyəsində yenə də varlı sinfin nümayəndələrinin payı daha böyük idi [2, s. 45].

İran xalqlarının antiimperialist və demokratik hərəkatının yüksəlişi dövründə 1949-1953-cü illərdə ölkədə ilk dəfə olaraq hakimiyyətə gəlmiş milli burjuaziya hökuməti (1951-1953) İran mədəniyyətinin inkişafında, xüsusən də

¹⁵ AMEA akad. Z.M.Bünyadov adına Şərqişnaslıq İnstitutu, aparıcı elmi işçi, pedaqogika üzrə fəlsəfə doktoru. lala-mak70@mail.ru

maarif sahəsində əsaslı bir dəyişiklik etmədi [1, s. 165]. Azərbaycanda milli-demokratik hərəkatın yatırılmasından sonra 1953- cü il avqust ayında dövlət çevrilişinə qədərki dövr ərzində maarif sisteminin genişləndirilməsi haqqında bir neçə qanun və qərarın qəbul edilməsinə baxmayaraq, Azərbaycanda təhsilin səviyyəsi əvvəlkindən də aşağı səviyyəyə düşdü və maarif sistemində həyata keçirilən tədbirlər əhəmiyyətli və nəzərə çarpacaq nəticələr vermədi. Bunu, İran Xalq Partiyasının (“Tudə”) orqanı olan “Sobhe-e zendegi” qəzetinin Müsəddiq hökumətinin maarif sahəsində gördüyü işlər və yeritdiyi siyasət haqqındakı şərhli təsdiq edir: “...bu iki ilin (1951-1952-ci illər) ərzində nəinki bir ibtidai və ya orta məktəb binasının bünövrəsi qoyulmadı, minlərlə şagird, tələbə və müəllimin şəraiti yaxşılaşdırılmadı, əksinə məktəblərin sayı son həddə qədər azaldı” [9].

1953-cü ildən 60-cı illərin əvvəllərinə qədər İbtidai və orta məktəblərin mütləq sayının artmasına baxmayaraq, savadsızlığın aradan qalxması məsələsi bir problem olaraq qaldı.

1958-1959-cu illərdə ölkə təhsili üçün ayrılmış ümumi məbləğin təqribən on faizi Azərbaycan üçün ayrılmışdı [9, s. 23], eyni zamanda Azərbaycan üçün ayrılan ümumi məbləğin 85 faizi şəhərlərdə, 15-16 faizi isə kənd yerlərində maarif işləri üçün sərf edildi [10, s. 94-95]. Məktəblərin mütləq sayının artmasına baxmayaraq, azərbaycanlılar içərisində savadsızlığın faizi yüksək idi. Belə ki, 1956-cı ilə qədər Güney Azərbaycanda savadlıların sayı cəmi altı faiz artmışdı. Savadsızların sayı həm kişilər, həm də qadınlar içərisində yüksək idi [11, s. 141-149]. Təsədüf deyildir ki, 1962-ci ildə Azərbaycanda olan maarif naziri sələflərinin gəldiyi eyni nəticəni təkrar etmişdir: “Həmin illər ərzində Azərbaycan mədəniyyəti və maarifi sahəsində əsaslı bir inkişaf baş verməmişdir və fars dili Azərbaycan əhalisi arasında yayılmamışdır” [16, s. 13].

İqtisadiyyatın yenidən təşkili sahəsində dövlət tərəfindən qəbul edilmiş xətt mədəni dəyişikliklərin sürətlə həyata keçirilməsi zərurətini yaratdı və ölkədə savadsızlığın aradan qaldırılması, maarifin, mədəniyyət və elmin inkişafına doğru yönəldilmiş bir sıra tədbirlərin həyata keçirilməsinə başlandı.

1963-cü ildə keçirilmiş referendum əsasında İranda mədəniyyəti inkişaf etdirmək üçün “Maarif ordusu” adlanan dəstələr yaradılması haqqında qanun qəbul edildi və bu “ordu” savadsızlığın aradan qaldırılması üçün mücadiləyə başladı. Bu qanuna görə gənclər ilyarım bu sahədə çalışdıqdan sonra hərbi xidməti başa vurmuş hesab edilirdilər [13]. Aydın idi ki, “Maarif ordusu” savadsızlığın aradan qaldırılması işindən əlavə, şovinst şah hakim dairələri üçün daha mühüm olan bir məqsədlə - fars dilini ölkənin qeyri-farslar yaşayan ucqar yerlərində yaymaq məqsədi ilə təşkil edilmişdi. O dövrdə İranda Amerika səfirliyi tərəfindən nəşr olunan “Mərzhə-ye nou” jurnalında çap olunan bir məqalədə bu haqda qeyd edilir: “Maarif ordusu fars dilinin ölkənin başqa xalqları arasında yayılması sahəsində çox böyük və mühüm bir iş görür. Bu işə ölkənin bütün rayonlarında, xüsusən Azərbaycan və Kürdüstanda (hakim dairələr tərəfindən) böyük qiymət verilir” [12, s. 83-84]. Bu haqda şahın özünün xüsusi göstərişləri mövcud idi. Hətta 1958-ci ildə hökumət kabineti üzvlərinin iclaslarının birində şah maarif nazirinə müraciətlə bildirmişdi: “... elə et ki, fars dili uşaq bağçaları, məktəblər və mətbua orqanları vasitəsilə yayılaraq bir neçə vaxtdan sonra bütün xalqların vərdişi və adətində çevrilsin və yerli dillər tədricən öz-özünə unudulsun” [15, s. 8].

Elm, təhsil sahəsində həyata keçirilən tədbirlər bəzi müvəffəqiyyətlərin əldə edilməsinə şərait yaratsa da, 1976-cı il İran əhalisinin siyahıya alınmasının nəticələrindən aydın olur ki, azərbaycanlı əhalinin 66,4 faizi yenə də savadsızdır [11, s. 25]. Burdan belə nəticə çıxır ki, 1956-cı ildən keçən iyirmi il ərzində savadsızlıq artmışdır. 1978-1979-cu illər inqilabından sonra da məlum olur ki, azərbaycanlıların 65 faizi savadsız və 70 faizi fars dilini bilmir [7, s. 33]. 1947-1978-ci illərdə orta və ali təhsil müəssisələri çox zəif inkişaf etmişdir. Bu illərdə Güney Azərbaycanın tək yeganə ali təhsil müəssisəsi və elmi mərkəzi Təbriz Universiteti idi. Şahın fikrincə, bu universitet İran millətçiliyinin “etibarlı dayacağına” çevrilməli idi [8, s. 46].

Təbriz Universitetinin açılmasından keçən bir neçə il ərzində (1949-1953) Azərbaycan və eləcə də İran ictimai həyatı üçün kadrlar hazırlanması sahəsində nəzərə çarpacaq dərəcədə müvəffəqiyyətlərə nail olunmadı. Təbriz Universiteti bu illərdə bir çox çətinliklərlə üz-üzə qaldı.

Bu ona gətirib çıxardı ki, 1949-1953cü illər İran xalqlarının demokratik və antiimperialist hərəkatı zamanı Təbriz Universiteti şahın gözlədiyinin əksinə olaraq, İran millətçiliyinin “etibarlı dayacağına” deyil, Güney Azərbaycan demokratik və antiimperialist hərəkatın ən fəal mərkəzlərindən birinə çevrildi. Universitetin yuxarı kurs tələbələrinin 1952-1953- cü illərdə tətiləri nəticəsində burada mövcud olan kazarma nizam-intizamı ləvğ edildi, tədris proqramı dəyişdirildi, yuxarı kurs tələbələri təqaüdlə təmin edildi [17, s. 73].

Hökumət çalışdı ki, Təbriz Universitetində azərbaycanlılar həmişə azlıq təşkil etsinlər. Bu siyasət nəticəsində universitetdə oxuyan tələbələrin əksəriyyətini, təqribən yetmiş beş faizini İranın Tehran, Həmədan, Rəşt, İsfahan, Qəzvin, Şiraz, Ərak, Səbzivar, Kermanşah, Qum, Şahsuvar, Sari, Lahican, Məşhəd və bu kimi müxtəlif şəhərlərindən gələnlər təşkil edirdi [14, s. 46-48].

Onu da qeyd etmək lazımdır ki, şah rejimi qabaqcıl, mütərəqqi Azərbaycan ziyalılarının Təbrizdə və digər Azərbaycan şəhərlərində mərkəzləşməsinin qarşısını almaq üçün müxtəlif vasitələrdən istifadə edirdi. Misal olaraq onu demək olar ki, çox hallarda Təbriz Universitetinə imtahanları müvəffəqiyyətlə verən abituriyentləri imtahan komissiyası oxumaq üçün Tehran, Məşhəd, Şiraz, İsfahan və digər şəhərlərin universitetlərinə göndərirdi. Hökumət bu siyasəti Təbriz Universitetinin müəllim-professor heyətinin yerləşdirilməsi sahəsinə də tətbiq edirdi. Eyni zamanda universitetin müəllim-professor heyətinin əksəriyyətini qeyri - azərbaycanlılar təşkil edirdilər. Rektorları isə Tehran təyin edirdi. Təhsil və tədrisin səviyyəsini artırmaq bəhanəsi ilə universitetə xaricdən yüksək maaşla müəllimlər dəvət edilirdi.

Demokratik əhvali-ruhiyyəli müəllim-professor heyətini başqa təhsil ocaqlarına göndərir və ya işdən azad edir,

tələbələrini xırda etiraz və çıxışlara görə ya universitetdən qovur, ya da həbs edirdilər [14, s. 46].

Şah rejiminin milli şovinist siyasəti maarif və ali təhsil sistemində olduğu kimi, mədəniyyətin müxtəlif sahələrinə də çox ciddi və ağır zərbələr vurdu.

Əsrin əvvəllərindən etibarən bir çox təlatümlü ictimai-siyasi hadisələrin şahidi olan Cənubi Azərbaycan 1946-cı ilin qanlı hadisələrindən sonra həyatının ağır və faciəli dövrlərindən birini yaşamağa məcbur oldu. Milli hökumətin süqutu ilə ölkədə qara irtica tüğyan etməyə başladı.

Şair və yazıçıların min bir zəhmətlə qələmə aldıkları kitablar şəhərin küçələrində qalanan tonqallarda yandırıldı. Sağlam və obyektiv zəka sahibləri tərəfindən əsrin ən dəhşətli və amansız cinayət aktlarından biri kimi qiymətləndirilən bu vəhşiliyə qarşı etiraz səsinə qaldıranlar arasında XX əsrin mütərəqqi söz ustası, xalq şairi Səməd Vurğun da var idi. Onun “Yandırılan kitablar” adlı şeirində öz gücünü xalqa və vətənə məhəbbətdən alan vətənpərvər şairin ürək döyüntüləri eşidilirdi. Şairin vəhşiliyə qarşı etiraz nidaları bütün dünyada güclü əks-səda doğurdu. Bu, həmçinin ikiye bölünmüş vətən torpağının qüzeyinin qüney tayına bəslədiyi doğma münasibətin əyani təzahürü idi:

Cəllad! Yanıb od olsa da. Külə dönməz arzular,

Təbiətin ana qəlbi qul doğmamış insanı!

Hər ürəyin öz dünyası bir səadət arzular,

Qanlar ilə yazılmışdır hər azadlıq dastanı...

Təbiətin ana qəlbi qul doğmamış insanı! [5].

Sonda, yazılanları ümumiləşdirərək belə nəticəyə gəlirik ki, İran hakim dairələri 1947-1978-ci illərdə mövcud burjuva millətçi ideologiyasının məzmun və mahiyyətindən çıxış edərək, sayca farslarla yanaşı iki ən böyük millətlərdən biri olan azərbaycanlılara monarxiya quruluşuna xələl gətirə biləcək və “ölkəni parçalaya biləcək” potensial bir qüvvə kimi baxmış və digər milli azlıqlarla yanaşı, azərbaycanlıların farslar tərəfindən assimilyasiya olunması siyasətini həyata keçirməyə çalışmışdır. Ancaq, buna baxmayaraq, bütün Cənubi Azərbaycanda açıq şəkildə yayılan və əsasən də hakim ideologiyayı müdafiə edən, onun təbliğatçısı kimi çıxış edən farsdilli bəddi, mədəni, elmi, ədəbiyyat müqabilində, çap olunmaq imkanlarından məhrum olan xalq, onun mütərəqqi ziyalı nümayəndələri tərəfindən inqilabi-demokratik ideyaları tərənnüm və təbliğ edən, həyatı reallıqları əks etdirən elmi, bəddi və incəsənət əsərləri yaradıldı, şifahi xalq ədəbiyyatı isə xalqın milli-mənəvi varlığını saxlayan ən güclü xəzinə kimi yaşadı. Uzun illər İran hakim dairələri tərəfindən fars şovinizminin həyata keçirilməsi, ölkədə yaşayan heç bir millətin və xalqın, o cümlədən də azərbaycanlıların nə dilini, nə mədəniyyətini məhv edə bilmədi, əksinə inkişaf etdi, yeni vətənpərvər nəslin yetişməsinə təkan verdi. Günün bu gününə qədər belə, həmən o vətənpərvər nəsil öz fədakar mübarizəsini inamla aparır, gələcəyə ümidlə baxır.

Nəticə. Bütün yuxarıda deyilənləri nəzərdən keçirərək deyə bilərik ki, XX əsrin əvvəllərində bütün dünyada gedən qlobal ictimai-siyasi və mədəni dəyişikliklər, yeni imperialist qüvvələrin meydana çıxması və dünyanın onlar arasında bölüşdürülməsi qalmaqalarının başlanması nəticəsində minilliklər boyu ictimai həyatında o qədər də dəyişikliklər baş verməyən İrani də silkələdi və xalqın, hər şeydən əvvəl isə, xalqı təşkil edən fərdlərin öz insani hüquqlarını dərk edib bu hüquqlar uğrunda mübarizəyə başlamasına təkan verdi. Ölkədə uzun illər hökm sürən şahlıq rejimi ictimai-siyasi, mədəni, sosial həyatda elə bir vəziyyət yaratmışdı ki, bu hal mədəni sahədə sadəcə istehza deyil, bütün eybəcərliklərin kökünü oda tutmağa qadir olan şimşək kəsərli qəzəb doğururdu, bütün bunlar(bu hadisələr) ədəbi, mədəni və elm xadimlərinin nəzər diqqətini daima cəlb etmiş, bu haqda tədqiqatlar aparılmışdır. Qeyd etmək lazımdır ki, bu hadisələrlə bağlı məsələlər həmişə gündəmdə olmalıdır və yeni-yeni tədqiqatlara ehtiyac duyulur.

İstifadə edilmiş ədəbiyyat

1. Amar-e fərhangə - İran. Tehran, 1962, s. 182
2. Amar-e omumi - ye qozarəş-e xolase-ye sarşomari-ye keşvar dər sal-e 1335, 2-ci c., Tehran. s. 149
3. Amamame-ye ostan-e Azərbaycan-e qərbi, Tehran, 1978, s. 89
4. Azərbaycan Demokrat Fırqəsi Mərkəzi Komitəsinin orqanı (1948-1950- ci illər, Təbriz) “Azərbaycan” qəzeti //, II hissə, Bakı: Elm və təhsil, s. 449
5. Azərbaycan Demokrat Fırqəsi Mərkəzi Komitəsinin orqanı (1948-1950- ci illər, Təbriz) “Azərbaycan” qəzeti //, II hissə, Bakı: Elm və təhsil, s. 449
6. Azərbaycan Demokrat Fırqəsi Mərkəzi Komitəsinin orqanı (1948-1950- ci illər, Təbriz) // “Azərbaycan” qəzeti, II hissə, Bakı: Elm və təhsil, s. 449
7. “İnqilab yolunda” jurnalı. № 6, 1980. s. 220
8. “Salname-ye dənəşqah-e Təbriz”, Təbriz, t. I, 1962, s. 95
9. “Sobhe- zendegi” jurnalı. 7. X. 1952
10. Salname-ye fərhang - e Azərbaycan-e sarqi Təbriz, 1961, s. 94-95
11. “Yoldaş” jurnalı. № 8, 1980, s. 250
12. Əhmədi Ə. Pənc sal dər hozur-e şahənşah, Tehran, 1961, s. 105
13. İqtiyas: “Çənlibel”, 21.VII. 1979
14. Nəsibzadə H. Təbriz universiteti, s.46-48. Təbriz Universiteti Ədəbiyyat fakül təsinin jurnalı əsasında) / Mustafayev V. // “Bakı – Təbriz”. 2006. №3, 2007 (1418), s. 208.
15. Qanun haqqında bax: “Ettelaat”, 28.VIII.1949
16. “Xandəniha”, 11. IX. 1962, s. 9 və 29. IX. 1962, s. 13
17. Дорошенко Е. А. Система просвещения в Иране, издательство “Восточной литературы”, 1959 г, с. 84

Key words: national democratic movement, culture, monarchy, royal regime, science and culture

Ключевые слова: национально-демократическое движение, культура, монархия, королевский режим, наука и культура

1946-1979: Literary approach to problems in the field of education and culture of South Azerbaijan in the socio-political life of Iran.

Summary

The present work deals with the theoretical analysis of the problems of the synthesis of Iranian and Azerbaijani culture in 1946-1979. The article studies the manifestations of nationalism, monarchism, etc., in Iran during the Pahlavi regime, especially in 1946-1979, which were the main and specific features of the ruling ideology. In 1946-1979 the ruling circles of Iran, based on the content and position of the existing bourgeois nationalist ideology, considered the Azerbaijanis, who are one of the two largest nationalities in the country, as a potential force capable of undermining the monarchy, the existing structure and "divide the country," along with other national minorities, and tried to implement the policy of assimilation of Azerbaijanis. The article also researches and analyzes the main factors and characteristics of the cultures of different nations and peoples living in Iran, influencing the development of Iranian culture.

1946-1979: Литературный подход к проблемам в области образования и культуры Южного Азербайджана в общественно-политической жизни Ирана

Резюме

Данная работа посвящена теоретическому анализу проблем синтеза иранской и азербайджанской культуры 1946-1979 гг. В статье проведено исследование проявления национализма, монархизма и др., в Иране в период режима Пехлеви, особенно в 1946-1979 гг., которые являлись основными и специфическими чертами правящей идеологии.

В 1946-1979 гг. правящие круги Ирана, исходя из содержания и положения существующей буржуазной националистической идеологии, рассматривали азербайджанцев, являющихся одной из двух крупнейших национальностей в стране, как потенциальную силу, способную подорвать монархию, существующую структуру и «разделить страну», наряду с другими национальными меньшинствами и пытались реализовать политику ассимиляции азербайджанцев. В статье также рассматриваются и анализируются основные факторы и особенности культур разных наций и народов, проживающих в Иране, влияющие на развитие иранской культуры.

Rəyçi:

ped.ü.f.d.dos. S.Ə.Hümbətova

İsmayilova Məsmə Əliyulla qızı¹
ÇOXMƏNALI SÖZLƏRİN DİALOQLARDA TƏTBİQİ

Dilin tarixi inkişaf prosesində sözlərin yaranması, mənalarının araşdırılması, onların təkmənallığı, çoxmənallığı və yaxınmənallığını araşdırılması dilciliyin leksikologiya bölməsində öyrənilir. Hər bir dil müəyyən və müxtəlif sözlərin yaranması və işlədilməsi ilə zənginləşir. Bu baxımdan müxtəlif sistemli dillərdə lüğət tərkibinə danışıqda rol oynayan bütün sözlər və frazeoloji vahidlər daxildir, onlar təkcə sadəsözlərdən deyil, müxtəlif leksik vahidlərin mürəkkəb bir sistemini təşkil edir.

Müxtəlif sistemli dillərin leksikologiyası müasir və tarixi leksikologiya olmaq üzrə iki qismə ayrılır. Müasir dilin leksikologiyası o dildə danışan xalqın tarixi ilə əlaqədar olaraq yaranmış lüğət tərkibinin əsas söz qruplarını və onların müasir vəziyyətini öyrədir. Tarixi leksikologiya isə lüğət tərkibinin əmələ gəlməsindən və onun inkişaf yollarından bəhs edilir.

Leksikologiyanın əsas məqsədi dilin lüğət tərkibini bir sistem kimi öyrənmək-dən ibarətdir. Odur ki, leksikologiyaya, eyni zamanda sözlərin mənə xüsusiyyətin-dən danışan bəhs də daxil edilir ki, bu bəhs ayrılıqda semasiologiya adlanır. Leksikologiyanın əsas məqsədi müxtəlif dillərə aid olan sözün mahiyyətini və tərkibini, sözlərin mənasını və çoxmənallığını aydınlaşdırmaqdan, sözün inkişaf qanunlarını dəqiqləşdirməkdən və sözlərin mənə qruplarını müəyyənləşdirmək-dən ibarətdir. Burada eyni zamanda, sözlərin əmələgəlmə tarixi və müasir dilin lüğət tərkibi necə yarandığı və inkişaf etdiyi də nəzərdən keçirilir.

Leksikologiya, həmçinin dilin leksik tərkibini onun aktiv və passiv fondu baxımından tədqiq edir, öyrənir. Burada köhnəliklə yenilik arasında, istifadədən çıxmaqda olan sözlərlə yeni yaranmaqda olan sözlər arasında gedən bir mübarizənin nəticəsi kimi arxaizmlər, tarixizmlər nəzərdən keçirilir, neologizmlərin yaranması qanunauyğunluğu müəyyənləşdirilir. Bildiyimiz kimi, söz dilin vahididir. Müxtəlif dillərə daxil olan sözlərin hamısı bütövlükdə dilin lüğət tərkibini - leksikasını təşkil edir. Sözlər əşyaları, hərəkəti, əlaməti, miqdarı və s. ifadə edir. Hər bir sözün ifadə etdiyi mənaya onun leksik mənası deyilir. Sözlərin leksik mənası izahlı lüğətlərdə öz ifadəsini tapır və sözlərin çoxunun həm leksik, həm də qrammatik mənası vardır. Sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası deyilir. Yəni, sözün leksik mənası onun məzmununu bildirməsi, hər hansı bir anlayışı ifadə etməsidir.

Sözün qrammatik mənası onun hansı nitq hissəsi olması deməkdir. Dilimizdəki sözlərin bir çoxu həm həqiqi, həm də məcazi mənada işlədilir. Sözün ilkin, əsas mənası onun həqiqi mənasıdır. Məsələn: "saf ürək", "ipək parça", "gözəl həyat" və s. söz birləşmələrindəki birinci tərəflər həqiqi mənada işlənmişdir. Sözün sonradan qazandığı törəmə mənası isə onun məcazi mənası adlanır.

Müxtəlif sözlərin ilk mənasında əmələ gələn yeni mənə ifadə edən sözlər onun mənə çalarlığı adlanır. Bir sözün müxtəlif mənə çalarlığını ifadə edən sözlərə çoxmənəli-polisemantik sözlər deyilir. Bu tip sözlər müxtəlif mənə çalarlığına görə çoxmənəli sözlərlə eyni deyildir. Söz onun geniş və ya məhdud mənada işlənməsindən asılı olaraq, çox və ya az mənə çalarlığına malik olur. Əgər, sözün bir əsas mənadan başqa ikinci bir mənası olursa, belə sözlər təkmənəli-monosemantik sözlər adlanır. Məsələn: kitab, sabiq, ensiklopediya və s. sözlər təkmənəlidir, amma ələsözlər də vardır ki, yazılışı və tələffüzü eyni olsa da, dilimizdə işlənən müxtəlif cümlələrdə müxtəlif mənə kəsb etdiyinə görə çoxmənəlidir. Məsələn göz sözü. Bu söz müxtəlif cümlələrdə aid olduğu sözlə birlikdə əsas mənasından fərqli olaraq başqa mənə kəsb edir. Məsələn: insanın gözü, siyirmənin gözü, bulağın gözü; və s. ifadələrdə müxtəlif mənələrə malikdir. Müasir Azərbaycan və ingilis dillərində çoxmənəli sözlərin olduqca böyük əhəmiyyəti vardır. Bu onu göstərir ki, sözlərin çoxmənəlilik kəsb etmə prosesi hər iki dilin ən qədim dövrlərdən fəal şəkildə mövcud olmuşdur. Bu proses bu gün bu dillərin daxili inkişaf qanunlarından birini təşkil edir.

Sözlərin çoxmənəliliği müxtəlif sistemli dillərdə hələ qədim dövrlərdə də böyük rol oynamışdır. Bu dünya dillərində işlədilən çoxmənəli sözlər bunu isbat edir. Çoxmənəli sözlərdə onun daşdığı mənələrdən biri öz konkret ifadəsini ancaq mətnin daxilində alır. Söz öz ilk müstəqil mənasından ayrılıb çoxmənəlilik ifadə edəndə məcazi mənə kəsb edir. Məcəzi mənada işlənən leksik vahidlər isə iki növ olur: a) leksik məcazlar; b) üslubi məcazlar

Leksik məcazlar lüğət tərkibində qeydə alınmış, daşlaşmış ifadələrdir. Məsələn; başa düşmək- anlamaq, dərk etmək, ələ salmaq- lağ etmək, əldən düşmək – yorulmaq kimi birləşmələr daxilində işlənərkən eyni mənəni saxlaya bilir. Bəzən daha əlavə mənələrin də açılmasına kömək edir. Üslubu məcazlar isə yazıçının fərdi yaradıcılığı ilə bağlı olan ifadələrdir. Bunlar mətn daxilindən ayrılıqda öz məcazlığını saxlaya bilmir. Lüğət tərkibində də qeyd edilmir. Məsələn, ürəyimin yağ əridi. İşlərim yağ kimi gedir. Qələm lap yağ kimi yazır cümlələrinin hər birində yağ sözünün özünəməxsus konkret mənası vardır. Bu cümlələrdə ürəyimin yağ birləşməsi leksik məcaz, ikinci və üçüncü cümlələrdə isə yağ kimi ifadəsi müqayisə məzmunu daşdığı üçün üslubu məcazdır.

İngilis dilində də eyni lüğəvi tərkibdə eyni mənə daşılıb, lakin işlənmə yerinə görə mənasını dəyişən sözlər çoxdur. Məsələn: İngilis dilində "dull" sözü. Bu söz müxtəlif mənələr daşıyır: darıxdırıcı, küt, sönük, donuq, kasad, boz, cansıxıcı: İngilis dilində də nümunələri nəzərdən küçürək: A dull book, a dull film – uninteresting, monotonous, boring. 2. A dull student – slow in understanding, stupid. 3. Dull weather, a dull day, a dull colour – not

¹ADPU, Xarici Dillər Mərkəzinin baş müəllimi

clear or bright. 4. A dull sound – not loud or distinct. 5. A dull knife – not sharp. 6. Trade is dull – not active. 7. Dull eyes (arch.) – seeing badly. 8. Dull ears (arch.) – hearing badly.

Çoxmənalı sözlərdə məna çalarlığı nə qədər çox olursa-olsun, bunlardan biri mütləq onun ilk həqiqi müstəqil mənasını təşkil edir. Başqa mənalara isə ilk mənaya az və ya çox yaxın olduğuna baxmayaraq, onun sonradan törəmiş mənalara kimi özünü göstərir. Müstəqil məna sözün əsas mənası olub, başqa mənalara isə ikinci, üçüncü, hətta dördüncü dərəcəli yer tutur. Çoxmənalı sözlərdə sözün məna çalarlıqlarından əsas mənası həqiqi, ikinci və sonrakı mənalara isə məcazi məna adlanır.

Dilimizdə sözlərin çoxmənalılığı söz yaradıcılığı prosesinin aşağıdakı xüsusiyyətlərini meydana çıxarır.

1.Sözün sonradan kəsb etdiyi məna çalarlığından (məcazi mənadan) biri öz inkişafı nəticəsində əmələ gəlmiş həqiqi mənadan uzaqlaşaraq müstəqim məfhum ifadə edən yeni bir mənaya çevrilə bilər. Məsələn, köç(mək), saç(maq), düz(mək) kimi feillərdən törəmiş olan köç, saç, düz isim və sifətləri tamamilə müstəqil məna ifadə edir.

2.Sözlərin çoxmənalılığı dilimizdə mürəkkəb sözlərin əmələ gəlməsində mühüm rol oynayır. Məsələn, ördəkburun sözü bir heyvanın adıdır. Onun ağı ördəyin burnuna oxşadığı üçün bu ad ona verilmişdir.

3.İncəsənət mürəkkəb sözü dilimizdə insanın yaradıcılığı ilə əlaqədar onun ruhunu oxşayan, onda hiss və həyəcan oyada bilən hər hansı bir sənət kimi başa düşülür. Halbuki sözün tərkibində işlənən incə və sənət sözləri ayrılıqda hərəsi başqa mənaya malikdir.

4.Çoxmənalı sözlərin məcazi mənalara dilimizdə sabit söz birləşmələrinin (idiomlar, ibarələr, hikmətli sözlər, atalar sözü) əmələ gəlməsi üçün əsas baza təşkil edir. Məsələn, qaraqabaq, uzun eləmək, başdan sovmaq, ürəyi qopmaq kimi idiomlarda; polad quş, canlı insan, saf vicdan kimi ibarələrdə; müvəffəqiyyətdən baş gicəllənmə, az olsun yaxşı olsun kimi hikmətli sözlərdə; nə tufəngə çaxmaq, nə sümbəyə toxmaq; nə ətdir, nə balıq atalar sözü və zərbi-məsəllərdə işlənən leksik vahidlər müəyyən situasiya, hadisə ilə bağlı olub həqiqi mənasından uzaqlaşır, fərqli məcazi mənaya malik olur.

5.Çoxmənalı sözlərə dilimizin, demək olar ki, bütün əsas nitq hissələrində təsadüf edilir. Bunların içərisində kəmiyyət etibarilə isimlər və feillər çoxluq təşkil edir. Bu cəhətdən ikinci yeri sifətlər, üçüncü yeri isə başqa nitq hissələri tutur.

Çoxmənalılıq prosesində leksik vahidlərin semantic inkişafı bəzən omo-nimliyə gətirib çıxarır.Dilimizdə sözün məna çalarlıqları bir sıra səbəblər nəticəsində meydana gəlir.

1. Əşyaların müxtəlif cəhətdən oxşarlığına görə:

- Forma etibarilə: qaş (adamda) – qaş (yəhərdə); göz (adamda) – göz(şkafda); baş (kələmdə) – baş(adamda) və s.
- Rəng etibarilə: qızıl (saat) – qızıl (xətt); gümüş (qaşığı) – gümüş(saç) və s.
- Dad etibarilə: acı (fındıq) – acı (söz); şirin (bal) – şirin (söz); turş (alma) – turş (üz) və s.
- Hərəkətin oxşarlığı etibarilə: döymək (qapını) – döymək (əti); açmaq (kitabı) – açmaq (ürəyi) və s.

2. Əşyaların müxtəlif cəhətdən yaxınlaşmasına görə:

Məkan etibarilə: dan (yeri) – dan (ulduzu); universitet (ali məktəb) – universitet (ali məktəb yerləşən bina);

Zaman etibarilə: gün (24 saat) – gün (keçirmək) – gün (qazanmaq) və s.

Məntiq etibarilə: adam (insanlardan biri) – adam (müsbət xüsusiyyətlərə malik insan); quzu (qoyun balası) – quzu (dinc uşaq) və s.

Proses etibarilə: dönüş (dönmək prosesi) – dönüş (işdə); gəzdirmək (bir şeyi həmişə yanında saxlamaq) – gəzdirmək (uşağı, atı) və s. Bu problemlərlə bağlı araşdırmalar apararaq,müəyyən sözlərin şəraitdən asılı olaraq işlənilməsi məcazi məna yaratmaqla dili daha da sadələşdirib,anamlı etməsini təsdiqləmişdir.

Müasir dövrdə müxtəlif sistemli dillərin inkişafında bir çox yeni tədqiqatlar

aparılır.Bu tədqiqatlar bütün dil hadisələrini əhatə edir və bu proses həmin dilin tarixinə istinad edilərək araşdırılır.

Bildiyimiz kimi dilin varlığı onun söz bazasının tərkibinin artması hadisəsilə inkişaf edir.Bu halda təkmənalı sözlər inkişaf edərək müəyyən çarlara düşür və nəticədə bir sözün əsas mənasına yaxın olan yeni sözlər əmələ gəlir və sonradan yaranan bu variantlar məcazi mənalara daşır.Bu da danışq dilinə müsbət təsir edir.Bu təsir dialoqlarda da özünü biruzə verir.Bu çoxmənalı sözlərin yaranması nəticəsində müxtəlif mənalı ifadələr,idiomlar yaranır ki,bu da şifahi nitqimizi zənginləşdirir.

Tədqiqat işində Azərbaycan və ingilis dillərinin leksikologiyasının tərkibinin inkişafı məhz çox və yaxın mənalı sözlərin yaranmasını vasitəsilə həyata keçirilməsi haqqında məsələlərə toxunulur.Hər iki dildə müəyyən mənalarda işlədilən sözlərdən,bəddi ədəbiyyat nümunələrindən,dialoqlardan nümunə kimi istifadə etməklə qeyd edilən fikirlər şübuta yetirilir. Tədqiqat işində müxtəlif dilşilərin qələmə aldığı elmi ədəbiyyatdan istifadə edilib.

İstifadə edilmiş ədəbiyyat

- 1.Ağayeva F. Azərbaycan danışq dili. Bakı: "Maarif", 1985, 192 s.
2. Cəlilova T.Ə. Azərbaycan dilində ekspressivlik və onun leksik ifadə vasitələri. namzədlik disser. Bakı, 1992, 180 s.
3. Seyidəliyev N. Cümlə tipli frazeoloji vahidlər// Elmi axtarışlar. XV. Bakı, "Səda", 2005, s. 275-277.
4. Hartmann R.R.K., Stork T.C. Dictionary of Language and Linguistics. L.: Applied Science Publishers Ltd, 1972, 302 p.
5. Lyons J. Semantics. Vol.2. – L: Cambridge University Press, 1977, p. 373-893.
6. Lyons J. Language,meaning and context.London,Fontana paperbacks,1984,183p.

Xülasə

Leksikologiyanın əsas məqsədi dilin lüğət tərkibini bir sistem kimi öyrənməkdən ibarətdir. Odur ki, leksikologiyaya, eyni zamanda sözlərin məna xüsusiyyətindən danışan bəhs də daxil edilir ki, bu bəhs

ayrılıqda semasiologiya adlanır. Dilin tarixi inkişaf prosesində sözlərin yaranması, mənalarının araşdırılması, onların təkmənəliyi, çoxmənəliyi və yaxın mənəliyi araşdırılması dilçiliyin leksikologiya bölməsində öyrənilir. Hər bir dil müəyyən və müxtəlif sözlərin yaranması və işlədilməsi ilə zənginləşir. Bu baxımdan müxtəlif sistemli dillərdə lüğət tərkibinə danışıqda rol oynayan bütün sözlər və frazeoloji vahidlər daxildir, onlar təkcə sadə sözlərdən deyil, müxtəlif leksik vahidlərin mürəkkəb bir sistemini təşkil edir.

Dünyanın müxtəlif dilçiləri dilin lüğət tərkibinin yaranması və inkişafı haqqında müəyyən tədqiqatlar aparmışdır. Onlar müxtəlif sistemli dillərdə hər dilin öz qaydalarına əsasən sözlərin mənalarının yaxın olması və onların inkişaf edərək çoxmənəli sözlərə çevrilməsinə böyük diqqət vermişlər. Onlar lüğət tərkibində olan müxtəlif növlü sözlərin danışıq dilində işlənməsi haqqında müəyyən tədqiqatlar aparmış və bu sözlərin daha çox dialoqlarda işlənməsini sübut etmişlər.

Bildiyimiz kimi, dilin varlığı onun söz bazasının tərkibinin artması hadisəsilə inkişaf edir. Bu halda təkmənəli sözlər inkişaf edərək müəyyən çalarlara düşür və nəticədə bir sözün əsas mənasına yaxın olan yeni sözlər əmələ gəlir və sonradan yaranan bu variantlar məcazi mənalar daşıyır. Bu da danışıq dilinə müsbət təsir edir. Bu təsir dialoqlarda da özünü biruzə verir. Bu çoxmənəli sözlərin yaranması nəticəsində müxtəlif mənəli ifadələr, idiomlar yaranır ki, bu da şifahi nitqimizi zənginləşdirir.

Məqələdə Azərbaycan və ingilis dillərinin leksikologiyasının tərkibinin inkişafı məhz bu sözlərin yaranmasını vasitəsilə həyata keçirilməsi haqqında məsələlərə toxunulur. Hər iki dildə müəyyən mənələrdə işlədilən sözlərdən, bəddi ədəbiyyat nümunələrindən, dialoqlardan nümunə kimi istifadə etməklə qeyd edilən fikirlər sübuta yetirilir.

Acar sözlər: çoxmənəli, araşdırmaq, frazeologiya, situasiya, yaradıcı, məqsəd, səbəb, vəziyyət, dilçilik, hikmətli sözlər.

Резюме

Основная цель лексикологии – систематическое изучение лексики. Поэтому в лексикологию входит и другое содержание, говорящее о значении слов, которое называется семасиологией.

Появление слов в историческом развитии языка, изучение значений, их единый смысл, многозначность и исследование близкого значения, изучается в лексикологическом разделе языкознания. Каждый язык обогащается за счет образования и употребления определенных и различных слов. С этой точки зрения все слова, играющие роль в речи, входят в словарь языков разных систем, а также входят в состав фразеологизмов, они не являются просто простыми словами, а образуют сложную систему различных лексических единиц.

Разные лингвисты мира провели определенные исследования по созданию и развитию словарного запаса языка. В языках с разными системами значения слов близки по правилам каждого языка, и они уделили большое внимание своему развитию и превращению в многозначные слова. Они провели некоторые исследования по обработке различных типов слов, содержащихся в словаре, в разговорной речи, и они доказали, что эти слова используются в диалогах.

В статье рассматривается реализация развивающейся согласованности лексикологии азербайджанского и английского языков посредством этих слов. Подтверждены отмеченные мысли на примерах, приведенных из разных литературных произведений, путем использования многозначности и их использования в диалогах на двух языках.

Ключевые слова: многозначность, исследование, фразеология, ситуация, творчество, цель, причина, ситуация, лингвистика, мудрые слова.

Summary

The main goal of lexicology is the systematic exploring of vocabulary. Therefore, lexicology also includes as another content, that talks about the meaning of words, which is called semasiology.

The appearance of words in the historical development of language, exploring of meanings, their single meaning, polysemic and the researching of similar meaning, is studied in the lexicological section of linguistics. Every language is enriched by the forming and using of certain and different words. From this point of view, all words, that play a role in speech are included to the languages vocabulary of different systems, and includes to the phraseological units, they aren't only simple words, but form a complex system of various lexical units.

Different linguists, around the world have researched certain explores on the creation and developing of language vocabulary. The meanings of words, are similar according to the rules of each language with different systems, and they paid great attention to their developing and transforming into polysemantic words. They have searched researches on the processing of different types of words, which included to the dictionary in spoken language, and proved, that these words are often used in dialogues.

Realization of developing consistency of Azerbaijani and English languages lexicology by means of these words were looked through in this article. It was proven noted thoughts by examples, which given from different literary works by means of using polysemes and their using in dialogs, in two languages.

Key words: polysemy, research, phraseology, situation, creativity, goal, reason, situation, linguistics, wise words.

Rəyçi: dos.E. Vəliyeva

Мустафаева Дилара
**ВВОДНЫЕ СЛОВА, СОЧЕТАНИЯ И ПРЕДЛОЖЕНИЯ НА ЗАНЯТИЯХ
 ПО РАЗВИТИЮ КУЛЬТУРЫ РЕЧИ**

В русском и азербайджанском языках служебные слова употребляются для того, чтобы показать отношение говорящего к высказанной им мысли.

Вводные слова, сочетания и предложения не являются членами предложения, поэтому они не имеют синтаксической связи ни с одним из его членов и всегда выделяются запятыми.

Вводные слова и сочетания не имеют связи и со всем предложением в целом, поэтому предложение не может присоединиться к ним с помощью союзов.

Рассматриваемые слова не являются членами предложений, не отвечают на формально-грамматический вопрос, не вступают в грамматические связи с другими словами, входящими в предложение. Этот взгляд русских ученых нашел отражение в Академической грамматике русского языка.¹

Но существует другое мнение о существовании особого рода грамматической связи между обращениями, вводными словами, с одной стороны, и членами предложения, с другой.

Как русисты, так и азербайджановеды отмечают синтаксическую нагрузку этих слов в предложении, их смысловую и интонационную связь с другими словами, широкую употребительность в речи.

В связи с тем, что русский и азербайджанский языки являются разносистемными в синтаксическом строе этих языков наблюдаются существенные различия, что создает значительные трудности для азербайджанцев при изучении русского языка.

Учет различий, а также общих черт изучаемого и родного языка имеет большое значение для разработки эффективной методики преподавания русского языка в неязыковой аудитории.

Рассмотрим данный вопрос на примере вводных слов, соединений и предложений в русском и азербайджанском языках.

Изучение вводных слов и вводных предложений для азербайджанских студентов представляет большие трудности по следующим причинам.

Многие вводные слова морфологически совпадают или близко соотносятся с именными частями речи (*словом, к сожалению, по-моему*), с глаголами (*признаться, кажется, говорят*), с наречиями (*несомненно, действительно, верно*).

Употребляясь в качестве вводных слов, эти части ослабляют свое первоначальное лексическое значение (*К счастью матери прибавилась гордость за сына. К счастью, болезнь прошла быстро*), но не меняют его в полной мере, вследствие чего оказывается затруднительным отличать вводное слово от членов предложения, выраженных теми же средствами. То же самое в азербайджанском языке (*Xoşbəxtlikdən özüni itirmişdi. Xoşbəxtlikdən, qatar vaxtında gəldi*).

Вводные слова и вводные предложения на начальном этапе обучения русскому языку, можно сказать, вообще отсутствуют в лексике обучающихся.

Исходя из этого мы предлагаем сначала ознакомить учащихся с теми немногими словами, которые выступают в роли вводных слов и по возможности провести аналогию из родного языка (*по-видимому – görünür; например - məsələn, конечно - əlbəttə, стало быть - deməli, следовательно - belə çıxır, итак - belə, пожалуйста - zəhmət olmasa, во-первых - birincisi, во-вторых - ikincisi* и т.д.)

На примере этих слов учащиеся убеждаются, что вводные слова - самостоятельные единицы, и осознают значимость в русском языке.

В дальнейшем следует расширить круг изучаемых вводных слов, последовательно включая в него другие слова, выступающие то в роли вводных, то в роли членов предложения.

В зависимости от значения вводные слова делятся на 6 групп.

1. Вводные слова, сочетания, предложения, указывающие на отношения между частями высказывания. (*Во-первых, ты опоздал на полчаса а, во-вторых, не предупредил о задержке.*)

Вводные слова и словосочетания этой группы могут указывать на то, в каком отношении к более широкому контексту речи находится содержание данного предложения, отдельного замечания; они служат для выделения, ограничения, для их противопоставления, сопоставления, для соединения отдельных частей предложения или для напоминания о прежде сказанном, как выражение итога, заключения, обобщения или степени значимости частей текста.

В данную группу входят следующие слова, сочетания и предложения: *итак, следовательно, значит, напротив, наоборот, далее, наконец, между прочим, в общем, в частности, кроме того, прежде всего, стало быть, например, к примеру, главное, таким образом, кстати, кстати сказать, к слову сказать, во-первых, во-вторых, в-третьих, с одной стороны, с другой стороны, подчеркиваю, повторяю, как было отмечено, как было сказано выше* и др.

Вводные слова и сочетания *итак, далее, во-первых, во-вторых, в-третьих* обычно стоят в начале предложения, а все другие вводные слова и сочетания этой группы располагаются непосредственно перед выделяемым словом.

¹ Грамматика русского языка, ч. II. Синтаксис. Москва: Изд. АН СССР, 1954.

2. Вводные слова и сочетания, содержащие оценку достоверности сообщения (*Несомненно, в этом вопросе ты был прав*).

Вводные слова и сочетания этой группы выражают оценку степени реальности сообщаемого (уверенность, предположение, возможность, неуверенность и др).

В данную группу входят вводные слова и сочетания: *конечно, несомненно, без всякого сомнения, очевидно, безусловно, разумеется, само собой разумеется, бесспорно, действительно, наверное, возможно, верно, вероятно, по всей вероятности, может, может быть, должно быть, кажется, правда, неправда ли, в сущности, по существу, надо полагать, думаю, мне кажется*.

Вводные слова, сочетания и предложения, содержащие оценку степени достоверности, сообщения располагаются свободно.

3. Вводные слова, сочетания и предложения, указывающие на источник сообщения.

Как передавали по телевизору, погода изменится.

Данные вводные слова, сочетания и предложения содержат в себе указание на то, кем, чем, где высказана та или иная мысль, является ли она результатом воспоминания самого говорящего или общественной истиной. В данную группу входят вводные слова, сочетания и предложения: *говорят, сообщают, передают, по словам, по сообщению, по мнению, по-моему, по-твоему, по-нашему, по слухам, как говорят, как сообщают, как пишут, как я сказал, как мы уже говорили, как мы видели* и др.

4. Вводные слова, слова, сочетания и предложения, характеризующие отношения и способы выражения мысли.

Иными словами, ваша миссия закончена.

В данную группу входят вводные слова, сочетания: *словом, одним словом, иначе говоря, коротко (короче) говоря, попросту говоря, мягко выражаясь, если можно так сказать, что называется, собственно говоря, вообще говоря, вернее сказать, точнее сказать, точнее, как говорится*.

5. Вводные слова и сочетания, выражающие эмоциональную оценку того, о чем говорится в предложении.

К сожалению, гости разошлись быстро.

Вводные сочетания этой группы выражают чувства говорящего (радость, облегчение, удовольствие, возмущение и др.).

В данную группу входят вводные слова и сочетания: *к счастью, к несчастью, к разочарованию, к радости, к огорчению, к стыду, на радость, на счастье, на беду, как нарочно, как назло, наконец* и др.

6. Вводные слова и сочетания, обращенные к собеседнику с целью привлечь внимание вызвать ту или иную реакцию на сообщение.

Поверьте, я не то хотел сказать.

Вводные слова и сочетания той группы представляют собой разного рода призывы к собеседнику, выражающие стремление возбудить внимание, вызвать реакцию на сообщение.

В данную группу вводных слов и сочетаний входят: *видите (ли), понимаете (ли), знаете (ли), верите (ли), поймите (ли), верите (ли), поймите, поверьте, послушайте, согласитесь, вообразите, представьте, представьте себе, извините, простите, скажем, допустим, предположим, пожалуйста, заметьте, подумайте, если хочешь знать, вы знаете* и др.

Для привития студентам умения правильно определить вводные слова, для повышения культуры выразительного чтения и для выработки навыков пунктуационного выделения вводных слов большое значение имеет работа над интонацией. В усвоении правильной интонации, пауз и логического ударения большую помощь оказывает выразительное чтение преподавателя.

При изучении вводных слов, словосочетаний и вводных слов, словосочетаний и вводных предложений мы рекомендуем использовать следующие виды работ.

1. Заучивание наизусть тех слов, которые бывают вводными, и дать их наглядно на примерах.

Итак, благодаря упорной работе ученых, работа была завершена досрочно. По-моему, ты ошибаешься. Это, бесспорно, разумное предложение. Как сообщают газеты, завтра будет пасмурная погода. Конечно, я буду тебя ждать. К нашей великой радости, дела пошли в гору. Видите ли, это было очень давно. Собственно говоря, мы рассматриваем все возможности. Как нарочно, я опоздал на заседание. К моему стыду, я не был в этом городе. Как назло, свет погас.

2. Подчеркивание в предложениях вводных слов и предложений. 3. Устный анализ предложений с вводными словами и предложениями с указанием значений вводных слов. 4. Анализ данных предложений с вводными словами и предложениями с объяснением знаков препинаний. 5. Выписывание и анализ предложений с вводными словами из текстов для литературного чтения. 6. Сопоставление вводных слов с глаголами-сказуемыми, наречиями и частицами. 7. Изменение позиций вводных слов в предложениях. 8. Вставка в данные примеры пропущенных вводных слов и предложений. 9. Замена одного вводного слова другим. 10. Замена в данных предложениях вводных слов вводными предложениями. 11. Перевод предложений и небольших текстов, насыщенных вводными словами с русского на азербайджанский и с азербайджанского на русский.

Литература:

1. Острикова Т. А. Научно-методическое описание дидактического материала. //Русский язык в школе. 2007, № 5, с. 123-127.
2. Пашаева А.М., Гулиева Л.М. Русский язык: учебник для гуманитарных факультетов. Баку: Азернешр. 2018. 236 с.
3. Пассов Е.И. Основы методики обучения иностранному языку. Москва: Русский язык, 1989, 276 с.
4. Пахнова Т.М. Русский язык. Комплексная работа с текстом: дидактические материалы. Москва: Айрис-пресс, 2006, 224 с.
5. Просвиркина И.В. Лингводидактический аспект толерантной речевой коммуникации. Оренбург: ГОУ, 2006, 247 с.
6. Степанов Ю.С. Константы. Словарь русской культуры. Опыт исследования. Москва: Язык русской культуры, 1997, 824 с.
7. Шульгина Н. П. Работа с текстом как средство осуществления личностно-ориентированного подхода при обучении русскому языку: дисс. канд. пед. наук. Москва, 2002, 279 с.

Ключевые слова: культура речи, вводные слова, текст, вводные предложения

Açar sözlər: nitq mədəniyyəti, ara sözləri, mətn, ara cümlələri

Key words: speech culture, introductory words, text, introductory sentences

Xülasə

Məqələdə rus dili dərslərində dil mədəniyyətin inkişafı prosesində ara sözlərin rollundan danışılır. Qeyd olunur ki, ara sözlərin öyrədilməsində ortaya çıxan problemləri iki dil arasında dil fərqləri yaradır.

Məqələdə ana dilinin təsirini aradan qaldırmaq üçün metodik göstərişlər verilir.

Summary

The article talks about the role of interjections in the development of language and culture in Russian language classes. It is noted that the problems arising in the teaching of intermediate words create language differences between the two languages.

The article provides methodical instructions to eliminate the influence of the mother tongue.

RƏYÇİ: do. L.Ələkbərova

**BƏDİİ TƏSVİR VASİTƏLƏRİNİN TƏDRİSİNDƏ İSTİFADƏ OLUNAN METOD,
PRİYOM VƏ VASİTƏLƏR**

Ədəbiyyat dərsləri orta məktəbdə şagirdlərə bədii təsvir vasitələri ilə bağlı nəzəri məlumatlar təqdim edir. Ümumtəhsil məktəblərində nəzəri biliklər əsasında müzakirələr və analizlər əhəmiyyətli yer tutur. Bu, şagirdlərin bədii əsərləri daha dəqiq dərk etmək, şair və yazıçıların ifadə etmək, diqqətə çatdırmaq istədikləri gizli məqamları və məqsədi aşkar etmək üçün zəruri bir yoldur. Ümumiyyətlə, ümumtəhsil məktəblərində ədəbiyyat dərslərində nəzəri biliklərə əhəmiyyət verilməsi şagirdlərin analitik düşünmə bacarıqlarını inkişaf etdirmələrinə kömək edir. Bu, şagirdlərə ədəbiyyatın zəngin dünyasına daha dəqiq nəzər salmaq və bədii əsərlərin dərinliklərinə daha yaxından yaxınlaşmaq imkanı verir. Dərslərin tədrisini mükəmməl şəkildə həyata keçirmək üçün müəllimlər xüsusi metodlardan, priyomlardan və vasitələrdən istifadə etməlidirlər.

İnteraktiv təlim metodları ilə keçirilən Ədəbiyyat dərsləri şagirdlərin şair və yazıçılar, onların əsərləri haqqında məlumat almalarına, eləcə də nəzəri bilikləri öyrənmələrinə və lüğət biliklərini genişləndirməyə kömək edir. Ümumtəhsil səviyyəsində (V-XI siniflər) ədəbiyyat fənni tədris edilir. Şagirdlər müxtəlif mövzu və janrların əsərləri, habelə sənətkarların həyat və yaradıcılığı, bədii təsvir və ifadə vasitələri ilə tanış olurlar [3, s. 56].

Müxtəlif bədii janr və növlərin mütaliəsi şagirdlərə müxtəlif ifadələr, təsvirlər, obrazlar və incəliklər barədə yeni biliklər aşılayır.

Şagirdlər bədii təsvir vasitələrini mənimsəməli, mətnin üzərində müşahidələr aparmalı və təqdim edilən əlamətləri məzmun standartlarının tələbinə uyğun formada izah etməlidirlər [3, s. 17].

Bədii təsvir və ifadə vasitələri ilə əlaqədar istər məzmun, istərsə də təhlil dərslərində məktəblilərin müstəqil işləri təşkil edilir. Bu metod şagirdlərin sərbəst düşünməyə və özünü ifadə etməyə imkan verir.

Təsvir və ifadə vasitələrinə nəzər saldıqda məzmun dərslərində onların yalnız müəyyən edilməsi, təhlil dərslərində isə rolunun aydınlaşdırılması tələbinin olduğunu görürük. Belə ki, məzmun dərslərində şagirdlərə təsvir və ifadə vasitələrinin hansı funksiyaları yerinə yetirdiyi və bədii məzmunu necə zənginləşdirdiyi haqqında məlumat verilir. Şagirdlər bədii təsvir vasitələri kimi nəzəri biliklərlə tanış olur və bu vasitələrin mətnə necə effektiv şəkildə təsir etdiyini müzakirə edirlər. Təhlil dərslərində isə təsvir və ifadə vasitələrinin ədəbi məzmun üzərindəki təsiri və əhəmiyyəti daha dərin şəkildə müzakirə olunur. Bu zaman şagirdlərə bədii təsvir vasitələrinin müəyyən səviyyədə necə işləndiyini təhlil etmək üçün müxtəlif mətnləri nəzərdən keçirmələri tapşırılır.

Bədii təsvir vasitələrinin müstəqil öyrənilməsi və izahı qruplara tapşırılır. Qrup tapşırıqları şagirdlərin birlikdə işləməyə və müşahidələrini bir-biriləri ilə müzakirə etməyə təşviq edir. Bu, onların müstəqil düşünmələrini təkmilləşdirir və öz fikirlərini qrup üzvləri ilə paylaşmağa imkan verir. Bütün bu proseslər şagirdlərin ədəbiyyat dərslərindəki mövzuları daha dəqiq anlamağa, təhlil etməyə və müzakirə etməyə kömək edir.

Bədii nümunələrin təhlili ilə bağlı işlər V-XI siniflərdə aparılır. Bundan əlavə, bu siniflərdə "Ədəbiyyat və həyat həqiqətləri" məzmun xəttinin 1.2. əsas standartda göstərilən alt standartların tələbləri yerinə yetirilir [1, s. 23].

Təhlil dərslərinə bir saat zaman ayrılır. Müəllim bədii təsvir vasitələrinin və digər mövzuların tədrisi zamanı müvafiq metod və priyomları seçərkən şagirdlərin fərdi ehtiyaclarını və öyrənmə üslublarını nəzərə almalıdır. Hər bir şagirdin öyrənmə üslubu fərqlidir, hər biri müxtəlif təlim metodları və tədris təcrübələri ilə daha effektiv şəkildə öyrənir. Müəllim şagirdlərin bu fərqliliklərini nəzərə alaraq təlim metodlarını müəyyənləşdirməlidir. Əhəmiyyətli olan müəllimin məktəblilərin mədəni, sosial və akademik ehtiyaclarını da nəzərə almasıdır. Bəzi uşaqlar daha fəal olur qrup işində daha yaxşı iştirak edirlər, digərləri isə özünü tək öyrənmə metodları ilə daha rahat hiss edir.

Müəllim bədii təsvir vasitələri ilə əlaqədar olan dərsi müzakirə (diskussiya) və ya tədqiqat yolu ilə apara bilər. İki metodun hər biri fərqli üstünlüklərə malikdir və şagirdlərin müstəqil öyrənməsini və fikirlərini ifadə etməsini təmin etmək üçün fəal bir yol təşkil edir. Müzakirə (diskussiya) metodu şagirdlərin bir məsələ və ya mövzu haqqında fikirlərini paylaşmağa, müzakirə etməyə yaratmağa imkan verir.

Tədqiqat metodu isə şagirdlərin mövzu ilə ətraflı şəkildə tanış olmağa və öz fikirlərini müstəqil şəkildə inkişaf etdirməyə imkan verir. Hər iki metod məktəblilərin fikirlərini ifadə etmələrinə və dərslərdə aktiv iştiraklarına imkan verir.

İnteraktiv metodlarla keçilən dərslər induktiv və deduktiv səciyyəli olur. İnduktiv metod tələbələrin fikirlərini ifadə etmələrinə və onları öz müşahidələrini formalaşdırmağa təşviq edir. Məsələn, şagirdlərə bədii təsvir vasitələri ilə bağlı ümumi biliklər verilir, bu vasitələrin hansı məqsədlə istifadə edildiyi onlara aydınlaşdırılır. Sonra bu nəzəri bilikləri əsərlərdə müəyyən etmək üçün müxtəlif üsullardan istifadə olunur. Deduktiv metodda isə, müəllim şagirdlərə əvvəlcədən qoyulmuş bir prinsip, qayda və ya qanun təqdim edir və sonra bu prinsipə əsasən, konkret məsələlərə və nümunələrdən nəticələr çıxarmağı tələb edir.

Venn diaqramı metodundan istifadə etmək də bədii təsvir vasitələrinin tədrisini təşkil etmək üçün effektiv yollardan hesab olunur. Bu metod bədii təsvir vasitələrinin funksiyalarının daha yaxşı anlaşılmasına kömək edir və müəyyən bir mövzuda əlaqəli məlumatları göstərməyə imkan yaradır.

Əvvəlcə müəllim tərəfindən Venn diaqramının tərtibatı ilə bağlı şagirdlərə qısa məlumat verilməlidir. Daha sonra bədii təsvir vasitələrinin mövzusu əhatəli şəkildə təşkil edilir və hər bir vasitənin özünəməxsus xüsusiyyətləri və

¹⁶ Azərbaycan Dövlət Pedaqoji Universiteti. meryemhaciyeva2400@gmail.com

funksiyaları müzakirə edilir. Nümunələr və mətnlər təqdim olunaraq şagirdlərə həmin vasitələri təşkil edən ifadələri tapmaq və bu ifadələrin hansı funksiyalara malik olduğunu müəyyənləşdirmək tapşırılır. Şagirdlər bu ifadələri uyğun bədii təsvir vasitələri ilə əlaqələndirərək Venn diaqramını tərtib edirlər.

Klaster analizi də bədii təsvir vasitələrinin tədrisində mühüm bir metod olaraq istifadə edilə bilər. Bu metod mətnlərdə mövcud olan bədii təsvir vasitələrinin müxtəlif mövzularla əlaqələrinin təhlilinə imkan verir [6].

Analiz edilmiş mətnə əsasən, bədii təsvir vasitələri müxtəlif klasterlə bölmək mümkündür. Məsələn, eyni mövzuda olan və ya bir-birilə əlaqəli olan epitetlər bir klasterə birləşdirilə bilər, həmçinin bənzətmələr, metaforalar, metonimiyalar və s.

Hər klasterə aid olan bədii təsvir vasitələrinin mənası və funksiyası təhlil edilərək bu klasterlərə dair geniş məlumatlar toplanmalıdır. Bu metod şagirdlərin bədii təsvir vasitələrinin əhəmiyyətini anlamağa, müxtəlif mövzularda və mətnlərdə bu vasitələrin necə işləndiyini müzakirə etməyə imkan verir.

8 -ci sinif Ədəbiyyat dərində Aşıq Ələsgərin "Dağlar" [4, s. 80] şeirində əsas bədii təsvir vasitələrindən biri olan metofarmanın tədrisində istifadə oluna biləcək metodlara nəzər salmaq. Dərsin əvvəlində lövhəyə üç qrafalı BİBÖ cədvəli asılır:

Bilirəm	İstəyirəm Biləm	Öyrəndim

Müəllim müzakirəni dağların hansı keyfiyyətləri şairləri maraqlandıra biləcəyi sualına yönəldir. Bu sualın arxasındakı fərziyyələr də dinləne və qeyd edilə bilər.

Müəllim fərqli metod və priyomlardan istifadə edə bilər. Amma bütün hallarda dərslikdə olan "Əsərin təhlilinə hazırlaşın mətninə və "Araşdırın, Fikirləşin, Cavab verin" başlıqlı suallara müraciət olunması mütləqdir" [2, s. 126].

Növbəti mərhələdə mətn oxunur. Müəllim Aşıq Ələsgər haqqında qısa məlumat verir əsas diqqəti isə sənətkarın "Dağlar" qoşmasına yönəldir. Şagirdlərə məsələnin həllini tapmağa çalışmadan əvvəl materialla tanış olmaq imkanı verilir. Şagirdlər mətni oxuyur və verilən suala dair məlumat vermək üçün qrupla birlikdə işləyirlər.

Elan olunan vaxtdan sonra şagirdlər cavabları təqdim edirlər. Təkrarlar istisna olmaqla, yeni məlumatlar "Öyrəndim" sütununda qeyd olunur. Sonda həmin cədvələ bir daha ümumiləşdirici nəzər yetirilir.

Sonra əsas diqqət şeirdəki bədii təsvir və ifadə vasitələrinə yönəldilir. Müəllimin hazırladığı sualların əsasında bəndlərdəki sözlərin və ifadələrin bədii imkanları nəzərdən keçirilir, mövzu və konsepsiya ilə bağlı nəticələr çıxarılır.

Venn diaqramının əsasında şagirdlər ilə şairin dağlarla bağlı fikirləri qarşılaşdırılır. Müzakirələrin sonunda "Dağlar bizim vüqarımızdır"adlı esse yazdırılır və oxunur.

Ev tapşırığı kimi Aşıq ələsgərin "Dağlar" şeirini iki hissəli gündəlik əsasında şərh edilməsi tapşırıla bilər.

Təlim nəticələrinə əsaslanan formativ qiymətləndirmə meyarları:

1. Sözü aydınlaşdırma
2. İfadəli oxu
3. Bədii təsvir vasitələrini müəyyənləşdirmə
4. Bədii təsvir vasitələrinin rolunu aydınlaşdırma
5. Mövzu və fikir haqqında rəy vermə
6. Düşüncəsini izah etmə
7. Esseni yazma [5, s. 93-94]

Bütün bunlardan əlavə, video və audio vasitələrindən istifadə edərək dərsi daha effektiv etmək mümkündür. Məsələn, dərsin əvvəlində mətnin səsləndiyi bir səs yazısını və ya videosunu səsləndirmək olar. Mətnin səsləndirilməsi şagirdlərə mətnin ifadəsi və tonunu daha yaxşı anlamaq imkanı verir. Əlavə olaraq, bəzi video vasitələri ədəbiyyat əsərlərindəki bədii təsvir vasitələrini vizual formada təqdim etmək imkanı verir. Mətnin bəzi hissələrinin animasiya, qrafika və ya digər effektlər ilə göstərilməsi şagirdlərin mətni daha yaxşı dərk etməsinə kömək edir.

Həmçinin bu dərslərdə dərsliklərdən və lüğətdən əlavə vasitə kimi ədəbiyyat nəzəriyyəsi kitabı mütləq istifadə olunmalıdır. Şagirdlərin biliklərini möhkəmləndirmək üçün əlavə vasitə kimi test toplusu vəsaitlərindən də istifadə edilməlidir. Müəllimin özünə olan inamı təlim prosesində yaradılan mühiti və seçilən təlim metodlarının təcrübəyə əsaslanması, şagirdlərin təlim prosesində daha aktiv və daha motivasiyalı şəkildə iştirak etmələrinə imkan yaradır. İstənilən təlim metodu, priyomu və vasitəsi hər bir şagirdin öz fikirlərini ifadə etməyə imkan yaradacaq şəkildə təşkil olunmalıdır. Müzakirələr, qrup işləri, tədqiqatlar və digər interaktiv təlim metodları şagirdlərin şəxsi mülahizələri rahat şəkildə ifadə etmələrini təmin etməlidir.

Ədəbiyyat

1. Azərbaycan Respublikasının Ümumtəhsil məktəbləri üçün Ədəbiyyat fənni üzrə təhsil proqramı (Kurikulum) (V-XI Sınıflar) Bakı, 2013, 93 s.
2. Həsənov B., Əliyev S., Verdiyeva N., Mustafayeva A., Məmmədova S. "Ümumi təhsil müəssisələrinin 8-ci sinifləri üçün Ədəbiyyat fənni üzrə metodik vəsait" Bakı: Şərq-Qərb, 2019, 212 s.
3. Hüseyinoglu S.D. "Ədəbiyyatın tədrisi metodikası" (mühazirə mətnləri) Bakı, 376 s.
4. Məmmədova S., Verdiyeva N., Mustafayeva A., Həsənov B., Əliyev S. "Ümumi təhsil müəssisələrinin 8-ci sinifləri üçün Ədəbiyyat fənni üzrə dərslik" Bakı: Təhsil NP MMC, 2023, 211 s.
5. Yusifov F.A. Ədəbiyyatın tədrisi metodikası. Ankara, 2022, 413 s.
6. <https://aztehsil.com/kurikulum/136-fal-tlamin-sullar-tqdimat-kubladmaziqzabeyin-hmli.html>

Açar sözlər: ədəbiyyat, bədii təsvir vasitələri, metod, priyom, vasitə, interaktiv

Ключевые слова: литература, средства художественного описания, метод, принцип, инструмент, интерактив

Key words: literature, means of artistic description, method, principle, tool, interactive

Bədii təsvir vasitələrinin tədrisində istifadə olunan metod, priyom və vasitələr

Xülasə

Bu məqalədə ədəbiyyat dərslərində bədii təsvir vasitələrinin tədrisində istifadə olunan metod, priyom və vasitələrdən bəhs edilmişdir. Bildirilmişdir ki, bədii təsvir vasitələrinin tədrisi üzrə biliklər həm mətnin məzmunu üzrə işdə, həm də təhlili üzrə işdə mənimsənilir. Amma daha çox və ətraflı şəkildə bu mövzunun tədrisinə təhlil üzrə işdə geniş yer verilir. Müəllimlərin bu mövzunun tədrisində bir çox təlim metod və vasitələrindən istifadə edə biləcəyi qeyd edilmiş, bu metodlardan diskussiya və tədqiqat metodları vurğulanaraq onların tətbiqi haqqında məlumat verilmişdir. Həmçinin Venn diaqramı və klaster metodları haqqında da məlumat verilərək bədii vasitələrinin tədrisində onların necə tətbiq oluna biləcəyindən danışılmışdır. Video və audio vasitələrinin də bu mövzunun tədrisi zamanı daha effektiv nəticələr verə biləcəyi qeyd olunmuşdur. Mövzu ilə əlaqədar 8-ci sinif Ədəbiyyat dərslərindəki Aşıq Ələsgərin "Dağlar" şeirinin tədrisi nümunə kimi verilmişdir. Bu dərstdə bədii təsvir vasitəsi olan metaforanın tədrisində hansı metodlardan istifadə oluna biləcəyi göstərilmişdir. Sonda belə bir nəticəyə gəlinmişdir ki, təlimin səmərəli və effektiv təsiri əslində bir çox faktorlardan asılıdır, lakin müəllimin peşəkarlığı və dərs zamanı seçdiyi təlim metodları və vasitələri bu prosədə əhəmiyyətli rol oynamaqdadır.

Методы, принципы и инструменты, используемые в преподавании изобразительного искусства

Резюме

В данной статье рассматриваются методы, принципы и средства, используемые при обучении средствам художественного описания на уроках литературы. Констатировано, что знания по обучению средствам художественного изображения осваиваются как в работе над содержанием текста, так и в работе над анализом. Но все более детальное преподавание этой темы отводит широкое место в работе над анализом. Было отмечено, что учителя могут использовать множество методов и средств обучения при преподавании данного предмета, из этих методов были выделены дискуссионные и исследовательские методы и дана информация об их применении. Также были представлены диаграмма Венна и кластерные методы и способы их применения при обучении художественным инструментам. Было отмечено, что видео- и аудиоинструменты могут дать более результаты при преподавании данного предмета. По теме в качестве примера приводится преподавание стихотворения Ашига Алескера «Горы» в учебнике литературы для 8-го класса. На этом уроке показано, какие методы можно использовать при обучении метафоре, которая является инструментом художественного описания. В итоге был сделан вывод, что эффективный и действенный эффект обучения на самом деле зависит от многих факторов, но важную роль в этом процессе играют профессионализм преподавателя и методы и средства обучения, которые он выбирает в ходе урока.

Methods, principles and tools used in the teaching of visual arts

Summary

In this article, the methods, principles and tools used in teaching the means of artistic description in literature classes are discussed. It was stated that the knowledge of teaching artistic representation tools is mastered both in the work on the content of the text and in the work on the analysis. But more and more detailed teaching of this topic is given a wide place in the work on analysis. It was noted that teachers can use many teaching methods and tools in the teaching of this subject, discussion and research methods were highlighted from these methods and information about their application was given. Also, Venn diagram and cluster methods were reported and how they can be applied in teaching artistic tools. It was noted that video and audio tools can give more effective results during the teaching of this subject. Regarding the topic, the teaching of Ashiq Alasgar's poem "Mountains" in the 8th grade Literature textbook is given as an example. In this lesson, it is shown what methods can be used in the teaching of metaphor, which is a tool of artistic description. In the end, it was concluded that the effective and efficient effect of training actually depends on many factors, but the teacher's professionalism and the training methods and tools he chooses during the lesson play an important role in this process.

Rəyçi: Fil.ü.f.d.,dos. Vaqif Əliyev

TARİH EĞİTİMİ ÖĞRENCİLERİNİN KOMŞU İMAJINA YÖNELİK GÖRÜŞLERİ-

Giriş. Öğretmenler öğretim programlarını uygulamak ve dersi yürütmekle mükelleflerdir. Ayrıca öğrencilerin kendilerini ifade etmelerinde, sınıf içi etkinliklerinde de dahil olmakla bilinçlenme, kararverme ve politik katılım konusunda da derse yön verenlerdir. Bu bağlamda Sosyal Bilgiler Eğitimi derslerinde istikamet vermede öğretmenlerin ders yönetme açısından da rolü büyük olup inkar edilmezdir (Malkoç ve Ata, 2021: 463).

Sosyal Bilgilerin alt disiplini olarak Tarih Eğitimi ulus inşa edilmesi açısından belleğin ve kimlik inşasının ayrılmaz parçası konumundadır. Çünkü ülke toprakları içerisinde yer alan veya almış olan anıt, tarihi eser o milletin orda var oluşunu hatırlatmakla beraber, şahısta tarihsel kanıt örnekleriyle vatanına yönelik hürmet saygısı oluşturmaktadır. Bu bağlamda yaşadığı toplumun ayrılmaz parçası olarak her birey tarihsel kanıt bilgileri sayesinde ait olduğu ülke bağlamında o toprak parçasıyla gurur duymasına neden olmaktadır. Ayrıca, mensup olduğu ülkesinin tek karışımın dahi ötekinin eline geçmemesi için her türlü mücadele etmesine de neden oluşturmaktadır (Smith, 2002:241, akt., Akbaş, 2019:320). Bu bağlamda vatana, millete bağlı olan onun kadrini bilen yurttaş profili oluşumuna sebep vermektedir.

Tarihî mekânlar bağlamındaysa, bu yerlerin geçmişten günümüze haber vermekle beraber, bireyler tarafından bu yerlerin bilinmesi, öğrenilmesiyle tarihî olayları kavramalarına neden olmaktadır. Herhangi bir mekânın konumu, doğal durumunun bilinmesi içinse o yerin ilk olarak fark edilmesi gerekmektedir olup, yaşanmış tarihî olayların metinlerle öğrenilirken coğrafi mekânın bilinmesi hususunda önemini ortaya çıkarmaktadır. Çünkü mekânı bilmek anlamı, artık kolayca mekânı algılamaya eşdeğer olmak denmektedir (Köstüklü, 1999, akt., Safran ve Şengül, 2013:463). Yapmış oldukları değerlendirmelerinde Safran ve Şengül (2013) coğrafi şartların tarih bilimine şekil vermekle beraber, uygarlık tarihinin öğrenilmesinde disiplinler arası öğrenmeni kolaylaştırmaya neden olduğundan: tarih ve coğrafyanın birlikteliği bağlamında öneminden bahs etmişlerdir. Ayrıca eğitim ve öğretim bağlamında tarih ve coğrafyanın ortak çalışma olarak çalışılmasında da fayda görmüşlerdir (s.463). Bu bağlamda değerlendirme yapıldıkta, ortaokul lise tarih dersi becerilerine yönelik 'Mekânı Algılama Becerisi'nin bir kazanım olması da ortaya çıkmaktadır. Ayrıca tarih haritalarının ve haritalı tarih öğretimi etkinliklerinin öğrencilerin '*mekânı farkına vararak değerlendirilmesini sağlanması amacıyla yararlı olacağına ve harita kullanımının mekânı algılama becerisini geliştirmek için gerekli bir araç olduğu*' (Safran ve Şengül, 2013:461) kanaati oluşturmaktadır.

Hayal veya aldatici görünüş kelimelerinin Latince karşılığı olan 'imegos' kelimesinden türemiş 'imaj' terimi Türkçe'de birçok anlamı ifade etmektedir. Şöyle ki birey zihininde tasarlanan hayal, özlem, duyu, bilinçsel oluşturulmuş herhangi nesne, olaylar, imge ves.(Akbaş, 2019:318).Ulağlı (2018) bir terim olarak'imaj'ı '*gerçek ile hayal, yanlış ile doğru, öznel ile nesnel, geçmiş ile bugün, tasarım ile yaratı arasındaki ilişkilerin doğurmuş olduğu anlamlı yapılar*' olarak belirtmiştir. (Ulağlı, 2018:8., akt., Akbaş, 2019:318). Şimşek (2018) imajın insan psikolojisine dayalı tanımını verirken '*zihindeki çağrışım, his, tutum ve izlenimler ile bunların olumlu/olumsuz değerlendirmelerinden meydana gelir. Sembolik bir görüntü biçiminde olan imaj, duyumsanmış olan şeyin zihinde bıraktığı iz ya da tasarımıdır. İmaj, imgelerin bir bileşeni olarak gerçekleşir*' diye belirtmektedir (s.03). Ayrıca insan belleğinde iki kategorisi bulunan imajın 'olumlu imgelerin' oluşmasından olumlu, 'olumsuz' imgelerin oluşmasındansa olumsuz kaynaklı oluştuğunu ve hayal ettirmeyi hedeflerkense hayal gücü vasıtasıyla karşıtı olduğunu zaman etkili anlam kazandırdığını belirtmekte fayda vardır (Akbaş, 2019:318).

Eğitimde bir bilim dalı olarak Tarih Eğitiminin Coğrafya bilimiyle olan disiplinlerarası bağlamında yukarıda bahsedilmiştir. Fakat, bir bilim dalı olarak Tarih Eğitimi, Psikoloji bilim disiplinleriyle de müşterek olması hatırlatılmamıştır. Bu bağlamda Odabaşı (2020) yapmış olduğu araştırmasında tarihsel olay ve algıların öğretilmesinde sorulara cevap ararken detayın motivasyon ve davranış merkezli çalışmalarıyla dikkat çeken Psikoloji'nin düşünür bilimadamları Sigmud Freud ve Erik Erikson'un çalışmalarında 'psikotarih' diye rastlanıldığını, Tarih disiplinindeyse 1960'lardan yaygınlaşmaya başladığını kaydetmiştir(s.131). Öte yandan iki bilimin kombinasyonunu oluşturan '*psikotarihin varlığını korumuş ve hatta farklı yaklaşımlar geliştirebilmiş olması bile kanımızca alan üzerine odaklanmak için yeterli bir gerekçe*' olarak nitelendirmiştir(Odabaşı, 2020:131). Bahsi geçen gelişmeler davranışın da bir nevi Psikoloji dalı olduğuna işaret etmekteyken, Pekdemir ve Turan (2018) yapmış oldukları çalışmayla davranış Psikolojisi bağlamında çalışmaları '*birey davranışlarının toplum, gerek psikoloji, gerek sosyoloji, gerekse endüstriyel psikoloji alanlarında birey davranışlarını açıklayan birçok teori ve yaklaşım geliştirdiğini*' (s.127)belirtmişlerdir.

Yukarıda yapılmış değerlendirmeler sonucunda, lise Tarih Eğitimi derslerinin Coğrafya bilimiyle ortaklaşa (haritalarla) öğretilmesi gerektiği vurgulanırken, Tarih Eğitiminin psikoloji bilimiyle olan bağı da psikotarih bağlamında ortaya çıkmıştır. Tarih Eğitiminin Coğrafyayla öğretilmesi konusu niteliksel olarak araştırılırken, komşu imajı bağlamında niceliksel olarak şimdiye kadar araştırılmamıştır. Ayrıca, bu çalışma disiplinlerarası imaj konusunun tarih eğitimi, psikotarih, coğrafya bilimleriyle müşterek öğrenilmesi, öğrencilerin coğrafi mekânı öğrenmelerinde harita ve tarih metinlerine yönelik bilgi, görüş ve davranışlarının ölçülmesi babında disiplinlerarası kombinasyonla ilk niceliksel çalışma olmasıyla bahsi geçen bu konuya yönelik çalışmayı bilime katkı sağlama ve yaklaşım olarak yenilik getirmekle de müşerreflendirmektedir. Farklı disiplinlerden yararlanılarak tarih eğitiminin

¹⁷Türkiye Cumhuriyeti Gazi Üniversitesi Tarih Eğitimi Anabilim Dalı Doktora Öğrencisi, Azerbaycan Cumhuriyeti Milli Aviasiya Akademisi Öğretim Üyesi Gazi Üniversitesi, Eğitim Bilimleri Enstitüsü Tarih Eğitimi Anabilimdalı Doktora Öğrencisi.Mail: suleymanov.elcin@mail.ru

bireylerin farklı felsefik ideoloji, teori, hafıza ve bellek, davranış açısından öğrenilmesi mantıksal olarak Tarih Eğitiminde yeni bir kombinasyonlu tarih eğitimi çalışması yaklaşımının bilimsel olarak öğrenilmesinin akademik camiaya da makul katkı sağlayacağı inancındayım.

Amaç

Bu çalışmada amaç, 8.,9.,10.,11. sınıf Azerbaycan Tarihi, Umumi Tarih ve 8.sınıf Ortak Türk Tarihi derslerini alan; ortaokul (*lise*) Tarih Eğitimi öğrencilerinin tarih dersliklerinin oluşturduğu Azerbaycan'la kara sınırının bulunduğu devletler içerisinde imaja yönelik tercihlerinde en çok hangi ülkeni ve ülkeye yönelik görüşlerindeyse en çok hangi ülkeyi komşu imajında tercih etmelerine yönelik davranışlarını tespit etmek olmuştur.

Alt Amaçlar

- 1.Komşu imajı çalışmasında Tarih Eğitimi öğrencilerinin sınıflara göre frekans dağılımında anlamlı farklılık var mı?
- 2.Komşu imajı çalışmasında Tarih Eğitimi öğrencilerinin cinsiyet dağılımında anlamlı farklılık var mı?
- 3.Komşu imajı çalışmasında Tarih Eğitimi öğrencilerinin maddi durumlarına yönelik anlamlı bir farklılık olmuş mu?
- 4.Komşu imajı çalışmasında Tarih Eğitimi öğrencilerinin çalışmaya katılım merak-davranışları nasıldır?
- 5.Komşu imajı çalışmasında Tarih Eğitimi öğrencilerinin kara sınırı ülkelere yönelik bilgi ve tercih davranışları nasıldır ve hangi ülkeni daha çok kara sınırı olarak tercih etmişlerdir?
- 6.Komşu imajı çalışmasında Tarih Eğitimi öğrencilerinin kara sınır ülkelerine yönelik komşu imajı görüş-davranışlarında komşu ülke imajında hangi ülkeni daha çok tercih etmişlerdir?

Yöntem

Çalışma Modeli

TDK (2021), çalışma yöntemini '*bir çalışma veya iş süresinde izlenen bilimsel ve metodik yöntem*' olarak nitelendirmiştir. Bu çalışma amacı doğrultusunda Nicel Araştırma Yönteminde Deneysel Model kullanılmakla gerçekleştirilmiştir. **İstanbul İşletme Enstitüsü (2020) Nicel Araştırma Yöntemi ve Nicel Araştırmalarda Deneysel Yöntemiyle tanımlamıştır:** '*Yaşanan olayları ve olguları nesnelleştirerek, gözlem yapılabilir hale getiren, ölçümleyebilen ve sayısal olarak ifade eden araştırma türüne nicel araştırma denir. Nicel araştırmada amaç, bireylerin toplum içindeki davranışlarını gözlemlemektir. Bunu deney yolu ile objektif bir şekilde ölçmek ve sayılarla açıklamaktır. Nicel araştırma yöntemlerinden deneysel yöntem ile belli değişkenlerin oluşturduğu etkilenme, farklılaşma aşaması incelenir. Yöntem iki veya ikiden fazla grup üzerinde uygulanabilir. İstatiksel veriler ile hareket edilir, gruplar arasında karşılaştırma yapılarak, değerlendirmeler ortaya konur.*'

Veriler

Bu çalışmanın verilerini 2020-2021 Akademik Yılı Bahar döneminde bir devlet ortaokulu (lisesi) olan Bakü Şehri 3 No'lu Devlet Tam Ortaokulunda eğitim gören, Azerbaycan Tarihi, Umumi (Genel) Tarih, Orta Çağ Tarihi ve Ortak Türk Tarihi derslerini alan; deneyde 8 ilâ 11. sınıf 68 öğrencisidir (N=68). Deney sorularını denekler şeklinde Kişisel Bilgi Formu ve Sınır Devletleri ve Komşu İmajı Ölçeğine doldurmakla elde edilen cevaplar bu çalışmanın verilerini oluşturmaktadır. Kişisel Bilgi Formunda Demografik bilgilere yer verilmiştir. Ayrıca, denek (öğrenci) katılımcılardan Köşker (2020) tarafından geliştirilmiş bahsi geçen ölçekte Azerbaycan'la kara sınırı olan 5 ülkeden sadece birini seçerek yazmakla ve o devletle olan ilişkiye yönelik görüş belirtmekle elde edilen tercih davranışlarındaki sayı da bu çalışmanın verilerini içermektedir.

Veri Toplama Araçları

Bu çalışmada veri toplama araçları olarak Kişisel Bilgi Formu, Komşu İmajı ve Sınır Ülke Tanımlama Ölçeği (Köşker:2020) kullanılmıştır. Verilerin toplanmasında araç olarak bahsi geçen ölçekler Microsoft Outlook Forms Programına aktarılarak link haline getirilmiş, sınıf gruplarına sunulmuş; veri toplama aracı olarak bu programda toplanan otomatik Microsoft Excel Programından JASP 0.14.0 sürüm programına aktarılarak depolanmış ve analiz edilmiştir.

Çalışma Grubu

Bu araştırmanın çalışma grubunu Bakü'de bir devlet lisesinde 2020-2021 Akademik Yılı Bahar döneminde eğitim gören 8.,9.,10.,11. sınıf öğrencileri oluşturmaktadır. Çalışma esnasında 68 öğrenciye ulaşılmıştır (N=68). Çalışma grubuna ulaşılması için aşağıdaki basamaklar izlenilmiştir:

- 1.Bahsi geçen Akademik Yılın Bahar dönemi başlarında tarih derslerinde her konuya yönelik gösterilmiş haritalara ve konu hakaniyetine dikkat etmeleri öğretmenler tarafından söylenilmiştir.
- 2.Microsoft Outlook Forms Linkiyle tüm katılımcılara ulaşılarak oluşturulmuş Demografik Ölçek, Komşu ve Sınır Ülke Tanımlama Ölçeği verilmiştir.
- 3.İlk olarak öğrencilerden Demografik Ölçeği Doldurmaları istenmiştir.
- 4.Daha Sonra öğrencilerden Köşker (2020) tarafından geliştirilen Komşu ve Sınır Ülke Tanımlama Ölçeği'nde Azerbaycan'la Kara Sınırı bulunan 5 ülke içerisinde **en az bir adet ülke** seçerek belirtmelerini ve o ülkenin Azerbaycan'la ilişkisi hakkında (imaj) belirtmeleri istenmiştir (Azerbaycan'ın kara sınırlarının bulunduğu ülkeleri görme amaçlı Ek-5'de yer alan haritaya bkz.).
- 5.Öğrencilerin vermiş oldukları yanıtlar JASP 0.14.0 sürümü programına aktarılarak farklı etken, yöntem (Binom, Tanımlayıcı) ve farklı değişkenlerle (Yaş,Cinsiyet, Sınıf, Maddi Durum) analiz edilmiştir.

6.Nihai olarak: Sınır Devleti Tercih ve Komşu İmajı Tercihine yönelik öğrenci görüşlerinde hangi ülkenin en çok tercih etmelerine yönelik davranışları bulunmuştur. Bu bağlamda öğrenci görüş ve davranış tercihlerine dayalı olarak: ortaokul tarih dersliklerinde yaratılan kara sınır devletleri-komşu imajı açısından yer alan konularda en çok ağırlık verilmesi bağlamında komşu ülkenin hangisi olması bulunularak amacı doğrultusunda sonuca varılmıştır.

Çalışma Sınırlılıkları

Bu çalışma amacı, alt amaçları doğrultusunda 8.,9.,10.,11 sınıfta eğitim gören; Azerbaycan Tarihi, Orta Çağ Tarihi, Umumi Tarih, Ortak Türk Tarihi dersliklerinde 2020-2021 Akademik Yılı Bahar döneminde görülen konuları kapsamakla sınırlıdır. Ayrıca, çalışma, evreni kapsamakla ve gönüllülük esasında deneyde iştirak etmeleriyle sınırlandırılmıştır. Çalışmada uzaktan eğitim nedeniyle denek kaybına yönelik herhangi önlemin alınmasının mümkün olmamasıyla sınırlıdır. Çalışma evrene dayalı örneklem seçilmesiyle sınırlandırılmıştır. Sınır Devleti ve Komşu İmajı Tamamlama Ölçeğinde en fazla tercih ülkeye yönelik öğrenci davranışını belirlemek amacıyla deneklerin sadece bir sınır devlet ve o devlete yönelik ilişki görüşünü belirtmekle sınırlandırılmıştır.

Varsayımlar

Bu çalışmada:

- Evrenolarak Bakü Şehri, Binegedi İlçesinde bir devlet ortaokulu/lisesi olan R.Aliyev adına 3 No'lu Okulun öğrencileri;
- Örneklem olarak 8 ilâ 11 sınıflarda tarih derslerini (8.sınıf Ortak Türk Tarihi de) alan, farklı yaş grubundan olan öğrencileri;

• Okul Müdüriyeti ve Öğretmenleri tarafından ve Çalışma Ölçeklerinde de belirtildiği gibi Azerbaycan Anayasası'nın ilgili maddesinde de belirtildiği gibi, kendi rızalarıyla gönüllülük esasında çalışmaya katılan ve çalışmayı istedikleri vakit bırakma hukukuna sahip toplamda 68 öğrenciden çalışmayı tamamlayan 50 öğrencisi, davranış görüşü kısmında bilgi paylaşan 40 öğrenci;

- Evrenedayalı örneklem seçimine gidilmesi;
- Bağımsız değişkenin manipüle edildiği;

Varsayım olarak kabul edilmiştir.

Veri Toplama ve Analiz

Bu çalışmada veriler verilerin toplama araçları vasıtasıyla gerçekleştirilmiştir. Çalışmada Kişisel Bilgi Formu ve Köşker (2020) tarafından geliştirilen Komşu İmajı ve Sınır Ülke Tanımlama Ölçeği kullanılarak veriler toplanılmıştır. Covid-19 Küresel Salgınından kaynaklı olarak Bakü ortaokullarında (liselerde) çevrimiçi eğitimin devam etmesi nedeniyle, önceden geliştirilmiş Kişisel Bilgi Formu ve Köşker (2020) tarafından geliştirilen Komşu ve Sınır Ülke Tanımlama Ölçeği Microsoft Outlook Forms Programına aktarılarak link haline getirilmiş, öğretmenler tarafından 20 dakikalık süreyle aynı anda 8.-9.-10.-11. sınıflara uygulanmış katılım gönüllülük esasıyla gerçekleştirilmiştir. 68 öğrenciden 50 öğrenci Sınır ve Komşu İmajı çalışmasına katılmıştır. Elde edilen veriler otomatik olarak Microsoft Excel Programına toplanılmış, Amsterdam Üniversitesi tarafından geliştirilen JASP 0.14.0 Sürüm Programına depolanarak analiz edilmiştir.

Hipotez, Bağımsız ve Bağımlı Değişken

Bu çalışmada Azerbaycan ortaokul veya liselerinde 2020-2021 Akademik Yılı Bahar döneminde görülen Tarih Eğitimi derslik kitaplarındaki konu metinleri çalışmanın bağımsız değişkenidir. Sınır devleti, o devlete yönelik denek (öğrenciler) görüş bildirme tercih ve davranışları (yaş, cinsiyet, sınıf düzeyi faktörüyle de) testin bağımlı değişkenleridir. Bağımsız değişkene yönelik test edilerek ölçülen bağımlı değişkenler bu çalışmanın hipotez ve alt hipotezlerini oluşturmaktadır.

Bağımsız Değişken Seçiminde Manipülasyon

Bahsi geçen çalışmada bağımsız değişken farklı bilim dallarında literatürlerinden yararlanılmakla, kombinasyonlu olarak Tarih Eğitiminde komşu imajının öğrenilmesi bağlamında Tarih Eğitimi alanına getirilmesiyle manipüle edilmiştir. (Ardi Gelecek Sayıda)

KAYNAKÇA

1. Akbaş, E. (2019). Yayın kritiği: Dünyada Türk imajı: Tarih ders kitaplarındaki durum, A. Şimşek (Ed.), *Türk Tarih Eğitimi Dergisi*, 8(1), ss. 317-341. <https://dergipark.org.tr/pub/tuhed/issue/43050/568760>
2. Bircan, T, Safran, M. (2013). Tarih Öğretiminde Haritaların Önemi ve Kullanımı, *Ahi Evran Üniversitesi Kırşehir Eğitim Fakültesi Dergisi*, 14 (2) , 461-476 . <https://dergipark.org.tr/en/pub/kefad/issue/59471/854622>
3. **İstanbul İşletme Enstitüsü (2020). Nicel Araştırma Nedir?** [https://dergipark.org.tr/tr/pub/iuiueyd/issue/42837/517884](https://www.iienstitu.com/blog/nicel-arastirma-nedir#:~:text=ne%20anlama%20gelir%3F-Ya%C5%9Fanan%20olaylar%C4%B1%20ve%20oluglar%C4%B1%20nesnelle%C5%9Ftirerek%2C%20g%C3%B6zlem%20yap%C4%B1labilir%20hale%20getiren%2C%20C3%B6l%C3%A7%20ve%20say%C4%B1larla%20a%C3%A7%20C4%B1klamakt%C4%B1r.31.05.2021 tarihinde alınmıştır.
4. Köşker, N. (2020). Öğretmen Adaylarının Türkiye'ye Komşu Ülkelere İlişkin İmajları . <i>International Journal of Geography and Geography Education</i> , (41), 13-35 .
5. DOI: 10.32003/igge.650842
6. Malkoç, S, Ata, B. (2021). Sosyal Bilgiler Öğretmenlerinin Vatandaşlık Tiplerinin Belirlenmesi, <i>Ankara University Journal of Faculty of Educational Sciences (JFES)</i> , (Gelecek Sayı) , 459-496 . DOI: 10.30964/aujebfd.897458
7. Mendes Pekdemir, İ, Dönmez Turan, A. (2019). Davranış Teorilerinin Bireysel, Sosyal ve Normatif Açından Kavramlaştırılması: BSN Davranış Modeli Önerisi . <i>İstanbul Üniversitesi İşletme Fakültesi İşletme İktisadi Enstitüsü Yönetim Dergisi</i>, 29 (85) , 127-186 . Retrieved from <a href=)
8. Şimşek, A. (Ed). (2018). *Dünyada Türk İmajı: Tarih Ders Kitaplarındaki Durum*. Ankara: Pegem Yayıncılık.
9. TDK (2021). Çalışma Yöntemi. <https://sozluk.gov.tr/> 31.05.2021 tarihinde alınmıştır.
10. Yılmaz Odabaşı, H. (2020). Psikotarihin Tarihi: Yaklaşımlar ve Tartışmalar. Universal

11. *Journal of History and Culture*, 2 (2), 131-152. <https://dergipark.org.tr/en/pub/tjhic/issue/57616/784206>

12. <https://www.google.com/search?source=univ&tbm=isch&q=Azerbaycan+Haritasi&sa=X&ved=2ahUKEwjy7M2B8vPwAhU9DGMbHcVrBgEQ7Al6BAgDEFG&biw=1366&bih=625#imgrc=dbbRFOMGYm7OSM>

13. **Anahtar Kelime:** *Komşu İmajı, Sınır Devletler, Davranış Tercihi, Tarih Eğitimi,*

İmaj Ölçme, Davranış Psikolojisi, Psiko Tarih

Keyword: *Neighbor Image, Border States, Behavior Preference, History Education, Image Measurement, Behavioral Psychology, Psychohistory.*

Ключевое слово: *образ соседа, приграничные государства, предпочтения поведения, историческое образование, Измерение имиджа, поведенческая психология, психоистория.*

Öz

Bu çalışma kendi amacı doğrultusunda, ortaokullarda Tarih Eğitimi derslik konu metinlerinin öğrenciler üzerinde kazandırdığı kara sınır devletlerine yönelik görüşlerinde komşu imajı davranışlarını öğrenmeyi hedeflemiştir. Tarih Eğitimi dersliklerinde hazırlanan metinlerin o ülkenin kara sınırı ve oluşturduğu imaj hakkında coğrafya disiplinlerinin önemi vurgulanmıştır. Haritalarla tarih öğrenmenin faydası üzerinde durularak değerlendirmeler yapılmıştır. Fakat, dersliklerin öğrencilerde oluşturduğu komşu ülke imajını ölçme amaçlı bir nevi tartı rolunu oynayan kazandırılmış davranış psikolojisi: psikotarih alanlarıyla birlikte niceliksel olarak öğrenilmesi bağlamında ilk niceliksel inovasyon çalışma olmasıyla da önem arz etmektedir. Çalışmanın doğasına binanen Tarih Eğitimi derslikleri komşu imajı davranış tercihi oluşturduğundan, derslik konu metinleri bağımsız değişken olarak manipule edilirken, bu derslik metinlerinin oluşturduğu mekân algılama, sınır devletleri ve bu devletlere yönelik dersliklerin oluşturduğu bilgiler bağlamında sınır devletlere bakış açısında farklı etkenlerle öğrenci davranışlarının öğrenilmesi çalışmanın bağımlı değişkendir. Çalışmanın everini Bakü’de bir devlet okulu olan, R.Aliyev isimli 3’No’lu Okulun 8-11. sınıflarında 2020-2021 Akademik Yılı Bahar Döneminde eğitim gören öğrencilerdir. Tarih Eğitimi derslerine binaen çalışma yürütülmüş, öğrenciler Azerbaycan’ın sınır devletleri ve o devlete yönelik davranışları belirlenmiş, derslik metinlerinin öğrencilerde oluşturduğu davranış öğrenilmiştir. Çalışma sonucunda tarih ders kitapları metinlerinin öğrenciler üzerinde 5 sınır devletleri içerisinde oluşturduğu en çok bilgi Türkiye Cumhuriyeti olduğu, yine o devletlere yönelik görüş davranışlarında, en çok Türkiye Cumhuriyeti’ni tercih ettikleri, ve komşu imajı konumunda da yine Türkiye Cumhuriyeti’ni en çok tercih ederek dost ülke kategorisinde görünümünün olduğunu belirterek kazanılmış davranış psikolojisi sergilemişlerdir. Bilime yenilik getirme açısından ve bir nevi katkı sağlamakla, bir çalışma örneklem modeli olarak geliştirilmiş bu eser tüm devletlere, o devletlerin Tarih Eğitimi kitap yazarlarına, derslik kitaplarında oluşturdukları imaj politikasını ölçmelerine de imkan sağlaması bağlamında da fayda sağlamaktadır.

PREFERENCE BEHAVIOR OF HISTORY STUDENTS IN THEIR VIEWS ON THE IMAGE OF NEIGHBORS

Abstract

For its purpose, this study aimed to learn the behavior of neighbors in their students on land border states, which were acquired by the texts of history education classrooms on students in middle schools. The texts prepared in history education classrooms emphasized the importance of geography disciplines about the land border of that country and the image it creates. Assessments have been made with emphasis on the benefit of learning history with maps. But it is also important that it is the first quantitative innovation study in the context of quantitative learning along with psychohistorism: acquired Behavioral Psychology, which plays a kind of weighing role aimed at measuring the image of the neighboring country that classrooms create in students. Because the neighboring image of history education classrooms based on the nature of the study creates a behavior preference, classroom subject texts are manipulated as independent variables, the perception of the space created by these classroom texts, learning student behavior with different factors in terms of border states in the context of border states and information created by classrooms for these states is a dependent variable. Universe of the study is a public school in Baku, The 3rd School named after R.Aliyev is 8-11. students in their classes are enrolled in the Spring Semester of the 2020-2021 Academic Year. History education courses were conducted, students determined the border states of Azerbaijan and their behavior towards that state, and classroom texts were learned about the behavior of students. As a result of the study of texts in the 5 border states history textbooks that students have the most information on the Republic of Turkey was created is, again, state that the behavior of the view towards the Republic of Turkey's most preferred and also the position of the image by choosing the most friendly neighboring countries of the Republic of Turkey in category view, stating that gotten by behavioral psychology are taken. This article, also developed as a study sample model in terms of bringing innovation to science and making a kind of contribution to all states, it also benefits the authors of history education books in the context of allowing them to measure the image policy they have created in their classroom books.

ПРЕДПОЧТИТЕЛЬНОЕ ПОВЕДЕНИЕ УЧАЩИХСЯ ИСТОРИИ В ИХ ВЗГЛЯДАХ НА ОБРАЗ СОСЕДЕЙ

Резюме

По своей цели данное исследование было направлено на изучение поведения соседей у своих учени-

ков на сухопутных границах государств, которые были усвоены по текстам уроков истории на учениках средних школ. В текстах, подготовленных в классах исторического образования, подчеркивалась важность географических дисциплин о сухопутной границе этой страны и создаваемом ею имидже. Оценки проводились с упором на пользу изучения истории с помощью карт. Но важно также, что это первое количественное инновационное исследование в контексте количественного обучения наряду с психоисторизмом: приобретенная поведенческая психология, которая играет своего рода взвешивающую роль, направленную на изменение образа соседней страны, который создают классы у студентов. Поскольку соседний образ классов с историческим образованием, основанный на характере исследования, создает предпочтение поведения, тексты предметов в классе манипулируются как независимые переменные, восприятие пространства, создаваемого этими текстами в классе, обучение поведению учащихся с различными факторами с точки зрения границ штатов в контексте приграничных штатов, и информация, создаваемая классами для этих штатов, является зависимой переменной. Вселенная исследования – государственная школа города Баку, 3-я школа имени Р.Алиева 8-11. Студенты своих классов зачисляются на весенний семестр 2020-2021 учебного года. Были проведены курсы по истории, учащиеся определили приграничные государства Азербайджана и их поведение по отношению к этому государству, а также были изучены классные тексты о поведении учащихся. В результате изучения текстов в учебниках истории 5 приграничных государств было создано, что учащиеся имеют больше всего информации о Турецкой Республике, и снова констатируется, что поведение взглядов в отношении Турецкой Республики является наиболее предпочтительным, а также позиция изображения, выбрав наиболее дружественные страны-соседи Турецкой Республики в категории, заявив, что взяты данные, полученные с помощью поведенческой психологии. Эта статья также разработана в качестве образца для исследования с точки зрения внедрения инноваций в науку и внесения своего рода вклада во все государства. Она также полезна авторам учебников по историческому образованию, поскольку позволяет им изменить созданную ими имиджевую политику. в своих классных учебниках.

RƏYÇİ: dos. L.Ələkbərova

Гюльнар Расулова

ПИСЬМЕННАЯ РЕЧЬ КАК КОММУНИКАТИВНАЯ ПОТРЕБНОСТЬ

Задачей обучения письменной речи на начальном этапе обучения является обучение технике письма как подготовительного этапа для овладения письменной речью. Целесообразным является одновременное введение букв и звуков. Обучение русской графике проводится с помощью упражнений, направленных на формирование и закрепление графических навыков. Тексты упражнений строятся в зависимости от уровня освоения пройденного материала студентами на заранее отработанной лексике и не несут в себе новой информации. Но по мере расширения лексического запаса переходят к формированию навыка и умения выделения главной информации.

Специфика письменной речи — уровень контролируемости. Контроль проводится при помощи разных видов диктантов, изложений.

Изложение — является письменным речевым упражнением. Функции изложения: закрепление языкового материала, контроль его усвоения. Изложение является ступенью для перехода к сочинению, самостоятельным речевым упражнениям для выработки умения излагать в письменной форме содержание прочитанного или прослушанного текста.

Сочинение как письменное речевое изложение является более трудным по сравнению с изложением. Целесообразно на начальной этапе обучения связывать тему сочинения с пройденной лексической темой («Семья», «Мой город» и др.).

Конспектирование — краткое изложение, или краткая запись содержания прочитанного или прослушанного — труднейший вид речевой деятельности студентов. Одна из главных целей на начальном этапе обучения русскому языку — заложить основу навыков и умений в данном виде учебной работы. Обучение должно вестись с учетом того, с какими трудностями студенты сталкиваются на основном и продвинутом этапах обучения при записях лекций и конспектировании печатных источников по специализированным дисциплинам. При методичном обучении используются все виды упражнений и сочетание их с традиционным обучением языку. Так, для обучения и отработки умения скоростной записи и оперативного заимствования знакомых словосочетаний предлагаются такие упражнения, как словарный диктант, диктант словосочетаний, фразовый диктант, выборочный диктант, письменные ответы на вопросы. Студентам обязательно надо познакомиться с разными типами соединения предложений. А в этом большое значение имеют союзы.

Сначала рекомендуется разработать учебный материал или его часть на уровне текста, а для этого надо овладеть навыками анализа, касающегося структуры, содержания текста. В первую очередь рассматривается содержание, тематические линии, которые являются основой, сущностью текста.

Охват тематических линий происходит в несколько этапов:

- 1) определение темы («О чём идет речь?») в одном предложении;
- 2) выделение тематических линий, т.е. тех ключевых слов и выражений, которые служат опорой для понимания текста.
- 3) осмысление текста с помощью «ключевых» слов.
- 4) письменное изложение текста с помощью ключевых слов и выражений.

Письменные коммуникативные потребности проявляются в различных ситуациях общения, когда приходится оформлять официально-деловые бумаги. Изучение ситуации социально-бытовой и социально-культурной сфер общения помогло выявить следующие виды письменных жанров:

- 1) официально-деловая документация;
- 2) личностно — деловая документация;
- 3) документы общественно-публицистического характера.

В каждой группе письменных жанров можно выделить типы письменных документов. К официально-деловой документации можно отнести «деловые» документы (заявления, объяснительные записки, объявления) и стандартные бланки, формуляры (почтовые открытки, конверты, бланки почтовых переводов, бланки для получения книг в библиотеке и др.)

Личностно-деловая документация включает поздравительные открытки, телеграммы, письма дружеского характера, письмо официального характера.

К документам общественно-публицистического характера относятся заметки (в газету, стенгазету, многотиражную печать), тексты выступлений на вечерах, встречах, митингах, доклады на художественные темы.

Каждый из выделенных документов представляет собой целостное речевое высказывание, имеющее строго обозначенные речевые и языковые средства и отличаются композиционным постоянством.

Прослеживаются определенные закономерности ввода, развёртывания и завершения информации в дипломатических документах (Нота, Коммюнике и др.). Наибольшей степени «жестокости» характеризуется структура текстов договоров, что вызвано назначением этих документов и сложившимися этикетными требованиями их оформления.

Раздел «Письменное восприятие и письменное изложение» включает конструкции, имеющие в своем составе причастные и деепричастные отглагольные образования, типичные для письменной формы газетно-

публицистического и научно-популярного стиля, без которых не может быть достаточно полного восприятия лекций, докладов, радио и телевизионных передач.

Программа при обучении письменной речи ставит следующие задачи:

- Начальный этап: Обучение технике письма как подготовительный этап для овладения письменной речью.

- Специфика письменной речи по отношению к устной. Письменная речь как умение выразить мысль в письменной форме. Письмо как средство обучения вообще и как ступень к овладению письменной речью.

- Обучение русской графике, орфографии и пунктуации. Упражнения, направленные на формирование графических навыков.

- Письмо как реализация графических навыков на основе владения графической и орфографической системой русского языка; письменная речь как умение выражать мысль в письменной форме. Специфика письменной речи по отношению к устной (уровень контролируемости, отбор лексики и грамматики).

- Обучение письму. Овладение графическими навыками написания всех букв русского языка как в отдельности, так и в связной письменной речи. Целесообразность введения русских букв одновременно со звуками русского языка. Упражнения, направленные на формирование графических навыков.

- Диктанты, их виды.

- Изложение как письменное речевое упражнение. Функции изложения: закрепление языкового материала и контроль его усвоения; ступень для перевода к сочинению; самостоятельное речевое упражнение с целью выработки умения излагать в письменной форме содержание прочитанного или прослушанного текста.

- Сочинение как письменное речевое упражнение. Трудность сочинения по сравнению с изложением. Целесообразность на начальном этапе связывать тему сочинения с пройденной лексической темой.

- Обучение написанию частного бытового письма. Типы упражнений, направленные на усвоение основных закономерностей письменной формы речи.

Формирование умения составлять разные типы планов. Составление и запись вопросного плана к текстам для чтения.

- Запись со слуха с предварительным проговариванием базового языкового материала и вопросного плана, предложенного преподавателем к тексту для аудирования.

- Составление и запись сводного вопросного плана к теме.

- Запись тезисов, предложенных преподавателем к тексту для ознакомительного чтения.

- Формулирование и запись вопросов к тексту для изучающего чтения.

- Запись со слуха проблемных вопросов к теме, предложенной преподавателем. Запись базового языкового материала к теме.

- Составление и запись сводного плана к тексту для изучающего текста.

- Запись под диктовку вопросов, составленных преподавателем к теме «Географическое положение и природные условия»:

а) Азербайджана

б) района, откуда приехал студент.

- Запись со слуха проблемных вопросов к теме, предложенной преподавателем.

- Запись в качестве плана вопросов, имеющихся при тексте для изучающего чтения.

- Составление и запись назывного плана к тексту для изучающего чтения.

- Запись со слуха с предварительным проговариванием базового языкового материала и назывного плана, предложенных преподавателем к тексту для аудирования.

- Составление и запись сводного назывного плана к теме.

- Запись назывного плана, предложенного к тексту для ознакомительного чтения.

Формирование умения конспектировать тексты по общественно-политическим дисциплинам с листа:

- Запись сокращенного варианта смысловых фрагментов текста для изучающего чтения в виде одного или нескольких предложений, передающих основную информацию языковыми средствами исходного текста.

- Запись смысловых фрагментов с использованием общепринятых символов и сокращенной записи слов.

Формирование умения конспектирования со слуха:

- Запись и озвучивание математических, физических и химических символов.

- Запись базового языкового материала. Письменные ответы на вопросы. Составление и запись плана прочитанного текста.

- Сокращение текста за счет исключения второстепенной информации и лексических и синтаксических эквивалентов.

- Краткое письменное изложение главной информации текста с опорой на формулы и языковой материал.

Формирование и запись ответа-резюме на вопрос о содержании текста:

- Запись со слуха проблемных вопросов к теме, предложенных преподавателя.

- Запись и озвучивание формулы. Синхронная запись за диктором языкового материала и предложе-

ний после предварительного прослушивания и проговаривания.

-Сокращенная запись за счет эквивалентных замен главной информации предложения после предварительного прослушивания.

- Письменные ответы на вопросы после двукратного прослушивания.
- Прослушивание части лекции в замедленном темпе с вычленением и записью формул.
- Повторное прослушивание части лекции и синхронная сокращенная запись главной информации.
- Запись тезисного плана или конспекта текста для изучающего чтения с использованием сокращения

слов.

Формулирование и запись ответа-резюме на вопрос содержания части лекции:

-Запись сокращенного варианта за счет исключений слов, передающих дополнительную информацию.

- Прослушивание всей лекции целиком и в паузе между частями, запись назывного плана.
- Третье прослушивание лекции в обычном темпе и синхронная запись конспекта со слуха.

Формирование умения конспектировать со слуха:

- Синхронная запись формул за диктором, синхронная запись за диктором базового языкового материала.

- Сокращенная запись прослушанных предложений с использованием символов. Прослушивание части лекции в среднем темпе и сокращенная запись главной информации.

- Прослушивание отрывка из лекции в замедленном темпе, вычленение главной информации и сокращенная её запись одним предложением.

-Запись тезисов – резюме к тексту для чтения:

Совершенствование умения конспектировать с листа на материале текстов по философии:

-Запись сокращенного варианта текста по предложениям.

-Ознакомление с наиболее распространенной формой тезисного изложения текста: классификация явления или утверждение.

Формирование и запись основных положений текста в виде тезисов по проблеме, указанной в заглавии текста, с опорой на предварительно составленный план:

-Письменное воспроизведение информативного содержания текста для ознакомительного чтения с опорой на тезисный план.

- Запись сокращенного варианта текста по абзацам.

- Запись со слуха проблемных вопросов, предложенных преподавателем к тексту для аудирования.

- Запись основных положений текста в виде тезисов.

- Составление и запись плана и обобщающего тезиса- резюме к тексту для ознакомительного чтения.

- Запись обобщающих вопросов к тексту по профилирующей специальности. Синхронная запись под диктовку названия текста, тезисов или плана составленного преподавателем и раскрывающего содержание текста для аудирования.

- Запись проблемных вопросов к тексту для зрелого чтения.

- Составление и запись обобщающего тезиса, выражающего основную мысль текста (тезис- резюме).

Формирование умения аннотировать текст. Знакомство с особенностями текста аннотации и запись этих особенностей:

- Построение на базе тезисов связного текста аннотации.

- Аннотирование текста для реферативного чтения.

- Письменное формулирование тезисов, на базе которых составляется аннотация.

- Составление и запись сводного тезисного плана на материале текстов для зрелого чтения.

Формирование умения составлять реферат- конспект. Знакомство с особенностями текста реферата-конспекта:

-Запись особенностей текста реферата.

- Включение в текст оценки.

- Оформление композиционных частей: вступления, основной части, заключения.

- Составление реферата- конспекта по тексту для реферативного чтения.

Формирование умения составлять реферат-обзор. Знакомство с особенностями текста реферата-обзора:

- Запись последовательности операций при составлении реферата-обзора.

- Запись сводного плана двух текстов, подлежащих реферированию.

- Запись тезисов, на базе которых составляется реферат.

- Объединение тезисов в связный текст. Включение в текст оценки.

- Запись со слуха в виде конспекта или тезисов основного информативного содержания вступительной и заключительной лекции.

- Составление реферативного плана или тезисов собственного высказывания.

- Составление развернутого плана или тезисов собственного высказывания.

- Аннотирование текста для реферативного изложения.

- Составление реферата- обзора для реферативного чтения на тему.
- Запись со слуха в виде конспекта или тезисов основного материала рассказа преподавателя.
- Составление аннотации текста для реферативного чтения в соответствии с профилирующей специальностью.
- Запись предложенных преподавателем вопросов и самостоятельно составленный развернутого плана.

- Запись элементов аннотации, наиболее употребляемых конструкций.
- Запись основной информации на уровне абзаца.
- Запись сложных языковых структур, грамматических конструкций.

В результате работы по данной программе учащиеся должны:

- а) уметь построить связное высказывание в пределах изучаемой тем.
- б) уметь аргументировать свое высказывание;
- в) уметь составить письменный рассказ (сообщение) на изученную тему, содержащий элементы описания и повествования;
- г) уметь написать деловое письмо;
- д) уметь составить конспект лекции, статьи, выступления, доклада);
- е) уметь написать деловые бумаги (заявление, доверенность, пригласительные билеты) уметь заполнить почтовый телеграфный бланк (требование в библиотеке);
- ё) уметь составить тезисы, аннотацию, реферат на научную или общественно-политическую тему;
- ж) уметь написать сочинение на предложенную тему.

Данная научная статья раскрывает содержание программы одного из разделов общей Программы по русскому языку. Она представляет собой рекомендации при обучении учащихся письменной речи, как на начальном этапе обучения, так и на продвинутом этапе обучения. Статья адресована преподавателям русского языка, работающим с иностранными студентами. Он может быть использована при написании учебников и пособий, так как освещает основные задачи по развитию навыков и умений в области письма (письменного восприятия и письменного изложения).

Список использованной литературы:

1. Лебедева Е.К. Коммуникативные варианты высказываний со значением внутреннего эмоционального состояния человека. Институт русского языка им. А.С.Пушкина, 1990
2. Благодрава Н.В., Маслова Н.М., Николаева Н.В. Роль реферирования при обучении письменной речи студентов – иностранцев в системе занятий по практике речи. «Русский язык», Москва, 1990
3. Бутакова Е.С. «Совершенствование содержательной стороны профессиональной научной речи иностранных учащихся на основе «лексических блоков» и текстов по специальности. Материалы МАПРЯЛ, 1989
4. Ишанова Т.П. К определению объектов тестирования коммуникативной компетенции пишущего на продвинутом этапе обучения русскому языку в национальной школе. «Русский язык», Москва, 1988
5. Исмагилова О.А., Кунцева И.Н. Один из подходов к определению уровня обученности иностранных учащихся продуктивной письменной речи. Институт русского языка им. А.С.Пушкина, 1991.
6. Смирнова Н.И. К вопросы методической интерпретации коммуникативных интенций в учебниках русского языка. МАПРЯЛ, 1992
7. Снегурова М.А. Некоторые формы контроля монологической речи. Институт русского языка им. А.С.Пушкина, 1989
8. Чуликова Л.К. Обучения письму как составная части обучения иностранцев русскому языку. Международной конференции по вопросам русского языка и литературы. М., 1990
9. Колесникова Н.И. От конспекта к диссертации. Учебное пособие. Изд-во Флинта, 2006

Резюме

Данная научная статья раскрывает содержание программы одного из разделов общей Программы по русскому языку. Она представляет собой рекомендации при обучении учащихся письменной речи, как на начальном этапе обучения, так и на продвинутом этапе обучения. Статья адресована преподавателям русского языка, работающим с иностранными студентами. Он может быть использована при написании учебников и пособий, так как освещает основные задачи по развитию навыков и умений в области письма (письменного восприятия и письменного изложения).

Ключевые слова: обучение, навыки

RƏYÇİ: dos. E.Vəliyeva

XARİCİ DİLİNİN TƏDRİSİNDƏ ŞİFAHİ NİTQIN ROLU

Xarici dilin tədrisi prosesində tələbələr şifahi nitqə yiyələnməsi üçün ancaq sözləri bilmək kifayət deyil, onlar öyrəndiyi sözlərdən istifadə edib cümlə qurmağı və bu sözləri cümlədə əlaqələndirməyi də bacarmalıdır. Təcrübədən bildiyimiz kimi, çox vaxt tələbələr geniş söz ehtiyatına malik olmalarına baxmayaraq, öz fikirlərini xarici dildə sərbəst ifadə edə bilmirlər; yəni həmin sözləri düzgün tələffüz etmir və onlardan cümlə qura bilmirlər. Məhz buna görə də tələbələri şifahi nitq bacarıq və vərdişlərinə möhkəm yiyələndirmək üçün hələ tədrisin ilk mərhələsindən onlara fonetika, lüğət və qrammatika sahəsində verilən biliklər praktik məqsədə yönəldilməli, bu biliklər şifahi nitq bacarıq və vərdişlərinə çevrilməlidir. Hər bir müəllim buna həm dərstdə (oxu, yazı və qrammatikanın tədrisi zamanı), həm də dərstdənkənar işlərin icrası zamanı nail ola bilər. Tələbəni şifahi nitq vərdişinə yiyələndirmək çox mürəkkəb bir prosesdir.

Müəllim tələbələr şifahi nitqinin inkişafı ilə bağlı qarşısında qoyulan başlıca məqsəd - tələbələri müəyyən söz ehtiyatına və nitq vərdişlərinə yiyələndirməkdən ibarətdir. Bu məqsədə müvəffəqiyyətlə nail olmaq üçün, hər şeydən əvvəl tələbələr lüğət ehtiyatını müntəzəm olaraq və ardıcıl şəkildə genişləndirmək tələb olunur. Onların öyrənmiş olduqları sözləri oxu, yazı, şifahi söhbətlər və s. yollarla elə möhkəmlətmək lazımdır ki, onlar istənilən vaxt həmin sözlərdən nitq prosesində çətinlik çəkmədən istifadə edə bilsinlər.

Şifahi nitqə yiyələnmək üçün ancaq sözləri bilmək kifayət deyil, tələbə öyrəndiyi sözlərdən istifadə edib cümlə qurmağı və bu sözləri cümlədə əlaqələndirməyi də bacarmalıdır. Təcrübədən bildiyimiz kimi, çox vaxt tələbələr geniş söz ehtiyatına malik olmalarına baxmayaraq, öz fikirlərini xarici dildə sərbəst ifadə edə bilmirlər; yəni həmin sözləri düzgün tələffüz etmir və onlardan cümlə qura bilmirlər. Məhz buna görə də tələbələri şifahi nitq bacarıq və vərdişlərinə möhkəm yiyələndirmək üçün hələ tədrisin ilk mərhələsindən onlara fonetika, lüğət və qrammatika sahəsində verilən biliklər praktik məqsədə yönəldilməli, bu biliklər şifahi nitq bacarıq və vərdişlərinə çevrilməlidir. Hər bir müəllim buna həm dərstdə (oxu, yazı və qrammatikanın tədrisi zamanı), həm də dərstdənkənar işlərin icrası zamanı nail ola bilər. Tələbəni şifahi nitq vərdişinə yiyələndirmək çox mürəkkəb bir prosesdir.

Bu mürəkkəblik ondan irəli gəlir ki, tələbəyə xarici dildə ifadə olunmuş nitqi əvvəlcə dərk etdirməklə anlatmaq, sonra isə öyrəndiyi dil hadisələrinə əsasən öz fikrini xarici dildə ifadə etməyi öyrətmək tələb olunur.

Başqasının nitqini anlamaq və xarici dildə danışmaq bacarıq və vərdişlərini inkişaf etdirmək üçün müəllim çalışmaları seçərkən asandan çətinə prinsipinə riayət edərək, əvvəlcə tanıma, anlama səciyyəli çalışma aparmalı, sonra tədrisən yaradıcı xarakter daşıyan çalışmalara keçməlidir.

Xarici dil üzrə şifahi nitq vərdişinin yaradılmasında mühüm rol oynayan amillərdən biri də ana dilidir.

Müşahidələr göstərir ki, xarici dil təliminin ilk mərhələsində tələbə nəinki həmin dildə sadə bir fikri ifadə etməkdə çətinlik çəkir, hətta o, başqasının nitqini də qavrayıb dərk edə bilmir; müəllimin söylədiyi sadə bir cümləni ondan bir neçə dəfə təkrar etməyi xahiş edir, tanış olmayan sözlərin hamısını ana dilinə tərcümə etdikdən sonra cümləni başa düşə bilər; söylənilən ifadə tamamilə tanış sözlərdən ibarət olsa da, tələbənin şüurunda lazımi məfhumu canlandırmır. Deməli, xarici dil təliminin ilk mərhələsində naməlum sözlər yalnız ana dili vasitəsilə II signal sistemi ilə bağlıdır. Ona görə də xarici dili tələbə ana dili əsasında dərk etməlidir. Beləliklə, təlimin ilk mərhələsində daxili nitq vərdişinin inkişafı ilə əlaqədar olaraq, ana dilinin rolu getdikcə azalır. Əgər tələbə əvvəllər xarici dildə eşitdiyi və oxuduğu cümləni mütləq ana dilinə tərcümə edirdisə, bir qədər sonra yalnız çətin cümlələri tərcümə etməyə başlayır.

Şifahi nitq vərdişi təkmilləşdikcə tələbə tədrisən ana dilinin köməyi olmadan xarici dildə danışmağa başlayır. Deyilənlərdən aydın olur ki, şifahi və yazılı nitqin təlimində xarici dildən ana dilinə və ya əksinə, ana dilindən xarici dilə tərcümələr xüsusi yer tutmalıdır. Tərcümə zamanı əsas ifadələr, söz və söz birləşmələrini seçərək tələbəyə cümlənin mənasını, tərcüməsini başa düşməyə imkan verməliyik.

Şifahi nitqin xarakterik xüsusiyyətləri.

Bildiyimizə görə canlı dil dialoq və monoloq kimi iki formada təzahür edir. Dialoq formalı nitqin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu nitq prosesində iki və daha çox şəxs iştirak edir. Onların hər biri həm başqasının nitqini dinləyir, həm də özləri danışirlar. Dialoqda iştirak edənlərin nitqi adətən qısa, konkret və çox sadə olur.

Monoloq formalı nitqin xüsusiyyəti isə ondan ibarətdir ki, belə ünsiyyət prosesində bir neçə adam iştirak edir. Lakin bu adamlardan biri danışır, qalanları isə onu dinləyir. Məhz buna görə də monoloq formalı nitq həmişə ardıcıl, məqsədəuyğun və düşünülmüş xarakter daşıyır.

Xarici dil proqramlarında göstərilir ki, tələbələr monoloq formalı nitq vasitəsi ilə qısa məlumatlar verməyi, dialoq formalı nitqdə isə xarici dildə söhbət aparmağı bacarmalıdırlar.

Şifahi nitqə yiyələnmək üçün tələbələr iki növ bacarıq: anlama və danışma bacarığı kəşf etməlidirlər. Anlama bacarığı əvvəllərdə mənimsənilmiş və dərk olunmuş dil materialı əsasında xarici dildə söylənilən fikrin başa düşülməsindən ibarətdir. Danışma isə fəal proses olub, fikrin şüurlu surətdə xarici dildə ifadəsi deməkdir. Şifahi nitqin bu iki cəhəti bir-biri ilə sıx surətdə əlaqədardır. Anlamaq üçün xarici dili dərk etməyə, başa düşməyə xidmət edən bacarıq və vərdişlər yarada biləcək çalışmalar, fikri xarici dildə ifadə etmək üçün isə da-

¹⁸ BDU. Dos..

nısq bacarıq və vərdişini inkişaf etdirəcək çalışmalar tətbiq olunmalıdır.

Xarici dildə tələbələrin nitq təcrübəsi olmadığı üçün onların nitqi ləngiyir və çox vaxt düzgün olmur. Ona görə də xarici dilin tədrisi zamanı bu iki nitqi bir-birindən ayrı, müstəqil inkişaf etdirmək tələb olunur.

Hazırlıqlı nitq prosesində tələbə öyrəndiyi söz və qrammatik formalara əsasən öz fikrini rəvan və sərbəst söyləyir. Onun nitqi müvəqqəti olaraq, yəni öyrəndiklərini unutmayınca bu tərzdə davam edir. Hazırlıqsız nitq vasitəsi ilə isə tələbə nitq vasitələrinin köməyindən istifadə edərək, fikri başqasına çatdırma bilir. Lakin bir müddət tələbə ana dilində fikirləşir, sonra isə bir növ daxili tərcümə vasitəsi ilə həmin fikri xarici dildə ifadə edir.

Şifahi nitqin yazılı nitqlə əlaqəsi və onların arasındakı fərqlər. Məlum olduğu üzrə şifahi nitqlə yazılı nitqin arasında möhkəm bağlılıq olduğu kimi, onları bir-birindən fərqləndirən bir sıra cəhətlər də vardır. Belə ki, şifahi nitq eşitmə qavrayışına əsaslandığı halda, yazılı nitq görmə qavrayışına əsaslanır. Şifahi nitq öz sürətinin itiliyinə görə də yazılı nitqdən fərqlənir. Şifahi nitq prosesində bu və ya digər söz və qrammatik formaları necə işlətmək haqqında düşünməyə vaxt olmur, çünki danışmaq bir anda baş verdiyindən, söylənilən fikir də həmin anda başa düşülür. Buna görə də şifahi nitqi inkişaf etdirmək üçün avtomatlaşdırılmış vərdişlər tələb olunur.

Şifahi nitq müəyyən bir şəxsə ünsiyyətdə olarkən yaranır. Yazılı nitqin isə çox vaxt müəyyən olunmuş bir obyektə yoxdur.

Şifahi nitqin tam olmamasının bir xüsusiyyəti də ondan ibarətdir ki, danışan şəxs çox vaxt öz fikrini sözlə deyil, səsinin tonu, mimikası, əl hərəkətləri və s. vasitəsilə də ifadə etməyə səy göstərir. Yazılı nitq isə xarici ifadə vasitələrindən məhrum olduğu üçün o, daha təmizdir. Ona görə də yazılı nitqdə sözlərin sıralanma normasına, quruluşuna və tamlığına xüsusi diqqət yetirmək tələb olunur. Şifahi nitq eyni zamanda yazılı nitqlə sıx əlaqədədir. Unutmaq olmaz ki, şifahi nitqin inkişafı yazılı nitqin inkişafına da kömək edir.

Tələbə xarici dili öyrənərkən tələffüzündəki səhvləri yalnız müəllimin köməyi ilə aradan qaldırma bilir. Şifahi nitq eyni zamanda qrammatika ilə də əlaqədədir. Məhz buna görə, şifahi nitq prosesində tələbələr qrammatik qanunlardan düzgün istifadə etmək bacarığına yiyələnmişdirlər.

Şifahi nitq bacarıq və vərdişinin inkişafında oxunun da böyük rolu vardır. Məlum olduğu üzrə xarici dili öyrənən tələbə bir sıra çətinliklərlə qarşılaşır.

Həmin çətinliklərdən biri də həqiqi dil mühitinin olmamasıdır. Bu çətinliyi qismən də olsa müəllim yolu ilə aradan qaldırmaq olar.

Şifahi nitq oxuya kömək etdiyi kimi, oxu bacarığı və vərdişi də şifahi nitqə kömək edir. Oxu prosesində tələbələrin söz ehtiyatı artır və onlar yeni cümlələr və ifadələrlə tanış olurlar. Oxu ilə əlaqədar şifahi nitqi inkişaf etdirmək üçün sual-cavab, mətnlərin söylənilməsi, şeirlərin əzbər deyilməsi, mətnə plan düzəltmək və s. kimi müxtəlif çalışmalardan istifadə etmək olar.

Şifahi nitq üzrə çalışmalar. Xarici dili anlamaq, yəni onu başa düşmək hələ o dildə danışmaq deyil. Xarici dildə danışan şəxs o dili yaxşı başa düşür. Lakin onu başa düşən şəxs həmin dildə danışmaq bacarmaya da bilər. Deməli, xarici dildə bu və ya digər fikri ifadə etmək üçün həm anlama, həm də danışma bacarığı olmalıdır. Məhz buna görə də həmin bacarıqların hər birini inkişaf etdirəcək xüsusi çalışmalar sistemi olmalıdır.

1) Tədrisin müxtəlif mərhələlərində, xarici dili dinləyib, başa düşməyə xidmət edən çalışmalardan istifadə etmək olar. Məsələn, dərsin izahı ilə əlaqədar olaraq xarici dildə müəllimin nitqini dinləmək.

2) Xarici dildə danışmaq bacarıq və vərdişlərini inkişaf etdirən çalışmalar. bu çalışmaların tətbiqində şübhəsiz ki, asandan çətinə prinsipi gözlənilməlidir.

Müəllimin auditoriyada işlətdiyi ifadələri şərti olaraq 4 qrupa bölmək olar:

- 1) Müraciət və salamlama
- 2) Xahiş və əmr;
- 3) Gündəlik ifadələr;
- 4) Gündəlik verilən suallar.

Sual-cavab. Təlimin ilk pilləsində şifahi nitqin ən sadə forması olan sual-cavabdan istifadə edilir. Xarici dildə ana dilimizdən fərqlənən müxtəlif sual və möhkəm söz sırasına malik olan cavablar vardır. Təcrübə göstərir ki, tələbələr sualı başa düşməkdən daha çox cavab verməkdə çətinlik çəkirlər. Ona görə də ilk dövrlərdə tələbələrə «bəli» (ya) və «xeyr» (nein) cavabı tələb edən ən sadə ümumi suallar verməklə kifayətlənmək lazımdır.

Sualların verilməsində aşağıdakı metodik tələbləri gözləmək lazımdır:

- 1) Suallar məlum olan sözlər və qrammatik formalar əsasında qurulmalıdır, çünki hər bir qrammatik formaları tələbə yeni, naməlum leksik vahid kimi qəbul edir.
- 2) Müəllim sualları dəqiq və aydın tələffüz etməlidir.
- 3) Sual cümlələrində həddindən artıq çox sözə yol verilməməlidir.
- 4) Verilmiş suallar tələbənin tez və asan cavab tapma bilməsinə kömək etməlidir.
- 5) Sual formaları tədrisən mürəkkəbləşdirilməli və bir sual möhkəmləndikdən sonra o birinə keçilməlidir.

Dialog. Şifahi nitqi inkişaf etdirmək üçün istifadə olunan müxtəlif növlü işlərdən biri də dialoglardır. Dialog özünün forması etibarlı ilə sual-cavaba bənzərsə də, onları bir-birindən ayıran cəhət vardır. Əgər sual-cavabda bir tərəf sual, o biri tərəf cavab verirsə, dialogda hər 2 tərəf həm sual, həm də cavab verirlər. Dialoglar sadəcə 2 və daha çox şəxsin danışığından ibarət ola bilər.

Dialog düzəltmək üçün dərslərdəki mətnlərdən istifadə etmək yaxşı nəticə verir. Belə halda, əlbəttə, əvvəlcədən müəyyən hazırlıq (mətni söyləmək, sözləri təkrarlamaq və s. aparılmasını unutmamaq olmaz).

Mətnlərin nağıl edilməsi. Şifahi nitqi inkişaf etdirməyin əsas yollarından biri də oxunmuş mətnlərin nağıl olunmasıdır. Tələbələr mətnləri nağıl edərkən oxuduqlarını daha da dərinə başa düşür, oradakı sözləri, ifadələri, idiomları və qrammatik qaydaları daha yaxşı anlaşırlar. Şifahi nağıletmə tələbəni ardıcıl və məntiqli danışığa öyrətmək üçün geniş imkan yaradır. Tələbə mətni nağıl edərkən müəllim aşağıdakılara diqqət yetirməlidir:

- 1) Tələbə mətnin məzmununu nə dərəcədə anlamışdır?
- 2) O, mətndəki sözləri yerli-yerində işlədə bilirmi?
- 3) Söylədiyi cümlələr arasında əlaqə yaratmağı bacarırmı?
- 4) Öyrəndiyi qrammatik qaydalara nağıletmə zamanı düzgün riayət edə bilirmi?

Qeyd etmək lazımdır ki, müəllim tələbəyə mətnin yalnız bir hissəsini nağıl etdirməklə də kifayətlənə bilməz. Tələbələrdə şifahi nağıl etməyə maraqlı olmaq üçün bəzi qabaqcıl müəllimlər çox haqlı olaraq, bu işə bütün kollektivi cəlb edirlər; məsələn bir mətnin nağıl söylənməsini belə aparırlar: hər tələbəyə növbə ilə bir cümlə söyləmək təklif olunur, iş ardıcıl şəkildə elə davam etdirilir ki, söylənmiş bütün cümlələr bir-biri ilə məntiqli əlaqədə olub, mətnin əsas məzmununu təşkil edir. Mətn bu qayda ilə nağıl edildikdən sonra müəllim onu ayrı-ayrı tələbələrə bütövlükdə söylədir. Mətnin kollektiv şəkildə nağıl edilməsi qrupda hamının fəallıq göstərəcəyini təmin edir.

Şəkil üzrə iş. Şəkil də bədii ədəbiyyat kimi, insanın əqlinə və hisslərinə böyük təsir göstərir. O, tələbələrin şifahi nitqini inkişaf etdirmək üçün mühüm vasitə olaraq xarici dil dərslərində geniş tətbiq edilir. Maraqlı şəkil üzrə iş tələbələri fəallaşdırır. Şəkil üzrə məşğələlərin yüksək səviyyədə keçməsinə müəllimin hazırlığı da xüsusi əhəmiyyət kəsb edir. Şəkillər üzrə aparılan işlərdən biri də şəkli başlıq verməkdir. Bu tələbəni yaradıcı işləməyə, şəklin məzmununu qısa formada ifadə etməyə öyrədir.

Həyatda olduğu kimi texnika tədris prosesində də özünəməxsus yer tutur. Qabaqcıl müəllimlər texniki vasitələrin xarici dil üzrə şifahi nitqin inkişafında dad yaxşı nəticə verdiyini təcrübədə sübut etmişlər.

Bildiyimiz kimi yaxşı danışmaq üçün yaxşı da tələffüzə malik olmaq lazımdır. Bu məsələnin həllində texniki vasitələr böyük əhəmiyyət kəsb edir:

- 1) tələbələr üçün çox vacib olan dil mühiti yaradır;
- 2) dərslərin səmərəli keçilməsinə kömək edir, tələbələrin tələffüz və intonasiasını yaxşılaşdırır;
- 3) başqasının nitqini başa düşməyə və danışmağa imkan yaradır.

İstifadə olunmuş ədəbiyyat

1. Xarici dillərin təlimi metodikasının ümumi məsələləri. Maarif nəşriyyatı 1967
2. Çernişeva M.Q., Abramova Q.M., Davidova T.V., Samoşenko S.M., Şloqina Q.İ. Posobie po razvitiü navikov ustnoy reçi na nemetükom əzike
3. Şagirdlərin şifahi nitqini inkişaf etdirmək yolları. F.Seyidov Maarif nəşriyyatı 1978.

Açar sözlər: xarici dil, ana dili, təlim, nitq

Ключевые слова: иностранный язык, обучение, родной язык, устная речь

Keywords: foreign language, teaching, native language, oral speech

Резюме

В этой статье повествуется об обучении навыкам устной речи в процессе преподавания немецкого языка в высших учебных заведениях, упражнениях развивающих эти навыки и привычки, а также технических средствах связывающих предмет немецкий язык с жизнью.

Summary

This article deals with training of oral speech skills in the course of teaching German language in higher educational institutions, exercises developing these skills and habits as well as technical means connecting German with life.

Rəyçi: dos. L.Ələkbərova

Quliyeva Sevda Feyruz qızı ²
KİTABŞÜNALIĞIN İNKİŞAFINDA MÜSTƏSNA
ROLU OLAN ALİM

(Professor Bayram Allahverdiyev 85 illik yubileyinə həsr olunur)

GİRİŞ: Professor Bayram Allahverdiyev 1968-ci ildə “Orta əsr Azərbaycan kitabı” (XI – XVIII əsrlər) mövzusunda dissertasiya işi müdafiə edərək, filologiya elmlər namizədi alimlik dərəcəsi almışdır. Orta əsrlərdə Azərbaycan kitabının öyrənilməsi, tədqiqata cəlb edilməsi üçün böyük zəhmət sərf etmiş, xeyli sayda elmi məqalələr də çap etmişdir: “Orta əsr Azərbaycan kitabı” (1967); “Xəttatlar və kitab sənəti” (1968); “Каллиграфия и книжное искусство” (1968); “XVIII əsrin I yarısında Azərbaycanda əlyazma kitablarının bəzi xüsusiyyətləri” (1970) və s.

Qeyd edək ki, Azərbaycan kitabşünaslığının inkişaf etdirilməsində professor Bayram Allahverdiyev müstəsna xidmətləri olmuşdur. Bu problemlərlə bağlı mətbuat səhifələrində müxtəlif illərdə xeyli sayda əhəmiyyətli məqalələrlə çıxış etmişdir: “Azərbaycan kitabşünaslığının inkişafına dair bəzi mülahizələrim” (1997), “Görkəmli Azərbaycan kitabşünas alimi Salman Mümtaz” (1999), “Azərbaycan kitabşünaslığının tarixinə bir nəzər” (2003), “XX əsr Azərbaycan kitabşünaslığına nəzəri baxış” (2008) və s.

Professor Bayram Allahverdiyev kitabşünaslıq elminin meydana gəlməsini belə izah edir: “Kitabın müxtəlif komponentlərinin formalaşması və inkişafı, onun müxtəlif aspektlərinin öyrənilməsini şərtləndirmiş, nəticədə kitab haqqında kompleks elm olan kitabşünaslıq meydana gəlmiş və inkişaf etmişdir” [7, s.7].

TƏDQIQATIN METODLARI: Professor Bayram Allahverdiyev öz tədqiqat əsərlərində Azərbaycanda kitabşünaslıq elminin tarixinin qədimliyini ön plana çəkmiş, Azərbaycan şairlərinin, filosoflarının, ziyalıların və b. kitabşünaslığın müxtəlif sahələrinə dair söylədiyi fikirlərdən nümunələr göstərərək fikrini bir daha sübuta yetirmişdir. Bu kontekstdə məqalədə sistemli yanaşma, tarixilik, müqayisə və xronoloji təhlil metodlarından istifadə olunmuşdur.

ƏSAS HİSSƏ: Professor B. Allahverdiyev XIX yüzillik və XX yüzilin əvvəllərində Azərbaycanda kitabşünaslıq elminin zənginləşməsində müstəsna xidmətləri olmuş A. Bakıxanov, M. Kazımbəy, M. Ş. Vazeh, M. F. Axundov, H. Zərdabi, Ö. F. Nemanzadə, C. Məmmədquluzadə, S. Mümtaz, Ə. Ə. Səidzadə və başqa mütəfəkkir və şairlərin, yazıçıların ədəbiyyatşünasların əməyini xüsusi qiymətləndirmişdir. O qeyd edir ki, “Onlar kitab çapı, nəşriyyat işi, redaktə işi, kitab tərcüməsi, nəşrin bədii tərtibatı və poliqrafik icrası kitab və oxucu, kitabın təbliği və yayılması, kitabxana və bibliografiya işi və s. sahələr və problemlər üzrə qiymətli fikirlər irəli sürmüş, Azərbaycan kitabşünaslığında faydalı səhifələr açmışlar” [10, s.46].

XX əsr isə məlum olduğu kimi, inqilablar, müharibələr, dünya miqyasında siyasi və ideoloji sistemlərin mübarizəsi, qarşıdurması və nəhayət, ilk sosialist dövləti kimi meydana çıxmış SSRİ-nin dağılması əsridir. Bu əsrdə cəmiyyət həyatında, hər bir xalqın həyat tərzində ciddi hadisələr, dəyişmələr baş vermişdir və bütün bunlar kitab tarixində təsirsiz qalmamış, bəlkə əksinə kitab nəşri əsrin bütün bu nəhəng, global hadisələrini əks edərək yaranmış, inkişaf etmişdir. Buna görə də XX əsrdə Azərbaycan kitab tarixi demək olar ki, yeni məzmun, yeni istiqamət kəsb etmiş, başqa sözlə yenidən yaranmışdır [12, s.6].

Qeyd edək ki, Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin (əvvəlki adı: Kitabxanaçılıq-informasiya) nəzdində yaranmış “Kitabşünaslıq və kitab ticarətinin təşkili, sonradan “Kitabşünaslıq və nəşriyyat işi”, hal-hazırda isə “Redaksiya-nəşriyyat işi” adı ilə fəaliyyət göstərən kafedranın yaranmasında, tarixi inkişafında və müasir tələblər səviyyəsində formalaşmasında professor B. Allahverdiyev müstəsna xidmətləri olmuşdur.

“Kitabşünaslıq və nəşriyyat işi” elmi-nəzəri və təcrübi jurnalının ərsəyə gətirilməsində Professor Bayram Allahverdiyev rolunu: Professor Bayram Allahverdiyev elmi fəaliyyətində xüsusi əhəmiyyətli nəşrlərdən biri kimi “Kitabşünaslıq və nəşriyyat işi” elmi-nəzəri və təcrübi jurnalı qeyd etmək olar. B. V. Allahverdiyev bu jurnalı 2008-ci ildə təsis etmiş və özünün elmi redaktorluğu çap etdirməyə başlamışdır. Bu jurnal Azərbaycanda ilk dəfə olaraq məhz kitabşünaslıq və nəşriyyat işinin mühüm məsələlərini əhatə edən elmi əhəmiyyətli jurnal kimi işıq üzü görmüşdür. Jurnal ildə 4 dəfə nəşr olunurdu. Jurnalda maraqlı rubrikalar üzrə məqalələr dərc edilirdi. Həmin rubrikalar aşağıdakılardır: Kitabşünaslıq, Kitab nəşri problemləri, Kitabçılıq işi, Redaktə məsələləri, Mətnşünaslıq, Jurnalistika problemləri. Qeyd kimi də bildirək ki, 2008-ci ildə jurnalın №1, №2, №3, №4, 2009-cu ildə №1, 2010-cu ildə №1, №2, 2011-ci ildə №1, №2, №3, 2012-ci ildə №1, №2, №3, 2013-cü ildə №1, 2014-cü ildə №1, №2, 2015-ci ildə №1, 2017-ci ildə №1, 2018-ci ildə №1, №2, №3 sayları nəşr olunmuşdur. Hal-hazırda da jurnalın yeni seriyalı nəşrləri davamlı şəkildə çap olunmaqdadır.

Professor Bayram Allahverdiyev ərsəyə gətirdiyi elmi əsərlər

Professor Bayram Allahverdiyev əhəmiyyətli kitablarından “Kitablar haqqında kitab” kitabı 1972-ci ildə “Kitabşünaslıq” adlı monoqrafiyası isə 1974-cü ildə ADU nəşriyyatında 181 səhifə həcmində işıq üzü görür. Bu kitabda kitabşünaslıq elminin məqsədini, digər elm sahələri ilə əlaqəsini əsaslı şəkildə izah etmişdir. Kitabşünaslığın məqsədi kitabçılıq işinin inkişafını tənzim etmək, onun əsas inkişaf istiqamətlərini müəyyənləşdirmək, vətən və xarici

² Bakı Dövlət Universiteti Filologiya üzrə fəlsəfə doktoru sevdaquliyeva@bsu.edu.az

kitab nəşri sahəsindəki təcrübənin öyrənilməsi əsasında özünü təkmilləşdirmək, sosiologiya, psixologiya, pedaqogika və s. elm sahələrindən əldə edilmiş materialları inteqrasiya etmək, hər bir tarixi mərhələdə şəraiti və vasitələri üzə çıxarmaq, kitabın ideoloji mübarizə silahı, tərbiyə, təhsil, elm, texnika, mədəni tərəqqi, xalqlar arasında ünsiyyət vasitəsi kimi ictimai funksiyalarını öyrənməkdən ibarətdir [3, s.181].

Azərbaycanda kitabın tipologiyası problemi əsaslı cəhətdən ilk dəfə professor Bayram Allahverdiyevin elmi-tədqiqat əsərlərində və “Kitabşünaslıq” adlı dərs vəsaitində öz əksini tapmışdır. Doğrudur, alim özünün bu elmi əsərində müəyyən konkret bir sahəni təbiət elmləri və texnika sahələri üzrə kitabın tipologiyasını, onun əlamətlərini elmi şəkildə əsaslandırılmışdır. O, bu kitabda yazır: *“Çap əsərlərinin təsnifləşdirilməsində nəzərə alınan əsas əlamətlərdən biri də məzmunudur. Çap əsərlərinin məzmununa görə ədəbiyyat bir çox növlərə bölünür. Deməli, ədəbiyyatın məzmununa görə növlərindən biri də təbiət elmləri, riyaziyyat və texnika üzrə nəşrlərdir. O qeyd edir ki, ədəbiyyatın təsnifləşdirilməsində nəzərə alınan ümumi əlamətlərdən biri də nəşrin formasıdır və buna görə də, ədəbiyyat nəşr növlərinə bölünür. Çap əsərlərinin nəşriyyat formasından asılı olaraq nəşrin növü, forması müəyyənləşir və bunlar aşağıdakılardır: kitablar, kitabçalar, dövrü nəşrlər (jurnallar, qəzetlər, bülletenlər), vərəqələr, plakatlar və s”*.

Professor Bayram Allahverdiyevin növbəti əhəmiyyətli kitablarından biri “Müasir mərhələdə kitab ticarətinin təşkili” (R.Məmmədzadə ilə birlikdə) adlanır. Bu kitab 1996-cı ildə 225 səhifə həcmində “Gənclik” nəşriyyatında işıq üzü görmüşdür. Kitabın redaktoru Məmməd Namaz; bədii redaktoru F.Əfəndi; texniki redaktoru L.Qarayeva, korrektoru D.Məlikovadır.

Kitabda mövzu altı fəsil daxilində qruplaşdırılmışdır: kitab ticarəti təşkilinin əsasları, kitab ticarətinin təşkilatı quruluşu, topdansatış kitab ticarətinin təşkili, pərakəndə kitab ticarətinin təşkili, kitabxanaların kitab fondlarının komplektləşdirilməsinin təşkili, müasir dövr və kitab ticarətinin təşkili problemləri.

Professor Bayram Allahverdiyevin elmi yaradıcılığında ən mühüm əhəmiyyət kəsb edən tədqiqat əsəri “Ümumi kitab tarixi”dir. Bu kitab “Azərbaycan Milli Ensiklopediyası” NPB-də 2003-cü ildə 384 səhifə həcmində çap edilmişdir.

Professor Bayram Allahverdiyevin 2010-cu ildə müəllifliyi ilə nəşr edilən növbəti kitab “Bakı Dövlət Universitetinin nəşriyyatçılıq fəaliyyəti” adlanır. Bu kitab “UniPrint” nəşriyyatında, 144 səhifə həcmində çap edilmişdir [6, s.4].

Professor Bayram Allahverdiyevin “Kitabın tipologiyası” adlı iri həcmli monoqrafiyası 2017-ci ildə 578 səhifə həcmində “ÇapART” Nəşriyyat Evi tərəfindən işıq üzü görmüşdür [9, s.222].

NƏTİCƏ:

Məqalədə aparılan ümumi təhlillər nəticəsində məlum oldu ki, professor Bayram Allahverdiyev ömrünün böyük bir hissəsini kitabşünaslıq elminin inkişaf etdirilməsinə yönləndirmiş, bu sahə ilə bağlı xeyli tədqiqatlar aparmış, nəticədə isə fundamental əsərlər ərsəyə gətirmiş və bunun müqabilində qətiyyətlə deyə bilərik ki, Azərbaycan kitabşünaslıq elminin inkişaf etdirilməsində müstəsna xidmətləri olan dəyərli alimlərimizdən biridir. Apardığımız araşdırmalar nəticəsində bəlli olur ki, alim kitabşünaslıq və nəşriyyat işi sahəsində apardığı araşdırmalar əsasında yüzlərlə elmi məqalələr yazmış, dövrü mətbuat səhifələrində də tez-tez mövcud problemlərlə bağlı çıxış etmişdir. Əminliklə deyə bilərik ki, bu bu elmi məqalə professor B.Allahverdiyevin elmi əsərlərinə qiymət verən və onun yaradıcılığına tez-tez müraciət edən oxucu kütləsi üçün lazımlı informasiya mənbəyi olacaqdır.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI

1. Azərbaycan Kitabxana Ensiklopediyası / Baş red.: K. Tahirov. – Bakı: Zərdabi-Nəşr MMC. – 2015. – 632 s.
2. Allahverdiyev B.V. Kitablar haqqında kitab. - Bakı: “Gənclik”, 1972. - 96 s.
3. Allahverdiyev B.V. Kitabşünaslıq. - Bakı: ADU, 1974. - 181 s.
4. Allahverdiyev B.V. Müasir mərhələdə kitab ticarətinin təşkili (R.Məmmədzadə ilə birlikdə). - Bakı: “Gənclik”, 1996. - 225 s.
5. Allahverdiyev B.V. Ümumi kitab tarixi. - Bakı: “Azərbaycan Milli Ensiklopediyası” NPB, 2003. - 384 s.
6. Allahverdiyev B.V. Bakı Dövlət Universitetinin nəşriyyatçılıq fəaliyyəti. Monoqrafiya. - Bakı: UniPrint, 2010. - 144 s.
7. Allahverdiyev B.V. Kitabşünaslığın əsasları. Monoqrafiya. - Bakı: UniPrint, 2011. - 446 s.
8. Allahverdiyev B.V. Kitabın tipologiyası. Monoqrafiya. –Bakı: “ÇapART” Nəşriyyat Evi, 2017. - 578 s.
9. Allahverdiyev B.V. Mətn nəzəriyyəsi: dərs vəsaiti (L.Q.Abasova ilə birlikdə). Bakı: “ÇapART” Nəşriyyat Evi, 2018. - 232 s.
10. Allahverdiyev B.V. Azərbaycan kitabşünaslığının inkişafına dair bəzi mülahizələr // Kitabxanaşünaslıq və biblioqrafiya: Elmi-nəzəri və təcrübə jurnalı, 1997. - №1. -S.45-54.
11. Allahverdiyev B.V. XX əsr Azərbaycan kitabşünaslığına nəzəri baxış // Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübə jurnalı, 2008. -№1. –S.3-8
12. Allahverdiyev B.V. Heydər Əliyev və Azərbaycan kitab nəşri mədəniyyəti // Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübə jurnalı, 2008. -№2. –S.3-15
13. Allahverdiyev B.V. Milli kitab anlayışı haqqında mülahizələr // Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübə jurnalı, 2008. -№2. –S.31-34
14. Allahverdiyev B.V. Kitab və oxucu // Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübə jurnalı, 2008. -№3. –S.3-20
15. Allahverdiyev B.V. Kitabın funksiyaları // Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübə jurnalı, 2008. -№4. –S.3-19
16. Allahverdiyev B.V. “Azərbaycan” nəşriyyatının kitab və dövrü mətbuat nəşrində yeri Azərbaycan nəşriyyatı 90 // Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübə jurnalı, 2009. -№1 (5). – S.26-33
17. Allahverdiyev B.V. Azərbaycanda kitab nəşri problemləri (1920-1940) // Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübə jurnalı, 2010. -№1 (6). –S.18-38
18. Allahverdiyev B.V. Nəşriyyat sistemi və Azərbaycan kitabının seriyalı nəşrləri // Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübə jurnalı, 2010. -№2 (7). –S.28-40
19. Allahverdiyev B.V. Kitab sənəti // Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübə jurnalı, 2011. -№1 (8). –S.3-12
20. Allahverdiyev B.V. Müstəqillik şəraitində kitabçılıq işinin müasir problemləri // Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübə jurnalı, 2011. -№2 (9). –S.3-10
21. Allahverdiyev B.V. Çap kitab sənəti // Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübə jurnalı, 2011. -№3 (10). –S.3-8
22. Allahverdiyev B.V. Azərbaycan kitab nəşri mədəniyyəti (1941-1960) // Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübə jurnalı, 2012. -№1 (11). –S.10-31

23. Allahverdiyev B.V. Kitabşünaslıq və nəşriyyat işi kafedrası 20 ildə // Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübi jurnal, 2012. -№2 (12). –S.3-16
24. Allahverdiyev B.V. Kitabların izi ilə // Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübi jurnal, 2012. -№3 (13). –S.8-17
25. Allahverdiyev B.V. Azərbaycan texniki kitab tipologiyasının yaranması və formalaşması (1920- 1940) // Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübi jurnal, 2013. -№1 (14). –S.3-19
26. Allahverdiyev B.V. Azərbaycanda kənd təsərrüfatı kitabının tipologiyasının yaranması və inkişafı
27. // **Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübi jurnal, 2014. -№1 (15). –S.3-13**
28. Allahverdiyev B.V. Mətnin quruluşu, növ müxtəlifliyi və təhlili // Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübi jurnal, 2014. -№2 (16). –S.70-77
29. Allahverdiyev B.V. İncəsənət və sənəşünaslıq üzrə kitabın tipologiyası // Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübi jurnal, 2015. -№1 (17). –S.3-16
30. Allahverdiyev B.V. Azərbaycan kitab tarixi fənninin nəzəri problemləri // Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübi jurnal, 2017. -№1 (18). –S.5-11
31. Allahverdiyev B.V. Azərbaycanda müəllif, kitab və oxucu münasibəti tarixindən (XI – XVI əsrlər)
32. // **Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübi jurnal, 2018. -№1 (19). –S.5-11**
33. Allahverdiyev B.V. Müasir dövrdə kitab nəşrinin vəziyyəti // Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübi jurnal, 2018. -№2 (20). –S.19-26
34. Allahverdiyev B.V. “Avesta”: öyrənilməsi, tərcüməsi və nəşri problemlərinə dair // Kitabşünaslıq və nəşriyyat işi: elmi-nəzəri və təcrübi jurnal, 2018. -№2 (22). –S.6-12
35. Quliyeva, S. Azərbaycan soraq-məlumat ədəbiyyatı: yaranması, müasir vəziyyəti və inkişaf perspektivləri.-Bakı, “Təhsil”,-2006.-176 s.

Xülasə

Azərbaycan kitabşünaslığının inkişaf etdirilməsində professor Bayram Allahverdiyevin müstəsna xidmətləri olmuşdur. Professor B. Allahverdiyev kitabşünaslıq elminin dərin köklərini araşdıraraq bir çox əhəmiyyətli nəticələr əldə etmişdir. O öz elmi məqalələrində qeyd edir ki, kitabşünaslıq bu əsrin kitab tarixinə tamamilə yeni milli müstəqillik təfəkkürü səviyyəsindən yenidən müraciət etməli, onu yeni milli və ümumbəşəri dəyərlər əsasında öyrənməli və beləliklə XX əsrə başlanan XXI əsrin baxışını ifadə etməlidir. Azərbaycan kitabının tarixi varlığı və mövcudluğu məhz bu əsrdə bütün zənginliyi, bütün tarixi və ərəzi hüdudları ilə meydana çıxmış, özünü təsdiq edə bilmişdir. Belə bir cəhət də mühümdür ki, bu əsrin kitab tarixi xalqın öz milli özünüdərkli və müstəqilliyi uğrunda mübarizəsi dövrünün kitab tarixi olmuşdur. Bütün bu problemlər kitab məhsulunun məzmununu və mövzusunun təşkil etmişdir.

Yuxarıda qeyd olunan ümumi fikirlərə əsaslanaraq məqalədə Professor Bayram Allahverdiyevin yaradıcılığı kompleks şəkildə tədqiq olunmuş, yerli müəlliflərin əsərlərinə istinad olunaraq alimin kitabşünaslıq və kitabçılıq işi sahəsində əvəzis xidmətləri qeyd edilmişdir.

Açar sözlər. Kitabşünas alim, professor, kitabçılıq işi, əvəzis xidmətlər, fundamental əsərlər.

A SCIENTIST WHO DEDICATED HIS LIFE TO BOOKS AND LIBRARIAN WORK (Dedicated to the 85th anniversary of Professor Bayram Allahverdiyev)

Summary

Professor Bayram Allahverdiyev made exceptional contributions to the development of Azerbaijani bibliography. Professor B. Allahverdiyev has obtained many important results by investigating the deep roots of the science of bibliography. He notes in his scientific articles that bibliography should re-apply to the book history of this century from the level of thinking of national independence, study it on the basis of new national and universal values, and thus express the vision of the 21st century, which began the 20th century. The historical existence and existence of the Azerbaijani book appeared and proved itself in this century with all its richness, all its historical and territorial boundaries. It is also important that the book history of this century was the book history of the people's struggle for their national self-awareness and independence. All these problems formed the content and theme of the book product.

Based on the general ideas mentioned above, the work of Professor Bayram Allahverdiyev was comprehensively studied in the article, and the valuable services of the scientist in the field of bibliography and bibliography were noted by referring to the works of local authors.

Key words. Librarian scientist, professor, bookkeeping work, free services, fundamental works.

УЧЕНЫЙ, ПОСВЯЩАЮЩИЙ СВОЮ ЖИЗНЬ КНИГАМ И БИБЛИОТЕЧНОЙ РАБОТЕ (Посвящается 85-летию профессора Байрама Аллахвердиева)

Резюме

Профессор Байрам Аллахвердиев внес исключительный вклад в развитие Азербайджанской библиографии. Профессор Б.Аллахвердиев получил много важных результатов, исследуя глубокие корни библиографической науки. В своих научных статьях он отмечает, что библиография должна заново обращаться к книжной истории этого века с уровня мышления национальной независимости, изучать ее на основе новых национальных и общечеловеческих ценностей и таким образом выражать видение XXI века, с которого начался 20 век. Историческое существование и существование азербайджанской книги проявилось и проявилось в этом столетии со всем ее богатством, всеми ее историческими и территориальными границами. Немаловажно и то, что книжная история этого века была книжной историей борьбы народа за свое национальное самосознание и независимость. Все эти проблемы сформировали содержание и тему книжного произведения.

Исходя из общих представлений, упомянутых выше, в статье всесторонне изучено творчество профессора Байрама Аллахвердиева, отмечены ценные заслуги ученого в области библиографии и библиографии путем обращения к трудам отечественных авторов.

Ключевые слова. Библиотекарь, профессор, бесплатные услуги, фундаментальные работы.

Leyla Oqtay qızı Atamova ¹

MƏDƏNİYYƏTLƏRARASI SƏRİŞTƏNİN İNKİŞAFINDA YENİ TEXNOLOGİYALAR DİL ÖYRƏNMƏ VASİTƏSİ KİMİ

Yeni texnologiyalar mədəniyyətlərarası səriştənin inkişafına müsbət təsir edərək yeni dil öyrənilməsinə əhəmiyyətli dərəcədə asanlaşdırır. İnteraktiv proqramlar, onlayn dil kursları, virtual dil mübadiləsi platformaları timsalında yeni texnologiyalar, müxtəlif mədəniyyətlərdən olan insanlar arasındakı ünsiyyəti əlçatan edir, ana dilləri müxtəlif olan insanlar arasındakı əməkdaşlığı asanlaşdırır, qarşılıqlı anlaşmaya təkan verir (1, səh. 120).

İndiki zamanda ingilis dilini öyrənmək daha əlçatan olub, çünki yeni texnologiyaların inkişafı bunu daha da asanlaşdırır.

I Talki və ya Preply kimi onlayn dil platformalarından qeydiyyatdan keçərək ana dili ingilis dili olan şəxslərlə təkbətək video zənglər vasitəsilə ilə dərsləri öyrənmək mümkündür. Tandem və ya Conversation Exchange kimi veb saytlar isə ana dilimizi öyrənmək istəyən ingilis dillilərlə ünsiyyət qurmaq üçün şərait yaradır. Ümumiyyətlə, dil mübadiləsi saytları fərqli dil və fərqli mədəniyyətə məxsus insanlar arasındakı qarşılıqlı əlaqəni asanlaşdırır ki, bu da mədəniyyətlərarası səriştənin inkişafına birbaşa təkan verir:

- Onlayn dil mübadiləsi saytları tələbələrə ana dilində danışanları qarşılıqlı ünsiyyət üçün birləşdirir. Bu birbaşa əlaqə yeni öyrənmələri danışmaq dili, mədəni nüanslar və əsl mədəniyyət ifadələri ilə tanış edir.

- Bilirik ki, dil və mədəniyyət ayrılmaz şəkildə bir-biri ilə əlaqədardır. Dil mübadiləsini istifadə edənlər təkcə lüğət və qrammatikamı deyil, həm də mədəni konteksti, ənənələri və sosial normaları öyrənirlər.

- Onlayn söhbətlər zamanı tələbələr müxtəlif mədəniyyətlərdən olan insanların həyatı, təcrübələri və perspektivləri haqqında fikir əldə edirlər. Bu təcrübə birbaşa empatiyanı inkişaf etdirir, öyrənmələri dünyaya müxtəlif perspektivlərdən baxmağa təşviq edir.

- Dil mübadiləsi bəzən fikir ayrılıqlarına səbəb ola bilər, onlayn saytlar münaqişələrin həlli bacarıqlarını inkişaf etdirmək üçün imkanlar yaradır. Mədəni keyfiyyətləri nəzərə alaraq anlaşılmaqlıqların həlli ünsiyyət və qarşılıqlı anlaşmanı təşviq edərək mədəniyyətlərarası səriştəni artırır.

- Onlayn platformalardakı birbaşa qarşılıqlı əlaqə tələbələrin başqa mədəniyyətlər haqqındakı stereotipləri və yanlış təsəvvürlərini qırır. Bununla da müxtəlif mədəniyyətlərə malik olan insanlarla tanışlıq qarşılıqlı hörmət və anlayışı inkişaf etdirir.

- Tələbələr ana dilində danışanlarla söhbətlərdə iştirak edərək başqa mədəniyyətlərə həssas olmağı da öyrənirlər.

- Onlayn dil platformaları müxtəlif mədəniyyətlərə məxsus nümayəndələri global əlaqələr ilə təmin edir. Bu qarşılıqlı əlaqə tələbələri geniş mədəni perspektivlərlə tanış edir.

Yeni dil öyrənmələri üçün ən real dil təcrübəsini onlayn platformaları verir, çünki orada ana dilində danışanlarla söhbətlərdə iştirak etmək mədəni istinadlar və idiomatik ifadələr daxil olmaqla dilin nüanslarını dərinləndirməyə yardımçı olur. Bu təbiqləri istifadə edənlərin müntəzəm qarşılıqlı əlaqəsi adətleri və müxtəlif perspektivləri daha yaxından anlamağa təşviq edir. Beləliklə, dil öyrənmələri onlayn görüşlərdə qarşılıqlı əlaqə zamanı başqalarının adətlerini, dəyərlərini və ənənələrini daha çox mənimsəyirlər. Bu da öz növbəsində mədəni həssaslığa töhfə verməklə mədəni fərqlər haqqında məlumatlılığı artırır. Onu da qeyd etmək lazımdır ki, onlayn söhbətlərdə tələbələr başqa-başqa mədəniyyətlərin üzləşdiyi gündəlik problemlər haqqında fikir əldə edirlər. Bu isə onlara müxtəlif perspektivləri və duyğuları qiymətləndirməyə imkan verərək birbaşa empatiya hissini inkişaf etdirir.

Onlayn dil öyrənmə proqramları tələbələrə mədəniyyətlərarası əlaqədə münaqişələrin həlli bacarıqlarını da aşılayır, çünki müxtəlif mədəni mənşəli insanlarla qarşılıqlı əlaqə bəzən anlaşılmaqlıqlara səbəb ola bilər. Dil öyrənmə platformaları inklüziv öyrənmə mühiti yaratmaqla müxtəlif mənşəli insanların rəğbətini qazanır. Bu cür inklüzivlik mədəniyyətlərarası səriştəni artırır və tələbələri müxtəlifliyi qiymətləndirməyə təşviq edir, mədəniyyətlər arasında körpü rolunu oynayır. (5, səh.70) Müxtəlif və global kontekstlərdə effektiv ünsiyyət bacarıqlarını və empatiyanı inkişaf etdirərək immersiv mədəni təcrübə təqdim edir. Duolingo, Babbel və ya Rosetta Stone kimi dil öyrənmə proqramlarından istifadə edərək söz ehtiyatını və qrammatik bilikləri artırmaq olar. Bizə bu işdə interaktiv dərslər, tapşırıqlar və testlər kömək edir, dil bacarıqlarının bütün aspektlərini təkmilləşdirir. Bu proqramlar strukturlaşdırılmış dərslər və interaktiv məşqlər təklif edir və mədəniyyətlərarası səriştəyə aşağıdakı yollarla müsbət təsir göstərir:

- Dil öyrənmə proqramları vasitəsilə ünsiyyət qarşılıqlı anlaşmanı daha da asanlaşdırır. Beləliklə, stereotiplər dağılır və yanlış təsəvvürlər aradan qalxır.

- Müxtəlif millətlərin adət və ənənələrinə hörmət və tolerantlığı artırmaqda dil öyrənmə proqramlarının böyük rolu var. Belə ki, bu proqramlar təkcə lüğət və qrammatika deyil, həm də mədəni qarşılıqlı anlayışları da aşılayır.

- Dil proqramlarının daha bir müsbət cəhəti tələbələrin həm dil öyrənilmə, həm də müxtəlif mədəniyyətlərdən olan insanlarla rahat ünsiyyət qura bilməsidir. Həmçinin dil biliyini artırıb daha intellektual söhbətlərdə iştirak etmək mümkündür.

- Yeni dil öyrənməklə fərqli perspektivləri başa düşməyə başlayırıq, bu da empatiyanı gücləndirir, çünki öyrənmələri müxtəlif mədəniyyətlərdən olan şəxslərin təcrübələri, düşüncələri və emosiyaları haqqında daha çox məlumat əldə edirlər. - İnsanlar arasındakı mədəni anlaşılmaqlıqdan yaranan münaqişələrin həll olunmasında mədəniyyətlərarası

¹ ADU-nun doktorantı

səriştənin rolu danılmazdır. Dil öyrənmə proqramları tələbələrə bu cür anlaşılmaqların aradan qaldırılmasına imkan yaradır, qarşılıqlı hörmət və ünsiyyəti artırır.

BBC Learning English və ya ESL-lab kimi dil öyrənmə veb saytları müxtəlif səviyyələrdə dil bilikləri üçün pulsuz dərslər, testlər və səs mənbələri təqdim edir. Həmin veb saytlar mədəniyyətlərarası səriştəyə dərin təsir göstərir: onlayn dil platformaları tələbələri videolar və real həyat dialoqları vasitəsilə orijinal dil ilə tanış edir. Ana dilində danışarlardan müxtəlif kontekstləri necə istifadə etdiyini dinləmək tələbələrə mədəni nüansları və müxtəlif ünsiyyət üslublarını anlamağa kömək edir. Bu saytlar yalnız lüğət və qrammatikanı deyil, həm də mədəni normaları, ənənələri və etiket qaydalarını öyrədir. Elə onlayn dil öyrənmə platformaları var ki, tələbələrə mədəni fərqlər və multikultural mühitdə hörmətli qarşılıqlı əlaqəni öyrətməklə mədəni həssaslıq təlimi təklif edir. Bu tətbiqlərdə yeni dil öyrənənlər ana dilində danışanlar və müxtəlif mədəniyyətlərdən olan başqa tələbələrlə əlaqə saxlaya biləcəyi interaktiv məşqlər, viktorinalar və forumlar olur. Dil öyrənmə saytları global öyrənənlər icması yaradır. Fərqli yerlərdən olan həmyaşıdları ilə əlaqə mədəniyyətlərarası ünsiyyəti, empatiyanı və tolerantlığı təşviq edərək mədəniyyətlərarası səriştənin inkişafına təkan verir. Bu cür onlayn ünsiyyət zamanı dil maneələri ola bilər, platformalar belə problemləri aradan qaldırır. (4, səh.19) Mədəni fərqləri anlamaq tələbələrin mədəniyyətlərarası qarşılıqlı əlaqələrdə hörmətlə ünsiyyət qurma qabiliyyətini artırır. Burada əsas rol dil öyrənmə saytlarına düşür. Belə ki, bu veb saytlar ünsiyyət üslublarında, nəzakət normalarında və şifahi olmayan işarələrdə mədəni incəlikləri vurğulayır.

İngilis dilinin tədrisinə dair bir çox məlumatların yayımlandığı “YouTube”da bir sıra kanallar və podkastlar var. Onlar müxtəlif səviyyələri və mövzuları əhatə edir, dinləmə və danışmaq bacarıqlarını inkişaf etdirirlər.

Mədəniyyətlərarası səriştənin artırılmasında bu kanalların və podkastların aşağıda sadaladığımız rolları var:

- Podkastlarda biz tez-tez real həyat söhbətləri ilə qarşılaşırıq. Empatiya və mədəni müxtəlifliyi daha dərinləndirən anlamağa həyat təcrübələrini bölüşən müxtəlif mədəniyyətlərdən olan insanların hekayələrini dinləmək kömək edir.

- Müxtəlif məzmunlu çıxışlara yutub kanalları və podkastlarında rast gəlirik. Başqa-başqa mədəniyyətlərin izləyiciləri burada fərqli perspektivlərlə tanış olaraq öz bilgilərini genişləndirir, bu da mədəniyyətlərarası səriştəni inkişaf etdirir. Əlavə olaraq qeyd edə bilərik ki, tələbələr müxtəlif ləhcədə danışan şəxsləri dinləyərkən digər mədəniyyətlərə həssaslığı artır (2, səh. 28).

WordBrewery və ya FluentU kimi təhsil oyunları ingilis dili lüğəti və qrammatikasını interaktiv və əyləncəli şəkildə öyrədir.

Bu oyunlar həm də mədəniyyətlərarası səriştəyə aşağıdakı yollarla müsbət təsir göstərir:

- Təhsil oyunlarının əsas üstünlüyü oyunçuları müxtəlif mədəniyyətlərlə xas olan personajlarla və hekayə xətləri ilə tanış etməsidir. Bu cür tanışlıq mədəni məlumatlılığı artırır və öyrənənlərin dünyaya haqqında təsəvvürlərini genişləndirir.

- Oyunçular təhsil oyunlarında mədəni fərqlər və oxşarlıqlar haqqında dərinləndirən məlumatlar öyrənərək müxtəlif mədəniyyətlərdən olan şəxslərin yerinə düşürərək empatiyanı inkişaf etdirirlər. Beləliklə, dünyanı fərqli bir baxımdan qəbul edirlər.

- Bir çox oyun problemlərin həlli və münaqişələrin həllini əhatə edir. Bununla da tələbələr ortaq dil tapmağı və münaqişələri həll etməyi öyrənirlər.

- Multiplayer öyrənmə oyunları müxtəlif mədəniyyətlərin təsvirlərini təqdim edərək stereotiplərə meydan oxuya bilər.

- Təhsil oyunları əsas da ona görə seçilir ki, müxtəlif mədəniyyətlərə məxsus oyunçular arasında əməkdaşlıq yaradır. Hədəfləri eyni olanda birlikdə çalışmaq əməkdaşlığı, komanda işini və qarşılıqlı hörməti gücləndirir.

- Tarixi və ya mədəni parametrləri əks etdirən oyunlar oyunçulara müxtəlif mədəniyyətləri araşdırmağa və qiymətləndirməyə imkan verir.

- Onlayn öyrənmə oyunları həm də məsuliyyətli onlayn davranışlarını öyrədir. Bu da daha əhatəli bir onlayn mühit yaratmağa kömək edir.

Deməli, təhsil oyunları empatiya, dil öyrənmə, mədəni şüur, münaqişələrin həlli bacarıqları və müxtəlif mədəni kontekstlərdə əməkdaşlığı inkişaf etdirərək mədəniyyətlərarası səriştənin inkişafı üçün önəmlidir (3, səh. 46).

Facebook və ya Reddit kimi sosial media platformalarında ingilis dili öyrənmə qruplarında digər tələbələrlə qarşılıqlı əlaqə qurmaq, resursları bölüşmək və sual verməklə dil öyrənməyi sürətləndirmək olar.

Sosial media platformaları və onlayn dil öyrənmə icmalarında tələbələr fərqli mədəniyyətlərin nümayəndələri ilə qarşılıqlı əlaqə zamanı perspektivləri genişləndirirlər. Yeni dil öyrənən şəxslər dil təcrübəsi ilə yanaşı müxtəlif mədəniyyətlərə məxsus qarşılıqlı anlaşma və hörməti öyrənərək mədəni ənənələri, adətləri və təcrübələrini artırurlar. Deyə bilərik ki, başqa mədəniyyətlərə məxsus insanlarla onlayn qarşılıqlı əlaqə onların təcrübələrini və problemlərini başa düşməyə imkan yaradır. Bu, ilk növbədə empatiyanı inkişaf etdirir. Sosial media istifadə edənlər dünyanın hər yerindən geniş fikir və məlumatlarla tanış olurlar. Ona görə də tənqidi düşüncəni inkişaf edərək müxtəlif mədəni və sosial perspektivləri qiymətləndirməyi bacarırlar.

Mədəniyyətlərarası səriştəni artırılmasında onlayn dil öyrənmə icmalarının rolu danılmazdır. Onlayn müzakirələrə qoşulmaq rəqəmsal ünsiyyət bacarıqlarını artırır, tələbələrə global rəqəmsal mühitdə fikirləri aydın və hörmətlə ifadə etməyi öyrədir. Yeni dil öyrənən tələbələr müxtəlif mədəni təbəqələrdən olan şəxslərin onları necə xoş qarşıladığını və qiymətləndirdiyini hiss edirlər, bununla da inklüziv mühit yaranır (6, səh. 160).

Müxtəlif mədəniyyətlərə məxsus mədəni adətlərin, ənənələrin və sosial normaların öyrənilməsi dil öyrənmə proqramındakı dərslərə daxil edilib. Bu da tələbələrin müxtəlif mədəniyyətlər haqqında bilgilərini artırır, mədəni həssaslığı inkişaf etdirir. Burada qeyd etmək ki, interaktiv məşqlər və simulyasiyalar təklif edən bir çox dil öyrənmə

proqramları da mövcuddur.

Dil öyrənmə proqramları ünsiyyət üslubları və etiket qaydalarındakı mədəni fərqlər haqqında bilgiler verir. Bəzi dil öyrənmə proqramlarına ana dilində danışanlarla ünsiyyət təcrübəsi və nitqin tanınması kimi funksiyalar daxildir. Bu zaman tələbələr ünsiyyət bacarıqlarını təkmilləşdirməklə real mədəniyyətlərarası qarşılıqlı əlaqələri idarə etməyi öyrənirlər.

Bilirik ki, yeni bir dil öyrənərkən ardıcılıq və təcrübə vacibdir. Dil öyrənmə chatbotlarından müntəzəm istifadə ingilis dili biliklərini əhəmiyyətli dərəcədə artırır.

Dil öyrənmə chatbotları bir neçə yolla mədəniyyətlərarası səriştəyə müsbət təsir göstərə bilər:

- İlk növbədə bu Chatbotlar interaktiv söhbətləri asanlaşdırır.

- Chatbotlarda ünsiyyət üslubları, etiket qaydaları və sosial normalardakı mədəni fərqlər haqqında dərslərə rast gələ bilərik.

- Dil öyrənmə Chatbotları tələbələrin qarşılıqlı əlaqə qurma qabiliyyətlərini artıraraq ünsiyyət bacarıqlarını inkişaf etdirir.

- Fərqli mədəniyyətlərdən olan insanların təcrübələrini və perspektivlərini anlamaqda belə chatbotlarının rolu böyükdür, bu zaman mədəniyyətlərarası səriştənin əsas komponenti olan empatiya inkişaf edir.

- Chatbotlar tələbələrdə mühakimə qorxusu olmadan dil bacarıqlarını inkişaf etdirməyə imkan verir. Bu cür genişləndirilmiş ünsiyyət müxtəlif mədəniyyətlərin nümayəndələri ilə qarşılıqlı əlaqə qurmağa təşviq edir.

- Münaqişələrin həlli təcrübəsində də dil öyrənmə Chatbotlarının rolu böyükdür. Bu botlar tələbələrin mədəniyyətlərarası qarşılıqlı əlaqələrdəki münaqişələrlə mübarizə qabiliyyətini artırır.

- Chatbotlarda tez-tez müxtəlif kontekstlərdə dil dərsləri keçirilir. Tələbələr yalnız dil bacarıqlarına yiyələnirlər, həm də mədəniyyətlərarası səriştələrini artıraraq mədəni xüsusiyyətlər, adət və ənənələr haqqında dünyagörüşlərini artırırlar.

- Dil öyrənmə zamanı bilik səviyyəsinin artırılmasında Chatbotların rolu danılmazdır, bu da tələbələrə müxtəlif mədəniyyətlərdən olan ana dilində danışanlarla daha effektiv ünsiyyət qurmağa imkan verir. Dil biliklərinin artırılmasının başqa bir üstünlüyü yeni öyrənələrin özünə inamını artırır və mədəniyyətlərarası səriştəni inkişaf etdirir. Ümumiləşdirsək, dil öyrənmə proqramı strukturlaşdırılmış dərslər, interaktiv təcrübələr, mədəniyyət anlayışı və mədəniyyətlərarası ünsiyyət imkanları təklif edir. Bu da mədəniyyətlərarası səriştənin inkişafına mühüm töhfə verir.

İstifadə edilmiş ədəbiyyat

1. Robatjazi, M. A. (2008). Language education: Intercultural communicative competence and curriculum.
2. Seru, L. (2005). Testing intercultural competence in a foreign language.
3. R. L. Wiseman and J. Koester, Intercultural communication competence.
4. Полат Е.С. Интернет на уроках иностранного языка № 2, 3. – 2001.
5. Wiseman, R. L. (2002). Intercultural communication competence.
6. Moosmüller, A. (1995). Learning objectives in intercultural competence

Key words: communicative competence, technology, interactive, online platforms, effective communication, intercultural communication

Ключевые слова: коммуникативная компетентность, технология, интерактивный, онлайн платформы, эффективное общение, межкультурное общение

New technologies in the development of intercultural competence as a language learning tool

Summary

This study delves into the dynamic relationship between emerging technologies and the cultivation of intercultural competence. Through a comprehensive review of current literature and empirical analysis, it is examined how innovative technologies, such as virtual reality, artificial intelligence, and online platforms, contribute to the enhancement of individuals' intercultural communication skills. The abstract highlights key findings regarding the effectiveness of these technologies in providing immersive cultural experiences, fostering cross-cultural understanding, and facilitating interactive learning environments. The implications of these advancements for educational and professional contexts are discussed, emphasizing the potential for technology-driven interventions to bridge cultural gaps and promote more inclusive global interactions.

Новые технологии в развитии межкультурной компетентности как средство изучения языка

Резюме

Это исследование углубляется в динамические отношения между новыми технологиями и развитием межкультурной компетентности. Посредством всестороннего обзора текущей литературы и эмпирического анализа рассматривается, как инновационные технологии, такие как виртуальная реальность, искусственный интеллект и онлайн-платформы, способствуют улучшению навыков межкультурного общения людей. В аннотации освещаются ключевые выводы относительно эффективности этих технологий в обеспечении захватывающего культурного опыта, содействии межкультурному пониманию и содействию созданию интерактивной среды обучения. Обсуждаются последствия этих достижений для образовательного и профессионального контекста, подчеркивая потенциальные возможности технологических мер по преодолению культурных разрывов и содействию более инклюзивному глобальному взаимодействию.

RƏYÇİ: dos. E.Vəliyeva

Arifə Tapdıq qızı Yusifova, Tamara Şərbət qızı Əlizadə²

AVROPA DİLLƏRİNDƏN AZƏRBAYCAN DİLİNƏTƏRCÜMƏDƏ ANTRAPONİM VƏ TOPONİM SÖZLƏRİNTRANSİLİTERASİYASI

Giriş. Tərcümə tarixi göstərir ki, insan adlarının və fəmiliaların, coğrafi adların, o cümlədən müxtəlif təşkilat, müəssisə, gəmi, kinoteatr və bir çox digər kateqoriyadan olan xüsusi adların bir dildən digərinə tərcümə edilməsi, daha dəqiq desək, verilməsi zərurəti mütəxəssislərin diqqətini çoxdan cəlb etmişdir. Müasir dünyada informasiya axınının günbəgün artması belə bir iş tələbatı da durmadan artırır. Şəxs adlarının və fəmiliaların, başqa sözlə, antroponimlərin bir dildən digərinə çevrilməsi bir sıra obyektiv və subyektiv səbəblərə görə çətinliklər törədir. Səbəblərdən biri insan amili ola bilər ki, bu da informasiyanın bir sənəddən digərinə natamam, qeyri-dürüst, yazılması, köçürülməsi və s. ola bilər. Digər səbəblərdən biri olaraq onu göstərmək olar ki, şəxs adlarının və fəmiliaların müxtəlif yazılış ənənəsi mövcud ola bilər. Bütün bunların nəticəsi olaraq, ilkin mənbədə olan informasiya, tanınmaz dərəcədə dəyişdirilərək və ya dəyişərək digər mənbələrə keçə bilər. Nəticə etibarilə, bir dildəki şəxs adları və fəmilialar, yəni antroponimlər digər bir dildə tanınmaz dərəcədə təhrif edilə bilər. Bütün bunlar adların bir dildən digərinə tərcüməsi məsələsinin mühüm dərəcədə əhəmiyyətli olduğunu göstərir.

Əsas hissə. Antroponimlərin Avropa mənşəli dillərdən Azərbaycan dilinə keçirilməsi məsələsində müəyyən cəhətlər nəzərə alınmalıdır. Nəzərə alınmalı cəhətlər, məlum olduğu kimi, qarşılaşdırılan Avropa və Azərbaycan dillərinin strukturu ilə bağlıdır.

Bokmelder öz əsərində qeyd edir ki, Tərcümə prosesində şəxs adlarının başqa dildə verilməsi üçün istifadə edilən metodların heç biri ayrı-ayrılıqda həmin adların dilin daşıyıcıları tərəfindən onların səslənməsinə maksimal şəkildə yaxın tələffüzünə imkan yaratmır. Buna görə də həmin metodlar ayrı-ayrılıqda xüsusi adların başqa dildə keyfiyyətli şəkildə verilməsində yararlı deyildir (1, s.123-134).

Bir sıra Qərbi Avropa ölkələrində transkripsiya və ya transliterasiya sistemi ya tamamilə işlənməmiş, ya da işlənməmiş olsa da, mübahisəli məsələləri hələ çoxdur. Belə ki, həmin dillərin istifadə etdiyi transkripsiya sistemlərində yalnız əsas uyğunluqlar göstərilmiş, lakin bir çox hərf və ya hərf birləşmələrinin düzgün verilməsi hələ də aydınlaşdırılmamış qalmışdır.

Bunun əsas səbəbi onunla izah olunur ki, Avropa dillərinin orfoqrafiyasının tarixi inkişafı orfoqrafiya ilə tələffüz arasında əhəmiyyətli dərəcədə fərqin meydana çıxmasına gətirib çıxarmışdır. Buna görə də çox zaman sözün oxunuşunun mümkün variantlarından hansının düzgün olduğunu müəyyənləşdirmək olmur. Məsələn, ingilis dilində **ou, ow** hərf birləşmələri (ou) diftonquna uyğun gəldikdə Azərbaycan dilində **ou** şəklində verilir, amma vurğulu hecadə (au) diftonqunu ifadə etdikdə Azərbaycan dilində **au** şəklində verilə bilər. Belə hallarda adın iki mümkün oxu variantı ortaya çıxır.

Bundan əlavə, həm ingilis dilində, həm də Azərbaycan dilində müxtəlif şəkildə tələffüz edilənsəit və samit səslər vardır. Transkripsiya zamanı çox vaxt uzunluq, qısalıq, yumşaqıq, tonun yüksəkliyi və s. bu kimi mühüm fonetik informasiya itir, digər dildə isə, əksinə tapmır. Yaxud səslər eyni şəkildə işarələndirilir. Məsələn (t) və (o) səsləri “t” hərfi ilə işarələndirilir. Eləcə də (u) və (w) səsləri Azərbaycan dilində “u” hərfi ilə verilir.

“Qərbi Avropa dillərində biri-birinin qarşılığı olmayan səslər vardır. İngilis dilində tələffüz variativ xarakterlidir. İngilis dili müxtəlif ölkələrin hər birinin özünün tələffüz normaları vardır. Latın qrafikalı əlifba sistemində malik Azərbaycan dilində xas olan (x), (ğ), (g) və bu kimi səslərin ingilis dilində verilməsi üçün vasitələrin olmadığı məlumdur. Başqa bir cəhət Azərbaycan dilində mövcud olmayan, amma ingilis dili üçün səciyyəvi və triftonq səslərlə bağlıdır. Bu və bunun kimi bir çox cəhətlər Azərbaycan dilinə edilən tərcümə əsərlərində nəzərə alınmalıdır. Avropa dillərindən Azərbaycan dilinə və əks istiqamətdə edilmiş bədii tərcümə əsərlərində şəxs adlarının, başqa sözlə, antroponimlərin və toponimlərin verilməsi yolları xüsusi maraq doğurur” (2, s.245-257).

Tərcümədə xüsusi adların düzgün verilməsi istər ədəbi dil normalarına riayət etmək baxımından, istərsə də orijinalın ruhunu əks etdirmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Lakin bu zərurət çox vaxt tərcümələrdə nəzərə alınmır və nəticədə orijinalın ədəbi dil normasına, eləcə də xüsusi adların daşdığı informativ məna yükünün çatdırılmasına xələl gətirilir.

Xüsusi adların mühüm xüsusiyyətlərindən biri ondan ibarətdir ki, onlar dillərarası və mədəniyyətlərarası obyekt hesab oluna bilər. Buna görə də xüsusi adların bir dildən digərinə tərcüməsindən danışarkən, daha çox xüsusi adların başqa dildə verilməsindən söhbət gedə bilər. Xüsusi adların başqa dildə verilməsi, yuxarıda qeyd edildiyi kimi, mürəkkəb və çətin problem olub, indi də diqqəti özünə cəlb edir. Bilmək lazımdır ki, bu problemin səbəblərinin böyük spektri vardır. Bunu dillərarası əlaqənin baş verməsində vasitəçi olaraq iştirak edən tərcüməçilərin, jurnalistlərin, şərhçilərin və digərlərinin biliklərində mövcud olan boşluqlarla əlaqələndirmək mümkün olduğu kimi, daha dərin səbəblərini dillərarası kommunikasiya hadisəsi kimi alınma prosesinə ümumilikdə xas olan xüsusiyyətlərlə bağlamaq mümkündür.

Müəlliflər qeyd edirlər: “Fransız dilinin ekvivalentsiz dil vahidlərindən sayılan şəxs adlarının Azərbaycan dilinə keçirilməsini bədii tərcümə əsərləri xüsusi maraq doğurur. Yuxarıda qeyd etdiyimiz kimi, fransız dilində xüsusi adların Azərbaycan dilində verilməsinin iki əsas üsulu vardır ki, onlardan biri transkripsiya, digəri transliterasiyadır. Birinci üsul sözün səs formasından, ikinci üsul – onun hərf strukturunun başqa dildə verilməsidir. Əvvəlki vaxtlarda fransız, ingilis, habelə digər Avropa dillərin xüsusi adlarının Azərbaycan dilində verilməsində əsasən transliterasiyadan

² Azərbaycan Tibb Universiteti “Azərbaycan dili” kafedrasının baş müəllimləri atıfatamara@mail.ru

istifadə edilmişdir. Bəlkə də bu səbəbdən xüsusi adların yalnız qrafik forması Azərbaycan dilində verilmiş, həmin adın fonetik məzmunu nəzərə alınmamışdır” (3, s.144).

Həmin dövrlərdə Azərbaycan dilinə tərcümələrin əksəriyyəti rus dilindən edildiyini nəzərə alsaq, rus dilində də həmin mənzərənin mövcud olduğunu təxmin etmək olar. Görünür ki, bunu nəzərə alan dilçi alim D.A. Bokmelder xüsusi adlarının rus dilində verilməsindən bəhs edərkən yazır: “XVI və XVIII əsrlərdə İngiltərənin tarixinə və mədəniyyətinə dair yazılmış oçerklərdə müasir oxucuya gülməli görünən bilən Nevton (Newton), Stevinq (Stewing), Qavkesburi (Hawkesbury) kimi ingilis familiyaları və coğrafi adlar tapmaq mümkündür. Müasir dövrdə adın hərf deyil, səs formasının verilməsini nəzərdə tutan transkripsiyaya üstünlük verildiyi müşahidə edilir”.

Müəlliflər öz əsərlərində yazırlar: “Xüsusi adların başqa dildə verilməsi zamanı, hər bir dildə olduğu kimi, Azərbaycan dilində də ümumi qaydalardan kənar çıxan müəyyən istisna hallar vardır. Ona görə də Avropa antroponimlərinin Azərbaycan dilində verilməsi məsələsində Azərbaycan dilinin fonetik və fenomenatik imkanlarını nəzərə almaq lazımdır. Baxmayaraq ki, Avropa və Azərbaycan dillərində səslərin əksəriyyəti aydın şəkildə müqayisəyə gələnir, o aşkardır ki, qarşılaşdırılan dillərin fonetik sistemlərində xeyli dərəcədə fərqlər də vardır. Omlar saitlər və samit səslərdir ki, onların əsasında müqayisə amilini nəzərə alırıq. İngilis antroponimlərinin və toponimlərinin tərkibində mövqeyindən asılı olaraq “a” (e) hərfinin Azərbaycan dilində verilməsində müxtəliflik müşahidə olunur. İngilis dilinin oxu qaydalarına əsasən bu hərf qapalı hecədə (ae) oxunur. Bu qaydaya antroponim və toponimlərdə də riayət olunur (4, s.356). Amma tərkibində həmin fonemin olduğu antroponim Azərbaycan dilinə tərcüməsində müxtəliflik özünü göstərir.

1. Tərcümədə **Axel** antroponimində söz önündəki “a” Azərbaycan dilində “a” ilə transliterasiya edilsə də, Sevdə Abuzərlinin tərcüməsində bu troponimin digər komponentləri ənənəyə uyğun transliterasiya olunmamış, müasir dövrdə xüsusi adların tərcüməsində daha çox üstünlük verilən praktik transkripsiya qaydalarına görə transkripsiya olunmuşdur. Axel şəxs adı ingilis dilində (æksəl) şəkildə tələffüz olunur və Azərbaycan dilinə tələffüz edildiyi şəkildə çevrilmişdir. Orijinaldakı **Gunderson** familiyasının Azərbaycan dilinə edilmiş “Handerson” formasının haradan meydana çıxması izah oluna bilmir. Fikrimizcə, burada da tərcüməçi fikirləşmiş ola bilər ki, Gundersen rus dili variantı ola bilər, ona görə də sözün əvvəlindəki “g” hərfini “h” hərfi ilə əvəz etmişdir.

2. Bir sıra hallarda ingilis dilində tərkibində (ae) fonemi olan antroponim və troponimlər Azərbaycan dilində tələffüzdə olduğu kimi verilir, yəni “ə” ilə yazılır. Məsələn: The girl, whose name was Patsy Smith, wiped reddened eyes with a large linen handkerchief which Tanya had given her (A. Hayley) – Adı Pətsi Smit olan bu qız ağlamaqdan qızarmış gözlərini Tanyanın verdiyi böyük miləmil dəsmalla silirdi (Tərc. Z. Ağayev).

Avropa antroponimlərində və toponimlərində (ae) foneminin Azərbaycan dilində verilməsində müxtəlifliyin olmasının müəyyən səbəbləri vardır. İngilis dilində (ae) və Azərbaycan dilində (ə) fonemlərinin mövcud olması hələ o demək deyildir ki, onlar bir-biri ilə uyğunluq təşkil edir. Vaxtilə rus dili vasitəsilə edilən tərcümələrdə ingilis dilində tərkibində (ae) fonemi olan antroponimlərin və toponimlərin əksəriyyəti Azərbaycan dilinə “a” və “e” ilə transliterasiya edilmişdir. “Səmt küləkləri sürətlə irəliyə getməyimizə kömək etdiyindən, tezliklə Şərqi Hindistana istiqamət aldıq. Elə bu vaxt dəhşətli bir fırtına başladı. Tufan bizi Vandimen Torpağından şimal-qərbə apardı...”.

Bu nümunə məşhur ingilis yazıçısı Conatan Sviftin “Quliverin səyahəti” əsərinin M. Rzaquluzadə tərəfindən edilmiş tərcüməsidir. Nümunədə bizi maraqlandıran məqam “Vandimen Torpağı” birləşməsidir. Tərcüməçi əsərin sonunda həmin birləşməyə belə izah verir:

“Vandimen Torpağı” .. – Tasmaniya adasının keçmiş adıdır. Avstraliyanın cənub-şərqindədir”.

Şübhəsiz ki, belə izah oxucuda Tasmaniya adası barədə müəyyən qədər fikir formalaşdırır, amma bu məlumat da tam deyil, “Vandimen” sözünün mahiyyətini açmır. Məlumdur ki, M. Rzaquluzadə əsəri rus dilindən tərcümə etmişdir. Rus dilindəki mətn belədir:

Burada oxucu daha geniş məlumat əldə edir. Amma mövzumuzla bağlı olaraq bizi maraqlandıran cəhət “Vandimen Torpağı” birləşməsindəki Vandimen sözüdür. İzahatdan görünür ki, Azərbaycan dilinə edilmiş tərcümədəki “Vandimen Torpağı” söz birləşməsinin qarşılığı olan “

Nəticə. Beləliklə, aşkar olur ki, ingilis dilində “Van Diemen’s Land” rus dilinə “Вандименова Земля” şəkildə verilmiş, oradan da Azərbaycan dilinə “Vandimen Torpağı” kimi tərcümə edilmişdir. İngilis dilindəki “Van Diemen” antroponimi rus dilinə ВАНДИМЕН şəkildə transliterasiya edilmişdir. Rus dilində xüsusi adların transliterasiya və praktik transkripsiya qaydalarına uyğun olaraq ingilis dilində tərkibində (ae) fonemi olan sözlər rus dilinə “a”, “e” və ya “ə” ilə transliterasiya edilmişdir. Энтони Ван-Димен ingilis dilindəki Anthony (aentəni), Van (vaen), Diemen (di:mən) şəxs adının rus dilinə transliterasiya formasıdır. Van Diemen rus dilinə transliterasiya edilərkən ayrı deyil, defislə yazılış formasına (Ван-Димен) salınmış, eləcə də Diemen (di:mən) sözündə (ə) neytral səsi “e” hərfi ilə transliterasiya olunmuşdur. Azərbaycan dilinə həmin sözün, yəni Ван-Димен sözünün sifət forması (Вандименова) əsas götürülərək çevrilmişdir.

İstifadə edilmiş ədəbiyyat

1. Бокмелдер Д.А. О способах передачи английских собственных имён на русском языке. М., 1978. с.123-134.
2. Бугулов И.Н., Шевченко О.Ф. Особенности передачи слов-реалий в переводах англоязычной литературы развивающихся стран. Теория и практика перевода. Вып. 12. Киев: Вища Школа, 1985. с.245-257
3. Введенская Л., Колесников Н. От собственных имён к нарицательным. М.: Просвещение, 1981, 144 с.
4. Гак В.Г., Львин Ю.И. Курс перевода: Французский язык. М.: Междунар. Отношения, 1980, 356, с.

Açar sözlər: antroponimiya, toponimiya, tərcümə, inkişaf, Azərbaycan dili

Key words: anthroponymy, toponomy, translation, development, Azerbaijani language

Ключевые слова: антропонимия, топонимия, перевод, развитие, азербайджанский язык

Резюме

В вопросе перевода антропонимов с английского на азербайджанский следует учитывать некоторые аспекты. Аспекты, которые следует учитывать, как известно, связаны со структурой английского и азербайджанского языков. Ни один из методов, используемых для присвоения личных имен на другом языке в процессе перевода, не позволяет произношения этих имен носителями. языка быть максимально приближенными к их произношению.

Summary

In the question of translation of anthroponyms from English to Azerbaijani, some aspects should be taken into account. Aspects that should be taken into account, as you know, are related to the structure of the English and Azerbaijani languages. None of the methods used for assigning personal names in another language during the translation process allow pronunciation of these names by native speakers. language to be as close as possible to their pronunciation.

Rəyçi: filologiya elmləri doktoru, prof. Yusif Süleymanov

Mehmet Özeren³, Gülbahar Bulut⁴
KAZAK DESTANLARINDA KUTSAL HAYVANLAR

1. Giriş:

Eski Türk inanışlarında kanath, kanatsız, hayali, gerçek birçok hayvanın belli dönemlerde kutsal sayıldığı ve hayatlarının neredeyse her yerinde bu hayvanlara yer verildiği, hatta bazılarının simgeleştirildiği görülmektedir. Bu durum insanoğlunun erişemediği ama özlemine duyduğu şeylerin (güç, ölümsüzlük vb.) kültürel hayattaki yansımaları olarak görülmelidir [1; 3139]. İncelenen destanlarda inanışlara kaynaklık eden bazı hayvanlara şu şekilde yer verilmiştir:

2. Kutsal Hayvanlar**2.1. Arıstan “Aslan”**

Türk kültüründe aslanın cesareti ve kuvveti temsil ettiğine inanılmaktadır. Bazı efsanelerde Türklerin atasının aslan olduğu ve aslandan türediğine inanılırken, bazı destanlarda ise aslan eti yemenin çocuksuzluktan kurtulup, hamile kalmayı sağlayacağına inanılmaktadır. Aslanlar hakkında destanlarda bu gibi birçok inanış bulunmaktadır. Aslan Türk inancında hem korkulan hem kutsanan bir hayvan olarak yerini almış ve aynı zamanda güçlü kuvvetli savaşçılara aslan benzetmesi yapılmıştır [2; 258-259]. İncelenen destanlardaki ‘arıstan’ unsurunun genel olarak sevilen bir insana benzetme yapılması adına kullanıldığı gözlemlenmiştir. İncelenen destanlardaki unsur şu şekilde görülmektedir:

K.T

Jılkısı küğnde bir tuv biyeni alıp barıp, tavrıñ basına baylap koyadı eken. Bir kün baylanğan biyeni arıstan jemey koyıptı. Atam buñar kelip ayıptı: “Ay arıstan, bu seña halal-dur, ne sebepten asamadıñız?”

T.T

Yılka çobanı hergün bir kısırak getirir, onu bağlayıp dağın tepesine bırakıp gidermiş. Bir gün bağlı bırakılan kısırağı aslan yememiş. Babam ona gelip demiş: “Ey aslan, bu mal size helaldir; niçin yemediniz?” [3; 196].

K.T

Añşıbayday arıstan,
Söyle endi sen dedi.

T.T

*Anşıbay gibi aslan,
Konus, artık sen, dedi* [4; 28-29].

K.T

Añşıbay degen arıstan,
Ol da noğay balası.

T.T

*Anşıbay denilen aslan,
O da Nogay çocuğu* [4; 38-39].

2.2. At

Göçebe yaşam ile Türklerin hayatında yer eden atlar, insanların hayatını fazlasıyla kolaylaştırmış ve Türk kültüründe kahramanın yoldaşı olarak kabul görmüştür. At her zaman iyiyi, talihi anımsatmış ve muradın gerçekleşeceğine yorulmuştur. Eski Türk inanışlarında at hiçbir zaman kahramandan ayrı tutulmamıştır. Öyle ki ölen insanların atlarıyla birlikte gömülmesinden de bu durum anlaşılmaktadır [6; 163-164]. Atlar her zaman Türk toplumlarında büyük yere sahip olan hayvanlardır. At yoldaş olarak görülmüş ve hayat arkadaşı gibi bir ömür Türk toplumlarında varlığını sürdürmüştür. İncelenen destanlarda motifin ‘tulpar, jılkı, kuvlık’ gibi farklı at çeşitleri olarak kullanımı dikkat çekmektedir. Ayrıca “Minip bir alsan bul atka, Mingendeysiñ pırakka13” örneğinde Hz. Muhammed’in miraç gecesinde bindiği attan (Burak) bahsedilmesi İslamiyet’in etkilerini gözler önüne sermektedir. İncelenen unsur şu şekildedir:

K.T

Tulparlardı baylañdar
Kök savıttı kiyiñder
At kıyırığın tüyiñder.

T.T

*Tulparları14 (tutup) bağlayınız,
Gök zurhları giyiniz,
Atların kıyruklarını bağlayınız* [4; 40-41].

K.T

Bar jılkısını köreyin,

³ Doç. Dr., Fırat Üniversitesi, İnsani ve Sosyal Bilimler Fakültesi, Çağdaş Türk Lehçeleri ve Edebiyatları Bölümü, Elazığ, mehmetozeren@firat.edu.tr, orcid.org/0000-0003-4386-8312

⁴ Uzman, Orcid ID:0000-0002-9832-3320

Tulparın tañdap bereyin.

T.T

*Ne kadar yulkısı var; göreyim,
Küheylanlarını seçip vereyim [4; 40-41].*

K.T

Eki suluv jarına,
Tulpardıñ jalın tarattı.

T.T

*İki güzel yârine,
Küheylanın yelesini tarattı [4; 42-43].*

K.T

Oñğarsa alla sapardı,
Muradıma jetemin.
Astında mingen qara at bar,
Januvarıda qanat bar.

T.T

*Hayırlı ederse Allah seferimi,
Muradıma ereceğim,
Altında bindiği kara at var;
Hayvanda kanat var [4; 42-43].*

K.T

Uşkan kuştan kem emes,
Eş tulparga teñ emes,
Minip bir alsan bul atka
Mingendeysiñ pırakqa.

T.T

*Uçan kuştan aşağı değil,
Hiçbir küheylan ona denk değil,
Bir bindin mi bu küheylana,
Binmiş gibi oluyorsun Burak'a [4; 52-53].*

K.T

Kuvlıktan tuvğan kulaşa
At boların bilmedim.

T.T

*Kuvlıktan15 doğmuş kulacanın
At olacağını bilmiyordum [4; 156-157].*

K.T

Kula şubar at mindi,
Kuz sağızday sozilğan,
At quyırığın şart tüydi.

T.T

*Kula şubar atına atladı.
Dağ sakızı gibi uzayıp giden,
Atının quyruğunu bağladı [4; 88-89].*

2.3. Aydahar “Ejderha”

Güçlü, kuvvetli ve ruhsal güçlere sahip olduğuna inanılan, genellikle kötülüğü anımsatan ve sürüngenimsi bir hayvan olduğu bilinen ejderha, dünya genelinde Çin mitolojisine ait olarak kabul edilse de Türk mitolojisinde de gözlemlenmiş bir hayvandır. Türk mitolojisinde ejderhalar hakkında iyi ve kötü birçok görüş vardır. Ejderhaların kötü yaratıklar olduklarına inananlar olduğu gibi bereket, güç huzur kaynağı olduğuna inananlarda olmuştur. Yeraltında yaşarken bahar aylarında yeryüzüne çıkarak, gökyüzüne uçup yağmur yağmasını sağladıklarına inananlar olduğu gibi insan eti yiyen yaratıklar olduklarına inananlarda olmuştur [5; 74]. Görüldüğü üzere ejderhalar hakkında birçok görüş bulunmaktadır. İncelenen Kazak destanlarında ejderha unsuru ‘ajdaha ve aydahar’ kullanımıyla şu şekilde yer edinmiştir:

K.T

Sorsa emşek tartadı,
Aydaharday lebine.

T.T

*Emdiği zaman çeker göğsü,
Ejderhanın nefesi gibi nefes [3; 61].*

K.T

Aydahardıñ tilindey,
Tolgan aldı nayzasın.

T.T

*Ejderhanın dili gibi,
Sallayıp bir aldı mızrağını [3; 89].*

K.T

Şartanabın tartadı,
Aydaharday lepine.

T.T

*Dört taraftaki her şey uçuşuyor,
Ejderhaninkine benzeyen nefesiyle [3; 92].*

K.T

Aydahardıñ tilindey,
Kağ jürekten tiyedi.

T.T

*Ejderha dili gibi,
Tam kalbe saplanır [3; 128].*

K.T

Kañjarmenen karmastı,
Aydaharday arbastı.

T.T

*Hançer vuruştular,
Ejderha gibi dövüştüler [3; 140].*

K.T

Aydaharday ıskırıp,
Esimdi tarttı demine.

T.T

*Ejderha gibi ıslık çalarak,
Esim 'i çekti nefesiyle [3; 177].*

K.T

Közin salıp karadı,
Aydaharday aqırıp.

T.T

*Gözlerini dikip baktı,
Ejderha gibi bağırıp [3; 190].*

K.T

Er Şoranıñ aruvağı,
Ajdaha bolıp jutadı.

T.T

*Şora 'nın ata ruhları,
Ejderha olup yutar [3; 206].*

K.T

Baba Tükti pirleri,
Aydahar bolıp körindi.

T.T

*(Yiğitlerin) Baba tükti pirleri,
Ejderha kılığında göründü [4; 108-109].*

K.T

Javdıñ beti kaytқан soñ,
Ketti aydahar joğ bolıp.

T.T

*Düşmanı geri püskürttükten sonra,
Gitti ejderha aniden kaybolup [4; 110-111].*

K.T

Aydaharday boldı mas,
Saқтаған altın inine,

T.T

*Ejderha gibi mest olmuş,
Saklamış altın inine [4; 175].*

K.T

Aydaharday ıskırıp,
Netine jaydı zaharın.

T.T

Ejderha gibi ıslık çalıp,

Yüzünə yayıldı zehri [4; 204].

2.4. Böri/ Qaşqır “Kurt”

Türk insanı özellikləri açısından daima kurda benzetilmiştir. Kurdun yeri Türk mitolojisinde her zaman ayrı sayılmaktadır. Kurt her zaman kahramanın yanında yol göstericisi olarak bulunmakla birlikte Türklerin kurttan türediğine inanıldığı da bilinmektedir [6; 173-174]. “Kurt, Türk mitolojisinde genel anlamıyla Tanrı'nın elçisi, toplumun önderi, kurtarıcısı, yol göstericisidir. Somut bir varlık olan kurt, Türk milletinin sembolü haline gelmiş ve Türk insanının özellikleriyle kurdun özellikleri bir tutulmuştur.” [6; 175]. İncelenen destanlarda ‘kaşqır ve böri’ kulanımı ile dikkat çeken kurt unsuru şu şekildedir:

K.T

Aş kaşkırday arkırap,
Añşıbayğa qaray emindi.

T.T

*Aç kurt gibi uluyarak,
Añşıbay'ın üzerine yürüdü* [4; 64-65].

K.T

Qaşkırday keyde ulıydı,
Qaşırmaq bolıp üreydi.

T.T

*Bazen kurt gibi uluyor,
Korkutmak isteyip insanı* [4; 68-69].

K.T

Men ölgenmen artımda,
Arlan kaşqır börim bar.

T.T

*Ben ölsem de arkamda,
Arlan16 bir kurt olan yavrum var* [4; 72-73].

K.T

Bir jartaska qamalıp,
Böriler korkıp ulıdı.

T.T

*Kayalar arasında kalıp sıkışıp,
Kurtlar korkup uludu* [4; 183].

K.T

Azuvlı arlan börimə
Jegizemin kuyrığın.

T.T

*Azılı erkek kurduma
Kuyruğunu yedireceğim* [4; 199].

K.T

Böri körgen laqtay,
Kelmembet korkıp sasadı.

T.T

*Kurt görmüş oğlak gibi,
Kermembet korkuya kapıldı* [4; 219].

2.5. Bürkit “Kartal”

Türk inanışlarında kutsal varlıklar olarak kabul gören kuşlar, Gök tanrı'nın habercileri olan uğurlu varlıklar olarak görülmüşlerdir. Aynı zamanda iyi insanların ruhları kuşa benzetilmiş, öldükleri zaman ‘kuş misali cennete uçtu’ tabiri kullanılmıştır [2; 258-289]. Kartal Türk mitolojisinde Gök tanrı'nın yüzü olarak kabul edilmekte ve aynı zamanda hayat ağacının üstüne konan kuş olarak bilinmektedir. Türkler için büyük öneme sahip olan kamların atasının da bir kartal yumurtasından çıktığına inanılmaktadır [2; 290-291]. Görüldüğü üzere kartallar Türk kültüründe birçok inanişaya konuk olmuşlardır. Kartalın kutsal sayılan birçok unsurla bağdaştırılması bu hayvana verilen önemi gözler önüne sermektedir. İncelenen Kazak destanlarındaki kartal unsuru ise ‘bürkit’ olarak şu şekilde kullanılmıştır:

K.T

Bürkittey jazıp şeñgelin,
Qalmaqqa dayar urıstı.

T.T

*Kartal gibi çıkarıp pençelerini,
Çıkarmaya hazır savaşı* [4; 212].

K.T

Şabıtı qandı bürkittey,
Şankıldap davsın şıgarıp.

T.T

*Kartala has bir edayla
Yüksek sesle bağırıp* [4; 219].

K.T

“ Sur bükritley tüyülip
Şıyratasıñ murtıñdı.

T.T

“ Gök kartal gibi yüksekten süzülüp,
Bıyıklarını burarsın

 [4; 225].

3. Sonuç

Kazak Türklerinin yaşamında önemli yeri olan hayvanların, tehlikeli ve yırtıcı hayvanlara yaklaşmamanın getirdiği korku ve bu korkunun beraberinde kutsallığın atfedildiği hayvanların Kazak destanlarında genişçe yer aldığı görülmüştür.

Kaynaklar

1. Anarbekova, V. E., Dyikanova, S. A., Toktorbekova, N. A. vd. (2023). Analysis on historical meaning of lament songs in field materials. *Journal of Namibian Studies*, 33 (2023).

2. Özdemir, Ö. (2020). Kazak Türklerinin Destanlarında Mitolojik Unsurlar. (Yayımlanmamış Doktora Tezi). Erciyes Üniversitesi Sosyal Bilimler Enstitüsü, Kayseri.

3. Kallımcı, İ. T. (2010). Kazak Destanları 5 “Şora Batır”. (haz. Bolat Korgonbekov). Ankara: Türk Dil Kurumu Yayınları.

4. Arıkan, M. ve Türkmen, F. (2011). Kazak Destanları 8 “Alpamiş ve Kambar Batır”. Ankara: Türk Dil Kurumu Yayınları.

5. Yardımcı, M. (2021). Türk Halk Edebiyatında Nesir ve Nazım Nesir Karışık türler. İzmir: Kanyılmaz

6. Çetindağ Sıme, G. (2019). Alıp Manaşın Sembolik Serüveni “Alıp Manaş Destanı’nın Altay Varyantı”. İstanbul: Kesit Yayınları.

Yayınları.

Özet

Kazak destanları, Kazak Türklerinin kültürü ile ilgili birçok bilgi veren anlatı türlerindedir. Bu çalışmada da Kazak destanlarındaki kutsallaştırılan hayvanlar ve bunlarla ilgili inanışlara yer verilecektir.

Anahtar Kelimeler: Kazak destanları, Kutsal Hayvanlar, İnanış.

SACRED ANIMALS IN KAZAKH EPICS

Abstract

Kazakh epics are narrative genres that provide a lot of information about the culture of Kazakh Turks. In this study, the animals sanctified in Kazakh epics and the beliefs related to them will be included.

Keywords: Kazakh epics, Sacred Animals, Belief

RƏYÇİ: dos. S.Abbasova

İradə Zahir qızı Vəliyeva, Kəmalə Sabir qızı Hüseynova⁵

İNGİLİS DİLİNİN KANADA VARIANTININ ONOMASTİKASINDA ALINMA SÖZLƏRİN LEKSİK-SEMANTİK XÜSUSİYYƏTLƏRİ

Giriş. İngilis dilinin Kanada variantının formalaşması uzun və müəkkəb bir yol keçmişdir. İlk avropalılar ölkə ərazilərində məskunlaşmazdan əvvəl, burada müxtəlif dillərdə danışan tayfalar yaşayırdılar. Daha sonralar məhz bu **hindu dili** Kanada variantının leksikasının mənbələrindən biri oldu. Kanada ingiliscəsində ən əhəmiyyətli yeri başqa dillərdən alınma sözlər tutur. Biz bu məqalədə ingilis dilinin Kanada variantına başqa dillərdən alınan sözləri nəzərdən keçirəcəyik.

“İngilis dilinin Kanada variantında hindu mənşəli xeyli yer adları vardır. “Kanadizmlər lüğəti”ndəki məlumata görə ölkənin adı olan Kanada da hindu mənşəli addır. Lakin bu ad birbaşa hindulardan deyil, fransız dili vasitəsilə alınmışdır. Lüğətin məlumatına görə Kanada **irokez** hindularının dilindəki “kənd”, “camata” sözüdür” (1, s. 34-42).

Əsas hissə. Ölkənin bir çox başqa yer adları da hindu mənşəlidir. Avropalılar gəlməmişdən əvvəl mövcud olmuş hindu adlarının bir hissəsi azacıq fonetik dəyişməyə məruz qalsa da, bəziləri isə dəyişməz qalmışdır. Onların bir qismini nəzərdən keçirək:

Saskatchewan – vilayət adı olub eyni adlı çaydan törəmişdir, bu ərazidə yaşayan **Kree** adlı tayfa həmin çayı **kisiskatch ewani sipi** – *iti axan çay* adlandırır.

Manitoda – Kree tayfasının dilindəki manitobau sözüdür. Mənası *ruhların körfəzi* deməkdir. Bu, çayın gurultulu səsi ilə bağlı olmuşdur. Kree tayfasının inamına görə, çayın gurultusu, ruhların baraban çalması ilə bağlıdır.

Ontarion – Huron adlı hindu tayfasına məxsusdur. Güman edildiyinə görə həmin tayfanın dilindəki gözəl göl mənalı **ontarion** və yaxud parıldayan və ya gözəl su mənalı **kandarion** sözüdür.

Quebec – yerli tayfa bu adı Kebek şəklində bu şəhərin yerləşdiyi əraziyə aid etmişlər. Mənası Alqonquon hindularının dilində ensiz keçid və yaxud körfəzdir. Cape Diamond ətrafında oradan keçən çayın ensizləşməsi ilə əlaqədar yaranmışdır.

Yukon – əvvəlcə çay adını bildirmişdir. Loucheux hindularının dilindəki *Lo Yukun* – *böyük çay* sözüdür.

Nunavut – əvvəlcə ərazinin adını ifadə etmişdir. İnuktitut hindularının dilində bizim torpaq mənasını bildirir.

M.Barnder öz məqaləsində yazır: “Bir sıra Kanada şəhərlərinin adları yerli tayfaların adından törəmişdir.

Chiliwack (Britich Columbia) – yerli xalqın (chili-kway uhk) adındandır. Güman edildiyinə görə onun mənası yuxarıya doğru geri qayıdandır. Bu ad Fraser Piver çayının mənsəbinə köçmüş adamların geriye evlərinə döndüyünü göstərir.

Ottawa – bu ad alqonyuin hindularının dilindəki *adawe* – *ticarət etmək* sözüdür. Bu ad çay üzərində ticarət nəzarət edən xalqa verilmiş addır.

Toronto – güman edildiyinə görə, “görüş yeri” mənasında işlənmiş Huron hindularının sözüdür. Yerli xalq ticarət aparmaq və ov etmək üçün bu yerə yığışmışlar” (2, s. 88-96)

Chibougamau – Kree tayfasının dilində çayın daraldığı yer mənasında işlənən sözdür.

Chicoutimi – montagnais mənşəli bu ad shkoutimeou sözüdür. Onun mənası dərin suyun sonudur.

Gaspe – güman olunduğuna görə, Markmaq tayfasının dilindədir. Son və ya üç mənasında işlənib onların ərazisinin şimal hüdudunu bildirmişdir.

Listiguj – mikmaq dilindəki lustagooch sözüdür. Onun təxmini mənası beş qollu çaydır.

Rimouski – bu, mikmaq və yaxud maliseet tayfasının dilindən olub moose torpağı deməkdir. Güman edildiyinə görə, bu ərazinin ov yeri olduğu ilə əlaqədardır.

Oromocto – Maliset hindu tayfasının dilindəki welamooktook “yaxşı çay” sözüdür. Mənalı gəlmişdir.

Baddeck – güman edildiyinə görə, Mikmaq tayfasının dilindəki petekook arxadakı torpaq” sözüdür.

Musyuodobit – Mikmaq tayfasının dilindəki mooskudobooywek sözüdür. Güman edilir.

Shuöenacadie – Mikmaq mənşəli sequbunakaolik *kartof bitən yer* sözüdür.

Tiktoyaktuk – İnuit tayfasının dilindəki tuktu *caribou maralı* və yaktuk oxşayır sözlərindədir. Sözüün ümumi mənası *caribou-ya oxşayan maraldır*.

Pangnirtung – inuktitut tayfasının dilindəki *caribou maralının yeri* sözüdür. Yaranmışdır.

“Eskimos dilindəki ingilis dilinin Amerika və Kanada variantına daxil olmuş bu söz heyvan dərisindən hazırlanmış böyük qayıqı bildirir. Kanada variantında bu söz *comiak* şəklində işlənir. İngilis dilinin Kanada variantlarına daxil olmuş *kayak* – *yüngül qayıq* da eskimos dilindən alınmışdır” (3, s. 123-128).

Region əhalisinin tarixi məşğuliyyətindən bəhs edən mənbələrdə **comiak** və **kayak** haqqında məlumat verilir: *A considerable amount of evidence of transitory historic occupation was found in the area: tent rings, a variety of fox traps and meat cache markers and kayak rests. The comiaks were made of walrus or bearded sealskins and they also had sealskin kayaks.* Eskimos dilindən alınmış **attigi** sözü içərişi dəridən olan köynək mənasında işlənir. Yenə də həmin dildən alınmış **kuletuk** sözü dəridən düzəldilmiş **jaket** mənasında işlənir. Eskimos dilindən alınmış **parka** sözü də dəridən hazırlanmış geyim növünü bildirir: *His weatherbeaten face was the color of old sealskin, but his tagged attigi couldin't disguise his blue eyes. The hood of his yellow parka was rimmed with blue-white frost.*

Xizək mənasında işlənən **komatik** və **toboggan** sözləri də eskimos dilindən alınmışdır. Onların fərqi ondadır ki,

⁵ Azərbaycan Texniki Universiteti “Xarici dillər” kafedrasının baş müəllimləri

komatik əl ilə dartılan xizəkdir, *toboggan* isə itlər tərəfindən dartılır: *The dog sled, or komatik, has replaced the bicycle for Northern cubs. They shipped me the mountain in a toboggan.*

“Hindu dilindən alınma sözlərin bəziləri kalka yolu ilə daxil olmuşdur. Məsələn, ABŞ vətəndaşını ifadə edən **Long Knife** şindu mənşəli alqonkinlərin dilindəki eyni mənəli *keechchi* sözündəndir. Onun mənəsi *böyük, uzun bıçaq*dır. Bu alınmaların bəziləri ingilis dilində semantik inkişafa məruz qalaraq, törəmə mənələrdə işlənməkdədir. Məsələn üçün, eskimos dilindən ingilis dilinin Kanada və Amerika variantlarına daxil olmuş **kayak** yalnız yüngül qayıq mənəsində işlənməyib. Kayak yarışları mənəsində də işlənir: *kayak marathon*” (4, s. 36).

Toboggan ismində konvensiya yolu ilə ingilis dilində **to toboggan** – **xizəkdə sürüşmək** feili əmələ gəlir və onun iştirakı ilə mürəkkəb söz yaranır: *toboggan – slide – tobogganla sürüşmək üçün dağ.*

Toboggan feil funksiyasında frazeoloji ifadə kimi də rastlanır (*qiymətin kəsikin olaraq düşməsi*): *prices tobogganed – qiymətlər kəskin düşmüşdür.*

Aborijen dillərindən ingilis dilinə daxil olmuş bir çox başqa sözlərin də fonetik və semantik assimilyasiyaya məruz qalması halları geniş müşahidə olunur.

Beləliklə, ingilis dilinin Kanada variantındakı hindu mənşəli sözlər ölkənin yerli əhalisi olan hinduların adət və ənənələrini, məişətini, təbiətini, bitki və heyvanat aləmini əks etdirir. Müasir kanadalılar bir çox irq və millətləri özündə birləşdirən bir xalqdır. Onların arasında avropalılar, yerli hindular və eskimoslar vardır. Avropa mənşəli kanadalılar dilinə görə iki əsas qrupa bölünür: ingilisdilli və fransızdilli kanadalılar. “Kanadada ingilis dilinin tarixi XVIII əsrdən başlayır. İngilis dilinin Kanada variantı daha çox Amerika variantına yaxındır ki, bu da kanadalıların ABŞ mətbuat, radio və televiziyasından daim istifadə etməkləri və əhalinin sıx qarşılıqlı əlaqələri ilə bağlı olmuşdur. Lakin bununla belə ingilis dilinin Kanada variantının bir qrup özünəməxsus xüsusiyyətləri də vardır. Bu xüsusiyyətlər Kanada variantında ölkənin özünəməxsus heyvanat və bitki aləmi ilə bağlı xeyli sözlərin olması, Kanadaya gəlmiş immiqrantların ana dillərinə məxsus sözlərin Kanada ingiliscəsinə daxil olması, yerli hindu və eskimos dillərindən alınmış sözlər ilə bağlıdır” (5, s. 55-62). İngilis dilinin Kanada variantına məxsus fərqli xüsusiyyətləri U.Alvis, G.Allekn, G.Stori, D.Homilton, K.Din və başqa tədqiqatçıların əsərlərində əks olunur. Onların tədqiqatlarında əsil kanadizmlər, yəni yalnız Kanada variantında işlənən sözlər Kanada mənşəli olub, həmçinin ingilis dilinin başqa variantlarına da daxil olmuş sözlər və s. qrup sözlər fərqləndirilir. Həmin tədqiqatlarda həmçinin ingilis dilinin Kanada variantına başqa dillərdən alınmış sözlər də müxtəlif həcmdə təsvir olunmuşdur.

Alınma sözlərin Kanada variantına daxil olmasının iki əsas mənbəyindən biri yerli hindu və eskimosların dilləri, digəri isə neçə yüz illər ərzində Avropadan gəlmə immiqrantların ana dilləri idi. Bundan başqa, alınma sözlər həm Kanada ingiliscəsinin lüğət tərkibinə daxil olmuş, həm də ölkənin onomastikasında öz əksini tapmışdır. Alınma sözlərin böyük bir qrupu fransız mənşəlidir. Bu onunla əlaqədardır ki, Kanada əhalisinin bir hissəsini Kvebek vilayətində məskunlaşmış fransızdilli əhali təşkil edir. Kanada variantında daxil olmuş fransız dillərin çoxu e (ee) şəkilçiləri ilə bitir: *brule – yanmış meşə; saqamite – at və ya balıqlı bulyon və ya sup* və s. Bəzən fransız sözləri Kanada ingiliscəsində fonetik assimilyasiyaya məruz qalmışdır. Assimilyasiyaya uğramış sözlərin arasında **euse** şəkilçisi ilə bitən sözlər də vardır. Məsələn, *fameuse* – payızın sonunda yetişən alma iki cür tələffüz olunur [fəmu:z], [fəmə:z]. İngilis dilinin Kanada variantında **ey** şəkilçisi ilə bitən sözlər də assimilyasiyaya məruz qalmışdır. **Eu** hərf birləşməsi Kanada variantında [u:] kimi tələffüz olunur. Məsələn: Kvebek konservativ partiyası ilə bağlı olan **bleu** sözü [blu:] tələffüz olunur. Bəzən fransız alınma sözlərinin fonetik assimilyasiyası özünü vurğuda da göstərir. Məsələn üçün, vurğusu son hecədə olan **barbate** sözü Kanada ingiliscəsində belə assimilyasiyaya məruz qalır: vurğu ingilis dilində olduğu kimi birinci hecaya düşür.

Guignolee sözü fransız dilində bu mənələrlə işlənir: *petruşka, kukla teatri* və s.

İngilis dilində vurğu dəyişməsi ilə **guignolee** gənclərin şən görünüşlü paltar geyinib mahnı oxuya-oxuya gəzirmək adətini bildirir. Bundan başqa, Dil Nümunələri Proje (The Language Samples Project) Kanada ingiliscəsində, bir qayda olaraq (ae) səsi ilə tələffüz olunan alınma sözlərin siyahısını təşkil etmişdir. Belə sözlərə , Natasha, Tania, pecan, Fiat, Mazda, Lada, bravo, saga, və s. sözləri misal göstərmək olar. Lakin, Bach, Luatemala Kamikaze, karate, garbanzo kimi sözlər [a] səsi ilə tələffüz olunur. Bu sözlərdə [a] əvəzinə ae səsini işlətmək daha əlverişlidir. Onlar yeni alınma sözlərlə qarşılaşdırdıqda onları [ae] səsi ilə tələffüz etməyə davam edirlər. İngilis dili Kanada variantındakı yad mənşəli sözlərin bir qrupu coğrayi adlarda əks olunur. Ölkədə böyük sayda fransız və aborijen mənşəli yer adları da vardır. Kanada ingilis dilinin bu xüsusiyyəti belə bir hipoteza yaradır. Charles Boberq yuxarıda qeyd olunan mənbəyə nəzərən düşünür. Bunun səbəbi sadəcə bir şey ola bilər ki, Kanada ingilis dili bu sözlərin tələffüzünün əsası kimi onların əlyazmasından istifadə edir. Kanada və Amerika sait sistemində mövcud fərqli konfiqurasiyalar bu sualın cavabı ola bilər. Belə ki, Şimal şəhərlərində Sait Dəyişməsi və Kanada Sait dəyişməsi [ae] səsinin tələffüzü fərqli istiqamətdə aparılır. Nəticədə stock sözünün amerikalı tələffüzünü ilə stack sözünün kanadalı tələffüzü, demək ki, eynidir. Yəni, amerikalı [a] saiti ilə kanadalı [ae] saiti eyni səslərdir. İngilis dili Kanada variantına daxil olmuş fransız və aborijen mənşəli sözlər mənəci rəngarəngdir. Onlar ölkə həyatının müxtəlif sahələrinə aiddir. Bu sözlər aborijenlərin maddi və mənəvi mədəniyyətini əks etdirir. Kanadada ingilis və ya fransız dilini öyrənmək üçün ən yaxşı məktəb axtarırsınızsa, doğru yerdəsiniz.

Nəticə. Beləliklə, ingilis dili Kanada variantının onomastikasının formalaşmasında bu kimi amillərin rolu böyük olmuşdur. Məqsədlərinizdən asılı olmayaraq hədəflərinizə çatmağınızda kömək edəcəyik. Hədəfiniz ümumi, akademik, iş və ya imtahan məqsədləri üçün ingilis və ya fransız dilini öyrənmək olsun, oraya getməyinizə kömək edəcəyik. Fərqli rejimlərdə bütün səviyyələr üçün çox sayda kurslarımız var. Bir başlanğıc və ya müəyyən bir sahədə dil bacarıqlarını mükəmməlləşdirmək istəyən bir tələbə olmağınızdan asılı olmayaraq, müəllimlərimiz bu öyrənmə

macərası ilə sizi dəstəkləyəcəklər.

İstifadə edilmiş ədəbiyyat

1. Baugh A.A. History of the English language, London, 1959, p. 34-42.
2. Bamder M. The Englishing of French Words. Oxford, 1921, p. 88-96.
3. Brook G. History of the English language. New-Jerse, 1957, p. 123-128.
4. Арнольд И.В. Лексикология современного английского языка. М., 1955. стр: 36.
5. Смирницкий А.И. Лексикология английского языка. М., 1956, с. 55-62.

Açar sözlər: onomastika, leksik-semantik, İngilis dili, inkişaf, varyant

Key words: onomastics, lexical-semantic, English, development, variant

Ключевые слова: онамастика, лексико-семантический, английский язык, развитие, вариант

İngilis dilinin Kanada variantının onomastikasında alınma sözlərin leksik-semantik xüsusiyyətləri

Summary

The article is about the loan words used in onomastics of Canada. These words are noted and given brief information about each of them in the article. Canadian English has appeared on a number of factors. Canadian English was first determined by a number of immigrants settled from the northern part of the United States. Because of the geographical proximity of the two countries and the influence on each others histories, economic systems, international policies and television media Canadian English continues to be formulated by American English.

Лексико-семантические особенности слов, полученных в ономастике английского варианта Канады

Резюме

В статье речь идет о заимствованных словах, используемых в ономастике Канады. Эти слова отмечены и даны краткие сведения о каждом из них в статье. Канадский английский появился по ряду причин. Канадский английский был впервые определен рядом иммигрантов, поселившихся из северной части Соединенных Штатов. Из-за географической близости двух стран и влияния друг на друга истории, экономических систем, международной политики и телевизионных СМИ канадский английский продолжает формироваться американским английским языком.

Rəyçi: filologiya üzrə fəlsəfə doktoru, dosent Gülarə Teymurova

Şəfiqə Qurban qızı Heydərova, Sevinc Əli qızı Hacıyeva⁶
MÜASİR İNGİLİS DİLİNDƏ KƏMIYYƏT KATEQORİYASININ LEKSİK-SEMANTİK
XÜSUSİYYƏTLƏRİ

Giriş. Müqayisəli dilçiliyin əsas məqsədi və vəzifəsi çox yayılmış dillərdə, müxtəlif millətlərin ayrı-ayrı dillərində ümumbəşəri dilin bəzi hissələrinin işlədilməsini müşahidə və müqayisə etməkdən ibarət olmalıdır. Qrammatik formalar müxtəlif dillərdə müxtəlif şəkildə təzahür edir. Belə olan halda bu formalara xas olan xüsusi keyfiyyətləri ayrı-ayrı dillərdə olan fərqli qrammatik formalarla müqayisə etmək olar. Dilçilikdə dilin mkişaf tarixinə və müasir vəziyyətinə dair yazılmış əsərlərə nəzər saldıqda açıq şəkildə görürük ki, kəmiyyət kateqoriyası morfoloji xüsusiyyətlərinə görə digər kateqoriyalardan fərqlənir, yəni bu kateqoriyada təklik və cəmlik, topluluq və qeyri-müəyyənlik çoxluq kimi anlayışlar vardır. Ümumiyyətlə, dildə kəmiyyət kateqoriyası çox mürəkkəb bir kateqoriyadır. Kəmiyyət kateqoriyası yalnız isimlərə aid deyil, eyni zamanda digər nitq hissələrinə də (sifət, say, əvəzlilik, feil) aiddir.

Avropa dillərində, türk dillərində və o cümlədən Azərbaycan dilində də nitq hissələrinə aid iki kəmiyyət mövcuddur: tək və cəm.

Mənasına görə təklik yalnız əşya, şəxs, hərəkət və s.-nin vahid, tək olmasını bildirir. Cəmlik isə göstərilənlərin cəm halda olduğunu, topluluğunu, çox olmasını (çoxluğunu) bildirir, əksəriyyəti isə *-lar, -lər* şəkilçisi ilə və ya müxtəlif dillərdə bu şəkilçinin ekvivalent forması ilə düzəlidir.

Cəmliyin formalarından biri də topluluqdur. Topluluq dünyanın əksər dillərində yayılmışdır və bu dillərdə sözlər adlıq halında heç bir şəkilçi qəbul etmədən cəmlik bildirir. Bəzən toplu isimlərdə cəm şəkilçisi qəbul etmiş isimlər bir-birilə qarışdırılır. Diqqət etmək lazımdır ki, ismin mənacə topluluq bildirməsi ilə onun kəmiyyət göstəricisi qəbul edərək cəmlik bildirməsi eyni deyil.

Birincinin əsasında sözün leksik-semantik mənası durur, yəni formaca təkdə olur, onun tərkibində heç bir kəmiyyət göstəricisi iştirak etmir, ikincidə isə qrammatik proses gedir, yəni şəkilçi vasitəsilə formalaşır.

Topluluq mənasında olan söz bir neçə şəxsin, əşyanın və s.-nin toplu halda olmasını bildirir. Lakin topluluq cəmlik anlayışını bildirsə də onlar bölünmür və bütöv halda olur. Cəmlik isə hissələrə bölünür. Məsələn **forest (meşə)** dedikdə orada bitən bütün ağacı, **army (ordu)** dedikdə orada olan bütün heyət nəzərdə tutulur və s. Digər dillərdə olduğu kimi müasir Azərbaycan və ingilis dillərində də topluluq bildirən sözlər geniş yayılmışdır.

A.Aslanov “Müasir Azərbaycan dilində inkarlıq və kəmiyyət kateqoriyası” adlı əsərində kəmiyyət kateqoriyası haqqında fikrini belə izah edir: “Topluluq anlayışı əşyanın və ya hadisənin qruplaşması əsasında yaranır, lakin bu qruplaşma analiz əsasında deyil, sintez əsasında meydana çıxır” (1, s. 125). Müasir ingilis dilində ümumi isimlərin çoxu tək bir sözdən ibarət olub ayrı-ayrı varlığın adını bildirdiyi halda, bir qismi də cəmlik şəkilçisi qəbul etmədən tək bir sözlə varlığın topluluğunu-çoxluğunu bildirir. Belə isimlərə misal olaraq **family, crowd, crew, company, audience, jury, team, herd, troop** və s. sözlərini göstərmək olar. Bu qəbildən olan isimlərə **kollektiv isimlər** və ya **toplu isimlər** deyilir.

A.Axundov “İngilis və Azərbaycan dillərində kəmiyyət kateqoriyası” adlı əsərində yazır: “Topluluq bildirən adlar şəkildə başqa ümumi adlardan fərqlənmədiyi kimi, morfoloji əlamət qəbul etdiyi zaman da onlardan fərqlənir. Mücərrəd isimlərdən fərqli olaraq kollektiv isimlər həm təkdə, həm də cəmdə işləyə bilər. Onlar da cəmlik şəkilçisi qəbul edib, məsələn: **family - families (ailə-ailələr), company - companies (təşkilat-təşkilatlar), team – teams** və s.şəklində işləyə bilər. Cəmlənmiş toplu bildirən isimlərdə topluluq məzmununu sözün kökündə özünü saxlayır və s. (-es), yəni (*-lar -lər*) cəmlik şəkilçisi bu məzmunun qeyri-müəyyən miqdarın artmasını bildirir” (2, s. 115). Bu hal ilk baxışdan onları, yəni kollektiv (toplu) isimləri konkret isimlərlə yaxınlaşdırır, lakin toplu isimlərin təklik və ya cəmlik ifadə etməsi başqa bir cəhətlə də əlaqədardır: danışan, kollektiv bildirən hər hansı bir ismin ifadə etdiyi məfhumu bütövlükdə götürürsə, həmin isim tək mənada işləyir. Danışan bu kollektivə aid olan üzvlərin hər birini ayrılıqda nəzərdə tutursa bu halda isim formaca tək olsa da cəmlik bildirir. Məsələn, əgər hər hansı bir ailənin haqqında ümumiyyətlə danışılırsa, o, bir kollektiv kimi götürülürsə, **family** sözü tək formada hesab olunur. Buna görə də, ondan sonra gələn feil təkdə olur, məsələn:

My friend's family is large.

Dostumun ailəsi böyükdür.

Həmin ailənin hər bir üzvü ayrı-ayrılıqda götürülürsə, **family** sözü tək formada işlənməsinə baxmayaraq cəmlik bildirir. Buna görə də ondan sonra feil cəmdə işləyir. məsələn:

My friend's family are early risers.

Dostumun ailəsi erkən qalxır.

My family are diligent.

Mənim ailəm çalışqandır.

Bundan başqa, ifadə etdikləri məfhum bütövlükdə bir vahid kimi götürüldükdə təklik, bu kollektivə aid olan üzvlər ayrı-ayrılıqda nəzərdə tutularsa cəmlik ifadə edən digər toplu isimlərə congress, organization, government, team, jury, group, army, committee, club, class, crowd, public, audience, firm, staff, cast, minority, majority, vacation, association, college, community, company, crew, department, electorate, enemy, generation, opposition, school, uni-

⁶ Azərbaycan Texniki Universiteti “Xarici dillər” kafedrasının baş müəllimləri.E-mail: shafiqasevinc@mail.ru

versity; *müəyyən təşkilat adları, məsələn:* The Bank of England, The BBC, IBM, Sony, The United Nations və s. aiddir.

Belə hallarda isimlərin tək və ya cəm bildirməsi onları öz morfoloji forması ilə deyil, özlərindən sonra işlənən feillə müəyyən edilir, məsələn:

The jury is ready with its verdict.

Münsiflər heyəti öz hökmü ilə hazırdır.

The jury have accepted the decision.

Münsiflər heyəti qərar qəbul edib.

A.Axundov bu haqda öz fikrini belə izah edir: “Müasir ingilis dilində mövcud olan *police (polis), cattle (mal-qara, sürü, naxır), poultry (ev quşları), gentry (zadəgan)* sözləri topluluq bildirən isimlər adlanır. Bu isimlər heç vaxt cəm şəkilçisi qəbul etmir, lakin həmişə cəmlik bildirir. Cəmlik bu qəbildən olan isimlərin nominativ mənasma daxildir. Buna görə də həmin isimlərdən hər hansı biri cümlədə mübtəda rolunda çıxış etdikdə, ondan sonra feil hökmən cəmdə işlədilir” (3, s. 220-227) məsələn:

The police were looking for the robber- Polis oğrunu axtarırdı.

The cattle were grazing in the meadow.

Mal-qara çəmənlikdə otlayır.

The poultry are in theyard.

Quşlar həyətdədir.

Çoxluq bildirən money (pul), youth linen (kətan), fotiage yarpaqları), machinery (aparət, qurğu) və s. isimləri bir qayda olaraq həmişə tək formada işlədilir və özlərindən sonra feili təkdə tələb edir, məsələn:

Money makes money. (proverb)

Pul pulu gətirir. (atalar sözü)

Youth is everything in the world.

Gənclik dünyadakı hər şeydir.

Modern machinery is required for this plant.

Zavoda müasir qurğular tələb olunur.

Müasir ingilis dilində işlənən *people* sözü *adamlar, camaat* mənasma işlənərkən tək formada həmişə cəmlik, *xalq* mənasma işlənərkən isə ifadə etdiyi kəmiyyətdən asılı olaraq həm tək, həm də cəmlik bildirir, məsələn:

The weather was warm and the people were sitting at their doors.

Hava isti olduğuna görə adamlar qapılartının ağzında oturmuşdular.

The Azerbaijani are a turkic people. Long live the friendship of all the peoples.

Azərbaycan türkdilli xalqdır. Yaşasın xalqlar dostluğu.

Cəmlik ifadə edən toplu isimlərdən sonra cəm feil işlənir və qrup **they** və **who** əvəzlilikləri ilə ifadə edilir, məsələn:

Her family are very kind. They do all they can for her.

Onun ailəsi çox mərhəmətlidir. Onlar onun üçün bacardıqları hər şeyi edirlər.

I don't know any other family who would do so much.

Ailənin malik olduğu gücə heç bir başqa qüvvə malik deyil.

Rus dilçiləri Kaqmoviç V.S. və Roqovskaya V.İ. öz fikirlərini belə izah edirlər: “Təklilik ifadə edən toplu isimlər tək feil və əvəzliliklə işlənir. Əgər bu sözlərin qarşısında **a(an), each, every, this və ya that** işlənərsə adətən onlar cəm feillərlə işlənirlər, məsələn:

Almost every family in the country owns a television.

Demək olar ki, ölkədə hər ailənin televiziyası var.

A team which is full of enthusiasm is more likely to win.

Yaxşı ruhlandırılmış komandanın qazanmaq ehtimalı daha çoxdur.

İngilis dilinin amerikan variantında təklilik ifadə edən toplu isimlərdən sonra həm tək, həm də cəm feil işlədilir” (4, c. 66-73). Məsələn:

The jury **has/have** returned a verdict of guilty.

Hakim günahkarın hökmünü qaytardı.

The team **is/are** not playing very well this season.

Komanda bu mövsümdə çox da yaxşı oynamadı.

Majority - tək işləndikdə həmişə xəbər təkdə, cəm isimlə işləndikdə xəbər cəmdə işlənir, məsələn:

The **majority believes** that we are in no danger.

Əksəriyyət bizim təhlükəsiz olduğumuza inanır.

The **majority** of the students believe him to be innocent.

Tələbələrin çoxu onun günahsız olduğuna inanır.

Vacation - sözünün qarşısında say olduqda cəmdə işlənir, məsələn:

Our summer *vacation* lasts 2 months.

Bizim yay tətlimiz iki ay davam edir.

We have 2 vacations a year.

İldə bizim iki tətlimiz olur.

Heyvanlar *sürü, dəstə*, insanlar isə *qrup, izdiham* və s. mənasım ifadə etdikdə tək isim kimi işlənir, məsələn: The flock of birds **is circling** overhead.

Bir dəstə quş başımızın üzərində dövrə vurur.

The herd of cattle is breaking away.

Mal-qara sürüsü ayrılır.

A small crowd **is lined** up to see the guests arrive.

Qonaqların gəldiyini görən kiçik izdiham düzüldü.

A group of people who play, act, or work together is a team.

Birlikdə oynayan, fəaliyyət göstərən və işləyən insan qrupu komandadır.

Toplu isimlər vaxt, pul və məsafə bildirdikdə tək işlənir, məsələn: *Twenty five dollars is too much to pay for the shirt.*

İyirmi beş dollar bu köynəyə ödəmək üçün çox bahadır.

Fifty minutes isn't enough time to finish this test.

Əlli dəqiqə vaxt bu testi bitirməyə kifayət etmir.

Two miles is too much to run in one day.

Bir günə iki mil qaçmaq həddindən artıq çoxdur.

Three years is a long time to be without a job.

Uç il işsiz olmaq uzun müddətdir.

İstifadə edilmiş ədəbiyyat

1. Aslanov A. Mütəasir Azərbaycan dilində inkarlıq və kəmiyyət kateqoriyaları. Bakı, 1963, 125 s.

2. Axundov A.A. İngilis və Azərbaycan dillərində kəmiyyət kateqoriyası. Bakı: Maarif, səh: 115.

3. Axundov A.A. Dil və ədəbiyyat. 2 cild. I cild. Bakı: Gənclik, 2003, 220-227 s.

4. B.S.Khaimovich., B.I.Rogovskaya A course in English Grammar. Moskva, 1967, стр: 66-73

Açar sözlər: isim, ismin kəmiyyət kateqoriyası, koilektiv və ya toplu isimlər, inkişaf, İngilis dili

Ключевые слова: существительное, количественная категория существительного, собирательные или собирательные существительные, развитие, английский язык

Key words: the noun, the category of number of the noun, collective nouns, development, English language

Of the category of quantity in modern english lexical-semantic properties

Summary

The category of number exist in all languages. It carries philosophical maintenance and its circle of scope is very broad. There is no area of activity of the human life the authors use the category of number. The category of number have lexical and grammatical expressions in different languages system. The category of number is mainly formed in language the ways of lexical, morphological and syntactic. In general, the category of quantity in language is a very complex category. The quantity category applies not only to nouns, but also to other parts of speech (adjective, number, pronoun, verb). In European languages, Turkic languages, and including Azerbaijani, there are two quantities for parts of speech: singular and plural.

Категории количества в современном английском языке лексико-семантические свойства

Резюме

Категория числа существует во всех языках. Она несет в себе философское содержание, и круг ее применения очень широк. Не существует сферы деятельности человеческой жизни, авторы используют категорию числа. Категория числа есть лексическая и грамматическая! выражения в системе разных языков. Категория числа в основном формируется в языке способами лексическим, морфологическим и синтаксическим. Вообще категория количества в языке — очень сложная категория. Категория количества относится не только к существительным, но и к другим частям речи (прилагательному, числу, местоимению, глаголу) В европейских языках, тюркских языках, в том числе и в азербайджанском, имеются две величины частей речи: единственное и множественное число.

Rəyçi: filologiya üzrə fəlsəfə doktoru, b.Ş.M. Sevinc Bağırova

Ələskərli Dilarə İlqar qızı⁷

ORTA ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ ORFOQRAFIYA VƏ ORFOEPIYA TƏLİMİNİN MƏQSƏD, VƏZİFƏ VƏ PRINSİPLƏRİ

Giriş. Bildiyimiz kimi orfoqrafiya fonetikanın bir sahəsi olub, sözlərin düzgün yazılış qaydalarını öyrənir. Belə ki, orfoqrafiya ilə yazının bilavasitə əlaqəsi danılmazdır və bu səbəbdən yazının əmələ gəlməsi orfoqrafiya prinsiplərinin formalaşmasında əsas amildir.

Orfoqrafiyanın məqsəd, vəzifə və prinsiplərinin formalaşmasında onun keçdiyi uzun tarixi dövrün xüsusi rolu olmuşdur. Azərbaycan dili tarixinə nəzər yetirsək, orfoqrafiyası və onun inkişaf tarixinə məxsus bir sıra dəyişikliklərə məruz qaldığını görürük. Bu dəyişikliklər dilimizdəki bir sıra inkişaf və əlifba ilə əlaqədar olmuşdur. Bu yolda M.F.Axundzadənin yazımını sadələşdirməkdə, dilimizin orfoqrafiyasında fonetik prinsipə geniş yer verməsindəki xüsusi rolu qeyd olunmalıdır [3, s. 41].

Orfoepiya və orfoqrafiya arasında oxşar və fərqli cəhətlər çoxdur. Qeyd etməliyik ki, müasir Azərbaycan dilinin orfoqrafiyası danışıq dili əsasında formalaşdığından bir çox orfoqrafiya qaydaları eynilə orfoepiya üçün də məqbul sayıla bilər. Nəzərə alınmalıdır ki, dildəki söz və ifadələrin heç də hamısı yazıldığı kimi tələffüz olunmur. Bəzən söz və ya ifadədə bu və ya başqa səs müəyyən fonetik vəziyyətə düşərək yazıdan fərqli formada tələffüz olunur.

Əsas hissə. Orfoqrafiya və orfoepiya təlimi Azərbaycan dilinin tədrisinin mühüm sahələrindən biri olmaqla yanaşı, əsas vəzifəsi düzgün yazmaq və tələffüz etmək vərdişlərini şagirdlərə aşılamaqdır. Savadlı, düzgün yazıya yiyələnmək şagirdlərin bu sahəyə aid bilik, bacarıq və vərdişləri şüurlu şəkildə mənimsəməsi ilə sıx bağlıdır. Belə ki, bu sahənin tədrisində pedaqogikanın tərkib hissələrindən biri olan didaktikanın şüurluluq prinsipinə əməl olunması olduqca vacibdir. Fikrimizcə, bilik və bacarıqların möhkəm şəkildə mənimsənilməsi, müvafiqlik, sistemətiklik, əyanilik, ardıcılıq və s. prinsiplərdə məhz şüurluluğun təmin olunmasına xidmət göstərir.

Orfoqrafiya qədər orfoepiya təlimi də olduqca əhəmiyyətlidir. Şübhəsiz ki, Azərbaycan dilinin ədəbi dil qaydalarına uyğun, vahid, hamı üçün zəruri olan bir norma yaradılmalıdır. Eyni sözün müxtəlif dialekt və şivələrdə fərqli leksik mənaya sahib olması insanlara ünsiyyət prosesində bəzi çətinliklər yaradır [5, s.87]. Deyə bilərik ki, eyni sözlərin müxtəlif şəkildə tələffüz edilməsi eyni zamanda onların qəbul olunan normadan fərqli formada tələffüz olunması heç şübhəsiz nitq prosesini ləngidəcək və ünsiyyətin kifayət qədər çətinləşməsinə səbəb olacaqdır.

Məktəblərdə orfoepiya təliminin çox böyük əhəmiyyəti vardır. Başqa sözlə desək, bu sahənin tədrisi nəticəsində şagirdlərdə fonetik qavrama və eşitmə vərdişləri yaranır, tələffüz üzərində nəzarət, xüsusilə də düzgün şifahi nitq qeyri-iradi, avtomatik hala keçir. Sınıfdə yaradılan orfoepik rejim yalnız şagirdlərin deyil, müəllimlərin də danışıq zamanı ehtiyatlı olmağa məcbur edərək daha düzgün tələffüzə vadar edir. Bu zaman müəllimlər öz nitqlərinə xüsusi diqqət yetirməli və nə olursa-olsun, nümunəvi və nöqsansız danışmağa çalışmalıdırlar. Heç şübhəsiz, müəllimin ədəbi dil normalarına əməl etmədiyi bir sınıfdə düzgün yazı və danışıq qaydalarını gözləmək də kifayət qədər çətin olacaqdır.

Məktəblərdə tədris edilən orfoqrafiya təlimi insanlar arasında yazılı ünsiyyəti nizama salmaq baxımından olduqca böyük əhəmiyyət kəsb edir. Hər birimizə məlumdur ki, yazılı ünsiyyətdə iki tərəf olur: yazan və oxuyan. Düzgün orfoqrafik qaydalara əməl olunaraq yazılan yazı hər iki tərəfin vahid şəkildə başa düşməsinə təmin edir.

Hər bir təlim prosesində olduğu kimi, orfoqrafiya və orfoepiya təliminin də qarşısında qoyulan müəyyən vəzifələr vardır. Qeyd etməliyik ki, orta məktəblərdə orfoqrafiya təliminin qarşısında duran əsas vəzifə şagirdləri imla qaydalarına yiyələndirmək, onlara orfoqrafiyanın praktik əhəmiyyətini dərk etdirməkdir.

Prof. Nadir Abdullayevin “Orfoqrafiya və orfoepiya təlimi məsələləri” kitabına istinadən deyə bilərik ki, orta məktəblərdə Azərbaycan dili orfoqrafiyası üç prinsip əsasında təlim olunur:

- Orfoqrafiyanın orfoepiya ilə əlaqəli tədrisi prinsipi;
- Orfoqrafiyanın qrammatika ilə əlaqəli öyrədilməsi prinsipi;
- Orfoqrafiyanın nitq inkişafı ilə əlaqəli öyrədilməsi prinsipi [1, s. 50].

Prof. Həsən Balyevin fikri ilə razılaşaraq qeyd edə bilərik ki, bu prinsiplərə qanun kimi əməl edilməzsə, əsas məqsədə nail olmaq qeyri-mümkündür.

Fikrimizcə, orfoqrafiya və orfoepiya təlimlərində ən səmərəli üsul öyrədici və yoxlayıcı imlalar, çalışmalar və bu işlər zamanı meydana çıxan səhvlərin islahı olacaqdır. Belə ki, orfoqrafiya və orfoepiyanın qarşılıqlı əlaqəsi bir an belə unudulmamalı, müəllimlər imla zamanı şagirdlərə müvafiq çalışmalar verməlidirlər. Diktələr düzgün tələffüz qaydalarına uyğun şəkildə tələffüz edilməlidir. Bundan əlavə yazılış-deylişi çətin olan söz və ifadələrə üstün yer verilməlidir. Bu istiqamətdə prof. Ə.Əfəndizadə haqlı olaraq yazır: “...yazılı və şifahi dil arasında möhkəm əlaqə vardır. Çünki bunlar eyni bir dilin iki ayrı-ayrı ifadə formasıdır. Ona görə də şifahi və yazılı nitqin təliminə bir-birindən təcrid edilmiş ayrı-ayrı proseslər kimi deyil, vahid proses kimi baxmaq lazımdır” [3, s.245].

Orta məktəblərdə orfoqrafiya təlimini qrammatika qaydaları ilə əlaqələndirməyin də böyük əhəmiyyətli rolu vardır. Çünki yazı qaydalarında əsasən qrammatik qanunlara istinad edilir. Orfoqrafiya və orfoepiyanın əsas məqsədinə nail olmaq üçün şagirdlərdə düzgün orfoqrafiya qaydalarını mənimsətməklə bərabər, onlarda düzgün şifahi nitq bacarığı da formalaşdırılmalıdır.

Bu mərhələdə nəzərə alınmalıdır ki, bəzi şagirdlər az oxuduqlarına görə az yazırlar. Belə şagirdlərin ədəbi nitqi olduqca zəif inkişaf edir. Bu zaman müəllim şagirdlərdə mütaliyə, qiraətə maraq yaratmalıdır. Şübhəsiz ki,

şagirdlərin bilik səviyyəsinə və yaş xüsusiyyətlərinə uyğun seçilmiş bədii parçalarla daha səmərəli nəticənin əldə olunmasına nail olmaq mümkündür.

Orfoqrafiya vərdişlərinin inkişafında və möhkəmləndirilməsində əsas məsələ yazı üçün lazımlı material seçməkdir. Seçilən mətnlər məzmunca aktual və ifadə tərzinə görə məqsədimizə uyğun olsa, şagirdlərin bilik səviyyəsi bir o qədər tez yüksəlir.

Fikrimizi ümumiləşdirsək deyə bilərik ki, müəllim yalnız imla ilə əlaqədar deyil, hər fürsətdə şagirdlərin fəal lüğət fonduna daxil olması gözlənilən bütün sözlərin düzgün yazılış formasından əvvəl onların leksik mənalərini anlatmalıdır. Onu da qeyd etməliyik ki, məktəb təcrübəsi göstərir ki, şagirdlərin imla zamanı yol verdikləri səhvlər əsasən onların leksik mənasını bilmədikləri sözlərdə müşahidə olunur.

Ə.Əfəndizadə haqlı olaraq qeyd edir; şagirdlər orfoqrafiya və orfoepiya haqqında elmi anlayışa ilk dəfə demək olar ki, fonetika bəhsini öyrənərkən yiyələnirlər [4, s.101]. Daha aydın desək, şifahi nitqlə yazılı nitq arasındakı fərqlərlə bu bölmədə tanış olurlar. Deməli, orfoqrafiya və orfoepiyanın məqsəd və vəzifələrinin düzgün şəkildə həyata keçirilməsində fonetika bəhsi bir növ baza rolunu oynayır.

Fonetikanın tədrisi zamanı da orfoqrafiya və orfoepiya arasında əlaqə yaratmaq vacib şərt kimi qeyd olunur. Bildiyimiz kimi, orfoqrafiyanın fonetik prinsipinə görə, söz ədəbi tələffüzə müvafiq yazılır. Bu prinsipə əsasən deyə bilərik ki, bu iki anlayış heç də bir-birindən təcrid edilmir, biri digərini tamamlayır. Bütün bu işlərin qarşılıqlı təşkili, orfoqrafiya və orfoepiya təliminin məqsədinə nail olmaq və vəzifələrinin həyata keçirilməsi çalışmaları üzərində işin təşkili zamanı daha səmərəli olur.

Məsələn: Şagirdlərə verilmiş mətndə yazılış ilə deyilişi arasında fərq olan sözləri seçib yazmağı tapşırmaq həm düzgün yazılış, həm də düzgün tələffüz qaydalarına dair biliklərin möhkəmləndirilməsinə kömək olur. Nümunə: dəftər-[dəfdər], motor[mator], qanad [qanat].

Nəticə. Tədqiqatlarımız da bir daha sübut edir ki, bu yolda orfoqrafiya və orfoepiyanın məqsəd, vəzifə və prinsiplərinin müəyyən edilməsi və təlim prosesinin bu istiqamətlərdə aparılması olduqca vacibdir. Şagirdlərin yazı və tələffüz qaydalarına hər şəraitdə nəzarət olunması, tədris prosesinin bu yöndə aparılması qarşıya qoyulan məqsədə nail olmağa kömək edəcəkdir. Unutmamalıyıq ki, düzgün yazmaq və ədəbi normalara uyğun şəkildə tələffüz etmək yazılı və şifahi nitqin ən vacib şərtidir.

Ədəbiyyat:

1. Abdullayev N. Orfoepiya və orfoqrafiya təlimi məsələləri. Bakı, 1985, 148 s.
2. Abdullayev A. Orta məktəbdə Azərbaycan dili tədrisinin metodikası. Bakı, 1968, 78 s.
3. Balyev H. Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası. Bakı, Maarif, 1988, 285 s.
4. Əfəndizadə Ə.R. Azərbaycan dili orfoqrafiyası tədrisinin elmi əsasları. Bakı: Maarif, 1968, 132 s.
5. Həsənov M. Azərbaycan dili orfoqrafiyasının tədrisi. Bakı, 1992, 214 s.

RƏYÇİ: dos. E.Vəliyeva

Fatimə Qarayeva¹**AZRBAYCAN DİLİ SİNTAKSİSİNİN İNTEQRATİV ƏSASLI TƏDRİS İMKANLARI**

Hər bir dil iki tərkib hissədən: lüğət tərkibi və qrammatik quruluşdan ibarətdir. Sistem xarakteri daşıyan dil fonem, leksem, morfem, söz birləşməsi, cümlə və mətdən ibarətdir. Bu sistemdə kommunikativ funksiyadan kənar qalan kateqoriya və anlayış yoxdur. Sintaksis nitqin vücudu, kommunikasiyanın strukturu və ünsiyyətin ifadəsinin yekun formasıdır.

Dilin tikinti materialı olan söz söz birləşməsi və cümləni təşkil edir. Digər cəhətdən sözüün hər hansı bir vəzifəni yerinə yetirməsi üçün müəyyən formalara düşməsi də əsas şərtədir. Bu da öz növbəsində sintaksisin morfolojiya ilə əlaqəli tədrisinə gətirib çıxarır. Şagirdlərin dil duyumlarının, nitq mədəniyyətlərinin inkişafında, məzmunca elmi, publisist, istərsə də bədii fikrin düzgün, dolğun ifadəsində sintaksisin inteqrativ tədrisi imkanlarından istifadənin çox mühüm əhəmiyyəti var.

Hər bir dil iki tərkib hissədən : lüğət tərkibi və qrammatik quruluşdan ibarətdir. Ümumən sistem xarakteri daşıyan dil fonem, morfem, söz birləşməsi, cümlə və mətdən təşkil olunur. Bu sistemdə kommunikativ funksiyadan kənar qalan kateqoriya və anlayış yoxdur. Dilin vahidləri sırasında ən dominant səciyyə daşıyan söz birləşməsi və cümlədir ki, bunlar sintaksisin predmetini təşkil edir. Sintaksis nitqin vücudu, kommunikasiyanın strukturu və ünsiyyətin yekun ifadə formasıdır. Sanki sintaksisə qədərki dilçilik elementləri və anlayışları bu bölmənin formalaşması və tamamlanması vəzifəsini yerinə yetirir. Fonem (səs), leksem (söz) və morfem müəyyən qrammatik əlamətlərlə birlikdə ünsiyyəti təşkil edir. Sintaksisin ikinci predmeti olan cümlə dilin mətdən əvvəlki ən mənalı və bitkin vahididir. Bəzi dilçi alimlər cümləni dilin özü adlandırırlar. "Dildə cümlənin əhəmiyyəti çox böyükdür. Başqa sözlə desək, cümlə dilin özüdür. Cümlənin əmələ gəlməsində dilin demək olar ki, bütün vasitələri, bütün ünsürləri iştirak edir. Çünki cümlə dildə olan və dilçilik elminin müxtəlif sahələrinin tədqiq etdiyi dil faktlarının, müxtəlif dəyişmələrin, rəngarəngliyin yekunudur. Elə bil ki, bunların hamısı nəticə etibarilə cümlə qurmaq üçündür". [1, s.77]

Bir sözlə, sintaksis və onun predmetləri nitqin təşkilində həlledici funksiyaya malikdir. İstər şifahi, istərsə yazılı nitq sintaktik kateqoriyaların və digər nitq vahidlərinin sintaktik kateqoriyalarla birləşməsinin nəticəsidir. Dilçiliyin digər bölmələri, onların hər birinin səciyyəvi vahidləri möv-cuddur ki, bunlarkonkret əlamətləri baxımından bir- birindən fərqlənsə də, həmin vahidləri bir- birindən təcrid edilmiş şəkildə öyrənmək qeyri-mümkündür. Belə halda dil yarımçıq olar, fikrin mübadiləsi baş tutmaz.

Bütün bu dediklərimizi nəzərə alaraq deyə bilərik ki, sintaksisin inteqrativ əsaslarla tədrisi onun şagirdlər tərəfindən mənimsənilməsində mühüm əhəmiyyət daşıyır. Sintaksis fonetika bölməsi ilə əlaqədardır. Hər bir cümlə sözlərdən, sözlər isə öz növbəsində səslər vasitəsilə təşkil edilir. Fonetika ilə sintaksisin qarşılıqlı linqvistik baxımdan bağlılığı sintaksisin orfoepiya və orfoqrafiya ilə inteqrasiyasını və onların inteqrativ əsasda tədrisini zəruri edir. Bu iki bölmə arasındakı bağlılıqdan biri və ən mükəmməli də fonetikanın prosudiyası hissəsi, yəni cümlənin intonasiya əlaməti ilə əlaqədardır.

Məlumdur ki, istənilən dilin təşəkkülü ilk olaraq özünün şifahi forması ilə təzahür etmişdir. Şifahi nitq (dil) isə intonasiyasız təsəvvür edilə bilməz. Yazı isə şifahi dildən sonra meydana gəlmişdir. Tarixilik baxımından sonrakı hadisə olaraq qeyd edilərsə də, yazının özünü də intonasiyasız dərk etmək yanlış düşüncə ilə nəticələnlə bilər. Təbii ki, intonasiyanın ifadə imkanlarının yazılı nitqdəki ekvivalenti durğu işarələridir.

Bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, nitqdə hər bir cümlənin öz kommunikativ təyinatı vardır. Həmin təyinatın kommunikativ funksionallığını reallaşdıran intonasiyadır. Bu isə fonetik intonasiya ilə sintaktik intonasiya anlayışlarının şərh və inteqrativ əsaslarla tədrisi problemin həlli yolunda ciddi addımlardandır. Ümumiyyətlə, cümlənin akustik cəhətinin tədrisi onun akustik strukturunun müəyyənəlməsi üçün real zəmin hazırlayır.

Dilin tikinti materialı olan söz söz birləşməsi və cümləni təşkil edir. Bu da öz növbəsində leksikanın morfolojiya və sintaksislə ardıcıl qarşılıqlı əlaqədə olduğunun göstəricisidir. "Söz ünsiyyət məqsədlərinə xidmət etmək üçün işlədilər, gerçəkliyin, hər hansı bir faktın, onun təbiət materiyası kimi, fonetik tərkib vasitəsilə ifadə edilən dil vahididir. Ona görə də söz lüğət tərkibinin əsas vahidi kimi öz təbiətinin dolğunluğunu və həqiqi mənasını əlaqəli nitq daxilində bürüzə verir. [2, s.12]

Azərbaycan dili sintaksisinin inteqrativ əsaslı tədrisi işində sintaksisin leksikologiya ilə inteqrasiyası məsələsinin önə çəkilməsi vacib məsələlərdəndir. Çünki fikir cümlə vasitəsilə müsahibin nəzərinə çatdırılır. Kommunikativ funksiyasından asılı olmayaraq hər bir cümlə komponenti cəhətdən söz və sözlərin əlaqəli formasından ibarət olur. Buna görə də demək mümkündür ki, sözlərsiz cümlə olmadığı kimi, cümlə olmadan da fikir ifadə etmək qeyri – mümkündür.

Sözlərin mexaniki düzülümü cümlə əmələ gətirə bilməz. Sözlərin cümlə şəklini alması (məna və struktur cəhətdən) üçün morfoloji üsullarla əlaqələnməsi mütləqdir. İstənilən sözüün cümlədə müəyyən funksiya daşması üçün onun qrammatikanın ixtiyarına keçməsi mühüm şərt sayılır. Deməli, sintaksis morfolojiya ilə də əlaqəlidir. Söz birləşməsi və cümləni təşkil edən sözlər bir-bir ilə morfoloji üsullara əsasən əlaqələnir. Hər hansı cümlə üzvü müvafiq nitq hissəsi ilə ifadə olunur və ya müəyyən bir nitq hissəsi konkret sintaktik vəzifə daşıyır. Başqa sözlə, sözüün forması morfolojiyaya, funksiyası isə sintaksisə aid olur.


"Son qeydlərdən görüldüyü kimi, morfolojiya və sintaksis, nitq hissələri və cümlə üzvləri haqqında deyilənlər uzaq tarixə aid deyil, elə indinin özünə aiddir.

Nəzəriyyə üçün iyirmi – otuz, qırx - əlli il müasir deməkdir. Cümlə üzvləri ilə nitq hissələri arasında

¹ADPU-nun magistrantı

uyğunluqları və bu uyğunluqlara əsaslanıb onların genetik birliyini inkar etmək çətin olar.” [4, s.75]

Sözün forması morfolojiyaya, vəzifəsi isə sintaksisə məxsusdur. Ümum-İyyətlə, sintaksisin integrativ əsaslarla tədrisini nəzəri cəhətdən bu cür ifadə etmək olar: səs sözləri, söz, birləşməsi və cümləni təşkil edir. Səs olmasa söz, söz olmasa sözlərin birləşməsi və cümlə mövcud olmaz. Həmin integrasiyanı praktik cəhətdən əyaniləşdirsək aşağıdakı sxem alınır:



Mənşəcə latın dilindən götürülmüş integrasiya termini “bütöv”, “bütövləşmə” mənasını ifadə edir. Ayrı – ayrı hissələrin birləşməsi və bütövləşməsi mənasını bildiren integrasiya ətraf aləmdə baş verən hadisələr və proseslərlə sıx surətdə bağlıdır. Bütün elmlər təbiət və cəmiyyət hadisələri ilə əlaqəli olduğu üçün onların təcəssümü olan fənlərin bir –biri ilə əlaqəsi də təbiidir.

Deməli, bütün fənlərin istinad mənbəyi canlı, cansız varlıqların, məkan və zaman anlayışlarının vəhdəti olan dünyadan, həyatdan qaynaqlanır.

İstər struktur, istər məzmunca təbiət hadisələrinin elmi təzahürü olan müxtəlif fənlər diferensial xüsusiyyətləri ilə yanaşı, həm də integrativ səciyyəyə malikdir.

“Bütün elm sahələrində, o cümlədən sosiologiyada, eləcə də pedaqogikada integrasiyanın ən çox iki nö-vündən istifadə olunur: fənlərarası və fəndaxili integrasiya. Bir çox mənbələrdə bu iki ifadəni eyniləşdirən, həm də fərləndirən var. Integrativlik yeni kurikulumların əsas prinsiplərindən biridir. [3, s. 52]

Nəticə etibarilə deyə bilərik ki, şagirdlərin dil duyumlarının, onların nitq mədəniyyətlərinin inkişafında və məzmunca elmi, publisistik, istərsə də bədii fikrin düzgün, dolğun ifadəsində sintaksisin interativ tədrisi imkanlarından istifadənin çox mühüm əhəmiyyəti var.

Ədəbiyyat

1. Abdullayev Ə, Seyidov Y, Həsənov A. Müasir Azərbaycan dili. (Sintaksis, IV hissə), Şərç – Qərb, Bakı – 2007, 422s.
2. Cəfərov S, Müasir Azərbaycan dili (Leksika ikinci hissə). Şərç – Qərb, Bakı – 2007, 191s
3. Kazımov A. Ümumtəhsil kurikulumunun əsasları, ADPU-nun mətbəəsi. Bakı – 2015, 117s.
4. Seyidov Y. Azərbaycan dilinin qrammatikası (morfolojiya). Bakı universiteti, Bakı – 2002, 268s.
5. Qurbanov V , Əmirli A. Azərbaycan dili tədrisinin aktual problemləri. Müəllim, Bakı – 2009, 161s.

ВОЗМОЖНОСТИ ИНТЕГРАТИВНОГО ОБУЧЕНИЯ СИНТАКСИСУ АЗЕРБАЙДЖАНСКОГО ЯЗЫКА

Резюме

Любой язык состоит из двух компонентов: словарного запаса и грамматической структуры. Системный язык состоит из фонемы, лексемы, морфемы, словосочетания, предложения и текста. В этой системе нет категорий и понятий, находящихся вне коммуникативной системы. Синтаксис – это тело речи, структура общения и конечная форма выражения общения.

Слово, являющееся строительным материалом языка, образует словосочетание и предложение. С другой стороны, для того, чтобы слово выполняло какую-либо задачу, основным условием является его попадание в определенные формы. Это, в свою очередь, приводит к преподаванию синтаксиса, связанного с морфологией. Очень важно использовать возможности интегративного обучения синтаксису в развитии языковых ощущений учащихся, культуры речи, в правильном и полном выражении научных, публицистических или художественных идей.

Ключевые слова: синтаксис, интегративная основа, языковые элементы, грамматический строй,

коммуникативная функция.

INTEGRATIVE BASED TEACHING OPPORTUNITIES OF AZERBAIJAN LANGUAGE SYNTAX
Summary

Every language consists of two components: vocabulary and grammatical structure. Systemic language consists of phoneme, lexeme, morpheme, phrase, sentence and text. In this system, there are no categories and concepts that are outside the communicative system. Syntax is the body of speech, the structure of communication and the final form of expression of communication.

The word, which is the building material of the language, forms a phrase and a sentence. On the other hand, for the word to perform any task, it is a basic condition that it falls into certain forms. This in turn leads to the teaching of syntax related to morphology. It is very important to use the possibilities of integrative teaching of syntax in the development of students' language sensations, speech culture, in the correct and complete expression of scientific, journalistic, or artistic ideas.

Keywords: Syntax, integrative basis, linguistic elements, grammatical structure, communicative function.

RƏYÇİ: dos. S. Abbasova

Gültac Axundova¹**ŞAGİRD NAILIYYƏTLƏRİNİN QIYMƏTLƏNDİRİLMƏSİNİN ƏSAS XÜSUSIYYƏTLƏRİ**

Fənlər üzrə məzmun standartlarının müəyyən olunmasında əsas məqsəd həmin standartların hər bir şagird tərəfindən mənimsənilməsi istiqamətində hədəflərin seçilməsidir. Qəbul edilmiş standartlara uyğun bilik və bacarıqlara nail olmaq üçün hər bir şagirdin fəaliyyəti fasiləsiz stimullaşdırılmalı, onların daha yüksək səviyyəli standartları mənimsəməsi üçün şərait yaradılmalıdır. Optimal vəziyyətdə heç bir şagirdin tədris ili boyunca geri qalmasına imkan verilməməli, əksinə, hər bir şagirdin irəliləməsi diqqət mərkəzində olmalıdır. Bu baxımdan şagird nailiyyətlərinin qiymətləndirilməsi davamlı, dinamik və bir çox hallarda rəsmi olmayan prosesdir. Bu prosesdə müəllimlərin şagirdlər üzərində müşahidəsi, şagirdlərin sinif işləri və ev tapşırıqlarını yerinə yetirmələri, yazılı və şifahi cavabları əhəmiyyətlik baxımından eyni dərəcədə vacibdir.

Şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsi şagirdin biliklərə yiyələnmək, onlardan istifadə etmək, nəticə çıxarmaq bacarıqları haqqında məlumatların toplanması prosesi kimi qəbul edilir və aşağıdakı məqsədlərə xidmət edir:

- şagird irəliləyişlərinin (geriləmələrinin) izlənilməsi (monitorinqi)
- təlim prosesində qərarların qəbulu
- şagirdin təlim nəticələrinin qiymətləndirilməsi
- kurikulumun qiymətləndirilməsi

Qiymətləndirmə bir prosesdir. Bu prosesdə şəffaflıq, ədalətlik, qarşılıqlı razılığa və əməkdaşlıq öz əksini tapır. Bu proses eyni zamanda zəncirvari bir prosesdir ki, burada əlaqələliyin izlənilməsi və təmin edilməsi mütləqdir. Ona görə də qiymətləndirmə prosedurları ardıcıl qurulur və vəhdət təşkil edir.

Şagird nailiyyətlərinin qiymətləndirilməsinin mahiyyəti ondan ibarətdir ki, təlimə təsir edən amillərin, vasitələrin aşkarlanaraq aradan qaldırılması mümkün olsun. Məktəbdə şagird nailiyyətlərinin qiymətləndirilməsi aşağıdakılara xidmət edir:

- şagirdlərin bilik, bacarıq və vərdisləri hansı səviyyədə mənimsədiklərini müəyyənləşdirməyə;
- müəllimlərin hazırlıq səviyyəsi və pedaqoji fəaliyyətinə dair məlumatların əldə olunmasına;
- təlimin məzmunun, metodlarının və səmərəliliyinin müəyyənləşdirilməsinə və təkmilləşdirilməsinə;
- idarəetmə texnologiyalarında yol verilən nöqsanların və ya qabaqcıl təcrübələrin öyrənilərək yayılmasına;
- ictimaiyyətin təhsilə münasibətinin öyrənilməsinə;
- qərarların qəbuluna, təhsil standartlarında müəyyən dəyişikliklərin edilməsinə.

“Şagird nailiyyətlərinin qiymətləndirilməsi” pedaqoji anlayış kimi təhsil leksikonuna yaxın illərdə daxil olmuşdur. Uzun müddət bunun əvəzinə “şagirdlərin bilik, bacarıq və vərdislərinin qiymətləndirilməsi” anlayışı işlədilmişdir. Bununla yanaşı, qiymətləndirmə dedikdə, şagirdlərin gündəlik qiymətləndirilməsi başa düşülmüşdür. Başa düşüləndir ki, belə qiymətləndirmə sistemi mahiyyət etibarı ilə heç bir əhəmiyyət kəsb etmir. Məsələn, azərbaycan-dili üzrə yarımillik və ya illik qiymətlərin çıxarılmasında şagirdlərin aldığı qiymətlərin sayı və nisbəti əsas götürülmüşdür. Halbuki, yarım il ərzində azərbaycan dili fənnindən xeyli mövzular keçirilir. Belə çıxır ki, bütövlükdə yarımillik (illik) mövzuların şagird tərəfindən öyrənilib mənimsənilməsi vəziyyəti müəyyən olunmamış qalır [6, s.32].

Qiymətləndirmə və təlim proseslərinə təhsilin qarşılıqlı əlaqədə olan iki tərəfi kimi baxılır. Sistemli proses olan qiymətləndirmə təlim nəticələri ilə maraqlı tərəflər arasında səmərəli əks-əlaqə vasitəsi kimi aşağıdakı komponentləri əhatə etməklə qurulur:

Qiymətləndirmə məlumatları. Bunlara şagirdlərin nailiyyətləri və təlimə münasibətləri, müəllimin hazırlıq səviyyəsi, fənn kurikulumlarının xarakterik cəhətləri, təlim resurslarının bölgüsünü əks etdirən məlumatlar və fəaliyyətlərin icra mexanizmləri daxildir.

Məlumatların toplanması. Bu proses testlərin keçirilməsi, şagird tapşırıqlarının yoxlanılması, sinifdə müəhəbbələrin aparılması, fənn kurikulumlarının icra keyfiyyətinin, şagird və müəllimlərin fəaliyyətlərinin müşahidəsi, qiymət cədvəlləri və digər məktəb sənədlərinin təhlil edilməsi kimi üsullarla həyata keçirilir.

Qiymətləndirmə nəticələri. Həmin nəticələrdən tədris prosesinin planlaşdırılması və istiqamətləndirilməsi, qiymət ballarının hesablanması, müqayisələrin aparılması, təhsil sənədlərinin və lisenziyaların verilməsi, təhsilin bir pilləsindən digərinə keçilməsi, pedaqoji nəzəriyyələrin formalaşdırılması, təhsil siyasətinin qurulması və onun təsirliliyinin monitorinqinin aparılması, təlim resurslarının bölgüsü, kurikulumun və tədrisin keyfiyyətinin dəyərləndirilməsi zamanı istifadə olunur, eyni zamanda geniş ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyır.

Qiymətləndirmə standartları. Bu standartlar təhsilin keyfiyyətini qiymətləndirmək üçün əsas meyarları təyin edir, şagird nailiyyətlərinin və təhsil imkanlarının qarşılıqlı dəyərləndirilməsi üçün istifadə olunan qiymətləndirmə üsulları və vasitələrinin keyfiyyətini təsvir edir, qiymətvərmə prosesinin qanuniliyinə zəmanət verir.

Şagird nailiyyətlərini qiymətləndirməyin əsas məqsədi deklarativ, prosedural, kontekstual biliklər səviyyəsi öyrənilməklə müvəffəqiyyət və geriliyi müəyyənləşdirməkdir.

Deklarativ biliklər bilavasitə yaddaşa əsaslanır, zəruri informasiyaların, təriflərin, terminlərin mənimsənilməsini nəzərdə tutur, ona görə də bu proses “bilmə” və “anlama” fəaliyyətləri ilə əlaqədar olur.

Prosedural biliklər əldə etdiyi biliklərin tətbiq etmə bacarığına əsaslanır.

Kontekstual biliklər isə tədqiqatçılıq, yaradıcılıq fəaliyyəti ilə bağlıdır.

¹ ADPU-nun magistrantı

Təhsil sahəsində nailiyyətlərin ölçülməsi ölkəmizdə 3 istiqamətdə aparılır: 1.Beynəlxalq qiymətləndirmə. 2.Milli qiymətləndirmə. 3.Məktəbdaxili qiymətləndirmə

Beynəlxalq qiymətləndirmə, təhsil sahəsində inkişafın global dünyanın təhsil sahəsində uyğunluğu əsasında müəyyənləşdirilir. Ölkəni təmsil edən şagirdlərin təlim göstəriciləri əsasında təhsilin vəziyyəti barədə təsəvvür əldə etmək, müvafiq məlumatları təhlil etməklə problemləri aşkara çıxarmaq, onların həlli yollarını müəyyənləşdirmək, perspektiv inkişaf istiqamətlərini proqnozlaşdırmaq və digər ölkələrlə müqayisə etmək məqsədilə aparılır.

Milli qiymətləndirmə ölkə daxilində təhsilin keyfiyyətini müəyyənləşdirir. Təhsil prosesinin təşkili, planlaşdırılması, aparıldığı şərait haqqında toplanmış məlumatlar vasitəsilə kurikulumun keyfiyyətini və təhsil sistemində baş verən dəyişiklikləri dəyərləndirmək məqsədilə ümumi orta təhsilin bir pilləsindən digərinə keçid mərhələsində, 4-5 ildən bir həyata keçirilir. Milli qiymətləndirmə sistemi və təhsil standartlarının məqsədi məktəb təhsilinin yüksək səviyyədə təşkilinə və cəmiyyətin dinamik inkişafına xidmət göstərməkdir. Təbii ki, təhsil sistemində aparılan bu dəyişikliklər daha dərin nəzəri və praktik əsaslar üzərində qurularaq, müxtəlif kateqoriyadan olan təhsil işçilərinin elmi, pedaqoji, metodik və mədəni səviyyəsini yüksəldəcək[3, s.15].

Məktəbdaxili qiymətləndirmə dövlət təhsil standartlarının monitorinqini həyata keçirir, bilik, bacarıqları məzmun standartlarına əsasən ölçür və təlim nailiyyətlərini qiymətləndirir. Məktəbdaxili qiymətləndirmə aşağıdakı istiqamətlərdə aparılır:

1.Şagird nailiyyətlərinin qiymətləndirilməsi. Məktəb səviyyəsində müəllimlər və məktəb rəhbərləri tərəfindən həyata keçirilir. Bu mərhələdə şagirdlərin nailiyyətləri formativ (müntəzəm, davamlı), mikrosummativ (bəhs və bölmələr üzrə) və makrosummativ (yarımilliklər üzrə) formalarda yazılı və şifahi qiymətləndirilir.

2.Kurikulum üzrə qiymətləndirmə. Şagirdin təlim nəticələrinin müvafiq məzmun standartlarına uyğunluğunu müəyyənləşdirmək məqsədilə aparılır.

3.Ümumi təhsil pillələri üzrə yekun qiymətləndirmə. Mərkəzləşdirilmiş qaydada aparılan buraxılış imtahanları formasında həyata keçirilir və müvafiq təhsil sənədi verilməsi ilə başa çatır.

Məktəbdaxili qiymətləndirmə standartlarda göstərilən nəticələrə əsasən şagirdlərin sinifdən sinifə, bir təhsil pilləsindən digər təhsil pilləsinə keçməsinə zəmin yaradır. Məktəbdaxili qiymətləndirmə üç istiqamətdə aparılır: Diaqnostik qiymətləndirmə; Formativ qiymətləndirmə; Summativ (yekun) qiymətləndirmə[1, s.5].

Diaqnostik qiymətləndirmə tədris ilinin və tədris vahidlərinin əvvəlində müxtəlif üsul və vasitələrin köməyi ilə aparılır. Hətta şagird bir məktəbdən başqa məktəbə, bir sinifdən başqa sinifə keçiriləndə də aparıla bilər. Diaqnostik qiymətləndirmənin nəticələri rəsmi sənədlərdə qeyd olunmur. Müəllimin qeyd kitabçasında qeyd olunur, şagird üçün nəzərdə tutulan portfolioda saxlanılır.

Formativ qiymətləndirmə şagirdlərin inkişaf dinamikasını izləmək məqsədi ilə davamlı aparılır. Bu qeydlər sinif jurnalında deyil müəllimin xüsusi qeydləri olan jurnalda yazılır. Formativ qiymətləndirmə vasitəsi ilə fənn üzrə verilmiş standartlar əsasında şagirdlərin əldə etdiyi nailiyyətlər izlənilir. Bəhs və bölmələrin mənimsənilməsində geriləyən şagirdlərlə fərdi işlər aparılır. Formativ qiymətləndirmə müxtəlif vasitə və üsullardan istifadə etməklə aparıla bilər. Bu monitorinqlər tədris ili ərzində davamlı aparılır, şagird portfoliosunda öz əksini tapır.

Summativ qiymətləndirmə üç mərhələdə aparılır. Kiçik summativ qiymətləndirmə (KSQ), böyük summativ qiymətləndirmə (BSQ) və yekun summativ qiymətləndirmə (Y).

Qiymətləndirmə zamanı yalnız informasiyanın mənimsənilməsi deyil, həm də məktəblilərin cəmiyyətin həyatında iştirakı və fəal vətəndaş mövqeyi qazanması üçün zəruri olan qabiliyyətlərin əldə edilməsi, habelə insan hüquqlarının, demokratik cəmiyyətin dəyərlərinin formalaşdırılması məsələləri nəzərə alınmalıdır. Əgər biliklər-dərsin məzmunu, əsas faktlar və terminlərin, səbəb-nəticə əlaqələrinin ümumiləşdirilməsi əsasında, yaxud bacarıqlar-araşdırmalar (tənqidi təhlil), kommunikasiya, qərarların qəbul olunmasında iştirak etmə, eləcə də fərdi və kollektiv fəaliyyətin təşkil xüsusiyyətlərinə görə qiymətləndirilsə, dəyərlər-ədalət, bərabərlik, azadlıq, sülh, ləyaqət və demokratiya kimi anlayışların şagirdlər tərəfindən qəbul edilməsi baxımından qiymətləndirilir.

Şagird nailiyyətlərinin qiymətləndirilməsində məqsədəuyğunluq, qarşılıqlı dəyərləndirmə, müvafiqlik və etibarlılıq, inkişafyönümlülük, şəffaflıq və qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanır:

Məqsədəuyğunluq prinsipi nəzərdə tutulmuş məqsədlə qiymətləndirmə arasında uzlaşmanı təmin edir.Qarşılıqlı dəyərləndirmə prinsipi nailiyyətlərin və təhsil imkanlarının qarşılıqlı dəyərləndirilməsidir:sinifdaxili indikatorlar vasitəsilə - müəllimin peşəkarlıq səviyyəsi, təlimin məzmunu, irəliləyişlərin, qiymətləndirmələrin koordinasiya səviyyəsi, təlim üçün ayrılmış vaxt, şagirdin tələblərini ödəyən resurslar və tədris vasitələrinin keyfiyyəti; bilavasitə təhsil sistemi ilə bağlı indikatorlar vasitəsi ilə - dövlət standartları, tədris proqramları, adambaşına düşən təhsil xərcləri; digər indikatorlar vasitəsilə-məişət problemləri ilə bağlı məsələlər[1, s.7].Müvafiqlik və etibarlılıq prinsipləri toplanılmış məlumatların keyfiyyətə müvafiqliyini və etibarlılığını təmin edir (validlik və relevantlıq)

Inkişafyönümlülük prinsipi təlim fəaliyyətində qiymətləndirmə nəticələrinin inkişafetdirici rolunu təmin edir. Şəffaflıq və qarşılıqlı əməkdaşlıq prinsipi qiymətləndirmə sahəsində maraqlı tərəflər arasında qarşılıqlı əməkdaşlığı və şəffaflığı təmin edir.

Bu prinsiplərdən irəli gələrək şagird nailiyyətlərinin qiymətləndirilməsində aşağıdakı vəzifələr həyata keçirilmişdir:

-ölkədə kurikulum hazırlanmasını və qiymətləndirmə fəaliyyətini bir-biri ilə əlaqələndirən tam milli sistem yaradılmışdır.

-qiymətləndirmədən təlim və tədrisin ehtiyaclarını ödəmək üçün istifadə edilir.

-təhsilin keyfiyyəti haqqında obyektiv məlumatları əldə etmək məqsədi ilə səmərəli idarəetmə üçün məktəbdax-

ili və milli qiymətləndirmə sistemlərinin yaradılıb, ölkənin beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirakı təmin edilir.

Ədəbiyyat

1. Azərbaycan Respublikasında Ümumi Təhsilin Konsepsiyası (Milli Kurikulumu) //Kurikulum, 2008, №1
2. Azərbaycan Respublikası Təhsil Sahəsində İslahat Proqramı, Bakı, 1999
3. Ağayev Ə.Ə. Təlim prosesi: ənənə və müasirlik. Bakı: Adiloğlu, 2006
4. Bəylərov Ə. Riyaziyyat təlimi üzrə şagird nailiyyətlərinin qiymətləndirilməsində praktik fəaliyyətə dair //Kurikulum, 2008, №2
5. Bəylərov Ə. Şagird nailiyyətlərinin qiymətləndirilməsində yeni yanaşmalara dair //Kurikulum, 2011, №2
6. Əlizadə Ə.Ə. Yeni pedaqoji təfəkkür. Bakı, "Adiloğlu", 2001
7. Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı: Pedaqoqika, 2004
8. Əlizadə Ə.Ə. İdrak prosesləri və hisslər. Bakı, ADPU, 2008

Основные особенности оценки достижений учащихся

Резюме

В статье рассматривается оценивание, его содержание, цель, принципы и виды оценивания. Показано, что оценка достижений учащихся рассматривается как процесс сбора информации о способности учащегося приобретать знания, использовать их и делать выводы. Взаимное сотрудничество, прозрачность и справедливость отражаются в процессе оценки.

Ключевые слова: оценка, стандарты, обучение, учебная программа, знания.

The main features of student achievement assessment

Summary

The article discusses assessment, its content, purpose, principles, and types of assessment. It is shown that the assessment of student achievement is considered as a process of collecting information about the student's ability to acquire knowledge, use it, and draw conclusions. Mutual cooperation, transparency and fairness are reflected in the evaluation process.

Key words: assessment, standards, training, curriculum, knowledge.

RƏYÇİ: dos. S.Abbasova

Günay Qəhrəman qızı Məhərrəmovə⁸MÜASİR AZƏRBAYCAN VƏ İNGİLİS DİLLƏRİNDƏ SİFƏTİN DƏRƏCƏLƏRİNİN
MÜQAYİSƏLİ XARAKTERİSTİKASI

Giriş. Azərbaycan dilinin qrammatikası görkəmli dilçi alimlərimiz tərəfindən əhəmiyyətli dərəcədə öyrənilmişdir. Lakin bildiyimiz kimi, dildə tədqiqə ehtiyacı olan və yaxud mübahisə doğuran məsələlər həmişə, təbii ki, olur və onlar da aydınlaşdırılmalı və təkmilləşdirilməlidir. Azərbaycan dilində belə mübahisəli məsələlərdən biri də sifətin dərəcələridir. Uzun müddət Azərbaycan dilinin qrammatikasında sifətin müqayisə dərəcələrinin sayı ayrı-ayrı müəlliflər tərəfindən müxəlif sayda verilmiş, bir dərəcə əlaməti digər dərəcə əlaməti kimi qəbul edilmişdir. Müasir dövrdə də bəzi dilçilər qeyd edilər ki, sifətin dərəcələri ilə əlaqədar olan mübahisələri aradan qaldırmaq məqsədilə Azərbaycan dilində sifətin dərəcələrini: adi, çoxaltma, azaltma, adı altında 3 yerə bölmək olar. Aydın olur ki, bu məsələ hələ də mübahisəli olaraq qalır. 1948-ci ilə qədər dərəcələrdə sifətin ən azı 5 dərəcəsi verilirdi: 1) adi, 2) kiçiltmə 3) müqaisə, 4) üstünlük, 5) şiddətləndirici. Məsələni konkretləşdirmək üçün Ə.Dəmirçizadə sifət haqqındakı məqaləsində sifətin 3 dərəcəsinə göstərir: adi, azaltma və müqayisə.

Adi dərəcə. Adi dərəcədə əşyanın bu və ya digər əlamət və ya keyfiyyətinin başlanğıc (normal) dərəcəsini bildirir. Məs: *ağ, yaşıl, şirin, gözəl, maraqlı və s.* bəzi dilçi alimlər belə hesab edirlər ki, adi dərəcə ayrıca kateqoriya kimi mövcud deyildir. Prof İlyiş qeyd edir ki, müqayisə dərəcələri əlaməti bildirmir və onu sifətin müqayisə dərəcələri sırasına daxil etmək düzgün deyildir.

Müqayisə dərəcəsi. “Sifətin müqaisə dərəcəsi əşyanın bu və ya digər əlamət və ya keyfiyyətinin digər əşyaya nəzərən daha yüksək dərəcəsini ifadə edir. Məlum olduğu kimi, müqayisə iki cür olur: Konkret müqayisə zamanı əlamətləri müqayisə olunan əşyaların hər ikisi göz qabağında olur. Məs: *Qarı bu qapını yavaşca açıb o biri otağa keçdi, qapını yenə də möhkəm bağladı. Bu otaq əvvəlkikindən daha gözəl idi. (S.Rəhman). Sifətin müqayisə dərəcəsinin yaranmasında sintaktik vasitələrin əhatə dairəsinə nisbətən daha genişdir*” (1, s. 14). Abstrakt müqayisə zamanı isə yalnız əlamət və ya keyfiyyət çoxaldılan (yaxud azaldılan) əşya göz qabağında olur. Məsələn: *1) Birinci sırada duran qızın qumra saçları daha gözəldir (Azərbaycan jurnalı), 2) Onun pencəyi göyümtüldür.*

Azərbaycan dilində müqayisə dərəcəsi **daha** ünsürü vasitəsilə və yalnız rəng bildirilir. Bu şəkilçi müqayisə dərəcəsinin əlaməti kimi müasir dövrdə artıq tarixi qrammatikanın probleminə çevrilmişdir. Bu şəkilçilər artıq qeyri məhsuldar şəkilçilər sırasına keçmişdir. Yaxud bir neçə sözə qoşula bilər (müasir dilimizdə) **-sov, -şın** və **-imtraq** şəkilçilərini götürək. Bu şəkilçilər barədə də həmin fikri söyləmək olar.

Üstünlük dərəcəsi. Üstünlük dərəcəsi əşyanın əlamət və ya keyfiyyətinin ən yüksək dərəcəsini ifadə edir. Azərbaycan dilində üstünlük dərəcəsi iki üsulla əmələ gəlir: 1) analitik üsulla, 2) morfoloji üsul (sintaktik) üsul

Analitik üsul. Üstünlük dərəcəsi analitik üsulla sifətlərin qarşısında **ən, lap** ədatlarının işlədilməsi yolu ilə əmələ gəlir. Məs: *O, qızların içərisində ən böyük idi. Ən böyük müqafat müəllimlərə verildi. Bu alma lap şirindir.*

Morfoloji üsul. H.Quliyev bu haqda yazır: “Azərbaycan dilində morfoloji üsulla **p, m, r** samitləri vasitəsilə üstünlük dərəcəsi əmələ gətirir. Sifətin ilk hecasına **p, m, r** samitlərində biri artırılır. Məs: *sapsarı, gömgöy, tərtemiz* və s. Bu cür morfoloji üsulla (**p, m, r**) dərəcə əmələ gətirmək xüsusiyyətinə yalnız türk dillərinə (əsasən Azərbaycan dilinə) məxsusdur” (3, s. 12).

Qeyd: İngilis və Azərbaycan dilləri müxtəlif dil ailələrinə (Hind-Avropa və türk) mənsub olsalar da, bu dillərdə müəyyən qanunauyğunluqlar vardır.

Azərbaycan dilində dərəcə əlaməti sayılan **çox, xeyli, az** və s sözlər əslində dərəcə əlaməti deyildir. Məsələn, ingilis dilində **çox, xeyli, az** sözlərinə uyğun gələn **a most, very** sözləri dərəcə əlaməti sayılan bilər. müqayisə edək.

1) It s the most interesting book I have ever read. Bu ən maraqlı kitabdır (oxuduğum kitablar içərisində)

2) it s a most interesting (a very interesting) book. Bu, çox maraqlı kitabdır.

1-ci cümlədə *book* (kitab) şeynw təyin edən *interesting* sifəti *the most* (ən) ifadəsi ilə birlikdə cümlənin bir üzvü olur, eləcə də Azərbaycan dilində: Bu ən maraqlı kitabdır. 2-ci cümlədə isə **a most** ifadəsi zərfdir və cümlə üzvü kimi dərəcə zərfliyi (adverbial modifier of degree) funksiyası da sayılır. *Interesting* sözü isə *book* sözünü təyin edir və cümlə üzvü kimi təyin (attribute) olur. *Bu çox maraqlı kitabdır*-cümləsində də **çox** sözü nitq hissəsi kimi zərfdir, bu cümlədə “nə dərəcədə” sualına cavab verir və cümlə üzvü kimi dərəcə zərfliyi olur. İngilis dilində sifətin üç dərəcəsi var: adi dərəcə (The positive degree), müqayisə dərəcəsi (The Comparative degree), üstünlük dərəcəsi (The Superlative Degree).

O.Musayev öz fikrini belə izah edir: “Adi dərəcədə olan sifət müqayisə bildirmir. Müqayisə dərəcəsinə olan sifət bir əşyanın başqalarında əlamət və keyfiyyətə fərqi bildirir. Üstünlük dərəcəsinə olan sifət isə bir əşyanın bütün başqa eyni əşyalardan əlamət və keyfiyyətə üstün olduğunu bildirir. Məsələn: *Sumqayıt is a large city*-Sumqayıt böyük şəhərdir. *Ganja is larger than sumqayıt*. Gəncə Sumqayıtdan böyükdür. *Baku is the largest city in Azerbaijan*. Bakı Azərbaycanın ən böyük şəhəridir” (2, s. 219).

İngilis dilində sifətlərin müqayisə və üstünlük dərəcələri iki qayda ilə əmələ gəlir. 1) bir qisim sifətlər müqayisə və üstünlük dərəcəsinə **-er**, üstünlük dərəcəsinə **-est** qəbul edir. 2) bir qisim sifətlərin isə müqayisə dərəcəsi, **more**, üstünlük dərəcəsi **most** sözü vasitəsilə əmələ gəlir. Birhəcalı sifətlərin müqayisə dərəcəsinə əmələ gətirmək üçün adi dərəcədə olan sifətin sonuna **-er** şəkilçisi əlavə edilir; *Long-uzun; mall –kiçik. Longer-daha uzun; maller- daha kiçik*

⁸ Azərbaycan Dövlət Dəniz Akademiyası “Xarici dillər” kafedrasının baş müəllimi. gunavmageramova@gmail.com

-er şəkilçisi (ə) kimi oxunur. Dilimizə bu şəkilçi “nisbətən” kimi tərcümə edilir. *This pen is longer.* Bu qələm daha (nisbətən) uzundur. İki əşyanı bir-birilə müqayisə ederkən, Azərbaycan dilində keyfiyyətcə üstün olmayan əşyanı bildirən isim çıxışlıq halında olur. Həmin halın vəzifəsini ingilis dilində **than** bağlayıcı icra edilir. *Than* bağlayıcısı ingilis dilində müqayisə dərəcəsinə olan sifətdən sonra gəlir. Məsələn: *This pen is longer than that pen;* Bu qələm o qələmdən uzundur. *This book is thicker than THAT book;* Bu kitab o kitabdən qalıdır.

Qeyd: bəzən *this, that* işarə əvəzliyi ilə təyin olunmuş iki isim müqayisə edildikdə təkrar etməmək məqsədilə ilə ikinci isim əvəzinə *one* sözü işlədilir və *o biri* sözü vasitəsi ilə tərcümə edilir. Məsələn: *This is the longest pen;* Bu ən uzun qələmdir.

Sifətin üstünlük dərəcəsi ilə təyin olunan isimdən əvvəl adətən *the* müəyyən artikli işlədilir. Məsələn: *Baku is the longest city in Azerbaijan.* Bakı Azərbaycanda ən böyük şəhərdir.

Tərkibində qısa səslə olan birhecalı sifətlərin müqayisə və üstünlük dərəcələrinə əmələ gətirərkən belə sifətlərin sonunda olan səssiz qoşulaşır:

Thin – nazik *thinner*- daha nazik *thinnest*- ən nazik
Big- böyük *bigger* - daha böyük *biggest* - ən böyük

Tələffüz edilməyən **-e** hərfi ilə bitən sifətlərin müqayisə və üstünlük dərəcələrini əmələ gətirərkən sözün sonundakı **-e** hərfi düşür.:

Larger – böyük *larger* – daha böyük *largest* - ən böyük

Əgər sifət **-y** hərfi ilə bitərsə və **-y** hərfindən əvvəl səssiz olarsa, belə sifətlərin müqayisə və üstünlük dərəcəsi ni əmələ gətirərkən **-y** hərfi **-i** hərfinə çevrilir, sonra isə **-er** və **-est** şəkilçiləri əlavə edilir.

Adi dərəcə Müqayisə dərəcəsi Üstünlük dərəcəsi

<i>Early</i>		<i>earlier</i>	<i>earliest</i>
<i>Easy</i>		<i>easier</i>	<i>easiest</i>
<i>busy</i>		<i>busier</i>	<i>busiest</i>

Sifət **y** hərfi ilə bitərsə və **y** hərfindən əvvəl səslə gəlsə, belə sifətlərin müqayisə və üstünlük dərəcələrində **y** hərfi olduğu kimi qalır: *Gay* – şən, *Gayer*- daha şən, *Gayest*- ən şən

Adi dərəcə **Müqayisə dərəcəsi** **Üstünlük dərəcəsi**

<i>Long</i> - uzun	<i>longer</i> - daha uzun	<i>longest</i> -ən uzun
<i>Short</i> - qısa	<i>shorter</i> -daha qısa	<i>shortest</i> - ən qısa
<i>Cold</i> - soyuq	<i>colder</i> -daha soyuq	<i>coldest</i> - ən soyuq

Sonu **-y, -e, -er, -ov** hərfləri ilə bitən iki hecalı sifətlərin müqayisə və üstünlük dərəcələri də bu yol ilə əmələ gəlir:

<i>Easy</i> -asan	<i>easier</i> -daha asan	<i>easiest</i> -ən asan
<i>Dirty</i> -çirkli	<i>dirtier</i> -daha çirkli	<i>dirtiest</i> -ən çirkli
<i>Narrow</i> - dar	<i>narrower</i> -daha dar	<i>narrowest</i> -ən dar
<i>Clever</i> –ağıllı	<i>cleverer</i> -daha ağıllı	<i>cleverest</i> -ən ağıllı
<i>Simple</i> -sadə	<i>simpler</i> -daha sadə	<i>simplest</i> -ən sadə

Vurğusu ikinci hecaya düşən hecaya düşən bəzi ikihecalı sifətlərin də müqayisə və üstünlük dərəcələri bu yol ilə əmələ gəlir:

<i>Polite</i> –nəzakətli	<i>politer</i> - daha nəzakətli
<i>Severe</i> - sərt	<i>severer</i> - daha sərt
<i>Sincere</i> - səmimi	<i>sincerer</i> - daha səmimi

Bütün çoxhecalı və əksər ikihecalı sifətlərin müqayisə dərəcəsi mori (çox, daha), üstünlük dərəcəsi most (**ən, ən çox**) sözləri vasitəsilə ilə əmələ gəlir:

Difficult-çətin; *More difficult*-daha çətin; *Most difficult*- ən çətin

İngilis dilində bəzi sifətlərin müqayisə və üstünlük dərəcələri supletivizm, yəni soz kökünün dəyişməsi yolu ilə əmələ gəlir:

<i>Good</i> -yaxşı	<i>letter</i> - daha yaxşı	<i>best</i> - ən yaxşı
<i>Bad</i> —pis	<i>worse</i> -daha pis	<i>worst</i> -ən pis
<i>Little</i> -kiçik	<i>less</i> - daha kiçik	<i>least</i> -ən kiçik
<i>Many</i> –cox	<i>more</i> -daha çox	<i>most</i> -ən çox

Bəzi sifətlərin üstünlük və müqayisə dərəcələri eyni şəkildə olur:

<i>Far</i> -uzaq	<i>farther</i> -daha uzaq	<i>farthest</i>
<i>Near</i> -yaxın	<i>further</i>	<i>furthest</i> -ən uzaq
<i>Late</i> -sonra	<i>nearer</i> -daha yaxın	<i>nearest</i> -ən yaxın
<i>last</i> -sonra	<i>later</i> - daha sonrakı	<i>Latest</i> -ən son

Nəticə. *Late* və *later* sifətləri vaxt göstərir. *Latest* sifəti “son”mənasında işlədilir. *Latter* və *last* ardıcılıq göstərəkən işlədilir. *Last* və *latest* sifətləri dilimizə “son” sözü vasitəsi ilə tərcümə edilir. Hər iki sifət dilimizə “son” sözü ilə tərcümə edilə də bunların arasında mənə çalarlığı vardır. Bunların arasında mənə çalarlığı vardır. Yaşayan bir şəxsin “son əsəri” haqqında danışarkən *latest* sifəti işlədilir. Uzeyir Hacıbəyov s *last* comasition is the opera *Firuz*a. Uzeyir Hacıbəyovun son əsəri “*Firuzə*” operasıdır. İngilis dilində müqayisə bildirən cümlələrdə sifətin və ya zərfin müqayisə dərəcəsi *the ...the* ilə də işlədilir. Belə cümlələrdə olan *the...the* dilimizə *nə qədər... o qədər* kimi tərcümə edilir. *The sooner you learn the language the better you evill know it.* Dili nə qədər tez öyrənsəniz, bir o qədər

yaaxşı bilərsiniz.

İstifadə edilmiş ədəbiyyat

1. Rəhimov İ., Hidayətzadə T. İngilis dilinin praktik qrammatikası. B., 1966, s. 14.
2. Musayev O. İngilis dilinin qrammatikası. B., 1979, səh. 219
3. Quliyev H. Müxtəlif sistemli dillərdə fəlin sematik təsnifatı. B., 2001, s. 12.

Açar sözlər: sifətin dərəcələri, ingilis dili, Azərbaycan dili, adi dərəcə, müqayisə dərəcəsi üstünlük dərəcəsi

Ключевые слова: степень прилагательного, английский язык, азербайджанский язык, обыкновенная степень, сравнительная степень, превосходная степень.

Key words: degree of adjective, English language, Azerbaijani language, ordinary degree, degree of comparison, degree of superiority

Резюме

В статье рассматриваются степени сравнения прилагательных в современной азербайджанской и английской литературных языках, их сравнительная характеристика, а также суперлативная форма прилагательных и создание новых прилагательных с помощью изменения корня слова.

Summary

The article investigating the degrees of comparison in English literary language and in its comparative characteristics with Azerbaijani, also the superlative degree of some adjectives in English, it means their forming by changing the roots of the words

Rəyçi: filologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Mirzəyev

Fəxriyyə Qambov qızı Abdullayeva⁹
İNGİLİS DİLİNDƏ TƏSİRLİ VƏ TƏSİRSİZ FEİLLƏRİN SADƏ CÜMLƏ
TƏRKİBİNDƏ LEKSİK-SEMANTİK XÜSUSİYYƏTLƏRİ

Giriş. Müasir ingilis dilində bir çox feillər həm təsirli, həm də təsirsiz ola bilərlər. Bu cür feillər eyni fonetik qabıq altında yerləşib, müxtəlif mənaları ifadə edən feillərdir. Bunları bir feil kimi başa düşmək səhv olardı. Həmin fonetik qabıq altında neçə mənə vardsa, demək olar ki, bir o qədər də feil vardır.

M.Həsənov “Müasir Azərbaycan dilinin leksikası” adlı əsərində qeyd edir ki, “Ancaq qeyd etmək lazımdır ki, bu dilin əsas xüsusiyyəti feillərin təsirli və təsirsiz deyərək iki kateqoriyaya bölünməsi deyil, bu bölünmənin özünəməxsusluğudur. İngilis dili feillərinin çoxmənalılığını nəzərə almadan bu özünəməxsusluğunu düzgün başa düşmək qeyri-mümkündür. Bundan başqa müasir ingilis dilində bir çox feillər həm təsirli, həm də təsirsiz olduğundan feillərin bu əlamətə görə təsnifi üçün eyni feilin təsirlilik və təsirsizlik mənası arasında olan münasibəti nəzərə almaq vacibdir” (1, s. 260).

Bu münasibət feilləri əsas və törəmə mənalarına görə qruplaşdırmağa imkan verir. Qiçadlı təsirli və təsirsiz feillər kimi işlənən eyni feilləri ifadə etdikləri əsas və törəmə mənalarına görə üç qrupa ayırmışdır: 1) Təsirli feilləri və əsas mənasında təsirli, törəmə mənasında təsirsiz olan feillər; 2) Təsirsiz feillər və əsas mənasında təsirsiz, törəmə mənasında təsirli olan feillər; 3) Malik olduğu iki mənada (təsirlilik və təsirsizlik) heç biri törəmə olmayan feillər.

V.N.Larseva “Müasir ingilis dilinin yaranması və inkişafı” adlı əsərdə təsirli və təsirsiz feillərin əsas və törəmə mənalarından danışarkən V.Qiçadlıya nisbətən daha geniş şəkildə izah etdiyi bir fikirdən yan keçmək qeyri-mümkündür. O, adətən təsirsiz olan bəzi feillərin frazeoloji birləşmələrdən kənarda isə bu feillər yalnız təsirsiz feil rolunu oynayır. Düzdür, bu tip feillərin sayı məhduddur, ancaq buna baxmayaraq biz istərdik ki, feillərin əsas və törəmə mənasına əsasən V.Qiçadlının verdiyi təsnifata bir əlavə edərək ikinci qrup feilləri tərkibində xüsusi yarımqrup ayıraq.Frazeoloji birləşmə tərkibində təsirli feillərə çevrilən təsirsiz feillər (2, s. 156).

Beləliklə, eyni feilin təsirlilik və təsirsizlik mənası arasındakı münasibətin müxtəlifliyinə əsaslanan təsnifat bizə təsirlilik və təsirsizlik ifadə edən feilləri hərtərəfli izah etməyə imkan verir.

Birinci qrup feillər haqqında danışarkən qeyd etmək lazımdır ki, yalnız təsirli feil kimi işlənən feillərin sayı müasir ingilis dilində çox deyildir.

Məsələn:

to glue, uncover, place, understand, seat, mark və s.

They would never understand or tolerate this clandestine relationship with Clyde ...

You place it in a lack of appreciation of the value of human life.

Bir çox təsirli feillər mütləq şəkildə işlənilə bilər. Bu onunla əlaqədardır ki, hərəkət vasitəsiz tamamlıqsız ifadə olunur. Bu cür mütləqlik aşağıdakılarla şərtləndirilir:

a) hərəkətin obyektı, yəni tamamlıq kontekstdən məlum olduqda: *I wanted to write (a letter) last night, but it was so cold that Phil and I went straight to bed. I'll certainly be glad when my tooth is fixed for I can't eat (anything) now.*

b) tamamlıq ümumi mənaya malik olduqda feil nəyi isə etmək bacarığını ifadə etdikdə (*to have to faculty of*): *He dances very well. She speaks French well.*

“Deyilənləri nəzərdən keçirdikdə belə bir sual meydana çıxır: təsirsiz və mütləq şəkildə işlənilən təsirli feillərin cümlədə vasitəsiz tamamlıq qəbul etmədən işlədilməsini nəzərə alaraq mütləq təsirli feilləri təsirsiz feillər sırasına qoymaq olarmı?” (3, s. 112-123).

Bu suala cavab verən məşhur rus dilçisi M.Qanşina bu halın qeyri-mümkünlüyünü qeyd etmişdir ki, biz də bu fikirlə tamamilə razıyıq. Çünki göstərilən misallardan görünür ki, təsirli feillər vasitəsiz tamamlıqsız işlənərək təcrid edilmiş bir hal alır. Lakin bu təcridlik çox asanlıqla aradan götürülür, yəni hərəkətin obyektı istənilən vaxt bərpa edilir.

Məsələn:

Have you heard, Cesare?

... and tell me how you heard all this?

Lakin təsirsiz feillər heç bir zaman tamamlıq qəbul edə bilməzlər.

Məsələn:

She rose quickly and standing between him and company, threw the window open as if to look out. She was sitting at the table reading out monotonous strings of figures...

Bəzən təsirli feil tərəfindən ifadə olunan hərəkət yenidən hərəkətin icraçısına qayıdır, yəni hərəkət öz əksini icraçı üzərində tapır. Bu cür feillər qayıdış feilləri adlanır və qayıdış əvəzlilikləri ilə bir işlənilir.

Məsələn:

I hardly know myself.

He crossed himself, and, rising, began to dress.

I accuse myself of the sins of jealousy and anger <and of unworthy thoughts against one, who has done me no wrong.

Did he fall from the rampart and hurt himself?

The Gadfly raised himself against the doctor's knee, and with wide open eyes, looked straight upon the crucifix.

... he hoped to hide – to lose himself and escape – if the fates were only kind

⁹ Azərbaycan Texniki Universiteti “Xarici dillər” kafedrasının müəllimi. fabdullaeva@gmail.com

... *She very seldom herself allowed to look at them.*

Qanşının fikrinə görə qayıdış əvəzliləri təsirli feillərə əlavə olunduqda, yəni qayıdış əvəzliləri təsirli feillərlə bir işləndikdə təsirli feillər təsirsiz qayıdış feillərinə çevrilir. Lakin biz bu fikirlə razı deyilik. Çünki vasitəsiz tamamlıq rolunda çıxış edən qayıdış əvəzliləri sözsüz ki, yalnız təsirli feillərlə işlənə bilər. Bildiyimiz kimi isə təsirsiz feillər vasitəsiz tamamlıq qəbul etmir. Təsirli feillər qayıdış əvəzliyinin sintezini təsirsiz-qayıdış feillərlə nəticələnmədiyini aşağıdakı misalla izah etmək olar. Məsələn: *She washes her baby.*

1 – əvəzlik (şəxs əvəzliyi)

2 – feil (təsirli)

3 – tamamlıq (vasitəsiz)

Əgər biz tamamlığı şəxs əvəzliyi ilə ifadə etsək, sözsüz ki, feilin təsirliliyi itməyəcək.

She washes him (*him* – obyektin halında işlənən şəxs əvəzliyidir).

Bu nöqtəyi-nəzərdən çıxış etsək görərik ki, *I washes myself* cümləsi yuxarıda qeyd olunmuş cümlə ilə eyni struktura malikdir, yəni

I was myself

1 – əvəzlik (şəxs əvəzliyi)

2 – feil (təsirli)

3 – tamamlıq (vasitəsiz)

Bu iki misalda yeganə fərq ondan ibarətdir ki, *I washes myself* cümləsində təsirli feilin tələb etdiyi vasitəsaiz tamamlıq qayıdış əvəzliyi vasitəsilə ifadə olunur, yəni hərəkət icraçıya yönəlir, hərəkətin obyektinə hərəkətin icraçısından törəyir. Lakin bizim fikrimizcə, bu fərq təsirli feilləri təsirsiz-qayıdış feillərinə çevirməyə əsas vermir. Çünki vasitəsiz tamamlıq isim, şəxs əvəzliyi, məsdər və sairə ilə ifadə oluna bildiyi qayıdış əvəzliləri ilə də ifadə oluna bilər.

V.J.Kodukov “Dilçiliyə giriş” adlı əsərində əvəzlilər haqda yazır: “Müasir ingilis dilində qayıdış əvəzlilərinin cümlədə buraxılması artıq təsadüfi hal deyil. Bu isə, hərəkətin subyektinə yönəldilməsinin əvəzliksiz də tam aydın olmasından irəli gəlir, yəni qayıdış feilləri mütləq şəkildə işlədilir. Mənaca qayıdış feillərinə oxşar digər feil qrupu qarşılıqlı feillərdir. Bu növ feilləri xüsusi feil forması ilə deyil, təsirli feillərlə qarşılıqlı əvəzlilərin birləşməsi ilə ifadə olunur. Bu halda qarşılıqlı əvəzlik (*each other, one another*) vasitəsiz tamamlıq rolunda çıxış edir (4, s. 66-73).

Nəticə. Əsas mənası təsirli feillər qrupu daha çoxsaylıdır. Bu növ feillərə hərəkətin birbaşa obyektinə yönəldiyini göstərən *to center, to treat, to char, to restore, to trim, to make* və sairə kimi feillər və obyekt feilin hərəkətini dəqiqləşdirən və məhdudlaşdıran *to sing, to pay, to tell, to answer, to ask, to enter, to remember* və sairə kimi feillər aiddir.

It is the customary passive role of women that makes her Gimmick necessary to her.

She began to sing the old Hungarian of the man who loses first his horse, then his home and his sweet-hearts.

He was critical about music and did not often ask her to sing.

... *he had treated his mother as well as the in which his career in Kansas City had been suddenly interrupted.*

Əsas mənası təsirli olan bir çox feillər törəmə təsirlik mənasına malikdir. Bu tip feillərə *to soil, act, rub, sell, read, pay* və sairə aiddir.

This chest doesn't lock – Bu sandıq dağlanmışdır və sairə.

Onların törəmə mənası əsas mənaya əsaslanaraq inkişaf edir, sintaktik və semantik cəhətdən əlaqəli şəkildə çıxış edir. Bəzi xarici qramatistlər, o cümlədən M.Qanşınaya görə bu növ feillər təsirli feil olub törəmə mənasında təsirsiz feil kimi çıxış edir və bu keçid prosesi nəticəsində təsirsizlikdən təsirliliyə keçən feil məlum növdən məchul növə çevrilməyəcək məchulluq mənası ifadə edir.

İstifadə edilmiş ədəbiyyat

1. Həsənov M. Müasir Azərbaycan dilinin leksikası. Bakı, 1988, səh. 260.
2. Larseva V.N. Müasir ingilis dilinin yaranması və inkişafı. Moskva: Həyran, 1962, səh. 156.
3. Vəno A., Kaşina M.A. Müasir ingilis dilinin leksikası. Bakı: Elm, səh. 112-123.
4. Kodukov V.J. Dilçiliyə giriş, Moskva: Просвещение, 1979, səh. 66-73.

Key words: active verbs, passive verbs, English language, sentence, development

Açar sözlər: təsirli feillər, təsirsiz feillər, İngilis dili, cümlə, inkişaf

Ключевые слова: активные глаголы, пассивные глаголы, английский язык, предложение, развитие

Простые предложения действительных и неактивных глаголов в английском языке и их лексико-семантическая характеристика

Резюме

В статье рассматриваются некоторые типы связочные глаголы в современном английском языке и их эквиваленты на Азербайджанском языке.

Говоря о главных и производных значениях активных и пассивных глаголов, нельзя обойти вниманием мысль, которую Л. С. Бархударов разъяснил шире, чем В. Жигадло. Некоторые глаголы, которые обычно являются неактивными, вне фразеологических сочетаний эти глаголы играют лишь роль пассивных глаголов.

Simple sentences of active and inactive verbs in english lexical-semantic characteristics in its content

Summary

In the article, some types of linking verbs in contemporary English and their equivalents in Azerbaijani language are considered. Speaking about the main and derived meanings of active and passive verbs, one cannot ignore the idea that L.C.Barkhudarov explained more than V.Жигадло. Some verbs, which are usually inactive, without phraseological combinations, these verbs play only the role of passive verbs.

Rəy verən: filologiya elmləri doktoru, prof. Yusif Süleymanov

Züleyxa Hafiz qızı Zeynalova, Əsmər Hüseynova¹⁰

İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ ANTONİMLƏRİN LEKSİK-SEMANTİK VƏ STRUKTUR XÜSUSİYYƏTLƏRİ

Giriş: Leksikologiya dilçiliyin əsas bölmələrindən biri hesab edilir. Dildəki sözlərin hamısı birlikdə dilin leksikasını (lüğət tərkibini) təşkil edir. Leksikamı öyrənən dilçilik bölməsi leksikologiya adlanır. Leksikologiyada sözlərin mahiyyəti, onların formaca və məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi öyrənilir.

Leksikologiya dilçiliyin daim geniş tətbiq olunan sahələrindən biridir. Biz leksikologiya şöbəsində sözün leksik və qrammatik mənasını, təkmənəli və çoxmənəli sözləri, sinonimləri, omonimləri, antonimləri və digər sahələri öyrənirik. Leksikologiyanın hər bir sahəsi İngilis və Azərbaycan dillərinin tətbiq olunmasında geniş əhəmiyyətə malikdir.

Əsas hissə. M. Hüseynzadə “Müasir Azərbaycan dili” adlı əsərində yazır: “Bütün dillərdə olduğu kimi, əksmənəli sözlər İngilis və Azərbaycan dillərinin leksikologiyasında da əsas bölmələrdən biri hesab edilir. Hər iki dildə istifadə olunan əksmənəli sözlər arasında bir çox ortaq və fərqli cəhətlər var. İngilis və Azərbaycan dillərində istifadə olunan əksmənəli sözlərin ən geniş yayılmış şöbəsi antonim sözlərdir. Antonim yunan dilində “başqa sözə qarşı əks mənə daşıyan söz” deməkdir. Ümumilikdə antonimlər leksik mənasına görə bir-birinə əks olan sözlərdir. Antonimlər İngilis və Azərbaycan dillərinin lüğət tərkibinin zənginləşməsində əsas rol oynayır” (1, s. 45). Hər iki dildə, Azərbaycan və İngilis dillərində antonim sözlərin ifadə etdiyi məfhumlar insanın iş fəaliyyəti və onu əhatə edən aləmə qarşı münasibətilə əlaqədardır. Bu cəhətdən antonimlərin müxtəlif mənə növləri var:

- 1) Əlamət, keyfiyyət, xüsusiyyət anlayışlarını bildirən antonimlər: Məsələn; ağ-qara, soyuq-isti, pis-yaxşı, tənbel-çalışqan, zalım-ədalətli, sərt-mülayim
- 2) Vaxt anlayışlarını bildirən antonimlər: Məsələn; səhər-axşam, gecə-gündüz, yay-qış, tez-gec, dünən-sabah
- 3) Məkan anlayışı bildirən antonimlər: Məsələn; irəli-geri, ora-bura, aşağı-yuxarı, ön-arxa içəri-bayır, xarici-daxili
- 4) Ölçü və miqdar anlayışlarını bildirən antonimlər: Məsələn; böyük-küçük, iri-xırda, uzun-qısa, az-çox, yüngül-ağır, alçaq-hündür, bütöv-yarımcıq
- 5) Həl-hərəkət və vəziyyət anlayışı bildirən antonimlər: Məsələn; açmaq-bağlamaq, gülmək-ağlamaq, tikmək-sökmək, ağarmaq-qaralmaq, yaşamaq-ölmək, gəlmək-getmək, oturmaq-durmaq.
- 6) Təbiət hadisələri ilə bağlı anlayışları bildirən antonimlər: Məsələn; işıq-qaranlıq, donmaq-istilənmək, üşümək-qızınmaq, quraqlıq-yağmurluq.
- 7) Qeyri-müəyyən kəmiyyət bildirən antonimlər: Məsələn; az-çox, bir az-lap çox, az-minlərcə, az-az - çox-çox.
- 8) İstiqamət, tərəf ifadə edən antonimlər: Məsələn; sağ-sol, o tərəf-bu tərəf, ora-bura.
- 9) Təsdiq və inkar bildirən antonimlər: Məsələn; bəli-xeyr, hə-yox.
- 10) Qeyri-müəyyən şəxs və ya əşya bildirən antonimlər: Məsələn; bu-o, biri-hamı.

Ortaq cəhətlərlə yanaşı həmçinin, hər iki dildə işlənən əksmənəli sözlər arasında fərqli xüsusiyyətlərdə var. Məsələn: İngilis dilində istifadə olunan əksmənəli sözlər morfoloji quruluşuna görə iki böyük qrupa bölünür:

- 1) kök antonimlər (root antonyms)
- 2) düzəltmə antonimlər (derivational antonyms).

“Kök (root) antonimlərin müxtəlif kökləri olur. Məsələn: “to love” (sevmək)- “to hate” (nifrət etmək), “long” (uzun)- “short” (qısa), “day” (gün)- “night” (gecə); və başqalarını kök (root) antonimlərə nümunə göstərə bilərik: “The new town of Whitney Clay had swallowed up the old village” cümləsindəki “new” (təzə)- “old” (köhnə) sözlərini, “It may be near, it may be distant; while the road lasts nothing turns me” cümləsindəki “distant” (uzaq)- “near” (yaxın); “If a man and woman sinned, let them go for into the desert to love or loathe each other there” cümləsindəki “loathe” (nifrət etmək)- “love” (sevmək); “So you think your friend in the city will be hard upon me, if I fail a payment?”-says the trooper, looking down upon him like a giant”. My dear friend, I am afraid he will - returns the old man looking up at him like a pigmy” cümləsindəki “giant” (nəhəng)- “pigmy” (cırdan) sözlərini kök (root) antonimlərə göstərə bilərik” (2, s. 247).

Düzəltmə antonimlərin eyni kökləri olsa da müxtəlif şəkilçilərin köməyi ilə əmələ gəlir. Məsələn: “regular” (qaydalı) - “irregular” (qaydasız), “fruitful” (məhsuldar) - “fruitless” (qeyri-məhsuldar). Düzəltmə antonimlər bu prefikslərin sayəsində əmələ gəlir: “un”, “dis”, “non”, “ful”, “less”, “in”; (il, im, ir); Məsələn: “successful” (müvəffəqiyyətli) “-unsuccessful” (müvəffəqiyyətsiz), “selfless” (fədakar) - “selfish” (axmaq), “approve (bəyənmək)-disapprove”(bəyənməmək)- “Who am I to approve or disapprove?”, “engage (məşğul olmaq)- disengage” (məşğul olmamaq)- “How soon will you be disengaged?” “I didn’t say you i was engaged”. “Audible (əşidilən)- inaudible” (əşidilə bilinməyən) - “Little audible links, they are chaining together great inaudible feelings and purposes.

Ancaq Azərbaycan dilində antonimlərin morfoloji quruluşuna görə yalnız bir növü var: kök antonimlər. Məsələn: isti-soyuq, yaxşı-pis, yalan-doğru və başqalarını buna nümunə göstərmək olar. Yəni Azərbaycan dilində şəkilçi vasitəsilə yaranan antonimlər əsl antonimlər hesab edilmir. Məsələn: dadlı-dadsız, duzlu- duzsuz, yağlı-yağısız. J.Lyons və bir neçə İngilis dilçisi İngilis dilində antonimləri xüsusi və müqayisəli adda iki əsas qrupa bölmüşdür. Xüsusi antonimlərə bu sözləri nümunə göstərə bilərik: “love (sevgi)- attachment (sədaqət)- liking (xoşlamaq)- indifference (laqeydlilik)- antipathy (antipatiya)- hate” (nifrət). L.Bloonifield qeyd edir: “Həmçinin İngilis və

Azərbaycan dillərində antonimlər ziddiyyətin dərəcəsinə görə tam və nisbi olmaqla iki yerə ayrılır. Mənaca bir-birinin tam və mütləq ziddini təşkil edən antonim sözlərə **tam antonimlik** deyilir. Məsələn: ağ-qara, dağ-dərə, yay-qış, alt-üst və s. Ziddiyyətin çox olduğu tam antonimlərə aşağıdakı nümunələrdə rast gələ bilərik: “If you have obeyed all the rules are no good”. M. Wilsonun əsərindəki bu nümunədə “good” (yaxşı) və “bad” (pis) sözlərini, “He was alive, not dead” Shaw-nun əsərindəki bu nümunədə “alive” (diri) və “dead” (ölü) sözlərini, “You will see if you were right or wrong” Cronin əsərindəki bu nümunədə “right” (düz) və “wrong” (səhv), “The whole was big, oneself was little” Galsworthy-nin əsərindəki bu nümunədə “big” (böyük) və “little” (balaca) sözlərini, “There is so much good in the worst of us, and so much bad in the best of us, That it hardly becomes any of us To talk about the rest of us” Hock-un əsərindəki “good” (yaxşı), “bad” (pis), worst (ən pis) və “best” (ən yaxşı) sözlərini tam antonimlərə nümunə göstərə bilərik. Başqa bir nümunə W. Shakesper –in “Sonnet LXXVI” (XXI Soneti) –dən olan nümunəni göstərə bilərik: “For as the sun is daily new and old, So is my love still telling what is told.” – nümunədə “new”(yeni) və “old”(köhnə) sözləri bir-birinə qarşı əkslik təşkil edir. Mənaca bir-birinin şərti və nisbi ziddini təşkil edən antonim sözlərə nisbi antonimlər deyilir. Məsələn: ağ-qırmızı, ağ-boz, ağ-yaşıl, qış-payız (3, s. 564). Azərbaycan və İngilis dillərində əksmənalı sözlər iki yolla əmələ gəlir: 1) Dilin öz daxili imkanları hesabına yaranan antonimlər; 2) Başqa dillərdən alınan antonim sözlər.

M. Briab öz məqaləsində yazır: “Antonimlər və ya əksmənalı sözlər İngilis və Azərbaycan dillərinin bütün sahələrində: qrammatikasında, metodikasında, ədəbiyyatında və digər başqa şöbələrində rast gəlinən bir sahədir. Biz öz dilimizin və İngilis dilinin qrammatikasında bütün əsas nitq hissələrində antonim sözlərə rast gələ bilərik. İngilis dilində isimlər antonimlərlə zəngin deyil. Ancaq Azərbaycan dilində kifayət qədər isim olan antonimlərə rast gəlmək olar. Məsələn: İsim olan antonimlər: “good” (xeyir) – “evil” (şər), “love” (sevgi) – “hatred” (nifrət), işıq-zülmət, insanlıq-vəhşilik, gecə-gündüz, mərhəmət-qəzəb, nəşə-qüssə, sülh-müharibə, asayış-sakitlik, baş-ayaq, birlik-ayrılıq, toy-yas, xeyir-zərər, tərəqqi-tənəzzül. Əksər antonimlər sifətlərdən təşkil olunur (4, s. 314).

Sifət olan antonimlərdə “high”(hündür) – “low” (alçaq), “friendly” (dostcasına) – “hostile” (düşmənçəsinə), “strong” (güclü) – “weak” (zəif), “wide” (geniş) – “narrow” (dar), beautiful (gözəl) – ugly (çirkin), big (böyük) – small (balaca), bright (parlamaq) – dim (tutqun), old (yaşlı, qoca) – young (gənc, cavan), yaxşı-pis, bərk-boş, doğma-yad, qalın-nazik, şirin-acı, şad-qəmgin, mərd-xəsis, iri-xırda, ağır-yüngül, xəstə-sağlam, qısa-uzun, uca-alçaq, təzə-köhnə, təmiz-çirkin, geniş-müxtəsər, qaranlıq-ışıqlı, pinti-təmiz, seyrək-sıx, tənbel-çalışqan, ağıllı-səfeh, düz-yanlış, isti-soyuq, ağ-qara, ağıllı-dəli, yüngül-ağır, ədalətli-zalım, alçaq-hündür, açıq-örtülü, ac-tox, ucuz-baha, igid-qorxaq, dərənli, sakit-dəcəl, boş-dolu, düz-əyri, asan-çətin, yüksək-alçaq, kök-arıq, xoşbəxt-bədbəxt. Fəllər antonimlərin çoxluğuna görə sifətdən sonra ikinci yerdə durur. Fəllər olan antonimlər: “to lose” (itirmək) – “to find” (tapaq), “to live” (yaşamaq) – “to die” (ölmək), “to open” (açmaq) – “to close” (bağlamaq), gəlmək-getmək, yazmaq-pozmaq, durmaq-oturmaq, atmaq-tutmaq, enmək-qalxmaq, əkmək-biçmək, gülmək-ağlamaq, yanmaq-sönmək, küsmək-barışmaq, tapmaq-itirmək, susmaq-danışmaq, soyunmaq-geyinmək, açmaq-bağlamaq. Zərf olan antonimlər: irəli (forward) – geri (back), gec (late) – tez (early), dünən (yesterday) – sabah (tomorrow), axşam (evening) – səhər (morning), əvvəl (before) – axır (final). Say olan antonimlər: az (little) – çox (many), xeyli (a lot of) – bir az (a little) və başqaları. İngilis dilində köməkçi nitq hissələrində antonim sözlərə çox az halda rast gəlinir. Məsələn: hə(yes) – yox (no), xeyir (no) – bəli (yes) və s.

İngilis və Azərbaycan dillərində çoxmənalı sözlərin bir və ya bir neçə antonimi ola bilər. Məsələn: “dull” (maraqsız) sifətinin antonimləri bunlardır: “interesting (maraqlı), “amusing” (əyləncəli), “entertaining” (əyləncəli) və “active” (aktiv), başqa mənasına görə “deficient in interest”(maraqsız), və “clever” (ağıllı), “bright” (parlaq), “capable” (bacarıqlı) sözləri bu sözün antonimi ola bilər.

Xüsusilə biz İngilis və Azərbaycan ədəbiyyatında şair və yazıçıların əsərlərində əksmənalı sözlərlə tez-tez qarşılaşırıq. Antonimlər bədii əsərlərdə ziddiyyəti oxucuya daha qabarıq şəkildə çatdırılmasında və emosional gərginliyin artmasına yaxından kömək edir. Məhz bu səbəblərə görə istər əvvəlki dövrlərdə, istərsə də müasir İngilis və Azərbaycan dillərində yazıçı və şairlər antonimlərdən yüksək səviyyədə istifadə etmişdir. Bunun əsas səbəblərindən biri oxucuya əsərdə baş verən hadisələri daha real, olduğu kimi çatdırmaq olmuşdur. Nümunə olaraq William Shakespearin “Romeo and Juliet” əsərində istifadə olunan antonimlərə nəzər salaq: “My only **love** sprang from my only **hate**.; Too **early** seen **unknown**, and **known** too **late**! Bu nümunədə işlənən antonim sözlər bunlardır: love (sevgi)–hate (nifrət), early (erkən) – late (gec), unknowon (naməlum) – konown (məlum).

R.S. Ginzburq qeyd edir: “İngilis ədəbiyyatından K. Marx və F. Engelsin “Manifesto of the Communist Party” əsərində istifadə olunan əksmənalı sözləri nümunə kimi göstərmək olar: “The history of all hitherto existing societies is the history of class struggle. **Freeman** and **slave**, **patrician** and **plebeian**, **lord** and **serf**, **guild-master** and **journeymen**, in a word, **oppressor** and **oppressed**, stood in constant opposition to one another, carried on an uninterrupted, now hidden now open fight, a fight that each time ended, either in revolutionary re- construction of society at large, or in the common ruin of the contending classes” mətnində “freeman”-azad insan və “slave” - qul, “patrician” - zadəgan və “plebeian” - aşağı təbəqədən olan insan, “lord” - hökmdar və “serf” - qul, “guild-master” - gildiya sahibi və “journeymen” - kiçik usta, “hidden”-gizli və “open fight” - açıq mübarizə oppressor (zülm verən) və oppressed (zülmə məruz qalan) kimi sözlər bir-biri ilə antonimlik təşkil edir (5, s. 116).

Biz həmçinin İngilis və Azərbaycan dillərində işlənən atalar sözləri və məsələlərdə də antonim sözlərə geniş şəkildə rast gələ bilərik. Məsələn:

After a storm comes fair weather, after sorrow comes joy- Hər zülmət gecənin bir nurlu sabahı var.

An hour in the **morning** is worth two in the **evening**-Axşamın xeyrindən sə sabahın şəri yaxşıdır.

Never put off till **tomorrow** what you can do **today** –Bu günün işini sabaha qoyma.

You can't teach an **old** dog **new** tricks- Qoz beli qəbir düzəldər. **Knowledge** is **light**, **ignorance** is **darkness** – Bilik aydınlıqdır, cahillik qaranlıq.

İstifadə edilmiş ədəbiyyat

1. Hüseynzadə H. Müasir Azərbaycan dili. Bakı: Maarif, 1974, səh: 45.
2. Azərbaycan dilinin izahlı lüğəti. I cild. Bakı, 1967, səh: 247.
3. Bloomfield L. Language. Chicago: The University of Chicago Press, 1984, 564 p.
4. Briab M. Semantics: Studies of the science of meaning. N.Y. Dover Publications, Inc., 1964, 314 p.
5. Ginsburg R.S. A Course in Modern English Lexicology. M., 1978, p. 116.

Açar sözlər: antonim, morfolojiya, antonimlər, lüğət tərkibi, inkişaf

Key words: antonym, morphology, antonyms, vocabulary composition, development

Ключевые слова: антоним, морфология, антонимы, словарный состав, яхьярзвитие.

Antonymous words in English and Azerbaijani languages, their features

Summary

Antonyms (Greek “anti” - opposite, “onyma” - name) are words belonging to the same part of speech, identical in style and having opposite denotative meanings. For example: “light” - Antonyms are usually believed to appear in pairs. Yet, this is not true in reality. For instance, the adjective “cold” may be said to have “warm” for its second antonym, and the noun “sorrow” may be very well contrasted with “gaiety”. We can base on the definition antonyms as two or more words belonging to the same part at some contexts.

Антонимные слова в английском и Азербайджанском языке, их особенности

Резюме

Антонимы-это слова одной части речи, различные по звучанию и написанию, имеющие прямо противоположные лексические значения.

Таким образом, в контекстуальной антонимии антонимические отношения слов с прямым значением возможны, и тогда эти пары слов несут эмфатическую нагрузку и выполняют особую стилистическую функции в предложениях.

Rəyçi: filologiya üzrə fəlsəfə doktoru, dosent Kəmalə Mehdixanlı

Hikmət Yusifov, Balabəyim Qədimova¹¹
AZƏRBAYCAN DİLİNDƏ İNKARLIQ KONSTRUKSİYALARI

İnkarlıq kateqoriyası qədim tarixə malik olub, həmişə alimlərin diqqətini cəlb etmişdir. İnkarlıq elmin müxtəlif sahələrinin: formal məntiq, fəlsəfə, dilçilik və s. tədqiqat obyektidir.

Dilçilikdə inkarlıq mühüm rol oynayır və cümlənin real aləmdə mövcud olmayan elementləri arasında qurulan əlaqəni göstərən və ya əks təsdiqədiçi müddəanın danışan tərəfindən yalan kimi qəbul oluna biləcəyini göstərən mənə komponenti deməkdir.

“İzahlı dilçilik terminləri lüğəti”ndə inkar belə izah olunur: İnkər – cümlə üzvləri arasındakı əlaqənin real şəkildə mövcud olmadığına leksik, frazeoloji, sintaktik və s. vasitələrlə göstərilməsi, ifadə edilməsidir [2, s. 235].

Son illərdə dilçilik ədəbiyyatında inkarlığın mahiyyəti, xüsusiyyəti və funksionallıq məsələsi ilə bağlı xeyli sayda əsər yazılmışdır ki, bu da inkarın dilin fundamental kateqoriyalarından biri olduğunu göstərir. Həqiqətən də, inkarlıq dünyanın tamamilə bütün dillərinə xas olan universal, semantik bir kateqoriyadır. Onun kökləri qədim dövrlərə gedib çıxır: müxtəlif ailələrə mənsub dillərin ən qədim yazılı abidələrində inkarlıq kateqoriyası təsdiq kateqoriyası ilə yanaşı özünəməxsus forma və məzmununa malikdir.

Qrammatik kateqoriyalar arasında xüsusi yer tutan inkarlıq kateqoriyası dil və təfəkkür, dil və obyektiv realıq arasındakı əlaqəni göstərən müvafiq məntiq kateqoriyasını ən aydın və birbaşa ifadə edir. Tərkibində inkar olan ifadələr dilin bütün funksional üslublarında kifayət qədər geniş yayılmışdır.

Təsdiq və inkar mühakimələrlə yanaşı, təsdiq və inkar anlayışlar da fərqləndirilir. Təsdiq anlayışlar obyektə müəyyən xüsusiyyətlərin mövcudluğunu ifadə edən, inkar anlayışlar isə təsdiq anlayışın məzmununu təşkil edən xüsusiyyətlərin olmamasıdır. Bir qayda olaraq, inkar anlayışlar təsdiq olandan “*yox, xeyr*” sözlərini əlavə etməklə yaranır.

Təsdiq və inkarın ziddiyyətini həmişə izləmək olar, yəni birinin digəri olmadan mövcud olması mümkünsüzdür. İnkarın təsdiq kateqoriyasının yaranmasından sonra meydana gəldiyini güman etmək olar, lakin onun bir kateqoriya kimi dilin inkişafının başlanğıc mərhələsində meydana gəldiyinə də şübhə etmək üçün heç bir əsas yoxdur.

A.Aslanov inkari mühakimənin iqrari mühakimədən əlaqəsiz, ondan təcrid olunmuş halda düşünülmədiyini qeyd edir. Müəllif yazır: “İnkarlığın aşkar edilməsində onun hər hansı bir iqrari anlayış ilə qarşılaşdırılması mühüm yer tutur. Yalnız bunlar arasında əlaqənin bərpa edilməsi, bunların qarşılaşdırılması, birini təsdiqə, birini inkara çevirir” [3, s. 7].

Bu kateqoriyanın öyrənilməsi prosesində tədqiqatçıların müraciət etdikləri mövzular müxtəlifdir. Bunlara linqvistik və məntiqi inkar anlayışlarının, onların əlaqəsinin müəyyən edilməsi, müxtəlif dillərdə inkarın ifadə vasitələrinin tədqiqi, habelə cümlənin strukturunun yaradılmasında bu kateqoriyanın rolunun öyrənilməsi kimi məsələlər daxildir.

Dilçilikdə bu məsələ çoxlu sayda həm yerli, həm də xarici alimlərin əsərlərində A.Aslanov, M.Hüseynzadə, S.Abdullayev, V.N.Bondarenko, S.A.Vasilyeva, V.V.Vinoqradov, V.N.Espersen, A.T.Krivososov, G.Cəlilova, N.G.Ozerova, A.M.Peşkovksi, V.A.Paduçkov, D.N.Şmelev, A.A.Şahmatov və b. əksini tapmışdır.

S.Abdullayev “Müasir alman və Azərbaycan dillərində inkarlıq kateqoriyası” adlı kitabında hər iki dillərin inkarlıq kateqoriyası və onun ifadə vasitələri haqqında geniş təhlil aparmışdır. A.Aslanov “Müasir Azərbaycan dilində inkarlıq və kəmiyyət kateqoriyaları” əsərində inkarlıq kateqoriyasının ifadə vasitələri, müxtəlif məzmununda ifadəsindən bəhs etmişdir. G.Cəlilova “Azərbaycan və ingilis dillərində inkarlıq və qadağanlıq konstruksiyaları” dissertasiyasında iki fərqli dil sistemlərində inkarlıq və qadağanlıq konstruksiyaları təhlil etmişdir.

İstənilən dildə olduğu kimi Azərbaycan dilində də inkarlıq konstruksiyalar mövcuddur. İnkarlıq konstruksiyalar müxtəlif vasitələrlə ifadə olunur. Dildə inkarlıq konstruksiyalar daha çox *yox, xeyr, deyil* inkar mənalı sözlərin köməyi ilə əmələ gəlir. Bu sözlər isim, eləcə də digər nitq hissələri ilə birləşərək işlənir, yəni *-ma²* şəkilçisinin işləmə bilmədiyi bütün hallarda bu sözlərdən istifadə olunur. Məsələn, “*Mən o həriflərdən deyiləm ki, düşmən qarşısında diz çöküb onların əmrinə tabe olam* [8, s. 10]; *Hər şey sən düşündüyün kimi deyil* və s.

Konstruksiyada *deyil* sözünü *yox* inkarı da əvəzləyə bilər (bu sözün cümlənin xəbər rolunda çıxış etməsi halı istisna olmaqla). Hər iki inkar onların cümlədə xəbər rolunda çıxış etməsi halı istisna olmaqla, bütün digər hallarda mürəkkəb konstruksiya təşkil edir və iki obyekt, əlamət, kəmiyyət və s.-dən birinin inkar, digərinin isə təsdiq edildiyini bildirir. *Yox* inkarı semantik baxımdan daha mürəkkəbdir. Məsələn, təkrar işlənərkən bu sözün semantikasından daha çox təxminlik bildirən kəmiyyət mənası keçir: *Nərgizin yox-yox bir kisə qızılı vardır* (Nərgizin ən azı bir kisə qızılı vardır; Nərgizin qızılı bir kisədən az deyildir).

Azərbaycan dilində inkarlıq konstruksiyası yaranan ən məhsuldar şəkilçilərdən biri *-ma²* şəkilçisidir. Bu şəkilçi feil sonuna qoşularaq hərəkətin icra olunmamasını bildirir. Məsələn, Və bu biçərə atların hərgiz xətri *olmaz* ki, dünyada çəmənlər, otaqlar, çayırıqlar, çiçəklilər, meşələr, dağlar və dərələr vardır; “*Əgər hətta bütün aləm mənə qarşı çıxsas belə, mən öz fikrimdən dönməyəcəyəm, işimi onqat artıracağam...*” [8, s. 24].

İnkarlıq konstruksiyasını yaranan digər şəkilçi bitişdiyi sözdə əşya və əlamətin yoxluğunu bildirən *-sız⁴* şəkilçisidir. Bu şəkilçi isimlərə qoşulur və qoşulduğu sözü inkara çevirir. Məsələn, Mirzə Cəlal sənin sözünə baxar; ondan ötrü ki, bu qədər zəhməti ki, mən onun yolunda çəkirəm, atası çəkir, görək bu da elə rəftar eləyə ki, bu

¹¹ BDU Qazax filialının Dil, Ədəbiyyat və onların tədrisi metodikası kafedrasının baş müəllimləri

zəhmətlər *səmərəsiz* qalmaqalar [7]; *İstedadsız, qabiliyyətsiz* və paxıl adamlara qulaq asmaq lazım deyil [8, s. 26]; Biz bu kənddə iki nəfər bacı-qardaş yaşayırdıq. Yoxsul, *gücsüz, əqrəbasız, kimsəsiz* [5, s. 17].

Azərbaycan dilində konstruksiyada inkar mənası həmçinin inkar əvəzlilikləri və inkar bağlayıcıları vasitəsi ilə də ifadə edilir. İnkər vasitəsi kimi *heç vaxt, heç kim, heç nə, heç kəs* sözlərindən geniş istifadə olunur. İnkər konstruksiyalar yaradan bu sözlərin işləndiyi cümlənin feili də inkarda olur. Məsələn, “Mən xalqın elə bir üzvüyəm ki, fikrim, davat və qələmimdən başqa *heç şeyə* əlim çatmır və əlimdən gələn hər işi görmüşəm” [7]; Şeyx Nəsrullah naxoş kimi *heç kəsə* baxmayıb, dayanır yastıqlara [7]. İnkərliyi ifadə etmək üçün çox işlənən vasitələrdən biri də *nə* inkar bağlayıcısı ilə yaranan konstruksiyalardır. İnkərliq məzmunu yaradan *nə* konstruksiyalı cümlələrin feili təsdiqdə işlənir. Məsələn, *O nə şan-şöhrət arzusundadır, nə də var-dövlət istəyir; Nə dinir, nə danışır.*

Lakin bəzən *nə* ilə yaranan konstruksiyalarda feilin də *-ma* inkar şəkilçisi qəbul etdiyini müşahidə edirik. Məsələn,

Dağ başın duman almaz,
Yar yarı dərdə salmaz.
Yar mənə bir dərd verib –
Nə ötməz, nə sağalmaz.

Bəzən inkərliyi qüvvətləndirmək üçün cümlədə ikidən artıq vasitələrdən istifadə etməklə konstruksiya qurulur. Məsələn, *Heç vaxt heç kimdən yaxşılıq ummadım; Məgər Mirzə Cəlal görmür ki, elmsiz insan bir qəpiyə dəyməz?* [7]; *Heç kəs heç nəyi dəyişdirə bilməz* cümlələrində üç ifadə vasitəsindən istifadə olunur. Çoxdöfəli inkar adı haldan daha ifadəli şəkildə danışanın inkarın nəzərə alınacağına tam əmin olmaq istəyini bildirir.

İnkərin mahiyyətini obyektiv deyil, subyektiv amillərlə müəyyən edən fikirlər də mövcuddur. Məsələn, O. Yespersen inkarın yaranması üçün başlanğıc olan ikrah hissi haqqında danışmışdır [9, s. 373-389]. Alimin bu fikri ilə razılaşaraq qeyd edək ki, subyektiv amillərlə bağlı olan inkarda şübhəsiz iradi məqam, nətiqin mənfə əhval-ruhiyyəsi əks olunur. Məsələn, *Yox-yox, həqiqətən səndə insanlıqdan əsər-ələmət yoxdur; Onun nəinki üzünü görmək, heç adını belə eşitmək istəmirəm* və s. cümlələrdə şəxsin mənfə müləhizələrindən inkərliq konstruksiyası qurulur.

Nümunə gətirdiyimiz misallarda inkərliq konstruksiyaları eksplisit vasitələrlə qurulmuşdur. Lakin dildə inkərliq bildirən göstəricilər olmadan da təsdiq mənalı sözlərlə və yaxud bütöv bir sintaktik konstruksiya daxilində inkərliq ifadə etmək olar. İnkərliqın bu cür ifadəsi implisit ifadə vasitəsidir.

Y.Qaraşova ifadə edilmə baxımından inkəri standart və qeyri-standard olaraq təsnif edir. Müəllif yazır: “Standart inkar məfhumu altında biz eksplisit inkəri, qeyri-standard inkar dedikdə isə implisit inkəri nəzərdə tuturuq. O, birincidə bilavasitə inkar göstəriciləri ilə, ikincidə isə dolayıcı ilə, semantikasında inkar mənası, inkar çaları olan və bəzən də olmayan müxtəlif leksik və sintaktik vasitələr ilə reallaşır [6, s. 68].

İnkəri ifadə etmək üçün implisit vasitələrdə ritorik sualdan da geniş istifadə olunur. Ritorik sual gizli inkəri və ya açıqlanmış formal inkəri olan gizli təsdiqi ifadə edə bilər. İnkərliqın digər implisit ifadə vasitələrinə inkərliq mənasını ifadə edən ayrı-ayrı sözlər, söz birləşmələri, cümlə və intonasiya da çıxış edə bilər.

Ritorik sual vasitəsilə qurulan inkərliq konstruksiyası: *Əgər pulunu kiməsə miras qoyacaq birisi yoxdursa, onu qazanıb yığmağın nə mənası var?* (=Mənası yoxdur); *Özünə hörmət etməyi bacarmayan insandan başqalarına hörmət bəsləməyi gözləmək olarmı?* (=Gözləmək olmaz); *Ailənizə etdiyiniz bütün bu pisliklərdən sonra sizə kim yaxın duracaq?* (= Heç kim) və s. Azərbaycan dilində konstruksiyada inkar mənası yaradan bu sözlərə yaman, ay, elə və s. sözləri aid etmək olar. Məsələn: *Ay çıxış etdi* (= *Çıxış etmədi.*) *Yaman oxudun!* (*Yaxşı oxumadın.*) İnkərin implisit ifadəsində əsasən intonasiya iştirak edir. Cümləni intonasiya vasitəsilə elə ifadə etmək olar ki, bu zaman cümlə təsdiqdən inkərə çevrilsin. *Hələ də ona inanırsan? – Elə inanıram!* (=inanmıram).

Bəzi dilçilərə görə, inkərliq bildirmək üçün cümlədə işlədilən inkar mənalı sözlər, söz birləşmələri müvafiq təsdiq formasına malik olmur. Lakin burda da bəzi istisnalar mövcuddur. Azərbaycan dilində təsdiq mənalı olan yaxşı sözü intonasiyadan asılı olaraq təsdiq və inkarda işlənə bilər. Bu söz kinayə ilə deyildikdə inkərliq yaradır. Məsələn, *Yaxşı yoluna qoydun!* (Aləmi qatdın).

Sual intonasiyası və sual ədatını işlətməklə təsdiq cümləsi şəkildə qurulan inkar konstruksiyası formaca təsdiq cümləsi şəkildə də əmələ gələ bilər. Məsələn, *Tribunada sərbəst şəkildə çıxış etmək lazımdır. – Buna şübhən var?* (*Şübhə yoxdur.*)

Elə bil (ki), guya, sanki sözlərində ayrılıqda inkar mənası çox da hiss olunmur, ancaq konstruksiya daxilində bu sözlərdə inkar mənasının, inkar çalarının olması şübhə doğurmur: *Sanki xəbəri var* (=xəbərsizdir). Bu fikir onunla da təsdiqlənir ki, həmin sözlərin inkar mənalı digər söz ilə birləşməsi təsdiq bildirir: *Sanki xəbərsizdir* (=xəbərdardır).

Bəzən cümlədə bəzi sözlərin yerini dəyişməklə, lakin intonasiyanı normal saxlamaqla kinayəli inkar yaratmaq daha asan olur. Məsələn, *Çox elə mənim dediklərimi vecinə alır* (Mənim dediklərimi vecinə almır) cümləsində məqsəddən asılı olaraq sözlərin sırası pozulsa da, kinayəli inkarın daha qabarıq ifadəsinə kömək etmişdir.

S.Abdullayev yazır ki, təsdiqlik və inkərliqın ifadəsində təsdiq və inkar hökmlərin xarakteri və məntiqi strukturlarından asılı olduğu kimi, danışanın obyektiv müləhizələrindən də asılı ola bilər. Məhz buna görə də ünsiyyət prosesində bəzən təsdiq cümlə inkar hökmü, inkar əlamətli cümlə təsdiq hökmü ifadə edə bilər [1].

Beləliklə, inkar cümlənin tam bir silsilə qüvvətləndirmə vasitələrinə malik olması onu əlamətsiz üzv olan təsdiqə nisbətən daha güclü üslubi potensiala, ekspressiv perspektivləri malik olduğunu bir daha təsdiq edir.

İstifadə edilmiş ədəbiyyat

1. Abdullayev S. Mütəsir alman və Azərbaycan dillərində inkərliq kateqoriyası. Bakı, 1998
2. Adilov M., Verdiyeva Z., Ağayeva F. İzahlı dilçilik terminləri lüğəti. Bakı, 2020
3. Aslanov A. Mütəsir Azərbaycan dilində inkərliq və kəmiyyət kateqoriyaları. Bakı, 1963

4. Cəlilova G. Azərbaycan və ingilis dillərində inkarlıq və qadağanlıq konstruksiyaları. Fil.ü.f.d. avtoreferatı. Bakı, 2000
5. Cəfər Cabbarlı. Seçilmiş əsərləri. IV cild. Bakı, 2005
6. Qaraşova Y. Azərbaycan və ingilis dillərində inkarlıq və qadağanlıq konstruksiyaları. Elmi məcmuə, 2011. №15.
7. Məmmədquluzadə C. Dram əsərləri. II cild. http://www.kkworld.com/kitablar/celil_memmedquluzade_oluler-aze.pdf
8. Mirzə Fətəli Axundzadə – 200. Bakı, 2012
9. Есперсен О. Философия грамматики. Москва: Изд-во иностр. лит-ры, 1958

Açar sözlər: Azərbaycan dili, inkar, inkarlıq konstruksiyaları, eksplisit, implisit

Ключевые слова: азербайджанский язык, отрицание, конструкции отрицания, эксплицитное, имплицитное

Keywords: Azerbaijani language, negation, constructions of negation, explicit, implicit

Xülasə

Məqalədə Azərbaycan dilində inkarlıq konstruksiyalar haqqında bəhs olunur. Dilin qrammatik kateqoriyası olan inkarlıq kateqoriyası bütün dillərinə xas olan universal, semantik bir kateqoriyadır. Digər dillərdə olduğu kimi, Azərbaycan dilində də inkarlıq konstruksiyalar müxtəlif vasitələrlə yaranır. Məqalədə eksplisit və implisit vasitələrlə qurulan mürəkkəb konstruksiyalar şərh edilmişdir. Eksplisit yolla qurulan inkarlıq konstruksiyalarda müxtəlif ifadə vasitələrindən (inkar əvəzliliklər, yox, deyil sözləri, nə bağlayıcı), implisit yolla düzələn (ritorik sual, intonasıya) inkarlıq konstruksiyalar müxtəlif yazıçıların əsərlərindən gətirilən nümunələrlə araşdırılmışdır.

Конструкции отрицания в Азербайджанском языке

Резюме

В статье говорится об отрицательных конструкциях в азербайджанском языке. Категория отрицания, являющаяся грамматической категорией языка, является универсальной, семантической категорией, общей для всех языков. Как и в других языках, в азербайджанском языке конструкции отрицания создаются разными способами. В статье интерпретируются сложные конструкции, построенные явными и неявными средствами. На примерах из произведений различных писателей исследованы эксплицитно построенные конструкции отрицания из различных средств выражения (отрицательные местоимения, нет, не слова, ни союзы), имплицитно построенные конструкции отрицания (риторический вопрос, интонация).

Negation constructions in the Azerbaijan language

Summary

The article talks about negative constructions in the Azerbaijani language. The category of negation, which is a grammatical category of language, is a universal, semantic category common to all languages. As in other languages, negation constructions in Azerbaijani are created in different ways. The article interprets complex structures built by explicit and implicit means. Using examples from the works of various writers, explicitly constructed constructions of negation from various means of expression (negative pronouns, no, not words, or conjunctions), implicitly constructed constructions of negation (rhetorical question, intonation) were studied.

RƏYUÇI: dos. S.Abbasova

Tapdıqov Kənan Tofik oğlu¹

MÜASİR “AZƏRBAYCAN DİLİ” DƏRSLİKLƏRİNİN DİDAKTİK İMKANLARI

Hər hansı bir dərslinin didaktik imkanlarını araşdırmazdan qabaq “Didaktika nədir?” sualına aydınlıq gətirməli, onun prinsip və funksiyalarını müəyyənləşdirməliyik. Pedaqoji ədəbiyyatda didaktika təlim nəzəriyyəsinin əsasları ilə məşğul olan, təhsilin mahiyyətini, təlim prosesinə nəzarətin qanun, prinsip və üsullarını, tədris metodlarını, müxtəlif yaş kateqoriyaları üçün müxtəlif fənlərin xüsusiyyətlərini öyrənən elm sahəsidir. O, bilik, bacarıq və vərdişlərin mənimsənilməsi yollarını, təlim materialının məzmununu, həcmi, strukturunu müəyyən edir. Didaktik prinsiplər müəllimlərin təhsil və tərbiyə ilə bağlı məqsədlərinə çatmasına, şagirdlərlə işin formalarını tapmağa kömək edir.

Didaktika, bütövlükdə, təlim prosesi, təlim materialı və müəllim-şagird üçbucağını formalaşdıran qanunauyğunluqları araşdıran tədqiqat sferasıdır. Didaktikanın bir elm kimi tanınması Y.A.Komenski və onun “Böyük didaktika” əsəri ilə bağlıdır. İlk dəfə olaraq o, vurğulamışdır ki, təlim prosesi “təbiətlə” səsleşməli, uşaqlıq, yeniyetməlik və gənclik dövrü ilə müvazi olmalıdır. Sonrakı mərhələlərdə J.J.Russo, İ.H.Pestolotsi, İ.F.Herbert, A. Disterverq, K.D.Uşinski və başqaları da didaktika sahəsində böyük elmi nailiyyətlərə imza atmışlar.

Didaktikanın əsas vəzifəsi təlimin ümumi qanunauyğunluqlarını müəyyənləşdirmək və onun əsasında təlim prosesinin prinsiplərini formalaşdırmaqdır. Didaktik konsepsiyası olmayan, didaktik qayda, prinsip və funksiyaları dərindən bilməyən müəllim uğurlu təlimi nəticə qazana bilməz. Əslində, didaktikada məqsəd təlim prosesinin nəyə can atdığı son nəticənin görüntüsüdür.

Didaktik prinsiplər (elmilik, əlçatanlıq, məqsədyönlülük, varislik və perspektivlik, əyanilik, şüurluluq və fəallıq, tərbiyəedicilik və inkişafetdiricilik, integrativlik, innovativlik, nəzəriyyə ilə praktikanın əlaqəsi, kompüterləşdirmə) nəzərə alınmadan təlim prosesi üçün zəruri olan proqram və dərslərlərin hazırlanması, təlim prosesinin özünün təşkili mümkün deyildir. Bu prinsiplər təhsil prosesinin məzmununu, təşkilati formalarını və metodlarını onun ümumi məqsədlərinə və qanunlarına uyğun müəyyən edən əsas müddəalardır.

Bundan başqa didaktikanın nəzəri və praktik funksiyaları da (informativlik, icraedicilik, sistemləşdirmə və koordinasiya, differensiaslaşdırma və fərdiləşdirmə, ünsiyyət və s.) mövcuddur ki, onlarsız təlim nəzəriyyələrinin təlim prosesinə təsirini müəyyənləşdirmək mümkün deyildir. Bu funksiyalar dərslərlərin funksiyaları (biliklərin ötürülməsi, qabiliyyət və səriştənin inkişaf etdirilməsi, biliyin möhkəmləndirilməsi və qiymətləndirilməsi) ilə düz mütənasibdir.

Biz bu didaktik prinsip və funksiyaların bəzilərinin dərslərlərdəki mövqeyini aydınlaşdırmaq, ümumi təlim prosesinə təsirini dəqiqləşdirmək istəmiş, müasir dərslərlə ənənəvi dərslərləri müqayisə müstəvisinə gətirməyə çalışmışıq. “İnformasiya mənbələrinin geniş spektrinin mövcud olduğu indiki dövr orta məktəb dərslərləri qarşısında yeni tələblər irəli sürür, pedaqoji baxışların dəyişməsinə labüd edir. Müasir dərslinin vəzifəsi şagirdə sadəcə qaydaları, anlayışları, tərifləri və sairəni əzbərlətdirməkdən ibarət deyil. Dərslərlər şagirdləri düşünməyə sövq etməli, onlarda müstəqil tədqiqatçılıq, yaradıcılıq vərdişləri aşılamalı, tənqidi təfəkkürü inkişaf etdirməlidir” [5,3].

Bu nöqtəyi-nəzərdən yanaşdıqda görürük ki, Milli Kurikuluma (proqrama) əsaslanan Azərbaycan dili kursunun dominant ideyası mədəni nitq və intellektual inkişaf məsələsidir. Ənənəvi təlimin bilik, bacarıq və vərdişlər sistemindən imtina da təlim materialının daha çox biliyəyönlü olması, praktik nitq bacarıqlarına kifayət qədər diqqət yetirilməməsi ilə bağlı idi.

Təhsilin əsas məqsədi hər hansı bir fənnə aid xüsusi bilikləri toplamaq və onun vasitəsilə şagirdlərin fərdi bacarıqlarının inkişafına nail olmaq deyildir. Bu gün məqsəd universal təhsil bacarıqlarının formalaşdırılması və onların əsasında zəruri olan biliklərin mənimsənilməsidir. Bu zəruri biliklər isə şagirdlərdə öz biliklərini müstəqil formada yeniləməyə, təkmilləşdirməyə imkan yaratmalıdır. Sürətlə dəyişən sosial-mədəni və informasiya şəraitində şagird özünü-təhsil bacarıqlarından yararlanmalı, davamlı təhsil üçün zəmin formalaşmalıdır.

Təhsil standartlarının reallaşdırılmasının nəticəsi olaraq şagird tənzimləyici, idraki və kommunikativ bacarıqlara yiyələnəli, kreativ vərdişlər qazanmalıdır. “Azərbaycan dili” fənn kurikulumunun nəticəsi olaraq o, dilə aid anlayışları müəyyənləşdirmək, ümumiləşdirmək, təsnif etmək, analogiyalar aparmaq, səbəb-nəticə əlaqələrini qurmaq, məntiqi cəhətdən əsaslandırmaq, nəticə çıxarmaq bacarıqlarına yiyələnəlidir.

Müasir şagird işarə, simvol, model, diaqram qurmaq, layihələr hazırlamaq səriştəsinə sahiblənməklə öz idraki problemlərini həll etməyi bacarmalı, lüğətlərdən, internet resurslarından aktiv istifadə etməklə nitqinin mədəni tərəflərini inkişaf etdirməlidir.

Bütün bunlara nail olmaq üçün şagirdin əlinin altında müasir tələblərə cavab verən, didaktik imkanlarla zəngin dərslərlər olmalıdır ki, onun vasitəsilə fənnin məzmununu dərindən mənimsəsin, təlimi məqsədləri və fənnin məktəb fənləri içərisindəki yerini müəyyənləşdirməyi bacarsın. Təlimi imkanlar şagirdə dilin nəzəri və praktik elementlərini fərqləndirməyə, mənimsənilən dil sistemi əsasında rabitəli nitq qurmağa imkan yaratsın.

Dərslərlərdəki materiallara diqqət etdikdə görürük ki, V sinifdən başlayaraq mətnlərin hər birinin məzmunu üzrə aparılan işlər şagirdlərin idraki və praktik səriştəsinə inkişaf etdirməyə yönəldilmişdir. Təhlil və diferensiasiyalar, müqayisə və ümumiləşdirmələr, analogiyalar, səbəb və nəticə əlaqələrinin qurulması, müstəqil və yaradıcı təfəkkürün inkişafı didaktik prinsip kimi bu məsələlərə xidmət edir.

Mətnaltı tapşırıq və çalışmalar, suallar sistemi şagirdlərin dinləyib-anlama, danışma, oxu və yazı bacarıqlarının təkmilləşdirilməsinə, bütövlükdə, nitq mədəniyyətinin formalaşmasına imkan yaradır. Bu prosesdə dil

¹ADPU-nun magistranti

qaydaları vacib element kimi müstəsna rol oynayır.

Dərslıklərdə koqnitiv, əməli və davranış vərdişlərini tarazlaşdıran, asanlıq və çətinlik səviyyəsini müəyyən edən, müəyyən tipli (qapalı, yarımçıq, açıq) çalışmalar sistemi mövcuddur. Bundan əlavə, mürəkkəbliyinə görə hamının yerinə yetirməli olduğu, korreksiyaedici, ancaq qabiliyyətli uşaqların həll edəcəyi çalışmalara da rast gəlmək olur. Müəllimin bu xarakterdə olan çalışmalarını fərqləndirməsi biliklərin mənimsənilməsi və sistemləşdirilməsi məsələsini asanlaşdırır. Məhz bu xarakterli praktik çalışmaların zəminində ədəbi dil normalarının mənimsənilməsi, lazımı dil vahidlərinin düzgün seçilməsi reallaşdırılır. Çalışma mətnləri üzrə aparılan yönəldici, tənzimləyici və sertifikatlaşdırıcı təhlillər şagirdlərdə özünə inamı artırır, müstəqilliyi və biliklərin inteqrasiyasını gücləndirir. Dilçiliyin ayrı-ayrı bölmələri üzrə qazanılan minimal biliklər belə şagirdlərdə koqnitiv bacarıqlar formalaşdırır.

Məsələn, sinonimlərin öyrənilməsi prosesində şagirdlər aşağıdakı koqnitiv təlim bacarıqlarına yiyələnmişdirlər:

- sinonimlərin mənasını, ifadə imkanlarını müəyyən etmək üçün lüğətlərdən istifadə;
- nitqdə sinonimlərin leksik mənaya müvafiq işlədilməsi;
- nitqdə sinonimlərdən istifadənin üslubi normalarına əməl edilməsi;
- mətn kontekstində sinonimik ifadələrin semantik və üslubi fərqlərinin müəyyən edilməsi;
- nitqdə sinonimik cərgələri fərqləndirmək və qurmaq bacarığı və s.

Müəllim onu da unutmamalıdır ki, hər bir mövzu problem-situasiya vəziyyətində şərh edilir və buradan da problemlə suallar yaranır:

1. Sözü leksik mənasını necə müəyyən etmək olar?
2. Sözü necə leksik mənası var?
3. Söz nə vaxt məcazi mənada işlənir?
4. Azərbaycan dilinin lüğət ehtiyatı necə zənginləşdirilir?
5. Köhnəlmiş (arxaik) sözlər nəyə deyilir?
6. Omonim sözlər bir-birindən nə ilə fərqlənir? Paronimlər necə yaranır?
7. Peşə və dialekt sözləri hansılardır?
8. Nitq etiketi nədir və nitqimizdə onlardan necə istifadə edirik?

Bu tip sualların cavabları rəngarəng didaktik çalışmalar vasitəsilə dəqiqləşdirilir və möhkəmləndirilir. *“Mətni oxuyun və sözlərin məcazi mənada istifadəsinə dair nümunələr tapın”*, *“Mətnə etiket ifadə və sözləri tapın”* kimi reproduktiv, *“Arxaik sözün mənasını aydınlaşdırın”*, *“Şəkillərdə hansı frazeoloji vahidin təsvir olunduğunu təxmin edin və onlardan istifadə edərək cümlələr qurun”* kimi yaradıcı çalışmalar nəticəsində şagirdlərin müstəqilliyi artır, onlar mətnlərdən məlumat çıxarmağı, tətbiq etməyi öyrənirlər.

Məsələn, V sinifdə *“Etimologiya nədir?”* sualına 4-cü, 5 və 6-cı çalışmalarını həll etməklə daha dəqiq cavab verir, *“Arsak”*, *“Qarabağ”*, *“Troya atı”*, *“kenquru”* kimi sözlərin etimologiyası ilə bağlı araşdırma aparır, yaradıcı yanaşma sərgiləyir.

Beləliklə, təhlil edilən məsələlər Azərbaycan dili təliminin reproduktiv, izahlı-illüstrativ və problemlə axtarış metodlarına əsaslanan müasir şagirdlərin idraki universal təlim hərəkətlərinin formalaşması üçün geniş didaktik imkanlar nümayiş etdirir. Müəllim göstərilən metodlardan səriştəli formada istifadə etdikdə təlimi keyfiyyətdən danışmağa da imkan yaranır. Yaradıcı xarakterli tapşırıq və çalışmalardan, dərslük komplektlərinin verdiyi didaktik imkanlardan düzgün istifadə obyekt (dərslük) və subyekt (müəllim, şagird) arasında münasibətlərin intensivliyinə, səmərəliliyinə şərait yadır.

Müxtəlif növ yaradıcı tapşırıqlardan, vizual vasitələrdən istifadə prosesi koqnitiv təlim bacarıqlarını inkişaf etdirir. Kreativ çalışmalar üzərində iş şagirdlərin təxəyyülünü və yaradıcı təfəkkürünü inkişaf etdirir. Mətnlər üzrə işlərdə şagird dil hadisələrini müşahidə edir və onun mahiyyətini anlayır. Canlı dil, ədəbi dil nümunəsi olan bədii mətnlər əyani material rolunda çıxış edir.

V-XI sinif *“Azərbaycan dili”* dərsliklərindəki rəngarəng üslublu materiallar üzərində işin metodiki təşkili, dərslüklərin didaktik imkanlarının düzgün dəyərləndirilməsi şagirdlərə konseptual xarakterli nəticə və ümumiləşdirmələr aparmağa imkan yaradır. Dərslüklərin təhlili göstərir ki, təlim prosesində idraki təlim vasitələrinin inkişafına yönəlik müxtəlif yanaşmalardan istifadə olunur və müasir dərslüklərin didaktik imkanları təhsil standartlarını reallaşdırmağa imkan verir.

Müasir müəllim dərslükdə təklif olunan materialı təqdim edərkən məntiqə uyğun olaraq dərslükün əsas mərhələləri və iş üsulları üzərində səriştəli şəkildə düşünməklə yanaşı, tədrisin səmərəli qurulması üçün pedaqoji şərait axtarmalı, *“Azərbaycan dili”* dərslərində koqnitiv təlim vasitələrinin inkişaf prosesini daha da aktivləşdirməlidir. O, dərslükün didaktik funksiyalarını düzgün dəyərləndirməli, onlara təlimi məqsədə tam cavab verən vasitə kimi yanaşmalıdır. Unutmamalıdır ki, dərslük şagird üçün əsas informasiya mənbəyidir. O, icraedici, ötürücü, sistemləşdirici, özünütərbiyə və özünənəzarət, əlaqələndirici, koqnitiv, inkişafetdirici, differensiallaşdırıcı, fərdiləşdirici və s. funksiyalara da malikdir.

Ədəbiyyat

1. Abbasov Ə. M. Kurikulum Mərkəzi: qısa tarixi xülasə // *“Azərbaycan müəllimi”* qəzeti, 2016, 6 may, s. 28-29
2. Azərbaycan Respublikası Ümumtəhsil məktəbləri üçün Azərbaycan dili fənni üzrə təhsil proqramı (kurikulum) (V-XI siniflər). Bakı, 2013, 135 s.
3. Azərbaycan dili – 5. Dərslük, Bakı, *“Altun kitab”*, 2012, 200 s.
4. Azərbaycan dili – 5. Metodik vəsait, Bakı, *“Altun kitab”*, 2012, 200 s.
5. Azərbaycan dili – 10. Dərslük, Bakı, *“Şərq-Qərb”*, 2017, 208 s.
6. Azərbaycan dili – 10. Metodik vəsait, Bakı, *“Şərq-Qərb”*, 2017, 208 s.
7. Dərslük necə olmalıdır. Bakı, 2003, *“Oka ofset”*, 117 s.

8. Əsrəfov R.Q. Azərbaycan dili tədrisinin aktual problemləri. Dərs vəsaiti. Sumqayıt, 2017, 364 s.
9. Ümumtəhsil sistemində dərslük siyasəti. NK=nn 23.01.2006-cı il tarixli 33 nömrəli əmri.
10. Ümumi təhsilin fənn standartları (I-XI siniflər). Bakı, "Mütərcim", 2012, 402 s.

MÜASİR "AZƏRBAYCAN DİLİ" DƏRSLİKLƏRİNİN DİDAKTİK İMKANLARI

Xülasə

Müasir təlimin əsas məqsədi hər hansı bir fənnə aid bilikləri öyrətməklə şagirdlərin fərdi bacarıqlarını inkişaf etdirmək deyil, universal təlim vasitələri müəyyənləşdirməklə zəruri bilikləri mənimsətmək, sürətlə dəyişən sosial-mədəni vəziyyətdə və informasiya axını şəraitində şagirdlərdə öz təhsilini müstəqil təkmilləşdirmək bacarıqları formalaşdırmaqdır. Bu gün koqnitiv öyrənmə bacarıqlarının inkişafını təmin edən əsas vasitə "Azərbaycan dili" dərslükləridir və bu məqalədə də əsas məqsəd şagirdlərin idraki bacarıqlarının formalaşmasında təlimi bacarıqların rolunu aydınlaşdırmaq, həmin dərslüklərin didaktik imkanlarını müəyyən etməkdir. Araşdırmada müqayisə, təsnifat, sistemləşdirmə və ümumiləşdirmə üsullarından istifadə edilmiş və bu qənaətə gəlinmişdir ki, Azərbaycan dili üzrə müasir dərslüklərin didaktik imkanları təhsil standartlarının tələblərinə cavab verir. Belə halda müəllimin əsas vəzifəsi təqdim olunan materialın məntiqinə uyğun olaraq dərslin mərhələləri və iş üsulları üzərində səriştəli düşünməklə yanaşı, tədrisin təşkili üçün səmərəli pədaqoji şəraitin axtarılması, Azərbaycan dili dərslərində koqnitiv təlim vasitələrinin inkişafı prosesinin aktivləşdirilməsidir.

Açar sözlər: fənn kurikulumu, müasir dərslüklər, təlim vasitələri, didaktik imkanlar, dərslük komplektləri, koqnitiv təlim vasitələri.

ДИДАКТИЧЕСКИЕ ВОЗМОЖНОСТИ СОВРЕМЕННЫХ УЧЕБНИКОВ «АЗЕРБАЙДЖАНСКОГО ЯЗЫКА»

Резюме

Основная цель современного образования – не развитие индивидуальных умений учащихся путем преподавания знаний, связанных с каким-либо предметом, а овладение необходимыми знаниями путем определения универсальных средств обучения, формирование умений учащихся самостоятельно совершенствовать свое образование в быстро меняющихся социокультурная ситуация и условия информационного потока. Сегодня основным инструментом, обеспечивающим развитие познавательных навыков обучения, являются учебники «Азербайджанский язык», а основной целью данной статьи является выяснение роли учебных навыков в формировании познавательных навыков учащихся, а также определение дидактических возможностей. этих учебников. В исследовании использовались методы сравнения, классификации, систематизации и обобщения, и был сделан вывод, что дидактические возможности современных учебников по Азербайджанскому языку соответствуют требованиям образовательных стандартов. В таком случае основная задача учителя – грамотно обдумать этапы и методы работы урока в соответствии с логикой излагаемого материала, найти эффективные педагогические условия организации урока, активизировать процесс разработки средств когнитивного обучения на уроках Азербайджанского языка.

Ключевые слова: учебная программа по предметам, современные учебники, средства обучения, дидактические возможности, комплекты учебников, средства когнитивного обучения.

DIDACTIC POSSIBILITIES OF MODERN TEXTBOOKS "AZERBAIZAN LANGUAGE"

Summary

The main goal of modern education is not the development of individual skills of students by teaching knowledge related to any subject, but the acquisition of necessary knowledge by identifying universal means of education, the formation of students' skills to independently improve their education in a rapidly changing socio-cultural situation and conditions of information flow. Today, the main tool that ensures the development of cognitive learning skills is the "Azerbaijani language" textbooks, and the main goal of this article is to clarify the role of study skills in the formation of students' cognitive skills, as well as to determine didactic opportunities. these textbooks. The study used methods of comparison, classification, systematization and generalization, and it was concluded that the didactic capabilities of modern textbooks on the Azerbaijani language meet the requirements of educational standards. In this case, the main task of the teacher is to competently think through the stages and methods of the lesson in accordance with the logic of the material presented, find effective pedagogical conditions for organizing the lesson, and intensify the process of developing cognitive teaching tools in Azerbaijani language lessons.

Keywords: curriculum for subjects, modern textbooks, teaching aids, didactic opportunities, textbook sets, cognitive teaching aids.

RƏYÇİ: dos. S.Abbasova

Ağalarova Sevda Mircəlal¹
**ÖZÜNÜQIYMƏTLƏNDİRMƏ FORMATIV QIYMƏTLƏNDİRMƏNİN
 TƏRKİB ELEMENTİ KİMİ**

Hər bir ölkənin təhsil sistemi vətəndaşı formalaşdırır və formalaşdırdığı vətəndaş vasitəsilə ictimai həyatın siyasi sferasına, mənəvi mühitinə ciddi təsir göstərmiş olur. Bu zaman qazanılan bilik, bacarıq və vərdislər sistemi vətəndaşa cəmiyyətə adaptasiya olunmaq, onun üzvü olmaq imkanı verir. Bu imkanın əldə olunması üçün müasir təlimin məzmununda, strategiyasında edilən dəyişikliklər kifayət etmir. Prosesin müsbət tamamlanması, gözlənilən nəticələrin reallaşması üçün şagird nailiyyətləri obyektiv qiymətləndirilməli və onlara təlimi uğurlar haqqında dəqiq məlumat verilməlidir. Məzmunun çatdırılması və strategiyalarında olduğu kimi şagird nailiyyətlərinin qiymətləndirilməsində də innovativ yanaşmalar diqqətdə saxlanılmalıdır.

Bir sözlə, “milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktik biliklərə yiyələnən, müasir təkəffürlü və rəqəbat qabiliyyətli mütəxəssislər hazırlamaq” [6,131] üçün müasir təlimin əsas sütunlarından birinin – şagird nailiyyətlərini qiymətləndirmənin özülü möhkəm və ədalətli prinsiplərlə qoyulmalıdır. Çünki obyektiv və düzgün qiymətləndirmə təlim keyfiyyəti ilə düz mütənəsibdir və “təhsilin keyfiyyətinin müəyyənləşdirilməsində əsas göstərici təlim nəticələri olduğundan, həmin nəticələrin obyektiv qiymətləndirilməsi də keyfiyyəti üzə çıxaran ən etibarlı mənbə hesab olunur” [1,138].

Təlim prosesinin əsas elementi olan qiymətləndirmə müəllimə öz şagirdinin inkişafını izləməyə, qarşılaşdığı çətinlikləri mühakimə edib aradan qaldırmağa, bütövlükdə şagirdinin təhsil ehtiyaclarını təmin etməyə imkan verir. Müəllim tədris ili boyu şagirdinin öyrənmə fəalliyəti ilə bağlı müşahidələrini təhlil edir, sistemləşdirir və ona düzgün yol tapmaqda yardımçı olur.

Müasir təlimdəki qiymətləndirmə şagirdin fəaliyyətini nəzarətçi kimi izləmək, onu inzibati basqı altında saxlamaq üçün deyil, onunla əks əlaqə saxlamaq, təlim prosesini maksimum dərəcədə optimallaşdırmaq, şagirdin işini asanlaşdırmaq üçün lazım olan bir vasitədir.

Ümumilikdə, “şagird nailiyyətlərinin qiymətləndirilməsi davamlı, dinamik və bir çox hallarda rəsmi olmayan prosesdir. Bu prosesdə müəllimlərin şagirdlər üzərində müşahidəsi, şagirdlərin sinif işləri və ev tapşırıqlarını yerinə yetirmələri, şifahi və yazılı cavabları əhəmiyyətlik baxımından eyni dərəcədə vacibdir” [2,118].

Müasir təhsildə məktəbdaxili qiymətləndirmənin diaqnostik, formativ və summativ növlərindən istifadə olunur. Öncə şagirdin ilkin bilik və bacarıq səviyyəsi (diaqnostik), daha sonra təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında əldə olunan bilik və bacarıqların formalaşma səviyyəsi (formativ) və yekun olaraq qiymətləndirmə standartlarına görə aparılan qiymətləndirmə (summativ) mexanizmlərindən istifadə olunur. Hazırda bizi daha çox formativ qiymətləndirmə, onun tərkib hissəsi olan özünüqiymətləndirmə və onların funksiyaları, aparılmasının təşkili yolları, vasitələri maraqlandırır.

Formativ qiymətləndirmə hər şagird ilə əks əlaqə vasitəsi kimi hazırlanan qiymətləndirmə mexanizmidir. Burada meyarlar şagird irəliləyişinin monitorinqini aparmağa, tədrisi düzgün istiqamətə yönləndirməyə, bütövlükdə tədris prosesini tənzimləməyə imkanlar açır. Şagirdin qazandığı nəticələr müəllim üçün indikator rolunu oynayır.

İnteraktiv formada qurulan dərslərdə şagirdlərin ümumi fəallığı təmin edilir, müəyyən olunan nəticələr təlim prosesini işgüzar məcraya yönəldir, qiymətləndirmə şagirdlərin hissiyatına, motivasiyasına təsir edir. Bu zaman onlarda özünəhörmət hissi yaranır ki, bu da onlara öz işlərini adekvat olaraq qiymətləndirməyə şərait yaradır. Qazanılan nailiyyət müəllimlə şagird, şagirdlə şagird arasında müzakirə mövzusunda çevrilir. Bu isə mövzu haqqında düşüncələrin dərinləşməsinə, fikir və arqumentlərin dərinəndə təhliləinə şərait yaradır.

Dərs prosesində müəllimin uşağa isti münasibəti, kiçik irəliləyişlərə müsbət reaksiyası zəif uşaqlarda belə özünəinam formalaşdırır. Növbəti dərslərdə həmin şagird daha da aktivləşməyə, fəaliyyətindəki boşluqları doldurmağa çalışır. Unutmaq olmaz ki, öyrənmədə ilk müsbət nəticələrin əldə edilməsi özünəinamı aşağı olan şagirdə belə öz idrak imkanlarını səfərbər etməyə imkan verə bilər. Bütün bu sadalananlar, təlim prosesinin pedaqoji-psixoloji sferası şagirdlərdə özünüqiymətləndirmə bacarıqları formalaşdırma bilər.

Özünüqiymətləndirmə haqqında bəzi nəzəri-metodiki ədəbiyyatda danışılsa da, ümumtəhsil məktəblərinin “Azərbaycan dili” dərslərində bu məsələni özündə əks etdirən məlumatlara rast gəlmək olmur. Müəllimlərə aid metodiki vəsaitlərdə isə bu qiymətləndirmənin adı çəkilsə də, onun metodiki təşkili və vasitələri ilə bağlı əsaslı göstərişlər yox dərəcəsindədir. Halbuki, özünüqiymətləndirmə öyrənmənin və şəxsiyyəti formalaşdırmanın ən güclü mexanizmlərindən biridir. Şagirdə mühakimə yürütmək bacarığı məhz onun sayəsində formalaşır. Məntiqi və yaradıcı təkəffürün inkişafı məhz özünüqiymətləndirmə bacarıqlarının mütəşəkkilliyindən asılıdır. Demokratik cəmiyyətdə yaşayacaq bir fərd, ilk növbədə, öz səriştəsini dəyərləndirməyi, başqalarının əməyinə qiymət verməyi bacarmalıdır.

Özünüqiymətləndirmə metodu şagirdə müəllimlə razılaşdırılmış müəyyən meyarlar əsasında qazandığı bilik və bacarıqları, həll etdiyi problemin mahiyyətini dəyərləndirmək, onlar haqqında mühakimə yürütmək imkanı tanıyır. Şagirdə təlimi nəticələri yoxlamağa, onun düzgün alınıb-alınmadığını dəqiqləşdirməyə şərait yaradır.

Məsələn, dinləyib-anlama və danışma məzmun xəttinə aid standartları reallaşdıran şagird “Dinlədiyim məndəki əsas faktları yadımda saxlaya bildimmi?”, “Dinlədiyim məni hissələrə bölüb adlandırmağı bacardım”, “Danışmazdan qabaq mənlə bağlı sualların hamısına cavab verdimmi?”, “Dinlədiyim məndə yeni və izaha ehtiyacı

olan sözləri aydınlaşdırdımmı?”, “Mən danışandan sonra verilən suallara cavab verdimmi?”, “Danışdığım mövzuya yaxın başqa mətn oxumuşdummu?”, “Danışdığım mövzu ilə bağlı hadisə eşitmişdimmi?” və s. tipli suallara müsbət cavab verən şagird özünüqiymətləndirmə bacarığına sahiblənmiş sayıla bilər.

Bu cür özünüqiymətləndirmə refleksiya və özünə nəzarəti gücləndirir. Özünə hesabat verməyi bacaran şagird akademik biliyinin dəqiqliyinə əmin ola bilər. Bununlada təhsildə fasiləsizliyin, gələcək özünütəhsilin etibarlı bünövrəsi qoyulur.

Dərs prosesində şagirdin “Özümü yaxşı hiss edirəm”, “Əvvəl bunu bacarmırdım, indi bacarıram”, “Son dərslərdə yoldaşlarımdan fərqlənirəm”, “Daha yaxşı öyrənməyimə kömək edən strategiya tapmalıyam” formatlı pedaqoji-psixoloji düşüncələri belə özünüqiymətləndirmənin mövcudluğunu əsaslandırır.

Əslində bu tip suallar düşüncəni inkişaf etdirmək, öz qabiliyyətini aydınlaşdırmaq üçün qoyulan suallardır. Sınıfdə bu tip düşündürücü suallardan, rubrikələrdən istifadə etmək şagirdlərdə özünüqiymətləndirmə bacarıqlarını formalaşdırır.

Hətta müəllim də öz dərs planında təlimin məqsədi, çətinlikləri, nailiyyətləri üzərində düşünməyə imkan verən suallara yer ayrılmalı, öz əməyini qiymətləndirməyi bacarmalıdır. Məsələn, “Şagirdlərimin adlarını yaxşı bilirəm”, “Onların bacarıqlarını başa düşür və fərqləndirirəm”, “Mövzumla bağlı yeni məlumatlar, yeni tədris üsulları öyrənirəm”, “İntegrativliyi təmin etmək üçün həmkarlarımla məsləhətləşirəm”, “Dərs planıma kiminsə baxmağından çəkinmirəm” və s. tipli düşüncələr də müəllimin özünüqiymətləndirməsidir.

Müəllim “Azərbaycan dili” fənnindən formativ qiymətləndirmədə nələrə fikir verəcəyini, dərsi necə quracağını, şagirdinin dinləmək, danışmaq bacarıqlarını necə yoxlayacağını, şagirdlərin ümumi fəallığını necə tənzimləyəcəyini əvvəlcədən bilməlidir. O, dərk etməlidir ki, sınıfdə aparılan qiymətləndirmə prosesi şagird motivasiyasının və nailiyyətlərinin artırılmasında mühüm rol oynayır. Aydın formada müəyyənləşən təlimi məqsəd şagird performansını yüksəltməyə kömək edir və onda öyrənmə məsuliyyətini gücləndirir.

Yaxşı olar ki, müəllim hər mətn üzrə işi tamamladıqdan şagirdlərinin yeni nə öyrəndikləri ilə maraqlansın, hər mövzu üçün özünü qiymətləndirmə şablonları hazırlasın. Özünüqiymətləndirmədə şagirdlərə dürüst, konkret, ədalətli olmağı öyrətsin. Bir sözlə formativ qiymətləndirmə və onun tərkib hissəsi olan özünüqiymətləndirmə şagirdlərə öyrəndiklərinə nəzarət etmə və müsbət irəliləyişləri görmə qabiliyyəti formalaşdırın.

Müəllim bilməlidir ki, qiymətləndirmə məlumatının əsas və son alıcısı şagirddir. Bu son alıcının işi daha rahat, mübahisəsiz olsun deyə, müəllimin qiymətləndirmə meyarlarından valideynlərin də xəbərdar olması uyğun metodiki yollardan biridir.

Ədəbiyyat

1. Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası, “Kurikulum”, 2009, №2.
2. Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan dili fənni üzrə təhsil proqramı (kurikulumu) (V-XI siniflər). Bakı, TPI, 2015, 212 s.
3. Azərbaycan dili – 6. Müəllim üçün metodik vəsait. Bakı, Altun kitab, 2012, 200 s.
4. Balyev H., Balyev A. Azərbaycan dilinin tədrisi metodikası. Bakı, “Elm və təhsil”, 2019, 380 s.
5. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu, “Kurikulum”, 2009, №4.
6. Ümumi təhsilin fənn standartları (I-XI siniflər). Bakı, Mütərcim, 2012, 402 s.
7. Veysova Z. Fəal/interaktiv təlim: müəllimlər üçün vəsait. Bakı, 2017, 149 s.

ÖZÜNÜQIYMƏTLƏNDİRMƏ FORMATIV QIYMƏTLƏNDİRMƏNİN TƏRKİB ELEMENTİ KİMİ

Xülasə

Məqalədə şagirdlərin təhsil nailiyyətlərinin qiymətləndirilməsi məsələlərindən danışılır və özünüqiymətləndirmə formativ qiymətləndirmənin tərkib elementi kimi təhlil edilir. Göstərilir ki, normal bilik, bacarıq və vərdislər əldə edən şagirdlər təlimin müəyyən bir mərhələsində müstəqil düşünməyə, öz fərdi nailiyyətlərini dəyərləndirməyə başlayırlar. Təlimi nəticə olaraq dinləyib-anlama, danışma, oxu, yazı və dil qaydalarından istifadə prosesində gördükləri işin uğurlu, uğursuz tərəflərini qiymətləndirirlər. Onlarda nəticə çıxarma, özünüqiymətləndirmə və özünəinam bacarıqları formalaşır. Təbii ki, bu bacarıqlar şagirdlərə müəllimlə razılaşıdırılmış müəyyən meyarlar miqyasında dəyərləndirmələr aparmaq, mühakimələr yürütmək imkanı tanıyır. Onlar Azərbaycan dili təlimi ilə bağlı standartlaşdırılmış ölçülərdən istifadə edərək öz bacarıqlarını sərbəst şəkildə ifadə edir, qazandıqları nailiyyətləri dəyərləndirməyi bacarırlar.

Burada müəllimlərin özünüqiymətləndirmə probleminə də toxunulur, bütövlükdə, özünüqiymətləndirmə təlimi nəticələri yoxlamağın ən optimal yollarından biri kimi təqdim olunur. Özünüqiymətləndirməyə öyrənmənin ən güclü mexanizmlərindən biri kimi yanaşılır və onu təşkil etməyin yollarına, vasitələrinə aydınlıq gətirilir.

Açar sözlər: qiymətləndirmənin prinsipləri, *summativ qiymətləndirmə, formativ qiymətləndirmə, müəllimin özünüqiymətləndirməsi, qiymətləndirmə strategiyaları.*

САМООЦЕНИВАНИЕ КАК СОСТАВЛЯЮЩИЙ ЭЛЕМЕНТ ФОРМАТИВНОГО ОЦЕНИВАНИЯ

Резюме

В статье рассматриваются вопросы оценки учебных достижений учащихся и анализируется самооценка как неотъемлемый элемент формирующего оценивания. Показано, что студенты, приобретающие нормальные знания, навыки и привычки, на определенном этапе обучения начинают самостоятельно мыслить и оценивать свои индивидуальные достижения. В результате обучения они

оценивают успешные и неудачные аспекты своей работы в процессе использования правил аудирования, говорения, чтения, письма и языка. Развивают умения делать выводы, самооценку и уверенность в себе. Разумеется, эти навыки дают ученикам возможность оценивать и выносить суждения по шкале определенных критериев, согласованных с учителем. Они имеют возможность свободно выражать свои навыки и оценивать свои достижения, используя стандартизированные меры, связанные с преподаванием азербайджанского языка.

Здесь также рассматривается проблема самооценки учителей, и в целом тренинг по самооценке представлен как один из наиболее оптимальных способов проверки результатов. Самооценка рассматривается как один из наиболее мощных механизмов обучения, выясняются пути и средства его организации.

***Ключевые слова:** принципы оценивания, суммативное оценивание, формирующее оценивание, самооценка учителя, стратегии оценивания.*

SELF-ASSESSMENT AS A COMPONENT ELEMENT OF FORMATIVE ASSESSMENT

Summary

The article discusses issues of assessing students' educational achievements and analyzes self-assessment as an integral element of formative assessment. It is shown that students who acquire normal knowledge, skills and habits, at a certain stage of training begin to think independently and evaluate their individual achievements. As a result of the training, they evaluate successful and unsuccessful aspects of their performance as they use rules of listening, speaking, reading, writing and language. They develop the ability to draw conclusions, self-esteem and self-confidence. Of course, these skills provide students with the ability to evaluate and make judgments on a scale of specific criteria agreed upon by the teacher. They are able to freely express their skills and evaluate their achievements using standardized measures related to teaching the Azerbaijani language.

The problem of teacher self-assessment is also discussed here, and in general, self-assessment training is presented as one of the most optimal ways to check results. Self-assessment is considered as one of the most powerful learning mechanisms, and ways and means of its organization are clarified.

***Keywords:** principles of assessment, summative assessment, formative assessment, teacher self-assessment, assessment strategies.*

RƏYÇİ: dos. T.Əliyev

Səidə Vilayət qızı Tağızadə¹²

MİRZƏ İBRAHİMOVUN “PƏRVANƏ” ROMANINDA LEKSİK YOLLA YARANAN ONOMASTİK VAHİDLƏR

Giriş. Onomastika bir elm sahəsi kimi XX əsrin 50-ci illərində yaranmışdır. Dilçiliyin bölmələrindən biri olan onomastika xüsusi adları öyrənir. Xüsusi adların tədqiqi xalqın tarixinin, mədəniyyətinin, coğrafiyasının öyrənilməsi baxımından da maraq doğurur. Ona görə də dilçiliyin bu bölməsi daim digər elmlərlə qarşılıqlı əlaqədədir.

Onomastikanın tədqiqinə son onillikdə kəskin maraq yaranmışdır. Dilçilərimizdən A.Qurbanov, A.Paşayev, M.Adilov, M.Çobanov, Q.Mustafayeva, N.Hacıyeva, K.Əliyev, V.Əliyev və b. sanballı əsərlər yazmışlar. Müstəqillik illərindən sonra, xüsusən toponimlərin əhatəli öyrənilməsi təkcə dilçilik baxımından deyil, həm də xalqımızın çoxəsrlik tarixi aspektindən əhəmiyyətlidir. Çünki toponimlərin əsaslandırılmış şəkildə tədqiqi onun hansı xalqa məxsus olduğunu göstərir. Qarabağ toponimlərinin öyrənilməsi buna bariz nümunədir.

Antroponimlər də daim tədqiqat obyektinə olmuşdur. Buna səbəb odur ki, bəşər övladına qoyulan adlar hər zaman insanda maraq yaradır.

Onomastik vahidlərin yalnız leksik mənası deyil, həm də qrammatik xüsusiyyətləri tədqiqatlara cəlb edilməlidir.

Məqələmizdə Mirzə İbrahimovun “Pərvanə” romanında leksik üsulla yaranan onomastik vahidləri nəzərdən keçirəcəyik.

Əsas hissə. Bədii əsərləri onomastik vahidlərsiz təsvir etmək olmaz. Hələ bu əsər tarixi səciyyə daşıyır. sa... Mirzə İbrahimovun “Pərvanə” romanı tarixilik baxımından maraq doğurduğu qədər dilçilik mövqeyindən baxdıqda da yetərinə düşündürücüdür.

Bu yazımızda əsərdə leksik yolla yaranan onomastik vahidləri nəzərdən keçirəcəyik. Dilçiliyimizə də nəzər saldıqda onomastik vahidlərin müxtəlif üsullarla yaranması ilə bağlı fikirləri görürük. Məlumdur ki, onomastik sistem sabit qalmır, zaman-zaman müəyyən dəyişikliklərə uğrayır. Onomastik sistemə siyasi, iqtisadi, tarixi, mədəni hadisələr təsir edir. Belə təsirlər nəticəsində dildəki ümumi adlardan xüsusi adlar yaranır. Bu adlar bəzən struktur cəhətdən o qədər sabitləşir ki, onları kök və şəkilçiyə ayırmaq olmur. Buna görə də onomastik vahidlərin yaranma yollarını müəyyən etmək mübahisə predmetinə çevrilir.

“Onomastik leksikanın bütövlükdə derivatoloji təhlili göstərir ki, əslində, dilçilikdə başlıca olaraq, iki mühüm söz yaratma üsulu mövcuddur: leksik-semantik, qrammatik” (3, s. 504).

Digər sözyaratma üsullarından fərqli olaraq leksik yolla sözyaratmanın tarixi daha qədim hesab olunur. Bu yolla yaranan sözlərdə qrammatik vasitələr heç bir rol oynamır, sözlər ümumi ad bildirməklə bərabər, həmçinin xüsusi adları ifadə edir. S.Cəfərovun “Müasir Azərbaycan dili” kitabında “Leksik yolla söz yaradıcılığı” adı altında leksik-semantik söz yaradıcılığı prosesi də şərh olunmuşdur (2, s. 215). A.Bağirovun tədqiqatları da A.Qurbanovun fikirləri ilə səsleşir. Lakin onun fikrincə, leksik yolla yaranan onomastik vahidlər sayəsində bir mövcud xüsusi addan yeni xüsusi ad yaranır. Onomastik vahidin biri digərinə çevrilir. Məsələn, “... Naxçıvan şəhər adı - “Naxçıvan” market adı, Qapıcıq dağ adı - “Qapıcıq” restoran adı, ... Badamlı kənd adı - “Badamlı” şirkət adı...” (4, s. 366).

Ümumilikdə qeyd edə bilərəm ki, onomastik vahidlərin yaranmasında leksik, semantik, morfoloji və sintaktik yollar əsas götürülür.

Leksik yolla yaranan sözlər onomastik vahidlərin müxtəlif növlərində özünü göstərir, əsasən, ktematonimlərdə daha çox müşahidə edilir. “Bu cəhətdən çoxlu küçə, meydan, restoran, kafe, mağaza, musiqi kollektivlərinin adları diqqəti cəlb edir” (3, s. 368). Romandakı ktematonimlərin tədqiqində bu yolla yaranan sözlərə nəzər yetirəcəyik.

“Pərvanə” romanında onomastik vahidlərin əksəriyyəti sintaktik və morfoloji yolla yaranmışdır. Buna baxmayaraq, leksik yolla yaranan onomastik vahidlərə də rast gəlirik: Cahan, Hüri, Kərim, Reyhan, Hacı, Nisə, Sənan (dağ adı), Gövhər, Ramazan, Murad, Camal, Kür, Araz, Cıdır (düzün adı), İsa (bulaq adı), Qış (saray adı) və s.

Əsərdə işlənən Nisə adı “Qurani-Kərim”də Nisə surəsi ilə bağlıdır, yəni bu ümumi sözdən xüsusi ad yaranıb.

“Həlimə xanım başı bir az sonra süfrə başına yığısacaq böyük külfətin şamını hazırlamağa qarışdığından uşaqların nə vaxt həyətdən çıxdığından xəbəri olmadı, ancaq onda ayıldı ki, baqqal Kərimin arvadı molla Nisənin səsi həyəti bürümüşdü:

- Allah nəslinizi kəssin! - o, qarğayırdı, sol əlindən Babacanın qolundan tutub dartırdı” (1, s. 379).

“Hüri” sözünün isə ərəbcədən mənası “qaragözlü” deməkdir. Bəzi ədəbiyyatlarda sevgili, cənnət qızı, şəffaf bədənli qadın və s. mənaları da verilir. “Məmməd Rza bəy Hürini sevirmiş, ona elə əsir olmuşdu ki, aylarla o biri iki arvadına-Cahan xanıma və Afəridə xanıma baxmırdı” (1, s.15).

“Murad” sözü ümumi şəkildə arzu, məqsəd, istək dilək mənalarında işlənir: Görüm səni muradına yetəsən! Görkəmli şairimiz Səməd Vurğunun qeyd etdiyi kimi:

Ürək dəmir deyil, daş da deyil ki?

Min bir muradı var, min bir arzusu!

Naxırcı Muradı yamsıladı! - deyib uşaqlardan hansısa yerindən səsləndi (1, s. 526).

“Gövhər” - qiymətli daşlardan birinin adıdır. Bu ümumi isimdən insan anlayışı bildirən xüsusi isim əmələ gəlmişdir. “O ümitsizlik içində, o qaranlıqda günəş birdən doğdu, özü də Gövhər xanımın uğurlu qədəmləri ilə qaplarına gəldi” (1, s. 663).

¹² Bakı Dövlət Universiteti Azərbaycan dilçiliyi kafedrasının magistrantı. E-mail: seide.tagizade.00@mail.ru

“Ramazan” – ərəb sözü olub 9-cu qəməri ayının adıdır. Ramazan sözünün mənası və bu mübarək aya Ramazan deyilməsinin hikmətini belə açıqlayırlar:

Günəşin hədsiz istiliyindən daşların çox qızması mənasını verən “ramad” kəlməsindən əmələ gəlmişdir. Belə bir yerdə gəzən adamın ayaqları istidən yanır, əziyyət və məşəqqət çəkir. Eynilə bu misaldakı kimi, çox oruc tutan insan da aclıq və susuzluğun hərərətinə qatlaşır, əziyyət və məşəqqət çəkir, ürəyi yanır. “Azərbaycan şəxs adlarının izahlı lüğəti”ndə adın mənası “isti, bürkü” mənasında verilmişdir (5, s. 200). Romanda da həyatı məşəqqətlə və əziyyətə dolu olan nökrə bu ad verilmişdir. “Yaxşı məsəldir. De görüm, adın nədir, qardaş? - deyib faytonçunun ədası ilə ona müraciət etdi. - Nökərimizin adı Ramazandır” (1, s. 439).

Göründüyü kimi, dildə ümumi isimlərdən də xüsusi adlar yarana bilər.

Leksik yolla yaranan toponimlər məsələsi maraqlıdır. Çünki bəzi dilçilər toponimlərin yalnız sintaktik üsulla əmələ gəldiyini qeyd edirlər. Toponimlərə diqqət yetirdikdə I, II, III növ təyini söz birləşməsi tiplərinə rast gəlirik. Dildə işlənmə tezliyindən asılı olaraq həmin terminlər əksər hallarda düşür. Məsələn, coğrafi terminlər əksər hallarda ellipsiyaya uğrayır: Bakı şəhəri – Bakı, Minsk vilayəti – Minsk, İsfahan şəhəri – İsfahan.

“Pərvanə” romanında rast gəldiyimiz leksik toponimlər: Cıdır (düz), Senat (meydan), Sənan (dağ) və s.

“Ehh, Nəriman, bizim yerlər yadıma düşdü, burnumun ucu göynədi! Sən Qarabağı görməmişən, onun gözəlliyini deməklə başa gələn deyil, belə havalarda Cıdır düzündə, İsa bulağında, hər qayanın dibində, hər budağın başında bir süfrə açılıb toğlu kababının iyi ərşə qalxır, çalan kim, oxuyan kim!..” (1, s. 485).

“Adətən Nataşa da xoş havadan istifadə edir, mütləq Hürini və Sahibi götürərək, gah Peterburqun səliqəli, təmiz parklarında, gah da Neva çayının sahilində universitet yerləşən geniş, ürəkəcan küçədə, bəzən də Qış sarayının ətrafında və ya Senat meydanında gəzdirdi” (1, s. 313).

Mülayim, ruh oxşayan yaz günəşinin qızılı telləri Sənan dağının döşündə, giləsalarnın qızılı qüllələrində, məscidlərin mavi minarələrində oynayırdı (1, s. 376).

Sənan dağı və şəhərin adı ərəb tarixçisi Tarik ibn Sənanın adından yaranmışdır. Sözü hərfi mənası isə işlək, çalışqan, zəhmətsevər, təriflənən, mədh edilən, kəskin deməkdir. Burada ümumi sözdən xüsusi ad – antroponim yaranmışdır. Həmin antroponim isə yuxarıda qeyd etdiyimiz kimi zamanın tarixi, mədəni və s. tələblərindən irəli gələrək toponimə çevrilmişdir.

“Hər ikisi eyvana çıxdı, Kür çayının o biri sahilində açılmaz əbədi bir tilsim kimi ucalan Metex qalasına tərəf baxdılar” (1, s. 392).

Kür çayının adı “dəli, nadinc” mənası ilə bağlıdır. Kürün tez-tez aşır-daşması da buna bariz nümunədir.

“Vəfadarın sazının simlərindən qopan səslər... Arazın o tayına, Təbrizin göyərçinlər yuva salmış damlarına, Ərdəbilin Savalan dağlarına gedib çatırdı” (1, s. 94). Şumerlərin tikinti tanrısının adı Araz olub. Araz çayının adı həmin tanrının adından götürülüb.

“Kimi deyir, qız boş sözdür, Xuduş bəy istəyib, Kərim bəyin Savuç bulaqdan aşağı nə ki torpaqları var, keçirsin əlinə” (1, s. 441). “Savuç” sözünün hərfi mənası “müdafie” deməkdir. Burada da ümumi sözdən onomastik vahid yaranmışdır.

İsa bulağı isə Şuşanın ərazisində yerləşir. Azərbaycan təbiətinin nadir incilərindən sayılır. Bu hidronim haqqında yerli əhəlinin məlumatına görə, bulaq XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə üzə çıxarmış İsa adlı əkinçinin adını daşıyır.

Qeyd edək ki, yuxarıda göstərilən Senat meydanı, Sənan dağı memorial toponimlər hesab olunur.

Romanda leksik yolla yaranan kosmonimlər:

“Günəş qızır, sular oyanıb daşır, ağaclar pöhrələnir, çəmənələr yaşllaşır, dağlarda gül-çiçəklər açılmağa başlayırdı” (1, s. 11).

Erqonimlərin leksik yolla yaranması:

“İstəyirəm, məktəbin adını “Çıraq” qoyam!” (1, s. 635).

Mirzə İbrahimovun məktəbi “Çıraq” adlandırması əbəs yerə deyildi. Təhsilin məktəbin uşaqların həyatına işıq saçacağına bir işarə idi...

Nəticə. Beləliklə, onomastik vahidlərin leksik yolla yaranmasını müstəqil şəkildə öyrənmək lazımdır. Nümunələrdən də göründüyü kimi, leksik yolla yaranan onomastik vahidlərdən M.İbrahimov romanda üslubi məqamda istifadə etmişdir. Son olaraq qeyd edək ki, leksik yolla yaranan sözlər dilin lüğət tərkibinin zənginləşməsində müstəsna rol oynayır.

İstifadə edilmiş ədəbiyyat

1. İbrahimov M. Pərvanə. Bakı: Gənclik, 1971, 700 s.
2. Cəfərov S. Müasir Azərbaycan dili. Leksika. Bakı: Maarif, 1982, 215 s.
3. Qurbanov A. Azərbaycan onomologiyasının əsasları (II cild). Bakı, 2019, 432 s.
4. Bağirov A. Onomologiya problemləri (II cild). Bakı: Elm və təhsil, 2012, 412 s.
5. Paşayev A., Bəşirova A. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011, 340 s.

Açar sözlər: “Pərvanə” romanı, onomastik vahidlər, leksik üsul

Key words: The novel “Parvana” onomastic elements, lexical formations

Ключевые слова: роман "Парвана", ономастические единицы, лексический способ

Mirzə İbrahimovun “Pərvanə” romanında leksik yolla yaranan onomastik vahidlər

Xülasə

Məqalədə M.İbrahimovun “Pərvanə” romanındakı leksik yolla yaranan onomastik vahidlərdən bəhs olunur.

Əsərin bədiiliyini şərtləndirən əsas vasitələrdən biri də məhz yazıçının istifadə etdiyi onomastik vahidlərdir. M.İbrahimov romanda onomastik vahidlərdən məharətlə istifadə etmişdir. Əsərin həcmi geniş olduğu üçün onomastik vahidlərdə rəngarəngdir. Tarixi zaman olduğundan real şəxs adları kosmonimlər, erqonimlər, həmçinin bir çox dünya xalqlarına mənsub toponimlər və s işlənmişdir. Həmin onomastik vahidlərin yaranma yolları arasında leksik üsulla yarananları ön plana çəkəcəyik.

Lexical formations and onomastic elements created in Mirze İbrahimov's novel "Parvana"

Summary

One of the main tools determining the artistic nature of the work is the onomastic units used by the writer. M. İbrahimov skillfully used onomastic units in the novel. Since the volume of the work is wide, it is colorful in onomastic units. Since historical times, real personal names have been used as cosmonyms, ergonims, as well as toponyms belonging to many peoples of the world, etc. Among the ways of formation of those onomastic units, we will highlight those formed by the lexical method.

Ономастические единицы в романе Мирзы Ибрагимова «Парвана», созданные лексическим способом

Резюме

Одним из основных средств, определяющих художественную природу произведения, являются ономастические единицы, используемые писателем. М. Ибрагимов умело использовал в романе ономастические единицы. Поскольку объем работы широк, она красочна в ономастических единицах. Настоящие личные имена с исторических времен использовались как космонимы, эргонимы, а также топонимы, принадлежащие многим народам мира и т. д. Среди способов образования этих ономастических единиц выделим те, которые образованы лексическим методом.

Rəyçi: Filologiya elmlər doktoru, professor Reyhan Həbibli

Safixanova A.H., Abiyeva V.G.¹³
**INNIVATIVE CHANGES IN THE STYLISTUC SYSTEM OF
 ENGLISH LINGUISTICS**

In the most of the dictionates as conventient stylistic notation for a word or phrase that cannot be specified more exactly. The obscure etymology of the term itself affects its use as a stylistic notation. When ever the notation appears in a dictionary it may serve as an indication that the unit presented as non-literary, but not pinpointed. That is the reason why the various diction aries disagree in the use this term when applied as a stylistic notation.

Special colloquial vocabulary

1) Slang

Slang stems to mean everything that is Bellow the standard of usage of present day English. The first thing that strikes the scholar is the fact no other European language has singled out a special layer of vocabulary and named it slang, thought all of them distinguish such groups of words as professionalism and others Webster's "third New International Diction ary" gives the following meanings of the term "Slang". Slnag: language peculiar to a particular group as:

- a) The special an often secret vocabulary used by a class and use felt to be vulgar or interior argot;
- b) The jargon used by or associated with a particular trade, profession or field or activity.

2) A non-standard vocabulary composed of words and senses characterized primarily by connotation of extreme informality and currency not limited to a particular region and composed typically of coinages or arbitrarily changed words, clipped or shortened forms extravagant or verbial noveties usually experiencing quick popylarity and ulatively rapid decline into disuse. The New Oxford English Dictionary defines slang as follows: a) a special vocabulary used by any set of persons of low or disreputable character: a) Language of a low and vulgar type;b) The cant or jargon of a certain class or period; c) Language of a highly collaquial type considered as bellow the level of standard educated speech and consisting either of new word or of current words employed in some special sluse. "The term" slang which is wridely as term, it should clearly specified of it is to be used as term, it should rever to some definite notation and should be definable in explicit simple terms. Slang should be used for tjose forms of the English vocabulary which are either mispronounced or distored in some way phonetically, morphologically and lexically (1, p.12-13). The term slang may be used to pecify some elements which may be called over cooloquial for the other groups of words githerto classified as slang, they should be specified according to the universally accepted classification of the vocabulary of a language. The Times of the 12th of March, 1957 gives the following illustrations of slong leggo (let go) surge (sergent). But it is obvious that leggo is a phonetic impropriety caused by careless rapid speaking surge is a vulgar equivalent of the full form of the word. This different and heterogonous phenomena united under the vagul term slang cause natural confusion and not encourage scholars to seek more objective criteria in order to distinguish the various stylistic layers of the English collegial vocabulary. Slang is nothing but a deviation from the established norm at the level of vocabulary of the language. Scientists write that one of the tasks set before the branch of linguistic science that is now called stylistics is a through study of all changes in vocabulary, set phrases, grammatical constructions, their functions an evalutaion of any breaking away from and classification of mistakes and failures in word coinage. Scientists in their "Dictionary of America slang write" Sometimes slang is used to escape the dull familiarity of standart words to suggest an escape from the established routine of everyday life. When slang is used, our life seems a little fusher and a little more personal. Also at all uvels at spuch, slang is sometimes used for the pure joy of making sounds, or even for a need to attract attention by making noise. Here some more examples of words that are considered slang: to make stock in to be interested in attach importance, give credence to:

1. Bread – basket stomach
2. To do a fit – to guite one is faet or lodging at night paying the rent or broad.
3. Not – nounsense
4. The cat`s pyjamas the correct thing

So broad is the term "Slang that to Eric Partige, there are any kinds of slang, such as cocney, public-house commercial, society military, theoretical, parlmentary and others. This leads the author to believe that there is also a standard is their writing and spech also use an informal language which in fact, is no language but merely away of speaking using special words and phrases in some special sense; 2) jargonism. In the non-litevary vocabulary there is a group of words that are called jargonizm; jargon is a recognized term for a group of words that exists in almost every language and whose aim is to preserve secrecy within one or another social group. Jargonizms are generally old words writhr entirely new meanings imposed on them. The traditional meaning of the words is instrumental, only the new improvized meaning is of importance (2, p.18-19). Most of gargons are of any language and of the English language too, are absolutely in comprehensible to tjose outside the cosial group which has invented them. They may be defined as a code within a code, that is special meanings of words that are imposed on the recognized code the dictionary meanings of words. The word "grase" means "money" "load" means "lead" a "tiger hunter" is a "genubler" a "lexer" is a student prepearing for low course. Jargonizms are social in character. They are not regional. In Britain and in the USA almost any social group jas its own jargon. The following jargons are well known in the English language; the jargon thieves and vagabonds, generally known as cant jargon of jazz people the gargon of the army known as military slang; the jargon of sportsmen and many others. Slang contrary to jargon needs no

translation. It is easily understood by the English – speaking community and is only regarded as something not quite regular. It must also be remembered that both jargon and slang differ from ordinary language mainly in their vocabularies. The structure of the sentences and the morphology of the language remain practically unchanged. But such is the power of words which are the basic and most conspicuous element in the language. That we begin unwillingly to speak of a separate language. Jargonisms do not always remain the possession of a given social group. Some of them migrate into other social strata and sometimes become recognized in the literary language of the nation. The language of the underworld provided words facetiously adopted by the fashionable world, many of which such as fan and quiet and banter and bluff and sham and humbug, eventually made their way into dignified use. There are hundreds of words, once jargonisms or slang, which have become legitimate members of the English literary language. Jargonisms however do break away from the accepted norms at semantic variants of words. They are a special group within the non-literary layer of words jargonisms are divided into two groups:

- 1) Common jargon
- 2) Special jargonisms have gradually lost their special quality, which is to promote secrecy and keep outsiders in the dark.

In fact there are no outsiders where common jargon is concerned. It belongs to all social groups and is therefore easily understood by everybody. It belongs to all social groups and is therefore easily understood by everybody. That is why it is so different to draw a hard and fast line between slang and jargon (3, p.31-34). When a jargonism becomes common, it has passed on to higher on the ladder of word groups and becomes slang or colloquial. Here are some examples of jargon:

Pion - pion – a French soldier, private in the infantry. According to Eric Partridge this word has already passed from military jargon to ordinary colloquial speech.

Hummer – a false arrest (American)

Dor – a persevering and assiduous student (university jargon)

Mallo (w) – a sailor (from the French word (matelot) man and wife a knife (rhyming slang)

Manana a sailor who is always putting off a job or work (Nautical jargon) (from Spanish word “manana” – to – tomorrow). We must remark that both slangs and the various jargons of Great Britain differ much more from those of America (the USA & Canada than the literary language in the two countries does). In fact, the most striking difference is to be observed in the non-literary, layer of words and particularly in slang and jargonisms and professionalisms. Linguists remark that American slang on the whole remains a foreign language to the English man. American plays such as “Is that so” and American Novels such as “Bubbitt” have had to be provided with glossaries in order to be intelligible in England John Galsworthy in the colloquial idiom. He exhibits the rich element of native slang in the colloquial speech of England jargonisms, like slang and other groups of non-literary layer do not always remain on the outskirts of the literary language. Many words have overcome the resistance of the language law givers and purists and entered the standard vocabulary. Thus the words kid, fun, quip, bluff, fib, humbug formally slang, words or jargonisms are now considered common colloquial. They may be said to be jargonized (4, p.9-10). Professionalisms, as the term itself signifies are the words used in a definite trade, profession or calling by people connected by common interests both at work and at home. Professionalisms are correlated to terms (terms as has already been indicated are coined to nominate new concepts that appear in the process of and are a result of technical progress and the development of sciences. Here are some professionalisms used in tracks : tin-fish (submarine); black – buster (a bomb especially designed to destroy blocks of big buildings) ; piper (a specialist who decorates pastry with the use of cream – pipe) a nigger cafe (a midwifery cafe), outer (a knock-out blow) some professionalisms, however like certain terms become popular and gradually lose their professional flavor. Thus the word crane. Which Byron used in his “Don Juan” was a verb meaning “to stretch” out the neck crane before a dangerous leap (inhunting, in order to look before your leap (4, p.22-24). Professionalisms should not be mixed up with jargonisms, like slang words, professionalisms do not aim at secrecy. They fulfill a socially useful function in communications facilitating a quick and adequate grasp of message. Professionalisms are used in emotive prose to deride the natural speech of character. The skillful use of professional word will show not only the vocation of a character. The skillful use of professional word will show not only the vocation of a character, but also education, breeding, environment and sometimes even his psychology. That is why, perhaps, a literary device known as speech-character prose. The use of professionalisms forms the most conspicuous element of this literary device. Professionalisms generally remain in circulation within a definite community, as they are linked to a common occupation and common social interest. The semantic structure of the term is usually transparent and is therefore easily understood. Like terms, professionalisms do not allow any polysemy, they are monosemantic.

ƏDƏBİYYAT

1. Vinogradov V.V. Problemaavorstva I teoriya stilya. 1981, Moscow.
2. Darbyshire A. A grammar of style. 1971, London.
3. Chafe W. Making and structure of language. 1970, Chicago.
4. Chatman S. Stylistics Qualitative and Quantitative. 1968, Leningrad.

Açar sözlər: slənq, professionalılıq, lüğit, neoloqizmlər, bildiriş, dilçilik.

Key words: slangs, jargonism, vocabulary statement, non literary language.

Ключевые слова: словарь, сленг, расширение смысла, неологизмы, жаргон, нелитературный стиль.

İNGİLİS DİLİNİN QLİNQVİSTİKASINDA ÜSLUBİ DƏYİŞİKLİKLƏR
XÜLASƏ

Məqalədə jarqonların arqonların, slınqların fərqli bir anlamda işlənməsi göstərilmişdir. Bu jarqon lüğəti bir qrup insana aid olduğu göstərilir. Oksford ingilis ədəbiyyatında slınqlərin xüsusi və ümumi olaraq iki yerə bölünməsi verilmişdir. Məqalədə həmçinin jarqonların və slənqlərin məhdud şəkildə işlədilməsi göstərilmişdir. Jarqonlar və slənqlər bütün dillərdə mövcuddur. Hər bir yazıçı jarqonları özünüməxsus bir tərzdə öz məqalələrində əks etdirir. Məqalədə küçə jarqonlarına yol verilməmişdir. İctimai yerlərdə bu kimi yumşaq slənqlərdən istifadə edilir. Jarqon sözlər sadə insanların öz aralarında işlətdikləri kəlmələr kimi qeyd olunur. Dilçilikdə yasaq bir anlam kimi slənqlərdən istifadə olunur. Müasir dünyada ingilis dili beynəlxalq dil səviyyəsinə yüksəlmişdir. Hal-hazırda qloballaşma dövründə biz ingilis dili daşıyıcılarının artmasını müşahidə etmişik. Dünyavi ingilis dili termini ilk dəfə olaraq David Kristal tərəfindən təşkil olunmuşdur. Standart ingilis dili Böyük Britaniyanın rəsmi dili, məktəblərdə, universitetlərdə danışılan, radio və televiziya işlənən təhsilli insanların danışmaları ədəbi ingilis dilidir. Onu təşkil edən lüğət fondu dialekt sözlərdən fərqlənir. Yerli dialektlər - ədəbi formaları olmayan, fərqli məkanlarda işlənən və anlaşılan ingilis dilinin variantlarıdır. Burada slənq dedikdə, danışmaq zamanı nitqi fərqləndirmək, müasirləşdirmək üçün əlavə sözlərin istifadəsi nəzərdə tutulur. Slənq üzrə məşhur ingilis tədqiqatçısı E.Patric onu yalnız danışmaq dilində istifadə olunan və ədəbi olmayan dialekt növünə aid edir.

SYMMARY

Stylistics is often defined as the linguistic study of style in language. Style arises from motivated choice and choices have consequences. Stylistic analysis necessitates both linguistic description and an assessment of the interpretative consequences. The term "style" has several interpretations. It can indicate a particular differential variety of language. And here style is a language subsystem with a peculiar vocabulary phraseological combinations another interpretation of the style is related to the areas of the use of texts. The system of functional styles of the English literary language is formed by newspaper's journalistic official business, poetic, artistic and colloquial styles. Functional style should be considered as a product of a specific task set by the author of the message. Existence of functional styles is due to the specific conditions of communication. In recent years, the English language has undergone significant changes in the field of communication. These changes predetermined by global changes in the economic and political life of society. It is known that many authors introduce certain constructions into the text. It is better to understand the information that the author explained us.

СТИЛИСТИЧЕСКИЕ ИЗМЕНЕНИЯ В АНГЛИЙСКОМ ЯЗЫКЕ
РЕЗЮМЕ

В статье описывается функционирование жаргона на фоне. Этот словарь жаргонов, как показывают принадлежат нескольким людям. В этой статье Оксфордская литература была разделена на две отдельные особи и колбо. Таким образом, в этой статье показано использование жаргонов с ограниченным изображением.

В статье описывается функционирование жаргона на фоне. Этот словарь жаргонов, как показывают принадлежат нескольким людям. В XIX веке произошло расслоение литературного английского языка на стили речи. Отношение литературного языка и различных речевых стилей является отношением общего и частного. В современном английском языке в зависимости от цели коммуникации в сферы употребления выделяются следующие пять стилей, стиль официального общения, стиль научной, стиль публицистики и прессы, стиль повседневного. Английский язык, как известно сложился в результате интеграции племенных диалектов англоv, саксов и ютов. Английский национальный язык, сложившийся на базе лондонского диалекта в период формирования английской нации в течение XV-XVI века, стремительно развивается. Стилистический подход к высказыванию не сводится лишь его структурной или смысловой стороне. Как правило, в основном жаргоны широко используются в разговорной речи. Эта статья может быть использована как полезная научная работа в лингвистике.

Rəyçi: **prof. Məmmədova Z.Ş.**

Aysu İlqar qızı Ağayeva¹⁴

MİRZƏ ƏLƏKBƏR SABİR YARADICILIĞINDA NİDALAR

Giriş. Müasir Azərbaycan dilinin lüğət tərkibinə daxil olan sözlər ifadə etdikləri leksik mənalarına görə bir-birindən fərqlənir. Dilimizdə olan bütün sözlər müstəqil leksik mənaya malik olmasa da, qrammatik mənaya malikdir. Bir qrup sözlər əşyanın adını, bir qrup sözlər əşyanın əlamətini, bir qrup sözlər əşyanın sırasını, sayını, bir qrup sözlər hal, hərəkəti ifadə edir və s. Qrammatik mənə baxımından bu yaxınlıq sözləri müəyyən kateqoriyalar daxilində birləşdirməyə imkan verir ki, bununla da dilçiliyin bir bölməsi olan morfolojiya məşğul olur.

Morfologiya sahəsində aparılan çoxsaylı araşdırmalar nitq hissələrinin müxtəlif dilçilər tərəfindən fərqli təsnif olunduğunu göstərir. Əldə olan tədqiqatları nəzərə alaraq deyə bilərik ki, nitq hissələri əsas və köməkçi olmaqla iki böyük yarımqrupa ayrılır: əsas nitq hissələri və köməkçi nitq hissələri. Əsas nitq hissələrinə leksik və qrammatik mənaya malik söz qrupları: isim, sifət, say, əvəzlik, zərf və feil aid edilir. Yuxarıda da qeyd etdiyimiz kimi heç bir leksik mənaya malik olmayıb sadəcə cümlədə müəyyən funksiya yerinə yetirən sözlər isə köməkçi nitq hissələri: qoşma, bağlayıcı, ədat və modal söz olaraq qəbul edilir.

Ümumi morfoloji araşdırmalar tarixinə nəzər saldıığımız zaman əsas nüanslardan biri kimi qeyd etmək lazım gəlir ki, dilimizdə hissələri və duyğuları ifadə edən sözləri ayrıca qruplaşdıran alimlər olmuşdur. Cümlənin məzmunu ilə birbaşa bağlı olan belə sözlər nidalar adlanır və bu sözlər xüsusi nitq hissəsi olaraq qeyd edilir. Lakin bəzən nidalar təqdim sözlərlə, bəzən vokativlərlə qarışdırılmış, bundan əlavə bir qrup dilçilər nidaları köməkçi nitq hissələrinin tərkibinə aid etmiş və cümlə üzvləri arasında əlaqə yaradan sözlər kimi qəbul etmişlər. Nidaların özünəməxsus əlaməti onların müstəqil mənə bildirmədən hissələr və duyğuların ifadəçisi kimi çıxış etməsidir. Lügəvi mənaya malik olan sözlərin məfhum ifadə etməsi nidaların söz kimi qəbul edilməsinə maneə yaradan fikirlərdəndir. Hazırda ən görkəmli dilçilər təsdiq edirlər ki, söz həm məfhum ifadə edir, həm də hissə və duyğuları ifadə edir (K. Hacıyev). İnsanı digər canlılardan fərqləndirən bir cəhət kimi ali duyğulara malik olmasını qeyd edə bilərik. Düşündüyümüz müxtəlif situasiyalar əhvalımızın dəyişməsinə, reaksiyalarımızın rəngarəng çalar almasına səbəb olur. Bizə verilən sevincli xəbər xoş təəssürlərin yaranmasını, xoşagəlməz xəbər isə təəssüf, qorxu hissəsinin yaranmasını şərtləndirir. Bu halda biz fikirlərimizi sadəcə müstəqil mənəli sözlərlə ifadə etmirik, konkret qəliblənmiş formalar anıdan yaranan hissələri daha təsirli edir. Məhz bu baxımdan qeyd etmək yerinə düşər ki, nidaların dildəki funksiyası əvəzəlməzdir. Heç bir başqa söz işlətməsək belə, baş verən hadisəyə münasibətimiz nidalarla aydın ifadə olunur.

Nidaları təsnif edən dilçilərin ümumi fikrini nəzərə alaraq belə deyə bilərik ki, a) emosionallıq bildirən, b) çağırış bildirən nidalar daha böyük yarımqruplar təşkil edir. Emosional nidalar şadlıq, sevinc, qorxu, arzu, həzz, tərif, zövq, yalvarış, rəhm, narazılıq, şikayət, təəssüf, heyrət, təəccüb, ağrı, yorğunluq, qəzəb, nifrət, təlaş, iztirab, istehza, kədər və s. kimi mənalar ifadə edir (Q. Kazımov). Çağırış bildirən nidalara dilimizdə tez-tez rast gəlinir ki, bunlar da öz növbəsində xitabla işlənənlər və xitabsız işlənənlər olaraq iki yerə ayrılır.

Canlı danışıq dilinin əsas ünsürlərindən olan mimika və jestlərin yaranmasında nidalar mühüm əhəmiyyət kəsb edir. Səslənən fikrə qarşı yaranan duyğular söz şəklində düşüb ifadə olunduğu kimi danışanın simasında və ya əl-qol hərəkətlərində bir uyğunluğun yaranmasına səbəb olur.

Əsas hissə. Ədəbiyyatımızın görkəmli sənətkarlarından olan Mirzə Ələkbər Sabir yaradıcılığına nəzər saldıığımız zaman istər o dövrdə mövcud vəziyyətlə bağlı yazdığı narazılıq ifadə edən yazılarında, istər tipi öz dili ilə tənqid etdiyi şeir parçalarında, istərsə də kinayənin əvəzsiz nümunələrinə rast gəldiyimiz satiralarında yüksək hissə, həyəcan, emosiya ifadə edən nidalara rast gəlirik.

Of, bilməm nələr... Hər halda ümidvarız ki, təzə varid olmuş naçalnikimiz kapitan Fyodorov cənabları bizim dərdlərimizə qalacaqdır (s. 177).

Pəh, pəh, nə böyük vəziyyə, nə ali məqsəd! Ey millətimizin ziyalı cəvanları, bilsəniz ki, siz dünyalar qədər olan bir vəziyyə altında yaşayırınsız! (s. 206)

Qeyd etdiyimiz kimi nidaların mühüm bir qismini çağırış nidaları təşkil edir: *a, ay, ya, ey, ehey*. Bilirik ki, Sabirin şeirlərinin böyük əksəriyyəti xalqa müraciət formasında yazılmışdır və beləliklə, şair oxucuların diqqətini çətdirməyə istədiyi fikrə yönləndirir:

Ey millətin ümmidi, dilü canı, uşaqlar!

Validlərinin sevgili cananı, uşaqlar! (s. 75)

Xalqın sevilən, əbədiyaşar sənətkarı olan Sabiri həmvətənlərinin taleyi, gələcəyi daim düşündürmüşdür. Bu istiqamətdə əlindən gələni əsirgəməyərək tükənməz qələmi ilə xalqın sevincini, kədərini, narahatlığını əsərlərinə sığdırmağa çalışmışdır. Bəzən qəflət yuxusunda yatan camaat, xalqın haqqını tapdalayan yüksək zümrə nümayəndələri şairin səbir kasasının daşmasına səbəb olmuşdur. Nəticədə ürək ağrısı ilə mövcud vəziyyəti kəskin tənqid atəşinə tutmuşdur.

Əhdi pozub ağərçi mən üsyanın eylərəm,

Ey dad, haray! Nə növ ilə samanın eylərəm?! (s. 85)

Bu parçada Sabir nəfsinin qulu olan, ona məğlub olan insanları öz dili ilə tənqid edir. Sonda isə camaatın onlardan üz döndərdiyini düşünərək qorxu, narahatlıq hissi keçirir.

Xalqın zəif tərəfinin din olduğunu bilən müftəxor din xadimləri bundan istifadə edərək öz mənfəətləri naminə insanlığı yanlış istiqamətləndirmiş, din pərdəsi altında ədalətsizliyin bariz nümunəsi olmuşlar. Təbbi ki, bu, realist

¹⁴ Bakı Dövlət Universiteti Azərbaycan dilçiliyi kafedrasının magistrantı. E-mail: agayevaaysu70@gmail.com

ədəbiyyatın böyük sənətkarı olan Sabirin də diqqətindən yayınmamışdır. Maarif xadimlərinin yoluna maneələr yara-
daraq elm öyrənməyin günah olduğunu təkid edirdilər. Onların fikrincə, sadəcə şəriət elmlərinə yiyələnmək kifayətdir,
özgə elmlər insanı cəhənnəm oduna basıl edəcəkdir. “*Çapma atını, girmə bu meydanə, a molla!*” misrası ilə başlayan
satirasında Sabir qəzəbini mollalara olan xitab vasitəsi ilə ifadə etmişdir:

Hər nə eləsə, başda var əmmamə, a Molla!

Dinmə, toxunur aləmi-islamə, a Molla! (s. 131)

Ax, ah, vah cümlədə iztirab, ağrı, istehza ifadə edən nidalar kimi çıxış edir. Situasiyadan asılı olaraq nidalar
bir-birini əvəz etmək qabiliyyətinə də malikdir.

Ax, bu uşaqlar necə bədzatdılar!

Lap dəyəsən cin kimi bir zatdılar!

Şair qələmə aldığı bədii nümunələrdə xalq danışığı dilinin xüsusiyyətlərini nəzərə alaraq bəzən nidaları
müxtəlif fonetik tərkibdə təqdim etmişdir.

1) “Ey” nidasının “vey” şəklində işlənməsi;

Vey sərv, nə xoş can alıcı qəmzələrin var,

Həm işvələrin var (s. 63).

2) “Uf” nidasının “ha” bitişdiricisi ilə işlənərək təkrarlanması;

Hər kəsə dəysəydi edərdi haman

Bir neçə gün ahü fəğan, ufhauf! (s. 70)

3) “Bəh-bəh” nidasının “bah-bah” şəklində işlənməsi;

Cadu da əlimdən bacarıb cin də qutarmaz,

Əfsunuma bah-bah!.. (s. 73)

4) “Pah” nidası müstəqil mənəli sözlə birlikdə işlənərək öz təsir gücünü artırması

Pah atonnan, nə ağır yatdı bu oğlan, ölibə! (s. 105)

Dinimizlə bağlı ifadələr gündəlik nitqimizdə işləkliyinə görə kifayət qədər geniş işlənmə dairəsinə malikdir.
İstər çətin vəziyyətə düşdüyümüz zaman, istər işlərimizin qaydasında getdiyi zaman dua edərək allahdan kömək
diləyirik. Dinlə bağlı belə ifadələr alınma olmasına baxmayaraq, müəyyən duyğu, ekspressivlik bildirdiyinə görə ni-
daların tərkibinə daxil edilir: *inşallah, bərəkallah, əlhəmdülillah, əstəğfürillah, amin* və s. Sabirin şeirlərində qeyd
olunan ifadələrlə bağlı bir çox nümunələrlə rastlaşırıq.

Bərəkallah ki, saf sinələri,

Əlhəq elmü ədəb xəzinələri (6, s. 46).

Və yaxud

Hesab və kitab da ki, maşallah, müsəlman içində adət deyil (5, s. 367).

Nəticə. Son olaraq deyə bilərik ki, ədəbiyyatımızın dahi sənətkarı olan Mirzə Ələkbər Sabir yaradıcılığı öz
poetikliyi, zənginliyi ilə seçildiyi kimi canlı danışığı dilinin əvəzsiz ifadəsi ilə geniş oxucu kütləsinin diqqətini cəlb
edir. Məhz bu baxımdan sənətkarın dilində istifadə olunmuş nidalar müxtəlif mənə çalarına malikdir. Sadə xalqın
gündəlik danışığında istifadə olunan duyğuları, emosiyaları, hissələri bildiren nidalar öz rəngarəngliyi ilə dilimizin
ifadə imkanlarının genişliyini sübuta yetirir.

İstifadə edilmiş ədəbiyyat

1. Müasir Azərbaycan dili. 2-ci cild. Bakı: Elm, 1980, 509 s.
2. Hacıyev K. Azərbaycan dilində nida. Bakı: Nurlan, 2005
3. Hüseynzadə M. Müasir Azərbaycan dili. Bakı: Maarif, 1973, 357 s.
4. Kazımov Q. Müasir Azərbaycan dili. Bakı: Elm və təhsil, 2014, 446 s.
5. Mirzə Ələkbər Sabir. Hophopnamə. 1-ci cild. Bakı: Şərq-Qərb, 2004, 472 s.
6. Mirzə Ələkbər Sabir. Hophopnamə. 2-ci cild. Bakı: Şərq-Qərb, 2004, 380 s.

Açar sözlər: Sabir, morfologiya, nida, ekspressiv ifadə, nitq hissələri, canlı danışığı dili

Key words: Sabir, morphology, exclamation, expressive expression, parts of speech, live spoken language

Ключевые слова: Сабир, морфология, восклицание, экспрессивное выражение, части речи, живая разго-
ворная речь

Mirzə Ələkbər Sabir yaradıcılığında nidalar

Xülasə

Nidalar dilçilikdə çox tədqiq olunmayan, lakin kifayət qədər işləklik qazanan söz qruplarından biridir. İstər
ümumi dilçilikdə, istər türkologiyada və istərsə də, Azərbaycan dilçiliyində nidalarla bağlı fikirlərə morfologiya sa-
həsində yazılan dərslük və monoqrafiyaların tərkibində rast gəlirik. Hissləri, duyğuları və emosiyaları ifadə edən bu
söz qrupu müstəqil mənəli sözlərdən və köməkçi sözlərdən ifadə imkanlarına görə fərqlənir. Nidalar məfhum ifadə
etmir, müstəqil leksik mənəyə malik deyil, cümlədə sintaktik vəzifə daşımır və hər hansısa suala cavab vermir. İnsan-
lar arasındakı ünsiyyət, fikir mübadiləsi sadəcə izahını tapmış ifadələrlə deyil, ekspressiv ifadələrlə də mümkündür.
Qeyd etdiyimiz kimi canlı danışığı dilini nidalarsız təsəvvür etmək çətinidir, necə ki, mimika və jestlər olmadan şifahi
nitqi təsəvvür etmək olmur. Bu baxımdan xalq danışığı dilini öz poeziyasında kifayət qədər ustalıqla canlandıran
sənətkarlarımızdan biri də Mirzə Ələkbər Sabir olmuşdur. Şairin nidalardan ibarət şeiriyyatında ifadə etmək istədiyi
fikirlər artırılması ilə xalqa çatdırılmışdır. Sabir yaradıcılığı XX əsr ədəbi tariximizin əvəzədməz irsi hesab edilir.

Exclamations in the work of Mirza Alakbar Sabir

Summary

Exclamations are one of the groups of words that have not been studied much in linguistics, but have gained
enough functionality. Whether in general linguistics, in Turkology, or in Azerbaijani linguistics, we find ideas about

exclamations in textbooks and monographs written in the field of morphology. Expressing feelings, emotions and emotions, this group of words differs from words with independent meaning and auxiliary words in terms of expressive possibilities. Exclamations do not express a concept, do not have an independent lexical meaning, do not have a syntactic function in a sentence, and do not answer any question. Communication between people, exchange of ideas is possible not only with expressions that have found an explanation, but also with expressive expressions. As we mentioned, it is difficult to imagine a living spoken language without exclamations, just as it is impossible to imagine oral speech without facial expressions and gestures. In this regard, Mirza Alakbar Sabir was one of our artists who skillfully revived the spoken language in his poetry. The ideas that the poet wanted to express in his poetry consisting of exclamations were conveyed to the people. Sabir's work is considered an irreplaceable heritage of our 20th century literary history.

Восклицания в творчестве Мирзы Алекпера Сабира

Резюме

Восклицания – одна из групп слов, мало изученных в лингвистике, но обладающих достаточной функциональностью. Будь то общее языкознание, тюркология или азербайджанское языкознание, мы находим представления о восклицаниях в учебниках и монографиях, написанных в области морфологии. Выражая чувства, эмоции и эмоции, эта группа слов отличается по выразительным возможностям от слов с самостоятельным значением и вспомогательных слов. Восклицания не выражают понятия, не имеют самостоятельного лексического значения, не выполняют синтаксической функции в предложении и не отвечают ни на один вопрос. Общение между людьми, обмен идеями возможны не только выражениями, нашедшими объяснение, но и выразительными выражениями. Как мы уже говорили, живую разговорную речь трудно представить без восклицаний, как невозможно представить устную речь без мимики и жестов. В этом отношении Мирза Алекпер Сабир был одним из наших художников, умело возродивших разговорную речь в своей поэзии. Народу доносились те идеи, которые поэт хотел выразить в своих стихах, состоящих из восклицаний. Творчество Сабира считается незаменимым наследием нашей литературной истории XX века.

Rəyçi: Filologiya elmləri doktoru, professor Zemfira Şahbazova

Zeynəb Cəfər qızı Cəfərli¹⁵

MUSTAFA ZƏRİRİN “YUSİF VƏ ZÜLEYXA” POEMASINDA İŞLƏNƏN OMONİMLƏR

XIV əsrdə ana dilimizdə yazıb-yaradan görkəmli söz ustalarından da biri də çoxcəhətli və zəngin yaradıcılığa malik olmuş “Yusif və Züleyxa” poemasının müəllifi Mustafa Zərirdir. Şərq xalqları ədəbiyyatında ənənəvi mövzulardan sayılan “Yusif və Züleyxa” poeması doğma ana dilimizin və nəsrimizin keçmiş olduğu uzun və mürəkkəb tarixi inkişaf yolunu izləmək üçün ən etibarlı mənbələrdən sayılır. Qədim mənşəyə malik bu süjet zaman-zaman bədii düşüncəni məşğul etmiş, müxtəlif dillərdə və müxtəlif bədii formalarda ədəbi təsərrüfatın məhsulu kimi özünü təzahür etdirmiş, söz sənətinin obyektinə çevrilmişdir. Əsərdə süjetin dinamikası nikbinlikdən bədbinliyə, narahatlığa, sonra yenidən nikbinliyə sxemi üzrə qurulmuşdur. Əsərin dilindəki saflıq və duruluq bədii mətnin özündə hifz edilmişdir. Demək mümkündür ki, bədii mətnin linqvistik baxımdan dilindəki anlaşılıqlığı sonrakı yüzilliklərin orijinal nümunələrinin dilindən daha qabarıqdır.

Poemanın dilindəki zənginliyi və rəngarəngliyə ilə seçilən leksikası, yəni leksik-semantik söz qrupları, arxaik sözlər xüsusi olaraq diqqəti cəlb edir. Ümumiyyətlə, dilçilik böyük bir tarixi inkişaf yolu keçmiş leksikologiya elminin ən qədim sahələrindən biridir. Dilin leksik tərkibi bir çox amillərin təsirinə məruz qalır. İşlənmə dairəsinə görə fərqlənən söz qrupları şüurun, təfəkkürün inikas etdirdiyi, qavradığı obyektiv gerçəkliyin əşya və hadisələrini ifadə edir. Bu söz qruplarının təhlili bir sıra spesifik cəhətləri üzə çıxarır. Bu baxımdan, müxtəlif dillərin leksik vahidlərinin leksik-semantik tədqiqi xüsusi aktualıq kəsb edir. Leksik vahidlərin məna qruplarının yerlərinin düzgün müəyyənləşdirilməsi, onların milli, həmçinin universal əlamətlərinin açıqlanması, ayrı-ayrı söz qruplarının işlənmə xüsusiyyətlərinin, spesifik üslubi çalarlıqlarının təhlil edilməsi istər nəzəri, istərsə də praktik baxımdan aktualdır.

Dilimizin lüğət tərkibinin araşdırılması keçən əsrin ortalarından geniş vüsət aldı, bu sahədə fundamental elmi əsərlər, monoqrafiyalar meydana gəldi. Bu sahədə sinxronik və diaxronik planda elmi tədqiqat işlərinin kəmiyyət və keyfiyyətə artımı diqqəti cəlb edir. S.Cəfərov, B.Xəlilov, H.Həsənov, M.Hüseynzadə, Ə.Dəmirçizadə, A.Axundov, H.Mirzəzadə, A.Qurbanov və başqa müəlliflərin elmi yaradıcılığında leksikologiyanın müxtəlif problemlərinə aydınlıq gətirilmişdir.

Müasir Azərbaycan dilinin lüğət tərkibindəki sözlər məna ifadə etməsinə görə üç qrupa bölünür: omonim sözlər, sinonim sözlər, antonim sözlər [5, s. 163]. Bunlar içərisində omonimlər öz fərqliliyi, orijinallığı ilə seçilir. Formaca eyni, məzmunca müxtəlif olan sözlərə omonimlər deyilir. Başqa sözlə desək, yazılışına və səslənməsinə görə eyni olub, mənaları arasında heç bir əlaqə olmayan sözlər omonimlərdir. Omonimlik hadisəsi mütəmadi olaraq tədqiq olunan və öz aktuallığını bu dövrlərdə də qoruyub saxlayan dil məsələlərindəndir. Buna səbəb ondadır ki, omonimlik hadisəsi bütün mənəli dil vahidlərini əhatə edə bilən semantik hadisədir. Omonimlik hadisəsi uzun zaman dilin leksik səviyyəsinin vahidləri olan sözlər əsasında tədqiq olunmuşdur. Sonralar isə omonimlik hadisəsinin tədqiqat arealı xeyli genişlənmiş, morfoloji və frazeoloji vahidləri də əhatə etmişdir.

Dilçilikdə omonimlərin dildə işlənməsi ilə bağlı müxtəlif fikirlər mövcud olmuşdur. Bununla bağlı olaraq, Səlim Cəfərov yazır: “Omonimlərim əmələgəlmə prosesi dilimizdə yeni bir hadisə deyildir. Azərbaycan dilində omonimləşmə hesabına lüğət tərkibinin zənginləşməsi prosesi onun qədim dövrlərindən mövcud olmuşdur” [1, s. 21].

Omonimlər ədəbi-bədii yaradıcılıqda geniş istifadə edilən bədii ifadə vasitələrindən biridir. Sənətkarlar omonimlərin vasitəsilə dilə gözəl ahəngdarlıq, musiqililik gətirir. Və onlar sözləri müxtəlif çalarlarda leksik ifadələr yarada bilirlər. Bədii nitqdə omonim və ona oxşar omonimlik müxtəlif səbələrdən istifadə olunur. Omonimlərin vasitəsilə gözəl qafiyələr də yarana bilər.

Omonimlərin aşkar edilməsində müəyyən zaman kəsiyi, sənətkarların dil və üslub xüsusiyyətləri vacib amillərdən biridir. Aytən Hacıyeva qeyd edir ki, “Poeziyada, bədii ədəbiyyatda, xüsusilə folklorlarda omonimlər əvəzəlməz dil vahidləridir. Zahirən biri digərinə bənzəyən bu sözlərin bədii üslubda qarışdırılması ahəngdarlıq və səlisliyi artırır, mənəni qüvvələndirir, insanın bədii zövqünü oxşayır və oxucunun nəzər-diqqətini ifadə edilən fikrə cəlb edir” [2, s. 14].

Omonimləri üç qrupa bölürük: qrammatik, leksik-qrammatik, leksik-semantik. Həmçinin Həsərət Həsənova görə omonimləri dörd qrupa bölmək olar: leksik omonimlər, qrammatik omonimlər, leksik-qrammatik omonimlər, qarışıq omonimlər [3, s. 104]. M.Zəririn “Yusif və Züleyxa” poemasında omonimlərə bir sıra nümunə göstərə bilərik. Həmçinin deyə bilərik ki, omonimlərin qrammatik, leksik-qrammatik növlərinə poemada çox az rast gəlirik. Ona görə də, əsasən leksik-semantik omonimlərə müraciət edə bilərik. Bunlara misal olaraq aşağıdakı nümunələri göstərə bilərik:

1) *Al* sözü poemada iki mənada işlənir.

Birinci mənası *yalan* sözüdür.

Bən bunlarə şimdi bir *al* eylərəm,

İlla səni bunlərdən alərəm [6, s. 86]/

İkinci mənası isə *götürmək* sözüdür.

Çözdü qolindən, ayıtdı, ey çəvan

Al bunu, babamə vergil nişan [6, s. 98]/

Al sözü hiylə, yalan mənasında dilimizdə qorunub saxlanmış nümunədir. “Aldatmaq”, “aldanmaq” sözlərini də bu mənənin bir qoruyucu vasitəsi kimi düşünə bilərik. Həmçinin *al* sözünə “Kitabi-Dədə Qorqud”un dilində də rast

¹⁵ Bakı Dövlət Universiteti Türkologiya kafedrasının magistrantı. E-mail: zeynep.ceferli@mail.ru

gəlmək mümkündür.

Müasir dilimizdə aldanmaq sözünün tərkibində işlənən bu söz həmçinin dialekt və şivələrimizdə işlənmişdir. Əsasən Bakı, Qazax şivələrində “yalan” semantik mənasında işlənir. *Al* sözünün “qırmızı”, “hiylə”, “yalan”, “kələk” kimi mənaları onun sonrakı mənaları kimi qəbul edən alimlər də vardır.

Həmçinin müasir türk dillərində *al* sözünün işləndiyini müşahidə etmişik. Müasir uyğur və türkmən dillərində isə bu söz yalan, hiylə mənasında işlənir.

2) *Yar* sözü poemada üç mənada işlənir.

Birinci mənası *sevgili, məşuqə* sözləridir.

Olmıya əğyar aradə *yar* ilə

Ləli ləbindən müdami sorə [6, s. 107]

İkinci mənası *yoldaş, dost* sözləridir.

Ol aradə bir qəricuq var idi

İləridən an unlə *yar* idi [6, s. 113]

Üçüncü mənası *parçalamaq* sözüdür.

Ta ki *yarılır* Züleyxa kömləki,

Döndü aydır, Yusif, ey din bəgi [6, s. 119]

Buradakı işlədiyimiz nümunələrin biri milli, ikisi isə alınma mənşəlidir. Bu omonimlərə müxtəlif dövrlərdə rast gəlmək mümkündür. Həmçinin “Kitabi-Dədə Qorqud”un, Kişvərinin dilində işlənir. Kişvəridə bu söz həm “dost”, “sevgili” mənasındadır.

Azərbaycan dialekt və şivələrimizdə fərqli mənə ifadə edən *yar* sözlərini görürük. İrəvan və Quba dialektlərində bu hadisəyə rast gəlmək mümkündür.

3) *Qat* sözü poemada müxtəlif mənalarda işlənir: yan, hüzur, qarşı, qabaq.

Quyuyə bırxalım dedi bunlər,

Durdılar, Yusif *qatinə* gəldilər [6, s. 13]

Qat sözünə digər orta əsrlər yazılı abidələrin dilində də rast gəlinir. “Kitabi-Dədə Qorqud”un dilində “hüzur”, “yan”, “dəfə” mənalarında işlənməsini görürük. Həmçinin Xətəinin dilində də bu sözün “Kitabi-Dədə Qorqud”un dilində olduğu kimi “yan”, “hüzur” kimi mənalarına rast gəlirik. *Qat* sözünün klassik ədəbiyyatda işlək olan iki mənası ədəbi dilimizdə arxivləşib.

Dialekt və şivələrimizdə *qat* sözünün üç ayrı mənasına rast gəlinir. Ordubad, Salyan dialektlərində bu sözün işləndiyini görürük. Həmçinin qeyd edə bilərik ki, dialektlərdə işlənən *qat* sözünün mənası poemada işlənənlərə qismən daha yaxın olduğuna şahidlik.

4) *Təمام* sözü poemada üç mənada işlənir

Birinci mənası *tam, bütöv* sözləridir.

Qalmadilər bundə əshabi-giram

Getdilər bu dünyadən cümlə *təمام* [6, s. 120]

İkinci mənası *hamı* sözüdür.

Sözdür axır ol cəvahir kim, kəlam,

Hər ki, tutdu əmrini, oldu *təمام* [6, s. 108]

Üçüncü mənası *son, axır* sözləridir.

Çün irişdilər muradə, nə kəlam,

Bu hekayə bundə uş oldu *təمام* [6, s. 110]

Bu omonim söz alınma mənşəlidir. Göründüyü kimi, “Həqiqi sənət nümunələrində eyni səs tərkibli leksik vahidlər poetik mənanın arxa plana keçməsinə yol vermir, əksinə fonetik cild etibarilə eyniyyət təşkil edən sözlər öz obrazlı mahiyyətini, gözəl poetik formalarda yeni məzmunun ifadə etmək mütəhərrikliliyini büruzə verir” [4, s. 44]

5) *Yol* sözü poemada iki mənada işlənir.

Birinci mənası *dəfə* sözüdür.

Eşit imdi rəvayət dəxi,

Bir *yol* da dəxi dinlə, ey səxi [6, s. 99]

İkinci mənası *cığır* sözüdür.

Bir dəvəyə Yusifi bindirdilər,

Misir elinün *yolinə* yönəldilər [6, s. 21]

Bu poemada işlənən *yol* omonim sözü digərlərindən fərqli olaraq omonimin digər növü olan leksik-qrammatik omonimdir. Birincidə işlənən *yol* sözü numerativ söz, ikincidə isə isim kimi işlənməsini görürük.

Beləliklə, leksik-semantik omonimlərdə eyni söz iki, bəzən daha artıq mənə ifadə edə bilir. Ancaq leksik, leksik-qrammatik omonimlər yalnız iki mənə ifadə edir.

Poemanın dilində işlənən omonimlərə baxdığımızda deyə bilərik ki, burada omonimlərin yaratdığı rəngarənglik, təmizlik, fərqlilik öz təcəssümü baxımından fərqlənir. Həmçinin burada işlənən omonimlər orta əsrlər yazılı abidələrimizin dilində, xüsusilə “Kitabi-Dədə Qorqud”un dilində öz əksini tapmışdır. Leksik semantik qruplar olan omonim, sinonim və antonimlərin istifadəsi fikrin genişliyinə, mənə dərinliklərinə səbəb olan əsas faktorlardan biridir. Və digər müəlliflərin dilində olduğu kimi Mustafa Zəririn “Yusif və Züleyxa” poemasında işlənən leksika ifadəliliyinə, yığcamlığına, bir sözlə, dilinin estetikasına xidmətinə görə xüsusilə seçilir.

İstifadə edilmiş ədəbiyyat

1. Cəfərov S. Müasir Azərbaycan dili (leksika). Bakı: Şərq-Qərb, 2007, 192 s.
2. Hacıyeva A. Omonimlərin bədii üslubda işlənmə xüsusiyyətləri (İngilis dilinin materialları əsasında), Filologiya Məsələləri, № 12, Bakı, 2017, 14-19 s.
3. Həsənov H. Müasir Azərbaycan dilinin leksikası. Bakı: Nurlan, 2005, 452 s.
4. Hüseyinov M. Poeziya dilində omonimlərin üslubi ifadə tərzii. Turan-Sam, 6, 42-45 s.
5. Xəlilov B. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı, 2008, 441 s.
6. Zərir M. "Yusif və Züleyxa". Çapa hazırlayan: Xəlilov Şaməddin. Bakı: Şərq-Qərb, 2006, 128 s.

Açar sözlər: Mustafa Zərir, "Yusif və Züleyxa", omonim, poema, dil

Key words: Mustafa Zarir, "Yusif and Zuleykha", homonym, poem, language

Ключевые слова: Мустафа Зарир, "Юсиф и Зулейха", омоним, стихотворение, язык

Mustafa Zəririn "Yusif və Züleyxa" poemasında işlənən omonimlər Xülasə

Dilimizin lüğət tərkibi rəngarəngdir. Ümumiyyətlə, dilçilikdə böyük bir tarixi inkişaf yolu keçmiş elm, leksikologiya isə elmin ən qədim sahələrindən biridir. Dilin leksik tərkibi bir çox amillərin təsirinə məruz qalmışdır. Ayrı-ayrı dilçilərin mövqeyi leksikaya yeni zənginliklər gətirib. Leksik vahidləri forma və məzmununu nəzərə alaraq çoxmənalı sözlərdən, omonimlərdən, sinonimlərdən və antonimlərdən ibarət leksik-semantik söz qruplarına bölmək olar. Bunlar içərisində omonimlər xüsusilə diqqəti cəlb edir. Həmçinin omonimlərin özü də bir sıra qrupa bölünür. Omonimlər dilin zənginliyini və mənasını artırmaq üçün istifadə olunan keyfiyyətli əlavələrdir. Omonimlər dilin ifadə gücünü artırmağa kömək edir və yazıçılar tərəfindən gözəl bir ifadə aləti kimi qiymətləndirilir. Yaradıcı bir dilin yaranmasında və ifadə gücünün artırılmasında omonimlərin rolu böyük idi. Orta əsrlər yazılı ədəbiyyatlarımızın dilində omonimlərin müxtəlif növlərinə rast gəlmək mümkündür. Şərq ədəbiyyatında geniş yayılmış Mustafa Zəririn "Yusif və Züleyxa" poemasında da omonimlərin zənginliyini və rəngarəngliyini görürük. Poemanın dilində işlənən omonimlər daha çox leksik-semantik omonimlərdir. İşlənən omonimlərin hər biri ifadəliliyinə, uıçcamlığına, bir sözlə, dilinin estetikasına xidmət göstərir.

Homonyms used in mustafa zarir's poem "Yusif and Zuleykha" Summary

The vocabulary of our language is colorful. In general, linguistics is a science with a long historical development, and lexicology is one of the oldest branches of science. The lexical composition of the language is affected by many factors. The position of individual linguists brought new richness to the lexicon. Lexical units can be divided into lexical-semantic word groups consisting of polysemous words, homonyms, synonyms and antonyms, taking into account their form and content. Among them, homonyms attract special attention. Also, homonyms themselves are divided into several groups. Homonyms are quality additions used to add richness and meaning to language. Homonyms help to increase the expressive power of the language and are appreciated by writers as a wonderful expressive tool. The role of homonyms in creating a creative language and increasing the power of expression was great. It is possible to find different types of homonyms in the language of our medieval written literature. We see the richness and variety of homonyms in the poem "Yusif and Zuleykha" by Mustafa Zarir, which is widespread in Eastern literature. Homonyms used in the language of the poem are mostly lexical-semantic homonyms. Each of the used homonyms serves its expressiveness, brevity, in a word, the aesthetics of the language.

Омонимы в поэме мустафы зарира "Юсиф и Зулейха" Резюме

Лексика нашего языка красочна. В целом языкознание наука с длительным историческим развитием, а лексикология одна из древнейших отраслей науки. На лексический состав языка влияет множество факторов. Позиция отдельных лингвистов обогатила лексикон. Лексические единицы можно разделить на лексико-семантические группы слов, состоящие из многозначных слов, омонимов, синонимов и антонимов, с учетом их формы и содержания. Среди них особое внимание привлекают омонимы. Также сами омонимы делятся на несколько групп. Омонимы это качественные дополнения, используемые для придания языку богатства и значения. Омонимы способствуют повышению выразительной силы языка и ценятся писателями как прекрасный выразительный инструмент. Велика роль омонимов в создании творческого языка и повышении выразительной силы. В языке нашей средневековой письменной литературы можно встретить разные типы омонимов. Богатство и разнообразие омонимов мы видим в широко распространенном в восточной литературе стихотворении Мустафы Зарира "Юсиф и Зулейха". Омонимы, используемые в языке стихотворения, представляют собой преимущественно лексико-семантические омонимы. Каждый из употребляемых омонимов служит своей выразительности, краткости, словом, эстетике языка.

Rəyçi: Filologiya üzrə fəlsəfə doktoru, dosent İslam Vəliyev

Günəl Rafiq qızı İsmayılova ¹⁶**İNGİLİS DİLİNİN DİSTANT TƏDRİSİNİN LİŊQVODİDAKTİK MƏSƏLƏLƏRİ**

Ümumtəhsil orta məktəblərdə ingilis dilinin tədrisinin strateji məqsədi hər bir şagirdin mümkün olan maksimum şəxsi, eləcə də peşəkar yüksəlişinə nail olmaqdır. Nəzərdə tutulan keyfiyyətlərə nail olmaq təhsil mühitində həyatın vahid baxış təcrübəsinin mənimsənilməsinə, onda məqsədyönlü və sistemli fəaliyyət göstərmək, əldə edilmiş bilikləri cəlb etməklə, gündəlik problemləri həll etmək üçün zəruri vasitələrin və şəraitin olmasını tələb edir. Xarici dil ümumi mədəni inkişafın vasitəsi və şagirdin bilik keyfiyyətinin yüksəldilməsi üçün şərt rolunu oynayır. Ənənəvi olaraq, xarici dil tədrisi məktəblərdə şagirdlərin xarici dildə peşəkar ünsiyyətə hazırlanmasına, habelə xüsusi ədəbiyyatla işləməsinə yönəlmişdir. Əlavə olaraq, xarici dil biliyi şagirdin bir sıra gələcək seçim üstünlükləri təqdim edir və məqsədyönlülük, ünsiyyət, performans, çalışqanlıq və yüksək intellekt səviyyəsi kimi keyfiyyətlər mövcudluğunu sübut edir [1].

Ümumtəhsil orta təhsil müəssisələrində xarici dilin tədrisinin məqsədi istər peşəyönlü və istərsə də özünütəhsil fəaliyyətində xarici dilin praktiki istifadəsi üçün şagirdlər tərəfindən kommunikativ bacarıqların kifayət qədər mənimsənilməsidir. Bu məqsədə çatmaqda uğur qazanmaq şagirdlərə ingilis dilinin distant tədrisinin linqvodidaktik əsaslarının tədqiqi baxımından müasir strategiyaların tətbiq edilməsindən çox asılıdır. Bu onunla bağlıdır ki, hazırda şagirdyönlü tədrisin özəllikləri müəllimin virtual tədris prosesində yalnız abstrakt “orta statistik” şagirdlə deyil, hər biri fərdi və yalnız özünəməxsus keyfiyyətlərə malik olan konkret fərdlə işləməsi ideyasına xidmət etməlidir. Linqvodidaktika, fərdi xüsusiyyətləri, ana dili və bunun əsasında ikinci dil bilik və bacarıqlarını, ana dili danışanlarla ünsiyyət qurmaq, mədəniyyətlərə bilik və bacarıqları mənimsəmək səviyyəsini nəzərə alaraq, linqvistik fərdiliyin formalaşmasına yönəlib. Xarici dil öyrənərkən biz onun ana dilindən oxşarlığına və fərqlərinə əsaslanırıq. Buradan belə çıxır ki, öyrənilən dil linqvistik quruluşunun xüsusiyyətləri, vasitələri, konkret hadisələri daxil olmaqla, vahid strukturda qəbul olunmalıdır. Linqvodidaktika dil formalarının məzmununa, xüsusən də dilin virtual mənimsənilməsi vasitələrinin tədqiqinə diqqət yetirir. Nəticədə dilin mənimsənilməsinin metodoloji konsepsiyaları inkişaf edir. Xarici dilin distant tədrisinin əsas aspekti linqvistik material, dil hadisələri və onların əlaqəsi, nitq bacarıqları və onların nəticəsində əldə olunan bacarıqlar, dil materialının təhlili və sintezini əhatə edən təlim məzmunudur. Xarici dilin distant tədrisinin məzmunu tədris vasitələri və üsullarını, təlimin keçdiyi dil mühiti nəzərə alınmaqla dil hadisələrinin öyrənilməsi, tələffüz, dil səviyyəsi üçün leksik və qrammatik minimumların müəyyən edilməsini özündə birləşdirir.

N.D.Galskova dil biliyinin ümumavropa səviyyələr sistemini aşağıdakı kimi təsnifatını verir:

1. Vəziyyəti idarə edə bilmə səviyyəsi (Уровень выживания): şifahi və yazılı mətnlərdə ayrı-ayrı sözlərin və cümlələrin başa düşülməsi. Sadə dialoq aparmaq bacarığı: sadə suallar vermək, oxşarlarına cavab vermək. Şəxsi məlumatlarla ünsiyyət qurmaq bacarığı.

2. Sərhədə qədər (Допороговый уровень) səviyyə: sadə cümlələri və mətnləri başa düşmək, qısa söhbət etmək, mürəkkəb məktublar yazmaq bacarığı.

3. Sərhəd səviyyəsi (Пороговый уровень): tematik mətnləri, televiziya şoularını başa düşmək, əvvəlcədən hazırlıq olmadan əksər hallarda ünsiyyət qurmaq, kitab və ya filmin məzmununu çatdırmaq bacarığı.

4. Sərhəddi keçmə səviyyəsi (Порогово-продвинутый уровень): müasir prob-lemlərə toxunan bəyanatları, məruzələri, mühazirələri, məqalələri və mesajları başa düşmək bacarığı. Dil daşıyıcısı ilə dialoq qurmaq, öz nöqteyi-nəzərini müdafiə etmək, müzakirələrdə iştirak etmək, məlumatı əsaslandırılmış şəkildə yazılı şəkildə çatdırmaq bacarığı.

5. Yüksək səviyyə: TV şoularını, filmləri, aydın məntiqi strukturlu dialoq və monoloqları səlis başa düşmək bacarığı. Müəkkəb bədii və texniki mətnləri anlamaq. Peşəkar və gündəlik ünsiyyət situasiyalarında müxtəlif dil vasitələrindən istifadə edərək fikirlərini səlis, hazırlıqsız ifadə etmək, öz fikirlərini aydın ifadə etmək, yazılı fikirlər, peşəkar hesabatlar yazmaq bacarığı.

6. Dilin müəkkəmməl mənimsənilməsi səviyyəsi: ana dilində danışanın müxtəlif növ və janrlara aid nitqini sürətli tempə başa düşmək bacarığı. Bütün peşəkar fəaliyyət sahələrində öz fikirlərini səlis ifadə etmək, dil vasitəsi ilə üslub xüsusiyyətlərini qoruyub saxlayaraq mətnlər aydın struktura malik hesabatlar, bədii əsərlərə annotasiyalar və aidiyyəti olan əsərlər yazmaq bacarığı [2, 81-88].

Müasir linqvodidaktikada və xarici dilin distant tədrisi metodologiyasında öyrənmənin şagirdnin fərdi psixoloji xüsusiyyətləri nəzərə alaraq fərdiləşdirilmə prinsipini uyğun həyata keçirilməsi nəzərdə tutulur.

Tədrisin kredit texnologiyası qaydalarına əsasən distant tədris prosesinin təşkilinin təmin edilməsinin əsas vəzifələrindən biri kredit texnologiyasından istifadə edərək virtual təhsilin maksimum fərdiləşdirilməsi və diferensiallaşdırılması üçün şəraitin yaradılmasıdır. Bu, ilk növbədə, xarici dil nitqinin distant tədrisi zamanı şagirdlərin ona təklif olunan nitq tapşırıqlarını özününkü kimi qəbul etməsi və real aktivlik nümayiş etdirməsi ilə bağlıdır ki, bu aktivlik yalnız təklif olunan tapşırıqların və öyrəniləcək materialın bir şəxs kimi onun ehtiyac və maraqlarına cavab verdiyi halda baş verir. Buradan belə nəticəyə gəlməyə əsas verilir ki, virtual xarici dil dərsləri şagirdlərin öz təcrübələrini və ya hissələrini bölüşmək imkanına malik olduğu, şagirdlərin ətrafdakı faktlara, reallıqlara şəxsi münasibətlərini ifadə edə biləcəyi şəkildə qurulmalıdır.

Orta məktəblərdə müxtəlif səviyyəli kontingentə malik şagirdlərə ingilis dilinin distant tədrisinin fərdiləşdirilməsinin linqvodidaktik xüsusiyyətləri, hər bir şagirdin fərdi xüsusiyyətləri nəzərə alınaraq dərsləki, eləcə

¹⁶ Bakı Slavyan Universiteti Xarici dilin tədrisi metodikası və metodologiyası kafedrasının magistrantı e-mail: rashad06@rambler.ru

də müstəqil iş tapşırıqlarını məqsəduyğunluğunu seçməkdən ibarətdir. Distant təhsildə ümumi bir tapşırıq üzərində işləmək mümkündür, lakin eyni zamanda fərqli şagird qruplarına fərdi xüsusiyyətlərə malik diferensiallaşdırılmış tapşırıqlar təqdim olunmalıdır. Müxtəlif dil bacarıqlarına malik şagirdlər aktiv fəaliyyətə cəlb oluna bilərlər, bununla yanaşı daha güclü şagirdlər daha mürəkkəb, çətin tapşırıqları yerinə yetirməlidirlər.

Qrammatik və leksik materialı rəqəmsal tapşırıqlara tətbiq edərək əvvəlcə yaxşı və orta oxuyan şagirdlərə, sonra isə zəif hazırlaşan şagirdlərə müraciət etmək tövsiyə olunur. Beləliklə, kifayət qədər dil hazırlığı olmayan şagirdlər öyrənilən nitq nümunələrinin müstəqil tələffüzünə qədər ən az virtual olaraq 5-6 dəfə dinləyirlər, bu da öz növbəsində sonra nitq materialını istifadə etməyə və yadda saxlamağa kömək edir.

Ümumtəhsil orta təhsil məktəblərində xarici dilin tədrisi prosesində multimedia proqramlarından istifadə edərək fərdi yanaşma audiollara, yəni yaxşı inkişaf etmiş eşitmə yaddaşı olan şagirdlərə lazım olan müəyyən bir sözü və ya nitq modelini dəfələrlə dinləməyə vizuallara, daha çox vizual yaddaşa malik şagirdlərə sözün qrafik təsvirinə diqqət yetirməyə imkan yaratmaqdır. Multimedia materiallarının istifadəsi motivasiyalı nitq fəaliyyətinin öyrənilməsinə və inkişafına kifayət qədər töhfə verə bilər. Multimedia və kompüter texnologiyasından istifadə orta məktəblərdə ingilis dilinin tədris prosesinin təşkilini daha təsirli etməyə imkan verir. Şagirdlərin maraqları, bacarıqları və hazırlıq səviyyəsi nəzərə alınmaqla düzgün seçilən sinifdənkənar oxu mətnləri bu prosesdə böyük əhəmiyyət kəsb edir [3, 53-56]. Orta məktəblərdə ingilis dilinin virtual tədrisinin həyata keçirilməsi şagirdlərin ingilis dilinə yiyələnmə dövründə xüsusi tədris mətnlərinin, linqvodidaktik materialın qurulmasını, ondan istifadə qaydalarını, tədris dialoqunun növlərini, şəxsi inkişafa nəzarət formalarını nəzərdə tutur. Yalnız subyektiv təhsil prinsipini həyata keçirən belə linqvodidaktik dəstəyin mövcudluğu şəraitində distant tədrisin effektivliyindən danışmaq olar.

Ümumtəhsil orta təhsil müəssisələrində şagirdlərə ingilis dilinin tədrisinin əsas linqvodidaktik xüsusiyyətləri aşağıdakı kimi təqdim edilə bilər:

- virtual tədris materialı, habelə onun təqdimat xarakteri, şagirdin subyektiv təcrübəsinin məzmununun, o cümlədən onun əvvəlki hazırlıq təcrübəsinin müəyyən edilməsini təmin etməlidir;

-distant tədris zamanı şagirdlərin təcrübəsinə mənimsənilən biliyin elmi məzmunu ilə daim əlaqələndirmək lazımdır;

- şagirdlərin təhsil fəaliyyətlərinə fəal stimullaşdırılması biliklərinin mənimsənilməsi zamanı özünütəhsil, özünü inkişaf etdirmə, özünü ifadə etmə imkanlarını təmin etməlidir;

- rəqəmsal tədris materialı elə şəkildə təşkil edilməlidir ki, şagird tapşırıqları yerinə yetirərkən seçim etmək imkanı, o cümlədən öyrənmə tərzini- vizual, eşitmə, və s.seçmək imkanı olsun;

- distant təhsil prosesinin həyata keçirilməsi üsulları haqqında bilikləri təqdim edərək, fərdi inkişaf funksiyalarını nəzərə alaraq, ümumi məntiqi və xüsusi üsulları ayırmaq lazımdır;

-təkcə nəticənin deyil, öyrənmə prosesinin də nəzarətini və qiymətləndirilməsini təmin etmək tövsiyə olunur;

-virtual tədris materialı subyektiv fəaliyyət kimi distant tədrisin qurulmasını, həyata keçirilməsini, əks olunmasını, qiymətləndirilməsini təmin etməlidir. Eyni zamanda müəllim hər bir şagirdin inkişaf etdirməyə yönəlməli, onun fərdiliyini, özünəməxsusluğunu və özünə inamını tanımağa çalışmalıdır.

Virtual tapşırıqların məktəblərdə xarici dilin şagirdyönümlü distant tədrisində şagirdlərin öyrənmə səmərəliliyinin artırılmasına kömək edə bilər.

İstifadə edilmiş ədəbiyyat

1. Theoretical and practical aspects of distance learning. Visegrad Fund, 2009, 312 səh.
2. Выготский В.С. Мышление и речь // Выготский. С. Собр. Соч.: в 6 т. – М.: Педагогика, 1982. – Т. 2. – 312 с.
3. Бухарова Г.П. Проблемы индивидуального подхода к учащимся при обучении иностранному языку в неязыковом вузе // Современные технологии обучения иностранным языкам: Международная научно – практическая конференция: сборник научных трудов. – Ульяновск: УлГТУ, 2011. – С. 53-56 с.
4. Polat E.S., Bucharkina M.Y., Moisejeva M.V. Theory and practice of distance learning: teacher book for university students. Moskva, 2004, 416 s.
5. www.oup.com/elt

Açar sözlər: Distant təhsil, məktəb, forma, ənənəvi,, tədris, virtual, resurs

Ключевые слова: Дистанционное обучение, школа, аворма, традиционный, английский язык, виртуальный,

Key words: Distant learning, school, the English language, virtual, resource, form, traditional

İngilis dilinin distant tədrisinin linqvodidaktik məsələləri

Xülasə

Məqalədə ingilis dilinin orta təhsil müəssisələrində distant təhsil formasında tədrisinin linqvodidaktik aspektləri araşdırılmağa səy göstərilmişdir. Distant təhsil və onun linqvodidaktik məsələləri ilə bağlı elmi və nəzəri ədəbiyyatda olan fikirlər öyrənilərək məqalədə təhlil olunmuşdur.

Linqvodidactic aspects of distant teaching of the English language at secondary schools

Summary

In the article lingvodidactic aspects of distant teaching of the english language at secondary schools is studied. Various views on distance learning and its lingvodidactic aspects are studied through study of theoretical materials.

Линкводидактические аспекты дистанционного обучения английскому языку

общеобразовательных школах

Резюме

В статье изучаются лингводидактические аспекты дистанционного обучения английскому языку в общеобразовательных школах. Путем изучения теоретических материалов изучаются различные взгляды на дистанционное обучение и его лингводидактические аспекты.

Rəyçi: dos. S.Abbasova

Fatimə Qarayeva¹
AZRBAYCAN DİLİ SİNTAKSİSİNİN İNTEQRATİV ƏSASLI TƏDRİS
İMKANLARI

Hər bir dil iki tərkib hissədən: lüğət tərkibi və qrammatik quruluşdan ibarətdir. Sistem xarakteri daşıyan dil fonem, leksem, morfem, söz birləşməsi, cümlə və məndən ibarətdir. Bu sistemdə kommunikativ funksiyadan kənar qalan kateqoriya və anlayış yoxdur. Sintaksis nitqin vücutu, kommunikasiyanın strukturu və ünsiyyətin ifadəsinin yekun formasıdır. Dilin tikinti materialı olan söz söz birləşməsi və cümləni təşkil edir. Digər cəhətdən sözün hər hansı bir vəzifəni yerinə yetirməsi üçün müəyyən formalara düşməsi də əsas şərtədir. Bu da öz növbəsində sintaksisin morfolojiya ilə əlaqəli tədrisinə gəti-rib çıxarır. Şagirdlərin dil duyumlarının, nitq mədəniyyətlərinin inkişafında, məzmunca elmi, publisist, istərsə də bədii fikrin düzgün, dolğun ifadəsində sintaksisin inteqrativ tədrisi imkanlarından istifadənin çox mühüm əhəmiyyəti var.

Hər bir dil iki tərkib hissədən: lüğət tərkibi və qrammatik quruluşdan ibarətdir. Ümumən sistem xarakteri daşıyan dil fonem, morfem, söz birləşməsi, cümlə və məndən təşkil olunur. Bu sistemdə kommunikativ funksiyadan kənar qalan kateqoriya və anlayış yoxdur. Dilin vahidləri sırasında ən dominant səciyyə daşıyan söz birləşməsi və cümlədir ki, bunlar sintaksisin predmetini təşkil edir. Sintaksis nitqin vücutu, kommunikasiyanın strukturu və ünsiyyətin yekun ifadə formasıdır.

Sanki sintaksisə qədərki dilçilik elementləri və anlayışları bu bölmənin formalaşması və tamamlanması vəzifəsini yerinə yetirir. Fonem (səs), leksem (söz) və morfem müəyyən qrammatik əlamətlərlə birlikdə ünsiyyəti təşkil edir. Sintaksisin ikinci predmeti olan cümlə dilin məndən əvvəlki ən mənalı və bitkin vahididir. Bəzi dilçi alimlər cümləni dilin özü adlandırır-lar. “Dildə cümlənin əhəmiyyəti çox böyükdür. Başqa sözlə desək, cümlə dilin özüdür. Cümlənin əmələ gəlməsində dilin demək olar ki, bütün vasitələri, bütün ünsürləri iştirak edir. Çünki cümlə dildə olan və dilçilik elminin müxtəlif sahələrinin tədqiq etdiyi dil faktlarının, müxtəlif dəyişmələrin, rəngarəngliyin yekunudur. Elə bil ki, bunların hamısı nəticə etibarilə cümlə qurmaq üçündür”. [1, s.77]

Bir sözlə, sintaksis və onun predmetləri nitqin təşkilində həlledici funksiyaya malikdir. İstər şifahi, istərsə yazılı nitq sintaktik kateqoriyaların və digər nitq vahidlərinin sintaktik kateqoriyalarla birləşməsinin nəticəsi-dir. Dilçiliyin digər bölmələri, onların hər birinin səciyyəvi vahidləri möv-cuddur ki, bunlar konkret əlamətləri baxımından bir-birindən fərqlənsə də, həmin vahidləri bir- birindən təcrid edilmiş şəkildə öyrənmək qeyri- müm-kündür. Belə halda dil yarımçıq olar, fikrin mübadiləsi baş tutmaz.

Bütün bu dediklərimizi nəzərə alaraq deyə bilərik ki, sintaksisin inteqrativ əsaslarla tədrisi onun şagirdlər tərəfindən mənimsənilməsində mühüm əhəmiyyət daşıyır. Sintaksis fonetika bölməsi ilə əlaqədardır. Hər bir cümlə sözlərdən, sözlər isə öz növbəsində səslər vasitəsilə təşkil edilir. Fonetika ilə sintaksisin qarşılıqlı linqvistik baxımdan bağlılığı sintaksisin orfoepiya və orfoqrafiya ilə inteqrasiyasını və onların inteqrativ əsasda tədrisini zəruri edir. Bu iki bölmə arasındakı bağlılıqdan biri və ən mükəmməli də fonetikanın prosudiyası hissəsi, yəni cümlənin intonasiya əlaməti ilə əlaqədardır.

Məlumdur ki, istənilən dilin təşəkkülü ilk olaraq özünün şifahi forması ilə təzahür etmişdir. Şifahi nitq (dil) isə intonasiyasız təsəvvür edilə bilməz. Yazı isə şifahi dildən sonra meydana gəlmişdir.

Tarixilik baxımından sonrakı hadisə olaraq qeyd edilərsə də, yazının özünü də intonasiyasız dərk etmək yanlış düşüncə ilə nəticələnmə bilər. Təbii ki, intonasiyanın ifadə imkanlarının yazılı nitqdəki ekvivalenti durğu işarələridir.

Bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, nitqdə hər bir cümlənin öz kommunikativ təyinatı vardır. Həmin təyinatın kommunikativ funksionallığını reallaşdıran intonasiyadır. Bu isə fonetik intonasiya ilə sintaktik intonasiya anlayışlarının şərh və inteqrativ əsaslarla tədrisi problemin həlli yolunda ciddi addımlardandır. Ümumiyyətlə, cümlənin akustik cəhətinin tədrisi onun akustik strukturunun müəyyənləşməsi üçün real zəmin hazırlayır. Dilin tikinti materialı olan söz söz birləşməsi və cümləni təşkil edir. Bu da öz növbəsində leksikanın morfolojiya və sintaksislə ardıcıl qarşılıqlı əlaqədə olduğunun göstəricisidir.

“Söz ünsiyyət məqsədlərinə xidmət etmək üçün işlədilər, gerçəkliyin, hər hansı bir faktın, onun təbiət materiası kimi, fonetik tərkib vasitəsilə ifadə edilən dil vahididir. Ona görə də söz lüğət tərkibinin əsas vahidi kimi öz təbiətinin dolğunluğunu və həqiqi mənasını əlaqəli nitq daxilində bürüzə verir. [2, s.12]

Azərbaycan dili sintaksisinin inteqrativ əsaslı tədrisi işində sintaksisin leksikologiya ilə inteqrasiyası məsələsinin önə çəkilməsi vacib məsələlərdəndir. Çünki fikir cümlə vasitəsilə müsahibin nəzərinə çatdırılır. Kommunikativ funksiyasından asılı olmayaraq hər bir cümlə komponenti cəhətdən söz və sözlərin əlaqəli formasından ibarət olur. Buna görə də demək mümkündür ki, sözlərsiz cümlə olmadığı kimi, cümlə olmadan da fikir ifadə etmək qeyri – mümkündür.


Sözlərin mexaniki düzülümü cümlə əmələ gətirə bilməz. Sözlərin cümlə şəklini alması (məna və struktur cəhətdən) üçün morfoloji üsullarla əlaqələnməsi mütləqdir. İstənilən sözün cümlədə müəyyən funksiya daşıması üçün onun qrammatikanın ixtiyarına keçməsi mühüm şərt sayılır. Deməli, sintaksis morfolojiya ilə də əlaqəlidir. Söz birləşməsi və cümləni təşkil edən sözlər bir – bir ilə morfoloji üsullara əsasən əlaqələnir. Hər hansı cümlə üzvü müvafiq nitq hissəsi ilə ifadə olunur və ya müəyyən bir nitq hissəsi konkret sintaktik vəzifə daşıyır. Başqa sözlə, sözün forması morfolojiyaya, funksiyası isə sintaksisə aid olur.

“Son qeydlərdən görüldüyü kimi, morfolojiya və sintaksis, nitq hissələri və cümlə üzvləri haqqında deyilənlər uzaq tarixə aid deyil, elə indinin özünə aiddir.

¹ADPU-nun magistranti

Nəzəriyyə üçün iyirmi – otuz, qırx - əlli il müasir deməkdir. Cümlə üzvləri ilə nitq hissələri arasında uyğunluqları və bu uyğunluqlara əsaslanıb onların genetik birliyini inkar etmək çətin olar.” [4, s.75]

Sözün forması morfolojiyaya, vəzifəsi isə sintaksisə məxsusdur. Ümum-ıyyətlə, sintaksisin integrativ əsaslarla tədrisini nəzəri cəhətdən bu cür ifadə etmək olar: səs sözləri, söz, birləşməsi və cümləni təşkil edir. Səs olmasa söz, söz olmasa sözlərin birləşməsi və cümlə mövcud olmaz. Həmin integrasiyanı praktik cəhətdən əyaniləşdirsək aşağıdakı sxem alınar:



Mənşəcə latın dilindən götürülmüş integrasiya termini “bütöv”, “bütövləşmə” mənasını ifadə edir. Ayrı – ayrı hissələrin birləşməsi və bütövləşməsi mənasını bildirən integrasiya ətraf aləmdə baş verən hadisələr və proseslərlə sıx surətdə bağlıdır. Bütün elmlər təbiət və cəmiyyət hadisələri ilə əlaqəli olduğu üçün onların təcəssümü olan fənlərin bir –biri ilə əlaqəsi də təbiidir.

Deməli, bütün fənlərin istinad mənbəyi canlı, cansız varlıqların, məkan və zaman anlayışlarının vəhdəti olan dünyadan, həyatdan qaynaqlanır.

İstər struktur, istər məzmunca təbiət hadisələrinin elmi təzahürü olan müxtəlif fənlər diferensial xüsusiyyətləri ilə yanaşı, həm də integrativ səciyyəyə malikdir.

“Bütün elm sahələrində, o cümlədən sosiologiyada, eləcə də pedaqogikada integrasiyanın ən çox iki növündən istifadə olunur: fənlərarası və fəndaxili integrasiya. Bir çox mənbələrdə bu iki ifadəni eyniləşdirən, həm də fərləndirən var. Integrativlik yeni kurikulumların əsas prinsiplərindən biridir. [3, s. 52]

Nəticə etibarilə deyə bilərik ki, şagirdlərin dil duyumlarının, onların nitq mədəniyyətlərinin inkişafında və məzmunca elmi, publisistik, istərsə də bədii fikrin düzgün, dolğun ifadəsində sintaksisin interativ tədrisi imkanlarından istifadənin çox mühüm əhəmiyyəti var.

Ədəbiyyat

1. Abdullayev Ə, Seyidov Y, Həsənov A. Müasir Azərbaycan dili. (Sintaksis, IV hissə), Şərq – Qərb, Bakı – 2007, 422s.
2. Cəfərov S, Müasir Azərbaycan dili (Leksika. II hissə). Şərq – Qərb, Bakı – 2007, 191s
3. Kazımov A. Ümumtəhsil kurikulumunun əsasları, ADPU-nun mətbəəsi. Bakı – 2015, 117s.
4. Seyidov Y. Azərbaycan dilinin qrammatikası (morfolojiya). Bakı universiteti, Bakı – 2002, 268s.
5. Qurbanov V., Əmirli A. Azərbaycan dili tədrisinin aktual problemləri. Müəllim, Bakı – 2009, 161s.

Возможности интегративного обучения синтаксису азербайджанского языка

Резюме

Любой язык состоит из двух компонентов: словарного запаса и грамматической структуры. Системный язык состоит из фонемы, лексемы, морфемы, словосочетания, предложения и текста. В этой системе нет категорий и понятий, находящихся вне коммуникативной системы. Синтаксис – это тело речи, структура общения и конечная форма выражения общения.

Слово, являющееся строительным материалом языка, образует словосочетание и предложение. С другой стороны, для того, чтобы слово выполняло какую-либо задачу, основным условием является его попадание в определенные формы. Это, в свою очередь, приводит к преподаванию синтаксиса, связанного с морфологией.

Очень важно использовать возможности интегративного обучения синтаксису в развитии языковых

ощущений учащихся, культуры речи, в правильном и полном выражении научных, публицистических или художественных идей.

Ключевые слова: Синтаксис, интегративная основа, языковые элементы, грамматический строй, коммуникативная функция.

Integrative based teaching opportunities of Azerbaijan language syntax

Summary

Every language consists of two components: vocabulary and grammatical structure. Systemic language consists of phoneme, lexeme, morpheme, phrase, sentence and text. In this system, there are no categories and concepts that are outside the communicative system. Syntax is the body of speech, the structure of communication and the final form of expression of communication.

The word, which is the building material of the language, forms a phrase and a sentence. On the other hand, for the word to perform any task, it is a basic condition that it falls into certain forms. This in turn leads to the teaching of syntax related to morphology.

It is very important to use the possibilities of integrative teaching of syntax in the development of students' language sensations, speech culture, in the correct and complete expression of scientific, journalistic, or artistic ideas.

Keywords: Syntax, integrative basis, linguistic elements, grammatical structure, communicative function.

RƏYÇİ: dos. S.Abbasova

Fərzəliyeva Səbinə Müsülət qızı¹⁷

ORFOQRAFİYA TERMINİ VƏ ORFOQRAFİK LÜĞƏT ANLAYIŞI

Orfoqrafiya lüğətlərindən bəhs etmədən öncə məhz orfoqrafiya terminin özünə diqqət etmək yerinə düşərdi. Müasir Azərbaycan ədəbi dilinin əsas şöbələrindən biri olan orfoqrafiya düzgün yazı qaydalarından bəhs edir. Yazı dil ilə ifadə olunan fikirləri, duyğuları başqalarına çatdırmaq üçün insanlar arasında vacib sosial vasitədir. Yazı bəşəriyyətin tərəqqisi üçün yeni-yeni perspektivlər açır. Mədəniyyətlərin sürətli inkişafı da məhz yazı vasitəsilə gerçəkləşir. Mədəni irsin qorunub-saxlanılmasında yazının müstəsna əhəmiyyəti vardır. Dil kimi, yazı da xətti-obrazlı tipdən hərfi-fonetik tipə doğru inkişaf etmişdir.

Orfoqrafiya sözünü mənşəyinə diqqət etsək görərik ki, *orfoqrafiya* (ὀρθογραφία) yunan mənşəli sözdür və söz iki yunan kökündən ibarətdir: *orthos*(ὀρθός) + *grafo*(γράφω) - mənaları "düzgün" və "yazıram" deməkdir.

Əslində belə qənaətə gəlmək olar ki, orfoqrafiya terminini beynəlmiləl termin hesab etmək düzgün deyil. Çünki hətta keçmiş sovetlər birliyinə daxil olan türk dilli xalqlarda bu termin müxtəlif cür işlədilmişdir. Belə ki, Azərbaycan, türkmən, qırğız, tatar dilində - *orfografiya* formasında işlənsə də, özbək dilində - *imlo*, qazax dilində - *felme* formasında qəbul olunub və işlədilir. Türk dilində orfoqrafiya termini – *yazım*, Alman dilində - *Schreibweise*, Fransız dilində - *orthographe*, ərəb dilində - الإملائية (al'ımlayiya) kimi işlənən termini beynəlmiləl hesab etmək düzgün olmaz.

Araşdırmalar başqa bir dil faktını da ortaya qoyur. Belə ki, orfoqrafiya özü düzgün yazı qaydalarından bəhs etsə də sözün özünün düzgün yazılışına ehtiyac var; çünki "orfoqrafiya" sözü dilimizə yanlış formada daxil olub. Bu qənaətə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik *Rasim Əliquliyev* gəlib və fikrini aşağıdakı kimi əsaslandırmışdır. Akademikin sözlərinə görə, "orfoqrafiya" sözünün kökü səhvdir. Bu söz "f" səsi ilə deyil "t" ilə yazılmalıdır, yəni "orfoqrafiya" deyil, "ortografiya" kimi yazılmalıdır. Belə ki "orfoqrafiya" sözünün kökü "orto"dur. Qədim yunan, latın dillərində, eləcə də ingilis dilində bu sözün kökü "orto" kimi qeyd edilib. Ancaq bu termin, hansısa subyektiv səhvin hesabına rus dilinə, rus dilindən də Azərbaycan dilinə "orfoqrafiya" kimi daxil olub. Belə ki, "orto" sözü "düz", "düzgün", "düzbucaqlı" deməkdir. Yeri gəlmişkən, əksər ölkələrdə, o cümlədən Türkiyədə də "orto" önlüyü işlədilir. Beynəlxalq səviyyədə orfoqrafiya sözü anlaşılmır. Ona görə Azərbaycanda da bu məsələ nəzərə alınmalıdır [https://ict.az/az/news/3125/].

Qeyd etməliyik ki, 2004-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilən "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə öz əksini tapmış *orto* önlüklü ingilis mənşəli 34 söz məhz "orto" frazası ilə (məsələn, *ortodoks*, *ortoqonal*, *ortopediya*, *ortoxəritə* və s.) başlayır.

Orfoqrafik lüğətə orfoqrafiya ilə bağlı söz və ifadələr daxildir. Bunlar müxtəlif növ orfoqrafik səhvlərə, orfoqrafiya qaydalarına və ya sözlərin yazılışına təsir edən qrammatik strukturlara aid olan terminlər ola bilər. Düzgün orfoqrafiyanı öyrətmək, mətnləri redaktə etmək və keyfiyyətini təmin etmək üçün orfoqrafiya terminlərini başa düşmək və orfoqrafiya lüğətini bilmək lazımdır. Onlar həmçinin dil savadının inkişafına və ünsiyyət bacarıqlarının inkişafına kömək edir. Ümumiyyətlə, orfoqrafiya termini və orfoqrafiya lüğəti dil sərəştəsinin mühüm elementləridir və yazılı ünsiyyətin keyfiyyətinin yüksəldilməsinə kömək edir.

Orfoqrafiya termini və orfoqrafiya lüğəti dil savadının və yazılı dildən düzgün istifadənin əsas komponentləridir. Ünsiyyətin getdikcə daha çox əhəmiyyət kəsb etdiyi bir dünyada düzgün orfoqrafiya aydın və başa düşülən mətnlərin yaradılmasında mühüm rol oynayır. Orfoqrafiya dilçiliyin bir sahəsi kimi sözlərin yazılış qaydalarını öyrənən elm sahəsidir və bu sahədə istifadə olunan terminologiya qaydaların standartlaşdırılmasına kömək etməklə yanaşı, yazılı ünsiyyətdə aydınlığı və vahidliyi təmin edir. Əsas rolu orfoqrafiya termininin mahiyyəti və sözlərin orfoqrafiya qaydalarının başa düşülməsi kontekstində mənası oynayır. Orfoqrafiya lüğətinə və onun yazıda fikirlərin ifadəsinin savadlılığının və aydınlığının formalaşmasında roluna da diqqət yetirmək lazımdır. Tədqiqat üçün, ilk növbədə, bu anlayışların başa düşülməsinin yazılı ünsiyyət bacarıqlarının təkmilləşdirilməsinə və dil sərəştəsinin formalaşmasına necə kömək etdiyini təhlil etmək lazımdır.

Orfoqrafiya dilin ən mühüm cəhətlərindən biri olub, sözlərin və mətnlərin düzgün yazılış qaydalarını müəyyən edir. Orfoqrafik dil anlayışı sözlərin dilin norma və standartlarına uyğun yazılışını tənzimləyən bu qayda və konvensiyaların məcmusunu əks etdirir.

Azərbaycan dilinin orfoqrafiyası onun düzgün işlədilməsi və başa düşülməsinin əsas cəhətidir. Həmin dildə sözlərin və mətnlərin yazılması qaydalarını müəyyən edir, yazılı ünsiyyətdə aydınlığı və vahidliyi təmin edir. Azərbaycan dilinin orfoqrafiya anlayışı sözlərin yazılışını tənzimləyən, bu dilin bütövlüyünü, mədəni irsini qoruyan qayda və normalar toplusunu əks etdirir.

Orfoqrafiya lüğətinin təhlili onun strukturunu, məzmununu və dilin öyrənilməsi və istifadəsi kontekstində faydalılığını başa düşmək üçün mühüm addımdır. Belə lüğət təhlil edərkən onun tərkibinin bir neçə əsas cəhətlərinə diqqət yetirilir.

Birincisi, orfoqrafiya lüğətinin tərkibinə sözlərin orfoqrafiya qaydalarının təsviri, terminologiya, istifadə nümunələri və bəlkə də təcrübə üçün tapşırıqlar kimi müxtəlif bölmələr daxildir. Bu bölmələr birlikdə orfoqrafiya qaydalarını və onların praktiki kontekstdə tətbiqini hərtərəfli başa düşməyi təmin edir.

İkincisi, lüğətin məzmunu, dilin mövcud norma və standartlarına uyğunluğu təhlil edilir. Yaxşı orfoqrafiya

¹⁷ sabinafarzaliev90@gmail.com Bakı Slavyan Universiteti (Bakı şəhəri, S.Rüstəm küç., 33.)

lüğəti müasir olmalı və dilin orfoqrafiya qaydalarında baş verən dəyişiklikləri nəzərə almalıdır ki, istifadəçilər təqdim olunan məlumatların düzgün və aktual olduğuna əmin ola bilsinlər.

Təhlilin üçüncü aspekti istifadəyə yararlılıqla bağlıdır. Bura sizə lazım olan məlumatı tez tapmaq üçün rahat indekslərə və ya əlifba sırasına malik olmaq, həmçinin sizə lazım olan qaydalara və terminlərə daxil olmağı asanlaşdıran aydın və asan oxunan lüğət formatı daxildir.

Bundan əlavə, lüğətin orfoqrafiyanın öyrədilməsi və öz-özünə öyrənilməsi üçün imkanları təhlil edilir. Lüğətdəki məşqlər və tapşırıqlar sözlərin düzgün yazılışını məşq etmək və əldə edilmiş bilikləri möhkəmləndirmək üçün faydalı ola bilər.

Bütövlükdə, orfoqrafiya lüğətinin təhlili onun faydalılığını, etibarlılığını və istifadəçilərin ehtiyaclarına uyğunluğunu qiymətləndirməyə imkan verir ki, bu da onu dilin öyrənilməsi və istifadəsində mühüm alətə çevirir [4, s. 33].

Azərbaycan dilinin orfoqrafiya lüğəti sözlərin və terminlərin orfoqrafiya qaydaları haqqında geniş məlumatları özündə cəmləşdirən geniş mənbədir. Orfoqrafiya qaydalarının başa düşülməsinin aydınlığını və tamlığını təmin etmək üçün hazırlanmış müxtəlif bölmələrdən ibarətdir.

Orfoqrafiya lüğətinin əsas komponentləri bunlardır:

Qaydaların və qaydaların təsviri. Lüğətdə hərflərin müxtəlif istifadələri və ümumi qaydalardan istisnalar daxil olmaqla, sözlərin yazılması qaydalarının ətraflı izahatları var. Bu bölmələr istifadəçilərə Azərbaycan dilinin orfoqrafiyasının əsas prinsiplərini anlamağa kömək edir.

Terminologiya. Orfoqrafiya lüğəti orfoqrafiya hadisələrini təsvir etmək üçün istifadə olunan terminlərin geniş siyahısını ehtiva edir. Bu terminlər yazı qaydalarına dair müzakirələri standartlaşdırmağa və dil istifadəçiləri arasında ünsiyyəti asanlaşdırmağa kömək edir.

İstifadə nümunələri. Orfoqrafiya qaydalarını daha tam başa düşmək üçün lüğətə tez-tez sözlərin kontekstdə necə istifadə edildiyinə dair nümunələr daxil edilir. Bu, istifadəçilərə qaydaların praktikada necə tətbiq edildiyini və hansı istisnaların ola biləcəyini görməyə kömək edir.

Məşqlər və tapşırıqlar. Bəzi orfoqrafiya lüğətlərində sözlərin düzgün yazılışını məşq etmək üçün tapşırıqlar və tapşırıqlar ola bilər. Bu, bilikləri möhkəmləndirməyə və orfoqrafiya qaydalarından istifadə bacarıqlarını təkmilləşdirməyə kömək edir [1, s. 16].

Ümumiyyətlə, Azərbaycan Orfoqrafiya lüğəti bu dildə sözlərin düzgün yazılışı ilə maraqlanan hər kəs üçün dəyərli mənbədir. Onun təhlili bizə bu mühüm alətin strukturunu və məzmununu anlamağa və yazılı ünsiyyətin savadlılığını və aydınlığını artırmaq üçün ondan səmərəli istifadə etməyə imkan verir.

Orfoqrafiya sözlərin yazılış qaydalarını müəyyən edən dil mədəniyyətinin ən mühüm komponentlərindən biridir. Orfoqrafik lüğətə sözlərin orfoqrafiya qaydaları ilə bağlı termin və anlayışlar daxildir və istənilən dilin öyrənilməsinin tərkib hissəsidir.

Orfoqrafik termin orfoqrafiya qaydalarını ifadə etmək və ya müəyyən orfoqrafik hadisələri təsvir etmək üçün istifadə olunan xüsusi söz və ya ifadədir. Bu terminlər orfoqrafiya qaydalarını başa düşməyi və müzakirə etməyi asanlaşdırır və orfoqrafiya qaydalarını öyrənməyə və tətbiq etməyə kömək edir.

Orfoqrafik lüğət də müxtəlif kateqoriyalara bölünür, məsələn, orfoqrafiya (sözdə səslərin göstərilmə yolları), vurğu qaydaları, durğu işarələri qaydaları və s. Bu kateqoriyaların hər biri öz xüsusiyyətlərinə malikdir və diqqətlə öyrənilməsinə tələb edir.

Qeyd etmək lazımdır ki, orfoqrafik lüğət dillər arasında quruluşundan və tarixi inkişafından asılı olaraq dəyişə bilər. Bununla belə, düzgün orfoqrafiya və durğu işarələri kimi orfoqrafiyanın əsas prinsipləri universaldır və istənilən dildə fikirləri aydın və düzgün ifadə etmək üçün mühüm əhəmiyyət kəsb edir.

Yekun olaraq qeyd edək ki, orfoqrafiya termini və orfoqrafik lüğət anlayışı dilin öyrənilməsi və istifadəsinin tərkib hissəsidir. Orfoqrafiya qaydalarını başa düşmək və onların necə tətbiq olunacağını bilmək dil savadını, yazı və danışmada ifadənin düzgünlüyünü qorumağa kömək edir.

Ədəbiyyat siyahısı

- 3) Abdullayev N.Ə. Orfoepiya və Orfoqrafiya təlimi məsələləri. Bakı: APİ, 1985, 89 s.
- 4) Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ana dili Kurikulumu. (Layihə). "Azərbaycan müəllimi", 18 avqust, 2006-cı il.
- 5) Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum). Kurikulum jurnalı, 2008, №1, səh.131-150.
- 6) Bayramov A., Məhərrəmov Z., İsgəndərzadə M. Azərbaycan dil və nitq mədəniyyəti. Bakı: Ulu, 2015, 236 s.
- 7) Cəfərova N. Orfoqrafiya və orfoepiya tədrisinin metodik əsasları. İbtiaı sinif müəllimliyi ixtisası üzrə bakalavr pləsi üçün proqram. Bakı, 2021. 33 s.
- 8) İsmayılova M.A. Azərbaycan dili və nitq mədəniyyəti: aktual problemlər. Bakı: ADPU, 2017, 200 s.
- 9) İmanov M.K. Orfoqrafiya-orfoepiya lüğəti. Bakı: Şərq-Qərb, 2014, 205 s.
- 10) Heydərov R. Müasir Azərbaycan dilinin orfoepiyasının prinsiplərinin müəyyənəndirilməsinə dair. AMEA. Filologiya və sənətinəsləşmə. 2019, № 1, S. 176-180.
- 11) Əmirova C.R., Rzayeva S.H. Azərbaycan dilində bəzi orfoepiya məsələləri. Dil və ədəbiyyat. 2013, № 1(85), S.105-107
- 12) *İnternet-resurslar*
- 13) <https://ict.az/az/news/3125/>

Açar sözlər: orfoqrafiya, orfoqrafik lüğət, orfoqrafiya termini.

Ключевые слова: орфография, орфографический словарь, орфографический термин.

Key words: spelling, spelling dictionary, spelling term.

Xülasə

Orfoqrafiya termini və orfoqrafiya lüğəti sözlərin və mətnlərin düzgün yazılışında əsas rol oynayır. Orfoqrafiya dilçiliyin bir sahəsi kimi sözlərin yazım qaydalarını, eləcə də bu qaydaları ifadə etmək üçün istifadə olunan terminləri öyrənir. Orfoqrafiya termini dilin yazılı formasında səciyyələnən müəyyən orfoqrafiya qaydalarını, orfoqrafiya normalarını və ya hadisələri təyin etmək üçün istifadə olunan xüsusi söz və ya ifadədir. Bu terminlər sözlərin orfoqrafiyasını standartlaşdırmağa kömək edir və yazılı dildə vahidliyi təmin edir.

SPELLING TERM AND SPELLING DICTIONARY DEFINITION

Summary

Spelling term and spelling vocabulary play a key role in the correct spelling of words and texts. Spelling, as a branch of linguistics, studies the rules for writing words, as well as the terms used to describe these rules. An orthographic term is a special word or expression used to designate certain spelling rules, spelling norms, or phenomena characterized in the written form of a language. These terms help standardize the spelling of words and provide uniformity in written language.

ОРФОГРАФИЧЕСКИЙ ТЕРМИН И ОПРЕДЕЛЕНИЕ ОРФОГРАФИЧЕСКОГО СЛОВАРА

Резюме

Орфографический термин и орфографическая лексика играют ключевую роль в правильном написании слов и текстов. Орфография, как раздел языкознания, изучает правила написания слов, а также термины, используемые для описания этих правил. Орфографический термин представляет собой специальное слово или выражение, используемое для обозначения определенных правил написания, правописных норм или явлений, характеризующихся в письменной форме языка. Эти термины помогают стандартизировать правила написания слов и обеспечивают единообразие в письменном языке.

RƏYÇİ: dos. E.Vəliyeva

Aysel Üvi qızı İbrahimli¹⁸

ALMAN DİLİNDƏ SİNTAKTİK YOLLA YARANAN MÜRƏKKƏB SÖZLƏR

Mürəkkəb sözlərin növlərinin müxtəlifliyi, onların müxtəlif struktur, qrammatik, semantik və üslub xüsusiyyətləri, sözyaradıcı modellərin mənşəyinin müxtəlifliyi onların təsnifatını çətinləşdirir. Alman qermanistləri müxtəlif meyarlar əsasında müxtəlif növ təsnifatlar hazırlamışlar. Belə ki, A.M. İskoz və A.F.Lenkova "Alman dilinin leksikologiyası" kitabında iki fərqli prinsipə əsaslanan iki növ mürəkkəb sözü nəzərdən keçirirlər: morfoloji prinsip; semantik-sintaktik [5, s. 37].

Morfoloji meyar əsasında qurulan mürəkkəb sözləri təsnif edərkən A.M. İskoz və A.F. Lenkova göstərir ki, kompozitlər istənilən söz sinfinə aid edilə bilər [5, s. 39]. Onların bu və ya digər sinfə aid olması, bir qayda olaraq, bütün kompozitin qrammatik xüsusiyyətlərini əks etdirən ikinci komponentdən asılıdır; hər hansı nitq hissəsi mürəkkəb sözün birinci komponenti kimi çıxış edə bilər.

Qeyd etdiyimiz kimi, mürəkkəb sözlərin müxtəlif tipologiyaları vardır. Məsələn, M.D. Stepanova və F. Fleischer "Alman dilinin söz formalaşmasının nəzəri əsasları" kitabında iki mürəkkəb söz qrupunu ayırd edirlər [7, s. 98; 8, s. 115]:

- 1) kopulyativ mürəkkəb sözlər;
- 2) mürəkkəb sözlərin müəyyənləşdirilməsi.

Kopulyativ mürəkkəb sözlər eyni nitq hissəsinə aid edilməli və kompozisiya ilə bağlanmalı olan iki komponentdən ibarətdir. Mürəkkəb sözün hər iki NS-nin özünəməxsus leksik mənası var, lakin onlar eyni dərəcədə sözyaratma konstruksiyasının mənasının formalaşmasında iştirak edirlər: onların semantik əlaqəsini "və" ilə əlaqələndirici əlaqə ilə təsvir etmək olar [7, s. 98; 8, s. 115]:

Məsələn: /Dichterkomponist/, /Freundfeind/.

Müəyyənedici mürəkkəb sözlər tabeçiliklə bir-birinə bağlı olan iki komponentdən ibarətdir, yəni "əsas söz" (ikinci NS-yə bərabər) ilə təyin olunan subyekt "müəyyənedici" (birinci NS-yə bərabər) tərəfindən "müəyyən edilir" [8, s. 118]. Atributiv birləşmənin sonuncu komponenti isimlə ifadə olunur, birincisi istənilən qrammatik söz sinfinə aid edilə bilər. Həm birinci, həm də ikinci komponentlər leksik cəhətdən əhəmiyyətlidir: komponentlərin mənası uyğun sözlərin leksik mənası ilə, yəni müstəqil istifadədəki mənası ilə üst-üstə düşür. Ancaq bəzi hallarda bu və ya digər komponent və ya bütün söz əhəmiyyətli dərəcədə yenidən nəzərdən keçirilir. Məsələn: /Lowenzahn/, /Seelowe/, /Augapfel/.

Kompozitlərin müəyyənləşdirilməsinin xüsusi halları elliptik forma, təmizləyici kompozitlər və "sahibkar kompozitlər"dır [7, s. 121]. Elliptik forma dedikdə, komponentlər arasında semantik əlaqənin yalnız bir vasitəçi əlaqənin təbiiqi ilə aşkar oluna biləcəyi qəti kompozit (əsasən isim + isim) başa düşülür: /Bier (glas) decker/, /Tank (stellen) wart/.

Aydınlaşdırıcı kompozitlər atributiv kompozitlərin səth quruluşuna malikdir, lakin semantik cəhətdən fərqli şəkildə qurulur. Komponentlərdən biri (birinci və ya ikinci) semantik modifikasiya və ya sintaktik transpozisiya olmadıqda yalnız qismən ikincil motivasiyaya malikdir [7, s. 122]. Məsələn: /Turteltaube/ (Turtel əvvəllər eyni mənada işləndirdi), /Eichbaum/.

Sahiblik kompozitləri təyinedici kompozitlərin quruluşuna malikdir. Onların özəlliyi istinad nöqtəsi kimi götürülən obyektə bağlıdır; atributiv kompozitlərdə olduğu kimi - ikinci komponentin özü: /Langbein/ /der Mensch mit langen Beinen/, /Graukopf/, /Schlafmutze/.

İlk əvvəl mürəkkəb sözlərin morfoloji-sintaktik metodla yaranmasına nəzər salmaq. Bu metod sözün bir qrammatik sinifdən digərinə keçməsi nəticəsində yeni leksik vahidlərin əmələ gəlməsini nəzərdə tutur. Məhz:

- 1) əsaslandırma;
- 2) sifət;
- 3) adverbializasiya.

Əsaslandırma digər nitq hissələrinin ismə keçməsidir. Müasir alman dilində bu tip söz əmələ gəlməsi olduqca yaygındır. Felin qeyri-müəyyən formasının əsaslandırılması xüsusilə məhsuldardır. Məsələn: /lesen/ (oxu) - /das Lesen/ (oxumaq), /essen/ (yemək) - /das essen/ (yemək), /schaffen/ (yaratmaq) - /das Schaffen/ (yaratmaq).

Sifətlər əsaslandırılı bilər: /alt/ (köhnə) - /der Alt/ (köhnə adam), /neu/ (yeni) - /das Neue/ (yeni); iştirakçılar /reisend/ (səyahət edən) - /der Reisende/ (səyahət edən), /verwundet - der Verwundete/ (yaralı); /rəqəmlər: /sieben/ (yeddi) - /die Sieben/ (yeddi), /fünf/ (beş) - /die Fünf/ (beş); bağlayıcılar: /und/ - /das Und/, /aber - das Aber/ və hətta interjections: /Ach - das Ach/.

Sifətlər bir sıra zərf və isimlərdən zaman mənası ilə düzəlir, məsələn: /die damalige/, /frühere/, /heutige/, /morgige Judend/, /die ehemalige Sowjetunion/, /im vorigen Jahr/, /das vorige Jahrhundert/, /auf baldiges Wiederhören/.

Bu qəbildən olan sifətlərin olması obyektə zamanla əlaqədə xarakterizə etməyə imkan verir. Hərəkətliliyinə və uyğunluğuna görə leksik göstəricilər sifət və isimlərlə birləşərək xüsusiyyət və obyektlərin zaman xüsusiyyətlərini çatdırır: /stundenlange Versammlungen/, /einstündigen Verspätung/, /die Einladung von morgen nachmittag/.

Dilin leksik lüğətində zaman mənalı isimlərin tematik qrupu var: /die Gegenwart/, /die Vergangenheit/, /die Zukunft/, /die Zeit/, /das Jahr/, /der Monat/, /der September/, /der August/, /der Sonntag die Nacht/, /die Sekunde/ və

¹⁸ BDU-nun magistrantı

başqaları. Bəzi isimlərdən mənaca oxşar zərflər düzəlir: /Nacht – nachts/, /Montag – montags/.

Alman dilinin lüğət ehtiyatını artırmaq üçün başqa bir yol üzərində dayanmaq lazımdır. Söhbət XX əsrin ikinci yarısından ingilis sözlərinin kütləvi şəkildə alınmasından gedir. Alman dilinin alınmalarla zənginləşməsi alman xalqının tarixi ilə sıx bağlıdır. Son üç onillikdə alman dilində ingilis-amerikan alınmalarında əsl dönüş olmuşdur [6, s. 6].

Təxminən 70-ci illərdən bəri /das Recycling/ "tullantısız istehsal" sözü geniş istifadə olunur, yəni tullantıların istehsal dövrünə qaytarılması: /Recyclingverfahren/, /Recyclingunternehmen/, /Recyclinganlage/. Müvafiq olaraq, belə istehsal məhsullarının adlarına tez-tez /Recycling/ sözü daxildir: /Recyclingpapier/ (təkrar emal edilmiş kağız), /Recyclingtechnologie/. İngilis /recycle/ kökündən Alman törəmələri görünür - /recyclen/ feli. /Die meisten Alt-Geräte lassen sich nicht recyceln/ və sifətlər /recyclegerecht/, /recyclefreundlich/.

Xarici dil ilə alman komponentinin birləşməsi nəticəsində yaranan söz "hibrid" adlanır. Hibrid sözlər xarici sözün alman dili sisteminə daxil olmasını asanlaşdırır [9, s. 110]. Şou-biznes, kino və video bir çox /Anglo-Americanisms/-i alman lüğətinə gətirdi, digərləri arasında /der Showman/, /die Livesendung/ (canlı yayım). Anglo-Amerikanlıqların əhəmiyyətli bir hissəsi alman dilinə müasir idman növləri ilə cəlb edildi, burada yeniliklər daim müşahidə olunur, məsələn: /das Mountainbike/ (dağ velosipedi), /der Beachvolleyball/ (çimərlik voleybolu), /das Wildwassersurfung/ (dağ çaylarında üzgüçülük). Anglo-Amerika mənşəli sözlər xüsusilə aviasiya, elektronika, kompüter elmləri, ticarət və reklam, media kimi sahələrdə fəal şəkildə istifadə olunur.

Almaniyadakı feminist hərəkat təkcə ölkənin siyasi iqlimi üçün deyil, həm də rəsmi nomenklaturanın sərhədləri bir-birindən ayrıldığından alman dili üçün də nəticələr verdi. İndi istehsalatda və iş həyatında çalışan şəxslərin adları qadın variantları ilə tamamlanıb. Beləliklə, /der Lehrer/die Lehrerin/ (-qadın cinsi şəkildəsi ilə) əvvəl idi, lakin o, bütün halları əhatə etmirdi, xüsusən də bir çox fəaliyyət ənənəvi olaraq kişilərə tapşırıldığı üçün belə idi. Qadının iştirakının vurğulanmasının vacib olduğu siyasi proqramlarda, qərarlarda, qəzet xəbərlərində böyük I hərfi ilə yazı yeniliyinə rast gəlmək olar: /Lehrerinnen/, Studentinnen/. Sözün sonunda frau komponenti olan mürəkkəb söz şəkildə bir çox yeni təyinatlar meydana çıxdı: /Der Fachmann/ – /die Fachfrau/ (qadın ekspert), /Der Staatsmann – die Staatsfrau/ (qadın dövlət xadimi) [7, s. 138]. Qadınların "karyera nərdivanında" aktiv irəliləməsi, evin sahibəsinin vəzifələrini yerinə yetirdikdə ailədəki ənənəvi rol münasibətlərinin dəyişməsinə səbəb olur: /Hausmann/ (ev təsərrüfatına cavabdeh olan kişi). Alman dili "kişi hökumranlığı" ideologiyasının mövcud olduğu "kişi dili"dir. Bu bərabərsizlik cəmiyyətin təfəkkürünü əks etdirən, xüsusən də cinslər arasında münasibətləri (gender münasibətləri) "demokratikləşdirən" gender dilçiliyi ilə düzəldilə bilər. Qeyri-müəyyən şəxs şəxs əvəzliyinin /man frau/ ilə, /manche/ əvəzlilərinin /frauche/, /jedermann jederfrau/ ilə əvəz edilməsi təklif olunur [6, s. 129]. Beləliklə, bir sözü əvəz edib başqa bir söz əlavə etməklə yeni sözlər yarana bilər.

Söz yaratmaq üçün bu üsullar alman dilinin bütün nitq hissələrini əhatə edir, onun lüğətini yeni sözlərlə doldurur, ehtiyacı həyatın özü yaradır.

Beləliklə, söz əmələ gəlməsinin qaydalarını və üsullarını öyrənmək və bilmək, bir sözü onun tərkib hissələrinə bölmək, onların rolunu və mənasını müəyyən etmək bacarığı sözlərin mənasını, istifadəsini başa düşməklə əlaqəli bir çox səhvlərdən qaçınmağa, həm də savadını və nitq mədəniyyətini təkmilləşdirməyə kömək edir.

İnsan biliklərinin dərinləşməsi, mədəni müxtəlifliyin qorunub saxlanması və inkişafı ilə səciyyələnən informasiya cəmiyyəti dövründə mürəkkəb sözləri informasiyanın ən səmərəli və qənaətli ötürmə vasitəsi adlandırmaq olar.

Söz yaradıcılığının tədqiqinin mənşəyi qədim dilçilik ənənəsinə, söz yaradıcılığının formalaşmasına və onun dil elminin müstəqil bölməsi kimi tərtibatı, söz yaradıcılığı üsulları (o cümlədən söz yaradıcılığı) 19-20-ci əsrlər dilçilərinin əsərlərində tədqiq olunur; Söz quruculuğu dövrümüzdə fəal və çoxşaxəli şəkildə öyrənilir, lakin söz əmələ gəlməsi və tərkibinin bəzi məsələlərinə dair alimlərin fikirlərinin birliyi yoxdur ki, bu da mürəkkəb sözlərin təhlilinə müxtəlif yanaşmalarla və konkret bir sözün xüsusiyyətləri ilə izah olunur.

Nikolayev yazır ki, Rusiyada söz yaradıcılığı elmi XIX əsrin ikinci yarısında F.F.Fortunatov, İ.A.Boduen de Kurtene, A.A.Potebnya və digər tədqiqatçıların əsərlərində formalaşmışdır [6, s. 94]. Mürəkkəb söz haqqında çox geniş anlayış, mürəkkəb və törəmə sözlər arasında aydın sərhədlərin olmaması o dövrün söz yaradıcılığı anlayışları üçün xarakterikdir.

A.Boduen de Kurtene, mürəkkəb sözləri 3 dərəcəyə ayırır. Birinci dərəcə törəmə sözlərlə, ikinci və üçüncü - bitmiş formaların faktiki əlavəsi və ya əlavə edilməsi (yan-yana qoyulması) ilə əmələ gələn kompozitlərlə təmsil olunur [2, s. 95].

E.A.Zemskaya və başqa alimlər tərəfindən kompozisiya anlayışı" dəqiqləşdirilmiş, kompozisiya söz əmələ gəlməsinin başqa yollarına qarşı qoyulmuş, mürəkkəb sözlərin təsnifatları tərtib edilmiş, birləşmələrin iki və üç komponentli növləri tədqiq edilmişdir[4, s. 192].

Qurçiani yazır ki, komponentlər arasında sintaktik əlaqələrin təbiətinə görə [3, s. 271], [4, s.284] 1) tabeli mürəkkəb sözlər arasındakı əlaqələri hipotaktik də adlandırırırlar [7, s. 15]. Bu təsnifat ən çox yayılmışlardan biridir, lakin kompozitlərin təklif olunan bölgüsü bütün dilçilər tərəfindən dəstəklənmir, məsələn, V.D. Arakin kompozitin komponentləri arasındakı əlaqə növünü predikativ (qar yağışı), atribut (çernozem) və obyekt (tozсорan) kimi müəyyən edir [1, s. 208].

Alman dilində söz əmələ gəlməsi və tərkibinin öyrənilməsinin əsasları XIX əsrin birinci yarısında K.F.Bekker və J.Qrimmin əsərlərində qoyulmuşdur. Mürəkkəb sözləri öyrənən K.F.Bekker "füzyon" (Verschmelzung) və "əlaqə" (Zusammenfügung) arasında fərq qoyur [7, s. 12]. Alimin fikrincə, yeni anlayışları bildirən nominasiya vahidləri kimi

lüğəti zənginləşdirən birləşmələrdir. M.D.Stepanova yazır: Bu fikri söz yaradıcılığının tədqiqinə böyük töhfə vermiş C.Qrimmin “Alman dilinin qrammatikası”nda və alman dillərində lüğət də görmək olar. Mürəkkəb sözləri nəzərə alaraq onları "doğru" /eigentliche/ və yalan sözlərə /uneigentliche/ ayırır [5, s. 129].

İstifadə edilmiş ədəbiyyat

- 1.Аракин В.Д. Сравнительная типология английского и русского языков: уч. б. пособ. / В.Д.Аракин. – 3-е изд. – М.: Физматлит, 2005. – 232 с.
- 2.Бодуэн де Куртенэ. Избранные труды по общему языкознанию. В 2-х томах. Т. 1 / Академия Наук СССР; Отделение языка и литературы; И.А. Бодуэн де Куртенэ. – М.: Издательство Академии Наук СССР, 1963. – 382 [2] с.
- 3.Гурчиани М.Т. Композиты в русском языке новейшего периода. Автореф. дис. . . канд. филол. наук. – Казань, 2009. – 23 с. 8.
- 4.Земская Е.А. Современный русский язык. Словообразование: учеб. пособие / Е.А. Земская. -3-изд., испр. и доп. - М.: Флинта :Наука, 2011.
- 5.Искоз, А. Лексикология немецкого языка / А. Искоз, А. Ленкова. - 3-е изд, испр. и доп. - Л.: Просвещение, 1970. - 269 с.
- 6.Николаев Г.А. Теоретические проблемы русского словообразования. Казанская научная школа //Диалектное словообразование, морфемика и морфонология: Монография / Под ред. Е.Н. Шабровой. –СПб.: Наука; Вологда: ВГПУ, 2007. – С. 7-29. 14.
- 7.Степанова М.Д. - Словообразование современного немецкого языка. – М.: Издательство литературы на иностранных языках, 1953.
- 8.Fleischer, W. Wortbildung der deutschen Gegenwartssprache / W. Fleischer. – Leipzig: VEB Bibliografisches Institut, 1969. – 327 p.
9. Herberg, D. Neologismen / D. Herberg, M. Kinne. – Heidelberg: Julius Groos Verlag, 1998. – 48 p.

Açar sözlər: dilçilik, alman dili, mürəkkəb sözlər, kopulyativ mürəkkəb sözlər, söz yaradıcılığı

Ключевые слова: лингвистика, немецкий язык, сложные слова, копулятивные сложные слова, словотворчество

Key words: linguistics, German language, compound words, copulative compound words, word creation

Alman dilində sintaktik yolla yaranan mürəkkəb sözlər Xülasə

Bu məqalə alman dilində mürəkkəb sözlərin sintaktik yolla düzəlməsindən bəhs edir. Mürəkkəbləşmə prosesi yeni sözlərin əmələ gəlməsinin ən qədim və məhsuldar üsullarından biridir. Mürəkkəb sözlərin mövcud təsnifatları müasir alman dilində birləşmənin hansı növlərinin/naxışlarının üstünlük təşkil etdiyini göstərir. Alman dilinin lüğət ehtiyatını artırmaq üçün başqa dillərdən alınan sözlərlə milli sözlərin birləşməsindən yaranan mürəkkəb sözlər əmələ gəlir. XX əsrin ikinci yarısından ingilis sözlərinin kütləvi şəkildə alınması nəticəsində alman dilinin alınmalarla zənginləşməsi alman xalqının tarixi ilə sıx bağlıdır. Məqalədə mürəkkəb sözlərin morfoloji-sintaktik, sintaktik yolla düzəlməsi üsulları nəzərdən keçirilir.

Синтаксически образованные сложные слова в немецком языке.

Резюме

Эта статья о синтаксическом исправлении сложных слов в немецком языке. Процесс соединения слов — один из старейших и наиболее продуктивных способов образования новых слов. Текущие классификации сложных слов показывают, какие типы / модели образования слов преобладают в современном немецком языке. Для увеличения словарного запаса немецкого языка сложные слова образуются путем соединения слов других языков с национальными словами. Обогащение немецкого языка заимствованиями в результате массового заимствования английских слов со второй половины 20 в. тесно связано с историей немецкого народа. В статье рассматриваются способы морфолого-синтаксического, синтаксического образования сложных слов.

Syntactically formed compound words in German Summary

This article deals with the syntactic formation of compound words in German. The process of compounding is one of the oldest and most productive ways of forming new words. Current classifications of compound words indicate which types/patterns of compounding are predominant in modern German. To increase the vocabulary of the German language, compound words are formed by combining words from other languages with national words. The enrichment of the German language with borrowings as a result of the massive acquisition of English words from the second half of the 20th century is closely related to the history of the German people. The article examines the methods of morphological-syntactic, syntactic formation of complex words.

Rəyçi: dos. L.Ələkbərova

Sevinc Rafiq qızı Ağaməmmədova¹⁹**ŞƏXS ƏVƏZLİKLƏRİNİN LEKSİK SEMANTİK VƏ MORFOLOJİ XÜSUSİYYƏTLƏRİ**

Azərbaycan dilində yazılmış qrammatika kitablarında əvəzliyin məna növləri haqqında fikir müxtəlifliyi özünü göstərir. Orta məktəb dərslərində isə əvəzliyin 5 növü tədris olunur. Əvəzliyin məna növlərindən biri də şəxs əvəzliləridir. Bunlar ona görə şəxs əvəzliləri adlandırılır ki, bu qrupda birləşən sözlər şəxs və kəmiyyət anlayışını özündə ehtiva edir. Şəxs əvəzliləri qrupuna daxil olan sözlərdən hər hansı birini deyəndə əlavə izah vermədən həmin sözün canlı və ya cansız olduğunu, tək və ya cəm olduğunu aydın şəkildə təsəvvür edə bilirik.

Azərbaycan dilində şəxs əvəzliləri bunlardır: Mən, sən, o, biz, siz, onlar.

Düşüb ayağına sən o zalımın,

Söylədinmi necəliyin halımın?

Onun həsrətindən rəngi alımın

Döndüyün heyvayə dedin, nə dedi? (Q.Zakir)

Məndə sığar iki cahən, mən bu cahana sığmazam,

Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam (İ.Nəsimi).

O da bizim ilə inad yeritsə, onda gərək bizə papaq haram olsun (C.Cabbarlı).

Yuxarıda qeyd etdiyimiz cümlələrdəki mən – I şəxsin təkini, sən – II şəxsin təkini, o – III şəxsin təkini cəmini bildirən şəxs əvəzliləridir. Şəxs əvəzlilərindən birinci şəxsin və ikinci şəxsin tək və cəmi insan anlayışı bildirən varlıqları, üçüncü şəxsin tək və cəmi isə həm canlı, həm cansız varlıqları əvəz edir. Şəxs əvəzlilərini əvəzliyin digər məna növlərindən fərqləndirən cəhət əvəzliyin digər növlərindən fərqli olaraq müəyyənliyin özünü göstərməsidir.

Mən şəxs əvəzliyi birinci şəxsin təkini ifadə edir. Nitqin və danışığın müəllifini göstərən əvəzlikdir. Yox, mən elə bir vicdan sahibi deyiləm ki, belə keçmiş günlərdən sonra səni atıb qeyrisini tutum (C.Cabbarlı). Mən əminəm ki, Səriyyə heç vaxt razı olmayacaq və Rüstəmdən ayrılmayacaq (C.Cabbarlı).

Mən, sən əvəzliyinin xarakterik mənası referent xüsusiyyətə malik olmasıdır. Burada mücərrəd məna özünü göstərir.

Dilimizin tarixi inkişaf yoluna nəzər salsaq, mən şəxs əvəzliyinin bən şəklində işlənməsinə rast gələ bilirik. Bu formalardan hər hansı birinin daha çox işlənməsi və paralel şəkildə istifadəsi onların diqqətini cəlb etmişdir. Dilçilər bu variantlar arasında hansının daha ilkin olaraq yaranması haqqında maraqlı və müxtəlif fikirlər səsləndirmişdirlər və bu mövzu dilçilər arasında fikir ayrılıqlarına səbəb olmuşdur.

I. Birinci qrup dilçilər b səsinin daha qədim və b səsinin dilin tarixi inkişafı nəticəsində m səsinə keçidinin daha inandırıcı olduğunu qəbul edirlər. N.K.Dmitriyev, A.N.Kononov, V.V.Radlov və başqaları bu fikrə tərəfdar çıxırlar. B səsinin tarixi inkişaf nəticəsində m səsinə keçidini dəstəkləyənlər arasında da sabit fikir olmamış, bu qrup dilçilər arasında da fikir ayrılıqları olmuşdur.

a) Bəzi dilçilər b>m keçidinin əsas səbəbini sondakı n səsinin təsiri ilə assimilyasiyaya uğramışdır.

b) Bəzi qrup dilçilər isə b>m keçidi prosesində əsas səbəbin oğuz-qıpçaq dil qrupunun təsiri olduğunu qeyd edirlər. Mahmud Kəşgəri də bu fikri təsdiqləmiş, ondan sonra gələn dilçilər də bu fikrə tərəfdar çıxmışlar. “Beləliklə müəyyənləşir ki, oğuz qrupuna aid olan Azərbaycan dilindəki I şəxs təkdə mən əvəzliyi qıpçaq mənşəlidir. Əski oğuz xüsusiyyətlərini qoruyub saxlayan b variantlı bən isə demək olar ki, bütün türk dillərində biz (I şəxs cəm) şəxs əvəzliyində qalmışdır” (1, s. 33).

II. İkinci qrupa daxil olan dilçilər mən şəxs əvəzliyində m səsinin daha qədim və ilkin variant olduğunu qeyd edirlər. Bu qrup dilçilərə Q.İ.Ramstedt, A.P.Poseluevski və başqa dilçiləri göstərə bilirik.

III. “Üçüncü qrup dilçilər b və m səslərinin birinci şəxs əvəzliyinin təkində paralel işlədiyini qeyd edirlər. M.İslamov bu səslərin paralel işlədiyini və “mən” variantının işləklilik və ümumxalq dilində özünə daha çox vətəndaşlıq hüququ qazandığını qeyd edir” (1, s. 33). Tədrisən ədəbi dil norması xalq danışığı dilinə dayandıqca, standart ənənələrdən uzaqlaşdıqca bir sıra oğuz – qıpçaq elementləri də arxaikləşir. Xalq dilindəki mən variantı bən variantını əvəz edir.

Bizə belə gəlir ki, bu səs dəyişmələri arasında b>m səs keçidi daha inandırıcıdır. H.Mirzəzadənin göstərdiyinə görə türk dillərindən yalnız birində - müasir türk ədəbi dilində b səsi öz mövqeyini saxlaya bilmişdir.

Tədqiqatçıların araşdırmalarına görə sübut olunur ki, qaqauz dilində b səsi o ilkin variantını qoruyub saxlayır, ədəbi dilində işlənir. Şəxs əvəzliləri həm adi danışığı dilində, həm də üslubi məqamda bədii əsərlərin dilində işlənir.

Bəzən danışan şəxs “mən” əvəzliyindən deyil, “biz” əvəzliyindən istifadə edir. Bu mənada biz əvəzliyi üslubi səciyyə daşıyıb təvazökarlıq anlayışını ifadə edir. Biz əvəzliyi üslubi məqamda işlənərək, formaca cəmlilik, məzmunca isə təklik ifadə edir. Hərçənd biz bir günah iş görmürük, amma hər halda Gülnisə mənim analığımdır.

Məsələn, biz əvəzliyi birinci şəxsin cəminə mənsubdur. Birinci və ikinci şəxsin cəmlənməsi həm əvəzliyin digər növlərindən fərqlənir, həm də isimlərdən fərqlənir. Yəni buradakı cəmlənmə leksik yolla ifadə olunmuşdur. Biz əvəzliyi təkcə mən əvəzliyinin cəmini əhatə etməklə kifayətlənib öz əhatə dairəsini daraltmır. Yəni biz əvəzliyi birinci və ikinci şəxsin təkini (mən + sən), birinci şəxsin tək və ikinci şəxsin cəmini (mən + siz), birinci şəxsin tək və üçüncü şəxsin təkini (mən + o), birinci şəxsin tək, ikinci şəxsin tək və üçüncü şəxsin cəmini (mən + sən + onlar) və s. Göründüyü kimi biz əvəzliyinin əhatə dairəsi daralmır, müxtəlif şəxslərin cəmini əhatə edir. Nümunələrə fikir versək

¹⁹ Bakı Dövlət Universitetinin magistranti

görürük ki, mən şəxs əvəzliyi bütün vəziyyətlərdə iştirak edir. Məhz buna görə də mən əvəzliyi birinci şəxsin cəmi adlanır.

Birinci şəxsin təkinin və cəminin şəxs əvəzlilikləri digər şəxs əvəzliliklərindən hallanma xüsusiyyətinə görə fərqlənir. Belə ki mən və biz əvəzliyi hallanarkən yiyəlik hal şəkilçisini “-in” deyil, “-im” formasında qəbul edir. İndi də Azərbaycan dilinin bir neçə bölgəsində işlənən dialektlərdə və türk dillərinin bəzilərinə yiyəlik hal şəkilçisi “-in” deyil, “-im” şəklində işlənir. Mən də sənün üçün uşaq deyiləm ki, **mənim** üstümə qışqırırsan (C.Cabbarlı). Təbii, zira sabahdan **bizim** həyatımız tamamilə birləşir (C.Cabbarlı).

Sən, siz şəxs əvəzlilikləri. Sən şəxs əvəzliyi ikinci şəxsin təkini, müraciət olunan şəxsi bildirir. Mahmud Kaşğarının məlumatına görə XI yüzillikdə türklər böyüklərə “siz”, kiçik adamlara isə “sən” deyərək müraciət etmişlər. Özümdən böyüklərə, yaşlılara “sən” deyərək müraciət etmək təhqir hesab olunurmuş. Bu hal-hazırda da “sən” və “siz” şəxs əvəzliliklərində özünü göstərir.

Sən şəxs əvəzliyi yaxın dost, tanışa, özündən yaşca kiçiyə müraciətlə işlədilir. Bəzən sən şəxs əvəzliyindən danışan şəxs qarşındakına əsəbləşməsi, hörmətsizliyi hiss olunur. Daha sən bizi tənqə gətirmişsən. Əl çəkməzsənmi bizdən? (C.Cabbarlı).

Siz şəxs əvəzliyi ikinci şəxsin cəmini bildirir. Siz dedikdə ikinci şəxsin də daxil olduğu digər şəxslər nəzərdə tutulur. İkinci şəxsin təki və üçüncü şəxsin təki (sən + o = siz) ikinci şəxsin təki və üçüncü şəxsin cəmi (sən + onlar = siz). Siz şəxs əvəzliyindən iki məqamdan istifadə etmək mümkündür.

1) Şəxsin çoxluğunu bildirmək məqsədilə siz şəxs əvəzliyindən istifadə olunur. Siz mənim sinəmə çarpaz dağlar çəkmişsiniz, əlbət ki, şadlanaram. Ağa! İzin versəniz bir kəlmə xəlvəti sizə söz deyim? (C. Cabbarlı). Burada işlənən siz şəxs əvəzliyi iştirak edən şəxslərin bir nəfər deyil bir neçə nəfər olduğunu bildirir.

2) Tək bir şəxsə, özündən yaşca böyük olanlara hörmət xatirinə siz şəxs əvəzliyindən istifadə olunur. Nə danışırırsınız? Siz mənə hara aparırsınız? Ağa! İzin versəniz bir kəlmə xəlvəti sizə söz deyim? (C.Cabbarlı)

“Mən” və “sən” şəxs əvəzlilikləri digərlərindən fərqli olaraq cəmlənmir. Türkoloqlar arasında “mən” və “sən” şəxs əvəzliliklərindəki -n ünsürü haqqında sabit bir fikir yoxdur. Türkoloq A.N.Kononovun məlumatına əsasən bu məsələ haqqında fikir irəli sürənlər – n ünsürünün mənsubiyyət şəkilçisi olduğunu qeyd edirlər. N.A.Baskakov – n ünsürünün ne-ne əşya sözü ilə bağlı olduğunu qeyd edirlər. S.Ə.Cəfərova isə -n ünsürünün “yan” sözündən əmələ gəlməsi ilə bağlıdır.

“Mən” və “sən” əvəzliliklərindəki -n ünsürünün mənşəyi mübahisəli məsələ olduğundan türkoloqlar bu məsələ haqqında sabit bir qənaətə gələ bilməmişdirlər. Buradakı -n ünsürü nə mənsubiyyət şəkilçisidir, nə əşya bildirən nene sözü ilə, nə də istiqamət bildirən yan sözündən yaranmışdır.

O, onlar şəxs əvəzlilikləri. O şəxs əvəzliyi üçüncü şəxsin təkini ifadə edir. Üçüncü şəxsin cəmini bildirmək üçün o şəxs əvəzliyinin üzərinə morfoloji göstərici -lar kəmiyyət şəkilçisi artırılıraq üçüncü şəxsin cəmi olan “onlar” əvəzliyini əmələ gətirir. O elə bildi ki, mən ondan qorxub, qabağa getmirəm (C.Cabbarlı). Onlar sizin qabağınızda dura bilərlərmi?... (C.Cabbarlı).

Şəxs əvəzlilikləri -li, -lı, -lu, -lü və -siz, -siz, -suz, -süz şəkilçilərini də qəbul edərək yeni söz yaradır. Bu şəkilçilər vasitəsilə əvəzlilikdən sifət düzəlir. Mən+li mənlü dünya, mənsiz həyat, o+ lu onlu həyat, onsuz gələcək. “Bilmirsən ki, yazıq Ulduz sənsiz əzab çəkir” (C.Cabbarlı). “İndi tək-cə mənliliyi deyil, hətta könlümü, hətta bütün varlığımı belə çalmışsınız” (C.Cabbarlı).

Onlar üçüncü şəxsin cəminə -li şəkilçisini artırmaq mümkün deyil. Buna səbəb odur ki, Azərbaycan dilində sözə qrammatik şəkilçidən sonra, bəzi istisna halları çıxsaq, leksik şəkilçi artırmaq olmur. Bu sözlər birləşərək mürəkkəb vahidləri əmələ gətirir. Mənlü – mənsiz, sizli-bizli və s.

Bəzi hallarda antonim olan – lı⁴ və - siz⁴ şəkilçiləri əvəzliliklərə artırıldıqda ondan yaranan yeni sözlər birləşərək mürəkkəb vahidlər əmələ gətirir. Biz bu sözləri artıq əvəzlilik kimi qəbul edə bilmərik. Onlar artıq leksik şəkilçi qəbul etdiyinə görə başqa bir nitq hissəsi hesab olunmalıdırlar. Hal-hazırda bu sözlər düzəltmə sifət hesab olunur.

Şəxs əvəzlilikləri zəngin funksional – semantik və üslubi əlamətlərinə görə fərqlənir. Konstekst də şəxs əvəzlilikləri şəxsin konkret adı çəkilmədən onu ümumi şəkildə ifadə edir.

Türk dillərində işlənən şəxs əvəzlilikləri müxtəlif mərhələlərdən keçmişdir. XIII-XIX yüzilliklərdə şəxs əvəzlilikləri türkdilli ədəbiyyatda geniş şəkildə işlənmişdir.

Türk dillərində birinci şəxsin təki : mən, min, ben, gene, ebe formalarında.

İkinci şəxsin təki: sən, sin, hin, en, ese, ege.

Üçüncü şəxsin təki: o, ol, ul, u, al, val

Birinci şəxsin cəmi : bis, bez, pis, bihiri, epir, pir

İkinci şəxsin cəmi : onlar, ular, ılar, esen, kinilər” (1, 49).

Azərbaycan dilində olduğu kimi, oğuz dillərində də şəxs əvəzliliklərinə müxtəlif morfoloji göstəricilər artırmaqla yeni sözlər yaratmaq mümkündür.

Bu iş mən+lik deyil. Burada biz+lik elə də böyük bir iş yoxdur.(Azərbaycan dilində) Mən+lik boldı, sən+lik boldı.

İstifadə edilmiş ədəbiyyat

1. Cabbarlı, C. Əsərləri: dörd cildə, II cild, Bakı: Şərq-Qərb, 2005, 360 s.
2. Hüseynzadə, M. Müasir Azərbaycan dili. III hissə. Morfolojiya. Bakı: Şərq-Qərb, 2007, 280 s.
3. Kazımov, Q.S. Müasir Azərbaycan dili. Morfolojiya. Bakı: Elm və Təhsil, 2010, 399 s.
4. Xəlilov, B. Müasir Azərbaycan dilinin morfolojiyası. Bakı: Elm, 2007, 354 s.
5. Xəlilov, B. Müasir Azərbaycan dilinin morfolojiyası. Bakı, 2016, 352 s.
6. Şahbazova, Z. Azərbaycan dilində əvəzliliklər. Bakı: Ulu, 2007, 334 s.

Açar sözlər: Əvəzlik, şəxs əvəzliləri, mən, sən, o, biz, siz, onlar

Key words: Pronoun, personal pronouns, I, you, he, we, you, they

Ключевые слова: Местоимение, личные местоимения, я, ты, он, мы, ты, они.

Şəxs əvəzlilərinin leksik semantik və morfoloji xüsusiyyətləri

Xülasə

Əvəzliyin məna növlərindən biri də şəxs əvəzliləridir. Özündə şəxs və kəmiyyət anlayışını ifadə etdiyinə görə şəxs əvəzliləri adlanır. Əvəzliyin digər məna növlərindən fərqli olaraq şəxs əvəzlilərində müəyyənlik özünü göstərir. Bu cəhətdə onu qeyri -müəyyən əvəzlilərdən fərqləndirir. Dilimizin tarixi inkişaf yoluna nəzər salsaq, şəxs əvəzlilərinin müxtəlif vəziyyətdə işlənməsinə rast gələ bilərik. Bu formalardan hər hansı birinin daha çox işlənməsi və paralel şəkildə istifadəsi onların diqqətini cəlb etmişdir. Dilçilər bu variantlar arasında hansının daha ilkin olaraq yaranması haqqında maraqlı və müxtəlif fikirlər səsləndirmişdirlər və bu mövzu dilçilər arasında fikir ayrılıqlarına səbəb olmuşdur

Lexical semantic and morphological features of personal pronouns

Summary

One of the meaning types of pronouns is personal pronouns. They are called personal pronouns because they express the concept of person and quantity. In contrast to other meaning types of pronouns, personal pronouns show definiteness. In this respect, it differs from indefinite pronouns. If we look at the historical development of our language, we can find that personal pronouns are used in different situations. More processing and parallel use of any of these forms has attracted their attention. Linguists have voiced interesting and diverse opinions about which of these variants was more primitive, and this topic has caused disagreements among linguists.

Лексико-семантические и морфологические особенности личных местоимений

Резюме

Одним из смысловых типов местоимений являются личные местоимения. Их называют личными местоимениями, потому что они выражают понятия лица и количества. В отличие от других значений местоимений личные местоимения обладают определенностью. В этом отношении оно отличается от неопределенных местоимений. Если мы посмотрим на историческое развитие нашего языка, то обнаружим, что личные местоимения используются в разных ситуациях. Большая обработка и параллельное использование любой из этих форм привлекли их внимание. Лингвистами высказывались интересные и разнообразные мнения о том, какой из этих вариантов был более примитивным, и эта тема вызвала разногласия среди лингвистов.

RƏYÇİ: d0s. E.Vəliyeva

Гулиева Лейла М.²⁰

ИЗУЧЕНИЕ ТЕМЫ «ВОЗВРАТНЫЕ ГЛАГОЛЫ» В ИНОСТРАННОЙ АУДИТОРИИ НА НАЧАЛЬНОМ ЭТАПЕ ОБУЧЕНИЯ

Тема, которую мы будем рассматривать в данной статье, - это возвратные глаголы. На наш взгляд, эта тема недостаточно полно отражена в учебнике, и можно сказать, включена в программу достаточно поверхностно.

Многолетний опыт работы с иностранными студентами позволяет автору обобщить и систематизировать свои наблюдения и предложить вашему вниманию некоторые рекомендации.

Возвратные глаголы вводятся в активную лексику иностранных студентов практически на первых уроках (знакомиться, учиться, общаться, встречаться). У преподавателей в национальных группах нет возможности (в силу ограниченного количества учебных часов) остановиться на такого типа глаголах, в крайнем случае, они успевают объяснить спряжение этих глаголов. На этом всё и заканчивается. В иностранных группах подготовительного факультета дело обстоит несколько иначе.

Метод РКИ, к которому обращаются наши преподаватели гнездовой, обрастающий всевозможными формами вводимых слов, в данном случае, глаголов: это и видовые пары, и временные формы, их спряжение, отглагольные существительные, там где это возможно, повелительное наклонение, управление таких глаголов и т. д.

ГЛАГОЛЫ С ПОСТФИКСОМ –СЯ. В глаголах и глагольных формах постфикс -ся употребляется после согласных букв (он улыбается; дождь прекратился; внезапно появившийся), а постфикс -сь — после гласных (я улыбаюсь; мы встретились; удивляясь).

Глаголы с постфиксом -ся(-сь) можно разделить на несколько групп. Первую группу составляют глаголы, у которых возвратная частица является краткой формой местоимения **себя**. В процессе развития языка местоимение и глагол соединились в одно слово.

Сравните:

Он умывается.

(Он умывает **себя**.)

Я причёсываюсь.

(Я причёсываю **себя**.)

Она учится.

(Она учит **себя**.)

Мы одеваемся.

(Мы одеваем **себя**.)

Во вторую группу глаголов с возвратной частицей **-ся** входят

глаголы, действие которых относится к двум или нескольким лицам или предметам: знакомиться/познакомиться, здороваться/поздороваться, прощаться/ попрощаться, встречаться/встретиться, расставаться/ расстаться, переписываться, обмениваться/обменяться, ссориться/поссориться, мириться/ помириться и другие.

Например:

Мы **обменялись** адресами, и теперь я смогу **переписываться** с моим новым другом.

! В предложении с глаголами этой группы может употребляться местоимение или существительное в творительном падеже с предлогом с: Мы **обменялись с ним** адресами; Я могу **встретиться с вами** завтра; Он **попрощался с друзьями** и вышел.

С постфиксом -ся также употребляются глаголы в страдательных оборотах речи настоящего времени.

Сравните: Автор публикует роман впервые.

- Роман **публикуется** автором впервые.

! В предложении с глаголами этой группы существительное или местоимение в творительном падеже без предлога, обозначающее производителя действия, может опускаться: Роман **публикуется** впервые.

Предлагаем студентам такого типа глаголы:

начинать - начинаться

кончать - кончаться

заканчивать- заканчиваться

открыть - открыться

закрывать - закрываться

разбить - разбиться

сломать - сломаться

Кроме того, в русском языке есть группа глаголов, которые без **-ся** не употребляются:

нравиться/понравиться, стараться/постараться, улыбаться/улыбнуться, смеяться/рассмеяться, надеяться, бояться/испугаться, находиться, становиться, являться/явиться, здороваться/поздороваться, оставаться/остаться

5. Глаголы, обозначающие постоянный признак.

Собака кусается. Корова бодается.

Крапива жжется. Человек заикается.

6. Глаголы, которые с добавлением возвратной частицы –ся, из личных становятся безличными.

Я дышу – Мне дышится легко.

Я сплю – Мне не спится.

Я работаю – Мне что-то не работается сегодня.

Я думаю – По утрам лучше думается.

Глаголы, также образующие безличные предложения.

Я болею – Мне нездоровиться.

Я хочу – Мне хочется.

Я люблю – Мне нравится.

! После глаголов с постфиксом -ся никогда не употребляется прямой объект: существительное в винительном или родительном падеже без предлога.

С целью закрепления и контроля над усвоением пройденного материала предлагаем студентам выполнить несколько заданий в рамках изучаемой темы.

Задание 1. Вместо точек вставьте один из глаголов, данных в скобках.

1. Я работаю в школе,... детей математике. Я ... в университете на втором курсе, (учу - учусь)

2. Он вошёл в подъезд и быстро ... на пятый этаж. Он ... голову и внимательно посмотрел на нас. (поднял - поднялся)

3. Он ... всему, как ребёнок. Погода в этом году нас не ..., всё время идут дожди. (радует радуется)

4. Мой мама всегда ..., если я прихожу домой поздно. Меня ... его здоровье, последнее время он часто болел. (волнует- волнуется)

5. Я думаю, надо ... такси, мы опаздываем. Такси должно ... напротив нашего дома. (остановить - остановиться).

Задание 2. С помощью постфикса -ся образуйте от данных глаголов новые глаголы.

Брить/побрить, занимать/занять, приближать/приблизить, возвращать/ вернуть, изменять/изменить, защищать/защитить, удивлять/ удивить, веселить/развеселить, злить/разозлить.

Проспрягайте (измените по лицам и числам) в настоящем времени глаголы с постфиксом -ся. С некоторыми из них составьте предложения.

Задание 3. Составьте предложения с глаголами, действие которых относится к нескольким лицам или предметам.

Задание 4. Прочитайте предложения. Определите в глаголах значение частицы -ся.

1. С моим другом я познакомился в университете. 2. Когда я сдаю экзамен, я очень волнуюсь. 3. В XIX веке в Петербурге создавались великолепные архитектурные ансамбли. 4. Обычно после лекций мы занимаемся в библиотеке. 5. По вечерам на улице становится холодно. 6. Давай встретимся завтра в два часа. 7. Русский музей открылся для посетителей в тысяча восемьсот девяносто восьмом году. 8. Этот вопрос рассматривался на собрании в прошлую пятницу.

Задание 5. Прочитайте предложения, используя один из глаголов, данных в скобках, в нужном лице и числе в форме настоящего или прошедшего времени. Помните, что от глаголов совершенного вида настоящее время образовать нельзя.

1. Спектакль (закончить, закончиться) в девять часов. 2. Я быстро (одеть, одеться) и вышел на улицу. 3. Когда я (возвращать, возвращаться) домой, пошёл дождь. 4. Если ты (интересовать, интересоваться) историей, обязательно прочитай эту книгу. 5. Необходимо (рассматривать, рассматриваться) этот вопрос с разных сторон. 6. Мои планы на будущее (изменить, измениться). 7. Я хочу (познакомить, познакомиться) тебя с моим другом. - Очень приятно (познакомить, познакомиться). 8. Мне нужно (возвратить, возвратиться) эту книгу в библиотеку. 9. - Ты видел Олега? - Нет, мы с ним не (встретить, встретиться). 10. Лучше один раз (увидеть, увидеться), чем сто раз услышать (русская пословица). 11. В конце мая занятия в университете (закончить, закончиться), и (начать, начаться) экзамены.

Как мы видим из заданий, образование видовых пар возвратных глаголов (как и у обычных глаголов) происходит как префиксальным, суффиксальным способом, так и совершенно другими словами.

знакомиться –познакомиться

видеться–увидеться

общаться –пообщаться

встречаться - встретиться

улыбаться- улыбнуться

браться - взяться

бояться - испугаться

Первый вопрос, который обычно задают студенты в процессе изучения данной темы, - А как спрягаются глаголы на -ся?

На доске записываем такие глаголы как заниматься - учиться

Предлагаем убрать возвратные частицы и посмотреть что остаётся, на что заканчиваются данные глаголы - занимать (подчеркиваем -ать), учить (подчеркиваем- ить), и тогда студенты сразу вспоминают Iи II спряжение глаголов. Обращаем внимание ребят на добавление -сь к 1 лицу ед.ч. и 2 л. множ. ч., в остальных случа-

ях - ся. Даём несколько примеров на закрепление: общаться, встречаться (1 спр.), закончиться, встретиться (2 спр.).

Тоже самое происходит с образованием прошедшего времени.

учить учил -л

учила - ла

учили - ли

учился +ся в мужском роде

учила (сь) +сь в женском роде

учили (сь) +сь во множественном числе

Предлагаем также для закрепления несколько глаголов на образование прошедшего времени: нравиться, надеяться, находиться, являться.

Как видим, образование временных форм связано с образованием видовых пар данных глаголов. Некоторые формы прошедшего времени обращают на себя внимание отсутствием суффикса -л. Плавно переходим к повторению пройденной темы прошедшего времени обычных глаголов. К слову сказать, повторение, обращение к пройденному материалу - неотъемлемая часть методики РКИ, благо (ещё раз повторюсь, часы позволяют). Напоминаем студентам, что глаголы в форме инфинитива, оканчивающиеся на -ть, прошедшее время образуют при помощи суффикса-л.

В таких глаголах как спасти, помочь при отбрасывании -ти, -чь остаётся последняя буква, которая и образует прошедшее время.

спасти - спас, помочь - помог, беречь-берёг (чередование ч/г), принести-принёс.

С добавлением возвратной частицы образуется прошедшее время возвратных глаголов спастись-спасаться-спасался, но спасти-спастись-спасся

Ещё один момент, на который всегда обращается внимание студентов - это, во-первых, само образование возвратных глаголов от обычных, и, во-вторых, как меняется управление вновь образованных форм, а иногда и их значение, как например:

советовать - кому?

советоваться - с кем?

взять -что?

взяться - за что?

видеть - кого?

видеться - с кем?

встречать - кого?

встречаться - с кем?

знакомить - кого? с кем?

знакомиться - с кем?

учить - кого? чему?

учиться -где?

положить - что? куда?

положиться - на кого?

договорить - что?

договориться - с кем?

переписывать - что? с чего?

переписываться - с кем?

извинить - кого? за что?

извиниться - перед кем?

простить - кого? за что?

проститься - с кем?

занимать - что? у кого?/кого? чем?

заниматься - чем? где? с кем?

(меняется управление глагола)

(меняется значение слова)

Также каждый год в новых группах подфака возникает вопрос: - А какая разница между глаголами *изучать, учить/учиться*. Разница в значении понятная носителям языка, вызывает затруднения у иностранных учащихся. Объясняем, что глагол *изучать* подразумевает изучение какой -либо науки, дисциплины в широком смысле этого слова(Мы изучаем русский язык); глагол *учить* - *заучивание чего-либо конкретного* (учить текст, стихотворение) (Весь вечер я учил трудный текст); *учиться* – *получать образование* (Я учусь в Бакинском Государственном Университете). Особое место в данной теме занимает глагол *заниматься*. С прибавлением возвратной частицы меняется не только управление (как было сказано выше), но и его лексическое значение:

1. занимать - увлекать кого - то чем то, развлекать (Он весь вечер занимал детей своими рассказами);

2. занимать - одалживать деньги (Он никогда ни у кого не занимал денег);

Но!

3. заниматься - какая либо деятельность(Что ты делаешь? = Чем ты занимаешься? - Отдыхаю, смотрю телевизор, слушаю музыку).

4. заниматься - учебный процесс

Я пишу домашнее задание.

Я учу новые слова.

Я повторяю текст.

Я перевожу незнакомые слова.



Я занимаюсь

Также интерес иностранных учащихся вызывают задания на наращивание предложений.

Я занимаюсь.

Я занимаюсь спортом.

Утром я занимаюсь спортом.

Каждое воскресенье утром я занимаюсь спортом.

Каждое воскресенье утром я с друзьями занимаюсь спортом.

Каждое воскресенье утром я с друзьями занимаюсь спортом на стадионе.

Предлагаем студентам несколько глаголов для выполнения подобных заданий: учиться, находиться.

Друг учится

Мой школьный друг учится

Мой школьный друг учится в университете

Мой школьный друг учится в Бакинском государственном университете

Мой школьный друг учится в Бакинском государственном университете на подготовительном факультете

Я рад что, мой школьный друг учится в Бакинском

государственном университете на подготовительном факультете

Баку находится

Баку находится на берегу Каспийского моря

Город Баку находится на берегу Каспийского моря

Столица Азербайджана - город Баку находится на берегу

Каспийского моря

Иностранные студенты знают, что Столица Азербайджана - город

Баку находится на берегу Каспийского моря

В завершении статьи хочется сказать: работая с иностранной аудиторией преподавателю всегда надо быть готовым к многочисленным вопросам, как связанных, так и не связанных с темой конкретного урока. И, как совет молодым преподавателям, рекомендуем не уходить ни от одного дополнительного вопроса, не оставлять без внимания или переносить его на следующий урок.

Использованная литература

1. Г.Г.Мальшева – Что? Где? Когда? Санкт-Петербург. 2006
2. Ю.Г. Овсиенко. Русский язык для начинающих. М., 1999
3. О.И.Глазунова. Давайте говорить по-русски. М. 2005
4. В.Е. Антонова М.М.Нахабина . Дорога в Россию. М.2004
5. А.М.Пашаева, Л.М.Гулиева Русский язык. Баку. 2022

RƏYÇİ: dos. E.Kərimov

Aynurə Dunay qızı Məmmədova ²¹
**ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEV YARADICILIĞININ
 BƏZİ XARAKTERİK CƏHƏTLƏRİ**

Giriş. Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan ədəbiyyatı tarixində öz dəst-xətti ilə seçilən sənətkarlardan biridir. Onun yaradıcılığı həm ədəbi janr, həm də məzmun baxımından geniş və əhatəlidir. Belə ki, ədib qələmini həm dramaturgiya, həm nəsr, həm də publisistik sahələrdə sınaqmış və hər birində də böyük uğurlara, ilklərə imza atmışdır. O, mövzu seçimində də həm forma olaraq müəyyənləşdirdiyi janrın, həm də dövrün, zamanənin tələblərini nəzərə almağı bacarmışdır. Bu məziyyətlərinə görə də onun qələmə aldığı nümunələrin hər birində novatorluq aramaq mümkündür. Bu mənada demək olar ki, sənətkarın yaradıcılığının mövzu dairəsi müxtəlifdir. Yaşadığı mühitdə şahidi olduğu elə bir problem yoxdur ki, onun əsərlərində bədii priyomlarla təsvir olunmasın.

Əsas hissə. Əbdürrəhim bəy Haqverdiyevin yaşadığı dövr elə bir vaxta təsadüf etmişdir ki, həmin vaxt əli qələmli Azərbaycan ziyalıları, mütəfəkkirləri öz xalqının maariflənməsinə, işıqlı gələcəyə istiqamətlənməsinə can atırdılar. Bunun üçün yollar axtarırdılar. Kimi xalqının maariflənməsini dram əsərlər yazıb teatrlaşdırmaqda – səhnələşdirməkdə, kimi kiçik hekayə və felyetonlar yazmaqda, kimi məktəblərdə dünyəvi dərslərin təşkilində, kimi yeni tipli tədris ocaqlarının açılmasında və s. görürdülər. “Molla Nəsrəddin” ədəbi məktəbinin əhatəsində cəmləşən ədiblərimiz əsasən kiçik hekayə, felyeton, publisistik əsərlər və dram əsərləri yazaraq xalqın daha sürətli maariflənməsinə ümid bəsləyirdilər. Ona görə də fəaliyyətlərini bu istiqamətə yönəldirdilər. Məhz “Molla Nəsrəddin” ədəbi məktəbinin tanınan bir nümayəndəsi kimi Ə.Haqverdiyevin də yaradıcılığını bu sahəyə aid etmək olar. Buradan çıxış edərək deyə bilərik ki, ədibin yaradıcılığında hekayə janrına xüsusi önəm verməsi heç də təsadüfi deyildir.

Deməli, XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında hekayə janrı xüsusi yer tuturdu və ideya, estetik cəhətdən çoxçalarlıq və fəlsəfilikə sahib idi. Başqa sözlə, “XIX əsrin sonu XX əsrin əvvəllərində qələmə alınan hekayələrdə ideya estetik baxımdan çoxçalarlıq, daxili fəlsəfi qatın zənginliyi, ideaların təqdimində etnoyaddaş və poetik simvolikaya üstünlük verilmişdir” (3, s. 3). Bu fikirlərdən bir daha həmin dövrdə hekayə janrına üstünlüyün verilmə səbəbri aydınlaşır. Ə.Haqverdiyevin nəsr – hekayə yaradıcılığında bir sıra xarakterik xüsusiyyətlər özünü göstərir. Onlardan biri də onun hekayələrində dövrdə mövcud olmuş dini fanatizmi tənqid atəsinə tutmasıdır. Bununla bərabər, onu da deyək ki, ədib ilk yaradıcılıq nümunələrində dinə, əsl dinə o qədər də pis münasibət göstərməyib. Lakin sonradan din xadimlərinin iç üzünü görməsi və həmin dövrdə dini məsələlərə yanaşma onun yaradıcılığına da təsirsiz ötürməmişdir. Belə ki, onun ilk əsərlərində dinə rəğbət bəsləməsi təsadüfi deyildir, çünki XIX əsrə qədər ədəbiyyatımıza nəzər salsaq, görürük ki, dinə böyük rəğbət, məhəbbət vardır. Ancaq XIX əsrdən başlayaraq din artıq tənqid hədəfinə çevrilməyə başladı. Bunu M.Abbasova belə izah edir: “XIX əsrdən başlayaraq Azərbaycan nəsrində dini mövzulara maraq artmışdır. Əlbəttə, bütün dövrlərdə ədəbiyyatda dinə maraq güclü olmuş, amma əvvəlki əsrlərdə din müsbət planda ədəbiyyatın təhlil obyektinə çevrilirdisə, XIX əsrdən etibarən bu münasibət fərqli tərzdə özünü göstərmişdir. Çar Rusiyası Azərbaycana işğal etdikdən, kapitalist münasibətləri formalaşdıqdan sonra ölkə əhalisində milli ruh və şüurun intibah mərhələsi formalaşmışdır. Təəssüflər olsun ki, həmin dövrdə çar Rusiyası məqsədli şəkildə həqiqi, bütün varlıqları ilə imana xidmət edən din xadimlərini aradan çıxarmış, onların yerinə həyat səhnəsinə fərdi maraqlarını dini maraqlardan üstün tutan din xadimlərini gətirmişdir. Tədrisən dinlə cəmiyyət və insanlar arasında ziddiyyət uçuşu yaranmış, bəzi din xadimlərinin sayəsində din iman məsələsi olmaqdan çıxaraq dolanacaq vasitəsinə çevrilmişdir” (1, s. 32). Göründüyü kimi, həmin dövrdə dinə münasibətin dəyişməsinin əsasında siyasi maraqlar dayanırdı. Ona görə də din xadimlərinin məqsəd və məramları da tamamilə dəyişmişdir. Ə.Haqverdiyev kimi xalqını mövcud bələlərdən qurtarmağa çalışan sənətkarların yaradıcılığında həmin məsələlər ifşa olunurdu. Yəni “... Azərbaycan ədəbiyyatında haqqında danışılan dövrün nəsrində, xüsusən hekayələrində dini mövzu ilk növbədə milli gerçəklik, milli şüur və milli həyat təzi faktı kimi işıqlandırılmışdır. Nəzərə almaq lazımdır ki, bədii əsərlərdə həllinə cəhd göstərilən problemlər də sırf milli xarakterdədir” (1, s. 33). Bu baxımdan Ə.Haqverdiyevin hekayələrində qaldırdığı problemlər dövrün xarakterik xüsusiyyətlərini aydın şəkildə göstərirdi. Həmin problemləri əsərlərində göstərməklə - yaratdığı obrazların simasında ümumiləşmiş tiplər yaratmaqla, onların dili ilə öz mütərəqqi ideyalarını doğma xalqına çatdırmaq istəyirdi. Onları qəflətdən oyatmaq naminə bir sıra əsəbi üsul və vasitələrdən yararlanırdı.

Bu deyilənlərə uyğun olaraq qeyd edək ki, məhz “Ata və oğul” hekayəsində yazıçı Hacı Xəlilin dilindən əslində bütün müsəlmanlara ibrət olacaq sözlər deyirdi: “Əvvəla, bala, bu gündən ömrünün axırnadək sən bunu heç xəyalından çıxartma ki, müsəlmansan. Quranın və peyğəmbərin şəriətinin hökmlərinə həmişə itaət elə və bilgilən ki, bu itaətin axirət ruyi-səfidliyindən səvay, dünya xoşbəxtliyi də sənənlə olar və Allahın əli və kölgəsi heç vaxt sənənin üstündən kəm olmaz. Oğul, cavansan, cavanlığın səhv və xatası olar, çalış xəta etmə. Əgər, xudanəkərdə, səndən bir səhv baş versə, tövbə elə, həmişə səy elə heç kəsə sənənin nə dilindən, nə əlindən və nə əməlindən ziyan dəyməsin. Bacar dünyada hamıya yaxşılıq elə, kömək istəyən və sənənin pənahına qaçanı heç naümid qaytarma, çünki acizə, mərizə, yoxsula kömək eləmək yaxşı sifətlərin biridir” (2, s. 12). Göründüyü kimi, ədib atanın dili ilə sanki öz dövrünün adamlarına bir əxlaq, əsl din dərəsi keçir. Bu baxımdan M.Məmmədovun da fikri ilə razılaşmaq olar. O yazır ki, ““Ata və oğul” özünün ideya məzmunu və əsas pafosu etibarlı ilə əxlaqi-didaktik hekayənin tələblərinə daha çox cavab verir və onu məhz bu istiqamətdə səciyyələndirmək daha doğru olardı” (4, s. 66). Onu da deyək ki, Ə.Haqverdiyev belə bir mövzuya müraciət edərkən onun bu cür ad seçməsi də təsadüfi ola bilməzdi. Yəni ki “Hekayə

²¹ BDU-nun magistrantu

üçün belə sərlövhənin seçilməsi səbəbsiz deyildi, realist ədəbiyyatımızın yaradıcılıq problemləri ilə bağlı idi. Məlum olduğu kimi “atalar və oğullar” məsələsi realist yazıçılar tərəfindən qələmə alınan sosial-əxlaqı problemlər arasında həmişə mühüm yer tutmuş, aparıcı ideya motivlərindən biri olmuşdur” (4, s. 63-64).

Bu hekayədən başqa, sənətkar digər əsərlərində də dini mövhumatı tənqid edir. İnsanları din adından istifadə edərək aldadan, onların malını, mülkünü əlindən alan “din xadimləri” müəyyən priyomlarla ifşa olunur. Bu zaman ədib satirik və yumoristik üslulları əsas götürür. Belə ki, əsərdə təqdim etdiyi və onların əməllərini işfa edərək satirik üsul işə düşürdü. Yaratdığı müsbət obrazların isə sanki halına acıyırdı, onların düşdüyü, yaşadığı mühiti təqdim edərək bəzən yumor üsulunu seçirdi. Ədibin yaradıcılığında yumoristik gülüşün mövcudluğuna diqqət çəkən M.Cəlil belə yazır: “Ə.Haqverdiyevin realist üslubundakı gözəl xüsusiyyətlərdən biri də şirin xalq yumorudur. Müdrik və ağıllı fikirləri zarafat, gülüş vasitəsilə maraqlı formada ifadə etmək xalq danışığı dili üçün səciyyəvi cəhətdir. Azərbaycan xalq ədəbiyyatında tənqidi gülüş çox qüvvəlidir. Xalq idrakının bu cəhətini ədibin hekayələrində də aşkar görürük. Bu gülüş, müəllifin müxtəlif macəralar vasitəsilə doğurmaq istədiyi gülüş deyildir. Bu gülüş əsərlərdə təsvir olunan hadisələrdə, adamlarda, münasibətlərdədir” (5, s. 132). Bu o deməkdir ki, sənətkarın yaradıcılığını yumorsuz təsvir etmək mümkün deyildir. Vurğuladığımız fikirlərin daha doğruluğunu sübut etmək üçün yazıçının zəngin yaradıcılığına müraciət etmək lazım gəlir. Belə ki, onun məşhur “Ovçu Qasım” adlı hekayəsindən oxuyuruq: “Qış gecəsi idi. Qasım kənddə isti buxarının kənarında başı açıq əyləşib bizim üçün söhbət edirdi. Buxarının içinə yığılmış palıd kötüyü çırtaçırt yanmaqda idi, samovar da bir tərəfdə segah oxuyurdu. Buxarının bir tərəfində bir böyük pişik dörd ayağını və quyruğunu uzatmış, xorultu ilə yatmışdı. Qasımın istəkli tulası “Gümüş” də qapının ağzında “şonqutma” əyləşib sahibinin söhbətinə qulaq asırdı. Bayırda şiddətli külək qarı səhra qumu tək havaya sovururdu, damın taxtalarının arasından keçdikdə fabrika borusu tək fit verirdi” (2, s. 279).

Ədibin dini fanatizmi və ictimai mühitin eyiblərini tənqid edərək yumoristik və satirik üsuldən sənətkarlıqla yararlandığı əsərlərindən biri də “Xortdanın cəhənnəm məktubları” əsəridir. Ə.Haqverdiyev bu əsərində həm maraqlı ədəbi priyomlardan, həm də xalq ədəbiyyatında mövcud olan müəyyən motivlərdən istifadə edərək dövrün eybəcərliklərini, din pərdəsi altında xalqı əzən fırılacaqılardan dələduzluğunu tənqid atəsinə tutmuşdur. Həmçinin burda da sənətkar tipi öz dili ilə ifşa etmək kimi bir üsuldən istifadə edir və maraqlı mənzərələr yarada bilir. Həmin üsula bir nümunə olaraq əsərdən bir parçaya nəzər salaq: “Öz-özümə dedim: məgər mən Xristofor Kolumbdan əskik oğlanam; getdi Amerikayı açdı və ya Magellandan əskigəm ki, dünyanı dörd dəfə dolanıb, nə qədər bilinməz yerlər, cəzirələr tapdı. Doğrudur, yolda vəhşilər onu öldürüb bozbaş bişirdilər. Bu da onun öz taktikasındır. Bir “ismi-əzəm” oxuyub onların gözlərinə üfürsəydi, hamısının gözləri tutulardı, o da yolu ilə düz çıxıb gedərdi. Kafir olduğundan ismi-əzəmi bilməyirdi. O idi ki, bəlaya uğradı” (2, s. 27). Buradan görünən budur ki, ədib Xortdanı öz dili ilə danışdırır və yumor və kinayə ilə onu özünün dedikləri ilə gülünc vəziyyətə salır. Guya ki, cəhənnəmdə qarşılaşdığı hansısa bir problemi nəsə bir dua oxumaqla dəf edə biləcək. Būşqa bir nümunəyə nəzər salaq: “Bilirəm oxucular inanmayacaqlar, deyəcəklər: – Xortdan gedib cəhənnəmə, oradan ağzına gələn hədəyini yazır. Cəhənnəm nədir, tamaşası nə ola? Mən oxucularımı inandırmaq üçün bir neçə möhkəm and içməyə hazırım. Ancaq Qurana and içməyəcəyəm. İnanmazsınız; çünki müsəlman ki, Qurana and içdi, yəqin edin ki, yalan deyir. Mənim andlarım möhkəm andlardır. And olsun Cəfərqulu xanın övladının ağızlarının tüpürçəyinə, and olsun Topal Seyidin barmağının qanına, and olsun deşikli ağaca, qazaq qəbrinə, Xəlifəli ocağına, cındırlı pırə, Cicim ocağına, öskürək pirinə, and olsun Xorasan mütəvəlli başçısının anbarından çıxan şərab küplərinə, İmam Cümənin buğda anbarına, Bala keşişin tasına, Mirzə Qoşunəli Təbrizinin çarıqlarına, dərviş Qırışmalqulunun dişsiz əfilərinə, yazdığım sözlərdə bir hərf qələt yoxdur; hamısı haqq sözlərdir” (2, s. 53). Yazıçının bu dediklərindən aydın olur ki, müsəlmanlar müqəddəs kitaba inanmırlar, Qurana and içmirəm ona görə ki, inanmayacaqlar. Buna görə də, ədib bütün pirlərə, müqəddəs hesab olunan ocaqlara and içir. Hətta öz andlarını Qurandan möhkəm andlar hesab edir. Sənətkarın bununla əslində göstərmək istədiyi başqa məsələdir, insanları həqiqi dinlə məşğul olmağa, onları dindən öz məqsədləri üçün istifadə edən yalançı ruhanilərə aldanmamağa səsləyirdi. Hətta əsərdə Fərman dili ilə belə deyir: “İndi mən yəqin etmişəm ki, axirət də yalandır! Doğru olsaydı, hamıdan qabaq ruhanilər, dünyaya fani deyənlər, dünya malına cəhənnəm odu deyənlər onu axtarardılar” (2, s. 112).

Nəhayət, qeyd edə ki, Ə.Haqverdiyev hər zaman novatorluğu ilə seçilən sənətkarlardan idi və “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlığa başlayandan sonra davamlı olaraq orada çıxışlar edirdi. O, “Xortdanın cəhənnəm məktubları” adlı əsərini də jurnalda sistemli şəkildə çap etdirirdi ki, bununla da publisistik povest janrının əsası qoyulmuş oldu. Belə ki, 1906-cı ildən ilk nömrəsi nəşr olunmağa başlayan “Molla Nəsrəddin” jurnalının ədəbiyyatımızda və publisistikamızda çox böyük xidmətləri oldu və dövrünün ən vətənpərvər simalarını özündə birləşdirdi. Onlar qısa müddətdə publisistikaya aid çoxlu janrlarda yazıb-yaratsalar da, publisistik povestin yaranması G.Babayevanın da qeyd etdiyi kimi (6) Ə.Haqverdiyevin adı ilə bağlıdır. 1907-ci ildən başlayaraq “Cəhənnəm məktubları” daha sonra isə “Mozalanbəyin səyahətnaməsi” əsərləri ilə davamlı olaraq çıxış etməyə başladı. Publisistik üslubun yaranması ideya zənginliyi, forma və məzmun rəngərəngliyi yaratdı, eyni zamanda “Molla Nəsrəddin” jurnalının dilinin də sabitləşməsinə imkan verdi. Məlumdur ki, onlar daha çox lakonik ifadələrə, folklor nümunələrinə üstünlük verir, əsərlərini yazarkən oxucunu uzun-uzadı ifadələrlə yormurdular. Canlı, lakonik, incə xalq yumoru, ana dilinin şirinliyində yazmaq onların ən böyük amalı idi. Məhz Molla Nəsrəddinçilərin ən görkəmli nümayəndələrindən biri olan Ə.Haqverdiyev də jurnalın ənənəsinə sadıq qalmış bütün yaradıcılığını xalqına və onun tərəqqisinə həsr etmişdir.

İstifadə edilmiş ədəbiyyat

1. Abbasova M. Klassik Azərbaycan ədəbiyyatında bədii simvol. (1900-1920), Bakı: Elm, 2011, 184 s.
2. Əbdürrəhim bəy Haqverdiyev. Seçilmiş əsərləri. İki cildə. II cild. Bakı: Lider, 2005, 408 s.

3. Quliyeva M. XX əsrin əvvəlləri Azərbaycan hekayəsinin poetikası. Bakı, 2021, 165 s.
4. Məmmədov, M. Əbdürrəhimbəy Haqverdiyevin həyat və yaradıcılığı. Bakı: Nurlan, 2008, 184 s.
5. Mir Cəlal. Azərbaycanda ədəbi məktəblər (1905-1917) Bakı, 2004, 391 s.
6. <https://525.az/news/138924-molla-nesreddin-publisistikasi-janr-ve-uslub-rengarengliyi>

Açar sözlər: Ə.Haqverdiyev, nəsr, hekayə, ictimai mühit, dini fanatizm, tənqid

Ключевые слова: А.Хагвердиев, проза, рассказ, общественная среда, религиозный фанатизм, критика

Key words: A.Hagverdiyev, prose, story, social environment, religious fanaticism, criticism

Əbdürrəhim bəy Haqverdiyev yaradıcılığının bəzi xarakterik cəhətləri

Xülasə

Məqalədə ədəbiyyatımızda novator sənətkar kimi tanınan ədiblərimizdən biri olan Əbdürrəhim bəy Haqverdiyev və onun yaradıcılığının bəzi xarakterik cəhətlərindən bəhs edilir. Qeyd olunur ki, Ə.Haqverdiyevin yaradıcılığı həm ədəbi janr, həm də məzmun baxımından müxtəlifdir. Onun yazdığı əsərlərin əksəriyyətində novatorluq özünü göstərməkdədir. Sənətkarın əsərlərində qaldırılan problemlərdən ictimai mühitin və dini fanatizmin tənqidi daha çox diqqət çəkir. Burada bir neçə əsərdən konkret nümunələr gətirilməklə həmin problemlər şərh olunur, münasibət bildirilir. Xüsusilə də ədibin “Ata və oğul” hekayəsi və “Xortdanın cəhənnəm məktubları” povesti təhlilə cəlb edilərək, dövrün eyblərinin satirik və yumoristik priyomlarla tənqid olunduğu diqqətə çatdırılır.

Некоторые характерные черты творчества Абдулрагим Бека Хагвердиева

Резюме

В статье говорится об Абдулрахим беке Хагвердиеве, одном из наших писателей, известном как художник-новатор в нашей литературе, и некоторых характерных сторонах его творчества. Отмечается, что творчество А.Хагвердиева разнообразно как по литературному жанру, так и по содержанию. Большинство его работ новаторские. Среди проблем, затронутых в творчестве художника, большее внимание привлекают критика социальной среды и религиозный фанатизм. Здесь эти проблемы объясняются, а отношение выражается путем приведения конкретных примеров из нескольких работ. В частности, анализируются авторские повести «Отец и сын» и «Адские письма Хортдана», указывается, что пороки эпохи критикуются с сатирически-юмористического начала.

Some characteristic features of the work of Abdurragim Beka Hagverdieva

Summary

The article talks about Abdurrahim bek Hagverdiev, one of our writers, known as an innovative artist in our literature, and some characteristic aspects of his work. It is noted that the work of A.Hagverdiyev is diverse both in literary genre and in content. Most of his works are innovative. Among the problems touched upon in the artist's work, criticism of the social environment and religious fanaticism attract more attention. Here these problems are explained, and the relationship is expressed by giving specific examples from several works. In particular, the author's stories “Father and Son” and “Hell's Letters of Hordtan” are analyzed, it is indicated that the vices of the era are criticized with a satirical and humorous principle.

RƏYÇİ: dos. E.Vəliyeva

İntizar Kamil qızı Kərimova²²
SEÇMƏ VƏ AYRICI SUAL CÜMLƏLƏRİNDƏ NÜVƏ TONLARININ
İŞLƏNMƏSİNƏ DAİR

Danışiq söhbətinin diskurs səviyyəsində intonasiya nitqin bitdiyini və ya danışanın hələ də nəşə əlavə etmək istədiyini bildirmək üçün bir vasitədir. Bu siqnalları səhv şərh etsək, hələ ifadə edilmək üçün nəzərdə tutulan bütün fikirlərini

bildirməmiş natiqlərin sözünün kəsilməsi ilə nəticələnmə bilər. Trench iddia edir ki, intonasiyanın diskurs funksiyası natiqin ünvançılar üzərində yaratmaq istədiyi təsirə istinad edir. Nəticə etibarlı ilə informasiya funksiyası nitqin məzmununa, diskurs və ya kommunikativ funksiya isə nitqin dinləyiciyə malik olduğu və ya etmək niyyətində olduğu təsirə aiddir. Əlbəttə ki, müxtəlif müəlliflər onları fərqli kateqoriyalara ayırdıqları üçün funksiyalardan birinə digərlərindən asılı olmadan ayrılıqda baxmaq həmişə mümkün deyil.

İntonasiyaya gəldikdə, əlbəttə ki, fərdi fərqlərin olduğunu qeyd etməmək olmaz. Hamımız bilir ki, bir uşağın adətən böyüklərdən fərqli səs diapazonu var və xəbər oxuyucunun intonasiyası radio aparıcısı ilə müqayisədə çox uzaqdır. Yaş ilə səs diapazonu arasında anatomik əlaqə olsa da, xəbər oxuyan və radio aparıcısı öz işlərinə uyğun olan xüsusi intonasiya nümunələrini seçirlər. Çox az ehtimal olunur ki, onlar təklildə eyni intonasiyadan istifadə etsinlər. Beləliklə, intonasiya həm də natiqin şəxsi və ya sosial kimliyini ifadə edə bilər.

İngilis tonlarını öyrənməyin ən yaxşı yolu fonetik nümunələri dinləmək, intonasiya, tonlar, hiss qrupları, pauzalar və cümlə vurğularını qeyd etmək üçün audio yazıların mətn transkriptlərindən istifadə etmək və natiqdən sonra audio nümunələrini təkrarlamaqdır. Tonların haradan başladığını, hansı istiqamətdə getdiyini, harada bitdiyini və hansı səs diapazonunu əhatə etdiyini bilmək üçün əsas tonların təsvirlərini öyrənmək də faydalıdır.

Tonları iki əsas tonla müqayisə edərək öyrənmək rahatdır: enən ton və qalxan ton. Normal, qeyri-bərabər enən və qalxan tonlar orta səviyyədə başlayır. Enən ton aşağı enir və normal danışma diapazonunun altına yaxın bitir. Qalxan ton isə yüksəlir, lakin çox yüksək olmayıb normal danışma diapazonunun yuxarı sərhədinə çatmır.

Effektiv tonlar (yüksək eniş, yüksək yüksəliş) burada aktiv istifadə üçün deyil, başa düşmək üçün təsvir edilmişdir. Aşağı düşmə, vəziyyətdən asılı olaraq vurğulayıcı və ya qeyri-mümkün ola bilər.

Düşən ton sonluğu tamlığı, inamı ifadə edir. Enən ton cümlənin sonuncu vurğulanmış hecasından başlayır və aşağı düşür (rus dilindən daha dərin), normal danışiq diapazonunun aşağısına yaxın hissədə sona çatır. Həmçinin vurğulamalıyıq ki, enən ton son vurğulanmış heca daxilində baş verir:

Tom is my \ friend (Tom mənim dostumdur).

Son vurğulanmış hecadan sonra vurğusuz hecalar varsa, onlar enən tonun bitdiyi aşağı səviyyədə tələffüz olunur:

Tom is a \ journalist (Tom jurnaslistdir.)

Enən ton ifadələrin sonunda (This is \ nice. (Bu \ gözəldir.)), xüsusi suallarda (What \ happened? (Nə \ baş verdi?)), əmrlərdə (\ Call him. (\ Ona zəng edin.)), nida cümlələrində (How \ beautiful! (Necə \ gözəl!)), etiket suallarının birinci hissəsində (It \ works, doesn't it? (O/ işləyir, \ o deyilmi?)) və alternativ sualların sonuncu hissəsində (Are you / studying or \ working? (Sən / oxuyursan, yoxsa \ işləyirsən?)) istifadə olunur.

Kontekstdən yüksək tonda maraq, nəzakət, təəccüb, şübhə, natamamlıq və s. əks olunur. Qalxan ton cümlənin son vurğulanmış hecasından başlayır və əvvəlcə bir qədər aşağı düşür, sonra isə yüksəlməyə davam edir. İngilislərin qalxan tonu, rusların qalxan tonu qədər yüksəlmir. Cümlə son vurğulanmış hecada bitirsə, yüksəliş sonuncu vurğulanmış hecada baş verir:

Do you have a / pen? (Sizin / qələminiz var?)

Son vurğulanmış hecadan sonra vurğusuz hecalarda yüksəlməyə davam edir:

Do you have a / pencil? (Sizin / karandaşınız var?)

Qalxan ton ümumi sualların sonunda (Is she here?, (O/ buradadır?)) istəklərdə (Could you / help me? (Mənə kömək edə bilərsiniz?)), alternativ sualların birinci hissəsində (Is it / short or \ long? (/Qısa və ya \ uzun?)), birbaşa ünvanda (/Mike, where \ are you? (Mayk, haradasan?)), sadalamalarda (I bought / milk, /cheese and \ fruit) (Mən/ süd/ pendir və \ meyvə aldım.)) və ayrıcı suallarda ikinci hissəsində (Nice \ weather, / isn't it? (Hava yaxşıdır, elə deyilmi?)) istifadə olunur.

- 'Wasn't that a \ knock at the \ door | or 'am I imagining things?

5. Let's see whether I can mend it?

- 'Do you \ need a penknife | or a \ screwdriver?

6. What would you like with your meat?

- 'Have you' got any \ tinned, peas | or 'beans?

7. A letter \ wouldn't be \ quick enough.

- \ Could you 'get him on the \ phone | or \ send him a \ telegramme?

8. I don't know what upset her.

- \ Was it the excitement to you suppose | or the \ bad \ news about her \ brother?

9. You will come with me | won't you?

- `Can you `go by yourself for once | or `can't you?

Tag questions kimi tanınan ayırıcı sual cümlələrində pozitiv və neqativ münasibət çalarları olmasa da onların tələffüzündə bəzi məqamlar nəzərə çarpır. Ayırıcı sual cümlələri də iki intonasiya qrupunda tələffüz olunur. Birinci intonasiya qrupu nəqli cümlə olduğundan adətən düşən melodiya ilə, ikinci hissə isə sual soruşduğundan qalxan tonla tələffüz olunur. Birinci hissə təsdiqdə olduqda, ikinci hissə inkarda və əksinə I hissə inkarda olduqda, II hissə təsdiqdə işlənir. Ayırıcı sual cümlələrinin intonasiyası danışan şəxsin ifadə etdiyi cümlənin məzmununa olan pozitiv və neqativ münasibətlərin dəqiq və qeyri-dəqiqliyini, onun fikrinin həqiqiliyinin təsdiq və ya inkarını nəzərdə tutduğundan həmin cümlə növlərində müxtəlif aksent-melodik quruluşa rast gəlmək mümkündür.

Danışan şəxsin söylədiyi fikrinə tam əminlik, etiraz ifadə olunmadan qəbul ediləcəyinə inam olduqda ayırıcı sualların hər iki hissəsində təsdiq xarakterli geniş diapazonlu yüksək düşən (High Wide Fall) və ya alçaqdan düşən (Low Fall) kimi intonasiya konturları işlədilir.

You' can't do two things at `time | `can you? Tomorrow is, monday | `isn't it?

Lakin danışan şəxs öz söylədiyinə tam əmin olmayıb dinləyicidən onlarla razılaşaçağını gözləyirsə, ona ümid bəsləyirsə, cümlənin nəqli hissəsində geniş diapazonlu yüksək düşən (High Wide Rise) ton II hissəsində isə dar diapazonlu yüksək qalxan (High Narrow Rise) tondan istifadə olunur.

The `doctor `didn't allow you to `go `out | `did he?

Danışan şəxs dediyi fikrə inamlı olduqda və həmin fikrin dinləyici tərəfindən heç bir narazılığa səbəb olmayacağına əmindirsə, cümlənin nəqli hissəsində alçaqdan qalxan (Low Rise), sual hissəsində isə yüksəkdən düşən və ya alçaqdan düşən ton (Low Fall) işlədilir. You `won't, mind | `will you?

Lakin danışan şəxs söylədiyi fikrə tam əmin olmayıb onun müsahibi tərəfindən qəbul olunacağına inamı olursa, sualın hər iki hissəsində dar diapazonlu qalxan (High Narrow Rise) ton, və ya alçaq düşən melodik tonlardan istifadə olunur. Məsələn:

You would `like to, speak to him | ,wouldn't you?

We `needn't wait for him | `need we?

Beləliklə, ayırıcı sual cümlələrində işlədilən intonasiya konturlarını aşağıdakı kimi qruplaşdırmaq olar:

1. High Wide Fall + High Wide Fall

It looks like to rain - It `doesn't | `does it?

2. Low Fall + Low Fall

It'll `never be `ready in ,time | - ,never | ,will it?

3. Low Fall + Low Rise

Who'll help you, d'you think? - Mr. ,Robert will | ,won't he?

4. High Wide Fall + Low Rise

The meeting is in the Small `Hall- That `won't be `big enough | ,will it?

5. High Wide Fall - High Narrow Rise

`Have you `heard about ,Frances? She's 'quite` ill | `isn't she?

6. Low Rise + High Wide Fall.

I'm `doing the best I ,can | `aren't I?

7. Low Rise + Low Rise

Oh, ,all ,right | `I'll get it. - You `don't ,mind | ,do you?

8. Low Rise + High Narrow Rise.

Hello Jean, you're `early. - But not ,too early | `am I?

Nəticə kimi deyə bilərik ki, məqalədə İngilis dilində qeyri-emfatik və emfatik intonasiya konturlarının reallaşmasından bəhs edilir. Burada həmçinin intonasiyanın funksiyaları, komponentləri, tipləri haqqında məlumat verməklə yanaşı, müxtəlif intonasiya modellərində müsbət münasibət ifadə edən mənaların təhlili verilmişdir.

Eyni zamanda İngilis dilində ayırıcı cümlələrdə müsbət münasibət ifadə edən intonasiya modellərindən bəhs edilir. Bununla yanaşı, intonasiyanın cümlənin kommunikativ tiplərində əsas rol oynaması, emosional-modal münasibətlərdən asılı olan tələffüz xüsusiyyətləri, ayırıcı cümlələrdə müsbət münasibət ifadə edən intonasiya modelləri misallarla təhlil edilmişdir.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:

1. Axundov A.A. Azərbaycan dilinin fonetikasi. Bakı, 1984.
2. Babayev S.M. English phonology. Bakı, 2004.
3. Babayev S.M. English phonetics. Bakı, 2005.
4. Zeynalov F. İngilis və Azərbaycan dillərində vurğunun ritmik-melodik xüsusiyyətləri. Bakı, 1996.
5. Zeynalov F. Practical English phonetics. Bakı, 2018.
6. Васильев В.А. Фонетика английского языка. Москва, 1970.
7. Карнеевская Е.Б. Practical English Phonetics. 2010.
8. Antipova E.A. English intonation. 1974.
9. Dickushina O.İ. English phonetics (theoretical course). 1965.
10. Petur Roach. English phonetics and phonology. Cambridge, 2009.

Seçmə və ayrıcı sual cümlələrində başlanğıc tonlarının işlənməsinə dair

Xülasə

Danışiq söhbətinin diskurs səviyyəsində intonasiya nitqin bitdiyini və ya danışanın hələ də nəsə əlavə etmək istədiyini bildirmək üçün bir vasitədir. Bu siqnalları səhv şərh etsək, hələ ifadə edilmək üçün nəzərdə tutulan bütün fikirlərini bildirməmiş natiqlərin sözünün kəsilməsi ilə nəticələnə bilər. Trench iddia edir ki, intonasiyanın diskurs funksiyası natiqin ünvançılar üzərində yaratmaq istədiyi təsirə istinad edir. Nəticə etibarlı ilə informasiya funksiyası nitqin məzmununa, diskurs və ya kommunikativ funksiya isə nitqin dinləyiciyə malik olduğu və ya etmək niyyətində olduğu təsirə aiddir. Əlbəttə ki, müxtəlif müəlliflər onları fərqli kateqoriyalara ayırdıqları üçün funksiyalardan birinə digərlərindən asılı olmadan ayrılıqda baxmaq həmişə mümkün deyil.

Məqalədə İngilis dilində qeyri-empfatik və empfatik intonasiya konturlarının reallaşmasından bəhs edilir. Burada həmçinin intonasiyanın funksiyaları, komponentləri, tipləri haqqında məlumat verməklə yanaşı, müxtəlif intonasiya modellərində müsbət münasibət ifadə edən mənaların təhlili verilmişdir.

Açar sözlər: intonasiya, fonetik nümunələr, tonlar, seçmə cümlə

On the processing of nuclear tones in selective and disjunctive interrogative sentences

Summary

At the discourse level of spoken conversation, intonation is a means of signaling that the speech is finished or that the speaker still wants to add something. Misinterpreting these signals can result in interrupting speakers who have not yet expressed all of their intended ideas. Trench argues that the discourse function of intonation refers to the effect the speaker wants to create on the addressees. Consequently, the informational function refers to the content of the speech, while the discourse or communicative function refers to the effect that the speech has or intends to have on the listener. Of course, it is not always possible to look at one of the functions in isolation, without depending on the others, since different authors divide them into different categories.

The article deals with the realization of non-emphatic and emphatic intonation contours in English. In addition to providing information about the functions, components, and types of intonation, an analysis of the meanings expressing a positive attitude in different intonation models is given here.

Key words: intonation, phonetic patterns, tones, selective sentence

Об обработке начальных тонов в избирательных и разделительно-вопросительных предложениях

Краткое содержание

На дискурсивном уровне устной беседы интонация является средством сигнализации о том, что речь закончена или что говорящий хочет еще что-то добавить. Неправильная интерпретация этих сигналов может привести к тому, что вы перебьете говорящего, который еще не выразил все свои задуманные идеи. Тренч утверждает, что дискурсивная функция интонации относится к эффекту, который говорящий хочет произвести на адресатов. Следовательно, информационная функция относится к содержанию речи, тогда как дискурсивная или коммуникативная функция относится к воздействию, которое речь оказывает или намеревается оказать на слушателя. Конечно, не всегда можно рассматривать одну из функций изолированно, вне зависимости от других, поскольку разные авторы делят их на разные категории.

В статье рассматривается реализация неэмфатических и эмфатических интонационных контуров в английском языке. Помимо предоставления информации о функциях, компонентах и видах интонации, здесь дан анализ значений, выражающих положительное отношение в различных интонационных моделях.

Ключевые слова: интонация, фонетические закономерности, тона, выборочное предложение.

RƏYÇİ: dos. S.Abbasova

Əfsanə Vilayət qızı İbrahimova²³

KNUT HAMSUNUN “PAN” POVESTİNDƏ “MƏN” PROBLEMİ

Giriş. Avropa modernizminin ilkin nümayəndələrindən biri olan, əsərləri Dostoyevski, Balzak və Tolstoy kimi dahilərin romanları ilə müqayisə olunan Norveç yazıçısı və Nobel mükafatı laureatı Knut Hamsunun yaradıcılığı yalnız Norveç ədəbiyyatında deyil, dünya ədəbiyyatında da xüsusi yer tutur. Onun şüuraxını metodu ilə qələmə aldığı, daxili monoloqlarla zəngin olan əsərləri dərin psixologizmi ilə seçilir. Knut Hamsun öz yaradıcılıq missiyasını belə mənalandırır: “Müasir psixoloq kimi mən insan ruhunu işıqlandırmalı və təsvir etməli, onun ən dərin guşələrinə baş vurmali, ən gizli sirlərini açmalıyam” [1, s. 76]. Həqiqətən də, ədib ömrü boyu bu yaradıcılıq kredosuna sadıq qalır. Hamsun mövcud dövrün, həyatın tələbini, öz qəhrəmanlarının düşüncələrini istək və arzularını, gündəlik qayğılarını və s. həssaslıqla duyur, bəzən öz daxili ilə, bəzən də cəmiyyətlə mübarizədə olan qəhrəmanların psixologiyalarının dərin qatlarına enərək onların keçirdiyi hiss və həyəcanları təsvir edir. Odur ki, “o, dünya ədəbiyyatında psixoloji realizmin görkəmli nümayəndələrindən sayılır” [2, s. 6].

Əsas hissə. Hamsun dünya ədəbiyyatında daha çox roman ustası kimi tanınsa da, o, qələmini bədii nəsrin digər bir janrlarında- hekayə və povest janrlarında da sınımış, demək olar ki, romanlarına tay tutula biləcək əsərlər ərsəyə gətirmişdir. Onun “povest” janrında qələmə aldığı, Kristian Elsterin “neoromantik İncil” adlandırdığı “Pan” povestini yazıçı Norveçin Kristiansand şəhərində və Parisdə yaşadığı illərdə qələmə almışdır. Knut Hamsun özü 1893- cü il oktyabr tarixli məktubunda bu povest barədə danışarkən qeyd etmişdir ki, “Yeni kitabım gözəl olacaq; Burada Nordlandda sakit və ehtiraslı bir sevgi hekayəsindən bəhs olunur. Orada heç bir polemika olmayacaq: sadəcə fərqli səmaların altındakı insanlar [3] Hamsun müxtəlif səviyyələrdə başa düşülən, az qala “mistik bir nağıl” adlandırılacaq. Biləcəyimiz çox gözəl bir əsər yaratmağa nail olur. Əsərin nağılvari ab- havası ilk olaraq onun adından bəlli olur. Belə ki, povestə adı verilən Pan antik yunan mifologiyasında meşələrin, çobanların allahı idi. Əsərin baş qəhrəmanı Qlan da bir çox cəhətləri ilə bizə Panı xatırladır.

Povestdə əsas obraz olan gənc leytenant Tomas Qlan Nordlanddakı ticarət postu olan Sirilundda başına gələnləri danışır. Ümumiyyətlə, Knut Hamsun əsərlərində qəhrəmanların özlərini danışdırmağı sevir. Odur ki, “Aclıq” romanında olduğu kimi bu əsərdə də hadisələr əsas obrazın öz dilindən nəql olunur.

Bir neçə gün qabaq poçtla iki quş lələyi alması Qlanın yaddaşında iki il əvvəl – 1855-ci ildə olmuş hadisəni canlandırır və bundan sonra o, həmin hadisələri, düşüncələrini qələmə almaq qərarına gəlir. Beləliklə, qəhrəmanın hadisələrə retrospektiv baxışı verilir.

Qlan meşəçi komasında təbiətlə zahiri harmoniyada sadə, təcrid olunmuş bir həyat yaşayır. Bir növ Turgenevin romanlarındakı sələfləri, həmçinin ədəbiyyatımızdakı Məcnun kimi “artıq adam” olan bu şəxs cəmiyyətdə özünə mənəli bir yer tapa bilmir, buna görə də meşəyə, vəhşi təbiətin qoynunda inzivaya çəkilir. İnsanlardan uzaqlaşan Qlan bir növ öz azadlığına qovuşduğunu düşünür, komadan baxanda dənizin bir parçasını görmək, bir-birinə qarışmış adacıqları və qayaları, göy zirvələri, ucu-bucağı görünməyən meşəni seyr etmək, yağlı şam qatranının qoxusunu, ağac yarpaqlarının və köklərinin ətrini duymaq ona sevinc bəxş edir. Həmin bu əlahiddə hisslər Qlanın dilindən bu cür təsvir olunur: “Yalnız meşədə özümü daxilən rahat, güclü və sağlam hiss edir, ürəkbulandıran heç bir şeyə rast gəlmirdim” [4, s. 7].

Qlanın ruhsuz saydığı cəmiyyətdən uzaqlaşmış öz “mən”in sirlərini öyrənmə biləcəyi meşəyə sığınması, yaşayışının meşə ilə, təbiətlə sıx harmoniya təşkil etməsi onu Yunan tanrısı Pan ilə eyniləşdirir ki, bu da əsərin təsadüfən “Pan” adlandırılmadığı qənaətinə gəlməyimizə səbəb olur. Povestdə Panın barıtqabının üzərindəki kiçik fiqurunun verilməsi, Qlanın gecələr Panın ağacda oturub onu izləməsini, fikirlərindəki qarma- qarışıqlığı görməsini düşünməsi və s. sanki bu gənc leytenantın onun təsiri altında olmasına bir işarədir. Qlan romanın “əsl Pan”ıdır. O, meşə allahı Pan kimi həyatının təbiətlə bağlı olduğunu düşünür. Qlan yeganə yoldaşı və sadıq iti Ezop ilə dağları dolaşır, ovladığı heyvanları və tutduğu balıqları yeməklə günlərini keçirir, meşənin boğuş xışiltısını dinləməkdən, tetra quşlarının səs-səsə vermələrini eşitməkdən zövq alır, səhərini qağayaların qiyyələri ilə açır, günəşdən saat kimi istifadə edir, dəniz suyunun qabarıb çəkilməsindən, quşların səsinin dəyişməsindən, çiçəklərdən və s. günün hansı hissəsi olduğunu bilir, ağaclarla, otlarla danışır. Qısacası, o, özünü təbiətin qoynunda mənən azad hesab edir, meşənin oğlu olduğunu düşünür.

Qlan assosial və misantropist bir qəhrəmandır. O, cəmiyyətdə insanlarla münasibətdə olmağı sevmir, onları özünə yaxın hesab etmir. Onun öz sevincini, kədərini, fikirlərini bölüşə biləcəyi yaxın bir dostu, tanış yoxdur. Onun yeganə dostu sadıq iti Ezop və hətta daxmasından azca aralıda yerləşən yekə və boz bir daşdır. Həmin bu boz daş belə ona insanlardan daha mehriban görünür. Qlana görə bu daş ona baxır, onu tanıyır, səhər-axşam onun yolunu gözləyir: “Səhərlər ova gedəndə yolumu onun yanından salırdım, qayıdanda isə sanki evdə əziz dost kimi yolumu gözləyirdi” [4, s. 11].

İnsanı canlı varlıq kimi cəmiyyətdən, toplumdən ayrı hesab etmək qeyri-mümkündür. Belə ki, bir fərd kimi dünyaya gələn insan tədricən ictimai münasibətlər fonunda, cəmiyyətlə ünsiyyətdə, sosiallaşma nəticəsində şəxsiyyətə çevrilir. “İnsan başqa adamlarla qarşılıqlı əlaqə və ünsiyyət prosesində özünü ətraf mühitdən ayırır, özünü fiziki və psixi cəhətdən dərk etməyə başlayır, bir növ öz “mənini” başa düşür, anlayır” [5, s. 185]. Qlan cəmiyyətin bir üzvü, bir şəxsiyyət kimi olduğu mühitdə öz yerini, “mən”ini tapa bilmir, insanların içərisində olmaq, onlarla ünsiyyətə girmək onu narahat edir. Cənab Mak, doktor, hakimin və məhəllə həkiminin qızları, iki mürəbbiyə, keşiş malikanəsindən olan qadınlar və s. ilə balıq qurudulan adaya səfər zamanı Qlan bu qədər insan içərisində özünü itirir,

²³ Bakı Dövlət Universitetinin magistrantı. iefsane460@gmail.com

qadınlara necə müraciət edəcəyini bilmir, onlarla bəzən qeyri-rəsmi danışır, həmin an onun yeganə istəyi oradan uzaqlaşmaq, öz tənha yuvasını getmək olur. Qlan qayıqla getdikləri hər gəzintidə heç cür adaptasiya ola bilmir, ünsiyyətə cəhd göstərsə də, bunu bacarmır. Sosial fobiya sahib olan Qlan insanlar içərisində özünü artıq hiss edir, cəmiyyətə, insanlara yadlaşır, öz komfort zonasından – meşədən, olduğu komadan çıxmaq onu narahat edir. Beynindən “Əgər üçüncü bir qayıq olsaydı, çoxdan çıxıb evə gedərdim” [4, s. 59] düşüncəsi keçir, ona insanlardan da doğma olan iti Ezopu düşünür, onun komada bağlı qalması Qlana rahatlıq vermir. Bu qədər insan içində özünü tənha hiss edən Qlan evdə qoyduğu doğmasının, əzizinin yanına qayıtmaq üçün can atır, getmək istəyini dilə gətirir: “- Hə, gedəyin, Allah xatirinə. İtimi evdə qoymuşam, hə, mənim itim var axı, o mənim dostumdur, indi məni fikirləşir, səbirsizliklə məni gözləyir” [4, s. 63].

Qlan tənhalığı sevir, ağaclarla, otlarla, sadıq iti Ezopla danışmaq ona insanlarla ünsiyyətdən daha rahat gəlir. Dəniz sularının şırlıtısını, quşların civiltisini dinləməyi insanların səsinə duymaqdan üstün tutur, sanki ona baxıb ondakı əskikliyi görən gözlər istəmir: “Şadam ki, təkam, heç kəs mənim gözlərimi görmür, mən qayalara sığınmışam, onlar mənim dayağımdır, arxayınam ki, heç kəs arxamda gizlənib məni güdmür” [4, s. 114].

Ümumiyyətlə desək, Qlan əsərdə tez-tez dəyişən duyğuları, gah yüksələn, gah da çökən əhval-ruhiyyəsi ilə yadda qalan bir obraz kimi verilir. Özünə güvənən və müstəqil bir fərd olmasına baxmayaraq, o, güclü ehtiras anları və eksitensial tənhalıq meylləri də daxil olmaqla, duyğuların mürəkkəb qarışığını yaşayır, onun təbiətlə qarşılıqlı əlaqəsi, xüsusən də ovçuluğa və meşəyə olan heyranlığı onun tənha meylləri ilə insan əlaqəsinə dair ictimai gözləntiləri arasında ziddiyyət yaradır. Qlanın daxilindəki bu ziddiyyətlər onun qadınlarla olan münasibətində də özünü göstərir.

Əsərdə Qlanın Henriyeta adlı çoban qızla olan münasibətləri verilir. Qlanın Henriyeta ilə münasibəti dərin emosional əlaqədən çox anlıq şəhvani hisslərlə xarakterizə olunur. Henriyeta fərqli olaraq, Qlanın Edvarda qarşı hissləri daha dərin və güclüdür. O, Edvarda tərəfindən sanki ovsunlanır. Qlanın ona olan sevgisi romanın əsas mövzusunə çevrilir. Povestdə bu sevgi bəsit və ideal şəkildə təqdim olunmur, gərgin emosiyalar və psixoloji incəliklərlə seçilir, obrazların münasibətlərindəki çətinliklər və ziddiyyətlər təsvir olunur.

Qlan Edvarda ilə ilk dəfə sahilə - qayıqlar saxlanan sarayda tanış olur. Edvarda Qlanın çörək aldığı dükanın sahibi, tacir cənab Makın qızıdır. “Hündürboylu, ancaq hələ yetişməmiş, on beş-on altı yaşlarında məktəbli qız” [2, s. 10]. Qlanın diqqətini ilk tanışlıqdan cəlb edir. O, ikinci dəfə Edvarda meşədə Edvardanın doktorla gəzintisi zamanı rast gəlir, hətta onları öz komasına dəvət edir. Edvardanın onun daxmasına ziyarəti Qlanı sevindirir, qızın baxışları onun ürəyini zərif bir mehribanlıqla titrədir. Toru yamamaq üçün sap istəmək bəhanəsi ilə Edvardanı görmək istəyir. Əvvəllər tələsən yeri, gözləyən kimsəsi olmadığı üçün külək kimi arxayın dolaşan Qlan “Düşünürəm ki, evə gedərkən doktorla yomfru (müraciət forması) Edvardanı gördüyüm yerdə birdən yenə kiməsə rast gələ bilərəm. Kim bilir, bəlkə onlar orada olacaqlar” [2, s. 23]. fikirləri ilə addımlarını yeyinlədir, qarşılaşarkən Edvarda xoş görünmək üçün paltarlarını mamırdan və çör-çöpdən təmizləyir. Onları gördüyü yerə - meşənin kənarına çatanda heç kəsi görmədikdə məyus olur. Edvardanı görmə arzusu onu Sirilunda – Cənab Makın evinə getməyə vadar edir. O, bütün axşamı cənab Makın evində keçirir. Qlan onu bura gətirən qüvvəni dərk etmir. Özü fərqi olmasa da, Qlanı oraya aparan yeganə qüvvə Edvarda qarşı bəslədiyi hissləri olur.

Əsərdə Edvardanın da Qlana qarşı müəyyən hisslər bəslədiyi bariz şəkildə görünür. O, hisslərinin ifadəsində Qlandan daha cəsur davranır, balıq qurudulan adaya səfər zamanı hər kəsin gözü önündə Qlanı öpür. Qlanın öz “mən”indəki, daxilindəki ziddiyyətlər onun Edvarda şübhə ilə yanaşmasına səbəb olur. Öz-özünü daxilində dəyərli hesab etmədiyi üçün Edvardanın “Mən səni sevirəm” [4, s. 46], “Mən səndən başqa heç kimi düşünmürəm” [4, s. 49] sözlərinin səmimiyyətinə inana bilmir, sanki özünü Edvarda layiq görmür, qəlbinin dərinliklərində Edvarda minnətdar olur: “Sən yaxşı qızsan, Edvarda, sağ ol ki, məni qovmursan, buna görə Tanrı səni mükafatlandıracaq. Bilmirəm məndə nə görübsən, axı ətrafda yetərinə layiqli adamlar var” [4, s. 49].

Əsərdə Edvarda xarakteri bir qədər kölgəlidir, onun əksər hərəkətlərinin arxasındakı motivlər izah olunmazdır. Belə ki, əsərdə Edvardanın tam olaraq nə istədiyi bəlli olmur. Onun Qlanı həqiqi hisslərlə sevib-sevmədiyini anlamaq mümkün deyil. Qlana qarşı dərin hisslər bəsləyən, hətta sevgisini etiraf edən ilk o olsa da, zaman keçdikcə Edvardanın hissləri dəyişir, Qlana etinasız yanaşır. Povestdə Edvardanın hisslərinin ani dəyişiminin səbəbi müəmmalı qalır. Bəlkə də, Qlanın şəxsiyyətindəki ziddiyyətlər, onun özünü tapa bilməməsi, hisslərini çatdırmaqda acizliyi, tez-tez ona görüşdüyü, tanış olduğu digər qadınlardan söz açması Edvardanın ona qarşı düşüncələrinin dəyişməsinə səbəb olur. Qısaca desək, Edvardadakı bu dəyişimin səbəbini aydınlaşdırmaq oxucunun öz ixtiyarına verilir.

Qlan Edvardanın əvvəlki kimi olmadığını anlayır, Edvardanın ona qarşı etinasızlığı Qlanda qısqançlıq hissləri yaradır, Edvardanı doktora və fin baronuna qısqanır. Edvarda sanki Qlanla “get, gəl” oyunu oynayır, bir hərəkəti ilə ona gah ümid verir, gah da ümidlərini puç edir. Edvardanın ona gah etina etməsi, gah da görməzdən gəlməsi Qlanda sönməkdə olan qısqançlıq hisslərini alovlandırır. Artur Şopenhauer “Eşqin metafizikası” adlı əsərində qısqançlıqdan danışarkən qısqançlığın qəzəb və işgəncə ilə dolu olduğunu, ehtirasla sevən insan üçün hər hansı bir rəqibə görə sevgilisini itirməyin səbəb olduğu acının bütün ağrılardan bəzər olduğunu bildirərək qeyd edir: “ Bu ağrı transsendental ağrıdır və o, sevən şəxsə yalnız bir ağrı kimi təsir göstərmir, eyni zamanda onun xüsusi iradəsinə, bütün həyatına hücum edir” [6, s. 62].

Qlanın qısqançlığı onun iradi davranışlarına əngəl olur. Qısqançlığın yaratdığı qəzəb onun hərəkətləri üzərindəki şüurlu nəzarətini itirməsinə, affekt halı yaşamasına gətirib çıxarır. O, aqressiv cavab verərək Edvardanın başmağını suya atır, “Şikəst olsaydınız da, onun tayı ola bilməzdiniz. Sizin ona çatmağınıza hələ çox var” [4, s. 79] sözləri ilə onu doktordan aşağı görən Edvarda cavab kimi tufənglə özünü sol topuğundan vurur, fin baronunun

ondan üstün görünməsi onu dəli edir, şüursuz hərəkətə yol verərək barona yaxınlaşır, nəse pıçıldayır kimi ona sarı əyilərək qulağına tüpürür, sif Edvardaya verməsin deyə öz sevimli və sadıq dostu hesab etdiyi iti Ezopu başından güllələyir.

Göründüyü kimi, Qlanın qısqançlığı əsərdə əhəmiyyətli bir elementdir. Onun qısqançlıq hissələri ilk növbədə mürəkkəb romantik münasibətdə olduğu Edvardanın ətrafında fırlanır. Qlanın qısqançlığı onun dərin emosiyaları və etibarsızlığı ilə qidalanır, gərginlik və qarışıqlıq anlarına səbəb olur. Povestdə Qlanın qısqançlığı timsalında qısqançlığın insanların qarşılıqlı münasibətlərinə necə təsir edə biləcəyi göstərilir.

Umumiyyətlə, Qlan ziddiyyətli obraz kimi təsvir olunur və onun məhəbbətdəki qətiyyətsizliyi “Pan”dakı xarakterinin əsas cəhəti kimi verilir. Əsər boyu Qlan ziddiyyətli duyğularla boğuşur və Edvarda Mak ilə qəti seçim etməkdə tərəddüd edir. Onun qətiyyətsizliyi sevgi və insan münasibətlərinin mürəkkəbliyini əks etdirir. Bu qərarlılıq Qlanın xarakterinə realizm qatı əlavə edərək, fərdlərin ürək məsələlərində tez-tez qarşılaşdıqları daxili mübarizələri əks etdirir.

Povestdə Qlanın ərli qadın olan Yeva ilə sevgi münasibətlərinin təsviri də verilir. Yeva Qlanın qayğısına qalan gənc qızıdır. Onun leytenantı qarşı məhəbbəti incəlik və məsumluqla təsvir olunur. Qlanın Yeva ilə münasibətləri onun Edvarda ilə yaşadığı mürəkkəb və qarışıq sevgisi ilə ziddiyyət təşkil edir. Qlanın Yevaya olan məhəbbətinin təsviri povestdə daha yumşaq və sentimental bir ölçü əlavə edərək insan əlaqəsinin müxtəlif cəhətlərini nümayiş etdirir.

Əsərdə Qlanın Yevaya olan sevgisi əsərin ağırlıq tərəfidir. Qlan Yevanın ölümünə səbəb olur, onun məhəbbətdəki qətiyyətsizliyi Yevanın həyatının faciə ilə nəticələnməsinə gətirib çıxarır. Qlan Edvardadan fərqli olaraq səmimi duyğularla onu sevən və onun üçün hər şeyə qatlaşan, ona olan sevgisinin qurbanına çevrilən Yevanın sevgisinin lazımı qiymətləndirə bilmir. Onun Yevaya qarşı hissələri dərin məhəbbətdən yox, sadəcə ehtirasdan qaynaqlanır. O, Yevaya “Yalnız səni düşünürəm, Yeva” [4, s. 148] desə də, tək düşündüyü şəxs Edvardadır. O, yuxuda belə Edvardanı çağırır, onun adını səsləyir.

Umumiyyətlə, Qlan şəxsiyyət pozuntularına sahib bir obrazdır. Eyni zamanda Qlanda bu şəxsiyyət pozuntularından qaynaqlanan hiperseksuallıq da mövcuddur. Qlanın müxtəlif qadınlarla ehtiraslı münasibəti, hətta yuxuda belə cinsi əlaqədə olması onda hiperseksuallığın, başqa adı ilə desək, kompulsif cinsi davranış pozuntularının olduğunu bir daha göstərir.

Əsərdə “Dundas-İzelina-Qlan” məhəbbət üçbucağı verilir ki, burada İzelina və Dundas xəyali obrazlardır. Məhz Qlanın yuxuda bu xəyali obrazla-İzelina ilə cinsi münasibətdə olmasının təsviri verilir. Qlanın İzelina ilə bu xəyali münasibətini avstriyalı nevroloq və psixoanalizin banisi Ziqmund Freydin nəzəriyyəsi ilə izah etmək məqsədə uyğun hesab edirik.

İlkin olaraq onu qeyd edək ki, Freydə görə şəxsiyyətin formalaşmasında üç instansiya – id (o), eqo (mən) və super eqo (super mən) əsas yer tutur. Freyd şəxsiyyətin inkişafının hərəkətverici mexanizmi kimi cinsi istəyi – libidonu götürür.

İnsan psixikasını – “şüur”, “şüuraltı”, “şüurdan kənar” olaraq üç yerə bölən avstriyalı psixoloq şüurdan kənar ideyaları eyvana bənzədir. İnsan şüurunu isə otaq anlayışı ilə eyniləşdirir. Şüuraltı qaranlıq dəhlizə bənzədən Freyd bəzi ideyaların, arzuların və istəklərin otağa keçməzdən əvvəl qaranlıq dəhlizdən keçməli olduğunu qeyd edir. O, “Yuxu yozumu” adlı əsərində yuxuların şüuraltı arzuların ifadə olunma şəkli olduğunu bildirərək basdırılmış və sıxışdırılmış istəklərin yuxuda sublimasiya etdiyi fikrini irəli sürür. Deməli, Qlanın basdırdığı seksual istəkləri onun şüuraltıının məhsulu kimi yuxuda özünü təzahür etdirir.

Açıq romanında olduğu kimi, bu povestdə də obrazın keçmişi bizə qaranlıq olduğu üçün Qlanda hiperseksuallığı yaradan əsas səbəblər bəlli olmur. Ancaq əksər psixoloji pozuntuların kökünün uşaqlıqda alınan travmalardan qaynaqlandığını nəzərə alaraq Qlandakı bu problemin də onun uşaqlığında və ya gəncliyində yaşadığı travmadan yarandığını demək mümkündür.

Nəticə. Nəticə olaraq deyə bilərik ki, əsərdə Qlanın xarakterindən göründüyü kimi “mən” problemi əsas yer tutur. Qlan öz şəxsiyyəti, istəkləri və münaqişələri ilə mübarizə aparır. Onun introspektiv təbiəti və ictimai gözləntilərlə mübarizəsi özünü kəşf etməyə kömək edir. Müəllif povestdə özünü kəşf etmənin mürəkkəbliklərini, fərdiyyətçiliyi və insanın əsl mahiyyətini axtararkən yaranan daxili ziddiyyətləri araşdırır.

Knut Hamsun insan həyatının axarını, onun günlük yaşamındakı təfəsilatları, öz qəhrəmanlarının beynindəki düşüncələri, onların arzularını, vərdişlərini, maraq dairələrini həssaslıqla duymağı bacardığı kimi, incəliklə təsvir etməyi də bacarır. Odur ki, o, əksər əsərlərində olduğu kimi, bu povestində də istəkləri ilə cəmiyyətin tələbləri arasında uçurum olan, cəmiyyətin bir üzvü kimi özünə yer tapa bilməyən fərdin daxili aləmindəki disharmoniyanı, onun dəyişən duyğularını, sevgi ehtiraslarının köləsinə çevrilməsini, qəribəliklərini, gündəlik həyatında və insanlarla münasibətlərindəki konflikt və ziddiyyətləri dərin psixoloji təsvirlərlə göstərməyə nail olmuşdur.

İstifadə edilmiş ədəbiyyat

1. Knut Hamsun. XX əsr ədəbiyyatının ən ziddiyyətli klassiki. “Ulduz” jurnalı ilə ayb.az saytının birgə layihəsi. İlham Abbasovun təqdimatında// “Ulduz”, Bakı, avqust, 2014. Səh 73-85
2. Knut Hamsun. Seçilmiş əsərləri. İki cild. I cild. Bakı, “Şərq-Qərb”, 2006, 478 səh
3. KnutHamsun:Pan/<https://www.worldliteratureforum.com/forum/index.php?threads/knut-hamsun-pan.7532/>
4. Knut Hamsun. Pan. Bakı: Qanun, 196 s.
5. Psixologiya. Ali məktəblərin bakalavr pilləsi tələbələri üçün dərslik. Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin redaktorluğu ilə. Bakı, 2007, 650 s.
6. Arthur Schopenhauer. Aşkın metafizigi. İstanbul, Bordo- siyah klassik yayımları, 2003, 96 sayfa

Key words: psychological realism, introspective nature, the problem of self, hypersexuality

Ключевые слова: психологический реализм, интроспективный характер, проблема с самим собой, гипер-

сексуальность

The problem of the self in Knut Hamsu's Pan narrative

Summary

In the article, the Pan narrative of Knut Hamsu, one of the founders of the movement that was formed as a new direction in European literature in the second half of the 20th century and manifested itself as a branch of post-modernist literature in recent times under the name of psychologism, was involved in a wide analysis. As in his other works, the events in this story are described in the hero's own language. Hamsun, who transferred the thoughts of his heroes from their own languages to paper, describes the psychological tensions experienced by Glan in the novel. In the article, the contradictions experienced by that hero within himself and with the society were taken as the main problem and analyzed from the psychological aspect.

Проблема личности в повествовании Кнута Хамсу «Пан»

Резюме

В статье рассматривается пан-нарратив Кнута Хамсу, одного из основателей движения, сформировавшегося как новое направление в европейской литературе во второй половине XX века и проявившего себя как ветвь постмодернистской литературы в последнее время под влиянием название психологизма, подверглось широкому анализу. Как и в других его произведениях, события в этой повести описаны на родном языке героя. Гамсун, перенесший мысли своих героев с их родного языка на бумагу, описывает психологическое напряжение, испытываемое Гланом в романе. В статье противоречия, переживаемые этим героем внутри себя и с обществом, взяты за основную проблему и проанализированы с психологического аспекта.

Rəyçi: Dosent Şəhla Qurbanova

Fərqanə Mahir qızı Qədimova²⁴
KONSEPT LİŇQİVİSTİK TƏDQIQAT MÜSTƏVİSİNDƏ

Dil insanın müxtəlif informasiya mənbələrindən özünəməxsus şəkildə istifadə edərək digər insanlara fikirlərini çatdırmaq üçün əsas vasitələrdən biridir. XX əsrin ikinci yarısından etibarən, insan faktorunun elmin hər sahəsində daha çox önəmli olması ilə birlikdə, yeni bir mərhələ başlamışdır. Fəlsəfə, məntiq, riyaziyyat kimi elmlərdə olduğu kimi, dildə də koqnitiv baxışın yaranmasına zəmin yaranmışdır. Psixi proseslərin geniş spektrindən dünya modelinə, insanın düşünmə mexanizmindən məlumatın emalına qədər, bir sıra təfəkkür prosesləri dildə “koqnitivizm” termininin yaranmasına əsas olmuşdur. Qavrama və idrak sahələrində koqnitivistika perspektivində yeni baxış açıları formalaşdırmaq mümkündür. Koqnitiv elmə isə koqnitiv psixologiya, mədəni antropologiya, süni intellektin modelləşdirilməsi, fəlsəfə, dilçilik, neyroelmlər və s. daxildir [1, s. 12].

Koqnitiv dilçiliyin əsas, baza termini konsept sayılır, buna görə də bu sahədə fikir irəli sürən araşdırmaların əksəriyyəti mütləq konsept anlayışına müraciət edir. Koqnitiv dilçilikdə əsas olan konsept anlayışı qərb alimləri və tədqiqatçıları qərb alimlərinin araşdırması əsasında aparən türkiyəli tədqiqatçılar üçün prioritet deyil, lakin rus tədqiqatçıları üçün isə bu hal əksinədir. Konsept termini Avropa, Amerika və dilçilik sahəsində qərb istiqamətli araşdırmalar aparən Türkiyədəki tədqiqatçılar üçün “qavram” termini ilə eyni qəbul edilsə də, rus dilçilər bu iki fenomeni tamamilə fərqli mövqedən izah etməyə çalışırlar [5, s. 1237].

Rus və Azərbaycan dilçiliyində aktual olan “konsept” termini dilçilik termini kimi deyil, ümumi anlayış kimi ilk dəfə XI əsrdə Anselm Kenterberili tərəfindən istifadə edilmişdir. Latın dilindən əlaqə, kod, sistem, anbar, hüquqi aktların imzası, cümlə kimi tərcümə olunan bu anlayış məntiqlə, şüur və təfəkkürlə bağlıdır [3, s. 126].

Konsept, orta əsrlər fəlsəfəsində realistlər və nominalistlər arasında yaranan “konseptualizm” fəlsəfi hərəkatında geniş istifadə olunmuş əsas terminlərdən biridir. Bu hərəkatın ən mühüm filosoflarından biri mütədil konseptualizm mövqeyində olan ilahiyatçı P.Abelard idi. Onun fikrincə, konsept düşüncə ilə mövcud varlıqlar arasında körpü təşkil edən məntiqi-linqivistik kateqoriyalar kimi ortaya çıxır [7, s. 24].

Zamanla, konsept sözü termin olaraq dilçilik sahəsində istifadə olunmağa başlayanda məzmununda az-çox dəyişiklik olsa da, “məna”, “anlam”, “qavram” kimi öz ilkin mənasını bərpa edir.

Rus dilçiliyində bu termindən ilk dəfə istifadə edən S.A.Askoldov olmuşdur. 1928-ci ildə yazdığı “Konsept və söz” məqaləsində alim konseptə 3 fərqli yanaşmanın ola biləcəyini, ümumi anlamda isə hər birinin nəhayətində məzmun etibarilə “fikir forması” olduğunu qeyd edir [8, s. 30].

Mənşə etibarilə “conceptus” sözündən əmələ gələn bu termin bir çox sahədə işləndiyi kimi, dilçilik sahəsində də aktiv şəkildə işlənməsi uzun müddət sonra mümkün olmuşdur. Kökü “concipere” feilindən gələn “conceptus” sözünün mənası “təsəvvür etmək” deməkdir. Rus dilçiliyində bu termin öz çiçəklənmə dövrünü S.Stepanov və D.S.Lixaçev vasitəsilə XX əsrin 90-cı illərindən başlayaraq yaşayır. S.Stepanovun araşdırmaları nəticəsində yenidən canlanan bu anlayış elmə yenidən qazandırılmışdır. Stepanova görə konsept, bir fenomeni və onu əhatə edən xüsusiyyətlərin xülasəsidir. Bu mənada konsept, fərqli anlayışları və onu əhatə edən, daha çox məcazi şəkildə izah edilən qavramlardan ibarətdir [6, s. 2].

Şüurda fərqli əşya, hadisə və ya hər hansısa bir fenomenal hadisəni müxtəlif şəkildə kodlayaraq mücərrədləşdirilməsi və onu başqa qavramlarla müqayisə etmək üçün düşüncələri düzgün şəkildə ifadə edə bilmək üçün uyğun sözlərə ehtiyac duyulur. Konseptin dildə mövcud ola bilməsi üçün düşüncə ilə birlikdə bu məzmunu uyğun, onu xatırladacaq sözlərin dildə olması və işlənmə tezliyi əsas faktordur. Konsept və söz arasındakı münasibət koqnitiv dilçilikdə vacib bir problemdir. S.Q.Vorkaçev, A.P.Babuşkin, Q.Q.Şışkin və digər dilçilər konsepti sözlə eyniləşdirir və bildirirlər ki, söz konseptə, konsept də sözə bərabərdir. Konseptin söz olmadan ifadə edilməsi mümkün deyil, onu mütləq sözlə ifadə etmək lazımdır. Tədqiqatçılardan S.V.Kuzlyakin hətta söz və konsepti eyniləşdirir və konseptlərin leksemlərə daxil olduğunu, onların mənasının milli dil şüurunun məzmununu təşkil etdiyini bildirir [1, s. 137].

Konsept və söz arasındakı əlaqə sözdə çoxmənalılığın yaranma xüsusiyyətləri ilə oxşarlıq təşkil etsə də, tamamilə eyni deyildir. Hər hansısa bir konseptin formalaşma mərhələlərini aşağıdakı kimi şərh etmək mümkündür:

1. Yaddaşa əvvəlcədən olmayan yeni bir məlumatın ötürülməsi;
2. Yaddaşa əvvəlcədən mövcud olan bir məlumatı təsdiqləyərək qəbul etməsi;
3. Yaddaşa əvvəlcədən mövcud olan məlumatı mövcud gerçəkliklə uyğunlaşdırma bilməyərək silmək [4, s. 139].

Təkmənalılıqdan fərqli olaraq çoxmənalılıq leksik vahidi, istənilən bir assosiativ gerçəkliyi başqa mövcud olan realıqla qovuşdurub, dinləyiciyə bir mənaya müxtəlif prizmadan yanaşmanı təqdim edir, əksinə, konsept isə fərqli anlamları ifadə edən sözlərin bir anlayış, qavram (konsept) ətrafında reallaşmasını özündə əks etdirir.

Sözlə konsept arasında müəyyən əlaqə mövcud olsa da, konseptin sözlə ifadəsi prinsip etibarilə zəruri deyil. Konseptlərin verballaşması təkcə leksemlərlə deyil, başqa dil vahidləri ilə də ola bilər. Müasir psixolinqivistik tədqiqatlarda dərkətmə və verballaşdırma mexanizmi fərqli mexanizmlərdir [1, s. 137].

Əslində dildə təsnifləşdirmə fəaliyyətinin nəticəsi olan konsept mentallığın əsas vahididir. Konseptuallaşdırmanın nəticəsi kimi çıxış edən konsept ətraf-ələm haqqındakı biliklərin ümumiləşdirilmiş şəkildə mühafizə olunmasından seçilmiş əlamətlərin fikri inikasıdır. Yaddaşın operativ məzmunlu vahidi olan konsept eyni

²⁴ Bakı Dövlət Universiteti, Türkologiya kafedrası, magistrant. E-mail: ferqane.qedimova@mail.ru

zamanda həm mental leksikonun, həm də konseptual sistemin vahididir.

Beyində hissi obraz kimi yaranan konseptlər insan şüurunda sensor təcrübə, predmet fəaliyyəti, əqli əməliyyatlar, ünsiyyət və dil vahidlərinin mənasını anlama prosesləri ilə formalaşır [1, s. 72].

Koqnitiv dilçiliyin inkişafı rus, qərb, Azərbaycan, və türk dilçiliyində ciddi araşdırmalarla izlənmişdir. Bu sahədə əsas mənbələrdən biri olan konsept termini fərqli dillərdə müxtəliflik göstərə bilər. Rus dilçiliyində konsept termini S.A.Askoldov tərəfindən 1928-ci ildə işlənmiş, Lixaçev tərəfindən isə sistemə şəkildə bu termin araşdırılmışdır.

Avropa və Amerika dilçiliyində konsept və qavram anlayışları bir-birindən kəskin şəkildə fərqlənir. Türk dilçiliyində terminlər ingilis mənbələrindən tərcümə olunduğu üçün “konsept”, “kavram”, “imge” terminləri bir-birindən fərqləndirilmir, əksinə, daha çox “kavram” terminindən istifadə olunur. Azərbaycan dilçiliyində isə terminlərin mənimsənilməsi daha çox rus dilindən tərcümə vasitəsilə olduğu üçün “konsept” termini eyni ad və məzmunla istifadə olunur.

Konsept mentallığın əsas vahidi kimi qəbul edilir və dil fəlsəfəsində, kulturologiyada və koqnitiv dilçilikdə əhəmiyyətli rol oynayır. Qavram və konsept terminləri araşdırma sahələrində fərqlilik göstərir. Konsept kulturologiya, linqvokulturologiya və koqnitiv dilçiliyin əsas ünsürü kimi qiymətləndirilir və müxtəlif yanaşmalara məruz qalır.

Z.D.Popova və İ.A.Sterninə görə, konsept sözünün ünsiyyət əsnasında öz mənası ilə çıxış etdiyi kimi, həm də hər hansısa bir məzmunun tərkib hissəsi olaraq, sözü ifadə edən şəxsin ümumi dünyagörüşünü və hər hansısa mövzu ilə əlaqədar ensiklopedik düşüncə səviyyəsini göstərən işarələr sistemini də əks etdirir. Mövzu ilə bağlı səsləşən sözlər tez şəkildə anlaşılmağa, ümumi məzmunla assosiativ bağlılıq qurulmaya bilər, amma bununla yanaşı bu fenomen fərdi ya da kollektiv təcrübənin nəticəsidir. Mədəniyyətin və şüurun təməl elementi olan konsept, insanın dünya haqqındakı bilgisini, təcrübəsini qoruyan, emal edilən, ötürülən dinamik və sərhədsiz çox ölçülü bir struktur kimi qiymətləndirilir.

Müasir rus dilçiliyinə nəzər saldıqda konsept anlayışına, onun termin kimi istifadəsinə, məzmununun izah edilməsinə üç baxış mövcuddur. Birinci baxışın əsas nümayəndəsi S.Stepanovdur. Bu baxışın nümayəndələri konseptə münasibətdə kulturoloji istiqamətə üstünlük verirlər. Konseptə bu cür baxış dilə ikinci dərəcəli, köməkçi vasitə kimi yanaşmadır. Bu baxışda mental sahənin əsas kulturoloji yuvası olan konsept bütün mədəniyyət konseptlərinin məcmusu və onlar arasındakı münasibətləri özündə cəmləşdirir. S.Stepanova görə hər hansısa bir konseptin, qavramın yaranma səbəbi insanların müxtəlif kulturoloji faktlara əlavə məzmun, məna yükləməsi və onun özlüyündə əsas mənadən uzaqlaşaraq fərqli vahid məna ifadə etməsi ilə formalaşır (Stepanov 2019). V.N.Teliya da konsepti insanın ruh və düşüncə dünyasının nüvəsi kimi qeyd edir və bildirir ki, kültür toplum arasında münasibət və konseptlərin vəhdətidir.

S.Stepanova görə konsept anlayış termini ilə oxşar mənalıdır, eyni zamanda anlayış həm də “mənanın həcmi” – konseptlər termini ilə də yaxınlıq təşkil edir. S.Stepanov konseptin müxtəlif xüsusiyyətlərini belə ayırır: 1.“Hərfi məna” ya da “daxili forma”; 2.“Passiv” və “tarixi” qat; 3.Yeni, gerçək və aktiv qat; 4.Yenidən bərpa edilmiş prototip tərəfindən genetik olaraq şərtləndirilmiş çoxqatlı, mürəkkəb struktur; 5.Meta-pozisiya – sözlər və əşyalar üzərində “oynama”; 6.Koqnitiv sərhəd – mücərrədlik sahəsi [10, s. 1].

N.D.Arutyunova, A.D.Şmelov, T.V.Bulgina və digər müəlliflərin əsərlərində müşahidə olunan ikinci yanaşma, konseptin məzmununun formalaşmasında dil işarəsinin semantikasının əhəmiyyətini vurğulayır. Bu yanaşmaya görə, konsept koqnitiv semantikanın vahidi olaraq qəbul edilir.

Üçüncü qrup dilçilər isə konsepti sözün mənasından deyil, onun anlamı ilə insanın şəxsi və ümumi təcrübəsinin birləşməsindən yaranan bir struktur kimi görür. Bu yanaşmada olan dilçilər arasında D.S.Lixaçev, Y.S.Kubryakova kimi alimlər var.

Rus dilçilərinin araşdırmalarında bu üç yanaşmanın nəzərə alındığı və dil və mədəniyyət arasındakı sıx əlaqənin vurğulanaraq konseptlərin yaranması və formalaşmasında dilin rolunun müxtəlifliyinin qeyd edildiyi görülür [7, s. 26].

Psixolinqivistik yanaşma isə konsepti insan zehninə özünəməxsus qanunauyğunluğunda kortəbii şəkildə mövcud olan, təməl koqnitiv və emosional şüurun bir parçası kimi görməkdədir. Linqvopsixoloji aspektdən yanaşma isə konseptin yaranmasının gözlənilmədən baş verdiyini vurğulayır. Nəhayət, A.Vejbitskaya konsepti dünyada olan bir obyekt kimi görür. D.S.Lixaçov isə konsepti insanın yazılı nitqində işlətdiyi mənanın riyazi ifadəsi kimi qəbul edir. V.N.Teliya isə konsepti insan zəkasının məhsulu və buna görə də insanaxas fenomen kimi qiymətləndirir [2, s. 131].

S.Stepanov “yığılmış” və ya “ümumiləşdirilmiş” mətn kimi çıxış edən konseptlərin tam təsvir oluna bilməyəcəyini vurğulayır. Ona görə də, bütün mental konseptlərdə təsvirimizin yalnız müəyyən bir həddə qədər gedə biləcəyini vurğulayır. Bu həddən sonra isə təsvir etmək mümkün olmur və o reallıq sadəcə yaşanır [1, s. 85].

İ.Sternin konsepti metaforik meyvə şəklində strukturlaşdıraraq qeyd edir ki, konseptlərin tipləri məzmun və struktura görə fərqli olsalar da, hər bir konseptin baza layınının olduğunu göstərir. Müəyyən hissi obrazı ifadə edən baza layın üzərinə bəzən daha mürəkkəb konseptlər də, əlavə laylar da qalanır [1, s. 150].

S.Vorkaçev konseptin strukturunda anlayışlı tərtibçi, obrazlı tərtibçi və mənalılıq tərtibçi olan konseptin assosiativ xarakteristikasını – hissələrini qeyd edir.

Dünya mənzərəsinin nüvəsi olan konseptlə bağlı müxtəlif yanaşmalardan aydın olur ki, o, bircinsli olmayan, insanın dünyagörüşü sistemi ilə əlaqəli təsəvvürlərdən ibarət özünəməxsus düşüncələr dəstəsidir. Hər bir konsept çərçivəsində formalaşdığı kültür sisteminin izlərini öz üzərində daşıyır.

stifadə edilmiş ədəbiyyat

1. Rəcəbli Ə. Koqnitiv dilçilik. Bakı: Elm və təhsil, 2021, 304 s.
2. Fərzəliyeva A. Konsept koqnitiv dilçiliyin baza anlayışı kimi // Filologiya məsələləri, № 6, Bakı, 2020, s. 131-140

3. Şükürlü S. “Konsept” məfhumu və müxtəlif yanaşmalar // İpək yolu, № 4, Bakı, 2019, s.126-131
4. Doğan G. Anlamda dolaylılıq // Dilbilim Araştırmaları, 1995, s. 138-151
5. Dohman Ü. Kuramsal yönleriyle bilişsel dilbilim // Uludağ Üniversitesi Fen-Edebiyat Fakültesi Sosyal Bilimler Dergisi, 23(43), Uludağ, 2022, s. 1235-1259
6. Ангелова М. “Концепт” в современной лингвокультурологии // Сборник научных трудов, Выпуск 3, Москва, 2004, с. 3-10
7. Ардашева Т. Лингвокогнитивный анализ концепта “свобода” (на материале русского, английского и французского языков). Ижевск: УГУ, 2012, 210 с.
8. Аскольдов С.А. Концепт и слово // Сборники русская речь, Ленинград, 1928, с. 28-44
9. Степанов Ю. Константы: Словарь русской культуры: 3-е изд. Москва: Академический проект, 2004, с. 42-67
10. <https://cyberleninka.ru/article/n/termin-kontsept-v-sovremennoy-lingvistike.pdf>

Açar sözlər: Kognitiv dilçilik, linqvopsixologiya, konsept, qavram, şüur

Ключевые слова: Когнитивная лингвистика, лингвистическая психология, концепт, восприятие, сознание

Keywords: Cognitive linguistics, linguistic psychology, concept, perception, consciousness.

Konsept linqvistik tədqiqat müstəvisində

Xülasə

İnsan psixikasında təcəssüm edən dünyanın bütün mənzərələrinin və yaddaşın operativ məzmunlu vahidi olan konsept məzmun etibarilə müxtəlif dilçilik məktəblərində anlam, qavram, anlayış terminləri ilə bəzən uyğunlaşa, bəzən isə uyğunlaşmaya bilər. Rus və onun əsasında formalaşan Azərbaycan dilçiliyində konsept anlayışı Amerika və Avropa və onun əsasında formalaşan Türk dilçiliyində də bir sıra termin fərqliliyi ilə özünü göstərir. Rus dilçiliyində konsept və anlayış, qavram terminləri bir-birindən fərqləndirilir. Mentallığın əsas vahidi kimi qəbul edilən konsept dildə təsnifləşdirmə fəaliyyətinin nəticəsidir. Konseptuallaşdırmanın nəticəsi kimi çıxış edən konsept ətraf-ələm haqqındakı biliklərin cəm halının mühafizə olunmasından seçilmiş əlamətlərin fikri təzahürüdür. Konsept insan şüuru kimi həm obyektiv, həm də subyektiv gerçəkliyi özündə birləşdirir və əks etdirir. Konseptin mahiyyəti, strukturu, təsnifatı ilə bağlı müxtəlif görüşlərin müqayisəsi nəticəsində belə qənaətə gəlmək mümkündür ki, onun ifadəsində müxtəlif termin fərqliliyi özünü göstərməsinə rəğmən məzmun etibarilə eyniyyət təşkil edir. Mürəkkəb kognitiv vahid olan konsept müəyyən bir struktura malik olmaqla təfəkkür prosesində fəal rol oynayır.

Концепт в плоскости лингвистического исследования

Резюме

Концепт, представляющий собой единицу с оперативным содержанием всех представлений о мире и памяти, воплощенных в психике человека, в разных лингвистических школах может иногда совпадать, а порой и не совпадать с терминами значения, восприятия и понимания. Понятие концепт, сформированный на основе русского в азербайджанском языкознании, проявляется также в ряде терминологических различий в сформированном на основе американского и европейского в турецком языкознании.

В русском языкознании термины понятие и концепт, восприятие отличаются друг от друга. Концепт, принятый как основная единица ментальности, является результатом классификационной деятельности в языке. Концепт, выступающий как результат концептуализации, представляет собой мысленное проявление избранных признаков из совокупности знаний об окружающем мире. Подобно человеческому сознанию, концепт сочетает и отражает как объективную, так и субъективную реальность. В результате сравнения различных взглядов на сущность, структуру и классификацию концепта можно сделать вывод, что, несмотря на то, что разные термины обнаруживают свои различия в его выражении, по содержанию они одинаковы. Концепт, являющееся сложной когнитивной единицей, имеет определенную структуру и играет активную роль в мыслительном процессе.

The concept in the plane of linguistic research

Summary

The concept, which is a unit with the operational content of all representations of the world and memory embodied in the human psyche, in different linguistic schools can sometimes coincide and sometimes not coincide with the terms of meaning, perception and understanding. The notion of concept formed on the basis of Russian in Azerbaijani linguistics is also manifested in a number of terminological differences in formed on the basis of American and European in Turkish linguistics.

In Russian linguistics, the terms concept and concept, perception are different from each other. The concept, accepted as the basic unit of mentality, is the result of classification activity in language. A concept, acting as a result of conceptualisation, is a mental manifestation of selected features from the totality of knowledge about the surrounding world. Like human consciousness, a concept combines and reflects both objective and subjective reality. As a result of comparing different views on the essence, structure and classification of the concept, we can conclude that, despite the fact that different terms reveal their differences in its expression, they are the same in content. The concept, being a complex cognitive unit, has a certain structure and plays an active role in the thinking process.

Rəyçi: Fil.ü.f.d. dos. Sadiqova Sevda Muradxan qızı

Sevinc Rafiq qızı Ağaməmmədova ²⁵

QEYRİ-MÜƏYYƏN ƏVƏZLİKLƏR: LEKSİK-SEMANTİK VƏ MORFOLOJİ XÜSUSİYYƏTLƏR

Qeyri-müəyyən əvəzlilər əvəzlilərin mənə növləri içərisində özünəməxsusluğuna, obyektə münasibətinə görə seçilir. Bu əvəzlilər hər hansı əşya və əlaməti konkret şəkildə əvəzləmir, onların yalnız ümumi, qeyri-müəyyən əlamət və cəhətlərini ehtiva edir. Əşya və şəxsin ümumi şəkildə adını bildirir, ismin əvəzində işlənir, bəziləri cəm şəkilçisi qəbul etmir.

Qeyri-müəyyən əvəzlilər predmetlər, əlamətlər, miqdar və şəraitin qeyri-müəyyənliyini bildirir. Nitqdə onlar predmet sinfinə aid dominantlara uyğunlaşaraq, öz dominant xarakteristikalarını ən ümumi şəkildə bildirirlər. Azərbaycan dilində qeyri-müəyyən əvəzlilər bunlardır: kimi, kimisi, kimsə, hər kim, heç kim, hər nə, heç nə, biri, birisi, hər bir, hər biri, kəs, filankəs, hamı, hərə, hərəsi, hər hansı və s.

Əvəzliyin mənə növlərinin bölgüsündə rast gəldiyimiz fikir ayrılığına, fikir müxtəlifliyinə qeyri-müəyyən əvəzlilərə münasibətdə təsadüf etmirik. Əvəzlik bir nitq hissəsi kimi dilçilər tərəfindən qəbul edildikdən sonra demək olar ki, yazılan bütün qrammatika kitablarında, türk dillərinin qrammatik quruluşuna həsr edilən əsərlərdə əvəzliyin, bu mənə növü əksər dilçilər tərəfindən qəbul edilmişdir.

Qeyri-müəyyən əvəzlilərə münasibətdə bəzən fikir ayrılığına səbəb olan cəhətlər də vardır. Bəzi dilçilər: K.Maytinskaya, M.Yusifov və b. Qeyri-müəyyən əvəzlik adı altında ümumilik bildiren sözləri, təyin və inkar əvəzlilərini də vermişdir. Bu isə qeyri-müəyyən əvəzliyin spesifikasına cavab verməyən sözlərin hesabına bu həmin mənə növünün süni surətdə genişləndirilməsinə gətirib çıxarır. Qeyri-müəyyən əvəzlilər, adından da göründüyü kimi, şəxsə və əşyaya münasibətin yalnız müəyyənlik və qeyri-müəyyənliyinə görə bölünür. Qeyri-müəyyən əvəzlilərə olan səhv münasibətlərin biri də bu əvəzliyin sırasına bir çox qeyri-müəyyənlik bildiren sözlər qeyd-şərtsiz daxil edilməsidir. Qeyri-müəyyən əvəzlilərin tutumunun dəqiqləşdirilməsində çətinliyə səbəb olan və dilçilərin fikirlərini yayındıran məsələlərdən biri də bu tipli əvəzlilərin ümumi qeyri-müəyyənlik kateqoriyasını yaratmaqda mühüm rol oynamasıdır. Qeyri-müəyyənlik kateqoriyası, sözün geniş mənasında, başa düşülməlidir. Bu kateqoriyanın sərhədini düzgün dəqiqləşdirmək üçün sözün əsl mənasında müəyyənliklə qarşılaşdırma aparmaq lazımdır. Çünki insan təfəkküründə müəyyənlik olmasa, ona nisbətən qeyri-müəyyənliyi təsəvvür və izah etmək olmaz. Bəzən qeyri-müəyyənliyi məntiqi kateqoriyalarla eyniləşdirirlər. Müəyyənlik və qeyri-müəyyənliyin insan təfəkkürü ilə bağlılığı şübhəsizdir. Lakin insan təfəkküründə olan hansısa xüsusiyyətlər öz ifadəsini qrammatik vasitələrlə təzahür etdirir. Qeyri-müəyyənlik məfhumuna iki cəhətdən yanaşmaq lazımdır. Geniş ya dar mənada. Sözün geniş mənasında qeyri-müəyyənlik dedikdə dildə olan ümumi qeyri-müəyyənlik nəzərdə tutulur. Sözün dar mənasında qeyri-müəyyənlik dedikdə isə bu kateqoriyanın dildə ifadə vasitələrindən biri olan əvəzliyin qeyri-müəyyən mənə növü dərk edilir.

Qeyri-müəyyənlik kateqoriyası dilimizdə zəngin ifadə vasitələrinə malikdir. Dilimizdə onun xüsusiyyətlərini ifadə etmək üçün bəzən morfoloji, bəzən sintaktik vasitələrdən də istifadə olunur. Bu kateqoriya həm leksik, həm morfoloji və həm də sintaktik vahid kimi bu iki sahənin bir-biri ilə daha qarşılıqlı əlaqəsinə kömək edir. Qeyri-müəyyənlik kateqoriyası ismin halları, say, əvəzlik, felin növləri, kəmiyyət şəkilçiləri, zərflər, sifət, söz birləşmələri, sadə cümlələr vasitəsi ilə ifadə oluna bilər. Bu saydıqlarımızdan da göründüyü kimi, qeyri-müəyyənlik kateqoriyasının ifadə vasitələrindən yalnız biri əvəzlilərdir. Bunlardan (əvəzlilərdən) isə qeyri-müəyyənliyi ən çox ifadə edəni qeyri-müəyyən əvəzlilərdir. Belə dolaşılıq, yeni kateqoriya və onun ayrı-ayrı ifadə vasitələrinin sərhədinin düzgün dəqiqləşdirilməməsi bəzi müəlliflərin qeyri-müəyyən əvəzlik olmayan sözlərin də bu sıraya daxil etməsi ilə nəticələnmişdir.

Əvəzlik haqqında yazılan maraqlı əsərlərdən biri də S.Hüseynovaya məxsusdur. Müəllif “hər” sözünü həm təyin, həm də işlənmə xüsusiyyətindən asılı olaraq qeyri-müəyyən əvəzlik adlandırır. Bizcə, bu söz üslubi məqamda qeyri-müəyyənlik bildirsə də, yenə də təyini əvəzliyidir. Bu o deməkdir ki, üslubi imkan sintaktik vəzifənin yeni şəraitdə başqa funksiyaya keçməsi sözün morfoloji bazisinin dəyişməsinə səbəb ola bilmir. Bizə elə gəlir ki, bir söz yalnız bir mənə növünə, bir nitq hissəsinə aid ola bilər. Müəyyən şəraitdə qazandığı xüsusiyyət, onun funksiyasıdır. Buna görə də hər sözünün həm təyin, həm də qeyri-müəyyən əvəzlik adlandırılmasına əsas yoxdur.

“Bəzi” sözünə də münasibət müxtəlifdir. Bir çox əsərlərdə bu əvəzliyi təyin, digərlərində qeyri-müəyyən, üçüncülərdə isə həm qeyri-müəyyən, həm də təyin əvəzliyi, kimi göstərilir. Bəzi sözündən əmələ gələn bəzisi, bəziləri substantivləşərək qeyri-müəyyən əvəzlik kimi çıxış edə bilər. Məs: Bəzisi yararsız hala düşmüşdü. Bəziləri müsabiqənin qalibi ola bilmədi. Bu həm də təyin əvəzliyinin substantivləşməsidir. İsmi morfoloji əlamətini qəbul etmişdir.

Qeyri-müəyyən əvəzlilər sırasına bəzən “bir adam, bir kişi, bir şəxs, hər kişi, hər yetən, hər kəs, hər insan” sözlərini də daxil edirlər. Biz bu tipli sözlərin I növ təyini söz birləşməsi şəklində formalaşdığını qəbul etməyin tərəfdarıyıq. Qeyri-müəyyənlik bildirmək cəhətdən isə I növ təyini söz birləşməsi şəklində olan bu tipli ifadələr ümumi qeyri-müəyyənlik kateqoriyasını ifadəçisi kimi çıxış edə bilər. M.İslamov mən-sən; məndən-səndən, onu-bunu, o-bu” sözlərinin qoşa işlənərək qeyri-müəyyən əvəzlik əmələ gətirdiyini qeyd edir. Lakin bu sözlər qeyri-müəyyənlik mənası bildirsələr də, qeyri-müəyyən əvəzlik deyildir. Bunlar qoşa işlənən şəxs əvəzliləridir.

Nə sual əvəzliyi müxtəlif hal şəkilçiləri qəbul edərək qeyri-müəyyən əvəzlik kimi çıxış edir. Məs.: Dərədə gizlənən polkovnik nəyi isə xatırlayıb durduğu yerdə tir-tir əsir, dişləri bir-birinə dəyirdi (S.Vəliyev).

Y.Seyidov kimsə, nəşə qeyri-müəyyən əvəzlilərini kim isə, nə isə əvəzlilərindən fərqləndirmiş və yazmışdır: "...kimsə, nəşə formaları ilə kim isə, nə isə formaları arasında həm zahiri, həm də mana baxımından ciddi fərq var. Kim isə, nə isə formaları iki sözdən ibarət olduğu halda, kimsə və nəşə sözləri bütövlükdə yeni forma, yeni məzmun olmuşdur və sadələşmişdir". Müəllif belə sözlərin məna bir-birini əvəz etmədiyini vurğulayır. Nə isə bu divarlar arasına düşmənin içinə sizi tək buraxmağa qorxuram.

Hərə sözü istər Azərbaycan ədəbi dilində, istərsə də şifahi danışiq dilimizdə bol-bol işlənir. Onun klassik ədəbi dilimizdə də çox işləndiyini qeyd edən S.Əlizadə bu sözü təklik, yaxud hissə bildirən qeyri-müəyyən əvəzliyə daxil etmişdir. Qeyd etdiyimiz kimi, "hərə" qeyri-müəyyən əvəzliyi dildə çox işləkliyə malikdir. Qalmalıyıqsa, hərə bir yana qaçıb başını qurtarsın.

Bu sözün mənsubiyyət şəkilçisi qəbul edərək qeyri-müəyyən əvəzlik kimi çıxış etməsi maraqlıdır. Hərə sözü mənsubiyyət şəkilçisini aşağıdakı vəziyyətdə qəbul edir.

- I şəxs tək – I şəxs cəm hərəmiz
- II şəxs tək – II şəxs cəm hərəniniz
- III şəxs tək hərəsi – III şəxs cəm

Yuxarıdakı dəyişmədən görürük ki, "hərə" qeyri-müəyyən əvəzliyi I, II şəxsin tək, III şəxsin cəminin mənsubiyyət şəkilçisini qəbul edə bilmir.

"Hərə" qeyri-müəyyən əvəzliyi ismin bütün hal şəkilçilərini qəbul edə bilir: hərənin, hərəyə, hərəsini, hərədə, hərədən.

Mənsubiyyət şəkilçisi qəbul etdikdən sonra da "hərə" qeyri-müəyyən əvəzliyi hallana bilir: hərəsinin, hərəmizə, hərəninizə, hərəsində, hərəmizdə

Hamı əvəzliyi özünün ilkin leksik-semantik mənasına görə ümumilik bildirir. Tarixən təyin əvəzliyi kimi çıxış etsə də, dilin indiki inkişaf mərhələsində ümumiləşdirici söz kimi çıxış edir. Artıq ümumiləşdiricilik bildirmək xüsusiyyəti təyinediciliyi üstələmişdir. Əvvəlki mənasından uzaqlaşaraq toplu və ümumilik mənasına xidmət edir. Bizə belə gəlir ki, bu əvəzliyi qeyri-müəyyən əvəzlilərin sırasında vermək daha məqsədəuyğundur.

Çoxu, çoxusu qeyri-müəyyən əvəzliyi də çoxluq, həm də qeyri-müəyyənlik ifadə edən sözdən əmələ gəlir; həm əşya, həm də şəxs bildirir. Bu əvəzlik də biri, birisi qeyri-müəyyən əvəzliyi kimi hallanır, lakin mənsubiyyət və cəm şəkilçisi qəbul edə bilmir. Çoxu əvəzliyi mənsubiyyət şəkilçisindən əvvəl kəmiyyət şəkilçisi qəbul edə bilər: çoxları.

Kim isə. Bu qeyri-müəyyən əvəzlik "kim" sual əvəzliyi və isə sözünün yanaşı işlənməsi nəticəsində əmələ gəlir. Kim isə qeyri-müəyyən əvəzliyində birinci hissə hallanır, isə sərbəst işlənir, o hallanmır, kim sözünə qoşularaq qeyri-müəyyən əvəzlilər yara da bilir.

- A. Kim isə
- Y. kimin isə
- Yön. Kimə isə
- T. kimi isə
- Yer. Kimdə isə
- Ç. Kimdən isə

... filosof kimi hərəkətinə baxaraq, fikrə dalırkən, həyətdən kim isə çox həzin bir səslə oxuyur. (C.Cabbarlı)

Kimsə. Kim sual əvəzliyi isə sözünün qısaltılmış forması ilə işlənərək "kimsə" qeyri-müəyyən əvəzliyini əmələ gətirir. "Kimsə" qeyri-müəyyən əvəzliyi "kim isə" formasından daha çox işləkdir. Müasir dildə çox işləndiyi kimi tarixən də ədəbi dildə çox işlək olmuşdur. Həç kəs əlini işə vurmayacaqdır, kimsəni də buraya buraxmayacağıq, vəssalam (C.Cabbarlı)

Hamı, hamısı qeyri-müəyyən əvəzliyini bəzən ümumiləşdirici, bəzən təyin, bəzən isə həm təyin, həm də qeyri-müəyyən əvəzliyə aid edirlər. Bizə belə gəlir ki, hamı sözü qeyri-müəyyənlik bildirir və bu qeyri-müəyyənlikdə bir ümumiləşirmə qabiliyyəti də vardır. Hamı sözü təyin əvəzliyi kimi işlənərək konkretləşdirmə, təyinetmə bacarığına malik deyil. Bu söz bəzən həmcins üzlərdə işlənir. Bu zaman qeyri-müəyyən əvəzlilərdə olduğu kimi özündən sonra izahedici, konkretləşdirici sözlər qəbul edə bilir. Bu qeyri-müəyyən əvəzlik hallanır, mənsubiyyət və kəmiyyət şəkilçilərini məhdud şəkildə qəbul edə bilir, ancaq cəm şəkilçilərini qəbul edə bilmir. Dialektlərdə bəzən bütün sözünün sinonimi kimi işlənir, bu zaman o qeyri-müəyyənlikdən çox təyin əvəzliyinə yaxınlaşır. Ədəbi dildə isə bu şəkildə işlədilmir.

İstifadə edilmiş ədəbiyyat

1. Cabbarlı, C. Əsərləri 4 dörd cildə, II cild, Bakı: Şərq-Qərb, 2005, 360 s.
2. Hüseynzadə, M. Müasir Azərbaycan dili. III hissə. Morfologiya. Bakı: Şərq-Qərb, 2007, 280 s.
3. Kazımov, Q.S. Müasir Azərbaycan dili. Morfologiya. Bakı: Elm və Təhsil, 2010, 399 s.
4. Xəlilov, B. Müasir Azərbaycan dilinin morfologiyası. Bakı: Elm, 2007, 354 s.
5. Xəlilov, B. Müasir Azərbaycan dilinin morfologiyası. Bakı, 2016, 352 s.
6. Şahbazova, Z. Azərbaycan dilində əvəzlilər. Bakı: Ulu, 2007, 334 s.

Açar sözlər: Əvəzlik, qeyri-müəyyən əvəzlilər, hamı, hərə, kimsə, nəşə, çoxu

Key words: Pronouns, indefinite pronouns, everyone, every, someone, something, most

Ключевые слова: Местоимение, неопределённые местоимения, каждый, каждый, кто-то, что-то, большинство

Qeyri-müəyyən əvəzlilər: leksik-semantik və morfoloji xüsusiyyətlər

Xülasə

Məqalədə Azərbaycan dilçiliyinin də əvəzliyin məna növlərindən biri olan qeyri-müəyyən əvəzlilərin leksik

semantik xüsusiyyətləri nəzərdən keçirilir. Qeyri-müəyyən əvəzlilər cümlə daxilində ümumi məna kəsb edərək əşyanı ümumi, qeyri -müəyyən şəkildə özündə ehtiva edir. Qeyri-müəyyən əvəzlilər predmetlər, əlamətlər, miqdar və şəraitin qeyri-müəyyənliyini bildirir. Belə əvəzlilərə hamı, hərə, bəzi, çoxu, hər kəs, hər nə, bütün və s.

Qeyri-müəyyən əvəzlilərə münasibətdə bəzən fikir ayrılığına səbəb olan cəhətlər də vardır. Qeyri -müəyyən əvəzlilərin ifadə vasitələrin sərhədinin düzgün dəqiqləşdirilməməsi bəzi müəlliflərin qeyri-müəyyən əvəzlilik olmayan sözlərin də bu sıraya daxil etməsi ilə nəticələnmişdir.

Indefinite pronouns: lexical-semantic and morphological features

Summary

In the article, the lexical semantic features of indefinite pronouns, which are one of the meaning types of pronouns in Azerbaijani linguistics, are considered. Indefinite pronouns have a general meaning within the sentence and contain the object in a general, indefinite way. Indefinite pronouns indicate the uncertainty of objects, signs, quantity and conditions.

Indefinite pronouns are sometimes controversial. The fact that the boundary of the means of expression of indefinite pronouns is not correctly defined has resulted in some authors including words that are not indefinite pronouns in this order.

Неопределенные местоимения: лексико-семантические и морфологические особенности

Резюме

В статье рассматриваются лексико-семантические особенности неопределенных местоимений, которые являются одним из смысловых типов местоимений в азербайджанском языкознании. Неопределенные местоимения имеют общее значение внутри предложения и содержат объект в общем, неопределенном виде. Неопределенные местоимения указывают на неопределенность предметов, признаков, количества и условий.

Неопределенные местоимения иногда вызывают спор. Тот факт, что границы средств выражения неопределенных местоимений не определены правильно, привел к тому, что некоторые авторы включают в этот порядок слова, не являющиеся неопределенными местоимениями.

RƏYÇİ: dos. S.ASbbasova

Кулиева И.Л., Садыхова М.М.
**МЕТОДИЧЕСКИЕ ПОЛОЖЕНИЯ, РАСКРЫВАЮЩИЕ КАТЕГОРИЮ
 КОММУНИКАТИВНОСТИ**

В современной педагогической литературе вопрос о выделении ведущей категории рассматривается в качестве особо важного и перспективного. Теория – это система научного знания, описывающая и объясняющая некоторую совокупность знаний и сводящая открытые в данной области закономерные связи к единому объединяющему началу.

Таким объединяющим началом выступает коммуникативность. Коммуникативность предполагает, что содержание обучения ориентировано на общение и потому определяется не грамматикой, а природой самого общения. Общение же включает аспекты культуры, личности и общества, речевого поведения носителей языка, процессов, имеющих место при передаче и восприятии высказываний.

Коммуникация – это все то, что говорящие и пишущие могут означить, а слушающие и читающие понять и соответствующим образом отреагировать. К ней относится передача и получение информации, установление контактов, воздействие на собеседника и т.д., Главным средством коммуникации выступает язык; другие средства (жесты, мимика, телодвижения и др.) играют дополнительную роль.

Тот факт, что коммуникативная направленность учебного процесса есть главная ведущая тенденция методики наших дней вряд ли сейчас является спорным. Эта тенденция родилась не сегодня и не вчера, попытки приблизить процесс обучения по его характеру к процессу коммуникации предпринимались давно и были чрезвычайно полезны, ибо развили у преподавателей и обучающихся вкус к коммуникативному обучению.

Важнейшими методическими положениями являются следующие:

- практический характер целей и учет их типологии в обучении;
- речевая направленность учебного процесса;
- функциональный подход к отбору и организации языкового материала;
- ситуативно-тематическое представление учебного материала;
- изучение лексикологии на синтаксической основе;
- концентрическое расположение учебного материала и этапность в обучении.

Факторами, определяющими сущность этих положений являются: цели обучения иностранному языку, речевая деятельность, взаимодействие изучаемого языка с родным языком учащихся.

Содержание и сущность этих положений подтверждается критическим научным анализом многовекового опыта обучения языкам.

В наших условиях, т.е. в условиях языковой среды основные цели и задачи – дать учащимся возможность владеть русским языком настолько, чтобы они могли с первых шагов начать изучение своей специальности, чтобы свободно общались на русском языке, могли понимать лекции, могли читать специальную литературу и в дальнейшем писать курсовые дипломные работы. Естественно, что такого рода широкие цели определяют содержание и саму организацию работы в обучении русскому языку, уточняют промежуточные цели на каждом из этапов обучения.

Практика показала, что при изучении материала, нужного для расширения представления о системе изучаемого языка, учащиеся не ощущают роста умений и навыков, если преподаватель увлекается такими приемами как исторические экскурсы, теоретизированными объяснениями студенты теряют интерес к языку, начинают воспринимать его не как средство общения, а как собрание правил и изолированных слов.

Конкретные цели обучения, связанные с определёнными видами речевой деятельности, подчиняют себе разные стороны учебного процесса, включая используемый учебный материал. Если работа на уроке согласована с целью, ради которой учащийся сел за парту, она плодотворна и интересна. Успех выпадает на долю тех учителей, которым удастся наиболее глубоко осознать цели обучения и найти эффективные пути к их достижению.

Речевая направленность учебного процесса предполагает активное использование языка в целях общения, письменного и устного обмена знаниями, мыслями, информацией и т.д. Она же обеспечивает развитие практических навыков владения русским языком в различных целях и повышение интереса учащихся к предмету «русский язык как иностранный». Речевая направленностью – это такой путь обучения, при котором лексические, грамматические и фонетические навыки формируются параллельно с речевыми навыками и коммуникативными умениями, ориентируют учащихся на включение в непосредственный акт общения между собой (или с преподавателем). Именно поэтому, реализуя принцип речевой направленности, педагоги, авторы учебников стремятся освободить учебные материалы от избыточной, ненужной теории. Например, изучение глаголов движения и форм падежей существительных в значении направления проводится по вопросам (куда? откуда?) в теме «Транспорт» («поход», «поездка» и т.д.).

Коммуникативная направленность выдвигает на первый план функциональность описания языка. **Функциональный подход к отбору и организации языкового материала** предполагает использование в практике обучения неродному языку такой организации обучения языковым средствам, при которой в центре внимания оказываются особенности их функционирования во взаимодействии с элементами разных уровней, участвующими в передаче смысла высказывания.

Функциональный подход учитывает реальность при изучении второго языка: у учащихся есть намерение

мысли, чувства, переживания, которые он хотел бы выразить, и которые уже привык выражать на родном языке, но пока не знает, как это можно сделать, как сказать по-русски. И принцип «от содержания - к форме выражения» поможет осуществить выбор необходимых речевых средств.

Например, с помощью каких средств можно ответить на вопрос «где?» - определить местонахождение предмета или пребывание лица (в институте, на улице, в магазине; на уроке, на семинаре). Как мы ответим на вопрос «какой?» Какой словарь? - Русско-английский; Какая улица? - Проспект Н.Нариманова; Какая книга? - «Герой нашего времени».

В грамматике, построенной таким образом не дается парадигматических рядов определённых частей речи (Им.п. стол, Род.п. стола... , Им.п. я, дат.п. мне и т.д.) а строятся ряды различных форм объединённых одним значением. (Например, значение времени (в час, в субботу, зимой, вечером, на прошлой неделе) и т.д. Таким образом осуществляется функциональное представление грамматических явлений (от функции грамматического явления к форме его выражения).

Способ и подача грамматического материала диктуется, с одной стороны, грамматической сочетаемостью различных частей речи, с другой стороны, требованием обслужить определённую тему (ситуацию).. Например, переходные глаголы сочетаются с винительным падежом имени существительного и местоимение в значении прямого объекта действия (вижу брата, тебя, почту; покупаю ручку, карандаш, молоко; пишу письмо, статью, рассказ) Или семантическая группа глаголов мысли; речи сочетается с предложным падежом с предлогом «о» и изъяснительным придаточным предложением (рассказываю о брате, что брат учится в школе, как я учусь и т.д.), глаголы движения в сочетании с винительным падежом естественнее всего обслуживают тему «Транспорт», «Путешествие». Это обстоятельство дает возможность таким образом упорядочить темы, чтобы одно грамматическое явление довольно долго оставалось в поле зрения учащегося, не перемежалось с другими формами имени, не смешивались с ними. Это помогает лучшему усвоению данной грамматической темы.

Таким образом, функциональный подход к отбору материала сводится к выделению важнейших сфер коммуникации, которые определяют установление коммуникативных потребностей, типов речи, отражающихся в определенных речевых интенциях, (намерениях, замыслах); действиях, текстах. Именно поэтому в практических курсах русского языка для иностранцев **не соблюдается** линейное расположение уровней языка (фонетика -морфология- синтаксис), классов слов (существительное - прилагательное...) и грамматических значений (Им.п., Род.п., Дат.п. и т.) инфинитив глагола - прошедшее время - настоящее - будущее) и т.д.

В одном уроке могут объединяться разно - аспектные грамматические явления. Так, для констатации факта. «Он хорошо говорит по-русски», - необходимо вовлечь в одновременное изучение категории местоимения, глагола и наречия.

Следовательно, очередность изучения языковых фактов, их выбор, группировка и объяснение подчиняются требованиям практического общения.

Неизбежная разрозненность вроде бы мешает увидеть упорядоченную и обобщенную систему языка. Это противоречие преодолевается выделением в учебном процессе специальных этапов обобщения, формами которых выступают повторительные уроки, уроки-обобщения, сопроводительные и систематизирующие курсы грамматики.

Ситуативно-тематическая организация учебного речевого материала - одно из существенных применений категории коммуникативности. Автоматизация речевых навыков и коммуникативных умений происходит быстрее, легче и увереннее, если процесс овладения языком максимально приближен к реальной коммуникации. Естественная речь осуществляется в конкретной обстановке - ситуации общения, типы высказываний вызываются определенными ситуациями. Характер ситуации (место, время, отношения собеседников и пр.) определяет цель высказывания, выбор языковых средств, эмоциональную окраску, «провоцирует» форму и тип речи, содействует развитию содержательного общения на чужом языке.

Ситуативность необходима также и как способ речевой стимуляции, и как условие развития речевых умений с присущими им целенаправленностью, продуктивностью.

Из-за исключительной роли ситуативности перед преподавателем постоянно стоит задача создания на уроках атмосферы непринуждённого общения, собеседования, обмена мнениями. Действительность в учебных ситуациях должна быть воссоздана таким образом, чтобы стимулировать личностные высказывания учащихся, выражать их собственное «я», поэтому в состав грамматического материала уже начального этапа обучения включаются единицы, не составляющие основное, типовое в системе русского языка. Это прежде всего предложения типа: «Сколько стоит билет?», «Мне двадцать лет», «У меня болит зуб», «У меня есть словарь» и т.д. И многочисленные слова, широко употребляемые в речевом общении: «Спасибо», «Пожалуйста», «Ничего», «Спокойной ночи» и т.д.

На начальном этапе такой материал рассматривается как единичное явление, подлежащее запоминанию целиком или с вариациями одного члена («Мне 20 лет», «Ему 20 лет», «У меня нет словаря (книги)», подобно тому, как запоминаются отдельные лексические единицы. И только на продвинутом этапе обучения они войдут в определённую грамматическую систему. Так как же, каким образом установить (и преподать) связи между типом ситуации и предметом коммуникации, с одной стороны, и работой над средствами их языкового оформления, - с другой.

Этому способствует изучение лексики и морфологии на синтаксической основе. Коммуникативность проявляется в таком членении и представлении языкового материала, которое адекватно применению языка в жизни.

Законченная мысль воплощается в предложении; в нем и через него оживают, обретают силу слова и формы, становясь коммуникативными. То, что слова несут конкретную, коммуникативную информацию, лишь, будучи включенными в предложение, можно показать на следующем примере: «преподаватель, урок, вести». В таком порядке и представлении они не передают никакого сообщения. Если же мы их перестроим: «Преподаватель ведёт урок», то получим коммуникативно ценное предложение. Сперва рассматривается общая коммуникативная установка высказывания, затем особенности его структуры, сперва синтаксические роли (функции), в частности «синтаксис падежей» а затем их морфологическое выражение с помощью тех или иных окончаний. В этой градации последовательностей нашло свое отражение и понимание предложения как минимальной единицы обучения.

Такое методическое решение базируется на реальности того, что из всех уровней языка (фонетика, морфология, лексика, синтаксис), синтаксис непосредственно связан с процессом коммуникации, а другие уровни принимают участие в процессе коммуникации только с его помощью, т.е. лексика и морфология становятся значимыми лишь при условии «выписывания» их в семантико-синтаксические структуры.

Встречаясь с грамматикой, лексикой в действии с высказываниями, учащийся приобретает способность автоматически воспроизводить нужную форму в нужном контексте.

Таким образом, пользование языком возможно именно тогда, когда достоянием учащегося становятся отдельные формы слова, словосочетания, типы предложений, непосредственно и органично связанные с фрагментом действительности, ими обсуждаемым и важным для коммуникативных нужд учащихся.

Преподавать такой сложный предмет как язык суммарно невозможно. Овладение им может быть успешным лишь в том случае, если учебный материал предварительно подвергнется распределению на последовательные стадии и разделы в рамках полного курса обучения. **Это распределение конечных и промежуточных целей и разнородного по характеру учебного материала осуществляется применительно к учебному предмету «Русский язык как иностранный» в концентраторах и этапах обучения.** Число выделяемых концентраторов и этапов зависит от целеустановок. Так, в вузовском курсе обучения русскому языку иностранцев выделяют начальный, основной и продвинутый этап обучения.

Принципиально важен в обучении начальный этап. Он закладывает основы языкового знания, меньше всего подвергается влиянию конечной цели изучения языка, он не зависит от специализации студентов. Этот этап требует особо строгого отбора учебного материала, тематики, речевых образцов, лексики и их расположения, последовательности, повышенного внимания к упражнениям, обеспечивающим активные навыки устной и письменной речи, чтения и письма при минимальном количестве необходимых слов.

Методически неправомерно выделять начальный этап через временные рамки. В какие сроки будет достигнута цель зависит от качества учебника, условий обучения, индивидуальных способностей учащихся, мастерства преподавателя и пр. Концентризм предполагает повторение знакомой лексики в новых тематических текстах. Иное дело, когда в связи с совершенно новой темой вводится определенное количество новой лексики, без которой по данной теме коммуникация невозможна.

Концентрическое введение учебного материала - от элементарного к более сложному, от легкого к трудному, от уже усвоенного к новому, неизвестному-позволяет учащемуся с первых же шагов обучения строить живые русские фразы, начиная с элементарных и действуя по принципу их развёртывания. В рассмотренном методическом положении реализуется и сочетание тренировки с речевой практикой. Малый объем учебного материала компенсируется увеличением количества комбинаций.

На сегодняшний день в преподавании русского языка как иностранного существует ряд требований:

- изучать язык значит овладеть техникой языковой коммуникации, а не приобретать знания о языке;
- в обучении обязательно достигается единство аспектного и комплексного подходов, вовлекаются пояснения, обобщения и комментарии лингвистического и социокультурного, страноведческого характера;
- путь к овладению техникой языковой коммуникации лежит через упражнения в разных видах речевой деятельности, а не через зазубривание слов, парадигм и грамматических правил;
- обучать надо тому языку, на котором говорят его носители, а не некоему «учебному жаргону»;
- устной речи надо обучать с помощью звуков, а не через посредство письма, практиковаться прежде всего в говорении и слушании;
- вся программа обучения строится с возможно более полным учетом соотношения изучаемого и родного языка учащихся.

Выполнение этих требований ставит целью:

- 1) понимание живой иностранной речи;
- 2) умение вести на иностранном языке несложную беседу;
- 3) умение самостоятельно читать современную иностранную книгу средней трудности литературного или научно-популярного содержания и общее ознакомление с духовной жизнью и культурой народа, язык которого изучается.

Литература:

1. Колшанский Г.В. Проблемы коммуникативной лингвистики // Вопросы языкознания. М., 1979, №2

2. Рейнмакова Л. Коммуникативные упражнения по синтаксису русского языка. Практикум, 1981
3. Вятютнев М.Н. «О методах обучения языком». Русский язык в национальной школе», 1970, №6
4. Багрецов В.Н. «Некоторые принципы отбора учебного материала для обучения на иностранном языке с позиций структурно-коммуникативного подхода». «Вопросы лингвистики и методики преподавания иностранных языков», Свердловск, 1970
5. Реферовская Е.А. «Коммуникативная структура текста в лексико-грамматическом аспекте». Л., 1989
6. Пассов Е.И. «Основы коммуникативной методики обучения иноязычному общению». М., 1989

RƏYÇİ: dos.L. Ələkbərova

Ruhəngiz Abiyeva²⁶AZƏRBAYCAN ƏDƏBİYYATINDA ALLEQORİYA VƏ JANR XÜSUSİYYƏTLƏRİ
(Q.Zakirin yaradıcılığı əsasında)

Alleqoriya və təmsillərin ilk nümunələri eramızda yeddi əsr əvvəl Assuriya-Babildə yaranmış həkim Axikar haqqında olan Assuri dastanındakı təmsillər, sonra qədim Yunanıstana sirayət etmiş və məşhur Ezop alleqoriya və təmsillərində daha çox şöhrət qazanmışdır. Eramızdan 5-6 əsr əvvəl qədim yunan təmsilçisi ləqəbini alan Ezop bir çox alleqoriya və təmsillərin müəllifi hesab edilir. Onun təmsilləri kəskin satirik məzmun daşıyaraq eyni zamanda nəsihətamiz - didaktik məzmunla malik olmuşdur. O, fikirlərini məcazi, üstüörtülü ehyamla ifadə etsə də, əslində, insanlar arasında mövcud olan münasibətləri, cəmiyyətin hakim və məhkum təbəqələri arasında olan ziddiyyətləri açıb göstərmişdir.

Sonralar, eramızın I əsrində yaşayıb-yaradan Latın şairi Fedr özünün yazdığı təmsillər haqqında belə deyir: “Ezop təmsil üçün ən adi şeylərdən istifadə etmiş və ağıllı məsləhətlərlə yaxşı yaşamağı təbliğ etmişdir. Mən isə heyvanları və ağacları da nitqləndirib onların vasitəsilə həm güldürdüm, həm də düşündürdüm. Təmsilləri yazanım kim olduğunu axtarmaqdansa, onların əsl mənasını dərk etmək lazımdır” [1, s. 4].

Qoca Şərq də dərin məzmunlu alleqoriya və təmsil yaratmaqda Avropadan geri qalmadığı aydın görünürdü. Eramızın əvvəllərində Qədim Hindistanda yaranan məşhur “Pañçatantra”nın (Beşlik) bütün Yaxın və Orta Şərqdə səs salması buna sübut ola bilər. Əsərdə maraqlı rəvayətlər, heyvanların dilindən söylənən hikmətli sözlər öz əksini tapmışdır. Həmin rəvayət və sözlər Sasani imperiyasında “Kəlilə və Dimnə” əsəri vasitəsilə yayılmışdır. Onu qeyd edək ki, əsər ərəb, latın, alman, rus, ingilis və başqa dillərə tərcümə edilmiş, eyni zamanda İranda “Ənvari-Süheyli”, Türkiyədə “Himayunnamə” adı ilə şöhrət qazanaraq məzmunu hər xalqın öz ənənə və zövqünə uyğun olaraq yeni rəvayət, təmsil və hadisələrlə zənginləşdirdi. Daha sonralar “Kəlilə və Dimnə” əsərinin bir çox hekayət, rəvayət və təmsilləri məşhur “1001 gecə” və “Tutinamə” abidələrinə köçürüldü.

Alleqoriya və təmsil janrının ən azı 2500 illik tarixə malik olduğunu nəzərə alaraq onu da vurğulamaq lazımdır ki, təsiri Yaxın və Orta şərq klassiklərinin əsərlərindən də yan keçməmişdir. Bu təmsillər Sənan Qəznəvi (XI əsr), Əttar Nişaburi (XIII əsr), Cəlaləddin Rumi (XIII əsr) kimi bir çox fars dilli şairlərə qida vermişdir. Həmçinin Xaqani Şirvani, Nizami Gəncəvi, Füzuli, Qasımbəy Zakir, Abbasquluğa Bakıxanov, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq kimi bir sıra Azərbaycan mütəfəkkirlərinin bu janrdan istifadə etdiklərinin şahidi oluruq. Məhz buna görədir ki, əksər xalqların təmsil janrları çox zaman eyni sujetə müraciət edərək bir-birinə bənzəyən səyyar təmsillər yaratmışlar. Tədqiqatlara əsasən, belə hesab edə bilərik ki, alleqoriya və təmsil ədəbi janrlar içərisində ən çox səyyar mövzulardır. Bütün xalqların yaratdığı təmsillərdə tülkü-hiyələgər, canavar-qanıçən, zalım, ayı -axmaq, dovşan - qorxaq, qarğa - ziyankar kimi qələmə verilməsi bunun bariz nümunəsidir. Müasir cizgi filmlərində də bu motivlər müəyyən dəyişiklərlə öz əksini tapmışdır.

Bir sıra mənbələrdə alleqoriya - məcazi ifadə növlərindən biri kimi dəyərləndirilir. Eyni zamanda alleqoriyanın simvola oxşadığını, aralarında yaxınlıq olduğunu da qeyd edənələr var. Alleqoriya müstəqil bir əhəmiyyət daşımayan və məcazi ifadə üçün işlədilən bir sürətdir. Ta qədimdən alleqoriya konkret bir ədəbi növə məxsus olmamışdır. Bir qayda olaraq bədii ədəbiyyatın ən müxtəlif növ və janrlarında özünü gerçəkləşdirmişdir. Bu baxımdan onun hələ antik dövrdən poeziya və nəsrə yanaşı, həm də dramatik əsərlərdə bədiiləşməsi xarakterikdir [2, s. 12-14].

Qeyd etməliyik ki, təmsil janr olmaqla yanaşı klassik ədəbiyyata bədiiyyat və mənə gözəlliklərinə xidmət edən poetik forma və gözəlliklərinə xidmət edən poetik forma kimi də daxil olmuş ən önəmli bədii vasitələrdəndir. O, nəsr və nəzmdə işlənən elə poetik vasitədir ki, burada müəyyən bir cümlə və ya ifadə, zərbi-məsəl və yaxud hikmətamiz söz şəklində verilir və fikrin estetik gözəllik və məzmununun gücləndirilməsinə xidmət edir.

Buradan aydın görünür ki, təmsilin özündə alleqoriya bir ədəbi vasitədir. Alleqoriya fikrin gerçəkləşdirilməsində, mücərrəd düşüncənin konkretləşdirilməsində, yaxud real həyat hadisələrinin obrazlı dillə şərti-metaforik fiqurların timsalında təsviri üçün əlverişli vasitə, bədii tərzdir. [2, s. 28]. Təkcə təmsillərdə deyil, poemalarda, nağıllarda, dramalarda da alleqoriya işlədilir.

Biz məqaləmizdə Qasım bəy Zakir yaradıcılığında təmsillər və onların tərkibində alleqoriyadan bəhs edəcəyik.

Q.Zakir yaradıcılığında satiralar xüsusi yerə malikdir və bu satiralarda əks olunan ictimai-siyasi mövzular şairin təmsil yaradıcılığında da müşahidə olunur. Bu iki janrı eyni mövzuda qələmə alan şair üslubi baxımdan iki fərqli istiqamətdə tənqid hədəflərini oxucunun qarşısına çıxarmışdır.

Belə ki, əsas ideyasına görə şairin satiraları ilə bağlı olan təmsillərində dövründəki ictimai və siyasi hadisələrə üstüörtülü işarələr, ehyamlar vurulur. Bildiyimiz kimi alleqoriya təmsildə özül rolu oynayır. Zakirin təmsillərini satiralarından fərqləndirən başlıca şərt məhz alleqoriyadır. Şair açıq söyləyə bilmədiyi bir çox cəsarətli fikirlərini təmsillərində dolaylı yolla oxuculara çatdırır. Odur ki, sənətkar dövrünün ictimai eyiblərini, qüsurlarını, insanların naqis cəhətlərini məharət və ustalıqla heyvanlar aləminə köçürə bilir, şərti və simvolik üsullarla öz fikirlərini ifadə etməyə nail olur, bəzən isə onları Şərq və Qərb folklorundan gələn motivlərlə zənginləşdirərək orijinal bədii sənət nümunələri yaradır. Məhz bu səbəbdəndir ki, təmsillər şairin ədəbi irsinin mühüm bir hissəsini təşkil edir [4, s. 168].

Şairin təmsilləri içərisində ictimai-siyasi məzmunla malik olan, dövrünün hakim təbəqələrinə qarşı tənqidi-

²⁶ Bakı Dövlət Universitetinin magistrantı. reo.abiyeva1305@gmail.com

satirik münasibət ifadə olunan təmsilləri aşağıdakılardır: “Tülkü və şir”, “Aslan, qurd və çaqqal”, “Tülkü və qurd” və s.

“Tülkü və şir” təmsili “Aslan və dovşan” xalq təmsili əsasında yazılmışdır. Q.Zakir xalq təmsilinin ideya məzmun xüsusiyyətlərindən böyük ustalıqla istifadə etmiş, yeni mövzu və ideya ilə təmsilə yeni nəfəs vermişdir:

*Şah istəsə olsun rəiyyət abad,
Gərək aralıqda bir qərardad.
Sən ağa, biz sənə bəndeyi-fərman,
Zilli-himayətdə qoy gəzək hər yan.
Dəhkeyi-divanə nədir sözüümü,
Bu yolları yaxşı billik özümü.
İtaət etməsə malikə məmluk,
Olmaz aralıqda təriqi-süluk [3, s. 110].*

Təmsildə şair kəndlilərin vəziyyətini, yuxarı zümrələrin özbaşnalıqlarını tənqid atəşinə tutur. Bu zaman o, alleqoriyadan istifadə edərək mövzunun daha da qüvvətlənməsinə şərait yaradır.

Q.Zakirin “Tülkü və qurd” təmsili isə tək-cə siyasi məzmunla malik deyil, eyni zamanda burada insanın müsbət və mənfi xüsusiyyətləri qarşılaşdırılır, yalan, riyakarlıq, tamahkarlıq kimi mənfi xüsusiyyətlər tənqid edilir. Təmsildə dostluqda sadıq olmaq, dürüstlük, sədaqətlik kimi yüksək insani xüsusiyyətlər tələq olunur. Bu təmsilin də mövzusu Azərbaycan alleqorik nağıllarından biri olan “Tülkü və canavar”-dan götürülmüşdür. Burada şair insanları bir növ xəbərdar edir ki, hər işdə ehtiyatlı və diqqətli olsunlar, axmaq insanlardan uzaq olub, daim ağılla iş görsünlər:

*Hiyəsinə o pürfənin inandı,
– Bəs mənim bayramım, – dedi, – haçandı?
– Sənin də bayramın sahibi – tələ
Gələndədir, – dedi, – tələsmə hələ [3, s. 108]*

“Aslan, qurd və çaqqal” təmsilində isə Qasım bəy Zakir şirin və çaqqal obrazları vasitəsilə o dövrün yaltaqlıq edərək rəzil həyat yaşayan, zalımlıqları ilə insanların həyatını məhv edən insanların daxili keyfiyyətləri tənqid hədəfidir. Müəllif alleqoriyadan istifadə edərək zalımların hədəfi olan rəiyyətin halına ürəyi yanır:

*O ki, qoyun padşahın naharı,
Qızını saxlarıq axşam iftarı.
Toyuq da sabahın qəlyanaltına,
Əlbəttə ki, xaliq yetirir yenə.
... Çubuğa saldıra fəqir rəyəti,
Özü yeyib-icib süürə vəhdəti [3, s. 99].*

Nümunələrdən də aydın olur ki, Q.Zakir təmsillərində alleqoriyadan xüsusi məqsədlər üçün istifadə etmişdir. O, alleqoriya vasitəsilə tənqid hədəflərini rahatlıqla və böyük ustalıqla ifşa edir, eyni zamanda rəiyyətin halına acıyır. Bununla belə, şair insan xislətinin mənfi və müsbət cəhətlərini göstərməklə riyakar, yalançı, xəbis insanları da tənqid etməklə doğruluğu, dürüstlüyü, sədaqəti və s. bu kimi müsbət keyfiyyətləri tərənnüm edir. Təsədüfi deyildir ki, tarixən də alleqoriya fikrin obrazlı təqdimi ilə mübarizliyə, həyatsevərliyə, dünyəviliyə, əxlaqi təmizliyə səsləyən bir poetik vasitə olmuşdur.

İstifadə edilmiş ədəbiyyat

1. Alleqoriya və təmsillər. Bakı: Gənclik, 1988, 138 s.
2. Əliyev L.İ. Azərbaycan ədəbiyyatında alleqoriya. Məcəzdan həqiqətə. Bakı: Elm və təhsil, 2020, 380 s.
3. Qasım bəy Zakir. Seçilmiş əsərləri. Bakı: Avrasiya, 2005, 400 s.
4. Rüstəmov T. Qasım bəy Zakirin təmsilləri şərq və qərb təmsilçiliyi kontekstində. // Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mütqayisəli ədəbiyyatşünaslıq, 2019, № 1, s. 168-177.

Açar sözlər: təmsil, simvol, məcaz, Azərbaycan ədəbiyyatı, Qasım bəy Zakir

Key words: allegory, symbol, metaphor, Azerbaijani literature, Kasim bey Zakir

Ключевые слова: басня, символ, метафора, азербайджанская литература, Касым бек Закир

Allegory and genre characteristics in Azerbaijan literature (based on G.Zakir's creativity)

Summary

Allegory is the big idea of the plot, and the symbol is the literary device used to create that idea. In literature, the author uses allegory to present his big, complex ideas in a neutral form. Allegory, which means "I say in another way" in ancient Greek, is one of the active types of metaphor. It's a figurative means used to divert the intended thought through concrete images. Allegory has the ability to express abstract content in a concrete way.

Historically, allegory originated in the West, but very valuable examples of allegory can be found in the East, as well as in Azerbaijani literature. The article provides information on the brief history of allegory in Azerbaijani literature, general information on examples of allegory in both prose and poetry, as well as in dramatic works. Moreover, the role of allegory as an artistic-aesthetic tool was discussed in the allegorical stories. At this time, the works of G. Zakir were taken as the main material for the study of allegory. The place of development and artistic features of allegory in Zakir's allegorical stories were studied and analyzed. At the same time, the similar and different characteristics of allegory and symbols are also defined by showing the symbolic characteristics of allegorical images.

Особенности аллегории и жанра в Азербайджанской литературе (на основе творчества К.Закира)

Резюме

Аллегория представляет собой великую идею сюжета, а символ - литературный прием, используемый для выражения этой идеи. В литературе авторы часто прибегают к аллегории, чтобы представить сложные идеи в нейтральной форме. Аллегория, что в переводе с древнегреческого означает «я говорю иначе», является одним из активных видов метафоры. Этот вид метафоры позволяет абстрактному содержанию найти конкретное выражение через образы. Хотя аллегория имеет свое происхождение на Западе, она также встречается на Востоке и в азербайджанской литературе. Статья представляет краткую историю аллегории в азербайджанской литературе, примеры аллегории в прозе, поэзии и драматических произведениях. В баснях поднимается вопрос о художественной роли аллегории, а также анализируются произведения К. Закира. В баснях Закира исследованы и проанализированы место и художественные особенности аллегории. Эти произведения раскрывают место и художественные особенности аллегории, а также подчеркивают сходства и различия между аллегорией и символом.

RƏYÇİ: dos. S.Abbasova

Nəzrin Vəzir qızı Baxsalıyeva ²⁷**MİRZƏ FƏTƏLİ AXUNDZADƏNİN DRAM ƏSƏRLƏRİNDƏ TABESİZ MÜRƏKKƏB CÜMLƏNİN TƏRKİB HİSSƏLƏRİ ARASINDAKI MƏNA ƏLAQƏLƏRİ**

Yalnız Azərbaycanda deyil, Yaxın Şərq ölkələrində dramaturgiyanın banisi sayılan M.F.Axundzadənin canlı xalq dili əsasında yazdığı komediyalar XIX əsr Azərbaycan ədəbiyyatında yeni bir mərhələnin başlanğıcı sayılmaqla yanaşı, bu dövr Azərbaycan ədəbi dilinin şifahi və yazılı qolunun vəhdət halında inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Komediyalar vasitəsilə xalq dilinin quruluş xüsusiyyətləri, zəngin lüğət materialı ədəbi dilə gətirilir, müxtəlif istiqamətlərdə milli ədəbi dilin imkanları üzə çıxarılır.

M.F.Axundzadənin dram əsərlərinin dilində müşahidə olunan mürəkkəb cümlələrin semantik-sintaktik xüsusiyyətlərinin öyrənilməsi mürəkkəb cümlənin tədqiqi üçün lazım gələn bəzi məsələlərə açıqlama gətirir. Belə ki, fikrin ifadəsinə xidmət edən mürəkkəb cümlə həm qrammatik, həm də semantik vahiddir. Mürəkkəb cümlənin anlaşılması üçün ona mətni sintaktik bütövlər prizmasından yanaşılmalıdır. Dialoji və monoloji nitq, zəncirvari cümlələr də mətni sintaktik bütöv hesab oluna bilər. Semantik-sintaktik paralellik tabesiz mürəkkəb cümlələr arasındakı məna əlaqələrinin, həmçinin tabeli mürəkkəb cümlənin budaq növlərinin inteqrasiya və ya diferensiasiyasının əsasıdır.

İki və daha artıq sadə cümlənin semantik və qrammatik cəhətdən birləşməsi nəticəsində mükəmməl dil vahidi olan mürəkkəb cümlə formalaşır. Mürəkkəb cümlə sadə cümləyə nisbətən daha mürəkkəb fikir ifadə edə bilər, çünki bu sintaktik bütövləri təşkil edən sadə cümlələr həm ayrılıqda, həm də birgə daşdığı mənanı bir arada anlamağa imkan yaradır. Mürəkkəb cümlə ayrı-ayrı komponentlər arasındakı məntiqi əlaqələri, modallığı və ekspressiv münasibətləri ifadə edir. Mürəkkəb cümlənin çoxcəhətli semantik təzahüründən məharətlə istifadə edən M.F.Axundzadə XIX yüzilliyin yazılı və şifahi ədəbi dilini bütün gerçəkliyi ilə realitəsinə ifadə edə bilmişdir. Mürəkkəb cümlələrin də komponentləri arasında asılılığın forması, komponentləri bir-birinə bağlayan vasitələrin daşdığı funksiya nəzərdən keçirildiyinə görə mürəkkəb cümlənin iki növü ortaya çıxır: tabesiz və tabeli mürəkkəb cümlələr. Bərabərhüquqlu asılılıq əsasında formalaşan tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında müəyyən məna əlaqələri vardır. Bu məna əlaqələri sadalama, səbəb-nəticə, qarşılaşdırma-ziddiyyət, bölüşdürmə, aydınlaşdırma, qoşulma anlayışları əsasında müəyyən edilir. Bu mənalardan ifadə olunduğu proses müəyyən zaman daxilindədir. Tabesiz mürəkkəb cümlənin müasir Azərbaycan ədəbi dilində semantik-sintaktik cəhətdən fərqlənməyən bütün məna əlaqələri M.F.Axundzadənin əsərlərinin dilində müşahidə olunur. Bu cümlələri məna əlaqələrinə görə daha geniş şəkildə nəzərdən keçirək. Müasir ədəbi dilimizdə tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasındakı məna əlaqələri M.F.Axundzadənin komediyalarının dilində də eyni qrammatik semantikaya malik olmuşdur. Birləşdirmə əlaqəli tabesiz mürəkkəb cümlələrin eynizamanlı və ardıcılzamanlı birləşdirmə adı altında iki növü M.F.Axundzadənin komediyalarının dilində də özünü göstərir. Bu mürəkkəb cümlələrin komponentlərində müxtəlif iş və hadisələr qeyd edilir, həmin iş və hadisələrin ya eyni zamanda, yaxud da müəyyən ardıcılıqla icra edildiyi (və ya edilmədiyi) ifadə olunur. Eynizamanlı birləşdirmə əlaqəsinin bu növünə M.F.Axundzadənin komediyalarının dilində daha çox rast gəlmək olur. Tərkib hissələrində sadalanan hadisələr vahid zaman ərzində baş verir. Məs: Bir misqal ondan bir batman misə vurur, xalis gümüş olur; Şərəfnisə xanım ikinci damda ahəstə ağlaya-ağlaya yun darayır. kiçik bacısı Gülçöhrə yanında oynuyur.; Allah götürərmə Şahbaz getsin Parijdə kef etsin, on beş yaşında gül üzvlü uşağım ah çəksin, qan tüpürsün, saralıb sapa dönsün, incəlib ipə dönsün?!

Birləşdirmə əlaqəli tabesiz mürəkkəb cümlələr açıq sıralı cümlələrdir, sadalama yolu ilə qurulur, ona görə də iki tərkib hissədən ibarət olduğu kimi, üç-dörd və daha çox tərkib hissədən də ibarət ola bilər. Belə cümlələr vasitəsilə daha çox hadisə, fikir bir- biri ilə bağlanır. Buradakı hadisələr eyni zamanda, yaxud bir-birinin ardınca baş verdiyindən belə cümlələr axıcı və dinamik olur, bir-biri ilə zəncirvari bağlanır. Məs: Əgər desələr ki, pul gətirmişik, gümüş alacayıq, de ki, ustadım keçmiş kürələrin gümüşünü tamam Əylis ermənilərinə veribdir və bu əldəki kürənin gümüşü dəxi onlara satılıbdır və ikinci kürənin iksirinin təkmil və tamam olmağına bir ay qalıbdır;

Ardıcılzamanlı birləşdirmə bu əlaqə tərkib hissələrində ifadə olunan hərəkətlərin bir-birinin ardınca, sisteməlik surətdə icra olunduğunu bildirir. Ardıcılıq əlaqəsi öz xüsusiyyətlərinə görə zaman əlaqəsinə oxşayır. Lakin zaman əlaqəsində tərkib hissələrini ifadə etdikləri hal və hərəkətlər eyni zamanda baş verdiyi halda, bu əlaqədə onlar ardıcıl surətdə, biri digərini izləyərək icra olunur. Komediyaalarının dilində birləşdirmə əlaqəli tabesiz mürəkkəb cümlənin bu növü də işlənmişdir. Məs: Əvvəldən bir az uf-tuf elər, sonra çarəsi kəsilər; Kərim də xançal çəkir, bir-birinin üstünə hücum edirlər; İndi aqlım başımda yoxdur, bibin gəlsin getsin, sonra mən vəkil taparam;

Müasir Azərbaycan dilində bölüşdürmə əlaqəsi, əsasən, bağlayıcıların iştirakı ilə yaranır. M.F.Axundzadənin komediyalarının dilində işlənmiş bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələrdə əsasən bir məna xüsusiyyəti özünü göstərir: komponentlərdə müxtəlif iş və hadisələr qeyd olunur, lakin həmin iş və hadisələrdən yalnız birini mümkünlüyü öz ifadəsini tapır. Bölüşdürmə əlaqəsinin bu növü ya, ya da bağlayıcıların iştirakı ilə yaranır. Məs: Hələ buyurun görək zəhmət çəkməyinizdən qərəz məhz o cənabın ziyarətidir, ya başqa bir məramınız dəxi var!; Ya bağlayıcısı komponentlərin yalnız birində işləndiyi hallar daha çoxdur. Məs: Hələ de görüm, sən özbaşınasan, ya sən atan yerində bir böyüyün var?; Yuxudur, görəsən, ya zahirəndir ki, mən sənənlə qabaq-qabağa oturmuşam.; Ədibin komediyalarının dilində bölüşdürmə əlaqəli mürəkkəb cümlələrin əksəriyyəti yoxsa bağlayıcısının iştirakı ilə də yaranmışdır. Məs: Di bəs tez qaç, yoxsa bu saatda sam öldürürəm!; Genə gərək bir zad özlərinə qoyaq qalsın, yoxsa

²⁷ Bakı Dövlət Universitetinin magistrantı. E-mail: baxsalivevanzrin98@gmail.com

bəd dua yiyəsi olluq;

Qarşılaşdırma əlaqəsi cümlələrin bir-birilə qarşılaşdırılması nəticəsində yaranır. Komediya dilində işənmiş tabesiz mürəkkəb cümlənin bu növü də semantik strukturuna görə müasir modellərindən fərqlənir: ya tərkib hissələrdəki iş və hadisələr mahiyyətə bir-biri ilə ziddiyyət təşkil edir, yaxud da sadəcə olaraq qarşılaşdırılır, müqayisə edilir, fərqləndirilir. Məs: Xub, min-min tımənə dəyən səhəri xarab etdirirsiz, yüz bacalıq versəniz çoxdur?; Manim sənə yazığım gəlir, amma çarə yoxdur; Mən bir böyük vilayətə vəzəət edib dolandırırım, sən gövdən bir mənim evimi, manim nöqərlərimi dolandıra bilmirsən!; M.F.Axundzadənin komediyalarının dilində qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri intonasiya, qarşılaşdırma bağlayıcıları və antonim sözlərin köməyi ilə əlaqələnmişdir. Hər hansı cümlənin formalaşmasında və eyni zamanda tabesiz mürəkkəb cümlənin komponentlərinin əlaqələnməsində intonasiyanın çox mühüm rolu vardır. M.F.Axundzadənin komediyalarının dilində də bu xüsusiyyət özünü göstərir. Məs: Ağlım kəsmir, Bayrama əlli qızıl mənim yanımda sanadılar, kürd atını satmadı; Mərhum zəhmət çəkib sənə pakizə dəlləklik öyrətmişdi, sən ona razı olmayıb, Tiflis dəlləkləri kimi istədin ki, həkimlikdə dəxi şöhrət edəsən;

Ədibin komediyalarının dilində də tabesiz mürəkkəb cümlələrin bu növünün tərkib hissələrinin əlaqələnməsində əsas vasitə qarşılaşdırma bağlayıcılarıdır. M.F.Axundzadənin dilində işlənmiş qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin əksəriyyəti amma bağlayıcısının köməyi ilə yaranmışdır. Məs: Molla, mənim özümün pulum var, amma tamam nisyədir; Bəli, belə səfəli yerlər çox tapılar, amma Molla İbrahimxəlil kimi büzürgüvar ələ düşməz; Belə cümlələrin bir qismində komponentlər ziddiyyətə görə əlaqələnmişdir. Məs: Mən getməyə müzayiqə eləmirəm, amma üstümdə heç bir yaraq yoxdur; Görəkdir tez işi isti ikən həqiqət eləmək: amma hələ görək bir dəftərxanaya getmək;

Ümumiyyətlə, tabesiz mürəkkəb cümlənin bu növündə komponentlərin qarşılaşdırılması, müqayisə edilməsi və fərqləndirilməsi yolu ilə əlaqəsi daha çox müşahidə olunur, bu zaman komponentlərdə müxtəlif üzvlər qarşılaşdırılmış olur, Mübtədalar qarşılaşdırılır: Dövlətin çoxdur, amma qoçaqlığın yoxdur. Görəkdir tez işi isti ikən həqiqət eləmək, amma hələ görək bir dəftərxanaya getmək;

Xəbərlər qarşılaşdırılır: Ağlım kəsmir, Bayrama əlli qızıl mənim yanımda sanadılar, kürd atını satmadı; Zərflilər qarşılaşdırılır: Bu da Qurbanəli həmadanlıdır ki, gecə hər iş əlindən gələr, amma gündüzlər bazarda corab satar;

Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr qapalı sıralı olub, iki komponentdən iki tərkib hissədən ibarət olar. Tərkib hissələrdən biri ümumilik bildirir, digəri onu izah edib aydınlaşdırır. A.Axundova görə, tabesiz mürəkkəb cümlələrin bu növündə birinci tərkib hissədə ifadə olunan fikir sonrakı tərkib hissədə və ya tərkib hissələrində müəyyənləşir. M.P.Axundzadənin komediyalarının dilində tabesiz mürəkkəb cümlələrin bu növünün müşahidə olunan tipi yalnız sintez-analiz üsulu ilə qurulmuşdur, ümumilik bildirən komponent əvvəl, aydınlaşdıran komponent sonra işlənmişdir. Məs: Uşağı yerə girsin. Dinc oturur məgər! Səhərdən bəri qoymuyub ki, iki çəngə yun darayım, elə şitəngilik edir: gah yunu qapıb, gah çarqatımı dartıb...Hamı bilir ki, sənin əlindən heç bir iş gəlməz, bir oğurluqda, bir quldurluqda, bir qoçaqlıqda da adın çəkilməyibdir; Mən səlah görmürəm, sənin işin deyil!; A kişi, ov da ələ düşmür, nə bir ceyrən var, nə bir turac var; Şəmsəddinin meşələrində ayı çox hər kəs birini tuta bilər; Sənin arvadın tutuquşu cinsidir, dil-dil ötmək, yalan danışmaq peşəsidir; Bizim də hər birimizin ik atı var biri yük üçün, biri minik üçün;

Ədibin dilində iki və daha çox komponentdən ibarət aydınlaşdırma əlaqəli tabeli mürəkkəb cümlələrə rast gəlinir. Məs: iki komponentdən ibarət olanlar: Bizim də axır qızlıq zamanımız var idi, həyadan baş qaldırıb böyüyümüzün üzünə baxa bilməzdik; Parzaddan ötrü o indi canından keçər, at, mal nə şeydir?: və s. daha çox komponentdən ibarət olanlar: Söz açıq görək sən məndən ötrü bibimin yanına elçi göndəribsən, o da əbəs yerə razı olub, söz veribdir; Tamahkar adamdır, ondan ötrü bizə də pul verər özü də bizim ilə gedər;

Səbəb nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrin birinci tərkib hissəsi səbəb, ikincisi nəticə bildirməklə iki komponentdən ibarət olur. Nəticə bildirən ikinci komponent əvvəlkinə məna və intonasiya ilə bağlanır, birinci komponentdən doğan obyektiv nəticəni bildirir. İşin, hərəkətin ardıcıl şəkildə baş verməsi və birinci cümlədəki işin ikinci cümlədəki işə səbəb olması bu əlaqəni yaradan yeganə vasitədir. Bu xüsusiyyət eyni dərəcədə M.F.Axundzadənin komediyalarının dilinin sintaksisinə də aiddir. Komponentlər intonasiya ilə əlaqələnmişdir. Məs: O, Tarverdinə sevmir, güclə onu heç vaxt ona verə bilməzsiz; Gələn kimi qardaşımdan qan aldı, Qanı kəsilən kimi qardaşım canın tapırdı.; Xan, qurbanın olaq, cavandır, bu səfər bağışlayın bunun təqsirini!; Doğrusu, mənim vədəm yaxınlaşmışdır, çıxıb özgəyə nöqərlər duracağam; Sən qız uşağısan, ağlın başında yoxdur xeyrini anlamırsan; A canım, o qoşulub qaçanların ata-anası vermir, qızın da çarəsi kəsilir, qoşulub qaçır.;

Tabesiz mürəkkəb cümlədə qoşulma əlaqəsi əsas fikir söyləndikdən sonra əlavə bir fikrin yada düşməsi və bir tərkib kimi birinci komponentə əlavə edilməsilə yaranır. Birinci komponentin sonunda intonasiya alçalır, müasir dildə olduğu kimi, ikinci tərkib hissə azacıq fasilə ilə birinciyə qoşulur. Məs: Əgər mümkün olur isə, mənim üçün Hacı Rəhimdən min manat al, iki dükanım var, yanımda girov olsun.; Min manat da mənim üçün al, övrətimin bağını girov verdim.; Min manat da mənim üçün al, kəndim girov olsun; Həmaqətini az bildir, o duz başqa duzdur; Parij dağılsın, bizə nə?; Ancaq o qızın bir cavan namizədi var, o da mürəfiə işində mənə hərif ola bilməz.;

Beləliklə, M.F.Axundzadənin komediyalarının dilində tabesiz mürəkkəb cümlə və onun komponentləri arasındakı semantik əlaqələri nəzərdən keçirərkən məlum olur ki, ədibin komediyalarında işlənmiş tabesiz mürəkkəb cümlələrin müasir strukturu tam formalaşmış şəkildədir. Bir çox hallarda tabesiz mürəkkəb cümlə tam diferensiallaşmamış olsa da, komponentlər arasındakı məna əlaqələri aydın seçilməkdədir.

İstifadə edilmiş ədəbiyyat

1. Axundov A.A. M.F.Axundov komediyalarının dil və üslub xüsusiyyətləri. Seçilmiş əsərləri. Bakı: Elm və təhsil, II c., 2012, 464 s.
2. Axundzadə M.F. Əsərləri (3 cildə). Bakı: Şərqi-Qərbi, I c., 2005, 296 s.
3. Axundzadə M.F. Əsərləri (3 cildə). Bakı: Şərqi-Qərbi, II c., 2005, 376 s.
4. Axundzadə M.F. Əsərləri (3 cildə). Bakı: Şərqi-Qərbi, III c., 2005, 296 s.
5. Dəmirçizadə Ə.M. M.F.Axundov dil haqqında və M.F.Axundovun dili. Bakı: Azərbaycan XMK nəşri, 1941, 43 S.

Açar sözlər: Mirzə Fətəli Axundzadə, komediyalar, tabesiz mürəkkəb cümlə, sintaktik əlaqələr

Key words: Mirza Fatali Akhundzade, comedies, subordinate complex sentence, syntactic relations

Ключевые слова: Мирза Фатали Ахундзаде, комедии, подчинительное сложное предложение, синтаксические отношения

The meaning relationships between the constituent parts of the subordinate complex sentence in the drama works of Mirza Fatali Akhundzadeh

Summary

Meaning relationships in subordinate compound sentences have been studied in detail in the works of Mirza Fatali Akhundzadeh. The author engaged in the study of the complex sentence took the right direction, first of all, he gave information about the concept of a complex sentence, the main structural-semantic features of a complex sentence, then moving on to the main issue, he conducted a study of the historically original natural examples of a complex sentence and the meaning relationships between parts - complex sentences without subordinates. The author paid attention to the meaning and structural features of subordinate complex sentences, about the important grammatical and general relations of subordinate complex sentences such as temporal identity, sequence, clarification, cause-and-effect, distribution, connection, reviewed M.F.Akhundzade's style in the structure of those meaning relations, this complex sentence He studied and investigated in detail the role of intonation, conjunctions, parallelism, ellipsis, affiliation suffixes, common words and combinations in the composition of his type. Since M.F.Akhundzade was more based on the vernacular, the living spoken language, as the facts show, his works provided rich material on the subject, and the author was able to skillfully interpret and interpret the material.

Смысловые отношения между составными частями придаточного сложного предложения в драматургических произведениях Мирзы Фатали Ахундзаде

Резюме

Смысловые отношения в подчинённых сложных предложениях подробно изучены в работах Мирзы Фатали Ахундзаде. Автор, занимающийся исследованием сложного предложения, взял правильное направление, прежде всего дал информацию о понятии сложного предложения, основных структурно-семантических особенностях сложного предложения, затем, перейдя к основному вопросу, он провел исследование исторически оригинальных природных примеров сложного предложения и смысловых отношений между частями-сложными предложениями без подчинённых. Автор уделит внимание значению и структурным особенностям придаточных сложных предложений, важным грамматическим и общим связям придаточных сложных предложений, таким как временное тождество, последовательность, уточнение, причинно-следственная связь, распределение, связь, рассмотрел стиль М.Ф.Ахундзаде в структуру этих смысловых отношений, этого сложного предложения. Он изучил и подробно исследовал роль интонации, союзов, параллелизмов, многоточий, суффиксов принадлежности, общих слов и сочетаний в составе его типа. Поскольку М.Ф.Ахундзаде опирался в большей степени на народный, живой разговорный язык, как показывают факты, его произведения давали богатый материал по теме, а автор умело интерпретировал и интерпретировал материал.

Rəyçi: filologiya üzrə fəlsəfə doktoru, dosent Sevda Sadıqova

Aysun Elvin qızı Bayramova²⁸BƏXTİYAR VAHABZADƏNİN HƏYAT VƏ YARADICILIĞININ ÖYRƏDİLMƏSİ
İMKANLARI

Bəxtiyar Vahabzadənin yaradıcılığı şairin sağlığında ümumbəşəri rəğbət qazanıb. Müstəqilliyin sadəcə olaraq xatırlanmasının qadağan edildiyi sovet dövründə şairin azadlıq mübarizəsinin önündə getməsi ona bütün Azərbaycan xalqının hörmətini qazandırır. B.Vahabzadə öz əsərlərində ədəbi Azərbaycan dilinin imkanlarını da dolğun şəkildə açmağa çalışmışdır. Ona görə də yetişməkdə olan gənc nəsillərə ədəbin həyatı və yaradıcılığı dolğun şəkildə tədris edilməlidir. Bu məqsədlə də, günümüzün tələblərinə müvafiq olaraq, dərs prosesində interaktiv təlim metodlarının üstünlük verilməlidir.

Bu gün müəllimləri təlim-tərbiyə prosesinin keyfiyyətini yüksəldən, şagirdlərin idrak fəaliyyətinin aktivləşdirilməsinə, onların əqli qabiliyyətlərinin inkişafına töhfə verən daha təkmil təlim metodlarının işlənilməsi və tədris təcrübəsinə daxil edilməsinin vacibliyinə inandırmaya ehtiyac yoxdur. Tədrisin interaktiv formalarının tətbiqi şagirdlərin ədəbiyyat dərslərinə hazırlığının təkmilləşdirilməsinin mühüm istiqamətlərindən biridir. Hazırda interaktiv tədris metodları kommunikativ fokusla yeni məzmunla doldurulur.

İnteraktiv (“*inter*” qarşılıqlıdır, “*act*” hərəkət etməkdir) - kiminləsə qarşılıqlı əlaqədə olmaq, söhbət, dialoq rejimində olmaq deməkdir [4, s. 19]. İnteraktiv metodlar şagirdlərin təkcə müəllimlə deyil, həm də bir-biri ilə geniş qarşılıqlı əlaqəsinə və təlim prosesində şagird fəaliyyətinin üstünlük təşkil etməsinə yönəldilmişdir. İnteraktiv dərslərdə müəllimin yeri dərslərin məqsədlərinə çatmaq üçün şagirdlərin fəaliyyətini istiqamətləndirməkdən keçir. Müəllim həmçinin, interaktiv tapşırıqlar və tapşırıqlardan ibarət dərs planı hazırlayır, onun vasitəsilə şagird materialı öyrənir.

Bəxtiyar Vahabzadənin adına V-XI sinif dərslərində rast gəlinir. Aşağıda siniflərdə şairin həyat və yaradıcılığına az rast gəlinərsə də, yuxarı siniflərdə kifayət qədər ətraflı məlumat verilir. Dərslərdə B.Vahabzadənin həyat və yaradıcılığı yolu üzrə işin standartları və onun nəticələri aşağıdakı şəkildədir:

12.4. - Bədii nümunələrin mövzu və ideyasını aydınlaşdırır, münasibət bildirir.	Əsərin mövzusunə, başlıca probleminə, ideyası kontekstindən çıxış edərək, münasibət bildirir, ümumiləşdirmə aparır və nəticə çıxarır.
2.1.1. - Müxtəlif mənbələrdən topladığı materiallara əsaslanmaqla təqdimat və çıxışlarında obrazlı ifadələrdən istifadə edir.	Mənbələrdən topladığı materialları müqayisə etməklə, eləcə də onlara əsaslanmaqla təqdimat və çıxışlarında bədii-emosional, obrazlı ifadələrdən istifadə edir.

Standart: 1.2.4, 2.1.1.

Mövzu: Bəxtiyar Vahabzadənin “Müəllim” şeirinin təhlili.

Məqsəd:

- “Müəllim” şeirinin ideyasını izah edir;
- Şeir barədə sərbəst fikir söyləyir.
- Müəllim mövzusu ilə bağlı fikirlərini məntiqi ardıcılıqla şərh edir.

İntegrasiya: Az-d. 3.1.2. Mətni faktlarla, sitatlarla zənginləşdirir.

İş forması: kollektiv və qruplarla iş

İş üsulu: diskussiya

Resurs: Bəxtiyar Vahabzadənin portreti, iş vərəqləri.

Motivasiya: Dərsə motivasiya probleminin qoyulması ilə başlayır. Bildiyiniz kimi, hər hansı bir araşdırma problemlə başlamalıdır. Həqiqi problem həmişə bir çox fərziyyə və imkanlar doğurur, onları yoxlamaq üçün əvvəlcə tədqiqat sualını tərtib etməliyik. Motivasiya vasitəsi kimi Bəxtiyar Vahabzadə haqqında çəkilmiş videomaterialardan istifadə edə bilərik. Yaxud, “Bu gün, sabahımı yaradanımsan!” - şair burda nə demək istəyir? “Əndirdi yerlərə atamız bizi” - şair burda hansı fikri çatdırmaq istəmişdi? “Əmir Teymur” - bu ad sizə tanışdır? kimi suallarla da şagirdlərdə motivasiya yaradıla bilər.

Tədqiqat sualı: Müəllimimiz olmasa, bizim aqibətimiz necə olar?

Tədqiqatın aparılması: Şagirdlər 4 qrupa bölünür. Hər qrup bir tapşırıq üzərində işləyir.

I qrup

“Müəllim! Gözəldən gözəldir bu söz-
Körpə könüllərdə məşəl yandıran!
Hələ yazılmamış, hələ qırıqsız,
Hamar beyinləri cilalandıran.
Müəllim! Tez durub gec yatanımsan,
Bu gün, sabahımı yaradanımsan!”
misralarında müəllif nə demək istəyir?

II qrup

“Mən bir toxum idim, sabahım-sirdi.
Mənə şəkil verən, rəng verənimsən.
Məni bu dünyaya anam gətirdi
Sənsə bitirənəm, yetirənimsən.

Müəllim! Düşüncə güllərimizi
Əqlilə suvaran bir bağban oldu.
Endirdi yerlərə atamız bizi
Müəllim-göylərə qaldıran oldu”.
misralarında müəllif nə demək istəyir?

III qrup
“Xəyala qol-qanad, gözə nur verdi
Müəllim! Biz sənə borcluyuq ancaq.
Əmir Teymura da şərəf gətirdi,
Ayağın altında əbədi yatmaq.

Şagirdin sayıdır dövlətin, varın
Bilməz bu qazancı, bilməz hər naşı.
Sınıfdən sinifə adlayanların
Yaşında yaşayır müəllim yaşı”.
misralarında müəllif nə demək istəyir?

IV qrup
“Elmə güvəndinsə, bil ki, cənnətin
Qapısı üzünə açılacaqdır.
Məktəbi hər şeydən üstün millətin
Hər yerdə, hər işdə zəfəri-haqdır.

Gəl, ey heykəltəraş! Bu mərmər, bu gil.
Düşün müəllimi, sonra alış, yan.
Onun heykəlini mərmərdən deyil,
Yarat özü kimi nurdan, işıqdan” [3, s. 20-22].
misralarında müəllif nə demək istəyir?

Məlumat mübadiləsi: Qruplarda iş başa çatdıqdan sonra liderlər nəticələri təqdim edirlər.

Məlumat müzakirəsi: Şagirdlərə belə bir sualla müraciət edilir:

Sizcə, şairin “Müəllim” şeirində oxucuya çatdırmaq istədiyi əsas fikir nədir?

Nəticə və ümumiləşdirmə: Nəticədə aydınlaşır ki, müəllimsiz insan vətəndaş kimi yetişə bilməz.

Qiymətləndirmə və refleksiya: Qrupların dərstdəki fəaliyyəti aşağıdakı meyarlara uyğun olaraq qiymətləndirilir [1, s. 66].

Meyarlar	Qruplar			
	I qrup	II qrup	III qrup	IV qrup
Şeirin ideyasını müəyyənləşdirir				
Fikirlərini aydın, ardıcıl şərh edir				
Müzakirələrdə fəallıq göstərir				
Vaxtdan səmərəli istifadə edir				

Ev tapşırığı: İlk müəllimləri barədə təqdimat hazırlamaq.

Qeyd etmək lazımdır ki, bütün formalar şagirdlərdən sadəcə məlumatı çoxaltmağı deyil, yaradıcılıq yaratmağı tələb edir, çünki onlar daha çox və ya daha az qeyri-müəyyənlik elementini ehtiva edir. Bir qayda olaraq, bir neçə yanaşmaya malikdir, həmçinin özlərini tapmaq imkanına malikdirlər. Onların şəxsi təcrübəsinə və həmkarının, dostunun təcrübəsinə əsaslanan düzgün həlli müəllim də daxil olmaqla, təhsil prosesinin bütün iştirakçılarının əməkdaşlığı, birgə təlimi və ünsiyyəti üçün zəmin yaratmağa imkan verir [2, s. 26]. Belə ki, şagirdlərə öz güclü və qabiliyyətlərini hiss etməyə imkan verən interaktiv üsullardır.

İnteraktiv təlim şagirdlərin idrak fəaliyyətinin təşkilinin xüsusi formasıdır. Bu, çox konkret və proqnozlaşdırıla bilən məqsədləri nəzərdə tutur:

- şagirdlərin intellektual qabiliyyətlərinin inkişafı, müstəqil düşüncə, zehnin tənqidi;
- tədris materialının mənimsənilməsində sürət və gücə nail olmaq, tədqiq olunan hadisələrin mahiyyətinə

dərindən nüfuz etmək;

- yaradıcı potensialın inkişafı - problemi “görmək” bacarığı, orijinallıq, çeviklik, dialektizm, yaradıcı təxəyyül, fikir yaratmaq asanlıq, müstəqil axtarış fəaliyyəti aparmaq bacarığı;

- peşəkar bilik, bacarıq və vərdişlərin real istehsalat təcrübəsində tətbiqinin səmərəliliyi [5, s. 57].

Beləliklə, ölkədə təhsil sisteminin yenidən təşkili başlanğıc əsas kimi, biliklərin gələcəkdə istifadə üçün verildiyi zaman ənənəvi xətti yanaşma əvəzinə konstruktivist, operativ yanaşmaya əsaslanan tədris metodlarına, yəni interaktiv təlim metodlarına keçidi nəzərdə tutur.

İstifadə edilmiş ədəbiyyat

1. Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənni üzrə təhsil proqramı (kurikulumu) (V-XI siniflər). Bakı, 2013, 93 s.
2. Hüseynoğlu S. Yeni təlim texnologiyaları və ədəbiyyat dərsləkləri // Azərbaycan dili və ədəbiyyatı tədrisi: elmi-metodik jurnal, №2, 2015, səh. 25-31.
3. Süleymanova A., Bağirova T., Muradova İ. Ümumtəhsil məktəblərinin ədəbiyyat fənni üzrə 5-ci sinif üçün dərslək. Bakı, 2020, 208 s.
4. Veysova Z. Fəal (interaktiv) təlim, müəllim üçün vəsait. Bakı, 2007, 149 s.
5. Селевко Г.К. Современные образовательные технологии. М. Просвещение. 2012, 150 стр.

Açar sözlər: Bəxtiyar Vahabzadə, həyat və yaradıcılıq, interaktiv, təlim metodları, şagird, müəllim

Key words: Bakhtiyar Vahabzade, life and creativity, interactive, teaching methods, student, teacher

Ключевые слова: Бахтияр Вагабзаде, жизнь и творчество, интерактив, методы обучения, ученик, учитель.

Xülasə

Məqalədə Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığının öyrədilməsində istifadə olunan interaktiv təlim metodlarının əhəmiyyəti araşdırılmışdır. “İnteraktiv” termini təhsil tədqiqatı diskursunun iki fərqli zolağında görünür: biri pedaqogikaya, digəri isə təhsildə yeni texnologiyalara aiddir. Şagirdlərə yalnız bir ünsiyyət yolu olan ənənəvi üsulla öyrətmək artıq effektiv deyil. İnteraktiv sözü müəllimin şagirdlərin diqqətini cəlb edə biləcəyi və onların ənənəvi metodla müqayisədə daha çox öyrənə biləcəyi effektiv və səmərəli tədris və təlim prosesinin açarıdır.

Ümumilikdə yeni öyrənmə və tədris keyfiyyəti təhsil üçün mütləq prioritetdir. Müəllimlər təkcə məlumat mənbəyi deyil, həm də şagirdlər arasında qarşılıqlı əlaqəni inkişaf etdirmək və əsas sosial şəxsiyyət xüsusiyyətlərini öyrətmək və ya inkişaf etmək üçün tədrisə rəhbərlik etmək məqsədi daşıyır. Dinamik və kommunikativ tədris metodları, həmçinin interaktiv tədris metodları şagirdlərin tədris olunan mövzu ilə bağlı tənqidi mövqə inkişaf etdirmələri üçün öyrənməyə həvəsləndirmək üçün hazırlanmış prosesin əsas elementlərini təşkil edir. İnteraktiv texnika və strategiyalardan istifadə etməklə şagirdlər öyrənməyə daha çox cəlb olunurlar.

Opportunities to teach the life and creativity of Bakhtiyar Vahabzade

Summary

The article examines the importance of interactive learning methods used in teaching the life and creativity of Bakhtiyar Vahabzade. The term "interactive" appears in two different strands of educational research discourse: one related to pedagogy and the other to new technologies in education. It is no longer effective to teach students in the traditional way with only one way of communication. The word interactive is the key to an effective and efficient teaching and learning process where the teacher can attract the attention of the students and they can learn more than the traditional method.

New learning and teaching quality in general is an absolute priority for education. Teachers are not only a source of information, but also aim to guide instruction to foster interaction among students and to teach or develop key social personality traits. Dynamic and communicative teaching methods, as well as interactive teaching methods, are the main elements of the process designed to encourage students to develop a critical attitude towards the taught subject. By using interactive techniques and strategies, students are more engaged in learning.

Возможности преподавания жизни и творчества Бахтияра Вагабзаде

Резюме

В статье рассматривается значение интерактивных методов обучения, используемых при преподавании жизни и творчества Бахтияра Вагабзаде. Термин «интерактивный» встречается в двух разных направлениях педагогических исследований: одно связано с педагогикой, а другое - с новыми технологиями в образовании. Больше неэффективно обучать студентов традиционным способом, используя только один способ общения. Слово «интерактивный» является ключом к эффективному и действенному процессу преподавания и обучения, где учитель может привлечь внимание учащихся, и они смогут узнать больше, чем традиционный метод.

Новое качество обучения и преподавания в целом является абсолютным приоритетом образования. Учителя являются не только источником информации, но и стремятся направлять обучение, чтобы способствовать взаимодействию между учениками, а также обучать или развивать ключевые социальные черты личности. Динамические и коммуникативные методы обучения, а также интерактивные методы обучения являются основными элементами процесса, призванными мотивировать учащихся на выработку критического отношения к преподаваемому предмету. Используя интерактивные методы и стратегии, учащиеся более активно участвуют в обучении.

Rəyçi: Pedaqoji elimlər doktoru, dos. Bilal Həsənlı tərəfindən çapa tövsiyə olunmuşdur

Nahidə Umud qızı Məmmədova²⁹

YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLI HEKAYƏLƏRİNDƏ QADIN AZADLIĞI PROBLEMİNİN PSIXOLOJİ MƏQAMLARI (“Divanə” və “Dərdli Züleyxa” əsasında)

Giriş. Əsas qəhrəmanı insan olan, həyatı bədii təfəkkür süzgəcindən keçirməklə əks etdirən ədəbiyyat özündə bir-birindən müxtəlif mövzuları birləşdirir. Bədii ədəbiyyatın mərkəzində dayanan, aktuallığını itirməyən məsələlər içərisində qadın azadlığı mövzusu xüsusi yer tutur. Qadın azadlığı probleminin bəşər tarixi ilə həmyaşlı olması bəlli həqiqətdir. Qədim dövrlərə nəzər salanda qadına tarix boyu ikili münasibətin olduğunu görürük. Bir tərəfdən qadın ulvi bir varlıq kimi ən uca zirvələrə layiq görülmüş, digər tərəfdən onun cinsi, əqli cəhətdən fitrətən qüsurlu yarandığı düşüncəsinə inanılmış, hüquqları tapdalanmış, cansız varlıq kimi münasibət göstərilmişdir.

Hələ XII əsrdə yaşamış dahi şair N.Gəncəvi öz əsərlərində bu gün də aktual olan qadın hüquqlarını təbliğ etmiş və demək olar ki, şairə qədər qadına bu qədər yüksək dəyər verən şəxs olmamışdır. Onun yaratdığı Şirin, Fitnə, Nüşabə kimi qadın qəhrəmanları fəal həyat mövqeyi seçən, kişilərlə bərabər səviyyədə dayanan, hətta öz əməlləri ilə onlardan qat-qat yüksəkdə dayanmağı bacaran uzaqqörən və tədbirli insanlardır.

Ədəbiyyat tariximiz boyunca hər dövrdə müqtədir qələm sahiblərinin bu məsələyə xüsusi önəm verdiklərini görmək mümkündür. Xüsusən, XIX əsrin sonu, XX əsrin əvvəllərində ədəbiyyatımızın baş mövzularından biri qadın azadlığı problemi olmuşdur. İslam aləmində hökm sürən şəriət qaydalarının qadına hüquqsuz varlıq kimi baxmağı təlqin etməsi azad fikirlə mütəfəkkirlərimizin etirazlarına səbəb olmuşdur. Realist sənətkarlar istibdad şəraitində qadınlarla kişilərin qeyri-bərabər vəziyyətini sosial ədalətsizlik hesab edərək qadın ləyaqətinə hörmət, onların ictimai həyatda fəaliyyətə cəlb edilməsi, hüquq bərabərliyinin təmin edilməsi haqqında fikirlər aşılırdılar. Məhz bu dövrdə başda C.Məmmədquluzadə olmaqla bir çox qələm sahibləri öz əsərlərində bəhs olunan aktual problemi işıqlandırmışdır. Azərbaycan qadınının keçdiyi həyat yoluna, faciəli tərcümeyi-halına diqqət yönəldən yazıçılardan biri də Y.V.Çəmənzməninli olmuşdur.

Əsas hissə. Y.V.Çəmənzməninli ədəbiyyat tariximizdə ən çox yumorlu və lirik hekayələr, çeşidli silsilə məqalələr və tarixi romanlar müəllifi kimi tanınır. Onun dünyagörüşü və sənətkarlığı XX əsrin mürəkkəb siyasi-ictimai, ədəbi-mədəni hadisələri, klassik Azərbaycan və dünya ədəbiyyatı ənənələri işığında formalaşmışdır. Ədəbi fəaliyyətinin mühüm bir qismini təşkil edən satirik və yumoristik hekayələri ideya, mövzu, süjet, obrazlar aləmi ilə realist ədəbiyyatımızın orijinal örnəkləri hesab olunur. O zamankı Azərbaycan həyatının, məişətinin canlı güzgüsü olan lirik-dramatik hekayələrində psixoloji sarsıntılar və mənəvi iztirablar daha üstün yer tutur.

Məhkum Azərbaycan qadınlarının faciəsi, o zamankı məişətdə adi hal olan ailə qovğaları ədəbin kiçik hekayələrinin mərkəzində durur. Bunun bir səbəbi, ümumən, qadına feodal münasibəti, dini-mənəvi ehkamlara əsasən ona kölə kimi yanaşmaqdan irəli gəlirdisə, ikinci səbəb yazıçının öz valideynləri arasında tez-tez baş verən ailə narazılığı idi. Bütün uşaqlıq illərini belə bir ailədə keçirən ədib doğma anasının bədbəxt taleyi, küsgün həyatı timsalında müsəlman qadınlarının ələmini ümumiləşdirməyə səy göstərirdi.

Müasirlərindən fərqli olaraq, Y.Vəzir qadın azadlığı problemini daha sivil şəkildə qaldırır, milli intibahın, inkişafın əsas şərtlərindən sayırdı. Bu mövzudakı hekayələrində onların daxili aləminə enir, yaddaqalan qadın obrazları yaradırdı. Yazıçının təsvir etdiyi Azərbaycan qadını sadəliyi, isməti, qeyrət və milli ləyaqəti ilə seçilir. Ədəbin qələminin məhsulu olan “Qumarbazın arvadı”, “Dərdli Züleyxa”, “Divanə”, Müsəlman arvadının sərgüzəşti”, “Toy” və s. hekayələr bu mövzuda yazılmış tipik örnəklərdir.

Bu hekayələrdə diqqəti cəlb edən məqamlardan biri də müəllifin qadın psixologiyasına dərinləndirən bələd olması, daxili aləmlərinin gizli qatlarına enməyi bacarmasıdır.

Məlumdur ki, hər bir əsərin bədii siqləti ondakı psixologizmin dərinliyindədir. Psixologizm bədii əsərin nüvəsini, poetik enerji mənbəyini təşkil edir. Yazıçının demək olar ki, bütün əsərlərində süjet psixoloji kontrastlar üzərində qurulmuşdur. P.Hüseynova haqlı olaraq qeyd edir ki, “Y.V.Çəmənzməninli hekayələrində psixoloji ovqatı müxtəlif üsullarla, qəhrəmanın ovqatını tamamlayan peyzaj, təbiət lövhəsinin təsviri, iki və daha artıq şəxs arasında dialoq, yaxud daxili monoloq, daxili nitq vasitəsilə yaradır” [2, s. 35-36]. Bütün bunlarla bədii drammatizmi gücləndirərək qəhrəmanın düşüncə vəziyyət, daxili aləmi ilə oxucunu tanış edir.

Sənətkarın qadınların acınacaqlı taleyini, dərdini, ələmini həssaslıqla qələmə aldığı hekayələr arasında psixoloji məqamların qabarıq olduğu “Divanə” hekayəsi xüsusilə seçilir.

Hekayənin qəhrəmanı gözəl Sitarənin dəli kimi çöllərə düşməsi görüb tanımadan, məhəbbətsiz zorla ələ verilmək nəticəsində olur. Burada insan mənəviyyatını puç edən mühit, onun dəhşətli qayda-qanunlarıdır. İnsan ruhunun təbii xüsusiyyətlərini bütün incəlikləri ilə bilən sənətkar “Divanə” də “sini-təbabətə” yetişmiş Sitarənin əfsunlaşmış ilk gənclik ələmini, zəngin xəyalatını, təbiətdən aldığı intibahını aydın boyalarla təsvir edir: “...hər çiçəkdən birini dərib, hər güldən bir yarpaq üzüb, hərəsindən də bir həzz aparıb, bir lətafət anlayırdı” [1, s. 124]. Təbiət-bahar, gül, çiçək, quşların oxuması ona nağıl təsiri bağışlayırdı.

Burada psixoloji məqam saf bir qızın real aləmdən təcrid olunub şirin xəyallara dalması, burada arzu-istəklərinə çata bilməsində təzahür edir. Xəyalında yaratdığı oğlan obrazı xasiyyət və zahiri gözəllikcə qızın istəyinə uyğundur. Xoşbəxt olmaq üçün sanki təbiət ondan heç nəyi əsirgəməmişdir. Lakin xəyalın şirinliyi mühitin acı reallığı ilə üz-üzə dayanır, psixoloji kontrast pik həddə çatır. Bir tərəfdə amansız qanunlar, əks qütbə isə saf arzular dayanır. Mühitə tabe olmaq mənəvi süquttur; qarşı durmaq isə iradə xaricindədir. Qarşıda ya ölüm, ya da ondan daha dəhşətli

²⁹ BDU-nun magistrantı. mnahide093@gmail.com

olan divanəlik görünür. Kiçik hekayədə müdhiş faciəni vermək üçün mənəvi aləmlə reallığın toqquşmasını təqdim edən ədib göstərir ki, bu situasiya məsum bir qızın ruhi şikəstliyinə gətirib çıxarır.

Bu psixoloji tar-marı əyani görmək üçün iki təsvirə diqqət yetirmək zəruridir. Qız ərə verildiyini eşidəndə nəinki təlaş keçirir, əksinə xoş duyğular onu çulğalayır: “O gündən cavan qız toyu aramsız gözləyirdi. Şirin xəyalata meydan verib, Sitarə yenə məşuqu ilə ömür bağçasında gəzib dolanırdılar.. Dünya bir cənnətə dönmüşdü, hər şey mənəbəyi-həzz idi” [1, s. 124-125]. Bu əslində real düşüncə istiqamətində qurulan xəyaldır. Sənətkarın fəlsəfəsinə, insanın bu cür duyğuları yaşamağa tam haqqı vardır. Bütün bunlar təkcə Sitarənin deyil, onun timsalında neçə-neçə pak qızların bakir ruhunun, düşüncəsinin məhsuludur. Sağlam cəmiyyətdə bu arzular asanlıqla real təcəssümünü tapa bilər. Bəs o dövrün real aləmi buna imkan verirmi? Bu sualın cavabını aşağıdakı cümlələr aydın şəkildə üzə çıxarır: “...Otağın qapıları açıldı, içəri bir kişi saldılar... Sitarə ilk dəfə dünyaya həqiqət nəzəri ilə baxdı; cavan qızın qarşısında xəyali məşuqu əvəzinə doğruçu əri durmuşdu və bu “ər” deyilən o qədər çirkin, munis və zəriflikdən uzaq idi ki, Sitarə üzünü ondan döndərüb, gözlərinin yaşını saxlaya bilmədi.” [1, s. 125]. Müəllif bu məqamı elə incə psixologizmlə təsvir edir ki, həqiqətin şilləsini gözlənilməz anda dadan qəhrəmanın iztirablarından təsirlənməmək mümkün olmur.

Müəllifin sərrast qələmi Sitarənin ruhunun mürəkkəb, təsvir olunması çətin məqamlarını rəsm etməyi elə bacarmışdır ki, oxucu bu situasiyada zavallı qızcığazın aqlını itirməsinin yeganə çıxış yolu olduğunu anlamaqda çətinlik çəkmir. Büllur xəyalları qara daşlara dəyib çiliklənen Sitarə “əri” yuxuya gedən kimi baş götürüb qaçır. İki gündən sonra onu zəifləmiş halda xarabalıqdan tapırlar. Burada da belə bir sual ortaya çıxır. Niyə məhz ata evi deyil də, xarabalığa üz tutur? Çünki yaşadığı cəmiyyətdə ər evindən qaçanlara namussuz kimi baxırdılar. Buna görə də heç kim onu qəbul etməyəcəkdi. Sitarə xarabalığa üz tutmaqla mövcud qayda-qanunlara qarşı etiraz səsinə ucaldır. Hekayənin bu yeri olduqca dəhşətlidir. Müəllif sağlam düşüncəli insanın divanəyə çevrilmə prosesini məntiqlə uyğun təsvir etməyə nail olur.

Psixoloji dramatizmlə cərəyan edən hadisələrin yekunu da özünəməxsus tamamlanır. A.Məmmədov sonluğa diqqət yetirərək qeyd edir ki, “Eyni zamanda ata-ana ilə gedən söhbət cəfəng təzad xarakteri daşıyır və bu dialoqlarda kimin dəli, kimin ağıllı olduğunu kəsdirmək çox çətindir. Tərəflərin danışığı arasında heç bir rabitə və əlaqə yoxdur” [3, s. 135]. Bunun əyanılığını görmək üçün yenə də əsərin özünə müraciət etmək lazımdır: “Ata-anası onun sözünü kəsib, acıqlı deyirdilər: -Kəs səsinə, bihəya! Namusumuzu yerə soxdun” [1, s. 125]! Sitarə isə bunun müqabilində “Siz Allah, o çiçəkləri dərməyin! Qoyun qalsın nişanlıma” [1, s. 125]! – deyər cavab verirdi. Nəhayət, övladlarının dəli olduğunu anlayan ata-ana özləri də hönkürür, dəli olmaq dərəcəsinə çatırlar. Onların göz yaşları qadına rahatlıq, sərbəst mühakimə yürütmək, sevmək imkanı verməyən zəmanəyə lənətnamədir. Ümumilikdə demək olar ki, əsər boyu psixoloji situasiyalara geniş yer verilməsi hiss-həyəcan və iztirabların təsirli alınmasına səbəb olmuşdur.

Yusif Vəzir yaşadığı mühitdə gördüklərinə kortəbii yanaşmamış, onu öyrənmiş araşdırmış və bütün dərinliyi ilə dərk etmişdir. Bu cəhətdəndir ki, məişətdə izlədiklərini böyük ürək ağrısı, qəlb iniltisi, acı göz yaşları ilə qələmə almışdır. Bu iniltiləri hətta ilk cümlələrindən duyduğumuz, ürək parçalayan əsərlərdən biri də “Dərdli Züleyxa” hekayəsidir.

Müəllif burada Züleyxanın həyatının yalnız bir gecəsini, özü də hər gün təkrar olunan zülmət gecəsini təsvir etmişdir: “Yarımişiq bir otaqda çarpayıdan on altı-on yeddi yaşlarında bir arvad qalxdı” [1, s. 126]. Bu ilk cümlədən belə əsərdəki faciəvi notları duymaq mümkündür. Buradakı dərdli Züleyxa da divanə Sitarənin bacısıdır. Bu xəyalpərvər qız arzuları reallığın amansızlığı ilə üzləşdiyi ilk anda ər evindən qaçmışsa, Züleyxa “abır-həyalı” olub ər evində oturmuş, bir il keçməmiş lap gənc ikən “qocalmışdır”.

Bu iki obraz bənzər talelərə malik olmaqla yanaşı, onları birləşdirən bir məqam da hər ikisinin səadəti xəyal aləmində tapa bilməsindədir. Sitarə xoşbəxtliyi öz yaratdığı dünyasında tapırsa, Züleyxa isə acılar içində qıvrandığı zaman keçmiş “xoş” günlərini xatırlayaraq az da olsa gerçəklikdən uzaqlaşa bilər. Y.Vəzir burada düşündürücü, fəlsəfi anlamı olduqca böyük olan bir cümlə yazır: “İnsan həyatında güclük çəkirsə, onda həmişə keçmiş xatırlar, unudulmuş vəqələri, hafizədən silinmiş nöqtələri zehində canlandırmağa çalışıb, ondan bir xoşluq duyar, təsəlli tapar” [1, s. 127]. Cəmi on altı yaş olmasına baxmayaraq, uşaqlıq illərini əziz xatirə kimi yad edən Züleyxa üçün hamama getdiyi günlər, Novruz bayramı ərəfəsində cəhrə və yun daraqlarının yığıldığı, bir dəfə çərşənbə axşamı eşitdiyi ilk sözlərdən sevindiği gün və s. anlar ən gözəl zamanlardır. Ər qayğısı görməyən, işgəncələrə, xəstəliyə məruz qalıb acılar çəkən Züleyxa qibtə etdiyi günlərə baxanda indi arzulayır ki, heç olmasa əri onu döyüb-söyməsin, bu vəziyyətdə qoyub getməsin.

Müəllif keçmiş yaşantıları xatırlama yolu əks etdirərkən adət-ənənə, bayram günlərinə xas məqamları canlandırmaqla təsirli, psixoloji ovqat yaratmağa nail ola bilər. Məsələn, xalqımızda ay müqəddəslik, təmizlik rəmzi kimi qiymətləndirilir, təzə ay çıxanda salavat verilir və s. Hekayədə oxuyuruq: “Zatən anası Züleyxanı “sayəli” hesab edirdi. Odur ki, təzə ay çıxanda.. əvvəl onun üzünə, sonra aya baxıb salavat çevirirdi...” [1, s. 128]. Və ya vəsfi-hal oyununda Züleyxanın açarının badyadakı suda hamıdan tez ələ gəlməsi səadət rəmzi kimi hədsiz sevinc doğururdu. Bütün bu sınınmalar gələcək səadət üçün ümid qığılcımları təsiri bağışlayırdı. Züleyxanın çərşənbə axşamı eşitdiyi “yaman günün ömrü az olar” ifadəsi bütün ailə üzvlərini sevindirmişdi: “Necə də sevinməsinlər ki, gözlərini dünyaya açdıqları anda “yaman gün” görmüş, həmin “yaman günün” ömrü isə çox olmuşdur” [4, s. 132]. Lakin bu ümidlər, xoş söz eşitmələr, açarın əvvəlcə çıxması və s. həyatın acımasız reallığı qarşısında heç nədir. Züleyxa da Sitarə kimi gözəl günlər arzusunda ikən həyatın dibinə enir, dəhşətlərlə üzləşir.

Ədibin bu mövzuda yazdığı hekayələrin finalında olduğu kimi, burada da sonluq qanlı göz yaşları ilə tamamlanır: “...Züleyxa otağın bir küncünə qısılıb, zar-zar-zar ağlayırdı, əri də uzanıb, qeydsiz birhaldə xoruldayırdı”

[1, s. 129]. Y.Vəzirin əsl sənətkarlıq məharəti ondadır ki, həmin göz yaşlarının səbəbini güclü realizm qüdrəti ilə açıb göstərməyi bacarır. Bu qanlı göz yaşlarını axıdan həyatı, mühiti bütün ziddiyyətləri ilə dolğun şəkildə əks etdirə bilir.

Nəticə etibarlı ilə deyə bilərik ki, qadın azadlığı yolunda ardıcıl qələm işlədən sənətkarın bu mövzuda yazılmış əsərlərində psixoloji-dramatik situasiya və kontrastların bolluğu diqqəti cəlb edir. Gerçəkliyi ədəbi-bədii əks etdirməyin üsullarından biri kimi psixologizmə xüsusi önəm verən nasir personajların daxili aləmini, hiss-həyəcan və duyğularını müxtəlif formalarda əks etdirməyə müvəffəqiyyətlə nail olmuşdur.

İstifadə edilmiş ədəbiyyat

1. Çəmənəminli Y.V. Əsərləri. 3 cildə. I cild. Bakı: AVRASIYA PRESS, 2005, 360 s.
2. Hüseynova P.S. Y.V.Çəmənəminlinin hekayələrində mühit və şəxsiyyət (1907-1920-ci illər). Bakı: Çəşoğlu, 2005, 128 s.
3. Məmmədov A. Azərbaycan hekayəsi, Bakı: Yazıçı, 1984, 224 s.
4. Məmmədov K. Yusif Vəzir Çəmənəminli (həyat və yaradıcılıq yolu). Bakı: Elm, 1981, 263 s.

Açar sözlər Y.V.Çəmənəminli, qadın azadlığı, psixologizm, drammatizm, aktual məsələ

Key words: Y.V.Chamanzaminli, women's freedom, psychologism, dramatism, actual issue

Ключевые слова: Ю.В. Чаманзаминли, женская свобода, психологизм, драматизм, текущая проблема

Xülasə

Məqalədə qüdrətli nasir Y.V.Çəmənəminli nəsrində, o cümlədən hekayələrində mərkəzi yer tutan qadın azadlığı məsələsindən bəhs olunmuşdur. Demək olar, bəşər tarixi ilə həmyaşd olan bu problem bütün dövrlərdə açıq fikirliləri daima düşündürmüşdür. XX əsr gerçəkliyində isə aktual problemi işıqlandıran qələm sahibləri içində Y.Vəzir özünəxas yanaşması ilə seçilir. Xüsusilə, qadın psixologiyasına dərin bələd olan ədib onların daxili aləmlərinə nüfuz etməyi, ruhi-psixoloji vəziyyətlərini əks etdirməyi bacarmışdır. Müəllif güclü psixologizm duyulan bu tip hekayələrdə müxtəlif formalarda, peyzaj, təbiət təsvirləri, bədii təzadlar, monoloq və dialoqdan istifadə etməklə kəskin psixoloji məqamlar yaratmışdır. Bununla da personajların daxili yaşantıları, düşüncələri, hiss-həyəcanları bədii şəkildə aşkara çıxarılmışdır.

Psychological aspects of the issue of women's freedom in the stories of Yusif Vazir Chamanzaminli (based on "Divana" and "Dardli Zuleykha")

Summary

In the article, the issue of women's freedom, which occupies a central place in the prose and stories of the powerful prose writer Y.V. Chamanzaminli, is discussed. It can be said that this problem, which is almost the same age as human history, has always puzzled open-minded people in all times. In the reality of the 20th century, Y.Vazir stands out among the writers who shed light on the actual problem with his unique approach. In particular, the writer, who is deeply familiar with women's psychology, was able to penetrate their inner worlds and reflect their mental and psychological conditions. The author created sharp psychological moments in this type of stories with strong psychologism in different forms, using landscape, nature images, artistic contrasts, monologue and dialogue. In this way, the characters' inner lives, thoughts, and emotions were revealed artistically.

Психологические аспекты женской свободы в рассказах Юсифа Вазира Чаманзаминли (по мотивам "Диваны" и "Дардли Зулейхи")

Резюме

В статье обсуждается вопрос женской свободы, занимающий центральное место в прозе и рассказах мощного прозаика Ю.В.Чаманзаминли. Можно сказать, что эта проблема, почти ровесница человеческой истории, всегда и во все эпохи озадачивала непредвзятых людей. В реалиях XX века Ю. Вазир выделяется среди писателей, проливающих свет на актуальную проблему своим уникальным подходом. В частности, писательница, глубоко знакомая с женской психологией, смогла проникнуть в их внутренний мир и отразить их душевное и психологическое состояние. В рассказах этого типа с сильным психологизмом автор создал сильные психологические моменты в разных формах, используя пейзаж, образы природы, художественные контрасты, монологи и диалоги. При этом в художественной форме раскрывались внутренняя жизнь героев, мысли, чувства и эмоции.

Rəyçi: F.ü.f.d. Sevinc Abdullayeva

Ягибекова Фаина Вагифовна³⁰**ЕДИНСТВО В ВОСПИТАНИИ: РОЛЬ СЕМЬИ, ШКОЛЫ И ОБЩЕСТВА
В ФОРМИРОВАНИИ ЛИЧНОСТИ**

Введение: Тема единства семьи, школы и общественности в контексте воспитания совершенного человека является ключевой в обсуждении современных педагогических и социологических теорий. Воспитание совершенного человека является сложным и многогранным процессом, требующим взаимодействия различных институтов, таких как семья, школа и общественность. Эти три сферы играют ключевую роль в формировании ценностей, навыков и качеств личности, обеспечивая ему гармоничное развитие и успешную адаптацию в обществе. Формирование и воспитание личности несомненно зависят от взаимодействия всех этих социальных институтов. Эти три института обеспечивают комплексное развитие личности, обладающей не только знаниями и навыками, но и ценностным компасом, социальной ответственностью и способностью к критическому мышлению. Этот тройной союз обеспечивает гармоничное развитие личности, оснащая её багажом знаний, умений, навыков, которые необходимы для успешной жизни в современном мире.

"Школа и семья: взаимодействие и партнерство" под редакцией Ю.П.Зинина и Т.Н.Ахапкиной. Авторы отмечают: "Семья есть первичный институт воспитания, где личность получает первоначальные уроки о любви, заботе, моральных ценностях и социальных навыках. Степень внимания родителей к развитию детей, качество семейных отношений оказывают огромное влияние на их будущее. Родители являются первыми образцами для своих детей. Их поведение, ценности и отношения создают основу для формирования мировоззрения и социальных навыков у индивида" (1, с. 156-162).

Родители, выступая в роли преподавателя, передают знания, навыки и ценности своим детям через разговоры, уроки и жизненные ситуации. Качество отношений в семье оказывает сильное влияние на эмоциональное благополучие и самооценку детей. В семье дети получают коммуникативные навыки, учатся эмоциональной поддержке и уважению к другим. Родители же, в свою очередь, являются образцом для своих воспитанников, их поведение и отношение в семье оказывают огромное влияние на формирование и становление личности. Качество взаимоотношений в семье оказывает значительное влияние на психологическое благополучие и развитие личности.

Основной курс: Школа – место, где дети проводят значительное время своей жизни, и это среда, где они учатся, общаются и формируют свою личность. Школьная программа и культура также играют важную роль в формировании ценностей, навыков и знаний, необходимых для успешной адаптации в обществе. Школа играет важную роль в образовании и социализации детей. Она способствует развитию социальных навыков, уважения к разнообразию и способности к сотрудничеству. Совместная воспитательная работа между школой и семьей помогает ребенку адаптироваться к различным ситуациям и обстоятельствам.

"Семья, школа, общество: педагогическое взаимодействие" под редакцией Т.И.Соболевой. Автор Т.И.Соболева пишет: "Школа является не только местом, где дети учатся различным предметам, но и местом, где они учатся взаимодействовать с другими, развивать социальные навыки, а также осваивать основы самодисциплины и самоидентификации. Воспитательная работа школы играет ключевую роль в формировании общественной идентичности и гражданского сознания. В школе дети встречают разнообразие культур и мировоззрений, учатся работать в команде и принимать решения. Сотрудничество между школой и семьей играет важную роль в обеспечении успеха учеников. Родители могут поддерживать образовательные инициативы школы, а учителя могут обеспечить обратную связь с семьей, чтобы совместно развивать потенциал каждого воспитанника" (2, с. 16-43).

Роль общества в воспитании личности является ключевым движущим механизмом в ее полноценном формировании. Общество представляет собой широкий контекст, в котором происходит социализация и развитие индивида. Влияние общественных норм, ценностей, институтов и структур оказывает существенное воздействие на формирование личности. Общество устанавливает определенные нормы поведения, ожидания и ценности, которые влияют на формирование мировоззрения и моральных убеждений личности. Культурные особенности и социальные нормы определяют, что считается приемлемым и неприемлемым в общественных отношениях, и направляют поведение индивида. Различные социальные институты, такие как семья, школа, религия, экономика, политика, играют важную роль в воспитании личности. Они предоставляют индивиду различные роли, ожидания и цели, которые помогают ему определить свое место в обществе и развить соответствующие навыки.

"Совместное воспитание: школа и семья в сотрудничестве" авторства Г.Д.Левина. Автор Г.Д.Левина отмечает: "Современные средства массовой информации, такие как телевидение, интернет, кино, музыка и социальные сети, оказывают значительное влияние на формирование ценностей и представлений личности. Они формируют общественные стереотипы, модели поведения и представления о жизни, которые могут оказывать как положительное, так и отрицательное воздействие на молодежь. Образовательные учреждения и общественные программы играют важную роль в социализации и развитии личности. Они предоставляют доступ к знаниям, навыкам необходимым для успешной адаптации в обществе" (3, с. 33-69).

³⁰ Бакинский Славянский Университет Магистр кафедры «Педагогика и психология».e-mail:yagibekovafaina@gmail.com

Образование также способствует развитию критического мышления, самоанализа и самореализации. Общество также предоставляет социальную поддержку и интеграцию, которые необходимы для полноценного развития личности. Это включает в себя доступ к здравоохранению, социальным услугам, культурным и спортивным мероприятиям, которые способствуют развитию самооценки, уверенности и социальной компетентности. Таким образом, общество играет решающую роль в воспитании личности через установление культурных и социальных норм, функционирование социальных институтов, формирование массовой культуры и образовательных программ, а также обеспечение социальной поддержки и интеграции. Взаимодействие с обществом позволяет индивиду развивать свой потенциал, находить свое место в обществе и становиться активным участником социальной жизни. Связь между школой, семьей и обществом в воспитании представляет собой важный и взаимосвязанный процесс, который оказывает существенное влияние на формирование личности ребенка. Каждый из этих институтов вносит свой вклад в развитие и социализацию ребенка, и их взаимодействие играет ключевую роль в этом процессе.

"Педагогическое партнерство семьи и школы" под редакцией В.Г.Болотова и И.В.Чудиновой. Авторы статьи В.Г.Болотова и И.В.Чудиновой отмечают: "Школа и семья должны сотрудничать для обеспечения успешного образования и развития ребенка. Это включает в себя регулярное общение между учителями и родителями, обмен информацией о прогрессе и поведении ребенка, а также совместное участие в различных образовательных мероприятиях. Родители могут поддерживать учебный процесс дома, помогать с выполнением домашних заданий, создавать условия для обучения и развития ребенка вне школы. Учителя, в свою очередь, могут обеспечить родителей информацией о методиках обучения и стратегиях воспитания. Школа может предоставлять родителям обратную связь о прогрессе и достижениях ребенка в учебе и поведении. Это помогает родителям понимать, как они могут поддержать ребенка в его учебных усилиях и развитии" (4, с. 123).

Школа отражает общественные ожидания относительно знаний и навыков, которые должен приобрести ребенок для успешной интеграции в общество. Образовательные стандарты и программы разрабатываются с учетом потребностей и требований современного общества. Школа также является местом, где передаются культурные ценности и традиции общества. Учебные материалы, уроки и мероприятия могут способствовать сохранению и развитию культурного наследия. В целом, связь между школой, семьей и обществом в воспитании является ключевым фактором в формировании личности ребенка. Взаимодействие и сотрудничество этих институтов создают условия для полноценного развития ребенка, его успешной адаптации в обществе и формирования стабильных ценностных ориентиров.

Формы и содержание работы по развитию речи различны на разных этапах обучения, так как разные периоды обучения русскому языку имеют свои задачи. На начальном этапе обучения важно добиться от школьников привычки строго ограничивать себя на первых порах употреблением только хорошо понимаемых и известных грамматических конструкций. Одновременно школьник должен находить в чужой речи знакомые слова и конструкции. На первых порах материалом для этого должна служить речь учителя. Поэтому учитель должен в начальный период обучения ограничивать свою собственную речь в соответствии с уровнем знаний школьников лексики и грамматических конструкций. Учитель, зная активный и пассивный словарный запас школьников, должен вводить новые для школьников слова в определенных дозах и последовательности. Вся эта работа должна базироваться на определенном грамматическом фундаменте. Можно, конечно, вводить в ограниченном объеме в материал урока некоторые незнакомые школьнику грамматические конструкции как модели.

На этих занятиях можно использовать все те приёмы и методы, которыми мы пользуемся на занятиях по практике устной речи. Работа выстраивается таким образом, чтобы школьники, с одной стороны, запомнили лексический и грамматический материал, прорабатываемый на занятиях по чтению, а с другой стороны, практически владели проработанным материалом, а именно, умели вести беседу на разные темы, составлять ситуации, диалоги и т.д.

Приучаясь понимать строго регламентированную и в отношении лексики и в отношении ее грамматического употребления речь учителя, школьник будет одновременно учиться улавливать знакомые элементы в окружающей его русской речи. Постепенно учитель должен переходить от замедленного к нормальному темпу речи, т. о. усложняя ее. В первый период обучения большое внимание следует уделять бытовой лексике.

Одним из условий правильной работы по развитию речи учащихся является последовательность в подаче языкового материала. Умение задать вопрос, умение ответить на него – это уже шаг к свободному диалогу. На занятиях в начале урока практикуется обычно ряд однотипных, повторяющихся из урока в урок вопросов к членам группы (например, какое сегодня число? какой день? который сейчас час? где Сибирь? и т.п.) Постепенно в этот ряд знакомых и уже привычных вопросов вставляются новые незнакомые вопросы. В общий объем понятия «развития речи» включается, конечно, как развитие устной речи, так и одновременное развитие письменной речи (5, с. 46-67).

Следующий этап занятия по чтению предполагает *обучение письму*. На еженедельных аудиторных занятиях по чтению обучение данному виду речевой деятельности является скорее вспомогательным и выступает как средство формирования других навыков и умений, в основном, говорения.

Заключение: И, наконец, седьмой, заключительный, этап работы с текстом на занятии по чтению

предполагает *обогащение страноведческих и социокультурных знаний школьников* на основе прочитанного текста. Важен круг событий, образующих жизненную основу прочитанного материала. Сюда относятся также бытовые, культурно-бытовые и другие темы, которые могут найти отражение в учебно-речевой коммуникации на основе и в связи с текстом и влиять на формирование ценностной ориентации школьников.

Такая работа с русскоязычным текстом достаточно эффективна, поскольку она позволяет сконцентрироваться на наиболее существенных аспектах работы с текстом и при этом охватить все виды речевой деятельности и аспекты обучения языку, используя многообразие приёмов и форм работы. Все эти институты взаимосвязаны и влияют друг на друга. К примеру, семья может поддерживать учебные и социальные успехи детей, а школа может укреплять семейные ценности через образовательные программы. Общество, в свою очередь, может создавать условия, которые либо поддерживают, либо затрудняют работу семей и школ.

ЛИТЕРАТУРА:

1. "Школа и семья: взаимодействие и партнерство" под редакцией Ю.П.Зинина и Т.Н.Ахапкиной. стр: 156-162
2. "Семья, школа, общество: педагогическое взаимодействие" под редакцией Т.И.Соболевой. стр: 16-43
3. "Совместное воспитание: школа и семья в сотрудничестве" авторства Г.Д.Левина. стр: 33-69.
4. "Педагогическое партнерство семьи и школы" под редакцией В.Г.Болотова и И.В.Чудиновой. стр: 123.
5. "Школа, семья, общество: формирование ценностного отношения к обучению" под редакцией Л.Н. Мазуркевича и В.В.Рубцова. стр: 46-

67.

Ключевые слова: семья, школа, общественность, воспитание, единство, совместная работа, сотрудничество

Açar sözlər: ailə, məktəb, ictimaiyyət, tərbiyyə, birlik, iş birliyi, əməkdaşlıq

Key words: family, school, society, upbringing, unity, collaboration, cooperation

Təhsildə birlik: ailənin, məktəbin və cəmiyyətin şəxsiyyətin formalaşmasındakı rolu
Xülasə

Məktəbin, ailənin və cəmiyyətin birgə tərbiyə-təhsil işi, bir cəmiyyətdə sağlam, fərdin inkişafına nail bir təhsil sistemini inkişaf etdirmək üçün əhəmiyyətli bir mövzudur. Bu tərbiyə-təhsil modeli, bir-birini tamamlayan və dəstəkləyən üç əsas komponentdən ibarətdir: məktəb, ailə və cəmiyyət. Hər bir komponent, fərdin müvəffəqiyyətli təhsil almasında və sosial olaraq inkişaf etməsində fəal rol oynayır. Məktəb, təhsil və öyrənmənin əsas meydançasıdır. Burada tələbələr müəyyən müfredat və proqramlar əsasında fənlər, mövzular və mədəni qəbullar öyrənirlər. Bu, onların intellektual və müdrik şəkildə inkişaf etmələrinə kömək edir. Məktəb, tələbələrə sosial mühitdə öyrənmə və əməliyyatlı bir şəkildə ictimaiyyətə daxil olmaq üçün lazımı sosial və əməkdaşlıq bacarıqlarını təmin edir.

Education in unity: the role of family, school, and society in personality formation
Summary

The joint upbringing and education work of the school, family, and society is an important topic for developing a robust education system that fosters individual development within a society. This education model consists of three main components - school, family, and society - which complement and support each other. Each component plays an active role in ensuring the successful education of individuals and their social development.

The school is the main arena for education and learning. Here, students learn subjects, topics, and cultural norms based on certain curricula and programs, which helps them develop intellectually and wisely. The school provides students with the necessary social environment for learning and effective integration into society.

Научный руководитель доц. Мехралиева У.В.

Ceyhunə Ceyhun qızı Aslanova³¹

ANARIN NƏSRİNDƏ “ALTINCI MƏRTƏBƏ”NİN ƏLÇATMAZ KAMİLLİYİ PROBLEMI

Giriş. Hər bir canlının öz xisləti olmasına öyrəşsək də, insanın rəngarəng xarakteri bizi hər an təəccübləndirir. Dünyaya gəldiyimiz ilk andan etibarən insanı kəşf etmək səyahətinə çıxırıq. Bu insan zamanla anamız, atamız və ya hər hansı bir doğmamız olsa da, sonda bütün oxlar bizim özümüzə- içimizdəki "mən"ə istiqamətlənir. Sanki illərlə dünyadakı insanları seyr eləyib onun qüsurlarını və ya müsbət cəhətlərini öz beynimizdə hazırladığımız imtahan suallarıyla qiymətləndirən biz sonda tək bir insanı imtahan edirik. Özümüzü.. O özümüzü ki illərlə çəkdiyi acılarda da, pis günlərində də, həmçinin, xoş günlərində də üzləşməkdən qorxub tək-tənha qoyduğumuz özümüzü. Ölümün ən qorxuducu yanlarından biri də məhz budur: Özünlə hesablaşmağa macal tapmadan sağollaşmaq məcburiyyətində qalmaq. Bu üzləşməyə isə insanı bəzən bir hadisənin dəhşəti, bəzən bir sözün ağırlığı, bəzən bir musiqinin notları, bəzən isə bir əsərin hansısa sətri vadar edə bilər. İnsan içində özü olduğu dünyadan qaçmaq üçün oxuduğu hər hansı əsərdə özüylə qarşılaşıb qaçmağa heç bir səhifə tapa bilməyə bilər. Hər səhifəni çevirdikcə başına gələcəkləri görüb o kitabı ordaca bağlamaq, bir daha heç bir zaman açıb oxumamaq üçün rəfinin ən əlçatmayan hissəsinə də qoya bilər. Amma qaçdığı özünü ən üst rəfdə saxladığını unutmağı üzləşməyindən daha da çətinləşər. Ədəbiyyatın bu sarsıdıcı funksiyası bir çox əsərlərdə rastımıza çıxır. Anar yazdıqdan sonra real həyatda beşmərtəbəli evinin altıncı mərtəbəsindən nə çox Təhminələr, Zaurilər çıxmışdı. Nə qədər insan Zaur kimi sevgisində göstərdiyi cəsərsizliyin əzabını çəkdiyini özünə, hətta yazıçıya etiraf etmişdi. Anar əsərlərinin bu qədər sevilməyindəki ən önəmli faktorlardan biri də məhz insan psixologiyasını bütün doğmalığı ilə, olduğu kimi təsvir etməsidir. Cəmiyyətin qınağından çəkinmədən "Təhminə kimi qadınlar da var" - deyə biləcək cəsəreti qələminə verməsi belə Təhminələrə son anda bir təsəlli xarakteri daşıyır.

Əsas hissə. "Altıncıncılar" nəslinin görkəmli simalarından biri olan Anar ədəbiyyata yeni obraz və ideyaların gəlməsinə yol açan istedadlı yazıçılardan biridir. Nisbi demokratikləşmə dövründə adi insanların içindən çıxarıb baş qəhrəmana çevirdiyi obrazlar günümüzədək bir çox problemin işıqlandırılmasında xüsusi rol oynamışdır. Bu da əlbəttə ki, yazıçı istedadının böyüklüyündən irəli gəlir. Müxtəlif janrlarda, fərqli problemləri cəmiyyətə ən yaxın dildə ifadə edən müəllif insan psixikasının incəliklərini yaratdığı obrazları fərdiləşdirmək məqsədilə qəhrəmanlar üzərində əks etdirmişdir. Anarın işıq tutduğu problemlərdən biri cəmiyyətdə çoxluq təşkil etsə də, özünü tənha hiss edən insanların daxili "mən"inə çatmaq arzusudur. Təhminə, Kərim Əsgəroğlu, Fuad və bu kimi surətlər həyatın dayanmayan axınına qarşıaraq tənhaləşməyə doğru gedən fərdlərdir. Əlbəttə, tamamilə fərqli mövzulu əsərlərdən misal olaraq göstərdiyimiz bu obrazlar müxtəlif həyatlarda eyni problemi daşıyan insanların ümumiləşmiş simalarıdır.

Təhminə obrazı Anarın belə demək mümkündürsə, rəğbət bəslədiyi və digər yaratdığı qəhrəmanlara nisbətən daha qayğılı yanaşdığı bir surətdir. Bunu biz əsərin yazılmasından illər keçməsinə baxmayaraq, Anarın yenidən bu mövzuya qayıdaraq "Təhminənin son sirri" hekayəsini yazıb Təhminəyə bəraət qazandırmasından aydın duyuruq. Təhminə obrazı cəmiyyətin stereotiplərini qıran, mentalitet çərçivəsini dağıdaraq həyatını öz qanunlarıyla yaşayan bir qadın obrazıdır. Bu surətin sayəsində biz cəmiyyətdə özgələşdirilən, qəbul edilməyən qadınların taleyinin hansı mərhələlərlə irəliləyə biləcəyini təxmin edə bilirik. Anar Təhminə obrazıyla nisbi demokratikləşmənin verdiyi azadlıq şansını sanki daha çox bu obrazın simasında əks etdirməyə çalışmışdır. İllərlə bir çox yazıçılarımız cəmiyyət tərəfindən yadlaşdırılmış və qəbul olunmamışdır. Buna səbəb isə Təhminə kimi insanları qəbul etməyən mühitin dəyişikliyə, başqalaşmağa cəsəretinin olmaması idi. Yeni nəsrin gətirdiyi ideyalar tamamilə insanın daxili dünyasını və bu dünyanın ətrafına hansı formalarda əks olunmasını ifadə edirdi. Adi insanlar böyük əsərlərin sujetinin əvvəlindən sonuna əsas xəttin məğzinə yerləşirdilər.

"6-cı mərtəbə XX əsr Azərbaycan ədəbiyyatında reallıq kabusudur. Reallıq olmasa da, reallıqla ortaqdır, həm də onun elementləriylə təşəkkül tapıb zənginləşmişdir" [2].

Təhminə beşmərtəbəli evin altıncı mərtəbəsində yaşayırdı. Hansı ki o mərtəbəyə Zaur heç bir zaman qalxa bilməmişdi. Lakin Anar yaradıcılığına ümumi nəzər salsaq, belə bir sual bizi düşündürə bilər: Altıncı mərtəbəyə Anarın başqa hansı qəhrəmanları çıxı bilərdi və ya bilməzdi? Və bu cavabın səbəbləri nədən ibarətdir?

İlk öncə, Zaur obrazı haqqında danışmağımız daha doğrudur. Eyni əsərlərdə, eyni cəmiyyətlərdə mövcud olan Təhminə və Zaur mənəvi cəhətdən bir-birindən kəskin fərqlənən obrazlardır. Zaur maddi həyatın insan üzərində təsirlərini təcəssüm etdirən bir surətdir. Onun maddi ehtiyacları naminə həyatının eşqindən imtina etməsi və bu imtinanın cəmiyyətin mənəvi cəhətdən əsla alçalda bilmədiyi bir qadının məhvinə gətirib çıxarması Zaurun kamillikdən uzaq, nəinki altıncı mərtəbəyə, hətta o binaya yaxınlaşmağa belə haqqı olmayan bir obraz olduğunu deməyimizə əsas verə bilər. Bu baxımdan istər Zaurun cəsərsizliyi, istər həyata qarşı mövcud olan istəklərinin həddindən artıq maddi səciyyə daşması onun qarşısında uzun bir yolun olduğunu göstərir. "Əgər adamlar başa düşsəydilər ki, beşmərtəbəli binanın altıncı mərtəbəsi də ola bilər, onda nə vardı ki..." [1]. Məmməd Nəsrin dilindən deyilən bu cümləylə müəllif Zaurun bir daha aydınlanma yaşaması üçün ona şans tanıyır. İlk dəfə "Ağ liman" povestində Məmməd Nəsrin təkbaşına nərd oynamasını təsvir edərkən Anar Zauru ilk dərsini vermişdisə, indi ikinci dəfə başqa əsərində bu metoddan istifadə edir.

Anarın digər sevilən əsərlərindən biri olan "Macal" povestində də mənəvi problem mövcuddur. Necə ki digər əsərdə cəmiyyət Təhminəni qəbul edə bilmirdi, burada isə Fuad cəmiyyəti qəbullanmaqda çətinlik çəkən bir obrazdır. Uşaqlıq illərindən başlayaraq özüylə, həyat tərzilə zehni arasında böyük uçurumlar olan Fuad sonrakı dövrlərdə də

³¹ BDU-nun magistrantı. jeyhunaslanova@mail.ru

bu uçurumu keçməyi bacarmır. Bu isə obrazın öz daxili aləmindən bixəbər olmasından irəli gəlir. Oqtayın məsləhəti ilə dəfələrlə özü ilə görüşü dəftərinə qeyd edən Fuad uzun müddət bu missiyanı yerinə yetirə bilmir. Onun fikrincə, başqa faktorlar ona mane olur, lakin əsas maneə onun daxilində yatan özündən qaçmaq meylidir. Fuad Anarın Təhminəsi kimi özündən xəbərdar və nə istədiyini duya bilən insan deyil. Maddi uğurlarla xoşbəxt olduğunu düşünən bu surət nə məktəbdə, nə böyüdüüyü ailədə, nə də öz qurduğu ailədə istəkləri yetərincə qarşılanmamış bir insandır. Yaşadığımızın yox, bu yaşanılanlardan çıxarılan dərslərin önəmli olduğu bir dünyada Anar Fuadın həyatıyla oxucuya mənəvi kamilliyə gedən yolun insanın öz içində başladığını izah etməyə çalışır. Fuadın müəllimi Fuad Salahlıya qarşı etdiyi “nankorluq” isə xarakterində mövcud olan digər zəiflikdir. Biz Fuadın kamillik mərtəbəsinə yaxınlaşmaq istədiyini, lakin buna macal tapa bilmədiyini görürük. Əsərin sonunda həyatı boyu etmədiyi bir şeyi edərək başqa bir işini özüylə görüş üçün təxirə salır və müəllif bir çox əsərinin sonunda istifadə etdiyi bu priyomu bu əsərə də tətbiq edərək sonluqta natamam təsvir edir. Povestin sonu və sonrakı hadisələr oxucunun ixtiyarına buraxılır. Lakin Anar illər sonra yenidən bu əsərə də bir daha qayıtmaq zərurəti hiss etmişdir. Fikrimizcə, öz təxəyyülümüzün ixtiyarında olarkən düşündüyümüz sonluqlar zehnimizdə mövcud olarkən müəllifin illər sonra bu sonluqları dəyişməməsi daha yaxşı olardı, lakin burdan belə bir nəticə də çıxarmaq olar ki, Anar Fuadın simasında verdiyi problemin cəmiyyətdə hələ də öz həllini tapmamasından təsirlənərək yenidən bu mövzuya qayıtmaq zərurəti hiss etmiş ola bilər. “Balaca Fuadın son xahişi” hekayəsi obrazların illər sonrakı taleyinin təsvirindən ibarətdir. Bu hekayədən bizə aydın olur ki, Fuad o gün təxirə saldığı çıxışından sonrakı qərarlarında da bir o qədər uğurlu ola bilməmiş, altıncı mərtəbəyə qalxmaqda aciz olan obrazlar sırasına daxil olmuşdur.

Son olaraq, “Otel otağı”nın Kərimini xatırlayaq. Kərim Əsgəroğlu universitetdə müəllim, orta büdcəli bir ailədə həyat yoldaşı və valideyn, torpaqlarının bir hissəsini yenidən itirmiş ölkədə isə vətəndaşdır. Hər bir insan kimi onun da qarşısında müəyyən öhdəlikləri var, lakin Kərimin bu öhdəliklər qarşısında yaşadığı daxili sıxıntılar onu getdikcə ölümə doğru sürükləyir. Vətənin dar günündə müharibəyə gedib döyüşmədiyi üçün yaşadığı vicdan əcabı, valideyn olaraq qızına ürəyi istədiyi cehizi almağa büdcəsi yetmədiyi üçün yaşadığı utanc, digər tərəfdən isə universitetdə müəllim adını daşıyan yoldaşlarının qanunsuz yollarla gəncləri savadsızlığa sürükləməsi, rüşvətxorluğu Kərimin ürəyini incidən ağrının şiddətini daha da artırır. Ancaq biz qarşımızda mənəvi cəhətdən kamilləşməkdə olan bir insan görürük. Bunu Çopur Cabbarın ikiüzlü çıxışlarını xatırlayarkən bu iki fərqli xarakterdəki insanın eyni mühitdə yaşamaqlarından duyduğu narahatlıqların fonunda da görürük. Cabbar türkçülük ideyalarını müdafiə etdiyi üçün Kərimin yollarına daş qoymağa çalışır. Kərim isə Cabbar kimi rüşvətxor müəllimlərə görə müəllim adına ləkə gəlməsindən çəkinir. Əsərin sonlarına doğru maddi çətinlikləri səbəbindən Kərim də Cabbar və digərləri kimi həyatında bir dəfə də olsun tələbələrindən “kibrir” almağı düşünürsə, bu fikri reallaşdıracaq mənəviyyətə sahib olmayan bir insandır. Bu səbəbdəndir ki, müəllif saf, təmiz, cəmiyyətin çirkabına batmamış bu qəhrəmanı təlatümlü hisslərin əllərindən alaraq əbədiyyətə qovuşdurur. Kərimlə birlikdə həyatı da, qəlbini sarsıdan problemləri də yoxa çıxır. Fikrimizcə, Kərim Əsgəroğlu beşmərtəbəli evin altıncı mərtəbəsinə çıxmağı bacaran bir obrazdır.

Nəticə. Anarın yaradıcılığının obrazlar aləminin genişliyi və xarakter əlvanlığı bir çox mənəvi problemin həlli yolunda ciddi addımlar atılmağına səbəb olmuşdur. Müəllifin əsərlərinin həcmi nəzərə alınaraq yalnız bir neçə qəhrəmanın simasında problemi analiz edərək belə bir nəticəyə gəlirik ki, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı ilə ədəbiyyatımıza daxil olan “altıncı mərtəbə” fenomenini yazıçının digər əsərlərinə tətbiq etdikdə bir çox obrazın daxili aləminin yetərsizliyi gün üzünə çıxır. Şübhəsiz ki, hər bir insan mükəmməl olmadığı kimi ədəbiyyatın qarşısına da belə bir tələb qoymaq qeyri-mümkündür. Lakin problemin həllinə yol açması baxımından surətləri bu aspektən analiz edərək Anarın “altıncı mərtəbə”yə sadəcə bir neçə obrazı layiq gördüyünü deyə bilərik. Fikrimizcə, bu o deməkdir ki, ədəbiyyatın qədim zamanlardan bəri mövcud olan kamil insan problemi Anarın əsərlərində də həllini tam şəkildə tapa bilməmiş, lakin problemin həlli istiqaməti düzgün verilmişdir.

İstifadə edilmiş ədəbiyyat

1. Anar. Beşmərtəbəli evin altıncı mərtəbəsi. Bakı: Qanun, 2019, 316 s.
2. Abdulla M. Sürealizm – sühl realizmi deyil // Kaspi, Bakı, 2012, 22-24 sentyabr, s. 16-17.

Açar sözlər: Anar, altıncı mərtəbə, psixologizm, qadın azadlığı, kamillik, cəmiyyət

Key words: Anar, sixth floor, psychologism, women's freedom, perfection, society

Ключевые слова: Анар, шестой этаж, психологизм, женская свобода, совершенство, общество

Anarın nəsrində “Altıncı mərtəbə”nin əlçatmaz kamilliyi problemi

Xülasə

Məqalədə Anarın nəsrində işıqlandırılan bir neçə əsas problemlərdən biri olan kamil insan problemi yazıçının yaradıcılığı üçün doğma olan “altıncı mərtəbə” fenomeni aspektindən tədqiq edilmişdir. Demək olar ki, əzəldən bəri mövcud olan və ədəbiyyatın əsas mövzu istiqamətlərindən biri kimi qiymətləndirilən bu problem istedadlı yazıçımız Anarın da qələminin əsərlərində qaldırılmışdır. Klassik ədəbiyyatdan bu günədək Nizami, H.Cavid kimi ədiblərin yaradıcılıqlarından süzülüb gələn bu mövzu Anarın da yaradıcılıq süzɡəcindən keçmişdir. Müəllif müxtəlif əsərlərin hər birində fərqli formada əks etdirdiyi bu problemin ümumi həllinə yetərincə gəlib çıxa bilməmişdir. Buna səbəb isə cəmiyyətin çox az hissəsinin kamilləşməyə meyil etməsi, “altıncı mərtəbə”də məskunlaşmağı bacarmasıdır. Müəllifin insan psixikası ilə yaxından tanış olması və bunu əsərlərində hərtərəfli əks etdirməsi bizi tam şəkildə problemin həllinə gətirib çıxarmasa da, bu istiqamətdə xeyli yol qət edilməsinə şərait yaratmışdır. Psixologizmin müxtəlif ünsürlərindən istifadə edərək xarakterlərin daxili aləminə enilməsinə şərait yaradan müəllif obrazların əsərlər arasında

müqayisə olunacaq dərəcədə eyni məqsədə xidmət etməsi üçün müəyyən oxşarlıqlara yer vermişdir. Lakin oxşarlıqlar mövcud olmasına baxmayaraq eyni problemin ətrafına toplaşa biləcək bu qəhrəmanların yalnızca bir neçəsi məsələni həll etmiş formada buradan uzaqlaşa bilirlər.

The problem of unattainable perfection of the “Sixth floor” in Anar’s prose

Summary

In the article, the problem of the perfect person, which is one of several main problems highlighted in Anar’s prose, is studied from the perspective of the “sixth floor” phenomenon, native to the writer’s creativity. It can be said that this problem, which has existed since time immemorial and is regarded as one of the main topics of literature, was raised in the works of our talented writer Anar. This topic, filtered through the works of writers such as Nizami, H. Javid, from classical literature until today, has also passed through the creative filter of Anar. The author has not been able to come up with a general solution to this problem, which he reflects in a different form in each of his works. The reason for this is that only a small part of the society tends to improve and is able to settle on the “sixth floor”. Although the author’s close familiarity with the human psyche and its comprehensive reflection in his works did not lead us to a complete solution to the problem, it made it possible to go a long way in this direction. Using various elements of psychologism, the author created conditions for descending into the inner world of the characters, and made room for certain similarities so that the images serve the same purpose to the extent that they can be compared between the works. However, despite the presence of similarities, only a few of these heroes who can gather around the same problem can walk away from here having solved the problem.

Проблема «Шестого этажа» недостижимого совершенства в прозе Анара

Резюме

В статье проблема идеального человека, являющаяся одной из нескольких основных проблем, освещенных в прозе Анара, исследуется с точки зрения феномена «шестого этажа», свойственного творчеству писателя. Можно сказать, что эта проблема, существующая с незапамятных времен и считающаяся одной из главных тем литературы, была поднята в произведениях нашего талантливого писателя Анара. Эта тема, профильтрованная через произведения таких писателей, как Низами, Х.Джавид, от классической литературы до сегодняшнего дня, также прошла через творческий фильтр Анара. Автору не удалось найти общего решения этой проблемы, которую он отражает в разной форме в каждом своем произведении. Причина этого в том, что лишь небольшая часть общества стремится к улучшению и способна обосноваться на «шестом этаже». Хотя близкое знакомство автора с психикой человека и всестороннее ее отражение в его произведениях не привели нас к полному решению проблемы, они позволили далеко продвинуться в этом направлении. Используя различные элементы психологизма, автор создал условия для погружения во внутренний мир персонажей, освободил место некоторым сходствам, чтобы образы служили одной и той же цели в той мере, в какой их можно сравнивать между произведениями. Однако, несмотря на наличие сходства, лишь немногие из этих героев, способных собраться вокруг одной и той же проблемы, смогут уйти отсюда, решив задачу.

Rəyçi: fil.ü.f.d. dos. Nəqiqət Abdıyeva

Nərmin Ədil qızı Qədirli³²

MƏHƏMMƏD İQBAL YARADICILIGINDA ŞƏRQ VƏ QƏRBİN GÜNDƏMƏ GƏTİRİLƏN ƏSAS PROBLEMLƏRİ VƏ HƏLLİ YOLLARI

Giriş. Pakistanın mütəfəkkir şairi, milli quruculuq ideyalarının müəllifi hesab olunan Məhəmməd İqbal Şərq dünyasında öz sözünü deməyi bacarmışdır. 1877-ci ildə indiki Pakistanın Siyalkot qəsəbəsində dünyaya gəlmiş, ilk təhsil pillələrini Şərqdə başa vurmuş, sonra Avropada təhsilini uğurla davam etdirmişdir. Şərq və Qərbdə yaşaması, eyni zamanda, hər iki mədəniyyətin daşıyıcılarının yaradıcılığından bəhrələnməsi Məhəmməd İqbala geniş dünyagörüşü və düzgün rakers qazandırmışdır.

M.İqbalın əsərlərində Şərq problemləri

Məhəmməd İqbalın yaradıcılığında Şərqin problemlərinin gündəmə gətirilməsi əsas məsələlərdən biri olmuşdur. Müəllif bəzən bədii boyalar vasitəsilə, bəzən də birbaşa problemi ifadə etməklə cəmiyyətdəki mövcud vəziyyəti əks etdirmişdir. Müxtəlif aspektlərdən tədqiq olunan problemlərin bəzi məqamlarına diqqət edək.

Müstəmləkəçilik. Məhəmməd İqbalın yaşadığı dövrün mövcud ziddiyyətlərini tədqiq edərkən aydın müşahidə edə bilir ki, sözügedən dövr siyasi və sosial cəhətdən kifayət qədər mürəkkəb xarakter daşıyırdı. Filosof şair Qərbin Şərqdə yeritdiyi müstəmləkə siyasətini hər zaman tənqid atəsinə tutmuşdur. Müstəmləkə vəziyyətində olan Şərqin talan edilməsi, maddi və mənəvi sərvətlərinin mənimsənilməsi müəllifi narahat edən problemlərdən biri idi. Bunu mütəfəkkir ədib bir çox əsərlərində diqqət mərkəzinə gətirmişdir. Müstəmləkə vəziyyətində olan Şərq tədricən yox olmağa, tamamilə Qərbin əsarətinə tabe edilməyə sürüklənirdi.

İmperializm. Qərbin Şərqə qarşı yeritdiyi imperializm siyasətini Məhəmməd İqbal heç bir zaman qəbul etməmişdir. İmperializmin Şərqin inkişafını ləngitdiyini, onu istismar edən başlıca amil olduğunu müəllif daim öz ümmətinə anlatmağa çalışmışdır. İmperializmlə yanaşı, kommunizm də müəllifin tənqid hədəfindən yayına bilməmişdir [6, s. 73].

Qərbin təqlidi. Mütəfəkkir ədibin əsərlərində qabardılan əsas problemlər arasında Qərbi təqlid önəmli yer tuturdu. Şərq aləminin qərblilərin düşüncə, yaşam, əxlaq və bir çox dəyərlərini təqlid etməsi müəllifi narahat edən əsas məsələlərdən biridir. Şərq aləminin öz milli dəyərlərini tərk edərək kor-koranə Qərbi təqlid etməsi müəllifi bu yolda həyəcanlı olmağa təşviq edir [5, s. 139]. Qərb səviyyəsində inkişafın yalnız təqlid vasitəsilə olmayacağına müəllif əmin idi. Bunun Şərq aləmini yalnız acınacaqlı vəziyyətə sürükləyəcəyini dəqiq planlaşdırmaq olardı. Öz milli dəyərlərinə sahib çıxma bilməyən Şərq təqlidlə məhvini planlamış kimi görünürdü. Müəllif bu yolda daim çağırışlar etmiş, həm bədii yaradıcılığı, həm də ictimai-siyasi fəaliyyətində sözügedən məsələləri ön plana çəkmişdir.

Qərb yönümlü siyasət. M.İqbalı narahat edən əsas mövzulardan biri Qərb yönümlü siyasət idi. Filosof ədibin düşündüyü, milli və bəşəri dəyərlərə əsaslanan cəmiyyət konsepsiyası üçün əsas maneələrdən biri də Şərq ölkələrinin Qərbə yönümlü siyasəti idi. Ərəbistan, İraq və bir çox Şərq ölkələrinin Qərb meyilli siyasəti Məhəmməd İqbalı bu baxımdan çox narahat edirdi. Həmin cəhəti, xüsusilə müəllifin “Cavidnamə” əsərində müşahidə edə bilir ki, Avropalı qız olaraq bəhs edilən şəxs hesab edirik ki, Qərbin Şərqə göndərdiyi Gertrude Belldir. Gertrude Bell XX əsrin əvvəllərində Şərqə gələrək onun siyasət, coğrafiya cəhətdən dəyişməsində əsaslı rolunu oynamış bir şəxsiyyətdir. G.Bellin Şərqin coğrafi planını hazırlamaq, buradakı vəziyyəti öz dövləti İngiltərəyə çatdırmaq, ərəb dünyasını Osmanlıdan ayırmaq, eyni zamanda, İraqa Feysəlin hökmdar seçilməsi yolunda göstərdiyi xidmətləri, təbii ki, inkar edilə bilməz [7].

Məhəmməd İqbal da onun barəsində bu şəkildə söz açır:

“Getdi Hicaz çölünə çatdı,

Şərqdə və Qərbdə nə gördü, yazdı,

Cənnət bağçasından rəngli idi yazdıqları” [2, s. 131].

Millətçilik. Filosof şairə görə, millət insanları bir-birindən ayırmaq üçün ortaya atılmış bir qavramdır. Millət anlayışı Məhəmməd İqbalın tənqidində insanların birliyini pozmaq üçün yaradılmış bir qavramdır. İnsanlar bir-birilə dost və qardaşdır. Millət ifadəsi sadəcə insanların düşüncəsində ayrı seçkiliyi yaradır. Qeyd etmək lazımdır ki, mütəfəkkirin yaradıcılığında və fəaliyyətində milli məsələlər də önəmli yer tutur, sadəcə Məhəmməd İqbal ifrat milliyətçiliyin tərəfdarı deyildi, o bunu həm mənəvi, həm də siyasi inkişafa zidd sayırdı.

Məzhəbcilik. Məzhəbcilik sözügedən dövrdə Şərq dünyası üçün əsas problemlərdən biri hesab olunurdu. Müsəlmanların dini məzhəb cəhətdən bir-birlərini xor görməsi təbii olaraq onların parçalanmasını, eyni zamanda, düşmənçiliyini təmin edirdi. Müsəmanların məzhəb cəhətdən ayrı olması, Qərbin bundan istifadə edərək onlar arasında nifaq və ziddiyyətlər yaratması müəllifi bu problemi diqqət mərkəzində saxlamağa sövq etmişdir. Məhəmməd İqbala görə, məzhəb anlayışı siyasi oyunlardan biridir [2, s. 273].

Düşüncə tərz. Müəllifin yaradıcılığı boyu gündəmdə tutduğu əsas problemlərdən biri insanların düşüncə tərzidir. Məhəmməd İqbal hər iki yarımkürənin düşüncələrinin fikirləri ilə tanış bir şəxsiyyət idi. İqbal bilirdi ki, Şərqin tarixi inkişafında böyük mütəfəkkirləri olmuşdur. Şərq Məhəmməd peyğəmbər, Firdovsi, Nizami, Tusi, Rumi və bir çox dahi şəxsiyyətlər yetişdirməyi bacarmışdır. Bütün bunlara baxmayaraq, mövcud cəmiyyətdə düşünmək və mühakimə yürüdə bilmək sahəsində ciddi problemlər müşahidə olunurdu, insanlar daim başlarına gələn hər şeyi qədər hesab edir, baş verən bütün ədalətsizlikləri normal qəbul edirdilər. Bu da, öz növbəsində, insanları sıradan biri olmağa, hər şeyə boyun əyməyə vadar edirdi.

³² Bakı Dövlət Universitetinin magistrantı nerminqedirli2001@gmail.com

Köləlik. Bir çox Şərq mütəfəkkirləri kimi Məhəmməd İqbalı da narahat edən əsas problemlərdən biri köləlik idi. Məhəmməd İqbal köləlik barədə bir çox məqamları qeyd etməkdən çəkinməmişdir [5, s. 109-119]. Hindistanda eləcə də bir çox Şərq ölkələrində olan köləlik insanların hüquq və azadlıqlarının istismarı kimi dəyərləndirilirdi. İnsanların kölə vəziyyətinə salınması Qərbin siyasəti, eyni zamanda, daxili hərc-mərclik sayəsində baş verirdi. Kölə olan bir fərd artıq öz həyatını və yaşamının səbəbini unudurdu [2, s. 215]. Onun tək dərdi deyilənlərə itaət və öz ağasını məmnun etməkdir. Kölə real həyatın anlamını dərk etməkdə acizlik göstərir, ömrünü sükunətdə keçirə bilirdi [3, s. 95].

Satqınlıq. Satqınlıq tarix boyu bir çox nəhəng imperiyaların süqutuna səbəb olmuş əsas problemlərdən biridir. Müəllif vətəninə xainlik edən şəxslərə qarşı hər zaman sərt mövqedə olmuş, insanlara da bunu təlqin və təbliğ etmişdir. “Cavidnamə” əsərində öz vətəninə xəyanət etmiş real şəxsiyyətlər olan Benqallı Cəfər və Dehqanlı Sadiqin bədii obrazları vasitəsilə bütün xainləri ifşa etmiş, mövcud vəziyyətin onların əməllərinin nəticəsi olduğunu göstərmişdir [2, s. 196]. Müəllif Cəfər və Sadiqlərin insanlara pis nümunə olduğunu, onlardan örnək alanları da eynilə tənqid etmişdir. Müəllif Cəfər və Sadiqin aqibətini göstərməklə zamanəsinin insanlarını bundan ibrət almağa dəvət etmişdir.

Qadın hüquqsuzluğu. Şərq aləminin əsas problemləri arasında qadın məsələsi əhəmiyyətli yer tutur. Məhəmməd İqbal qadın hüquqsuzluğuna öz münasibətini bildirmiş, problemi və həlli yollarını göstərməyə çalışmışdır. İqbala görə, qadınların boşanan zaman kişilərlə bərabər hüquqa sahib olmaları lazımdır [4, s. 207]. Bunun təmin edilə bilməməsinin əsas səbəbini müəllif köhnə qanunlar, hakimlərin istinad edəcək başqa bir mənbələrinin olmamasında görürdü [4, s. 207]. Filosof ədib qadın hüquq və azadlıqlarının təmin edilməsi tərəfdarı olmuşdur. İqbal bütün bunları Qərb modernizmi deyil, İslam dəyərləri çərçivəsində həyata keçirməyin tərəfdarı idi. Məhəmməd İqbal qadın və kişinin mütləq bərabərliyini qəbul etməmiş, onların hər birinin öz dəyəri olduğu qənaətində olmuşdur. Ali Nihat Tarlanın qənaətinə görə, Məhəmməd İqbal qadının birinci vəzifəsini ana olmaq, cəmiyyətə ağıllı övladlar bəxş etmək olduğunu hesab edirdi [5, s. 126].

Qərb dünyasının əsas problemləri

Məhəmməd İqbalın hər iki yarımkrədə yaşaması, eyni zamanda, müxtəlif bir şəxsiyyət olması həm Şərq, həm də Qərb barədə öz rakersunu sərbəst şəkildə yürüdə bilməsinə səbəb olmuşdur. Mütəfəkkir ədib Qərb siyasi xadim, iqtisadçı, filosof, şair və yazıçılarının əsərlərlə tanış olmuş, onlar barədə öz fikirlərini bildirmişdir. Müəllif əsərlərində Karl Marks, Nitşe, Kiçenner, Makedoniyalı İsgəndər, Dante, Höte, Hegel, Ziqmund Freyd, Enşteyn, Nyuton və digərlərinin adlarını çəkmiş onların müxtəlif düşüncə sistemlərini şərh etmişdir. Xüsusilə də, “Cavidnamə” və “İslamda dini düşüncənin yenidən inşası” adlı əsərləri bu baxımdan diqqətəlayiqdir. Sözügedən əsərlərdə adlarını çəkdiyimiz şəxsiyyətlərin bəzi məqamlarda Şərq düşüncüləri ilə təzadlı görüşləri müşahidə olunur. Bunun üçün “Cavidnamə” və “İslamda dini düşüncənin yenidən inşası” əsərlərini müxtəlif etmək kifayətdir. Müəllif hər zaman üstünlüyü Şərqə vermiş, Qərbdə kəşf olunan bir çox yeniliklərin Şərq aləmində əvvəllərdən məlum olmasını diqqətdə saxlanılmışdır. Qeyd etmək lazımdır ki, Məhəmməd İqbal Qərb sivilizasiyasının bir çox önəmli məsələlərindən bəhrələnməyin də Şərq üçün əhəmiyyətli olacağını dəfələrlə vurğulamışdır.

Qərb düşüncə tərzini və siyasəti. Məhəmməd İqbalın dünyagörüşünün Şərq və Qərb mədəniyyətinin sintezi əsasında formalaşmasına baxmayaraq, bir çox Qərb fikirləri müəllifə zidd idi. Qərblilərin bəzi məqamlarda rasionalizmə meyilli olması, ruh və mənəvi dəyərlərdən uzaqlığı müəllifin onları “qəbləri ölüdür” fikrini səsləndirməyə vadar etmişdir [2, s. 84]. Müəllif Qərb aləminin raionzalim və materilizm barədə həddən artıq mühafizəkar mövqedə olmalarına tənqidi münasibət bildirmişdir. Qərblilərin hər şeyə skeptik münasibəti onların siyasətinə də yansıyırdı. Qərb dünyası siyasi meydanda özündən başqasına güvənməyərək, yalnız öz ağılını təmin etməyə çalışır. Bu cəhət də Məhəmməd İqbalın qəti şəkildə sərt mövqeyinə səbəb olmuşdur. Qərblilərin parçalama, nifaq salma adətləri Məhəmməd İqbal üçün barışılmaz hal idi.

Hegemoniya. Demək olar ki, sözügedən dövr dünya üçün aktual problemlərdən biri hegemoniya idi. XX əsrin əvvəllərində baş verən dünya müharibəsi bunun aydın sübutudur. Qərb ölkələri, xüsusən Avropa bu müstəvidə öz iqtidar və gücünü bərpa etmək üçün əlindən gələni əsirgəmir. Bütün bunlar İqbalın yaradıcılığında öz əksini tapmışdır. Mussolini barədə İqbal yazırdı: “Cahanı almaq dərdi yoxdursa, bu bədbəxtlik mümkün deyil” [2, s. 59].

Şərq aləminə bəslənilən mənfi münasibət və qərəzli mövqe. Şərqi ikili standartlardan yanaşma Məhəmməd İqbalın dövrü üçün də aktual olmuşdur. Qərb mütəfəkkirlərinin əsərlərini müxtəlif edərək də onların Şərq şəxsiyyətlərinə, yaratdıqları şərqli obrazlarına münasibətdə bunu aydın müşahidə edə bilirik. Məhəmməd İqbal bu cəhəti aydın dərk edən ədiblərdən biri olmuş, problemi daim diqqət mərkəzində saxlamışdır. Əsərlərində obrazların bədii dili, yaxud birbaşa müəllif təhkiyəsi ilə qərblilərin Şərq düşüncələrini şərh etmişdir. Xüsusilə də, Məhəmməd peyğəmbəri psixopat adlandıran Qərb alimi George Foxa öz mövqeyini ifadə etmiş, əsaslı sübutlarla onun yanlış olduğunu bəyan etmişdir [4, s. 229].

Şərq və Qərb problemlərinin İqbal yaradıcılığında həlli yolları

Mənlik. Əminliklə söyləmək olar ki, İqbalın yaradıcılığında mənlik məsələsi əsas qayəni təşkil edir. Məhəmməd İqbal hesab edir ki, dəyişim üçün, ilk növbədə, insanın daxili günəşi hesab etdiyi mənliyinə, yəni daxili kimliyinə bələd olması vacibdir [1, s. 38-56]. Öz mənini kəşf edən insan artıq düşüncə tərzini dəyişər, başına gələnlərə fərqli münasibət bəsləyər. Həyatını qədər adlı oyundan qurtarar [2, s. 242].

Təhsil. Təhsil, elm və maariflənmə tərəqqinin əsas təkanverici qüvvəsi hesab olunur. Məhəmməd İqbal cəhalətin azalması, insanların düşüncə təzlərini formalaşdırma bilmələri üçün təhsili önəmli faktor hesab edir. Bu baxımdan filosof-şair Qərb aləminin də gücünün elmdən aldığına etiraf etmişdir [2, s. 236-237].

Mübarizə. İnkişafın əsas faktoru mübarizədir. İnsan iradə göstərməli, lazımi şəkildə öz cəsarət və hünərini ortaya qoymağı bacarmalıdır. Dəyərləri uğrunda savaşımaqdan çəkinməməlidir.

Qərbin tənqidi. Məhəmməd İqbala görə, Şərq aləmi üçün Qərbin tənqidi də çox önəmlidir. Şərq aləmi kor-koranə Qərbi təqlid etmək əvəzinə, onu düzgün dəyərləndirib tənqid etməlidirlər. Şair yazır:

“Qərbin təqlidi Şərqi özündən uzaqlaşmağa gətirdi,
Əslində, bu ümmətə Qərbin tənqidi lazımdır” [2, s. 236].

Müsəlmanların birliyi. Müsəlman birliyi, ümumiyyətlə müsəlmanlıq düşüncəsi Məhəmməd İqbalın ədəbi-fəlsəfi dünyagörüşünün əsasını təşkil edən nüanslardan biridir. Müsəlman dünyasında baş verən siyasi və sosial hərc-mərclik, təriqət, məzhəb ayrılıqları onların qüdrətini itirməyinə, bir-birlərinə düşmən olmalarına səbəb olmuşdur. Müəllif hesab edir ki, bütün bu ayrı seçkilik əsassız və lazımsızdır. Müsəlmanlar vahid islamın təməl dəyərləri əsasında birləşməlidirlər. Məhəmməd İqbal bu baxımdan “ideal cəmiyyət” konsepsiyasını irəli sürmüşdür. Həmin cəmiyyət coğrafiyadan asılı olmamalı, onun ərazisi bütün müsəlmanların yaşadığı məkanı əhatə etməlidir. İdeal cəmiyyətdə millət anlayışı əvəzinə, qardaşlıq anlayışı irəli sürülür. Burada könül birliyi dil birliyindən üstündür [1, s. 164]. İqbala görə, ideal cəmiyyətin qanunları Quran dəyərləri əsasında müəyyən edilməlidir [4, s. 203]. İdeal cəmiyyətin paytaxtı Məkkə şəhəri olmalı, müsəlmanların birliyini, qardaşlığını təmsil etməlidir. Bütün bunlar geniş şəkildə Məhəmməd İqbalın “İslamda Dini düşüncənin yenidən inşası” əsərində öz əksini tapmışdır.

Nəticə. Məhəmməd İqbalın yaradıcılığı, Şərq və Qərbin sintezini özündə ehtiva edən ədəbi fəaliyyəti onu bir neçə aspektdən təhlil üçün əsas verir. Mütəfəkkir şairin fəlsəfə, siyasət, hüquq elmlərini dərinlən bilməsi tədqiqatların müxtəlif aspektlərdə aparılma bilməsini müəyyənləşdirmişdir. Ədibin yaradıcılığı Şərq, eyni zamanda, Qərb dünyası üçün böyük rezonans doğurmuşdur. Məhəmməd İqbal mədəniyyətlərarası körpü rolunu oynamış, öz yaradıcılığı boyu Şərq və Qərb arasında müqayisə və ümumiləşdirmələri kifayət qədər düzgün və əsaslı şəkildə apara bilməmişdir.

İstifadə edilmiş ədəbiyyat

1. İqbal, Doğudan Esintilər, Çeviren Ahmet Asrar, Düşünce yayınları İstanbul 1981.
2. İqbal Muhammed. Cavidname. Tercüme eden: Halil Tokar. İstanbul, Kaknus yayınları, 2014.
3. İqbal Muhammed. Esrar ve Rumuz, Esrar-ı Hodi, Rumuz-ı Bihodi. Çeviri: Ali Nihat Tarlan. İstanbul, Timaş yayınları 2017.
4. İqbal Muhammed. İslamda Dini Düşüncənin Yeniden İnşası. Çeviri Rahim Acar. İstanbul, Timaş yayınları 2017
5. İqbal Muhammed. Kulluk Kitabı, Hicaz Armağanı, Yeni Gülşen-i Raz, Musa Vuruşu. Çeviri: Ali Nihat Tarlan. İstanbul, Timaş yayınları 2017.
6. Məhəmməd İqbal. Seçilmiş əsərləri. Bakı: Elm və təhsil. 2021.
7. <https://www.britannica.com/biography/Gertrude-Bell>

Açar sözlər: Məhəmməd İqbal, Şərq və Qərb konteksti, ədəbi tənqid, mədəni dialoq

Key words: Muhammad Iqbal, Eastern and Western context, literary criticism, cultural dialogue

Ключевые слова: Мухаммад Икбал, восточный и западный контекст, литературная критика, культурный диалог

Xülasə

Məqalə Şərq ədəbiyyatının görkəmli mütəfəkkirlərindən olan Məhəmməd İqbalın ədəbi fəaliyyətində Şərq və Qərbin gündəmə gətirilən əsas problemləri və həlli yollarını araşdırır. Şərq yarımkürəsinin əsas problemləri və onların mənbəyi diqqət mərkəzinə gətirilərək tədqiq edilir. Onların Məhəmməd İqbal yaradıcılığında əks olunma məqamları göstərilir. Qərbin əsas problemləri barədə məlumat verilir. Məhəmməd İqbalın yaradıcılığında bu problemlərə münasibət haqqında fikirlər bildirilir. Qeyd olunan problemlərin həlli yolları Məhəmməd İqbalın rəhbərlikdən şərh edilir.

The main problems of the East and the West in the work of Muhammad Iqbal and their solutions

Summary

The article examines the main problems and solutions brought to the agenda of the East and the West in the literary activity of Muhammad Iqbal, one of the prominent thinkers of Eastern literature. The main problems of the Eastern Hemisphere and their sources are brought to the center and studied. There are moments of their reflection in Muhammad Iqbal's work. The main problems of the West are reported. In the works of Muhammad Iqbal, ideas about the attitude to this development are determined. The solutions to the mentioned problems are interpreted from the point of view of Muhammad Iqbal.

Основные проблемы Востока и Запада в творчестве Мухаммада Икбала и их решения

Резюме

В статье рассматриваются основные проблемы Востока и Запада и их решения в творчестве Мухаммада Икбала, одного из выдающихся мыслителей восточной литературы. В центр внимания и изучения вынесены основные проблемы Восточного полушария и их источник. Показаны моменты их отражения в творчестве Мухаммада Икбала. Освещены основные проблемы Запада. В произведениях Мухаммада Икбала выражены представления об отношении к этим проблемам. Пути решения указанных проблем интерпретируются с точки зрения Мухаммада Икбала.

Rəyçi: Bəsirə Höccət qızı Əzizəliyeva, filologiya üzrə elmlər doktoru

Kəmalə Rəhimli³³**CÜMLƏ ÜZVLƏRİNİN SİNTAKTİK TƏHLİLİNİN TƏDRİSİ**

Cümlə üzvləri baş və ikinci dərəcəli üzvlər olmaqla ona görə iki yerə ayrılır ki, beləliklə bunlar cümlə üçün eyni dərəcəyə malik deyildir. Üzvlərin bəzisi cümlənin qrammatik əsasını, bel sütutunu təşkil edir. Digər bir qismi həmin üzvləri dəqiqləşdirməyə dolğunlaşdırmağa xidmət edir. Bildiyimiz kimi cümlə üzvlərindən mübtəda və xəbər cümlənin baş üzvləri kimi onun qrammatik əsasını təşkil edir.

Lüğəvi mənaya və qrammatik şəkllə malik hər bir söz və ya söz birləşməsi cümlə üzvü ola bilər. Cümlə üzvlərindən bəziləri cümləni quruluş cəhətdən yaratmaqda və bitmiş bir fikri ifadə etməkdə ən zəruri və həlledici əhəmiyyətə malikdirsə, digərləri bunları izah etməyə, aydınlaşdırmağa, mənalarını tamamlamağa xidmət edir. Bunlardan birincilər baş üzvlər, ikincilər isə ikinci dərəcəli üzvlər adlanır [1, s. 104].

Orta ümumtəhsil məktəblərində sintaktik bölmənin tədrisinin başlıca məqsədi bir tərəfdən şagirdlərdə mücərrəd təfəkkürü inkişaf etdirmək, digər tərəfdən isə onlarda kommunikativ bacarıqlar formalaşdırmaq və təhlil olunacaq hər hansı bir cümlənin növü, quruluşu və ən incə mənə xüsusiyyətləri haqqında ətraflı təsəvvür yaratmaqdır. Bu bacarıqları inkişaf etdirərək formalaşdırmaq üçün bir neçə tələb irəli sürülür:

– Cümlədə sözlərin və məndə cümlələrin bir-biri ilə birləşməsinin əsas qaydalarını şagirdlərə dərk etdirmək; Bunun üçün dərslik və müəllimin izahı əsas götürülür.

– Sadə mürəkkəb cümlələrdə sözlərin mənə əlaqələrini qrammatik qanunlara əsasən izah etmək; Bu zaman qrammatik təhlillərdən istifadə etmək lazımdır.

– Şagirdləri müxtəlif növlü çalışmalar üzərində işlətməklə sözlərin semantik əlaqələrini düzgün dərk etmək və durğu işarələrindən doğru şəkildə istifadə vərdisləri formalaşdırmaq; Dərsdə bu xüsusiyyətlərə xüsusi diqqət yetirilməlidir.

Sintaktik təhlil morfoloji təhlillə birləşdikdə onun praktik dəyəri daha da artır, fəndaxili əlaqə yaranır, şagirdlərin fəallığı yüksəlir. Sintaktik təhlil zamanı bu və ya digər cümlə üzvünün ifadə olunduğu nitq hissəsi ilə əlaqədar müntəzəm sorğunun aparılması iki cəhətdən faydalıdır:

1) cümlə üzvləri ilə nitq hissələri arasındakı fərq aydınlaşdırılır;

2) morfolojiya üzrə keçilmiş materiallar müntəzəm olaraq təkrarlanır.

Sintaksisə aid olan məşğələlərdə şagirdlərə sintaktik formaların əhəmiyyəti, onun üslubi imkanları və nitqdə işlənmə yerləri izah edilməlidir. Məktəbdə sintaksis üzrə məşğələ apararkən, həmişə ayrı-ayrı cümlələr üzərində işləmək lazım gəlir. Dərs prosesində bu cür təhlillər aparmaq üçün şagirdlər əvvəlcə cümlə söyləməli, sonra isə sintaktik təhlil aparmalıdırlar. Müəllim onların söylədikləri cümlə üzərində redaktə işi aparmalı və nöqsanları elə oradaca şagirdlərə göstərməlidir. Sintaktik təhlil zamanı uşaqlara cümləni intonasiyaya görə müəyyənləşdirməyi, cümlədə sözlər arasında əlaqələri düzgün təyin etməyi, baş üzvlər və ikinci dərəcəli üzvləri, söz birləşmələrini, mürəkkəb cümləni təşkil edən sadə cümlələri tapmağı öyrətmək lazımdır.

Sintaktik təhlilə başlamazdan əvvəl müəllim şagirdlərə izah etməlidir ki, bu cür təhlil zamanı sözləri ayrılıqda deyil, cümlə içərisində nəzərdən keçirmək lazımdır.

Sintaktik təhlilin iki növü var:

1. Cümlə üzvlərinə görə təhlil;

2. Cümlənin quruluşuna görə təhlil [2, s. 99].

Hər iki təhlildə aşağıdakı ümumi olan cəhətləri görmək mümkündür:

– hər iki halda lazım gəldikdə cümlənin alındığı mətnə görə mənası və əhəmiyyəti müəyyən edilir;

– cümlənin növü müəyyən edilərək ona tam xarakteristika verilir.

Sintaktik təhlilin hər iki növündə cümlənin mənası və əhəmiyyəti müəyyən edilir. Cümlənin növü müəyyən edilərək ona tam xarakteristika verilir. Sintaktik təhlillər apararkən şagirdləri onlara tanış olan mətnlərdən götürülmüş ayrı-ayrı cümlələr üzərində işlətmək lazımdır.

Sintaktik təhlil təkrar üçün ayrılan dərs saatlarında da öyrədilir. Sintaktik təhlil zamanı da şagirdlər hər hansı bir cümləni yazıb həm şifahi, həm də yazılı izahat aparırlar. Müəllim cümlə üzvlərinə görə təhlilə başlamazdan əvvəl sadə cümlənin ümumi xarakteristikası seçilmiş cümlənin intonasiyaya görə növləri, müxtəsər və geniş, şəxsi və şəxssiz, bütöv və ya yarımçıq cümlə olduğu haqqında şagirdləri məlumatlandırılmalıdır.

Cümləni sintaktik cəhətdən təhlil edərkən, orada morfoloji və bəzən fonetik təhlil aparmaq da lazım gəlir ki, bu da fəndaxili inteqrasiya vasitəsilə əvvəlki mövzulardan da yada salınmasına şərait yaradır. Lakin məlumdur ki, bunu hər dəfə və həmişə aparmaq olmaz. Deməli, təhlilin növü keçilən dərsin məqsədindən asılıdır. Əgər məqsəd şagirdlərin diqqətini sintaksis ətrafında mərkəzləşdirməkdirsə, burada sintaktik təhlillə kifayətlənmək olar. Lakin cümlə üzvlərinin hansı nitq hissələri ilə ifadə olunmasını müəyyənləşdirmək və onu yaxşı dərk etmək lazım gəldikdə, morfoloji təhlilə də müraciət edilməlidir.

Azərbaycan dilinin qrammatik quruluşunun mənimsədilməsi prosesində istifadə olunan yollardan biri də fəal təlim metodlarıdır. Sadə və mürəkkəb cümlənin tədrisi zamanı istifadə olunan qrammatik təhlillərdən sonra BİBÖ, Venn diaqramı, Klaster (şaxələndirmə) metodlarının tətbiqi əldə olunan biliyin uzun müddət yadda qalmasına kömək edir [3, s. 51-55].

"Cümlə üzvlərinin sintaktik təhlili qaydası" mövzusunda dərsin təşkilinə dair nümunəyə nəzər salaq.

Əvvəlki mövzu: Cümlə üzvləri. Cümlənin baş və ikinci dərəcəli üzvləri.

³³ Bakı Dövlət Universitetinin magistrantı. kemalerehimli347@gmail.com

Yeni mövzu: Cümlə üzvlərinin sintaktik təhlili qaydası.

Məqsəd: Şagirdlərin müstəqil düşünmə qabiliyyətlərini inkişaf etdirmək yolu ilə cümlə üzvləri və onların ifadə vasitələri haqqında öyrəndiklərini daha da genişləndirmək və möhkəmləndirmək.

Metod: İnteraktiv metod: qruplar, əqlə hücum, işgüzar səs-küy, müsahibə və s.

Dərsin təchizi: "Azərbaycan dili" dərsliyi, əyani vəsaitlər, biletlər, krosvord və testlər.

Dərsin planı:

1. Sinfin təşkili.
2. Ev tapşırıqlarının yoxlanılması.
3. Keçmiş mövzu ilə bağlı müsahibə yaxud biletlər vasitəsi ilə sual-cavab aparılması.
4. Keçmiş və yeni mövzunu əlaqələndirmək. Yeni mövzu barədə izahın verilməsi.
5. Yeni mövzunun şagird tərəfindən dərinədən öyrənilib möhkəmləndirilməsi məqsədi ilə müsahibə, biletlər ilə iş, test tapşırıqlarının yazılması.
6. Yeni mövzuya dair biliklərin şagirdlər tərəfindən qazanılmasının qiymətləndirilməsinin aparılması.
7. Ev tapşırığının verilməsi.

Dərsin gedişi:

Şagirdlər 5 qrupa bölünür: Mübtəda, Xəbər, Tamamlıq, Təyin, Zərflik. Qrup liderləri təyin olunur və onlar qruplarındakı şagirdlərin davamiyyəti ilə bağlı məlumat verirlər. Müəllim şagirdlərin ev tapşırıqlarını yoxlayır.

Daha sonra keçmiş dərslə bağlı sual-cavab edilir. Bu zaman əqlə hücum metodundan istifadə edilir:

M: Söz birləşmələrinin quruluşca növləri hansılardır?

Ş: Söz birləşmələri quruluşca sadə və mürəkkəb olur. Sadə söz birləşmələri iki müstəqil sözdən ibarət olursa, mürəkkəb söz birləşmələri üç və daha artıq mürəkkəb sözün birləşməsindən ibarət olur.

M: Cümlə üzvlərinin quruluşca növləri hansılardır?

Ş: Sadə və mürəkkəb cümlə üzvləri. Sadə cümlə üzvləri bir sözdən ibarət olur. Mürəkkəb cümlə üzvləri iki və daha artıq sözdən ibarət olur.

Müsahibə mərhələsindən sonra müəllim hər qrupa xüsusi vərəq təqdim edir və bu vərəqlərdə keçmiş mövzu ilə bağlı suallara yer verilir. Cavablar müəllimə təqdim olunduqdan sonra hər qrupun cavabları liderlər tərəfindən təqdim olunur.

Müəllim keçmiş mövzu ilə yeni mövzu arasında əlaqə yaratmaq üçün şagirdlərə məlumat verir ki, onlar artıq sadə cümlənin sintaktik təhlili ilə bağlı müəyyən biliklərə sahibdirlər və bu dərsin məqsədi mövcud biliklərinin genişləndirilməsidir. Bundan sonra müəllim proyektor vasitəsilə sadə cümlənin sintaktik təhlil qaydası və cümlə üzvlərinin şərti işarələrini elektron lövhədə şagirdlərə göstərir. Bu zaman cümlələr üzərində sintaktik təhlillər aparılır.

Şagirdlərin müstəqil işi üçün müəllim hər qrupa sintaktik cəhətdən təhlil edilməsi üçün cümlələr təqdim edir. Bundan sonra onların cavabları yoxlanılır və qiymətləndirilir. Yekun olaraq cümlə üzvləri və onların sintaktik təhlilinə dair test tapşırıqları şagirdlərə təqdim olunur. Bunda sonra isə müəllim tərəfindən şagirdlərin ümumi qiymətləndirilməsi aparılır və onlara ev tapşırığı müəyyənləşdirilir.

İstifadə edilmiş ədəbiyyat

1. Abdullayev Ə., Seyidov Y., Həsənov A. Müasir Azərbaycan dili. Sintaksis, Bakı: Şərq-Qərb, 2008, 423 s.
2. Abdullayev K. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı, 1998.
3. Azərbaycan dili dərslik. VIII sinif. Bakı: Şərq-Qərb, 160 s.
4. Dəmirçizadə Ə. Müasir Azərbaycan dili (cümlə üzvləri), Bakı, 1947.
5. Maqşudov E. Cümlə və cümlə üzvlərinin tədrisində poetik-praktik çalışmalarla işin təşkili. //Azərbaycan dili və ədəbiyyatı tədrisi: jurnal. 2016, №1, s. 36-44.

Açar sözlər: sadə cümlə, cümlə üzvləri, baş üzvlər, mübtəda, xəbər, sintaktik təhlil

Key words: simple sentence, sentence members, Prime members, subject, news, syntactic analysis

Ключевые слова: с простым предложением, члены предложения, главные члены, предисловие, новости, синтаксический анализ

Xülasə

Cümlə üzvü dedikdə bir-biri ilə mənə və qrammatik cəhətdən bağlı olan, müstəqil sintaktik vəzifə daşıyan sözlər və birləşmələr nəzərdə tutulur. Cümlə üzvləri baş (mübtəda və xəbər) və ikinci dərəcəli (təyin, tamamlıq, zərflik) formasında təsnif edilir. Bu məqalədə cümlə üzvlərinin sintaktik təhlili problemi və onun tədrisindən bəhs edilir. Cümlə üzvlərinin sintaktik təhlilinin tədrisinin tədqiqi orta məktəb proqramı əsasında aparılmışdır. Bu zaman sintaktik təhlil morfoloji təhlil arasındakı qarşılıqlı əlaqədən bəhs edilmişdir. Bununla belə, məqalədə "Cümlə üzvlərinin sintaktik təhlili qaydası" mövzusunda dərsin təşkilinə dair nümunə verilmişdir. Dərs nümunəsi kiçik qruplarla iş formasında təqdim olunmuşdur.

Summary

By a member of a sentence we mean words and combinations that are connected with each other in meaning and grammatically, carrying an independent syntactic task. Members of the sentence are classified in the form of the main (subject and news) and secondary (designation, completeness, adverbial). This article deals with the problem of syntactic analysis of sentence members and its teaching. The study of teaching syntactic analysis of sentence members was carried out on the basis of the secondary school program. In this case, syntactic analysis has been talked about the interaction between morphological analysis. However, the article provides an example of organizing a lesson on the

topic "the procedure for syntactic analysis of sentence members." The lesson sample is presented in the form of work with small groups.

Резюме

Под членом предложения понимаются слова и сочетания, которые связаны между собой смыслом и грамматически, несут самостоятельную синтаксическую задачу. Члены предложения подразделяются на главные (Благовещение и весть) и второстепенные (обозначение, завершенность, наречие). В данной статье рассматривается проблема синтаксического анализа членов предложения и его преподавание. Исследование обучения синтаксическому анализу членов предложения проводилось на основе программы средней школы. В это время синтаксический анализ упоминалось о взаимодействии между морфологическим анализом. Однако в статье приведен пример организации урока по теме "Порядок синтаксического анализа членов предложения". Пример урока представлен в форме работы с малыми группами.

RƏYÇİ: dos. E.Vəliyeva

Arzu Məmmədzada³⁴**BƏDİİ ƏSƏRİN İDEYA-MÖVZU XÜSUSİYYƏTLƏRİ VƏ BU XÜSUSİYYƏTLƏRİN ORTA MƏKTƏB DƏRSLİKLƏRİNDƏ TƏQDİMİ**

Cəmiyyətdə baş verən proseslər və həyat həqiqətləri bədii əsərlərdə obrazlı şəkildə inikas olunur. Gerçəkliklər, real və ya xəyali hadisələr bədii əsərlərdə obrazlar vasitəsilə təcəssüm etdirilir, obrazlı şəkildə öz ifadəsini və bədii həllini tapır. Bədii əsərlərdə təsvir edilən hadisə və əhvalatlar həyatda və realıqda olduğu kimi əks edilməyə bilər. Bədii əsər yazıcının bədii təfəkkürünün və qanadlı təxəyyülünün məhsulu kimi ərsəyə gəlir. Hadisə və problem ilk növbədə onun diqqətini cəlb edir, yaradıcılığına rəvnaq qatır və şaxələndirir. Sənətkar hər hansı bir əsəri ədəbiyyatşünaslığın tələbləri əsasında, söz sənətinin səciyyəvi cəhətlərini nəzərə almaqla qələmə alır. Bədii əsər yaranana qədər söz sənətinin müxtəlif mərhələlərini qət edir. Bədii əsərin yaranmasında yazıcının müşahidələri, ümumi dünyagörüşü və həyata baxışları, siyasi əqidəsi, ətraf aləmdə baş verən proses və hadisələri dərk etməsi, analiz və təhlilləri, əldə etdiyi qənaətlər və s. məsələlər əhəmiyyətli rol oynayır. Başqa tərzdə desək, obrazlı mətnlərin cövhəri və mayası müşahidələrdən qaynaqlanır. Məhz müşahidələr həyat hadisələrinin bədii şəkli düşməsində başlıca rol oynayır. Çünki əsərin mövzusu müşahidələr əsasında formalaşır, mövzunun özü isə obrazlı mətni hasilə gətirir. Mövzu seçimi bədii əsərin əmələ gətirilməsi üçün ilk mərhələ sayılır. Ədəbiyyatşünaslıqda mövzuya verilən təriflər, demək olar ki, eynidir. Mövzu yazıcının müəyyən ideya-siyasi cəhətdən seçib, əsərində işıqlandırdığı həyat hadisəsi [3, s. 115] kimi xarakterizə edilir. Mövzu - yazıcının ictimai şüurunda həyatın inikası deməkdir [4, s. 86]. Ədəbi əsərlərin məzmunu aktualıq, tarixilik, ictimailik və s. cəhətlərdən təsnifatlandırılır.

Müəyyən bir cəmiyyətdə yaşayan və fəaliyyət göstərən yazıçı nəinki həyat hadisələrinin müşahidəçisi, həm də onun aktiv və ya passiv formada iştirakçısına çevrilir. Bu və ya digər mühitdə ədəbi fəaliyyətlə məşğul olan yazıçı müxtəlif hadisələrin şahidi olur, müxtəlif insanlarla qarşılaşır, onlarla qarşılıqlı əlaqə və münasibətlərdə olur. Bütün bu faktlar yazıçıyı təsirləndirir. Hadisələrin hamısı ona eyni dərəcədə təsir bağışlamaya bilər. Yazıçı hadisələrdən müxtəlif şəkildə təsirlənir, nəticə və qənaətlər çıxarır. Müşahidələri əsnasında o, diqqətini daha çox çəkən fakt və hadisələri bədii əsər üçün obyekt olaraq seçir, hadisələrin təfərrüatları və elementləri onun materialına çevrilir. Məsələn, görkəmli dramaturq C.Cabbarlının əksər dram əsərlərinin (“Bakı müharibəsi”, “1905-ci ildə” və s.) və şeirlərinin mövzusu yaşadığı dövrlə birbaşa əlaqəli olmuş, həmin zamanın güzgüsünə dönmüş və baş verən hadisələr əsərlərinin məzmununu formalaşdırmışdır. Böyük sənətkar tarixi əsərlərində ötən yüzilliyin əvvəllərində Bakının mənfur bolşevik-daşnak işğalından azadlığı uğrunda misilsiz şücaət və fədakarlıq göstərmiş Nuru paşanın bədii obrazını yaratmış və ədəbiyyat tariximizdə illərdən birinə və birincisinə imza atmışdır. Qələmə aldığı hadisələrin birbaşa şahidi olmuş C.Cabbarlının bir sıra əsərləri bədii məziyyətdən əlavə, həm də tarixi sənəd əhəmiyyəti daşıyır.

Yaxud da M.İbrahimovun 1940-cı illərdə qələmə aldığı hekayə (“Cənub hekayələri”, “Qorxulu səs”, “Zəhra”, “Mələk”, “Qaçaq” və s.), roman və povestləri (“Gələcək gün”, “Güləbətin”, “Xosrov Ruzbeh” və s.) Cənubi Azərbaycan mövzusunda həsr olunmuşdur. “Gələcək gün” romanında yazıçı baş qəhrəman Firudin və digər obrazların təmsalında ötən əsrin 40-cı illərində İranda baş verən ictimai-siyasi proseslərə, əhəlinin güzəranına, məişət qayğılarına və s. aktual məsələlərə münasibət bildirir. Əsərdə hadisələr inandırıcı və real, maraqlı və təsirli təsvir olunur. Çünki M.İbrahimovun özü baş verənlərin canlı şahidi olmuş, bu səbəbdən gerçək tarixi proseslər və təsvir olunan şərait bədii əsərdə onun obrazlı təfəkkürü ilə çulğalaşmış, düynələr açılmış, mürəkkəb proseslər incəldilmiş, sadə və anlaşılıqlı dillə izah olunmuşdur.

Ümumiyyətlə, müəlliflərin cərəyan etmiş hadisə və proseslərə şahidlik etməsi problemin bədii əsərdə canlı və təbii, inandırıcı və yüksək səviyyədə əksini, həm də həllini tapmasına yardım edir. Necə ki, biz bunu müstəqillik dövrü Azərbaycan ədəbiyyatında müşahidə edirik. SSRİ-nin dağılması ilə ölkəmizdə baş verən ictimai-siyasi, sosial-iqtisadi proseslər şair və yazıçıların əsərlərinin ideya xəttinə və baş mövzusunə çevrildi. Tarixi proseslər bədii əsərlərin mövzu dairəsinin genişlənməsinə və çeşidlənməsinə şərait yaratdı.

Bədii əsər obrazlı təfəkkürün məhsuludur [3, s. 60]. Obrazlı təfəkkür bədii əsərin yaranmasında, onun qəlibinin formalaşmasında əhəmiyyətli rol oynayır. Obrazlı təfəkkür bədii əsərin mayasını təşkil edir. Obrazlı təfəkkür bədii əsəri şaxələndirir, ona rəng verir, yeni həyat qazandırır. Bədii əsərin kamil sənət nümunəsi olmasında obrazlı təfəkkürün payı və rolu ölçüyəgəlməzdir. Bu kontekstdə müəllifin obrazlı təfəkkürünün çəkisi və keyfiyyəti məsələsi müzakirə predmeti olur. Obrazlı təfəkkürlə bağlı olan bədii əsərdə yazıcının fikir və düşüncələri, hiss və həyəcanları, emosiyaları bədii biçimdə öz əksini tapır. Sadalanan xüsusiyyətlər obrazlı təfəkkür vasitəsilə biruzə verilir. Bədii əsərin məzmunu müəllif tərəfindən ya real həyatdan götürülür, ya da onun obrazlı təfəkkürünün, qanadlı təxəyyülünün məhsulu olur. Real həyat materialları bədii əsərin məzmununun formalaşmasında aparıcı rol oynayır və müəllifə düşünmək, təsir və təhkiyə etmək üçün geniş imkanlar açır.

Əsərin məzmunu müəllif tərəfindən gerçək olmayan, lakin ondan qaynaqlanan yazıcının təxəyyülünə uyğun başqa şəkildə də verilir. Əsasən, bədii əsərlərin məzmunu gerçək həyat əhvalatları ilə yüklənir. Müəllif keçmişdə baş vermiş tarixi hadisələri, dövrün tanınmış simalarını və şəxsiyyətlərini tarixi həqiqətlərə uyğun qələmə alsada, çox zaman keçmiş bədii əsərdə öz baxış tərzinə uyğun təsvir edir. Tarixi keçmiş oxucuya birbaşa və ya dolaylı yolla, dərk etdiyi tərzdə təqdim edir. Hər müəllifin eyni tarixi gerçəkliklərə münasibəti və baxışı biri digərindən fərqlənir. Buna səbəb onların real həyata, cəmiyyətdə və tarixi keçmişdə olanlara özünəməxsus baxışlarının mövcudluğudur.

³⁴ Bakı Slavyan Universitetinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası ixtisaslaşmasının magistrantı

Müəllifin tarixi həqiqətləri əks etdirən əsərlərinə baxış tərzinə görə bir-birindən fərqlənir. Bu fərq özünü müxtəlif dövrlərdə yazılmış oxşar məzmunlu əsərlərdə açıq-aşkar biruzə verir. Məsələn, Ə.Haqqverdiyevin “Ağa Məhəmməd şah Qacar” və S.Vurğunun “Vaqif” əsərlərini bu cəhətdən müqayisə etmək olar. İlk növbədə nəzərə alaq ki, hər iki əsərdə eyni dövr, qismən eyni qəhrəmanlar və hadisələr təsvir edilir. Hər ikisində Ağa Məhəmməd şah Qacarı Zaqaqaziyaya hücumu mərkəzi yerdə tutur. Qacar şahı Ə.Haqqverdiyevin, Vaqif isə S.Vurğunun baş qəhrəmanı olaraq seçilmişdir. Əsərlərin adı onun süjet xəttinə və məzmununa, əsas qəhrəmanların kimliyinə işarə xarakteri daşıyır. Birinci əsərdə Ağa Məhəmməd şah böyük bir hökmdar təmsalində daha çox müsbət şəxsiyyət kimi xarakterizə olunur. Onun mənfi xüsusiyyətləri geniş işıqlandırılmır. Bu cəhət isə müəllifin baş qəhrəmanı ideallaşdırmaq, nöqsansız və ya az nöqsanlı kimi səciyyələndirməsindən irəli gəlir. Həmin əsərdə şair Vaqif xatırlanır. Lakin S.Vurğun yaradıcılığının zirvəsi və şah əsəri hesab olunan “Vaqif” dramında baş obraz ucaldılır, onun simasında yurdsevərlik, millilik, xalqa bağlılıq kimi gözəl və nəcib əxlaqi sifətlər təlqin olunur. Qacar şahı isə əksinə müstəbid, xudbin və amansız surət kimi xarakterizə edilir. S.Vurğunun “Vaqif”ini Y.V.Çəmənəmzinin “Qan içində” adı ilə tanınmış “İki od arasında” romanının baş qəhrəmanı ilə müqayisə edə bilərik. Qarabağ xanlığının tarixindən bəhs edən əsərdə Y.Vəzir Vaqifi eşikağası vəzifəsində mahir və uzaqgörən diplomat, vətənpərvər şəxsiyyət kimi təsvir etmişdir. O, S.Vurğundan fərqli olaraq, Vaqifin simasında Vətəninin, el-obasının gələcəyini, xalqın xoş güzəranını düşünən təəssübkeş və sadıq siyasətçi obrazını yaratmışdır. Y.V.Çəmənəmzinli Vaqifi bir dövlət xadimi, S.Vurğun isə istedadlı şair kimi böyük rəğbətə xarakterizə etmişlər. “İki od arasında” romanının sonunda baş qəhrəman edama məhkum edilir, digər əsərdə isə öz misraları ilə əsrlərin fəvqündə zamansızlaşır.

Ədəbiyyatşünaslıqda əsərin ideya və mövzusu bir-biri ilə sıx əlaqədə götürülür. Onları bir-birindən ayrı təsvir etmək çətinidir. İdeya və mövzu əsərin nüvəsini təşkil edir və onu istiqamətləndirir. Əsərdə baş verən proses və hadisələr ondan qaynaqlanır və müəyyən meyillər üzrə qollara ayrılır. Mövzu həm də yazıçının təcrübəsindən yaranır, həyat tərəfindən təlqin olunur. Həyat həqiqətləri müxtəlif dünyagörüşlü və xarakterli personajların təmsalində mövzu ətrafında birləşdirilir. Müxtəlif məzmunlu mövzular yazıçının maraq dairəsində ola bilər, lakin insanlar üçün ən gərəklisi və ən aktual məsələ əsərin mövzusu üçün seçilməlidir. Həmin mövzu tipik və səciyyəvi həyat faktlarını özündə toplamalı və inikas etdirməlidir. Bununla məzmun tipikləşir, ümumiləşir və səciyyəvilik qazanır. M.Rəfilinin təbirincə desək, yazıçı hər şeydən əvvəl özünün və mənsub olduğu ictimai təbəqənin maraqlandığı həyat hadisələrini əks etdirir. Bir əsərə başlamadan əvvəl o, nə təsvir etmək, nə üçün bunu təsvir etmək istədiyini aydınlaşdırır, yəni mövzu təyin edir. Beləliklə, mövzu - ədəbi əsərdə verilən tipik hadisə, tipik şəxsiyyət və tipik duyğulardır [4, s. 83]. Məsələn, M.F.Axundovun “Hacı Qara” komediyasının məzmununu xəsisliyin, C.Məmmədquluzadənin “Ölümlər” əsərinin mövzusu cəhəlin, xurafatın, din pərdəsi altında mövhumatın və bəd əməllərin tənqidi, S.Rəhimovun “Mehman” povestində hüququn aliliyinin, qanunçuluğun, qanun qarşısında bərabərliyin, şərəfli və ləyaqətli yaşamağın aşılması, lirik şair M.Müşfiqin “Yenə o bağ olaydı” şeirinin mövzusu saf və ülvi məhəbbətin tərənnümü, qürbətdə qəlbi daim Azərbaycanla çağlanmış A.İldırımın şeirlərinin mövzusu Vətən sevgisi və yurd nisgili idi.

Hər bir ədəbi əsərdə yazıçı həyat həqiqətlərini dərk edir, onları dəyərləndirir və ümumiləşdirir, fakt və hadisələri qavrama və baxış bucağından müxtəlif təsviri yollarla əks etdirir. Nəticədə bədii əsərlərdə bir tərəfdən konkret məkan, zaman, dövr və cəmiyyət barədə, digər tərəfdən isə müəyyən insanlar, onların yaşam və davranış tərzləri, fəaliyyətləri, hiss və duyğuları, fikir və düşüncələri haqqında təsvirlər formalaşır. Bədii əsərlərdə bütün bunlar dialektik vəhdət yaradır, biri digərini tamamlayır. Məsələn, C.Cabbarlının “Sevil” pyesində qadın azadlığı, qadınların mənəvi təkamülü, maariflənməsi, elmə və biliyə yiyələnməsi, istehsalatda və cəmiyyət həyatında fəallığı, gözüaçıqlığı və bəsitəlliliyi inikas olunmuşdur. Əsərdə həm də köhnə ilə yeninin mübarizəsi təsvir edilir. Bunu dramın qəhrəmanlarının (Sevil, Balas, Güllüş, Atakişi, Babakişi və s.) fəaliyyətində də aydın izləmək olur. Bu cəhətdən onlar təmsil etdikləri cəhətlərə görə iki qrupa ayrılırlar. Pyesdə real həyat faktlarına istinad edən sənətkar baş qəhrəmanı Sevilin və məsləkdaşlarının simasında öz mütərəqqi fikir və düşüncələrini təlqin edir. Əsərin mövzusu reallıqla yaxından səsleşir, təbiilik və dolğunluq qazanır. Obrazlar konkret və cəmiyyətdə mövcud olan oxşar tipli insanların ümumiləşmiş siması kimi cilvələndirilir.

Bədii əsərlərin dərk olunmasında şagirdlərin yaş və bilik səviyyələrinin rolu böyük əhəmiyyət daşıyır. Belə ki, kiçik yaşlı şagirdlərin diqqətini daha çox əsərin məzmunu, süjet xəttinin inkişafı, hadisələrin xüsusiyyətləri, oxuduğunu yaxşı anlamaq çəkdiyi halda, orta yaşlı şagirdləri əsərdəki surətlərin xarakteri, yuxarı sinif şagirdlərini isə əsərdə qaldırılan problemlərin bədii həlli, nəticəsi və s. maraqlandırır.

İstifadə edilmiş ədəbiyyat

1. Əhmədov C. Ədəbiyyat tədrisi metodikası. Bakı: Bakı Universiteti, 2007.
2. Əliyev R. Ədəbiyyat nəzəriyyəsi. Bakı: Mütərcim, 2008.
3. Mir Cəlal, Xəlilov P. Ədəbiyyatşünaslığın əsasları. Bakı: Çarşıoğlu, 2005.
4. Rəfil M. Ədəbiyyat nəzəriyyəsinə giriş. Bakı: API, 1958.
5. Vurğun S. Seçilmiş əsərləri: IV cild. Bakı: Şərq-Qərb, 2005.

Açar sözlər: bədii əsər, bədii təfəkkür, mövzu, ideya, problem, təhlil

Key words: artistic work, artistic thinking, topic, idea, problem, analysis

Ключевые слова: художественное произведение, творческое мышление, тема, идея, проблема, анализ

Features of the idea-theme of the work of art and presentation of these characteristics in high school textbooks

Summary

The processes occurring in the society and the truths of life are visualized in artistic works. A work of art is

created as a product of the writer's artistic thinking and winged imagination. Incidents and problems first of all attract his attention, stimulate and diversify his creativity. In the creation of a work of art, the writer's observations, general outlook and outlook on life, political beliefs, understanding of the processes and events occurring in the surrounding world, analysis and analysis, conclusions reached, etc. issues play an important role. It is the observations that play the main role in the artistic formation of life events.

Особенности идеи-темы художественного произведения и представление этих характеристик в учебниках средней школы

Резюме

Процессы, происходящие в обществе, и реальные события жизни находят отражение в художественных произведениях. Произведения искусства создаются как продукт художественного мышления и крылатого воображения писателя. Имеющие в реальной действительности прежде всего привлекают его внимание, стимулируют как его воображение, так и разнообразят его творчество. В создании художественного произведения учитываются наблюдения писателя, общее мировоззрение и взгляды на жизнь, политические убеждения, понимание процессов и событий, происходящих в окружающем мире, анализы и выводы в конечном итоге в содержании его произведений. Эти наблюдения играют главную роль в художественном оформлении жизненных событий, привлеченных к изображению.

Rəyçi: prof. N.Məmmədov Tağısoy

Həbibə Lətif qızı Muradova³⁵MƏHƏMMƏD FÜZULİ ŞEİRİNDƏ YUSİF PEYĞƏMBƏRLƏ BAĞLI MOTİVLƏR
(HƏDİQƏTÜS-SÜƏADA ƏSƏRİ ƏSASINDA)

Şərq ədəbiyyatının fəth edilməz zirvəsi olan Məhəmməd Füzuli (محمد بن سليمان) XVI əsr Azərbaycan şairi kimi dünya səviyyəsində böyük və danılmaz şöhrətə malik sənətkardır. Füzuli (فضولي) təxəllüsü ilə tanınan bu ədib 1494-cü ildə ərəb mədəniyyətinin beşiyi sayılan Bağdad yaxınlığında, dini mərkəz hesab edilən Kərbəla şəhərində, mömin bir ailədə dünyaya gəlib. Füzuli türkdilli ədəbiyyatın ən böyük şairlərindən biri, həm Azərbaycan, həm də Osmanlı ədəbiyyatının görkəmli simalarından biri kimi qəbul edilir [6]. Həyatı boyu Kərbəla şəhərində yaşamış, bu dini mərkəzdə yazıb-yaratmışdır. Əsərlərində daim bu torpağı yüksək qiymətləndirmiş, “Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır” - deyərək bu müqəddəs şəhəri müsəlman dünyasının ziyarətgahı hesab etmişdir. Ədibin yaradıcılığı olduqca zəngindir. Dahi şairin çoxcəhətli zəngin yaradıcılığında lirika mühüm yer tutur [4, s. 5]. Füzuli lirikasının sadəcə məntiqi dil ilə şərhə çox çətindir. Bu lirika sarsıdıcı təsiri ilə insanı valeh edən, onu hər şeydən ayıran musiqiyə bənzəyir. Belə bir musiqidən təsirlənən adam öz həyəcanını, hissiyyatını başqasına verə bilməz [5, s. 56].

Azərbaycan, fars və ərəb dillərində Şərq şerinin müxtəlif şekillərində əlçatmaz bədii xüsusiyyətlərə malik əsərlər yaradan Füzuli, Azərbaycan türkcəsində yaratdığı əsərləri əsrlər boyu heç kəsin çatmadığı bir ucalıq qazanır. Ədibin bu dilləri mükəmməl bilməsi ona əsrarəngiz əsərlər yaratmağa böyük imkan yaratdı. Qeyd edək ki, hələ xəlifə Məmun (813-833) dövründən yunan fəlsəfi əsərlərinin, eləcə də vaxtilə pəhləvi dilinə çevrilmiş qədim hind abidələrinin və fars tarixinə dair əsərlərin ərəb dilinə tərcüməsi bu dil vasitəsilə dünya elm və mədəniyyətinin nailiyyətlərinə yiyələnmək üçün imkan yaradırdı. Ərəb dilini mükəmməl bilən şair bu imkandan bol-bol bəhrələnir və ensiklopedik bir zəka kimi yetişir. Onun əsərlərində poeziya fəlsəfə ilə, dini rəvayətlər qədim əsəti görüşlərlə, dərin müşahidəçilik qabiliyyəti geniş elmi biliklərlə vəhdət təşkil edir. Füzuli poeziyası ilə tanışlıq onun yalnız müxtəlif dini-fəlsəfi təlimlərə deyil, həm də təbiət elmlərinə də yaxından bələd olmasından xəbər verir [1, s. 44]. Tanrı vergisinin cəmləşdiyi bu fenomenin dühası nəsilər bir-birini əvəz etsə də öz dəyərini itirməmişdir. Dərin dünya görüşünə və biliyə malik olduğu üçün Füzuli Molla və ya Mövlanə adı almışdır. Ədibə məxsus bir qitədən aydın görünür ki, o bir müddət Nəcəfdə, Kərbəlada “Ətabi-aliyat” adlı imamların ziyarətgah yerlərində xidmət etmişdir :

Ruzi yeyənək ali-rəsulun qapısında,
Bir ömrüdür olmuş bu ruzi müqərrər.
Bu ruzi yolu bizlərə bağlanmamış əsla,
Layiq bizik aləmdə belə ruziyə yeksər [4, s. 5].

Ədibin yaradıcılığı ilə tanış olduqda onun əsərlərində dini motivin üstünlük təşkil etdiyini açıq-aydın görmək olar. Bu təsadüfi hal deyil. Ədibin yaradıcılığına Qurani Kərimlə bərabər yaşadığı mühitin də böyük rolu olub. Füzulinin Kərbəla kimi dini mərkəzdə, mömin ailədə dünyaya gəlməsi İslam dinindən, şiə təriqətindən və həmçinin sufizmin təsiri altında olan Şərq poeziyasından, təsəvvüf idealarından kənar qalması mümkünsüz idi. Ancaq söyləmək lazımdır ki, Füzuli hansısa sufi təriqətinə mənsub olmayıb. Əgər Nəsimi hürufilikdə qaldısa, Füzuli sufizmin fəvqində dayandı. Bəzi tədqiqatçılar ədibin bektəşi təriqətinə yaxın olduğunu vurğulayırlar. XV əsrdə hürufiliyə divan tutulduqdan sonra bir çox hürufilər bektəşilik təriqətinə pənah gətirmişlər. Bu təriqətdə hz. Əlinin və onun ailəsi, on iki imam müqəddəsləşdirilir ki, bu xüsusiyyətlər Füzuli yaradıcılığında özünü açıq şəkildə göstərir. Buna əlavə olaraq Füzuliyə qədər Nizami, Xaqani, Qazi Bürhanəddin Nəsimi və Xətai kimi dahilərin tövhələri də ədibin yaradıcılığına təsirsiz ötürməyib. Ədib özünəqədərki dəyərli mənbələrdən bəhrələnərək bir çox dini simvolik obrazlara öz daxili aləminə, dünyagörüşünə müvafiq yeni ruh yeni nəfəs vermişdir. Buna misal olaraq ədibin qönçə gülün açılmasını hz. Yusif peyğəmbərin (a.s) Züleyxanın otağında köynəyi cırılmış halda çıxması ilə müqayisə etməsi ədibin dərin dünya görüşünün, poetik təxəyyülünün, istedadının təzahürüdür. hz. Yusifin Tövrətdə və Qurani – Kərimdə əks olunan hekayəsini uzun illər boyu istər fars, istər türk, istərsə də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri öz əsərlərində əks etdiriblər. Buna misal olaraq Füzuliyədək türk ədəbiyyatından “Qisseyi Yusif” əsəri ilə məşhur olan Qul Əlinin, “Yusif və Züleyxa” əsəri ilə tanınan Mustafa Zərir, Suli Fəqih, Əhmədi, fars ədəbiyyatından isə Firdovsinin və Molla Caminin və s adlarını çəkmək olar.

Şərq ədəbiyyatının qeyd olunan görkəmli nümayəndələri kimi Füzuli də yaradıcılığında əsas Tövrətdən və Qurani Kərimdən götürülən hz. Yusif peyğəmbərin hekayəsinə özünün həcmcə ən böyük əsəri olan “Hədiqətüs-süəda” (“Xoşbəxtlər bağçası”) əsərində yer vermişdir. “Hədiqətüs-süəda” həcmcə Füzulinin ən böyük əsəri olmaqla bərabər, Kərbəla vəqəsinə həsr olunmuş ən möhtəşəm sənət örnəyidir [2, s. 28].

Söyləmək yerinə düşərdi ki, məhz Füzuli yaradıcılığı ilə ədəbiyyatımızda Quran qissələri ilə bağlı təlmih və iqtibasların işlənməsində özünəməxsus bir mərhələ yaranır. Füzuli şeirində hz. Yusif peyğəmbərin qissəsi ilə bağlı təlmihlər çoxluq təşkil edir. Bu təlmihlərdə hz. Yusifin gözəlliyinin tərifinə, qardaşlarının ona paxıllıq etməsinə, hz. Yusifin satılmasına, Züleyxanın ona olan məhəbbətinə, həmçinin hz. Yusif peyğəmbərin yüksək məqama çatmasına işarələr edilmişdir. Qeyd edək ki, yazılma tarixi bəlli deyil. Hətta əsərin özündə belə bu barədə məlumat əsk olunmayıb. Ancaq əsərin məzmunu ilə tanış olduqda belə qənaətə gəlmək olar ki, Füzuli bu əsəri özünün ahıl çağlarında yazıb bitirmişdir. Əsərin sonundakı münacatda “Hədiqətüs-süəda”nı Sultan Süleyman Qanuninin (1494-1566) paşalarından olan Məhəmməd paşanın sifarişilə yazıldığı məlum olur: “Bu nüxseyidilpəzir onun hüsn-i şərifi-şərif ilə səmti-təhriir bulmuş və onun lütfü ehtimam ilə müstəidi-səadət təstir olmuş”. Qeyd edək ki, bu əsər ilk

³⁵ BDU-nun Ərəb filologiyası kafedrasının magistranti, muradli.hebibe.1995@mail.ru

dəfə 1845-ci ildə Qahirədə çap edilmişdir (7).

“Hədiqətüs-süəda” əsərinin yazılmasını sifariş edən Məhəmməd paşanın şəxsiyyəti ilə bağlı bağlı fərqli fikirlər mövcuddur. İngilis alimi Ç.Rio Füzulinin adını çəkdiyi Məhəmməd paşanın 1549-1554-cü illər arasında Bağdadda vəzifə başında olan Sivas miri-mirani Baltaçı Məhəmməd paşa olduğunu göstərmişdir. Ancaq doktor Güngör “Hədiqətüs-süəda”nın ən əski əlyazmasının 1547-ci ildə yazıldığını əsas tutaraq onun yazılma tarixinin Baltaçı Məhəmməd paşanın dövrünə aid olmasını inkar edir. Araşdırıcının fikrincə, Füzuli öz əsərini daha öncə yazmışdı. Burada adı çəkilən Məhəmməd paşa da Baltaçı Məhəmməd paşa deyildir. Çox ehtimal ki, o, 1545-1547-ci illərdə Bağdadda yaşamış Əlhac Sufi Məhəmməd paşadır [4, s. 8].

Füzulinin “Hədiqətüs-süəda” əsəri ənənəvi mövzuda, miladi təqvimlə 680-ci ildə məhərrəm ayının 10-da Kərbələdə baş vermiş faciəvi hadisə ilə əlaqədar olaraq qələmə alınmışdır. Azərbaycan bədii nəsrinin ən klassik örnəyi sayılan əsər müəllifin dini düşüncə, iman və əqidə duyğularının bədii əksi baxımından çox səciyyəvidir. Dərd əlindən ürəyi çatlayan insanı ovunduraraq ona mənəvi qida verən Kərbəla hadisəsini qələmə almağı şərəf işi sayan, buna milli-dini borc kimi baxan mütəfəkkir Füzuliyə “Hədiqətüs-süəda”nı yaratmaqda yaşadığı mühitin də böyük təsiri olmuşdu. Əsəri oxuyan hər bir oxucu sanki öz dərini unudaraq təskinlik tapır. Kərbəla hadisəsi dərd əlindən qəlbi yanan insanı ovundurur və ona mənəvi dayaq olur. Əsərin faciə ilə bağlı olmasına baxmayaraq “Xoşbəxtlər bağçası” adlandırılması diqqəti cəlb edir. Bunu ədibin dini mənsubiyyəti ilə əlaqələndirmək olar. Füzuli göstərmək istəyir ki, Haqq yolunda şəhid olanlar cənnət bağlarında əbədi səadətə qovuşacaqlar. Bunu biz Qurani- Kərimdə Ali İmran surəsi 169-cu ayəsində də görə bilərik : “Allah yolunda qətlə yetirilənləri heç də ölü zənn etmə. Onlar öz rəbbinin yanında ruzi tapırlar”. Bir hədisdə isə deyilir : (الشهيد في الجنة) “Şəhid cənnət əhlidir”

“Hədiqətüs-süəda” əsəri dibaçədən, on bab və xatimədən ibarətdir. Dibaçədə Füzuli əsərin yazılması səbəbindən, istifadə etdiyi qaynaqlardan, şəhid imamları ağlamağın savabından bəhs edir və bu çətin əsəri yazıb başa vurmaqda Allah-Təaladan kömək diləyir. Əsərin on babının altısında ümumiyyətlə, dünya tarixi və islam tarixinin ayrı-ayrı hadisələrindən danışılır. Kərbəla hadisələri yeddinci babdan sonrakı bölmələrdə öz əksini tapmışdır. Əsərin birinci, ikinci və onuncu babları ayrı-ayrı fəsillərə bölünmüşdür. Birinci fəsil “Fəsl-i-ibtılai-Adəm əleyhissəlam” (“Adəm əleyhissəlamın bələlara tutulması fəsl-i”) adlanır. Bu fəsildə Hz. Adəm peyğəmbərin (a.s) kədərli taleyindən danışılır. Bunun ardınca Hz. Nuh (a.s), Hz. İbrahim (a.s), Hz. Yaqub (a.s), Hz. Əyyub (a.s), Hz. Zəkəriyyə (a.s), və oğlu Hz. Yahyadan (a.s) söz açır. Hz. Yaqub peyğəmbərlə əlaqəli fəsil “Fəsl-i-ibtılai-İbrahim əleyhissəlam” (Yəqub əleyhissəlamın sınağa çəkilməsi) fəsl-i) adlanır. Bu fəsildə göstərilir ki, “Zümreyi-ərbabi-bəla və firqeyi-əshabi-ənanın biri Yəqub, nəbi biri həzrəti Yusufu-siddiqdir.” Bunun ardınca ədib Yusif surəsinin nazil olma səbəbindən danışır. Füzuli “Hədiqətüs-süəda” əsərində Hz. Yusif surəsini başlıca olaraq Kərbəla faciəsi ilə bağlayır. Göstərir ki, bir gün peyğəmbər (ə) nəvələri Həsən və Hüseyinlə oturmaşın Cəbrail (ə) gəlib onları çoxmu sevdiyini soruşur. Peyğəmbər (Bəli, övladlarımız bizim ciyərlərimizdir) söyləyir. Bu zaman Cəbrail Həsənlə Hüseyinin gələcək taleyini peyğəmbərə bildirir, "Ya rəsulullah, bu şahzadələrin birini zəhri-cəfayla həlak qılıb, birinin tiği bidirig ilə bağrın çək edərlər" deyir. Peyğəmbər "bu cəfadən mütəəllim olduqda" onun təsəllisi üçün Yusif surəsi nazil olur. Füzuli bu rəvayəti gözəl bir şer parçası ilə bəzəyir: [1, s. 276].

Müsibəti-Həsəni möhnəti-Hüseyini-şəhid
Dəmi ki, oldu qəməfzayi-təbi - paki-rəsul
Təsəlli-yi-paki-rəsulçün haqdan
Bəyani-qisseyi-Yəqubu Yusif etdi nüzul [4, s. 52].

Kərbəla hadisəsindən dərin təsir hissi keçirən ədib tez- tez bu hadisəni əsərində xatırladır və hətta Hz. Yusif peyğəmbərin əhvalatını Hz. Hüseyinlə eyniləşdirir. Hz. Hüseyinin də susuz qalması bizə Kərbəla hadisəsindən məlumdur. Hz. Yusifin susuz buraxılması belə rəvayət edilir: Hz. Yusif qardaşları tərəfindən quyuya atılmazdan əvvəl onlardan su istəmiş və öz növbəsində qardaşlar ona suyu çox görmüş və suyu torpağa rəva bilməmişlər. Bu hadisə əsərdə kədər dolu sözlərlə təsvir edilmişdir. Andan iltifat bulmayub Şəm'unə ayıtdı: “Ey bəradər, tiği-tüğüani-ətəş rüşeyi-həyatım qət'indədir, nola bir qətrə su ilə naireyi-iztirabimə təskin verəsən və validi-büzürgvarım həmrəh edən məşrəbədən cani-suzanimə rahat yetürərsən”. Şəm'unibimürüvvət ol məşrəbəyi toprağə təküb ana vermədi və ol şirü şəkkəri tirə toprağə rəva gördü, ana layiq görmədi. Nəti ki, dəşti Kərbələdə bə'zi bədbəxtlər zülali-Fəratı ki, cəmi'i-məxluqə mübah ikən Ali-Mustəfadən qət' etdilər və təriqi-hidayət zahir ikən rahizələlət dutdular. Şe'r: [4, s. 57].

Ruzi-rəzmi-Kərbəla rahi-xəta dutmuş Fərat,
Qılmamış Ali-Məhəmməd dərindən dərmanini.
O səbəbdəndir bu kim, üzr ilə dutmuş müttəsil,
Eyləyib fəryad xaki-Kərbəla damanini [4, s. 57].

Hz. Yusifə qarşı olan bu qədər kin və paxıllığın səbəbi kimi onun hədsiz gözəllik sahibi olması ilə bərabər atası Hz. Yaqub peyğəmbər tərəfindən sevilməsi idi. Qardaşların hiyləsinə baxmayaraq Allah Təalanın rəhmi və mərhəməti daim Hz. Yusifin üzərində oldu. Hətta Yusif quyunun dibində olarkən belə Hz. Cəbrayıl (a.s) onun yanına gəlir və ona Allahın salamını çatdırır və səbrli olmasını söyləyir:

Səbr qıl, səbr ilə məqsuduna səbr əhli yetər
Səbr edən səbr ilə səriştəyi-məqsud dutar.

Əsərdə diqqəti cəlb edən məqamlardan biri Hz. Yusifin köynəyinin qardaşları tərəfindən cırılmasıdır. Bu vaxt Hz. Yusif qardaşlarına deyir: "Ey bimürüvvətlər, zindəyə sətri-avrət və mürdəyə kəfən ləvazimdir. Nola, gər pirahənimə mütəərriz olmayasız". Qardaşlar onun sözünə məhəl qoymayıb köynəyi Hz. Yusifin əynindən çıxarırlar. Qeyd edək ki, Qurani Kərimdə köynəklə bağlı fərqli məqamlar vardır. Onlardan biri Hz. Yusifin qardaşları onu

quyuya atdıqdan sora köynəyini yalançı qana bulayıb ataları hz. Yaquba təqdim edirlər. İkinci məqam Züleyxanın hz. Yusifə yaxınlıq etməklə bağlı istəyindən sonra ondan canını qurtarıb qaçmaq istəyərkən köynəyin arxadan cırılmasıdır üçüncü məqam isə hz. Yusif öz köynəyini şifa verməsi məqsədi ilə gözləri tutulan atasına göndərməsidir. Yuxarıda qeyd edildiyi kimi Füzulinin adıçəkilən əsərində bu üç məqamdan cəmi birinə rast gəlmək olar. Ən maraqlısı isə odur ki, Füzuli əsərdə Züleyxanın hz. Yusifi zindana atması, onu zəncirləyib Misirin küçələrində gəzdirməsini əks etdirsə də Züleyxanın hz. Yusifə olan şəhvani məhəbbətindən ötəri şəkildə söz açıq və təfərrüata girmir. Görünür saf və pak məhəbbəti tərənnüm edən bu sənətkarın qəlbinə Züleyxanın şəhvani məhəbbəti yad olduğu üçün bu əhvalata çox yer verməyib. Bununla da demək olar ki, ədib öz ruhuna yaxın olan hadisə və əhvalatları təfərrüatı ilə versə də Züleyxanın məhəbbəti kimi məsələlərə az yer vermişdir.

Nəticə. Bütün bu deyilənləri ümümləşdirərək söyləmək istərdik ki, Füzuli yaradıcılığında Yusif peyğəmbərə dair məqamları biz onun ən iri həcmli əsəri olan “Hədiqətüs-süəda” əsərində rast gəlirik. Bu əsərdə ədib hz. Yusif peyğəmbərin hekayətini özünəməxsus tərzdə təsvir edib. Hz. Yusifin yaşadığı hadisələr, xüsusi ilə qardaşları tərəfindən quyuya atılmasından başlayaraq Misirdə sultan olduğu vaxta qədərki yaşantıları bir çox Şərq ədəbiyyatının mütəfəkkirləri kimi ədibin öz dünyagörüşü və daxili aləminə uyğun bir şəkildə əks olunub. Füzuli “Hədiqətüs-süəda” əsərində hz. Yusif peyğəmbərin hekayətini dərin hikmətamiz məzmunu ilə ən gözəl üslubda əsk etdirmiş və əsərə özünün silinməz möhrünü vurmuşdur. Bununla belə ədibin istər “Hədiqətüs-süəda” əsəri istərsə də digər əsərləri öz orijinallığı və təkrarolunmazlığı ilə daim diqqət mərkəzindədir.

İstifadə edilmiş ədəbiyyat

1. Qasımova A. Quran qissələri XIV-XVI əsrlər Azərbaycan ədəbiyyatının idea-bədii qaynaqlarından biri kimi. Bakı: Nurlan, 2005
2. Mirzəyev A. Füzulinin “Hədiqətüs-süəda” əsəri orat əsrlər tərcümə abidəsi kimi. Bakı: Nurlan, 2001
3. Məhəmməd Füzuli. Əsərləri. I cild. Bakı: Şərq-Qərb, 2005
4. Məhəmməd Füzuli. Əsərləri. VI cild. Bakı: Şərq-Qərb, 2005
5. Mir Cəlal. Füzuli sənətkarlığı. Bakı: Çarşıoğlu, 2018
6. https://az.wikipedia.org/wiki/M%C9%99h%C9%99mm%C9%99d_F%C3%BCzuli
7. <https://az.wikipedia.org/wiki/H%C9%99diq%C9%99t%C3%BCs-s%C3%BC%C9%99da>

Açar sözlər: Füzuli, Kərbəla Hədiqətüs-Süəda, hz. Yusif, Züleyxa

Ключевые слова: Физули, Кербела Хадикатус-Суэда, Хз. Юсиф, Зулейха

Key words: Fuzuli, Karbala Hadiqatus-Sueda, Hz. Yusif, Zuleikha

Xülasə

Bağdadın ən böyük dini mərkəzi olan Kərbəla şəhərində anadan olan dahi Azərbaycan şairi Məhəmməd Füzuli lirik poeziya ustası kimi tanınır. Onun uzun zaman kəsiyindən keçmiş və günümüzə qədər gəlib çatmış zəngin ədəbi irsi ən gözəl bədii-poetik nümunə kimi gözlərimiz önündə daim canlanır. Azərbaycan, fars, ərəb dillərində yazıb-yaradan sənətkar Füzuli Şərq ədəbiyyatına bu ədəbiyyatın ən gözəl nümunələrini verib. Ömrü boyu Kərbəla şəhərini özünə məskən seçmiş Füzuli əsərlərində bu dini mərkəzdə baş verən dəhşətli hadisəni təsvir etmişdir. Şair tez-tez əsərlərinin qəhrəmanlarının həyatını İmam Hüseynin həyatı ilə müqayisə edir, onun hiss və duyğularını poetik dillə təsvir edir. Bu, “Hədiqətüs-süəda” adlı irihəcmli əsərdə xüsusilə qeyd olunur. “Hədiqətüs-süəda” əsərində bir neçə peyğəmbərin, o cümlədən h.z Yusifin əhvalatları yer alır. Yusif peyğəmbərin əhvalatını təsvir edən Füzuli onun zahiri gözəlliyini, ata və anasına mərhəmətli münasibətini yüksək qiymətləndirmişdir. Füzuli hz. Yusifin quyuya düşdüyü andan Misirdə yüksək məqama çatana qədərki həyatını poetik şəkildə təsvir edərək əhvalata yeni ruh, yeni nəfəs vermişdir. Əsərin qəhrəmanlarının bənzərsiz təsviri Füzulinin dünyagörüşünün zənginliyindən xəbər verir.

Мотивы, связанные с Пророком Юсуфом в поэме Мухаммада Физули

Резюме

Гениальный азербайджанский поэт Мухаммад Физули, родившийся в городе Кербела, крупнейшем религиозном центре Багдада, известен как мастер лирических стихов. Его богатое литературное наследие, прошедшее длительный период времени и дошедшее до наших дней, постоянно живо перед нашими глазами как прекраснейший художественный и поэтический образец. Физули художник, писавший и творивший на азербайджанском, персидском и арабском языках, подарил восточной литературе лучшие образцы этой литературы. Физули, на протяжении всей своей жизни выбравший город Кербелу своим местопребыванием, описал в своих произведениях страшное событие, произошедшее в этом религиозном центре. Поэт часто сравнивает жизнь героев своих произведений с жизнью имама Хусейна, поэтическим языком описывает его чувства и волнения. Особенно об этом говорится в масштабном произведении «Хадикатус-суада». В произведении «Хадикатус-суада» включены истории нескольких пророков, в том числе Юсуфа. Описывая историю пророка Юсуфа, Физули восхвалял его внешнею красоту, сострадательное отношение к отцу и матери. Физули поэтическим языком описал жизнь Хазрата Юсуфа с момента его падения в колодезь до достижения им высокого положения в Египте, придав истории новый дух и новое дыхание. Уникальное описание героев произведения свидетельствует о богатстве мировоззрения Физули.

Motives related to The Prophet Yusuf in Muhammad Fuzuli's poem

Summary

Summar The brilliant Azerbaijani poet Muhammad Fuzuli, born in the city of Karbala, the largest religious center of Baghdad, is known as a master of lyrical poetry. His rich literary heritage, which has passed over a long period of time and has survived to this day, is constantly alive before our eyes as a most beautiful artistic and poetic example. Fuzuli,

an artist who wrote and created in Azerbaijani, Persian and Arabic, gave Eastern literature the best examples of this literature. Fuzuli, who throughout his life chose the city of Karbala as his residence, described in his works the terrible event that occurred in this religious center. The poet often compares the life of the heroes of his works with the life of Imam Hussein, describing his feelings and emotions in poetic language. This is especially mentioned in the large-scale work "Hadikatus-suada". The work "Hadikatus-suada" includes the stories of several prophets, including Yusuf. Describing the story of the prophet Yusuf, Fizuli praised his beauty and compassionate attitude towards his father and mother. Fuzuli described in poetic language the life of Hazrat Yusif from the moment of his fall into the well until he achieved a high position in Egypt, giving a new spirit and new breath to the story. The unique description of the heroes of the work testifies to the richness of Fizuli's worldview.

RƏYÇİ: dos. E.Vəliyeva

Şəbnəm Yaşar qızı Əsədli³⁶**DRAM ƏSƏRLƏRİNİN TƏDRİSİ VƏ ONLARIN BƏDİİ-ESTETİK TƏRBİYƏDƏ ROLU**

Şagirdlər hadisələr, qəhrəmanlar haqqında geniş məlumat verən epik əsərlərə nisbətən dramatik əsərin qavranılmasında müəyyən çətinliklərlə qarşılaşırlar. Bu, dramatik əsərlərin qavranılmasında təxəyyülün, fantaziyanın, həyat təcrübəsinə böyük rolunu şərtləndirir.

Təlim prosesində aşağıdakı cəhətlər də nəzərə alınmalıdır:

1. Dramın mətninin epik və lirik əsərlərdən fərqlənməsi;
2. Müəllifin qəhrəman, hadisə ilə bağlı məlumat imkanlarının məhdudluğu;
3. Dramın mətninin əsas etibarilə personajların nitqindən, yığcam məlumatlardan (remarkalardan) ibarət olması [3, s. 22].

Əsərin oxusu zamanı şagird personajların psixoloji ovqatını, daxili vəziyyətini öz təxəyyülündə canlandırmalı, bu zaman monoloq və dialoqların məzmununa əsaslanmalıdır. Lakin şagirdin belə bir psixoloji təhlil aparmaq üçün lazımı həyat təcrübəsi və bacarıqları yoxdur. Odur ki, dramatik əsərin mətnindəki bir sıra məsələlər çox vaxt şagird üçün anlaşılmaz qalır və əsər yalnız hadisələr, obrazlar səviyyəsində qavranılır.

Məktəb təcrübəsi göstərir ki, dramatik əsərin təlim prosesində qavranılması və təhlilinə bu ədəbi növün epik və lirik əsərlərlə ümumi və janr baxımından fərqli, özünə məxsus xüsusiyyətlərinin öyrənilməsindən başlanılması daha məqsədə uyğundur.

Problemə belə yanaşma təlim prosesində əsərin şagird qavramasındakı çətinlikləri aradan qaldırmağa imkan verir. Lirikadan fərqli olaraq, dram əsərində qəhrəmanın daxili aləminə dərinlən nüfuz etmək çətindir. Dramda eposdakı gerçəkliyin geniş, əhatəli təsvirində mümkün deyil. Bu, şübhəsiz ki, şagirdlərin dramatik əsərlərə marağını azaldır. Mütaliə zamanı şagird üçün bir çətinlikdə müəllif nitqinin olmamasıdır. Dramda portret, geniş təsvir, epik və lirik əsərlərdəki kimi geniş bədii detallar olmur. Odur ki, şagird araşdırma apararkən replikalari, qəhrəmanın nitqini, hərəkətini, hadisəni, vəziyyətin inkişafını təhlil etməli olur.

Bütün bunlar bir daha sübut edir ki, şagirdlərin dramatik əsərin mətnini qavramasının bütün çətinlikləri təlim prosesində nəzərə alınmalıdır. Bu, həm də müəyyən dərəcədə dramatik əsərin qəhrəmanlarının davranış və əməllərinin, hərəkətlərinin, başqaları ilə qarşılıqlı münasibətlərinin dərinlən dərindən dərkedilməsinə aiddir.

Orta məktəb şagirdlərinin həyat təcrübəsinin azlığı, bədii təfəkkürünün inkişaf səviyyəsi müəyyən maneə yaratsa da, səhnə əsərlərinin tamaşalarından, filmlərdən seçilmiş parçaların, aktyorların ifasının müzakirəsi dərində öyrənilən dramatik mətnin məzmununun dərinlən mənimsənilməsinə, şərhinə, şagirdlərin təhlil bacarıqlarının inkişafına kömək edir. Şagirdlər rollar üzrə oxu, proqnozlaşdırılmış oxu, fasiləli oxu ilə yanaşı, dramatik əsərdən bəzi parçaları özləri də səhnələşdirə bilər.

Ədəbiyyatın tədrisi metodikasında tətbiq olunan ənənəvi və müasir metodlar dramatik növün özünə məxsusluğunu nəzərə almağa imkan verir. Beləliklə, bütün bu məqamların nəzərə alınması şagirdlərin oxuduğu dramatik mətnin məzmununu dərinlən mənimsəməsinə, müstəqil təhlil bacarıqlarının formalaşmasına kömək edəcəkdir.

Şagird bu prosesdə idraki və yaradıcı fəaliyyət göstərərək müəllif mövqeyini, obrazların hər birinin nitqinin və hərəkətlərinin mətnaltı mənasını aydınlaşdırmalı, öz mülahizələrini əsaslandırmaq üçün əsərin mətnindən istifadə etmək bacarığına yiyələnməlidir.

Dramın bədii mətninin bütövlükdə təhlilinin adətən dərslər sistemi vasitəsilə həyata keçirilməsi müstəqil təhlil bacarıqlarının inkişafını təmin edir, nəzəri və ədəbi biliklərin möhkəmlənməsinə imkan verir. Məktəbdə dramatik əsərlərin öyrənilməsi elmi və bədii ədəbiyyatı daha dərinlən anlamağa kömək edən müəyyən nəzəri biliklər tələb edir. Müəllim dramaturgiyanın ədəbi növ kimi xüsusiyyətlərini dərinlən bilməli, filoloji təhlildəki təlim prosesi üçün vacib olan məqamları diqqətdə saxlamalıdır.

Orta məktəbdə hər üç ədəbi növə məxsus əsərlərin tədrisinə geniş yer verilir. Lirik, epik əsərlərin tədrisi aşağı siniflərdən həyata keçirilsə də, dramatik əsərlərin öyrədilməsinə 8-ci sinifdən başlanılır. Elmi-metodik tədqiqatlarda təhlil prosesində, ümumiyyətlə, bədii əsərlərin öyrədilməsində növ və janr xüsusiyyətlərinin nəzərə alınmasının vacib olmasından az danışılmamışdır. Bu və ya digər janra məxsus əsərlərin təhlilində tətbiq olunan metod, priyom, iş növlərinin arasında fərqin olması təbiidir. Bunların müəyyənləşdirilməsi əsasında metodik tövsiyələrin hazırlanması, şübhəsiz, məktəb təcrübəsində ciddi praktik kömək olardı.

Etiraf edilməlidir ki, dramatik əsərlərin tədrisi epik, lirik əsərlərin öyrədilməsi yollarından mürəkkəbliyi ilə fərqlənir. Dram əsərlərinin tədrisi çətindir. Bu çətinlik ədəbi növün mahiyyətindən, özünəməxsusluğundan irəli gəlir. Müasir tədris proqramında dramatik əsərlərin öyrədilməsi də üç mərhələdə reallaşır: oxu, məzmun üzrə iş, təhlil. Təhlil sonuncu və həlledici mərhələdir. O, müəllimdən və şagirdədən gərgin iş, böyük zəhmət tələb edir.

Bədii əsərlərin, o cümlədən dramatik əsərlərin təhlilində əhatə olunan komponentlər həm çox, həm də mürəkkəbdir. Dramatik əsərlərin təhlilində əhatə olunan komponentlər aşağıdakılardır:

1. Əsərin mövzu və ideyası;
2. Obrazların təhlili;
3. Əsərin konflikti və problematikası;
4. Əsərin bədii xüsusiyyətləri (dil, üslub, obrazlılıq yaradan vasitələr, kompozisiya və s.) [2, s. 25].

³⁶ Bakı Dövlət Universitetinin magistrantu. sbnmsdli5@gmail.com

Əsərin təhlilinə başlayarkən ilk növbədə əsərin yazıldığı tarix müəyyənləşdirilməlidir. Əsərin yazıldığı dövrdə sosial-siyasi həyat, dövrün ədəbi tələblərinin yazıcının qarşısında qoyduğu şərtlər təhlil prosesində aydınlaşdırılmalı olan məsələlərdəndir. Həmçinin əsəri təhlil edərkən yazıcının yaradıcılığında, eləcə də ədəbiyyat tarixində tutduğu yer də şərh edilməlidir.

Ədəbiyyat dərslərində dramatik əsərlərin öyrənilməsi üzrə işlər bir neçə mərhələdə həyata keçirilir:

1. Dram əsərinin öyrənilməsi ilə bağlı giriş məşğələləri.
2. Əsərin oxusu.
3. Lüğət üzrə iş.
4. Plan tərtibi.
5. Mətnin məzmunu üzrə sorğu (nağıletmə, əzbərləmə).
6. Əsərin təhlili.
7. Yazı işləri.
8. Sınıfənəxaric işlər [2, s. 48].

Şagirdlərin əsəri necə qavradığını yoxlamaq və istiqamətləndirmək üçün aşağıdakı sual və tapşırıqlardan istifadə olunur:

- Əsərdə xoşladığımız yaddaqalan epizodları göstərin.
- Əsər sizə necə təsir etdi?
- Sınıfdə hansı məsələləri müzakirə etmək istərdiniz?

İlk 2 tapşırıq şagirdlərin emosionallığını artırır, təsvir olunanları bir daha göz önündə canlandırır, ən maraqlı epizodları seçməyə, nağıl etməyə sövq edir. Əsər barədə danışmaq tapşırığı şagirdləri oxucu təəssüratını bölüşməyə sövq edir.

Sonuncu sual şagirdləri əsərdəki çətin məsələləri müəyyənləşdirməyə, düşünməyə, təhlil etməyə, analitik təfəkkür fəaliyyətinə istiqamətləndirir. Beləliklə, müəllim əsərin necə qavranıldığını müəyyənləşdirir ki, bu da sonrakı mərhələdə təhlilin aparılması üçün zəmin yaradır.

Dram əsərləri, ümumilikdə, ədəbiyyat oxucunu düşündürür, həssaslığını artırır, nəcib hissələr aşlayır və onda yeni mənəvi keyfiyyətlərin yaranmasına səbəb olur. Təsədüfi deyildir ki, bir çox mütəfəkkirlər ədəbiyyatı, xüsusilə mütaliəni insanı mənən zənginləşdirən, onda gözəllik hissini inkişaf etdirən vasitə kimi qiymətləndirmişlər. Bədii əsərləri, eləcə də ram əsərləri müntəzəm oxuyan, mütaliəni sevən, dram əsərlərini səhnədə izləyən insanın həyata baxışının dərin, mənəvi dünyasının zəngin olması da buna bariz nümunədir. Deməli, bu fənn şagirdlərə bədii zövq aşılamaqla onların estetik hissələrini duymaq və gözəlliyi dəyərləndirmək qabiliyyətini formalaşdırmaqda əsas vasitələrdən biridir.

Görkəmli pedaqoq alim V.A.Suxomlinski isə yazırdı: “Əxlaqi, intellektual, estetik hissələrin tərbiyəsi həmin hissələrin sıx qarşılıqlı əlaqəsində praktik məqsəddə yönəlməyə malikdir: Öz arzularını idarə etməyi, onları şüurlu surətdə məhdudlaşdırmağı, arzularının hakimi olmağı, özündə nəcib insani tələbatı gəncə öyrətmək lazımdır” [4, s. 260].

Şagirdlərin estetik zövq dünyasının zənginləşməsində müəllim bilavasitə böyük rol oynayır. Bu mənada, “Dərs müəllimin yaradıcılığıdır, pedaqoji əsəridir” fikri ilə razılaşmaq lazım gəlir. Bu o deməkdir ki, dramatik əsərlərin bədii gözəlliyinin duyulmasında, müəllif niyyətinin, sənətkarlıq xüsusiyyətlərinin dərkində müəllim aparıcı mövqə tutur. Sınıfdə qavrama səviyyəsi zəif olan şagirdlər üçün əsərin müəllim tərəfindən daha sadə və aydın təhlili əsərin bədii ovqatının, gözəlliyinin aşkara çıxmasına, şagirdlərin mənəvi dünyasına təsir etməsinə səbəb olur. Eyni zamanda dram əsərlərinin şagirdlər tərəfindən qavranılmasının asanlaşdırılması üçün müəllimin rollu oyun, səhnəciklər tərtib etməsi də bu baxımdan çox vacibdir.

İstifadə edilmiş ədəbiyyat

1. Cəlilova X. Dram əsərlərinin strukturunda təsvir remarkasının təsnifatı // Filologiya məsələləri / AMEA, M.Füzuli adına Əlyazmalar İnstitutu, 2012, №10. s. 50-56.
2. Əliyeva Ş.U. Azərbaycan dramaturgiyasında semiotik kodlardan istifadə prinsipləri. filologiya üzrə fəlsəfə d-ru e. dər. al. üçün təq. ed. dis. Bakı, 2022, 147 s.
3. Orucəliyev İ.Ə. Dramatik əsərlər. Bakı: Gənclik, 2022, 497 s.
4. Suxomlinski V.A. Vətəndaşın doğulması. Bakı: Maarif, 1975, 354 s.

Açar sözlər: dramatik növ, ədəbiyyat, təlim, tədris, bədii-estetik tərbiyə

Key words: the dramatic kind, literature, training, teaching, artistic-aesthetic education

Ключевые слова: драматический тип, литература, образование, преподавание, художественно-эстетическое образование

Xülasə

Dramatik əsərlər xüsusi süjetə malik olub, müəyyən zaman və məkan çərçivəsində cərəyan edən hadisələrin bədii ədəbiyyatda təsvirini özündə birləşdirən əsərlərdir. Dramatik əsərlərin spesifik xüsusiyyəti ondan ibarətdir ki, bu əsərlər obrazların nitqləri ilə müəyyənləşdirilir. Dramatik əsərlər portret və peyzaj xarakteristikaları, ətraf mühitin təsviri, əsərdəki hadisələr iştirakçıların sözlərində öz ifadələrini tapır. Dramatik əsərlərin bədii-estetik tərbiyədə xüsusi rola malikdir. Bu baxımdan onların tədrisi də vacibdir. Biz bu məqalədə dram əsərlərinin tədrisi xüsusiyyətləri tədqiq olunmuşdur. Məqalədə göstərilir ki, orta məktəb proqramlarında yalnız 8-ci sinifdən etibarən ədəbiyyat dərslərində dram əsərləri tədqiq olunur.

Summary

Dramatic works have a special plot, and are works that include the description of the events taking place within a certain time and place in fiction. The specific feature of dramatic works is that these works are determined by the

speech of characters. Portrait and landscape characteristics of dramatic works, description of the environment events in the work are expressed in the words of the participants.

Dramatic works have a special role in artistic and aesthetic education. In this regard their education is also important. In this article we have studied the teaching characteristics of drama works. The article shows that drama works are studied in secondary school programs only from the 8th grade in literature classes.

Резюме

Драматические произведения имеют особый сюжет и представляют собой произведения, сочетающие в художественном произведении описание событий во времени и пространстве. Специфика драматурга состоит в том, что эти произведения определяются его речью. Драматические произведения находят свое выражение в словах портретов и пейзажей, описании окружающей среды, событий в произведении. Особую роль в художественно-эстетическом воспитании играют драматические произведения. В этом отношении их образование также важно. В данной статье мы изучили педагогические особенности драматических произведений. В статье драматические произведения изучаются по программам средней школы только на уроках литературы, начиная с 8 класса

RƏYÇİ: dos. E.Vəliyeva

Aysel Sarı qızı Atlıxanlı³⁷

MƏSUD SƏƏD SALMANIN HƏYAT VƏ YARADICILIĞI

Giriş. Qəznəvilər dövlətinin güclü nümayəndəsi olan Sultan Mahmudun vəfatından sonra bu dövlət zəifləməyə başladı. Ondan sonra taxt-taca sahib olan Sultan Məsudun (1030-1041) hakimiyyətinin birinci ilində qardaşı Məcdud qiyam qaldırdı. Sultan Məsud onu zəhərləməklə aradan götürür, ancaq Qəznəvilər dövlətinə aid olan bir çox torpaqları Hindistan hökmdarları ələ keçirməyə başladılar. Sultan Məsud ona tabe olan hind hakimlərinin köməyinə gedə bilmədi. Dövlətin qərb tərəfindən Səlcuqların hücumları başlamışdı. Səlcuqlar 1042-ci ildə Bəlx şəhərini ələ keçirdilər. 1045-ci ildə isə Qəznəvi dövlətinin ilk dəfə elan olunduğu Bost şəhərini ələ keçirdilər. Bost ələ keçiriləndən sonra onlar Qəznə şəhərinə yaxınlaşdılar. Onların qələbələri Quridləri də ruhlandırdı. Beləliklə, Qəznəvi dövlətinə qarşı müxtəlif qüvvələr eyni vaxtda hücumu keçdilər. Qəznəvilər dövlətində böhran başladı. Sultan Məsudun ölümündən sonra sərkərdələr Qəznəvi nəslindən olan hər hansı bir uşağı şah elan edir və öz işlərini görürdülər. Yaranmış hökumət böhranından düşmənlər məharətlə istifadə edirdi. Qəznəvi sultanları arasında Məsudun oğlu İbrahim (1059-1099) çevik hərəkət edib Səlcuqlarla razılığa gələ bildi. Həmin razılığa görə, Qəznəvi dövlətinə aid olan Xorasan və Toxaristan Səlcuqlara verildi və İbrahim oğluna Səlcuq sultanı Məlikşahın qızını almaqla, onlarla qohumluq əlaqələri yaratdı. Səlcuqlarla razılığa gələndən sonra İbrahim Hindistana yürüşlər edib orada hakimiyyətini bərkidə bildi. 1099-cu ildə İbrahimin ölümündən sonra hakimiyyət onun oğlu Məsud III (1099-1115) keçdi. Hindistanın şimalında güclü dayaq yaradan Məsud III qoşun toplayıb həmin ölkənin dərinliklərinə getdi. O, Səlcuqlardan çəkinmirdi, çünki arvadı Sultan Səncərin bacısı idi. Ancaq həmin vaxt Məsud III üçün başqa təhlükə yarandı. Bu təhlükə Qurlar idi. Məsud III hakimiyyətdə çox qala bilmir və 1115-ci ildə vəfat edir. Onun yerinə oğlu Şirzad (1115-1116) keçir. Ancaq hakimiyyətdə bərkiməmiş qardaşı Arslan (1116-1117) tərəfindən öldürülür. Taxta çıxan Bəhramşah (1117-1153) dayısı Səncərin himayəsinə sığınır. Elə bu vaxt qiyam yolu ilə yenidən taxta çıxan Arslan ögey qardaşı Bəhramşahın anasını - Sultan Səncərin bacısını təhqir edir. Bundan qəzəblənən Sultan Səncər hücum edib Qəznəni ələ keçirir. Arslan Hindistana qaçır. Bəhram şahı Qəznədə taxta oturdan Sultan Səncər geri qayıdır. Bu vaxt Arslan yenidən qaayıb Bəhram şahı aradan götürmək istəyir. Sultan Səncər bundan xəbər tutub yenidən Qəznəyə qəfildən hücum edir və Arslanı ələ keçirib edam edir. Arslan öləndən sonra Qəznəvilər öz müstəqilliyini itirir və Bəhramşah açıqca elan edir ki, onun dövləti Səlcuqların hakimiyyəti altındadır və yalnız Hindistanda olan əyalətləri ona aiddir. Ancaq Hindistan əyalətlərində də vəziyyət yaxşı olmur. Bəhramşahın ora təyin etdiyi hakim - Məhəmməd Bəhlam qiyam qaldırır və onun qiyamını ancaq 1128-ci ildə yatırmaq mümkün olur. Bəhramşahın Hindistanda Məhəmməd Bəhlamla müharibə edib zəifləməsindən istifadə edən Quridlər hərəkətə gəlir. Quridlərin başçısı Suri Bəhramşahı Qəznədən vurub çıxarır. Bəhramşah ordunu əfqanlarla və hələ türkləri ilə qüvvələndirib Surinin qoşunun darmadağın edir və Surini də edam etdirir. Bundan qəzəblənən Surinin qardaşı Ələddin Cahansuz güc toplayıb Qəznəyə hücum edir. Onu ələ keçirib darmadağın edir. Vaxtilə ən möhtəşəm şəhərlərdən olan Qəznə şəhəri bu hadisədən sonra birdəfəlik tarix səhnəsində öz mövqeyini itirir. Bəhramşahdan sonra hakimiyyətə gələn onun oğlu Xosrov şahın (1153-1160) vəziyyəti daha da pisləşir. Belə ki, 1153-cü ildə onların himayədarı olan Sultan Səncər oğuzlara əsir düşür. Beləliklə, Hindistan ərazilərində olan müllər tamamilə onun əlindən çıxır və yalnız Pəncab vilayəti qalır. Sonra hakimiyyətdə olan Xosrov Malikin (1160-1187) vəziyyəti daha da ağırlaşır. Xosrov Malikşah əlində qalan son Pəncab vilayətində də dinclik tapmır və Qurid Muizzəddin onu 1187-ci ildə əsir götürür və 1191-ci ildə Gərcistanda edam edir. Bununla da Qəznəvilər sülaləsi tarix səhnəsindən silinir. Söylədiyimiz bu dramatik hadisələr fonunda həm də ədəbiyyat öz işini görürdü. Həmişə olduğu kimi, yenə də ədəbiyyat cəmiyyətin güzgüsü kimi baş verən hadisələri əks etdirirdi. Ədəbiyyat həmin hadisələrin iştirakçıları, həmin siyasi hadisələr prosesində insanların hisslərini, duyğularını təsvir edirdi [2, s.193-194].

Əsas hissə. Məsud Səəd Salman 1046-cı ildə Lahorda anadan olub. Şairin ailəsi Həmədandan olsa da sonra Qəzvinə köçmüşlər. Onun atası 60 il Qəznəvilər dövlətinin ayanlarından biri olmuş və müxtəlif dövlət işlərini görmüşdür. Şair hələ gənc yaşlarından yaxşı təhsil almış və dövlət işlərini, maliyyə hesablarını yaxşı bilməmişdir. Eləcə də özündən əvvəlki poeziyanı dərinlən öyrənmişdir. Onun Qəznəvilər sarayında dəqiq hansı vaxtdan etibarən qulluğa başlaması məlum deyil, ancaq İbrahim şah oğlu Seyfəldövlə Mahmudu 1076-cı ildə Hindistan əyalətlərinə hakim təyin edəndə Səəd Salman ona qəsidə yazmışdır. Avropa şərqşünasları bu şairin adı ilə çoxdan tanış idilər, çünki iran ədəbiyyatına aid bütün təzkirə və mənbələrdə Məsud Səədin adına rast gəlmək olur. İranşünas alimlərdən Mirzə Məhəmməd Qəzvinə Məsud haqqında nisbətən geniş monoqrafiya yazmışdır. Tehran universitetinin professoru, məşhur şair Rəşid Yasiminin redaktorluğu və ön sözü ilə 1318-ci (1939) ildə Tehranda nəşr olunan Məsudun divanı böyük maraq doğurur. Naşir ön sözdə yazır ki, Məsudun misraları ilə hələ məktəbdə oxuyarkən tanış olub və heyrətə gəlib ki, qəsidələr nəinki nifrətdən başqa heç nəyə layiq olmayan insanların boş tərifləri ola bilər, həm də həqiqi, insani hissləri ifadə edə bilər. Buna görə də, artıq 1920-ci ildən Məsudun şerlərini toplamağa başladı. Paralel olaraq şairin həyatı haqqında da məlumat axtarır, lakin tez bir zamanda əmin olur ki, yalnız təzkirənin məlumatlarına əsaslanaraq tərcümeyi-halı qurmaq olmaz. Nəhayət, R.Yasiminin əlinə M.Qəzvinin yuxarıda qeyd olunan işi keçdi. Tədqiqatçı onun bütün məziyyətlərini dərk edərək, tam olmadığına əmin oldu, ona görə də divanın sübut olunmuş və xeyli təkmilləşdirilmiş mətni əsasında Məsudun yeni tərcümeyi-halını yazmağa qərar verdi.

R.Yasiminin divanının mətninin redaktəsinə şair P.Bəxtiyari köməklik etmiş, korrektəni isə naşirin özündən başqa, məşhur şair M.Bahar və ədəbiyyatşünas S.Nəfisi aparmışdır. Bu nəşri sözün tam mənasında tənqidi adlandırmaq

³⁷ Bakı Dövlət Universitetinin magistrantı. atlixanlı92@mail.ru

mümkün deyil, çünki mətnin tarixi yoxdur, lakin şübhəsiz ki, orijinal haqqında kifayət qədər dəqiq təsvir verən çox yaxşı bir mətn var. Məsud Səəd Salmanın şerlərinin tərcüməsindən bizə ancaq “Tacik poeziyasının ontologiyası” kitabındakı iki qəsidənin rus dilində tərcüməsi məlumdur [3, s. 378-379].

Məsud Səəd Salmanın şahzadə Mahmudu təriflədiyi qəsidələrin hamısını şairin yaradıcılığının başlanğıcına aid etmək olar. Bu şerlərin mahiyyəti bu fərziyyəni tamamilə təsdiqləyir: onların hamısı mədhiyyədən başqa bir şey deyil və kifayət qədər monotondur. Eyni zamanda, uğurlu gənc şairin misralarında olduğu kimi, onların tonu kifayət qədər təkəbbürlüdür. Məsud özünü ən böyük ərəb və fars –tacik şairləri ilə eyniləşdirmək qərarına gəlir:

Qarşımda səcdəyə gəlsinlər,
Sadədil Rudəki və İbn Hani.

سجود آرد به پیش خاطر من
روان رودکی و ابن هانی

Məsudun yazdığı şerlərdə keçmişin böyük şairlərinin təsiri güclü hiss olunur. Böyük qəsidələrindən birində dediyi kimi, bir dəfə öz hökmdarı Mahmudu qəzəbləndirdi və müvəqqəti olaraq Lahoru tərk etmək məcburiyyətində qaldı. Lakin görünür, mübahisə çox çəkmədi, çünki şair Mahmuda həsr etdiyi başqa bir şerində hökmdarından Məkkəyə getmək üçün icazə istəyir. Nəticə etibarlı ilə həmin vaxt o, yenidən sultanın yanında idi. Bu, şairin həyatında uğurlu zamanlar idi. O, Lahorda özünə əsl saray tikmək üçün böyük vəsaitə malik idi. Şairlər Məsudu öz başçıları kimi qəbul edirdilər və ona qəsidələr təqdim edirdilər [5, s. 33-34].

Sonrakı Qəznəvilər dövründə yaşayan və varlı ailədən olan Məsud Səəd Salmanın çox hadisə dolu həyatı olub. Qəznə şahzadəsi və Hindistan valisi Seyfəddövlə Mahmudun sarayına bağlı olan Məsud, mülki və hərbi istedadları sayəsində sərvət və şərəfə yüksəldi. Onu fəlakətlər bürüyəndə, Qəznədəki mülkünü ələ keçirməkdən xilas etmək istəyərkən və Sultan İbrahim Səlcuqlularla xain ittifaqda ikən, Məsudun qırx yaşı var idi. Düşmənlərinin böhtanı və Sultanın qəzəbi hər hansı müdaxilədən və Məsudun qəsidələrindəki bütün yalvarış və şikayətlərdən daha güclü idi.

Şair yeddi il Dəhək və Su qalalarında əzab çəkəndən sonra, Ney qalasında daha çox əziyyət çəkdi. O, 490/1096-7-ci ildə Lahora qayıdana və Kaləndər valisi təyin olunana qədər sərbəst buraxılmadı. Lakin bu təyinat qısa müddət davam etdi, çünki o, öz himayədarının süqutunda iştirak etmiş və Qəznə yaxınlığındakı, dəhşətli Mərənc qalasında məhv edilmişdir. Onun yenidən azadlığa buraxılmasından səkkiz il keçdi. Ömrünün son illəri ictimai həyatında baş verən bütün dəyişikliklərə baxmayaraq, təqəüddə və yüksək rəğbətlə, lütf içində keçmişdir.

Onun mövzularına mədhiyyə, mərsiyə, istehza və polemika, məhkəmə və döyüş, daha az dərəcədə təbiət, sevgi və şərab daxildir. Həmişə optimist olan Məsud, hətta ən kəskin böhranda belə ədalətin son nəticədə qalib gəlməli olduğuna inanırdı. Qəznəli Muizzi və Osman Muxtari onu qiymətləndirən yeganə şəxslər deyildi. Nəvai onu “qəsidə cıdırında çevik atlı və misilsiz söz yaradıcısı” adlandırır və çox diqqətsiz olduğundan, onun divanını Sənai özü səliqəyə salırdı. Məsudun ərəb divanından danışmaq, bir neçə ərəb ayəsinin əhəmiyyətini şişirtməkdir. Hind dilində olan bir divanı nağıllar səltənətinə aiddir, baxmayaraq ki, əslən hindli olan şair bu dili mütəlq bilməlidir. Eyni sarayda Məsud Səədlə birgə onunla həmyaşlı olan dostu Əbül-Fərəc Runi də yaşayıb işləyirdi [4, s. 196].

Şəhraşub janrının meydana çıxması üçün, hər şeydən əvvəl, şəhər həyatının, şəhər mədəniyyətinin formalaşması, coşqunlaşması lazımdır. Bu sosial zəmin Məsud Səəd Salman dövründə artıq yaranmışdı və məhz janrın ilk mükəmməl nümunəsinin də o vaxtlar meydana çıxması təsadüfi deyil.

Məsudun iki şəhraşubu bəllidir. Bunlardan birincisi qitələr silsiləsindən ibarətdir, ikincisi məsnəvi şəkliyədir. Birinci şəhraşub 92 qitədən, ikincisi 22 poetik parçadan təşkil edilib. Şerləri birləşdirən ümumi cəhət onların ayrı-ayrı peşə və sənət sahiblərinə həsr edilməsidir. Bu silsilədə ənbərsatan, boyaqçı, rəqqas, qanalan, çörəkçi, güləşçi, quyuqazan, müğənni, dilçi, şair, saqi, hərbcı, bərzgər, firuzəsatan, zərgər, fəqih, ovçu, vaiz, şəhər hakimi, neyçalan, müəbbər (yuxuyozan), biçinçi, çövkən oyunçusu, filosof, təbiiçalan, bağban, bəzircan, katib, toxucu, oxatan, dəmirçi, qazi, qəssab, əttar, münəccim, bərbətçalan, falabaxan, tacir, təbib və s. təsvir edilir.

Məsudun hər qitəsinin ünvanı da var. Məsələn: “Ənbərsatanyar haqqında deyir”, “Çörəkçi dilbər haqda dedi”, “Zərgər dilbərin sifəti” və s. Ancaq həmin ünvanların sonradan katiblər tərəfindən əlavə olunduğunu, ya elə müəllif tərəfindən yazıldığını söyləmək çətindir. Məsudun şəhraşubunda sonralar bu janrın əsas xüsusiyyətinə çevriləcək bir cəhət aydın görünür: şəhərin orta təbəqəsinin elçiləri, əsnaf nümayəndələri öz sənət və peşələrinə uyğun sözlərlə təsvir edirlər. Digər tərəfdən, sonralar tədqiqatçıları dolaşığa salacaq bir cəhət - qitələrdəki məhəbbət ruhu nəzəri cəlb edir. XVI əsrin əvvəllərinə qədər bu növ şerin yeganə ünvanı şəhraşub olub. XVI yüzilin başlanğıcında ilk türk şəhrəngizləri yaranır. “Şəhrəngiz” də “şəhraşub”la eyni mənəlidir. Sonralar şəhraşubun tematikası, əhatə dairəsi genişləndikcə təzə ünvanları da yaranır: aləmaşub, dəhraşub, cahanaşub, fələkaşub [1, s. 110].

Nəticə. Məsud həm insan, həm də şair kimi parlaq keyfiyyətlər və bacarıqlar nümayiş etdirmişdir. Məhz buna görə də o, pis vaxtlarda inadkar düşmənçilikdən, yaxşı vaxtlarda riyakarlıqdan xilas olmamışdır. Onun biliklərinə astrologiya (həbsxanada öyrənilmiş), hippologiya, hərbi işlər və hətta xəttatlıq daxildir. O, Ünsuri üslubunda böyük qəsidə ustası idi, lakin Xaqanınin tənqidindən də görüldüyü kimi, sonuncunu və ya başqasını təqlid edə bilməyəcək qədər böyük istedadla malik idi. Sənai, Məsudun səhl-i mumtaniyyəsinə yüksək qiymət verir. Onun həbsxanada yazdığı “Tristia” fars poeziyasının ən füsunkar nailiyyətlərindəndir. Deyilənə görə, heç kim onun şeirlərinə hikmətli bir tərifi (kəlam-i camii) daxil etmək sənətini onun kimi başa düşmür.

İstifadə edilmiş ədəbiyyat

1. Hüseyinov R. Məhsəti Gəncəvi – özü, sözü, izi. Bakı: Nurlan, 2005, 560 s.
2. İbrahimov S. Qədim və orta əsrlər İran, Əfqanıstan, Tacikistan ədəbiyyatı. Bakı, 2015, 641 s.
3. Бертельс Е.Э. История персидско таджикской литературы. Москва, 1960, 559 s.

4. Jan Rypka. History of Iranian Literature. Dordrecht-Holland, 1968, 928 s.

5. دیوان مسعود سعد سلمان، بتصحيح آقای رشید بیگمى، تهران، ۱۳۱۸.

Ключевые слова: Мас`уд Са`д Салман, шахрашуб, таджикская литература, стих, Лахор, касида.

Key words: Mas`ud Sa`d Salman, shahrashub, tajik literature, poetry, Lahore, qasida.

ЖИЗНЬ И ТВОРЧЕСТВО МАСУДА САД САЛМАНА

Резюме

Стихи Месуд-и Саада, считающегося одним из крупнейших поэтов персидской литературы, известны своим замечательным стилем, красноречивыми и впечатляющими выражениями. Воображение, которое дала ему тюремная жизнь, иногда позволяло ему объяснить тему несколькими комбинациями, а его стихи также содержат мудрость и советы. Кроме того, он обогатил персидскую литературу, введя новые выражения, сочинения, сравнения и теvшихат. Он восхвалял Газневидского султана Ширзада, Арсланшаха и Бехрам Шаха, во время правления которых он жил, и получил от них гостеприимство и уважение. Месуд-и Саад также восхвалял газневидских поэтов своего времени в своих стихах. Однако, поскольку значительную часть своей жизни он провел в тюрьме, в его стихах приобретают значение такие темы, как его страдания и боль, а также его тоска по семье. Этими написанными им стихами он стал причиной зарождения жанра «хабсийе». Персидские стихи в единственном сохранившемся до нашего времени диване собрал Сенай. Хотя Сенай приписал ему некоторые стихи, не принадлежавшие Месуду, позже он извинился перед ним, написав стихотворение, посвященное Месуди Сааду. Диван, содержащий около 16 000 куплетов, включает месневи, мукатаат, терциат, мусаммаг, газели и рубай, в основном оды. Помимо сборников «Шахнаме» Месуд-и Саада (İhtiyârât-ı Şâhnâme), у него есть три дивана на хинди, арабском и персидском языках. Однако до наших дней не сохранилось ни одной поэзии с дивана хинди. Некоторые стихотворения из арабского дивана цитировались как образцы различных искусств, особенно в «Хадаиху'с-сихр» Решидуддина Ватвата.

LIFE AND CREATIVITY OF MASOUD SAAD SALMAN

Summary

The poems of Mes'ûd-i Sa'd, who is considered one of the important poets of Persian literature, are famous for their remarkable style, eloquent and impressive expressions. The imagination that his prison life gave him sometimes enabled him to explain a topic with several combinations and his poems also contain wisdom and advice. In addition, he enriched Persian literature by introducing new expressions, compositions, similes and tevşihat. He praised the Ghaznavid Sultan Şîrzâd, Arslanşah and Behram Şah, during whose reign he lived, and received hospitality and respect from them. Mes'ûd-i Sa'd also praised the Ghaznavid poets of his time in his poems. However, since he spent a significant part of his life in prison, subjects such as his suffering and pain and his longing for his family gain importance in his poems. With these poems he wrote, he caused the birth of the "habsiyye" genre. Persian poems in the only divan that has survived to our time were collected by Senai. Although Senai attributed some poems that did not belong to Mes'ûd to him, he later apologized to him with a poem he wrote dedicated to Mes'ûd-i Sa'd. The divan, which contains approximately 16,000 couplets, includes mesnevi, mukâtaât, terciât, musammat, ghazals and rubâis, mostly odes. Apart from Mes'ûd-i Sa'd's Şâhnâme selections (İhtiyârât-ı Şâhnâme), he has three divans in Hindi, Arabic and Persian. However, no poetry from the Hindi divan has survived to the present day. Some poems from the Arabic divan were quoted as examples of various arts, especially in Reşîdüddin Vatvât's Hadâ'îku's-sihr.

Rəyçi: Akademik Rafael Hüseynov

Şəbnəm Yaşar qızı Əsədli³⁸
N.VƏZİROVUN “MÜSİBƏTİ-FƏXRƏDDİN” ƏSƏRİNDƏ
MAARİFÇİLİK GÖRÜŞLƏRİ

Milli teatrın tərəqqisi uğrunda əlli ildən artıq çalışmış, M.F.Axundovun dramaturgiya sahəsində ənənələrini davam etdirərək daha da zənginləşdirmiş, yazdığı dram əsərləri ilə dövrün ictimai məsələlərini işıqlandırmış Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatının parlaq simalarından biridir. Bədii yaradıcılıq aləminə, sənət dünyasına böyük ideallarla gəlmiş ədib yaradıcılığa başladığı XIX əsrin 70-ci illərindən bir-birinin ardınca yazdığı dram əsərlərində onu dərinlən düşündürən müşahidə etdiyi həyati hadisələri seçib yazmaqla köhnə qayda-qanunların əleyhinə çıxmış, yeni ideyaları təbliğ etməklə cəhalət, nadanlıq girdabında yox olan cəmiyyətə tərəqqi yolunu göstərməyə çalışmış, xalqın dərnlərinə çarə axtarıb tapmaq arzusunda olmuşdur. Nəcəf bəy Vəzirovun tək böyük amalı var idi, o da xalqın maariflənməsi və xoşbəxt şəkildə yaşaması idi. Ona görə də yazdığı dram əsərləri də maarifçi realizmin estetik prinsipləri əsasında yazılmış, əxlaqi-didaktik mövzular qoyulmuşdur. Məhz maarifçilik ideyası ilə zəngin olan belə əsərlərdən biri də “Müsibəti-Fəxrəddin” faciəsidir.

XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı tarixində xüsusi yeniliklərdən biri də faciə janrının yaranması və inkişafı idi ki, bunun da başlanğıcı “Müsibəti-Fəxrəddin” əsəri ilə qoyulmuşdur. Bu əsər obrazları ilə, bitkinliyi, çatdırmaq istədiyi ideyası ilə bir çox dram əsərlərindən fərqlənir. “Müsibəti-Fəxrəddin” Azərbaycanda maarifçilik hərəkatının ilk mərhələsini təsvir edir. Bu əsərin fabulasını iki mülkədar ailəsi arasında olan qan intiqamı və bu hadisənin ürəkyandıran nəticələri təşkil edir. Faciədə Nəcəf bəy Vəzirovun mənəvi azadlıq və humanizmlə bağlı ideyaları, cəhalətin, elmsizliyin və nadanlıqın ifşasıyla bağlı düşüncələri əksini tapmışdır. Əsərdə qan tökmək və intiqam hissi ilə yanan iki ailənin timsalında Avropada oxuyub gələn və burada belə insanların əməllərinin qurbanı olan Fəxrəddin kimi maarifçi ziyalıların faciəsi göz önünə qoyulmuşdur. Əsərdə iki ailə Rüstəm bəy və Heydər bəyin ailəsi arasında gedən intiqam verilir. Əsas surətlər isə bir-birinə zidd olan Rüstəm bəyin özü və Fəxrəddindir. Rüstəm bəy köhnə nəslin nümayəndəsi olub, geriliyin və nadanlıqın nəticəsi olan cəmiyyəti, günahsız insanların qətlə yetirilməsinin qəhrəmanlıq sayıldığı bir mühitin yetirməsidir. O, eynən Fəxrəddinin atası Heydər bəyə etdiyi kimi özündən böyük bəy tanınır, bəzilərinə sürgünə göndərir, bəzilərinə isə öldürtdürür, ailəsini dağıdır. Fəxrəddin bəyin qayıdıb gəlməsi xəbərini eşitdikdə isə onu da öldürərək Heydər bəyin nəslinə son vermək istəyir. Rüstəm bəylə tamamilə zidd mövqedə duran Fəxrəddin isə yeni nəslin gənc və maarifçi ziyalılarından. O, əsərdə Rüstəm bəy, Cahangir bəy, Vəli, həmçinin öz ailəsindən olan anası Mələk xanımın, Şahmar bəyin düşüncələrini və hərəkatlarını gördüyü zaman düşdüyü bu mühitdə faciə ilə qarşılaşır. Nəcəf bəy Vəzirovun əsərdə tənqid hədəfi kimi götürdüyü bu insanlar qan intiqamına susamış, hüquq və namusun yox olduğu bu aləmdə batmışdılar. “Fəxrəddin onların əksinə olaraq qan davasını aradan qaldırmağa çalışan süllhpərvər bir insandır” [2, 523].

Klassik Azərbaycan dramaturgiyasında Hacı Nurudan (“Hekayəti Molla İbrahim-Xəlil Kimyagər”) İsgəndərə qədər (“Ölülər”) olan böyük dövrün müəyyən mərhələsini təşkil edən bu obrazın ən böyük arzusu xalqın maariflənməsi idi. Ümumiyyətlə, Fəxrəddin obrazı bütövlükdə götürdükdə Azərbaycan dramaturgiyasının yeni nailiyyəti idi. Azərbaycan gəncləri içərisində oxumuş gənc ziyalılar var idi ki, bu gənclər köhnə həyatın qayda-qanunlarına qarşı olub yeni ideyalarla yaşayıb, yeni həyata can atırdılar, lakin güclü şəkildə mübarizə apara bilmirdilər. 90-cı illərdə isə bu gənc ziyalılar əsrin ilk yarısına nisbətən cəhalətə qarşı inadla və çəkinmədən mübarizə aparırdılar. Sonda bu mübarizə onların faciəsi ilə bitsə də, məhz onların bu mübarizəsi onların qələbəsi sayılırdı. Fəxrəddin də daha əvvəlki maarifçi ziyalı obrazlardan səsinin daha çox çıxması və mübarizəsi ilə fərqlənirdi. Fəxrəddin belə gənclərin ümumiləşdirilmiş obrazı idi.

Nəcəf bəy Fəxrəddin obrazını yaratmaqla onun simasında həmin gənclərin həm qüvvətli mübarizəsini, həm də zəif cəhətlərini əks etdirmişdir. Fəxrəddin maarifçilik fəaliyyətinə məhz köhnə feodal qaydalarının hökm sürdüyü bir zamanda başlayır. Avropada təhsil alıb vətəninə qayıdan maarifpərvər gənc öz azadlıq və yenilik meyillərinə sona qədər sadıqdır. Fəxrəddinin tək bir düşməni vardısı, o da nadanlıq, cəhalət idi: “Dünyanın hər bir işi cəngiməğlubədir; amma vəhşi nadanlıqla cəng etmək mümkün deyil” [8, 137]. Dövrün zəmanənin qaranlıq qüvvələri Fəxrəddinin yolunu hər yerdən kəsir, onun maarifçiliklə bağlı ideyalarının həyata keçirilməsinə maneə yaradır. Fəxrəddin “zülmət səltənətində bir işıq şüası” kimi parlayır və sonra da nadan insanların qurbanı olur.

Lakin Fəxrəddin bu nadan cəmiyyətlə başa çıxma bilməyəcəyini anlasa da, arzularını həyata keçirmək üçün əməli fəaliyyətə başlayır. O, öz xərçi ilə xəstəxana açır və yeni üsulda məktəb tikdirir, daha sonra öz təsərrüfatını daha da genişləndirir, bağ salır, kəndə yeni müəllimlər, həkimlər gətirir və onlar üçün yaxşı şərait yaradır. Yenilik və tərəqqi arzusu onu bir an belə tərk etmir, inamını itirmir. Fəxrəddin Almaniyada təhsil alıb qayıtdıqdan sonra vətəni ona həbsxana kimi gəlir. Amma Fəxrəddin heç zaman ruhdan düşmür. Gənc maarifçi nəinki ətrafındakı insanları, ailəsini, hətta öz xalqını mədəni xalqlar sırasına daxil etmək istəyir. “Fəxrəddin xarabaya bənzəyən Azərbaycan kəndini abadlaşdırmağa, mülkədar təsərrüfatını yeni qaydada qurmağa, kəndi mədəniləşdirməyə, “heyvan” sayılan zəhmətkeş kəndlini insan sifətində görməyə çalışır” [5, 101].

Şahbaz bəyi götürsək, onu da sıxan, istəklərini həyata keçirməyə qarşı çıxan məhz Fəxrəddinin də mübarizə apardığı cəhalətin, köhnə qayda-qanunların hökm sürdüyü mühitin sakinləri olan avam insanlardır. Şahbaz bəydən daha zəif olan Teymur ağa və Əziz bəy obrazları müsbət surətlər kimi verilmişsə də, onlar öz düşüncələrini Şahbaz bəy kimi sərbəst ifadə edə bilmirlər. Lakin Vəzirovun yaratdığı Fəxrəddin bəy obrazı yeni bir obraz idi ki, o, Hacı

³⁸ Bakı Dövlət Universitetinin magistrantı. sbnmsdli5@gmail.com

Nurunun, Əşrəf bəyin, Şahbaz bəyin inkişaf etmiş bir şəkli, daha irəliyə gedərək müəyyən addımlar atmış bir nümayəndəsidir. Fəxrəddin obrazı özündən əvvəlki gənc maarifçi ziyalıların həyata keçirmək istədiklərini reallaşdırmaqla bilirdi: öz gücünə məktəb, xəstəxana və s. açırdı. O, öz düşüncələrini çəkinmədən dilə gətirir və yolun sonunda faciə ilə rastlaşsa da, mübarizə meydanına atılmaqdan əsla çəkinmir. Avamlığın, cəhalətin hökm sürdüyü cəmiyyətdə, qara qüvvələrin at oynatdığı mühitdə baş verənlərdən məyus olan və tək olduğunu anlayan bu maarifpərvər gənc sonda “bir gül ilə bahar olmaz” nəticəsinə gəlir: “Xudaya, gör mən nə dərdi çəkirəm, bunların fikri nədir! Bədbəxt müsəlman, şəriətdən bixəbər, avam müsəlman. Fəqir-füqəralar yaddan çıxıb, yetimlərə rəhm kəsilib, elm yox, sənət yox” [6, 122]. Fəxrəddin əzab-iztirab içində boğulan bir gəncdir. Onun dərdi, kədəri isə şəxsi deyil. Çünki faciə qəhrəmanının dərdi nə atasının öldürülməsi, nə anasının dedikləri, nə bacısının qaçırılmasıdır, bir sözlə Fəxrəddinin dərdi ailəsinin dağılması deyildi, onun kədəri daha böyük idi, onun dərdi mühiti və dövrü daha dərinə dərk etməsindən doğan bir iztirab idi. Onu qəm dəryasına qərç edən müsəlman qardaşlarının elmsizliyi və nadanlığı idi.

Ümumiyyətlə, Vəzirovun Fəxrəddin obrazını yaratmaqla onun timsalında maarifçiliyi verməsi, onun maarifpərvər olması, onun cəmiyyətə baxışları ilə əlaqədar idi. Nəcəf bəy inanırdı ki, əhalini maarifləndirmək yolu ilə onları keçmişin qaranlığından xilas edərək yeni cəhətlər yarada bilər. Fəxrəddin bəy cəmiyyətin eybəcər hallarının səbəbini xalqın, insanların “mərifətdən bixəbər” olmalarında da görürdü. Maarifçi ziyalı gənc haqlı olaraq düşünürdü ki, yenilik ideyalarına nail olmaq, cəmiyyəti cahillik adlanan bələdan xilas etmək üçün insanlar təhsilə malik olmalı, şəriət və mərifət qaydalarına düzgün əməl etməlidilər. Fəxrəddin maarifçi bir insandır. O, cəmiyyətin heç bir təbəqəsini ayrıca siniflərə ayırmır, hər kəsə eyni diqqətlə yanaşır. Digər maarifpərvər insanlar kimi, Fəxrəddin də kiçik bir ərazidəki insanları, yəni nə öz ailəsini, nə kəndini deyil, bütöv müsəlman aləmini elmə, maariflənməyə, oyanmağa çağırır. Əsərdə maarifçi fikirləri ilə fərqlənən tək Fəxrəddin obrazı deyil.

Fəxrəddin bəydən sonra faciədə Səadət xanım da öz maarifçi fikirləri ilə seçilir. Səadət xanım realist ədəbiyyatımızda öz qabaqcıl fikirləri ilə seçilən, gənc ziyalı qadın obrazlarındandır. Vəzirov Səadət xanımı təhsil almış, öz əxlaqı ilə seçilən, öz düşüncələri və ağı ilə fərqlənən, sədaqətli, tədbirli bir obraz kimi qarşımıza çıxarır. Rüstəm bəyin qızı olmasına baxmayaraq, Səadət xanım öz əxlaqı görüşləri və maarifçi düşüncələri ilə Fəxrəddinlə birləşir. Qaranlıq mühitdə Fəxrəddini anlayan tək insandır. O, Fəxrəddindən sonra sadəcə onun arzularını yaşatmaq, maarifçilik yolunda etdiyi işləri davam etdirmək üçün yaşayacağını deyir. “Nə qədər canım sağdır sənə təziyədar qalacağam, məktəbxanda mücavirlik edəcəyəm....Heyf sənə Fəxrəddin, bu vəhşi nadanlar sənə qədrivi-qiymətini bilmədilər!...” [8, 161]. Beləliklə, əsər Fəxrəddinin faciəsi ilə bitir. Amma Vəzirov inanır ki, gələcək Fəxrəddinlərin, Səadət xanım kimilərinə və onların sayəsində cəmiyyətdə ədalət bərqərar olacaq, insanlar elmin, təhsilin ardınca gedərək işıqlı yola çıxacaqlar.

İstifadə edilmiş ədəbiyyat

1. Əhmədov T., Əhmədova Salatın. XIX-XX əsr Azərbaycan ədəbiyyatı (dramaturgiya). Üç cildə, III cild. Bakı: Nurlar, 2014, 752 s.
2. Qasımzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı. Bakı: Elm və təhsil, 2018, 552 s.
3. Qasımzadə F. N.B. Vəzirov. Bakı: Azərbaycan Dövlət nəşriyyatı, 1954, 160 s.
4. Məmmədov X. XIX əsr Azərbaycan ədəbiyyatı. Bakı, 2006, 213 s.
5. Məmmədov K. N.B. Vəzirov. Bakı: Azərbaycan SSRİ Elmlər Akademiyası nəşriyyatı, 1963, 327 s.
6. Nəcəf bəy Vəzirov. Əsərləri. Bakı: Şərq-Qərb, 2005, 304 s.
7. Nəcəf bəy Vəzirov. Məsibəti-Fəxrəddin. Bakı: Azərşərq, 1929, 70 s.
8. Nəcəf bəy Vəzirov. Seçilmiş əsərləri. Bakı: Maarif, 2002, 292 s.

Açar sözlər: maarif, dramaturgiya, faciə, maarifçi ziyalı obrazlar.

Key words: enlightenment, dramaturgy, tragedy, enlightened images

Ключевые слова: Просвещение, драма, трагедия, просветительские образы

Xülasə

Azərbaycan klassik ədəbiyyatının inkişafında böyük rolunu oynayan Nəcəf bəy Vəzirovun “Məsibəti-Fəxrəddin” əsərində maarifçilik ideyaları və maarifçi obraz olan Fəxrəddin tədqiqatə cəlb edilmişdir. Bildiyiniz kimi, N.Vəzirovun ədəbiyyatımızda əsasən pyesləri əsas tədqiqat obyektinə çevrilmişdir. Həmçinin bu pyeslərdəki maarifçi ziyalı obrazlar da hər zaman diqqəti cəlb etmişdir. Məqalədə də “Məsibəti-Fəxrəddin” faciəsində maarifçilik ideyası araşdırılmış, həmçinin gənc maarifçi ziyalı obraz Fəxrəddinin ədəbiyyatımızda sələflərindən fərqli olaraq yeni obraz olmağı haqqında yazılmışdır. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatının böyük bir sahəsini əhatə edən maarifçilik, maarifçi obrazlar N.Vəzirov əsərlərində də hər zaman yer almışdır.

Summary

The article explores the ideas of enlightenment and the enlightening image of Fakhraddin in Najaf bey Vazirov's "TragedyFakhraddin", which played a great role in the development of Azerbaijani classical literature. As you know, N.Vazirov's plays have become the main object of research in our literature. Also, the enlightening intellectual images in these plays have always attracted attention. The article also examines the idea of enlightenment in the tragedy "Tragedy-Fakhraddin", as well as the fact that the young enlightened intellectual Fakhraddin was a new image in our literature, unlike his predecessors. In general, enlightenment, enlightening images covering a large area of Azerbaijani literature have always been included in the works of N.Vazirov.

Резюме

В статье исследуются просветительские идеи и просветительский образ Фахраддина в произведении Наджаф бека Вазирова «Трагедия-Фахраддин», сыгравшего большую роль в развитии азербайджанской классической литературы. Как известно, пьесы Н. Вазирова стали основным объектом исследования в нашей литературе. К тому же просветляющие интеллектуальные образы в этих пьесах всегда привлекали внимание. В статье также исследуется идея просвещения в трагедии «Трагедия-Фахраддин», а также то, что молодой просвещенный интеллигент Фахраддин был новым образом в нашей литературе, в отличие от своих предшественников. Вообще, просвещение, просветительские образы, охватывающие большую часть азербайджанской литературы, всегда были в творчестве Н.Вазирова.

RƏYÇİ: dos. S.Abbasova

Şəms Hafiz qızı Məmişova³⁹

FRAZEOLÖJİ BİRLƏŞMƏLƏRİN TƏDRİSİNDƏ FƏNLƏRƏRASI VƏ FƏNDAXİLİ İNTEQRASIYADAN İSTİFADƏ

İbtidai təlim dövrü uşaq həyatının çox əhəmiyyətli mərhələlərindən biridir. Burada onun təbii imkanlarının üzə çıxması üçün hər cür şərait yaratmaq mümkündür [2, s. 124]. Şagirdlərdə qabiliyyətlərin vaxtında üzə çıxarılması, möhkəmləndirilməsi, materialın şüurlu surətdə mənimsədilməsi üçün təlimdə inteqrasiya vacibdir.

"Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulumu)" sənədində təhsilin inteqrativliyi əsas prinsip kimi nəzərdə tutulmuşdur. Milli Kurikulum təhsildə fəndaxili və fənlərərası inteqrasiyaya xüsusi önəm verir. Müxtəlif sahələr üzrə biliklərin inteqrasiyası şagird təfəkküründə ətraf aləm haqqında vahid, sistemli dünyagörüşün formalaşmasına kömək edir [1]. İnteqrasiyadan orta ümumi təhsil məktəblərində dərslin keyfiyyətlə olması üçün müəllim gündəlik planlaşdırma aparmalıdır. Gündəlik dərslin planlaşdırılmasının (icmalın) bir neçə mərhələsi var. Həmin mərhələlərdən ən vacib və müəllimləri çaşdıran hissələrdən biri də məhz inteqrasiyadır.

İnteqrasiya termini XX əsrin sonundan daha fəal istifadə olunmağa başlasa da onun ifadə etdiyi mahiyyət və məzmun həyat yarandığı gündən mövcud olmuş, onun varlığını təşkil etmişdir. Zaman-zaman diferensial yanaşmalar hissələrə bölünməni, ayrılıqları tənzimlədiyi kimi, inteqrasiya prosesləri də bütövləşmələrin, tamamlanmaların nəticəsi kimi meydana çıxmışdır [8, s. 358]. Bəşəriyyətin tarixi boyu progressiv xarakter daşıyan yeniliklər diferensial və həmçinin inteqrativ yanaşmaların fonunda yaranmışdır. Bütün elm sahələrində, o cümlədən sosiologiyada, eləcə də pedaqogikada inteqrasiya önəmli yer tutmuşdur. Ona görə də pedaqogikada "inteqrasiya", "inteqrativlik", eləcə də "təhsildə inteqrasiya" və s. anlayışlardan daha çox istifadə olunmağa başlamışdır. İnteqrasiya təhsilin bütün struktur elementlərinə aid olduğundan son dövrlərdə "inteqrativ təlim", "inteqrativ dərslər", "inteqrativ fənn" və s. anlayışlar da işlənir.

Müasir dünyada sürətlə gedən sosial, mədəni və texnoloji dəyişikliklər qlobal düşünmə tərzinin əhəmiyyətini keyli artırır. Belə olan halda şagirdlər təlim prosesinin passiv iştirakçısı olmur. İnteqrativlik şagirdlərə ətraf aləmin dərk edilməsinə yaradıcı idraki münasibət bəsləyən subyektlər kimi yanaşılmasına imkan yaradır. Bu o zaman mümkün olur ki, təhsil pillələrində öyrənilən fənlər və onların əhatə etdiyi mövzular ayrı-ayrı deyil, əlaqəli, inteqrativ şəkildə tədris olunur. Digər bir tərəfdən inteqrativ kurikulum şagirdlərin dərslərdə verilən materiallara yaradıcı yanaşmasına kömək edir.

Təcrübə göstərir ki, tədris prosesində fəndaxili və fənlərərası inteqrasiyanın təmin edilməsi bilik və bacarıqların şagirdlər tərəfindən daha asan mənimsənilməsi, dərslərin maraqlı və məzmunlu qurulması, uşaqlarda tədqiqatçılıq meyillərinin yaranması üçün vacib şərtədir. Fəndaxili inteqrasiya müəyyən bir fənnin aşladığı anlayış, bilik və bacarıqların əlaqələndirilməsi, fənn daxilində səpələnmiş faktların sistemləşdirilməsidir. Belə səviyyədə inteqrasiyanı verilmiş materialın ayrı-ayrı tədris vahidlərində cəmləşdirilməsi də hesab etmək olar. Bu isə son nəticədə fənnin məzmununun strukturunun dəyişdirilməsinə gətirib çıxarır. Bu mənada inteqrasiya olunmuş məzmun informativ cəhətdən daha tutumlu olur, şagirdlərin daha əhatəli kateqoriyalarla düşünmə bacarıqları formalaşdırmalarına kömək edir. İbtidai təhsil pilləsi fənlərinin tədrisində geniş şəkildə istifadə olunan fəndaxili inteqrasiya üçün konsentrik prinsipə əsaslanan spiralvari quruluş daha xarakterikdir [2, s. 254]. Bu cür inteqrasiya prosesində dəyərlərin dərk olunması xüsusidən ümumiyyə və yaxud ümumidən xüsusiyyə doğru ola bilər. Beləliklə, məzmun get-gedə yeni məlumatlarla, bağlılıqlarla və asılılıqlarla zənginləşərək daha maraqlı hala gəlir. Bu formanın üstün xüsusiyyəti ondan ibarətdir ki, şagirdlər başlanğıc problemi diqqətdən qaçırmadan onunla bağlı olan bilgilərini daha da genişləndirir və dərinləşdirirlər.

Fənlərərası inteqrasiya bir neçə fənnin əhatə etdiyi ortaq bilik və bacarıqların sintezi olmaqla, bir fənnə aid anlayışların və metodların digər bir fənnin tədrisində istifadəsini nəzərdə tutur. Bu inteqrasiya müxtəlif fənlər arasında məntiqi əlaqələrin qurulmasına xidmət edir. Bu proses eyni bir bacarığın ayrı-ayrı fənlər vasitəsilə daha da təkmilləşdirilməsini təmin etməklə təlim prosesinin səmərəliliyinin artırılmasına şərait yaradır.

Fənlərərası və fəndaxili münasibətlərin sadəcə əlaqə deyil, inteqrasiya xarakteri daşması bu münasibətlərin daha sıx və möhkəm olmasına, onun bütöv bir prosesə çevrilməsinə şərait yaradır. Müəllimlər pedaqoji prosesdə ondan daha səmərəli qaydada istifadə etmək imkanı qazanırlar. Bundan əlavə, fənlərərası və fəndaxili inteqrasiya interaktiv öyrənməyə geniş yol açır. Şagirdlərin təbiət, cəmiyyət və insanlar haqqında qarşılıqlı əlaqələr şəraitində qurulmuş biliklərə yiyələnməsini stimullaşdırır.

İnteqrasiya nəticəsində tədris materialının yığcamlığı təmin edilir, təkrara yer verilmir, şagirdlər artıq yüklənmir və tədris vaxtına qənaət edilir. Onlar az vaxt içərisində çox, həm də bir-biri ilə üzvi əlaqədə formalaşmış biliklər əldə edirlər. Bu məqsədlə uşaqları inteqrativ biliklər əldə etməyə hazırlayan fənlərərası əlaqəyə geniş yer verilməlidir. Bunun təmin edilməsi üçün müəllim bütün fənlər üzrə proqram materiallarına yaxşı bələd olmalı, fənlərərası əlaqədən istifadə etməyin yollarını, onun metodikasını dərinləndirilməlidir.

Fənlərərası əlaqə prosesində tədris fənni şagirdlər tərəfindən yaxşı mənimsənilir, bir neçə fənn üzrə bilik, bacarıq və vərdislər təkrarlanır. Biliyin şagirdlər tərəfindən sistemli mənimsənilməsi təmin edilir.

Fənlərərası əlaqədən ardıcıl şəkildə istifadə tədrisin səviyyəsini yüksəldir, şagirdlərin təfəkkürünü inkişaf etdirir, dünyagörüşünü genişləndirir. Buna görə də təhsilə ayrı-ayrı fənlərin öyrədilməsi kimi deyil, XXI əsrin tələb etdiyi həyatı bacarıqların inkişaf etdirilməsi prosesi kimi baxılmalı, şagirdlər həyat boyu öyrənməyə hazırlanmalıdır.

³⁹ Bakı Dövlət Universiteti, II kurs magistr, smsmova8@gmail.com

Yuxarıda da qeyd etdiyimiz kimi, inteqrasiyanın 3 növü var:

1. Fəndaxili inteqrasiya
2. Fənlərarası inteqrasiya
3. Fənnüstü inteqrasiya [9, s. 18].

Fəndaxili inteqrasiya müəyyən bir fənnin aşılacağı anlayış, bilik və bacarıqların əlaqələndirilməsi, fənn daxilindəki nizamsız faktların sistemləşdirilməsidir. Bu inteqrasiya tipindən ibtidai təhsil pilləsi fənlərinin tədrisində daha çox istifadə olunur.

Fəndaxili inteqrasiya da 2 cür olur: Üfüqi və Şaquli inteqrasiya. Üfüqi inteqrasiya - fənn üzrə məzmun xətlərini əlaqələndirməklə, müvafiq məzmun standartlarının müəyyən tədris vahidlərində ifadə olunmasını təmin edir. Şaquli inteqrasiya - sinifdən-sinfə tədrisən dərinləşən və genişlənən məzmun xətləri arasında varisliyi təmin edir.

Fənnüstü inteqrasiya - inteqrasiyanın ən yüksək səviyyəsi hesab olunur, transfənn inteqrasiya da adlanır. Məktəbdə tədris edilən mövzuların məzmununu ilə məktəbdən kənarında aldıkları məzmun sintez edilir. Ümumtəhsil sistemində təlim nəticələrinin standartlar əsasında müəyyənləşdirilməsi tədris edilən fənlər üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasına imkan yaradır. Təlim prosesində motivasiyanın artırılması, fəallığın artırılması, məzmunun hərtərəfli aşılmasına baxımından Həyat bilgisi fənninin rolu əvəzəedilməzdir. Digər fənlərdə olduğu kimi, bu fənnin tədrisində də uğurlu nəticələr əldə etmək üçün fəndaxili, fənlərarası və fənlərüstü inteqrasiyanın böyük əhəmiyyəti vardır. Mütəxəssislərin fikrincə, bu inteqrasiya növündən tək-cə humanitaryönümlü deyil, elə texnikiyönümlü fənlərdə də geniş istifadə olunmalıdır.

Bölmələrarası əlaqə bölmələr arasındakı əlaqəni müəyyənləşdirir. Mövzulararası əlaqə eyni bölmənin müxtəlif mövzularını əlaqələndirir. Anlayışlararası əlaqə isə müxtəlif fənlərdən olan anlayışlar arasında mövcuddur. Fənlərarası inteqrasiya iki və ya daha artıq fənnin əhatə etdiyi anlayış, bilik, bacarıq, vərdiş və prinsiplərin sintezidir. Bu inteqrasiya bir fənnin qanun, nəzəriyyə və metodlarının başqa fənnin öyrədilməsində istifadə olunmasını nəzərdə tutur. Fənlərarası əlaqələr məşhur pedaqoq-alimlərin (İ.D.Zverev, V.M.Korotod, E.İ.Monoszon, M.N.Skatkin, V.N.Maksimov, Z.Veysova, Y.Ş.Kərimov və b.) tədqiqatlarında həm “üfüqi” həm də “şaquli” istiqamətdə inteqrasiya təlim və tərbiyənin vəhdəti şərti, fənni sisteminə kompleks yanaşma kimi çıxış edir. Tədris prosesində fənlərarası əlaqənin rolu əhəmiyyətlidir. O, bilavasitə tədrisin öyrətmək, tərbiyələndirmək və inkişaf etdirmək məqsədlərinə nail olmağa təsir göstərir. Bununla yanaşı, fənlərarası əlaqələr şagirdlərin təfəkkürünü formalaşdırır, dünyanı hərəkətdə və inkişafda görməyə, müxtəlif fənlərin mövzuları arasında məntiqi əlaqələrin qurulmasına imkan yaradır. Onların biliklərindəki formalizmin ləğv edilməsi, qarşısının alınması metodları kimi çıxış edir. Məktəblilərin həddən artıq yüklənmələrinin qarşısını almağa, tədris müddətinin qısaltılmasına, dinamik, keyfiyyətə dəyişkən biliklər sisteminin formalaşdırılmasına imkan yaradır. Bu əlaqələrin mənimsənilməsində müəllim şagirdlərə kömək göstərir. K.D.Uşinski yazırdı: “Şagirdin başında sxolastik elmlər deyil, həyata, ətraf aləmə imkan daxilində geniş və işıqlı nöqtəyi-nəzəri üzvi surətdə quran, hər hansı bir elmi məlumat verən bilik və ideyalar yerləşdirilməlidir” [7, s. 455]. Müşahidələr göstərir ki, tədris materialının fənlərarası inteqrasiya yaratmaqla öyrədilməsi əqlin sürətli inkişafına imkan verir. Fənlərarası inteqrasiya faktik materialın məzmununa, əqli əməyin xarakterinə görə şagirdin fərdi, yaradıcı potensialının inkişafında, gerçəkliyin əsas problemlərini görmə qabiliyyətinə malik olmasında vacib əhəmiyyət kəsb edən idrak fəaliyyətinin elmi cəhətdən qurulmasına imkan verir ki, bu da daim yeniləşən və mürəkkəbləşən məsələlərin həllini bacaran mütəxəssislər hazırlamağa kömək göstərir. Beləliklə, hərtərəfli fənlərarası əlaqələrin köməyi ilə şagirdlər fənlərin aparıcı ideyalarını öyrənir, nəticədə biliklərin sistemi yaradılır. Elm, incəsənət və təfəkkürün sintezi kimi dünyagörüşü formalaşır. İnteqrasiya təhsil islahatının əsas prinsiplərindən biri olub, təbii əlaqələr prosesində ümumiləşdirilmiş biliklərin verilməsi üçün əlverişli şərait yaradır. Ümumtəhsil məktəblərində fənlərin məzmun və strategiyalarının hazırlanmasında ona istinad olunur. İbtidai təlimdə heç bir fənni bir-birindən təcrid olunmuş şəkildə tədris etmək mümkün deyil. Azərbaycan dili öz məzmununu etibarilə inteqrativ kurs olduğundan onun imkanları daha genişdir. Azərbaycan dili, təlim dili kimi, şagirdlərin müasir dünyada baş verən texnoloji və mədəni dəyişikliklər haqqında araşdırma aparmaq, nəticə çıxarmaq, problemləri həll etmək kimi bacarıqlara yiyələnmələrini zəruri edir. Dil üzrə yeni anlayışların mənimsənilməsi prosesi intensivləşir, digər fənlərə istinad olunan biliklər möhkəmlənir, təlim vaxtına qənaət edilir. Digər fənlərlə inteqrasiya məzmun və fəaliyyət baxımından uyğun standartlar üzrə aparılır. Müəyyən olunmuş standartların kodları Azərbaycan dili üzrə müvafiq standartların qarşısında qeyd edilir. Azərbaycan dili fənninin inteqrativ şəkildə tədrisi dərslər daha maraqlı, məzmunlu və düşündürücü olmasına zəmin yaradır. Bu bacarıqlar vərdiş halına keçir və sona qədər davam edir. Oxu ilə yazının inteqrasiyası zamanı şagirdin şifahi və yazılı nitqi inkişaf edir. Məktəbə qədəm qoyan şagirdin aldığı biliklər müşahidə, dinləmə, eşitmə yolu ilə əldə olunur. O, fikirlərini yalnız şifahi şəkildə nümayiş etdirir. Şagirdin söz ehtiyatının zənginləşməsində, nitq bacarıqlarının formalaşmasında gözəl, səlis, rəvan danışıq mühüm rol oynayır.

Orta məktəblərdə Azərbaycan dili dərslərində frazeologiyanın təliminə V sinifdə başlanılır. Müasir tələblərə cavab verən dərslər keçən müəllim frazeologiyanın təlimində interaktiv təlim metodları ilə yanaşı, inteqrasiyadan da istifadə etməlidir. Azərbaycan dili müəllimləri frazeologiyanın təlimində fəndaxili və fənlərarası inteqrasiyadan istifadə edə bilər.

Frazeologiyanın təlimində müəllim frazeoloji birləşmələri Azərbaycan dilinin digər şöbələri ilə əlaqələndirərək fəndaxili inteqrasiya yaratmış olacaqdır. Frazeoloji birləşmələri şagirdlərə mənimsətdikdən sonra müəllim orfoepiya qaydaları ilə, sözün məcazi mənası ilə, feillə, xəbərlə, fərqli üslublarla və s. frazeologiyani əlaqələndirə bilər. Bu mövzular arasında yaradıla biləcək əlaqələr haqqında daha geniş danışaraq nümunələr göstərək.

Müəllim ilk növbədə frazeologiyani orfoepiya qaydaları ilə əlaqələndirə bilər. Orta məktəb proqramlarının V

sinif Azərbaycan dili dərslərində söz birləşmələrinin, asılı tərəfi be, de, ce, ge, ke və qe hərfləri ilə bitən birləşmələrin tələffüz qaydalarına yer verilir [3, s. 45]. Bu bölmədən bir neçə dərs sonra frazeoloji birləşmələr bəhsi gəlir. Müəllim bu dərsi keçdikdə əvvəlki dərslə inteqrasiya yaradaraq bəzi frazeoloji birləşmələrin tələffüz qaydalarını şagirdlərdən soruşa bilər. Eyni zamanda müəllim bu inteqrasiyanı maraqlı tapşırıqlar şəklində də şagirdlərə təqdim edə bilər [5, s. 59].

Frazeologiyayı əlaqələndirə biləcəyimiz digər bir mövzu sözün həqiqi və məcazi mənasıdır. Məlumdur ki, frazeoloji birləşmələrin içərisində elə birləşmələr vardır ki, onları həm həqiqi, həm də məcazi mənada işlətmək mümkündür. Məsələn, yola düşmək, əl tutmaq, başa vurmaq və s. Bu mövzular arasında inteqrasiya yaradan müəllim şagirdlərə əlaqədar tapşırıq verərək onları fərqləndirməyi tələb edə bilər.

Frazeoloji birləşmələrlə inteqrasiya yarada biləcəyimiz bir digər mövzu əsas nitq hissələrindən biri olan feildir. Feil orta məktəblərin VI sinif dərslərində yer alır [4, s. 165]. Məlumdur ki, frazeoloji birləşmələrin əksəriyyəti bir sözlə ifadə oluna bilər. Onların ifadə olunduğu bir söz məhz, feildir. Ona görə də müəllim feil bəhsini keçərkən fərqli frazeoloji birləşmələr verərək onları bir feilə əvəz etməyi tapşırıq bilər. Bu cür tapşırıqları müəllim qruplarla iş zamanı da istifadə edə bilər. Belə ki, müəllim hər qrupa kartıçkalarda fərqli frazeoloji birləşmələr təqdim edə bilər. Tapşırığı ilk və düzgün tamamlayan komanda qalib komanda sayılır.

Şagirdlər bəzən tərkibi feillərlə frazeoloji birləşmələri qarışdırırlar. Müəllim ona görə də tərkibi feilləri tədris edərkən frazeoloji birləşmələri də şagirdlərin yadına salmalıdır. Müəllim vurğulamalıdır ki, tərkibində “etmək”, “olmaq”, “bilmək” sözləri olan birləşmələr frazeoloji birləşmələr deyil, tərkibi feillər sayılır [6, s. 122].

Sabit söz birləşmələri və sərbəst söz birləşmələri arasında inteqrasiya yarada biləcək mövzulardır. Şagirdlər bu söz birləşmələrini fərqləndirmək üçün onların həqiqi və ya məcazi mənada işləndiklərini fərqləndirməyi bacarmalıdır. Bu zaman şagirdlər biləcəklər ki, həqiqi mənalı birləşmələr sərbəst söz birləşmələri, məcazi mənalı birləşmələr isə sabit söz birləşmələridir.

Azərbaycan dili fənni digər fənlər arasında ən çox ədəbiyyatla əlaqəli tədris olunur. Bu zaman fənlərarası inteqrasiya yaranır. Frazeoloji birləşmələri də tədris edərkən müəllim ədəbiyyatla əlaqələndirə bilər.

Məlumdur ki, frazeoloji birləşmələrin bir növü atalar sözləri və məsəllər hesab edilir. Atalar sözü və məsəllər eyni zamanda ədəbiyyatın bir qolu sayılan şifahi xalq ədəbiyyatının obyektidir. Ona görə də frazeoloji birləşmələrin bu bölgüsündən bəhs edərkən atalar sözlərinin tərbiyəvi əhəmiyyətinə toxunaraq ədəbiyyatla inteqrasiya yaratmaq mümkündür.

Bəzi atalar sözləri var ki, onlar bədii sual kimi istifadə oluna bilər. Bədii sual isə ədəbiyyat nəzəriyyəsində bədii ifadə vasitələrinin bir növüdür. Məsələn, “Varlığa nə darlıq?”, “Kim öz ayrına turş deyər?” kimi atalar sözlərindən danışan müəllim bədii sual anlayışına toxunaraq inteqrasiya yarada bilər.

Beləliklə, fikirlərimizi ümumiləşdirsək, belə qərara gələ bilərik ki, Azərbaycan dili fənnini tədris edən müəllim dərslərdə fəndaxili və fənlərarası inteqrasiyadan istifadə edərək dərsləri daha maraqlı edə bilər. Frazeologiya da Azərbaycan dilində bu cür inteqrasiya yarada biləcək mövzulardandır.

İstifadə edilmiş ədəbiyyat

1. Əliyeva S. Müasir təhsilimiz və dərslərimiz. Təhsil/elmi-nəzəri, pedaqoji, metodik jurnal. <http://tehsiljumali.az/manset/215-masr-thslmz-vdrslrmz>.
2. Cəfərova, N.B. İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikası. I hissə. (Dərslük). Bakı, ADPU nəş, 2016. 403 səh
3. İsmayilov R., Cəfərova D., Xudiyeva G., Qasımova X. Azərbaycan dili- V sinif, Bakı: Altun, 2018, 176 s.
4. İsmayilov R., Cəfərova D., Məmmədova R., Azərbaycan dili. VI sinif üçün dərslük, Bakı: Altun kitab, 2020, 195 s.
5. İsmayilov R., Cəfərova D., Rüstəmov A., Azərbaycan dili fənni üzrə MMV, V sinif, Bakı: Altun kitab, 2020, 203 s.
6. İsmayilov R., Cəfərova D., Rüstəmov A., Azərbaycan dili fənni üzrə MMV, VI sinif, Bakı: Altun kitab, 2020, 175 s.
7. Kərimov, Y.Ş. Ana dilinin tədrisi metodikası (Dərslük). Bakı, “Kövsər” nəşriyyatı, 2011, 564 s.
8. Süleymanova A. Təhsilin əsasları. Bakı: Təhsil, 2014, 400 s.
9. Zeynalov, S.S. Orta məktəbin “Azərbaycan dili” dərslərində dilçilik məsələləri. Bakı, Çarşıoğlu, 1999, 120 səh

Açar sözlər: Azərbaycan dili, frazeoloji birləşmələr, inteqrasiya, fəndaxili inteqrasiya, fənlərarası inteqrasiya

Key words: Azerbaijani language, phraseological combinations, integration, intra-disciplinary integration, interdisciplinary integration

Ключевые слова: Азербайджанский язык, фразеологические сочетания, интеграция, внутрпредметная интеграция, междисциплинарная интеграция.

Xülasə

"Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulumu)" sənədində təhsilin inteqrativliyi əsas prinsip kimi nəzərdə tutulmuşdur. Milli Kurikulum təhsildə fəndaxili və fənlərarası inteqrasiyaya xüsusi önəm verir. Müxtəlif sahələr üzrə biliklərin inteqrasiyası şagird təfəkküründə ətraf aləm haqqında vahid, sistemli dünyagörüşün formalaşmasına kömək edir.

Təcrübə göstərir ki, tədris prosesində fəndaxili və fənlərarası inteqrasiyanın təmin edilməsi bilik və bacarıqların şagirdlər tərəfindən daha asan mənimsənilməsi, dərslərin maraqlı və məzmunlu qurulması, uşaqlarda tədqiqatçılıq meyillərinin yaranması üçün vacib şərtidir. Fəndaxili inteqrasiya müəyyən bir fənnin aşladığı anlayış, bilik və bacarıqların əlaqələndirilməsi, fənn daxilində səpələnmiş faktların sistemləşdirilməsidir. Fənlərarası əlaqə prosesində tədris fənni şagirdlər tərəfindən yaxşı mənimsənilir, bir neçə fənn üzrə bilik, bacarıq və vərdişlər təkrarlanır. Biliyin şagirdlər tərəfindən sistemli mənimsənilməsi təmin edilir.

Orta məktəblərdə Azərbaycan dili dərslərində frazeologiyanın təliminə V sinifdə başlanılır. Müasir tələblərə cavab verən dərslər keçən müəllim frazeologiyanın təlimində interaktiv təlim metodları ilə yanaşı, inteqrasiyadan da istifadə etməlidir. Azərbaycan dili müəllimləri frazeologiyanın təlimində fəndaxili və fənlərarası inteqrasiyadan istifadə edə bilər.

Frazeologiyanın təlimində müəllim frazeoloji birləşmələri Azərbaycan dilinin digər şöbələri ilə əlaqələndirərək fəndaxili inteqrasiya yaratmış olacaqdır. Frazeoloji birləşmələri şagirdlərə mənimsətdikdən sonra müəllim orfoepiya qaydaları ilə, sözün məcazi mənası ilə, feillə, xəbərlə, fərqli üslublarla və s. frazeologiyamı əlaqələndirərsə, fəndaxili inteqrasiya, ədəbiyyat fənni ilə əlaqə yaradarsa, fəmlərarası inteqrasiya yaratmış olacaqdır.

Summary

In the document "Concept of General Education in the Republic of Azerbaijan (National Curriculum)" the integration of education is considered as the main principle. The National Curriculum gives special importance to intra-subject and interdisciplinary integration in education. The integration of knowledge in various fields helps to form a unified, systematic worldview of the surrounding world in the student's thinking. Experience shows that ensuring intra-subject and interdisciplinary integration in the teaching process is an important condition for the easier assimilation of knowledge and skills by students, the creation of interesting and meaningful lessons, and the emergence of research tendencies in children. Intra-disciplinary integration is the integration of understanding, knowledge and skills inculcated in a specific discipline, and the systematization of scattered facts within the discipline. In the process of interdisciplinary communication, the teaching subject is well mastered by students, knowledge, skills and habits of several subjects are repeated. Systematic assimilation of knowledge by students is ensured. Phraseology training in Azerbaijani language classes in secondary schools begins in the 5th grade. A teacher who teaches lessons that meet modern requirements should use integration as well as interactive teaching methods in the teaching of phraseology. Azerbaijani language teachers can use interdisciplinary and interdisciplinary integration in teaching phraseology. In the teaching of phraseology, the teacher will connect phraseological units with other branches of the Azerbaijani language and create intra-disciplinary integration. After mastering the phraseological combinations to the students, the teacher uses the rules of orthography, the figurative meaning of the word, the verb, news, different styles, etc. if it connects phraseology, it will create intra-disciplinary integration, and if it connects with the subject of literature, it will create inter-cognitive integration.

Резюме

В документе «Концепция общего образования в Азербайджанской Республике (Национальная учебная программа)» основным принципом считается интеграция образования. Национальная учебная программа придает особое значение внутрипредметной и междисциплинарной интеграции в образовании. Интеграция знаний в различных областях помогает сформировать в мышлении студента единое, системное мировоззрение окружающего мира. Опыт показывает, что обеспечение внутрипредметной и межпредметной интеграции в учебном процессе является важным условием более легкого усвоения знаний и умений учащимися, создания интересных и содержательных уроков, возникновения у детей исследовательских тенденций. Внутридисциплинарная интеграция – это интеграция понимания, знаний и навыков, прививаемых конкретной дисциплиной, и систематизация разрозненных фактов внутри дисциплины. В процессе межпредметного общения обучающиеся хорошо усваивают предмет преподавания, повторяются знания, умения и навыки по нескольким предметам. Обеспечивается систематическое усвоение знаний студентами. Обучение фразеологии на уроках азербайджанского языка в общеобразовательных школах начинается с 5-го класса. Учитель, ведущий уроки, отвечающие современным требованиям, должен использовать в преподавании фразеологии интеграционные, а также интерактивные методы обучения. Преподаватели азербайджанского языка могут использовать междисциплинарную и междисциплинарную интеграцию при обучении фразеологии. При преподавании фразеологии преподаватель соединит фразеологизмы с другими ветвями азербайджанского языка и создаст внутрипредметную интеграцию. После усвоения учащимися фразеологических сочетаний учитель использует правила орфографии, переносное значение слова, глагола, новости, разные стили и т. д. Если оно соединит фразеологию, то создаст внутридисциплинарную интеграцию, а если оно соединится с предметом литературы, то создаст межпознавательную интеграцию.

RƏYÇİ: dos. N.Əfəndiyeva

Mehri Cavid qızı Babazadə⁴⁰
BAŞ ÜZVLƏRİN TƏDRİSİNƏ DAİR

Giriş. Sintaksis qrammatikanın tərkib hissələrindən biridir və söz birləşmələri, cümlə üzvləri, cümlə haqqında təlimi özündə birləşdirir. Cümlə üzvləri nədir? Cümlə üzvləri leksik mənası olan sözlərin cümlədə başqa sözlərlə məna və qrammatik cəhətdən əlaqəyə girməsi nəticəsində yaranan söz və söz birləşməsinə deyilir. Deməli, cümlə üzvləri leksik mənalı olur, yəni əsas nitq hissələri ilə ifadə olunur. Köməkçi nitq hissələrinin leksik mənası olmadığı üçün cümlə üzvü ola bilmir, sadəcə qoşmalar qoşulduğu sözlərlə birlikdə qeyri-müstəqil şəkildə cümlə üzvü ola bilər. Cümlə üzvləri 2 qrupa ayrılır: baş və II dərəcəli üzvlər. Cümlə üzvləri ilə əlaqədar biliklər mənimsədikdə şagirdlərdə cümlə haqqında tam təsəvvür yaranır. Cümlə üzvlərini mükəmməl öyrənən şagirdlər sintaksisin bütün bəhslərini asanlıqla və şüurlu şəkildə mənimsəyirlər.

III sinifdə şagirdlər öyrənirlər ki, cümləni təşkil edən sözlər onun üzvləridir. Cümlə üzvlərinin bir qismi birinci dərəcəli, yəni aparıcı, digər qismi ikinci dərəcəli olur. Birinci dərəcəli üzvlər cümlənin baş üzvləri hesab olunur. Baş üzvlər ikidir: mübtədə və xəbər. Cümlədə kimin və nəyin haqqında danışıldığını bildirən söz mübtədədir. Xəbər isə mübtədə haqqında nə deyildiyini bildirir. Cümlədə mübtədə və xəbəri müəyyənləşdirmək üçün şagirdlər onlara sual verir. Kim? nə? hara? suallarının köməyi ilə mübtədani, nə etdi? nə edir? nə edəcək? nə olur? nə olacaq? suallarının köməyi ilə xəbəri tapırlar. Mübtədani xəbərdən təcrid olunmuş şəkildə öyrətmək mümkün deyil. Mübtədani xəbərə görə, xəbərə sual verməklə tapmaq olur. Belə qarşılıqlı əlaqəli tədris baş üzvlərin müqayisəli mənimsənilməsinə təmin edir.

Əsas hissə. Cümlə üzvlərinin qarşılıqlı-müqayisəli, əlaqəli şəkildə tədrisi sintaksisin əsas məsələlərindən biridir. Cümlə üzvləri ibtadi siniflərdən tədris olunmağa başlayır. Amma ibtidai sinif dərslərində cümlə üzvləri ilə bağlı səthi məlumat öz əksini tapmışdır. İbtidai siniflərdə cümlə üzvlərinin hansı nitq hissələri ilə ifadə olunması öyrədilmir. Bunu nəzərə alaraq müəllim əvvəlcədən hər bir cümlə üzvünün bir neçə nitq hissəsi ilə ifadə oluna bildiyini şagirdlərə başa salmalıdır. Şagirdlər *o*, *bu* əvəzliliklərinin cümlənin mübtədasi (*O*, tətildə Gəncəyə getdi) ismin, sifətin, əvəzliyin cümlənin xəbəri (*Bu*, bizim kəndimizdir) vəzifəsini icra edə bildiyini öyrənirlər. Qeyd etdiyimiz kimi, baş üzvlər deyəndə mübtədə və xəbər, II dərəcəli üzvlər deyəndə isə təyin, tamamlıq və zərflik nəzərdə tutulur.

Baş üzvlər cümlənin yaranmasında, əsas fikrin formalaşmasında mühüm rol oynayır. Elə məhz buna görə də baş üzvlərə cümlənin qrammatik əsası deyilir. Baş üzvlərdən biri olan mübtədə heç bir üzvdən asılı olmaması ilə fərqlənir, yəni ən müstəqil üzvdür. Cümlənin digər baş üzvü olan xəbər isə mübtədədə olan hərəkət və ya əlaməti izah edir. Cümlədə xəbərin formalaşması mübtədədən asılıdır. Cümlə üzvlərinin digər xüsusiyyətlərindən biri də odur ki, quruluşuna görə sadə və mürəkkəb olur. Sadə cümlə üzvləri sadəcə nitq hissələri ilə ifadə olunan cümlə üzvləridir, mürəkkəb cümlə üzvləri isə mürəkkəb adlar, söz birləşmələri və tərkiblərlə ifadə olunan cümlə üzvləridir.

Cümlənin digər baş üzvü olan xəbər mübtədəyə aid olan hal, iş, hərəkəti bildirir. Cümlələrin formalaşmasında mübtədə kimi xəbər də əsaslı rola malikdir. Çünki xəbər vasitəsilə fikrimizi tamamlayırıq, xəbər vasitəsilə, bir növ, cümləyə nöqtə qoyuruq. Xəbər cümlənin zəruri üzvüdür, çünki xəbər vasitəsilə biz fikirlərimizi, demək istədiklərimizi təsdiq və ya inkar edirik. Nəyə görə deyirlər xəbər hökmü bildirir? Məsələn, *O*, dünən sizə. Cümlə natamamdır, xəbər yoxdur, ona görə də mübtədənin, yəni *onun* nə etdiyini bilmirik. Xəbər olmasa, biz mübtədənin nə iş gördüyünü bilmərik. Cümləni *O, dünən sizə zəng etmişdi* şəklində tamamlasaq, fikrin təsdiq olduğunu, mübtədənin nə iş gördüyünü bilirik.

Cümlə üzvləri mövzusunu şagirdlərin biliklərinə əsaslanaraq tədris etmək lazımdır. Şagirdlərə artıq məlumdur ki, cümlə bitmiş fikir ifadə edən nitq vahidlərindən biridir. Bu nitq vahidində olan fikir cümləni əmələ gətirən sözlər, yəni cümlə üzvləri vasitəsilə ifadə olunur. Cümlə daxilində bütün sözləri cümlə üzvü adlandırmaq olmaz. Bu sözlər bir-biri ilə qrammatik əlaqəyə girib müəyyən fikir bildirdikdən sonra cümlə üzvü ola bilər. Buna görə də cümlədə bir-biri ilə əlaqəyə girə bilməyən sözləri cümlə üzvü hesab etmək yanlışdır. Cümlə üzvlərini yalnız cümlə daxilində, yəni bitmiş fikir ifadə edən nitq vahidində axtarmaq lazımdır. Çünki cümləni əmələ gətirən onun tərkib hissələridir, yəni üzvləridir. Onları bir-birindən təcrid edən zaman cümlə üzvü ola bilmir. Məsələn: *dəftər*, *çanta* sözləri, *məktəb direktoru* birləşməsi cümlənin baş üzvlərindən mübtədənin suallarına cavab versə belə, bu sözləri ayrı-ayrılıqda cümlə üzvü hesab etmək doğru deyil. Onlar cümlənin digər baş üzvü olan xəbərlə əlaqəyə girib, *Dəftər masanın üzərindədir*, *Çanta anamındır*, *Məktəb direktoru gec gəlmişdi* şəklində bitmiş fikri bildirdikdə cümlənin mübtədasi ola bilər. Hələ III sinifdən şagirdlərə məlumdur ki, cümlənin baş, aparıcı üzvləri mübtədə və xəbər, II dərəcəli üzvləri isə təyin, tamamlıq və zərflikdir. Bunu əyani şəkildə göstərmək üçün şagirdlərin yaş və bilik səviyyələrinə uyğun cümlələri təhlil edərək onların sxemini aşağıdakı kimi göstərmək olar: *Dadlı meyvələr yerə tökülmüşdü*.



Müəllim şagirdlərin diqqətini ona cəlb edir ki, mübtədə və xəbər cümlənin qrammatik əsasını təşkil etdiyinə görə ikinci dərəcəli üzvlərin iştirakı olmadan da bir-biri ilə birləşərək bitmiş fikri ifadə edə bilər.

⁴⁰ Bakı Dövlət Universitetinin magistrantı

O, bu əvəzlilikləri ibtidai siniflərdə ətraflı şəkildə tədris edilmir. Lakin 4-cü sinif dərslərində həmin əvəzliliklərlə ifadə olunan mübtədalardan sonra vergülün qoyulmasına aid müəyyən nəzəri məlumat verilmişdir. Bu məlumatı şagirdlərə şüurlu sürətdə mənimsətmək üçün intonasiya üzərində müşahidə aparılması faydalı hesab edilə bilər. Müəllim o, bu əvəzlilikləri ilə ifadə olunmuş mübtədalardan sonra vergülün işlədilməsini fasilə ilə əlaqələndirərək göstərməlidir ki, o, bu əvəzlilikləri mübtədə yerində işlədikdə cümlənin digər üzvlərindən fasilə ilə ayrılır. Bu fasilələr isə əvəzliliklərin işlənmə yerindən asılı olaraq müxtəlif şəkildə özünü göstərir. Belə ki, həmin əvəzliliklərlə ifadə olunmuş mübtədalar isim, sifət və saydan əvvəl gəldikdə onlardan sonra mütləq fasilə edilməsi və bu fasilələr yazıda vergüllə göstərilməlidir. Amma onlar (əvəzliliklə ifadə olunmuş mübtədalar) başqa nitq hissələrindən əvvəl gəldikdə onlardan sonra fasilə edilsə də, edilməsə də, vergül işarəsinin işlədilməsinə ehtiyac qalmır. Məsələn, *O məni tanıdı. Sabah o, təyyarə ilə yola düşür* cümlələrini müqayisə etsək, görürük ki, birinci cümlədə mübtədadan sonra fasilə edilə də bilər, edilməyə də bilər. Bu cümlədə məntiqi vurğu mübtədadan üzərinə düşdükdə ondan sonra fasilə edilməsinə ehtiyac qalmır, amma vurğu tamamıgın (məni) üzərinə düşdükdə mübtədadan sonra fasilə edilməsi zəruridir. Buna baxmayaraq, hər iki halda mübtədadan sonra vergül işlədilmir. Çünki burada vergülün işlədilməməsi cümlənin ümumi məzmununa xələl gətirmir. İkinci cümlədə isə mübtədadan sonra fasilə edilməsi və yazıda vergül işarəsinin işlədilməsi vacibdir. Çünki bu cümlədə o əvəzliyi ilə ifadə olunmuş mübtədadan sonra fasilə edilmədikdə həmin əvəzlik özündən sonra gələn *təyyarə* sözüne qoşularaq onun təyini vəzifəsini daşıyır və cümlə əvvəlki məzmununu dəyişmiş olur. Beləliklə, şagirdlər *o, bu* əvəzlilikləri ilə ifadə olunmuş mübtədalardan sonra vergül işarəsinin işlədilməsi və bu qaydanın fasilələrə uyğun gəlib-gəlməməsi haqqında müəyyən bilik əldə etmiş olurlar.

Məktəblərdə aparılan müşahidələr göstərir ki, şagirdlər nitq zamanı bütün fasilələri yazıda durğu işarəsi ilə (vergüllə) verməyə səy göstərirlər. Bu, əsasən, ondan irəli gəlir ki, müəllimlər yazıdakı vergül işarəsini fasilə ilə ifadə edildiyi haqqında şagirdlərdə lazımi vərdiş yaradır, lakin heç də fasilələrin hamısının yazıda göstərilməsinə ehtiyac olmadığını öyrətmirlər. Şagirdlərdə əmələ gəlmiş bu yanlış vərdışı aradan qaldırmaq üçün fasilələrin durğu işarəsi ilə verilməsi hallarına aid müxtəlif çalışmalar aparmaq olar. Bu qaydanın şagirdlərə öyrədilməsi üçün mübtədadan tədrisi müəllimlə əlverişli imkanlar verir. Mübtədəyə aid tapşırıq və çalışmaların icrası zamanı şagirdlər mübtədadan əksər hallarda cümlənin digər üzvlərindən fasilə ilə ayrıldığı faktın şahidi olurlar. Bu zaman müəllim onlara belə bir fikri aşılamağa çalışmalıdır ki, mübtədadan cümlənin digər üzvlərindən ayıran fasilələrin heç də hamısı yazıda vergül işarəsinin işlədilməsini tələb etmir. Mübtədadan sonra vergül aşağıdakı hallarda işlədilmir:

“1) *O, bu* əvəzlilikləri ilə ifadə olunan mübtədalar isim, sifət və say ilə ifadə olunan cümlə üzvündən əvvəl gəldikdə; məsələn, *O, əlini yuxarı qaldırdı. Bu, Rəşidin xoşuna gəlmədi.*

2) *O* şəxs əvəzliyi ilə ifadə olunan mübtədə *bu* işarə əvəzliyi ilə ifadə olunan cümlə üzvündən əvvəl gəldikdə; məsələn, *O, bu sözləri deməkdən çəkinmədi.*

3) Mübtədadan sonra işlənən cümlə üzvü mübtədadan ikinci tərəfi kimi anlaşılıb məntiqi vurğu qəbul etdikdə; məsələn, *Rəşid, müəllimə yanaşdı*” [1, s. 125].

Digər hallarda mübtədadan sonra fasilə zəruri olsa belə, vergül işlədilmir; məsələn, *Şair şeirlərindən bir neçəsini oxudu*”.

Aparılmış tədqiqatlar göstərir ki, cümlənin qrammatik əsasını təşkil edən mübtədə və xəbərin tədrisi prosesində şagirdlərin üslubi vərdişlərini, əsasən, üç istiqamətdə inkişaf etdirmək mümkündür:

“1) Üslubi baxımdan mübtədə və xəbərin cümlədəki yerinin düzgün müəyyənləşdirilməsi

2) Mübtədə və xəbərin cümlədə şəxsə və kəmiyyətə görə düzgün uzlaşdırılması

3) Mübtədə ilə xəbərin sinonimlərindən nitqdə düzgün və məqsədəuyğun şəkildə istifadə olunmasına dair müvafiq əməli vərdişlərin aşılanması” [1, s. 247]. Bunları ayrı-ayrılıqda nəzərdən keçirək. Məlumdur ki, dilimizin qrammatik tələblərinə görə mübtədə cümlədə həmişə xəbərdən əvvəl işlənməlidir. Yazılı və şifahi nitqdə bu qaydanın pozulması cümlənin qrammatik mənasına xələl gətirir, onu anlaşılmaz edir. Lakin bununla belə, üslubun tələbinə görə bəzən cümlədə xəbəri mübtədadan əvvəl işlətmək vacib olur. Çünki bu halda cümlədəki fikrin emosional təsir gücü, ekspressivliyi xeyli artır və daha aydın dərk edilir. Fikrimizi konkret nümunə üzərində aydınlaşdıraraq: *Yaşasın Azərbaycanın qalib ordusu!* Əgər bu cümlədəki xəbərlə mübtədadan yerini dəyişsək, yəni əvvəl mübtədadan, sonra isə xəbəri işlətsək, onda nitq öz emosional təsir gücünü və gözəlliyini itirir, təsirsiz olur.

Cümlədə mübtədə ilə xəbərin qarşılıqlı söz sırasında baş verən bu inversiya hadisəsinə bədii əsərlərdəki obrazların dilində daha çox rast gəlirik. Cümlədə xəbərin mübtədadan əvvəl işlədilməsinə şeir dilində daha çox rast oluruq. Bu, iki səbəblə bağlıdır: birincisi odur ki, obrazlılıq, ifadəlilik, şeir dilinin vəzn və qafiyəsi çox zaman müəllifi xəbəri mübtədadan əvvəl işlətməyə vadar edir.

Şagirdlər qrammatikadan öyrənirlər ki, şəxsə görə mübtədə və xəbər həmişə uzlaşmalıdır. Kəmiyyətə görə isə mübtədə və xəbər bəzən uzlaşır, bəzən uzlaşmır. Bu məsələnin mənimsədilməsi üzərində iş aparılarkən onu da şagirdlərin diqqətinə çatdırmaq lazımdır ki, cümlədə mübtədə və xəbərin uzlaşması eyni zamanda üslubla bağlıdır. Belə ki, üslubun tələbinə görə cümlənin mübtədəsi həmcins olduqda xəbər mütləq cəmdə işlənməlidir; məsələn, *İstirahət günlərində məktəbli, qulluqçu və evdar qadınlar pambıq toplamağa kömək edirdilər.* Mübtədə sayla adların birləşməsindən ibarət olduqda xəbər həm təkdə, həm də cəmdə işləyə bilər; məsələn, *Beş şagird birlikdə dərs hazırlayırdı* (xəbər təkdədir). *Üç dost yanaşı oturmuşdurlar xəbər* (xəbər cəmdədir).

Məlumdur ki, şagirdlər əvvəlki siniflərdə nitqdə sinonim feillərdən məqsədəuyğun şəkildə istifadəyə aid müəyyən üslubi vərdişlər qazanmışlar. Buna istinad edərək mürəkkəb xəbərlərin tədrisi zamanı şagirdlərin diqqətini sinonim feillərlə ifadə olunmuş mürəkkəb xəbərlərin məna xüsusiyyətlərinə cəlb etmək mümkündür. Məsələn, *Sən tapşırıqda əməl etməlisən. Sən tapşırıqda əməl etməyə bilməzsən* cümlələrini şagirdlərə təqdim edib, izah etmək olar ki,

həmin cümlələrin xəbəri, təxminən, eyni mənanı bildirsə də, bunlar incə məna çalarlıqları ilə bir-birindən xeyli fərqlənir. Belə ki, birinci cümlədəki *əməl etməlisən* xəbərində söz söyləyənin dinləyəne tapşırılmış işi yerinə yetirməyi məsləhət bilməsi mənası ifadə edilmişsə, ikinci cümlədəki *əməl etməyə bilməzsən* xəbərində danışan dinləyəne tapşırılmış işi icra etməklə əlaqədar hansı ixtiyara malik olduğunu bilmək, bir növ, ona hüquqi məsləhət vermək mənası ifadə edilmişdir. Digər tərəfdən də həmin xəbərdə işin icrasına dair müəyyən tələbkarlıq irəli sürülür. Buradan belə bir nəticə çıxır ki, sinonim feillərlə ifadə edilmiş xəbərləri həmişə eyni məqamda işlətmək deyil. Onların cümlədə dəqiq və məqsədəuyğun şəkildə işlədilməsi ifadə edilən fikrin məqsəd və vasitələri ilə yaxından bağlıdır.

Təcrübə onu göstərir ki, mübtədə və xəbərin qarşılıqlı söz sırası, uzlaşması və sinonim variantlarından nitqdə məqsədəuyğun şəkildə istifadə edilməsi ilə əlaqədar olan bu cür üslub məsələlərinin şagirdlərə çatdırılması onların həm nəzəri biliklərini, həm də praktik nitq vərdişlərinin inkişafına kömək edir.

Xəbərlər mübtədə ilə şəxsə görə uzlaşır. Mübtədə hansı şəxsə olsa, xəbər də həmin şəxsə olur. Məsələn: *Mən* bədii kitabları çox *oxuyuram*. *Sən* bu günlərdə şəhərə *gedəcəksən*. Xəbər mübtədə ilə kəmiyyətə də uzlaşır – mübtədə tək olduqda xəbər də tək, cəm olduqda xəbərdə cəm olur. Məsələn:

Tək	Cəm
Mən oxuyuram.	Biz oxuyuruq.
Sən oxuyursan.	Siz oxuyursunuz.
O oxuyur.	Onlar oxuyurlar.

III şəxsin cəmində xəbər mübtədə ilə kəmiyyətə uzlaşa da bilir, uzlaşmayada bilir. Bu aşağıdakı qayda üzrədir:

1. III şəxsə insan anlayışı bildirən mübtədə cəm olduqda xəbər də əksər hallarda cəm olur. Məsələn: *Şagirdlər gözəl binalara tamaşa edirlər*. Bəzi hallarda kəmiyyətə uzlaşmayada bilir. Məsələn: *Onlar qonağı qarşılamağa getmişdi* – bu cümləni belə uzlaşdırmaq olar: *Onlar qonağı qarşılamağa getmişdilər*.

2. Heyvan anlayışı bildirən mübtədə cəm olduqda xəbər də cəm olur, tək də olur. Məsələn: *İtlər hürüşürdü* – *İtlər hürüşürdülər*.

3. Mübtədə ilə cansız varlıqlar ifadə olunduqda xəbər əksər hallarda onunla uzlaşmır. Məsələn: *Yarpaqlar töküldü*. *Evlər tikildi*.

Nəticə. IV sinifdə şagirdlərin mövcud biliklərinə əsaslanaraq, mübtədə və xəbər haqqında bir sıra yeni məlumatlar vermək nəzərdə tutulur. Mübtədəni öyrədikən onun ayrı-ayrı nitq hissələri, söz birləşmələri, müxtəlif tərkiblərlə ifadə olunması, cümlədə xəbərə sual verməklə mübtədənin tapılması, *o, bu* əvəlikləri ilə ifadə olunan mübtədələrdən sonra vergülün işlədilməsi, mübtədənin onun sinonimi ilə əvəz olunması məsələlərinə xüsusi diqqət yetirilməlidir. Xəbərin tədrisi zamanı isə onun həm feil, həm də digər nitq hissələri ilə ifadə edilməsi, mübtədənin tələbindən doğan suala cavab verməsi, mübtədə ilə şəxsə və əmiyyətə görə uzlaşması, yerinə görə müvafiq sinonimlərlə əvəz edilməsi üzərində müəyyən iş aparmaq lazım gəlir. Müşahidələr göstərir ki, şagirdlər oxu zamanı intonasiyaya düzgün riayət edə bilmir, fasilələri yerli-yerində işlətmir, danışmada eyni sözləri (xüsusilə mübtədə və xəbəri) təkrar edərək nitqi ağırlaşdırmaqla bərabər, onun ifadəliliyini pozur, danışmaq zamanı rabitəli nitqin tələblərinə cavab verə bilmirlər. Ona görə də baş üzvlərin tədrisi zamanı intonasiya və üslubiyyət üzrə işlərə də müəyyən yer verilməlidir.

İstifadə edilmiş ədəbiyyat

1. Abdullayev A. Orta məktəblərdə Azərbaycan dili tədrisinin metodikası. Bakı, 1968, 262 s.
2. Balyev H., Balyev A. Azərbaycan dilinin tədrisi metodikası. Bakı, 2014, 384 s.
3. Cəfərova N.B. İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikası. I hissə. Bakı, 2016, 403 s.
4. Həsənov Q.M. Müasir Azərbaycan dilinin sintaksisi. Bakı: ADU, 1981, 83 s.
5. Kazimov Q.Ş. Müasir Azərbaycan dili. Sintaksis. Bakı: Təhsil, 2007, 496 s.
6. Kərimov, Y.Ş. Ana dilinin tədrisi metodikası (Dərslik). Bakı: Kövsər, 2011, 564 s.

Açar sözlər: qrammatika, cümlənin baş üzvləri, mübtədə, xəbər, uzlaşma

Ключевые слова: грамматика, главные члены предложения, подлежащее, сказуемое, соглашение

Key words: grammar, main parts of the sentence, subject, news, reconciliation

Xülasə

Qrammatikanın tərkib hissələrindən biri olan sintaksis bir sıra mövzuları əhatə edir. Cümlə üzvləri də həmin mövzulardan biridir. Cümlənin tərkibinə daxil olan bütün elementlər onun üzvü ola bilməz. Cümlə tərkibində çıxış edən dil elementlərindən yalnız elələri cümlə üzvü olur ki, onlar bu tərkibin hər hansı bir üzvü ilə qrammatik və məntiqi əlaqəyə girmiş olsun. Başqa sözlə, cümlə üzvlərindən heç olmasa biri ilə sintaktik əlaqəyə girməyən bir vahid həmin cümlənin üzvü hesab edilmir. Həm orta məktəblərdə, həm də ali məktəblərdə bu mövzuların tədrisinə ciddi yanaşılmalıdır. Tədris zamanı qeyd olunmalıdır ki, mübtədəni xəbərdən təcrid olunmuş şəkildə öyrətmək olmaz. Çünki mübtədəni xəbərə görə, xəbərə sual verməklə tapmaq olur. Baş üzvlərin tədrisinin səmərəli öyrədilməsi vacibdir. Baş üzvlər cümlənin struktur əsasını təşkil edir. Mübtədə-xəbər əlaqəsi nəticəsində cümlədə predikativlik və fikir bitkinliyi yaranır. Sözün, söz birləşməsinin cümlə üzvü olması üçün onun cümlənin digər üzvləri ilə əlaqələnməsi vacibdir. Cümlə üzvləri bir - biriləri ilə qrammatik (sintaktik) əlaqədə olur. Həmcins üzvlər tabesizlik əlaqəsi ilə, mübtədə və xəbər uzlaşma əlaqəsi ilə, təyin təyin olunanla yanaşma əlaqəsi ilə, tamamlıq xəbərlə idarə əlaqəsi ilə, zərflilik xəbərlə idarə və ya ya nəşmə əlaqəsi ilə əlaqələnir. Tədris zamanı mübtədəni xəbərdən, xəbəri mübtədən ayrı,

təcrid olunmuş şəkildə tədris etmək cümlənin qrammatik əsasının, yəni mübtəda və xəbərin zəif şəkildə qavranılmasına səbəb ola bilər.

Резюме

Синтаксис, являющийся одним из компонентов грамматики, охватывает ряд тем. Члены предложения — одна из таких тем. Все элементы, входящие в состав предложения, не могут быть его членами. Среди языковых элементов, входящих в состав предложения, членом предложения становятся только те, которые имеют грамматическую и логическую связь с каким-либо членом этого состава. Другими словами, единица, которая не вступает в синтаксическую связь хотя бы с одним из членов предложения, не считается членом этого предложения. К преподаванию этих предметов следует серьезно отнестись как в средней школе, так и в высшей школе. Во время обучения следует отметить, что проповедника нельзя обучать в отрыве от вестей. Потому что найти мессенджера можно по новостям, задавая вопросы о новостях. Важно эффективно обучать преподаванию старших членов. Главные члены составляют структурную основу предложения. В результате связи вестника и вестей в предложении возникают предикативность и мыслительная истощенность. Чтобы слово или словосочетание было частью предложения, важно, чтобы оно было связано с другими частями предложения. Члены предложения находятся в грамматической (синтаксической) связи друг с другом. Члены одного рода связаны отношением подчинения, предлог и сказуемое - отношением согласия, сказуемое - предложным отношением, полнота - предложным отношением, наречие - предикатом или отношением приближения. В процессе обучения преподавание предмета в отрыве от предмета, а предмета от предмета может привести к плохому пониманию грамматической основы предложения, то есть подлежащего и подлежащего.

Summary

Syntax, which is one of the components of grammar, covers a number of topics. Sentence members are one of those topics. All elements included in the composition of the sentence cannot be members of it. Among the linguistic elements appearing in the composition of the sentence, only those that have a grammatical and logical connection with any member of this composition become a sentence member. In other words, a unit that does not enter into a syntactic relationship with at least one of the sentence members is not considered a member of that sentence. The teaching of these subjects should be taken seriously both in secondary schools and in higher schools. During teaching, it should be noted that the preacher cannot be taught in isolation from the message. Because you can find the messenger according to the news, by asking questions about the news. It is important to effectively teach the teaching of senior members. The main members form the structural basis of the sentence. As a result of the messenger-news connection, predicativeness and thought exhaustion arise in the sentence. In order for a word or phrase to be a part of a sentence, it is important that it is related to other parts of the sentence. Sentence members are in grammatical (syntactic) relationship with each other. The members of the same gender are related by the relation of subordination, the preposition and the predicate by the relation of agreement, the predicate with the prepositional relation, the completeness with the prepositional relation, the adverbial predicate with the predicate or approach relation. During teaching, teaching the subject in isolation from the subject, and the subject from the subject, may lead to a poor understanding of the grammatical basis of the sentence, that is, the subject and the subject.

RƏYÇİ: dos. S.Abbasova

Mehri Cavid qızı Babazadə⁴¹

ZƏRFLİKLƏRİN MÜQAYİSƏLİ ŞƏKİLDƏ TƏDRİSİ YOLLARI

Qrammatikanın tərkib hissələrindən sintaksisin tədrisi həm orta məktəblərdə, həm də ali məktəblərdə əhəmiyyətli məsələlərdəndir. Sintaxis bir sıra mövzuları əhatə edir. Cümlə üzvləri də onlardan biridir. İbtidai siniflərdə cümlə ilə praktik tanışlıq I sinifdən başlasa da, *cümlə üzvləri* anlayışı şagirdlərə III sinifdə öyrədilir. Bu mövzu üzrə sistemli anlayışlar IV sinifdə tədris olunur. Cümlənin baş üzvləri ilə tanışlıqdan sonra ikinci dərəcəli üzvlər haqqında praktik məlumat III sinifdə verilir. Sadə geniş cümlədə baş üzvlərin tapılması üzrə aparılan işlər əsasında şagirdlərə başa salınır ki, cümlədəki suala cavab verən digər sözlər II dərəcəli üzvlər olub, baş üzvləri aydınlaşdırır. Onlar əsas fikri bildirmir, ayrılıqda cümlə əmələ gətirmir. Məsələn, *Balaca Rəşid nağıl söylədi*. Bu cümlədə II dərəcəli üzvlərin altından dalğalı xətt çəkilir, həmin sözlərin ayrılıqda əsas fikir bildirməyi aydınlaşdırılmalıdır. IV sinifdə şagirdlərə öyrədilir ki, II dərəcəli üzv olan təyin aid olduğu sözdən əvvəl, zərflik isə xəbərin əvvəlində gəlir. Tədrisən sintaktik təhlil üzrə müəyyən vərdislər yaradılmalı, şagirdlər sxemlər üzərində işlədilməlidir. Cümlənin ikinci dərəcəli üzvlərindən biri də olan zərflik hərəkətin icrasını müxtəlif cəhətdən izah edən ikinci dərəcəli üzvdür.

Zərflilər, əsasən, cümlənin feli xəbərlərinə aid olur və yanaşma əlaqəsi ilə onlara bağlanır. Məsələn: *Şagirdlər imtahanlara ciddi hazırlaşır. Uşaqlar həyatda oynayırlar. Axşam bizə gələrsən. Əsgərlər irəli cumdular. Xəstə olduğu üçün uşağın rəngi sapsarı idi və s.* Bu cümlələrdəki *ciddi* zərfliyi işin icra tərzini, *həyatda* və *irəli* zərfliləri iş və hərəkətin icra olunduğu yeri, *axşam* zərfliyi iş və hərəkətin icra zamanını bildirir. Bu zərflilərin hamısı feli xəbərə aiddir. Sonuncu cümlədəki *xəstə olduğu üçün* zərfliyi isə əlamətin yaranma səbəbini bildirir və ismi xəbərə aiddir.

Zərflik daha çox zərflilərlə ifadə olunur. Məsələn: *Uşaq bərk yatmışdı. Mən onu çoxdan tanıyıram. Qoca ehtiyatla yeriyirdi. Dünən yağış yağdı. Məruzəçi az danışdı və s.* İsim, feli bağlama və qoşmalarla işlənən məsdər də cümlədə zərflik ola bilər. Məsələn: *Dağlara qar yağır. Biz İçərişəhərdə yaşayırıq. Baba gülə-gülə dedi. Qoca yıxılmamaq üçün ağaca söykəndi.* Digər cümlə üzvləri kimi zərflilər də quruluşca sadə və mürəkkəb olur. Nitq hissələri ilə ifadə olunan zərflilər sadə, ismi birləşmələr və feli bağlama tərkibləri ilə ifadə olunan zərflilər isə mürəkkəb olur. Yuxarıdakı zərflilərin hamısı quruluşca sadədir. Aşağıdakı cümlələrdə isə mürəkkəb zərflilər işlənmişdir: *Xəzər dənizinin dərinliyindən neft çıxır. Kür çayı daşanda el - obanın vəziyyəti çətinləşir. Eşitdiklərimi öz gözlərimlə görmək üçün hadisə yerinə getdim. Kişi geriye baxmadan gedirdi və s.* Zərfliyin aşağıdakı mənə növləri var:

Tərzi-hərəkət zərfliyi. İş və hərəkətin icra tərzini bildirir və necə? nə cür? suallarından birinə cavab verir. Tərzi-hərəkət zərfləri, feli bağlama, feli bağlama tərkibləri, qoşmalı söz və söz birləşmələri tərzi-hərəkət zərfliyinin əsas ifadə vasitələridir. Məs: *Əsgərlərimiz qəhrəmancasına vuruşur. Qapı taybatay açıldı. Düşünmədən danışma. Uşaq böyüklər kimi danışırdı. Ana qayğılı halda dedi. Kişinin qara bıqları qoç buyuzunu kimi əyilmişdi və s.* Tədris zamanı bəzən şagirdlər təyin ilə tərzi-hərəkət zərfliyini bir-birindən fərqləndirməkdə çətinlik çəkirlər. Təyin həmişə isimlə ifadə olunan üzvləri izah edir. Məs: *Açıq qapı bizimdir. Anar yaxşı oğlandır.* Tərzi-hərəkət zərfliyi isə feli xəbərlə bağlı olur. Məs: *Anar yaxşı oxuyur. Mənimlə açıq danış və s.*

Zaman zərfliyi. İş və hərəkətin, hadisənin zamanını bildirir, nə vaxt? nə zaman? haçan? suallarından birinə cavab verir. Zaman zərfləri, zaman mənalı isimlər, feli bağlama, feli bağlama tərkibləri və ismi birləşmələrlə ifadə olunur. Məsələn: *İndi hər kəs öz bacarığını göstərməlidir. Dünən səhərdən yağış yağır. Tənəffüsdə müdirin yanına get. Onu görəndə ürəkdən sevinirəm. Qış qurtarana kimi buradayıq. Mən onu uşaqlıq illərindən tanıyıram. Biz səhər açılar-açılmaz evdən çıxdıq və s.*

Yer zərfliyi. İş və hərəkətin icra olunduğu yeri, istiqamətini, başlanğıc və bitmə nöqtəsini bildirir, hara? haraya? harada? haradan? suallarından birinə cavab verir. Yer zərfləri, yer mənalı isimlər və ismi birləşmələrlə ifadə olunur. Məsələn: *Yuxarıdan evimiz görünür. Evə tələsirəm. Oradan aşağı düş. Dəniz sahilində dincəlirik. Dağın başında tonqallar yanır və s.*

Kəmiyyət zərfliyi. İş və hərəkətin nə qədər icra olunduğunu bildirir, nə qədər? bəzən də nə dərəcədə? sualına cavab verir. Miqdar zərfləri və ismi birləşmələrlə ifadə olunur. Məsələn: *Dünən mən sizi çox gözlədim. Bu gün az işlədik. O, həddindən çox kökəlibdir. Bu sözü mən sizə dəfələrlə demişəm. Biz onunla bir neçə dəfə görüşmüşdük. Məhsulumuz ikiqat artmışdır və s.*

Səbəb zərfliyi. İş, hərəkət və ya əlamətin səbəbini bildirir, niyə? nə üçün? nə səbəbə? suallarına cavab verir. Üçün, ötrü, görə qoşmaları ilə işlənən sözlər və birləşmələrlə, feli bağlama və feli bağlama tərkibləri ismi birləşmələr, sual əvəzlilikləri və s. ilə ifadə olunur. Məs: *Utandığından uşağın sifəti qızarmışdı. Nəqliyyat işləmədiyi üçün evdə oturmali olduq. Oğlum universitetə qəbul olunduğu üçün çox sevinirəm. Bu gün niyə evdəsən? Düşməni qorxaraq geri çəkildi. Yer belləməkdən əllərinin içi qabarmışdı və s.* Səbəb zərfliyinin ifadə etdiyi iş xəbərdəki işdən əvvələ aid olur.

Məqsəd zərfliyi. İş və hərəkətin məqsədini bildirir, niyə? nədən ötrü? nəyə görə? nə məqsədlə? suallarına cavab verir. *Üçün, ötrü* qoşmaları ilə işlənən isim, məsdər və məsdər tərkibləri, sual əvəzlilikləri, ismi birləşmələr və s. ilə ifadə olunur. Məsələn: *O, Qarabağa bu yerlərin təbiətini öyrənmək üçün gəlmişdi. Vətəni qorumaq üçün vətənpərvər övladlar yetişdirməliyik. öskürməmək üçün əlimi ağzıma tutmuşdum. Uşaq dincəlmək üçün bağa getdi. O, torpaqlarımızı düşməndən təmizləmək üçün könüllü olaraq cəbhəyə getdi və s.* Məqsəd zərfliyi səbəb zərfliyinə oxşasa da, mənə çalarına görə ondan fərqlənir. Səbəb zərfliyinin ifadə etdiyi iş, qeyd olunduğu kimi, xəbərdəki işdən əvvələ aid olur. Məqsəd zərfliyində isə əksinədir: Onun ifadə etdiyi iş xəbərdəki işdən sonraya aid olur. Bundan əlavə, məqsəd zərfliyinə nə məqsədlə? sualını vermək mümkün olduğu halda, səbəb zərfliyinə bu sualı vermək düzgün

⁴¹ Bakı Dövlət Universitetinin magistrantı

olmur. Bu fərqi aşağıdakı ikinci nümunədə aydın görmək olar: 1. O, şəhərdə darıxdığı üçün kəndə getdi. 2. O, anasını görmək üçün kəndə getdi.

Birinci cümlədə səbəb zərfliyi, ikinci cümlədə isə məqsəd zərfliyi işlənmişdir. Səbəb zərfliyindəki iş (darıxmaq) xəbərdəki işdən (getmək) əvvəl baş verir. Bundan əlavə, birinci cümlədəki zərfliyə nə məqsədlə? sualını vermək düzgün olmaz, ikinci cümlədəki zərfliyə isə bu sualı vermək olar.

Cümlə üzvlərinin tədrisi zamanı bir sıra təlim metodlarından istifadə etmək təlimin keyfiyyətini artırır. Səbəb və məqsəd zərfliklərinin, ilə qoşmalı tamamlıqla tərtib-hərəkət zərfliyinin, yer zərflikləri ilə bəzi vasitəli tamamlıqların qarşılıqlı müqayisəli şəkildə tədrisi zamanı Eyer-Venn diaqramından istifadə daha faydalı ola bilər. İki nümunəyə diqqət yetirək: 1. Universitetə daxil olduğu üçün Bakıya getdi. 2. Universitetə daxil olmaq üçün Bakıya getdi.



Diaqramın kəsişən hissəsinə isə cümlədə işlənən səbəb və məqsəd zərfliklərinin oxşar xüsusiyyətləri qeyd olunur. Dairələrin kəsişməsindən əmələ gələn hissəyə bu məlumatları qeyd etmək olar: zərfliyin məna növləridir, hər ikisi qoşma ilə işlənib, hər iki cümlə üzvü quruluşca mürəkkəbdir, hər ikisi xəbərə aiddir və s.


Zərfliyin tədrisi zamanı istifadə olunan metodlardan ən mühüm olanları klaster və anlayışın çıxarılması üsullarıdır. Bu üsullar bir-birinə əks olan üsullardır. Nümunəyə əsasən aşağıdakı şəkildə tədris etmək olar. *Qohumlarımız saat üçdə Qubaya yollandılar.* Müəllim əvvəlcə şagirdlərə cümləni sintaktik təhlil etməyi tapşırır, daha sonra isə yer zərfliyini şagirdlərdən soruşur və klaster üsulunda mərkəzi hissəyə *Qubaya* sözü müəllim tərəfindən qeyd olunur.



Zərfliyin bu şəkildə, yəni əvvəlki mövzulara inteqrasiya edilərək tədrisi həm yeni mövzunun, həm də əvvəlki mövzuların dərinə qavranılmasına şərait yaradır.

Qeyd etdiyimiz kimi anlayışın çıxarılması üsulu klasterin əksidir. Bu zaman şagirdlər mövcud biliklərini əlaqələndirərək diaqramın mərkəzi hissəsinə yazılacaq sözü, anlayışı tapırlar. Bu üsulu müxtəlif cümlələr üzərində

tətbiq etmək mümkündür: 1. Gəncə Azərbaycanın ən böyük şəhərlərindən biridir. 2. Yolumuz Bakıyadır. 3. Şamaxıya yol çəkirdilər. 4. Şəkiyə getmək indi təhlükəlidir.



Birinci cümlədə işlənən *Gəncə* sözü mübtədə, *Azərbaycan ən böyük şəhərlərindən biridir* birləşməsi isə mürəkkəb ismi xəbərdir. Ona görə də bu xüsusi isimləri? işarəsinin yerinə yazmaq olmaz. İkinci cümlədə işlənən *Bakıyadır* sözü də ismi xəbərdir, 4-cü cümlədə işlənən *Şəkiyə* sözü ilk baxışda yer zərfliyinə bənzəsə də, *getmək* sözü ilə birlikdə cümlənin mürəkkəb mübtədasıdır. Üçüncü cümlədə işlənən *Şamaxıya* sözü isə diaqramın kənar hissələrində yazılan bütün şərtlərə uyğundur.

Müşahidələr göstərir ki, şagirdlər bəzi tamamlıqlarla zərflikləri düzgün şəkildə fərqləndirməkdə çətinlik çəkirlər. Bu, qrammatik təhlil zamanı özünü daha aydın göstərir. Həmin çətinlik, hər şeydən əvvəl, hər iki cümlə üzvünün bildirdiyi məna ilə əlaqədardır. Bəzi tamamlıqlar və zərfliklər, ifadə olunduqları nitq hissələrinin leksik mənasından asılı olaraq, əşya və zaman, yer, səbəb və məqsəd mənalı bildirir və hər iki cümlə üzvünün suallarına cavab ola bilər. Məhz buna görə də şagirdlər qrammatik təhlil zamanı belə sözlərin tamamlıq, yaxud zərflik rolunda işləndiyini dəqiq müəyyənləşdirməkdə çətinlik çəkirlər.

Tamamlıqla zərfliyin müəyyənləşdirilməsində meydana çıxan çətinliyin səbəblərindən biri dəmin iki cümlə üzvünün elmi cəhətdən tədqiq edilməməsi ilə əlaqədardır. Bunu Azərbaycan dilçilik ədəbiyyatında bu haqda söylənilən fikirlərdən aydın şəkildə görmək olar. Məsələn, prof. M. Hüseynzadə yazır ki, təsirsiz və qeyri-mütəhərrik hərəkət bildirən feillərin tələbinə görə yönlük halda işlənən sözlər cümlənin həm qeyri- müstəqim tamamlığı, həm də zərfliyi rolunu oynayır. Müəllifin qeydlərindən aydın olur ki, o belə hallarda mənanı əsas götürür, yəni əşyavilik bildirən sözləri tamamlıq, yer, məkan, səbəb və məqsəd bildirən sözləri zərflik hesab edir. Vəsətəli tamamlıqdan bəhs edərək prof. Z.Tağızadə yazır ki, lakin bu cür hal şəkilçili sözlər zərflik də ola bilər. Bunları bir-birindən fərqləndirmək üçün müxtəlif meyarlar göstərilir. Cümlə təhlilində ən əlverişli üsul budur ki, tamamlıqda əşya, obyekt, zərflikdə isə fəza, yer, səbəb-məqsəd mənalı əsas meyar götürülsün. Belə hallarda tamamlıq və ya zərflik yerində işlədilmiş söz və ya söz birləşmələrinin leksik-semantik mənalı mühüm rol oynayır. "Müasir Azərbaycan dili" kitabında ismin çıxışlıq halında işlənən vəsətəli tamamlıqlardan bəhs edilərkən belə bir çıxış verilir ki, formaca bu növ tamamlıqlara oxşayan yer zərflikləri cümlədə obyekt olmur, yəni əşyalıq bildirmir.

Tamamlıq - zərflik kimi anlaşılan bəzi sözlərin düzgün müəyyənləşdirilməsinə aid şagirdlərdə möhkəm vərdiş yaratmaq üçün təkcə zərfliyin tədrisi prosesində aparılan işlərlə kifayətlənmək olmaz. Bu vərdişi sintaksisdən keçilən sonrakı məşğələlərdə, xüsusən qrammatik təhlil zamanı yeri gəldikcə təkrar edib möhkəmləndirmək zəruri və faydalıdır.

İstifadə edilmiş ədəbiyyat

1. Abdullayev A. Orta məktəblərdə Azərbaycan dili tədrisinin metodikası. Bakı, 1968, 262 s.
2. Balyev H., Balyev A. Azərbaycan dilinin tədrisi metodikası. Bakı, 2014, 384 s.
3. Cəfərova N.B. İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikası. I hissə. Bakı, 2016, 403 s.
4. Həsənov M. Seçilmiş əsərləri. III cild. Bakı, 2013, 493 s.
6. Kərimov, Y.Ş. Ana dilinin tədrisi metodikası (Dərslik). Bakı: Kövsər, 2011, 564 s.

Açar sözlər: II dərəcəli üzvlər, tamamlıq, zərflik, yer zərfliyi, zaman zərfliyi, tərz-i-hərəkət zərfliyi, səbəb və məqsəd zərflikləri

Ключевые слова: второстепенные члены, дополнение, обстоятельство, обстоятельство места, обстоятельство времени, обстоятельство образа действия, обстоятельство остоятельство цели и причины

Key words: secondary parts, object, adverbial modifier, adverbial modifier of place, adverbial modifier of time, tailor-

action adverbs, cause and purpose adverbs

Xülasə

Cümlə üzvlərinin tədrisi sintaksisin ən önəmli və mühüm məsələlərindən biridir. Bu mövzu qeyd edildiyi kimi, şagirdlərə üçüncü sinifdən tədris olunur. Hələ üçüncü sinifdə şagirdlər cümlənin ikinci dərəcəli üzvləri, onların sualları haqqında səthi məlumat alırlar. IV sinifdə isə öyrəndikləri məlumatlar daha da genişlənir. Cümlə üzvləri tədris edilərkən ilk növbədə onların məzmununa diqqət yetirmək lazımdır. Cümlə üzvlərinin tədrisi zamanı bir sıra problemlərlə üzləşirik. Bu problemlər daha çox bəzi vasitəli tamamlıqlarla yer zərfliklərinin tədrisi zamanı meydana gəlir. Bunları fərqləndirmək üçün qeyd etdiyimiz kimi ilk növbədə onların məzmununa diqqət yetirmək lazımdır. Vasitəli tamamlıqlarda əşya, obyekt məzmunu, yer zərfliklərində isə yer, məkan məzmunu daha üstün olur. Səbəb və məqsəd zərfliklərini izah edərkən də ilk növbədə onların məzmununa, ifadə vasitələrinə, daha sonra isə sualına diqqət etmək lazımdır. Bildiyimiz kimi ilə qoşmalı isimlər həm tərz-i-hərəkət zərfliyinin, həm də vasitəli tamamlığın ifadə vasitəsidir. Əgər isim konkretdirsə, vasitəli tamamlıq, mücərrəddirsə, tərz-i-hərəkət zərfliyidir. Cümlə üzvlərini bir-birindən fərqləndirmək üçün belə önəmli nüansları şagirdlərə çatdırmaq lazımdır.

Резюме

Обучение членов предложений – один из важнейших и важных вопросов синтаксиса. Как уже говорилось, этот предмет преподается ученикам с третьего класса. Уже в третьем классе учащиеся получают поверхностные сведения о второстепенных членах предложения, их вопросы. В IV классе информация, которую они изучают, расширяется еще больше. При обучении членов предложений необходимо в первую очередь обращать внимание на их содержание. При обучении членов предложений мы сталкиваемся с рядом проблем. Эти проблемы возникают в основном при обучении наречиям места с некоторыми опосредованными дополнениями. Чтобы их отличить, как мы уже упоминали, прежде всего необходимо обратить внимание на их содержание. В косвенных дополнениях важнее предмет, предметное содержание, а в местенаречиях важнее место, пространственное содержание. При объяснении наречий причины и цели прежде всего необходимо обращать внимание на их содержание, средства выражения, а затем на вопрос. Как известно, существительные, сочетающиеся с, являются средством выражения как стиливо-движительной наречия, так и опосредованной полноты. Если существительное конкретное, то оно является опосредованной завершенностью, если абстрактное, то оно является наречием образа действия. Необходимо донести до учащихся такие важные нюансы, чтобы отличать члены предложения друг от друга.

Summary

Teaching sentence members is one of the most important and important issues of syntax. As mentioned, this subject is taught to students from the third grade. Already in the third grade, students receive superficial information about the secondary members of the sentence, their questions. In the IV class, the information they learn expands even more. When teaching sentence members, it is necessary to pay attention to their content first. We face a number of problems while teaching sentence members. These problems occur mostly when teaching adverbs of place with some mediated complements. In order to distinguish them, as we mentioned, first of all, it is necessary to pay attention to their content. In indirect complements, the object, object content is more important, and in place adverbs, the place, spatial content is more important. When explaining the adverbs of reason and purpose, first of all, it is necessary to pay attention to their content, means of expression, and then to the question. As we know, nouns to be combined with are a means of expression of both style-movement adverbial and mediated completeness. If the noun is concrete, it is a mediated completeness, if it is abstract, it is an adverb of manner-action. It is necessary to convey such important nuances to the students in order to distinguish the members of the sentence from each other.

RƏYÇİ: dos. S.Abbasova

Lalə Rüstəm qızı Xəlilzadə⁴²

ƏRƏB DİLİNDƏ SİYASİ İSTİARƏLƏRİN İFADƏ FORMALARI

Giriş. Diplomatikanın dili müəyyən bir dövlətin beynəlxalq müstəvidə digər dövlətlərlə danışdığı dildir. Dövlətin siması diplomatik sənədlərin dili ilə mühakimə olunur. Digər fəaliyyət sahələri kimi diplomatikanın da öz dili, öz terminologiyası vardır. Diplomatik mətnlərin materialı göstərir ki, onlar müxtəlif sahələrin terminologiyasından istifadə ilə xarakterizə olunur; mülahizə və dəqiqlik üçün səciyyəvi olan müxtəlif vasitələrlə ötürülən müxtəlif məlumatların mövcudluğu, atributiv konstruksiyalar və ifadələrin sıxılmasının digər üsulları (iştirak konstruksiyaları, məsdər konstruksiyalar); nominal ifadə; sadə və müşahidə olunan mürəkkəb cümlələr üstünlük təşkil edir [1].

Dünyanın ən qədim və ən çox danışılan dillərindən biri olan ərəb dili ərəb dünyasının mədəniyyətində, tarixində və siyasətində mühüm rol oynayır. Bu dil, ərəb İslam ənənəsinin əsas elementini təmsil etmək, eyni zamanda bir çox ölkədə rəsmi dil olmaqla yanaşı, həm də Birləşmiş Millətlər Təşkilatının (BMT) altı rəsmi dilindən biridir. Ərəb dili ingilis, fransız, ispan, çin və rus dilləri ilə birlikdə BMT-nin bütün rəsmi sənədlərində və kommunikasiyalarında rəsmi dil kimi istifadə olunur. Ərəb dili bir tərəfdən zəngin tarixə və zəngin mədəni ənənəyə malikdir, digər tərəfdən dinamik inkişaf edir və müasir reallıqlara uyğunlaşır. Dəyişən siyasi, sosial, iqtisadi və texnoloji tələblərə uyğun olaraq daim dəyişikliklərə və yenilənmələrə məruz qalan bu prosesdə ərəb dilinin terminologiyası mühüm rol oynayır [2].

Ərəb dilinin siyasi terminologiyasının əsas cəhətləri onun zəngin mədəni irsini, eləcə də ərəb dünyasındakı müasir siyasi reallıqları əks etdirir. Onlardan bəzilərinə aşağıdakı kimi sıralamaq olar:

Tarixi kontekst: Ərəb dilində bir çox siyasi terminlərin kökləri ərəb dünyasının tarixi hadisələri və ənənələrinə malikdir. Məsələn, hökumət formaları ilə bağlı terminlərin İslam və ərəb tarixində tarixi analogiyaları ola bilər.

Dini aspektlər: İslam ərəb ölkələrinin siyasi həyatında mühüm rol oynayır, ona görə də bir çox siyasi terminlər dini və ya islami məzmun daşıya bilər. Məsələn, şəriət (İslam hüququ) termini siyasi diskursda tez-tez istifadə olunur.

Müasir siyasi reallıqlar: Ərəb dilinin siyasi terminologiyası həm də müasir siyasi institut və prosesləri əks etdirir. Məsələn, demokratiya, seçkilər, hökumət və parlament terminləri müasir siyasi sistemləri və prosedurları təsvir etmək üçün istifadə olunur.

Çoxdilli Təsir: Ərəb dili müxtəlif tarixi dövrlərdə fars, türk, fransız və ingilis kimi digər dillərin təsirinə məruz qalmışdır. Bu, siyasi terminologiyada öz əksini tapır, burada bəzi terminlər başqa dillərdən götürülə bilər.

Mədəni xüsusiyyətlər: Ərəb siyasi terminologiyası ərəb cəmiyyətinin mədəni xüsusiyyətlərini və dəyərlərini də əks etdirə bilər. Məsələn, şərəf, qonaqpərvərlik və ailə ilə bağlı terminlər siyasi diskursda mühüm rol oynaya bilər [3].

Əsas hissə. Siyasi terminlər siyasi sistemlərin, ideologiyaların və ictimai hərəkətlərin təkamülünü əks etdirən geniş tarixə malikdir. Siyasi terminlərin tarixi zəngin və maraqlıdır. Müxtəlif xalqların ictimai-siyasi sistemlərinin, ideologiyalarının və mədəniyyətlərinin təkamülünü əks etdirən bir çox terminlərin kökləri qədim yunan və latın mənşəlidir. Məsələn, "demokratiya" (ديمقراطية) yunan dilindən "δημοκρατία", "xalqın hökmranlığı" və ya "respublika" (جمهورية) latınca "res publica"-dan tərcümədə "respublika", "ictimai işlər" mənalarını verir.

Siyasi terminlər çox vaxt ideoloji fərqləri və hakimiyyət mübarizələrini əks etdirir. Məsələn, "mühafizəkarlıq" (التحفظ) termini ənənəvi dəyərləri və institutları qorumaq istəyini, "proqressivizm" (التقدمية) isə dəyişiklik və sosial tərəqqi arzusunun əks etdirir. Bu gün bir çox siyasi terminlər şərhə və müzakirələrə məruz qalır və onların mənaları müxtəlif mədəni və siyasi kontekstlərdə dəyişə bilər [4].

Siyasi terminlər ümumiyyətlə siyasət kontekstində siyasi sistemləri, prosesləri və insan davranışını öyrənən siyasət elmində istifadə olunan anlayışlara aiddir. Bu terminlər cəmiyyətdəki siyasi həyatın müxtəlif aspektlərini təhlil etmək və anlamaq, alimlərə, politoloqlara və ictimai xadimlərə nəzəriyyələri inkişaf etdirməyə, proqnozlar verməyə və siyasi qərarlar qəbul etməyə kömək etmək üçün istifadə olunur. Siyasi terminlər aşağıdakı kateqoriyalara bölünür [1]:

Siyasi sistem: Dövlətin təşkili və fəaliyyəti, o cümlədən onun təsisatları, qanunları, siyasi partiyaları və prosesləri daxildir. Ərəb dilində bu kateqoriyaya aid terminləri aşağıdakı kimi sıralamaq olar:

الديمقراطية (əl-dimuqratiyyə) – demokratiya

التوازن السلطات (əl-təvazun əl-sultat) – səlahiyyət bölgüsü

التعددية الحزبية (əl-ta'addidiyyə əl-hizbiyyə) - çoxpartiyalılıq

الحريات السياسية (əl-hürriyyat əl-siyasiyyə) – siyasi azadlıq

المجتمع المدني (əl-muctəma' əl-mədəni) – vətəndaş cəmiyyəti

الثورة (əl-saura) - inqilab

الاستقلالية القضائية (əl-istiqlaliyyə əl-qəda'iyyə) - məhkəmə azadlığı

الإصلاح السياسي (əl-islax əl-siyasi) - siyasi islahatlar

النظام الفدرالي (əl-nizam əl-fidrali) – federal sistem

التسامح السياسي (əl-təsamuh) – siyasi tolerantlıq

الشورى (əl-şura) - məsləhət şurası

⁴² Bakı Dövlət Universiteti, Şərqişnaşlıq fakültəsi, magistrant. E-mail ünvanı - xalilzadelala@gmail.com

الانتماء الحزبي (əl-intima' əl-hizbi) - partiya mənsubiyyəti
 العملية الانتخابية (əl- 'əməliyyə əl-intixabiyyə) - seçki prosesi

Siyasi mədəniyyət: Cəmiyyətin siyasi həyatını səciyyələndirən ortaq inanclar, dəyərlər, normalar və davranış praktikalarının məcmusudur. Ərəb dilində siyasi mədəniyyətə dair terminlərin bəzi nümunələri aşağıda göstərilənlərdir [6]:

الثقافة السياسية (əl-səqafə əl-siyasiyyə) – siyasi mədəniyyət
 التشاركية (əl-təşarikiyyə) - iştirak
 الوعي السياسي (əl-va' i əl-siyasi) - siyasi maarifləndirmə
 الحوار العام (əl-hivar əl- 'amm) - ictimai dialoq
 حقوق المواطنة (huquq əl-muvatinə) – vətəndaş hüququ
 المشاركة السياسية (əl-muşarəkə əl-siyasiyyə) – siyasi iştirak
 الشفافية السياسية (əl-şəfafiyyə əl-siyasiyyə) - siyasi şəffaflıq
 التسامح السياسي (əl-təsamuh əl-siyasi) – siyasi tolerantlıq
 الاحترام المتبادل (əl-ihitram əl-mutəbadil) - qarşılıqlı hörmət
 التنوع السياسي (əl-tənəvvu' əl-siyasi) - siyasi müxtəliflik

Siyasi ideologiya: Siyasi fəaliyyətin əsaslandığı məqsədləri, idealları və prinsipləri, o cümlədən sol, sağ və mərkəz ideologiyalarını müəyyən edən inanc sistemi nəzərdə tutulur. Siyasi ideologiyaya dair istiarələrin ərəb dilində təzahürü aşağıdakılardır:

الأيدولوجية السياسية (əl-idiyuluciyyə əl-siyasiyyə) – siyasi ideologiya
 الشيوعية (əl-şuyu' iyyə) - kommunizm
 الرأسمالية (əl-ra'smalıyyə) - kapitalizm
 الاشتراكية (əl-iştirakiyyə) - sosializm
 الليبرالية (əl-libiraliyyə) - liberalizm
 القومية (əl-qaumiyyə) – milliyyətçilik
 الفاشية (əl-faşiyyə) - faşizm
 الماركسية (əl-marksiiyyə) - marksizim
 الإسلامية (əl-islamiyyə) - İslamçılıq
 العلمانية (əl- 'ulmaniyyə) - dünyəvilik

Dövlətçilik: Dövlətin siyasi hakimiyyətinin və suverenliyinin vəziyyəti, özünüidarə və ərazi məkanına nəzarət etmək qabiliyyətini əhatə edir. Ərəb dilində dövlətçiliyə aid terminlər aşağıdakılardır [7]:

السيادة (əl-siyadə) - suverenlik
 المؤسسات الولية (əl-mu' əssəsət əl-dauliyyə) – hökumət qurumları
 الحكومة المركزية (əl-hukumə əl-mərkəziyyə) - mərkəzi hökumət
 التقسيم الإداري (əl-təqsim əl-idari) - inzibati bölgü
 الحكم الذاتي (əl-hukm əl-zəti) - muxtariyyət
 القانون الدستوري (əl-qanun əl-dusturi) - konstitusiya qanunu
 التشريعات المحلية (əl-taşri'ət əl-məhəlliyyə) - yerli qanunvericilik
 المواطنة (əl-muvatinə) – vətəndaşlıq
 السلامة الوطنية (əl-sələmə əl-vataniyyə) – milli təhlükəsizlik

Siyasi elita: Əksər hallarda status, resurs və ya ləyaqətlərinə əsaslanan siyasi sistemdə əhəmiyyətli təsir və gücə malik olan insan qrupudur. Ərəb dilində siyasi elitaya aid terminlər aşağıda kimi sıralanıb:

النخبة السياسية (əl-nüxbə əl-siyasiyyə) – siyasi elita
 الطبقة الحاكمة (əl-tabaqa əl-hakimə) - hakim sinif
 الأستقراطية السياسية (əl-aristiqratiyyə əl-siyasiyyə) - siyasi aristokratiya
 الطبقة السياسية الحاكمة (əl-tabaqa əl-siyasiyyə əl-hakimə) - hakim siyasi sinif
 الطبقة السياسية الهيمنة (əl-tabaqa əl-siyasiyyə əl-himnə) - siyasi sinfin dominantlığı
 القادة السياسيون (əl-qadət əl-siyasiyyun) – siyasi liderlər
 الحاكمون (əl-hakimun) – idarəçilər
 الشخصيات السياسية (əl-şaxsiyyət əl-siyasiyyə) – siyasi şəxsiyyətlər
 العلماء السياسيون (əl- 'ulmə' əl-siyasiyyun) – siyasi alimlər
 القيادة السياسية (əl-qiyyə əl-siyasiyyə) – siyasi rəhbərlik
 النخبة الحاكمة (əl-nüxbə əl-hakimə) - hakim elita

Bu sözlər siyasi sferanın əsas anlayışlarını ifadə edir və ərəb siyasi diskursunda işlənən müxtəlif termin və ifadələrin formalaşması üçün əsasdır. Bir çox terminlər yeni mənə yaratmaq üçün bir neçə kök və ya sözləri birləşdirərək yaranan mürəkkəb sözlər ola bilər. Məsələn, "الديمقراطية" (əd-dimuqratiyyə) "xalq" və ya "millət" mənasını verən "دمق" (d-m-q) kökündən və ismə işarə edən "ية" (-iyyə) şəkilçisindən ibarətdir. Bu halda isim mücərrəd anlayış formalaşdırır [5].

Əsrlər boyu siyasi terminlər yeni mənalar qazanmış, bəzən kontekstdən və zamandan asılı olaraq dəyişmişdir. Məsələn, "liberalizm" termini əvvəlcə vətəndaş azadlıqlarının qorunması və dövlətin gücünün məhdudlaşdırılması ilə bağlı idisə, lakin zaman keçdikcə mənaları və şərhləri genişlənərək iqtisadi liberalizm və sosial liberalizmi əhatə etmişdir [4].

Nəticə. XIX-XX əsrlərdə əksər hökumətlərdə digər dövlətlərlə rəsmi münasibətlərdə öz ana dilindən istifadə

etmək tendensiyası meydana gəlmişdir. Diplomatik terminologiyanın inkişafına öncə latın dili, sonra isə fransız dili böyük təsir göstərmişdir. XX əsrdə beynəlxalq dil olaraq ingilis dili bu sahənin terminologiyasının inkişafına müəyyən təsir göstərməyə başlamışdır. Hazırda dünyada diplomatiya sahəsində istifadə olunan terminlərin əksəriyyəti bu dillərdən lüğətə daxil olan sözlərdir. Məsələn diplomat, persona grata/non grata, modus və s. [5].

Siyasi istiarələr, adətən siyasətlə birbaşa əlaqəsi olmayan digər hadisələri və ya situasiyaları təsvir etmək və ya izah etmək üçün siyasi sferaya aid təsvirlərin, simvolların və ya konsepsiyaların istifadəsidir. Məsələn, “siyasi oyunlar oynamaq” ifadəsi bəzi məqsədlərə çatmaq üçün manipulyasiya, taktika və ya intriqa ilə məşğul olmaq deməkdir, lakin siyasi kontekstdə olması şərt deyil. Siyasi metafora insanlara siyasətlə bağlı mürəkkəb və ya mücərrəd anlayışları siyasi fəaliyyətdən daha tanış və ya konkret obrazlarla əlaqələndirərək daha yaxşı başa düşməyə imkan verir [8].

İstifadə edilmiş ədəbiyyat

[1] جامعة البترا، إدر ك قرأ اليوم الصحف السياسية لمعاني المصطلحات السياسية المستخدمة في المقال الصحفي، 2015

[2] معهد البحرين للتنمية السياسية، د. ياسر العلوي المدير التنفيذي معهد البحرين للتنمية السياسية

معجم المصطلحات السياسية، بحرين، 2014

[3] Translating Metaphorical Expressions in Political Discourse: A Comparative Conceptual Study (English – Arabic). Əl-Rifai, İraq, 2018, 151 s.

[4] Sentiment analysis in Arabic: A review of the literature, Egypt, 2018.

[5] А.Ю.Крылов, Метонимические средства выражения эмоций в речи арабов, Москва

[6] Alwan Hussain, Political Arabic Articles Orientation Using Rough Set Theory with Sentiment Lexicon, 2021

[7] <https://arabic.rt.com/society/903333/مصطلحات-سياسية-متداولة-لا-تعرّف-معناها-المصطلح-السياسي-وظلال-المعنى/>

[8] <https://www.aljazeera.net/culture/2018/3/20/المصطلح-السياسي-وظلال-المعنى/>

Açar sözlər: Ərəb dili, siyasi, istiarə, terminologiya, diplomatiya,

Ключевые слова: Арабский язык, политика, метафора, терминология, дипломатия

بالعربية: العربية، سياسية، إستعار، مصطلحات، دبلوماسية

Ərəb dilində siyasi istiarələrin ifadə formaları

Xülasə

Məqalədə ərəb dilinin terminologiyasının əsas cəhətləri, onun xüsusiyyətləri, habelə ərəb cəmiyyətində siyasi terminlərin təkamülü və istifadəsinə siyasi və mədəni amillərin təsiri araşdırılıb. Giriş hissədə diplomatiyanın dili, zəngin tarix və mədəni ənənəyə malik olan ərəb dilinin dinamik inkişafı və müasir reallıqlara uyğunlaşmasının müəyyən sahələrdə təzahürü, əsas hissədə ərəb dilində siyasi istiarələr və onların ərəb dilində ifadə formaları, onun quruluşu və xüsusiyyətləri, həmçinin terminologiyanın formalaşmasının ümumi prinsipləri araşdırılıb.

Bu işin məqsədi ərəb dilinin terminologiyasını siyasi sfera kontekstində öyrənmək və təhlil etməkdir. Müasir ərəb nitqində siyasi terminlərə, onların semantikasına, istifadəsinə və təkamülünə xüsusi diqqət yetirilir. Bu tədqiqat təkcə akademik deyil, həm də praktik əhəmiyyətə malikdir, çünki ərəb dilində siyasi terminologiyayı anlamaq ərəb dünyasında effektiv ünsiyyət, siyasi təhlil, beynəlxalq əlaqələr və təhsil üçün zəruridir.

Формы выражения политических метафор в арабском языке

Резюме

В статье рассматриваются основные аспекты терминологии арабского языка, ее особенности, а также влияние политических и культурных факторов на эволюцию и использование политических терминов в арабском обществе. Во вводной части рассматривается язык дипломатии, динамичное развитие арабского языка, имеющего богатую историю и культурную традицию, и проявление его адаптации к современным реалиям на важных направлениях, в основной части - рассматриваются политические метафоры и их формы выражения в арабском языке, его структура и особенности, а также общие принципы формирования терминологии.

Целью данной работы является изучение и анализ терминологии арабского языка в контексте политической сферы. Особое внимание уделено политическим терминам, их семантике, использованию и эволюции в современной арабской речи. Это исследование имеет не только академическое, но и практическое значение, поскольку понимание политической терминологии на арабском языке необходимо для эффективного общения, политического анализа, международных отношений и образования в арабском мире.

صيغ التعبير عن الاستعارات السياسية في اللغة العربية

ملخص

يناقش المقال الجوانب الرئيسية لمصطلحات اللغة العربية، وسماتها، وكذلك تأثير العوامل السياسية والثقافية في تطور واستخدام المصطلحات السياسية في المجتمع العربي. يتناول الجزء التمهيدي لغة الدبلوماسية، والتطور الديناميكي للغة العربية ذات التاريخ الغني والتقاليد الثقافية، ومظهر تكيفها مع الواقع الحديث في مجالات مهمة، وبحث الجزء الرئيسي أشكال التعبير في اللغة العربية في الاستعارات السياسية في اللغة العربية وبحث في تأثيرها، وبنيتها وخصائصها، الغرض من هذا العمل هو دراسة وتحليل مصطلحات اللغة العربية في سياق المجال السياسي. ويولى بالإضافة إلى المبادئ العامة لتكوين المصطلحات اهتمام خاص للمصطلحات السياسية ودلالاتها واستخدامها وتطورها في الخطاب العربي الحديث. ليست لهذه الدراسة أهمية أكاديمية فحسب، بل لها أهمية عملية أيضاً، حيث إن فهم المصطلحات السياسية باللغة العربية أمر ضروري للتواصل الفعال والتحليل السياسي والعلاقات الدولية والتعليم في العالم العربي.

Məqaləyə rəy verən: Bakı Dövlət Universitetinin Şərqsünəşliq fakültəsinin Ərəb filologiyası kafedrasının müdiri, Vüqar Aydın oğlu Qaradağlı.

Aytac Niyaməddin qızı Əliyeva ⁴³
ƏRƏB DİLİNDƏ ƏSL ZƏRFLƏR HAQQINDA

Uzun əsrlər boyu ayrı-ayrı qəbilələr halında Ərəbistan yarımadasının müxtəlif ərazilərində məskunlaşmış ərəblər tarixin islamaqədərki dövründə “cahiliyyət” adlanan bir zaman çərçivəsində özlərinin adət ənənələrini qorumuş və söz sənətinə verdikləri dəyər baxımından “bəlağət sahibləri” kimi tanınmışlar. Əsl peşələri səhra həyatının imkan verdiyi qədər dəvə, qoyun və keçi saxlamaq olan ərəblər eyni zamanda bir-biriləri ilə qəbilələrarası müharibələr aparmaqla həyatlarına davam edirdilər.

Təbiət baxımından zəngin olmayan ərazilərdə məskunlaşmış ərəblər söz sənətinə verdikləri dəyər, az sözlə geniş mənalar ifadə etmək qabiliyyətinə malik olduqları üçün geniş lövhələr yaratmaqla qonşu xalqların qibtə edəcəkləri bədii sənət nümunələri yaratmağa nail olmuşlar.

Lakin ərəblərin dünyanın mədəni xalqları sırasına qatılmağa səbəb olmuş ən mühüm cəhət Qurani-Kərimin ərəb dilində nazil olması ilə əlaqədar olmuşdur. Məhz Allah kəlamının mənə çalarlarını anlamaq, onun mətninin xətalardan qorunması məqsədilə yaranmış ərəb dilçilik elmi ərəb kəlmələrini üç mühüm qrupa – isim, fel və ədatlara bölərək bu dilin digər kateqoriyalarını müəyyənləşdirmişlər. Məqalədə bəhs etməyə çalışdığımız “zərf” mövzusu da həmin bölgünün sonuncu qismi olan ədatlar bəhsinə aid edilmişdir.

Ümumi dilçilikdə zərf iş və hərəkətin əlamətini, keyfiyyətini, zaman, məkan və miqdarını bildirən nitq hissəsi olaraq tədqiq olunur (1, 104). Bundan əlavə, zərflər adlara bənzədirsə də, hala, şəkə və kəmiyyətə görə dəyişmədikləri üçün onlardan fərqləndirilərək köməkçi nitq hissələrinə aid edilir. Türk dillərində, o cümlədən Azərbaycan dilində də zərf kateqoriyası sözün cümlə daxilində daşdığı sintaktik vəzifəsinə, semantikasına və ya semantik morfoloji xüsusiyyətlərinə əsaslanmaqla tədqiq olunur.

Qeyd etmək lazımdır ki, sintaktik prinsipinə görə feldən əvvəl gələn bütün sifətlər cümlədə işlənmə yerindən asılı olaraq həm də zərflərdir (2, 75).

Zərf cümlədə zərflik kimi çıxış edir. Bütün zərflər cümlədə zərflik kimi sıxış etdikləri halda, zərflilər ən çox zərflə ifadə edilməklə yanaşı, həm də əvəzlik, say, sifət, isim və s. sözlərlə ifadə olunur.

Qeyd etmək lazımdır ki, formalar ərəb dilində çox geniş şəkildə yayılmışdır. ərəb dilində zərflərə gəlincə, onlar sabit modelləri olmayan və leksik mənaları çox zaman yalnız nitq şəraitində dəqiqləşdirilən köməkçi nitq hissələri hesab olunur (5, 103). Alimlər ərəb dilində zərfləri “مفعول فيه” (məfulun fihi) adı altında vermiş və onların ikiyə - zaman və məkan zərflərinə bölündüyünü təsbit etmişlər (8, 217). Zərflər zaman və yaxud məkan ifadə edən isimlərdən düzəlir ki, bunlar da “mənsub hal”, yəni təsirlilik hal əlamətlərini qəbul edir. Lakin elə zərflər də vardır ki, bunların hal əlaməti dəyişməz qalır ki, bu cür zərflər “məbni zərflər”, yəni sonu “hərəkə” və ya “sukun” baxımından dəyişməyən zərflər hesab olunur. Həm zaman, həm də məkan zərfləri qeyri-müəyyən və məhdud olmaqla iki yerə bölünür. Bundan əlavə, zərflər quruluş baxımından da əsil və düzəltmə olmaq etibarilə iki qrupa ayrılır.

Qeyd etmək lazımdır ki, yaranmasında heç bir “cərr hərfinin” (ön qoşmanın) iştirak etmədiyi zərflər, haqlı olaraq “əsl zərflər” adlanır (9, 48). Əsl zərflər aşağıdakılardan ibarətdir:

a). Yer zərfləri

1. “هنا” yer zərfinin mənaları:

“هنا” yer zərfi yerinə görə “bura, buraya, burada” mənalarından birini bildirir:

“دَعَوْتُهُ هُنَا” – Onu buraya çağırıdım.

2. “هناك” yer zərfinin mənaları:

“هناك” yer zərfi yerinə görə “ora, oraya, orada” mənalarından birini bildirir:

“اَتَيْتُ مَعَهُ هُنَاكَ” – Onunla oraya getdim.

3. “ههنا” və ya “ههنا” yer zərflərinin mənaları:

“ههنا” və ya “ههنا” yer zərfləri yerinə görə “ora, orada, hara, haraya, hansı istiqamətə” mənalarından birini

bildirir:

“وَأَرْزَلْنَا تَمَّ الْأَخْرَيْنِ”

“O biriləri (Firon əhlini) də ora yaxınlaşdırıdıq.” (Əş-Şüəra: 64)

“وَإِذَا رَأَيْتَ تَمَّ رَأَيْتَ نَعِيمًا وَمُلْكًا كَبِيرًا”

“(Orada) hara baxsan, nemət və böyük bir mülk görərsən.” (Əl-İnsan: 20)

4. “ههنا” yer zərfinin mənaları:

“ههنا” yer zərfi yerinə görə “hara, harada, haraya” mənalarından birini bildirir:

“إِلَى أَيْنَ أَتَيْتَ؟” – Sən hara gedirsən?

5. “ههنا” yer zərfinin mənaları:

Yerinə görə “yanından, tərəfindən, dərğahından” mənalarından birini ifadə edən “ههنا” zərfi adətən, “ههنا” ön qoşması ilə işlədilir:

“الر كِتَابٌ أَحْكَمْتُ آيَاتُهُ تَمَّ فَصَّلْتُ مِنْ لَدُنْ حَكِيمٍ خَبِيرٍ”

“Əlif, Lam, Ra! Bu, ayələri hikmət sahibi, (hər şeydən) aqah olan (Allah) tərəfindən təsbit olunmuş, sonra da müfəssəl izah edilmiş bir Kitabdır ki,” (Hud: 1)

6. “ههنا” yer zərfinin mənaları:

⁴³ BDU-nun Ərəb filologiyası kafedrasının magistrantı eliyevaaytac37@gmail.com

Yerinə görə “harada, haradan, haraya, nə zaman” mənalardan birini ifadə edən “حَيْثُ” zərfi haqqında bir çox dilçilər özlərinin ciddi mülahizələrini irəli sürmüşlər. Məşhur ərəb filoloqu Əl-Əxfəş isə bunun zaman zərfi olduğu iddiasını irəli sürmüşdür (6, 71). O, iddiasını klassik ərəb şeirindən nümunələrlə sübuta yetirməyə çalışsa da, Əl-Farisi bunun yer zərfi olduğunu təkidlə vurğulamış və bu məqsədlə Qurani-Kərimin aşağıdakı ayəsini dəlil olaraq gətirmişdir:

“وَإِذَا جَاءَهُمْ آيَةٌ قَالُوا لَنْ نُؤْمِنَ حَتَّى نُؤْتَىٰ مِثْلَ مَا أُوتِيَ رُسُلُ اللَّهِ اللَّهُ أَعْلَمُ حَيْثُ يَجْعَلُ رِسَالَتَهُ سَيُصِيبُ الَّذِينَ أَجْرَمُوا صَغَارٌ عِنْدَ اللَّهِ وَعَذَابٌ شَدِيدٌ بِمَا كَانُوا يَمْكُرُونَ”

“Onlara bir ayə gəldiyi zaman: “Allahın peyğəmbərlərinə verildiyinin (nübüvvətin, möcüzələrin) misli bizə verilməyincə biz iman gətirməyəcəyik!” – deyərlər. Allah peyğəmbərliyi hara (kimə) göndərəcəyini Özü daha yaxşı bilir. Günahkarlar Allahın hüzurunda etdikləri məklərə görə zillətə və şiddətli əzaba düçar olacaqlar!” (Əl-Ənam: 124).

7. İnkarı gücləndirən “فَطَّ” zərfinin mənalari:

“Heç, heç cür, heç bir vəchlə, əslə” mənalardan birini ifadə edən bu zərf keçmiş zamanın qəti inkarını ifadə edir. Daha dəqiq ifadə edərək deyə bilərik ki, bu zərf keçmiş zamanın inkarını gücləndirməyə xidmət edir. Dilçilər zərfin kökünü “فَطَّ” felindən aldığı iddiası ilə çıxış edərək “مَا فَعَلْتُهُ فَطَّ” cümləsinin şərhini bu cür verirlər:

“مَا فَعَلْتُهُ فِيمَا انْقَطَعَ مِنْ عُمْرِي” - Onu heç zaman etməmişəm.

“لَمْ أَفْعَلْ بِهَذِهِ الْكَلِمَةِ فَطَّ” - Mən bu sözü ağzıma belə gətirməmişəm.

Burada onu da qeyd etmək lazımdır ki, ifadənin “لَا أَفْعَلُهُ فَطَّ” şəklində işlədilməsi qrammatik qaydalara uyğun deyildir (7, 223). Belə ki, feilin özü indiki-gələcək zamanı ifadə etdiyi halda onunla birgə işlənmiş “فَطَّ” zərfi keçmiş zamanın inkarını bildirir.

8. “فَطَّ” zərfinin mənalari:

Bu zərf “yalnız, tək-cə” mənalardan birini ifadə edir.

“كَنتَ فِي مِصْرَ مَرَّةٍ وَاحِدَةً فَفَطَّ” – Misirdə yalnız bir-cə dəfə olmuşam.

9. “زَبَّ، لَعَلَّ، لَنْ” zərflərinin mənalari:

Hərəkətə münasibət ifadə edən “لَنْ” – “doğrudan da, həqiqətən”, “لَعَلَّ / عَلَّ” – “ola bilsin ki, bəlkə”, “زَبَّ” – “ola bilsin, bəlkə” və s. bu qəbildən olan modal zərflər:

“لَعَلَّ الضُّيُوفَ الْأَعْرَاءَ فِي الطَّرِيقِ حَيْثُ الْأَنْ” – Bəlkə də əziz qonaqlar hələ də yoldadırlar.

10. “قَدَّ” ədatı: Qeyd etmək lazımdır ki, “قَدَّ” ədatı keçmiş və indiki-gələcək zaman feilləri ilə işlənərək müəyyən mənalarda bildirir. Bu dil hissəciyi ədat kimi keçmiş zaman feilləri ilə işlədilərək hərəkətin həqiqətən baş verdiyini və artıq bitdiyini bildirir (4, 93). O, indiki-gələcək zaman feilləri ilə işlədildiyi hallarda isə, hərəkətin nadir hallarda baş verdiyini bildirir və bu hadisəyə az-az hallarda rast gəldiyinə və yaxud da hərəkətin daim və bəzən də ədat halını aldığına dəlilətdir:

“إِنَّهُ قَدْ غَادَرَ بَاكُو إِلَى مَوْسُكُو” – O artıq Bakıdan Moskvaya yola düşmüşdür.

“قَدْ يَسَافِرُ الطَّلَابُ إِلَى الْقَاهِرَةِ فِي الْأَسْبُوعِ الْقَادِمِ” – Ola bilsin ki, tələbələr gələn həftə Qahirəyə səfər etsinlər.

b) Sual bildirən zaman zərfləri

1. “أَيْنَ” – harada?

“وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَنْشُرَكُوا آيِنَ شَرَكَائِكُمْ الَّذِينَ كُنْتُمْ تَزْعُمُونَ”

“O gün (qiyamət günü) onların hamısını (bir yerə) toplayacaq, sonra (Allaha) şərik qoşanlara deyəcəyik: “(Tanrı olduqlarını) iddia etdiyiniz şərikləriniz (bütələriniz) haradadır?!” (Əl-Ənam: 22)

2. “مَتَى” – nə vaxt, nə zaman?

“مَتَى يَأْتِينَا إِلَى الْوَطَنِ؟” – Tələbələrimiz vətənə nə vaxt qayıdır?

3. “كَيْفَ” – necə?

“كَيْفَ كَتَبْنَا قُرْآنَ مَنْ قَبْلَ الطَّالِبِ فِي الصِّيفِ؟” – Tələbə tərəfindən yayda necə kitab oxunub?

4. “كَيْفَ” – necə?

“كَيْفَ نَقْتَرِبُ مِنَ النَّاسِ الْجَالِسِينَ أَمَامَ تِلْكَ الْعِمَارَةِ؟” – O binanın qarşısında oturan insanlara necə yaxınlaşa bilərik?

Qeyd etmək lazımdır ki, bu zərflərin bəziləri müxtəlif ön qoşmalarla da işlənə bilər. Məsələn: “إِلَى هُنَا” – buraya, “مِنْ أَيْنَ” – haradan? “إِلَى مَتَى” – nə vaxtadək?

İstifadə edilmiş ədəbiyyat

1. Axundov A.M. Dilçiliyə giriş. Bakı, 1993, 315 səh.
2. Məmmədəliyev V.M. Ərəb dilçiliyi. Bakı, 1998, 285 səh.
3. Mustafa Meral Çörçü. Sarf-Nahif-Edatlar. İstanbul, 2008, səh.
4. Mustafa Kurt. Arap Dilində Cəz Herfləri. İstanbul, 1995, 510 səh.
5. Гранде В.М. Введение в сравнительное изучение семитских языков. Москва, 1972, 680 стр.
6. Оруджова Л. Арабская грамматическая терминология. Баку, 1993, 290 стр.

7. ابن هشام، مغني اللبيب، بيروت، 1996، 610 هـ.

8. عباس حسن، النحو الوافي، تهران، 1999، في 4 مجلدات.

9. مصطفى الغلاييني، جامع الدروس العربية، القاهرة، 2004، في مجلدين.

Açar sözlər: zərf, zaman və məkan zərfləri, əsl və düzəltmə zərflər, inkarı gücləndirən zərflər, ərəb dilçilik elmi

Ключевые слова: наречие, наречия времени и пространства, действительные и пассивные наречия, наречия, усиливающие отрицание, арабское языкознание

Key words: adverb, adverbs of time and space, active and passive adverbs, adverbs that enhance negation, Arabic linguistics

Xülasə

Nitq hissələri dedikdə müəyyən qrammatik xüsusiyyətlərə görə qruplaşan bir qrup sözlər başa düşülür.

Azərbaycan və ərəb dillərində nitq hissələrinin təsnifatı fərqlidir. Belə ki, Azərbaycan dilində nitq hissələri əsas və köməkçi olmaqla 2 qrupa ayrıldığı halda, ərəb dilində isim feil və ədatlara bölünür. Və ədatlar bölməsinə daxil olan ayrı ayrılıqda bir neçə nitq hissəsi vardır. Məqalədə də bunlardan biri olan zərflər haqqında danışılmışdır. Burada zərflərin işlənmə şəraiti, növlərindən söz açılmış, hər bir kateqoriya üzrə nümunələr göstərilərək qeyd edilən fikirləri aydınlaşdırmağa çalışılmışdır. Ərəb dilində zərflər məkana və ya zamana dəlalət edən isimlərdir. Zərflər hallanan və hallanmayan olur. Hallanan zərflər adətən məkan və zaman bildirən isimlərdən düzəlir və həmişə mənsub (təsirlikdə) olur. Zaman və məkan bildirən isimlərin “zərf” adlanmasında əsas səbəb odur ki, zərfə qoyulan məktub zərfdən kənara çıxmadığı kimi hadisə qeyd olunan zaman və ya məkan çərçivəsində baş verir. Əsas nitq hissələrindən biri olan zərf istər leksik-qrammatik mənalarına, morfoloji əlamətlərinə, istərsə də sintaktik vəzifəsinə görə fərqli xüsusiyyətlərə malikdir. Lakin zərflərin leksik məna baxımından digər nitq hissələri ilə olan yaxınlığı onun sərhədlərinin dəqiqləşdirilməsində müəyyən təzadlar yaratmışdır. Bu hal zərflərin çoxşaxəli olmasından və leksik mənasına görə digər nitq hissələri ilə ortaqlıq təşkil etməsindən irəli gəlir. Sintaktik mövqeyindən asılı olaraq bir sıra nitq hissələri cümlədə eyni zamanda zərflik vəzifəsini də icra edə bilər. Bütün bu qeyd etdiyimiz faktlar zərflərin dilçilikdə geniş sahə tutmasına səbəb olmuşdur.

Истинные наречия на арабском языке

Резюме

Части речи означают группу слов, сгруппированных по определенным грамматическим признакам. Классификация частей речи в азербайджанском и арабском языках различна. Так, в азербайджанском языке части речи делятся на 2 группы – основную и вспомогательную, а в арабском языке существительные делятся на глаголы и наречия. А в раздел таможня входит несколько отдельных частей речи. Также в статье говорится об одном из них – наречиях. Здесь обсуждаются условия обработки и виды конвертов, показаны примеры каждой категории и делается попытка прояснить упомянутые идеи. Наречия в арабском языке – это существительные, обозначающие место или время. Наречия бывают с падежом и без падежа. Решающие наречия обычно образуются от существительных, обозначающих место и время, и всегда имеют подлежащее (изменение). Основная причина, по которой существительные, обозначающие время и пространство, называются «наречиями», заключается в том, что событие происходит в пределах указанного времени или пространства, так же как буква, стоящая в наречии, не выходит за пределы наречия. Наречие, являющееся одной из основных частей речи, имеет различные характеристики по своему лексико-грамматическому значению, морфологическим особенностям и синтаксической функции. Однако близость наречий к другим частям речи по лексическому значению создала определенные противоречия в определении ее границ. Такая ситуация обусловлена тем, что наречия многогранны и разделяют свое лексическое значение с другими частями речи. В зависимости от своего синтаксического положения несколько частей речи могут выполнять в предложении функцию наречия одновременно. Все эти упомянутые факты привели к тому, что наречия заняли широкую область в лингвистике.

True Adverbs in Arabic

Summary

Parts of speech mean a group of words grouped according to certain grammatical features. The classification of parts of speech in Azerbaijani and Arabic languages is different. Thus, in the Azerbaijani language, parts of speech are divided into 2 groups, main and auxiliary, while in Arabic, nouns are divided into verbs and adverbs. And there are several separate parts of speech included in the customs section. The article also talks about one of them, adverbs. Here, the working conditions and types of envelopes are discussed, examples of each category are shown, and an attempt is made to clarify the mentioned ideas. Adverbs in Arabic are nouns that refer to place or time. Adverbs are cased and uncased. Decisive adverbs are usually formed from nouns denoting place and time and are always subject (inflected). The main reason why nouns denoting time and space are called “adverbs” is that the event takes place within the specified time or space, just as the letter placed in the adverb does not go beyond the adverb. Adverb, which is one of the main parts of speech, has different characteristics according to its lexical-grammatical meaning, morphological features, and syntactic function. However, the proximity of adverbs to other parts of speech in terms of lexical meaning has created certain contradictions in defining its boundaries. This situation is due to the fact that adverbs are multifaceted and share their lexical meaning with other parts of speech. Depending on their syntactic position, a number of speech parts can perform the function of adverb in the sentence at the same time. All these mentioned facts have caused adverbs to occupy a wide area in linguistics.

RƏYÇİ: dos. N.Əfəndiyeva

LİŊVOPŊETİKANIN DİLÇİLİK SİSTEMİNDƏ YERİ VƏ MAHİYYƏTİ

Giriş. Məqalənin aktualığı onunla müəyyən edilir ki, bədii əsərlərin üslub xüsusiyyətləri ilə onun məzmununun əlaqəli tədqiqi hər zaman filologiya elminin mərkəzi vəzifələrindən biri olub və qalmaqdadır. Bədii mətnin linqvopoetik təhlili ədəbi əsərlərin belə mövqelərdən öyrənilməsi üsullarından biridir. Linqvopoetik təhlilin bu üsulu təhlil edilən bədii mətnlərin ümumi xassələrindən asılı olaraq daha da inkişaf etdirilməsini və aydınlaşdırılmasını tələb edir. Bu baxımdan linqvopoetik təhlil metodlarını tədqiq edən alimlərin fikirləri də çox aktualdır.

Elmi yeniliyi. Linqvopoetika elminin tədqiqat tarixinə qlobal səbiyyədə indiyə kimi baxılmamışdır. “Linqvopoetika” termini 1960-cı illərdə bədii ədəbiyyatda dil vahidlərinin öyrənilməsinə maraq fonunda yaranmışdır. Lakin müxtəlif elm adamları bu termini özünəməxsus şəkildə şərh edirlər. Məsələn, V.V.Vinoqradov onu bədii ədəbiyyatda dil elminin ekvivalenti kimi müəyyən etmişdirsə, V.P.Qriqoryev bədii ədəbiyyatın stilistikasını və struktur poetikasını linqvopoetika adlandırmışdır. Deməli, linqvopoetika bədii kontekstdə dil vahidlərinin əldə etdiyi estetik xassələri öyrənən filologiyanın sahələrindən biridir. Linqvopoetikanın vəzifəsi ədəbi əsərlərin qurulması üsullarını öyrənməkdir.

Əsas hissə. Bədii əsərlər müxtəlif mövqelərdən öyrənilə bilər: sırf məzmun baxımından, nəzəriyyə baxımından və ya əsərin formal və məzmun tərəflərinin vəhdəti nəzərə alınmaqla. B.V.Tomaşevskinin fikrincə, formal mətnlərin öyrənilməsinə iki əsas yanaşma vardır: tarixi və nəzəri yanaşma. “Tarixçi ədəbiyyatı öyrənərkən əsərin meydana çıxmasına hansı hadisələrin səbəb olduğunu, eyni illərdə meydana çıxan digər əsərlərlə necə əlaqəli olduğunu, başqalarına necə təsir etdiyini öyrənir, yəni hər bir əsəri öz mühitində araşdırır” [10, s. 8]. Onun fikirlərinə əsaslanaraq qeyd edə bilərik ki, hər bir əsər, onu yaradan sosial mühitlə ayrılmaz şəkildə bağlı olan xüsusi tədqiqat obyektidir. Başqa bir yanaşma - nəzəri yanaşma da diqqətdən yayınmır. Bu yanaşma bizi “yalnız bədii əsər yaratmağın ümumi qanunauyğunluqlarının tətbiqi nəticəsində cəlb edir. Nəzəriyyəçi ədəbiyyata öz dövrünün müxtəlif ideyalarını yerinə yetirməyə qadir olan bir məharət növü, müəllifin öz ideyalarına nail olmaq yolları kimi baxır” [10, s. 9]. B.V.Tomaşevskinin bəhs etdiyi üsullara bədii və ya ədəbi cihazlar deyilir. Bədii texnikaları və onların oxucuya estetik təsirini (onların əhəmiyyətini və funksiyalarını) öyrənən elmə isə poetika deyilir.

Linqvopoetika ədəbi-bədii yaradıcılıq əsəri kimi bədii mətnin forma və məzmun vəhdətini öyrənir. Hər bir dilçilik sahəsində olduğu kimi, burda da müəyyən axsamalar özünü göstərirdi: “Sözün meydana çıxmasının poetik yaradıcılıq aktı kimi qavranılması və onun “daxili formasına” nüfuz etmək istəyi, onun ilkin poetik xüsusiyyətlərinin mürəkkəb aktuallaşması hallarını təsvir etmək, bir qədər silinmiş və sanki geri çəkilməmişdir” [5, s. 11]. Linqvopoetika ədəbi mətn tədqiqinin üçüncü səviyyəsi kimi qəbul edilir. Birinci səviyyədə tədqiq ümumi sistemli fənlərin əhatə dairəsinə daxil olan semantik səviyyədə təhlil, ikincisi, metasemiotik səviyyədə təhlil yolu ilə birbaşa əlaqəlidir. Ədəbi-bədii yaradıcılığın tədqiqində linqvistik stilistika mahiyyətə onun funksional və üslubi mahiyyətini araşdıran və onun tərkibindəki təsir funksiyasının elementlərini müəyyən edən ilk elm sahəsidir. Linqvopoetika sahəsinin meydana çıxmasının əsas səbəbi dil vahidlərinin müəyyən ideya-bədii məzmunun üzə çıxarılmasında rolunu qiymətləndirmək linqvostilistikanın səlahiyyətinə aid olmaması idi.

Bədii əsəri linqvopoetik təhlilə məruz qoyaraq tədqiqatçı əvvəlki iki mərhələdə müəyyən edilmiş dil faktları ilə fəaliyyət göstərir. Linqvopoetika ilə linqvostilistika arasındakı əsas fərq linqvopoetikanın şifahi-üslubi mənsubiyyət sferası ilə məhdudlaşmır (formal nöqtəyi-nəzərdən təsir funksiyasının elementlərinin rolunu açıqlayan hər hansı təhlil). “Linqvopoetika həm də linqvistik stilistikanın təsvir etdiyi dil vahidlərini məzmun yükü ilə bağlı dəyərləndirir, yəni onların qarşılıqlı təsirini müəyyən etmək, mətnin ideya-bədii xüsusiyyətlərini açmaq üçün məzmunundan formaya keçir” [6, s. 45].

Ayrı-ayrı mətnlərin linqvistik və poetik tədqiqinin mövcud ənənəsi əsasən akademik V.V. Vinoqradovun elmi əsərləri ilə bağlıdır. Şerbanın bu məsələ ilə bağlı fikirləri isə müəyyən qədər anti-tarixçiliklə səciyyələnirdi. O, linqvistik tədqiqatın bu üsulu ilə “bədii əsər sanki ədəbi qalereyanın tarixi çərçivəsindən çıxarılır, ədəbiyyat “muzeyindən” götürülür” deyirdi [1, s. 62]; B.V.Tomaşevski ilkin nəzəri mövqelərinin bütün dəqiqliyi ilə konkret mətnləri təhlil edərkən tarixi-mədəni şərhlərə meyl edirdi [9]; L. Spitzer mətni təhlil edərkən “filoloji çevrə” boyu irəliləyir və bu hərəkdə çox vaxt müəyyən nəticələr əldə edildiyini söyləyirdi. Lakin əsərin fərdi üslub xüsusiyyətini, ideyasını kəşf etmək, bütün mətnin linqvistik quruluşunun hüdudlarından kənara çıxana qədər şərhini çıxarmaq bir qayda olaraq linqvopoetik tədqiqatın əsas tələbinə - mətnin məzmununu bütün linqvistik və poetik xassələri ilə bağlı nəzərdən keçirmək tələbinə cavab vermir.

Müəyyən bir dil elementinin linqvopoetik əhəmiyyəti ilə bağlı mülahizələr alimlər tərəfindən ətraflı üslubi təhlil aparıldıqdan və müxtəlif tarixi-mədəni amillər nəzərə alındıqdan sonra ifadə edilmiş və çıxarılan nəticələrin çəkisi tədqiq olunan materialın xarakteri ilə təqdim edilmişdir. Akademik V.V.Vinoqradov linqvopoetika ilə bağlı əsas anlayışları dəqiq müəyyənləşdirmədiyinə və “bəzi mühüm anlayış və müddəaların əlavə aydınlaşdırılmasına əhəmiyyət vermədiyinə” görə dəfələrlə məzəmmət edilmişdir [8, s. 10] Onun haqqında deyirdilər ki, “çox sayda yazıya baxmayaraq, fikirlərini yetərinə dolğun və aydın şəkildə ifadə edə bilməyən mütəfəkkirlərdən biri idi. Onun elmi meditasiyasının özəllikləri, öz üslubu əsərlərin qavrayışını nəinki çətinləşdirir, hətta bəzən də düşüncələrinin dərinliyini dərk etməsinə mane olur, oxucunu onların səthində qoyur” [13, s. 331]. V.V.Vinoqradovun fikrincə, klassik

⁴⁴ BDU-nun Azərbaycan dilçiliyi kafedrasının doktorantı, zekamayilov6@gmail.com

bədii əsərlərin unikallığını şərtləndirdirmək üçün impressionizm və subyektivizm ittihamlarına yol vermədən estetik əhəmiyyətli linqvistik elementləri müəyyən etmək mümkün deyildir [4, s. 16].

Linqvopoetik təhlilin metodologiyası və bədii əsərlərin öyrənilməsinin bu növünün onların linqvostilisistik təsvirindən fərqi məsələlərini V.Y.Zadornova özünün doktorluq dissertasiyasında nəzərdən keçirir. Eyni zamanda, V.Y.Zadornova qeyd edir ki, "Mətnin mövcud linqvopoetik təhlilinin qanunauyğunluqlarını açmağa çalışan tədqiqatçı bir sıra çətinlikləri dəf etməlidir. Birincisi, təhlil metodlarının özündə böyük müxtəliflik diqqəti cəlb edir" (müəllif aşağıdakı müəlliflərin tədqiqatlarında tədqiq metodlarının heterogenliyinə istinad edir. L.V.Şerba əsərin dilinə və hecasına, ayrı-ayrı söz və birləşmələrə müraciət edirdisə, B.V.Tomaşevski üçün ən vacib olan tarixi-filoloji mühit idi). Tədqiqatçının yolunda ikinci əngəl kimi o "bədi əsərlərin sayı və müxtəlifliyi"ni görürdü [3, s. 70]. Beləliklə, V.Y.Zadornova görə, linqvistik və poetik tədqiqatın xüsusiyyətlərini dərk etməklə bağlı yaranan obyektiv çətinliklər bir çox nəzəri mövqelərin hələ də inkişaf və aydınlaşdırma tələb etdiyini etiraf edir.

A.A.Lipqart sübut etməyə çalışırdı ki, "bədi ədəbiyyatın linqvistik xüsusiyyətləri baxımından differensiallaşmamış yanaşmanı aradan qaldırmaq və linqvopoetik təhlildə bədii mətnlərin daxili xassələrindən asılı olaraq onu materiala tətbiq etmək lazımdır" [9, s. 502]. Bununla əlaqədar olaraq, o, bədii mətnədə istifadə olunan üslubi dil vahidlərini, onların funksiyalarını və müəyyən bir mənanın ötürülməsi üçün müqayisəli əhəmiyyəti məsələsini nəzərdən keçirmişdir" [8, s. 20].

Yuxarıda adları çəkilən tədqiqatlara baxmayaraq, "lingvopoetika" termininin istifadəsi hələ də "çoxmənalı" olaraq qalır və iki növ tədqiqatı təyin etməkdə istifadə edildiyi üçün xüsusi çətinliklərlə əlaqələndirilir. Onlardan birinin məqsədi konkret bədii qurğunun istifadəsinin tematik və üslub xüsusiyyətlərinin nədən ibarət olduğu barədə mümkün qədər dolğun mənzərəni yenidən yaratmaqdır. İkinci istiqamət müəyyən ideya-bədii məzmunun ötürülməsində və müəyyən estetik effektin yaradılmasında formal linqvistik elementlərin rolunu müəyyən etməyə yönəlmiş ayrıca bədii mətnin tədqiqindən bəhs edir. Bununla belə, hər iki yanaşma eyni prinsipə - mətnin həm formal, həm də substantiv tərəfinin nəzərə alınmasına əsaslandığından, onlar "lingvopoetika" termini ilə birləşir. Müvafiq olaraq bunlardan birincisi "bədi texnikanın linqvopoetikasi", ikincisi isə "bədi mətnin linqvopoetik tədqiqi (təhlili) adlanır" [7].

Linqvopoetik təhlilin yenidən nəzərdən keçirilməsi bizi linqvopoetikanın fənlərarası bir istiqamət kimi digər filoloji fənlərlə, xüsusən də dilçilik stilistikası və ədəbiyyatşünaslıq ilə əlaqəsinə fərqli nəzər salmağa məcbur edir. Linqvistik stilistika tədqiqatçıya materialın ilkin qiymətləndirilməsini təmin edir və linqvopoetik tədqiqata yararlı olan və ya olmayan bədii mətnləri ayırd etməyə imkan verir. Linqvopoetikanın tərifinə mətnin məzmun tərəfi də daxildir. Belə ki, onun öyrənilməsi müxtəlif filoloji mövqelərdən aparıla bilər. İstənilən tipoloji tədqiqatda nisbətən global, fragmentar olmayan material təhlil edilməlidir. Çünki təhlil edilən mətnlərin korpusu kifayət qədər təsir edici deyilsə, faktların taksonomik ümumiləşdirilməsinin doğruluğuna şübhələr yarana bilər. Müəyyən tipoloji tədqiqatları linqvopoetik baxımdan əhəmiyyətli hesab etmək üçün riayət olunması zəruri olan ikinci şərt, tədqiq olunan hadisənin müvafiq funksional-üslub statusunun əsaslandırılmasıdır. Yəni bədii mətnin linqvopoetikasi haqqında yalnız o zaman danışa bilərik ki, onun təsir funksiyasına aid olması sübuta yetirilsin və kifayət qədər çoxlu mətnlərdə onun istifadəsində müəyyən qanunauyğunluq olsun. A.A.Lipqart bu nəzəri prinsiplərin konkret materialın təhlilinə necə tətbiq oluna biləcəyini göstərdi: daha dəqiq desək, Şekspirin 18 pyesindən nümunə kimi götürülmüş "sifət + isim" kimi atributiv ifadələri tədqiq etdi. Bu tipli söz birləşmələrində sifətlər əksər hallarda müəyyən edilmiş ismə sırf informativ şəkildə aydınlıq gətirir, özü ilə incə fərqlər, nüanslar və məna çalarları, həm də əlavə ifadə müstəvisi yaradır. Bu ifadələrin substantiv komponenti də çox vaxt konnotativ olur və bunun sayəsində bir çox atributiv ifadələrin istifadəsi təsir funksiyasının həyata keçirilməsi ilə əlaqələndirilir və linqvopoetik yüklü hesab edilə bilər. Beləliklə, nəzərdən keçirilən vahidlərin belə funksional-üslubi statusu tədqiq olunan materialın qeyri-fraqmentarlığı ilə birləşərək atributiv frazaların linqvopoetikasını tipoloji mövqedən öyrənməyə imkan verir.

Maraqlıdır ki, əsər üzərində işləyən zaman A.A.Lipqart sadə təsnifatdan kənara çıxmağa və təsnifatın əsas parametrləri məsələsini daha yüksək səviyyədə həll etməyə nail olmuşdur. Bu parametrləri "forma / məzmun / funksiya" triadasından müəyyən edərkən o, həm formal komponenti (bu səviyyədə təsvir olunan vahidlər arasında bəzi kiçik fərqlərlə, əsas oxşarlıqlar müşahidə olunurdu), həm də sözlərin spesifik semantik xüsusiyyətlərini istisna etdi.

Nəticədə təsnifat iki meyarə görə - linqvopoetik əhəmiyyətindən (yəni özünü göstərən məzmun xassələrinin həcmindən) və atributiv ifadələrin linqvopoetik funksiyasından asılı olaraq aparılmışdır. Belə ki, atributiv söz birləşmələrinin yerinə yetirdiyi linqvopoetik funksiyadan asılı olaraq fərqləndirilməsi onların işlənməsinin ümumi konteksti ilə və bu konnotativ dil vahidlərinin linqvopoetik əhəmiyyətindəki fərqlərlə əlaqədar aparılır.

Linqvopoetik təhlildən əvvəl linqvostilisistik təhlil aparılır və bu təhlil zamanı "təsir funksiyasını həyata keçirən və... estetik effektin yaradılmasına töhfə verə bilən dil elementləri aşkar edilir" [7, s. 53]. Lakin elementin üslubi işarələnməsi onun linqvistik və poetik funksiyasının xarakteri haqqında heç nə demir: bunun üçün elementin mətnin ümumi məzmunu ilə əlaqəsini müəyyən etmək lazımdır [8, s. 62]. Beləliklə, söhbət əslində ondan gedir ki, əgər linqvostilisistik təhlil üslubi cəhətdən işarələnmiş elementlərin sadə "siyahısını" təqdim edərsə, linqvopoetik təhlil onları bu konkret mətnədə nisbi əhəmiyyətinə uyğun olaraq müəyyən bir iyerarxiyaya düzmək, onun ideoloji mahiyyətini aşkara çıxarmaq məqsədi daşıyır. Linqvopoetik təhlilin üsulları linqvopoetik müqayisə (yəni, onların hər birində müəyyən formal elementin rolunu müəyyən etmək üçün tematik, funksional və üslub baxımından oxşar mətnlərin müqayisəsi) və linqvopoetik təbəqələşmədir (yəni, "məsələ ilə bağlı olanların müəyyən edilməsi"). dizayn, leksik-qrammatik quruluş və layların, üslub xüsusiyyətləri ilə birləşmiş, sanki bir aqarda, vahid üslub dominant

ətrafında yazılmışdır” [10, s. 76]. (Qeyd etmək lazımdır ki, elementlərin nisbi əhəmiyyətinin onların müəyyən bir sistemdəki mövqeyindən asılı olması fikri digər tədqiqatçılar arasında da yaranmışdır. Məsələn, İsveç üslubu üzrə tədqiqatçı Peter Hallberq özünün “Ədəbiyyat nəzəriyyəsi və stilistika” kitabında qeyd edir. Rene Velek və Ostin Uorren məşhur “Ədəbiyyat nəzəriyyəsi” əsərində yeni bir ikilik təklif etdilər: materiallar / quruluş.

Linqvopoetika sahəsində maraqlı tədqiqatlar Y.V.Flyagina tərəfindən də aparılmışdır. Linqvopoetikadan “orijinal mətnin üslub xüsusiyyətlərinin yeni konseptual materiala bir növ fokuslanmış proyeksiyası” kimi danışarkən, o, öz tədqiqatına əsaslanaraq belə nəticəyə gəlir ki, fərdi üslubun linqvistik xüsusiyyətlərinin minimum toplusu mövcuddur.

Bütün yuxarıda sadaladığımız tədqiqatlardan da məlum oldu ki, linqvopoetika filologiyanın elə bir sahəsidir ki, onun daxilində bədii mətnə işlənən üslubi işarələnməmiş dil vahidləri müəyyən ideya-bədii məzmunun ötürülməsi və estetik effekt yaratmaq üçün onların funksiyaları və müqayisəli əhəmiyyəti məsələsi ilə bağlı nəzərdən keçirilir.

Mətnin linqvopoetik tədqiqi sadəcə olaraq müəyyən üslub vasitələri və linqvistik vasitələri müəyyən etməyə deyil, bədii əsərin göstərdiyi estetik təsirin izahına yönəlir. Linqvopoetik tədqiqatlar zamanı müəyyən linqvistik elementlərin hansı rol oynadığı aydın olur.

Linqvopoetik tədqiqat üsulları arasında bədii mətnin təbəqələşməsi mühüm yer tutur. Stratifikasiya dedikdə, “tərkibinə, bədii-obrazına, leksik-qrammatik quruluşuna və üslub xüsusiyyətlərinə görə vahid olan təbəqələrin eyni açarda, “vahid stilistik dominant ətrafında” yazılmış kimi müəyyən edilməsi başa düşülür.

Aydındır ki, bütün mətnlər tematik və stilistik heterogenliyə görə fərqlənməyəcək. İstər-istəməz bir neçə mövzu ehtiva edən bir çox əsərlər, ümumiyyətlə, vahid üslubda yazıla bilər, ona görə də belə mətnlərə münasibətdə həm formal, həm də məzmun xüsusiyyətləri nəzərə alınmaqla hər hansı linqvopoetik təbəqələşmədən söhbət gedə bilməz. Bu cür tematik və stilistik heterogenliyin olmaması mətnin mənfi xüsusiyyəti deyil: bir çox əsərlər az-çox vahid üslubda yazılır və oxuculara böyük estetik təsir göstərir. Bu heterogenliyin müşahidə olunmadığı mətnlərin əhəmiyyətini qiymətləndirməmək olmaz. Linqvopoetik təbəqələşmə metodu özlüyündə dəyərlə malikdir, çünki o bu və ya digər ədəbi-bədii yaradıcılıq əsərini daha yaxşı başa düşməyə, onda hər hansı bir əsərin mövcudluğunu görməyə imkan verir. Bununla yanaşı, metoddan müəllimin əsərinin bütövlükdə necə olduğu haqqında daha dolğun bir fikir yaratmaq üçün istifadə edilə bilər. Əgər onun yaradıcılığının bütün dövrü ərzində mətnə tematik və stilistik heterogenlik daim mövcuddursa və eyni zamanda mətnin təbəqələrə bölünməsi yollarında bəzi dəyişikliklər mümkündürsə, o zaman təbəqələrin bir təbəqə kimi istifadə edilməsindən danışmaq olar.

Nəticə. Linqvopoetika elminin tədqiqi tarixini araşdırarkən ayrı-ayrı alimlərin bu sahənin müxtəlif elmlərlə bağlı olduğu qənaətinə gəldiyini şahidi oluruq. Belə ki, tədqiqatçılar linqvopoetika elminə müxtəlif rəqərdən yanaşsalar da bu sahənin dilçiliyin bir şöbəsi olduğunu və bədii əsəri müxtəlif parametrlərdən təhlil edilərkən daha dərin dərk edildiyini irəli sürdülər. Onların fikrincə linqvopoetika mahiyyətə ədəbi-bədii yaradıcılıq əsərlərini təhlil edən, filoloji fənlərin anlayış və kateqoriyaları özünəməxsus konseptual müstəvidə istifadə edən fənlərə tədqiqat sahəsidir. Çünki bədii mətnin linqvopoetik tədqiqi mətnin ideya-bədii məzmununun çatdırılmasında və estetik effektin yaradılmasında üslubi işarələnməmiş dil vahidlərinin müqayisəli əhəmiyyətini və funksiyalarını müəyyən etməyə yönəlmişdir.

İstifadə edilmiş ədəbiyyat

1. Виноградов В.В. Избранные труды. О языке художественной прозы. -М., 1980. -360 с.
2. Задорнова В.Я. Словесно-художественного произведение на разных языках как предмет лингвопоэтического исследования. Дисс. . докт. филол. наук. -М., 1992. - 479 с.
3. Липгарт А.А. Лингвопоэтическое исследование художественного текста: теория и практика. Дисс. докт. филол. наук. - М., 1996. -656 с.
4. Липгарт А.А. Метаязык лингвистических исследований. // Терминоведение. 1994. - № 1. - С. 137-140
5. Липгарт А.А. Методы лингвопоэтического исследования. М., 1997. -220 с.
6. Липгарт А.А. О лингвопоэтическом анализе художественного текста // Студенческие научные доклады. Ч. III/ Лингвистика. М., 1992. - с. 3-8
7. Монтень М.Э. Опыт. -М., 1989. 429 с.
8. О принципах и методах лингвостилистического исследования / Под ред. О.С.Ахмановой. -М., 1966. 184 с.
9. Томашевский Б.В. Теория литературы (Поэтика). — М., 1925. 232 с.
10. Транквилл Гай Светоний. Жизнь двенадцати цезарей. М., 1987. -329 с.
11. Чаковская М.С. Взаимодействие стилей научной и художественной литературы. -М., 1985. 159 с.
12. Щерба Л.В. Избранные работы по языкознанию и фонетике. Т. 1. Л., 1958. -182 с.
13. Щерба Л.В. Современный русский литературный язык. М., 1974. -347 с.
14. Alexandrova O., Ter-Minasova S. English Syntax (Colligation, Collocation and Discourse). М. 1987. – 187 p.
15. Riffaterre M. Stylistic Context // Word. 1960. - № 16. - p. 207-218.
16. Riffaterre M. Describing Poetic Structures: Two Approaches to Baudelaire's "Les Chats" // Yale French Studies. 1966. - № 36/37. - P. 200242.
17. Roget P.M. The Thesaurus of English Words and Phrases. Lnd., -1993. -567 p.

Açar sözlər: linqvopoetika, tədqiqat tarixi, mahiyyət, təhlil, tədqiqat, metod, dilçilik, estetik təsir, dərin qatlar

Ключевые слова: лингвопоэтика, история исследования, сущность, анализ, исследование, метод, лингвистика, эстетический эффект, глубокие слои

Key words: linguopoetics, research history, essence, analysis, research, method, linguistics, aesthetic effect, deep layers

Xülasə

Məqalədə müxtəlif alimlərin linqvopoetika ilə əlaqədar elmi görüşləri, tədqiqatları nəzərdən keçirilmişdir. Belə ki, alimlərin ortaq qənaətinə görə linqvopoetikanı bədii kontekstdə dil vahidlərinin xassələrini öyrənən filologiyanın bir sahəsi kimi müəyyən etmək olar. Başqa sözlə desək, linqvopoetikanın predmeti bədii əsərdə istifadə olunan dil vasitələrinin məcmusudur ki, onun köməyi ilə yazıçı öz ideya-bədii konsepsiyasını reallaşdırmaq üçün zəruri olan estetik təsirləri verir. Bildiyimiz kimi, estetik təsir təkcə əsərdə deyilənlərdən deyil, həm də onun necə

deyilməsindən asılıdır. Linqvopoetik təhlilin məqsədi bu və ya digər dil vahidinin müəllif tərəfindən ədəbi-bədii yaradıcılıq prosesinə necə cəlb olunduğunu, bu və ya digər sözlərin birləşməsinin necə formalaşmasına səbəb olduğunu dəqiq müəyyən etməkdir.

Место и сущность лингвопоэтики в языковой системе

Резюме

В статье рассмотрены научные встречи и исследования различных ученых, связанные с лингвопоэтикой. Итак, по общепринятому мнению ученых, лингвопоэтику можно определить как область филологии, изучающую свойства языковых единиц в художественном контексте. Иными словами, предметом лингвопоэтики является совокупность языковых средств, используемых в художественном произведении, с помощью которых писатель придает эстетические эффекты, необходимые для реализации своего идейно-художественного замысла. Как мы знаем, эстетический эффект зависит не только от того, что сказано в произведении, но и от того, как это сказано. Цель лингвопоэтического анализа – определить, как именно та или иная языковая единица участвует в процессе литературно-художественного творчества автора, как приводит к образованию то или иное сочетание слов.

The place and essence of linguopoetics in the linguistic system

Summary

In the article, the scientific meetings and researches of various scientists related to linguopoetics were reviewed. So, according to the common opinion of scientists, linguopoetics can be defined as a field of philology that studies the properties of language units in an artistic context. In other words, the subject of linguopoetics is a set of language tools used in an artistic work, with the help of which the writer gives the aesthetic effects necessary to realize his idea-artistic concept. As we know, the aesthetic effect depends not only on what is said in the work, but also on how it is said. The goal of linguopoetic analysis is to determine exactly how this or that language unit is involved in the process of literary and artistic creativity by the author, how this or that combination of words leads to formation.

RƏYÇİ: dos. S.Abbasova

Əsmər Cabir qızı Zeynalova ⁴⁵**ƏRƏB YAZISI VƏ ONUN XÜSUSİYYƏTLƏRİ**

Yazının yaranması insan şüurunun inkişafının ən bariz nümunələrindən hesab edilir. Yazı səsli dilin norma ilə qavrayışını təmin edən işarələr qrupudur. O həmçinin insanlar üçün ən böyük kəşflərdən biridir. Yaranmasının çox qədim tarixi var. Bəşəriyyətin ilk dövründə ünsiyyət yalnız şifahi formada olub, yazı nümunələrinin isə 7000 ilə yaxın tarixi var [5]. Ərəb yazısı geniş istifadə olunan yazılardan biridir. Buna görə də dilçilərin, tarixçilərin, xəttatların böyük marağına səbəb olmuşdur. Bunun nəticəsi olaraq onun izahlı qaydaları ilə bağlı kitablar və tədqiqat əsərləri meydana çıxmışdır. Bu əsərlərin çoxluğuna, ölçü və material cəhətdən, eyni zamanda müasirlik və qədimlik baxımından fərqlərinə baxmayaraq, hələ də ərəb kitabxanalarında yazı qaydalarından bəhs edən yeni kitablara ehtiyac vardır. Yazılı qaydalarla yanaşı ərəb yazısının mənşəyindən bəhs edən və inkişaf yollarını göstərən, şrifflərin növlərini və formalarını aydınlaşdıran kitablara ehtiyac vardır. Həmin kitablar ki, bu kitabları tədqiqatçı oxuyarkən yazı məsələlərinə dair hər bir suala orada cavab tapa bilsin.

Ərəb yazı qaydaları ilə məşğul olan şəxs bir sıra hallarda çətinliklərlə üzləşir. Bu çətinliklər, qaydaların müxtəlifliyi ilə əlaqədardır. Bu qaydalarla əlaqədar alimlərin mövqeyi fərqlidir. Sözsüz ki, bu fərqlilik həm də onların yaşadığı dövrün zaman dəyişikliyi ilə əlaqədardır. Məsələn, əvvəlki dövrün bir sıra ərəb dilçiliyinin nümayəndələri, əsasən qaydaları, sözləri bildikləri klassik formalar əsasında yazıb tətbiq etməyə yönəlmiş insanlar idilər. Xüsusi ilə də Qurani-kərimin qeydə alınması zamanı bir sıra sabit qaydalar mövcud idi ki, onlar dəyişilməz idi hər bir dövr üçün. Bir sıra qrammatiklər məhz Quran əsasında yazı qaydalarının davam etdirilməsi fikrini irəli sürürdülər. Başqa bir qrup alimlər isə ərəb morfologiyası və sintaksisinin qiyas qaydaları əsasında yazının qeydə alınmasının tərəfdarı idilər.

Son dövr alimləri isə məhz tələffüzə əsaslanaraq yazı qaydalarının tərtibatı prinsipindən çıxış edirdilər. Ərəb yazısının asanlaşdırılması istiqamətində şərtlərin müəyyənləşdirilməsində yuxarıda qeyd olunan fərqliliklər müşahidə olunmuşdur. Lakin bütün bunlara baxmayaraq tədqiqatçı aydın bir xətt [yazı] prinsipini əsas tutmalıdır. Yəni, istər klassik qaydalar əsasında, istərsə də müasir yazı qaydalarını üstün tutaraq yazılmasına baxmayaraq, xəttin [yazının] aydın olması və konkret bir prinsipə əsaslanması başlıca şərtidir. Bu, mövzuları oxucuya təqdim etmə bacarığının əsas sütunudur. Bu prinsiplərə əməl olunaraq qeydə alınan yazı oxucunun zəhnini qarışdırmamağa yönəlmişdir. Yazı qaydalarının inkişaf etdirilməsi bir şəxsin iqtidarında olan məsələ deyil. Çünki ərəb orfoqrafiya qaydaları, nəsil-dən-nəsilə ötürülmüş qaydaları özündə ehtiva edir ki, hansı ki yüzillikləri öz arxasında qoymuşdur. Dilin inkişafı yolunda eyni zamanda dil institutlarının, nitqin, mədəniyyətin, təfəkkürün bu istiqamətdə inkişafı ilə məşğul olan orqanlarının xidmətləri böyükdür. Bu analitik mərkəzlərin gəldiyi nəticələr, qeyd olunan mövzuların müəyyənləşdirilməsində və təşəbbüslərin irəli sürülməsində çox böyük əhəmiyyətə malikdir.

Ərəb yazısının tarixindən söhbət açan tədqiqat və kitablarda çox vaxt Müshəf (Qədim Quran yazısı) yazı üsulunun nəzərdən qaçırılması faktı müşahidə olunur. Əsasən qədim dövrdən sonrakı yazı üsulu əsas götürülür [4, s. 5-8].

Qurani-kərimin yazıya alınması və onun müshəf şəklinə salınması eyni dövrə təsadüf etmişdir ki, həmin vaxtda ərəb yazısı hərəkəsiz və nöqtəsiz idi. Lakin biz o yazı üsulundan danışırıq ki, sonrakı dövrdə artıq həm səsə, həm də hərəkəyə malikdir. Çünki ərəb xəttinin hərəkəsiz və nöqtəsiz olduğu bir dövrü keçdiyini tədqiqatlar artıq sübut etmişdir. Bu haqda çoxlu dəlillər gətirilmiş, bu məsələni tamami ilə dəqiqləşdirmiş və sözügedən faktı təsdiqləmək üçün bu gün əlimizdə Qurani-kərimin həmin dövrdə yazıya alınmış nüsxələri mövcuddur [3, s. 49].

Quran yazısının metodu dedikdə, əslində Qurani-kərimdə işlənən kəlimələrin yazılma tərzini nəzərdə tutulur. Qurani-kərim islam dininin nazil olunması ilə birlikdə çox böyük dəyişikliklər yaratmışdır və nəticədə yazı dar çərçivədən çıxaraq daha böyük istifadə səviyyəsinə ucalmışdır. Quran yazısının əlamətlərinin ərəb yazısına daxil edilməsi məsələsinə nəzər salsaq, qeyd edilməlidir ki, həmin əlamətlərin bir qismi “nuqtatul irab”, digər qismi isə, bir şəkildə olub bir neçə səsi bildirən hərfləri bir-birindən fərqləndirən “nuqtatul icəm” adlandırılmışdır.

Nuqtatul-irab haqqında əksər alimlərin fikri budur ki, onlar islamın zühurundan sonra ixtira edilmişdir. “Nuqtatul-icəm”ə gəldikdə, islamdan əvvəlki yazı nümunələrində onlara təsadüf edilməməsinə baxmayaraq, bəzi əvvəlki alimlər onların çox qədim olduğunu, hətta ərəb yazısının özü ilə birlikdə yarandığını iddia edirlər. Digər əksər dilçilər isə həmin nöqtələmə işini sonradan yaranmış hesab edir, onun hicrətin ilk əsrlərində kəşf edildiyini qeyd edir və bildirlirlər ki, nöqtələr islamın zühurundan sonra ixtira edilərək hərflərə əlavə edilmişdir. Həmin alimlərin fikri bundan ibarətdir ki, islamdan əvvəlki yazı nümunələrinin heç birində bu nöqtələrə rast gəlinmədiyindən nöqtələr və digər əlavə işarələri cahiliyyət dövrünə və islamdan əvvəlki dövrlərə aid etmək olmaz.

Beləliklə, Qurandan sonra yaranmış elm intibahının inkişafında daha çox və intensiv şəkildə istifadə olunan Quran yazısı əsas mənbə rolunu oynamışdır.

Ərəb yazısının formalaşmasının əsasını ortaya qoyan Qurani-kərimlə yazını əlaqələndirmədən, yazı ilə tələffüz arasındakı sintezin mahiyyətini dərk etmək mümkündür. Buna misal olaraq, ərəb yazısında bu gün istifadə etdiyimiz hərəkələrin yaranma tarixini və yaxud bir sıra sözlərin tələffüz qaydasının müəyyənləşdirilməsini qeyd edə bilərik. Çünki, Qurani – kərimin inkişaf tarixini təhlil etmədən bu kimi məsələləri tam mənası ilə dərk etmək mümkün olmur və bir qədər naqis görünür bu məsələ. Bu o demək deyil ki, bu tədqiqat işi Qurani-kərim yazısının tədqiqi ilə bütünlüklə bağlıdır. Sadəcə təqdim edilən bu müasir metodun, yəni danışığıyla yazı arasındakı sintezin müəyyən məqamlarının dərk olunmasında Qurani-kərimə müraciət olunmuşdur. Eyni zamanda, Qurani-kərimə müraciət olunmasındakı əsas məqsəd, əslində, ərəb yazısında formalaşmış müasir reallığın tarixi köklərini araşdırmaq

⁴⁵ BDU-nun Ərəb filologiyası kafedrasının magistrantı, Zeynalova.es96@gmail.com

olmuşdur [4, s. 12].

Ən qədim dövrlərdən günümüzdə qədər bir çox əsaslı tədqiqatları ortaya qoya bilmək üçün Quran mənbə olaraq öz aktuallığını hər zaman qoruyub saxlamışdır. Belə ki, günümüzdə qiraət sisteminin tədqiqi, fərqləri, təhlili və şərh üçün Quran yazısının fonetik – qrammatik xüsusiyyətləri tədqiq olunmuşdur. Xüsusən də, AH və NV qiraət sistemləri arasındakı fərqləri təhlil edib ortaya qoymaq üçün Quran yazısı leksik – qrammatik yöndən tədqiq və şərh olunmuşdur [1, s. 11].

Yazı elmi və onun əhəmiyyəti. Yazı elmini araşdıran tədqiqatçıları bu sual düşündürə bilər: “Elm sözünün yazı ilə bağlı olan mövzula aid edilməsi nə dərəcədə doğrudur?”. Əgər elm sözü bir varlığın bir araya gətirdiyi hərtərəfli məsələ və prinsiplər qrupuna aiddirsə, o zaman terminin ifadəsi düzgündür. Çünki yazı elminin özünəməxsus xüsusiyyətlərinin olması şübhəsizdir. Belə ki, yazı ilə bağlı tədqiqatlar 2 yerə bölünür: 1) Hərflərin formalarının şəkilləndirilməsi və onları ahəngdar şəkildə, zövqü oxşayan tərzdə ifadə etməklə məşğul olan estetik [gözəllik] tədqiqat. Bu hissəyə ərəb yazı xətləri olan – Kufi, Nəsx, Nəstəliq, şikəstə, süls, divani, tuğra, reyhani və s kimi növləri aid etmək olar. 2) Yazı işarəsi ilə şifahi səs arasındakı əlaqənin öyrənilməsi ilə məşğul olan linqvistik tədqiqat. Bu tədqiqat növü danışığın yazı ilə nə dərəcədə uyğunluğunun olması, eyni zamanda onlar arasındakı fərqləri müəyyən etməklə məşğul olur. Bu uyğunluq dərəcəsinin nə qədər olması, yazının sərhədlərini də müəyyənləşdirir.

“Yazı elmi “ adlanan məfhumun dərk edilməsi üçün bir neçə istilahlər müəyyənləşdirilmişdir. Yazı, heca, xətt, rəsm, imla buna misal ola bilər.

Bu istilahlərin yaranmasının qədimliyinə görə bölgü aparsaq, bunlardan ən qədim olanı - "كتاب" istilahıdır. Beləliklə o, "كتاب" (yazmaq) feilinin məsdəridir və bilavasitə yazı ilə bağlıdır [4, s. 11-12]. Professor Nəsrulla Məmmədov da “Qurani-kərimin orfoqrafik xüsusiyyətləri” kitabını yazarkən daha çox "رسم قران" istilahı ilə bağlı olan mənbələrə istinad etmişdir. Çünki sokral mətnlərə bağlı daha çox "رسم" istilahı işlənir. Nəsrulla müəllim yazdığı kitabı şərh edərkən, heç yerdə (كتبة مصحف) və yaxud (خط مصحف) adı altında bu haqda məlumatlara rast gəlmədiyini qeyd etmişdir. Onun tədqiqatına əsasən, ərəb dilinin yazısına aid olan mətnlərdə daha çox "رسم" istilahı işlədilir. "رسم" dedikdə burada yazının kağıza köçürülməsi nəzərdə tutulur. Buna bəzən "رسم الخط" da deyildiyini Nəsrulla müəllim fikirlərinə əlavə etmişdir. Ehtimal olunur ki, "كتبة" məfhumu hicrətin 1-ci əsrində, artıq ərəb dilinin təsbiti intişar tapdığı zamanda, xüsusi şəkildə istifadə olunub.

“Heca” və “xətt” istilahlərinə gəlinə isə, ola bilər ki, onlar da yazı qaydalarının qeyd olunduğu ilkin əsərlərdə meydana çıxmışdır. “Rəsm” istilahına gəldikdə, o nisbətən sonrakı dövrlərdə meydana gəlmişdir. Belə ki, dil lüğətlərinin heç biri “rəsm” istilahının “xətt” ilə əlaqəli olmasını qeyd etmirlər. “Rəsm”in əsas mənası “iz”dir. Hər bir şeyin rəsmi – onun izidir. Ərəb dili alimləri tərəfindən “rəsm” istilahı yazı ilə əlaqədar olaraq daha geniş istifadə olunur.

“İmla” istilahının yazı ilə əlaqəsinə gəldikdə, o yazıdan əlavə bir şey deyildir. Onun (“imla” istilahının) yazı qaydaları ilə işlənməsinə gəldikdə, o, nisbətən sonrakı dövrlərə aiddir [4.s.12-13].

Ərəb yazısının mənşəyi. Günümüzdə istifadə etdiyimiz ərəb yazısının mənşəyi haqqında danışmaq, bəzi alimlərə görə, “Müsnəd “ kimi tanınan cənub ərəb qrafikası haqqında danışmaqla üst-üstə düşür. Buna görə də, oxucuya təqdim etməzdən əvvəl “Müsnəd “kəliməsi haqqında aydınlaşdırıcı izahlar vermək daha faydalıdır. “Müsnəd “kəliməsinin mənası qədim tarixçilər və dilçilər üçün aydın idi. İbn Mənzur demişdir: “Müsnəd, Himyarın bizimkilərdən fərqli bir növüdür. Onlar onu öz dövrlərində yazırdılar”. İbn Xəldun deyir ki: “Əl-Müsnəd, Himyarın və qədim Yəmən xalqının yazısıdır. Sonrakı Mudar ərəblərin yazılarına aiddir”. Bəzi tarixçilər Müsnədin İslamdan əvvəl istifadədən çıxdığını qeyd etmişlər. Bu, müasir alimlər tərəfindən təsdiqlənmişdir. Bu yazı növü ilə bağlı bir çox deyimlər mövcuddur. Həmçinin onun nə üçün məhz “Müsnəd “ adlandırılması ilə bağlı da müxtəlif deyimlər mövcuddur.

“Müsnəd “qədim qələmlərdən biridir. İndiyə qədər Ərəbistan yarımadasında məlum olan ən qədim nümunədir. Görünür o, islamdan əvvəl bütün Ərəbistan yarımadasında tanınıb və bəlkə də əvvəllər ərəblərin ümumi qələmi olub. Bəzi hədis alimləri onu “ilk ərəb qələmi” adlandırırlar [4, s. 31-32].

Müsnəd yazısı və digər Cənubi Ərəbistan yazıları Sinay xətt qrupuna daxil idi. Görünüş etibarilə müsnəd yazısı ərəb yazısından daha çox yəhudi yazısını xatırladır. Himyərlərin dili və müsnəd yazısı təxminən X əsrə qədər mövcud olmuş, sonra Şimal ərəblərinin dili və yazısı onu üstələyib aradan çıxarmışdır [2].

Müsnəd aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur:

1. Müsnəd əlifbası ərəb əlifbası kimi ilkin olaraq 29 hərfdən ibarətdir. “Sin” və “şin” arasında əlavə bir hərfə oxunur.
2. Müsnəd sait və onun əlamətlərindən məhrumdur.
3. Müsnəd hərfləri ayrıca yazılır və bir söz digərindən şaquli xətlə ayrılır. Şimal müsnəd yazılarında ayırıcıya nadir hallarda rast gəlinir.
4. Müsnəd yazısı sağdan başlayıb solda bitir.
5. Vurğulanan hərf adətən iki dəfə yazılır [4, s. 30-33].

Qədim ərəb mənbələrində ümumilikdə yazının, xüsusən də ərəb qrafikasının üstünlüyü ilə bağlı kəlam və rəvayətlər yer alır. Lakin bu məsələ ilə bağlı rəvayətlər çox və İbn Fərisin də dediyi kimi müxtəlifdir.

Ərəbşünas alim, Gənim Qəduri bir çox müasir alimlərdən fərqli olaraq hesab edir ki, yazı bəzi indikativ əlamətlərdən xali deyil. Bir sıra müasir alimlər və tədqiqatçılar Müsnədin ərəb yazısının mənşəyi olduğu fikrini qəbul etmişlər.

Qədim yazıların tədqiqi genişləndikdən sonra, tədqiqatçıların əksəriyyəti onun nəbati yazısına əsaslanan ərəb

yazısından və mənşəcə aramey dilindən gəlidiyi nəzəriyyəsini qəbul etdilər. Semit əlifbaları sahəsini araşdıran tədqiqatçılar belə bir mülahizə irəli sürürlər ki, bizim indi istifadə etdiyimiz ərəb əlifbası qədim ərəblər tərəfindən Nəbatilər tərəfindən uyğunlaşdırılmış aramey əlifbasıdır və onun orijinal ərəb əlifbası ilə heç bir əlaqəsi yoxdur, müsnəddir. Professor Əhməd Hüseyn Şərafəddinə görə, bu hökm son dərəcə ədalətsiz və özbaşındır. Nəbatilə yazısı ilə bizim yazımız arasında əlaqə olduğu üçün, o, müsnədi inkişaf etdirmiş və ona hərfləri birləşdirmək xüsusiyyətini gətirmişdir [4, s. 35].

İstifadə edilmiş ədəbiyyat

1. Qaradağlı V. Quran qiraətlərinin fonetik-qrammatik xüsusiyyətləri (Həfs ilə Vərs qiraətləri əsasında). Bakı – 2023, 62 s.
2. Qasımova A. Ərəb yazısı və xəttatlıq sənəti // 525- ci qəzet, -2018. -8 dekabr. – s. 18-19
3. Məmmədov N. Qurani-kərimin orfoqrafik xüsusiyyətləri, Bakı: Elm, 2004, 200 səh.
4. علم كتابة العربية، علم قوری الحمد، تکریب ۳۰/محرم الحرام/۱۳۱۲هـ، ۱۰/۷/۱۹۹۱م.
5. <https://nuhcixan.az/news/cemiyet/8636-xettatliq-zovqlerin-incesi-yazilarin-incisi>

Açar sözlər: yazı elmi, ərəb orfoqrafiyası, istilahlər, Qurani-kərim, Müsnəd yazısı

Ключевые слова: наука о письме, арабская орфография, термины, Священный Коран, письменность Муснад.

Key words: science of writing, Arabic orthography, terms, Holy Quran, Musnad writing

Xülasə

Yazı insanların həyatında böyük əhəmiyyətə malikdir. Çünki o, sivilisasiyanın adı və elmə aparıcı yoldur. Yazı dilin səslərini təmsil etmək üçün istifadə olunan simvollar sistemidir. Əsrlər boyu davam edən inkişaf yolu keçmişdir və hələ də inkişaf etməkdədir. Həmçinin yazı nitqin dəqiq təmsil edilməsini təmin edir. Yazıda olan hər hansı orfoqrafik səhv sözün yanlış anlaşılmasına gətirib çıxara bilər. Bu məqalədə ərəb yazı tarixindən bəhs edən tədqiqatlar arasındakı fərqlilik prinsipləri, eyni zamanda ərəb yazısının tarixindən, mənşəyindən söhbət açan kitablarla bağlı çatışmazlıqlar və oxucu bu tədqiqatları oxuyarkən üzləşdiyi çətinliklərdən bəhs olunur. “Müşəf” adlanan qədim Quran yazı üslubunun xüsusiyyətləri təhlil olunmuş və qədim dövrdən sonrakı yazı üslubunun istifadə dairəsi haqqında qeyd olunmuşdur. “Elm” sözünün yazı ilə bağlılığının nə dərəcədə doğru olması və yazı elminin əhəmiyyətindən danışılır. Daha sonra ərəb yazısının mənşəyi haqqında alimlər arasındakı fikir ayrılıqları təhlil olunmuşdur. Məqalədə göstərilir ki, ərəb yazısının mənşəyi haqqında danışmaq, bəzi alimlərə görə, “Müsnəd” kimi tanınan cənub ərəb qrafikası haqqında danışmaq üst-üstə düşdüyü üçün, oxucuya təqdim etməzdən əvvəl “Müsnəd” kəliməsi haqqında aydınlaşdırıcı izahlar vermək daha faydalıdır.

Резюме

Арабская письменность является одной из широко используемых письменностей. Поэтому оно вызвало большой интерес лингвистов, историков и каллиграфов. В результате появились книги и исследования, посвященные его пояснительным правилам. Несмотря на большое количество этих произведений, их различия по размеру и материалу, а также по современности и древности, все еще существует потребность в новых книгах, посвященных правилам письма в арабских библиотеках. Помимо письменных правил, необходимы книги, рассказывающие о зарождении арабской письменности и показывающие пути ее развития, уточняющие виды и формы шрифтов. Те книги, в которых исследователь может найти ответы на все вопросы по вопросам письма, читая эти книги.

В статье показано, что, поскольку разговор о происхождении арабской письменности, по мнению некоторых ученых, совпадает с разговором о южно-арабской письменности, известной как «Муснад», полезнее уточнить слово «Муснад», прежде чем знакомить его с читателем.

Summary

Arabic script is one of the widely used scripts. Therefore, it has caused the great interest of linguists, historians, and calligraphers. As a result, books and research works related to its explanatory rules have appeared. Despite the large number of these works, their differences in terms of size and material, as well as in terms of modernity and antiquity, there is still a need for new books dealing with writing rules in Arabic libraries. In addition to written rules, there is a need for books that talk about the origin of Arabic writing and show the ways of its development, and clarify the types and forms of fonts. Those books that the researcher can find answers to every question about writing issues while reading these books. The article shows that since talking about the origin of the Arabic script, according to some scholars, coincides with talking about the Southern Arabic script known as “Musnad”, it is more useful to clarify the word “Musnad” before introducing it to the reader.

Rəyçi: dos. N.Əfəndiyeva

Sübhə Qismət qızı Aslanova⁴⁶

KÖHNƏLMİŞ SÖZLƏRİN TƏDRİSİ YOLLARI

Dilin lüğət tərkibindəki bəzi sözlər zaman keçdikcə unudulur və ümumişlək xüsusiyyətini itirir. Belə sözlərə köhnəlmiş sözlər (arxaizmlər) deyilir. Keçmiş həyat və məişət tərzilə bağlı olan köhnəlmiş sözlər tarixizm adlanır. Məsələn: dəbilqə (dəmir papaq), çarıq (gön ayaqqabı), daqqa (dəri papaq), darğa (şəhər, vilayət hakimi), toppuz (başı girdə çomaq, qədim silah növü), güyüm (iri mis qab), təkne (ağac kütüyündən hazırlanmış iri qab), yasavul (keçmişdə polis nəfəri), girvənkə (çəki vahidi), xurcun (ikigözlü heybə - torba), kəndxuda (kəndin başçısı), baqqal (ərzaq malları satan dükənçi) və s.

Klassik ədəbi əsərlərdə işlənən və hazırda unudulan köhnəlmiş sözlərə isə arxaizmlər deyilir. Məsələn: “Kitabi-Dədə Qorqud” dastanında, Q.Bürhanəddin və İ.Nəsimi şerlərində işlənən ayıtmaq (demək, söyləmək), tanıq (şahid), sayru (xəstə), güz (payız), us (ağıl), əsən (sağ, salamat), əsrük (sərxoş), altun (qızıl), damu və ya tamu (cəhənnəm), uçmaq (cənnət), ün (səs), nəsnə (şey), arı (təmiz), suç (günah), danla (sabah), duş (yuxu), ayaq (qədəh) və s. kimi sözlər arxaizmlərdir.

Dildə bu və ya başqa bir sözün köhnəlməsi olduqca mürəkkəb bir prosesin nəticəsidir. Buna görə də bu və ya digər sözün köhnəlməsi üçün süni olaraq sərhəd qoymaq mümkün deyildir. Söz dildə ya uzun illər fəal vahid kimi ömür sürür, ya da bəzi səbəblərlə əlaqədar olaraq müəyyən dövrdən sonra köhnələ bilər. Hər bir sözün taleyi onun ifadə etdiyi məna ilə, xidmət etdiyi xalqın düşüncəsi ilə bağlı olur. Bütün bunlara əsasən də sözün köhnəlməsi obyektiv qanunauyğunluq əsasında meydana çıxır.

Bəs köhnəlmiş sözlər necə müəyyən edilir? Bu qrup sözlərin müəyyənləşdirilməsi üçün əsas meyar dilin müasir vəziyyətidir. Köhnəlmiş hər bir söz dilin bugünkü vəziyyəti ilə yoxlanılır, onun nə dərəcədə işlənilib-şəkiləndiyi aydınlaşdırılır. Köhnəlmiş söz müəyyənləşdirilərkən tarixilik prinsipi əsas götürülür. Yəni hər bir fakta tarixilik cəhətdən yanaşılır. Məsələn, XIX əsrdə M.F.Axundovun əsərlərində yüz- başı, murov, yasavul və s. kimi sözlər işlənmişdir. Bu sözlər hazırkı dövr üçün köhnəlmişdir. Lakin XIX əsrdə bunlar fəal istifadə olunan adi sözlər idi. Deməli, bu və ya başqa söz bir dövr üçün adi, digər dövr üçün arxaik ola bilər.


Orta məktəblərin dərslərində leksika bəhsi, eləcə də köhnəlmiş sözlər barəsində V sinif Azərbaycan dili dərslərində “Niyə belə deyirik?” başlığı altında ilkin qısa məlumat və mətn üzrə çalışmalar verilmişdir. Verilən tapşırıqlar və nəzəri biliklər şagirdlərin yaş səviyyəsinə uyğun olsa da, yuxarı siniflərdə köhnəlmiş sözlər bəhsinə o qədər də toxunulmamış, bu bəhsin incəlikləri aşılınmamışdır. Dərs prosesi zamanı şəkillərdən, slaydlardan istifadə etmək dərslərin daha fəal təşkilinə gətirib çıxaracaqdır. Tədqiqatın aparılması mərhələsində qruplarla iş üsulundan istifadə edərək şagirdləri 2 qrupa ayırmaq olar.

V sinif Azərbaycan dili dərslərində köhnəlmiş sözlərin tədrisi üçün 3 saat ayrılır. Bu dərslərdə ümumişləkliyini itirən, amma xalq yaradıcılığı nümunələrində həmişə yaçayan köhnəlmiş sözlər barəsində nəzəri informasiyalar verdikdən sonra mövzunun tamamilən başa düşülməsi üçün ədəbiyyat dərslərinə inteqrasiya edərək aşıq yaradıcılığında özünü göstərən nümunələrə üz tuta bilərik.

Aşağıda eylər-venn diaqramına əsasən köhnəlmiş sözlərin ümumişlək sözlərlə ortaq və fərqli cəhətlərini mənimsəməyə xidmət edən tapşırıq nümunəsinə nəzər salaıq.

Köhnəlmiş sözlər

Ümumişlək sözlər

*Sözlər : ayna, dəbilqə, əppək,**kəpənək, ayaq, uçmaq, güz, əsr, abbasi, masa,**yarpaq, əsən, arı, ər*

Tapşırıq 1: Sözləri eylər-venn dairəsinə əsasən düzgün yerləşdirin

Yuxarıda göstərdiyimiz bu tapşırıq V sinif şagirdlərinin yaş səviyyəsinə uyğundur. Şagirdlərin müəllim tərəfindən verilən yeni məlumatları daha yaxşı mənimsəməsi üçün biliklərini tətbiq etməli olduğu tapşırıq nümunə ola bilər. Bu tapşırıqın dərslərin yaradıcı tətbiqetmə mərhələsində icrası məqsəduyğundur. Köhnəlmiş sözlərin bəziləri hazırda dialektlərimizdə istifadə olunur. Bu sözlər bir zamanlar ədəbi dilimizdə istifadə olunmuş, daha sonra dildən çıxdığı üçün köhnəlmiş sözlər, ədəbi dildən çıxaraq müxtəlif dialektlərdə qaldığı üçün həm də dialekt sözlər hesab olunur. Nümunələrə diqqət edək düş-yuxu, anarı - o tərəf, becidd-tez, əsrük-sərxoş, hancarı - necə və s. Bugün becidd sözü Bakı, Naxçıvan dialekti də digər sözlər isə Qazax, Borçalı dialektlərində aktiv istifadə olunur.

Köhnəlmiş sözlərin tədrisi zamanı söz assosiasiyası metodundan istifadə etmək olar. Bu üsuldan istifadə edilərkən öyrəniləcək mövzuya aid əsas söz (və ya söz birləşməsi) lövhəyə yazılır. Şagirdlər həmin söz ilə bağlı ilk xatırladıqları fikirləri söyləyir və həmin fikirlər müəllim tərəfindən lövhəyə yazılır. Mövzu ilə bağlı olan sözlər

⁴⁶ Bakı Dövlət Universitetinin magistrantı. Email: subheaslan@gmail.com

deyilən fikirlərin arasından seçilir və əlaqələndirilir, onlardan anlayış və yaxud ideya çıxarılır. Bu anlayış əsasında yeni materialın öyrənilməsinə başlanılır. Bu üsul həm də şifahi formada tətbiq edilə bilər.

Dərsin motivasiya mərhələsində müəllim lövhəyə dinar, dirhəm, abbası, axça kimi sözlər yazır və bu sözlərin oxşar cəhətlərini tapmaq şagirdlərə tapşırılır. Şagirdlər müxtəlif versiyalar irəli sürürlər. Bu versiyalar müzakirə olunur və nəticədə bu sözlərin hazırda heç birinin indiki dövrdə işləmədiyini qərarına gəlinir. Çünki bu sözlər tarixi, siyasi səbəblərdən dilimizdə bir müddət pul vahidi adları olmuş, sonra isə tarixin yaddaşına həkk olunmuşdur.

Tədqiqatın aparılması mərhələsində ANLAYIŞIN ÇIXARILMASI üsulundan da istifadə etmək dərsin mənimsənilməsinə daha da asanlaşdırır. Bu üsul oyun- tapmaca formasında keçirilir və şagirdlərdə yüksək fəallıq yaradır. Müəllim lövhədə dairəvi kart asır, onun arxasında şagirdlərdən tələb olunan anlayışı yazır. Kartın yazı olmayan tərəfini şagirdlərə göstərir və gizlədilmiş anlayışların xüsusiyyətlərinə aid 2 və ya 3 yönəldici söz sadalayır və ya yazır. Şagirdlər həmin xüsusiyyətlərə uyğun olaraq gizlədilmiş anlayışı tapırlar. Əgər şagirdlər anlayışı tapmaqda çətinlik çəksələr, müəllim əlavə olaraq yeni xüsusiyyətlər sadalayır.

Şagirdlər öz fərziyyələrini dedikdən sonra müəllim bu tapmacanın tapilib-tapılmamasını hamıya çatdırır və kartoçkalarda yazılan sözləri açıqlayır.

Müəllim lövhəyə və ya iş vərəqlərinə müxtəlif tarixizmlərin adlarını yazır və şagirdlər bu tarixizmlərin ortaq xüsusiyyətlərini tapırlar. Məs.

Əba, çuxa, çarıq, dəbilqə - geyim

Dinar, dirhəm, axça - pul vahidi

Onbaşı, minbaşı, xan, şah, vəzir - vəzifə

Belə ki, bu üsuldan həm qruplarla, həm də kollektivlə işləyərkən istifadə etmək olar. Söylədiklərimizə nümunələr əsasında aydınlıq gətirək: Arxaizm deyəndə bu gün dildə işlənməyən, lakin əvəzində onların mənasını verən sözlər nəzərdə tutulur. Yəni məna qalır, onu ifadə edən söz dəyişir. Məsələn: ayıtmaq (demək), əsən (sağ, salamat), uçmaq (cənnət), ayaq (qədəh), nəsnə (əşya), us (ağıl) və s.

Dövlət quruluşunun dəyişməsi, əmək prosesinin təkmilləşməsi ilə əlaqədar yaranan sözlər isə tarixizmlər adlanır. Tarixizmlərdə anlayışla yanaşı, onu ifadə edən söz də köhnəlir. Məsələn: xan, töycü, sovet, mülkədar, qlava, hampa, bolşevik, katta, menşevik, darğa, dinar və s.

Köhnəlmiş sözlərin bəziləri bu gün dialektlərdə də işlənir. Belə sözlər vaxtilə ədəbi dildə işlənilib, sonra dildən çıxdığına görə həm köhnəlmiş sözlər, indi ədəbi dildə yox, ayrı-ayrı dialektlərdə yaşadığına görə həm də dialekt sözlər adlanır. Məsələn: hancarı (necə), duş (yuxu), əsrük (sərxoş), anarı (o tərəf), becidi (tez- tələsik) və s. "Becidi" sözü bu gün Bakı dialektində, qalan sözlər isə Qazax- Borçalı bölgəsində fəal işlənir

İstifadə edilmiş ədəbiyyat

1. Abdullayev A. Orta məktəblərdə Azərbaycan dili tədrisinin metodikası. Bakı, 1968, 262 s.

2. Balyev H., Balyev A.H. Azərbaycan dilinin tədrisi metodikası. Bakı, 2014, 384 s.

3. Cəfərova N.B. İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikası. I hissə. Bakı, 2016, 403 s.

4. Həsənov M. Seçilmiş əsərləri. III cild. Bakı, 2013, 493 s.

6. Kərimov, Y.Ş. Ana dilinin tədrisi metodikası (Dərslük). Bakı: Kövsər, 2011, 564 s.

Açar sözlər: köhnəlmiş sözlər, tarixizm, arxaizm, təlim üsulları, venn diaqramı, anlayışın çıxarılması və s.

Ключевые слова: устаревшие слова, историзм, архаизм, методы обучения, диаграмма Венна, вывод понятия и т. Д.

Key words: obsolete words, historicism, archaism, training methods, Venn diagram, derivation of understanding, etc.

Xülasə

Dil ictimai hadisə olduğu üçün bütün tarixi hadisələr, cəmiyyətdəki dəyişikliklər onda əks olunur. Zamanla bəzi məfhumlar dəyişib yox olur, onları bildirən sözlər isə köhnələrək öz ümumişlək xüsusiyyətini itirir. Bu cür sözlər köhnəlmiş sözlər adlanır. Arxaizmlər yunan dilindən tərcümədə (archalos) "qədim" mənasını verən "archaşcos" sözündən əmələ gəlmişdir. "Arxaik" sözü mənşəcə yunan dilində "arxaios" (ilk, ən qədim) və "ikos" şəkilisindən törəmişdir. Əslində, dilçilikdə arxaizmlər neologizmlərin antonimi olaraq qəbul edilə bilər. Dilin lüğət tərkibi daim dinamik və inkişafdadır. Sözlərin ümumişlək xüsusiyyətinin itirilməsinin də bir sıra səbəbləri mövcuddur. Dövlət quruluşları, ictimai-siyasi funksiyalar dəyişib bir-birini əvəz etdikcə, onlarla bağlı sözlər də köhnəlir və sıradan çıxır. Məsələn: darğa, töycü, dinar, koxa, kətxuda, dirhəm, katta, şahı və s. İnsanların həyat və yaşayışı dəyişdikcə, Məsələn: arxalıq, təhnə, daqqal batman, çuxa, börk, əba, çarıq, xurcun və s. Elm və texnikanın inkişafı ilə əlaqədar olaraq; Məsələn: xış, mirab, mac, vəl, cu var, hodaq, qazalaq və s. Dilin özünün inkişaf etməsi və zənginləşməsi ilə əlaqədar sözlərin köhnəlməsi də arxaizmlərin yaranmasının növbəti səbəbidir. Məsələn: sayru (xəstə), güz (payız), gəz (dəfə), ün (sas), pitik (yazı), əsrük (sərxoş), uçmaq (cənnət), ayıtmaq (demək, söyləmək), alp (cəsur), suç (günah), tanıq (şahid), yağmalamaq (talamaq), yazı (çöl, düz) görkli (gözlə), us (ağıl), damu (cəhənnəm) və s.

Резюме

Поскольку язык является общественным явлением, в нем отражаются все исторические события, изменения в обществе. Со временем некоторые понятия меняются и исчезают, в то время как слова, обозначающие их, устаревают и теряют свой общий характер. Такие слова называются устаревшими словами. Архаизмы образованы от слова "archaşcos", что в переводе с греческого языка (archalos) означает "древний". Слово "архаичный" происходит от греческого "arxaios" (первый, самый старый) и суффикса "ikos". Фактически, в лингвистике архаизмы можно рассматривать как антонимы неологизмов. Словарный состав языка

постоянно динамичен и развивается. Существует также ряд причин, по которым слова теряют свой характер общности. По мере того, как государственные структуры, общественно-политические функции меняются и сменяют друг друга, слова, связанные с ними, также устаревают и выходят из строя. Например: Дарга, тюджу, Динар, Коха, катхуда, дирхерн, катта, шахи и т. Д. По мере изменения быта и образа жизни людей, например: ардалык, тахна, даккал, Чуха, Берк, Аба, чарык, хурджун и др. В связи с развитием науки и техники; например: xish, mirab, Mac, val, cu var, hodaq, gazalaq и т. Д. Устаревание слов в связи с развитием и обогащением самого языка также является следующей причиной возникновения архаизмов. Например: сайру (больной), осень (осень), прогулка (раз), Ун (САС), питик (письмо), век (пьяный), летать (рай), просыпаться (сказать, сказать), Альп (храбрый), преступление (грех), таныг (свидетель), брызги (грабеж), письмо (степь, прямо) выдающийся (красивый), нас (разум), даму (ад) и т. Д.

Summary

Since language is a social phenomenon, all historical events, changes in society are reflected in it. Over time, some concepts change and disappear, and the words denoting them become old and lose their general character. Such words are called obsolete words. Archaisms are formed from the word “archashcos”, which in translation from Greek (archalos) means “ancient”. The word “archaic” “originated from the Greek suffix” archaios “(the first, oldest) and” ikos”. In fact, in linguistics, archaisms can be considered as antonyms of neologisms. The vocabulary of the language is constantly dynamic and in development. There are also a number of reasons for the loss of the generality of words. As state structures and socio-political functions change and replace each other, so do the words associated with them. For example: Darga, töycü, dinar, kokha, katkhuda, dirharn, katta, Shahi, etc. As people’s lives and lives change, for example: archalig, tahnah, Dakal batman, Chukha, börk, ABA, chariq, khurjun, etc. In connection with the development of Science and technology; for example: khysh, mirab, mac, Val, cu var, hodaq, gazalaq, etc. The obsolescence of words in connection with the development and enrichment of the language itself is also another reason for the emergence of archaisms. For example: sayru (sick), fall (autumn), walk (times), reputation (sas), pitik (writing), asruk (drunk), fly (heaven), sober up (say, say), Alpine(brave), crime (sin), taniq (witness), looting (plunder), writing (steppe, flat) majestic (beautiful), us (mind), damu (hell), etc.

RƏYÇİ: dos. S.Abbasova

Rəna Namiq qızı Abbash⁴⁷**İMADƏDDİN NƏSİMİNİN DİVANINDA /AB/ FARS SÖZÜ İLƏ İŞLƏNƏN TƏRKİBLƏR**

Giriş. Azərbaycanın dahi şairlərindən biri [Şeyx Əli ibn Seyid Məhəmməd] İmadəddin Nəsimi XIV əsrdə yaşamış və öz əsərləri ilə həmin dövrə iz salmışdır. Bildiyimiz kimi İmadəddin Nəsimini mütəfəkkir şair kimi fərqləndirən əsas cəhətlərdən biri də XIV əsr üçün yeni ideologiya hesab edilən sufizm ideologiyasından çıxış etməsidir. Sufilik ideyası maddi aləmdən azad olub mənəvi aləmə yüksəlməyi əsas amil hesab edir. Alimlərin fikrinə görə sufilik müsəlmanın mənəvi axtarışının nəticəsidir. XIV əsrdə Azərbaycanda bu ideologiyanın geniş yayılması və bu günə qədər gəlib çatması İmadəddin Nəsiminin adı ilə bağlıdır. Biz bu gün sufizim cərəyanını araşdırdıqda mütləq İmadəddin Nəsiminin əsərlərinə müraciət edirik.

İmadəddin Nəsimi 3 dildə - fars, ərəb və türk dillərində misilsiz əsərlər yaratmışdır. Onun əsas üstün cəhətilərindən biri də yaşadığı coğrafiyada fars dilinin geniş yayılmasına baxmayaraq, öz ana dilimiz olan Azərbaycan dilində də əsərlər yazmasıdır. Onun 3 cildlik divanının ana dilində yazılması şairin həmin dövrdə Azərbaycan dilinə nə qədər önəm verməsinin bariz nümunəsidir. Bu divana nəzər salsaq görürük ki, əsərdə türk mənşəli sözlərdən başqa fars və ərəb mənşəli sözlərdən də geniş istifadə olunmuşdur. Bunun da əsas səbəbi ondan ibarətdir ki, həmin dövrdə ədəbi və rəsmi dil kimi fars dili aktual idi. Əsəri tədqiq etdikdə görürük ki, fars mənşəli sözlərlə yanaşı, söz birləşmələri və tərkiblər də işlənmişdir. Həmin tərkiblərdən biri də fars mənşəli /ab/- su, sözü ilə işlənən tərkiblərdir.

• حیات/abi-həyat/ – dirilik suyu

Bu söz birləşməsində I tərəf olan /ab/ sözü nitq hissəsi kimi isimdir və fars mənşəli sözdür, /həyat/ sözü isə nitq hissəsi kimi isimdir və ərəb mənşəli sözdür. /abi-həyat/ söz birləşməsinin mənası “dirilik suyu” deməkdir. Bu söz birləşməsi ilə əlaqədar bəzi əfsanələr mövcuddur. Əfsanəyə görə bu suyu içən həmişəlik diri qalar, əfsanəvi şəxsiyyət olan Xızır (bir çox mənbələrdə peyğəmbər adlanır) bu sudan içmiş, həmişəlik ölümsüzlüyə qovuşmuş və diri qalmışdır. Bundan əlavə - dini əfsanələrə görə cənnətdə olan Kövsər çayının suyu; həyat suyu, dirilik suyu. [3, s.18].

ای نسیمی سوزنکر اب حیات

ایچمیان انی قالدی فی الظلمات [6, s.11]

(Ey Nəsimi, sözüdür abi-həyat,

İçməyəni anı qaldı fizzülmət) [5, s. 250]

حیات نون نهان اولدی لینکن چشمه اب حیات

هر کم ایچدی واجب اولدی جنت الموی انکا [6, s.34]

(Nun – Nihan oldu ləbindən çeşmeyi-abi-həyat,

Hər kim içdi, vacib oldu cənnətül-mə'va ona) [5, s. 217]

عرض قبلسم قامتکنک حشر اولور یوم القیام

حیات [6, s.74] سویلسنک کوثر لینکن محو اولور اب حیات

(Örz qılsam qamətindən, həşr olur yövmül-qiyam,

Söyləsəm kövsər ləbindən, məhv olur abi-həyat) [4, s. 293]حیات کوثر نک عیندن آخر چشمه اب حیات

[6, s.78] ظلمتونک دورانی کچدی آره دن کندی ممت

(Kövsərin eynindən axır çeşmeyi-abi-həyat,

Zülmətin dövrünü keçdi, aradan getdi məmət) [5, s. 187]

حیات چشمه حیوان منم منده در اب حیات

[6, s.81] دور نیجه بر یاته سن فی الظلمات الممت

(Çeşmeyi-heyvan mənəm, məndədir abi-həyat,

Dur necə bir yatəsən fiz-zülmətül-məmət) [5, s. 181]

شریعت امرنی مرشد این طریقه کبر

حیات [6, s.87] کم اول طریقه سن ایچه سن اب حیات

(Şəriət əmrini mürşid edən təriqətə gir,

Kim, ol təriqət ilə sən içəsən abi-həyat) [5, s. 183]اب حیاته ایرشن بولدی حیات جلودان

[6, s.142] ظلمت ایچنده قالننک عظم رمیم ایچنده در

(Abi-həyat) ایرşən buldu həyatı-cavidan,

Zülmətiçində qalan əzmi-rəmimiçindədir) [4, s. 273]

وصلنکده زنده اولدی نسیمی الی الابد

حیات [6, s.186] اب حیاته اصل اولان جلودان اولور

(Vəsində zində oldu Nəsimi iləl-əbəd,

Abi-həyat) vasiləncavidan olur) [4, s. 224]

حیات لینک قتنده کم اندن اونئدی اب حیات

[6, s.187] شکر سوزن نه نیم کم مکرر اولمشدر

(Ləbinqatındakı, andanutandı abi-həyat,

Şəkərsözünə deyim, çünmükərrər olmuşdur) [4, s. 227]

• حیوان/abi-heyvan/ – dirilik suyu

Bu söz birləşməsində I tərəf olan /ab/ sözü nitq hissəsi kimi isimdir və fars mənşəli sözdür, /heyvan/ sözü isə nitq

⁴⁷ İ.Nəsimi adına Dilçilik institutunun əməkdaşı, BDU-nun magistrantı. renaabbasli@yandex.ru

hissəsi kimi isimdir və ərəb mənşəli sözdür.

Bu söz də /abi-həyat/ sözünün sinonimidir və “dirilik suyu” mənasını verir[1, s. 7].

آب حیواندر دوداغنک روح قدسیدرد منک

[6, s.60] صورت حقدر یوزنک و الله اعلم بالصواب

(**Abi-heyvandır** dodagın, ruhi-qüdsidir dəmin,

Surətin həqdir, üzün – vəllahu ə'ləm bis-səvab) [4, s. 22]

بو یونک طوبی دوداغنک آب حیوان

[6, s.113] رخنکر جئنت و جئندہ کی حور

(Boyun tuba, dodagın**abi-heyvan**,

Rüxündür cənnəti-ədnüxətinhur) [5, s. 196]

لعل لینک تفسیرینی سویلر نسیمی جانلرہ

[6, s.159] شول رسملہ کم صائہ سن خضر **آب حیوان** اخیدر

(Lə'li-ləbin təfsirini söylər Nəsimi canlara,

Şol rəsm ilən kim, sanasan Xızr **abi-heyvan** axıdar) [4, s. 195]

کر سنی آرزولرم ایجان و جانتم نولا

[6, s.160] تشنہ وصلنک نکار **آب حیوان** آرزولر

(Gərsəniarzularam, ey canücananım, nola,

Təşneyi-vəslin, nigara, **abi-heyvan**arzular) [4, s. 200]

آب حیواندر دوداغی کنوحی جلودان

[6, s.172] نفخہ عیسی باغشلر اول لب احیایی کور

(**Abi-heyvandır** dodagı kəndi həyyi-cümlədən

Nəfexeyi-İsa bağışlar ol ləbi-əhyayı gör) [5, s. 141]

• **آب/abi-rəvan/ – axar su**

Bu söz birləşməsində /ab/ sözü nitq hissəsi kimi isimdir və fars mənşəli sözdür, /rəvan/ sözü isə nitq hissəsi kimi feili sifətdir və fars mənşəli sözdür[1, s. 7].

آب روان می و معشوق (ونی له)

[6, s.70] بندغمدن بودر دویردی نجات

(Meyü mə'suq, səbzə, **abi-rəvan**

Bəndi-qəmdən bu dördü verdi nəcat) [5, s. 258]

عینیم ایچندہ قامتک سدرہ سی مسکن ایلدی

[6, s.137] سدرہ هم آندہ یارشور که **آب روان** ایچندہ در

(Eynim içində qamətin sidrəsi məskən eylədi,

Sidrə həm anda yaraşır k'**abi-rəvan** içindədir) [4, s. 271]

• **آب کوثر (abi-kövsər) - cənnət çeşməsi, cənnət suyu; içki**

Bu söz birləşməsində I tərəf olan /ab/ sözü nitq hissəsi kimi isimdir və fars mənşəli sözdür, /kövsər/ sözü isə nitq hissəsi kimi isimdir və ərəb mənşəli sözdür [2, s. 50].

الم نشرح صاچنک و الشمس الئنک

[6, s.122] بو یونک طوبی لیونکدی **آب کوثر**

(Ələm nəsrəh saçın, vəş-şəms alın,

Boyun Tuba, ləbindir **abi-kövsər**) [4, s. 243]

ای نسیمی **آب کوثر** در مکر نطقکده کیم

[6, s.184] هر کیم ایچر اول سرابی مست جاویدان اولور

(Ey Nəsimi, **abi-kövsərdir** məgər nitqində kim,

Hər kim içər ol şərabı, məsti-cavidan olur) [5, s. 134]

• **آب زلال /abi-zülal/ – sərin; duru su; şəffaf, təmiz su**

Bu söz birləşməsində I tərəf olan /ab/ sözü nitq hissəsi kimi isimdir və fars mənşəli sözdür, /zülal/ sözü isə nitq hissəsi kimi isimdir və ərəb mənşəli sözdür[3, s. 18].

یاندردی شوقنک بغرمی کور اوش دوتشدی کم نجه

[6, s.162] جانم صوصامشدر لینک **آب زلال** آرزولر

(Yandırdı şövqün bağrımı, gör tabişindən kim, necə

Canım susamışdır, ləbin **abi-zülalın** arzular) [4, s. 201]

Nəticə.Nəsiminin əsərlərinə nəzər saldıqda ərəb, fars sözləri ilə kifayət qədər zəngin olduğunu görürük.

Bunun əsas səbəbi kimi klassik dövrün rəsmi dilinin ərəb dili daha sonra isə fars dili olması ilə əlaqədardır. Fars dili rəsmi dil olduğdan sonra janr olaraq fars janrı, üslub olaraq fars üslubu, vəzn olaraq fars vəzni ədəbiyyata daxil olmuşdur. Axıcı olan fars dili eyni zamanda poeziya dili də adlandırılır. Əsərdə fars mənşəli /ab/ sözünə rast gəldik. /ab/ sözünün leksik mənası “su” deməkdir və nitq hissəsi kimi əsas nitq hissəsi olan isimin xüsusiyyətlərini özündə daşıyır. Biz bu araşdırmada fars mənşəli /ab/ - su sözünün 5 tərkibini araşdırdıq. Şairin üslubunda bu tərkiblərdən hansının daha çox işləndiyini, başqa sözlə işlənmə tezliyini yoxlasaq bu rəqəmlərin aşağıdakı kimi olduğunu görürük:

1. **آب/abi-həyat/ – dirilik suyu** - 9

2. **آب حیوان/abi-heyvan/ – dirilik suyu** - 5

3. **آب روان/abi-rəvan/ – axar su** - 2

4. **آب کوثر/abi-kövsər/ - cənnət çeşməsi, cənnət suyu** - 2

5. آب زلال (abi-züلال) – sərin; duru su; şəffaf, təmiz su -1

İstifadə edilmiş ədəbiyyat

1. Abdullayev B., Əsgəri M., Zərinəzadə H. Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti. I cild. Bakı: Şərq-Qərb, 2005, 416 s.
2. Qəhrəmanov C. Nəsimi "Divan"ının leksikası. Bakı: Elm və təhsil, 2019, 650 s.
3. Məzəmlif. Azərbaycan dilində fars sözləri lüğəti. Bakı: Çıraq, 2004, 199 s.
4. Araslı H. Nəsimi. Seçilmiş əsərləri: iki cild, I cild, Bakı: Lider, 2004, 336 s.
5. Araslı H. Nəsimi. Seçilmiş əsərləri: iki cild, II cild, Bakı: Lider, 2004, 377 s.
6. İmadəddin Nəsimi. "Divan". I cild. Bakı: Elm, 1973, 572 s.

Açar sözlər: İmaməddin Nəsimi, ab tərkibli sözlər, abi həyat, abi rəvan

Ключевые слова: Имамеддин Насими, слова содержащие аб, живительная вода, животверная сила

Key words: ImameddinNasimi, words containing ab, life-giving water, life-giving power.

Xülasə

İmadəddin Nəsimi XIV əsrdə yazıb yaradan mütəfəkkir şair olmuşdur. Onun əsərləri öz düşüncə tərzinə və ideologiyasına görə digər şairlərdən xeyli fərqlənir. Bildiyimiz kimi İmadəddin Nəsimi ilk sufi şairi olmuşdur. İmadəddin Nəsiminin zəngin dil üslubu vardır. Onun əsərlərində söz birləşmələri, frazeoloji birləşmələr və tərkiblərdən geniş istifadə olunmuşdur. İmadəddin Nəsiminin ana dilində yazdığı 3 cildlik divanını tədqiq edən zaman fars mənşəli /ab/ - "su" sözünün tərkiblərlə işlədilməsinə nəzər saldıq. Biz bu araşdırmada 5 tərkib hissəsini tədqiq etdik. Əlbəttə İmadəddin Nəsiminin 3 cildlik ana dilli divanı söz birləşmələri, tərkiblərlə zəngindir, lakin məqalənin həcmi nəzərə alaraq hələlik /ab/ ismini işlədildiyi 5 tərkiblə divandakı beytlər daxilindən seçib tədqiq etdik.

Словосочетания с персидским словом /ab/ в диване ИмадеддинаНасими

Резюме

Имададдин Насими был поэтом-мыслителем, писавшим и творившим в XIV веке. Его произведения сильно отличаются от других поэтов своим образом мышления и мировоззрением. Как мы знаем, Имадедин Насими был первым суфийским поэтом. Имададдин Насими обладает богатым языковым стилем. В его произведениях широко используются словосочетания, фразеологические сочетания и композиции. Изучая 3-томный диван, написанный Имадеддином Насими на его родном языке, мы обратили внимание на употребление персидского слова /ab/ – «вода» с соединениями. В этом исследовании мы рассмотрели 5 ингредиентов. Конечно, 3-х томный диван Имадеддина Насими на его родном языке богат словосочетаниями и составными частями, но учитывая размер статьи, мы пока отобрали и изучили стихи в диване с 5-ю словосочетаниями, в которых существительное / ab/ используется.

Used with the persion word /ab/ combination in ImadaddinNasimi's Diwan

Summary

ImadaddinNasimi was a poet-thinker who wrote and created in the 14th century. His works are very different from other poets in their way of thinking and worldview. As we know, ImadedinNasimi was the first Sufi poet. ImadaddinNasimi has a rich linguistic style. His works widely use phrases, phraseological combinations and compositions. While studying the 3-volume diwan written by ImadeddinNasimi in his native language, we noticed the use of the Persian word /ab/ - "water" with compounds. In this study we looked at 5 ingredients. Of course, the 3-volume diwan of ImadeddinNasimi in his native language is rich in phrases and compounds, but given the size of the article, we have so far selected and studied the poems in the diwan with 5 phrases in which the noun /ab/ is used.

RƏYÇİ: dos. E.Vəliyeva

Sübhan Qismət qızı Aslanova⁴⁸

NİTQİN İNKİŞAFINDA OMONİM, SİNONİM VƏ ANTONİMLƏRİN TƏDRİSİNİN ROLU

Şagirdlərin lüğət ehtiyatının zənginləşdirilməsi nitq vərdişlərinin inkişaf etdirilməsi üçün semantik məna növlərinin şagirdlərə mənimsənilməsinin müstəsna rolu vardır. Məlumdur, ki, insanlar nitqin köməyi ilə öz təəssüratlarını mübadilə etmək, bir- birini başa düşməklə yanaşı, həm də öz arzu və istəklərini ifadə edirlər. Nitq insanların bir-birinə qarşılıqlı təsir göstərmələri üçün güclü vasitədir. Söz adamlarda inam yaradır, onları əməyə, qəhrəmanlığa çağırır, pis əməllərdən çəkindirir, sevindirir, ağladır, güldürür və s. Təfəkkürlə bilavasitə bağlı olan nitq iki funksiyayı yerinə yetirir o, bir tərəfdən başqaları ilə ünsiyyət vasitəsidir, digər tərəfdən, təfəkkür formasıdır. Belə ki, insan daxili nitqin köməyi ilə sözlərlə fikirləşir. Ana dili məktəbəqədər yaşlı uşaqların əqli və əxlaqi tərbiyəsinin mənbəyi və vasitəsidir. Uşaq adətən iki yaşından danışmağa başlayır və 6-7 yaşında artıq ətrafındakılarla tam ünsiyyət saxlaya bilər. Uşağın nitqinin inkişafı onun ana dilinə yiyələnməsi deməkdir. Nitqin formalaşması bu dövrdə ana dilini heç bir şey əvəz edə bilməz. Ana dili uşağı onu əhatə edən adamların xarakteri ilə içərisində yaşadığı cəmiyyətlə onun tarixi ilə onun istəkləri ilə heç bir tarixçinin tanış edə bilmədiyi şəkildə tanış edir. Buna görə də uşaqların düzgün rabitəli və ifadəli nitqə yiyələnmələri məktəbəqədər tərbiyənin başlıca vəzifələrindən biridir.

Nitq bacarıqlarının inkişaf etdirilməsi məsələsinə ümumtəhsil məktəblərində də böyük önəm verilir. Ümumtəhsil məktəblərinin tədris olunan bütün fənlərin əsas məqsədlərindən biri şagirdin nitq bacarıqlarının inkişaf etdirmək, şagirdlərin fikirlərini sərbəst şəkildə, dolğun və aydın nitqlə ifadə etmək bacarıqları formalaşdırmaqdır. Bu istiqamətdə bütün fənn müəllimləri fəaliyyət göstərməlidir. Lakin bu istiqamətdə əsas yük Azərbaycan dili və ədəbiyyatı fənni müəllimlərinin üzərinə düşür.

Şagirdlərinin söz ehtiyatının zənginləşdirilməsi, nitq bacarıqlarının inkişaf etdirilməsi üçün dilçiliyin ən maraqlı bölmələrindən biri olan leksikologiyanın əvəzsiz rolu var. Nitq bacarıqları yanından bəri fikirlərimizi sözlərlə ifadə edirik. Leksikologiya bölməsində sözlərin məna rəngarəngliyi - həqiqi və məcazi mənası, yaxın və əks mənası, leksik və qrammatik mənası, ilkin və törəmə mənası və s tədris olunur. Ümumtəhsil məktəblərində şagirdlərin nitq bacarıqlarının inkişafına xidmət edən, leksikologiyanın bir bölməsi olan omonimlər sinonimlər və antonimlərlə eyni dərəcədə tədris olunmalıdır. Lakin məktəblərdə, eləcə də qəbul imtahanlarında omonimlərdən geniş bəhs olunur. Bir çox dünya dilçiləri kimi Azərbaycan dilçilərinin də diqqətini omonimlər daha çox cəlb edir. Bu sahədə geniş tədqiqatlar aparılır. Bu tədqiqatçılar arasında Həsərət Həsənov daha çox seçilir. Onun hazırladığı omonimlər lüğətində bir çox problemlər həll olunmuşdur. Şagirdlərin omonim mövzusunun mənimsədilməsi zamanı qarşılaşdığı çətinliklərdən biri omonim sözlərlə çoxmənalı sözlərin qarışdırılmasıdır. Çünki hər iki məna qrupuna daxil olan sözlərin deyilişi və yazılışı eynidir. Bəzən isə bir sözün həm omonim, həm də çoxmənalı olması bu bəhsin mənimsədilməsində çətinliklər yaradır. Yaranan çətinliyi aradan qaldırmaq üçün müəllim bu məna qruplarını daha rahat şəkildə fərqləndirə biləcək üsullar tapmalıdır. Belə ki, çoxmənalı sözlərlə omonimləyi fərqləndirən əsas xüsusiyyətlər aşağıdakılardır.

1. Çoxmənalı sözlərdən fərqlin olaraq omonimlər yalnız həqiqi mənada olur
 2. Omonimlər həm fərqli, həm də eyni nitq hissəsinə aid ola bildiyi halda, çoxmənalı sözlər yalnız eyni nitq hissəsinə aid olmalıdır. Məs.: kök (tərəvəz) - kök (ağac kökü) – kök (əlamət bildirən sifət); ayaq (insan ayağı) - ayaq (kəndin ayağı). Göründüyü kimi birinci nümunədəki omonimlər müxtəlif nitq hissələrinə, ikinci nümunədəki çoxmənalı sözlər isə eyni nitq hissəsinə aiddir.
 3. Omonimlər tamamilə fərqli mənaları bildirir, lakin çoxmənalı sözlərdə törəmə məna ilə ilkin məna arasında semantik baəlliliq özünü göstərir.
 4. Çoxmənalı sözlər lüğətlərdə bir sözlə özünü göstərsə də, omonimlərin hər mənası ayrılıqda göstərilir.
 5. Çoxmənalı isimlər, əsasən, bədən üzvləri ilə bağlı olan sözlərdir.
 6. Omonimləri ayrı leksik vahid hesab edirik, çoxmənalı sözlər isə bir leksik vahid kimi qəbul olunur.
- Bu siyahını daha da uzatmaq olar. Bu fərqləri yadda saxlayan şagird omonimlərlə çoxmənalı sözləri asanlıqla fərqləndirə biləcək.


Omonimləri tədris edən zaman slaydlardan, iş vərəqlərindən, şəkillərdən, dərslik və metodik vəsaitlərdən istifadə etmək dərsi daha səmərəli hala gətirir.

Gəlin həm omonim, həm də çoxmənalı sözləri mənimsətməyə xidmət edən tapşırıq nümunəsinə baxaq. Dərsin qiymətləndirmə mərhələsinə təyin edən meyarlar aşağıdakı kimi ola bilər. Omonim sözləri müəyyənləşdirir,

Omonimlər

çoxmənalı sözlər

*Dam, qazan, kitab,
kök, burun, xal, aş,
alçaq, al. boz, bal*



Həm omonim, həm çoxmənalı sözlər

fərqləndirir Omonimləri çoxmənalı sözlərdən ərqləndirməyi bacarır. Əməkdaşlıq. Tapşırıqın vaxtında təqdim olunması.

⁴⁸ BDU-nun magistrantı, subheaslan@gmail.com

Sinonim sözü yunan mənşəli sözdür, tərcümədə eyni ad mənasını verir. Sinonimlər fərqli formada yazılan, tələffüz edilən, lakin məna cəhətdən eyni və ya yaxın olan sözlərə deyilir. Sinonimlər də digər semantik növlər kimi orta məktəbin V sinfində tədris olunur. Sinonimlərin tədrisinin nitqin zənginləşməsində böyük rolu vardır. Sinonimlərin arasında bənzərlik olsada, hər sinonim fərqli fikri ifadə zənginliyinə, istifadə olunma səviyyəsinə görə fərqlənirlər. Biz hər yaxın və ya oxşar mənalı sözü sinonim götürməməliyik. Sinonimlərin də özünəməxsus qanunauyğunluqları vardır. Sinonim sözlər yalnız eyni nitq hissəsinə aid olmalıdır. Yəni biz qorxmaz sifəti ilə qorxmayan feili sifətini mənalı eyni olsa da sinonim kimi hesab edə bilmərik. Sinonim sözlərin kökləri eyni ola bilməz. Yəni biz bənzər və məzali spzlərini eyni mənada olmasına baxmayaraq, eyniköklü olduğu üçün sinonim hesab edə bilmərik.

Sinonim sözlərdən bədii ədəbiyyatda sözlərin, ifadələrin təsir gücünü artırmaq məqsədilə istifadə edilir. Sinonimlər lüğət tərkibinin zəngin olduğunu göstərən əsas ünsürlərdəndir. Sinonimlər eyni anlayışı ifadə etsə



də, müəyyən qədər məna çalarlarında fərqlilik müşahidə olunur. Bu səbəbdən də sinonimlər eyni və yaxın mənada olmasına görə 2 yerə bölünür: nisbi və mütləq sinonimlər. Mütləq sinonimlərə dubletlər də deyilir.

Nisbi sinonimlər hər zaman bir-birini əvəz edə bilməyən, mətndə yerinə görə bir-birini əvəz edən sinonimlərdir. Məs.: ürək, könül, qəlb sözləri bir-biri ilə nisbi sinonim hesab olunur. Çünki bu sözlər bir-birinin ekvivalenti deyil. Onun ürəyi ağrıyır cümləsində ürək sözünü könül, yaxud da qəlb sözü ilə əvəz etmək olmaz. Lakin Arazın ürəyi yaralıdır cümləsində biz ürək sözünü sinonimləri ilə əvəz edə bilərik. Mütləq sinonimlər isə hər zaman bir-birini əvəz edə bilən sinonimlərdir. Bu sözlərə nümunə kimi eynək, çeşmək, gözlük sözlərini göstərmək olar.

Orta məktəblərdə sinonimlərin tədrisi şagirdlərin nitqinin zənginləşdirilməsinə xidmət göstərir. Sözüün leksik mənasını izah etmə yollarından biri kimi həmin sözüün sinonimini qeyd etmək lazımdır. Bəzən elə hallar baş verir ki, bir anlayışı ifadə edən söz dilimizdə olduğu halda yad dildən bu ifadəyə sinonim söz yaranır və nəticədə dildə yersiz təkrarlar əmələ gəlir. Tədris zamanı şagird bilməlidir ki, sinonimlər bəhsi ona nə üçün tədris olunur, sinonimləri bilmək nə üçün vacibdir? Müəllim şagirdlərə izah etməlidir ki, sinonimlər nitqin zənginləşməsinə, söz ehtiyatının artmasına zəmin yaradır. Biz sinonim sözlərdən yerində istifadə etməklə nitqimizi fikirlərimizi daha dolğun və zəngin şəkildə ifadə edə bilərik. Dərsin motivasiya mərhələsində aşağıdakı kimi tapşırıq nümunələrindən istifadə etmək olar. Bu tipli tapşırıqlar məntiqi tənqidi inkişaf etdirir, şagirdlərdən daha çox diqqət tələb edir. Eyni zamanda tapşırıqın həlli əyləncəli tipdə olduğu üçün sözlərin sinoniminin daha tez qavranılmasına şərait yaradır. Sinonimlərin tədrisi zamanı komandalar şəklində işləmək, fikir mübadiləsi aparmaq dərsin daha fəal keçməsinə gətirib çıxarır.

Bütün nitq hissələrində sinonimlərə rast gəlmək mümkündür. Lakin əsasən, isim, sifət və feillərdə sinonimlərin daha çox olduğunu müşahidə edirik. Sinonimlər yalnız quruluşca sadə olmur, düzəltmə və mürəkkəb sinonimlər də dilimizdə az deyil. Belə olan halda sözdüzəldici şəkildə vasitəsilə sinonim sözləri yaratmaq olar. Bununla bağlı aşağıdakı tapşırıqı diqqət edək. Boşluğa elə şəkildə yazın ki, sinonim cütlüyü yaransın.

İri-böyü... (k) şor-duz... (suz)
 əlvan-rəng... (li) möhkəm-güc... (lü)
 geniş-en... (li) qoca-yaş... (li)
 savad-bil... (ik) dar-en... (li)

Antonimlər əks mənalı sözlərdir. Qeyd edək ki, sözüün leksik mənasının izah olunmayollarından biri də onun antonimini müəyyən etməkdir.

Antonimlərin də özünəməxsus xüsusiyyətləri vardır. Sinonimlər kimi antonimlər də yalnız eyni nitq hissəsinə aid olmalıdır. Məs., Çalışan və tənbel sözləri bir-birinə zidd mənalı bildirsə də, fərqli nitq hissəsinə aid olduqları üçün antonim sözlər hesab olunur. Biz eyniköklü sözləri antonim hesab edə bilmərik. Məs.: ağıllı-ağılsız sözləri antonim hesab olunmaz. Feilin inkarlıq kateqoriyası yaradan –ma, -mə şəkilçisi antonim yaratmaz. yazmaq-yazmamaq sözləri antonim deyil, bu sözüün doğru antonimi pozmaqdır. Antonimlərə bütün nitq hissələrində rast gəlinir. Bədii ədəbiyyatda antonimlərdən təzad yaratmaq üçün istifadə edilir. Frazoloji birləşmələr arasında da antonimlik özünü göstərir. Bu mövzu orta məktəblərin V sinif dərslərində Leksikologiya bölməsində tədris olunur. Antonimləri şagirdlərə izah edərkən təbiətdə hər hadisənin əksinin olduğunu, insanın hisslərinin ziddiyyətli olduğunu, fəsillərdə özünü göstərən ziddiyyətli xüsusiyyətləri, günün hissələrini (gecə, gündüz, sığın, axşam) dünyanın şimal və cənub qütbünü, şərq və qərb yarım kürələrini və s. nümunələr göstərməklə bu anlayışları ifadə edən sözlər-antonimlər barəsində ilkin məlumat vermək olar. Sinonim, antonim, çoxmənalı və omonim sözlərin tədrisi zamanı sual-cavab, söz asossiasiyası, müzakirə kimi tədris üsullarından istifadə etmək olar. Söz asossiasiyası üsulunun tətbiqi ilə verilən tapşırıq nümunəsinə nəzər salaq. *Gördüyünüz işarələri bir sözlə ifadə edin. İfadə etdiyiniz sözlər bir-birilə yaxın mənalıdır, yoxsa əksmənalıdır?*

Antonim sözlərə bədii ədəbiyyatda da tez-tez rast gəlirik. Bu səbəbdən də mövzunun dərinə

mənimsədilməsi üçün ədəbiyyat dərslərinə inteqrasiya etmək daha məqsədəuyğun olar. Bundan əlavə şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirmək üçün aşağıdakı tapşırıq nümunəsi uğurlu hesab oluna bilər.

İstifadə edilmiş ədəbiyyat

1. Abbasova Ş., Mərdanova S., Mənaflı X. Azərbaycan dili və nitq mədəniyyəti (dərslük). Bakı, 2016
2. Abdinova R., Hüseynova N. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı: Elm və Təhsil, 2021, 448 s.
3. Axundov A. Dil və mədəniyyət. Bakı: Yazıçı, 1992, 192 s.
4. Axundov A. Ümumi dilçilik, Bakı: Şərqi-Qərb, 2016, 280 s.
5. Azərbaycan dili 5-ci sinif dərsliyi. Bakı, 2018
6. Balyev H. Orta məktəblərdə Azərbaycan dilinin tədrisi metodikası. Bakı, 2003
7. Balyev H. Azərbaycan dilinin tədrisi metodikasından bəzi mühazirələr. Bakı, 2007, 419 s.
8. Balyev H. Ana dilinin tədrisi metodikası. Bakı: Maarif, 1997, 476 s.

Açar sözlər: Sinonim, omonim, antonim, çoxmənalı sözlər, təlim

Key words: synonym, homonym, antonym, polysemantic words, training

Ключевые слова: синонимы, омонимы, антонимы, многозначные слова, обучение

Xülasə

Orta məktəblərdə tədris olunan bütün fənlərin qarşısında dayanan əsas məqsədlərdən biri şagirdlərdə nitq bacarıqlarının inkişaf etdirilməsidir. Bütün fənn müəllimləri bu məsələdə məsuliyyət daşıyır. Lakin bu istiqamətdə əsas yük Azərbaycan dili və ədəbiyyatı fənni müəllimlərinin üzərinə düşür. Şagirdlərin nitqinin inkişaf etdirilməsi, lüğət ehtiyatının zənginləşdirilməsi üçün dilçiliyin ən maraqlı şöbələrindən biri olan leksikologiyanın tədris olunmasının əvəzsiz rolu vardır. Leksikologiya bölməsində sözlərin mənə rəngarəngliyi - həqiqi və məcazi mənası, yaxın və əks mənası, leksik və qrammatik mənası, ilkin və törəmə mənası və s. tədris olunur.

Резюме

Одной из основных целей, стоящих перед всеми предметами, преподаваемыми в средних школах, является развитие речевых навыков у учащихся. Все учителя-предметники несут ответственность в этом вопросе. Однако основная нагрузка в этом направлении ложится на учителей Азербайджанского языка и литературы. Неоценимую роль для развития речи учащихся, обогащения словарного запаса играет преподавание лексикологии-одного из самых интересных разделов языкознания. Многообразие значений слов в разделе лексикологии - их истинное и переносное значение, близкое и противоположное значение, лексико-грамматическое значение, первичное и производное значение, омонимы и т.д. это преподается.

Summary

One of the main goals facing all subjects taught in secondary schools is the development of speech skills in students. All subject teachers are responsible in this matter. But the main burden in this direction falls on the teachers of the Azerbaijani language and literature. Teaching lexicology, one of the most interesting departments of linguistics, has an invaluable role in developing students speech and enriching vocabulary. The lexicology section includes the variety of meanings of words - real and figurative meaning, close and opposite meaning, lexical and grammatical meaning, initial and derivative meaning, homonyms, etc. it is taught.

RƏYÇİ: dos. N.Əfəndiyeva

Şahin Kamal oğlu Yusifli⁴⁹
FARSDİLLİ QAYNAQLARDA “ŞAHMAT” OYUNU VƏ ONUN LEKSİK FƏZASI
İLƏ BAĞLI QEYDLƏR

Giriş. Farsdilli ədəbiyyatın qədim qatları o qədər dərin məzun daşmışdır ki, onları üzə çıxarmaq üçün ədəbiyyat, dilçilik, etnoqrafiya, kulturologiya kimi elmləri əlaqələndirməklə qəti nəticələr çıxarmaq və qənaətə gəlmək mümkündür. Bu aspektdə maraqlı hal klassiklərin fars dilindən istifadəsi, onların poeziyaya daxil etdikləri leksemlərin xüsusiyyətləri, söz yaradıcılığı qabiliyyəti ən bariz və diqqəti cəlb edən hadisələrdən hesab oluna bilər. Şairlərin xüsusi leksik fəzalarda işləməsi zamanın tələbi idi. Bu onların əlçatmazlığına və ustalığına dəlalət edirdi. Bu cür qatların bir tərəfi klassik oyun adları üzərində köklənmiş, oyunların ad və atributları əsasında yaradılan leksik modellər və poetoloji fəndlər klassik fikir sahiblərini güdrətləndirməklə, gələcəkdəki tədqiqatçıları bu sahəni istifadə edən şairlərə təəccüb və tərəddüdlə baxmağa vadar edəcəkdirdi. Oyun ad və atributları ilə bağlı leksemlərdən istifadə poetika ilə yanaşı, oyunların təbiəti ilə yaxından tanışlığı şərtləndirmiş, oyundakı hadisələr ilə realıq arasında güclü əlaqələndirmə bacarığı tələb etmişdir. Yalnız bununla bitməmiş, şairlərin müvafiq tarixi hadisələrə, işğallara, zülmə olan etirazları və ya qələbə mesajları da bir çox vaxtlarda məhz qeyd olunan leksik fəza hesabına ifadə olunmuş, gələcəyə çatdırılmışdır.

Əsas hissə. Farsdilli klassik ədəbiyyatda istifadə olunan ən məşhur oyunlardan birincisi “şahmat”dır. Şahmat bir növ insan həyatını bütün sahələrdə əks etdirmək baxımından oyunlar arasında ən başlıcaıdır. Şairlər məhz buradakı gedişlər hesabına təhdid, sevinc, qəzəb, qorxu, sevinc, arzu və s. kimi hissləri yaşatmağı bacarmış, gedişlərin məntiqi nəticəsi həyatdakı müvafiq vəziyyətlə tam əlaqələndirilmişdir. Şahmat barədə danışmadan əvvəl sözün etimologiyası barəsində qısa izahın verilməsi təqdirəlayiq hesab olunur. Sözün kökü barəsində ən əsaslı dəlil onun sanskrit dilindən pəhləvi dilinə daxil olmasıdır. Oyunun Hindistan ərazisindən İran coğrafiyasına daxil olduğuna etimad göstərsək, şahmat sözünün sonradan fars və ərəb dillərinə yol tapdığıın şahidi olur. Qədim pəhləvi dilində olan “چترنگ” (çətrəng) sanskrit dilindəki [chaturanga] sözündən törəmə hesab olunur. Leksikoqraf Lalətik Çəndbəhar “Bəhar-e Əcəm” adlı lüğətində də bu faktı təsdiqləməklə yanaşı, “şətrəng” sözünün ərəbləşmiş “sətrəng”dən gəldiyini vurğulayır [1, s.742].

Şahmatın farsdilli ədəbiyyata daxil olması və dildə şahmatla bağlı sözlərin hansı istiqamətdən daxil olması barədə danışmadan əvvəl oyunun kim tərəfindən ixtira olunması barədə olan müəammalar barəsində qəti hökm çıxarmaq gərəkdir. Şahnamədə qeyd olunan “Qov və Təlxənd” dastanına etimad göstərsək, oyunun iki ögey qardaş arasında Hindistanda hökmürlənlik uğrunda mübarizə nəticəsində birinin at üzərində həlak olması və bu xəbərin analarına çatdırılması ilə bağlı məqamları əhatə edir. Bu xəbərin çatdırılması, oğulun şahmat üzərində gedişlər vasitəsilə döyüş səhnəsini başa salması nəticəsində açıqlanır. Ancaq Firdovsinin poetik formada təqdim etdikləri realığı axtarmağa sövq edir. Ravəndi “زراعة الصدور و آية السرور” (Qəlbın rahatlığı və sevinc əlaməti əsərində şahmatın hind alimləri tərəfindən fikirləşilərək, Xosrov Ənüşirəvana göndərilməsi və bu qeyri-müəyyən oyunun sirrinin cavan vəzir Bozormehr tərəfindən açılmasını qeyd edir [5, s.406].

Təbii ki, Ravəndi ilə yanaşı bir çox leksikoqraflar öz əsərlərində bir çox mənbələrə yön çevirməklə oyunun etimoloji əsaslarını tapmağa səy göstərirlər. Digər fikirlər arasında oyunun şahmatda mahir ustad Ləclac-e Leylac tərəfindən yaradıldığı və ilk qalib gələn şəxsin o olduğu qeyd olunur. Hətta İbn Nədim “Əl-Fehrest” əsərində Ləclacdan rəvayət etmiş, onun “Mənsubat-e Şətrənc” adlı əsərinin olduğunu və Şirazda vəfat etdiyini qeyd etmişdir [1, s.743].

Mənbələrdə şahmat oyundakı bəzi adət və ənənələrin olması ilə bağlı məlumatlar verilir. Məhz bu qaydalara görə böyük mövlə və dindar şəxslər müəyyən şərtlər daxilində bu oyunla məşğul olmağa icazə verirdilər:

Nasir Xosrov divanından beytə müraciət edək:

می جوشیده حلال است سوی صاحب رای
 [7, s.50] شافعی گوید شطرنج مباح است بیاز

(Fikir sahibi tərəfindən qaynanmış şərab halaldır,
 Şafeyi buyurur ki, şahmat rəva bilinir oyna)

Məhz buna görə Ravəndi qəti şəkildə şahlara oyunu mərcə və qumar şəklində oynamamağı tapşırır. Ünsürməali “Qabusnamə”də oğlu Gilanşaha nəsihət olaraq şahmatla məşğul olmağa adət etməməsini tapşırır, əgər yaxşı oyunçu olarsa, oyunda ədəb qaydalarına əməl etməyi buyurur, oyun sırasını ilkin olaraq rəqibinə verməyi ədəb və mərifətdən hesab edir [8, s.54].

Ravəndi şahmatda böyük faydanın olduğunu, oyunun bütöv bir hərəb sistemi olduğunu qeyd edir və bildirir ki, şahmat zehni qüvvətləndirir, şahmat oyunu iti dərrakəyə malik olan şahların oyunudur.

Sədi beytlərində şahmatı müəyyən problemlərin həllində effektiv hesab edir:

زمانی، درس علم و بحث تئزیل
 که باشد نفس انسان را کمالی
 زمانی، شعر و شطرنج و حکایت
 [6, s.390] که خاطر را بؤد دفع ملالی

(Bir vaxt dərs, elm və quran oxuma, / İnsanın nəfsini kamilləşdirir)

Müəyyən vaxt şeir, şahmat və hekayə, / Ağlı iztirab və qəmdən qurtarar)

⁴⁹ Bakı Dövlət Universiteti, Şərqişnaslıq fakültəsinin dekan müavini. shyusifli@bsu.edu.az

Şahmatın digər maraqlı cəhəti şerq ədəbi fikrində şahların sonunu göstərməsi, ibrət aynası olmasıdır. Şahmat qədər-qismət oyunu olmaqdan daha yüksəkdə dayanır və zehnin, düzgün fəaliyyət və ağılın növbəti həyatı gedişlərə verəcəyi töhfəni əks etdirir. Düzgün olmayan qərarlar isə ən sarsıdıcı zərbələrə mail olur və qəhrəmanlıq göstərməyincə bələdan və həlakdan xilasın mümkünsüzlüyü əyani şəkildə əks olunur. Məhz farsdilli klassiklərdən bu məsələni poetikada lazımı şahmat fiqurlarından istifadə etməklə oxuculara çatdırı bilmişdilər.

Bu aspektdə Xaqani qeyd edir:

ای بس شه پیل افکن کافکنده به شپیل
[2, s.38] شطرنجی تقدیرش در ماتگه جرمان

(O qədər qüdrətli şahmat şaha hücum zamanı devrildilər,
Şahmatdakı ümitsiz mat qismətləri ilə)

Bəzi klassik nümunələr fəhmsiz şahın şahmatdakı kimi öz ordusu olmadan bir oyuncaqdan başqa bir şey olmadığını qabardır, məğlubiyyəti dərrakəsiz şahın fəaliyyəti ilə əlaqələndirirlər.

Maraqlı məqam ondan ibarətdir ki, farsdilli klassiklər şahmatı sıradan bir oyun kimi qəbul etməmişdilər. Burada olan fiqurlara isə hər hansı bir oyunun oyuncaqları hesab etmirdilər. Bu baxımdan fiqurlar klassiklər üçün hər biri unikal bir rəmz və simvol hesab olunurdular. Şairlər bu simvolları müxtəlif irfani və əxlaqi fikirlərin sərgilənməsi, eşq, mübarizə və s. kimi prosesləri ifadə etmək üçün poetik fənd vasitələri hesab edirdilər. Bu fəndlər isə heç də bütün şairlər üçün ümumişlək deyildi. Bu linqvopoetik fəzada ən məşhurlar farsdilli klassik ədəbiyyatın Azərbaycanlı nümayəndələri Xaqani, Nizami, Əvhədi və digərləri hesab olunurdular.

Klassiklər üçün şahmat fiqurları hər hansı bir xarakter və şəxsiyyəti simvolizə etmək üçün böyük resurs təqdim edirdi. Ariflər şahmatı bacarıq və hökmü göstərmək üçün, nərdi isə hesab və nəticəliliyi vurğulamaq üçün vasitə bilirdilər.

Mövlanə qeyd edir:

بر رقعہ شطرنج وفا راست برو
[9, s.244] و انگاه چو رخ به گوشه ای راضی باش

(Vəfa şahmatının taxtasında(sahəsində) düz get,
O zaman bir qala tək öz küncünlə razılaş)

Şahmatdakı şah fiquru şairlər tərəfindən müxtəlif sifətlərdə təqdim olunub. Burada həqiqi şah, hökmüdar obrazı ilə yanaşı, dünyanın hakimi, yaradan siması da istisna deyil.

Mövlana vurğulayır:

به خانه خانه می آرد چو بییق شاه جان مارا
[9, s.246] عجب بردست یا ماتتت زیر امتحان مارا

(Şahın piyadası kimi bizim canımızı xana-xana alır,
Bizim üzərimizdə qərribə qələbə və ya matdır)

Klassiklər piyada və vəzirin simvollaşdırılmasında maraqlı cəhətlər sərgiləyiblər. Piyada bəzən əzmkar, mübariz, səbrlə ucalan qismində, bəzənsə qətiyyətsiz və az hərəkətiliyi nümayiş etdirən xarakteri göstərmişdir. Vəzirin hərəkətləri isə onu inadçı insanların xarakteri ilə eyniləşdirmişdir.

Nümunələr göstərir ki, təkcə oyundakı fiqurlar deyil, oyun prosesi ilə bağlı olan bütün söz və ifadələr klassik ədəbiyyata yol tapa bilmişdi. Bir çox ariflər müxtəlif məsələlərin mahiyyətinin çatdırılmasında şahmat leksik fəzasına müraciət etmişdilər. Bu idiomatik ifadələrin toplanmasında Əli Əkbər Dehxodanın adı xüsusi qeyd olunmalıdır. O, “Əmsal və həkəm” monoqrafiyasında müəyyən sistem yaratmağa çalışmışdır. Qeyd olunan nümunələrdən birinə diqqət edək:

پیل شطرنج از کجا ماند به پیل منگوس
[1, s.748] شیر شادروان کجا ماند به شیر مرغزار

(Şahmat fili hara, Məngəlus fili hara,
Ruhu şad şir hara, səhra şiri hara)

Şairlərin şahmat fəzası ilə bağlı işlədikləri bu sahə bədii ifadə vasitələri baxımdan çox zəngin idi. Klassiklər öz xəyal dünyalarında nəzərdə tutduqları mətləbləri şahmat və atributları əsasında yaratdıqları müxtəlif bənzətmələr, təşbeh və istiarələr əsasında istifadə edirdilər.

Qətran Təbrizdən olan beytə diqqət yetirək:

کاین عاشقی چو بازی شطرنج هندوی است
[1, s.749] گاهی بود به لعب پیاده ز شاه به

(Bu məhəbbət hindlilərin şahmatı kimidir,
Bəzən oyunda piyada şahdan yaxşı olur)

Nəticə. Farsdilli klassik ədəbiyyatda şahmat oyunu istər ad, istərsə də atributlarından istifadə edilməklə poetizmlər, idiomatik əsaslı ifadələr, frazeoloji birləşmələr yaratmaq baxımdan birinci sırada dayanır. Oyunun leksik səması farsdilli klassik ədəbiyyatın Azərbaycan və İraq üslubunun nümayəndələri tərəfindən geniş şəkildə istifadə edilmişdir. Şairlərin belə poetoji fəndlərə müraciət etməsi böyük bir linqvopoetik sahənin yaranması ilə nəticələnmiş və bu qədim sahə tədqiqat üçün səmərəli hesab olunur. Şahmatın mübarizə meydanı olması, burada olan fiqurların bir hökuməti xatırlatması şairlər üçün eyniləşdirmələr aparmaq üçün misilsiz material təqdim etmiş, məhz buradakı atributlardan istifadə edilməyə yaradılan birləşmələr fars dilinin leksik fondunun zənginləşməsinə, sonrakı şairlər üçün əsrarəngiz poetik fəndlərin formalaşmasına təkan vermişdir.

İstifadə edilmiş ədəbiyyat

1. بیات،س.ر. شطرنج در گستره ی ادب فارسی // چیسنا، شماره ی ۷۶-۷۷، تهران: ۱۳۷۰، ص. ۷۴۲-۷۵۰
2. خاقانی،از. دیوان - به تصحیح علی عبدالرسولی. تهران: سعادت، ۱۳۱۶، ۹۷۱ ص.
3. دهخدا،ع.العتنامه - زیر نظر محمد معین و سید جعفر شهیدی (۱۵ جلدی). تهران: دانشگاه تهران، ۱۳۷۲، ۱۱۱۴ ص.
4. رامپوری،غ.م.غیث اللغات - به کوشش محمد دبیر سیاقی. تهران: معرفت، ۱۳۶۳، ۱۲۰۹ ص.
5. راوندی،م.س. راحة الصدور و آیه السور در تاریخ السلجوق. تهران: اساطیر، ۱۳۸۶، ۵۷۵ ص.
6. شیرازی،س. کلیات - به تصحیح محمدعلی فروغی. تهران: بهزاد، ۱۳۸۷، ۹۸۰ ص.
7. قبادیانی،ن.خ. دیوان اشعار - تصحیح مجتبی مینوی. تهران: انتشارات دانشگاه مک گیل، ۱۳۵۷، ۷۷۱ ص.
8. عنصرالمعالی،ک. قابوسنامه - به اهتمام و تصحیح سعید نفیسی. تهران: فردوس، ۱۳۸۷، ۴۰۰ ص.
9. مولانا،ج. گزینہ غزلیات شمس تبریزی - به کوشش محمد رضا شفیع ککنی. تهران: شرکت انتشارات علمی و فرهنگی، ۱۳۷۹، ۶۸۸ ص.

Key words: linguopoetics, persian language literature, game, chess, attribute, poeticism

Ключевые слова: лингвопоэтика, персоязычный литература, игра, шахматы, атрибутика, поэтизм

Some points about the game of chess and its lexical space in persian sources

Summary

In classical Persian literature, chess is in the first row in terms of creating poetic units and idiomatic interpretation and phrases using names or its components. The lexical space of the game was widely used by representatives of the Azerbaijani and Iraqi styles of classical Persian literature. Poets' recourse to such poetic techniques led to the creation of a large linguistic space, and this ancient field offers a wide range of materials for research. That chess is a battlefield, the figures here are reminiscent of a government, they have provided unique materials to identify poets. Precisely the combinations created using the elements here have provided the motivation to enrich the vocabulary of the Persian language and the formation of mysterious tricks of poetry for later poets.

Примечания об игре в «шахматы» и ее лексическом пространстве в персидских источниках

Резюме

В классической персидской литературе шахматы занимают первое место по созданию поэтизмов, идиоматических выражений и фразеологических сочетаний с использованием своего названия или атрибутов. Лексическое пространство игры широко использовалось представителями азербайджанского и иракского стилей персоязычной классической литературы. Обращение поэтов к подобным поэтическим приемам привело к созданию обширного лингвопоэтического поля, и это древнее поле предлагает широкий спектр материала для исследования. Тот факт, что шахматы являются полем битвы, фигуры здесь напоминают правительство, дали уникальные материалы для идентификации и идентификации поэтов, именно комбинации, созданные с использованием здесь элементов, мотивацию к обогащению словарного запаса персидского языка и формирование у позднейших поэтов загадочных поэтических приёмов.

Rəyçi: f.ü.e.d.,prof. Ş.Ə.Əlibəyli

Gülnar Fəryaz qızı Taroyeva⁵⁰**“MİN BİR GECƏ” NAĞILLARININ TƏŞƏKKÜLÜ**

Giriş: Ərəb ədəbiyyatı yalnız Şərq aləmində deyil, dünya ədəbiyyatında öz sözünü demiş ən zəngin tərkib hissələrindən biridir. İlk nümunələri İslamdan öncəyə V-VI əsrlərə aid olmuş, İslamdan sonra isə daha geniş ərazilərə yayılaraq təşəkkül və təkamül etmişdir. Beş dövrü əhatə edən ərəb ədəbiyyatı çoxsaylı lirik və epik əsərləri ilə ümummüsəlman ədəbiyyatını təcəssüm etdirmişdir.

Ərəb ədəbiyyatı özünü elə abidələrdə göstərmişdir ki, bu abidələr tək aid olduğu xalqın deyil bəşəriyyətin qızıldan dəyərli sərvəti hesab olunur. Buna “Min bir gecə”, “Əyyəmu-l-arab”, “Əntərə”, “Həmzə əl-Pəhləvan”, “Əli Zibək”, “Seyf ibn Zi-Yəzən” və s. ədəbi nümunə kimi göstərə bilərik.

Bu əsərlərin içərisində ərəb ədəbiyyatının tarixi inkişaf dövrlərinin hamısının əks olunduğu salnamə “Min bir gecə” nağıllarıdır. Xalq yaradıcılığının ən mükəmməl nümunələrindən olan bu abidə ərəb ədəbiyyatı və tarixində çox önəmli mövqeyə malikdir. Özündən sonra nəinki Şərq və dünya ədəbiyyatına, eləcə də bir çox yaradıcı sahələrə ilham qaynağı olmuşdur. Başlanğıcını Cahiliyyə dövründən götürən “Min bir gecə”nin təşəkkülü, təkamülü uzun dövrləri əhatə etdiyindən onun tədqiqatı da böyük zəhmət tələb etmişdir. Bu sahədə bir çox Şərq və Avropa şərqşünasları əsaslı işlər görmüşdür.

Əsas hissə: “Min bir gecə” nağılları Şərq təfəkkürünün nadir incilərindən olan bənzərsiz abidədir. Dünyanın bir çox yerlərində tanınaraq müxtəlif sahələrdə müəlliflərə ilham olmuşdur. Rəngarəng, məzəli, mənalı məzmunu ilə min illərdir xalqların ürəyinə yol tapmış, əməksevərliyi, humanizmi, sadə xalqın arzu, istəklərini təbliğ etmişdir.

Yaxın və Orta Şərq şifahi xalq ədəbiyyatının nəhəng abidəsi olan “Min bir gecə” nağılları tədqiqatçılar tərəfindən araşdırılmış harada, nə zaman meydana gəlməsi və yayılması ilə bağlı mülahizələr söylənilmişdir.

Nağılların formalaşmasını, təşəkkülünü izləmək üçün ilk öncə hansı məqsədlə yaranmasına nəzər yetirmək lazımdır. “Min bir gecə” nağıllarının girişindən məlum olduğu kimi abidə gələcək nəsillərə ibrət dərsi verməyə, insanları həyatın müşküllərindən, yaxşılıq və pisliklərdən, nadanlıq və dürüstlükdən, əxlaq və əxlaqsızlıqdan aqah etməyə xidmət etmişdir. “Bundan sonra isə: doğrudan da, ilk nəsillər barəsindəki nağıllar sonrakı nəsillər üçün ibrət dərsi olmuşdur ki, insan başqalarının başına gələn işlərdən aqah olsun, onlardan ibrət götürsün, həm də keçmiş xalqlar barəsində, onların başına gələn əhvalatlar haqqında rəvayətləri başa düşsün, özünü günah iş görməkdən saxlasın. Qədim adamlar haqqındakı rəvayətləri sonrakı xalqlar üçün ibrət dərsi kimi nağıla çevirənə əhsən!” [1, s. 21].

Bundan başqa X əsrdə yaşayan ərəb tarixçiləri Əl-Məsudi və İbn ən-Nədimin “Min bir gecə” nağıllarının formalaşması kimi bu amillərlə yanaşı dövrün padşahlarının rəğbətini qazanmaq, onları əyləndirmək məqsədi ilə yaranıb formalaşmasını qeyd etmişlər. Bu fikir “Seyf əl-Mülükün nağılı”nda da təsdiqini tapır [2, s. 16]. Belə ki, padşahlar müxtəlif mövzularda əfsanə, rəvayətlərə qulaq asmağı sevər, səfərdən gələnlər maraqlı əhvalatlar danışaraq padşahın diqqətini çəkməyi bacarırdısa, çoxlu bəxşiş, pul, atla mükafatlandırılırdı [3, s. 8].

“Min bir gecə”nin mənşəyi ilə bağlı bir çox pərakəndə fikirlər mövcuddur. Bu nağıllar toplusunun əsasən hind, İran, ərəb mənşəli olduğu tədqiqatların çoxunda öz əksini tapır.

Abidənin prototipi kimi daha çox Sasanilər dövründə meydana gələn “Hezar əfsanə” (“Min Əfsanə”) adlı hekayələr toplusunun adı çəkilir. “Min bir gecə”də adı keçən obrazlar sırasında fars mənşəli adların (Şəhrizad, Şəhriyar, Şahzaman, Dünyazad) olması bu abidənin fars mənşələrindən gəlməsini təsdiq edir ki, məşhur ərəb alimləri və şərqşünaslar bu fikri təsdiq etmişlər. Əl-Məsudi öz dünya şöhrətli “Müruc-üz-zəhəb” kitabında “Hezar əfsanə” kitabının adını çəkərək, ərəblər arasında “Min bir gecə”, “Min gecə” adı ilə tanındığını bildirmiş, İran, hind, yunan, dillərindən ərəb dilinə tərcümə olunan digər əsərlər sırasında vermişdir [4, s. 4].

İbn ən-Nədim “əl-Fihrist” əsərində daha dolğun və geniş məlumatlar verərək Məsudinin mülahizələrini təsdiq etmiş sayılır. Həmçinin İbn ən-Nədim bəzi nağılların İrana Hindistandan keçməsi ilə bağlı qənaətlərə gəlmişdir ki, çərçivə hekayələrə qədim hind ədəbiyyatında da rast gəlinmiş mexanizmdir [4, s. 4]. Tədqiqatçı əsərində hind-İran mənşəli “Hezar əfsanə” toplusunun (1000 nağıl) İran ənənələrinin VIII əsrdə ərəb-müsəlman mədəniyyətinə təsir etdiyi bir dövrdə tərcümə olunduğunu qeyd etmişdir. [Könül. s. 24]. Ərəb ədəbiyyatı tarixindən məlum olduğu kimi Abbasilərin hakimiyyət illəri çiçəklənmə dövrü hesab olunmuşdur. Bu dövrlər ədəbiyyatın inkişafında önəmli əhəmiyyət daşımışdır. Eləcə də ərəb-müsəlman sinkretik mədəniyyəti formalaşmış, tərcüməçilik fəaliyyəti geniş vüsət almışdır. Təkcə “Min bir gecə” yox bir çox bir çox İran ədəbi nümunələri ərəbcəyə tərcümə olunmuşdur. O cümlədən bu toplusunun tərcüməsi qeyri-adi hal hesab olunmurdu [5, s. 21].

“Min bir gecə”nin tədqiqatında avropalı alimlərin xüsusi rolu olmuşdur. Abidənin mənşəyi kimi müxtəlif fikirlər irəli sürülmüşdür. Alman alimi Fridrix Şleqel mənbə kimi hind nağıllarını göstərmişdir. Fransız şərqşünası Silvestr de Sasi nağılların İran və hind mənşəli olmasını təkzib edərək abidənin ərəb-islam dünyagörüşünə xas olduğunu bildirmişdir.

Avstriyalı şərqşünas Y.Hammer-Purqştal “Min bir gecə”nin “Hezar əfsanə ilə əlaqəli olduğu qənaətinə gəlmişdir. Onun nağılçılar haqqında verdiyi məlumatlar abidənin formalaşması, təkamülü prosesi baxımından maraqlı doğurur. Həmçinin nağılçılıq fəaliyyəti haqqında XIX əsrdə Misirdə yaşayan A.B.Klot-bəydə ətraflı məlumatlar vermişdir. Burada həmin dövrdə nağılların necə və hansı şəraitdə yaranması öz əksini tapır.

Belə ki, şəhərlər inkişaf etdikcə əhali arasında tanınan nağıllar müxtəlif məkanlarda ifa olunurmuş. Burada nağılçıların peşəkarlığı xüsusi rol oynayırdı. Natiqlik, aktyorluq qabiliyyəti olan bəlağətli nağılçılar, sanki xalq arasın-

⁵⁰ Bakı Dövlət Universitetinin magistrantı. gulnarserif@gmail.com

da yayılan, ağızdan-ağıza keçən əhvalat, hekayələrə yeni həyat bəxş edirdilər. Müxtəlif ölkələrə səfər edən səyyahlar, nağılçılar bayram günlərində, bazar, qəhvəxanaların qapısı ağızında hekayələr nəql edir, şeirləri ahənglə oxuyurdular. Öz dinləyicilərini həsrətdə saxlamaq üçün nağıllar yarıda dayandırılır, növbəti gündə söylənilirdi [2, s. 24]. Bu, “Min bir gecə”nin məzmunundan tanış olduğumuz məqamlardandır. Nağılçılarla yanaşı burada katiblərin, toplayıcıların rolu vurğulanır. Onlar nağılların sanki taleyini həll edir, qısaldır, genişləndirir, hissələrə ayırır, müdaxilələr edə bilirdilər. Beləliklə xalq nağıllarının dəyişikliklərə uğrayaraq müxtəlif istiqamətlərdə inkişafı qaçılmaz olmuşdur. Şifahi xalq ədəbiyyatı nümunələri bildiyimiz kimi xalqın ümumi təfəkkürünə xitab edir və yaranma, formalaşma mərhələsi uzun yol qət edir. “Min bir gecə” kimi nəhəng abidədən danışdığımız zaman isə bu abidənin köklərini yalnız bir xalqa və ya bir mənbəyə aid etmək mənasızdır. Bu baxımdan XIX əsr alman şərqşünası A.Müllərin abidə haqqında yekun qənaətlərini əsaslı hesab edirik. “A.Müller bir müəllif və ya bir tərtibçi ideyasından imtina edərək, İran prototipi əsasında abidənin ərəb mühitində tədrici təşəkkülü fikrini irəli sürdü” [2, s. 36]. Həmçinin alim abidəni Bağdad və Misir mühitində aid edərək, iki mərhələdə yaranaraq inkoşaf etdiyini bildirmişdir. Bu bölgünü sonrakı şərqşünaslar inkişaf etdirərək, bir mərhələ də əlavə etmişlər. Danimarkalı şərqşünas İ.Estrup “Hezar Əfsanə”ni ayrıca bir lay kimi təqdim etmiş, A.Y.Krimski, E.Littman Hind-İran, Bağdad, Misir layları haqqında fikirləri daha geniş əsaslandırılmışlar.

Doğrudur, bu laylar arasında kəskin sərhədlər qoymaq mümkün deyildir. Lakin tədqiqatçılar bir sıra tarixi, coğrafi, məzmun, kompazisiya və s. ünsürlərinə əsasən bu bölgünü fərqləndirə bilməmişlər. Məsələn, birinci layda çərçivə nağıl strukturu, hind, İran mənşəli adların olması, təmsillər, mistik obrazlar (div, pəri), eyni zamanda romantik məhəbbət və duyğular, şəhər həyatı, açıq-saçıq səhnələr hind, İran nağıl xüsusiyyətlərinə aid edilir. İkinci qrup Bağdad nağıllarının mərkəzində Xəlifə Harun-ər Rəşid durur. Qeyd etdiyimiz kimi, Abbasilər dövrü, sühl dövrü hesab olunmuş, xalqın güzəranının yaxşı olmasından dolayı ədəbiyyat inkişaf etmişdir. Nağılların bu mərhələsində əsasən şəhər həyatı, xəlifənin ədalətli, yardımsevər əməllərindən söhbət gedir. Dəniz səyahətləri Abbasilərin dövründə geniş vüsət almış “Dəniz səyyahı Sindibadın nağılı” əhvalatları da bu cəhətdən “Min bir gecə”də diqqət çəkən süjetlərdən olmuşdur. Bu layda şair (Əbu Nüvas, Müslüm ibn əl-Vəlid), musiqiçilərin (İbrahim Mosuli, oğlu İshaq Mosuli) adları çəkilir [2, s. 41].

Üçüncü lay olan Misir nağılları Bağdad layından daha genişdir. Özündə tarixi reallıqları, sosial-mədəni həyatı, əhalinin məşğuliyyəti olan sənətkarlıq və ticarəti məzmununda əks etdirmişdir. Bağdad nağıllarından fərqli olaraq bu nağıllarda qadın daha aşağı mövqedə dayanması və təhqir obyektinə çevrilməsindən də danışmaq olar.

Nəticə: Bildiyimiz kimi, əsərin mövzusu qədər dili, üslubu, təqdim olunma şəkli də ona əbədi həyat verən vacib amillərdən biridir. Ərəblərin sahib olduğu bələgət, ədəbiyyat ruhu bütün dünyaya bəyandır. “Min bir gecə” nağıllarında məhz bu mühitdə ölməzlik qazanmışdır. Prototipi hesab edilən müxtəlif mənbələr olmasına baxmayaraq, bu abidənin ərəb mühitində formalaşması, öz təşəkkül və təkamülünü tapması danılmazdır.

Beləliklə, uzun məsafə qət edən ərəb şifahi xalq ədəbiyyatı nümunəsi olan “Min bir gecə” şərq dünyasının ədəbi-mədəni mühitini hərtərəfli şəkildə bizlərə çatdıran, ərəb dünyasını bizlərə bu qədər sevdiren dünya şöhrətli monumental abidədir.

İstifadə edilmiş ədəbiyyat

1. Min bir gecə (1 cild. 1-38-ci gecələr). Bakı: Qanun, 2020, 480 s.
2. Bayramova L. “Min bir gecə” ümumşərq ədəbiyyatının mədəni-tarixi abidəsi kimi. Bakı: “MBM”, 2009, 200 s.
3. Min bir gecə: səkkiz cildə. VII cild. Bakı: Şərq-Qərb, 2007, 384 s.
4. https://isamveri.org/pdf/dr/D00018/2004_22/2004_22_TULUCUS.pdf
5. Bayramova L. “Əyyəmu-l-ərəb” Cahiliyyə dövrü ərəb ədəbiyyatının abidəsi kimi. Bakı: Elm, 2021, 360 s.
6. Qasımova A.Ş. Ərəb ədəbiyyatı. V-XIII əsrlər: dərslik. Bakı: Elm, 2019, 676 s.

Ключевые слова: Арабская литература, «Тысяча и одна ночь», «Тысяча и одна ночь», фольклор Сказка,
Key words: Arabic literature, The Thousand and One Nights, the Arabian Nights, Folklore Tale, Frame Tale

Резюме

Арабская литература – одна из богатейших литератур мира. Есть произведения этого народа, которые любят и читают не только на Востоке, но и во всем мире и отвечают эстетическому вкусу людей.

В статье говорится о сказках «Тысячи и одной ночи», которые являются ценнейшими образцами арабской устной народной литературы. Эти сказки, состоящие из 8 томов, формировались и развивались на протяжении тысячелетий и дошли до наших дней. О происхождении произведения велись многочисленные дискуссии, исследователи высказывали разные мнения. Кто является источником? Упоминаются арабские, иранские, индийские источники. Исследователи пришли к выводам о формировании «Тысячи и одной ночи» в трех слоях. Эти слои отличались друг от друга по своей теме, истории и составу.

Summary

Arabic literature is one of the richest literatures in the world. There are works of this people that are loved and read not only in the East, but all over the world, and appeal to people's aesthetic taste.

The article talks about the "One Thousand and One Nights" tales, which are the most valuable examples of Arabic oral folk literature. These tales, which consist of 8 volumes, have been formed and evolved over thousands of years and have come to this day. There have been numerous discussions about the origin of the work, researchers have expressed different opinions. Who is the source? Arab, Iranian, Indian sources are mentioned. Researchers have come to conclusions about the formation of "One Thousand and One Nights" in three layers. These layers differed from each other in terms of their theme, history and composition.

Рәyçi: dos. E.Vəliyeva

Sənubər Ağalar qızı Seyidova⁵¹

MİRZƏ ŞƏFİNİN “KİTABI-TÜRKİ” DƏSRLİYİNDƏ METODİKİ GÖRÜŞLƏRİ

Mirzə Şəfi Vazeh yaratdığı əsərləri ilə klassik Azərbaycan poeziyasının incilərindən sayılmış, dövrünün ən çox tanınmış dünya şöhrətli şairlərindən olmuşdur. Şairin doğum tarixi ilə bağlı tədqiqatçılar müxtəlif illəri (1792,1794,1805) göstərsələr də, fikrimizcə onun doğum tarixini 1794-cü il hesab etmək daha məqsədə uyğun olar. Maarifçi realist ədəbiyyatın ilkin görkəmli nümayəndələrindən olan mütəfəkkir şairin nikbin əhvali-ruhiyəli şeirləri Qərbi Avropa ölkələrində və Rusiyada geniş yayılmışdır. Araşdırmalardan aydın olur ki, Gəncədə Cavad xanın hakimiyyətdə olduğu zamanda memar olmuş Kərbəlayı Sadıqın ailəsində doğulmuş Şəfi ilk təhsilini mədrəsədə almışdır. Burada o, ərəb, fars dillərini, eləcə də şəriət elmlərini mənimsəmişdir. Bununla yanaşı, şair Şərq poeziyasına maraq göstərmiş, onun bir çox nümayəndələrinin əsərləri ilə tanış olmuşdur. Yazdığı qəzəl, mütəəzzəz, məsnəvi, rübailərində ifadə etdiyi həyat sevgisi, nikbinlik, cəmiyyətdə insanın azadlığı uğrunda mübarizə Mirzə Şəfi Vazehin yaradıcılığının əsas istiqamətini təşkil edirdi. Şeirlərində də bunu əks etdirən şair gül, bülbül haqqında yazarkən onları tərənnüm, məhəbbətin əzab və iztirablarından bəhs edən zaman təsvir, şərabı vəsf edən şeirlərində isə həyat sevgisini ifadə edirdi. Yaratdığı nümunələrində də əsas qayəsini etiraf edən şair belə deyirdi: “Mən alçaq şeirləri deyil, təkçə gözəlliyi tərənnüm edirəm. Qoy başqaları müharibəni, şah əsasını və məscidi mədh etsin, mən isə şərabı, qızılgülü və sevgini tərənnüm etməyi qərara aldım” [5, s. 78]. Dini-fanatizm mühitinə, riyakar, fırıldaqçı mollalara qarşı mədrəsədə oxuduğu vaxtlardan qarşı çıxsa da, onun gözünlün açılmasında Gəncənin mədəni insanlarından olan Hacı Abdullanın təsirinin böyük rolu vardır. O, ruhanilərə, möhümata, istibdada qarşı kəskin çıxışlar edir, qadınların azad edilməsinə çağırırdı. Çadra geyinməyin qızğın düşməni olan Mirzə Şəfi şeirlərində yazırdı:

“Tulla gəl çadranı... bilsin ki, dünya
Yoxdur yer üzündə sənintək afət.
Qoy sənin nəzərin hər yana baxsın,
Baxışın qəlbləri yandırır yaxsın.
Pəmbə dodaqların təbəssümləri
Ətrafa nur yaysın, açsın səhəri” [4, s. 114]

Mollaların şairi həzm edə bilməməsi, ona düşmən münasibət bəsləməsinin səbəbi də elə bu idi.

“İstərdim bütün yer üzünü
Həbsdən azad edim...” [4, s. 115]

deyən Mirzə Şəfi azad fikirli insan idi və o, bütün yer üzünə azadlıq arzulayırdı. Gənc Şəfinin bu kimi fikirlər səsləndirməsi, belə düşüncədə olması nəticəsində bir müddət sonra mədrəsə mollaları gələcəkdə onunla məşğul olmağa imtina etdilər. Bununla əlaqədar Şəfi mədrəsəni tərk etmək məcburiyyətində qaldı. Ona görə də şairin dolanısq məqsədlə fəaliyyət göstərməsi çətinləşir və bir az sonra o, Cavad xanın qızı Püstə xanımın binagüzarlıq və yazı-pozu işlərini idarə edir, amma 1826-cı ildə İranla Rusiya arasında başlayan müharibə, İranın Gəncəni işğal etməsi işlərini yarımçıq qoyur. Bundan sonra o, Hacı Abdullanın köməkliyi ilə məsciddə hücrələrin birində müxtəlif kitabların üzünü köçürməklə özünü dolandırır. Az keçmir İranda artıq litoqrafiyadan istifadə olunduğundan kitabın əl ilə köçürülməsinə ehtiyac qalmır, beləliklə, şair ərəb və fars dillərində fərdi qaydada dərs deməklə məşğul olur. Mirzə Şəfinin gənc Mirzə Fətəli Axundovla tanışlığı otuzuncu illərə təsadüf etmiş, qəflətdə olan Mirzə Fətəlinin gözünlün açılmasına, dünyəgörüşünün dəyişməsinə böyük təsir göstərmişdir. Şairin əmək fəaliyyəti Gəncədə başlasa da, o öz məmləkətində rahatlıq tapmadığından 40-cı illərdə Tiflisə getmişdir. O zaman Mirzə Fətəli Axundzadə Tiflis məktəblərinin birində Azərbaycan dili müəllimi idi. Səhhətinin pisləşməsi ilə əlaqədar o, Tiflis qəza məktəbində Azərbaycan dili müəllimi vəzifəsindən azad olunması haqqında müraciət edir və Mirzə Fətəli Axundzadənin tövsiyəsilə Mirzə Şəfi qəza məktəbinə dəvət olunur. Bu hadisə ilə də sanki “Divani-hikmət” məclisi Gəncədən Tiflisə köçür. Bir sıra görkəmli şair və filosofların iştirak etdiyi bu məclisdə ədəbi söhbətlər gedirdi. Tiflis mühiti Mirzə Şəfinin ürəyincə idi. Burada olduğu müddətdə bir çox elm adamları ilə tanış olan Mirzə Şəfi burada hərtərəfli fəaliyyət göstərir və Bakıxanov, Axundzadə, Budaqov kimi ziyalı və ədiblərlə ünsiyyət, fikir mübadilələri edirdi. Şair artıq illərlə əldə etdiyi bilik və bacarığı heç bir maneə olmadan bölüşə bilirdi. Onun alman səyyahı, rus, Şərq poeziyasının tərcüməçisi, şərqşünas Fridrix Bodenştedtlə yaradıcılıq münasibətləri də məhz Tiflisdə baş tutmuşdur. Fridrix Bodenştedt şərq dillərini mükəmməl öyrənmək üçün Mirzə Şəfidən dərs almışdır. Dərs zamanı Mirzə Şəfi Vazeh Fridrix Bodenştedtə Firdovsi, Xəyyam, Sədi, Nizami, Hafizin şeirlərini öyrətmiş və yazdırmışdı. O, həmçinin “Divani-hikmət” ədəbi məclisinin üzvlərindən idi. Mirzə Şəfi Vazeh bədii irsinə müraciət etdiyimiz zaman mənbələrdə onun yalnız şairliklə kifayətlənmədiyini, həm də müəllimlik fəaliyyəti ilə məşğul olduğunun qeyd olduğunu görürük. Bunu onun ilk olaraq qəza məktəbində, daha sonra Tiflis gimnaziyasında müəllim kimi işləməsi bir daha sübut edir. 1846-cı ilə qədər Tiflisdə yaşayan Şəfi həmin ildə doğma vətəni Nizami yurdu Gəncəyə qayıdır. Burada dövlət tərəfindən yeni açılan qəza məktəbində həm pedaqoji fəaliyyətini davam etdirir, həm də bədii yaradıcılığı ilə məşğul olur. Şeyx İbrahim Nəseh, Mirzə Mehdi Naci və digər şairlərlə görüşərək poeziya haqqında ciddi söhbətlər aparır, maraqlı şeirlər yazır. Çox keçmir ki, Mirzə Şəfinin vəziyyəti yenidən çətinləşir və o, burada ruhanilərə qarşılaşmalı olur. Gəncə qəza məktəbində maarifpərvər, şair-müəllim kimi tanınan, dərin şöhrət qazanan şair burada təqiblərə məruz qalır və sıxışdırılır. Məsnəvi əziyyət çəkən Mirzə Şəfi yenidən vətənini tərk etməyə məcbur qalır. Tiflisə döən “Gəncəli müdrik” 1850-ci ildə Tiflis zadəganlar gimnaziyasına Azərbaycan dili müəllimi təyin

⁵¹ Bakı Dövlət Universitetinin magistranı

olunur. Zadəganlar gimnaziyasında səmərəli fəaliyyət göstərərək hər kəsin hörmətini qazanır. Ədəbi fəaliyyətində gözəlliyi, həqiqəti, ədaləti, hikməti, mənəvi zənginliyi, etikanı, yüksək qiymətləndirən Mirzə Şəfi fitri istedadla malik olan söz ustası, mahir pedaqoqdur. Hər bir pedaqoqu tanıdan məqamlardan birincisi onun yaratdığı dərs vəsaitidir, digəri isə istifadə etdiyi özünəməxsus metodikasındır. Şairin pedaqoji irsinə müraciət etdiyimiz zaman onun metodika tariximizə qiymətli bir xəzinə bəxş etdiyini görürük. Həmin bu xəzinə onun “Kitabi-türki” dərsliyidir. Belə ki, Mirzə Şəfi Vəzeh kimi qabaqcıl ziyalılar bu illərdə Azərbaycan dilində heç bir vəsaitin olmamasını ağır, dözülməz hal hesab edirdilər. Bu məsələ ilə bağlı kitabşünas-alim B.Allahverdiyev “Kitablar haqqında kitab” əsərində bu məsələyə ciddi önəm verərək belə yazır: “Azərbaycan şəhərlərində yeni tipli məktəblərin açılması ana dilində dərs vəsaitlərinin və dərsliklərinin yaradılması zərurətini irəli sürdü. Azərbaycanın A.A.Bakıxanov, M.F.Axundov, M.Ş.Vəzeh kimi görkəmli oğullarını bu məsələ ciddi düşündürməyə başladı. Nəticədə bir sıra əhəmiyyətli dərsliklər: A.A.Bakıxanovun “Qanuni-Qüdsi”(1831), M.Ş.Vəzehin “Müntəxəbat”(1855) və s. əsərlər yarandı” [1, s. 83]. Gimnaziyada fars dili müəllimi olan İvan Qriqoriyev ilə Mirzə Şəfi yaxından dostluq edirdi və uzun müddət hər iki dostu dərslik tərtibatı məsələsi düşündürmüşdür. “Azərbaycan dilində tatar müntəxəbatı” adlandırılan bu vəsait 1852-ci ildən artıq hazır idi və iki hissədən təşkil olunmuşdu. Əsərin ikinci hissəsi “Kitabi-türki” adlanırdı və 1855-ci ildə İvan Qriqoriyev onu Təbrizdə nəşr etdirmişdir. Azərbaycan xalqının mədəniyyəti tarixində ədəbiyyat dərsliklərində söhbət gedəndə araşdırmaçılar Mirzə Şəfi Vəzehlə İvan Qriqoriyevin birlikdə tərtib etdikləri və bir hissəsinin ölümündən sonra, 1855-ci ildə Təbrizdə çap olunan “Kitabi-türki” dərsliyinin öz dövrü üçün əhəmiyyətli metodik vəsait olduğunu qeyd edirlər. Öz orijinallığı ilə seçilən bu əsər dərslik kimi geniş istifadə edilmişdir. Dərsliyin digər hissəsi isə 1856-cı ildə Tiflisdə nəşr olunmuşdur. İ.K.Yenikopolovun məlumatına görə 1856-cı ildə “Müntəxəbat”ın əsas hissəsi çapdan çıxdıqdan sonra Peterburqa göndərilib dərslik kimi istifadəsinə icazə istənilmişdi. Ancaq həmin kitabın dərslik kimi istifadə olunmasına razılıq əldə edilməmişdi. Həmin məsələ ilə bağlı görkəmli tədqiqatçı alim Akif Bayramovun fikirləri belədir: “Zənnimizcə həmin əsərin dərslik kimi bəyənilməməsi çarizmin mərkəzi dairələrindəki şovinizmə əlaqədar idi. Çünki həmin dərsliklərdə yerli materiallardan, şifahi xalq ədəbiyyatından və klassiklərdən istifadə olunmuşdur” [1, s. 84]. Mirzə Şəfi Vəzehin hazırladığı “Müntəxəbat”ı yüksək bədii və elmi prinsiplər əsasında hazırlanmışdır. Əsərdə yer alan nəsihətlərdə, hekayələrdə, təmsillərdə əgər bədii gözənilmişsə, tarixə dair verilən materiallarda elmilik nəzərə alınmışdır. Aforizmlər işlətməkdə mahir sənətkar olan Mirzə Şəfi bu xüsusiyyətə hazırladığı “Kitabi-türki” əsərində də yer vermişdir. Onun hikmətli sözləri, dərin mənə daşıyan şeirləri demək olar ki, bütün nəşrlərdə öz əksini tapmışdır. Mirzə Şəfi Vəzehin əsərləri şərq aforizmləri ilə dolu idi. Onun aforizmləri insanları xeyirxah əməllərə, faydakı əməyə, ədalətə, cəsarətə, biliyə, özünü idraka, arifliyə, namusluluğa, açıqürəkliyə səsləyir. Həmin fikirlər və tövsiyələr dahi şairin qabaqcıl dünyagörüşünü anlamağımıza kömək edir. Mirzə Şəfini oxuculara sevdiren başlıca cəhət onda dərin mənə daşıyan hikmətli sözləri ifadə etmək məharətidir: “Üç keyfiyyət ancaq üç vəziyyətdə məlum olur: qəhrəmanlıq-döyüşdə, ariflik-qəzəb vaxtı, dost-ehtiyacdə” [1, s. 85].

Atalar sözləri, lətifələr, nağıllar və müxtəlif şəkildə ifadə olunan hikmətli sözlər Mirzə Şəfi Vəzehin yaradıcılığında bir növ yeni mənə alırdı. Bildiyimiz kimi, XIX əsrin bir sıra görkəmli ziyalıları miniatür hekayələr yazmışlar. Azərbaycan ədəbiyyatında miniatür hekayənin inkişaf yolunu öyrənmək cəhətdən bu miniatürləri nəzərdə keçirmək olduqca maraqlı və əhəmiyyətlidir. “Üç görkəmli şairin-M.Ş.Vəzehin, Seyid Əzim Şirvaninin, Mirzə Mehdi Şükühinin nəsrə miniatür hekayə yazmasının, əlbəttə, müəyyən ictimai səbəbləri var idi” [1, s. 85].

Miniatür hekayələrin yaranması bir növ pedaqoji tələblərin ehtiyacından, didaktik prinsiplərin tələbindən, yeni tədris üsulundan yaranmışdır. Yeni məktəb yeni tədris vəsaiti tələb edirdi; yeni dərsliyə bədii ədəbiyyatın əlavə olunması vacib şərtlərdən biri idi. Görkəmli şairləri- Mirzə Şəfi Vəzehi, Seyid Əzim Şirvanini mənsur hekayəyə sövq edən, bu janrdə müəyyən islahat aparmağa çalışan həmin bu məqamlar, pedaqoji tələblər olmuşdur. Həmin ziyalılar yeni tipli məktəbin yeni tipli müəllimləri olduğundan onların qarşısında məktəb üçün uyğun tələblərə cavab verən Azərbaycan dili və ədəbiyyat dərslikləri tərtib etmək vəzifəsi qoyulmuşdu. Mirzə Şəfi Vəzehin hazırladığı “Kitabi-türki” əsərində “Məzhəkələr” adlandırdığı bölümdə yer alan miniatürlərin bir çoxunun iştirakçısı qazılar, dərvişlər, xəsislər, oğrular və axmaqlardır. Onların obrazı ilə şair həyatda baş verən xəyanəti, mənfi halları, pis sifətləri tənqid etmiş, cəmiyyəti nadanlıqdan qurtmaq üçün əlindən gələni etmişdir. Mirzə Şəfi Vəzehin pedaqoji görüşlərində əsas yer tutan məqam xalqı elm, bilik, maarifə səsləmək, onları nadanlıq əsarətindən qurtarmaq olmuşdur. Bu xüsusiyyət şairin həm şeirlərində həm də yaratdığı dərslikdə öz əksini tapmışdır. Aşağıdakı göstərilən şairə məxsus misralar bu fikri bir daha təsdiq edir:

“Təəccüb etməyin ki, nəğməkarın

Qəlbi hikmətlə doludur.

Hikmətlərimlə şıltaq gəncliyim,

Ancaq şeirlərimdə qovuşur” [2, s. 37]

Dərslikdə hikmətli sözlər, müdrik kəlamlar, lətifələr, tərbiyələndirici hekayələr, əxlaqi mətnlər yer almışdır. Diqqətə çatdırılması bilinən vacib məqam isə hər hikmətli söz dərslikdə əks olunduqdan sonra onun rus dilində tərcüməsinin verilməsi idi. Bu yolla şagirdlər həm Azərbaycan dilinə, həm də rus dilinin lüğətinə yiyələnmiş olurdular. Pedaqoji fəaliyyəti boyunca onun dərs keçdiyi müddət ərzində istifadə etdiyi metodiki üsullardan başlıcası nəsihət yolu ilə insanları doğru yola çəkmək olmuşdur. Şairin pedaqoji fəaliyyətinə diqqətlə baxsaq, onun metodiki fikirlərinin qənaəti olan “Kitabi-türki” dərsliyində yer alan mətnlərin hər birinin sonunda hekayənin məzmununa uyğun bir neçə hikmətli söz verilmişdir. Dərslikdə yer alan lətifələr həcmnin yəğcamlığı diqqət cəlb edir. Fikrimizcə, onların həcmnin yəğcamlığı şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alaraq hazırlanmağından irəli gəlmişdir. Bildiyimiz kimi, Mirzə Şəfi Vəzeh iki şəhərdə, yəni həm Tiflis, həm də doğma vətəni, Nizami yurdu Gəncə şəhərində şəhərində

pedaqoji fəaliyyətlə məşğul olmuşdur. İlk olaraq fəaliyyətinə Gəncə şəhərində başlayan şair əvvəllər yüksək mənəbə sahib olan ailələrin övladlarına xəttatlıq sirlərinin sənətindən dərs keçərək güzəranını keçirmiş, sonradan isə böyük ustada olmazın təzyiqlər səbəbindən o, öz yurdunu tərk edərək Tiflisə köçmüşdür. Tiflisdə olduğu zaman Mirzə Şəfi pedaqoji fəaliyyətini inkişaf etdirmişdir. Əvvəl başladığı zaman Tiflis qəza məktəbində, daha sonra isə gimnaziyasında fəaliyyət göstərmişdir. Onun burada dərs dediyi şagirdlərdən biri məşhur şəxsiyyət, Almaniyadan gələn şərqsünas Fridrix Bodenştedt olmuşdur. Mirzə Şəfinin pedaqoji fəaliyyəti ilə bağlı bir çox məlumatı elə həm şagirdi, həm də dostu olmuş Fridrix Martin fon Bodenştedtin sayəsində alırıq. Onun xatirələrini oxuyan zaman müəllimi Mirzə Şəfinin pedaqoji fəaliyyəti ilə həm tanış oluruq, həm də metodiki görüşlərinə yiyələnirik. Fridrix Bodenştedt xatirələrində yazır ki, Mirzə Şəfinin mənə dərs dediyi müddətdə mən onun dərslərə kitab gətirdiyini görməmişdim. Ustad hər zaman hansı mövzudan bəhs edirdisə, onu bədahətən danışırdı. Qeydlərdən görüldüyü kimi, Mirzə Şəfinin kitaba və ya hansısa digər vəsaitə ehtiyacı yox idi. Şagirdləri müstəqil düşüncəyə, fikrə istiqamətləndirən Mirzə Şəfi üçün hər hərf, söz özündə bir mistik məqamı əks etdirirdi. Ona görə də şair söylədiyi şeirlərin mənasının izahını şagirdlərin öz öhdələrinə buraxırdı. Bunu Fridrix Bodenştedtin qeydlərindən də aydınca görürük: “Mirzə Şəfinin şeirlərində həmişə ərəb sözləri işlənərdi. Biz buna tez-tez rast gələrdik. Çalışırıdık ki, bu sözlərin mənasını özümüz tapaq. Mirzə Şəfi “gözəl sözlərdir” deyib mənasını aydınlaşdırmağa ehtiyac duymazdı” [2, s. 38]. Şagirdinin xatirələrindən də aydın olduğu kimi, Mirzə Şəfi dərs zamanı mənası aydın olmayan kəlamların izahını şagirdlərin özlərinin izah etməsinə şərait yaradardı. Bu kimi qeydlər və şairin metodiki görüşlərini əks etdirən dərsləri, “Kitabi-türki” Mirzə Şəfinin pedaqoji fəaliyyətinə daha dərindən bələd olmağımıza əsas verir. Onun hazırladığı tədris vəsaiti dövrünün təhsil ocaqlarında geniş şəkildə istifadə olunmuş və bu dərslər özündən sonra bir çox tədris vəsaitlərinin hazırlanmasında əsas, özül rol oynamışdır.

İstifadə edilmiş ədəbiyyat

1. Bayramov A. Nəğmələr şairi Mirzə Şəfi Vazehin ədəbi irsi, Bakı: Nurlan, 2008, 158 s.
2. Bodenştedt F. Mirzə Şəfi haqqında xatirələr. 2-ci nəşr. Bakı: XAN, 2015, 136 s.
3. Əhmədov H.M. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: ABU, 2001, 320 s.
4. Hüseyinov H. Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən. Bakı: Şərq-Qərb, 2007, 400 s.
5. Məmmədov X. XIX əsr Azərbaycan ədəbiyyatı. Bakı: CBS, 2006, 212 s.

Açar sözlər: Mirzə Şəfi Vazeh, “Kitabi-türki”, Fridrix Bodenştedt, nəsihətlər, hikmətli kəlamlar, pedaqoji fikirlər.

Key words: Mirza Shafi Vazeh, "Kitabi-turki", Friedrich Bodenstedt, advices, wise sayings, pedagogical ideas.

Ключевые слова: Мирза Шафи Вазе, «Китаби-турки», Фридрих Боденштедт, советы, мудрые изречения, педагогические идеи.

Xülasə

Mirzə Şəfi Vazeh Azərbaycanın dahi şairlərindən biridir. Onun irsi istər öz doğma yurdu Azərbaycanda, istərsə də Qərb ölkələrində uzun müddətdir ki, araşdırılır və diqqət cəlb edir. Mirzə Şəfi Vazeh böyük şair olmaqla yanaşı, həm də istedadlı pedaqoq idi. Hazırladığı “Kitabi-türki” dərsləri də buna əyani sübutdur. Dərslər şairin pedaqoji görüşlərini əks etdirən qiymətli mənbədir və uzun müddət həmin dövr təhsil ocaqlarında tədris vəsaiti kimi istifadə olunmuşdur.

Summary

Mirza Shafi Vazeh is one of the genius poets of Azerbaijan. His legacy has been studied and attracted attention for a long time both in his native Azerbaijan and in Western countries. Besides being a great poet, Mirza Shafi Vazeh was also a talented teacher. The textbook "Kitabi-turki" prepared by him is a clear proof of this. The textbook is a valuable resource that reflects the poet's pedagogical ideas and was used as a teaching tool in educational institutions of that period for a long time.

Резюме

Мирза Шафи Вазе – один из гениальных поэтов Азербайджана. Его наследие долгое время изучалось и привлекало внимание как в родном Азербайджане, так и в странах Запада. Мирза Шафи Вазе был не только великим поэтом, но и талантливым учителем. Подготовленный им учебник «Китаби-турки» является ярким тому подтверждением. Учебник представляет собой ценный ресурс, отражающий педагогические идеи поэта и долгое время использовался как учебное пособие в учебных заведениях того периода.

RƏYÇİ: dos. S.Abbasova

Aişə Elşən qızı Məmmədova⁵²

XƏTİB TƏBRİZİNİN TƏQDİMATINDA ŞEİRİN QÜSURLARI

Giriş. Azərbaycan xalqının görkəmli nümayəndələrindən biri, ərəb dilçiliyinə və ədəbiyyatına böyük töhfələr verən, 11-ci əsrin ən böyük ədəbiyyatşünası və dilçisi olan Yəhya Əli oğlu Xətib Təbrizi Azərbaycan xalqının Şərqi regionunda ən əhəmiyyətli şəxsiyyətlərindən biridir [6, s. 28].

Alimin elm aləminə məlum olan 20-yə yaxın traktatı var. Onlardan ən məşhuru “Kitab əl-kafi fi-l-əruz və-l-qavafi”, “Əruza və qafiyə elminə dair kifayət edən kitab” əsəridir. Kitabın yazı tərzindən, dilindən və məzmunundan bəlli olur ki, kitabın yazıldığı dövrə qədər bu mövzuda heç bir kitab qələmə alınmamışdır. Onu da qeyd etmək yerinə düşərdi ki, bu əsər Azərbaycan ədəbiyyatşünaslığının bizə gəlib çatmış ilk əsəridir. Xətib Təbrizi Azərbaycan ədəbiyyatşünaslığının formalaşmasında və tərəqqisində əvəzsiz rol oynayır. Belə ki, alimin əsərləri dünya miqyasında şöhrət qazanmış və dəyərli qaynaqlar kimi tanınmaqdadır [7].

Ərəbdilli mədəniyyətimizin mühüm abidələrindən olan "Kitab əl-kafi fi-l-əruz və-l-qavafi" əsəri dövrünün ensiklopedik kitablarından biri olub əruz və qafiyə elmlərindən, şeirin nöqsanları və bədii ifadə vasitələrindən bəhs edir. Əsər müəyyən dərəcədə məani və bəyan elmlərinin bəzi məsələlərini də özündə ehtiva edir. Kitab elm aləmində daha çox "əl-Kafi..." adı ilə tanınmış və məşhurlaşmışdır. Xətib Təbrizinin ömrünün son illərində başa çatdırdığı bu traktat dövrünün geniş yayılan və istifadə edilən dərsliklərindən olmuşdur. Əsər əsrlər boyu poetikaya dair əsas dərslik hesab edilərək əsrimizin əvvəllərində belə öz dəyərini itirməmiş, Misirdəki "əl-Əzhar" Universitetində son vaxtlara qədər dərslik vəsaiti kimi istifadə edilmişdir. Traktatın geniş yayılmış olduğunu bizə gəlib çatmış əlyazmalar və orta əsr alimlərinin fikirləri də sübut edir. Məsələn, türk alimi Əhməd Əfəndi Taşköprüzadə əsərin yayılmış və tanınmış olduğunu qeyd edərək göstərir ki, o "əl-Kafi..."ni poetika nəzəriyyəsinə dair qiymətli işlərdən biri hesab edərək əruza aid məsələləri aydınlaşdırarkən Xətib Təbrizinin kitabından bəhrələnmişdir. Şair Əhməd ibn Abdullah Fulcinin "əl-Kafi..."ni şeirə çevirməsi buna canlı sübutdur. Belə ki, orta əsrlərdə yazı ləvazimatlarının az tapılması ucbatından və onlar çox baha olduğuna görə tədris edilən qiymətli elmi əsərləri şeirə çevirirdilər ki, onu əzbərləmək asan olsun.

Şeirin qüsurları. Xətib Təbrizi öz əsərində şeirin qüsurlarına da toxunur və biz bu haqda daha geniş məlumat vermək istərdik. O, bu qüsurları 8 müxtəlif formalara bölür belə ki, onlar iqva, ikfə, iyta, sinad, tadmin, icazə (icarə), rəməl və təhriddən ibarətdir. Bununla yanaşı qüsür kimi görünüb amma qüsür olmayan məsələlərə də toxunur.

İQVA - buraxma, tam olmayan qafiyə. Qısaca bu hadisəyə tərif versək belə olar: Bir qəsidədə rəvi hərfinin hərəkələrinin birinin digərindən fərqlənməsi hadisəsidir. İqva, beytin birinin adlıq halda, digər beytin isə yiyəlik halda verilməsindən irəli gəlir [2, s. 166].

Bəs rəvi hərflər nədir: Rəvi hərflər qəsidənin əsaslandığı və üzərində qurulduğu hərfə deyilir. Başqa sözlə desək beytdə sonuncu samit hərfidir. Rəvi hərfi qafiyənin ən mühüm hərflərindən biri hesab olunur. Şair qəsidəsində onu əsas tutaraq onu təkrarlayır. Ona görə rəvi adlanır ki, رأي (düşüncə) kökündən götürülüb. Qafiyə ilə rəvi hərfini səhv və ya eyniləşdirmək olmaz. Çünki qafiyə hərflərinin məcmusundan rəvi işə yalnız əsas samit hərfdən ibarətdir.

وَتَرَفَعَتْ عَنْ جَدَا كُلِّ جَيْسٍ	صُنْتُ نَفْسِي عَمَّا يُبَيِّنُ نَفْسِي
رُ التَّمَاثُلُ مِنْهُ لِنَفْسِي وَنَكْسِي	وَتَمَامَتُكَ حِينَ زَعَزَعَتْنِي الدَّهْ
طَفَقَتْهَا الْأَيَّامُ تَطْفِيفَ بَخْسٍ	بُلُغٌ مِنْ صُلْبِيَةِ الْعَيْشِ عِنْدِي
عَلَى شَرِيئَةٍ وَوَارِدِ خَمْسِ	وَنَعِيدٌ مَائِينَ وَارِدِ رَفِيهِ

[1, s. 18]

Nümunədən görüldüyü kimi (sin) ravi hərfi (cibsi), (nəksi:), (bəhsi), (ximsi) isə qafiyədir. Xəlil və onun tərəfdarları deyirlər ki, bu qətiyyəni ola bilməz. Kufəli Mufəddal Dabi isə bunu mümkün saymışdır. İqvanın mənası budur: Əgər kəndirin düyünlərindən biri boşalsa, onda onu buraraq bərkidirlər elə buna görə də qafiyələrdən birinin qəsidənin başqa qafiyələrindən məcrinin hərəkələrinə görə fərqlənməsi hadisəsinə əqva, yəni qafiyələr arasında ixtilafın olması deyildir. Azərbaycan ədəbiyyatında dahi Mirzə Ələkbər Sabirdə Əruzun bu qüsurdan yan keçməmiş və Əkrəm Cəfər öz əsərində belə qeyd edir: “Burada Sabir “yanğın” ilə “məftun” sözlərini qafiyələndirir. Nöqsandır, çünki birində dayaq eşi qalın damaq saiti “i”, ikincisində qalın dodaq saiti “u”dur. Buna ərəb və fars qafiyəşünaslığında “iqva” şəi tövcihin /dayaq saiti eşinin/ ixtilafı deyilir. Qafiyənin qüsurlarından sayılır, maşın /II, 8/ eyn/göz. /I, 194/ beyn/beyin sözü təsirlik halında /I, 194/ huri-eyn /III, 132/ Burada da Sabir “eyn” ilə “bərin” sözlərini qafiyələndirib, dayaq eşlərində ixtilafa /ol verib, “i” və “y” biri saiti, biri samit. Qüsurdur, amma bunu qulaq qafiyəsi baxımından qüsür saymamalıdır” [3, s. 84].

İKFƏ - arxası üstə fırlanma, çevirmə mənalarını verir. Qısaca belə desək bir qəsidədə ravi hərflərinin bir-birindən fərqlənməsidir. Bu hadisə əksər vaxt tələffüzləri bir-birinə yaxın olan hərflər arasında baş verir [2, s. 168]. Bəzən "İkfa"nı "iqva"ya bənzədənələr də olur. Buna görə də rəvi hərfləri ya da ki, onların hərəkələri bir-birindən, fərqlənərkən şeirdə olan eyib belə adlanır. Fahrət/Fərhəd. dialektə. 1,190/ Qafiyə elmində “d” səsinə “t” səsilə əvəz etməyə “ikfa” deyilir. İcazəlidir [3, s. 106].

İYTA - Bir qəsidədə bir qafiyənin eyni mənada təkrarlanmasıdır. Məsələn بنت və البنات (məlum qız və qız). Əgər bu sözlər müxtəlif mənalar daşıyırdı, onda iyta olmazdı. Məsələn بنت مجهولة və بنت مشهورة (tanınmış qız və tanınmamış qız). Sözlərin biri fel mənəsində, digəri isə ad qruplu mənada işlədilsəydi onda yenə də iyta olmazdı [2, s. 169].

Bütün əruzçular qafiyənin necə təkrar olunması barəsində müxtəlif fikirlərə sahibdirlər. Xəlil bu barədə demişdi ki, qafiyə vəzifəsini daşıyan hər bir söz eyni tələffüzlə başqa bir beytin sonunda təkrar olunarsa və qafiyəyə aid amillər bu sözlərin üzərinə düşürsə bu sözlərdə özünü bürüzə verirsə, onda onların mənə birliliyindən və ya

fərqiindən asılı olmayaraq, bu iytadır.

Əxfəş Səid bin Məsədə iyta haqqında deyir ki, الرجل (məlum kişi) və الرجل (kişilik) mənasında və ya ذهب (getmək) və ذهب (qızıl) mənasında işlənersə bu zaman bu iyta adlanacaq. Mənim fikrimə gəlincə mən də Əl-Əxfəş ilə eyni fikirdəyəm. Lakin Xəlildən başqalarını- Müərrix, Əxfəş, Nadr bir Şumeyl, Cormi və s. gəlincə onlar deyirlər: Əgər sözlərdə məna fərqi vardırısa, tələffüz fərqi isə yoxdursa, bunu iyta hesab etmirlər. Əgər qafiyəni təyin edən amillər özünü göstərirə onda iytadır. Bununla yanaşı Azərbaycan xalqının qüruru və əruz vəznin şahı adlandırılan Məhəmməd Füzuli də iytadan çox gözəl şəkildə istifadə etmişdir. O, öz həcəz bəhrində yazmış olduğu *“Məni candan usandırdı”* qəzəlində iytadan istifadə etmişdir burada “usanmazmı” sözündən bir ilk beytində bir də son beytində istifadə edib ilk beytdə istifadə etdiyi “usanmaq” kəliməsinin mənası “yorulmaq, bezmək” mənalarını versə də son beytdə istifadə etdiyi “usanmaq” sözü qədim türk dilində ki “us” sözündəndir və “sağalmaq, şəfa tapmaq” mənasını verəcək. Şair şeirin ilk beytində onu canından bezdirən sevgilisinin əziyyət verməkdən bezmədiyini soruşur. Sonuncu beytdə isə sevdanın bir xəstəlik olduğunu və bu xəstəlikdən necə şəfa tapmaq olar və xəstəliyin dərmanını soruşur.

Məni candan usandırdı, cəfadən yar usanmazmı?

Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır;

Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?

SİNAD - bel, arxa tərəf, dayaq, sübut, mənbə və s. kimi müxtəlif mənaları bildirir. Sinadın beş növü var.

1. Təsili sinad - Yəni beytin biri təsisli, o birisi isə təsissiz gəlir.
2. Həzvlı sinad – rədifdən qabaq gələn hərəkə həzvlı sinad adlanır. Əgər damma kəsə ilə gəlirsə eyib hesab olunmur.
3. Təvcihli sinad- müqəyyədli ravi hərfindən qabaq fəthənin damma ilə və ya kəsə ilə gəlməsidir. Əgər damma kəsə ilə gəlirsə sinad hesab olunmur. Xəlilə görə əgər fəthə kəsə və damma ilə gələrsə, bu sinaddır. Səid bir Müsədə isə bunu sinad hesab etmir. Çünki belə hallar ərəb şerində çoxdur. Bu, İmrul-Qeysin söylədiyi kimidir [4, s. 154].
4. İşbəli sinad - dəxilin hərəkəsinin dəyişilməsidir. Əgər damma kəsə ilə gələrsə bu eyib hesab olunmur. Əgər fəthə bu hərəkəldən biri ilə işlənersə onda eyib hesab edilir.
5. Ridfli sinad- beytin birinin ridfli, o birisinin isə ridfsiz gəlməsidir

Sinad sözünün əsli bu ibarədən götürülmüşdür. Əgər bir şeyi yükləmişənsə və ya ona nəşə əlavə eləmişənsə, onda ona dayaq qoymalısan. Ya da deyirlər: Filan qəbilə arxalı, dayaqlı halda döyüşə çıxdı. Yəni onlar müxtəlif bayraqlar altında birləşmiş şəkildə vuruşa çıxdılar. Ancaq onlar ayrı-ayrı qala bilərlər və bir-birinə bənzəmirilər. Qəsidə də belədir. O heç də adət etdiyimiz qafiyə nizamına və ardıcılığına görə yaradılmamışdır və bu elə əvvəldən də açıq-aydın nəzərə çarpırdı.

TADMIN - qoyma, vermə, daxil etmə, öz fikrini işarə ilə demə və s. kimi mənaları bildirir. Birinci beytin qafiyəsinin ikinci beytin qafiyəsindən asılı olmasıdır. İlqar Fəhminin qəzəlini nümunə göstərə bilərik [2, s. 168].

Mən ki öz şeirimə bükdiüm

qəmi misra-misra,

Qəm də şeirimlə gəzir

aləmi misra-misra.

Dərdimi bildi təbibim, mənə

bir şeir oxudu,

Sanki çəkdi yarama

məlhəmi misra-misra.

Birinci beytin məna dolğunluğu ikinci beyt olmadan tam olmadığı üçün ona tədmin, yəni, birləşdirmək, daxil etmək adı verilmişdir. Qısaca desək, üç şair ilk beytdə dərdi olduğunu ikinci beytdə isə təbibin onun yarasına mərhəm çəkdiyini bildirir. Tədmnin başqa bir növü vardır ki, burada da birinci beyt tam mənaya malikdir və təfsirsiz yəni izahsız, izaha ehtiyacı olan cümlələrdən ibarətdir. İkinci beyt bu cümlələri izah edir, yəni birinci beyt ikinci beytin olmasını tələb edir.

İCAZƏ - icazə, razılıq, attestat, diplom, kimi müxtəlif mənaları var. İkfənin yuxarıda adını çəkdiyimiz növlərindən birinə oxşayır. İkfə bir qəsidədə ravi hərfi ilə tələffüzü ona yaxın olan başqa bir hərfin gəlməsidir. İcazədə isə bu hərflər öz tələffüzlərinə görə bir-birindən uzaq olurlar. Məhz buna görə də onu ikfədən ayıraraq başqa bir ad icazə adı vermişlər ki, ikfə və icazə arasında fərq olsun. Bəxtiyar Vahabzadənin qəzəllərindən birini nümunə kimi göstərə bilərik.

Yatmayıb sübhə qədər yar yolunu gözləsin o,

Ona can – can deyərək canını qurban eləsin.

Düşünüüb söyləsin o, incə məqam sözlərini,

Dilini lal eləyib, gər özünə ram eləsin.

RƏMƏL - qum, müəllif tərəfindən yazılmamış hər bir hər hansısa bir zarafatyana söz, və s. kimi adlar vermişlər amma əruzçular bu barədə müəyyən bir şey deməmişlər.

TƏHRİD - qurşaq yaratma, qübbə yaratma qısaca desək şerin zərblərinin fərqlənməsidir. Bu əruz elmində özünü göstərir. Məsələn: Mədid bəhrinin zərbində fə'lündən sonra fə'ilün gəlir. Bu bəsit bəhrində də belədir. Təhrid sözü bə'ir əhrad (axsaq dəvə) sözündən götürülmüşdür. Yol gedən vaxt ayağının birini yerə basmayan dəvə belə adlanır. Şərdə də qaydadan kənara çıxmaq halları nöqsan sayılır və bu nöqsan təhrid adlanır. Alimlər şe'rin eyibləri içərisində "nasb" və "bəv" in də adını çəkmişlər.

NASB - qurma, qoyma, təyin etmə, yalan, heykəl, bitki, şitil kimi mənaları var. Onlara görə nasb cüz, şatr və

nəhkə uğramayan bütöv şerdə sinadın olmadığı hər bir hissədir. Bu eyib deyildir. Çünki şerdə eybin olmaması nöqsan sayılır. Əbul-Fəth ibn Cinni demişdir: Bütöv şerdə bütün qafiyələr heç bir dəyişikliyə uğramadıqda bu nasb adlanır. Elə bil ki, onun kimisi tam, doğru və dolğun şerdə yox idi. Buna görə də onu ayıraraq ayrıca ad vermişlər ki, bu da bu barədə mövcud olan fikrə əksdir.

BOV - O da nasb kimidir. Bu, alimlər tərəfindən müstaqbihsiz sinaddan müstəhsini ayırmaq üçün işlədilən addır.

MÜSTƏQHİB – qəbahətli, kobud, xoşa gəlməyən və s. kimi mənaları verir. Fəthənin damma və kəsre ilə birlikdə işlənməsidir.

MÜSTƏHSİN - gözəl, xoşa gələn, layiqli, istənilən və s. kimi mənaları var. Damma və kəsrenin işlədildiyi qafiyədir. Bu da həmçinin eyib hesab olunur.

MUQADDİR - Göstərilməsi qaçılmaz olan şerin eyiblərindən biri də muqaddir (adi qaydada hərəkət etməkdən məhrum olan, iflic olmuş, şikəst, əlil) mənalarını verir. O kamil bəhrinə aiddir. O, şairin kamil bəhrində yazdığı şeirdə birinci əruzdan çıxaraq ikinci əruza, ikinci əruzdan isə birinci əruza keçməsidir.

Nəticə. Bu kitab orta əsrlər şəraitində dərslik tərtib etməyin nümunəsi sayıla bilər. O, özünə qədər həmin mövzuda yazılmış əsərlərdən bir çox üstünlükləri ilə fərqlənir. Bu sahədə Xətib Təbrizidən sonra yazılmış hər bir əsər praktik şəkildə müəyyən dərəcədə alimin fikirlərini "nəzərə alır", onun müddəaları, forma və məzmunu ilə hesablaşırdı. Bunu təkcə ərəb dilində yazılmış traktatlarda deyil, həm də fars və türk-Azərbaycan dillərində yazılmış əsərlərdə də açıq-aydın görmək olar. Əruzşünaslar və şeir nəzəriyyəçiləri heç də hər dəfə əsərlərini yazarkən Xətib Təbrizinin bu traktatına əsaslandıqlarını göstərməsələr də, forma və məzmun uyğunluğu, misal gətirilmiş şeir nümunələrinin çoxunun eyniliyi, ifadə tərzinin oxşarlığı və başqa cəhətlər belə bir fikri irəli sürməyə imkan verir. "Kafi..."nin geniş yayılmasına baxmayaraq, orta əsr mənbələrində onun məzmun və forması barəsində demək olar ki, heç bir məlumat verilmir. Əl-Ənbəri, Yaqut əl-Həməvi, al-Yafii və başqaları öz əsərlərində kitabın Xətib Təbrizinin qələminə məxsus olduğunu qeyd etməklə kifayətlənmişlər [5, s. 68]. Çox güman ki, onlar əsərin geniş yayıldığını və elm aləmində məşhur olduğunu, əsərin öz adının elə onun məzmunundan xəbər verdiyini nəzərə alaraq bu barədə artıq məlumatı lüzumsuz biliblər. "Kitab əl-kafi fi-l-əruz və-l-qavafi" əsəri aşağıdakı dörd sahəni əhatə edir: 1. Əruz elmi. 2. Qafiyə elmi. 3. Şeir qüsurları. 4. Şeir yazarkən yaradarkən/ bilməyi vacib olan məsələlər Bədiü ifadə vasitələri. Biz bu dəfə Azərbaycan şeir nümunələrindən sitat gətirərək qüsurları haqqında ətraflı danışmaq istədik.

İstifadə edilmiş ədəbiyyat

Ərəb dilli mənbələr:

الديوان "العصر العباسي الجعري" صنت نفسي عما يندس نفسي .1
كتاب الكافي في العروض والقوافي للخطيب التبريزي .2

Azərbaycan dilli mənbələr:

3. Əkrəm Cəfər. Mirzə Ələkbər Sabir şeirinin qafiyə lüğəti. Bakı, 2005.
4. İmrul-Qeysin; divanı.
5. Quliyev T. Anadilli əruz vəznli şeirimizin poetik inkişaf yolu. Bakı, 2011
6. Babayeva Z. Xətib Təbrizi Azərbaycan Mətnşünaslığının ön sözü. Bakı, 2022

İnternet resursları:

7. https://az.wikipedia.org/wiki/X%C9%99tib_T%C9%99brizi

Açar söz: qafiyə, qüsurlar, ədəbiyyat, dilçilik, şeir

Key words: rhyme, flaw, literature, linguistics, poetry

Ключевые слова: рифма, дефект, литература, языкознание, поэзия

Xülasə

Yəhya Əli oğlu Xətib Təbrizi 11-ci əsrin ən böyük ədəbiyyatşünası və dilçilərindən biridir. Onun "əl-Kafi" əsəri və əsərində toxunduğu məqamlar dövrünə qədər ən kamili hesab olunur. "əl-Kafi" əsəri Azərbaycan ədəbiyyatında da əhəmiyyətli yerə sahibdir. "əl-Kafi" əsərində Xətib Təbrizi şeirin qüsurları və qüsurlar kimi görünüb amma qüsurlar olmayan məqamlar haqqında danışmışdır. O, bu qüsurları 8 müxtəlif formalara bölür belə ki, onlar iqva, ikfə, iyta, sinad, tadmin, icazə (icarə), rəməl və təhriddən ibarətdir. Hər biri haqqında danışır və ərəb ədəbiyyatından nümunələr ilə izahını verir. Bu nümunələr həm cahiliyyə dövründə yazılmış ədəbiyyat nümunələrindən həm də islamdan sonra yazılmış ədəbiyyat nümunələrindən ibarətdir. Ötən əsrlərə qədər "əl-Kafi" əsəri "əl-Əzhar" Universitetində dərslik vəsaiti kimi istifadə olunub. Həmçinin bu əsər nərsdən nəzmə keçirilmişdir ki, tələbələr tərəfindən daha rahatlıqla öyrənilsin. Burada əruz vəznin bəhrləri olduqca geniş şəkildə müqaisəli izahı ilə fərqlənir. Burada Xətib Təbrizi digər əruzşünasların fikri ilə öz fikirlərini müqaisə edir. Elə buna görə də bu kitab "Əruza və qafiyə elminə dair kifayət edən kitab" adlandırılmışdır.

Summary

The son of Yahya Ali, Khatib Tabrizi is considered the greatest literary critic and linguist of the 11th century. His work "al-Kafi" and the points he touched on in his work are considered the most complete up to his time. The work "al-Kafi" has an important place in Azerbaijani literature. In his work "Al-Kafi", Khatib Tabrizi talked about the flaws and moments of the poem that appeared to be flaws but were not flaws. He divides these defects into 8 different forms such as iqwa, ikfa, iyta, sinad, tadmin, permission (ijara), ramal and tahrir. He talks about each one and explains it with examples from Arabic literature. These examples consist of examples of literature written during Jahiliyyah and examples of narration written after Islam. Until the last centuries, the work "al-Kafi" was used as a textbook in "al-Azhar" University. Also, this work has been translated from prose to verse so that it can be studied

more easily by students. Here, the fruits of Aruz Vaz are quite widely distinguished by their comparative explanation. Here, Khatib Tabrizi compares his opinion with the opinion of other scholars. That is why this book is called "the sufficient book on the science of rhyme and rhyme".

Резюме

Хатиб Тебризи, сын Яхьи Али, считается величайшим литературным критиком и лингвистом 11 века. Его труд «Аль-Кафи» и те моменты, которые он затронул в своем труде, считаются наиболее полными для своего времени. Произведение «Аль-Кафи» занимает важное место в азербайджанской литературе. В своей работе «Аль-Кафи» Хатиб Тебризи рассказал о недостатках и моментах стихотворения, которые казались недостатками, но не были недостатками. Он делит эти недостатки на 8 различных форм, таких как иква, икфа, ийта, синад, тадмин, разрешение (иджара), рамал и тахрид. Он рассказывает о каждом из них и объясняет это примерами из арабской литературы. Эти примеры состоят из примеров литературы, написанной во времена джахилии, и примеров повествований, написанных после ислама. До последних столетий труд «Аль-Кафи» использовался в качестве учебника в университете «Аль-Азхар». Кроме того, это произведение было переведено с прозы на стихи, чтобы студентам было легче его изучать. Здесь плоды Аруз Ваз довольно широко выделяются по сравнительному объяснению. Здесь Хатиб Тебризи сравнивает свое мнение с мнением других ученых. Вот почему эту книгу называют «достаточной книгой по науке о рифме и рифме».

RƏYÇİ: dos. S.Abbasova

Şöhrət Nüsrət qızı Məmmədova⁵³

XANIMANA ƏLİBƏYLİNİN POEMALARINDA FOLKLOR MOTİVLƏRİ

Giriş. Azərbaycan uşaq ədəbiyyatının keçdiyi tarixi inkişafın təbii və məntiqi nəticəsi kimi həmin ədəbiyyatı tədqiq edən uşaq ədəbiyyatı haqqında elm yaranmışdır. Uşaq ədəbiyyatı haqqında elm əsrlər boyu bilavasitə uşaqlar üçün yaradılmış, eləcə də yaşlılar üçün yazılmış, lakin uşaq mütaliəsinə daxil olan əsərlərin seçilməsi və qiymətləndirilməsi meyarlarını müəyyənləşdirir, həmin əsərlərin ədəbiyyat tarixində rolunu aydınlaşdırır, müasirlik baxımından əhəmiyyətini tədqiq edir.

Uşaq ədəbiyyatının kökləri də ədəbiyyatın digər qolları kimi xalq yaradıcılığına söykənir. Uşaq ədəbiyyatı özündə güclü ideya və mənəvi yük daşıyır. Ədəbiyyatın bu sahəsi özündə dərin humanizm hissini tərənnüm edir, xalqın istək və arzuları, düşməne nifrət duyğusunu əks etdirir. Uşaqlar tarix boyunca bu ədəbiyyatla tərbiyə olunmuş, xalqın sevinci, adət və ənənələri nəğmələrə, bayatılara hopdurulmuşdur.

Uşaq ədəbiyyatının ustad sənətkarı Xanımana Əlibəyli öz yaradıcılığında folklordan mötəbər mənbə kimi istifadə etmişdir. Onun yaradıcılığına nəzər yetirdikdə folklorla bağlılıq bütün əsərlərində: şeirlərində, poema və pyeslərində geniş şəkildə özünü biruzə verir. Xanımana Əlibəylinin yaradıcılığının folklorla bağlılığı onun bu ədəbiyyat vasitəsilə uşaqları tərbiyə etmək, onlarda mənəvi-estetik tərbiyəni formalaşdırmaq istəyi ilə əlaqədardır.

Əsas. Xalq ədəbiyyatının ən başlıca xüsusiyyəti optimizm və lakoniklikdir. Uşaq folkloru kimi uşaq ədəbiyyatı da yüksək fantaziyalara əsaslanır. Uşaq ədəbiyyatında hadisələr həyat reallığı ilə yanaşı, al-əlvan fantaziyalar, parlaq rənglərlə əks olunur. Bu baxımdan X.Əlibəyli də folklorun bu spesifik keyfiyyətlərindən şeirlərində, poema və dramalarında əsas amil kimi yararlanmışdır.

Xanımana Əlibəylinin 1985-ci ildə çapa hazırladığı "Nağillər" adlı kitabına folklor ənənələri əsasında yazdığı poema və pyeslərini daxil edilmişdir. Kitabda "Üç yoldaş", "Mən sevirməm doğma yurdu", "Ay əfsanəsi", "Mərcañqulu əfsanəsi", "İsa və Musa", "Dınqılda, sazım, dınqılda", "Aman ovçu", "Mənim toyuğum çillidi", "Ulduzların qucağında", "Xoruz və hökmdar" və b. poemaları, "Cunquş", "Şəfali quş", "Dovşanın ad günü", "Günəşin zərrələri", "Aycan" pyeslərini daxil etmişdir. Təəssüflər olsun ki, müəllif ə bu kitabı çap etdirmək nəsis olmamışdır.

"Mərcañqulu əfsanəsi" poeması müəllifin orijinal mövzuda yazdığı nağıl-poemadır. Poema klassik nağillər kimi "Biri var idi, biri yox idi" sözləri ilə başlayır. Poema müəllifin dilindən verilir. Sahilə dincəlməyə, mərcañqulu yığmağa gələn uşaqlara "Mərcañqulu"nun necə yaranması haqqında nağıl danışmağa başlayır.

Müəllif "Mərcañqulu" poemasına türk və Azərbaycan dastanlarına məxsus olan övladın nəzir-niyazla doğulması süjetini daxil etmişdir. Poemada məhəbbət dastanlarına məxsus olan toy səhnəsinin təsviri (Quluya dənizlərin ən gözəl qızı Mərcañı alırlar. Toya bütün dəniz canlıları dəvət olunur. Qonaqlara hər cür nemət verilir) xüsusilə diqqəti cəlb edir. Poemada qoşa nağara, balaban kimi milli alətlərimizin adları çəkilir, hamı onların sədası altında rəqs edir. Bu milli çalğı alətlərimizin təsviri uşaqlarımıza milli-mədəni irsimizin təbliği üçün xüsusilə əhəmiyyətlidir. Qulunun düşməni Yaran Mərcañı toydan qaçırır, Qulu düşmənlə döyüşüb yaralanır. Düşməni məhv edir və Mərcañla əl-ələ verib sevgidən bir qala qururlar. Qalanın iki qülləsi olur biri Mərcañ, biri də Qulu. Təsvir edilən bu hadisələr, sevgililərin vüsali özündə məhəbbət və qəhrəmanlıq dastanlarının abu- havasını daşıyır.

Poemanın sonundakı şeir parçası maraqlı məzmunu ilə seçilir:

Bir neçə dəymiş hulu

Göründü sulu-sulu

"Sağ ol"- deyib dənizə

Payladım onu sizə.

Hərənizə bir dənə,

Biri də qaldı mənə [3, s.15].

Gördüyümüz kimi burada nağillərin sonunda deyilən "göydən üç alma düşdü" ifadəsini xatırladır. Poema nağıl süjeti əsasında yazıldığı kimi, nağillər kimi də sona çatır. Bu poemada da müəllifin folklorla yaradıcı münasibətini görürük. Sənətkar uşaqlara alma əvəzinə şaftalı paylayır. Şaftalının rəmzi-simvolik mənası xeyir, müvəffəqiyyət deməkdir. Uşaqların sevimli şairi də onlara sevinc, xoşbəxtlik paylayır.

Xanımana Əlibəylinin "Dınqılda, sazım, dınqılda", "İnadlı xoruz" poemalarının mövzu və süjeti bilavasitə Azərbaycan xalq nağillərindən götürülmüşdür.

"Dınqılda, sazım, dınqılda" poeması "Cik-cik xanım" xalq nağılının motivləri əsasında qələmə alınmışdır. Poemanın mövzusu eyni qalsa da, sənətkar əsas qəhrəmanı tez-tez dəyişir. Eləcə də hadisələrdə dəyişiklik etmişdir. Belə ki, folklorda nağılın əsas qəhrəmanı balaca sərçədir. Nağıl sərçənin başına gələn hadisələrdən bəhs edir. "Dınqılda, sazım, dınqılda" poemasının qəhrəmanı isə el arasında Dəyişdüyüş adlandırılan balaca bir oğlandır. Bu oğlanın qəribə xasiyyəti var idi, hər şeydən tez bezərdi. Bir gün nənəsi ona keçiyi verir, lakin bir müddətdən sonra Dəyişdüyüş keçidən sıxılır. Aparır dəyişməyə, insanlar ondan niyə belə etdiyini soruşanda, keçinin onu bezdirdiyini, bir yerdə dayanmadığını, artıq onu istəmədiyini deyir. O, bir çobana rast gəlir, çobanın quzusu ilə keçini dəyişir. Sazı alıb əlinə oxuyur:

Çəpiş verdim,

Aldım quzunu.

⁵³ Filologiya üzrə fəlsəfə doktoru, dosent .ADPU. sohret.nesirova@mail.ru

Dınqılda, sazım, dınqılda.

Sürünün gözəl bir ulduzunu

Dınqılda, sazım, dınqılda [2, s. 199].

Çox keçmir quzudan da bezir. O deyir: “Bu nədir səhər-axşam mələyirsən”. Dəyişdüyüş quzunu qazla dəyişir. Qaz göy otları yeyib, dostlarını dimdikləyir. Dəyişdüyüş hirsələnib qazı da dəyişməyə aparır. O, ağac dibində bir adam görür adamın əlində qələm var. Dəyişdüyüş adama dedi: - Qazımı qələmlə dəyişə bilərsən? Adam tez gülüb razı oldu. Dəyişdüyüş qələmi alıb, oxumağa başladı:

Qaz tökmüşdü zəhləmi,

Verib aldım qələmi,

Dınqılda, sazım, dınqılda [2, s. 201]!

O, qələmdən də bezdi. Qələm tamam zəhləsini tökmüşdü. Fikirləşdi ki, neynəyir qələmi, yazmağa hövsələsi yoxdur. Qələmi cibinə qoyub rəngli çəmənliyə getdi, orada bir kəsi tapmadı. Birdən bir qarı əlində ağ lələklə ona tərəf gəldi. O, qarıdan lələyi qələmlə dəyişməsinə xahiş etdi. Qarı özünü bir az naza çəkib, lələyi qələmlə dəyişdi. Bundan sevinən Dəyişdüyüş oxumağa başladı:

Tökdi zəhləmi,

Verdim qələmi...

Dınqılda, sazım, dınqılda!

Aldım bir lələk,

Açmasın kələk,

Dınqılda, sazım, dınqılda [2, s. 202]!

Lələyi saçına taxıb sevinə-sevinə dağa qaçır, hoppanıb-düşür. Bu anda güclü külək əsir, lələyi onun saçından aparır. Dəyişdüyüş nə qədər qaçırsa, lələyi tuta bilmir. Oturub ağlayır və sazı sinəsinə alıb oxuyur. Dayanıb deyirməyə başlayır: “Heçnəsiz qaldım indi”. Heç çalmaq istəmədi. Dərin xəyala getdi. Nənəsi ona baxıb dedi: “Keçən il qış çıxanda ala çəpişi sənə mən vermişdim. Sən onu dəyişdin, hədəf getdi. İnsanlar bir-birinə bəxşiş verəndə, gərək onun qədrini bilələr, onu yadigar saxlayalar”. Nənəsinin nəsihətlərindən sonra Dəyişdüyüş artıq dəyişməyi tərgidir.

“İnadlı Xoruz” poeması həcmcə kiçikdir. Bu poema “Padşah və xoruz” nağılının motivləri əsasında nəzm şəklində yazılıb. Poema nağıllar kimi ənənəvi başlıqla başlayır.

Biri vardı, biri yoxdu,

Bu dünyada xoruz çoxdu.

Banlayardı səhər çağı,

Qırmızısı, bozu, aği.

Ancaq bircə xoruz vardı,

İnsan kimi danışardı [3, s. 81].

Zalım bir padşahın ölkəsində yaşayan xoruz bir gün qapısının ağzında eşələnərkən sədəf düymə tapır. Bütün aləmə səs salır.

Qukkulu quu, qukkulu quu,

Qukkulu quu, qukkulu qu...

O yana qaçdım

Bu yana qaçdım.

Hakimin həyatından,

Bir sədəf düymə tapdım [3, s. 82].

Xoruzun səsinə eşidən hökmdar tez sədəf düyməni onun əlindən almalarını istəyir. Nökərlər xoruzun dalınca qaçır, lakin onu tuta bilmirlər. Bir gün xoruz yenə hindən çıxıb eşələnəndə mərcan tapır. O, yenə banlayıb bütün şəhərə hay salır ki, sahibkarın həyatından mərcan tapıb. Hökmdar nöqərlərinə əmr edir ki, mərcanı onun əlindən alsınlar. Xoruz yenə qaçıb gizlənə bilir.

Növbəti dəfə xoruz bir qəpik pul tapır. Bu dəfə hökmdar vəzirlərinə əmr edir ki, qəpiyi xoruzun əlindən alın, özündən isə mənə bir plov bişirin. Xoruzu tutub plov bişirirlər. Hökmdar plovu yeyib partlamaya düşür. Həkim tez padşahın qarnını kəsib, xoruzu çıxarır. Xoruz oxumağa başlayır:

O yana qaçdım,

Bu yana qaçdım.

Hökmdarın başına,

Belə fəlakət açdım [3, s. 84].

Poema nağıldan fərqli süjetə malikdir, belə ki, nağılda xoruz zibillikdə eşələnib qəpik tapır. Padşah qəpiyi onun əlindən alır. Xoruz bütün ölkəyə car çəkir ki, padşah mənə möhtacdır. Padşah onun qəpiyini qaytarır, bu vaxt xoruz oxuyur ki, padşah məndən qorxurmuş. Padşah açıqlanıb, xoruzu kəsdirib, plov bişirtirir.

Bu poemada da nağıldan fərqli olaraq hadisələr müsbət sonluqla yekunlaşır. Nağılda zalım padşah zəif xoruzu məhv edə bilirsə, poemada isə zalım hökmdar sonda cəzasını alır. Xoruz xilas olur.

Xanımana Əlibəyli bəzi poemalarında xalq yaradıcılığının oyun havaları, mahnı kimi növlərindən istifadə etmişdir. Məsələn, “Dovşanın ad günü” poemasına diqqət yetirsək bunu aydın şəkildə görə bilərik. “Dovşanın ad günü” poemasında “Keçməməsi” adlı oyun havası çalınır ki, bu hava xalq arasında məşhurdur.

Nəticə. Milli-mənəvi irsimizin qorunması, folklor nümunələrinizin gələcək nəsillərə ötürülməsində

Xanımana Əlibəylinin bu səpkidəki əsərləri də bir körpü rolunu oynayır.

Uşaq ədəbiyyatı bir sıra inkişaf mərhələlərindən keçmişdir. Bu ədəbiyyat ümumi mədəniyyətin, incəsənətin tərkib hissəsi kimi yeni yollar axtararaq, mübahisələr, müzakirələr şəraitində yaranır, inkişaf edir. Bu baxımdan uşaq ədəbiyyatı sahəsində fəaliyyət göstərmiş hər bir sənətkarın yaradıcılıq irsini dəyərləndirmək, ədəbiyyatımızda tutduğu mövqeyi dəqiqləşdirmək böyük əhəmiyyət kəsb edir.

Ədəbiyyat:

- Əhmədov, T. XX əsr Azərbaycan yazıçıları. Ensiklopedik məlumat kitabı / T.Əhmədov. – Bakı: Nurlar, – 2004. – 984 s.
- 1. Əlibəyli, X. Əsərləri: [2 cildə] / X.Əlibəyli. – Bakı: Avrasiyapress, – c.1. – 2008. – 240 s.
- 2. Əlibəyli, X. Əsərləri: [2 cildə] / X.Əlibəyli. – Bakı: Avrasiyapress, – c.2. – 2008. – 240 s.
- 3. Əlimirzəyev, X. Ədəbiyyatşünaslığın elmi-nəzəri əsasları / X. Əlimirzəyev. – Bakı: Elm və təhsil, – 2011. – 413 s.
- 4. Əliyev, R. Ədəbiyyat nəzəriyyəsi / R. Əliyev. – Bakı: Mütərcim, – 2008. – 360
- 5. Əliyev, K. 1970-80-ci illərdə Azərbaycan uşaq ədəbiyyatının ideya-bədii istiqamətləri: / filologiya üzrə elmlər namizədi dis. / – Bakı, 1996. – 138 s.

Açar sözlər: Uşaq, ədəbiyyat, folklor, poema, pyes, əsər, milli, mənəvi, süjet, janr.

Ключевые слова: Ребенок, литература, фольклор, поэма, пьеса произведение, национальное, духовное,

Keywords: Child, literature, folklore, work, national, moral, subject, genre.

XÜLASƏ

Uşaq ədəbiyyatının ustad sənətkarı Xanımana Əlibəyli öz yaradıcılığında folklorun mötəbər mənbə kimi istifadə etmişdir. Onun yaradıcılığına nəzər yetirdikdə folklorla bağlı bütün əsərlərində: şeirlərində, poema və pyeslərində geniş şəkildə özünü biruzə verir. Xanımana Əlibəylinin yaradıcılığının folklorla bağlılığı onun bu ədəbiyyat vasitəsi ilə uşaqları tərbiyə etmək, onlarda mənəvi-estetik tərbiyəni formalaşdırmaq istəyi ilə əlaqədardır.

Xalq ədəbiyyatının ən başlıca xüsusiyyəti optimizm və lakoniklikdir. Uşaq folkloru kimi uşaq ədəbiyyatı da yüksək fantaziyalara əsaslanır. Uşaq ədəbiyyatında hadisələr həyat reallığı ilə yanaşı, al-əlvan fantaziyalar, parlaq rənglərlə əks olunur. Bu baxımdan X.Əlibəyli də folklorun bu spesifik keyfiyyətlərindən şeirlərində, poema və dramalarında əsas amil kimi yararlanmışdır.

X.Əlibəyli xalq ədəbiyyatından bir çox mövzu, süjet və epizodlar götürmüş, folklorun dil və üslub xüsusiyyətlərindən, obrazlar aləmindən, təhkiyə sistemindən, bədii fantaziyasından, romantik ruhundan faydalanmış, şifahi xalq ədəbiyyatının rəngarəng janrlarının təsiri ilə bir- birindən maraqlı şeirlər, poema və pyeslər yazmışdır.

Xanımana xanımın yaradıcılığına nəzər saldıqda onun xalq yaradıcılığından bir neçə istiqamətdə faydalandığını görürük

Orijinal mövzulu şeirlərinə, poemalarına, pyeslərinə xalq nağıllarından müəyyən əhvalatlar, obrazlar daxil etmək və s.

- Folklor nümunəsi olan nağılları, əfsanələri dəyişiklik edərək özünəməxsus tərzdə, daha əlvan bədii boyalarla işləmək;

- Müasir həyatı və real hadisələri, nağılvari tərzdə təsvir etmək;

- Folklorla istinadən yeni tipli tapmacalar yaratmaq.

Xanımana Əlibəylinin şeirlərinin bir qismi müasir mövzuda yazılsa da, həmin şeirlərə xalq nağılı və əfsanələrindən müəyyən süjet, personaj və məqamlar daxil edilmişdir. Burada məqsəd uşaqların duyğu və düşüncələrinə daha dərinlən təsir etmək, onları əyləndirmək, xəyallar aləminə aparmaqdır.

Xanımana Əlibəyli bəzi poemalarında xalq yaradıcılığının oyun havaları, mahnı kimi növlərindən istifadə etmişdir. Məsələn, “Dovşanın ad günü” poemasına diqqət yetirsək bunu aydın şəkildə görə bilərik. “Dovşanın ad günü” poemasında “Keçməməsi” adlı oyun havası çalınır ki, bu hava xalq arasında məşhurdur.

Belə nümunələrə Xanımana Əlibəylinin digər poema və pyeslərində də rast gəlirik.

Klassik söz oyunu nümunəsi olan tapmacaların uşaq təfəkkürünün və dilinin inkişafında xüsusi əhəmiyyəti vardır. Bir sıra uşaq yazıçıları kimi Xanımana Əlibəyli də öz yaradıcılığında bu janra geniş yer vermiş, bir-birindən maraqlı tapmacalar yazmışdır.

Şifahi xalq ədəbiyyatının ən maraqlı, əyləncəli janrı olan tapmacalar uşaqların hərtərəfli inkişafına və yaradıcılıq qabiliyyətinin formalaşmasına böyük təsir göstərir.

Tapmacalar şifahi xalq ədəbiyyatının ən əyləncəli janrı hesab olunur. Tapmacalarda müəyyən əşyanın xarakterik xüsusiyyətləri dolaylı yolla verilir, onun hansısa bir əlaməti, ölçüsü, bənzərliyi və s. uşaqlara təqdim olunur. Bu tapmacaların cavabı haqqında düşünərkən uşaqlar ciddi fikirləşir, məntiqi, elmi, yaradıcı təfəkkürünü işə salmalı olur. Bu da uşaqlar üçün ən vacib beyin gimnastikası hesab olunur.

Tapmacaların ən xarakterik xüsusiyyəti onun yumoristik xarakter daşmasıdır. O, uşaqları öyrədərkən yormur, əksinə onların daha şən vaxt keçirmələrinə səbəb olur.

Milli-mənəvi irsimizin qorunması, folklor nümunələrinin gələcək nəsillərə ötürülməsində Xanımana Əlibəylinin bu səpkidəki əsərləri də bir körpü rolunu oynayır.

ФОЛЬКЛОРНЫЕ МАТИВЫ В СТИХАХ ХАНИМАНА АЛИБЕЙЛИ

Резюме

Мастер детской литературы Ханюманна Алибейли в своем творчестве использовала фольклор как авторитетный источник. Если посмотреть на его творчество, то привязанность к фольклору широко проявляется во всех его произведениях: стихах, поэмах и пьесах. Творчество Ханюманны Алибейли связано с фольклором из-за ее стремления через эту литературу воспитывать детей, формировать у них духовно-

эстетическое воспитание.

Важнейшая черта народной литературы — оптимизм и краткость. Как и детский фольклор, детская литература основана на высокой фантазии.

События в детской литературе отражены в ярких красках наряду с действительностью жизни. С этой точки зрения Х.Алибейли также использовала эти специфические качества фольклора как главный фактор в своих стихах, поэмах и драмах

Многие темы, сюжеты и эпизоды Х.Алибейли взяла из народной литературы, воспользовалась лингвистическими и стилистическими особенностями фольклора, миром образов, системой возбуждения, художественной фантазией, романтическим духом, написал интересные стихи, поэмы и пьесы под влияние красочных жанров устной народной литературы. Когда мы смотрим на творчество г-жи Ханиманы, мы видим, что она получила пользу от народного творчества по нескольким причинам.

- Включать в свои стихи, поэмы, пьесы оригинальные сюжеты, образы из народных сказок и т.п.
- Работать уникально, более светлыми художественными красками, изменяя сказки и легенды, являющиеся образцами фольклора;
- Описывать современную жизнь и реальные события в сказочном стиле;
- Создавать новые виды головоломок со ссылкой на фольклор.

Хотя некоторые стихотворения Ханиманы Алибейли написаны на современные темы, в эти стихотворения включены отдельные сюжеты, персонажи и моменты из народных сказок и легенд. Цель здесь — глубже повлиять на эмоции и мысли детей, развлечь их и увести в мир грез.

В некоторых своих стихах Ханимана Алибейли использовала такие виды народного творчества, как арии и песн. Например, мы можем увидеть это наглядно, если обратим внимание на стихотворение «День рождения кролика». В стихотворении «День рождения кролика» есть песня «Не проходи», популярная в народе.

Подобные примеры мы находим и в других стихах и пьесах Ханиманы Алибейли.

Особое значение в развитии мышления и речи детей имеют загадки, являющиеся образцами классических словесных игр. Как и ряд детских писателей, Ханимана Алибейли в своем творчестве отводила широкое место этому жанру, писала интересные загадки.

Загадки, самый интересный и занимательный жанр устной народной литературы, оказывают большое влияние на всестороннее развитие детей и формирование творческих способностей.

Загадки считаются самым занимательным жанром устной народной литературы.

В загадках косвенно даются характерные признаки определенного предмета, некоторые его признаки, размеры, сходство и т. д. представлен детям. Размышляя над ответом на эти загадки, дети серьезно задумываются, им приходится активизировать свое логическое, научное и творческое мышление. Это считается самым важным упражнением для мозга для детей.

Наиболее характерной чертой загадок является их юмористический характер. Он не утомляет детей во время обучения, а заставляет их веселее проводить время.

Произведения Ханиманы Алибейли в этом стиле также играют роль моста в сохранении нашего национально-духовного наследия и передаче образцов фольклора будущим поколениям.

Summary

Folklore in Hanimana Alibeyli's poems

Khanimina Elibeyli, a master craftsman of child literature, used folklore as a source of inspiration for her work. When we look at his creativity, the dependence on folklore shows itself in wide way in all his works; poems, and plays. The dependence of Khanimana Elibeyli's creativity on folklore is related to her desire to educate children with this literary medium, to form spiritual and aesthetic education in them. The main feature of folk literature is optimism and brevity.

Children's literature, like children's folklore, is based on high fantasies. In children's literature, events are compared to the reality of life, bright fantasies are depicted with bright colors. In this regard, X. Elibeyli also used these specific qualities of folklore as the main factor in his poems and dramas. X. Elibeyli has told many topics, subjects and episodes in folk literature, he has benefited from the linguistic and stylistic features of folklore, the world of images, the threat system, artistic fantasies, romantic spirit, and the influence of the colorful genres of oral folk literature.

When we take a look at Khanimana Khan's creativity, we see that she benefited from the people's creativity in several ways

1. To add moods and images from folk tales to poems and poems with original themes
2. To make folklore patterned verses and legends in a special style with more elegant colors
3. To describe contemporary life and real events in graphic style
4. To create new types of puzzles based on folklore

Although some of Khanimana Elibeyli's poems are written on a contemporary theme, certain subjects, characters and motifs from folk tales and legends are included in those poems. The goal is to deeply influence the feelings and entertain them. Khanimana Elibeyli used genres of folk creativity such as songs and games in her poems. For example if we pay attention to the 'Rabbit's Birthday' we can clearly see that in the poem there is a game tune called Kecomemesi, because this tune is popular among the people.

We can see this kind of examples in other poems of Khanimana Elibeyli's.

Riddles which are an example of classic word game, have a special importance in the development of children's thinking and language. Like other children poem writer Khanimana Elibeyli also included it in her work.

Riddles, which are the most interesting genre oral folk literature, help the all-round development of children and the development of creativity.

Riddles are considered the most entertaining genre of verbal folk literature. In riddles, the characteristic features of a certain object are given indirectly, some of these characteristics are presented to children. While thinking about the answer to these riddles, children think seriously, and they have to think logically and scientifically. This is considered like best brain gymnastic for kids.

The most characteristic feature of riddles is that they are humorous. It doesn't make children to get bored but it helps them to spend a good time and have fun. Khanimana Elibeyli plays role of the bridge in protecting our national spiritual heritage and passing on our folkore samples to future generations.

Rəyçi: dos. S. Abbasova

Cahan Sahib qızı İsmayılzadə⁵⁴
NİZAMİ GƏNCƏVİ VƏ MƏHƏMMƏD FUZULİ YARADICILIĞINDA
"LEYLİ VƏ MƏCNUN" MÖVZUSU

Giriş. “Leyli və Məcnun” dastanının nə zaman yazıldığı, tarixi bəzəndə iki fikir mövcud olmuşdur. Birinci fikrə görə bu dastan haqqındakı rəvayətlər 7-ci əsrdə Ərəbistanda yaranmışdır. Bu bəzədə sovet alimləri İ.J.Kraçkovski və J.E.Bertels ətrafı məlumat vermişdir. İkinci fikir də isə “Leyli və Məcnun” dastanının ərəblərdən də əvvəl asurilərə aid olduğu haqqındadır.

Leyla və Məcnun hekayəsi XX əsrdə də bir çox əsər və araşdırmaların mövzusu olmuşdur. Hellmut Ritter 1946-cı ildə Leninqradda İqnatı J.Kraçkovski tərəfindən nəşr edilmiş “Leyla və Məcnun ərəb ədəbiyyatında” adlı rusca məqaləni alman dilinə tərcümə edərək çap etdirmişdir. André Miquel və Percy Kemp’in Majnûn et Laylâ: l’amour fou (Paris 1984), André Miquel’in Layla, ma raison (roman) (Paris 1984) adlı əsərləri ilə Abdurrahman Camenin farsca “Leyli və Məcnun” hekayəsinin ərəb dilinə tərcüməsi M. Güneymi Hilalın Leyla və'l- Məcnun fi'l-ədəbeyni'l-'Arabi və'l-Farsi (Beyrut 1400/1980), Salah Abdüssaburun Leyla və'l-Məcnunu (Bamberq) bu dövrdə yazılmış əsərlər arasındadır. Digər tərəfdən hekayə bəzi teatr və dramların da mövzusu olmuşdur. Əhməd Şövqinin əl-Əğaninin əsəri əsasında yazdığı “Məcnun və Leylə” (Qahirə 1931) beytini ingilis dilinə Arberry (Qahirə, 1933) və V.S.Jeanette Atiya (Qahirə, 1990) çevirmişdir. İbrahim əl-Əhdeb, Səlim əl-Bustani, Ebi Hilal əl-Kəbbani və Muhəmməd Münci Hayrullah (Rivâyetü Mecnun ve Leyla, 1898, 1904) bu sahədə əsərlər yazanlardandır.

“Leyli və Məcnun” dastanının xalq variantına nəzər yetirdikdə belə bir fikir yaranır ki, dastan qədim şumerlərin “Gilqamış” dastanının keçdiyi inkişaf yolunu keçmişdir. Bu dastanın yaradıcılarının Şumerlər olmasına baxmayaraq əsrlər keçdikcə akkadlar və babillər arasında da geniş yayılmışdır. Şumer-Akkad müharibələri zamanı akkadlar Şumer ölkəsini tutduqdan sonra “Gilqamış” dastanının da varisi oldular. Bu zaman dastanda bəzi dəyişikliklər də aparıldı. Hadisələr tarixə uyğun dəyişdirildi, allahların adları dəyişdirildi. Ehtimal olunur ki, ərəblər “Leyli və Məcnun” dastanının süjetini Şərqi xalqlarından götürmüşdülər. 7-ci əsrdə ərəb şairlərinin dilində dolanan dastana yeni süjetlər, əhvalatlar əlavə olunmuş və ərəb folkloruna uyğunlaşdırılmışdır.

Ərəb, türk, fars və urdu ədəbiyyatında xüsusilə bəhs edilən bu eşq dastanının iki qəhrəmanından biri olan Məcnun təxminən 70 (689) illərində vəfat etmiş və adını Qeys ibn Müləvvəh əl-Əmiri sayılan şairin ləqəbidir. Leylinin sevgisindən ağılı itirdiyi üçün ona verilən bu ləqəb sonradan onun adını əvəz edib. Leyli isə eyni qəbilədən olan və rəvayətlərə görə Məcnunun əmisinin qızı olan Leyli binti Mehdi əl-Əmiriyədir. Leyli ilə Məcnunun başına gəlmiş kimi danışılan əhvalatların demək olar ki, hamısı Məcnun əl-Əmiriyə məxsus və ya ona aid edilən şeirlərdə qeyd olunan, bəzi şərhlər və əlavələrlə müəyyən dərəcədə bağlı olan kiçik hadisələr nəticəsində meydana çıxdığı təəssüratını yaradır və böyük bir hekayəyə çevrilir. Ancaq dövr alimləri İbnü'l-Kəlbə və Əbü'l-Fərəc əl-İsfahaninin fikrincə, bu hekayə əmisi qızını sevən ancaq bunu açıqlamaq istəməyən Əməvi ailəsindən olan bir gəncin Məcnun adı ilə uydurduğu hekayə və şerhlərin ortaya atılması ilə yaradılmışdır.

“Leyli və Məcnun” hekayəsi bu əsas elementləri ehtiva edir. Nəddəki Bəni Əmir qəbiləsindən Qeys və Leyli öz qəbilələrinin heyvanlarını otararkən bir-birlərinə aşiq olurlar. Onlar böyüdükcə və sevgiləri üzə çıxanda Leyli çadırdə saxlanılır, Qeysə göstərilir. Üstəlik sevginin ilk ağrıları Qeysdə başlayır. Atasına deyir ki, Leylini istəsin. Lakin qızın adı hallananda sevgisinə görə namusu ləkələndiyindən bu təklif rədd edilir və Leyli başqası ilə ailə qurur. Qeys işgəncələrə görə ağılı tamamilə itirir. Mərvanın vergi məmuru Ömər ibn Əbdürrəhman və onun müavini Nofəl Qeysə kömək etməyə çalışsalar da cəhdləri nəticəsiz qalır. Atasını Məcnunu şəfa ümidi ilə Məkkəyə və Mədinəyə aparsa da Məcnun məhəbbətini artırmaması üçün Allaha dua edib vəhşi heyvanlarla yaşamaq üçün səhraya qaçır. Leyla isə Məcnunun sevgisinin acısı ilə ölür. Məcnun səhralarda dolaşmağa davam edir, onun üçün ağılar oxuyur, eşq dərdini oxuyur. Nəhayət bir gün onun cəsədi tapılır.

Charles Pellet bu hekayənin Bəni Amirin təmsil etdiyi Quzey Ərəblərinin Güney Ərəblərə reaksiyası olduğunu, platonik eşq hekayələrinin Cənubi Ərəblərdən biri olan Bəni Üzriyə xas olmadığını və Cəmil əl- Üzriyə oxşar məhəbbət hekayəsinin onlarda da olduğunu bildirir.

Əsas hissə. Nizamiyə qədər “Leyli və Məcnun” haqqında xəbər verən çoxlu qaynaqlar var. Nizami Gəncəvi məsnəvilərini yazarkən bir çox yazılı qaynaqlara və xalq ədəbiyyatı nümunələrinə müraciət etmişdir. Bu yazılı qaynaqların içərisində ərəb dilli qaynaqlar da var. Nizami Gəncəvi elə “Leyli və Məcnun” məsnəvisini Əbul-Fərəc əl-İsfahaninin “Kitab əl-Əğanı” Nəğmələr kitabı və Əbu Bəkr əl-Vahibinin “Əxbar əl-Məcnun və aş'aruhu” Məcnunun əhvalatları və şeirləri əsərləri əsasında yazmışdır. Ümumiyyətlə “Leyli və Məcnun” əsəri haqqında fikir söyləyənlər daha çox “Kitab əl-Əğanı”yə üstünlük veriblər. İsfahani bu kitabda ərəb şairlərinin həyatı, ərəb şeirləri, Şərqi ədəbiyyatları arasındakı əlaqələr haqqında yazmışdır. “Qüsəyyir haqqında rəvayətlər və onun nəslı”, “Qeys ibn Zərih və onun nəslı haqqında hekayətlər”, “Cəmilin nəslı və onun haqqında hekayətlər”, “Leyla, onun nəslı və Təubə ibn əl-Hümayyir haqqında hekayətlər”. “Məcnun bənu Amir haqqında hekayətlər və onun nəslı”, “Məcnun haqqında hekayətlərin davamı” bu bir neçə fəsil ərəb üzri şeirlərinə həsr edilib və eyni zamanda iki fəsil Bənu Amir qəbiləsinə mənsub Qeys ibn Müləvvəh haqqındadır. Nizami də poemanı yazarkən bu mənbədən istifadə etsə də yazdığı Məcnun obrazı ilə Əbu Bəkr Valibinin Məcnun haqqındakı rəvayətlərini tutuşdursaq eynilik təşkil edəcək.

Nizami hər obrazın mifoloji xüsusiyyətlərini qeyd etmişdir. O, Qeysi təsvir edərkən şam, atəş, od kimi təşbehlərdən istifadə etmişdir. Eyni zamanda Leylini də təsvir edərkən nur, sübh, ulduz adlandırdır.

Məcnunam bir nura olmuşam əsir

Gəlmişəm yanına boynumda zəncir
Göstər camalını mahu-münənəvvir

Leyli obrazından bəhs edərkən onun nəfəsinin və əlinin toxunduğu yerdən ağac, gül bitdiyini qeyd edir. Həmçinin onu gecənin simvolu kimi təqdim edir.

Leyli zülmət içində bir aydır
Məcnun ləqəb oldu; o ki; şahdır

Bəzi qədim xalqların mifologiyasında Ay obrazı əkinçilik və yaşıllıq ilahəsi kimi qeyd olunmuşdur. Qədim Misirdə Ay məhsul ilahəsi hesab olunurdu və öküz formasında təsvir olunurdu. Qədim Azərbaycanda da belə inam mövcud olmuşdur.

Gecə gəzər Leyli xan
Gündüz gəzər Leyli xan
Göy otların başında
Düymə düzər Leyli xan

Bu tapmaca nümunəsinin cavabı qoyun verilmişdir. Bu da o deməkdir ki, qədim azərbaycanlılar Ay ilahəsini qoyun şəklində təsvir ediblər. Ay ilahəsi Leyli xan ilk ovçuluq daha sonra maldarlıq hamisi olmuşdur.

Ay türk dilli xalqlarda ilahə olub və ona sitayiş olunub. Nizaminin təsvirində bu nüansa istinad olunub. Poemada Leyli yaz gələndə təbiətə gəlir, payız gələndə isə ölür. Leylinin təbiət kultu ilə bağlılığını Nizami iki fəsildə qeyd etmişdir. Leyli təbiəti təcəlli etməklə yerdə həyat, dirilik və səadət meydana gətirir. Məcnun isə məhz Leylinin təcəlli etdiyi təbittə ona qovuşmaq istəyir. Bununla da Nizami yalnız yazılı mənbələrdən deyil xalq ədəbiyyatı nümunələrindən də istifadə etdiyini sübut edir. Nizami Leylinin gözəlliyini romantik şəkildə ifadə etsə də onun bədbəxtliyini real şəkildə ifadə edir. Leyli qəbiləsinin simasında canlandırılan cəmiyyətin köhnə adət-ənənənin əsiri olub. Leyli evdə dustaq edilir və nəcib hissələrini cilovlamaq tələb olunur. Lakin Leyli azad həyat sürmək istəyir. Onun bu istəyi reallaşmır, əksinə tamamilə yad biri ilə evləndirilir.

Leyla və Məcnun hekayəsini türkcə izah edən ən gözəl əsərin Füzulinin Leyli və Məcnun əsəri olduğu qəbul edilir. 1535-ci ildə əruz "məfU'lü, məfA'ilün, fA'illün" təfəllükləri ilə yazılmış məsnəvi nəsr müqəddiməsi (dibaçə) ilə başlayır. Tövhid, minacat, meraciyyə, nət, sakinamə, Qanuni Süleymana vəsilə, səbəb-i təlif kimi bölmələrdən sonra Leyli ilə Məcnunun sevgi hekayəsi lirik üslubda yazılır. Qəzəl və mürəbbədə bir-birinin ardınca yazan Füzuli əsərinin yazılma səbəbini açıqlayır və deyir ki, İstanbuldan bəzi şairlər ondan Leyli və Məcnun hekayəsini yazmağı xahiş etdikdə onu sınaq kimi qəbul edib və qısa müddətdə yazıb bitirib. Füzulinin bəhs etdiyi şairlər Qanuni Süleymanın Bağdad yürüşündə iştirak etmiş Taşlıcalı Yəhya bəy, Xəyalı bəy, Cəlalzadə Mustafa Çələbi və Üsküdarlı Aşkidir.

Füzuli Bağdad valisi Üveys Paşaya təqdim etdiyi əsərini yazmazdan əvvəl farsca yazılmış hekayənin nümunələrini araşdırmış, bunlar arasında Nizami Gəncəvinin məsnəvisindən nümunə götürmüş, bir qədər qənaət etmiş, bəzi motivləri dəyişdirmiş, bir qədər də rəvayət etmişdir. xüsusilə mövzunun işlənmə tərzində bəzi dəyişikliklər etdi. Məsələn, Nizami əsərində Leyli Qeysin əmisinin qızıdır. Füzuli isə onları qohum kimi göstərmir. Nizami Leylinin toy gecəsində İbn Salamı sillələməsindən danışır, Füzuli isə Leyliyə yalan danışır ki, onu uşaqlığından bir cin qoruyur. İbn Səlam ona toxunarsa cin hər ikisini öldürəcək. Nizami səhrada Leyli ilə Məcnunu müqayisə etmədiyi halda, Füzuli əsərinin ən lirik səhnəsini səhradakı görüşlə təsvir edir. Nizami hadisələri Məcnunun ölümü ilə sona çatarkən, Füzuli iki sevgilinin cənnətdə görüşdüyünü və məzarlarının məqbərəyə çevrildiyini söyləyir.

Füzuli yaşadığı dövrün feodal münasibətlərini, çirkin ənənələrini tənqid etmək üçün yazmışdır. O, Məcnunun timsalında azad məhəbbət haqqında danışır. Leylinin vasitəsilə qadın hüquqsuzluğunu tənqid edir. Füzulinin "Leyli və Məcnun" əsərində tamamlanmış obraz Leylidir. Öz kölə həyatını dərk edib, ona qarşı çıxan, lakin öz məhəbbətinə sadıq olan Leyli Füzulinin arzuladığı qadın obrazıdır. Füzulinin yaşadığı dövrdə Azərbaycanda qadınlar kölə həyatı yaşayırdı. Füzuli hər bir azərbaycanlı qadının çəkdiyi müsibətləri Leylinin timsalında təcəssüm etdirir. Füzulinin Leylisi Nizamininkindən daha məzlumdur. Nizaminin əsərində Leyli Məcnuna olan eşqini İbn Salamdan gizlətmir, hətta ona sillə belə vurur. Füzulinin əsərindəki Leyli isə belə deyil. O, İbn Salama sillə vura biləcək vəziyyətdə deyil. O, Məcnunu sevdiyini heç kimə demir. Hamı elə düşünür ki, Məcnun onu sevir, o isə buna görə kədərlənir. Ona gəlin bəzəyi gətirilən zaman o ağlayır. Hamı onun ata-anasından ayrıldığı üçün kədərləndiyini düşünərək ona təsəlli verir. Leylini aqibəti faciəli olur. O, məcnunu İbn Salamın ölümündən sonra görür; lakin Məcnun bütün həyat qüvvələrini itirmişdi. O, artıq Leylinin eşqi ilə deyil, onun xəyalı ilə təsəlli tapır. Leyli isə vüsal ümidi ilə yaşamağa davam edir. Hətta Məcnun onu rədd etdikdən sonra belə vüsal ümidi ilə yaşamağa davam etsə də ona təsir edir. Özünü bu dünya üçün artıq hesab edir.

Nəticə. "Leyli və Məcnun" hekayəsi bir çox ədibin ilham qaynağı olmuş, onların yaradıcılığına təsir etmişdir. Eyni zamanda Azərbaycan ədəbləri olan Nizami və Füzuli də bu dastandan faydalanmışlar. Hər ikisi "Leyli və Məcnun"u öz yaradıcılıqlarına uyğun təsvir etmişlər. Hər iki klassiklərin əsərlərində oxşar və fərqli cəhətlər mövcuddur. Leyli obrazı Füzulidə tam azad olmasa da Nizamidə qismən azad qadın obrazıdır. Füzuli Leylinin timsalında öz dövrünü tənqid edir. Ümumiyyətlə "Leyli və Məcnun" nəinki Şərq ədəbiyyatına təsir etmiş eyni zamanda Qərb ədəbiyyatına da öz izini qoymuşdur.

İstifadə edilmiş ədəbiyyat

1. Araslı H. Böyük Azərbaycan şairi Füzuli. Bakı, 1958
2. Sasanian Ç. Nizaminin "Leyli və Məcnun" poeması. Bakı: Elm, 1984
3. Cahani Q. Azərbaycan ədəbiyyatında Nizami ənənələri. Bakı: Elm, 1979
4. Həmidov İ. Azərbaycan-ərəb ədəbi əlaqələrindən səhifələr. Bakı: Elm, 2002
5. Baxşəliyeva G. Məqalələr, Məruzələr, Müsahibələr. 1-ci cild. Bakı, 2011
6. Türkiyə Döyanət Vəqfi İslam ensiklopediyası 42-ci cild.

Key words: Leyli, Majnun, Abulfaraj Isfahani, epic, Nizami, Fuzuli

Ключевые слова: Лейли, Меджнун, Абульфарадж Исфাহани, эпос, Низами, Физули

Summary

The story "Leyli and Majnun" was a source of inspiration for many writers and influenced their creativity. At the same time, Azerbaijani writers Nizami and Fuzuli also benefited from this epic. Both of them described "Leyli and Majnun" according to their creativity. There are similarities and differences in the creation of both classics. Although the image of Leyli in Fuzuli is not completely free, she is a partially free woman in Nizami. Fuzuli reflects his era in imitation of Leyli. In general, "Leyli and Majnun" had an impact on Eastern literature, and at the same time left a mark on Western literature.

Резюме

Рассказ «Лейли и Меджнун» послужил источником вдохновения для многих писателей и повлиял на их творчество. В то же время азербайджанские писатели Низами и Физули. Оба писателя написали поэму по своему и одну и ту же тему разные художники могут трактовать по-разному. В поэме Физули образ Лейли не совсем свободна, а в Низами она более свободная женщина. Физули критикует свою эпоху в образе Лейли. В целом «Лейли и Меджнун» не только повлияли на восточную литературу, но и оставили свой след в западной литературе.

Rəyçi: f.ü.f.d., dosent Cümşüdlü Ruhəngiz

Aygün Cavid qızı Alcanova, Zülfiyyə Səlim qızı Hüseynova ⁵⁵
**İNGİLİS DİLİNDƏ ELMI-TEKNİKİ TƏRCÜMƏNİN LEKSİK VƏ QRAMMATİK
 PROBLEMLƏRİ**

Giriş. Bu məqalədə elmi-texniki tərcümənin bir sıra çətinliklərindən danışılır. Texnikanın sürətlə inkişafı və elmi-texniki informasiyanın genişlənməsi ilə əlaqədar olaraq, elmi-texniki tərcümənin praktik əhəmiyyəti xeyli artmışdır. Tərcümə zamanı meydana gələn çətinlikləri aradan qaldırmağın yollarını göstərən bu məqalədə əsas məqsəd elmi-texniki mövzuda mətnin müxtəlif elementlərini analiz edə bilmək, düzgün tərcümə etmək bacarığı və vərdişlərini inkişaf etdirməkdir. Giriş və üç hissədən ibarət olan bu məqalədə əsasən ingilis və Azərbaycan dillərinin leksik, qrammatik və stilistik xüsusiyyətləri aydınlaşdırılır.

Birinci hissədə, yəni “Elmi-texniki tərcümənin leksik problemləri”ndə elmi texniki tərcümənin bəzi xüsusiyyətlərindən, neologizmlərin yaranması üsullarından, onların qurulmasından və tərcümə vasitəsi ilə çatdırılmasından bəhs edilir.

İkinci hissədə – “Tərcümənin qrammatik problemləri”ndə praktik tərcümə zamanı rast gəlinən olduqca mürəkkəb qrammatik quruluşlar araşdırılır. Felin şəxsiz formaları və onların tərkiblərinin izahına xüsusi yer ayrılır. Bu hissədə xüsusilə ingilis və Azərbaycan dillərinin müxtəlif struktur quruluşundan irəli gələn tərcümə problemlərinə fikir verilir, məchul növlü tərkiblər, sözün çoxmənalılığı və çox funksiyalılığı izah edilir.

Üçüncü hissədə – “Elmi-texniki mətnlərin praktik tərcüməsi”ndə isə texniki məqalələrin başlıqlarının struktur və tərcüməsi açıqlanır.

Əsas hissə. Elmi-texniki məqalələri tərcümə edərkən nəzərə almaq lazımdır ki, onların dili ümummilli dilin bir hissəsi olsun. Elmi-texniki ədəbiyyatın dilini bədii ədəbiyyatın dilindən fəqləndirərkən əsas cəhət mətnlərdə müəyyən edilən termin bolluğudur. Nizami Xudiyev yazır: “Mətnin tərcüməsi üçün vacib olan tələblər aşağıdakılardır:

1. Orijinalda olan mətnin dəqiq dolğun verilməsi;
2. Fikrin tam aydınlığı ilə lakonik formada çatdırılması. Bunun üçün ingilis dilinin spesifik xüsusiyyətlərini Azərbaycan dilində əks etdirmək vacib deyil. Burada milli kalorit gözlənilməlidir;
3. Tərcümə tam şəkildə Azərbaycan ədəbi dilinin normalarını özündə qoruyub saxlamalıdır. Tərcümə zamanı Azərbaycan dilində yox dərəcəsinə olan, lakin ingilis dili üçün xarakterik hesab edilən sintaktik tərkiblərin nəzərə alınması da vacibdir” (1, s. 116).
4. Elmi-texniki terminologiyada bir neçə komponentdən ibarət çoxlu terminlər vardır. Çoxkomponentli terminlər elə sözbirləşmələridir ki, onların komponentləri arasında məntiqi əlaqə uzlaşma əlaqəsi ilə ifadə olunur. Məsələn: *load governor – gücün tənzimlənməyicisi*. Onlar həm də elə söz birləşmələridir ki, bunların komponentləri qrammatik yolla, yəni sözü vasitəsilə, ya da saysız-hesabsız şəkildə köməyilə düzəlir. Məsələn: *rate of exchange – valyuta kursu*.

Terminli söz birləşmələri sözün həqiqi mənasında tam leksik vahidlərdir.

Birinci qrupa elə terminli sözbirləşmələri aiddir ki, onların hər iki komponenti xüsusi lüğətə aid olan sözlərdir. Onları sərbəstdirlər və verilmiş birləşmələrdən kənar işləyə bilər. Məsələn: *brake – tormoz*. A.Qarayev öz əsərində qeyd edir: “Belə ki, bu komponentlərdən ibarət olan terminli birləşmələr sərbəst şəkildə yeni məna kəsb edir. Məsələn: *brake gear – tormozlaşdırma avadanlığı*.”

İkinci qrupa elə terminlər aiddir ki, bu terminlərin birinci komponenti olan sifət bu və ya digər elm sahəsi ilə bağlı xüsusi, spesifik məna kəsb edir. Məsələn: *vitreous electricity – yarımkeçirici cərəyan*.

İkinci qrupa həm də elə termin birləşmələri aiddir ki, onların 2-ci komponenti həqiqi mənalarda işlənmiş olsun, lakin 1-ci komponentlə birləşmədə isə müəyyən elmi sahəsinə uyğun xüsusi, spesifik məna kəsb etsin. Məsələn, *electric eye – foto element*.

Üçüncü qrupa aid terminlər terminoloji cəhətdən bölünməzdirlər və onların komponentləri arasındakı əlaqə bir qədər sıx olur. Məsələn, *wire – gərginlik altında olan naqıl; live steam – ilkin buxar*” (2, s. 9-14).

Terminin xarakter xüsusiyyəti onun müəyyən anlayışla çıx əlaqədə olması, dəqiqliyi və təkmənalılığa meyil etməsidir. Terminli birləşmələrin komponentləri təyini əlaqədə olur. Bir qayda olaraq terminli birləşmələrin əsas komponenti axırda işlənir. Elmi-texniki terminli birləşmələrin tərcüməsinin əsas üsulları bunlardır.

5. Təyin kimi işlənən birləşmədə komponentlərin ardıcılığında dəyişiklik etməklə tərcümə. Məsələn: *automobile repair plant construction project – avtomaşın təmiri zavodunun tikinti proyehti*.

Elmin inkişafı, xüsusən də texnikanın, radiotexnikanın inkişafı dildə bir sıra neologizmlərin yaranmasına təkan vermişdir. Yeni sözlər digər bir tərəfdən atom texnikasının başa düşmə tələbatından yaranmışdır. Məsələn, *atom* sözündən bir çox terminlər əmələ gəlmişdir – *atomize, atomizatron, atom energy* və s.

Elmi-texniki terminologiyada neologizmlərin yaranma yolları aşağıdakılardır: şəkildə; konvensiya yolu ilə; mürəkkəb elmi-texniki sözlərlə; ixtisar etmə ilə Şəkilçilərlə düzələn neologizmlər özləri də iki yerə bölünür: suffiksələr və prefiksələr. Elmi-texniki terminologiyaya sahəsində ən geniş istifadə olunun prefiksələr isə bunlardır: *-re, -over, -under*. Məsələn: *undervoltage – azaldılmış gərginlik, instellar - ulduzlar* və s. E.Haugen öz məqaləsində qeyd edir: “İngilis dilində yeni sözlər əks hallarda dildə mövcud olan sözlərin dəyişmədən bir nitq hissəsindən, başqa bir nitq hissəsinə keçməsi ilə əmələ gəlir. Bu proses **konvensiya** adlanır. Konvensiyanın ən geniş yayılmış növü isimlərin feilləşməsi prosesidir. Məs: *power, to power, motor, to motor* və s. (3, s. 123).

⁵⁵ Azərbaycan Tibb Universiteti “Xarici dillər” kafedrasının müəllimləri. aygunzulfya24@gmail.com

Mürəkkəb elmi-texniki terminlər yeni söz əmələ gətirmənin elə bir üsuludur ki, burada iki sözün birləşməsindən bir söz yaranır və onlar ya bitişik, ya da defislə yazılır. Məsələn, *bootleg – kabelin dirəyi, flashbulb – impuls lampası*.

Bəzi mürəkkəb neologizmlər bir-birinə sözün vasitəsi ilə birləşən iki sözdən ibarət olur. Məsələn, *voltage to ground – yerə nisbətən gərginlik*.

R.C.Cəfərov öz dissertasiyasında yazır: “Son zamanlar ixtisaretmə yolu ilə yeni sözlərin əmələ gəlmə tendensiyası xeyli genişlənmişdir. İxtisarların sayca artımı onunla izah oluna bilər ki, mürəkkəb söz və söz birləşməli həcmcə böyük və əlverişli deyillər və təbii ki, buradan onların qısa şəkildə verilməsi tələbatı yaranır. İxtisarların aşağıdakı növləri var:

- hərbi ixtisarlar – *E-east, R-ramlway, HB-hidrogen bomb*;
- hecalarla ixtisarlar – *Maxcap-maximum capacity – maksimum güc*;
- yeni söz əmələ gələrkən bəzən başlangıç sözdən şəkilçi düşür;
- sözün sonuncu hecasının saxlanması ilə əmələ gələn neologizmlər: *chute – parachute*;
- iki sözdən süni yolla əmələ gələn neologizmlər də vardır ki, buraya əsasən *electronic – elektrikin köməyi ilə hərəkət edən, motel – avturistlər üçün mehmanxana* və s. bu kimi sözlər daxildir” (4, s. 245).

Elmi-texniki neologizmlərin tərcüməsi zamanı ilk növbədə onların yaranması üsullarını bilmək, bunlardan başqa söz və söz birləşməsinin strukturunu da analiz etmək barəcəyinə malik olmaq lazımdır. Belə ki, *follower* sözündəki *er* suffiksi yarışın icraçısını, ya da əşyanı göstərə bilər. Bu sözün əsas mənası **follow** sözündən yaranan izləmək sözüdür. Sözün strukturu baxımından məzmunu istinad edərək Azərbaycan dilində *follower* termininə bir qədər uyğun gələn mənə tapırıq: *təkrarlayıcı, izləyici mexanizm*. Azərbaycan dilində oxşarlığı olmayan neologizmlər bir qayda olaraq əvvəlcə müxtəlif cür tərcümə olunur və müəyyən vaxt keçəndən sonra verilmiş neologizm üçün irəli sürülmüş variantlardan ən yaxşısı seçilir və doğma dilimizdə möhkəmləndirir.

İngilis dilində formaca məlum, məzmunca isə məchul olan feilin şəxsiz formalarına rast gəlmək olar. Bunlara misal olaraq gerund və məsdəri göstərmək olar. Məsələn: *after weighing the loads were shipped to the consumers – yüklər çəkiləndən sonra sliçılara göndərildi*. Bu cür cümlələr xəbəri məchul növdə olan tabeli mürəkkəb cümlə vasitəsilə tərcümə edilir. *To need, to want, to require, to stand, to endure* və s. feillərindən sonra gerund məlum növdə işlənir, lakin mənacə məchul növ olur. Bu halda onun ifadə etdiyi hərəkətin kiminsə tərəfində icra edildiyi və ya icra edilməli olduğu göstərilir. Məsələn: *The equipment needs repairing – Bu avadanlıq təmir olunmalıdır*.

Bəzən elmi-texniki məqalələrdə bu cür cerundla yanaşı formaca məlum, məzmunca isə məchul növdə olan məsdər də işlənir. Məsələn: *They were not to use* – Onlardan istifadə etmək lazımdır, amma onlar gəlmədilər.

Bu cür məsdər əksər hallarda təyin funksiyasını yerinə yetirir və Azərbaycan dilinə təyin budaq cümləsi kimi tərcümə olunur. Beləliklə də, formaca məlum növdə, lakin məzmunca məchul növdə olan məsdər və cerundlu cümlələr Azərbaycan dilinə ya məlum növdə olan qeyri-müəyyən şəxslə cümlələrdə, ya da müxtəlif budaq cümlələrdə tərcümə oluna bilər. Digər dillərdə olduğu kimi müasir ingilis dilində də modallıq kateqoriyası bir sıra vasitələrlə ifadə edilir. Bunlardan biri də modal feillərdir. Modal feillər məsdərin müxtəlif formaları ilə işlənir. Məsdərlə işləyərkən, modal feillər hərəkətin mümkünlüyünü, qeyri-mümkünlüyünü, vacibliyini, gerçəkliyini, lazımlığını və s. bildirir. Modal feillər *car, may, must* məchul növdə olan məsdərlə işləyərkən Azərbaycan dilinə onlar, **bilər, lazımdır**+məsdər növdə olan məsdərlə tərcümə olunur. Məsələn: *The machine tool can be stopped at any moment –*

Dəzgahı istənilən anda dayandırmaq olar
və yaxud *Dəzgah istənilən anda bayandırıla bilər*.

Must, may və *micht* kimi modal feillər məsdərin bitmiş forması ilə işləyərkən bu zaman hərəkətin bitməsinə əhəmiyyətli dərəcədə əminlik ifadə edir. Məsələn: *He may have got the condenser he needed – Bəlkə də o ona lazım olan kondensəneri alıb*.

İndiki zaman feili sifəti, yəni Participle I cümlədə əsasən 2 funksiyasını – təyin və zərflilik funksiyalarını yerinə yetirir və əsasən feilin axırına – *ing* şəkilçisi artırmaqla düzəlir. Bu feili sifət məchul növdə olanda çox nadir hallarda təyin funksiyasını yerinə yetirir və təyin olunan sözdən sonra işlənir. Məsələn: *The compound being treated for several hours turned dark red – Bir neçə saat ərzində tədqiq olunan maddə tünd qırmızı rəngə çevrildi*.

Keçmiş zaman feili sifəti, yəni P II əsas feilin 3-cü formasından əmələ gəlir və sərbəst işləndikdə iki funksiyasını yerinə yetirir.

İ.Solovyova öz əsərində yazır: “Təyin funksiyasında olanda o təyin etdiyi söz və yaxud isimdən əvvəl yazılır. Feili sifət II təyin etdiyi sözdən sonar gələ bilər. Bu halda feili sifət indiki və keçmiş zamanın məchul növü ilə, ya da bucaq cümlə kimi tərcümə oluna bilər. Məsələn: *He offered the best solution of the problem concerned – O müzakirə olunmuş problemin çox yaxşı həllinə təklif etdi*.

Bəzi hallarda Partisiple I tərcümə edərkən Azərbaycan dilində söz sırasını dəyişməsi tələb olunur. Məsələn: *The capacitance received is belived to be half the total capacitance required – Əldə edilmiş həcm tələb olunan ümumi həcmnin yarısı hesab olunur*” (5, s. 167-172).

Nəticə. Feili sifət I və feili sifət II izah edici sözlərin köməyi ilə bir təyin birləşmə əmələ gətirir ki, bu da Azərbaycan dilinə ya indiki və keçmiş zamanın məlum və məchul növləri, ya da təyin budaq cümləsi şəklində tərcümə oluna bilər.

Feili sifət II zərflilik funksiyasında işləyərkən onun qarşısında *when, while, if, az, though* bağlayıcıları işlənir. Bu zaman onlar Azərbaycan dilində zaman budaq cümləsi və güzəşt bucaq cümləri şəklində, ya da feili bağlama kimi tərcümə oluna bilər. Məsələn: *They worked as ordered – Onlar tələb olunduğu kimi işlədilər. While used precision*

instruments require very dedicate handing – Dəqiq qurğulardan istifadə edrəknə, onlarla ehtiyatla davranmaq tələb olunur.

İngilis dilində tamamlıq feili sifət tərkiibi mövcuddur ki, bu da əsasən ümumi halda isim və feili sifətdən ibarətdir. Bu tərkib bütövlükdə cümlədə mürəkkəb tamamlıq funksiyasını yerinə yetirir və Azərbaycan dilinə budaq cümlə vasitəsi ilə, ya da təsirlik halda olan isim və feili sifət vasitəsilə tərcümə edilir. Tamamlıq feili sifət tərkiibi adətən hissi və əqli qavrayış ifadə edən feillərdən – *to have, to get* feillərdən və arzu, istək, niyyət ifadə edən *to want, to wish, to keep* feillərindən sonra işlənir. *They wanted the test results plotted and explained – Onlar istəyirdilər ki, yoxlamanın nəticələri diaqramlar şəklində olsun və izah edilsin.*

İstifadə edilmiş ədəbiyyat

1. Xudiyev N. Azərbaycan dilinin zənginləşmə yolları. Bakı: Elm, səh:116.
2. Qarayev A. Müasir Azərbaycan dilində Avropa mənşəli leksik alınmalar. s. 9-14.
3. Haugen E. The analyse of indiguistic horriwing, Lang., 1950, p. 123.
4. Сəфəров R.C. Azərbaycan dilində işlənən Qərbi Avropa mənşəli alınma sözlər, Bakı, 2001, səh: 245.
5. Соловьёва И.В. Нормализация научно-технической терминологии. М., 1965, с. 167-172.

Açar sözlər: elmi-texniki tərcümə, mətn, feil, qrammatik terminlər, praktik tərcümə, söz birləşmələri

Ключевые слова: научно-технический перевод, текст, глагол, грамматические термины, практический перевод, фразы

Key words: scientific and technical translation, text, verb, grammar terms, practical translation

Lexical and grammatical problems of scientific-technical translation in english

Summary

This article deals with the difficulties of sceintific-technical translation and developments of technique. Problemə arising durinc the translation and elimination methods of these matters have been reflected in this article, too. Important terms of the tmaslation are those that the text should be rich in content; idea should be fully clear and laconic and should keep the norms of the literary language.

Лексико-грамматические проблемы научно-технического перевода в английском языке

Резюме

В этой статье рассматриваются трудности научно-технического перевода и техническое развитие, проблемы. Трудности, возникающие при переводе и методы их устранения также нашли за свое отражение. Основными условиями при переводе является то, что текст должен быть содержательны, идея – ясной и лаконической, обязательное сохранение норм литературного языка.

Rəyçi: Filologiya üzrə fəlsəfə doktoru, dosent Nuriyyə Rzayeva

ПРОБЛЕМА МУЖСКОГО И ЖЕНСКОГО ДИСКУРСА В СВЕТЕ МЕЖКУЛЬТУРНОЙ ПРАГМАТИКИ

Введение. Мужской и женский дискурсы формируются под воздействием культурных норм и стереотипов, связанных с ролями полов. Эти стереотипы могут влиять на выбор лексики, интонации, структуры речи и даже на то, какие темы считаются подходящими для обсуждения в зависимости от пола говорящего.

Примеры различий в мужском и женском дискурсах:

Использование языковых средств: В разных культурах существуют стереотипы относительно "мужского" и "женского" языка. Например, в некоторых обществах "мужской" дискурс может быть более наклонен к использованию аргументации и утверждений, а "женский" дискурс может включать больше вежливых формулировок и мягких просьб.

Темы общения: В разных культурах могут существовать темы, которые воспринимаются как более подходящие для обсуждения между одним полом, нежели другим. Например, в некоторых обществах мужчины могут считать неприемлемым обсуждать семейные или эмоциональные вопросы, тогда как женщины могут быть более открытыми к таким разговорам.

Коммуникативные стратегии: Мужской и женский дискурсы также могут различаться в использовании коммуникативных стратегий. Например, в одних культурах женский дискурс может включать больше поддержки, сотрудничества и эмпатии, в то время как мужской дискурс может быть более ориентирован на достижение целей и соревнование.

Невербальные выражения: Мужчины и женщины могут также различаться в использовании невербальных выражений, таких как мимика, жесты и интонация. Например, некоторые невербальные сигналы могут быть интерпретированы как более "агрессивные" или "поддерживающие", в зависимости от культурных ожиданий.

Однако важно отметить, что эти различия сильно зависят от конкретной культуры и общественного контекста. В некоторых случаях различия могут быть очень выраженными, в то время как в других культурах они могут быть менее заметными или вообще отсутствовать. Межкультурная прагматика помогает нам понять, как эти различия формируются и как они влияют на коммуникацию между людьми из разных культур и полов.

1. *Анализ мужского и женского дискурса на уровне межкультурной прагматики*

Когнитивные исследования помогают понять, как формируется смысл слов и выражений в дискурсе. Когнитивная парадигма также важна для изучения прагматики - способа использования языка в различных контекстах для достижения определенных коммуникативных целей. Когнитивные процессы оказывают сильное влияние на наше понимание мира и концептуализацию определенных явлений. Анализ дискурса раскрывает использование метафор и символических выражений, которые отражают наши когнитивные структуры. Сочетание анализа дискурса и когнитивной парадигмы позволяет углубленно исследовать язык и его использование, раскрывая сложные взаимосвязи между языком, мышлением и обществом [8, 34].

Теория прагматики является одной из важных составляющих семиотики, которая сосредоточена на исследовании смысла знаков в контексте их использования и воздействия на участников коммуникации. В рамках семиотики, знаки являются основными элементами изучения. Прагматика акцентирует внимание на контексте коммуникации и том, как он влияет на толкование знаков. То, что является уместным или неуместным в одной ситуации, может выглядеть совершенно иначе в другой. В рамках прагматики, анализируются имплицатуры — это неявные значения, которые возникают в результате использования знаков. Анализ теории прагматики как части семиотики позволяет понять, как знаки функционируют не только в изоляции, но и в контексте общения. Она помогает расшифровать тонкости коммуникации, предположить дополнительные значения за словами и лучше понять намерения и отношения между участниками общения [1, 180].

Анализ соотношения дискурса и когнитивной парадигмы в языкознании представляет собой исследование взаимосвязи между двумя важными аспектами изучения языка: дискурсом и когнитивной наукой. Анализ дискурса учитывает контекстуальные факторы, которые оказывают влияние на восприятие и интерпретацию сообщений. Когнитивная парадигма, в свою очередь, помогает объяснить, как наши когнитивные процессы формируют наше понимание контекста и влияют на производство речи. Когнитивная парадигма обогащает лингвистические исследования, помогая понять, каким образом мы обрабатываем и усваиваем язык [7, 77].

Анализ экстралингвистических факторов, повлиявших на трансформацию гендерных представлений, охватывает множество социокультурных, исторических, экономических и технологических аспектов. Трансформация гендерных представлений - это сложный и длительный процесс, зависящий от взаимодействия множества факторов в обществе [5, 155]. Анализ и понимание этих экстралингвистических факторов помогает более глубоко понять, как меняются и развиваются гендерные представления в современном обществе.

⁵⁶ Заведующий кафедрой иностранных языков БСУ, доцент, доктор философии по филологическим наукам e-mail: gunasha79@mail.ru
<https://orcid.org/0000-0003-1435-569X>

2. *Гендерная асимметрия и дифференциация в языках*

Гендерная асимметрия и дифференциация в языках - это явления, связанные с тем, как грамматика и лексика языка могут различать мужской и женский род или обозначать различия между гендерами. Причины такой асимметрии и дифференциации многообразны и зависят от исторических, культурных и социальных факторов. Важно отметить, что гендерная асимметрия в языках не является универсальной и зависит от конкретного языка и его культурного контекста. Некоторые языки могут быть более гендерно-нейтральными, в то время как другие языки могут обладать более ярко выраженной гендерной дифференциацией. В последние годы наблюдается возрастающая осознанность этого вопроса, и предпринимаются многие старания для создания более инклюзивного и гендерно-чувствительного языка.

Применение категорий "женщина" и "мужчина" в различных дискурсивных элементах имеют разнообразные особенности, которые зависят от контекста и целей общения. В некоторых дискурсивных элементах проявляется культурная предвзятость и стереотипы, связанные с ролями "женщины" и "мужчины". Дискурсивные элементы отражают существующие гендерные нормы и социальные роли. В языке существует различия в том, как описываются "женщины" и "мужчины". В современном дискурсе все чаще затрагивается вопрос о равноправии полов и феминизме, что влияет на применение категорий "женщина" и "мужчина" более осознанно в отношении к гендерным вопросам. В политическом дискурсе применение категорий "женщина" и "мужчина" используют для привлечения избирателей определенной группы или для выражения определенных политических взглядов на гендерные вопросы. В рекламе и СМИ использование категорий "женщина" и "мужчина" направлено на формирование определенных стереотипов и идентификацию целевой аудитории. В некоторых случаях, в дискурсивных элементах активно заняты сторонники равноправия, пропагандирующие изменение подходов к использованию гендерных категорий. При анализе дискурсивных элементов был учтен контекст, культурные особенности и общественные нормы, чтобы понять, как влияют категории "женщина" и "мужчина" на коммуникацию и восприятие гендерных ролей [6, 161].

В азербайджанском языке нет грамматического рода и большинство существительных не имеют различий по гендеру. Однако, в семантике азербайджанского языка гендерные различия представлены в скрытой форме. В ходе исследования нами были раскрыты скрытые гендерные различия в азербайджанском языке.

Русский язык имеет три грамматических рода: мужской, женский и средний. Существительные и прилагательные изменяются по родам, что может повлиять на выражение гендерных концепций.

Английский язык отличается от русского тем, что у него нет грамматических родов. В английском языке гендерные различия не выражаются через грамматику, они, как правило проявляют себя в лексиконе. Азербайджанский язык отличается тем, что гендерные различия в лексике ограничены и не так явны, по сравнению с некоторыми другими языками, где существуют отдельные формы слов мужского и женского рода. В азербайджанском языке большинство слов, не зависит от пола, и профессии часто могут быть выражены общим термином, применимым как для мужчин, так и для женщин [2, 55].

Двухполярная модель гендера, в которой мужчины и женщины рассматриваются как две противоположности, является распространенной в различных культурах, включая азербайджанскую, русскую и английскую. Она приводит к бинарному представлению гендера и навязывает определенные роли в поведении и в образ жизни каждого пола. Это может создавать проблемы для тех, кто не соответствует этим стандартам, таких как небинарные или гендерно-неконформные люди. Кроме того, в этих языках есть слова и выражения, которые имеют гендерные коннотации или являются устоявшимися стереотипами. Социальные изменения и осознанность в использовании языка могут способствовать снижению дискриминации и созданию более равноправного общества, где каждый человек может быть признан и уважаем вне зависимости от его гендерной идентичности [3, 122].

Заметим, что концепция гендерных различий варьируется в разных культурах и языках, исходя из социокультурных особенностей каждого общества. Поэтому при анализе были учтены гендерные стереотипы и нормы, оказывающие влияние на фразеологические выражения. Сравнительный анализ гендерных различий во фразеологии азербайджанского, русского и английского языков интересное исследование в рамках лингвистики и культурологии. Однако, следует отметить, что гендерные различия в языке проявляются в разных аспектах и формах, а также имеют разные причины в каждом конкретном языке. Гендерные различия во фразеологии обусловлены культурными особенностями и традициями каждого языкового сообщества. Некоторые фразы или выражения в определенных языках сформированы на основе стереотипов о мужчинах и женщинах данной культуры. Развитие фразеологии связано с историческими факторами на протяжении существования языкового сообщества. Изменения в социальных ролях мужчин и женщин, их взаимоотношения и общественное восприятие отражаются во фразеологических оборотах. Гендерные различия в языке связаны с социальными ролями мужчин и женщин в обществе. Различия в грамматике и лексике влияют на формирование гендерных различий во фразеологии. Некоторые языки имеют грамматические особенности, указывающие на пол человека, влияющие на фразеологические выражения. Взаимодействие с другими языками и культурами приводит к адаптации и заимствованию фразеологических оборотов [4, 111].

В азербайджанской паремии, как и во многих других языках, существуют стереотипы, отражающие традиционные роли мужчин и женщин в обществе. Например, мужчины часто ассоциируются с физической силой и решительностью, что отражается в пословицах о мужестве и решительности. Женщины

же часто ассоциируются с домашними обязанностями и материнством, что отражается в пословицах о семье и домашней жизни.

Важность исследования фреймовых отличий и оптимизации гендера в межкультурной прагматике не может быть недооценена. Межкультурные различия значительно влияют на взаимодействие между людьми из разных культур и ведут к разным уровням понимания и коммуникации. Фреймовые отличия между азербайджанским, русским и английским языком формировались в процессе социализации и опыта внутри конкретной культуры и включают системы ценностей, убеждений, стереотипов и когнитивных моделей.

В результате исследования утверждено, что прагматика в широком смысле представляет собой раздел семиотики и фокусируется на отношениях между человеком и знаком. Когда эта идея берется за основу, отчетливо проявляется органическая связь дискурса с прагматическими проблемами. На самом деле языковые средства никогда не бывают самостоятельными, они реализуются только в определенной национально-культурной, исторической и социальной среде. Основной задачей языковых средств в любой речевой ситуации является обеспечение адекватности смысла. Ценность фразеологизма и дискурса как целостной системы фразеологизмов может быть измерена только по одному критерию - поскольку наше исследование по своему коммуникативному эффекту носит межкультурный характер, прагматическая ценность дискурса изучается с точки зрения культурного кода. То есть в центр внимания оказывается семиотическое выражение национально-культурных норм.

Литература

- Bergvall, V.L. Constructing and enacting gender through discourse: negotiating multiple roles as female engineering students [Text] / V.L. Bergvall // *Rethinking Language and Gender Research: Theory and Practice* / Ed. by V.L. Bergvall, J.M. Bing, A.F. Freed. -N.Y. : Longman, 1996.- p. 172-201.
- Bourdieu, P. *Language and Symbolic Power* - [Electronic resource] - Edited and Introduced by. John B. Thompson .. trans. Gino Raymond and Matthew Adamson, Cambridge: Polity Press, 1991. - 291 p. URL: https://monoskop.org/images/4/43/Bourdieu_Pierre_Language_and_Symbolic_Power_1991.pdf
- Cameron, D. *The Feminist Critique of Language: A Reader*. London: Routledge. 1998. – 388 p.
- Romaine, S. Variation in Language and Gender. *The Handbook of Language and Gender* 2008, p. 98-118.
- Вильгельм, фон Гумбольдт. Язык и философия культуры. — [Электронный ресурс] / М.: Прогресс, 1985. — 452 с. URL: file:///C:/Users/User/Downloads/yazyk_i_filosofiya_kultury.pdf
- Дейк, Т.А. ван. Стратегии понимания связного текста [Текст] / [Электронный ресурс] / Т.А.ван Дейк, В. Киич // Новое в зарубежной лингвистике. -Вып. 23. Когнитивные аспекты языка. - М. : Прогресс, 1988. -С. 153-211. URL: <http://philologos.narod.ru/ling/dijk.htm>
- Дейк, ван Т. Язык. Познание. Коммуникация. М.: БГК им. И. А. Бодуэна де Куртенэ, 2000. – 308 с.
- Лакофф, Дж. Мышление в зеркале классификаторов // [Электронный ресурс] / НЗЛ. Вып. 23: Когнитивные аспекты языка. М.: Прогресс, 1988. С. 12-51. URL: <https://www.booksite.ru/fulltext/novoe/lingv/text.pdf>

Ключевые слова: Межкультурная прагматика, гендер, культура, мужчина, женщина, теория прагматики

Açar sözlər: Mədəniyyətərarası praqmatika, gender, mədəniyyət, kişi, qadın, praqmatika nəzəriyyəsi

Key words: Intercultural pragmatics, gender, culture, male, female, pragmatics theory

Резюме

Проблема мужского и женского дискурсов в контексте межкультурной прагматики отражает влияние культурных норм, стереотипов и социальных ожиданий на способы общения между представителями разных полов. Межкультурная прагматика изучает, как языковые выражения и коммуникативные стратегии варьируются в зависимости от культурного контекста. В этом контексте, мужской и женский дискурсы могут проявлять существенные различия.

Mədəniyyətərarası praqmatika işığında kişi və qadın diskursu problemi

Xülasə

Mədəniyyətərarası praqmatika kontekstində kişi və qadın diskursları problemi mədəni normaların, stereotiplərin və sosial gözləntilərin müxtəlif cinslərin nümayəndələri arasında ünsiyyət yollarına təsirini əks etdirir. Mədəniyyətərarası praqmatika linqvistik ifadələrin və ünsiyyət strategiyalarının mədəni kontekstdən asılı olaraq necə dəyişdiyini öyrənir. Bu kontekstdə kişi və qadın danışmaları əhəmiyyətli fərqlər göstərə bilər.

The problem of masculine and feminine discourse in the light of intercultural pragmatics

Summary

The problem of masculine and feminine discourse in the context of intercultural pragmatics reflects the influence of cultural norms, stereotypes and social expectations on the ways in which different genders communicate. Intercultural pragmatics studies how linguistic expressions and communicative strategies vary according to cultural context. In this context, masculine and feminine discourses may exhibit significant differences.

RƏYÇİ: dos. L.Ələkbərova

Ruhəngiz Abiyeva⁵⁷**Q.ZAKİR TƏMSİLLƏRİNDƏ ALLEQORIYA VƏ TƏNQİD HƏDƏFLƏRİ**

XIX əsrin I yarısı ölkədə yeni, dünyəvi məktəblərin fəaliyyət göstərməsi, məktəb və maarif hərəkatının dirçəlməsi, maarifçi-realist ədəbiyyatının təkamülü ilə səciyyələnərək xalqın mədəni həyatında vacib rola malik olmuşdur. “Üsuli-cədid” və “Rus müsəlman məktəbi” kimi yenitipli təhsil ocağında Azərbaycan dilinin tədris edilməsi uşaq ədəbiyyatının yaranmasının başlanğıcını qoymuşdur. Burada dərs materiallarında əks etdirilmiş təmsillər uşaqların yaş və biliyinə uyğun şəkildə təzahür edilirdi.

K.Məmmədovun fikrincə, ustad şair Zakir Azərbaycan ədəbiyyatı tarixində təmsildən ilk dəfə xüsusi bir janr kimi faydalanaraq real həyatın tələbləri ilə səsleşən, insan şəxsiyyətini alçaldan yaltaqlıq, ikiüzlülük, acgözlük kimi xüsusiyyətləri heyvanlar üzərinə köçürərək tənqid hədəfinə çevirmişdir” [2, s. 159].

Şairin təmsillərində xalq gülüşü yüksək səviyyədə istifadə etməsi bəzi hallarda ictimai gülüşlə şairin fərdi gülüşü arasında sərhəd qoymağın çətinliyi ilə nəticələnmişdir. Eyni zamanda şair öz üsyankar çıxışlarını da bu gülüşə əlavə edir. Təmsilin məzmununda ifadə olunan yumor daha çox lətifə janrına doğru gedir.

“Tülkü və qurd” təmsili zülm, amansızlıq və hiyləgərliyin tənqidi ilə seçilərək tülkünün yalandan oruc tutmuşam deyib quyruğu qurda göstərərək onu aldadır və tələyə salır, özü isə quyruğu yeyir. Qurdun: - *Axi sən oruc tutmuşdun?* - sualına isə: -*Təzə ayı görüb, etmişəm bayram,* - deyə cavab verir [4, s. 109].

Qurd təmsildə əsas tənqid hədəfidir. Onun acgözlüyü, sadəlvhlüyü oxucuda acı gülüş yaradır.

Şair sonda gəlidiyi nəticəni belə təqdim edir:

Hər kimsədə ola əqli fəhmü huş,

Bu məsəli eyləməsin fəramuş:

Əvvəl gərək suyu yoxlasın möhkəm,

Boylayandan sonra soyunsun adəm [4, s. 109].

Şairin “Tülkü və qurd” təmsili siyasi məzmunu ilə yanaşı insanın müsbət və mənfi keyfiyyətlərinin qarşılaşdırılaraq acgözlük, yalan, riyakarlıq kimi mənfi cəhətlərin tənqidi ilə səciyyələnir. Müəllif təmsildə dostluqda sadıqlığı dürüstlüyü, sədaqətliliyi insanın üstün keyfiyyətləri kimi tərənnüm etmişdir. Əsərin mövzusu “Tülkü və canavar” mövzusu ilə səsleşir. Ədib bir növ insanlara xəbərdarlıq göndərərək hər zaman diqqətli və ehtiyatlı olmağı, nadan insanlara qarşı məsafəli olmağı, hər zaman ağılla hərəkət etmələrini çatdırır:

Hiyləsinə o pürfənin inandı,

– Bəs mənim bayramım, – dedi, – haçandı?

– Sənin də bayramın sahibi – tələ

Gələndədir, – dedi, – tələsmə hələ [4, s. 108]

“Tülkü və qurd” təmsilində hiyləgərlik pislənilir və tülkü quyruğunu əldə etmək üçün bir sıra hiylələrə əl atır və qurddan kömək alır. Bununla da o dövrdə cəmiyyətdə olan nadan insanlara istinad edərək “hiyləgər tülkələr”in surətini ərsəyə gətirmişdir.

Zakirin “Sədaqətli dostlar haqqında” təmsilində dostluq, birlik, həmrəylik, humanizm, insanlıq kimi xüsusiyyətlər, “Xain yoldaşlar haqqında”, “Qurd çaqqal və şir” təmsillərində tamahkarlıq, acgözlük, “Tülkü və şir”də isə zülmkarlıq tənqid hədəfinə çevrilmişdir. Şair cəmiyyətin nöqsanlarını heyvanların dilindən istifadə edərək göstərir və heyvanların qalib gəlməsini xalqın mənafeyini qoruduğu oxucuya çatdırır.

“Tülkü və şir” təmsilinin mövzusunda “Aslan və dovşan” adı ilə folklor, “Kəlilə və Dimnə” və Rumi yaradıcılığı faydalanmışdır. Mirzə Həsən Qarabaği bu təmsilə “Şir və dovşan” adını verir. Məlum olduğu kimi, Zakir mövzuya yanaşma tərzini realistikəməndir. Burada dovşan hiylə ilə aslana qalib gəlməsi inandırıcı sayılmadığı üçün onu tülkü ilə əvəz etmişdir. Təmsildə tülkü hiyləgərlik simvolunu təcəssüm edərək fərasətinə görə diqqəti cəlb edir. Zakir burada göstərmək istəyir ki, tülkü zülmkar şirə qalib gələrək sanki ədalət zülmə qalib gəlmiş, ağıl və zəka hər zaman ən üstün səviyyədə dayanmışdır.

Biri o kim, hər kəs xəlqə zülm edər,

Aqibət ədl ilə fənaya gedər.

Biri o kim, bıməsləhət, biəndiş

Bu dari dünyədə düzəlməz heç iş.

Biri o kim, sanma düşməni həqir,

Eylər səni axır bəlayə əsir [4, s. 121].

“Aslan, qurd və çaqqal” təmsilində dostlar qoyun, quzu və toyuq ovlayır və aslan qurd və çaqqala bölgü aparmağı tapşırır. Lakin burada aslanın niyyətində hiyləgərlik vardır. Aslan qurdun bölgüsünü bəyənmiş və onu öldürür. Çaqqalın bölgüsündən isə razı qalaraq bunu necə öyrəndiyini soruşur. Çaqqal isə cavabında bildirir ki: *öyrəndim o gözü çıxmış qardaşdan*”.

Təmsilin sonunda incə bir kinayə də verilmişdir və bu da özünü müəllifin digər satıraları ilə həmahəngdir:

Böyük əgər deyə gündüzə gecə,

De ki, göydə ulduz səyrişir necə!

Nisbət verə gər gündüzə gecəni,

Söylə ki, afitab yandırır məni [4, s. 99].

Təmsildə aslan fəqirlərə zülmkarlıq edən, heç bir hüquqa malik olmayan rəiyyəti incidən harın məmurlar

⁵⁷ Bakı Dövlət Universiteti, magistrant reo.abiyeva1305@gmail.com

kimi təsvir edilmişdir. Müəllif “böyük” sözündən istifadə edərkən rütbəli məmurları, yuxarı təbəqəni nəzərdə tutur:

Çubuğa saldıra fəqir rəiyyəti,

Özü yeyib-içib sürə vəhdəti [4, s. 99].

Zakir təmsillərində A.Krlov əsərlərinin təsirini müşahidə edə bilərik. Ancaq bu təsir birbaşa müraciət şəklində baş verməmişdir. Lakin biz dəqiq deyə bilmərik ki, burada hər hansısa bəhrələnmə başa vermişdir. Ancaq hər iki ədibin yaradıcılığında bənzər işlər özünü göstərir.

Zakirin “Dəvə və eşşək” təmsilində A.S.Krlovun “Parnas” əsərində olduğu kimi, ağılsız eşşəklərin yersiz “oxumağı” onların faciəsinə səbəb olur. “Qurd, çaqqal və şir” təmsili isə Krlovun “Şir ovda” təmsili ilə səsləşir. Rus təmsilində heyvanların sayı dördür: it, şir, tülkü və canavar. Zakir təmsilindən fərqli olaraq burada ovu Şir özü bölür və dörd payın hamısını özünə götürür [1, s. 32]. Zakir Azərbaycan ədəbiyyatında ilk növbədə lirik şair kimi tanınmışdır. O, həm Azərbaycan xalq şeirininin, həm də klassik şerq poeziyasının müxtəlif janrlarında yüksək sənətkarlıqla lirik əsərlər yazmışdır. Xüsusən, xalq şeiri ənənələrində qoşma, gəraylı, təniz janrlarında böyük nailiyyətlər əldə etmiş və Vaqifdən sonra milli lirik poeziyamızın görkəmli nümayəndələrindən biri olmuşdur.

Öz satirik əsərlərində Zakir XIX əsrin ortaları Azərbaycan həyatının düzgün, geniş, parlaq satirik təsvirini verməklə obyektiv olaraq çar bürokratik üsuli-idarəsi və feodal ictimai münasibətləri, mənəvi-əxlaqi normaları əleyhinə çıxmış və ədalətsizliyə məruz qalan insanların mənafeyini müdafiə etmişdir. Odur ki, onun satirik yaradıcılığı xəlqi, demokratik səciyyə daşıyır. Zakir bu cür əsərləri ilə Azərbaycan ədəbiyyatında realizmin bir ədəbi cərəyan kimi formalaşmasında böyük rol oynamışdır. Eyni zamanda təmsilləri ilə də XIX əsr Azərbaycan ədəbiyyatında böyük bir irs qoya bilmişdir. Zakir təmsillərində ifadə olunan humanizm, əxlaqi və nəsihətamiz keyfiyyətlər didaktik və bədii-estetik cəhətdən vacibliyini bu günümüzə də qorumuşdur. Şair folklor nümunələrini sadə dillə göstərərək oxucuya anlaşılıq olmasın üçün çalışmışdır. Bu xüsusiyyət Zakirin dilindəki xəlqiliyi göstərən əsas elementlərdəndir. O, ərəb və fars mənşəli qəliz ifadələrdən də istifadə etsə də, bunlar onun şeirlərinin emosionallığını, canlılığını itirməmiş, beytlərə ifadəlilik, axıcılıq, musiqilik bəxş etmişdir. Buna görə də, K.Məmmədov Zakiri Vaqifdən sonra Azərbaycan bədii dilini yüksək səviyyəyə qaldırmağa çalışan dahi sənətkar kimi görürdü.

Məlumdur ki, əməksevərlik, vicdanlılıq, təvazökarlıq, şəxsi ləyaqət, yoldaşlıq, qarşılıqlı hörmət - bütün bunlar insanın mənəvi simasının vacib cizgiləridir. Bu baxımından Zakirin alleqorik əsərlərindən gəldiyi əqli nəticələr bizə üçün çox qiymətlidir. Zakir didaktik-tərbiyəvi şeirlərində humanizm, adamlara qayğı və məhəbbət, müsbət davranış mədəniyyəti, insanda əməyə rəğbət, əhdə vəfa, sədaqət, böyüklərə hörmət, mərdənlik hislərini tərbiyə etməyə yönəldilən fikirlərə geniş yer verir. O, insanlarda gördüyü pisləkləri tənqid edir, acgözlüyü, paxıllığı, xudpəsənliyi, insafsızlığı, mənəfətpərəstliyi, tamahkarlığı insana yaraşmayan sifətlər kimi pisləyir. Şair fayda verməyən bir şəxsin yaşamağındansa, ölməyini, nə meyvəsi, nə də kölgəsi olmayan ağacın sındırılmasını məsləhət görür.

Verilmiş nümunələr də bizə onu deməyə əsas verir ki, Zakir təmsillərində alleqoriyadan tənqid hədəflərini məharətlə ifşa etməklə yanaşı məzlumların halına da ürək ağrısı ilə acıdığını göstərirdi. Qasım bəy Zakir insanın daşdığı həm mənfi, həm müsbət cəhətləri ortaya qoyaraq yalançı, nadan insanları tənqid etmiş, düzgünlüyü, sədaqəti və başqa müsbət keyfiyyətləri tərənnüm etmiş. Buna görə də, alleqoriya tarixi periodlardan keçərək fikrin obrazlı ifadəsi ilə həyat eşqinə, dünyəviliyə, əxlaqi təmiz keyfiyyətlərə çağıran bir poetika vasitə kimi geniş vüsət almışdır.

İstifadə edilmiş ədəbiyyat

1. Əliyev L.İ. Azərbaycan ədəbiyyatında alleqoriya. Məcəzadan həqiqətə. Bakı: Elm və təhsil, 2020, 380 s.
2. Məmmədov K.D. Qasım bəy Zakir. Bakı: Gənclik, 1984, 230 s.
3. Qasım bəy Zakir. Məqalələr məcmuəsi. Bakı: Elm, 1985.
4. Qasım bəy Zakir. Seçilmiş əsərləri. Bakı: Avrasiya, 2005, 400 s.
5. Rüstamova T. Qasım bəy Zakirin təmsilləri şerq və qərb təmsilçiliyi kontekstində // Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mütqayisəli ədəbiyyatşünaslıq, 2019, №1, s. 168-177.

Açar sözlər: təmsil, simvol, məcaz, Azərbaycan ədəbiyyatı, Qasım bəy Zakir

Key words: allegory, symbol, metaphor, Azerbaijani literature, Kasim bey Zakir

Ключевые слова: басня, символ, метафора, азербайджанская литература, Касым бек Закир

The goals of allegory and criticism in the fables of K.Zakir

Summary

Allegory is the big idea of the plot, and the symbol is the literary device used to create that idea. In literature, the author uses allegory to present his big, complex ideas in a neutral form. Historically, allegory originated in the West, but very valuable examples of allegory can be found in the East, as well as in Azerbaijani literature. The article provides information on the brief history of allegory in Azerbaijani literature, general information on examples of allegory in G.Zakir works. Moreover, the role of allegory as an artistic-aesthetic tool was discussed in the allegorical stories. At this time, the works of G. Zakir were taken as the main material for the study of allegory. The place of development and artistic features of allegory in Zakir's allegorical stories were studied and analyzed.

Цели аллегории и критики в баснях К.Закира

Резюме

Аллегория представляет собой великую идею сюжета, а символ - литературный прием, используемый для выражения этой идеи. Хотя аллегория имеет свое происхождение на Западе, она также встречается на Востоке и в азербайджанской литературе. Статья представляет краткую историю аллегории в азербайджанской литературе, примеры аллегории в произведениях Г.Закира. В баснях поднимается вопрос о художественной роли аллегории, а также анализируются произведения К.Закира. В баснях Закира и следованы и проанализированы место и художественные особенности аллегории.

RƏYÇİ: dos.E.Vəliyeva

Рамиля Фарман кызы Гусейнова⁵⁸
ЛИТЕРАТУРНЫЙ ДИСКУРС В КОНТЕКСТЕ ГИБРИДИЗАЦИИ
ДИСКУРСИВНЫХ ПРАКТИК

Традиционно исследования по анализу языка художественных произведений, а также художественного текста и дискурса в той или иной степени затрагивают вопросы стилистики. С первых лет развития лингвистики текста и дискурсивного анализа ученые пытались найти точки соприкосновения между стилем и стилистикой с одной стороны и текстом и дискурсом с другой стороны. В связи с этим примечателен труд У. Хендрикса *Grammars of style and styles of grammar*, опубликованная в 1976 году. В книге автор обосновывает необходимость привлечения текста для стилистического анализа. Данное направление получило свое развитие и в трудах бывших советских специалистов по лингвистике текста (данный термин был широко распространён в советской лингвистике 70-80х годов прошлого столетия вслед за Европой. В лингвистических кругах в США более популярным был термин дискурсивный анализ). Так, например И. Гальперин рассматривает художественный текст исключительно с точки зрения функционирования в нем языковых средств и особенно их способность передачи эстетической функции. (3, с.46) Существует и несколько иной подход к стилистике и к анализу художественного текста. Р. Фаулер не согласен с анализом языка произведений на основе старых структуралистских взглядов. Он противопоставляет стилистику формалистическим методам литературного анализа подчеркивая роль социальной семиотики в исследованиях художественного текста (6, с. 98). Позже Р. Фаулер основываясь на своей теории литературы как социальной дискурс, сформулировал свой подход к литературному тексту как коммуникативному событию. Конечно же, вопросы связанные со стилем и стилистикой превалируют в трудах по лингвистическому анализу художественных произведений, которые в последние десятилетия проводятся на основе текста и дискурса с привлечением элементов семиотического (5, с. 79) и критического дискурсивного анализа (7, с. 15). Среди работ по семиотическому анализу художественного текста выделяются труды Р. Барта и У. Эко. В данных исследованиях текст рассматривается как открытое и динамическое явление со своей собственной жизнью. В этой связи интересна мысль М. Блоха, который рассматривает процесс формирования художественного текста в ступенях. Эти ступени называется жизнями. Согласно ученому, каждый художественный текст проходит через семь жизней, которые предопределяют его дальнейшее существование (3, с. 77). Другим направлением является критический подход к анализу художественного текста, который сформировался в рамках более широкого социолингвистического подхода к исследованиям текста и дискурса. Ж. Вебер одним из первых привлек критический подход к анализу художественного произведения, который подразумевает прежде всего рассмотрения языка и языковых средств используемых в художественном тексте с точки зрения всего дискурсивного пространства, в том числе коммуникативной (автор, читатель и их намерения) и социальной ситуации (их возраст, пол, социальный статус). Другим важным моментом является точка соприкосновения между критическим подходом к анализу художественного произведения и теорией жанра. Еще в 1971м году Ван Дейк писал: «Вместо изучения особенностей всех возможных литературных текстов, исследование выиграло бы при ограничении определенных жанров литературных текстов: современная поэзия, психологическая новелла, классическая драма и т.п. (4, с. 120). Различные литературные грамматики, составленные для определения данных жанров текстов, возможно на последующей стадии могут быть интегрированы в идеальную универсальную теорию литературного текста» (4, с. 119). В этой связи важным моментом считается анализ конкретного произведения с точки зрения его жанровой принадлежности. В этой связи возникает и другой важный фактор, а именно роль авторов (писателей и поэтов) и их стиля. Таким образом, стиль автора становится краеугольным камнем как в лингвистических, так и в критических исследованиях художественных текстов и дискурсов.

Понятие дискурса – ввели в литературную теорию структуралисты, при помощи которого анализируется речевое высказывание. Дальнейшую разработку теория дискурса получила в постструктурализме и де конструктивизме. В переводе с французского *discourse* — речь, выступление, высказывание, слово, текст, который имеет системный характер. Первоначальное определение дискурса получил в лингвистике, далее в философии, социологии, семиотике, психологии, литературной теории. Дискурс принято рассматривать как междисциплинарную категорию, в таком же ключе чаще всего воспринимается и семиотика литературы. Проблема дискурса в свете литературной теории получила освещение у известных французских филологов: М. Фуко, Ц. Тодорова, Ю. Крестовой, Р. Барта. Литературный дискурс рассматривали Ю. Лотман, М. Бахтин, Ю. Руднев, но до настоящего времени не создана методология дискурсивной поэтики и дискурсивного анализа. Обширная литература о дискурсе западноевропейской и русской гуманитарной мысли определяет его как мета дисциплинарное понятие, которое в равной мере относится как к лингвистике текста, так и к общей поэтике и литературной теории. В таком понятии он вошёл в контекст современных литературоведческих работ. Перевод слова «дискурс» расплывчат, что также затрудняет подведение работ по дискурсу текста художественной литературы под один знаменатель. Нет точного определения дискурса и у лингвистов. Цветан Тодоров, французский семиолог, теоретик литературного структурализма, определил специфику литературного дискурса так, что «...он располагается по ту сторону языка, но по эту сторону высказывания, то есть

⁵⁸ Д. ф. ф., Азербайджанский Университет Языков ramila1983@rambler.ru

дано после языка, но до высказывания» Противопоставив дискурс литературного произведения другим видам дискурсов, Тодоров увязал его многомерность с природой литературного произведения и его категориями: структурой, стратегией, жанром, композицией, стилем. Он определил литературный дискурс как диалектическую систему, проследив всю цепочку от появления идеи произведения до восприятия литературного текста читателем, реципиентом. Столь обстоятельный анализ универсальности литературного дискурса ещё более усложнил проблему его теоретического описания. В своих работах Цветан Тодоров опирался также и на труды русских формалистов Р.Якобсона, М.Бахтина (1, с. 56). Он сделал много для популярности русских филологов во Франции. Существенным препятствием на пути дискурсивного анализа для Ц.Тодорова оставалась проблема определения литературы как науки и вида искусства, неразделимость её понятия и функции, отражение в ней истины, правды, добра и зла, вымысла и реальности. Однако в острой полемике между структуралистами, лингвистами, формалистами, семиологами, литературоведами и философами зародилась дискурсивная поэтика, которая основывалась на традиционных и междисциплинарных методах исследования художественного текста. Наибольшую популярность дискурсивные теории получили в 60-х годах XX века. Это время связано с научными открытиями в биологии, физике, математике. Литературная теория всегда пользовалась терминами смежных наук, чаще всего лингвистическими и философскими, но в этот период в дискурсивный анализ стали входить термины физики, математики, космологии, антропологии, чем ещё более усложнилась теория и практика исследования художественного текста: космос писателя, горизонт ожидания читателя, картина мира произведения, нарративные уровни текста, деканонизация текста, мутация жанров, деперсональное письмо и так далее. Перспективность подобных исследований не подлежит сомнению, она ещё раз доказывает, что художественный текст многомерное явление, таким же сложным и многомерным являются виды литературного дискурса в тексте художественного произведения, так как такой текст отражает картину действительности во всём её многообразии. Каждая из этих наук, даже отрасли теоретической поэтики, трактуют это понятие по-разному, чаще всего дискурс рассматривается как синоним «речи». Художественная речь изучена в литературной теории довольно основательно, но существует различие в функциях художественной речи и художественного дискурса. Художественный дискурс намного шире художественной речи, так как он может распространяться и за пределы текста, художественная же речь зафиксирована в корпусе текста. В русской литературной теории существует разночтение в теоретическом определении дискурса. Одни исследователи называют его художественным, другие литературным, хотя он выражает одно явление текста литературы. Считаем, что правомернее использовать термин «литературный дискурс», чтобы не смешивать понятия «художественная речь» и «художественный дискурс». В литературной теории интерес литературоведов к дискурсу проявился на пике борьбы за автономный статус литературной методологии. Это были 70-80е годы XX века, потому главным принципом было определение литературного дискурса как модели самого дискурса, противопоставленного смежным наукам.

Литературный дискурс исследовался структуралистами, но не носил системный характер. Исходная установка на определение данного понятия заключается в том, что любая речь принадлежит индивиду, она не только что-то высказывает, но и объясняет то, что высказывает, так она проясняет собственные основания и причины. В широком смысле, такая индивидуализация высказывания создаётся не только лингвистическими нормами, сколько социальными средствами внутри социокультурного пространства. Подобный подход к пониманию высказывания делает его предметом научного интереса литературной теории, в которой литературный дискурс часто ассоциируется с понятием «текст». Наиболее конструктивно литературный или художественный дискурс изучает структурно-семиотическая школа. В русском литературоведении она рассматривает литературный дискурс и текст художественного произведения во взаимосвязи, определяет их различия, главным объектом научного анализа является многофункциональная природа дискурса в структуре текста. Теоретиков литературы интересует литературный дискурс, как система языкового кода, которую использует автор, создавая тем самым код литературный. С таких позиций литературный дискурс рассматривают русские семиологи, считая его вторичной после языка моделирующей системой. Текст художественной литературы является словесным текстом, он мыслится широко, при его анализе происходит опора не только на лингвистические, но и на философские, идеологические, теологические, мифологические, научные, политические, психологические разновидности дискурса, которые в нём присутствуют. Перечислить и систематизировать все виды дискурса даже в небольшом по объёму тексте художественного произведения – сложная задача. Их взаимосвязи, переходы из одного смыслового ряда в другие являются частью природы литературного дискурса. Новейшие теории текста, которые вошли в научный обиход литературной теории с конца XX века, показывают, насколько сложным стал анализ текста. Если дискурс – это язык, то у литературного текста как вида искусства, кроме вербальных дискурсов в тексте могут присутствовать и невербальные. К ним относятся: жест, мимика, цвет, запах, взаимосвязи с дискурсами других видов искусства, которые могут входить в текст (музыка, живопись). Это также дискурсы, имеющие свою систему, поэтому они могут быть описаны и систематизированы. Семиолог М.Я. Дымарский считает, что «...дискурс одновременно и семиотизация культурно-исторического события, и речевая деятельность, её продукт, то есть текст, и поэтому он шире и глубже текста. Кроме этих сторон в понятие дискурсивной практики входят и такие категории текста, как чтение, слушание. Дискурсивная практика показывает, что чтение может вызывать разночтение, так как понимание текста зависит от многих сторон: компетенции читателя, фоновых знаний, эстетического вкуса. Проблема взаимоотношения между автором и читателем на уровне дискурсивной стратегии текста остаётся одной из

самых сложных в литературной теории. В литературной теории нет единой методологии дискурсивного анализа, возможно литературный текст настолько многомерен, что учёные и не задавались подобным вопросом. Разные теории дискурса и подходы, как в западноевропейских теориях, так и в русской дискурсивной практике объединяет одно общее обстоятельство: речь – системна, всё, что не имеет системы, не может быть речью, то есть дискурсом. На этом принципе было основано открытие дискурса безумия Мишеля Фуко, французского теоретика культуры, создавшего первую во Франции школу психоанализа. Дискурсивный анализ М. Фуко позволяет решать невыполнимую до этого открытия задачу: дать возможность говорить безумию собственным языком. Дискурсивная практика Фуко формирует эту речевую систему, отношение к безумию и безумному через классический идеал разума, который объединяет пространство «недоразумения» в единое целое. Литературный дискурс преимущественно представлен в практическом аспекте, чем в теоретическом. Художественный текст называют «телом», «корпусом», «артифактом», «законченным художественным производством». Эти понятия имеют одно общее значение: они представляют графически оформленный текст произведения, который имеет начало и конец, число знаков которого постоянно. Графический текст художественного произведения называют также партитурой, уподобляя литературный дискурс музыкальному произведению. В таком значении партитура (текст) расширяет дискурсивное пространство за счёт исполнения (прочтения), характеризуется временем прочтения, средой, индивидуальными способностями восприятия слушателя, целым рядом около текстовых нюансов, которые сопровождают жизнь текста независимого от автора. Следовательно, литературный дискурс не равен лингвистическому, он предполагает его прочтение (исполнение), интерпретацию, при которой границы текста расширяются. Дискурсивный литературный анализ предполагает, что мы имеем дело с письменным текстом. Теории текста достаточно изучены. Известный нидерландский лингвист (4, с. 130) Т. ван Дейк, является одним из основоположников теории текста. Он доказывает, что текст не равен дискурсу, текст является только грамматической структурой произнесённого дискурса. На определение литературного дискурса Т. ван Дейка опирается в своей работе «Художественный дискурс: специфика составляющих и особенности организации текста» Т. Самарская. Они подкрепляют выводы ван Дейка о том, что упрощённо было бы рассматривать художественное произведение только как совокупность определённых дискурсов. Исследователи обращаются к проблеме создания автором виртуальной картины мира, которая призвана влиять на «духовное пространство» читателя. Литературный текст может включать в себя все виды дискурса, он полиморфен, например, политический, бытовой, но при соблюдении полного соответствия этих дискурсов характерным языковым признакам своего вида, он всё равно остаётся художественным. Автор политического дискурса в прессе несёт ответственность за свои утверждения, автор же литературного дискурса такой ответственности не несёт, искажение политической и исторической информации даже в исторических романах допустимо, так как служит цели литературного дискурса, допускающего вымысел. Художественный текст – целая вселенная, в его корпус могут входить многочисленные дискурсы: философские, политические, психологические, культурологические, страноведческие, мифологические. Литературный дискурс художественного произведения подчиняется жанровой специфике только отчасти. Сцепление разного типа дискурсов может обрести другое качество, и этот скачок переносит получателя информации в другое художественное пространство. Под литературным дискурсом часто подразумевают художественную речь. Проблема художественной речи изучена в теории литературы. Однако литературный дискурс показал, что текст является многоуровневой универсальной системой. В. Макрович задавался этим вопросом в 80-х годах XX века: «Какие пути ведут к образованию универсальных значений изображаемого? Какие условия делают скачок к универсальному смыслу уместным и возможным? Какова степень подчиненности или, напротив, не подвластности этому универсальному смыслу различных элементов структуры?» Литературный дискурс художественного текста формируется согласно законам искусства. Пожалуй, наиболее важной условностью, доминирующей в современной литературоведении, является жанр. Хотя интерпретация имеет тенденцию растворять самобытность текста связывая его с основными структурами власти и желания, жанр снова привлекает внимание о конкретных качествах и структурах дискурса. Определены особенности текста по его особой жанровой форме. Таким образом, жанр, который раньше считался описательным теперь считается объяснительным: жанр олицетворяет определенные социальные роли, которые управляют отношениями между текстом и читателем. Как сказал Баварши, «жанры создают своего рода литературную культуру или поэтику, в которой текстовая деятельность становится осмысленной»; они «составляют социальную реальность, в которую вовлечена деятельность всех социальных участников. Жанр создан, чтобы обеспечить необходимую основу для чтения. Как настаивал Деррида, «текст не может принадлежать ни к какому жанру, не может быть без жанра или в меньшей степени. Каждый текст участвует в одном или нескольких жанрах, без жанрового текста не бывает». В этом отношении жанр может рассматриваться как определяющий контекст для всего текстового поведения, литературного и нелитературного, составляющие текстовые отношения в таких сферах, как учебная аудитория (лекции, производство поручений), суд (выступления в защиту, поручения в жюри), а также участие читателей в пьесах, романах или сонетах. Более того, жанр управляет тем, что Халлидей (8, с. 54) назвал регистром, очевидным в любом данном тексте, – что есть семантические и синтаксические особенности, которые создают коммуникативную ситуацию, в том числе позицию участников Viehoff, Хотя Bawarshi утверждал, что главный теоретический вопрос заключается в том, является ли жанр регулирующим или конститутивным, он мало учитывал возможность отклонения или представления в рамках определенного жанра. Например, наш ответ на сонет – это продукт обоих

наших отношений к его обязательным формальным признакам, а также отличительным семантическим или формальным качествам, которые писатель воплотил в рамках ограничений формы. Правила жанр позволяет нам определить как обычное, так и неожиданное (точки зрения, которая предполагают, что законы жанра регулирующие). Таким образом, в качестве структур дискурса жанры отчасти характеризуются типами грамматик или схем рассказов, которые они требуют; Они указывают ситуационные модели, которые характеризуют данный художественный текст и позволяют нам сделать предсказания о том, как текст будет разворачиваться. В этом отношении теория жанра дает потенциально богатый ресурс для более точных эмпирических исследований литературного чтения, позволяющий нам опираться на исследование (которое пока не относится к литературному чтению) о том, как читатели создают ситуативные модели (9, с. 167). Хотя различия между типами дискурса привлекли некоторое внимание, законы жанра мало учитывались в эмпирических исследованиях. Если они существуют с приписываемой им силой, мы могли бы найти следы их присутствие повсюду в данных, полученных от читателей. Например, когда читатели, изученные Brewer и Lichtenstein его коллегами (2, с. 477) сообщал о напряжении только в случае историй с должным образом упорядоченными компонентами, это кажется, отражает жанровые ожидания: история, вызывающая тревогу, должна также удовлетворять ее в противном случае это считается плохо сформированным. Аналогичные аргументы были выдвинуты известными учеными в области эмпирии. Например, Ван Дейк предположил, что когнитивные процессы, лежащие в основе текста понимание применяется ко всему дискурсу, включая литературу: «Наши когнитивные механизмы просто не позволят нам понять дискурс или информацию в фундаментальном аспекте иначе» «Поэтому мы категорически отрицаем полностью «специфический» характер так называемой «литературной интерпретации». Говорят, что такие различия заключаются прежде всего в прагматических и социальных функциях литературы. Аналогичным образом конструктивистский подход Schmidta привел его к предположению, что определение местоположения атрибутов литературность поверхностных черт текстов - «онтологическая ошибка»; это «человек процессы, выполняемые с такими функциями, которые определяют рассматриваемые атрибуты». Это противоречие было оформлено как контраст между подходами конвенционалистами и традиционалистами (9, с. 184). Аргумент проблематичный, однако, потому что эти две позиции сосредоточены на разных аспектах процесса чтения. В то время как традиционалист исследует чтение на предмет влияния предшествующих когнитивных способностей, кадры, будь то прототипы, жанры или схемы, традиционалисты сосредотачиваются на конкретных функциях текста, таких как счетчик или персонификация и приписывает изменения в чувствах читателей или оценочных ответах на этот источник. Это может означать, что две разные системы под вопросом - один основан на когнитивных процессах, другой - на аффективных процессах - и что последний может быть более подходящим для воплощения того, что является уникальным для литературной обработки. Однако вопрос не так прост, как это можно было бы сделать. Чувства также могут быть обусловлены условностями, а оценки читателей явно связаны с нормами, налагаемыми конкретной местной культурой. Таким образом, условность может действовать и здесь, хотя и в менее очевидной и измеримой форме. Тем не менее, некоторые черты, которые считались отличительными от литературных текстов, могли быть слишком легко упущены. Ограниченный всеведущий повествовательный режим, примером которого является анализируемый литературный дискурс, обеспечивает доступ к мысли персонажа таким образом, который характерен для художественной литературы (один из характерных маркеров – свободный косвенный дискурс).

ЛИТЕРАТУРА

1. Бахтин М. (1986) Эстетика словесного творчества Москва: Культура
2. Brewer, W.F. & Lichtenstein, E.H. (1982) Stories are to entertain: A structural-affect theory of stories. Journal of Pragmatics 6, 473-486
3. Гальперин Илья 1981 Текст как объект лингвистического исследования. Москва: Наука
4. Dijk, Teun A. van 1985 Semantic Discourse Analysis // Handbook of Discourse Analysis, London: Academic Press, p. 103-136
5. Eco, Umberto 2011 Confessions of the young novelist Cambridge: Cambridge University Press
6. Fowler, George 1987 The grammatical relevance of theme partition. / Papers from 23rd Annual Regional Meeting of the Chicago Linguistic Society. Part I: The General Session Chicago Linguistic Society, p. 93- 104.
7. Fairclough, Norman 1995 Critical discourse analysis: the Critical Study of Language. London: Longman
8. Halliday, Michael and Rugaya Hasan 1976 Cohesion in English, London: Longman
9. Zwaan, R. A., & Radvansky, G. A. (1998). Situation models in language comprehension and memory. Psychological Bulletin, 123(2), 162–185

Ключевые слова: дискурс, жанр, литература, текст, ситуативные модели

Açar sözlər: diskurs, janr, ədəbiyyat, mətn situativ modellər

Key words: discourse, genre, literature, text, situational models

Diskursiv təcrübələrin hibridləşməsi kontekstində ədəbi diskurs

Xülasə

Məqalədə diskursiv təcrübələrin hibridləşməsi kontekstində ədəbi diskurs tədqiq edilir. Ədəbi diskurs real zamanda baş vermir və bu diskursda mətnlər bir çox hallarda yazılı olur. Diskursun real zamanla əlaqəsi ilə yanaşı, digər mühüm məsələ onun real və yaxud xəyali dünyada baş verməsidir. Real və xəyali dünyada cərəyan edən mətnlər arasında fundamental fərqlər kontekstlə məzmunla bağlı xüsusiyyətlərlə şərtlənir. Bədii diskursda xəyali dünyaya aid mətn qəbul edənə birbaşa deyil, yalnız mətni göndərən vasitəsilə yönəlir. Bədii diskursda koqnitiv və faktual informasiya ilə müqayisədə daha çox estetik funksiya yerinə yetirilir. Müəllif bədii diskursda müxtəlif pragmatik və üslub maraqlarını təmin etmək üçün bədiilik, emosionallıq, yarada bilər. Ədəbi diskursda dil strukturları, mülahizələr, iddialar, əmrlər, üzrxahlıqlar informasiyanı qəbul edənə birbaşa deyil dolayısı ilə təsir edir. Beləliklə, bütün bu diskurs strategiyaları müəllifin şüuru, mətnin özünün strukturu və mətni qəbul edənəin dərk etmə qabiliyyəti

süzgəcindən keçir.

Literary discourse in the context of hybridization of discursive practices Summary
Summary

The article investigates literary discourse in the context of hybridization of discursive practices. Literary discourse does not exist in real time, and in this discourse the texts are written in many cases. In addition to the relationship of discourse with real time, another important issue is whether it occurs in the real or imaginary world. Fundamental differences between texts that take place in the real and imaginary world are conditioned by features related to context and content. In literary discourse, the text belonging to the imaginary world is not addressed directly to the receiver, but only through the sender of the text. In literary discourse, more aesthetic functions are performed rather than cognitive and factual information. The author can also create ambiguity to satisfy various pragmatic and stylistic interests in literary discourse. In literary discourse, linguistic structures, judgments, claims, orders, apologies affect the recipient of information not directly, but indirectly. Thus, all these discourse strategies pass through the filter of the author's consciousness, the structure of the text itself and the ability of the perceiver of the text to perceive it.

Rəyçi: fil.e.d., prof. A.Y.Məmmədov

Aysel Rasim qızı Abdullayeva ⁵⁹

**ÜMUMİ REAL MƏKAN BİLDİRƏN SÖZLƏRİN LİŊVOKULTUROLOGİYASI
("KƏND" VƏ "ŞƏHƏR" KONSEPTLƏRİ)**

Giriş. Ümumi real məkan (ÜRМ) bildirən sözlərin hər hansı dildə müəyyən hissəsi "kənd" və "şəhər" konseptləri ətrafında cəmlənir. Müasir Azərbaycan dilində geniş yayılmış fars mənşəli kənd sözünün yerində vaxtilə türk mənşəli köy sözü, ərəbcə şəhər yerində isə qala işlənmişdir ki, bir sıra türk dillərində sonuncular bu gün də intensiv istifadə olunmaqdadır. Məlumdur ki, şəhər həyat tərzinə, ümumən mədəniyyətinə keçid (bunu da xüsusilə qeyd etmək lazımdır ki, "mədəniyyət" sözü ərəbcə məhz "şəhər həyat tərzinə məxsusluq" deməkdir) sinifli cəmiyyətin, ardınca isə dövlətin yaranması ilə bağlıdır. İlk şəhərlər Şumerdə, Misirdə, Hindistanda, Yunanıstanda meydana çıxmış, elə ilk dövrlərdən də şəhərin kənddən sosial, iqtisadi, siyasi, mədəni və s. baxımdan müqayisəyəgəlməz üstünlüyü özünü göstərərək, get-gedə daha da dərinləşmişdir. Odur ki, dünyanın ən müxtəlif mədəniyyətlərində olduğu kimi dillərində də kəndlə şəhər bir- birinə qarşı dayanan sosial məkanlardır.

Görkəmli qazax şair-mütəfəkir Oljas Süleymenov türklərin tarixi üçün strateji əhəmiyyət daşıyan "köçəri, yaxud oturaq (şəhərli)?" mübahisəsi ilə əlaqədar "akademikləşdirilmiş" cavaba qarşı yazdığı bir şeirində deyir:

Beşrəng gil yığını,
soysan kolları,
sapsarı barxanlar
həsəd sayağı
axıb şütüylər Sırdərya sarı,
Şardar şəhərini basıb əziblər,
əski xan yurdları bölüşdürülüb,
bu qəmli yerlərdə sənin payına
Sırdərya tərəfə boylanmaq düşüb (5, s. 12).

Yeni dövrə gəldikcə ya tarixən şəhərləri olmayan, ya da tarixən şəhər mədəniyyətləri danılmış xalqların narahatlığı tamamilə təbiidir. Çünki müasir mədəni xalqların hamısı şəhər mədəniyyətinə sahib olmaq istəyir. Türk xalqlarının qədim şəhər mədəniyyətlərinin olmasına (və bunun zaman- zaman danılmasına) əmin olan şair qədim bir türk şəhərini yalnız təbii yox, həm də mənəvi dağıntılar altında "kəşf edir":

Şardarın gilində okeanlar var,
laylar altındakı tarix boş durur.
Ötən olayların dərki dərində...
Ən susuz yerlərdən qalxır bir dəniz,
qumların içində batan vətəni
yeni yurd naminə unutmşuq biz.
Bir gün qayıdırıq, yaddaş oyansa,
türklüyə - çinarla, daha nə ilə...
Mırzəçöl dənizinin ağ yelkənləri
Küləktək gəzəcək belədən- belə... (5, s. 12-13).

Bu "kəşf" in məqsədi sadəcə tarixi həqiqəti təsdiq etmək deyil, məqsəd daha çox ondan ibarətdir ki, türkləri yalnız köçəri ("kəndçi"!) bir etnos kimi təsəvvür (və təsvir) etmək ənənəsindən əl çəkilsin.

Linqvokulturologiyada, heç şübhəsiz, mənbə və ya qaynaqlarını daha əvvəlki dövrlərin (məsələn, XIX əsrin 20- ci, 30- cu illərində V.fon Humboldtun) müvafiq ideyalarından alan müxtəlif metodoloji təmayüllər mövcuddur ki, onların əsas hissəsi dillə mədəniyyət arasındakı münasibətlərə baxışın xarakterindən irəli gəlir. Ümumiyyətlə, həmin münasibətlərdə bəzən dilə, bəzən də mədəniyyətə üstünlük verilməsi müşahidə olunmaqdadır. Son zamanlar o yanaşma daha uğurlu hesab edilir ki, "burada dil və mədəniyyət bir- birindən asılıdır, eyni zamanda bir- biri ilə həmişə təmasdadır, bununla belə, onlar müstəqil işarə sistemləri olaraq qalır. Bir tərəfdən, dil mədəniyyətin ayrılmaz hissəsi, onun qavranılması vasitəsidir və milli dünyagörüşün səciyyəvi xüsusiyyətlərini ifadə edir. digər tərəfdən mədəniyyət dilin nadirliyini qoruyur, onu dünyanın bir çox başqa dillərindən fərqləndirir" (1, s. 219).

Bu isə dili həm mədəniyyətin məhsulu, həm də mədəniyyətyaradıcı bir amil kimi qiymətləndirməyə əsas verir. Bir sıra dillərdə kənd – elat, bir sıra dillərdə isə şəhər mədəniyyətini əks etdirən sözlər, ifadələr üstünlük təşkil etsə də, elə bir inkişaf etmiş dil təsəvvür etmək mümkün deyil ki, orada həm kənd – elat, həm də şəhər mədəniyyəti elementləri mövcud olmasın. Məsələn, Azərbaycan dilində hər iki mədəniyyətin qarşılaşdırılmasını əks etdirən ifadələr var ki, onlardan biri belədir: kənddən gəlib şəhəri bəyənmiş. Hətta kənddən olan adam iki düzəltmə sözlə bildirilir: kəndli və kəndçi (bir qədər də yumorla: kəndistan). Kəndli yalnız "kənddən olan" mənasını yox, həm də sosial- siyasi anlam ifadə edir: fəhlə- kəndli hökuməti.

"Şəhər" və "kənd" anlayışları hər bir inkişaf etmiş dildə çox zəngin konsept strukturuna, eləcə də konseptosferə malikdir.

Linqvokulturologiyada belə bir fikir geniş yayılmışdır ki, "məntiqi semiotikaya aid olan dar mənada konsept anlayışın məzmunudur, yəni anlayışda əks olunan obyektlərin xüsusiyyətlərinin məcmusudur. Geniş mənada konsept dilin simvolik və semantik funksiyasında bütün mümkün mənaları ehtiva edir" (2, s. 177). Y.S.Stepanov göstərir ki,

⁵⁹ Bakı Dövlət Universiteti, doktorant. aysel.nemetli1995@gmail.com

“konsept mürəkkəb quruluşa malikdir; bir tərəfdən, konseptin strukturuna aid olan hər şey ona məxsusdur; digər tərəfdən, konseptin strukturu onu mədəniyyət faktına çevirən hər şeyi – ilkin formanı (etimologiyası) ehtiva edir; o, tarixin müasir assosiasiyalar, qiymətləndirmə və s.-nin məzmununun əsas xüsusiyyətlərinin sıxılmış olanıdır” (3, s. 40).

“Şəhər” konseptini aşağıdakı xüsusiyyətlər müəyyən edir: siyasi mərkəz, iqtisadi mərkəz, mədəni mərkəz, texnoloji inkişaf və onun yaratdığı problemlər, insanın (şəxsiyyətin) ictimai münasibətlər içində itnəsi. nitqin ədəbiləşməsi, hərəkatların standartlığı, sosial təbəqələşmənin dərinləşməsi və s.

“Kənd” konseptinə isə aşağıdakılar daxildir: müasir texnologiyalardan uzaqlıq, özünəməxsus sakit həyat, insanın (şəxsiyyətin) qabarıq görünməsi, etnoqrafik adət-ənənələrə hörmət, nitqdə əyalət (dialekt-şivə) xüsusiyyətlərinin qorunub saxlanması, təbiətə yaxınlıq və s.

Şəhərlə kəndin qarşılaşdırılmasında çox prinsiplər iştirak edir ki, onlardan biri də dil-danışıq tərzidir. Belə ki, şəhər mühiti üçün səciyyəvi olan müəyyən ədəbi normativlik, adətən, kənddə müşahidə olunmur. Ancaq bu, o demək deyil ki, dialekt-şivə nitqi hər hansı normadan uzaqdır, söhbət ondan gedir ki, kənd əhalisinin danışıq, bir qayda olaraq, ölkənin mərkəzi şəhərlərindəki ədəbi dildən fərqlənir və bu fərqlilik ayrı-ayrı kəndlər arasında da özünü göstərir. Eyni zamanda kənd mühiti elədir ki, hər bir şəxsin danışıqındakı fərdi xüsusiyyətlər çox zaman aydın cizgilərilə seçilməklə necə varsa o cür qəbul edilir. Halbuki şəhərdə belə “fərdi üslub” texnikasını qoruyub saxlamaq mümkün deyil.

Danimarka strukturalizminin (qlossematikanın) banilərindən olan H.İ.Uldall həmin dilçilik məktəbinin ümumi mövqeyini ifadə edərək mətni biri digəri ilə bağlı olan dörd hissəyə böldü: 1) məzmun substansiyası, 2) məzmun forması, 3) ifadə substansiyası, 4) ifadə forması. O göstərdi ki, dilin “fikir iqlimi”ndən, etnoqrafik təfəkkür kanonlarından, sosial mühitdən asılılığı məhz məzmun substansiyasından irəli gəlir. Bu mətnin elə bir hissəsi, yaxud planıdır ki, həyatın canlı prosesləri ilə bilavasitə əlaqədardır (4, s. 424-425).

Məsələyə həmin baxımdan yanaşsaq “şəhər dili” ilə “kənd dili” arasında kəskin fərqlərin olduğunu deyə bilərik. Ancaq məsələ burasındadır ki, həmin fərqlər həm məzmun, həm də ifadə substansiyasına aiddir. Heç də təsadüfi deyil ki, keçən əsrin 60-cı, 70-ci illərində ümumən SSRİ xalqları ədəbiyyatlarında, o cümlədən də Azərbaycan ədəbiyyatında “şəhər nəsr” və “kənd nəsr” anlayışları qarşılaşdırılırdı. “Kənd nəsr” adlandırılan yaradıcılıq aktı “nəinki ancaq ədəbi hərəkatda çox mühüm yer tutur, ümumiyyətlə bütün ictimai varlığımızın, sosial-siyasi həyatımızın bir sıra məsələləri ilə əlaqədə olub ictimai hərəkata və fəaliyyətə xeyli dərəcədə təsir göstərə bildirdi... Bunun səbəbi nə idi? Hər şeydən əvvəl “ilk mənbə”dən, “kök”dən, “böyük əcdad”dan ayrı düşmək, uzaqlaşmaq, milli- mənəvi dəyərləri qoruyub saxlaya və gələcək nəsillərə ötürə bilmək təhlükəsi idi” (7, s. 526-527). Bu mülahizələrin yer aldığı “Müasir Azərbaycan ədəbiyyatı” dərslində o da əlavə olunur ki, “müasir kənddən yazan V.Şukşin, V.Rasputin, V.Astafyev, bizdə isə İ.Hüseynov (Muşanna), S.Əhmədli, Ə.Əylisli ədəbi prosesin ön xəttinə çıxmışdılar” (7, s. 527).

Sabir Əhmədli “Dünyanın arşını” (1969) romanında, təsadüfi deyil ki, xatırladır: “Bütün böyük şəhərlər kiçik-kiçik kəndlərdən törəmişlər” (7, s. 527). Ümumiyyətlə doğru olan bu mülahizə ancaq o demək deyil ki, şəhərlər kəndlərin mexaniki yığılıdır, öz-özlüyündə aydındır ki, şəhər kəndlə müqayisədə ən müxtəlif baxımlardan keyfiyyətə tamamilə fərqli hadisədir.

Mənəvi-psixoloji nəzər nöqtəsindən kəndin şəhərə qarşı qoyulmasında birincinin təbiətlə iç-içə olması, ikincinin isə sənayeləşmə nəticəsində təbiətdən ayrılması əsas amillərdən biri olub müxtəlif xalqların ədəbiyyatlarında geniş əksini tapmışdır. Məsələn, kənddən şəhərə gəlmiş gənc bir azərbaycanlı şair 70-ci illərdə “Anama məktub” şeirində yazırdı:

Kəndimizi bük kağıza, göndər mənə,

Kəndimizin havasını istəyirəm.

Yaxud həmin illərdə istedadlı şair İsa İsmayılzadənin aşağıdakı misraları məşhur idi:

Panel- panel evlərilə

Şəhər çökür gözlərimə.

Kəndi ideallaşdırmaq, kənd idilliyası dünya ədəbiyyatında özünə əhəmiyyətli yer tutmuş mövzulardandır. Bununla belə zaman-zaman geniş miqyas alan urbanizasiya (şəhərləşmə) prosesi kənd ukladının dağılmasına gətirib çıxarır ki, bu da müəyyən ictimai həyəcan, gərginlik və etirazlar doğurmaya bilməz. Şair Musa Ələkbərli şeirlərindən birində tədrisən kəndə aid səciyyəvi xüsusiyyətlərdən məhrum olan yaşayış məntəqəsi barədə “istəyirəm daşa basam bu kəndi” deməklə həmin ictimai emosiyaları dilə gətirmişdir.

Müasir dövrdə dünyanın, demək olar ki, bütün şəhərlərində kənd obrazını, həyat tərzini, etnoqrafik əlamətlərini nümayiş etdirən dükən- bazar, qida məhsulları müəssisələrinə və onların reklamlarına təsadüf edilir ki, nəticədə dilə xeyli sayda yeni ifadələr, deyimlər daxil olur; məsələn, Bakı şəhərinin küçələrində bu cür reklam – ifadələrlə tez-tez rastlaşmaq mümkündür: “Nənəmin təndiri”. “Tarlada stol”, “Çoban pendiri”, “Kənd yumurtası”, “Bostan məhsulları”, “Kənd nemətləri”, “Bulaq suyu”, “Yaban” və s.

Qədim dövrlərdən başlayaraq dünyanın bir sıra məşhur şəhərləri nağıllarda, dastanlarda, lətifələrdə, atalar sözləri və məsəllərdə obrazlaşmışdır ki, bu obrazlar, adətən, böyük mədəniyyəti, sosial-siyasi, dini möhtəşəmliyi, milli qüdrəti nümayiş etdirmişdir. Məsələn, Qərbi Avropa xalqlarının, xüsusilə ingilislərin atalar sözlərində “Roma”nın obrazı xüsusi yer tutur: Do at (və ya: in) Rome do as the Romans do, ‘Romadasansa işini romalılar kimi gör’; It is folly to live in Rome, and strive with the Pope ‘Romada yaşayıb Papaya qarşı çıxmaq axmaqlıqdır’; Rome was not built in a day ‘Roma bir günə tikilməyib’; All roads lead to Rome ‘Bütün yollar Romaya aparır’ (nümunələr

bu mənbədən alınır: 6).

Nəticə. Beləliklə, “kənd” və “şəhər” konseptlərinin bu və ya digər etnosun, cəmiyyətin təfəkküründə tutduğu kifayət qədər əsaslı mövqeyin nəticəsidir ki, həmin konseptlər dildə çoxsaylı, zəngin leksik- metaforik imkanlar nümayiş etdirir.

İstifadə edilmiş ədəbiyyat

1. Mahmudova G. Dil və mədəniyyətin qarşılıqlı əlaqəsi. – “Heydər Əliyevin dil siyasəti və ana dilinin müasir problemləri” mövzusunda Respublika elmi konfransının materialları, Bakı: Elm və təhsil, 2023, səh. 217-221.
2. Əhmədova S. Linqvokulturoloji paradıqma çərçivəsində konseptosfer. – “Heydər Əliyevin dil siyasəti və ana dilinin müasir problemləri” mövzusunda Respublika elmi konfransının materialları. Bakı: Elm və təhsil, 2023, səh. 177-181.
3. Степанов Ю. С. Константы. Словарь русской культуры. Опыт исследования. М. 1997, 824 стр.
4. Ульдалль Х.И. Основы глоссематики. – Новое в лингвистике, Москва, изд. Иностранной Литературы, выпуск I, 1960, стр. 390- 436.
5. Süleymanov O. Gil kitab, Bakı, “Nurlan”, 2005, 222 səh.
6. Abbasov A. English proverbs and sayings, Baku, 2003, 435 p.
7. Müasir Azərbaycan ədəbiyyatı, Bakı, II c., Bakı Universiteti nəş., 2007, 564 səh.

Ключевое слово: деревня, город, языковая культура, концепция

Key word: village, city, linguistic culture, concept

Резюме

Определенная часть слов, обозначающих общее реальное пространство (ОСР) в любом языке, сосредоточена вокруг понятий «село» и «город». В современном азербайджанском языке слово «село» персидского происхождения, получившее широкое распространение, когда-то было заменено словом «кей» турецкого происхождения, а слово «город» использовалось в арабском языке, причем последние интенсивно употребляются до сих пор. в ряде тюркских языков сегодня. Известно, что переход к городскому образу жизни и культуре в целом (следует отметить, что слово «культура» в переводе с арабского означает «принадлежность к городскому образу жизни») связан с возникновением классового общества, а затем и государства.

Summary

A certain part of the words denoting general real space (GSR) in any language is centered around the concepts of "village" and "city". In the modern Azerbaijani language, the word "village" of Persian origin, which is widespread, was once replaced by the word "köy" of Turkish origin, and the word "city" was used in Arabic, and the latter are still intensively used in a number of Turkic languages today. It is known that the transition to the urban lifestyle and culture in general (it should be noted that the word "culture" in Arabic means "belonging to the urban lifestyle") is connected with the emergence of a class society, followed by the state.

RƏYÇİ: dos. S.Abbasova

Leyla Cumayeva⁶⁰

OXUYUB ANLAMADA KONSEPTUAL İNTEQRASIYANIN ROLU

Məlumdur ki, oxuyub anlama, yazıb anlama, eşidib anlama tədris prosesində də mühüm rol oynayır. Bu proseslərin hamısı elə aqlı proseslərdir ki, bu zaman hərəkəti icra edənlə (oxuyan, yazan, dinləyən) mətnlər arasında interaktiv fəaliyyət yaranır. Mətni o zaman tam başa düşürük ki, bizdə müxtəlif bacarıqlar- vərdişlər – mətnə gəzişmək, informasiyanı lokallaşdırmaq, mətnin ruhunu hiss etmək, hadisələri uzlaşdırmaq, olmalıdır. Bu cür keyfiyyətləri olmayan oxucu, dinləyici mətnin ancaq səthi başa düşülməsini əldə edə bilər [1, s. 109].

Konseptual inteqrasiya məsələsi araşdırılarkən diqqəti nəzərə almaq vacib sayılır. Belə olduqda təhsilalanların daha çox nəyə diqqət edəcəkləri məsələsi önə keçir, çünki burada müəyyən sərhədlər də mövcuddur. Məsələn, təhsilalanlar forma ilə bərabər həm də quruluşa tuşlana bilərlər. Əks halda onların diqqəti ünsiyyət və məzmunu yönəldilə bilər. Bununla bağlı C.Fokonyenin apardığı araşdırmanı təqdim etməyi məqsəduyğun hesab edirik [2, s. 179]:

İnputa (informasiya daxilətmə sahəsinə) təsiretmə. Burada müəyyən nəzərə çarpmayan qrammatik formaları xüsusi vurğulamaqla təhsilalanların diqqətini cəlb etmək mümkündür.

İnput axını. Xüsusi konstruksiyalar və kontrastların tezliyi yüksək mətnlərdə diqqəti cəlb etməni təmin edir. “Input flooding” (input axını) adlanan hissədə bir mümkün funksiya da daxilətmədə müəyyən əlamətlərin daha çox tezliyinə əlavə etsək, xüsusi strukturun istehsalıdır. “*Syntactic priming*” – (sintaktik hazırlıq) danışanın deyiləni və ya eşidiləni ilk dəfə istehsal və emal etmək meylidir.

Təhsilalanların müəyyən dil materiallarına diqqətini cəlb etmək üçün vacib texnikalardan biri də “input processing” (informasiya daxilətmə prosesi) adlanır. Burada qaydaların öyrənilməsindən daha çox dilöyrənənlər input prosesindəki fəaliyyətlərə cəlb olunurlar. Belə ki, buradakı struktur daha mənalı istifadə olunur [2, s. 181].

Bundan başqa, öyrənmə istiqaməti formadırsa, o qədər də mənalı məzmun tələb olunur. Müəllim semantik dimensiyaya (çatışmazlıq) olduğu barədə qərara gəlsə, onda müxtəlif növlü təcrübi fəaliyyətlər planlaşdırıla bilər. Bunun oxu bacarıqlarının formalaşdırılması prosesində də həyata keçirilməsi mümkündür.

Oxu zamanı da tələbələr konseptual inteqrasiya ilə bağlı məsələlərdə diqqətli olmalıdırlar. Səlislik, əslində, mətni dəqiq oxuma qabiliyyətidir. Bu, eyni zamanda, cəld və ifadəli oxu hesab edilir. Səlis oxu çox vacib hesab edilir, çünki o, sözün tanınması və başa düşülməsində körpü rolunu oynayır. Sürətli oxumağı bacaran oxucular sakit oxuyarkən belə, sözləri avtomatik olaraq tanıya və mənanı anlamaq üçün sözləri qruplaşdırmağı bacarırlar. Sürətli və rəvan oxu qabiliyyətinə malik təhsilalanlar heç bir cəhd göstərmədən ifadəli şəkildə oxuya bilirlər. Onların oxuması elə təbii səslənir ki, sanki onlar danışirlər. Kimdə bu qabiliyyət formalaşmayıbsa, onlar sözbəsöz oxumağa üstünlük verirlər, çünki səlis oxuyanlar sözlərin dekodlaşmasına diqqəti yönəltmirlər. Axı onlar mətnin məna qatına köklənmirlər. Səlis oxuyanlar yalnız mətnə ideyalar arasında əlaqə yaradır, əvvəlki bilikləri əsas götürürlər. Başqa sözlə, oxucular həm sözləri tanıyır, həm də başa düşürlər. Yetərinəcə səlis oxumaq qabiliyyəti olmayan oxucular bütün hallarda sözlərin fiqurasiyasına tuşlanmalı, mətnin mənasının qavranılmasına az diqqət ayırmalıdırlar. Təhsilalanlar sözləri avtomatik tanısalarsa belə, onları ifadəli şəkildə oxumasalar səlis hesab edilmir. İfadəli oxu zamanı dilöyrənənlər sözləri sütunlara ayırmalı, xüsusi ifadələrdən istifadə etməlidirlər. Lakin durğu işarələrinə fikir verməmək geniş mənada ciddi problemlərə yol açır. Müsbət haldır ki, səlis oxu vərdişi öyrədilə bilər. Bacarıqlı oxucuların etdiklərini modelləşdirməklə böyüklər kiçiklərə ucadan oxumağı öyrətməlidirlər. Bu zaman məktəblilərə punktuasiya zamanı fasilə etmək, səsi modulyasiyaları kimi məsələlər izah olunmalıdır. Bu isə mətni semantik baxımdan daha təsirli və mənalı edir. Kiçik yaşlılara mətnlər müəllimləri, valideynləri, yaxınları tərəfindən oxuna bilər. Bundan əlavə, təkrar oxuya onları cəlb etməklə, təcrübədən keçirmək vacib sayılır. Mətnlər oxu üçün asan, nisbi şəkildə qısa olmalıdır. Məsələn:

- uşaq/böyük oxusu. Burada böyüklər modelləşdirir, təhsilalanlar təcrübədən keçirir;
- xorla oxu – birlikdə oxumaq;
- köməkçi (assisted) oxu. Maqnitofona yazılmış mətnləri oxumaq;
- tərəf müqabili ilə oxu. Digər təhsilalanla oxumaq;
- oxucu ifası. Xarakterləri olduğu kimi ifa etmək.

Burada inkişafa doğru addım atmaq asandır. Bunu təhsilalanlar əyləncə hesab edirlər. Bu zaman onlar oxuya vaxt ayrılmasını çox dəstəkləyir, bu onlarda motivasiya formalaşdırır. Oxucuların teatru adlanan strategiya təhsilalanların ifa etmək həvəslərini şifahi oxu təcrübəsi üçün ehtiyacları ilə birləşdirir. M.Minskiyə görə, “*oxucuların teatru əyləncəli və maraqlı vasitələr təklif edir ki, bu zaman səlislik və anlama həyata keçirilir*” [3, s. 115]. Lakin hələ də səslə oxunu bacarmayanlar üçün sakit oxu sinif saatlarında əla istifadə vasitəsi deyildir. Sakit oxu və ya buna “*Round Robin*” (dairəvi robin) oxu da deyirlər, səlisliyi artırmaq üçün əla üsul hesab edilir. Amma faktiki olaraq, səlisliyi inkişaf etdirmək daha çox təcrübə, bələdçilik tələb edir. “*Guided Oral Reading*”- (rəhbərləşdirilmiş şifahi oxu) adlanan instruksiyalı strategiya rəngarəng oxu bacarıqlarını inkişaf etdirməkdə kömək edir. Buraya həmçinin səlislik də daxildir. Müəllim, valideyn, istənilən şəxs səlis oxunu modelləşdirməklə mətni oxuyur, daha sonra təhsilalanlar özləri sözügedən mətni yenidən oxumağa başlayırlar.

Xorla oxu bütöv siniflə və ya bir qrup dilöyrənənlərlə birlikdə oxuna bilər. Bu dilöyrənənlərdə özünə inam, rəvan nitq, motivasiya formalaşdırır. Müəyyən zaman çərçivəsində təkrarlanan oxu təhsilalanların oxu sürətini çoxaldır, təhsilverənlərə onlardakı inkişafı, uğuru görməyə kömək edir. Səlislik bir çox oxu imkanlarının nəticəsi kimi

⁶⁰ Azərbaycan Memarlıq və İnşaat Universiteti

uğuru şərtləndirir. Məhz bu baxımdan təhsilalanlar onlar üçün asan olan mətnləri ucadan təkrar oxumalıdırlar. Bu mətnlər çoxlu sözlərdən ibarət olmalıdır ki, təhsilalanlar onu asanlıqla bilməli və dekodlaşdırmalıdırlar. Başqa sözlə, dilöyrənənlər müstəqil oxu səviyyəsinə malik olmalıdırlar. Tələbələr 95 faiz düzgün oxuya bilirlərsə, bu, onların müstəqil oxu səviyyəsi hesab edilir.

Bir çox fəaliyyətlər səlisliyin inkişafına yardım edir, çünki mətni şifahi şəkildə oxumanın bir neçə yolları vardır. Buraya tələbə-müəllim, xor, maqnitofonla, tərəf müqabili ilə, oxucu ifası daxildir [3, s. 118].

Təhsilalanlar-böyük adlanan oxu növündə təhsilalanlar tək-tək müəllim ilə oxuyur. Böyüklər içərisində oxucu müəllim, valideyn, sinif bələdçisi və ya tyutor da ola bilər. Yaşca böyük olan oxucular səlis oxucu nümunəsi olaraq birinci oxuyurlar.

Daha sonrakı mərhələdə yaşca böyük olanlarla təhsilalanlar oxumağa başlayır. Bu zaman təhsilverənlər bələdçi və ya həvəsləndirici rolunu həyata keçirirlər. Dilöyrənənlər rəvan oxunu kiçik mətn vasitəsilə tam formalaşana qədər oxumağa başlayır. Bu proses təxminən 3-4 dəfə təkrarlana bilər. Digər bir oxu isə xorla oxudur. Xorla oxuda dilöyrənənlər qrupla oxuyur. Lakin burada dilöyrənənlər təhsilverənlərin oxuduğu mətni adekvat görməlidirlər. Onlar müəllimi izləməlidirlər. Xorla oxu üçün çox da uzun olmayan mətnlər seçilməlidir. Nümunələrlə zəngin kitablar xüsusi ilə faydalı hesab edilir, çünki onların təkrarlanan üslubu təhsilalanları prosesə qoşulmağa çağırır. Səlis oxucu modeli kimi ucadan oxumağa çalışmaq lazımdır. Daha sonra kitabı yenidən oxumaq və təhsilalanları cəlb etmək lazımdır. Yalnız oxunduqca onlar sözləri tanımağa başlayır. Təkrar oxunu onlar bu işi bacarana qədər davam etdirməkdə fayda var. Təhsilalanlar kitabı 4-5 dəfə oxumalıdırlar. Belə olduqda onlar mətni müstəqil şəkildə oxumağa nail olurlar.

Maqnitofonla, yəni audio oxu zamanı səlis oxucunun oxuduğu eşidilir, təhsilalanlar öz kitablarında eyni zamanda oxumağa, izləməyə başlayırlar. Audio oxu zamanı elə kitab və ya audiomətn seçilməlidir ki, səlis oxucu hər dəqiqə 80-100 söz oxusun və bu dilöyrənənlər tərəfindən eşidilsin. Bu zaman musiqi və ya əlavə səs effektləri olmamalıdır. Əvvəlcə dilöyrənənlər səslənəni sözbəsöz öz kitablarında izləməlidirlər. Növbəti mərhələdə maqnitofonda səsləndirilənlə birgə oxumalıdırlar. Bu isə artıq təhsilalanlar bunu maqnitofonun köməyi olmadan etmək imkanına nail olmalarına qədər davam etməlidir.

Tərəf müqabili ilə oxu da maraqlı doğurur. Bu zaman dilöyrənənlər tərəfdaşları ilə cüt-cüt bir-birinə ucadan oxuyurlar. Tərəf müqabili ilə oxuda daha çox cütlər nəzərdə tutulur. Daha yaxşı səlis oxumaq qabiliyyətinə malik oxucu nümunə kimi seçilir və birinci səhifəni və ya paragrafı oxumağa başlayır. Daha sonra bir qədər zəif olan ucadan eyni mətni oxuyur. Güclü təhsilalanlar sözlərin tanınmasında köməklik göstərir və fəidbəki həyata keçirirlər, bir qədər zəif olanları həvəsləndirirlər. Zəif olan dilöyrənənlər müstəqil və rəvan oxuyana qədər bu proses davam edir. Tərəfdaşla olan oxunun güclü və ya zəif tərəflə həyata keçirilməsi vacib və əsas deyil. Tərəf müqabili ilə oxunun digər bir formasında eyni səviyyədə olan təhsilalanlar müəllimin nəzarəti altında cütlərə oxuyur və tapşırıqlar alırlar. Bərabər qabiliyyətə malik iki oxucu təkrar oxumanı təcrübədən keçirə bilərlər. Bunu onlar müəllim oxuduqdan sonra etməyə başlayırlar.

Digər biri *Oxucuların teatri* adlanır. Burada təhsilalanlar özlərinəməxsus ifalar edirlər. Dialoqlarla zəngin parçalar seçirlər. Onlar müəyyən obrazları ifa edirlər. Əsas və vacib, lazımı məlumatları paylaşırırlar. Oxucu teatri onları legitim səbəb kimi oxumağa təhrik edir, rəvanlığı təcrübədən keçirməyə sövq edir. Oxucu teatri eyni zamanda kooperativ interaksiya yaradır. Oxu tapşırıqlarını həyata keçirir.

Çalışmaların tərtibi də bu işi faydalı edir. Aşağıda çalışma nümunələri təqdim edirik.

Exercises.

Taxonomy of integration:

1. State what kind of integration network is involved, say the reasons, support your idea.

- a) John is Kelly's cousin;
- b) Jacques Chirac was President of France;
- c) he is digging his own grave.

2. Explain the characteristic features of networks.

Metaphorical blends:

3. List a criteria that make a blend metaphorical.

4. Analyse the following context according to the compression, taking into account a taxonomy of vital relations and their compressions. Say what kind of compression was used?

I spent my green years very hardworking. In 1992 I become a student. In 1999 I got a master degree. In 2005 I got married// (Yaşıl illərimi çox çalışqanlıqla keçirmişəm. 1992-ci ildə tələbə oldum. 1999-cu ildə magistr dərəcəsi aldım. 2005-ci ildə ailə qurdum).

a. Say about the difference between context and text.

5. List the components of conceptual integration networks.

6. What is backward projection? Give examples and support your idea.

7. Choose an example taking into account a taxonomy of vital relations and one of their compressions "change".

- "An ugly girl has become a wonderful lady" (Çirkin qız gözəl xanım olub);

- "You're singing your own song" (Öz mahnınızı oxuyursunuz);

- "They are coming here soon" (Tezliklə bura gələcəklər);

- "You are talking emotionally" (Emosional danışıqsınız);

- “She is very good mother” (O, çox yaxşı anadır).
- 8. Give some examples about uniquenesses.
- 9. Which kind of network relate the sentence “ You’re digging your own grave too?”
- 10.Explain the difference.
- “The teacher is waiting for you”
- “You are waiting for the teacher”
- 11.At what levels students could or should be introduced to conceptual integration? Give your reasons and support your choices.
- 12. What is input flooding ?
- 13. What is the differences between input flooding and input processing?
- 14. What is enhancing the input?
- 15. What is analogy?
- 16. Give examples and define the analogues.

Konseptual integrasiya məsələsinin mətnin başa düşülməsində, anlanılmasında oynadığı rol əvəzəilməzdir. Məhz bu əhəmiyyətinə görə qeyd olunan məsələyə zaman-zaman mürciət olunması onun aktuallığını şərtləndirir.

İstifadə edilmiş ədəbiyyat

1. Fauconnier, G. The way we think. Conceptual blending and the mind hidden complexities. / G.Fauconnier, M.Turner. – NY.: Basic Books, – 2002. – 347 p.
2. Fauconnier, G., Turner, M. Conceptual Integration Networks / G. Fauconnier, M. Turner // Cognitive Science. –1998. – Vol. 22(2). – P. 133-187.
3. Minsky, M. A Frame work for representing knowledge. / In Patrick Henry Winston (ed). The psychology of computer Vision. Megrov – Hill. / M.Minsky. – New York (USA), – 1975. – p.110-212.

Açar sözlər: konseptual integrasiya, dil, mətn, input

Key words: conceptual integration, language, text, input

Ключевые слова: концептуальная интеграция, язык, текст, ввод

The role of conceptual integration in reading comprehension in the educational process

Summary

The article deals with the problem of understanding English-language texts difficulties and conceptual integration in overcoming these difficulties is to clarify the role it plays. While analyzing great attention was given to the facts taken from the literature and some practice exercises were used. By studying the results of the article, language teachers will be aware of the problems that students are more likely to encounter and the strategies used to overcome those problems.

Роль концептуальной интеграции в понимании прочитанного в образовательном процессе

Резюме

В статье рассматривается проблема понимания трудностей англоязычных текстов и концептуальной интеграции в преодолении этих трудностей с целью выяснения роли, которую они играют. При анализе большое внимание было уделено фактам, взятым из литературы и были использованы некоторые практические упражнения. Изучая результаты статьи, преподаватели языка будут знать о проблемах, с которыми чаще всего сталкиваются учащиеся, и о стратегиях, используемых для преодоления этих проблем.

Rəyçi: dos. S.Abbasova

Yığılmağa verilmişdir: 12.02.24 Çapa imzalanmışdır: 28.03.24

Şəhadətnamə № 27 Lisenziya: Seriya AB № 022471.

Kağız formatı: 64x80 1/8, ş.ç.v. 60,5 ç.v.

Sifariş: 34;

Tirajı 1000. Qiyməti pulsuz.

“Füyuzat” nəşriyyatında çap edilmişdir.

Ünvan: Bakı şəh., Z.Xəlilov küç., 26

e-mail: fuyuzat2020@gmail.com

Tel.: 055 850-98-69